

Lion  
Feyxtvanger

MÜASİR DÜNYA ƏDƏBIYYATI



Azərbaycan Respublikasının Prezidenti  
İlham Əliyevin  
**“Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin  
əsərlərinin Azərbaycan dilində nəşr edilməsi  
haqqında”** 2007-ci il 24 avqust tarixli  
sərəncamı ilə nəşr olunur.

“Şərq-Qərb”  
Bakı – 2010

**Lion Feuchtwanger**



# Lion Feyxtvanger

SEÇİLMİŞ ƏSƏRLƏRİ



*MÜASİR DÜNYA ƏDƏBİYYATI*

“Şərq-Qərb”  
Bakı – 2010

**ISBN 978-9952-34-274-1**

Tərcümə edənlər:

rus dilindən: H.Qasimzadə  
alman dilindən: Vilayət Hacıyev

Ön sözün

müəllifləri: Qorxmaz Quliyev  
Vilayət Hacıyev

Redaktor: Asif Hacılı

Korrektorlar: Lətafət Səmədova  
Aqşin Məsimov  
İbrahim Hümbətov

Bədii tərtibat və

dizaynın müəllifi: Tərlan Qorçu

Kompüter düzümü: Hikmət Aydinoğlu

**Lion Feyxtvanger. Seçilmiş əsərləri.**

Bakı: "Şərq-Qərb", 2010, 808 səh.

Mətn: Bakı Slavyan Universiteti, "Kitab aləmi" NPM, 2010

Bədii tərtibat, səhifələnmə: "Tutu" nəşriyyatı, 2010

© "Şərq-Qərb" ASC, 2010

## XX ƏSRİN

# ALMAN ƏDƏBİYYATINDA FEYXTVANGER GERÇƏKLİYİ

XX əsrin dramatik və həyəcanlı hadisələri dövrün ədəbi prosesinə də böyük təsir göstərmişdir. Və bu təsir alman ədəbiyyatında böyük həyat həqiqəti olan güclü tarixi gerçəkliyin təsvirini, kəskin publisistikanı yaratmışdır. Bu dövrün məşhur söz ustalarının siyahısına Lion Feyxtvangerin də adı böyük hərflərlə yazılı bilər. “Baxmayaraq ki onun romanlarının özülündə xalis tarixi həqiqət durur – bu əsərlər sanballı olmaqla bərabər, oxunaqlı, ciddi olmaqla yanaşı, ingilislər demişkən, sadə, maraqlı və məzəlidir...” Bu sözləri əsimizin əvvəllərində Lion Feyxtvanger haqqında Tomas Mann yazmışdır.

5

Lion Feyxtvanger (1884–1958) Münhendə milliyətcə yəhudili olan fabrikant ailəsində dünyaya gəlmışdır. Gimnaziyani bitirəndən sonra əvvəlcə Münhen, sonra da Berlin universitetlərində mükəmməl filoloji təhsil almış, klassik alman fəlsəfəsini dərin dən öyrənmişdir. Gələcək yazıçı, eyni zamanda, bəşər mədəniyyətinin digər bir qütbü – Şərqiñ fəlsəfi fikir tarixi ilə də maraqlanmış, qədim hind mütəfəkkirlərinin qiymətli əsərləri ilə tanış olmuşdur. Onun çox gənc yaşlarında qədim sanskrit dili ilə dərin dən maraqlanması haqqında məlumatlar da mövcuddur. Yazarının bütün ömrü boyu iudaizm dinindən, bu dinin mənəvi-əxlaqi dəyərlərindən faydallanması və əsərlərində yəhudili xalqının tarixinə tez-tez müraaciət etməsi də onun Şərq fikir tarixinə böyük marağı kimi başa düşülməlidir. L.Feyxtvanger hind fəlsəfəsində əksini tapan fəaliyyətsizlik, seyrçilik kimi

keyfiyyətləri iudaizm dininə də aid edir və bəşəriyyətin gələcək inkişafını Şərq və Qərb fəlsəfələrinin, əxlaqi-mənəvi dəyərlərinin, dünyagörüşlərinin sintezində, üzvi birləşməsində görürdü.

L.Feyxtvangerin ilk qələm təcrübələri 1903-cü ildən başlanır və o, bir neçə il ədəbi yaradıcılıq yönünü təyin edə bilmir. Yaziçi həmin illərdə siyasətdən kənar durmağa çalışmış və Cənubi Avropa, Asiya, Afrika ölkələrinə uzunsürən səyahətə çıxmışdır. Bu ölkələrin mədəniyyətlərini öyrənməklə yanaşı, o, jurnalistika ilə məşğul olur, teatrlar üçün pyes-icmal-lar yazır, antik ədəbiyyatdan tərcümələr edir. Sonralar onun bir yazıçı kimi formalaşmasına H.Mannin böyük təsiri olur. Lion Feyxtvangerin özü də qeyd edir ki, yaradıcılığında burjua mühitinə tənqidi münasibəti məhz ondan öyrənmişdir. Onun dünyagörüşünün və yaradıcılıq bioqrafiyasının formalaşmasında Birinci Dünya müharibəsi də az rol oynamır; hətta Feyxtvanger “vətənpərvə” kimi “vətən uğrunda” döyüşə gedir, əsir də düşür. Onun bu dövr yaradıcılığında dekadent əhvali-ruhiyyəsi, ruh düşkünlüyü və pessimizm özünü bürüzə verirdi. Lakin həmin dövrdə L.Feyxtvanger bütün Avropa ziyanlarının mənəvi dünyasına hakim kəsilmiş yolu-xucu şovinizm xəstəliyinə tutulmamış, R.Rollan, A.Barbüs, Y.Bexer kimi azlıq təşkil edən, ancaq sözün əsl mənasında, xalqının mənəvi saflığının timsalına çevrilən yazıçılarla bir sırada dayanaraq, öz şeirlərində kütləvi insan qırğınıını cəsarətlə pisləmiş, yer üzündəki bütün xalqları dostluğa və qardaşlığa çağırmışdır. XX əsrin 20-ci illərində isə L.Feyxtvanger alman millətçiliyi zəminində misli görünməmiş bir sürətlə boy atan faşizm əleyhinə qətiyyətlə çıxış etmiş, öz xalqını, bütün tərəqqipərvər bəşəriyyəti nasional-sosializmin zəhərli rişələrini qoparıb atmağa səsləmişdir. Məhz buna görə də 30-cu illərdə faşistlər hakimiyyət başına gələndə, böyük alman yazıçıları T.Mann və H.Mann qardaşları, H.Hesse, E.M.Remark kimi o da baş götürüb doğma vətənindən qaçmış, azad və qonaqpərvər fransız torpağına pənah gətirmişdir. Lakin onu da qeyd etmək lazımdır ki, ömrünün sonuna kimi vətən həsrəti

L.Feyxtvangerin qəlbini didib parçalamış və qürbət-də çəkdiyi əzablar, iztirablar, demək olar ki, bütün əsərlərində öz bədii əksini tapmışdır.

L.Feyxtvanger 1928-ci ilə qədər Almaniyada məşhur dramaturq kimi tanınıb. İlk təməl daşı kimi dramlarında qoyulan problemlər sonralar romanlarının mövzusuna çevrilir. Lakin o, dram yaradıcılığından uzaqlaşmış və ömrünün sonuna kimi məzmun baxımından son dərəcə tutumlu və rəngarəng olan 30-a qədər pyes yazır. Yaziçi çoxlu tarixi və müasir mövzuda yazılmış romanların, şeirlərin, publisistik əsərlərin, XX əsr dünya ədəbiyyatının köklü estetik problemlərinə, xüsusən də tarixi roman məsələlərinə həsr olunmuş bir sıra dəyərli məqalə və esselərin müəllifidir. Bu, bir tərəfdən onun geniş və dərin erdisiyasından, bitib-tükənməz yaradıcılıq imkanlarından, digər tərəfdən də XX əsrin ziddiyətli və mürəkkəb problematikasını ehtiva etmək niyyətindən xəbər verir. L.Feyxtvangerin yaradıcılığından söhbət açarkən, hər şeydən əvvəl, onu qeyd etmək lazımdır ki, o, XX əsr ədəbiyyatına ən oxunaqlı tarixi roman müəllifi kimi daxil olmuşdur. Bu da yaziçinin keçmişin ziddiyyətli hadisələrini yüksək bədii səviyyədə, geniş oxucu kütlələri üçün anlaqlı şəkildə şərh edə bilməsi, tarixi gerçəkliyə və faktlara sadiq qalması ilə bağlıdır. Eyni zamanda yaziçinin özünün də etirafına görə, o, tarixi romanlarında tarixi tarix xatirinə təsvir etməklə kifayətlənmir. Əslində, onun diqqət mərkəzində, hansı dövrə müraciət etməsindən asılı olmayaraq, həmişə müasir dövrün ən aktual problemləri durur. L.Feyxtvanger öz zəmanəsinin kələfinin ucunu tapmaq, müasir mürəkkəb və ziddiyyətli hadisələrdən baş çıxarmaq və onların mahiyyətini oxucusuna izah etmək naminə tez-tez və həvəslə uzaq keçmişə müraciət edir. Yaziçi belə bir qəti əqidəylə yazıb-yaradırdı ki, hər hansı bir ictimai problemin, xüsusilə də XX əsrin 20-30-cu illərində baş verən hadisələrin mürəkkəbliyini dərk etmək üçün onlardan zaman etibarilə uzaqlaşmaq, onları məzmun baxımından buna bənzər keçmiş hadisələrin işığında şərh etmək lazımdır. Yalnız tarixin dərslərini dərindən öyrənib mənimsəməklə, uzaq

keçmişdə baş vermiş hadisələrin mahiyyətinə varmaqla müasir dövrün qanuna uyğunluqlarını tapıb üzə çıxarmaq olar.

Tarixi hadisələri bu səpkidə müasirləşdirmək, bu günün rakursundan izah etmək L.Feyxtvangerin heç də keçmişə xas olan özünəməxsusluğunu təsvir etməkdən yan keçməsi, onun koloritinə məhəl qoymaması, incə çalarlarına etinasızlıqla yanaşması demək deyil. Əksinə, oxucu alman yazılıcısının tarixi romanları ilə tanış olduqca, ayrı-ayrı xalqların müxtəlif tarixi dövrlərinin siyasi-sosial mənzərəsi, intellektual və mənəvi qayğıları haqqında ətraflı və dərin məlumatlar alır. Lakin bu da təkzib olunmaz bir həqiqətdir ki, L.Feyxtvangerin bütün tarixi qəhrəmanları üzlərini bizim zəmanəmizə – XX əsrə tutmuşlar və öz hərəkətləri, əməlləri, xarakterləri ilə bizim zəmanəmizin həm mənfi, həm də müsbət qütbələrini hazırlayırlar. Əlbəttə, L.Feyxtvangerin tarixi romanlarında müasirliyin inikası J.P.Sartrın, F.Dürrenmatın və xüsusən də B.Brexitin əsərlərində olduğu kimi, tarixi hadisələrə bu günün keyfiyyətlərini birbaşa şamil etmək yolu ilə əyanılışmamışdır. Bununla belə, L.Feyxtvangerin əsərlərində tarixi gerçəklilik XX əsrin ruhu, sosial-ideoloji problemləri ilə birləşdirilmişdir; sanki, bəşəriyyətin bütün çox-əsrlilik keçmişinin yönü yalnız bu günlərdədir, onun yeganə məqsədi bizim ziddiyətli dövrümüzü hazırlamaqdır. Bu baxımdan yazılıçının 1920-ci ildə çap etdirdiyi "Tomas Vendt" romanı çox səciyyəvidir. Bu əsər, əslində, L.Feyxtvangerin ictimai həyatda və tarixi proseslərdə müşahidə etdiyi ziddiyətləri realistcəsinə əks etdirmək, onları yaşadığı dövrün rakursundan mənalandırmaq cəhdinin bədii məhsuludur. Roman dramatik dialoq şəklində qurulmuşdur ki, bu da forma cəhətdən müəllifin ilk dövr yaradıcılığı ilə bağlıdır, başqa sözlə, bu romanı dramatik təfəkkür tərzi ilə epiq qavrama modelinin kompromisi hesab etmək olar. Məzmun baxımından yazılıçının dramatik formaya müraciət etməsi, hər şeydən əvvəl, dövründəki ziddiyət və əksliklərin kəskin xarakter alması, müəllifin isə həmin ziddiyətləri adekvat şəkildə təsvir etməsi cəhdindən

doğur. Əlbəttə, bu romanın poetikasına o dövrdə alman ədəbi fikrində hakim mövqə tutan və gənc Feyxtvangerin yaradıcılığına böyük təsir göstərən ekspressionist estetik konsepsiyası da xeyli təsir göstərmişdir. Lakin ekspressionistlərdən fərqli olaraq, L.Feyxtvanger əsas diqqətini hadisələrin sosial baxımdan işıqlandırılmasına yönəltmişdir ki, bu da müəllifin yaradıcılıq poetikasında realist ünsürlərin genişlənməsindən xəbər verir. Romanın baş qəhrəmanı Tomas Vendt üsyankar, humanist və xəyal-pərvərdir. Məhz bu cür şəxsi keyfiyyətlərin mənətiqi onu sosial mübarizə meydanına çəkir. Tomasın qəlbi bütün bəşəri əzabların beşiyidir ki, bu da onu son nəticədə insan azadlığı uğrunda mübarizəyə, yamanlıq və ədalətsizliyə qarşı döyüşə sövq edir. Ancaq bununla belə, Tomas Vendt zəhmətkeş kütlələrin dərdi-sərindən, qayğılarından çox uzaqdır. Onun tərəddüdləri və faciəsi də məhz bununla bağlıdır.

Birinci Dünya müharibəsindən sonrakı illərdə bütün dünyada, xüsusilə Almaniyada baş verən mürəkkəb ictimai proseslər və yazılıının onlara münasibəti öz əksini müəyyən mənada “Eybəcər hersoginya” (1923) və “Yəhudи Züss” (1925) tarixi romanlarında tapmışdır. Romanlardan birincisi XIV, ikincisi isə XVIII əsrlərdə baş vermiş hadisələrin təsvirinə həsr olunmuşdur. Müəllif İntibah dövrünün ilk çağlarında və Maarifçilik əsrində cərəyan edən hadisələr haqqında oxucuda dolğun təsəvvür yaratmaq üçün keçmişin özünəməxsus detallarına bol bol və ustalıqla müraciət edir. Hər iki əsəri yaxınlaşdırın və onları XX əsrin problematikası kontekstində araşdırmağa imkan verən cəhət romanların ideyası ilə bağlıdır: hər iki romanda müəllif qarışqa kimi daim fəaliyyətdə olan bəşər övladının əməllərinin puçluğu və mənasızlığı fikrini oxucuya aşılamağa cəhd göstərir. Bu, bir tərəfdən L.Feyxtvangerin yaradıcılığının ilk dövründə təbliğ etdiyi və rəhbər tutduğu dekadent fəlsəfəsi ilə, digər tərəfdən isə XX əsrin əvvəllərində qızığın, lakin məqsədsiz, hətta deyərdik ki, humanist mahiyyətdən məhrum fəaliyyət nəticəsində kapitalist ictimai formasiyasının bəşəriyyəti

gətirib çıxardığı dərin böhran və çıxılmaz vəziyyətlə əlaqədardır.

Cavanlığında insanlara yaxşılıq etmək arzusuyla alışib-yanan, zahiri görkəminin eybəcərliyi ucbatından sevib-sevilmək səadətindən məhrum olan Marqarita ("Eybəcər hersoginya") enişli-yoxusuşlu həyat yollarında mütəmadi olaraq yamanlıqla üz-üzə gəlir. Safürəkli qadının xoş niyyətləri, arzuları puç olduqca, əl-ayağı yaxşılıqdan soyuyur və nəticədə hamidan üz döndərir. İlk baxışdan oxucuda belə bir təsəvvür yarana bilər ki, əsər bədbinlik təlqin edir. Lakin əslində, "Eybəcər hersoginya" romanının qayəsi nikbinliklə, bəşəriyyətin xoşbəxt gələcəyinə inamlı müəyyən olunur. Bu inam müəllifin pisliklə barışmazlığına, yamanlığı qəti şəkildə inkar etməsinə əsaslanır.

10

L.Feyxtvangerin bədii cəhətdən ən mükəmməl əsərlərindən biri olan "Yəhudи Züss" tarixi romanının da ideyası ictimai eybəcərliklərin tənqididə ilə müəyyən olunur. Hersoginya Marqaritadan fərqli olaraq, yəhudи Züss əzəl gündən özgənin qeydinə qalmağı heç ağlına da gətirmir, yalnız özü haqqında düşünür. Bu əsərdə də müəllif insan əməlinin və fəaliyyətinin qiymətini verməyə cəhd edir.

Öz iti ağılı, hiyləgərliyi və ən çox da işgüzarlığı sayəsində İosif Züss Vürtemberq hersoqluğunda yüksək mənsəbə çatır. Fitnə-fəsad nəticəsində iyerarxiya pilləkəni ilə yuxarı dırmaşan Züssün bütün əməli fəaliyyətinin mayası şöhrətpərəstlikdir. O, ətrafindakı bütün "zəif" və namuslu insanlara həqarətlə baxır, məqsədinə çatmaq üçün onları insafsızcasına tapdalayıb keçməkdən çəkinmir. Züss üçün heç bir əxlaq kodeksi mövcud deyil və humanizm, düzgünlük, ədalət kimi anlayışlar ona yaddır. Yəhudи Züssün yeganə zəif yeri – Axilles dabanı – onun qızıdır. Canından çox sevdiyi övladı saray fitnə-fəsadının qurbanı olduqdan sonra Züssün daxili aləmində dünyaya, insanlara, mövcud mənəvi-əxlaqi dəyərlərə qarşı münasibətdə təbəddülət yaranır: yaltaqlıqla, rəhmsizliklə özünə "gün ağlamış" yəhudи, Allaha, dövrənin gərdişinə ası olur. O, ömründə ilk dəfə şər əməllərin puçluğunu, keçdiyi əzablı yolların

faydasızlığını dərk edir. Bu asılık, nəticə etibarilə, onun məhvini səbəb olur. Lakin Züssün məhvini onun məğlubiyyəti deyil, mənəvi qələbəsidir. Əslində, Züssün taleyi ilə antihumanizmə, sərf praqmatizmə əsaslanan tam bir həyat konsepsiyası öz əsaslılığını sübuta yetirir.

Yaradıcılığının ilk dövründəki romanlarında və adını çəkmədiyimiz bir sıra pyeslərində XX əsr ziddiyətlərinin tarixi kontekstdə hərtərəfli təhlili L.Feyxtvangerə zəmanəsinin bilavasitə bədii inikasına girişməyə imkan verir. Yaziçinin bir-birinin ardınca yaratdığı “Gözləmə zalı” trilogiyası, “Uğur” (1930), “Oppermanlar ailəsi” (1933), “Mühacirət” (1939) və “Lautenzak qardaşları” (1943) romanları buna parlaq misaldır.

Trilogiyanın sərlövhəsi – “Gözləmə zalı” – rəmzi məna daşıyır: əsərdə müəllif personajlarını – öz müasirlərini nəhəng gözləmə zalında müxtəlif istiqamətlərə yola düşməyə müntəzir sərnişinlərə bənzədir. Bu gözləmə zalının əsl adı bəşər tarixidir. Lakin bu yollar eyni istiqamətə, eyni məqsədə aparır. Onların arasında rahatı da var, narahatı da; əbədiyyətə aparanı da mövcuddur, fəlakətə sürükləyəni də. Hər bir insanın əsas vəzifəsi məsləkinə uyğun yol seçməkdir. L.Feyxtvanger bu sərnişinlərə düzgün yol göstərməyi, bəşəriyyətin xoşbəxtliyinə aparan istiqaməti müəyyən etməyi əsl ədəbiyyatın müqəddəs vəzifəsi hesab edir.

11

Müəllif trilogiyanın ilk, özü də bədii cəhətdən ən mükəmməl hissəsi olan “Uğur” romanında burjuademokratik dövlətinin tədricən totalitar xarakter kəsb etməsinin ilkin mərhələsini təsvir etmişdir. L.Feyxtvanger son dərəcə böyük bir sənətkarlıqla öz demokratik ənənələri ilə öyünən burjuaziyanın açıq zoraklı diktatura hakimiyyət formasına keçmə anını təhlil və tənqid obyektinə çevirmişdir. Yaziçi uzaqgörənliliklə faşizmin yaranmasını burjua demokratiyasının labüb məhvini başlanğıçı kimi qələmə almışdır.

“İosif” trilogiyasında isə – “Yəhudi müharibəsi” (1932), “Oğullar” (1935), “O gün gələcək” (1942) – L.Feyxtvanger alman xalqında millətçilik və şovinizm kimi keyfiyyətlərin yaranmasını və hitlerizm kimi

son dərəcə iyrənc bir xarakter kəsb etməsini tarixin süzgəcindən keçirmiş, faşizm adlanan mürəkkəb mənəvi-sosial fenomenin köklərini açıb göstərməyə çalışmışdır. Trilogianın baş qəhrəmanı İosif Flavinin həyat yolu tarixi hadisələr fonunda təsvir olunmuşdur: yəhudilərin Roma hökmranlığına qarşı üsyani, Qüdsün süqutu, imperator Neronun məhvi, Flavilər sülaləsinin yüksəlməsi əsərin qəhrəmanının taleyini, dünyagörüşünü müəyyən edən səciyyəvi amillərdir.

Əgər "Gözləmə zali" trilogiyasında L.Feyxtvanger Almaniyada faşizmin təşəkkül tapması prosesini ictimai-siyasi hadisələrin geniş fonunda təsvir edirdi, "Lautenzak qardaşları" romanında nasional-sosialist ideologiyasının daxili mahiyətini, ali irq konsepsiyasını irəli sürən adamların mənəvi çürük-lüyünü ifşa etməyə cəhd göstərirdi. Yaziçi əsərdə, sanki, bilərkədən təsvir dairəsini daraltmış, bütün diqqətini faşist ideologiyasının yaratdığı müəyyən miflərin, xüsusən də fövqəlbəşər insan konsepsiyasının əsassızlığını açıb göstərməyə yönəltmişdir. İlk dəfə F.Nitsşenin "Zərdüst belə deyirdi" fəlsəfi-poetik traktatında irəli sürülmüş fövqəlbəşər insan konsepsiyası "Lautenzak qardaşları" romanında Hitler və Oskar Lautenzak obrazlarında əyanılışmış və gülünc vəziyyətə salınıb ifşa olunmuşdur.

Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, "Gözləmə zali" trilogiyasında alman faşistlərinin lideri Kutsner obrazıyla təsvir olunurdusa, "Lautenzak qardaşları"nda o, birbaşa, açıq-aydın Adolf Hitler adı ilə verilmişdir. Əsərdə faşistlərin Führeri qrotesk plannda, bütün naqışlıkları və eybəcərlikləri ilə birlikdə təsvir olunmuşdur. Yaziçi Hitlerin şəxsiyyətini, onun öz qeyri-adiliyinə inamını, ölçüyə gəlməyən dühəsi haqqında ətrafindakı şəxslərdə təsəvvür yaratmaq cəhdlərini, sentimental saxtakarlığını, prinsipsizliyini dərin nifrət hissi ilə qələmə almışdır. O, rəğbət bəslədiyi, daxilən doğma hesab etdiyi Oskarı çətin ayaqda qurban verir, sonra isə onun tabutu önünde "ürək ağrısı" ilə nitq söyləyir.

L.Feyxtvangerə görə, faşizmin liderləri insan cil dinə girmiş tarixi bəladır; faşist hərəkatı isə insanın

daxili aləminin hansı qaranlıq guşəsindəsə mürgüleyən, vaxtını-vədəsini gözləyən barbarlığın oynamasıdır. Qeyd etmək lazımdır ki, yaziçının konkret ictimai-ideoloji amillərə əsaslanan faşist hərəkatına belə irrasional münasibəti heç də Hitler obrazının realist məziyyətlərinə xələl gətirmir. Çünkü L.Feytvanger romanda bircə an da olsun canlı tarixi zəmindən, real həyatdan ayrılmır. Fürerin hakimiyyət başına gəlməsini dərin sosioloji təhlil, konkret detallar və faktlar əsasında canlandırır. Yaziçi haqlı olaraq faşizmin antihumanizmini və qəddarlığını, ilk növbədə, burjua ictimai formasiyasının təbiətindən irəli gələn bir keyfiyyət kimi qiymətləndirir.

Romanın baş qəhrəmanı bəsirətli Oskar Lautenzak öz qeyri-adi istedadını faşist ideologiyası ilə uzlaşdırmağa başladığı gündən görünməmiş bir uğur qazanır. Tezliklə Hitlerin dostuna və məsləhətçisinə çevrilir. Məlum olur ki, onları ağalıq etmək, gurultulu, ibarəli sözlərlə insanların aqlına deyil, hisslerinə təsir etmək və s. həvəsi birləşdirir. Əslində, onların hər ikisi hoqqabaz və firildaqçıdır, hər ikisi kobuddur, paxıldır, kinlidir, qaniçəndir. Hitler: "Alman olmaq – təhlükə içində yaşamaq deməkdir. Alman olmaq – hər şeyi tər tökməklə deyil, qan bahasına qazanmaq deməkdir" söyləyirsə, Oskar Lautenzak da məqaləsində faşistlərin cinayətkar, vəhşi siyasetini aşağıdakı sözlərlə əsaslandırmağa çalışır: "Məhv etməyin şəfali ulu qüdrətini görməyə bu zəmanənin cəsarəti çatmir. Ölməsən, yarana bilməzsən, öldürməsən də, yarada... Yaradıcı insan heç bir zəmanədə meyitlər üzərində yarib keçməyi günah hesab etməmişdir".

Lautenzak qardaşları – Oskar və Hansı – xarakterlərindəki kəskin fərqlərə baxmayaraq, daxilən çox yaxındırlar. Bu yaxınlıq müəyyən xüsusiyyətlərin mövcudluğu ilə deyil, onların yoxluğu ilə təmin olunur. Hər iki qardaş yüksək insani keyfiyyətlərdən məhrumdur. Müəyyən tarixi səbəblərə görə qardaşlar Almanyanın həm daxili, həm də xarici siyasetinə həllədici təsir göstərmək imkanı əldə edirlər. Hitler və eləcə də digər faşist liderləri son dərəcə əhəmiyyətli qərarları qəbul etməzdən əvvəl "peyğəmbər"

Oskarla məsləhətləşirlər. Məhz bu səbəbdən qardaşların daxili puçluğu son dərəcə təhlükəli xarakter kəsb etməyə başlayır.

Özünün qeyri-adi taleyinə qeyd-şərtsiz inanan Oskar Lautenzakın sürətli yüksəlişi və süqutu, həmişə ona kömək əli uzadan qardaşının çətin ayaqda ondan üz döndərməsi qanuna uyğundur və əsərdə özünün inandırıcı bədii əksini tapmışdır. Öz dühasına kor-koranə inanan və ətrafindakıları da buna inandırmağa çalışan, istədiyinə nail olan Oskarin fiziki məhvi rəmzi məna daşıyır və yaxın gələcəkdə alman faşizminin tam siyasi və ideoloji iflasından xəbər verir.

L.Feyxtvangerin romanda bütün diqqətini Lautenzak qardaşları fenomeninə yönəltməsi alman faşizminə qarşı müqavimət göstərən, müsbət plan-da təsvir olunmuş qüvvələri təmsil edən obrazların zəif alınmasına səbəb olmuşdur. Məsələn, faşizmə, o cümlədən Fürerə qarşı çıxış etməkdən çəkinməyən jurnalist Paul Kramerin antifaşist qüvvələrlə əlaqəsi çox zəifdir, Kete isə Oskarin saxta cazibə dairəsindən heç cür çıxa bilmir.

İkinci Dünya müharibəsindən sonra L.Feyxtvanger öz mürəkkəb və ziddiyətli zəmanəsinin dərin bədii təhlilini vermək həvəsi ilə yaşayır. Artıq "Lautenzak qardaşları" romanında olduğu kimi emosiyalara qapılıb faşizmi birtərəfli qiymətləndirmək olmazdı. Dünya müharibəsi və onun törətdiyi cinyətlər yazılıncı qəti şəkildə inandırıcı ki, bəşəriyyət öz çoxəsrlilik tarixinin son dərəcə kəskin, bəlkə də, ən əhəmiyyətli dönüş dövrünə qədəm qoyur. Müəllif anlayırı ki, öz zəmanəsini dərk etmək üçün tarixin oxşar hadisələrinə müraciət etmək, onun müdrik dərslərini başa düşmək lazımdır. Məhz buna görə də 50-ci illərdə L.Feyxtvanger dönə-dönə Avropanın keşməkeşli tarixinin ən mürəkkəb keçid səhifələrinə müraciət etmiş, onun inqilabi dönüş illərinin səciyyəsini həm özü, həm də oxucuları üçün işıqlandırmağa çalışmışdır. Onun "Tülkülər üzüm-lükədə" (1947), "Qoyya, yaxud idrakin çətin yolu" (1952), "Qəribə adamin müdrikiliyi, yaxud Jan-Jak Russonun ölümü və ölməzliyi" (1952), "İspan

balladasi” (1957) və s. romanları, həmçinin “Dul qadın” dramı bu tarixi dərkətmənin bədii məhsuludur.

“Qəribə adamın müdrikliyi” romanı dünya ədəbiyyatının başıbələli yazıçılarından biri olan Jan-Jak Russonun taleyinə həsr edilmişdir.

Jan-Jak Russo XVIII əsrin ən böyük maarifpərvər yazıçılarından və siyasi mütəfəkkirlərindən biri idi, onun 1789-cu il Fransa burjua inqilabının ideoloji cəhətdən hazırlanmasında böyük xidməti olmuşdu. Xırda burjuaziyanın ideologiyasını ifadə edən Russo inqilabaqzədərki Fransada təkcə feodal zülmünə qarşı deyil, habelə zəhmətkeşlərin iri burjuaziya tərəfindən istismarına qarşı çıxış edirdi. Fransa burjua inqilabının bir çox görkəmlı xadimləri onun əsərləri əsasında tərbiyə almışdır. Lakin Russoonun təlimi xırda burjua təbiətli idi, onun dövlət nəzəriyyəsi və sair fikirləri utopik və xalis idealist nəzəriyyə və fikirlər idi.

“Qəribə adamın müdrikliyi” romanı, məlum olduğu kimi, Almaniya Demokratik Respublikası yaradıldıqdan sonra bir sıra Avropa dövlətlərinin sosializm yoluna qədəm qoyduğu, bir sıra müstəmləkə və asılı ölkələrdə milli azadlıq hərəkatının gücləndiyi dövrdə yazılmışdır. Buna görə də roman yazıçının dünyagörüşündə əmələ gələn böyük təbəddülətlər nəticəsində ideyaca əvvəlki əsərlərindən kəskin surətdə fərqlənir. Əsərin qəhrəmanı Jan-Jak Russo olsa da, yazıçı bundan bir ədəbi vasitə kimi istifadə etmiş, əsərin birinci hissəsində onun məşəqqətli və qəribə həyatının son günlərini təsvir etməklə, ikinci hissəsini Fransa burjua inqilabının müəllimi adlandırdığı bu adamın vəfatı ilə bitirmişdir. Əsərin qalan üç hissəsində isə Jan-Jak ideyaları uğrunda, qardaşlıq və bərabərlik, inqilab və Respublika uğrunda gedən mübarizələr – “Jan-Jak və onun varisləri” (üçüncü hissə), “Jan-Jak və xalq” (dördüncü hissə), “Jan-Jakın ölməzliyi” (beşinci hissə) təsvir edilmişdir. Əsərin əsas ideyası da Jan-Jakın davamçılarının – Maksimilian Robespierre, Mişel Lepeletenin, Sen-Jüstün, Fernand Jirardenin, Martin Katrunun və

başqalarının, Jan-Jakı sevən və anlayan xalqın, fransız xalq kütlələrinin mübarizəsindən, Jan-Jak təliminin qələbə və təntənəsindən ibarətdir.

“Qəribə adamin müdrikliyi” romanı böyük içti-mai-siyasi əhəmiyyətə malik fəlsəfi, psixoloji bir əsər, əsl yüksək sənətkarlıq nümunəsidir. Burada bir sıra səciyyəvi, yetkin və dolğun insan obrazları qalereyası vardır. Jan-Jakin arvadı Tereza, qayınanası madam Levasser, hoqqabaz və firildaqcı ingilis mehtəri, Jan-Jakin qənimi Nikolas, Jan-Jakin sadıq dostu və himayəçisi, onun təlimini öz burjua dünyagörüşünə uyğun şəkildə dərk edən qoca markiz de Jirarden, iri burjuaziya nümayəndəsi müsyö Robine və onun sevimli və ağıllı qız nəvəsi Jilberta və sair insan surətləri öz fərdi xüsusiyyətləri ilə bir-birindən kəs-kin surətdə fərqlənən, sənətkarlıqla işlənmiş, dol-ğun və yetkin, yaddaqalan, tip səviyyəsinə qədər yüksələn obrazlardır. Əsərdə məharətlə işlənmiş sevgi xətləri, əzab və iztirablar, şadlıq və təntənə lövhələri, təbiət təsvirləri, fəlsəfi mühakimələr oxu-cunu özünə cəlb edir, düşündürür və roman böyük maraq və həvəslə oxunur.

“Qəribə adamin müdrikliyi” romanında yaziçı-nın göstərmək istədiyi qayəni yiğcam şəkildə belə ifadə etmək olar: tərəqqi qələbə çalışır, insan, eləcə də cəmiyyət uzun mübarizələrdən, vurnuxma və çax-naşmalardan sonra istədiyi səadətə qovuşur.

“Qəribə adamin müdrikliyi” əsəri özünün bütün məziyyətlərinə görə Lion Feytvangerin yaradıcılı-ğında ideya cəhətdən irəliyə doğru atılmış böyük bir addım olmasına baxmayaraq, nöqsansız da deyildir. Əsərdə xalq kütlələri yenə də sövq-təbii hissələrlə yaşayır, yaziçı ictimai mübarizə səhnələrini bəzən yumşaltmaq istəyir, bəzi tarixi hadisələrin təhrifinə yol verir və s. və i.a.

“Qəribə adamin müdrikliyi, yaxud Jan-Jak Russonun ölümü və ölməzliyi” əsərində mən qaranlıq, əzablı yollar keçən və bununla belə, karıxbıq qal-mayan insanların taleyini təsvir etmək istəmişəm. Onlar inanırdılar ki, bütün çətinliklərə baxmaya-raq, qarşılara qoyduqları yüksək məqsədlərə çata-caqlar”.

“...Mən Jan-Jakın həyatından gül deyil, hər tərəfə şölə saçan və hər tərəfi isindirən məşəl götürmək istəmişəm. Mən oxucuda tərəqqiyə olan inamı möhkəmlətmək istəmişəm”.

Doğrudan da, “Qəribə adamın müdrikliyi” əsərini oxuyan oxucuda tərəqqiyə inam hissi möhkəmlənir. Lion Feyxtvangerin bu əsərin dili ilə dediyi şuar da belədir: “Yaşasın həyat! Yaşasın tarix!”

Bir sözlə, L.Feyxtvangerin burada adı çəkilən və çəkilməyən bütün əsərlərində yaziçinin dünyagörüşünün ziddiyətləri, mənfi və müsbət cəhətləri bariz şəkildə meydana çıxmışdır. Ancaq bu ziddiyətlərin özü də yaşadığımız dövrün səciyyəsini müəyyən etmək, mürəkkəb hadisələrin mahiyyətinə varmaq üçün böyük əhəmiyyət kəsb edir. Çünkü L.Feyxtvanger öz yaradıcılığında XX əsrin ümidi lərini, arzularını, çatışmazlıqlarını adekvat şəkildə təcəssüm etdirən böyük sənətkarlardan biridir.

*Qorxmaz Quliyev*

*Vilayət Hacıyev*



QƏRİBƏ ADAMIN  
MÜDRİKLİYİ,  
YAXUD  
JAN-JAK RUSSONUN  
ÖLÜMÜ VƏ ÖLMƏZLİYİ

(*roman*)

# QƏRİBƏ ADAMIN MÜDRİKLİYİ, YAXUD JAN-JAK RUSSONUN ÖLÜMÜ VƏ ÖLMƏZLİYİ

(roman)

## BİRİNCİ HİSSƏ

### Jan-Jakin son günləri

*Böyük insanlar  
dünyani işıqlandırmaq üçün  
özlərini yandıran meteorlardır.*  
Napoleon

*Dünyada ən kor olanlar –  
Allah övladlarıdır.  
İnsana daxmasını,  
Heyvana yuvasını  
Tikib qurmaq bəllidir.  
Yalnız təmiz qəlbərlər  
Qüsür bəxş edilmiş ki,  
Öz yollarını bilməsinlər.*

Helderlin

### I fəsil ARZU OLUNAN QONAQ

Müsyö de Jirarden səhər yeməyindən sonra, adəti üzrə, hər səhər poçtdan aldığı məktublara göz gəzdirdi; o, məktubları xüsusi bir diqqətlə deyil, daha çox vəzifəsindən irəli gələn bir hiss ilə oxuyardı.

Birdən onun siması gözlənilməz bir fərəhdən doğan sevinc təbəssümü ilə canlandı.

Doğrudanmı? Ola bilərmi? Müsyö de Jirarden heç xəyalına da gətirməzdi. Lakin şübhə yeri yoxdur, şad xəbər onun əlindədir: Jan-Jak gəlir! Bax burada bu barədə danışılır, dostu Lebeq<sup>1</sup> yazır ki, çox hörmətli xadim, müasirlərindən ən dahisi Jan-Jak Russo gəlir!

Müsyö de Jirarden əlində məktub evin bir küncündən o biri küncünə gedir, onu təkrar-təkrar oxuyurdu.

<sup>1</sup> Lebeq – həkimdir, mütərəqqi fikirli xadim olmuşdur.

Jan-Jak Russonun fəlsəfi görüşləri müsyö de Jirardenin həyatında dərin kök salmışdır. Ermenonvilin və bir sıra digər malikanə və mülklərin sahibi olan Rene-Lui, markiz de Jirarden, qraf de Vevre və de Breqi Polşa kralının Lünevildəki sarayında birinci kamerger və leyb-qvardiya rəisi vəzifəsini daşıyırırdı. O, hamının həsəd apardığı firavan bir həyat sürürdü. Lakin təxminən, on iki il bundan əvvəl Cenevrə vətəndaşı Jan-Jakın əsərləri ilə tanış olduqda həyatının bütünlükə boş və mənasız keçdiyini gördü; bir çox başqları kimi o da həyatın mənasını dərk etdi. Mədəniyyət bütün aləmi pozğunlaşdırılmışdır; kim ki əzabverici fanilik duygusundan azad olmaq istəyir, gərək sadəliyə, təbiətə qayıtsın. Markiz də həmin andan öz həyatını Jan-Jak təlimi ruhunda qurmağı qət edərək Lünevildəki sarayı tərk etmişdi. O, müəllimin öz «İctimai müqavilə» kitabında təbliğ etdiyi siyasi yeniliklərin tərəfdarı və müdafiəçisi idi, o, öz oğlu və varisi Fernanda Jan-Jakın pedaqoji romanı «Emil»də irəli sürdüyü prinsiplər əsasında tərbiyə verirdi, öz Ermenonvil malikanəsində isə Jan-Jakın məhəbbət romanı «Yeni Eloiza»da<sup>1</sup> təsvir etdiyi mənzərəni eynilə yenidən yaratmışdı.

Hökumət fərmanı ilə sürgünə məhkum edilmiş Jan-Jak isə artıq bir çox illərdi ki, yenidən Parisdə yaşayır və buna sakitcə dözdürdü. Büyük müəllimlə yaxınlıq etmək, onunla fikir mübadiləsinə girişib söhbət etmək müsyö de Jirardenin müqəddəs arzusu idi. Lakin Jan-Jak adam-yovuşmaz, təklik sevən idi, markiz isə bir çox illər bundan əvvəl yalnız bircə dəfə onun yanına gedə bilmişdi.

İndi isə belə bir şayiə yayılmışdı ki, Paris həyatının bir çox çətinliklərindən yorulmuş Jan-Jak kənd yerində sakit bir sığınacaq axtarır. Müsyö de Jirarden özünün səmimi və ehtiramlı məktubunda ona qonaqpərvərliyini təklif edir, öz ümumi dostları doktor Lebeqdən isə xahiş edirdi ki, Ermenonvilin bütün məziyyətlərini Jan-Jaka lazımı şəkildə təsvir etsin. Ancaq bir çox kübar cənablar Jan-Jaki öz mülklərində qəbul etmək şərəfinə nail olmaq üçün bir-biri ilə bəhs edirdilər; markiz bunu bilir və müvəffəqiyət qazanacağına, demək olar, inanmırırdı. Amma indi budur, müəllim onun yanında qalmağı qət etmişdir.

<sup>1</sup> «Yuliya, yaxud Yeni Eloiza» – Russonun ən mühüm ədəbi əsəri olub onun əsas dünyagörüşlərini özündə əks etdirən məktublardan ibarət bir romandır.

Markiz, Ermenonvil qəsrini gözləyən böyük səadəti elə bu saat Fernanda bildirmək istəyirdi. Lakin bunu özünə rəva görmədi. Onun qəlbində Jan-Jakin azadxah ideyaları yaşayırırdı, ancaq hərbi xidmət illəri onda intizama hörmət, vəzifəyə ciddi yanaşmaq hissi aşılımışdı. Səhər yeməyindən sonra isə bağçalara baş çəkmək vəzifəsi qarşıda dururdu. Onun qaydası belədir, o, bu səhər də heç bir şeyi dəyişməyəcək. Öz oğlu ilə aparacaq xoş söhbəti təxirə saldı.

Əlli yaşlarında olan ucaboy, ariq müsyö de Jirarden nazik qaytanlı yasti şlyapasını başına qoyub, qızıl dəstəli uzun elastiki əsasını əlinə götürdü. O, əynindəki uzunətəkli kaf-tan və qıسابoğazlı çəkmələrdə kəndlisayağı sadə geyimdə evdən çıxdı. Bir neçə adamdan ibarət məiyyəti – işlər müdürü, bağbanbaşı və nökərlərindən biri dərhal ona qoşuldu.

Parka hər gün baş çəkmək Rene de Jirardenin ən sevimli məşğələrindən biri idi. Bu gün isə Jan-Jaki bu bağlarda təsəvvürünə gətirib onun burada olmasından bu bağların yüksək bir məna kəsb edəcəyini düşünərkən, o, öz gəzintisini ikiqat artıq bir sevinclə davam etdirirdi.

Müsyö de Jirarden Jan-Jakin təlimi əsasında «Landşaftın arxitekturasına dair təlim kitabı» adlı böyük bir əsər yazmışdı, qəsrin ətrafında salınan park isə onun nəzəriyyəsinin həyata keçirilməsi demək idi. Versaldakı ölçülüü-biçilmiş bağların əksinə olaraq, Ermenonvil parkı onun xiyabanlarında gəzən adamin qəlbində təbiətə yüksək bir yaxınlıq hissi coşdurmaq məqsədi güdürdü, bu, bütün gözəlliyi və dolğunluğu ilə təcəssüm edən təbiətə yaxınlıq hissi oyatmalı idi. Məxmər kimi zərif çəmənliklər, six və keçilməz kiçik meşələr, gur sulu şəlalə, sakitcə axan irmaq, qəməngin və məyus görünüşü ilə məftunedici göl, əzəmətli və zəhmlili dağ mənzərəsi və qəşəng vadisi – təbiətdə olan hər şey bu parkda toplanmışdı, gəzintiyə çıxan adam isə ruhunu oxşayan istədiyi mənzərəni özü üçün seçə bilərdi. Burada keçmiş və əbədiyyəti xatırladan guşələr vardi. Orada-burada nəzərə çarpan məbədlər və qədimdənqalma xarabazarlar böyük Yunanistan və Roma epoxasını yada salırdı; skamyaların söykənəcəklərində, ağacların gövdələrində oyulmuş naxışlar və ya sütunlarda həkk edilmiş hər cür klassik və müasir hikmətli sözlər isə bütün bu unudulmaz yerlərin mənəvi vəhdətindən danişirdi.

Markiz bu aləmə gündən-günə daha artıq müdaxilə edir, hər şeyə baş çəkib diqqətlə baxır, qiymət qoyurdu. O, bir çox şeyi artıq həyata keçirmişdi, amma tez-tez nöqsanlar, düşünlümüş, lakin hələ həyata keçirilməmiş şeylər aşkarla çıxırı, bütün bunlar isə daimi əziyyətlərin və hərgünkü sevinclərin mənbəyi olurdu. O, uzun, elastiki əsasını sərkərdə ədası ilə yellədir, əlini bağbanların və inşaatçıların kürəyinə və ya haqqında danışılan şeyə yüngülçə vuraraq əmrlər verirdi. İşçilər özlərinin rəhmdil və zülmkar ağasına «Şapalaq ata» adı vermişdilər. Bu gün onun baxışı həmişəkindən daha iradçı, enerjisi daha artıq idi, çünki o, öz yetişdirməsini Jan-Jakin mühakiməsinə verməli idi.

O, kiçik bir gölün sahili ilə gedirdi; xəyal kimi görünən uzaqlıqdakı bir təpənin üstündə kiçik və zərif bir məbəd, Fəlsəfə məbədi ucalırdı. Müsyö de Jirarden heyvan sürülərinin otladığı könülaçan, dinc və sakit çəmənlikləri keçib Xəyalat xiyanətinə çıxdı və meşə ciğırı ilə Yalqız qanlıra tərəf qalxdı. O, buradan qarşısında açılan geniş, rəngarəng mənzərəyə məhəbbətlə tamaşa etdi. O əmin idi: öz əlləri ilə düzəldilmiş bu aləm onu arzularında yaratdığı hakimin gözü qarşısında imtahandan çıxara biləcəkdir.

Hansı şəfqətli bir hiss isə onu – Jirardeni hələ üç həftə bundan əvvəl, qabaqcadan Jan-Jak üçün koma, İsvəçrə koması tikmək ideyasına sövq etmişdi! Markiz tikinti meydançasına tərəf yönəldi. Bəli, işlər yaxşı gedirdi. Jan-Jak bir müddət Yay evində yaşamalı olacaqdı, sonralar isə komaya keçə biləcəkdi. Koma çəmənliklə örtülmüş azacıq maili bir yamacda tikilirdi, çəmənliyin qurtardığı yerdə isə, demək olar, insan ayağı dəyməmiş sıx və yaşıl bir meşəcik xışıldayırı. Bunlar «Yeni Eloiza»nın behişt ağacları, Klaran meşəciyi idи. Jan-Jak özünün ölməz əsərinin qəhrəmanları Sen-Pre ilə Yuliyanın yaşadıqları kimi, təbiət ağuşunda yaşayacaqdır.

Markiz gəzintisini qurtardı. İndi o, özünə böyük bir sevinc əta edə – Jan-Jakin gözlənilən gəlişi haqqında oğluna məlumat verə bilərdi.

Oğlunun arxasında adam göndərdi. Fernand geldi. Ermenonvil senyورunun varisi olmaq etibarılə qraf Breqi titulunu daşıyan on yeddi yaşılı Fernand markizdən də

sadə geyinmişdi: geyməli olduğu bərli-bəzəkli kaftan və qızıl işləməli kamzol əvəzinə onun əynində açıq yaxalıqlı köynək vardi.

— Qraf Fernand, — atası sualedici bir nəzərlə ona baxan oğluna müraciət edərək təntənə ilə dedi. — Şad bir xəbər! Bizim dostumuz və müəllimimiz Jan-Jak gəlir! Bundan belə o, Ermenonvildə yaşayacaq.

Gəncin iri, qara gözləri elə bir vəcdlə parladı ki, atasının ürəyi kövrəldi.

— Hə, oğlum, bir de görək, bütün bunları yaxşımı düzəltmişəm? Səni razi sala bilmışəmmi? — zarafatçıl ahənglə danişaraq öz həyəcanını bürüzə verməməyə çalışırı.

Fernand mütəəssir bir səslə çətinliklə dedi:

— Təşəkkür edirəm, ata. Çox yaxşıdır, çox yaxşı! — Fernand buňu deyib bağların qurtardığı yerdən başlayan meşəyə qaçıdı. O, keçirdiyi hər hansı bir təsirli hala üstün gəlmək üçün daxili tələbat hiss etdikdə meşədəki xəlvət və sakit çəmənliyə qaçmağı çox sevərdi. O, öz ürək dostu ilə birlikdə qocaman şamağacının altındaki mamırın üstünə atıldı, düşüncələrə qapıldı.

Bəli, atası bunların hamısını yaxşı düzəldib. Lakin Jan-Jak əgər gəlməyi qət edibsə, bunda yalnız onun, Fernandın şəxsi xidməti vardır. Axi Jan-Jak — əlbəttə, bu, möhkəm bir sərr də olsa — onun dostudur. Vaxtilə atası Parisdə adamayovuşmaz filosofun evinə girmək səadətinə nail olduqda özü ilə Fernandi da aparmışdı. Onlar özləri ilə çoxlu not götürmüştülər ki, Jan-Jak bunların üzünü köçürsün. Bu, müəllimin qəribə xasiyyətlərindən biri idi: o, öz fəlsəfəsini yaşamaq üçün gəlir mənbəyinə çevirmək istəməyib güzəranından ötrü sənətlə, notların üzünü köçürməklə pul qazanmayı üstün tuturdu. Beləliklə, budur, Fernand Platrier küçəsindəki bir evin beşinci mərtəbəsində sadə bəzədilmiş mənzildə zəif və taqətsiz adamın qarşısında idi; Fernand nəzərini Allah və həqiqətin olduğu gözlərə zillədi, müasir adamlardan ən böyüyünün təvazökarlığından sarsıldı. Bu vaxt cəsarətə gəlib dilləndi. Fernand dedi ki, Jan-Jakin «Kənd cadugəri»<sup>1</sup> adlı kiçik operasının əvvəlki

<sup>1</sup> «Kənd cadugəri» (1752) operasının mətni və musiqisi Russonun olub fransız məzhəkə operası tarixində mühüm rol oynamışdır. Bu əsərde fransız yarmarka məzhəkəsinin ənənələrilə italyan operasının yeni formaları vəhdət təşkil edir.

variantı hazırda Paris operası səhnəsində gedən yeni variantından ona daha çox xoş gəlir. Jan-Jak isə mərifətlə, müləyimliklə və acı-acı gülümsəyərək cavab verdi ki, cavan oğlan, bəlkə də, haqlıdır. Yeni variantda bəzədilmiş və süni olan yerlər az deyildir, lakin operanın nə üçün bu variantda tamaşaşa qoyulmasına dair onun öz mülahizələri vardır. Sonra isə yenə də Fernand, şərtləşdikləri kimi, atası deyil, məhz Fernand üzü köçürülmüş notlar üçün ikinci dəfə oraya gəldi və Jan-Jak yenə onunla söhbət etdi. Jan-Jak ona üçüncü dəfə də gəlməyə icazə verdi. Bəli, Fernand müəllim ilə üç dəfə söhbət etmişdi! Əgər Jan-Jak Ermenonvilə gəlirsə, şübhəsiz ki, heç də atasının xatırınə gəlmir: Jan-Jak onun, Fernandinin yanına gəlir!

Fernandin şadlıqdan ürəyi atlanır, az qala, yerindən qopurdu, o, fərəhlə qışqırır, çəmənlik isə əks-səda verirdi. O qışqırırdı: «Jan-Jak! Meşə, eşidirsənmi, biz Jan-Jaki görəcəyik!» O qışqırırdı: «Jan-Jak, xoş gəlmisəniz!» Əks-səda isə «Jan-Jak! Jan-Jak!» – deyə yüz dəfələrlə təkrar edirdi.

Lakin onun öz sevincini ağaclarla söyləməsi kifayət etmirdi. Ağaclar başa düşə bilmirdi ki, Jan-Jak onun, Fernandin yanına gəlir! Fernand öz həyəcanlı sərrini onu anlaya bilən bir adama açmalıdır. O, ata minib Latur qəsrinə, öz rəfiqəsi Jilbertanın yanına çapdı. Açıq yaxalı köynəkdə, pariksız halda çapıldı, onun qara saçları küləkdə yellənirdi. Sümüklü üzündə səciyyəvi yekə buruna, uzun boyundan iri hülquma malik olan bu ariq gənc göyçək deyildi, lakin cürətlə parlayan qara gözləri onu gözəl göstərirdi.

Fernand çaparaq Latur qəsrinə gəlib çatan kimi Jilbertanın yanına qaçıdı. Bal paltarı geymiş Jilberta kompanyonkanın<sup>1</sup> və mürəbbiyənin müşahidəsi altında rəqs dərsi keçirdi.

Jilberta Robinz de Latur varlı bir bambılı zadəganının və az tanınmış bir aktrisanın qeyri-qanuni qızı idi. Jilbertanın ata-anası o, hələ uşaq ikən vəfat etmişdi, onu babası öz qəyyumluğunu altına almışdı. Baş vergitoplayan və olduqca varlı-hallı olan Robine uşağı görüb sevdı; Jilbertanı qızılığa götürüb onu özünün bütün var-yoxunun varisi etdi.

<sup>1</sup> Kompanyonka – keçmişdə xanımları və ya qızları əyləndirmək üçün varlı evlərində saxlanılan qadın

Fernand ilə Jilbertanı möhkəm bir dostluq bir-birinə bağlayırdı. Markiz, oğlunun ikincidərəcəli bir zadəgan ailəsinə mənsub olub, üstəlik də, mənşəyi şübhəli olan bir qızla yaxınlıq etməsini bəyənmirdi. Öz ilk övladının nikahi üçün kraldan icazə istəmək zərurətini fikrinə gətirdikdə ürəyi bulanır, qanı qaralırıdı, çünki bu qeyri-bərabər nikaha kralın icazəsi olmazsa, qraf Fernand və onun nəslə Ermenonvilə sahib olmaq hüququnu və digər imtiyazları itirəcəkdilər. Lakin Jirarden Jan-Jakın fəlsəfəsinin xilafına getmək istəməyərək öz narazılığını boğub saxlayırdı. İndi, bir halda ki, Jilbertanı öz ailəsinə qəbul etməyə razi olub, onda onun tərbiyəsində də iştirak etmək istəyirdi. Bu tərbiyədə iştirak etməyin hüdudu haqqında Jilbertanın ağıllı və məsxərəçi babası baş vergitoplayan Robine ilə uzun mübahisəsi olmuşdu. Robine Fernandi bəyənirdi və özünün qeyri-qanuni doğulmuş nəvəsini qədim zadəgan nəslindən olan bir ailəyə verə bilmək imkanı onu çox əyləndirirdi; lakin o, qızın tərbiyəsi işinə bir kimsənin qarışmasına heç də razi deyildi. O, Russonu tanıyor, onun ideyalarını söhbət üçün maraqlı bir mövzu sayırdı, lakin bu ideyaları utopiya, boş arzu hesab edirdi və hamını Kanada vəhşilərinə döndərmək istəyən bir adam qarşısında səcdə edən Jirardenləri lağ'a qoymağı sevirdi. Robine Jilbertanın bəzən cod parçadan kəndlisayaq paltar geyməsinə etiraz etmirdi, bəzən Jilbertaya piyada və ya kişi libasında amazonka kimi at minib Ermenonvil qəsrinə getməsinə icazə də verirdi. Ümumiyyətlə isə orada Russonun ideyalarından nə qədər vəcdə gəlsələr də, Jilberta özünü gərək ali mühitdən olan gənc qızı layiq bir tərzdə aparsın.

Bundan əlavə, Jilberta bu il cəmiyyət içərisinə çıxmalo idi, buna görə də müsyö Robine salonlarının və bal məclislərinin tələblərinə cavab verən mürəkkəb mərasimi nəvəsinə öyrətmək üçün müəllimlər dəvət etmişdi.

Fernand qızı belə dərslərdən birinin keçildiyi vaxtda gəlib gördü. Ona belə göründü ki, Paris bal bəzək-düzəyi və geyimi boylu-buxunlu, təravətli bir qızı eybəcərləşdirir; qızın çəhrayıya çalan geniş və canlı üzü kirşansız daha təbii, gülümsər iri ağızı isə süni qara xallarsız daha gözəl görünürdü. Lakin Fernand rəfiqəsinin və sevimlisinin belə bəzəndirilməsi ilə barışmalı oldu. Qüssəli halda diva-

rın yanında əyləşib baxmaq və gözləməkdən başqa bir çərəsi yox idi.

Jilberta onun üzündən bir anda başa düşdü ki, nə isə gözlənilməz bir şey baş vermişdir. O, babasından icazə istədi, indicə ona öyrətdikləri tərzdə dərin bir reveransla təzim etdi, sonra rəqs müəlliminə və mürəbbiyələrə müraciət edərək:

– Lütfkar ağalar və xanımlar, məni bağışlayın! – deyə arxasını çəşib-qalmış müəllim və mürəbbibilərə tərəf çevirir Fernandin qoluna girdi, onu öz balaca qəbul otağına apardı.

Lakin Jilberta cəmiyyət xanımı rolundan birdən-birə çıxmaga nail ola bilmədi. Təntənə ilə yumşaq taxtın üstünə çökdü, Fernanda isə qızıl haşiyəli balaca kürsüdə yer göstərdi. Onlar beləcə üzbeüz əyləşdilər; Fernand yaxasılaçq köynək və cod yundan tikilmiş şalvarda, Jilberta isə qəşəng bal geyimində idi. Zərxara Jilbertanın ciyinlərini cazibədar şəkildə nəzərə çarpdırırdı; uşaqlara məxsus girdə, bir qədər dikbaşlıq ifadə edən alnı üzərində hörülüb dolanmış six qumral saçları arasına kirşan səpilmişdi.

– Fernand, nə olub? – Jilberta soruşdu.

– Jan-Jak gəlir! O daha Ermenonvildə yaşayacaqdır, – gənc cavab verdi və o saat özünü saxlaya bilməyib, təşəx-xüsələ gizlədiyi bütün sırrini açıb tökdü. Müəllimlə Parisdə üç dəfə söhbət etdiyini söylədi və bunun əhəmiyyətini ayrıca qeyd etdi.

– O, mənim yanımı gəlir! – Fernand təntənə ilə bildirdi. – Jan-Jak gəlir! Mənim xatirim üçün gəlir!

Fernand qızıl haşiyəli kürsüdə otura bilmədi. Ayağa durub evdə var-gəl etməyə başladı. Vəcdlə deyilən cümlələr bir-birinin dalınca dodaqlarından dolu kimi töküldü. Atası vüsətli və həssas qəlbə malik olsa da, Versalin və Lünevilin çürük ideyalarından qədərindən artıq şey əxz etmişdir. Jan-Jakin təlimini artıq bir dəfə yazılmış kağız üzərinə yazmaq olmaz. Yalnız onlar, gənclər Jan-Jakin gözəl və aydın, eləcə də bu cür yeni fikir və hissələrini axıradək başa düşürlər. İngiltərənin Amerikadakı müstəməlkələrində, həmin gənc ölkələrdə azadlıq uğrunda mübarizlər Jan-Jak fəlsəfəsinin prinsiplərini həyata keçirmək niyyətindəirlər. Əgər Jilbertaya və ona müəllimlə eyni bir

havadan nəfəs almağa icazə verilərsə, əgər onlara müəllimin boğumtuł əziz səsini hər gün eşitmək kimi təsviredilməz bir səadət nəsib olarsa, bütün başqaları ilə birlikdə Jan-Jak ruhunda yeni bir Fransa qura bilərlər.

Jilberta qulaq asırdı. O, öz uşaqlıq illerini anası ilə – aktrisa ilə yaşamış, taleyin bir çox fəlakətlərinə məruz qalmışdır. Anasından ona sağlam əməli zəka irs qalmış, babasından isə kobud yumorla bəzədilmiş realist mühabimələri çox eşitməli olmuşdur. Onun gözləri həyata Fernandinin gözlərindən daha aydın bir nəzərlə baxındı, bu gözlər xəyal ilə gerçəklilik arasındaki fərqi daha yaxşı sezirdi. Jilberta Fernandinin əda ilə geydiyi sadə libasına, uzun və yalın boğazında atılıb-düşən xirtdəyinə, uzun əllərini yöndəmsizcəsinə atıb-tutmasına, incə zövqlə döşənmış qəbul otağında var-gel etməsinə baxdıqca, söz yox ki, vəziyyətin gülünclüyünü aydın görürdü. Lakin o, Fernandinin uzaqlara dikilən malxulya gözlərini, onun iradəli burnunu da gördü, həyəcanlı səsini eşidirdi, Jan-Jakın qarşidakı gelişinin öz xeyirxah, ağıllı, cəsarətli, həddindən artıq şöhrətpərəstlik eşqi ilə yanın dostu üçün nə demək olduğunu bilirdi; lakin bu hüdudsuz fərəh və sevinc axınına gülümsəmirdi.

Jan-Jakin natiqlik məharəti və füsunkarlığı, «Yeni Eloiza»daki hissələr Jilbertada da özünə hüsn-rəğbət oyatmışdı, o, bu əsərin yaradıcısı ilə görüşü böyük bir intzar və maraqla gözləyirdi. Müəyyən vaxtdan sonra babasının Versal yaxınlığındaki Sen-Viqore malikanəsinə gedib, orada saray kavalərlərinə və xanımlarına əsrin ən böyük yazılıcı ilə olan söhbətlərindən danışarsa, nə qədər gözəl olacaqdır.

Fernand Jilbertayla birgə Ermenonvilə getməyi və orada bazən etdikləri kimi, Jan-Jak təbiətinin qoynunda «Yeni Eloiza»ni birlikdə oxumağı təklif etdi. Jilberta dərhal razi oldu.

Jilberta geyimini dəyişdi, indi onların hər ikisi Jan-Jak qəhrəmanlarının aləmi ilə ahəngdar olan libaslarda idi. Onlar atlanıb Ermenonvilə yola düşdülər. Onlar Yuliyanın Sen-Preyə, Sen-Prenin isə Yuliyaya olan təmiz, dərin və odlu məhəbbəti haqqında oxuyurdular. Onlar özləri də Yuliya ilə Sen-Pre idilər, Paris şəhərinin və Paris sarayının bayağı naz-qəmzəsi onlardan uzaq idi; öpüşürdülər, hədsiz dərəcədə xoşbəxt idilər.

## II fəsil

### JAN-JAKIN ARVADI

Doktor Lebeq Jan-Jakin arzu və istəkləri, onun xüsusiyiyətləri haqqında markizə əvvəlcədən xəbər vermək üçün Ermenonvilə gəlmişdi.

Adlı-sanlı həkim həm Jan-Jakla, həm də Jirardenlə dostluq edirdi. Jan-Jak ona etimad edirdi, çünkü Lebeq dəbdə olan tibbə məhəl qoymayaraq, xəstəliklərə qarşı təbiətdən yan keçməklə deyil, təbiətlə ittifaqda mübarizə aparırıdı. Lebeq Jan-Jaki Ermenonvilə gəlmək üçün razı salmağa necə nail olduğundan danışdı. O, hər şeydən əvvəl, qadınların rəğbətini qazanmışdır. Jan-Jak gündəlik həyatda, məişətdə arvadından – Terezadan asılıdır, Tereza isə öz növbəsində, anasının – qoca madam Levasserin kor-koranə itaətindədir. Qarı yaman pul hərisidir, buna görə də Lebeq kiçik rüşvətlər verməklə onu öz tərəfinə çəkə bilmişdir. Bundan əlavə, qariya vəd etmişdir ki, markiz ev şeylərini və müxəlləfatı daşımaq üçün öz adamlarını göndərəcək, madam Levasser isə köçməklə əlaqədar olan zəhməti üçün mükafatlandırılacaqdır. Lebeq markizə məsləhət görür ki, qarşidakı xərclər üçün yubanmadan madam Levassere əlli livr<sup>1</sup> göndərsin. Əgər hər şey müvəffəqiyyətlə keçsə, onda gələn həftə əvvəlcə Jan-Jak, bir müddət sonra isə arvadı ilə qayınanası da Parisdəki mənzillərinin yır-yığışını qurtarır onun ardınca gələcəklər.

Markiz və Fernand üçün intizarlı günlər başladı. Lakin bir həftə və daha bir neçə gün gəlib-keçdi, Jan-Jak isə hələ də yox idi. Sonra markiz köçmək üçün Parisə at və nökərlər göndərməyi xahiş edən bir məktub aldı.

Mebel gəlib çatdı, hər iki qadın – Tereza ilə anası da geldi. Jan-Jak isə yenə də yox idi.

Müsyo de Jirarden çəşib-qalmışdı. Axi doktor Lebeq ona yazmışdı ki, birinci olaraq Jan-Jak, sonra isə hər iki qadın gələcək. Qadınların özləri də təəccüb edirdilər: Jan-Jak bir neçə gün əvvəl Parisi tərk etmişdi. Lakin onlar o qədər də təlaş etmirdilər. Deyirdilər ki, bu bir qədər əcaib

---

<sup>1</sup> Livr – qədim Fransada gümüş pul

adam həmişə düz yolla getmək əvəzinə, çox vaxt dolama yolla gedir; çox güman ki, harada isə avaraçılıq edir; eybi yoxdur, gəlib çıxar.

Markiz özünü ələ alaraq, xanımların gəlişi münasibətilə öz şadlığını nəzakətlə sözlərlə izhar etdi. O zaman markiz Parisdə Jan-Jakin yanına getdiyi vaxt Terezanı yalnız gözəcək görə bilməmişdi. Markiz bilirdi ki, Jan-Jak ilə Tereza tanış olarkən lap gənc bir qız imiş və qeyri-rəsmi mehmanxanada xörəkpəylayan işləyirdi. İndi onun, ehtimal ki, otuz səkkiz-otuz doqquz yaşı olardı. Əyninə yarı-kətan, yarpaqbıq ucuz güllü parçadan sadə paltar geymişdi. Şabalıdı saçlı başına şəhərli qadına məxsus ləçək örtmüdü. Madam Russo markizin gözünə bayağı görüñürdü, lakin markiz onda bəzi cazibədarlıq da görürdü. Onun bir qədər dolu sıfəti az mənalı idi, lakin iri, sakit gözləri və ağır yerişi kişilərin xoşuna gələ bilərdi. O, adamlara və şeylərə tələsmədən, sadəlövhəlülə, çəkinmədən və həya etmədən baxırdı. Az danışındı və elə bil, lazım olan sözü seçib demək üçün çox çətinlik çəkirdi.

Anası madam Levasser isə, əksinə, yaman dilavər idi.

– Mən Orleanda anadan olmuşam, amma parisliyəm, – nağıl edirdi.

Levasser sinni ötmüş qadın idi, yəqin, yetmişdən yuxarı yaşı olardı, amma möhkəm və diribaş idi. Piyli əndamı kiçik vücudunu yerə tərəf basırdı; qara paltarı yekə döşlərində, az qala, yırtılacaqdı, qarı çətinliklə nəfəs alırırdı. Lakin bütün bunlar onu az narahat edirdi. O, özünü bir şəxsiyyət və Jan-Jakin qayınanası kimi tələb irəli sürmək hüququna malik hesab edirdi; onun sərt, oynaq, qara, tikanlı gözləri kiçik burnu üstündən iti və acıqlı halda baxırdı.

Markiz onların müvəqqəti qalmalı olduqları Yay evini qadınlarının hər ikisinə göstərdi. Bu, qəsrən azca aralıda olan pavilyon, ikimərtəbəli gözəl kənd tikilisi idi: burada əvvəller kastelyan<sup>1</sup> yaşardı.

– Daimi xidmətdən ötrü, – Jirarden sözə başladı, – icazə verin, qəsrən sizə bir xidmətçi qadın göndərim.

– Cənab markiz, – madam Levasser cavab verdi, – əgər mənim kürəkənim kənar adamların köməyi olmadan keçinə bilmirsə, onda daha biz nəyə lazımiq.

<sup>1</sup> Kastelyan – orta əsrlərdə təsərrüfatla məşğul olan fransız qulu

Tereza isə özünün sinədən gələn aram səsi ilə dedi:

– Jan-Jak ona yalnız mənim xidmət etməyimi arzu edir, deməli, belə də olmalıdır.

Doktor Lebeq Jirardenə əvvəlcədən bildirmişdi ki, Jan-Jak ilə anlaşılmazlıq olmasın deyə bu iki qadınla hesablaşmaq lazımdır.

Orduda xidmət etdiyi vaxtdan bəri əmr etmək adətini saxlamış markiz özünü ələ almalı və dediklərini səbirlə izah etməli oldu ki, burası Paris deyildir, burada hər boş şey üçün xeyli uzaqlara getmək lazımdır. Məsələn, onun eşitdiyinə görə, müəllimin bəzi dərmanlara ehtiyacı vardır, dərmanları isə yalnız Damarten, yaxud Sanlidəki aptekdən almaq olar. Qəsrə də əlaqə saxlamaq lazımdır, hələ bundan əlavə, xanımların, əlbəttə, xüsusi xidmətə də ehtiyacları vardır. O, bir daha xahiş edir ki, onların sərəncamına bir xidmətçi qadın göndərməsinə icazə versinlər.

– Cənab markiz, əgər siz təkid edirsizsə, biz sizin təklifinizi minnətdarlıqla qəbul edirik, – madam Levasser cavab verdi.

– Ancaq sizin bizə göndərmək istədiyiniz xidmətçi qadın heç bir vəchlə Jan-Jakın gözünə görünməməlidir. Ona tam sakitlik lazımdır. O elə buna görə buraya gəlir. Onun bilavasitə icazəsi olmadan evə heç kimi buraxmaq olmaz. Mən bir yana gedən zaman anam da gedərsə – evi kilidləmək lazımdır.

Madam Levasser, sanki, ona bəraət qazandırılmış kimi dedi:

– Mənim hörmətli kürəkənimin öz fan-ta-zi-ya-ları vardır. – Madam Levasser öz dərrakəsinə görə gözəl və incə olan bu sözü hecalara ayıraq söylədi. – Hər bir böyük adamın özünəməxsus dəmdəməkiliyi vardır.

Jirarden öz malikanələri ərazisində onun – Ermenonvil senyorunun daxil ola bilməyəcəyi bir evin mövcud olması fikri ilə heç cür barışa bilmirdi. Lakin əslinə baxsan, onun geniş mülkləri ərazisindəki bütün başqa tikililər kimi, Yayevinin də ikinci açarı vardır, bu açarlar isə onun yataq otağında saxlanılır.

– Xanımlar, sizin bütün arzularınız yerinə yetiriləcəkdir, – Jirarden cavab verdi. – Mənim bir adamım var, mənçə, sizi tamamilə razi salar. Bu, mənim, necə deyərlər, sağ əlim

olan kuryerimdir. O, əvvəlki kimi yenə qəsrə qalacaq, lakin lazımlı olan kimi qulluğunuzda hazır olacaqdır. Nikolas mənim buyruqlarımı yerinə yetirməyə adət etmişdir və heç vaxt burnunu bir şeyə soxub maraqlanmaz. Bundan başqa, o, yaxşı at sürəndir, haçan lazınız oldu, atla şəhərə yollana bilər. Mən onu sizin yanınıza göndərərəm.

Hər iki qadının ev əşyaları boşaldıldı. Markiz xanımların daha nə kimi arzuları olduğunu öyrənmək üçün bir azdan sonra gələcəyini vəd edərək çıxbı getdi.

Qadınlar Parisdən səhər erkən çıxmışdılar. Hava isti olduğundan yorğun idilər. Mebelləri yerbəyer etdikdən sonra uzanıb dincəlmək istədilər. Madam Levasser özü üçün yataq otağı seçdiyi ikinci mərtəbəyə qalxdı. Tereza giriş qapısını kilidlədi, paltarını soyunub camaxatanda qoyulmuş çarpayıya uzanaraq mürgülədi.

Birdən çığırıb yerindən sıçradı. Kiçikboylu, kürən, ciliz bir adam ayaqlarını geniş açaraq otağın ortasında durmuşdu.

– Bağışlayın, madam, – vaqqıltılı səslə sözə başladı. O, əcnəbi ləhcəsində fransızca danışındı. – Mən qapını döydüm, heç kim hay vermədiyindən içəri girdim.

Tereza şalını çiyinlərinə salaraq dedi:

– Axi mən qapını kilidləmişdim.

– Cənab markiz hər ehtimala qarşı, mənə ikinci açarı vermişdi, bəlkə, xanımlar bağçaya çıxmış olarlar, – naməlum adam izah etdi. – Cənab markiz xanımlar üçün meyvə və şirniyyat göndərib.

Bunu deyib stolun üstünə bir səbət qoydu və içindəki-ləri səliqə ilə boşaltdı.

Tereza çılpaq çiyinlərini şalın altında bir qədər bükərək çarpayının üstündə əyləşmişdi, yarıqaranlıq camaxatandan dinməzcə onun hərəkətlərinə baxırdı.

Naməlum adam görməli olduğu işi görüb qurtardı, lakin çıxbı getməyə tələsmədi. O, Terezaya, onun yatmaqdan yüngülçə əzilmiş zərif, qarabuğdayı sıfətinə, məsum baxışlı qonur gözlərinə, girdə və hamar boynuna, şal altından duyulan dolu sinəsinə baxırdı.

– Madam, mən, necə deyərlər, sizin otaq xidmətçinizi, – o, bir qədər kinayə ilə baş əydi. – Mənim familiyamı fransızlar çətin tələffüz edirlər. Mənə, sadəcə olaraq, Nikolas deyin.

Onun yuxarı dərtilmiş geniş pərəli burnu üstündəki həyəsiz baxışlı sönük gözləri, çiyinə atılmış şal altında öz kök bədəninin hərarəti və tərinə bürünmüş yarımcılpaq Terezanın dik üzünə baxırdı. İlk qorxudan Terezada bu adama qarşı bir etimadsızlıq hissi qalmışdı, lakin onun cəsarətlə, şiddətli arzu və ehtirasla Terezanın gözlərinə əda ilə dik baxması kin və ədavətə yüngül bir qidiq duygusu əlavə edirdi. Tereza öz hərəkətsiz qonur gözlərini dinməzcə ona zilləyərək oturmuşdu, əsla qılmadanmırı.

— Xanımlara nə qulluq göstərə bilərəm? Bir şey lazımdır ki? — o soruşdu. Tereza tənbəl səslə cavab verdi ki, gərək anasından öyrənə. O, pilləkənlə yuxarı qalxdıqca Nikolas onu gözü ilə ötürür, uzun alt paltarı altındakı qəşəng yoğun baldırlarını duyurdu. Ona cavan demək olmazdı, lakin bu, özünü yaxşı saxlamış, təravətli bədənə malik bir qadın idi.

Tereza pilləkəndən qoca madam Levasserin müşayiəti ilə düşüb gəldi.

— Madam, cənab markiz mənə buyurub ki, — Nikolas əvvəlki kimi xeyli nəzakətli bir ahənglə sözə başladı, — bütün-lükələ sizin qulluğunuzda olum.

Madam Levasser onu başdan-ayağa süzərək:

— Oğlum, siz hansısa qəribə fransız ləhcəsində danışırsınız, — dedi; onun xırıltılı, ahəngsiz səsində nifrətnidası duyulurdu. — Mən Böyük Britaniya əlahəzrətinin təbəəsiyəm. Biz sizi o qədər də əziyyətə salmayacağıq. Bəlkə, hərdənbir şey-mey dalınca getməli olacaqsınız.

— Əgər lazımlı bilsəniz, atla da getmək olar, — Nikolas Terezaya tərəf dənərək əlavə etdi. — Əgər madam mənə lütfkarlıq edib buyurarsa, mən ona at sürməyin ali üsullarını öyrədə bilərəm. Mən Londonda mister Tetersollun yanında birinci bereytor<sup>1</sup> olmuşam. Cənab markiz məni tovlayıb öz yanına çəkib ki, mən onun qraflığa məxsus at tövlələrini qaydaya salım və onlara nəzarət edim.

Tereza maraq göstərmədən, lakin gözlərini dirəyərək ona baxırdı.

Madam Levasser dedi:

— Ən başlıcası budur ki, siz gərək mənim kürəkənimin gözünə görsənməyəsiniz. O, özgə... — madam Levasser

<sup>1</sup> Bereytor — at təlimçisi və minicilik müəllimi

istədiyi sözü yadına salmaq üçün fikirləşdi, – simaları xoşlamır.

– O, nəyi xoşlamır? – Nikolas soruşdu.

– Naməlum sıfətləri, – madam Levasser cavab verdi.

Nikolas gözlərini qaraşın Terezadan çəkmirdi.

Havanın hərarəti aşağı düşəndə müsyö de Jirarden vəd etdiyi kimi gəldi. O, belə qısa müddətdə otaqları səli-qeyə sala bilən xanımları tərifləyərək onları parkın seyrinə çıxmağa dəvət etdi; dedi ki, xanımları özü müşayiət edəcəkdir.

Evin qabağında onları cavan bir oğlan gözləyirdi. Jirarden öz oğlunu, qraf Breqini onlara təqdim etdi. Fernand onlara qoşuldu: onlar dördlükdə cığırlarla aram-aram getdilər.

Məftunluq bildirən sözlər eşitməyə adət etmiş markız gözləyirdi ki, Jan-Jakın arvadı və qayınanası coşqun və vəcdli sözlər yağıdıracaqlar. Lakin madam Levasser yalnız bunu dedi:

– Çox gözəldir, məftunedicidir! Belə deyilmi, Tereza?  
– Bunun ardınca da: – Nə xoş sərin havadır!

Ümidi boşça çıxmış markız, nəhayət, özünü saxlaya bilməyib izahat verməyə başladı:

– Bu balaca üzümlük Jan-Jak tərəfindən «Yeni Eloiza»nın beşinci kitabında təsvir olunan mənzərə nümunəsində düzəldilmişdir. Xatırlayırsınız mı?

– Ah, doğrudan da, elədir, – Tereza cavab verdi.

Madam Levasser də heç bir şey ifadə etməyən bir səslə dilləndi:

– «Yeni Eloiza»? Bəli, bəli, bu kitabı yazarkən bizə bəzi şeylər oxumuşdur. «Yeni Eloiza»nı isə qızıl haşiyəli kağıza yazırıdı. Həm də kağıza mütləq göy və gümüşü rəngli qum səpirdi. Biz bunları sifariş verib Parisdən gətirdirdik. Maraqlı kitabdır.

Markizin qüssəsi aşib-daşırdı.

Cığırlar getdikcə daralırdı. Onlar iki-iki ayrılmalı oldular. Jirarden ilə madam Levasser qabağa düşdülər. Tereza ilə Fernand isə onların ardınca getdilər.

Bu qadınların kütbeyin olmaları Fernandi müsyö Jirardendən daha çox sarsılmışdı. Fernand Terezanı Parisdə görmüşdü, o vaxt Tereza ilə uzun söhbətlərə girişməyə

cəsarət etməmişdi, lakin bununla belə, oradaca anlamışdı ki, bu qadın çox məhdud düşüncəlidir. Hami kimi Fernand da bilirdi ki, Tereza mənşəyi etibarilə aşağı silkdəndir, buna görə də Fernand Jan-Jakın evlənməsini özünə bir rəmzi hökm kimi izah edirdi; bu nikah, yəqin, onun xalqla əlaqəsini təcəssüm etdirməli imiş.

Parisdə, Jan-Jakın yanında olarkən onu buxovlayan cəsarətsizlik və ehtiram göstərməkdən indi azad olan Fernand Terezaya daha yaxından nəzər yetirməyə cəsarət etdi; Fernand, Jan-Jakı özü üçün həyat yoldaşı olaraq məhz bu qadını seçməyə sövq edən və şübhəsiz, bu qadının malik olduğu həmin sadə və gözəl keyfiyyətləri, həmin məziiyyətləri özü görüb öyrənmək istəyirdi.

Fernand gözəcə ona baxdı. Şabalıdı saçlarının bir neçə teli meşşan ləçəyinin altından çıxıb sallanmışdı. Tereza Fernandin ona baxmasına, görünür, heç də etiraz etmirdi, əksinə, üzünü bütünlükə ona tərəf çevirib Fernandin nəzərlərinə sakit baxışlarla cavab verirdi. Terezanın gözləri təbiətin özü kimi qayğısız, gözəl və iri idi. Onun dediyi sözlər öz məna və təsiri ilə fərqlənməsə də, səsində bir səmimiyyət duyulurdu. Fernand onun yerisində də, elə bil, nə isə bir aram melodiya eşidirdi. Jan-Jak, əlbəttə, nə üçün məhz onu seçmiş olduğunu bilir.

Markızlə irəlidə gedən madam Levasser isə bu vaxt əməli işlər haqqında danişirdi. Deyirdi ki, onun kürəkəni çox təkəbbürlü adamdır. O heç bir şeydən əvəzsiz istifadə etmək istəmir. Məsələn, mənzil haqqını və eləcə də qəsr-dən göndərilən azuqənin qiymətini işləməklə ödəmək fikrindədir. Əgər markız o dəfə Parisdə etdiyi kimi, üzünü köçürməkdən ötrü lütf edib notlar verərsə, onu lap şad etmiş olar. İndi Jan-Jakın qələmindən çıxan hər bir şeyi lap əldən qapırlar, o isə yenə də əvvəlki kimi hər səhifə üçün on iki su<sup>1</sup> alır. Madam Levasser Parisdə markızlə bu haqda söhbət etmək istəməmişdi, lakin o, Tereza ilə birlikdə Jan-Jaka bildirmədən özləri müştərilərdən əlavə pul tələb edib alırlar. Buna görə də xahiş edib icazə istəyir ki, cənab markız Jan-Jakla öz haqq-hesabını çəkib qurtardıqdan sonra öz haqq-hesab vərəqlərini ona versin. Amma Allah eləməmiş, onun hörmətli kürəkəni bundan xəbər tutmuş ola.

<sup>1</sup> Su – beş santim (santim – 1/100 frank) bərabər olan fransız pulu

Tosqun qarının hiylələri markizin ürəyini bulandırırdı.

– Madam, xahiş edirəm, necə bilirsinizsə, elə də edəsiniz, – markiz soyuq cavab verdi. Madam Levasser onun səsinin ahəngindəki acılığı sezdi.

– Nə etmək olar ki, onun öz sərsəmliyi vardır, – madam Levasser özüne haqq qazandırmağa başladı, – etirazına baxmayıb onu ləp çıxılmaz vəziyyətə salırlar. Axi onun sakit bir yerdə dincəlməyə ehtiyacı vardır, elə onun özü də bir kəndə köçmək istəyirdi. Amma cənab markiz, onun nə qədər inad göstərdiyini və buraya köçməyə öz razılığını vermək üçün onu dilə tutarkən nələr çəkdiyimi siz heç təsəvvürünüzə də gətirə bilməzsınız.

– Çəkdiyiniz zəhmət üçün sizə çox minnətdaram, – Jirarden təmkinlə cavab verdi. – Ancaq əminəm ki, burada olmağınız müəllimə də, sizə də hər cəhətdən xoş gəlmiş olar.

– Əgər o, böyük adam olmayıb, adı adam olsayıdı, – qarı öz şikayətini davam etdirməyə başladı, – hər şey öz qaydasında olardı. Bəzən adama elə gəlir ki, o, doğrudan da, bir qədər səfehləyib. Burada, sizin mülkündə, şübhəsiz, heç kəs onun rahatlığını pozmayacaqdır. Bir az əvvəl Tereza sizə dedi ki, o, hələ Parisdə ikən donquldanırdı: «Yadında saxla ki, ev gərək həmişə qıflı ola».

Markiz hədəni başa düşdü. Əgər o, vaxtında bu Harpiya<sup>1</sup> ilə sövdələşməsə, qadın Jan-Jaki evə salib bir yana buraxmayacaq. Jirarden isə, ikinci açarı olmasına baxmayaq, axmaq yerində qalacaqdır.

– Əlbəttə, madam, söz yox ki, – o cavab verdi, – biz hamımız müsyö Jan-Jakin tək qalmaq tələbatı ilə hər cəhətdən hesablaşacaqıq. Digər tərəfdən isə əlbəttə, mən zaman-zaman müəllimi görmək və onun söhbətlərini dinləmək istərdim. – O ayaq saxladı və əsasının ucu ilə qarıya yüngülçə toxunaraq dedi. – Madam, əgər siz mənə bu işdə kömək etsəniz, minnətdarlığımı arxayın ola bilərsiniz.

Madam Levasser qara, hiyləgər və oynaq gözləri ilə ona baxdı.

– Sövdələşdik, cənab markiz, – cavab verdi. – Mən mane olmaram.

<sup>1</sup> Harpiya – qədim yunan əsatirində tufan ilahəsi; *burada*: acidil qadın

### III fəsil

## JAN-JAK PARİSİ TƏRK EDİR

Hərrac bazarına qoyulan adam – Jan-Jak Russo Platriyer küçəsi ilə vidalaşıb, doğrudan da, Ermenonvilə getmək niyyətində idi. O, bu yolu piyada getmək istəyirdi, belə səfərləri sevirdi. Ermenonvil o qədər də uzaqda deyildi, oraya aram addımlarla on iki-on dörd saatə çatmaq olardı.

Jan-Jak əyninə şəhərlilərə məxsus qara sürtük, ayaqlarına qara corab geymişdi. Onun yol çantasına yalnız ən zəruri şeylər qoyulmuşdu. O, öz doğma İsvəçrəsində piyada səyahətə çıxdığı vaxtlar yaxşı adət etdiyi əlağacına dirsəklənirdi. Bir qədər tərkidünya, altmış altı yaşılı bu üzgün adam beləcə Paris küçələri ilə gedirdi; ancaq yeyin və qırraq bir yerislə gedirdi. Qarşısı alınmaz bir qüvvə onu toz basmamış və ətrafinı tüstü bürüməmiş ağaclarla doğru çəkirdi; o, azad təbiətin qoynunda bulaq və çayların suları ilə, ağacların budaqlarına dolaşib qalan küləklə, öz ürəyi ilə və Allahla təkbətək danışmaq, söhbət etmək istəyirdi. O, Parisdən qaçmaq istəyirdi: hər bir parislini özünə düşmən bilirdi. O da fərar edirdi, axı bu, doğrudan da, fərar idi.

Lakin şəhərin kənarına çatdıqda addımlarını yavaşıldı. Son günlər ona rahatlıq verməyən bir qaranlıq fikir – əslində, bu fikri axıradək düşünüb başa çatdırmaqdən yaxa qaçırmış olsa da – birdən aydın şəkildə onun qarşısına çıxaraq nəyi isə xatırladıb hərəkətlərini məhdudlaşdırıldı. Yox, onun hələ getməyə haqqı yoxdur. Bu şərəfsiz şəhəri tərk etməzdən əvvəl bir daha, sonuncu dəfə ona müraciət etməlidir.

Parisdəki həyatının bu ağır illərində o, «Russo Jan-Jak üzərində mühakiməsini başa çatdırır» adlı kitabını yazıb qurtarmışdı. Fikrən bu əsərini «Dialoqlar» adlandırmışdı: bu əsərində öz-özü ilə mübahisə edərək özünü təqsirləndirir, özüne bəraət qazandırır, öz ürəyindəkiləri açıb ortaya tökürdü. Bu əsər müasirlərinə şamil deyildi; bu əsər geləcək nəsillərə əyani şəkildə göstərməli idi ki, müasiri olduğu cəmiyyət onu tanımaq belə istəməmiş, mənasız bir məkrələ təqib etmişdir.

Onun əsərlərini nəşr edərkən əlyazmalarının başına nə oyun açırdılar? Yalançı dostları əlyazmalarının surətini gizlicə çıxarırlar və onu ləkələmək üçün təhrif olunmuş şəkil-də çap edirdilər: ayrı-ayrı cümlələri dəyişib, onlara əks məna verirdilər. O, böyük şəxsi bəraət kitabını belə bir taledən qoruyub saxlamağa çalışırdı. Bəs indi yanına yollandığı həmin adam, Jirarden də belə bir xain və gizli düşmən olsa, necə? Əgər o, əlyazmasını əlindən almaq üçün yalnız fürsət gözləyirsə, necə? Məgər Jan-Jak Russo öz kitabı üçün etibarlı bir havadar tapmağa özünün və bütün dünyyanın qarşısında borclu deyilmə?

Son günlərin dumanlı fikirləri fəaliyyət planına çevrilmişdir. Allaha müraciət etmək lazımdır. Ona yalvarmaq lazımdır, qoy qeybdən elə bir adam göndərsin ki, ona əlyazmasını etibar edib tapşırmaq mümkün olsun. Əgər tale bu istəyini rədd edərsə, əgər belə bir adam tapılmaşa, o, öz əlyazmalarını Allahın özünə tapşıracaq, mehraba qoyacaqdır.

Lakin bu planın həyata keçirilməsi çox həssaslıqla yazılmış yeni və böyük bir əsərin yaradılmasını tələb edirdi. O, yenidən öz mənzilinə qayıda bilərdi, lakin ehtiyat edirdi ki, Tereza ilə qoca qarı onu düşündüyü bu fikirdən əl çekdirməyə çalışacaqlar, o isə haldan düşüb, yeni-yeni mübahisələrə qüvvəsi yoxdur. Bəs hər tərefdən qovulub təqib edilən Jan-Jak sorğu-sualsız ona bir sığınacaq verən və onu xilas edən adamı haradan tapsın?

Onun yadına zəhlə aparmayan, sadə və xoş sıfətli bir adam düşdü, həmin adamın adı Fransua Düsi idi: bu adam faciələr yazırıdı, Jan-Jaka müsibət üz verdikdə ona dərindən şəfqət göstərirdi.

Jan-Jak oğrun-oğrun onun yanına yönəldi. Düsidiən xahiş etdi ki, bir-iki gecəliyə onu öz evində saxlaşın və bu barədə heç kimsəyə bir söz deməsin. Qoy Düsünün özü də onu narahat etməsin. Sonra dedi ki, ona kağız, mürəkkəb və qaz lələkləri lazımdır. Düsi bir kəlmə də artıq söz demədən hər şeyi hazır etdi.

Jan-Jak işləməyə başladı. O, haqqı və həqiqəti hələ sevməkdə olan bütün fransızlara odlu sözlərlə müraciət edirdi: «Nə üçün məni, çox əziyyətlər çəkmiş tənha bir adamı on beş ildir ki, hörmətdən salır, məsxərəyə qoyur,

təhqir edir, tanımaq istəmir və bütün bunların nədən doğduğunu mənə demirlər? Nə üçün təkcə mən özüm bilmirəm ki, məni nədən ötrü və nə üçün buna düçər ediblər? Fransızlar! Sizi yalanla bürüyürər və mən yaşadıqca da belə olacaqdır».

Onun yazdıqları ümidsizliyə qapılmış təmiz və pak bir qəlbin dərinliklərindən gəlirdi, amma o, bunu bir daha, təkrar-təkrar qaranlıq və ibarəli sözlərlə ifadə edirdi, buna görə də Jan-Jakin həyatını, yaradıcılığını, əsl mahiyyətini bilməyənlər onu çətinliklə başa düşürdülər.

O, müraciətin mətnini təshih edərək qısalıdır, genişləndirirdi, sonra ona intibahnamə şəkli verərək çoxlu surətini çıxartdı. Bütün gün uzunu və bütün gecəni səhərəcən şam işığında durmadan yazırırdı. Hazırladığı vərəqələri saydı – otuz altı vərəqə idi. Ehtimal ki, qəzanı rəhmə getirmək və öz böyük əsərinə layiqli bir oxucu tapmaq üçün kifayət edərdi.

Jan-Jak gizlicə gəldiyi kimi, eləcə də gizlicə Düsünün mənzilini tərk etdi. İntibahnamələri ciblərinə və sürtukunun qolçaqlarına soxmuşdu, ona şəxsi bəraət qazandıran «Dialoqlar» kitabı da yenə yol çantasında idi.

O, Lüksemburq bağına tərəf yönəldi. Adamsız xiyanətlərdən birində özünə bir skamyə seçdi. Ciblərindən bir neçə vərəqə və yol çantasından qalın kağıza bükülmüş böyük həcmli əlyazmasını çıxartdı. Sifəti qırış-qırış olmuş, üzgün simalı, ariq və haldan düşmüş qoca kölgəli guşədə əyləşdi, çıyılınlarını süstlüklə aşağı salıb, öz «Dialoqlar»ını və onu başa düşə biləcək bir adamı imdada çağırıran yalvarış fəryadından ibarət müraciətnaməsini yanına qoydu. O, titrək yarpaqlar arasından süzülüb oynayan günəş işıltısına baxırdı, xərif bahar yelindən ürəyi ehtizaza gəlirdi; əvvəlcədən qət etmiş olduğu cəsarətli addımı atmaq üçün qüvvə toplayırdı.

Gəzişən adamları diqqətlə süzürdü. O, insanların qəlbini simasından oxumağı bacarırdı. Əgər gəlib-keçən adamlardan biri ona xoşdil görünərsə, yazdığı çağrıları ona verəcək və əgər vərəqəni oxuyan adam həyəcan keçirmiş olarsa, Jan-Jak özünün böyük əlyazmasını ona verəcək və tapşıracaqdı ki, bunu gələcək nəsillər üçün saxlasın.

Buradan gəlib-keçənlər az idi. Lakin onların hamısı aram-aram, tələsmədən gedirdi, onlar gəzişir, şirin xəyalı

dalırdılar, nə isə bildikləri bir şey barədə düşünürdülər, buna görə də keçib-gedənlərin üzünə diqqətlə nəzər salmaq üçün Jan-Jakın xeyli vaxtı vardı.

Gəzişənlər getdikcə artırdı. Lakin simaların heç biri onda ümidi doğurmurdı ki, onun atmış olduğu qıgilcım həmin adamın üzünü nurlu bir işıqla parlatmış olsun. Ancaq daha tərəddüd eləmək olmaz, daha işi süründürmək olmaz, nəhayət, bir cəhd eləmək lazımdır.

Budur, yaşılı bir cənab gedir, asta yerişlə addımlayır – onun üzü gülümsərdir, həm də ki yaxınlıqda heç kəs yoxdur. Jan-Jak ona yanaşıl vərəqəni uzadır.

– Müsyö, sizdən xahiş edirəm, alıb oxuyasınız, – sinədən gələn gözəl səsi ilə dillənir. Ağsaçlı cənab bu anlaşılımaz adama nə deyəcəyini bilmir.

– Sizin kitabçanızın qıyməti neçədir? – ehtiyatla soruşur.

– Müsyö, onu oxuyun, mənim istəyim yalnız budur,

– Jan-Jak təkidlə xahiş edir. – İnsaniyyət xatırınə, ədalət xatırınə oxuyun.

Həmin cənab şübhə ilə qaşqabağını tökərək oxumağa başlayır. «Siz, ey Fransa vətəndaşları, – bir vaxtlar nə qədər səmimi, nə qədər xeyirxah olmuş bir xalqın vətəndaşları, sizə nə olmuşdur?»

«Hə... – fikirləşdi, – bu, görünür, Fransanı və bütün dünyani yenidən qurmaq istəyən həmin yalançı filosoflardan, həmin xəyalpərəstlərdən biridir». O, bir neçə sətir də oxudu. Sonra isə özü də filosof, lakin soyuq mühakiməyə və məhdud hissiyyata malik filosof olduğu üçün nəsi-hətamız bir tərzdə Jan-Jaka dedi:

– Dostum, siz burada nə isə bir cəfəngiyat yazmışsınız. Siz öyrənmək istədiyiniz şeyi mənimsəməmişsiniz. Siz gərək əvvəlcə tarixə, coğrafiyaya dair sadə kitablarla məşğul olaydıniz. Sonra isə bir qədər hazırlığınız olduğu təqdirdə Volteri<sup>1</sup>, yaxud Russunu öyrənməyə başlaya bilərdiniz.

– Heç olmasa, axıra kimi oxuyun, – Jan-Jak zəif səslə xahiş etdi.

Lakin Jan-Jakın özü də, onun müraciəti də həmin cənabın zəhləsini aparmışdı.

<sup>1</sup> Fransua Mari Volter (1694–1778) – görkəmlı fransız yaziçi və filosofu, maarifçisidir. XVIII əsrin axırlarındaki Fransa burjua inqilabının ideyaca hazırlanmasında böyük rol oynamışdır.

– Dostum, təşəkkür edirəm, – vərəqəni Jan-Jaka qaytarı. – Mənə hər şey aydındır. – Sonra sərrast addımlarla, lakin tələsmədən uzaqlaşdı.

Jan-Jak oturdu, dərindən köksünü ötürüb gözlərini yumdu. Yenidən özündə cəsarət topladı. Yaxınlıqdan gənc bir qadın keçirdi. Qadınlar onu həmişə kişilərdən daha yaxşı başa düşürdülər. Gənc qadın gözəl hərəkətlə başı üzərində çətir tutmuşdu, çətirin altından onun zərif və nazik üzü işıq saçırı. Şübhəsiz, o, «Yeni Eloiza»nı oxumuş və göz yaşı axitmışdır, şübhəsiz, Jan-Jakın ideyaları onun ürəyində dərin kök salmışdır. Jan-Jak ona yanaşdı.

– Mən biçarə bir insanam, madam, – zəif və qılıqlı bir səslə qadına müraciət etdi, diksinib qorxmuş qadının tez ötüb-keçmək istədiyini gördükdə tələsik əlavə etdi. – Bir dəqiqlik diqqətinizi mənə lütf edin, madam. Təqib olunan bütün varlıqlar adından sizdən xahiş edirəm.

Qadın addımlarını yavaşıldı.

41

– Buyurun, oxuyun, – Jan-Jak qızgınlıqla sözünə davam etdi, – siz dərhal görəcəksiniz ki, bu çağırış – başına olmazın əzab və əziyyətlər gətirilmiş bir adamın səsidir. Sizə and verirəm, on dəqiqliğini mənə həsr edəsiniz. Sizdən xahiş edirəm, madam, oxuyun! – müraciəti qadına uzatdı.

Qadın dayandı. O, doğrudan da, «Yeni Eloiza»nı oxumuşdu və ürəyiuxa bir qadın idi, özünü alçaldan bu adam ona çox maraqlı göründü, bu adamın səsi, nədənsə, onu bərk mütəəssir etdi. Lakin onun burada, həmin bağda bir dostu ilə görüşü təyin olunmuşdu, öz dostu ilə cəmisi iyirmi dəqiqə birlikdə ola biləcəkdi, aha, budur, xiyabanın axırında görünən o deyilmi?

– Sakit olun, müsyö, sakit olun, – qadın Jan-Jaka təskinlik verdi, amma onun müraciətini almadı.

Jan-Jak üzülüb əldən düşmüş halda öz skamyasında oturmuşdu. Ah, bircə o, buradan tezliklə qaça bilsəydi, bu küt və hissiyyatsız Parisi tərk edə bilsəydi! Lakin hələ bunu özünə rəva görə bilməz. O gərək axırıncı dəfə bu böyük və əzəmətli şəhərə müraciət etsin.

Budur, bir gənc əlində kitab oxuya-oxuya gedir, görünürlər, tələbədir. Jan-Jak yenə də cəhd etməyi qət etdi. Gənclərin ürəkləri hələ daşa dönməmişdir, ağıl-kamalları hələ korlanmamışdır, onlar Jan-Jakı qocalardan daha

yaxşı başa düşürdülər. O, coşqunluqla tələbəyə sarı cumdu. Tələbə bu gözlənilməz haldan diksinib başını qaldırdı, karixmiş halda bu üzgün qocaya baxdı.

– Oxuyun, əziz müsyö, oxuyun! – Jan-Jak gəncə and verib vərəqəni ona uzatdı.

Tələbənin, yəqin, hələ heç iyirmi yaşı da olmazdı, lakin parisli idi, həyatın nə demək olduğunu bilirdi və əmin idi ki, qoca ona nə isə bir şarlatan dərman və ya fahişəxananı tərifləyən elan vermək məqsədilə yan almışdır.

– Babacan, əgər siz belə istəyirsinizsə, baş üstə, – yüngül istehza ilə vərəqəni aldı, – bu vərəqə nə isə çox çılgın yazılmışdır, üslubunda Jan-Jakın təsiri duyulur, ümumiyyətlə, heç bir şey başa düşmək olmur. – O, qarşısında səbirsizlik odu ilə yanaraq gözləyən, tələb edən qocanı başdan-ayağa süzdü. Necə qəribə gözləri var! Necə də parıldayırlar! Axi bu ki...

Tələbə inamsızlıqla:

– Bağışlayın, – dedi, – axı mən səhv etmirəmsə, gərək ki, elə müsyö Jan-Jakın özü ilə danışmaq şərəfinə nail olmuşam, elə deyilmə?

Pərt olmuş, demək olar, qorxmuş Jan-Jak başını yana döndərdi, qıpqırmızı qızardı.

– Bəli, əlbəttə, siz Jan-Jaksınız! – tələbə ucadan qışqırdı. – Necə gözlənilməz bir xoşbəxtlikdir! Deyin bir görək, bu vərəqəni mən özümdə saxlaya bilərəmmi? – həyəcanla soruşdu.

Tələbənin həyəcanla əl-qol atmasını və qocanın cəsa-rətsiz görkəmini görüb maraqlanan iki gənc ayaq saxladı.

– Bu Jan-Jakdır! – tələbə elan etdi. – Jan-Jak Russo!

– Doğrudan da, odur! Jan-Jakdır! – buraya gəlib çıxan gənclər bir ağızdan bağıldılar. – Qəzetlər isə dünən xəbər verdi ki, guya, Jan-Jak xəstədir və şəhərdə deyildir!

Yenə kim isə yanaşdı, daha bir başqası, camaat piçıl-dasmağa başladı, Jan-Jakı əhatə etdilər. Özünü itirmiş Jan-Jak öz skamyasına tərəf atıldı, bir hərəkətlə vərəqələri qamarladı, irihəcmli əlyazmasını yol çantasına soxdu. Camaat onun ardınca götürüldü. O, yalvarıcı səslə xahiş etməyə başladı:

– Hörmətli müsyö və madamlar, məni buraxın! Məndən əl çəkin! Mənim təcili, çox təcili işlərim var!

Adamlar həvəssizcəsinə onu irəli buraxdilar, bir müdət onun dalınca bir qədər aralıda getməkdə davam edib, sonra tədricən dağılışdır.

Onun, doğrudan da, təcili işləri vardı. İndi adamlar ürəyini bulandırıldıqdan sonra vicdanının ona hökm etdiyi kimi də edəcəkdir – öz xalıqınə, bütün məzлumların himayəçisi, həqiqət və ədalətin qədir-qiyəmətini bilən Allaha müraciət edəcəkdir. Onun qəlbində İncildə olan bir misra səslənirdi: «İlahi, mənim cəzamı sən özün ver, amma məni insanların hökmünə vermə». Sazəndə və yazıçı olan Jan-Jak indi Allah evinə doğru getdiyi müddətdə bu şərə istəməz yeni, ahəngdar və təsirli sözlər tapıb əlavə edirdi.

Budur, artıq körpünün üstündədir. Onun qarşısında boz daşlardan hörülümuş nəhəng bir abidə – Paris Məryəm-anə kilsəsi yüksəlməkdədir. Otuz altı il bundan əvvəl Jan-Jak ilk dəfə bu kilsəni görmüş, o vaxtdan bəri dəfələrlə orada olmuşdu, onun bütün adət və qaydalarını təfərrüatı ilə bildirdi. O hesab edirdi ki, bu gün klirosda<sup>1</sup> heç kəs olmaz. Öz əsərini burada – Paris Məryəm-anə kilsəsində, ən müqəddəs məbəd olan kilsədə baş mehraba qoyacaqdır.

Həmişə olduğu kimi, indi də kilsənin nəhəng və eyni zamanda yüngül binasını görcək vücuduna sakitlik və itaət hissi çökdü. Ona elə gəlirdi ki, guya, indi kölgəli bir meşənin şafaverici alaqqaranlığına baş vuracaqdır.

O, məbədə kilsənin yan qapısından daxil oldu. Ehtiramlı, sakit addimlarla, ziyarətçi addimları ilə klirosa qalxdı.

Onun ürəyi yerindən qopdu. Kliros bağlı idi. Bütün bu otuz altı il ərzində elə bir təsadüf olmamışdı ki, həftənin bazar günü kliros bağlı olsun. Bu gün isə onun qarşısında soyuq və möhkəm bir dəmir çərçivə dururdu. Dəhşətli bir möcüzə baş vermişdi. Ona bəraət qazandıracaq kəlamını Allah qəbul etmirdi. İnsanlar kimi Allah da onu rədd edirdi!

O, öz yaşına uyğun olmayan bir tələsikliklə kilsədən çıxıb qaçıdı. Parisin küçələri ilə elə qaçırdı ki, sanki, onu qovurdular. Şəhərdən kənara atılmağa, təmiz havaya çıxmaga, adamlardan uzaq olmağa tələsirdi.

<sup>1</sup> Kliros – kilsənin yuxarı başında sağ və solda oxuyanlar üçün hündür yer

*IV fəsil*  
GERİYƏ, TƏBİƏTƏ DOĞRU

Lakin Jan-Jak axtardığı tənhalığı birdən-birə tapmadı. Burada, Paris yaxınlığında torpaq hər tərəfdən eninə-uzununa piyadaların, atlı adamların, ekipajların hərəkət etdiyi izdihamlı yollar və cişirlərlə kəsilmişdi. Sonralar şəhərin daha ucqar və adamsız yerlərində belə o, yenə də tənha bir guşə tapa bilmədi. Doğrudur, arabir də olsa, yenə də piyadalara, atlilərə, karetlərə təsadüf edilirdi. Bir vaxtlar gördüyü işlər, özünün asılı vəziyyəti və işlətdiyi ticarət firildaqları onu məcbur edirdi ki, özünü ağa kimi qələmə verib karetdə səfərə çıxın, həm də müvafiq yükü olsun. O, böyük və kiçik qaygilardan, sərnişinlərdən göz-lədiyi qorxudan və onlarla hesablaşmaq zərurətindən heç vaxt yaxa qurtara bilmirdi. Bu səfərlərində Jan-Jak yollandığı mənzilə tezliklə çatmaq arzusundan başqa heç bir şey duymurdu. İndi o, özünü nə qədər xoş və sərbəst hiss edir! Onu Ermenonvilə nə vaxt – sabahmı, o birisi günümü və ya iki gündən sonra çatacağı maraqlandırırmır; tezliklə, onun qarşısına çıxan adamların ardi-arası kəsilən kimi o, səyahət etməyindən, yolların dəyişməyindən, təbiətin gözəlliyindən sevinc və şadlıq duyacaqdır.

Budur, nəhayət, şəhər xeyli geridə qalmışdır. Jan-Jak geniş yoldan çıxıb özüne dar bir ciğir, bir qədər sonra isə bundan da dar olan başqa bir ciğir seçdi. Tarlalar və meşələr içərisində itdi. Nəhayət, onda baş qaldırmış çılgın ümidsizliyi taleyinə mütiliklə tabe olmaqdan aldığı təsəlli hissi əvəz etmiş oldu.

Jan-Jak meşə talasındaki bir kötük üstündə oturub dincəlməyə başladı.

Tənhalıq nə böyük nemətdir! Uzaqlarda insanların zəif cəhətləri solğun görünür; insanlar uzaqda olduqda malik olmadıqları keyfiyyətləri onlardan tələb etmirsən. Yaxşı ki, Jan-Jakın daxili aləminin qanunu onu daim təbiətə doğru, onun qəlbini nəşələndirən hiss və duygularla dolu həmin «cansız» cisimlərə doğru qaytarır. Təbiət sükitunda təlaş və həyəcan nə qədər tez keçib-gedir! Səfəh adamlar deyir-

lər ki, yalnız yaramazlar öz yaxın adamlarından qaçırlar. Bunun əksi doğrudur. Səfəh adam üçün tənhalıq cəhən-nəm əzabıdır, nəcib adam üçünsə bir cənnətdir.

Fikirlər yavaş-yavaş avazılıyır. O, qüssə və xəyalın elə şirin bir hissini qapılmışdı ki, bu zaman insan ruhunda yalnız surətlər və musiqi baş qaldırmış olur. O, ətraf təbiətə, ağaclarla, mamıra, xirdaca böcəklərə və qarışqlara qay-nayıb-qarışmış, həmin meşənin bir hissəsi olmuşdu və bütünlükə hissiyyata çevrilmişdi. Bəhərsiz fikirlərin, lovğa sözlərin ağır yükü onu daha bezikdirmirdi; ağır yazıçılıq borcu haradasa, çox uzaqlarda qalmışdı.

O, günün bütün qalan hissəsini ayağı yer tutduqca qeyri-şüuri olaraq gedirdi; dolam-dolaşq yoldan qorxma-yıb, sövq-təbii surətdə, təxminən, Ermenonvilə istiqamət götürmüdü.

Axşam düşdü və dəfələrlə olduğu kimi, Jan-Jak yenə də açıq havada gecələməyi qət etdi. Bir ağac altında mamırın üstə sərələndi. Budaqların yarpaqları arasından getdikcə qaranlıqlaşan səmaya baxırdı. Laqeyd və məkrli adamlara öz ürəyinin təmiz, onların gözlərinin isə kinli olduğunu sübüt etmək yanğısı harayasa getdi. O, asanlıqla və şən halda yuxuladı.

Sonrakı gün də, üçüncü gün də məqsədə çatacağına əmin halda, hara gəldi getdi və ən nəhayət, yalnız dördüncü gün Ermenonvil kəndinə daxil oldu.

Yorğunluğunu almaq üçün «Şabalıd ağacları altında» meyxanasına düşdü. Meyxananın bağçasındaki üstüaçıq taxta masalardan birinin arxasına keçib oturdu. Ətrafda adicə güllər bitmişdi, bir qədər aralıda balıq torları qurulmuş bir gölməçənin suları parlayırdı.

Kəndlisayağı sadə geyinmiş, əynində şalvar və köynək, başında papaq olan meyxana sahibi ona yanaşdı. Üst-başını toz basmış yolcuya, onun cod saqqallı üzünə nəsə deyəcəkdir. Jan-Jak omlet və çaxır sıfariş etdi. Küçədən öz dua kitabçasını oxuya-oxuya bir ruhani keçirdi. Meyxana sahibi ilə Jan-Jak onunla salamlaşdırıldı.

– Salam, Moris ata! Salam, müsyö! – ruhani cavab verdi.

Meyxana sahibi səhər yeməyini gətirdi. Jan-Jak omleti ləzzətlə yeyir, tünd-qızılı çaxırı tələsmədən qurtum-qurtum

içirdi. Meyxana sahibi onunla mənasız bir söhbət edirdi. Birdən yolçunun üzünə heyrətlə baxmağa başladı. Moris ata ayağa qalxdı, papağını çıxarıb həyəcan və ehtiramla soruşdu ki, böyük Jan-Jak Russo iləmi söhbət edir. Jan-Jak yüngül bir dilxorluqla təsdiq etdi. Moris ata dedi ki, Jan-Jakin əsərlərini səhifəbəsəhifə yeddi dəfə oxumuşdur, yeddi dəfə də bu əsərlər onu göz yaşı axıtmaq dərəcəsinə qədər mütəəssir etmişdir. Bəli! Axi Jan-Jaka pərəstiş ediləcək qəsrə onu böyük bir səbirsizliklə gözləyirlər.

Jan-Jak heç kəsə bəlli olmayan qayğısız gözəl günlərin keçib-getdiyinə təəssüfləndi.

Moris ata arzu olunan qonağın gəldiğini xəbər vermək üçün öz balaca qızını qəsrə göndərdi. Qız markizi parkda, ustaların və bağbanların əhatəsində tapdı. Markiz balaca müjdəçini öpərək şadlığından bilmədi ki, nə etsin və o saat tələsik Jan-Jakin ardınca kəndə getdi.

Doğrudan da, fransızca danışan xalqın dünyaya vermiş olduğu düha – Monten<sup>1</sup> və Dekartdan<sup>2</sup> sonra ən böyük mütəfəkkir olan bir şəxs burada, meyxana bağının şabalıd ağacları altında oturub Moris ata ilə öz tayı kimi söhbət edirdi: yəqin, Sokrat da rastına gələn ilk adamla, hətta kölə ilə beləcə söhbət edirmiş. Markizin ürəyi riqqətə gəldi, Jan-Jaka yanaşdı.

– İcazə verin, ey böyük xadim! – ucadan dilləndi və əsasını bir yana ataraq qonağı qucaqladı. Sonra bir addım geri çəkilərək təntənə və həyəcanla dedi. – Ermenonvilə xoş gəlmışsiniz, Jan-Jak Russo!

Markiz Jan-Jaki müvəqqəti olaraq onun üçün ayrılmış evə tərəf apardı. Parkdan keçərkən Jan-Jak dərhal sezdi ki, bu mənzərə onun təsvirləri əsasında yaradılmışdır. Jan-Jak ayaq saxladı və öz gözəl, mənalı gözləri ilə Jirardenin üzünə baxaraq dedi:

– Bu, mənim mənzərəmdir, bu, mənim Yuliyamın yerləridir. – Şadlıqdan markizin ürəyi riqqətə gəldi, lakin o, təmkinlə cavab verdi:

– Bəli, müsyö Jan-Jak, mən buranı sizin mənzərənizə bənzətməyə bir balaca cəhd etmişəm.

<sup>1</sup> Mişel de Monten (1533–1592) – İntibah dövrünün tərəqqi-pərvənə fransız filosofu

<sup>2</sup> René Dekart (1596–1650) – görkəmli fransız burju filosofu, fiziik, riyaziyyatçı və fizioloqu

Onlar beləcə söhbət edə-edə Yay evinə yanaşdırılar.

– Sizdən xahiş edirəm, bir neçə həftəliyə bu pavilyona qane olasınız. Başqa bir sadə, lakin məhəbbətlə düşünlümüş yeni yaşayış binası tikilib qurtarmaq üzrədir. Sizə doğma olan İsvəçrə çoban komasında, əminəm ki, uzun illər sağ-salamat yaşayacaqsınız.

Jan-Jak yay tikilisinə, bu binanı bürümüş uca ağaclara, taxta hasara, şəcərəli taxta körpücüyü olan irmağa, balaca şəlaləyə nəzər yetirib markızın əlini sıxıdı.

– Təşəkkür edirəm, müsyö, *Hoc erat in votis* – mən bunun arzusunda idim.

Jirarden Jan-Jaka çox söz demək istəyirdi, lakin səbir edib özünü saxladı. O, sürtükunun cibindən çox böyük və mürəkkəb bir açar çıxarıb:

– Bu açar, – dedi, – möhtərəm xadim, Ermenonvil ərazisindəki bütün darvaza və qapıları sizin üçün aça bilər. İndi isə sizi öz xanımlarınıza tapşırıram, – tez əlavə edərək çıxbıq getdi ki, öz hissələrini izhar etməklə qonağı çox da yorub əldən salmasın.

Jan-Jak evə daxil oldu. Terezanı gördü. Parisdəki bu son dəhşətli günlərdə Terezanın yoxluğunun nə qədər hiss olunduğunu anladı, axı onu ətraf aləmin düşmən münasibətindən qoruyan təkcə odur, dünyada yeganə adamdır ki, Jan-Jak özünü onun yanında təhlükədən uzaq hiss edir. Terezanın hərəkətsiz gözlərində nə isə bir səmimi hərarət duyuldu. Jan-Jak onu qucaqladı. Tereza onun nə üçün belə gec gəldiyini soruşmadı. O, Jan-Jakin, nəhayət, burada olmasına aşkar sevinirdi.

Jan-Jak öz yeni məskəninə göz gəzdirməyə başladı. Hər yanda adət etdiyi, sevmiş olduğu şeylər var idi. Budur, hörmə oturacağı olan sadə stillar, «si» səsi çıxaran spinet<sup>1</sup>, komod, şkaf. Yataq yeri üzərində sallanan lent ilə haşıyə-lənmiş ürəkaçan göyümsov aq büzməli pərdələrin arasından üstünə yeni, rəngli örtük çəkilmiş çarpayıllar görünür. Budur, üzərində böyük mürəkkəbqabı olan yazı stolu, onun, bir qayda olaraq, not kağızlarını təmizlədiyi ərsin də stolun üstündədir. İçərisində əlyazmaları olan sandıqçası da buradadır. Buxarının üstündə, ayna qabağında qəhvədan və fincanlar qoyulmuşdu. Divarlarda «Monmoransidəki

<sup>1</sup> Spinet – qədim fortepianoya oxşar klavişli çalğı aləti

meşə» və «Üşaqların yedizdirdikləri iflic olmuş dilənçi» əsərlərinə çəkilmiş qrvürular asılmışdır. Burada, qoz ağacından olan kitab şkafında onun kitabları və notları yığılmışdır. Budur, içərisində iki bülbül olan qəfəs də buradadır. Qadınlar yaxşı ediblər ki, mebeli Paris mənzilində olduğu kimi yerləşdiriblər. Həmişə görüb alışdığı şeylər burada nə qədər xoş görünür! Paris mənzilindəki pəncərələrin önündə bir neçə dibçəkdə cılız ev bitkisi qoyulmuşdu. Burada isə hər tərəfdən ağaclar və kollar geniş pəncərələrdən içəri boyanır, irmaqların şırtlısı eşidilir, evin divarları, sanki, yox olub ümumi mənzərəyə qarışır.

Bəli, Ermenonvili seçib bəyənən Tereza bir daha sübut etmiş oldu ki, o, doğrudan da, Allah adamıdır. Jan-Jak öz axır illərini burada xoşbəxt tənhaliq içərisində yaşayacaqdır.

Gün qurtarmaq üzrə idi. Sərin külək əsirdi. Tereza ərinin yol çantasını boşaltdı. O, öz əlyazmasının digər əlyazmalarının yanına, sandıqçaya qoydu. Qoltuqaltıları və hörmə oturacağı olan sevimli böyük taxta səndələ əyləşdi. Öz yeni məskəninin sakitliyindən həzz almağa başladı.

Zəif və aydın eşidilən taqqılıtı səsi onu diksindirdi. Mərkizin onu necə təvazökarlıqla, böyük hörmət və ehtiramla qarşılamasından əmin idi ki, qəsrin sakinlərindən heç kəs onun rahatlığını pozmayacaqdır. Lakin bununla belə, budur, onlar onu əhatə edirlər. Tereza qapiya doğru qaçıncıyadək o, ovqatı təlx halda ayağa qalxdı, nəzərlərini qapıdan çəkərək pəncərəyə yanaşıb yaşıl bağçaya şövqlə baxmağa başladı.

Tereza qapını açıb bağçaya çıxdı. O, geri qayıdarkən dəhşət və ikrah hissindən Jan-Jakın üz-gözü əyilmişdi.

– Nə olub? Sənə nə olub? – Tereza soruşdu.

O heç bir cavab vermədi.

Onun yanaşlığı pəncərədə kiminsə başı göründü; xoşagəlməz düşmən sıfəti, bulanıq kinli gözləri, kürən saçları, iri pərələri olan yasti burnu vardı. Naməlum adam gözlərini diqqətlə ona zilləyib dodaqaltı gülümşəyirdi. Deməli, onu güdübmüşlər, düşmənlər öz casuslarını buraya da göndərmişlər.

Tereza həyəcanlı vaxtlarda onun heç bir suala cavab verməməyinə alışmışdı. O, çıyıllarını çəkib, içində meyvə, soyutma ət, peçenye və şirniyyat olan zənbillə, yəqin, Jan-

Jakı öz qəsrində salamlamaq istəmişdir, zənbili isə onlara təhkim olunmuş və markizin evə girməyi qadağan etdiyi nökər gətirmişdir.

Jan-Jak tədricən sakitləşdi. Qoca madam Levasser yuxarıdan düşüb gələnə qədər artıq onun üzündə heç bir həyəcan izi qalmamışdı.

Jan-Jak gecəni sakit keçirdi.

Səhərisi, həmişə kənddə olduğu kimi, erkən durdu. Tereza sadə səhər yeməyi – qəhvə, süd, çörək və yağ hazırladı. Qarı hələ yatırıldı. Onlar yeyir, içir və öz gündəlik işlərindən ağır-ağır söhbət edirdilər.

Onu sakit görən Tereza indi özünü necə hiss etdiyini soruşdu. Jan-Jak gənc yaşlarından sidiyinin ləngiməsi nəticəsində ona tez-tez əzablı ağrılar verən sidik kisəsi xəstəliyinə tutulmuşdu. Onun hərəketləri və bütün rəftarı çox vaxt bu azarnın vəziyyətindən asılı olurdu. O, dərdini içİN salır və bu barədə heç vaxt danışmırı: hətta doktor Lebeq də işin təfsilatını ondan öyrənməyə çətinlik çəkirdi.

O ancaq Terezadan sırrını gizləmirdi, onun yanında lənətə gəlmış xəstəliyindən şikayətlənməyə çəkinmirdi, özünü müalicə etməyə ona icazə verirdi. Tereza Jan-Jakin bərk həyəcanlığı vaxtlar, adətən, xəstəliyin şiddətlənməsinə baxmayaraq, Parisdəki bu ağır günlərdə xəstəliyin onu incitmədiyini eşidib çox sevindi.

Səhər yeməyindən sonra Jan-Jak ağacını götürüb bundan belə yaşamalı olduğu aləm ilə tanış olmaq üçün evdən çıxdı. Mənzərələrin müxtəlifliyindən doğan duyğunun şirin xəyalına daldi. Burada olaqlar da, meşə zolaqları da, kolluqlar da, keçilməz cəngəlliklər də, yalın dağ mənzərələri də, boş qoruqlar da vardi. Bunlar təbiət lövhələri idi, bunların yaradıcısı uşaq kimi, eyni zamanda ağıllı surətdə onun – Jan-Jakin kitablarındakı adamların yaşadıqları həmin geniş sahələri xatırlamağa çalışmışdı; Jan-Jakin təxəyyülü bu könülaçan, qəşəng təbiətin hüdudlarından çıxbı, onu özünün bu qədər şirin əzablar və alovlu ehtiras duyduğu həmin yerlərə köçürüüb aparmışdı.

Əyri-üyru dar çığır meşəlik təpənin başına aparıb çıxarırdı. Təpənin yarısına qədər qalxan Jan-Jak qarşısında daşlı-qayalı boş bir yayla gördü. Burada kobud tirlərdən quraşdırılmış bir koma da vardi. Jan-Jak sal daşlardan

birinin üstündə əyləşdi. Onun gözü öndənə kiçik və tutqun bir gölün və üfüqdə zəncir kimi düzülmüş meşəli təpələrin olduqca gözəl mənzərəsi açıldı.

O, aşağı enib yüngülə parıltı saçan gölün sahili ilə getməyə başladı. Onun sahilində görünən qayıqlar, sanki, adamı seyrə çıxmış dəvət edirdi, gölün içərisinə soxulmuş quruda isə budaqlarını suyun üzərinə sərmış gur yarpaqlı, uca və gözəl bir söyüd ağacı vardi. Qarşı tərəfdə kiçik bir ada qaralırdı. Jan-Jak dərhal həmin adaya valeh oldu. Bu kiçik adadakı uca qovaq ağaclarının titrək yarpaqları suyun aynasında əks edirdi. Söyüd ağacının yellənən gur budaqları altında yaşıl rəngli dar taxta skamya görünürdü. Bu gözəl guşə, sanki, şirin bir həsrət üçün, hüznülü xəyal üçün, Jan-Jakin bu qədər çox sevdiyi xoş gəzintilərdən ötrü yaradılmışdı.

Jan-Jak yoluna davam etdi. Meşə zolağında gözdən itən cığırlarla inamlı addımlamağa başladı. Nəzərə çarpmadan parkın geniş tarla və meşə sahəsinə keçdiyi hüdüda gəlib çıxdı.

Sonra geriyə dönüb qəsr tərəfə yollandı. Baxımsızlıqdan böyüküb boy atmış, gövdələrini sarmaşık basmış qoca ağaç qoruğuna düşdü. Ətrafda mamırlamış kötüklər görünürdü. Ağacların qolları bir-birinə hörülərək yaşıł qübbə əmələ gətirirdi. Bu heybətli, ayaqdəyməz cəngəllilikdə iri güllər bitirdi, işıq və kölgələr məmərlı torpaqda heyrət doğuracaq ecazkar bir məftunluqla oynasırdı.

Jan-Jak qoruğu yarib keçən kiçik çayın sahili ilə irəlilədi. Seyrək ağaclar arasından maili yamaclı çəmənlik göründü. Çəmənliyin o biri tayında – kənarda xarratlar kiçik bir ev quraşdırırdılar. Jan-Jak o saat başa düşdü ki, bu elə onun üçün tikilən həmin Çoban koması – markizin demiş olduğu kiçik İsveçrə evidir. Jan-Jak uzaqdan ayrı ayrı adamları seçə bilmirdi, amma ona elə gəlirdi ki, Jirar-den də oradadir və indi Jan-Jak yaxınlaşlığı üçün təvazö-karlıq edərək gözdən yayınıb getmişdir. Jan-Jak markizin həssaslığından mütəəssir olub gülümşədi.

O, bir kötük üstündə əyləşib uzun müddət bu xudmani evin, onun qocalıq məskəninin necə tikildiyini, «Yeni Eloiza»da təsvir olunan aləmə çevrilmiş bir qarış torpaq üzərində necə yüksəldiyinə tamaşa etdi. Dövri-əyyam – işıqlı

uzaq keçmiş, arzular içərisində axan indiki zəmanə, bu kiçik evciyəzdə sakit günlər keçirəcəyini hiss etdirən duyğu bir-birinə qarışırı.

O, öz pavilyonuna qayıdib gəldiyi vaxt qovurma soyub domuşdu. Madam Levasser donquldanırdı. Tereza deyinmirdi, amma dadlı xörəyin boyatlaşmasına heyifsi-ləndiyi aydın görünürdü.

### *V fəsil*

## FERNAND JAN-JAKIN ŞAGİRDİDİR

Madam Levasser markızə iftixarla xəbər verdi ki, müsyö de Jirardenin sabah axşam yeməyinə dəvətini qəbul etdirmək üçün öz hörmətli kürəkənini dilə tutma bilmişdir. Bu heç də sadə bir iş deyildi.

Madam Levasser yalan toxuyurdu. İsveçrə evciyini və bundan əlavə, Jirardenin heyətamız həssaslığını və təvə-zökarlığını görüb mütəəssir olan Jan-Jak, madam Levasser onu hələ dilə tutmamış da demişdi ki, sabah axşam markizin görüşünə gedəcəkdir.

Qəsrə bayram şənliyivardı. Fernandin elzaslı mürəbbisi, utancaq müsyö Herber o birilərdən az həyəcan keçirmirdi. Fernand atasının icazəsi ilə Latura nökər göndərmişdi; axı bugünkü xoşbəxt hadisədə onlarla birlikdə Jilberta da, şübhəsiz, iştirak etməlidir.

Jan-Jaki küçə qapısında qarşılıdilar. Russo pedantca-sına bir salıqə ilə şəhərlilərə məxsus sadə sürtük geymişdi, özünü sadə və səmimi aparırdı. O, Fernandla səmimi salamlaşış hələ tanımadığı Jilbertaya və müsyö Herberə diqqətlə baxdı. Hətta yaxşı görmək üçün onlara lap yaxın gəldi: o, uzağı yaxşı görmürdü, doktor Lebeq ona eynək taxmağı və ya lornetdən<sup>1</sup> istifadə etməyi məsləhət gördük-də isə ondan acıqla üz döndərdi. Bu və ya digər adamın gözünü nə üçün zəif etdiyini təbiət yaxşı bilir. Təbiətdən ağıllı olmaq yaramaz.

Qonağın pişvazında ov tulası cinsindən olan uzuntüklü gözəl bir heyvan, kürən irland iti də iştirak edirdi. İt sevincək və həyəcanlı halda hürərək Jan-Jakin üstünə gəlir, onun

<sup>1</sup> Lornet – dəstəkli gözlük

yan-yörəsində atılıb-düşürdü, Jan-Jak mehribancasına nə isə deyərək, onu tumarlamağa başladıqda isə it bundan aşkar surətdə ləzzət alırdı.

– Ledini mənim üçün atam İngiltərədən gətirib, – Fernand bildirdi.

– O, sizin üçün olduqca qiymətli və gözəl bir heyvan gətirib! – Jan-Jak səriştəsi olan bir adam kimi gülümşə-yərək cavab verdi.

Ermenonvil qəsri lüzumsuz bəzək-düzəyə yol verilmə-dən ciddi üslubda, zövqlə döşənmişdi. Çoxlu alətlər, not qoyulan dataqlar və notlar olan musiqi otağı Jan-Jakin xüssusilə xoşuna gəlmişdi.

Jan-Jak parkdakı gəzintisi haqqında danışmağa baş-ladı və bütün burada yiğisanlar qarşısında səriştəli adam kimi parkın gözəlliklərini göylərə qaldırdı – markizin ürəyi şadlıqdan elə döyüñürdü ki! – Jan-Jak hər şeyi, hətta yazıları da görmüşdü. O, tikilməkdə olan İsvəçrə evciyi haq-qında xatırlatdı və yerin bu guşəsini özü «Klaren cənnəti»<sup>1</sup> adlandırdı.

Stolun arxasından qalxarkən markiz Jan-Jakin bir qədər musiqi çalmaq istəyib-istəmədiyini soruşduqda o, ədabazlıq etmədən fortepianonun qarşısına keçib əyləşdi və gözəl aləti tərifləyərək çalıb-oxudu. «Gözləyirəm, səbirsizliklə gözləyirəm», «Sevin, on beş yaşınızdan sevin!» – mahni-sını və özü bəstələdiyi bir çox kiçik, məlahətli və sadə xalq mahnılarını oxudu: onun səsi bir qədər yorğun olsa da, sinədən gəldi, ahəngi hərarətli və səmimi idi.

– Bəsdir, – nəhayət, özü öz səsini kasdi. – İndi yaxşı olar ki, bir gəncin səsini dinləyək.

– Atacan, madmazel de Laturu bir şey oxumağa dəvət edin, – Fernand cəsarətlənib təklif etdi.

Kefi kök olan atası cavabında:

– Əgər sən belə istəyirsənsə, baş üstə, qraf! – Jilber-tanın qarşısında təzimlə baş əydi.

Jan-Jak Jilbertanı bir qədər məyus etmişdi. Jan-Jakin olduqca sadə libası ona qəsdən belə edilibmiş kimi görünürdü, Jan-Jak gəlib müsahibi ilə lap üzbüüz duraraq dik onun gözləri içində baxdıqda isə Jilberta özünü gülmək-dən güclə saxlayırdı. Həm də Jan-Jak bircə kərə də olsun

<sup>1</sup> «Klaren cənnəti» – Russonun əsəridir.

az-çox mənaya malik bir fikir söyləməmişdi. Yox, həmin məşhur adam onda heç bir təəssürat oyatmamışdı. Markiz tərəfindən oxumağa dəvət olunan Jilberta əsla utanıbsıxılmadan Jan-Jakdan soruşdu ki, özünün «Orada, səadət vadisinin dərinliyində» duetini birgə oxumağa meyli varmı. Belə ehtiramsızlığa təəccüb qalan müəllim, özünün yaxından görən iri gözlərini ucaboylu sağlam qızə zilləyərək soyuq bir tərzdə:

– Madmazel, mən bu gün daha oxumayacağam, – dedi.

Qısa müddət sıxıntılı bir sükut çökdü. Jilberta incimədən udu əlinə alıb, xahişi yerinə yetirərək oxumağa başladı.

Jilberta kral Henrix ilə gözəl Qabriel haqqında mahni oxuyurdu. Bu mahni Ermenonvil qəsrinin, bir növ, himninə çevrilmiş bir əsgər mahnısı idi. Bir vaxtlar N və ya Böyük Henrix özünün gözəl rəfiqəsi Qabriel d`Estre ilə birlikdə tez-tez özünün dostu və silahdaşı de Vikin yanına, onun Ermenonvil qəsrinə gələrdi. Qabrielin yaşadığı qala, Qabriel qalası bu günə kimi yaxşı qorunub saxlanılmışdı. Qəsrin hər tərəfində Qabriel ilə kralın burada olmalarını göstərən çoxlu abidə nəzərə çarpırdı. «Kral N Henrix», – Jilberta oxuyurdu:

*Nəhayət, əldən düşüb  
Döyüşdən, qələbədən,  
Qəşəng, gözəl qəsri o  
Etdi özünə məskən.  
Gözəl Qabriel ilə  
Burada çox kef çəkdi.  
Onları yada salmaq  
Şirindir bizə indi.*

Jan-Jak dinməzcə mahniya qulaq asdı. Öz rəfiqəsi Jilbertanın müəllimin təqdirinə layiq olmaması Fernandin ürəyini ağırdırdı.

Jan-Jak Fernanda tərəf dönərək soruşdu:

– Müsyö, musiqi ilə siz də mi məşğul olursunuz?

Fernand utana-utana dedi ki, fortepianoda çalmağı bir qədər öyrənmişdir. Amma o, bunu demədi ki, skripkada çalmaq daha çox xoşuna gəlir; lakin markiz, nədənsə, buna razi olmur. Hələ razi olmaq nədir, bir dəfə Fernandin öz mürəbbisi, ehtiraslı skripkaçalan müsyö Herberin yanında

gizlicə olaraq skripka çalmağı öyrəndiyini gördükdə intizam xatirinə skripkanı alıb sindirmişdi.

İndi isə markiz qonaq qarşısında özünə bəraət qazandırılmış kimi söylədi ki, Fernandi Jan-Jakin pedaqoji romanı «Emil»də irəli sürülən prinsiplər əsasında tərbiyə etmişdir. Gənc qrafı nərmə-nazik böyütməmək üçün onu uzunuzadı piyada gəzintilərə çıxmağa və hətta qış vaxtı göldə çıxmaya belə məcbur etmişdir. O, buna da göz qoymuşdur ki, oğlu xalqla həmişə ünsiyyətdə olsun. Bu məqsədlə Fernand kənd müəllimi Filipp Arlenin yanında Ermenonvilin kəndli uşaqları ilə birlikdə oxuyub-yazmış, hesab dərsi keçmiş və həmçinin həmin kəndli uşaqları ilə birlikdə oynamışdır.

– Bu, söz yox ki, onun incəsənət və elmi məşğələlərinə mane olmurdu. Bizim istəkli alımız müsyö Herber klassik ədəbiyyatdan və etika əsaslarından, həmçinin bir elzaslı kimi özünün çox kamil bildiyi alman dilindən dərs demişdir. – Jirarden müsyö Herberə yüngülçə təzim etdi. – Mən istəyirəm ki, oğlum alman Jan-Jaki olan böyük Hesnerin gözəl idilliyyalarını onların duyulmuş və yazılmış olduğu dildə oxusun və anlaşın.

Əgər madmazel de Laturun utanmazlığı Jan-Jaka xoş gəlməmişdisə, atası ilə yanaşı duran və atası onun haqqında danışdıqca hər dəfə qızaran utancaq Fernand Jan-Jakin inadkar ürəyinə o saat yatmışdı.

– Belə olduqda, gənc qraf mən qoca kişidən on dəfə elmlidir ki, – Jan-Jak zarafat etdi. Sonra yaşarmış mehriban gözlərini diqqətlə ona zilləyib baxan Ledinin başını tumarlayaraq markizə müraciətlə dedi: – Bununla belə, mən istərdim ki, əgər icazə verərsinizsə, sizin hörmətli oğlunuzun tərbiyəsində iştirak edəm və beləliklə, mənzil haqqını qismən ödəmiş olam. Müsyö Herber, mən sizin işinizi korlamaram. Yalnız gəzintilər vaxtı məni müşayiət etmək gənc qraf üçün əlverişli olarsa, ağlıma gələn hər bir şey barədə onunla söhbət etmək niyyətindəyəm.

Markiz öz böyük razılıq və qızığın təşəkkürünü izhar edib müəllimin təklifini qəbul etdi. Fernandi sevinc bürüdü. Amma onun ürəyini yalnız müəllimin Jilbertaya belə soyuq yanaşması sıxb ağırdırdı. Jilbertanın özünü isə, görünür, bu, o qədər də mütəəssir etməmişdi.

İndən belə Jan-Jak ilə Fernand tez-tez birlikdə gəzin-iyə çıxırdılar: adətən, Ledi də onların ardınca düşürdü. Jan-Jak Fernandla fəlsəfi məsələləri müzakirə etmirdi, lakin onun bütün nitqləri, hətta gündəlik həyatın xırımxırda şeyləri haqqında danişiqlari belə gənc oğlana çox mənalı görünürdü.

Jan-Jakla Fernand birlikdə parkı və Ermenonvilin ətraf yerlərini eninə-uzununa gəzərək araşdırmış, olduqca dinc, sakit guşələr və sirlər görmüşdülər. Fernand «özünü» meşə çəmənəzarını ona göstərmişdi. Buranın sakitliyi və hücrəliyi Jan-Jakin xoşuna gəlmışdı.

– Sizin çəmənəzarınızda gərək çox yaxşı əks-səda olsun, – Jan-Jak, Fernand onun fikrini buna cəlb etməmiş, öz fikrini bildirdi və dərhal uşaq kimi sınaqdan keçirərək:

– Çox sağ olun, əzizim Fernand! – meşəyə tərəf qışqırkı. Meşə «Əzizim Fernand» deyə əks-səda verdi; Jan-Jak gənc oğlunu ilk dəfə adı ilə çağırmışdı, buna görə də Fernand sevincindən cuşa gəlmışdı.

– Mən xoşbəxtəm, müsyö Jan-Jak! – Fernand alaqrانlıq cəngəlliyyə tərəf qışqırkı. – «Müsyö Jan-Jak», – meşə cavab verdi.

Jan-Jak mehribancasına Fernanda gülümsədi. Sonra isə ayağa qalxıb sinədən gələn bir səslə qışqırkı:

– Azadlıq və bərabərlik!

– Azadlıq və bərabərlik! – Fernand əks tərəfə dönərək qışqırkı. «Azadlıq və bərabərlik!» – hər tərəfdən səslər eşidildi. Lakin bu dəfə cavab pozuq, təhrif edilmiş şəkildə və zəhmlili idi, buna görə də onlar əks-sədanı bir daha səsləmədilər.

Jan-Jak gənclərə qarşı kobud deyildi: onlar hələ təbiətə yaxın idilər və onu başa düşürdülər, Jan-Jak Fernandla olduğu anlarda uşaq kimi əylənirdi. Bəzən hətta Fernandan da çox uşaqlıq edirdi. Fernand onun sarıbülbülləri üçün sevdikləri bitkiləri – bir qədər qaymaqçıçayı, qırmitəhər xırda bitki olan pişikpəncəsi yiğdiği vaxt, adlı-sanlı simalardan hədiyyə qəbul etməyən bu qızgın adam böyük bir şadlıqla ona təşəkkür edirdi.

Jan-Jak bitkilərin təbiəti və həyatı haqqında ona nəsi-hətamız ahənglə deyil, həvəslə danişirdi. Nəbatat gözəl elm-dir. Təcrübə və biliyi gəzə-gəzə əldə etmək olar. Jan-Jak

özü üçün herbarı<sup>1</sup> düzəldirdi, Ermenonvildə toplanmış bitkiləri təzə bir albomda qurutmağa başlamışdı. Fernand bitkiləri qurutmaqdə ona kömək edirdi. Jan-Jak deyirdi ki, sonralar «Ermenonvilin bitki aləmi»nə bircə dəfə nəzər salan kimi bu meşələr, vadilər və təpələr canlı surətdə onun gözü önünde ayağa qalxacaqdır.

O heç bir müqəddimə söyləmədən böyük problemlər haqqında – dövlət hakimiyyətinin hüdudları, insanın təbii hüquqları, insanın təbiəti ilə ziddiyət təşkil etməyən ağıllı ictimai quruluş haqqında məsələlərdən söz salırdı.

Fernand öz müqəddəs arzusunun həyata keçməsini müəllimlə etdiyi dostluqda görürdü; bu, böyük bir səadət idi. Bircə şey isə onu kədərləndirirdi. O, öz səadətini Jilbertaya söyləməkdən çəkinirdi. Axi Jilberta Jan-Jakin onu nəzərə almamasından, yəqin, çox əziyyət çəkirdi. Fernand sözləri bir-bir, ehtiyatla seçib rəfiqəsinə təsəlli verirdi. Lakin Jilbertanın təsəlliyyə ehtiyacı yox idi. O, şıltaq qocanın qəribə xasiyyətlərini iri və qüvvətli əli ilə rədd edirdi.

— Məni yalnız onun əsərləri çox mütəəssir edir, — deyirdi.

— Mən «Yeni Eloiza»ni oxuyuram və bu əsər üçün ona min-nətdaram.

Əslində isə Jilberta tamamilə başqa şeylərlə məşğul idi. O, bir müddətə Laturu tərk edəcəkdi. Babası ilə Versal yaxınlığındakı gözəl Sen-Vigor malikanəsinə gedirdi. Müsyö Robine Jilbertanı təqdim etmək üçün adlı-sanlı kavalərlərin və xanımların böyük bir dəstəsini oraya dəvət etmişdi. Sonralar isə Jilberta ilə bir-iki həftəliyə Parisə gedəcəkdi.

Jilberta özü üçün hazırlanmaqdə olan bəzək-düzək şeyləri və pal-paltar haqqında Fernanda böyük bir sevinc və həvəslə danışır, gələcəkdə öyrənməli olduğu şeyləri — saray xanımına məxsus jestləri, rəqsədəki pa hərəkətini, reveransları və minlərlə digər hərəkətləri onun qarşısında nümayiş etdirirdi.

Fernandin özü də uşaqlıq illərini atası ilə birlikdə Polşa kralı Stanislavın Lünevildəki sarayında keçirmişdi, elə indinin özündə də ata və oğul Jirardenlər Versalda və Parisdə tez-tez olurdular. Lakin Jan-Jakin azadlıq ideyalarından coşmaqdə olan Fernand mənasız və cansızıcı dəbdəbəli qəbul mərasimlərinə, saray mühitinin və kinayəli hazircavab-

<sup>1</sup> Herbarı — qurudulmuş bitkilər kolleksiyası

larla dolu Paris salonlarının bütün üslubuna çox çətinliklə tabe olurdu və bunları dəfələrlə acı-acı məsxərəyə qoymuşdu. Fernand Jan-Jakın həyatındaki bir hadisəni təq-lid edilməyə layiq bilirdi: Jan-Jak özünün böyük gurultu qoparmış «Kənd cadugəri» operasının tamaşasından sonra XV Lüdovikin qəbuluna getməmişdi, halbuki bu məgrur hərəkətin ona çox baha başa gələcəyini – illik təqaüddən əli çıxacağını bilirdi.

Jilberta Fernandin saray mühitinə və Paris salonlarına qarşı pis münasibətilə şərik olmadığını ondan gizlətmirdi. O, Parissə və Sen-Viqora getməsinə çox şad idi. Fernand hətta incimişdi ki, qarşidakı ayrılıq Jilbertanı Fernandin gözlədiyi qədər dərindən həyəcanlandırmır. Jilberta bunu hiss etmişdi, buna görə də onu nə iləsə şadlandırmaq istəyirdi.

Fernand ona nağıl etmişdi ki, Jan-Jak tez-tez gölün sahilindəki qocaman söyüd ağacının altında oturub göz-lərini Üca Qovaqlar adasına zilləyərək xəyalə qapılır, fikrə dalır. Six cəngəllik basmış adada elə bir yer seçmək olar ki, orada gözə görünmədən Jan-Jakı görmək olsun. Jilberta adada gizlənməyi və Jan-Jak gəlib öz söyüd ağacı altında oturan kimi onun yazdığı mahnı və romanslardan kiçik bir müsamirə düzəltməyi Fernanda təklif etdi. Belə də etdilər. Onlar Jan-Jakin duetlərini və xalq melodiyalarını çalıb-oxuyurdular. Jilberta bütün Fransada səslenən, kraliçanın salonunda da, dərzi qadının şüşəbəndində də, kənd həyətində də eşidilən bir mahnını oxudu:

*Dəstə-dəstə uçan quşlar, şən quşlar,  
Bir-birinə məftun quşlar, şən quşlar,  
Bir məni dinləyin,  
Ötüb-keçməyin!  
Başım üstdə uçarkən sakit səmada, quşlar,  
Sevinclə, nəşayla  
Cəh-cəh etməyin.  
Mən öz əzizimdən, öz sevgilimdən  
Ayrıldım. Bir daha görmərəm onu,  
O, sərvət dalınca qaçı əlimdən  
Dəniz arxasına. Məhəbbətinsə  
Bu oldu axırı, bu oldu sonu.*

*Onu təhdid edir ölüm, ədavət,  
Miskin qayalarda tapmaz məhəbbət.  
Bəs nədən, nə üçün səadətini  
Atib getdi, üstün tutdu  
Yeni Dünya sərvətini?*

Onlar ehtiyat edirdilər ki, ovqatı təlx olmuş Jan-Jak çıxıb gedər: Jan-Jaka bəslədikləri məhəbbətdən edilən bir şəyə necə yanaşacağını heç vaxt əvvəlcədən bilmək olmur. Lakin Jan-Jak oturub qulaq asırdı.

Jan-Jak növbəti dəfə qəsrə gəldikdə adada hansısa gənclərin ud çalaraq mahni oxuduqlarını eşitmiş olduğunu nağıl etdi. O, bütün bunların bir həqiqət olduğunu və ya ona xəyalən belə göründüyünü bilmir: amma çox gözəl idi.

Fernand ilə Jilberta öz sirlərini açmadılar. Onlar bir-birinin əlindən tutub gülümsəyirdilər, məsud idilər.

İki gün sonra Jilberta Sen-Viqora yola düşdü.

## *VI fəsil* MÜHAKİMƏ VƏ DUYĞU

Jan-Jak bu qənaətə gəlmışdı ki, müsyö Jirarden ona ürəkdən yaxşılıq arzu edir. Jan-Jak getdikcə daha tez-tez qəsrə gəlir, həftənin iki-üç axşamını burada keçirirdi.

Jan-Jak əsərlərindəki bəzi yerlərin həqiqi mənəsi haqqında müsyö Jirardenin verdiyi sualları iltifatla dinləyir, ona səbirlə, bəzən də çox müfəssəl cavablar verirdi. Markiz Jan-Jakin kitabları üçün gözəl cildlər sıfariş etmişdi. O hər kitabı təmiz səhifələrində qeydlər aparır, çox vaxt da axırda qəşəng yunan hərfəri ilə belə yazırırdı: *autos epha*, müəllimin öz sözləri.

Elə vaxt da olurdu ki, Jirarden Jan-Jaka öz işlərindən danışındı. Bir axşam o, acı-acı şikayətlənib dedi ki, krallığın yegermeyster<sup>1</sup> dəftərxanası kralın qan qohumu olması etibarilə şahzadə Kondeyə Jirardenin malikanələrində ov etmək hüququ vermişdir. Markiz lap hiddətlənmişdi ki, kəndlilər göz yaşı axıdlılar – bu, onlara çox böyük zərər vurur. Şahza-

<sup>1</sup> Yegermeyster – kral sarayında muzdla tutulmuş ovçuların başçısı; sarayda yüksək rütbələrdən biri

dənin yegerləri quşları öz tarlalarından qovmağa cəhd edən kəndlilərə dəfələrlə güllə atmışlar. Markiz kral adamlarına verilən imtiyazların bu qədər böyüdülməsinə qarşı dəfələrlə çıxış etdiyini söyləyib Fernandin uşaqlıq həyatından bir hadisəni misal çəkdi. Bir çox illər bundan əvvəl şahzadə bir dəfə elan edir ki, buraya ova gələcək. Onu qəbul etmək zərurətindən qurtulmaq istəyən markiz çıxb gedir, qonaqpərvərlik vəzifəsini isə o vaxtlar on iki yaşılı uşaq olan öz balaca qrafına həvalə edir. Fernand şahzadənin stolu arxasına yalnız çərəz vaxtı gəlib çıxır və şahzadə ən seçmə meyvələrdən dadmağı ona təklif etdikdə, uşaq belə cavab verir: «Təşəkkür edirəm, monsenyor, mən burada öz evimizdəyəm və mənə meyvə gətirilməsini artıq əmr etmişəm».

Bu əhvalat Jan-Jakin çox xoşuna gəldi. O dedi ki, mülki bir adamın mərdliyinə, hərbi adamın mərdliyindən çox az-az təsadüf olunur. Fernand qızardı.

Başqa bir dəfə Jan-Jakin açıq səhbət etməyə daha çox meyli olduğu qənaətinə gələrək markiz soruşdu:

– Bizim dostumuz qraf Velqorski üçün yazdığınız «Polşa konstitusiyası»nın əsl həqiqətdə başına nə gəldi? Nə üçün ondan yalnız ayrı-ayrı parçalar dərc edilmişdir?

Jan-Jak qaşqabağını tökdü.

– Qraf mənim dostum deyil, – cavab verib, belə izah etdi: – Konstitusiyadan ayrı-ayrı parçalar vaxtından əvvəl və təhrif olunmuş şəkildə dərc edilmişdi, elə bu da yeni təqiblər üçün bir bəhanə oldu. Mən bunda qrafın təqsirkar olub-olmadığını bilmirəm, amma mən, hər halda, dərc olunmağa razılıq verməmişdim.

Həmin axşam Jan-Jak xanımları da özü ilə gətirmişdi. Müxtəlif xörəkləri laqeyd bir tərzdə dadan madam Levasserdən başqa hamı pərt halda durub susurdu. Madam Levasser bu işin astar üzünü yaxşı bilirdi; məşhur əlyazmanın surətini bəzi adamlara elə məhz onun özü vermişdi, polşalı qraf bu barədə heç bir şey bilmirdi, madam Levasser o vaxt bolluca mükafatlandırmışdır; hörmətli kürəkən – bu qəribə adam, çox ehtimal ki, işin nəticəsini şisirdir.

Jan-Jak isə bu vaxt qaşqabaqlı halda sözünə davam edirdi:

– Onsuz da, Velqorski və onun tərəfdarları konstitusiyamı həyata keçirə bilməyəcəkdilər. Mənim müddəalarımı

həyatda əks etdirmək çətin məsələdir, hələlik həll edilə bilinməyən məsələdir. Əsərim əbəs bir şeydir. «Korsika konstitusiyası» əsərinə də əbəs yerə zəhmət çəkmışəm. Siyasi müddəalarımı əməli qanunlarda təcəssüm etdirmək üçün hələ vaxt gəlib çatmamışdır. Bunu etməyin indi heç bir mənası yoxdur, — qəzəblə təkrar etdi. — Demokratiya buyruq yolu ilə qurulmur.

Müsyö Herber son dərəcə təvazökar olması ilə fərqlənirdi və stollarındakı söhbətlərdə nadir hallarda iştirak edirdi. Lakin bu gün susa bilmədi.

— Mənə icazə verin, — hərarətlə sözə başladı, — Jan-Jakin Jan-Jaka qarşı müdafiəsini öz üzərimə götürürüm. Minlərlə adam «Azad Korsika dövləti üçün konstitusiya» timsalında əmin olmuşdur ki, «İctimai müqavilə»də şərh olunan ümumi prinsiplər hər bir ayrı-ayrı konkret halda qanunlar üçün əsas ola bilər.

— Siz ki azad Korsika dövlətinin başına nə gəldiyini, mənim konstitusiyamın başına nə gəldiyini görürsünüz,  
— Jan-Jak kədər duyulan bir səslə cavab verdi.

— Axi Platon<sup>1</sup> tərəfindən Sirakuz üçün yazılmış konstitusiyaya da, — müsyö Herber qızgınlıqla davam etdi, — heç bir vaxt həyata keçirilmək nəsib olmamışdır. Amma buna baxmayaraq, Platonun «Dövlət» əsərinin təsir gücü bu gün də qüvvədən düşməmişdir. Amerikalılar başa düşmüşlər ki, sizin təliminiz gözəl bir xülyadan daha artıqdır, buna görə də onu həyata keçirməyə girişmişlər. Bir vaxt gələr, Fransa da, bütün Avropa da sizi özünün Likurqu<sup>2</sup> edər.

Fernand yerindən sıçradı.

— Belə də olacaqdır! — coşaraq bağırıldı. — Mən bilirəm, belə də olacaqdır.

Jan-Jak ayağa qalxıb əlini ona uzatdı.

— Siz haqlısınız, Fernand, — dedi. — İnsanlar təbiətə və ləyaqətə qayidacaqlar. Lakin bu yol uzun və əzablı yoldur.

— Jan-Jak ehtirassız danışındı, lakin bununla belə, onun köksündən gələn, qocalara məxsus və faciəli, eyni zamanda inamlı dolu səsi Fernandin ürəyini riqqətə gətirdi.

<sup>1</sup> Platon (e.ə. 427–347) – qədim yunan filosofu, Sokratın şagirdi, fəlsəfədə obyektiv-idealistic cərəyanın banilərindən biri

<sup>2</sup> Likurq – Spartada (Qədim Yunanistan) qanun yaradan əfsənəvi qəhrəmandır. Spartalıların iqtisadi və siyasi quruluşunu müəyyən edən qanunların tərtibini Likurqun adına yazmışlar.

Jilberta gedəndən bəri Fernand müəllimlə çox tez-tez görüşürdü. Müəllimlə o qədər yaxınlaşmışdı ki, bir dəfə fitri utancaqlığını dəf edərək Jilberta haqqında onunla söhbət açmışdı.

— Bunların hamısı üçün mən sizə, siz müsyö Jan-Jaka borcluyam, — Fernand hərəkətlə söyləyirdi. — Mən «Yeni Eloiza» ilə tanış olandan bəri həyatın necə gözəl ola biləcəyini və sevginin Allah yanında necə təbii və faydalı olduğunu başa düşdüm.

Jan-Jak özünün iztirablı, müdrik, sınaycı nəzərini uzun müddət ondan çekmədi. Sonra:

— Sizin xoşbəxt gözləriniz vardır, əziz Fernand, — dedi.  
— Siz sevimli qızı xoşbəxt gözlərlə baxırsınız. Mən arzulardım ki, siz ona uzun illər boyu həmin nəzərlərlə baxasınız. Mən də bir vaxtlar çox xoşbəxt idim, lakin həssas ürək taleyin məkrli qismətidir. Həssas qəlb nəsib olmuş adam təbiətin əlində bir oyunaqça çevrilir, günəş və ya dumdan onun varlığını müəyyən edir, onun xoşbəxt və ya bədbəxt olduğunu küləyin istiqaməti həll edir.

Günlər keçdikcə onlar bir-birini daha yaxşı anlamayağa alışırlar. Canlı üzü, hərəkətli dodaqları, cəsur burnu və qəşəng zəkali alnı olan qoca filosofla odlu baxışa malik gənc oğlanı tez-tez meşədə qarşı-qarşıya oturmuş görmək olardı. Ledi onların ayaqları altında uzanırdı. Onlar söhbət etdikləri və xüsusilə də susduqları vaxt bir-birinə qarşılıqlı yaxınlıq hissi duyurdular.

Bəzən Fernanda elə gəlirdi ki, Jan-Jak tək qalmaq istəyir: belə dəqiqələrdə gözə görünmədən yayınıb getməyə çalışırı.

Bir dəfə gəzinti vaxtı onlar oturub dincələrkən müəllim, sanki, gənci unudaraq açıq-aşkar öz-özü ilə danışmağa başladıqda Fernand sakitcə çıxıb getməyi qət etmişdi. Lakin Jan-Jak gözlərini qaldırıb: «Fernand, nə üçün siz hey qaçırsınız?» — demiş və danışmağında davam edərək, Fernandin yanında əsrarəngiz fikirlər söyləmişdi.

O vaxtdan bəri bu hal bir neçə dəfə təkrar edilmişdi! Fikirləşdiyini Fernandin yanında ucadan deməsi, görünür, Jan-Jaka xoş gəlirdi. Məsələn, şikayətlənirdi ki, dünyadan ən sadə dilində, ürək dilində danışır, lakin məhz bu dili bir çoxları başa düşmək istəmir. Başa düşməmək — dostları

düşmənə çevirir və onu hələ heç bir kəsin başına gəlməyən dəhşətli təqiblərə məruz edirdi. Jan-Jak deyirdi:

— Məni təqib edənlərin də düşmənları var, lakin düşmən onlara lazımdır, təqibçi onlara lazımdır, onlar mübarizədən həzz alırlar. Onlar gönüqlən adamlardır, həm də əzab-əziyyətdən onların günü daha da qalınlaşır və qabar bağlayır. Mənim gönüm isə o qədər də qalın deyildir, kövrəkdir. Keçmiş dostlarım nə etdiklərini bilmirlər. Onlar məni ələ salır, ürəyimi didirlər, mən çıçırmaga başladıqda isə belə deyirlər: «Gör nə qədər həssasdır!» Mən isə onları sevirdim, onların əsl dostu idim, indi belə dostlara ehtiyac duyuram. Sağ ikən məndən aralanıb gedənləri itirmək mənə həyatdan tamamilə gedənləri itirməkdən daha pis təsir edir.

Fernand oturur, nəfəsini belə dərmirdi, Jan-Jak onun burada qalmasını xahiş etmişdisə də, ona elə gəlirdi ki, özgə sərrinə qulaq asır.

Müəllimin hali onun ürəyini yandırırdı. O, nə isə bir seylə öz məhəbbətini ona izhar etmək istəyirdi. Nəhayət, utancaq gənc bir dəfə qət etdi. O, ehtiramla Jan-Jakdan xahiş etdi ki, Ledini öz evinə aparsın və sixila-sixila yalandan izah etdi ki, it ona, müəllimə bərk isinişmişdir. İndi onu öz sahibi bilir. Fernand itin müəllimə lazım olduğunu söylədi; çünkü müəllimə onu çoxlu düşmənlərdən qoruyan bir keşikçi lazımdır.

Mütəəssir olan Jan-Jak gülümsəyərək hədiyyəni qəbul etdi.

## *VII fəsil* NİKOLAS VƏ TEREZA

Bir axşam Jan-Jak qəsrдə, qadınlar isə evdə tək olduları vaxt qapını tiqqıldıdatdılardı. Qadınlar təəccübənləndilər. Nikolas içəri daxil oldu.

O, istehza hiss olunacaq dərəcədə dərin təzim etdi. Sonra nəzakətli, eyni zamanda istehzalı bir təbəssümlə izah etdi ki, cənab markız ona buyurmuşdur ki, həmişə və hər bir işdə xanımların qulluğunda olsun. Lakin müsyö Russonun gözünə görünümkən ona qadağan edildiyindən xanımların xüsusi arzuları olub-olmadığını əməlli-başlı öyrən-

mək üçün bu vaxtadək imkan tapıb buraya gələ bilməmişdir. İndi budur, möhtərəm filosofun qəsrə getməsindən istifadə edərək buraya gəlməyi qət etmişdir.

Qadınlar axşam yeməyinə hazırlaşırdılar. Kasadaki isti xörəkdən buğ qalxırdı. Madam Levasser öz balaca və acıqlı gözləri ilə Nikolası süzürdü. O:

– Bizim lazımlı olan hər şeyimiz vardır, – dedi.

Tereza isə öz ağır səsi ilə əlavə etdi:

– Müsyö Nikolas, siz bizə baş çəkmək üçün çox lütfkarlıq edib zəhmət çəkmişsiniz.

Qarı qəsdən susurdu, bütün görkəmi ilə tələb edirdi ki, Nikolas tez rədd olub getsin. O isə getmirdi. Gözlərini həyasızcasına Terezaya zilləyib saymazyana, lakin açıq-aşkar bəyənirmiş kimi onu başdan-ayağa süzürdü. Tereza onun baxışına hüsnərəğbət göstərdi.

– Bizimlə şam edərsinizmi, müsyö Nikolas? – onu dəvət etdi.

– Jan-Jak bu dəqiqə qayida bilər, – madam Levasser açıqla söyləndi.

Nikolas gözlərini Terezadan çəkməyərək ingilis ləhcəsi ilə dedi:

– Cənab yazıçı və filosof Russo çox çətin ki, tezliklə qayıtsın. Qəsrədə axşam yeməyi çox uzun çəkir, stol arxasında maraqlı söhbətlər gedir, cənab markiz şamdan sonra da cənab filosofu buraxmir.

Madam Levasser öz boğuq səsi ilə dedi:

– Mən kürəkənimin gəlib sizi burada görməsinə heç vəchlə razi deyiləm. – O, «sizi» sözünü xüsusi vurğu ilə tələffüz etdi. Nikolas açıq-aşkar onlarla əylənərək istehza ilə təzim etdi.

– Lütfkar xanımlar, elə məhz buna görə də mən axşam yeməyi vaxtını seçib gəlmışəm.

O, yenidən Terezanı süzdü. Tereza, sanki, ovsunlanıbmış kimi, sanki, təlqin edilibmiş kimi:

– Müsyö Nikolas, zəhmət çəkib bir oturasınız, – deyib çəngəl-bıçaq gətirmək üçün ayağa durdu.

– Sizin lütfkar dəvətinizi rədd etsəm, nəzakətsizlik olardı, madam, – Nikolas cavab verdi.

Madam Levasser hələ də kinli halda susurdu. Bu zinakar onun ürəyinə yatmadı. Lakin Nikolas dildən zırək idi,

qarının acığını əziyyət çəkmədən soyutdu. Nikolas deyirdi ki, o, yüksək cəmiyyətə bələddir, Londonda, bütün dünyanın məşhur at alverçisi kimi tanıldığı mister Tetersollun yanında birinci bereytor olmuşdur. Onun yanına dünyannın hər tərəfindən kübar ağalar gəlirdilər, cənab markiz isə onu, Nikolası tovlayıb öz yanına aparmaq üçün az pul xərcləməmiş, yağılı dil işlətmışdır; axı onun xidmət yeri çox gözəl idi. Büyük, əzəmətli Londonu sıxıntılı və adamsız Ermenonvilə dəyişdiyinə dəfələrlə təəssüflənmişdir. Lakin indi daha təəssüf etmir: madam Russo ilə görüşü hər şeyin əvəzini çıxır. O, badəni qaldırıb madam Levassera təşəkkür etdi, sonra gözünü diqqətlə Terezaya zilləyərək:

— Sizin sağlığınız — deyib dibinəcən içdi. Nikolas dil-otu yemiş kimi sözünə davam edərək deyirdi ki, heç də özü haqqında danışmaq istəmir, özünə görə yegana adam olan cənab Russo haqqında danışmaq istəyir. Yüksək cəmiyyətə yaxşı bələd olduğuna baxmayaraq, o, hələ belə bir adama rast gəlməmişdir. Londonda da adlı-sanlı bir filosof, məşhur doktor Conson vardır. Bu cənab yaşamağı sevir və hər şeydən pul çıxarmağı bacarıır. Amma ondan daha məşhur olan müsyö Russo kimi bir filosof öz şöhrətindən istifadə edib bircə su və bircə penni<sup>1</sup> də olsun qazanmır. Nikolas hər şeylə çox maraqlanır və nə üçün belə olduğunu xanımlar ona izah edəndə, onlara çox minnətdar olurdu.

Madam Levasserin şübhəsi daha da artdı. Bu zinakar gözünü Terezaya tuşlaşmışdır — bu aydınındır. Nikolas o saat duyuq düşdü ki, Tereza ona meyil edir, bu maymaq qadın heç bir şübhə yeri qoymayan bir baxışla ona tez-tez nəzər salır. Nikolas isə görünür, təcrübəli arvadbazdır, onu Tereza kimi kök və o qədər də gənc olmayan bir qadın, əlbəttə, özünə cəlb edə bilməz. Ayındır ki, Jan-Jakin fəlsəfəsi arxasında pul iyi duymuş və buna görə ailənin qılığına girməyə çalışır. Madam Levasser ləp əvvəldən onun bütün planlarını alt-üst etməlidir. O gərək qızın üzərindəki hakimiyyətini saxlasın, qarşısına çıxan hər hansı bir ingilisin öz qızını kəməndə salmasına yol verə bilməz.

Tereza ahəstə ayağa qalxıb nimçələri yiğisdirmağa başladı.

---

<sup>1</sup> Penni, yaxud pens — ingilis bürünc puludur, 1/12 şillinqə, 1/240 funt-sterlinqə bərabərdir.

– Hə, mən daha gedim, yoxsa cənab filosof, doğrudan da, birdən gəlib çıxar. Mən isə onun fəlsəfəsi haqqında nə isə bir şey dinləməyi elə istərdim ki, həm də xanımların arzu və istəkləri haqqında da danışmağa macal tapmadıq. Əgər xanım etiraz etməsə, – Terezaya müraciət etdi, – müsyö Russo bizi qəfildən yaxalamasın deyə, özümə rəva bilib məni bir qədər ötürməyə xanımı dəvət edərdim. Biz hər barədə söhbət edərik: fəlsəfə haqqında da, arzu və istəklər haqqında da.

Tereza mütərəddid halda dayanmışdı. Madam Levasser yavaşça və ciddiyətlə dedi:

– Bəs qab-qacağı mən yuyacağam-nədir?

Anasının əks-təsiri Terezanı incitdi, onun tərs damarı tutdu.

– Mən tez qayídaram, – səsini uzadıb Nikolasla birlikdə evdən çıxdı.

Bağçada sakit, küləksiz bir havavardı, zülmət qaranlıq idi. Dar ciğırlarla ikilikdə getmək darısqallıq edirdi: onlar yanaşı getdikcə tez-tez bir-birinə toxunurdular. Kiçik bir meşəciyə daxil oldular. Nikolas Terezanı inamlı aparırdı, görünür, gecənin zülmətində özünü evdəki kimi hiss edirdi. Onlar bir-birinin nəfəsini duyurdular; ağacların və kol-kosun budaqları ayaq altında xışıldayırdı.

– Sizin hörmətli ananız və cənab filosofla keçirdiyiniz həyat, deyəsən, çox ağırdır, – Nikolas, nəhayət, sözə başladı. – Məncə, bu qədər gözəl, füsunkar bir xanım gərək yaxşı həyat sürsün. – Nikolas öz vaqqıltılı səsini nə qədər boğsa da, bu səs gecənin sükütu içərisində çox cingiltili səslənirdi. Mehtər, Terezanın belindən yapışaraq onu irəli aparırdı. Tereza ondan gələn kişi iyini hiss edirdi.

– Əgər mən füsunkar xanım deyirəmsə, inanmaq olar. Mən təcrübəli adamam.

Nikolas qəfildən cəld bir hərəkətlə onu özünə tərəf çəkib dodaqlarından həyasızcasına, bərk-bərk və uzun müddət öpdü. Onu öz ağuşundan buraxdıqda nəzakətlə:

– Təşəkkür edirəm, madam, – deyərək qırılmış söhbəti yenidən davam etdirməyə başladı. – Yox, sizin üçün, əlbəttə, çox çətindir. Müsyö Russo öz fəlsəfəsində bir para şeyləri başa düşür, həyatda isə heç bir şey təsəvvür etmir. Mənə inanın. Yoxsa Jan-Jak vaxtı keçməmiş öz əməyinin

bəhrəsini dərərdi. Bu saat aristokratlar cənab Russodan vəcdə gəlirlər, amma kim deyə bilər ki, sabah nə olacaq? Adlı-sanlı ağaların şıltaqlıqları göy üzündəki aydan da tez dəyişir. Gündərin bir gündündə görərsiniz ki, daha olduqca gecdir, cənab filosofun, onunla da birlikdə sizin yelkəniniz daşa toxunar.

Tereza Jan-Jaki müdafiə etməyə başladı.

– Mənim ərimin aristokratlara ehtiyacı yoxdur, – özünə xas olmayan bir tündməzacliqla cavab verdi. – Naşirlər ona öz fəlsəfi əsərləri üçün istədiyi qədər pul təklif edirlər. O isə yiğin-yığın şeylər yazmışdır. Ancaq ərim naşirlərə heç nə göndərmir. O heç bir pul istəmir.

Nikolasın dişləri arasından qəribə bir fit səsi eşidildi.

– Başa düşürəm, madam. O, belə hesab edir ki, fəlsəfəsi yoxsul yaşamağı buyurur.

– Mənim ərim böyük adamdır, bunu hamı deyir, – Tereza bir qədər köməksiz halda, səsində daha heç bir həyəcan duyulmadan cavab verdi, indi onun sözləri, sanki, üzrxahlıqla səslənirdi.

– Bəlkə də, mən bu məsələdə heç bir şey anlamırıam, – Nikolas ürəyiymüşəqliqlə ona cavab verdi. – Ancaq bunu biliyəm ki, o, işgüzər adam deyil, tamamilə təcrübəsizdir və mənə icazə verin, sizə açığını deyim: səfehdür.

Tereza onu başa salmağa çalışdı:

– Bütün bunlar onun fəlsəfəsidir. O, «sadəlik» deyir, o, «geriyə, təbiətə doğru» deyir – həm də pul almır.

– Bütün bunlar yaxşıdır, – Nikolas etiraz etdi. – Bəs nə üçün təbiətə təkcə, sızsız qayıtmır? Bunun sizə nə dəxli? Madam, siz yalnız təbiət üçün yaranmamışsınız. Siz ondan ötrü yaranmamışsınız. Mən bunu ilk baxışdan görmüşəm.

Tereza susurdu. Nikolas bülbül kimi cəh-cəh vuraraq, sözünə davam edirdi:

– Siz soruşa bilərsiniz ki, müsyö Nikolas, bunun sizə nə dəxli? Müəyyən mənada buna sizin haqqınız da var. Əgər müsyö Russo əməli adam deyilsə və siz bununla razılışsınızsa, onda bunun, guya, mənə heç bir dəxli olmamalıdır. Lakin mənə bunun dəxli vardır. Mən buna əsla laqeyd qala bilmərəm. Hətta qan başına vurur. Məni həyəcanlandıran cənab filosof deyildir, madam, sizsiniz. Mənim sizə ürəyim

yatdığını, yəqin, artıq duymuşsunuz. – Nikolas onu ikinci dəfə daha hərarətlə öpdü.

Tereza təngnəfəs halda başının ləçəyini və döşü üzərindəki yaylığını düzəldərək dedi:

– Mən evə getməliyəm. Yoxsa Jan-Jak, doğrudan da, gəlib çıxar və məni evdə görməz.

– Heyif, – Nikolas nəzakətlə cavab verdi. – Mən bütün gecəni sizinlə söhbət edə bilərdim, madam. Amma əger lazımsa... – dedi və Terezanı evdək ötiirdü.

Yay evinin işıqlı pəncərələri görünən zaman Terezaya dedi:

– Amma bununla belə, biz nə sizin xüsusi istəkləriniz, nə də müsyö Russonun bu və ya digər arzuları haqqında söhbətimizi hələ başa çatdırmadıq. Bir məqam tapıb yenə görüşməliyik. Amma mən, çox təəssüf ki, sizin hörmətli ananızın rəğbətini qazana bilmədim; qorxuram ki, məni görmək onun xoşuna gəlməyə. Cəsarət edib təklif edə bilərəmmi ki, gələn dəfə, cənab filosof qəsrde axşam naharı etdiyi vaxt, hörmətli ananızın iştirakı olmadan sizinlə söhbət edəm? Cəsarət edib sizi burada, qaranlıq bağçada gözləya bilərəmmi?

Tereza bir cavab vermədi. Nikolas onu axırıncı dəfə öpdü, hər yanını əllədi, Tereza süstləşdi, Nikolasın isə daha heç bir şübhəsi yox idi: Tereza görüşə gələcəkdir.

Nikolas astadan fıştıraq çala-çala nökər otağına getdi. O məmnun idi. Bu dişi qaz daha onun cibindədir. Onu vaxtında ələ keçirmək isə bəzi-parə şeylər vəd edir! Burada pul da görünür. Xoşagələn arvaddır, sadəlövhüyü üzündən ağızından söz qaçırdı. «Geriyə, təbiətə doğru». Sağısı sallaq madyan, kök qoca kaftar acığından lap partlasa da, Nikolas pulları ələ keçirəcəkdir.

Bu vaxtadək onun Fransada olmasından heç bir fayda yox idi. Nikolas Parisdə mister Tetersollun Londondakı müəssisəsi kimi bir müəssisə açmağı arzulayırdı: arzu edən adamlar orada at sürməyi öyrənə, at ala və mərcləşə bilərdilər. Lakin külli miqdarda pul olmadan heç bir şey etmək olmaz. Buna görə də iş getmirdi. Madam Russo pis üzəngi deyildi. Kim bilir: axı səadət bəzən dolanbac yollarla gəlir! Bir də görərsən ki, bu səfehin cızma-qaralarını gözəl atlara çevirmisən. Bir şeyi inamlı demək olar – filosofun arvadının dalı hər cür tərifə layiqdir.

Qraf nökəri beləcə arzular aləmində üzərkən Tereza qab-qacağı yuyur, madam Levasser isə qızının müsyö Nikolasla ola biləcək münasibəti barədə öz fikrini açıb ona söyləyirdi.

Madam Levasser Terezanın bir kimsənə ilə vaxt keçirməsinin əleyhinə deyildi. Jan-Jak qoca idi, elə ən yaxşı yaşlarında da bu ehtiraslı qadını təmin etmək iqtidarında deyildi. Tereza onunla kifayət qədər əlləşmiş və buna dözüb tablaşmalı olmuşdu. Bu şikəst adamın, xüsusən xəstəliyi şiddetlənən vaxt qayğı ilə başına dolanmaq hər qadının işi deyildi; burada ev-eşik işləri də istədiyin qədər idi. Onun siltaşlığına belə həlimliklə dözmək də hər qadının işi deyildi. Deməli, Terezanın hərdən boş vaxt tapıb bir adamlı xoş vaxt keçirməsi Allahın və insanların qarşısında günah işlətmək deyildi. Ancaq onun dalınca düşən kişiləri böyük tələbkarlıqla seçməli idi.

68

— Sən öz Jan-Jakına daha layiqli bir əvəz tapa bilərdin, — madam Levasser ona öyüd verirdi. — Bu ingilislə xoş vaxt keçirib veyllənməyinə dəyməz. O duyub ki, sənin filosofundan pul qırxmaq olar, elə buna da göz dikib. Sən yalnız bundan ötrü ona lazımsan. Aman o enliburunların, gözüağlarının əlindən! Mən onların gönüünə yaxşı bələdəm. Yoxsa sən elə bilirsən ki, onu sənin dana gözlərin və kök sağırıñ məftun etmişdir? O istəsə, cavan arvadların əlin-dən bir dəqiqə boş vaxtı olmaz, daha sənin kimi kötükləri neyləyir. Əgər sən, yaramazın biri yaramaz, mütləq oynışmaq istəyirsənsə, onda zəhmət çək, özünə elə bir kişi tap ki, o təkcə bir məqsəd güdməsin, səni və sənin qoca ananı soyub talamaq fikrində olmasın.

Tereza qab-qacağı yuyur, susurdu.

### *VIII fəsil* FERNAND TƏLAŞ İÇƏRİSİNDƏDİR

Jan-Jakla Fernand bir-biri ilə dilbirləşmədən öz dostluqlarını üçüncü bir şəxsə danışmaqdan qaçınırlılar. Jan-Jak qəsrə olduğu vaxtlar Jirardenə və ya müsyö Herberə müraciətlə danışır, yalnız hərdənbir Fernanda müraciət edirdi.

Fernanda belə gəlirdi ki, onun atası ilə və ya müsyö Herberlə danişan Jan-Jak birlikdə gəzintiyə çıxdıqları Jan-Jaka qətiyyən oxşamır. Atası və müsyö Herberlə sual-cavab mübadiləsi edən Jan-Jak Fernandla meşədə veyllənən həmin səmimi, gənc, şər əhvallı adam deyildi. Əslində, insanlar sabit xüsusiyyətə malik deyillər: insanlar öz ətrafindakıların kim olduğundan asılı olaraq dəyişilirlər.

Jan-Jak qəsrə olduğu vaxtlar arabir Fernand onu qətiyyən tanıya bilmirdi. Bir dəfə bu duyğu o qədər kəskinləşdi ki, Fernand davam gətirə bilmədi, öz ürəyində qoruyub saxladığı Jan-Jak surətini yad Jan-Jak sıxışdırıb çıxarmasın deyə çıxb getdi.

O, öz Jan-Jakı haqqında dərin düşüncələrə dalaraq gecə vaxtı bağın xiyabanlarında veyllənirdi. Görəsən, o, buna nail ola biləcəkmi ki, bu Jan-Jak onun, Fernandin Jilbertasını öz gözləri ilə görsün?

Adam səsləri onun fikirlərini dağıtdı. Onun qulaqları piçilti və bərk nəfəs səsləri, sevgililərin köks ötürüb sizləti qoparmalarını eşitdi. Fernandı maraq götürdü və o yerindəcə donub-qaldı. O, şəhvəti çox erkən dərk etmişdi, biri burada, digəri isə Parisdə baş vermiş iki sərsəm, bihuşedici, dumanlı, məyusluqla dolu qısa görüşü olmuşdu. Könülsüz halda fikrən həmin şəhvəti görüşlərə qayıtdı, amma Jilbertanı sevdiyini, ürəkdən sevdiyini başa düşdükdən bəri həmin görüşlər haqqında xatirələri qəlbinin ən uzaq guşələrinə qovmağa çalışırdı.

O, tezçə buradan getmək istəyirdi; bu sevgililərə qulaq asmaq ona yaraşmaz və nalayıq hərəkətdir. Yəqin, hansısa bir işçi xidmətçi qadınla cütləşib. Cütləşmə heyvanlarda insanlarından bakırdır. Heyvanlar cütləşməkdən başqa heç bir şey bilmirlər; insanlar isə sevgini cütləşməyə qurban verərək acı abır-həya duyurlar.

Fernand cəld dönərək, piçilti və nəfəs səslərini eşitməmək üçün bir neçə addım irəliyə getdi.

O, birdən səsləri tanıdı.

Əvvəlcə kişinin səsini tanıdı; belə danişan, belə vaqıldayan yalnız bir nəfər, yalnız həmin murdar Con Bolli, Nikolas, mehtər ola bilər. Elə həmin anda Fernand ürək ağrısı ilə qadının da səsini tanıdı. Sinədən gələn bu aram səsi də hər hansı bir başqa adamın səsi ilə qarışdırmaq

olmazdı: bu səs... Fernand bu səsə malik olan qadının adını hətta fikrən də dilinə gətirmək istəməzdi. Yox, Fernand qulaq asmaq istəmir. İndi qulaq asmaq cinayətdir. O getməlidir.

O getmədi, qaldı. Qulaq asdı.

Tam həyəcan içərisində qulaq asındı. Belə bir arvadı, belə alçaq bir məxluqu, bu yarıheyvan qadını Fransanın ən böyük bir mütəfəkkiri özünə rəfiqə seçmişdir. Bax, Jan-Jak orada, qəsrə oturub Fernandin atası və müsyö Herberlə parlaq bir hazırlıqla söhbət edir, onun arvadı isə buradadır, on illərlə birgə yaşıdığı qadın bu pozğun adamin, vücuduna xalıqın yalnız azacıq ruh vermiş olduğunu bu gil parçasının ağuşundadır. Onlar nə isə donquldanır və heyvani şəhvət alovunda qovrularaq sizildayırlar, əxlaqsızlıq girdabında diyirlənlərlər. Bu da bəni-insanlardan ən böyüyüünün, ən müdrikinin taleyi! Məgər Jan-Jak bu qədər kordur? Özü qədər heç bir kəsin dünyanın taleyinə bu qədər dərindən nəzər salmadığı bir adam öz evində, öz dörd divarı arasında, öz arvadının yatağında bu qədər kor ola bilərmi? Fernandı hədsiz bir təəccüb, həyat qarşısında qorxu, öz həyatını şəhvətli bir qancıqla bağlamış bu böyük və hər şeyə uşaq kimi sadəlövhəsinə inanan adamin halına ürək yanğıından doğan dərin bir ağrı hissi bürümüşdü.

Çaşıl-qalmış həyəcanlı Fernand gecənin qaranlığında xeyli düşünüb-daşındı. Nə etməli? O, Jan-Jakla necə qarşılışacaq? Öz dəhşətli kəşfini Jan-Jaka nağıl etməyə borclu deyildimi?

Fernand o birisi gün Jan-Jakla görüşməkdən qaçındı: özü əvvəlcədən hər bir şeyi yaxşıca öyrənməli idi. Bəlkə, səhv edib? Bəlkə, çəşbaş olduğundan onun qulağına belə gəlib? Belə dəhşətli bir işdə səhv etmək nə qədər qorxunc olardı! O səhv etmişdir. Səhv etməyə bilməzdi. Bu ingilis mehtəri, yəqin, xidmətçi qadılardan biri ilə əlaqaya girmişdir. Əgər belə olmuşsa – bunu eşitmiş və yanından ötüb-keçmiş, bu fikri başından rədd etmişdir.

Lakin kollar arasında eşidilən zəif, anlaşılmaz, rəzil və şirin ehtiraslı səslər hafizədən silinə bilməz. Bu, əlbəttə, onun özü idi, Jan-Jakin arvadı idi. Bu cür ikinci səs heç kəsdə yoxdur.

Bu səsə bir də qulaq asmaq lazımdır. Fernand özünü yoxlamalıdır.

O, Terezanı görmək üçün bir bəhanə uydurdu. Jan-Jakin, adətən, gəzintidə olduğu vaxtda Yay evinə gəldi.

Qadınlar təəccüb qalmışdır. Fernand əzilib-büzülür, dili dolaşa-dolaşa deyirdi ki, guya, gətirdiyi bu notların üzünü mümkün qədər tez köçürməyi Jan-Jakdan xahiş etmək istəyir, yaxşısı budur, Jan-Jak başqa bir işi sonraya qoysun, bu notlar Fernanda çox lazımdır: o, öz atasına gözləmədiyi bir hədiyyə hazırlayır. Madam Levasser not dəftərini aldı və hər şeyi Jan-Jaka çatdıracağını vəd etti.

Fernand, əslində, çıxıb gedə də bilərdi. Lakin getmədi. Boş uzun əllərini ümidsizliklə yelləyirdi. Ona elə gəldi ki, oğrun-oğrun Terezaya baxır. Tereza heyvan gözü kimi ağır tərpənən həyasız gözləri ilə sakitcə ona baxırdı. Qadın o saat duymuşdu ki, Fernand buraya ondan ötrü gəlmışdır.

Hami susurdu. Sarıbülbüller öz qəfəslərində cəh-cəh vururdular. Qadınlar Fernandın imdadına çatmağa tələsmirdilər. Onlar dayanıb onun dillənməsini gözləyirdilər. Fernand mətləbi uzaqlardan başladı.

— Mən soruşmaq istəyirdim ki, — dedi, — görüm müsyö Jan-Jak bu evdə özünü yaxşımı hiss edir, sizin halınız necədir? — Fernand tələsə-tələsə danışır, pərtliyini dəf etməyə çalışırdı. — Xanımlar, sizə, yəqin, məlumdur ki, — izah etməyə başladı, — Jan-Jak məni öz cəmiyyətinə tez-tez qəbul edir və hətta özümü xam xəyalə salmış olsam da, deməliyəm ki, mənimlə dostluq edir. Buna görə də, xanımlar, mən mütləq bilməliyəm ki, görüm Jan-Jak bizim Ermenonvildə onun üçün yaradılmış şəraitdən razıdır, ya yox? Həmçinin siz də razı qalmışsınızmı? — hiyləgərcəsinə və nəzakətlə tez əlavə etdi.

Fernand belə düşünürdü: «Mən, hər halda, səhv etmişəm. O gör nə soyuqqanlıdır. Doğrudur, öz murdar sırrının mənə məlum olduğunu bilmir. Bir gör mənə necə baxır! Yox, mən səhv etməmişəm. O, kimi istəsə, ağıldan çıxarı, bunu hiss etmək olur. Amma ona heç gözəl də demək olmaz. Bundan başqa, o, səfəh və yontalanmamışdır. Zibilin biri zibil! Beləcə baxıb gözlerini məndən çəkməyəcəkmi?»

Madam Levasser isə bu vaxt fikirləşirdi ki, bu və ya digər bir qadının kişini özünə nə ilə cəlb etdiyini heç vaxt

başa düşməyib və düşməyəcək də. Onun Terezası, söz yox ki, gözəlliyi ilə fərqlənmir, sıfəti kök və ifadəsizdir, mal kimi tənbəl və səfehdır, kişilər isə onun üstünə milçəklər cəmdək üstünə cuman kimi cumurlar. Budur, bu cavan qraf, böyük bir malikanənin varisi dayanıb ehtirasından kəkələyir, donquldanır, kələk gəlir. Əslinə baxsan, bu çox yaxşı olar. Bəlkə, onu qızışdırıb həmin yaramazın, zinakar və kələkbazın, at alverçisi Nikolasın üstünə salmaq mümkün oldu. Daha bu kənd quzusu, yəqin, Jan-Jakin pullarını qatlayıb öz cibinə qoymaq və qoca qarını ona çatacaq hissədən məhrum etmək istəməz. Madam Levasser:

– Cənab qraf, – dedi, – bizə qarşı təzahür etdirdiyiniz səmimi maraqları üçün sizə çox minnətdarıq. – Biz pis yaşamırıq, mənim hörmətli kürəkənim də özünü yaxşı hiss edir. Çox çətin ki, tezliklə Parisə qaydaq. Əgər Jan-Jakin burada kifayət qədər işi olsa, – cənəsi ilə notlara işarə etdi, – onda biz özümüzə bir tikə yağ-çörək tapa bilərik.

Tereza gözlərini Fernanddan çıxmirdi. Özündən, az qala, iki dəfə kiçik olan bir oğlanın ona nəzər salması Terezaya çox xoş gəlirdi, həm də bu oğlan gözəl idi, hayatı gedib, vay-vayı qalmış bəzi filosoflarla müqayisə edilə bilməzdi: həm də adı-sanı var.

– Çox sağ olun, qraf Fernand, – deyə, nəhayət, Tereza ağızını açdı. – Bura bizim çox xoşumuza gəlir.

Bu, «Siz mənim çox xoşuma gəlirsiniz» kimi səsləndi.

Fernand ağır fikirlər və xeyallar içərisində çox çapalıdı. Tereza təbiətin özü kimi sırlə doludur. Onun gözləri içində baxdıqda, elə bil, kainatın ənginliklərinə nəzər salırsan. Görünür, Jan-Jak da bundan ötrü öz həyatını onunla bağlamışdır. Jan-Jak onun simasında təbiətlə, öz tənhalığında xeyirlə şəri uyğunlaşdırıban təbiətlə nikaha girmişdi.

Fernand sonrakı günlər də müəllimdən qaçırdı. O, qabaqcadan xəbər tutub, Jan-Jakin evdə olmadığı saatlarda Yay evinin ətrafında və yaxınlığında veyllənirdi. Bu, alçaq və şərəfsiz bir iş idi, müəllimə qarşı xəyanət idi. Məgər müəllimin özü öyrətmirmi ki, bilikləri təkcə kitabdan yox, bilavasita təbiət üzərindəki müşahidələrdən öyrənmək lazımdır? Fernand qaranlıq qalan bu sirri açmalıdır. Jan-Jaki bu qadına, bu qadını isə heyvan Nikolasa nəyin bağlamış olduğunu başa düşməlidir.

Ona əbədiyyət kimi görünən qısa bir müddətdən sonra Fernand Tereza ilə qarşılaşdı. Tereza yandan ötüb-keçmək istəyirdi, sanki, haraya isə tələsirdi. Fernand cəsarətə gəlib soruşdu ki, Jan-Jaka aid ona bir neçə sual verməyə icazə verərmi. Tereza bir qədər fikirləşib sonra utanmadan cavab verdi ki, Jan-Jak hava qaralmamış erkən yatır, buna görə Fernandla elə bu gün axşam saat doqquzda, körpünün yanında görüşə bilər.

– Bu həlim gecələrdə gəzişmək çox xoşdur, – Tereza davam etdi, qadın sözləri çətinliklə seçərək dili dolaş-dolaşa danışındı. Süd kimi aydın bir gecə idi, amma buna baxmayaraq, məşədəki cığır və yollar kölgəyə qərq olub zülmət içərisində gözə görünmürdü. Tereza və Fernand az danışındılar, əlhavasına irəliləmək lazımlı gəlirdi, onlar zaman-zaman bir-birini səsləyir, yol üstündəki daş parçasını və ya yola doğru əyilmiş bir budağı göstərib bir-birinə xəbərdarlıq edirdilər. Təngnəfəs və boğuş bir səslə danışındılar, əsrarəngizlik içərisində, yasaq şəraitdə yürüyürdülər.

Fernand lap karıxmışdı. Budur, indi o da bu qadınla Nikolas kimi, heyvan kimi məşədə gizlənəcəkdir. Jan-Jak indi onu görsəydi, nə düşünərdi? Bəs Jilberta? Jilberta ondan həmişəlik üz döndərərdi. Lakin hər ikisi haqsız olardı. O, hər Nikolas kimisinin məqsədini güdmür, onu yalnız fəlsəfə maraqlandırır.

Onlar gölə çatdılar. Kölgəsində Jan-Jakin oturmağı sevdiyi söyüd ağacı burada idi. Tereza budaqları aralayıb yüngülə nəfəs alaraq, çımdən düzəldilmiş skamyanın üstünə çökdü. Yüngül bir əl işarəsi ilə Fernandı yanında əyləşməyə dəvət etdi. Skamyə ensiz idi. Onlar bir-birinə qisılmış halda oturdular.

Qarşında Uca Qovaqlar adası görünürdü, Fernand Jilberta ilə bunların kölgəsində oturub Jan-Jak üçün mahni oxumuşdular. Ada gümüşü-yaşıl ay işığına qərq olmuşdu.

İndi budur, Fernand Jan-Jakin arvadı və rəfiqəsi ilə birlikdə burada oturmuş və ondan söz soruşub öyrənmək niyyətindədir, Jan-Jakı izleyir. Lakin yasaq hissi bədxah deyildi, bu hiss adamı qıcıqlandırıb həvəsə gətirirdi.

Bununla belə, Fernand istər-istəməz Terezadan bir balaca aralandı. Tereza azacıq hiss ediləcək təəccüblə çiyinini çəkdi.

– Cənab qraf, siz məndən Jan-Jak barədə nə isə soruşmaq istəyirdiniz, elə deyilmi? – Tereza öz gur səsi ilə soruşdu.

Fernand onun bu ağır sükutu pozduğuna minnətdar idi.

– Bəli, madam, – tələsik cavab verdi. – Siz onun haqqında mənə danişsanız, çox lütfkarlıq etmiş olarsınız.

– Sizə nə barədə danişim? – Tereza soruşub susdu.

Fernand bir qədər düşünüb dedi:

– Jan-Jak evdə olduğu vaxtlar nə edir? İşləyirmi?

Tereza bir qədər heyrətlə cavab verdi:

– Əlbəttə, müsyö. O, çox zaman qurudulmuş bitkilərlə əlləşir. Səylə notların üzünü köçürür.

Fernand səbirlə:

– Məni maraqlandıran bu deyildir, – izah etdi. – Mənim soruşduğum budur ki, o, təzə bir şey yazır mı?

– Elə vaxt olur ki, yazar da, – Tereza laqeyd bir mehribanlıqla cavab verdi. – Bir neçə gün bundan əvvəl o, mənə bəzi şeylər oxudu, yazdıqlarını mənə tez-tez oxuyur. Hamisini başa düşmürəm. Mən, bilirsinizmi, kütbaşam. Bütün bu cizma-qaralar mənim xörəyim deyil. Bu cizma-qaralar indiki adamlar üçün deyildir. O deyir ki, bunlar bizdən sonra yaşayanlar üçündür.

«Mən onu dinləməməli idim, – Fernand düşündü.

– Bu şərəfsizlikdir. Əgər Tereza Jan-Jaka xəyanət edirsə, onu səfəhliyindən, sadəlövhüyündən edir, mənsə nə etdiyimi bilirəm»

– Madam, sizin üçün gec deyil ki? – Fernand soruşdu.

– Bəlkə, qayıdaq?

– Yox, eybi yoxdur, – Tereza sakitcə cavab verdi. – Jan-Jak daha yatağındadır, bərk və yaxşıca yatır.

Fernand söhbətin belə xətersiz bir mövzuya keçmə-sindən məmənnun olub tez onun sözünə qüvvət verdi.

– Müsyö Jan-Jak, deməli, özünü burada, Ermənəvildə yaxşı hiss edir? – soruşdu.

– Bəli, – Tereza cavab verdi. – O, indi, Allaha şükür, sağlamdır. Lakin xəstəliyi həmişə şiddətlənə bilər. Axi siz bilirsiniz ki, o, sidik kisəsinin iltihabından, u-re-mi-yadan,

– Tereza tibb istilahını höccələyərək söylədi, – bərk əziyyət çəkir. Xəstəliyi isə həmişə lap qeyri-münasib dəqiqədə

şiddət edir. Məsələn, o dəfə, onun operası tamaşaşa qoyulduğandan sonra təqaüd kəsmək barədə ona sarayda qəbul vəd etdikləri vaxt olduğu kimi. Elə buna görə də kralın yanına gedə bilməmişdi. Siz, bəlkə, eşitmış olasınız, xəstəlik şiddətlənməyə başlayan kimi hər dəqiqəbaşı çölə çıxmaq lazımdır, başa düşürsünüz mü? Axi əlahəzərətin və bütün bu kübar cənab və xanımların qarşısında bu, yaxşı düşməzdi. Onun xəstəliyi şiddətləndiyi vaxt hamını öz yanından qovur. Yalnız mənə yanında qalmağa icazə verir. Belə xəstəyə qulluq etmək o qədər də asan iş deyil. Zond keçirmək lazım gəlir və bu vaxt, Allah göstərməsin ki, onu incitsin. Jan-Jak dözümsüzdür, zondun isə, doğrudan da, dəhşətli ağrısı olur. O da, əlbəttə, deyinir və bərk əsəbiləşir. Amma mən öyrəşmişəm, şikayət eləmirəm.

Deməli, Jan-Jak kralın qəbuluna getməyi heç də azad-fikirli bir insan qürurundan doğan hissiyyata görə rədd etməyibmiş, məsələ onun azarında imiş! Fernand dişlərini qıcadı. Yox, bu, belə deyildir, belə ola bilməz. Bu yalnız Terezanın ibtidai şüurunda öz məzmununu dəyişmişdir, «çixıb getmək lazımdır, getmək lazımdır, – Fernand təkrar-təkrar düşündü, – mən Jan-Jakin şəxsi həyatında zahirə çıxarılmalı olmayan şeyləri üzə çıxarmış oluram. Mən təbiətin özü kimi saf olan və həya nə olduğunu bilməyən bu qadını sorğu-suala tuturam. Belə etmək olmaz. Bu, idrak ağacının bəhrəsini oğurlamaq deməkdir. Mən Jilbertanın gözləri içində bir daha baxa bilmərəm. Yox, Terezanı dirləməyə mənim haqqım yoxdur».

Lakin Tereza sakitcə skamyada oturmuşdu, görüşü açıq-aşkar uzatmaq istəyirdi, Fernand isə ayağa qalxıb getmək üçün heç bir bəhanə tapa bilmirdi. Nəhayət, Fernand soruşdu:

– Madam, sizin Jan-Jaka ərə getdiyiniz on ildən çoxdur, elə deyilmi?

– Cəmisi on ildir ki, ərdəyəm, – Tereza utanmadan cavab verdi. – Ancaq onunla on səkkiz yaşından yaşayıram. Jan-Jak o vaxt məni dəhşətli bir mehmanxanadan çıxarıb xilas etmişdi. O biri kişilər icəsir, o isə mənə havadar çıxırdı. Mənə qarşı çox xeyirxah idi. Mən də həmişə onun yolunu gözləyirdim. Birdən onun beynini nə deşdisə, mənimlə evləndi. Lap qiymət bir toy etdik. Biz o vaxt Burquendə,

«Qızıl quyu» mehmanxanasında yaşayırıldıq. O, öz dostları olan iki topçu zabitini də çağırmış, ayrıca bir otaq sıfarış vermişdi; toyda gözəl bir nitq də söyləmiş, «Beləliklə, mən təbiətin timsali olan bir qadınla evlənirəm», – demişdi. Biz hamımız mütəəssir olmuşduq, sonra isə yaxşı axşam yeməyi verilmişdi, biz mahni oxuyurduq. – Tereza aramlı danişirdi, lakin bu, utandığından deyildi: sözləri seçməkdə çətinlik çəkirdi.

Tereza birdən yönəldəmsiz bir işvə ilə söhbətini kəsdi.

– Amma mən elə hey özüm haqqında danişram. Sizi maraqlandıran isə axı mən deyiləm, Jan-Jakdır.

Qıpçırmızı qızarmış Fernand – əlbəttə, Tereza bunu gecə vaxtı sezə bilməzdi – karixmiş halda Terezanı inan-dırmağa çalışdı ki, onu Jan-Jaka aid hər bir şey və xüsusilə onun ən yaxın rəfiqəsi olan Tereza maraqlandırıb.

– Rəfiqə, – Tereza aramlı təkrar etdi. – Nə qədər gözəl sözdür, bu sözü yadda saxlamaq lazımdır. Bəli, elədir. Birlikdə yaşadığımız bu uzun illər ərzində Jan-Jakla çox yaxşı günlər keçirmişik. Pis günlərimiz də olub, bunu da demək lazımdır. Adamın hər barədə söhbət aça biləcəyi bir dostu olması nə qədər yaxşıdır! Yoxsa başqaları məni qısqanırlar ki, böyük Jan-Jakın arvadıym; hətta məni həmişə söyür-lər də. Amma adı bir qızın filosof arvadı olması asan iş deyildir. Rəfiqə olmaq! Əlbəttə, Jan-Jak müqəddəsdir, onunla yaşamaq çətindir: o xəstədir, onun qayğısını çəkmək çox ağırdır, həm də ki səbirsizdir, elə hey deyinir. Onun qayğısını çəkib qurtara bilmirsən!

Tereza Fernanda tərəf daha six oturub əlini ona uzatdı. Kim kimin əlini tutmuşdu, məlum deyildi. Terezanın əli böyük və ətli idi, azca nəm idi. Fernand bu əli sixdi. Tereza əlini çəkmədən ahəstə ayağa qalxdı. Fernand da qalxdı – o coşmuşdu, bərk həyəcanlı idi, onun əlini buraxmadı.

Onlar dinməzcə geri qayıdırıldılar. Fernand onu lap evə qədər ötürdü.

Tereza o biri dəfə öz Nikolası ilə görüşərkən nazla əzilib-büzlürdü. Nikolas bunu özünə xas olan bir həyasızlıqla belə yozdu:

– Aha, deməli, sən balaca qrafla, o uzundrazla burun-laşış iyəleşmişən.

Tereza özünə xas olmayan bir cəldliklə etiraz etdi:

– Sənin ağlin qaçıb-nədir! Qraf Fernand cəsarətsiz və hələ lap cavan bir uşaqdır. O yalnız fəlsəfə haqqında danışır.

– Gel mənə bir dərs də de! – Nikolas çımxırdı.  
– O, bəlkə də, dişlə haqqında danışır, amma atı nəzərdə tutur. Elə düşünmə ki, mən səni hələ bir qısqanıram. Mən-ciyəz öz qiymətimi bilirəm. Müqayisə edilərsə, yalnız mən üstün gələrəm.

### *IX fəsil*

## MHEYDANA BİR NƏFƏR SERJANT ÇIXIR

Nikolas Damarten şəhərciyindəki «iki mələk» mehmanxanasından aldığı bir məktub gətirdi: ondan xahiş etmişdilər ki, bu məktubu madam Levasserin özünə çatdırınsın.

– Sənin hörmətlə anana aşiqanə məktubdur, – Nikolas gülümsəyərək Terezaya bildirdi.

Həmişə təmkinli və enerjili qarşı zərfdəki xətti tanıyan kimi ağappaq ağardı, hətta nitqi də qurudu. Məktub Fransuadan, serjant Fransua Renudan, onun oğlundandır! Deməli, Amerikadan qayıtmışdır! Qarşı isə kral müdafiə və hücumdan ötrü həmin ittifaqı bağladığı vaxtdan bəri öz sevimliyi Fransuanı bir daha görəcəyinə bütün ümidi lərini itirmişdi.

Levasser açılmamış məktubu artıq qocalmış və titrək əlində tutmuşdu, bütün ömrü boyu çətin, istər xoşbəxtlik, istərsə də iztirabla zəngin həyatının şəkilləri bir-birini qovaraq onun gözləri öündən gəlib keçirdi. İlk izdivacının qısa, lakin fərəhli illəri ani surətdə gözlərinə göründü. Serjant Renu, onun mərhum əri Popol bir qədər yüngül-xasiyyətli adam olsa da, əsl əsgər idi. Onun ulduzlara əli çatmasa da, od parçası kimi kişi idi, hər şeyin öhdəsindən gəlirdi, hər şeyin! Levasser onu sevirdi, oğlu hətta onu qüssəyə saldıqda, hətta tez-tez pul üçün əri onun yanına gəldikdə və o da pul axtarmaq üçün özünü hər yana vurdugu zaman da onu sevirdi. Amma əri iştirak etdiyi döyüşlərdən, taxt-tac varisiyyi uğrunda Polşa mühabibəsi zamanlarında Filippburq yaxınlığında, Milan yaxınlığında gedən böyük döyüşlərdən necə də şövqlə danışardı. Onun gur

səsinin lərzəsindən, qəhqəhə çəkib xoşbəxtcəsinə gülərək əlini arvadının sağmasına vurmasından ürək dağa dönürdü. Onların oğlu Fransua atasının eyni idi. O da əsl, xalis əsgər idi. O da beləcə göy gurultusu kimi qəhqəhə çəkib gülürdü, onun da ürəyi beləcə geniş və qayğısız idi. O da utancaq və hiyləgər bir təbəssümlə pul, elə hey pul, pul istədikdə atası kimi ona da rədd cavabı vermək olmurdu. Doğrudur, Fransuanın iştirak etdiyi döyüşlər uduzulmuşdu. Amma Prussiya kralı, allahsız mələün Fridrix, Rosbax və Krefeld yaxınlığında qələbə çalmışdısa, bu heç də onun oğlunun günahı deyildi. O, öz cəsurluğunu indi yenidən sübut etmiş, okeanın o tayına, yeni qayda qurmaq uğrunda azadlıq müharibəsi aparan amerikalıların, bostonluların yanına getmişdi. İndi isə bu ittifaq bağlandığı bir vaxtda onları, əlbəttə ki, Fransuaya ehtiyacları yoxdur, buna görə də o, indi buradadır!

78

Madam Levasser zərfi açdı. Bəli, onun Fransuası Damarten mehmanxanasındadır, məgər bundan gözəl bir şey ola bilərmi ki, hinduların yanından qayitmağa macal tapmamış, anasını qucaqlayıb bağırna basmaq üçün tələsik buraya gəlmüşdir! Fransuanın birbaş Ermenonvilə gələ bilməməsi lap müsibətdir! Təəssüflər olsun ki, madam Levasserin hörmətli kürəkəni, bu dəlisov adamı – Fransuanı görcək qeyzlənib özündən çıxırdı. Hamısı da bundan ötrü ki, Fransua bir dəfə Jan-Jak evdə olmadığı vaxt onun bir neçə köynəyini birovuzluğa götürmüdü. Bu «oğurluğa» görə Jan-Jakin necə coşub özündən çıxdığını bir Allah bilir. Qışqırırdı ki, Fransuanın onun cibindən çıxardığı bir neçə yüz livri ona bağışlayır, ancaq onun ən çox sevdiyi şeylərdən biri olan hind ipəyindən tikilmiş köynəklərini oğurlamaq – bu, guya, böyük bir əclaflıqmiş, buna görə də o, Fransuanın gözə görünməsini birdəfəlik və həmişəlik qadağan edir. Ah, o, öz sevimli oğlunu yalnız bu divanə Jan-Jakin gözündən iraq bir yerdə bağırna basa bilərdi!

Onlar Jan-Jak qəsrədə axşam naharı etdiyi vaxt Yay evində görüşdülər. Tereza onları tək buraxdı; madam Levasser Allah-taalanın yalnız müqəddəs adamlara nəsib etdiyi bir səadətə qovuşmuşdu.

O, öz oğluna baxmaqdan doymurdu. Serjant Fransua Renu, doğrudan da, valehedici idi, buna görə də madam

Levasserin fəxr etməyə haqqı vardi ki, balaca bir qadın olsa da, belə qədd-qamətli, gözəl bir serjantın anasıdır. Bu serjant uzaq bir ölkədə, vəhşilər ölkəsində, Amerikanın qədim məşələrində döyüşmüştür, çay və azadlıq uğruna bostonluların tərəfində döyüşmüştür. Amma onun maraqlı nağıllarından göründüyü kimi, təəssüf ki, orada da bəxti gətirməmişdir. Doğrudur, onun hörməti böyük olmuşdu: o, necə deyərlər, azadlığı ixtira edən Jan-Jakin onun yeznəsi olduğunu bir sərr kimi saxlamırdı; amma hörmət və ehtiramdan başqa bu səfərin faydası çox az olmuşdu.

– Bu ölkə yalnız Jan-Jak kimi adamlar üçündür,  
– Fransua qüssə ilə sözünə yekun vurdu. – Təkcə təbiət və comərdlik var, pul isə yoxdur.

Məhz buna görə də, elə ki ittifaq bağlandı, serjant Renuya daha ehtiyac olmadı, o da çıxıb öz vətəninə gəldi. O, yeddi döyüşdə iştirak etmişdir, amma Havrda doğma torpağa qədəm qoyub hərbi qənimətini hesabladiqda vurtut on iki livr və üç su pulu vardi.

– Beləliklə, – Fransua gur səsi ilə bildirdi, – Amerika mənim gözlədiyimi heçə çıxartdı. Azadlıq mübarizələri pul vermək iqtidarında deyildir. Əlbəttə, mən oraya pul xatırınə getməmişdim, amma yeddi döyüş üçün, bu qədər axıdılan qan-tər üçün on iki livr və üç su – atamın oğlunun... elə anamın da oğlunun dişinin dibində qalar, – gülərək mehbəncasına anasına baxıb qəddini düzəltdi və əlini anasının çıynıñə bərk vurdı.

Madam Levasser şadlığından bilmirdi ki, nə etsin. Çünkü xoşbəxtlikdən, Fransua, doğrudan da, əsl atasının oğlu idi, həmin atanı isə madam Levasser sevirdi, buna görə də oğlu belə uğurlu idi. Madam Levasser əslən Orleandan olan ikinci ərinə, sikkəxana məmuru zavallı və mağmın Levassera mal-dövlətinə görə getmişdi, bədəni və qəlbi isə ona biganə idi. Buna görə də bu izdivac yaxşı bəhrə də verməmişdi – təkcə fərsiz, kütbeyin və səfəh Terezanı vermişdi. Amma indi budur, Tereza xoşbəxtidir, onun artıq əlliñə yaxın yaşı olan gözəl oğlunun isə hətta vəhşi Amerikada da bəxti gətirməmişdir.

– Amma bunun əvəzində mən oradan yaxşı ideya gətirmişəm, – serjant Fransua sözünə davam etdi. – Bilirsənmi,

bizim xeyirxah kralımız Lüdovic azadlıq mübarizləri ilə itti-faq bağlayan zaman mən bir dəfə uzunsürən, qəmgin və uğursuz bir gecədə qoşun düşərgəsində siyasi və hərbi vəziyyəti hərtərəfli düşünüb öyrəndim. Bizim xeyirxah kralımız Lüdovic özünü kənara çekir, bu azadlıq mübarizələrini sevmir, əgər onun öz xüsusi nöqtəyi-nəzərini nəzərə alsan, onu qınamaq da olmaz: bilsənmi, Lüdovic onlar üçün bircə əsgər də olsun göndərmək istəmir. Amma mən bili-rəm ki, ən nəhayət, göndərməli olacaq. Bostonlular özləri təkbaşına bacarmazlar. Əgər fransız ordusu hərəkətə gel-məsə, ingilislər qalib gələcək. Əlahəzərət xristian kralımız isə buna yol verə bilməz. Buna görə də, anacan, yaxşı yadında saxla: o nə qədər çırpınıb vurnuxsa da, axırda bu acı həbi udmalı olacaqdır.

Serjant Jan-Jakin sevimli çaxırından bir stekan öbürdü.

– Nə olar ki? – madam Levasser soruşdu.

– O olar ki, – serjant cavab verdi, – deməli, əsgər lazımla olacaq və bir halda ki hələ indidən əsgər azdır, vaxt keç-dikcə daha da az olacaq. Beləliklə, əsgəryiğan məmür vəzifəsi əvvəllərdəkinə nisbətən indi daha gəlirli bir vəzifədir. Amma bu çox çətin işdir. Bunun üçün gərək anadan-gelmə əsgəryiğan məmür olasan, əla natıqlik istedadına və hərbi təcrübəyə malik olasan. «Deməli, serjant Renu, – mən öz-özümə dedim, – sən dəfələrlə işdə yoxlanılmış hərbi təcrübən və fəsahətli dilin ilə indi lazımla olacaqsan. Sən Amerika meşələrindəkinə nisbətən, Parisdə azadlıq xeyrinə və özünün xeyrinə daha çox fayda gətirə bilərsən!»

– Budur, indi mən buradayam.

Madam Levasserin ürəyinə dammışdı ki, oğlu Fransuanın bu xoşbəxt ideyası anasının pulu bahasına başa gələcək. Lakin bu pis duyğu böyük sevincə qərq oldu, çünkü oğlu qayıtmışdır. Bir şeyi inamla demək olardı: Fransua buradadır, Fransadadır, müharibə isə okeanın o tayında, Amerikada qalmışdır.

– Oğlum, demək, sən hələ bu tezliklə müharibəyə getməzsən, eləmi? – madam Levasser yüngülçə köksünü öbürdü.

Fransua deyirdi ki, Parisdə cəmisi iki gün qalmışdır: iynə üstə oturubmuş kimi sevimli anasını mümkün olduq-ca tez görməyə tələsirdi. Amma imkan tapıb köhnə dostu,

polkovnik de lya Rok ilə söhbət edib. Polkovnik serjant Renunu yaxşı tanır, qısa söhbətdən sonra ona alayı üçün geniş səlahiyyətə malik əsgəryiğan məmür vəzifəsini verməyi vəd etmişdir. Əgər Fransua bu vəzifəni ələ keçirse və dalğalanan bayraqlar altında kral ordusunun, bərlibəzəkli gözəl əsgər toplayan məmür geyimində hərbi orkestrin gurultusu altında meydana daxil olub öz alovlu nitqini söyləsə, onda anası, əlbəttə, şübhə etməyə bilər ki, sivil adamlar dəstə-dəstə gələrək kral bayrağı altında durmaq şərəfinə nail olmağa çalışacaqlar. Amma bircə əngəl var: hərbi nazirlilik əsgər toplayan vəzifəsinə girmək istəyən hər bir kəsdən girov olaraq yüz luidor<sup>1</sup> tələb edir. Fransua əmindir ki, anası bu məbləği ona borc verər; əgər verməsə belə, bir şəksiz qazanc yerini, həyatının ən xoşbəxt təsadüfini itirmək qorxusu altında qalacaqdır.

Madam Levasser bu cür «şəksiz qazanclar» haqqında oğlundan dəfələrlə eşitmışdı, amma oğlunun başladığı bütün işlərdən heç vaxt bir şey çıxmamışdı. Madam Levasser üzəyində əmin idi ki, indi də bir şey çıxmayacaq. Lakin o, öz Fransuasını əsgər toplayan məmuranın zərli-baftalı geyimində təsəvvürünə gətirirdi; onun dəbilqəsinə taxılmış dörd qıvrım hələzunla yuxarı qalxan quş lələyi ona qürurlu görkəm verirdi, madam Levasser oğlunun gur səsinin camaat üzərində necə səsləndiyini, Fransuanın qızıl pulları əlində cingildədərək qətiyyətsiz gənclərə necə bir fərəh və təkidlə təsir etdiyini gözü qarşısında canlandırırdı... Yox, indi ki oğlu Amerikadan onun yanına qayitmışdır, ona əl tutmaya bilməz. Ona pul verəcəyini vəd edirdi, ancaq qoy pul tapanadək Fransua bir neçə günlüyü Damartendə ləngisin. Kefi kökəlmış Fransua cavab verdi ki, başqa cür fikirləşmirdi də, – anası, əlbəttə, pulu corabının içində saxlamır, yüz luidor isə oyuncaq deyil; ancaq onun vədi tamamilə kifayətdir. Onlar sözleşdilər ki, Fransua «İki mələk» mehmanxanasında anasından xəbər gözləyəcəkdir.

Madam Levasser tək qalanda tamahkar gözləri ilə Jan-Jakin yazı stoluna və əlyazmaları olan sandıqçaya açıqlı və ümidsiz bir nəzər saldı. Budur, bu qəribə adamin

<sup>1</sup> Luidor – qədim fransız qızıl sikkəsidir (6-7 qram təmiz qızıl). İlk dəfə 1640-cı ildə XIII Lüdovik zamanında kəsilmiş, öz adını da buradan almışdır.

yazı-pozuları – axı əgər istəsə, bu, nağd puldur; naşirlərdən Cenevrədə Basomper və Amsterdamda Mişel Rey onun əlyazmaları üçün minlər təklif edirlər. Lakin – bunda madam Levasserin zəngin təcrübəsi vardi, heç bir hiylə, kələk kömək etmirdi, bu bir qalaq kağıza heç nə etmək olmurdu. Fırıldaqçı işbazlar olan cənab naşirlər hiylə ilə düzəldilmiş yazılar və o qədər də həqiqi olmayan imzalar ilə kifayətlənmirdilər, onlar Jan-Jakın öz əli ilə yazılmış ərizələr tələb edirdilər.

Madam Levasser köksünü elə bərkdən ötürdü ki, üst dodağı üstündəki tüklər yavaşca titrəşdi. Bütün bunlara baxmayaraq, bu qəribə Jan-Jak üzündən öz sevimli oğlunun planlarının boşça çıxmamasına yol verə bilməz. O, bir şey fikirləşib tapa bilər! Mütləq tapa bilər!

Sabahı gün onun fikrinə birdən bir şey gəldi.

O, müsyö de Jirardenin yanına görüşə getdi.

– Cənab markiz, sizin yanınızda bir xahişçi kimi gəlməyim mənim üçün olduqca ağırdır, – sözə başladı. – Mənim mərhum birinci ərim, kral draqun alayının serjantı Renu məğrur adam idi. O, döyüşməyi və sədəqə ilə deyil, öz payına düşən hərbi qənimət hesabına yaşamağı sevərdi. Lakin cənab markiz, əsgər arvadına layiq olduğu kimi açığını və düzünü deyəcəyəm: mənə pul lazımdır.

Bunu deyib madam Levasser öz oğlunun planlarından danişdi. Onun ana qəlbini hərarətlə vururdu, quru və boğuş səsi coşqun bir ahəng almışdı. O izah edirdi ki, oğlu, sadəcə olaraq, əsgərtoplayan məmür vəzifəsini almaq fikrində deyildi. Onun oğlu hinduların cəngəlliklərində azadlıq uğrunda bostonluların tərəfində döyüşmişdər. Oğlu öz həyatını təhlükə qarşısında qoyaraq öz gözləri ilə görüb əmin olmuşdur ki, mənim kürəkəninim fəlsəfəsi, azadlıq haqqındaki və təbiət barəsindəki ideyaları yalnız o vaxt həyatda təcəssüm oluna bilər ki, kral okeanın o tayına güclü bir ordu göndərmiş olsun. Onun oğlu krala kömək etmək arzusundadır. Bundan ötrü oğluna pul lazımdır.

Jirarden gördü ki, qarı böyük bir məbləğdən yapışmışdır. O qəddini ciddiyətlə düzəldərək əsasını Levassera tərəf uzadıb:

– Madam, nə qədər lazımdır? – hərbi qaydada qısaca soruşdu.

— Yüz luidor, — madam Levasser də onun ahənginə uyğun bir səslə qısaca cavab verdi.

Bu, həyasız bir tələb idi, Jirardenin üzünə baxan hər bir kəs çətinlik çəkmədən oxuya bilərdi ki, o da məhz belə düşünür.

— Mən pulu sizdən, əlbəttə, qaytarmamaq şərtilə almırıram, — madam Levasser tez izah etməyə başladı. — Biz yaxşı bir girov təklif edə bilərik: Jan-Jakın elə əsərləri vardır ki, bunlar yalnız onun vəfatından sonra dərc olunmalıdır. Biz bu kağızları burada saxlayırıq. Mən bunlar üçün girov qoyub, yüz luidor borc xahiş edirəm.

Markiz çox bic hiylə işlətməyə çalışdı. O, yüz luidoru verməyə hazırlı, amma müəllimdən xəlvəti verə bilməz. Qoy madam ona, Jirardenə icazə versin ki, buna razı olub-olmadığını Jan-Jakdan soruşsun.

— Nə olar ki, müsyö, buyurub soruşa bilərsiniz, — madam Levasser quruca dilləndi. — Siz yalnız ona nail olarsınız ki, onun ağılı başından çıxar. Əvvəlcədən sizə deyirəm. Mən elə məhz bunun qarşısını almaq istəyirdim. — Madam Levasser təhqir olunmuşdu. Onun səsi çox zəif və çox sərt çıxırı. — Əgər siz sabah bunu Jan-Jakdan soruşsanız, sabahısı gün o, Parisə qayıdaçaqdır. Bu, gün kimi aydındır. Mən öz kürəkənimi tanıyıram. Onu yoxsulluqda qına-dıqları bir evdə qala bilməz.

Bu piy basmış yarasanın hiylə işlətməklə pul qoparamaq üçün etdiyi alçaq cəhd markizi qəzəbləndirib adı halından çıxartmışdı. Jan-Jakı Parisə qayitmağa məcbur etmək həris dəniz qulduru olan bu arvadın əlindən gələn bir işdir. Markiz onun həyasız tələblərini yerinə yetirməli olacaqdır. Amma bəlkə, bundan xırda-para fayda da görmək mümkün ola. Jan-Jakın dərc edilməmiş əsərləri, şübhəsiz, mövcud idi, bu məlumdur; Jan-Jak memuarlar yazırı, Parisdəki açıq yiğincəqlarda bu memuarlardan parçalar oxuyurdu, amma bir çox kübar xanımlar və ağalar öz şəxsiyyətlərinə toxunulduğunu hiss etdiklərindən, polis nazirinin əmrinə əsasən, Jan-Jak həmin parçaları oxumaqdan əl çəkməli olmuşdu. Bu əlyazmalar üzərinə özünə bəzi hüquqlar təmin etmək çox şirnikləndirici idi.

— Madam, bu əlyazmaların dərc edilməyə icazə veriləcəyi vaxt haqqında düşünməyin özü də mənim üçün çox

ağırdır. Ancaq bir halda ki siz bu məsələni qaldırmışsınız, mən bilmək istəyirəm, sizi düz başa düşmüşəm, ya yox. Mən, əlbəttə, bu əsərlərin pula çevrilməsində bir qazancım olub-olmayacağını heç fikrimə də gətirmirəm. Bu barədə kiçicik bir işarə də etsəm, bu bir təhqir olardı. Mən sizi, hər halda, belə başa düşmüşəm: əgər bir vaxtlar, əminəm ki, çox-çox uzaq zamanda, iş Jan-Jakin bu əlyazmalarının nəşrinə gəlib çatdıqda siz və sizin qızınız madam Tereza məni əsərlərin redaktəsində iştirak etməyə müvəkkil edəcəksiniz. Axi siz elə məhz bunu demək istəyirdiniz, elə deyilmi, madam?

Qarı Jirardenin uzun və qəliz cümlələrinin mənasını pis başa düşürdü, amma onun yüz luidordan əl üzməyə hazır olduğunu yaxşı göründü, buna görə də cəsarətlə ona belə cavab verdi:

– Əlbəttə, müsyö, mən elə məhz bunu nəzərdə tuturdum.

Jirarden:

– Yaxşı, madam, – dedi, – xahiş etdiyiniz yüz luidoru sizə verməyə çox şad olaram.

## X<sub>fəsil</sub> ZİRVƏLƏR VƏ UÇURUMLAR

Madam Levasser oğluna xəbər göndərdi. O, dərhal geldi.

– Mən bilirdim ki, belə də olacaq, – oğlu şadlığından coşurdu, – anama həmişə bel bağlamaq olar.

Qədd-qamətli Fransua balaca kök qarını qucaqlayıb onun hər iki yanağından marçılı ilə öpdü.

Lakin madam Levasser bu dəfə oğlu ilə birlikdə az qaldı. Nikolas Tereza ilə parkda əylənmək əvəzinə, Terezanın ögey qardaşına, özünün, necə deyərlər, qaynına baxmağa gelmişdi. Müsyö Renunun nağılları onun xoşuna gəldi, serjantın fəlsəfəsi onun öz fəlsəfəsi ilə tuş gəlirdi, onlar bir-birinin ürəklərinə yatırdılar.

Qapını yenə döydülər, içəri kim girsə yaxşıdır? – gələn gənc qraf Fernand idi.

Fernand həmin günlər Jan-Jakla tez-tez görüşürdü. Müəllimin sakit malxulya şadlığı Fernandi əmin etmişdi ki,

o, təbiəti olduğu kimi götürür, Terezanı da olduğu kimi qəbul edir. Bu ahəngdarlığı pozmaq misilsiz bir hörmət-sizlik olardı.

Bundan başqa, axı Fernand həmin gecə səhv də edə bilərdi. Hadisəni yaddan çıxarmaq lazımdı, buna görə də Fernand yaddan çıxarmağa çalışırdı.

Ah, əgər bircə Jilberta burada olsaydı! Fernandı Jilbertanın hədsiz həsrəti bürüdü. O, birlikdə vaxt keçirdikləri yerləri dolaşırırdı. Atını çapıb, tərk edilmiş Latur qəsrinə getmişdi. Təəccüb qalmış işlər müdirlini onu evə buraxmağa məcbur etmişdi, Jilbertanın otaqlarına, onun qonaq otağına, yataq otağına qaçmışdı. Jilbertanın burada qoyub getdiyi paltarları bağrına basmış, öpmüşdü. Onun ruhu və bədəni od tutub yanındı, Jilberta haqqında xatirələri onu təqib edirdi.

Fernand Jilbertaya çox uzun bir məktub yazmışdı. Bu məktubunda özünün Jan-Jakla olan söhbətlərindən və müəllimin həmin axşam öz əməyinin bəhrəsiz olduğundan necə şikayətləndiyi haqqında yazırdı. Sonra boş qalmış Latur qəsrinə necə getdiyini nağlı edirdi. O yazıb bütün qəlbini boşaltmışdı. Səhifələri bir-birinin ardınca vəcdlə yazıb dolduraraq Jilberta ilə «Yeni Eloiza» dilində danışırı.

Sonralar onun yadına düşdü ki, özünün Tereza ilə olan görüşləri haqqında heç bir şey yazmamışdır. Lakin bu, iki-üzlülük deyildi, məktubu yazarkən Terezanı, həqiqətən, unutmuşdu.

Bu gün isə qəsrədə yenə onu əvvəlki tərəddüd və şübhə bürüdü. Jan-Jak həmişə başqalarının yanında olduğu kimi onunla mehribancasına, lakin özgə bir adam kimi davranışındı. Fernand əvvəlkindən daha aydın bir şəkildə görürdü ki, Jan-Jak həmin adam deyildir; onun söhbət etdiyi hər hansı bir adam onu başqa bir Jan-Jaka çevirirdi. Bəs görəsən, o, özünün Tereza ilə məhrəmanə həyatında, öz hissini və fikrini Tereza ilə bölüşərkən necə olur?

Budur, indi Jan-Jak məmnun halda onun atasının stolu arxasında oturub çərənləyir və zarafat edir. Bəs bu adam – bu ən soyuq və ən qızığın dərkədilməz adam, bəni-insanlar içərisində ən gözüəciq və ən kor adam kimdir? Necə ola bilər ki, onun nə ürəyi, nə də ağılı ona söyləməyə ki, arvadı, bəlkə də, bu dəqiqə nə oyunlar çıxarırl?

Fernandda qəflətən bildiyindən daha çox bilmək arzusu oyandi. O, qəsrə otura bilmədi. Bu qadın, əlbəttə, Jan-Jakin orada olmamasından istifadə edərək öz aşnası ilə görüşəcəkdir. Əgər Tereza bunu etmişsə, əgər bunu yenə də etmişsə, ona daha nə şübhə ola bilər? Fernandi hansı bir qüvvə isə hər şeyi öz gözləri ilə görməyə, hər şeyi öz qulaqları ilə eşitməyə sövq edirdi.

O, Yay evinə yollandı. Əgər pəncərələrdən işıq gəlmış olarsa, bir bəhanə ilə içəri girəcək və Terezanın evdə olub-olmadığını biləcək.

Pəncərələrdən işıq gəlirdi, o, içəri daxil oldu. Əcəb işdir! Stol arxasında iki kişi oturmuşdu. Deməli, heç bir şey sübut olunmadı, heç bir şey təkzib olunmadı. O, Terezanı nə evdə tək görmək, nə də onu başqa bir yerdə, parkda bu pozğunun, bu heyvanın ağuşunda tapmaq istəmirdi. Deməli, buraya nəhaq yerə gəlmışdır, halbuki bunu qət etmək asan da deyildir. Fernand məyus olmuş və qeyzlənmişdi.

Fernand dərhal adlı-sanlı bir cənaba, gələcək senyora, bu malikanələrin gələcək tam hökmran sahibinə çevrildi.

– Sizə əmr edilmişdi ki, – Nikolasa müraciət etdi, – Yay evində görünməyəsiniz. Siz necə cəsarət edib burada veyl-lənirsiniz?

Nikolas ona nəzər salıb istehza ilə gülümsədi, sonra gözünü Terezaya zillədi.

– Cavab verin! – Fernand qışkırdı.

Nikolas öz vəqqıltılı səsi ilə sakitcə dedi:

– Əgər məndən cənab markız soruşsa, nə üçün buraya gəldiyimi ona izah edərəm.

– Rədd ol buradan, eclaf! – Fernand bağırdı.

Bütün Levasser ailəsinin yanında bu südəmərin onun üstünə belə təkəbbürlə çıqırması Nikolası bərk əsəbiləşdirmişdi. Ona acı və ağır bir cavab vermək istəyirdi, amma dərk etdi ki, bu axmaqlıqdır. O, çəpəki nəzərlə əvvəlcə Fernandi, sonra da Terezanı sözərək çıxb getdi.

Fernand xanımlara Nikolás kimi həyasız və zəhlətökən bir nökərin təhkim olunduğuuna təəssüf etdiyini bildirdi. O, qətiyyən pərt olmadan özünü qüsursuz bir kübar kimi tutaraq təmkirlə və sərbəst danışındı. Tereza qardaşının və anasının gözlərində böyüdüyüünü hiss etdi; zarafat deyil, belə gözəl cavan oğlan onun məhəbbətini qazanmaq istəyir.

Madam Levasser bu əmlık quzunun özünü əsl kişi kimi apararaq bu iyrənc firildaqcını qovduğundan məmən-nun olub öz oğlunu, serjant Renunu ona təqdim etdi. Fernand ikinci kişinin Terezanın oynaşı deyil, qardaşı olduğunu görüb bir qədər xəcalət çəkdi, mülayim bir nəzərlə Terezaya baxıb fikrən ondan üzr istədi.

Serjant gənc qrafa yaxşı təsir bağışlamaq üçün Amerikadan söhbət saldı. Fernand onu böyük maraqla dinləyirdi. Axi yeni Amerika dövləti Jan-Jakin prinsipləri əsasında quruldu, bostonlular özlərini Jan-Jakin alovlu tərəfdarı elan etmişdilər, onların indi Parisdəki səfiri Ben-camin Franklin təsadüf düşdükçə qeyd edirdi ki, Amerika inqilabı Jan-Jakin təliminə çox borcludur.

— Bu, son dərəcə amansız və murdar müharibədir, — serjant nağılı edirdi. — Qara camaatın ruh yüksəkliyi coşub-daşır, varlılar isə qalbən müstəbidlərin tərəfindədirlər. Varlılar öz ciblərini bağlamışlar, azadlıq mübarizləri isə çox yoxsuldurlar. Onlar elə döyüşürlər ki, sümükləri çatırdayırlar, acliq çəkirlər, mundırları cırıq-cırıq olub, ayaqqabılıarı yoxdur, soyuq isə orada adamın atasını yandırır. Təkcə ruh yüksəkliyi ilə qarnın tox olmaz, qızışmazsan da. Əgər biz onlara əsgər göndərməsək, tək bacarmazlar. Bunu sizə mən deyirəm, cənab qraf, serjant Fransua Renu deyir. Bizlərdən bəzi para adamlar oraya yollanıb, onların arasında hətta bir neçə kübar adam da vardır: siz, yəqin, müsyö Lafayet<sup>1</sup> haqqında eşitmışsiniz. Amma bunların hamısı dəryada bir qətrədir.

Fernand həyəcanla qulaq asıldı. «Qara camaatın ruh yüksəkliyi coşub-daşır». Bəli, xalq Jan-Jakin ideyaları naminə qurbanlar verir. Xalq onu başa düşür. Jan-Jakla xalqın dili bəndir.

Fransua ayağa qalxdı.

— Mən getmeliyəm, — dedi. — Jan-Jakla qarşılaşsaq, yaxşı olmaz. Bilirsınızmi, bizim yeznəmizlə bəzi ixtilaflarımız vardır, — Fernanda izah etdi. — Jan-Jak qətiyyən əməli

<sup>1</sup> Mari Jozey Lafayet (1757–1834) – fransız siyasi xadimi olub konstitusiyalı mütləqiyət tərəfdarı idi. 1789–92-ci illərdə milli qvardiyaya komandanlıq edərək, xalq hərəkatını böğməga çalışırı. Müdaxiləçilər Fransaya soxularkən onların tərəfinə keçmişdi. Sonralar, 1830-cu ilin iyul inqilabında görkəmli rol oynamış, Lui Philipp mütləqiyətinin bərpasına kömək etmişdir.

adam deyildir. Ancaq onun ideyaları çox qiymətlidir, mən də bu ideyalar xatırınə yaşayıram, bu ideyalar uğrunda da ölücəyəm.

O, anasını qucaqladı.

– Tez qayıt gəl, oğlum! – anası dilləndi.

– Böyük şadlıqla gələrdim, amma bilmirəm, mümkün olacaq, ya yox, – serjant cavab verdi.

– Qayıt gəl, oğlum, xahiş edirəm! – anası təkrar etdi.

Onun sərt səsində lap yalvarıcı bir ahəng duyulurdu.

Fernand da xudahafızlaşmaya başladı.

– Tez-tez gəlin, cənab qraf, – madam Levasser onu dəvət etdi.

Tereza, anası serjanti qucaqlamışkən Fernandi qapı-yadək ötürdü.

– Mümkün qədər tez gəlin, – özünün gur və tənbəl səsi ilə astadan, çağırışla söylədi.

88 Fernand gecənin qaranlığına qərq olmuş parkda xeyli dolaşdı. Gör Jan-Jakin sözləri və surətləri necə məglub-edilməz bir qüvvəyə malikdir? Onlar dünyanın bütöv bir hissəsinin üzünü okeanın o tayına çevirmişdi. Onlar kralı öz arzusu xilafına olaraq, azadlığın imdadına yetməyə məcbur etmişdi. Onlar hətta bu yontalanmamış serjantda da elə hissələr oyatmışdır ki, adam ayağı dəyməmiş meşələrdə istibdada qarşı vuruşmaq üçün okeanın o tayına getmişdir.

Fernand Yay evinə nə üçün getdiyini unutmuşdu. Jan-Jakin korluğu haqqında bütün fikirlər, Terezanın ona nağlı etdiyi həmin zəif və qəribə cəhətlər haqqında düşüncələrin hamısı izsiz yox olmuşdu.

Bu yandan isə özünün uzun məktubuna Jilbertadan cavab almışdı, bu cavab Terezanı onun şüurundan və hissiyatından birdəfəlik vurub çıxarmışdı. Jilberta yazırkı ki, o hətta kübar cəmiyyətindəki boş-boşuna vurnuxma arasında da «Yeni Eloiza»nı oxumağa vaxt tapır. Yazırkı ki, bu əsərin böyük arzularla, dərin hissələrlə dolu sətirləri Sen-Viqor həyatı haqqında yüngül və şən hekayətlə necə qəribə bir surətdə çulgaşır. Fernand oxuyur və oxuduqça ürəyi fərəhli dolurdu, canlı Jilberta onun qarşısında təcəssüm edirdi; o, Jilbertanın məktubunu dodaqlarına sıxdı. Jilberta, yalnız Jilberta onunla idi.

Lakin bu vəcdli hal çox çəkmədi. Artıq sabahı gün Tereza haqqında xatirələr onu bürüdü. Fernand xəyalən Terezanı, onun anasını və qardaşını axırıncı dəfə Yay evində gördüyü kimi gözləri qarşısına gətirirdi, onların sifətlərini, hərəkətlərini görür, danışqlarını eşidirdi. Bunlar həqiqətdə həmin adamlar, həmin sözlər idi, lakin eyni zamanda başqa sayaq idilər – məşum və qorxunc idilər. Budur, hər üçü, bütün Levasser ailəsi şamların işığında Jan-Jakın stolu ətrafında oturmuş və onun haqqında danışırlar, ağıldankəm bir uşaq kimi ondan istifadə edirlər. Fernand əclaf Nikolası da xatirinə saldı, indi budur, onlar dörd nəfərdirlər, can verənin ətrafinə qonmuş cəmdəkyeyən quş kimi Jan-Jakın ölümünü gözləyirlər.

Fernand dişlərini qıçırdı. Dəhşətli qarabasmanı özündən qovdu. İradəsini köməyə çağıraraq Jilbertanın uşaq xətti ilə tələsik yazılmış məktubunu gözü qarşısına gətirdi. «İctimai müqavilə»nin sözləri ilə azadlıq və bərabərlik səltənətinə çağırın Jan-Jakın asta, lakin nüfuzedici səsini eşitdi.

Lakin bu səsə Terezanın gur və ağır səsi qarışaraq aydın, təkidli və şirnikləndirici bir surətdə səsləndi; bu səs deyirdi: «Mümkün qədər tez gəlin!» Başa düşülməyən bu müəmmənə, müəllimi Tereza ilə bağlayan bu həyəcanlandırıcı telləri açmağı Terezanın səsi ilə tələb edən, əcəba, xəyalın özü deyilmi?

O, bu səsin hökmünə əməl etməyəcək. Bu sərsəm şübhələrlə özünü daha incitmək istəmir. O, Jilberta qayıdincayadək gözləyəcək. Gördüyü və eşitdiyi bu ikitərəfli məsələni onunla birlikdə müzakirə edəcək. Jilberta ilə bircə kəlmə danışan kimi, onun aydın simasına bircə kərə baxan kimi bütün şübhələri həll olunacaqdır.

Bəs gözləmək lazımdır mı? Məsələni aydınlaşdırmaq üçün daha qısa, düz və doğru yol yoxdur mu? Məgər müəllim öz memuarlarını yazmayıbmı? Məgər Tereza ona deməmişdi: «...bu cizma-qaralar bizdən sonra yaşayacaq adamlar üçündür». Cizma-qaralar, görünür, elə memuarlardan ibarətdir! Onlar buradadır. Onlar Yay evindədir! Bax Fernand bunları oxumalıdır! Müəllimin müəmməsini müəllimin özü açar.

Fernand bu memuarlara göz gəzdirmək imkanına nail olacaq. Tereza ona kömək edər. Onun Tereza ilə dostluğunun əsl mənası da bundadır.

Fernand yenə oğrun-oğrun Yay evinin ətrafında dolasır. Bu dəfə o, gizlicə Terezanı asanlıqla görməyə nail olur. Onlar yaxın bir axşam, Jan-Jak qəsrə gedərkən görüşmək haqqında danışın razılaşırlar.

Həmin axşam Fernand Tereza ilə ilk görüş zamanı olduğu kimi sıxıntı keçirirdi. Onlar dar yollarla yanaşı gedir, hər ikisi susurdu. Fernand hər bir ehtiyatsız sözdən, hər bir ehtiyatsız hərəkətdən çəkinməyi və Tereza ilə yalnız müəllim haqqında danışmağı qət etmişdi.

Fernand aramsız, boğuş və karixmiş bir səslə dedi ki, Jan-Jakin kitablarından tanış olan sözləri onun öz dilindən eşitdikdə adama tamamilə başqa cür təsir edir, adamı ruhlandırır, özünə cəlb edir. Bu da çox gözəldir ki, serjant Renu Jan-Jakin təsiri altında Amerikaya getmişdir. Tereza təəccüb qalmışdı. Ona məlum olduğu kimi, Fransua Fransadan qaçmalı olmuşdu, axı nə isə şübhəli işdə onun barmağı vardi, bu isə kral məhkəmələrini çox maraq-landırmışdı. Lakin Tereza nə üçün gənc qrafi çasdırsın, karixdirlər?

— Bəli, — Tereza dilləndi, — Jan-Jak çox gözəl oxuyur. Adama çox xoş olar ki, biri oxuya, sən də bu vaxt nə isə bir işlə məşğul olasan. Xüsusilə qışda. Gecələr uzun olur və bu vaxt o oxuyanda mən də tikişlə məşğul ola-ola həzz alıram.

Onlar yenə gölün sahilinə, tanış söyüd ağacının yanına gəldilər. Tereza çımlı skamyada oturdu. Jan-Jak, adətən, bu skamyada oturardı. Skamyə ensiz idi. Fernand onun yanında oturmaq istəmədi: o, buraya Tereza üçün deyil, Jan-Jak üçün gəlmüşdi. O, ayaq üstə dayandı. Buna bir qədər təəccüb qalan Tereza soruşdu:

— Siz niyə oturmursunuz?

Fernand oturdu. «Yalnız Jan-Jak haqqında danışmalı, yalnız memuarlar haqqında danışmalı», — deyə özünə hökm verdi. Sonra ucadan dedi:

— Madam, siz çox lütfkarlıq edib mənə söylədiniz ki, müsyö Jan-Jak indi nə isə yazır və onun hazır əlyazmaları da vardır.

Tereza şübhəli nəzərlə ona baxdı. Bir buna bax, yenə Jan-Jakin yazı-pozuları haqqında danışır! Bəlkə, Tereza səhv edir, bəlkə, onu elə, doğrudan da, Tereza deyil, bu

kağız yiğini maraqlandırır? Amma yox. Bu söhbətlər yalnız bəhanədir. Tereza axmaq olmağına, bəlkə də, axmaqdır, amma kişilərin nə istədiyini bilməkdə onu aldada bilməzsən.

— Bəli, — Tereza cavab verdi, — yazdığını şey çoxdur, qalaq-qalaqdır, amma bunların hamısı bizdən sonra yaşayacaq adamlar üçündür. Mən ki bunları sizə demişəm?

Fernand belə bir cavabı gözləyirdi və bunun cavabında nə söyləyəcəyini əvvəlcədən düşünmüdü. Lakin o, hər şeyi unutmuşdu. Terezanın yaxında olması onu adı halından çıxarırdı, o, özünü ələ almağa çalışmirdi. Hər ikisi susurdu. Qarşı tərəfdə Üca Qovaqlar adasının tutqun kölgəsi görünürdü, ağacların yarpaqları xışıldıyırdı, gölün suları sahilə dəyib şappıldayırdı.

— Yaman istidir, — Tereza dilləndi.

Ləçeyinin lentini aramla açıb başından çıxartdı. Əli ilə saçlarını yüngülçə tumarladı, saçları ciyinlərinə töküldü. Fernand ona tərəf baxmağa cəsarət etmirdi. O, ləçeyin altından pırtlayıb çıxan bu şabalıdı saçların höruklerini görmüşdü. O, açılıb tökülmüş, ləçəksiz saçları təsəvvürünə gətirirdi. Onun boynunu nə isə qıcıqlandırırdı, bu, Terezanın saçları idi, Fernand istər-istəməz bu saçlara baxdı.

— Bəli, — Tereza yenə dilləndi, — mənim saçım qalındır, uzundur, ləçeyin altına yiğib bağlamaq çox çətin olur.

Fernand udqandı. Özünə sərbəstlik verməyə onun haqqı yox idi. Fikri bir anlığa belə dağıtmaq olmazdı.

— Madam, mən bilişəm ki, — Fernand dilə gəldi, — müs-yö Jan-Jakın əlyazması gələcək zamanın adamları üçündür. Amma mən də hələ cavanam və müəyyən mənada mən də artıq gələcək zəmanə adamıyam. Siz mənə bu əlyazmaya nəzər yetirməyə icazə verərsinizmi?

Tereza olduqca təəccübləndi. Ola bilərmə? Yoxsa onu, doğrudan da, yalnız bu yazı-pozu maraqlandırır? Tereza Jan-Jakın necə şikayətləndiyini dumanlı halda xatırladı: o şikayətlənirdi ki, dostları onu kralın və bütün dünyanın nəzərində ləkələmək üçün əlyazmalarında dəyişiklik edirlər. Bəlkə, bu gənc oğlan da? Axmaq fikirdir. Tereza səhv edə bilməz. Yalnız bircə şeyi... istəyən adam belə zırıltı və həyəcanla danışar.

Tereza başını yana yüngülçə elə çevirdi ki, saçları bütünlükdə Fernandin üzünə toxundu. Fernand yana çəkilmək,

qaçmaq istədi. Bir anlığa Jilbertanı, onun otağını, onun paltarını xatırladı, onun ətrini duydu. Lakin xatırəsi aydın bir şəkil almamış dağıldı, burada, onun lap yaxınlığında isə Terezanın saçları duyulurdu. İradəsi xilafına olaraq əlləri onun dalğın hörukindrində gəzir və tumarlayırdı, saçları içərisinə keçir, onları qarışdırır, yavaşça dartırdı.

— Belə etməyin, ağıridır, — deyə Tereza qaranlıqda əlini qaldırıb oğlanın əlini axtardı. Onun əlini tapıb öz əlinə aldı. Fernand, sanki, oda toxunurmuş kimi əlini dardı, sonra yenə uzadıb onun əlini tutdu, möhkəmcə əlinə keçirib sıxdı, azca boşaldıb yenə, bir qədər bərkdən sıxdı.

Tereza şadlığından bilmirdi nə etsin. İndi isə o, gənc qrafa əzab verəcək, onu incidəcəkdi. O, Fernandin, əslində, istədiyi şeyə cavab vermədi, həm də işgüzarcasına Jan-Jakin yazı-pozularını oxumaq üçün ona icazə vermək məsələsinə keçdi.

— Mən bilmirəm, — dilləndi, — sizə bir şeylə kömək edə biləcəyəm, ya yox. Gərək anamlı danışam. Jan-Jak, yəqin, əleyhinə olar. Bir halda ki o əleyhinədir, mən bunu etməməliyəm. O, mənə elə mehribandır ki. O, mənim üçün müqəddəsdir.

Fernand ona qulaq assa da, eşitmirdi. Terezanın əlini öz əlinə almışdı, bəs nə üçün Fernandin əl sıxmasına cavab vermir? Nə üçün o, yenə əlyazması haqqında söhbət açdı? Fernand məyus olmuşdu.

Nəhayət, Tereza qət etdi ki, vaxt çatmışdır.

— Lakin sizə hər hansı bir şeydə rədd cavabı vermək çox çətindir, — deyə Fernandin əl sıxmasına cavab verib onun çıyıllarını qucaqladı. — Sizdən ötrü mən nəinki təkcə bunu edərəm, — əlavə etdi.

Onlar öpüşdülər.

Fernandin bütün ciddi qərarlarından əsər də qalma-mışdı, hər şey unudulmuşdu. O bilmirdi, onu Terezamı özünə cəlb etmişdi, yoxsa özü ona meyil salmışdı. O, istər-istəməz iradəsini gərginləşdirib girdaba, qızğın bir axına, təbiətin özünə necə qərq olduğunu güclə dərk edirdi.

## XI fəsil

### TEREZANIN RƏĞBƏTİNİ QAZANMAĞA ÇALIŞANLAR

Tereza kəbindən xaric fərəh axtarmağı heç vaxt günah hesab etmirdi. Vaxtilə bakırə olmadığını Russoya etiraf edərkən o, buna məhəl belə qoymamışdı. Tereza özünün sonralar başqa kişilərlə əyləndiyindən Russonun xəbəri olub-olmadığını bilmirdi: Russo heç bir vaxt bu barədə ona bircə kəlmə də olsun deməmişdi. Bir halda ki Russo belədir, onda Tereza özgə kişilərlə əylənməkdə özünü haqlı hesab edirdi. Ancaq elə ki birisilə yeni sevgi macərası başladı, ona sadıq qalır və bir daha heç kəslə eşqbazlıq etmirdi. Tereza belə düşündürdü ki, bu yay Ermenonvildə belə yeganə adam Nikolas olacaq, ancaq birdən bu ətcəbala cavan qraf ortaya çıxmış və onu aludə etməyə başlamışdı.

Xülasə, indi ki belə olmuşdur, daha nə edə bilərsən, qoy hər şey necə gedirsə, elə də getsin. Ancaq hər halda, Nikolas – Tereza bunu ilk baxışdan duymuşdu – onun üçün daha münasibdir. Boy-buxununa görə də, öz mənşəyinə görə də. Bu səbəbdən Tereza vicdan əzabı çəkirdi ki, ona sadıq qalmamışdır. İki nəfərlə eyni zamanda əylənmək yaxşı deyil. Tereza o qədər də namussuz deyil ki, belə bir iş tuta, həm də buna onun aqli-kamalı da çatmaz.

Ancaq bu dəfə işin axırı yaxşı olar. Nikolas ağa nökəridir və mənşəyi etibarilə onunla bərabərdir, o başa düşəcək ki, adı bir qadın əsl qrafin və Ermenonvilin gələcək senyorunun iradəsinə boyun əyməyə məcbur olmuşdur. Qraf Fernanda gəldikdə isə hələ çox gənc və təcrübəsizdir, o, Terezanın Nikolas ilə əyləndiyini sezməz.

Əslində, Terezaya hər ikisi – Nikolas da, Fernand da xoş gəlirdi. Əlbəttə, eşqbazlıqda gənc ilə, eşqdə təmiz və təcrübəsiz bir adamla oynasmaq da pis deyildi. Hələ bundan başqa, qraf nə qədər adlı-sanlı bir cənab olsa da, onunla danışmaq asan idi, hətta öz mühitindən olan Nikolasla danışmaqdan da asan idi.

Tereza Fernandla yaxınlaş etdikdən sonra ilk dəfə Nikolasla görüşdükdə ehtirası yeni qüvvə ilə alışdı. Nikolas

ona xüsusilə comərd görünmüdü. Tereza həmişəkindən daha güclü hiss etmişdi ki, başqası deyil, yalnız Nikolas onun yeganə adamıdır. Nikolasın qarşısında günah işləmiş olması isə, onu özünə cəlb etdiyi dəqiqələrdə Terezanın xəyalına Fernandi gətirmişdi, ona elə gəlirdi ki, onların hər ikisinin eşqi ilə məşğuldur, bu isə son dərəcə şirin idi.

Sonralar ona elə gəlirdi ki, Nikolasa əsl xəyanəti onun ağuşunda olub qraf Fernandi düşünərkən etmişdir. O qət etmişdi ki, öz Nikolası qarşısında özünə bəraət qazansın. Buna görə də əvvəlcə yönəmdəsiz bir işvə ilə ondan soruşdu ki, Nikolas ona sadiqdir, ya yox.

— Cəfəng sözlər danişma, kaftar, — Nikolas kobud, lakin mehribanlıqla cavab verdi.

Tereza isə sanki, Nikolas ondan hesabat tələb edirmiş kimi ona nağıl etdi ki, gənc qraf ondan heç də «o şeyi» istəmir, o yalnız Jan-Jakın yazı-pozularını oxumaq istəyir.

Terezanın sözləri həmişə dildən zirək olan Nikolasın nitqini qurutdu. Tereza qəribə Jan-Jakın yazı-pozularını ilk dəfə xatırlatdığı vaxtdan bəri Nikolas belə güman edirdi ki, cıdır atları üçün tövlə tikdirməkdən ötrü ona lazım olan iki yüz luidoru bu bir yiğin kağız qalağından çıxarmaq üçün bir yol tapacaqdır. Heç bir vəchlə yol vermək olmaz ki, bu uzundraz gənc qraf onun planını boşça çıxartsın. Fəaliyyət göstərmək lazımdır.

Nikolas öz planlarını ətraflı surətdə Terezaya izah etdi. O deyirdi ki, əslində, markiz onu aldatmışdır. Əgər markiz böyük bir tövləni idarə edəcəyi vədi ilə onu şirnikdirməsəydi, Londondan çıxbı gedərdim? Bunun əvəzinə müsyö de Jirarden pulları öz sarsaq bağlarına xərcləyir. Nikolas heç də burada uzun müddət qalmaq fikrində deyildir. Elə ki böyük bir məbləğ pul toplaya bildi, o saat Parisdə öz xüsusi cıdır atları tövləsini açacaqdır. Nikolas özünün Parisdə mister Tetersoll kimi bir ağa olacağını uzun-uzadı təsvir etməyə başladı. Atlar haqqında danişarkən Nikolas tamam başqa şəklə düşürdü. Tereza onun nə barədə danışdığını heç də həmişə başa düşmürdü, amma ona inanırdı və onun dediklərinə heyran olurdu.

— İndi bir gör ki, mənə vur-tut iki yüz ugursuz luidor lazımdır! — Nikolas qəzəblənib özündən çıxırı. — Dünyada isə nə qədər pul əbəs yerə batıb gedir! Madam Tereza,

siz də həmin çətinliyi çəkirsiniz. Cənab filosofun yazıpozuları yerindəcə qalib ki, qalib, sizin kimi nazənin isə ən lazımlı şeyə belə ehtiyac hiss edir, bütün günü əlləşib-vuruşur, amma bircə ipək paltarı vardır. Bu yandan da bu qraf gəlib çıxb ki, bəs müsyö filosofun yazılarını oxumaq istəyirəm. Sizin qraf Fernandınız, inanın ki, sizi aldadır. O gedib hər yana car çəkəcəkdir, yazıpozular haqqında sağa-sola çərənçilik etdikdə isə onlar, necə deyərlər, öz bakırlığını itirir, qiyməti aşağı düşür, belə olduqda, madam Tereza, siz əvvəlki kimi yenə də öz ucuz paltarlarınızda gəzəcəksiniz. Sizə məsləhətim budur: hələ nə qədər ki tələbat var, yazıpozuları pula çevirin. Mən artıq buna inanmışam ki, sizdə tacir qanı yoxdur. Amma bilmirəm necə olur ki, sizin hörmətli ananız kimi zirək bir xanım bu ümidişiz şikəst adamlı – cənab filosofla bacara bilmir? Pullar əlimizə keçdikdə isə görərsiniz ki, tez bir zamanda necə artıb çoxalmağa başladı. Mənim çoxlu tövləm, sizin isə paltarlarınız, daş-qasıınız, sizin kimi xanıma layiq bəzəkli minik arabanız olacaqdır. Öz hörmətli ananızla danışın. Mən bunu tələb edirəm! Mən israr edirəm!

Tereza bilirdi ki, əgər bu yazıpozularla bir şey etmək mümkün olsaydı, onu anası edərdi. Ancaq Terezanın könlünü oxşayan bu idi ki, müsyö Nikolas onu gənc qrafa qısqanır və ona yalnız bir əylənməli qadın kimi deyil, öz işlərini müzakirə edə biləcək rəfiqə kimi də baxır. Bundan başqa, Tereza bilirdi ki, Nikolasa zidd getmək olmaz, yoxsa iş korlanar. Buna görə də ona cavab verdi ki, məsləhətini anasına yetirəcəkdir. Nikolas onun sağısına təvəccəhlə möhkəmçə bir şapalaq vurdu və dedi ki, bəs ağıllı adamın ağıllı söhbət edə biləcəyi bir qadınla tanış olduğunu ilk görüşdən bilmışdı.

Bos və kimsəsiz park ilə nökər otağına qayıdan Nikolas öz planlarını ətraflı surətdə düşünməkdə davam edirdi. İki yüz luidordan az bir məbləğ barədə danışmağına da dəyməz, çox xirdadan başlamaq olmaz, o, öz ilk maneəsini yaxşı bir fəndlə aradan qaldırmalıdır.

Onun işgüzar fikirlərini bərk it hürüşməsi pozdu, elə həmin anda da bir it onun üstünə atıldı. Nikolas bunun nə olduğunu dərhal anladı. Filosof, bu qəribə adam son vaxtlar Ledini həmişə özü ilə qəsrə gətirirdi. Lənətə gəlmış

heyvan lap əvvəlcədən Nikolası xoşlamırdı, indi isə, bütün başqa cəhətlərdən əlavə, onun Tereza ilə görüşlərinə bir əngəl olmuşdur.

— Səsini kəs, murdar qancıq! — Nikolas boğuq səslə ingiliscə söylənərək hürən, zingildəyən və mirıldayan iti sakitləşdirməyə çalışdı. — Bu mənəm, — fransızca qışkırdı, — mənəm, müsyö Nikolas, cənab markizin nökəri.

— Buraya gəl, Ledi, — qəribə adamın sakitləşdirici səsi eşidildi. İt qaçdı. Filosof ilə mehtər qarşı-qarşıya gəldi və hər biri öz yolu ilə getdi.

Jan-Jakin yazı-pozuları ilə hər iki məşuqunun belə çox maraqlanması Terezanı təəccübləndirir, hətta ona bir qədər gülünc görünürdü. Nə olsun, o həm Fernandla, həm də Nikolasla dostluq eləməyi sınayacaq.

Hər şeyi biciklə yerinə yetirməyə çalışan Tereza əvvəlcə Jan-Jakin kağızlarına baxmaq barədə Fernandin xahişini anasına söylədi. Sonra isə öz sevimli qrafına xəyanət edərək, sanki, onun öz ağılna belə gəlibmiş kimi sözünə davam etdi:

— Bəlkə, Jan-Jakin cəfəngiyatında, doğrudan da, bir şey var, düşmənləri də hər yolla onun kitablarını ələ keçirib, orada nəyi isə saxtalaşdırmağa çalışırlar. Anacan, bəlkə, onları tezliklə satmaq lazımdır, hə? Yoxsa onlar həvəskarlar üçün öz qiymətini itirər.

Anası öz nüfuzedici gözləri ilə diqqətlə Terezaya baxırdı.

— Nəyi itirər? — gülümsəyərək soruşdu. — Həvəskarlar üçün qiymətini? Səni o həvəskarlar qiyməti üçün şallaqlamaq lazımdır. Elə bilirsən ki, mən bu hədyanın dalında kimin dayandığını bilmirəm? Burada sənin kələkbazın, mehtər Nikolas, məlun arvadbazın barmağı var.

Tereza ovqatı təlx olmuş halda üz-gözünü turşutdu. Onun ovqatını təlx edən bu idi ki, işi pis başlamışdır, ancaq anasının gözündən, onsuz da, heç bir şey qaça bilməzdi.

Madam Levasser möhkəm bir məntiqlə sözünə davam etdi:

— Əgər sənin başında, heç olmasa, bir qram ağıl olsayıdı, başa düşərdin ki, mehtər sənin az-çox qalmış gözəlliyinə deyil, bizim pullarımıza göz dikmişdir. Yoxsa burların hamısı sənə hələ də aydın deyil? Əslində, sən elə axmaqsan, qanın bir az qızanda isə ağılnın başından çıxır.

Madam Levasser, dəfələrlə olduğu kimi, Jan-Jakin stoluna və sandığına həsrət və acıq dolu bir nəzər saldı. Onun Nikolas kimilərinin məsləhətinə ehtiyacı yoxdur. Özü bu yazı-pozunu çoxdan pula çevirərdi, günü günə satmadı. O, cavan deyil və bu nemətdən, hələ nə mümkünnsə, qoparmaq istəyir, heç olmasa, əziz oğlu Fransuanı şad etmək xatirinə bir şey qoparmaq istəyir. Ancaq təəssüf ki, o, öz əcəlini səbirsizliklə gözləməyə alışmışdır.

O, Terezaya ciddiyyətlə dedi:

—Jan-Jakin yazı-pozusunu qrafa göstərib-göstərməyəcəyim haqqında hələ fikirləşərəm. Mən özüm onunla danışaram, sən isə kiri, yoxsa bəla açarsan. Öz lotuna isə belə deyə bilərsən: əger öz məsləhətləri ilə mənə yaxşılıq etmək istəyirsə, onda qoy bu kələkbaz zəhmət çəkib öz ayağı ilə yanına gəlsin. Mən onun başına ağıl qoyaram.

Madam Levasser tək qalıb, nə etməli olduğu haqda xeyli və hərtərəfli düşündü. Mehtər Nikolası heç bir vəchlə nə yazı stolunun, nə də sandığın yanına buraxacaq. Cavan qrafa gəldikdə isə, qoy bu kağız yiğininin içərisində nə qədər istəyirsə, eşələnsin. Bu göyərçini ehtiyat üçün saxlamadan zərər gəlməz.

*XII fəsil*  
«ETİRAF»

Baş verən əhvalatdan sonra Fernandin qəlbində elə həyəcanlı hisslər coşurdu ki, belə hisssləri hələ heç vaxt keçirməmişdi.

Fernand Jan-Jaka, Jilbertaya, Terezaya qarşı günah işlətmüşdi, özünü və başqalarını hörmətdən salmışdı.

Bununla belə, Fernandin Terezaya olan hisssləri onu ilk dəfə Parisdə, sonra isə burada, kənddə bürüyən kobud şəhvətə və heyvani ehtirasa oxşamırıldı. Bu hali sevgi də adlandırmak olmazdı: onun Jilbertaya bəslədiyi hissi Terezaya olan meyli ilə müqayisə etməyin özü də ehtiramsızlıq olardı. Onu Terezaya cəlb edən — Terezadakı dərin ibtidailik, onda təcəssüm edən təbiətin özü idi. Tereza hər hansı bir düşüncə əlamətindən məhrum bir gil parçası, bataqlıq, palçıq və eyni zamanda bataqlıqda əks edən bir

işiq idi. Terezanı ona cəlb edən hiss adı bir şəhvət deyil, nə isə daha güclü bir hiss idi. Tereza: «Sizdən ötrü mən nəinki təkcə bunu edərəm!» – dediyi vaxt onun məxmər kimi yumşaq səsində elə bir mehribanlıqvardı ki, Fernand bunu bütün həyatı boyu unutmayacaqdı. Tereza Fernandı sevirdi, bəli, sevirdi.

Bəs sonralar necə olacaq? Jan-Jakin gözləri içinə necə baxacaq? Jilberta gələndə nə olacaq?

Ən ağıllısı bu olardı ki, Terezaya bəslədiyi hissini zəhərli bir neşər kimi ürəyindən çəkib çıxarasın. Amma Tereza ilə görüşməkdən vaz keçərsə, sadəcə olaraq, ondan qaçarsa, bu, qorxaqlıq və alçaqlıq olar, elə deyilmə? Məsuliyyətdən yaxa qurtarmağa onun haqqı yoxdur. O, bir daha yalnız bircə dəfə onunla görüşməli, ona izah etməlidir ki, bir-birindən qaçmaq onların hər ikisi üçün daha yaxşı olar. Ancaq Fernand özü özündən qorxurdu. O, öz hərəkəti üçün özünü nifrət edirdi, buna baxmayaraq, onu hansı bir qüvvəsə hər şeyi bir daha və bir daha təkrar etməyə sövq edirdi.

Jan-Jak, adətən, günün bu çağında gəzdiyi zaman Fernand yenə Yay evinə getdi. Oraya getmək – cansıxıcı qüssə də, qızığın ehtiras da elə bunun özündə təcəssüm olunurdu.

O, qapını döydü.

– Buyurun! – boğuq səs eşidildi.

O, içəriyə keçdi. Təkcə madam Levasseri gördü. Onu dərin məyusluq bürdü və... yüngülcə nəfəs aldı.

Qarı Fernandla göz-gözə söhbət edə biləcəyindən məmənnun idi. Fernand, yəqin, Jan-Jakin yazı-pozuları üçün gəlmışdır. Onun xahişini Tereza söyləmişdi.

– Ancaq, – qarı sözünə davam etdi, – sizin bizdən tələb etdiyiniz şeyi, cənab qraf, biz düzünü söyləmiş olsaq, edə bilməyəcəyik. Mənim kürəkənim belə arzu edir ki, öldüyü günə kimi heç kəs onun əsərlərini görməsin. – Madam Levasser xırda iti gözləri ilə ona baxdı. – Bəs nə üçün elə siz özünüz onun özündən icazə almırıınız? – Fernanda macal vermədən yenə sözünə davam etdi. – Axi siz ki onunla tez-tez görüşürsünüz. – Fernand pərt halda susurdu. – Bizim Jan-Jakin, doğrudur, bir az qəribəliyi var, – qarı Fernandın imdadına yetdi, – ancaq siz onun həqiqi dostusunuz, mən

bunu görürəm, hörmətli kürəkənim də belə deyir. Deməli, mən sizə iltifat edəcəyəm, – mehribanca əlavə etdi.  
– Ancaq biz gərək ehtiyatlı olaq. Yalnız o vaxtlar gəlin ki, onun bizi qəfildən yaxalaya bilməyəcəyinə tam əmin olaq.

Fernand dili dolaşa-dolaşa təşəkkür etdi. Madam Levasser hiyləgərcəsinə barmağı ilə onu hədələdi.

– Yaman bic adamsınız, mənim gənc qrafım, qızımı da məftun etmisiniz, indi də mən, qoca bir qadın sizdən ötrü ömrümdə ilk dəfə olaraq adam aldadıram. Nə isə, sabah gəlin.

Fernand mütəəssir halda getdi. Madam Levasser soruşurdu ki, nə üçün Fernand birbaşa Jan-Jakin özünə müraciət etmir, deməli, hətta madam Levasser də onun oyununun necə nalayıq bir şey olduğunu başa düşmüdü. Yox, o, sabah Yay evinə getməyəcək. Jan-Jakin əlyazmaları içərisində oğrun-oğrun qurdalanmayıcaq.

Sabahısı Fernand Yay evinə getdi. Madam Levasser ona iki dəftər verdi:

– Cəmisi on yeddi dəftərdir. Saymışam. Mən dəftərlərin sandıqda və stolun yesiklərində nə qaydada olduğunu yaxşıca yadda saxlamalı oluram ki, sonra hamisini olduğu kimi əvvəlki yerinə qoyam.

Tereza otaqda idi və öz ev işləri ilə məşğuldu. Gözlərini Fernanddan çəkmirdi, axı onu çıxan idti ki, görmürdü. Fernand pərt idi, Terezanın burada olması ona mane olurdu.

– Olmaz ki, bu dəftərləri evə aparım? – soruşdu.

– Siz nə danışırsınız, əziz qraf! – madam Levasser özündən çıxdı. – Məncə, biz, onsuz da, risk edirik! Bircə bu stolun arxasına keçin! – Jan-Jakin yazı stolunun yanındaki kreslonu göstərərək hökm verdi.

Fernand mütərəddid halda əyləşdi. Onun hərəkəti məgər günah deyildimi? Müəllimin yazı stolu arxasında oturub onun sırlarını araşdırasan, hələ ləkə vurduğun arvadı da, üstəlik, burada ola, bu ki dəhşətdir! Lakin Fernand daha bu girdaba atılıb, geri dönmək də mümkün deyil.

Fernand birinci dəftəri açdı. «Xatirələr» başlığının üstündən xətt çəkilmiş və onun əvəzində gözəl, möhkəm və eyni zamanda incə bir xətlə «Etiraf» sözü yazılmışdı.

Fernand oxumağa başladı:

«Mən keçmişdə heç bir nümunəsi olmayan və gələcəkdə də heç vaxt nümunəsi olmayacaq bir əsər yazmağa başlayıram. Mən öz qəbilimdən olan məxluqata insanı onun əsl ruhunda, təbii halında göstərmək istəyirəm. Özümü göstərmək istəyirəm.

Yalnız özümü. Mən öz qəlbimi yaxşı tanıyıram, buna görə də insanları tanıyıram. Rast gəldiyim adamların heç birinə və cəsarətlə deyə bilərəm ki, müasirlərimdən heç kəsə oxşamırıam. Ola bilsin ki, başqalarından yaxşı deyiləm, amma hər halda, başqa adamam.

Məhşər gününün şeypur səsi ucalan vaxt əlimdə bu kitab, gəlib haqq-taalanın qarşısında duraraq bəyan edəcəyəm: nə etdiyimin, nə düşündüyümün, nə olduğumun hamısı burada yazılmışdır. Mən öz qüsurlarımı gizlətməmişəm. Özümü olduğum kimi, bəzən nifrətəlayiq və alçaq bir adam, bəzən də mərhəmətli, alicənab və böyük bir insan kimi təqdim etmişəm. Qoy mənim saysız-hesabsız müasirlərim etirafımı eşitsinlər, mənim qüsurlarına heyif silənsinlər, qoy rəzaletdən üzləri qızararaq mənim müsibətlərimi bilsinlər. Ey xudavəndi-aləm, qoy o vaxt bir bəni-insan ərşi-ilahının astanası qarşısında cəsarət edib desin ki, mən bu adamdan yaxşı idim».

Fernand oxumağına davam edirdi, öz aydın ifadəsi ilə heç bir şeylə müqayisə edilə bilməyəcək Jan-Jak sətirləri dəhşət doğuracaq qədər çılpaq həqiqiliyi ilə onu, doğrudan da, sarsıtdı. Fernand heç vaxt elə bir adamın tapıla biləcəyini xəyalına belə gətirmirdi ki, öz mənliyini bu qədər dərinindən didişdirməyə cəsarəti çatmış olsun. Qəlbin dərin guşələri burada elə bir cəsarətlə açılıb üzə çıxarılmışdır ki, bu, bütün yeraltı aləmin zahirə çıxarılmışındakı cəsarət-dən qat-qat artıqdır.

Ən böyük möcüzə isə budur ki, bu məşum sırlarə yol tapıb nəzər salmağa cəsarəti çatan bir adam öz mühaki-məsini itirmir.

Fernand səkkizyaşlı Jan-Jakin məruz qaldığı bədən cəzasına dair sətirləri oxudu. Otuzyaşlı gözəl bir qadının əli ilə icra edilən bu cəza kiçik uşaqla necə də şəhvətə bənzər bir hal, vaxtından əvvəl cinsi duyğu hissi oyatmış və keçirdiyi hal necə də onun arzularının, ehtirasının, onun hissiyyat xarakterinin istiqamətini həmişəlik olaraq müəyən etmişdi.

Fernand Jan-Jakin doqquz yaşında ikən haqsızlığı ilk dəfə necə dərk etdiyi haqqında da oxudu. Etmədiyi bir hərəkət üstündə onu necə incitmişlər, o da təkidlə öz sözünün üstündə durmuş, onun yanında olanların fikrincə, «tərslik etmişdir», buna baxmayaraq, etmədiyi şeyi boynuna almamış, üzülüüb əldə düşsə də, hər halda, bu imtahandan qalib çıxmışdır. «Ütancaq və sözə qulaq asan, – Fernand oxumağına davam edirdi, – ağıllı və həlim rəftərə alışmış bir oğlan uşağını təsəvvürünüzə gətirin. Bu uşağa qəfildən bir haqsızlıq edirlər, həm də bunu onun dünyada ən çox sevdiyi və hörmət etdiyi adamlar edirlər. Bütün məfhumlar necə də fəlakətə uğrayır, ruhda necə bir dönüş, fikir və düşüncədə necə bir çevriliş baş verir! Cismani ağrı nə qədər bərk olsa da, mənə o qədər də böyük əzab vermirdi: məni hiddət və qəzəb, ümidsizlik boğurdu. Nəhayət, yatağa uzandıqda öz qəzəb hissimə sərbəstlik verdim, yazılı saçım üstə əyləşib var səsimlə, azi, yüz dəfə qışqırdım: *Carnifex!* *Carnifex!* *Carnifex!* Cəllad! Cəllad! Hələ indi də, bu sətirləri yazdığını vaxt da nəbzim tez-tez vurur və əgər yüz min il yaşamış olsaydım da, həmin dəqiqələr yenə də hafizəmdən sönüüb getməzdi. Zoraklıq və haqsızlıqda mənim bu ilk toqquşmam qəlbimdə elə dərin iz buraxmışdı ki, kimə aid olmasının fərqiనə varmadan haqsızlıq gördükdə və ya haqsızlıq haqqında eşit dikdə hər dəfə məndə bu hal yenidən baş qaldırır, bu hal elə baş qaldırır ki, sanki, bunun qurbanı mən özüməm. Həmin gün mənim qayısız uşaqlıq çağım sona yetmişdi».

Fernand oxuyurdu ki, o vaxt varlı bir evdə nökər olan on səkkiz yaşlı Jan-Jak heç bir lüzum olmadan köhnə və yararsız gümüşü-çəhrayı rəngli lenti oğurlamış və bu oğurluğu ona heç bir pislik etməmiş günahsız bir məxluqun, mehriban xidmətçi qadının üstünə atmışdı. Jan-Jak bu barədə obrazlı nağıllı edirdi, heç nəyi izah etməyə çalışmadı,

bu, sadəcə olaraq, elə-belə idi, buna görə də Fernand hətta Jan-Jak kimi adamlara da təkrar-təkrar üstün gələn düşüncəsiz və bələli başlanğıçın qüdrətindən dəhşətə gelmişdi.

Jan-Jak öz mənliyinin zülməti və sürüşkən dolanbac-larına getdikcə daha dərindən və daha amansızlıqla qərq olurdu. Getdikcə yeni-yeni «gülünc və acınacaqlı» hərə-kətlərindən nağıl edirdi. Şəhvətin sadəlövh ləzzətindən və xəyalının incə nəşəsindən danışırı.

Fernand Jan-Jakin necə acı bir halda məyus olub ümidiini üzdüyünü gördü. Onların arasında öz zəmə-nəsinin ən böyük xadimləri – Didro<sup>1</sup>, Melhior Qrimm<sup>2</sup>, «Ensiyeklopediya»nın yaradıcıları, böyük Volterin özü də var idi, bunların da, demək olar, hamısı birləşib Jan-Jaka qarşı olmuşdu, ona xain çıxır, onu təqiblərə məruz edir-dilər. Bütün bu adamlar şöhrətpərəst, kinli və kor idilər, onların nəzakətli və görkəmli simaları bir pərdə idi, bunun arxasında isə eybəcər heyvan sifətləri gizlənirdi, Jan-Jakin amansız mühakiməsi qarşısında tab gətirən yeganə adam isə Jan-Jakin özü idi.

Fernand üç gün səhərlər Yay evinə gəlib «Etiraf»ın qalın dəftərlərini oxudu. Madam Levasser dəftərləri ona adda-budda verirdi, Fernand isə etiraz etmirdi. O, dəftərlərin hər birinə son dərəcə böyük bir maraqla göz gəzdirirdi. Onları aram-aram, diqqətlə oxumaq istəyirdi, lakin cəld, həyəcanla, səbirsizliklə oxuyurdu. Axi o, cəld oxumali idi, elə deyilmə? Bəlkə, birdən onun dəlisov səadəti parçalandı, bəlkə, birdən madam Levasser fikrini dəyişdi, yaxud onun gizli məşğələsi bir kimsə tərəfindən xaincəsinə faş edildi, yaxud hər hansı bir məşum hadisə, ümumiyyətlə, hər şeyi pozub puç etdi?

Arvadlar ev işi ilə məşğul idilər, ağaclar pəncərəyə boylanırdı, sarıbülbüllər öz qəfəslərində cəh-cəh vururdu, Fernand isə oxuyurdu. Bəzən Terezanın burada olması, nə qədər müqavimət göstərsə də, Fernandin fikrini yayın-

<sup>1</sup> Deni Didro (1713–1784) – görkəmli fransız materialist filosofu, yazıçısıdır. XVIII əsr Fransa bürjua inqilabının ideoloqu,封建-dini ideologiyaya qarşı mübarizənin mərkəzi olmuş «Ensiyeklopediya»nın redaktoru idi.

<sup>2</sup> Melhior Qrimm – ensiklopedistlərin mütərəqqi fransız filosofları, təbiətşünasları, yazıçı-publisistləri qrupunun nümayəndəsi

dırındı. Lakin başqa bir dəfə onun fikrini məhz Terezanın otaqda olmaması yayındırırdı. Təsəvvüründə belə bir şəkil canlanırdı ki, Tereza Nikolasın ağuşunda uzanmışdır. Jan-Jakin sözlərində alışb-yanan cəhənnəm əzabları isə Tereza ilə Nikolasın bir-birinə yaxınlığını təcəssüm edən dözülməz mənzərələr ilə birləşib onun ürəyini didirdi.

Fernand Levasser ailəsi haqqında Jan-Jakin nağıl etdiklərinin hamısını oxuyurdu. Burada Terezanın qardaşı serjant Fransuanı – bu «amerikalının» ipək köynəkləri necə oğurlaması haqqındaki acı və gülünc əhvalat, madam Levasser və onun bütün ailəsinin «qəribə dərəcədə fağır» Terezanı necə söyüdlərini təsvir olunurdu; bu hələ bir yana dursun, özünü zahirən nəvazişli göstərən və hətta yaltaqlanan qarşı casusluq edib Jan-Jaki düşmənlərinin əlinə vermişdi. «Tamahkarlıq və acgözlüyüünü, – deyə Jan-Jak yazırırdı, – mən ona yenə bağışlaya bilərdim, özünü bilməzliyə qoymağını isə heç cür bağışlaya bilməzdəm. Onun rəzaləti mənə o qədər iyrənc görünürdü ki, mən çox vaxt öz nifrətimi çətinliklə gizlədə bilirdim». Fernand bunu dərk etdikcə onu elə bir sıxıntı büryürdü ki, indi Fernand da bu hiyləgər qarının xidmətindən istifadə edir, lakin bundan kam alırdı: axı madam Levasser özü haqqındaki pis sözləri, Jan-Jakin onun haqqında yazdıqlarının hamısını Fernanda özü öz əli ilə vermişdir.

Jan-Jak öz xəstəliyi haqqında, «sidik ifrazının, demək olar, həmişəlik pozulması ilə nəticələnən sidik kisəsinin üzvi pozğunluğu» haqqında da danışındı. Fontenebloda «Kənd cadugəri» operasının müvəffəqiyətli tamaşasından sonra hofmarşalın onu ertəsi gün saraya necə dəvət etməsi bütün təfərrüati ilə təsvir olunurdu; hofmarşal onu krala təqdim edəcək, o da Jan-Jaka illik təqaüd kəsəcəkdir. «Mənim bütün fikrim-zikrim, – Fernand oxuyurdu, – xəstəlik üzündən tez-tez bayıra çıxmığında idi. Hələ operanın tamaşası vaxtı bu, məni dözülməz dərəcədə incidirdi, mən əmin idim ki, ertəsi gün kral sarayında, bütün bu əyan-əşrəf və xanımlar arasında xəstəliyim məni daha artıq incidəcəkdir. Təkcə bunu düşünərkən ağlım başımdan çıxırdı ki, kralın gözü qarşısında qaçmali olsam, necə bir mərəkə qopacaq. Ölmək bundan yaxşıdır. Yalnız başı bu bələni çekən adam bilir ki, xəstəliyin təkcə yaxınlaşması

necə dəhşətli olur». Deməli, Tereza haqlı imiş. Jan-Jakı belə bir alicənab hərəkət etməyə heç də vətəndaşlıq qürüru deyil, sidik kisəsinin xəstəliyi məcbur etmişdi. Bununla belə, Terezanın bu əhvalat haqqındaki bəsit anlayışı düzgün deyildi: Jan-Jak başqa səbəblərdən də, səmimi vətəndaşlıq səbəblərindən də danışırı. O, müstəqilli-yini itirməmək üçün qızılı və ehtirama yaltaqlanmamağa necə səy etdiyini, hələ indi də təqaüd haqqında məsələ qaldırmağı ona təkidlə məsləhət görən dostu Didrodan necə küsdüyünü sadə və inandırıcı sözlərlə təsvir edirdi. Jan-Jakin öz dəlillərinin məhz belə parlaq bir aydınlıqla izah etməsi Fernandi heyranlıqdan məyusluğa və məyusluqdan səcdə etmeye sövq edirdi.

Sonra Jan-Jakin dostlarından birinin, podaqra xəstəliyindən şikət olmuş, hədsiz şəhvani həzlərlə üzüllüb əldən düşmüş yaşlı bir adamın ən alçaq və şərəfsiz vasitəleri – pulu, iyrənc bir kitabı, murdar şəkilləri necə işə salıb Terezanı özünə cəlb etmək istədiyini nifrətlə nağıl edirdi. Fernandi həya və amansız bir peşmançılıq hissi boğurdu. Əgər Jan-Jak özünün köhnə yalançı dostu haqqında belə nifrətlə danışırdisa, müəllimin rəfiqəsinə çirkin əllərlə və çirkin fikirlərlə yanaşan Fernanda, hələ bir uşaq olan Fernanda qarşı onun qəzəbi bəs nə qədər böyük olardı. Bəs bu vəhşilik deyilmi: budur, onu peşmançılıq hissi gəmirir, amma Terezanın burada olması onun qanını yenə də qaynadır. Bu qadın, sanki, onu qidiqlayır, onda ikrəh hissi doğurur və elə qıcıqlandırıb qızışdırır ki, heç bir şey onu heç vaxt belə həvəsləndirib qızışdırıbmamışdı. Fernand Jilbertanı təsəvvüründə canlandırmağa çalışırı ki, onun pak surəti Terezanın yaxınlıqda olmasından doğan şəhvət arzusunu, bəlkə, qaçıra. Əbəs idi. O, «Etiraf»ın qiraətini davam etdirməyə səy etdi, lakin daha oxuya bilmədi.

O, gölə tərəf qaçıdı, burada uzun müddət və sürətlə üzdü, sanki, qəlbindəki murdar ləkələri su ilə yuyub təmizləmək mümkün olacaqdı.

### XIII fəsil «ETİRƏF»ın DAVAMI

Son günlərdən birində Jan-Jak əvvəlcədən xəbərdarlıq etmədən arvadı və qayınanası ilə birlikdə gəlib qəsrədə zühur olduqda Jirarden ilə müsyö Herber sevinmiş və buna təəccüb qalmışdır. Fernand isə bilmirdi ki, onlarla nədən danişsin, onların gözünə necə baxsın. Madam Levasser güclə seziləcək hıyłəgər bir təbəssümlə ona nəzər yetirdi. Terezanın yuxulu simasında da şən bir məkr parladi.

Jan-Jak, həmişə olduğu kimi, özünü sadə və təbii aparır, markizlə qızığın söhbət edirdi və hətta müsyö Herberi də ümumi söhbətə çəkmişdi. Ütancaq Herber, Fernand hələ uşaq olarkən onunla birgə kukla teatrı tamaşalarını necə düzəldiklərindən və balaca Fernandin bu tamaşalarda necə böyük bir maraq və istedadla oynadığından danişirdi. Lakin o, öz istirahət vaxtlarında bu tamaşalardan ötrü özü sadətil, məzəli pyeslər yazdığını və bunun ona böyük fərəh gətirdiyi haqqında bir kəlmə də demədi. Jan-Jak elzasının dediklərini aşkar bir təqdirlə dinləyirdi, elzaslı söhbətin qurtardıqda isə Jan-Jak belə dedi:

— Qraf Fernand, biz də kiçik bir tamaşa düzəltsək, necə olar? Məsələn, gəlin mənim «Kənd cadugəri»mi tamaşaya qoqaq, istəyirsinizmi?

Heç nədən xəbəri olmayan Jan-Jakın dostanə dediyi bu sözlər Fernandi sarsıldı.

Müəllim gedərkən:

— Fernand, siz sabah gələcəksinizmi?

Jan-Jak hələ heç bir vaxt onu, özünü gəzintidə müşəyiət etməyə beləcə açıq dəvət etməmişdi; Fernandin hali özündə deyildi.

Növbəti günün səhəri də Jan-Jak dinc və sakit, mehriban, dərd-qüssə bilməyən şad əhvalı-ruhiyyədə idi. Onunla yanaşı gedən Fernand özünü yer üzünün heç bir zaman görmədiyi ən alçaq ikiüzlü adamı kimi hiss edirdi. O, qaradırmaz idi, öz daxili aləmini nə qədər gizlətməyə çalışsa da, oynaq və şüx üzü ruhən pərişanlığını bürüzə verirdi. Yalnız buna arxayıñ idi ki, Jan-Jak heç bir şey sezməyəcəkdir.

Lakin Jan-Jak birdən soruşdu:

– Fernand, sizə nə olub? Mənə elə gəlir ki, sizi nə isə sıxır. Bəlkə, rəfiqəniz üçün darixırsınız?

Fernand həya və əzabdan yanındı: o, balaca uşaq kimi hönkürtü ilə ağlamaq istəyirdi.

Buna baxmayaraq, sabahı gün Jan-Jak gəzintiyə çıxdığı vaxt Fernand Yay evinə gəldi; məcburi intizar onun bu şiddətli və şirin arzusunu – oxumaq, gerisini oxumaq, müəllimin sirlərinin içərisində bir daha təkrar-təkrar eşələnmək arzusunu yalnız qüvvətləndirmişdi.

İş də elə gətirdi ki, Fernand məhz həmin gün olduqca müdhiş və dəhşətli bir fakt öyrəndi. Jan-Jakın düşmənleri tərəfindən yayılan və Fernandin qərəzli bir böhtan kimi təkzib etdiyi şayılər doğru çəxdi. Bax burada hər şey Jan-Jakın qəşəng və aydın xətti ilə, onun əsmək bilməyən möhkəm əli ilə yazılmışdır; o, doğrudan da, Terezadan tələb edmiş ki, uşaqları, həm də birini deyil, hamısını təbiyə evinə qoysun. Ürəyi dondurən, insan təbiətini və insan hissələrini təhqir edən bu hərəkəti o, elə nağıl edirdi ki, elə bil, bu, dünyada ən adı, ən təbii bir haldır. O, bu barədə tam təfərrüati ilə nağıl edir və «özünə nə bəraət qazandırmağa, nə də özünü təqsirləndirməyə» səy etmirdi. O, belə bir «çətinlikdən çıxış yolunu» məmnuniyyət və cəsarətlə, azacıq da olsun tərəddüd etmədən seçmişdi, öz hərəkətini doğrultmaq üçün gündəlik həyatdan adı, sadə və aydın sübutlar gətirirdi. Əvvələn, bu, təbii bir haldır. İkincisi, hələ qanuni kəbini olmayan Terezanın şərəfini qorumaq istəmişdir. Üçüncüüsü də, öz prinsiplərinə əmal etmişdir: o, bir vətəndaş və ata kimi öz uşaqlarından firildaqcı və yüngül yolla səadət axtaranlar deyil, sənətkarlar və kəndlilər yetişdirməyi üstün tutmuşdur. Onun yolu üstündə yalnız bir çətinlik dururdu: Terezanın müqavimətini qırmaq lazımlıydı. Nə qədər qəribə görünən də, öz təmiz ad və namusunu belə bir yolla qorumağa onu inandırmaq asan deyildi. «O, acı-acı hönkürək tabe oldu», – Jan-Jak nağıl edirdi.

Fernand bütün bunları «yeni doğmuş olduğu uşaqları əlindən alınan» həmin qadının yanında oxuyurdu, buna görə qəlbən Tereza ilə idi, Jan-Jakın sadə və həyəsiz söz-ləri onu titrəməyə məcbur edirdi. Bu məhdud və öz sövq-

təbiisində kor-koranə itaət edən qadın, uşaqlarını ondan alarkən necə amansız bir əzab çəkməli idi!

Fernand əvvəl oxuduqlarının üstünə qayıtdı. Jan-Jakin Tereza haqqında yazdıqlarını bir daha yenidən vərəqlədi. O, səhifələri hərisliklə vərəqləyir, Terezaya aid hər bir kəlməni, az qala, udub yeyərək qızğın və şiddətli bir maraqla oxuyurdu. Burada məzəmmətli, soyuq və ağır, hərarətli və səmimi, rəzalətli və nəcib sözlər çox idi.

Fernand oxuyurdu ki, Jan-Jak Terezanı ilk dəfə balaca və yoxsul Sen-Kventen mehmanxanasında görmüş, Terezanın utancaqlığından və onun saf qəlbinin aynası olan gözlərinin baxışından qəlbini riqqətə gələrək, kobud məsxərə ilə ona sataşan həyasızlardan Terezanı müdafiə etmişdi, Tereza isə bunun əvəzində bacardığı qədər təşəkkür etmişdi – ona təslim olmuşdu. Bunun ardınca isə tezliklə onların arasında yatan Tereza müəmmalı səhbət salmışdı ki, ona nə isə bir şeyi etiraf etməlidir. Jan-Jak elə düşünmüdü ki, Tereza xəstədir və ona yoluxdurmuşdur. Onlar bir neçə gün görüşərkən hey müxtəlif şeylərdən danışmışdır, nəhayət, Tereza Jan-Jakdan özünün «artıq bakırə olmadığını sezmişdirmi» – soruşmuşdu. «Mən onu başa düşəndə, – Jan-Jak nağıl edirdi, – fərəhlə qışqırmışdım: “Bakırəlik! Onu Parisdə tapmağa kimin gümanı gəlir! Həm də iyirmi yaşılı bir qızda!” Ah, mənim əziz Terezam, mən nə qədər xoşbəxtəm ki, sən belə abırlı bir qızsan, ən başlıcası isə – sağlamsan!»

Fernand isə oxuyurdu: «Əvvəlcə mən əyləncədən başqa heç bir şey axtarmırdım, amma özümə həyat yoldaşı tapdim. Mən yalnız ehtirasımı söndürmək haqda düşünürdüm, amma səadətimin özüünü ucaltmış oldum».

Lakin sonra Fernand belə sətirlərə rast gəldi. «Mən ilk vaxtlar onun zəkasını inkişaf etdirməyə cəhd etdim. Əbəs zəhmət idi. Onun daxili aləmi təbiətin yaratdığı kimi də qalır: o heç bir tərbiyəyə ram olmur. Mən əsla xəcalət çəkmədən etiraf edirəm ki, o, əməlli-başlı oxumağı da öyrənə bilmədi, yazmayı isə güc-bəla ilə bacarıır. Bütün bir ayı mən ona saatə baxıb vaxtı necə müəyyən etməyi öyrətməyə çalışdım: o, bu günədək bunu edə bilmir. O, ay adlarını dalbadal deyə bilmir, ən sadə hesablama haqqında kiçicik təsəvvürü belə yoxdur. O, sözləri əlaqələndirə bilmir,

çox vaxt isə düşündüyünün əksini deyir. Onun avamlığı, onun xətaları – məni mühakimə etmək üçün dostlarının istifadə etdiyi sevimli bir mövzudur: mən bir dəfə, madam de Lüksemburqu əyləndirmək üçün Terezanın məzəli ifadələrinin bütöv bir siyahısını tutmuşdum. Lakin bu dardüşüncəli və təbir caizdirsa, səfəh qadın bir sıra çətin hallarda öz doğru mühakimələri ilə məni çox vaxt heyran qoymuşdur, onun məsləhətləri isə məni dəfələrlə ciddi təhlükədən qorumuşdur».

Bunun ardınca Jan-Jak yazdı: «Lakin iki bədənin hətta ən tam birləşməsi belə məni heç vaxt axıradək təmin etməmişdir. Mən həmişə ehtirasla arzu etmişəm ki, iki ruh bir bədəndə birləşsin». Sonra isə yazdı: «Xülasə, mənim Tereza ilə heç bir ümumi fikrim və təsəvvürüm yoxdur, ətraf təbiət isə məndə elə hissərə oyadır ki, Tereza bu hissələri mənimlə bölüşməyə qadir deyildir. Tənha kənd həyatında elə bir dost lazımdır ki, sənin hissələrini anlaya bilsin». Fernand oxuduqca daha da heyətlərin və sarsılırdı. Budur, şəhvətdən yanın Tereza onunla bir otaqda oturmuş və heç gümanı da gəlmir ki, Jan-Jakin əlyazmalarının səhifələrində öz xeyirxahlığı və səadətinə görə olduqca təriflənən, lakin malik olduğu miskinlik və heçliy tamamilə çılpaqlaşdırılan bir Tereza yaşayır; burada Fernandla yanaşı oturan canlı Terezadan xeyli artıq dərəcədə gerçək, xəyalı və ölməz bir Tereza.

«Məni Tereza ilə birləşdirən günü həmişə daxili aləmimi birdəfəlik müəyyən etmiş bir gün hesab etmişəm. Bizim ittifaqımız zamanın və taleyin bütün imtahanlarından keçmiş, onu darmadağın etməli olan zərbələr nəticəsində yalnız daha da möhkəmlənmişdir».

Lakin sonraki səhifədə belə deyilirdi: «Əgər mən özümə xas olan və oxucunun artıq buna, yəqin ki, inanmış olduğu bütün doğruluğumla bildirsəm ki, Terezanı görmüş olduğum dəqiqədən bu günə kimi ona zərrə qədər məhəbbət bəsləməmişəm, oxucu, görəsən, nə düşünər. Onunla yaxınlığım mənim hissi tələbatımı təmin etmişdir, lakin bu, mənim şəxsiyyətimlə heç bir ümumi əlaqəsi olmayıb, yalnız bədənin tələbatı olmuşdur». Bütün bunlar burada çılpaqcasına, həyasızcasına deyilmişdi. Fernand sarsılmışdı.

Jan-Jak aydın və qısa şəkildə yekun vururdu: «O hətta hər hansı bir qeyri-təbiilikdən və ya naz-qəmzədən tama-milə məhrumdur. Özgə kişilər tərəfindən mənim heç bir qorxum olmamışdır. Mən əminəm ki, Tereza məndən başqa heç kəsi əsl məhəbbətlə sevməmişdir, onun məhdud hissiyyatı, hətta mən ona daha ər olmadığım andan sonra da onu heç vaxt başqa kişilərə tərəf sövq etməyəcək».

Fernanda elə gəldi ki, deyəsən, nəyi isə başa düşməmişdir, buna görə də axırıncı sətirləri ikinci və üçüncü dəfə yenidən oxudu.

Necə ola bilər ki, təbiətin sırlarınə bələd olan və insanları hər kəsdən daha yaxşı tanıyan bir adam, birlikdə ömür sürdüyü öz arvadı barədə bu qədər cahil olsun!

Görəsən, o, doğrudanmı, belə cahildir? Yaxud o, cahil olmaq istəyir? Bəs bu qədər münasib bir cahilliklə birləşən əzəmət heç əzəmət adlandırılara bilərmi?

Bəs onun özü, Jan-Jakın hakimi olmağa cəsarət edən Fernand kimdir? Bəli, o, Jan-Jakın əsərlərini diqqətlə öyrənir, bir neçə həftədir ki, onunla yanaşı yaşayır, bununla belə, demə, onun haqqında heç bir şey bilmirmiş və ümumiyyətlə, heç bir şey anlamamışdır.

Bəs indi Fernand onun haqqında bir şey bilirmi? Ola bilərmi ki, həm «Etiraf»ın səhifələrində müdhiş və abırsız həyat sürən, olmazın əzablarla düşçər olan və başqalarına da olmazın əzablar yetirən bir adam, həm də dünən onunla birlikdə dinc və sakit gəzişən, herbari toplayan, hər bir səfələ və hər bir ədnaya rəhmi gələn bir adam eyni bir şəxsədə birləşmiş olsun? Bəs bu iki nəfərdən əsl Jan-Jak, Görəsən, hansıdır? Görəsən, həmin adamdırmı ki, hər bir meşə gözətçisi ilə söhbətə girişirdi və «Şabalıd ağacları altında» mehmanxanasının sahibi Moris atanın nəsihətlərini dinləyirdi, yoxsa həmin adamdırmı ki, özünü bütün bəşəriyyətə nümunə göstərir?

«Mən, Cenevrə vətəndaşı Jan-Jak belə adamam. Görəsən, həyatın dəhşətlərini belə dərindən dərk edən başqa bir adam varmı? Görəsən, qismətinə mənimkindən daha çox əzab-əziyyət düşən bir adam tapılarmı? Ecce homo! Məndən başqa hamı yanılır!»

Bəs əgər bu, doğrudan da, belə isə? Əgər Jan-Jak haqlıdırsa və bütün qalanları isə yanılırlarsa? Belə olan

surətdə məgər onun hədsiz dərəcədə qırurlanmağa əsası yoxdurmu? Axi Yeni dünyani qabaqcadan o görmüş, o kəşf etmişdir. O, Kolumbdan daha cəsarətli kəşfcidir. Məgər belə bir sisqa adam öz nəhəng biliyinin ağırlığına davam gətirə bilərdimi? Məgər özünün hədsiz qüruru olmadan ayaq üstə dayana bilərdimi?

Heyrət, qorxu, şəfqət, ehtiram və abırsızlıqdan doğan yüngül ikrəh hissi Fernandı həyəcanlandırdı.

Jan-Jakın siması Fernandin nəzərində getdikcə daha çox anlaşılmaz və qeyri-müəyyən olduqca onun haqqında bir o qədər çox şeyi bilmış olurdu, digər adamlar isə öz müəyyən xüsusiyyətlərini də itirildilər. Jan-Jakın yaxın adamlarının suratları durmadan dəyişirdi. Sabit gerçəklilik daha mövcud deyildi. Fernandin öz ətrafında gördüyü həyat, olsa-olsa, nazik və səthi bir qabıq idi, çoxcəhatli və dərkedilməz böyük bir həyat yalnız bu qabığın altında başlayırdı.

Bu son vaxtlar Fernand, demək olar, heç yatmadı. Gecələr «Etiraf»ın səhifələrindəki qəşəng və aydın hərflər xəyalən gözləri qarşısına gəlir, bu hərflər canlanır, nağıl olunan adamlara və əşyalara çevrilirdi. Fernandin özü Jan-Jak olurdu. Jan-Jakın eybəcər cinayətlərini edirdi. Özündən xeyli yaşılı olan məşuqəsinin pulu ilə yaşayırıdı. Öz etiqadından üz döndərmışdı. Sonra öz doğma şəhəri Cenevrədə vətəndaşlıq hüququnu özünə qaytarmaq məqsədilə yeni etiqadından da üz döndərdi. Heç vaxt malik olmadığı qadınları sevir, heç vaxt sevmədiyi qadınlara malik olurdu. Qanı-qanından, canı-canından olan öz uşaqlarını bayırda atırdı. Dostlarına xəyanət edirdi. Özünü təqsirləndirir və özünə bəraət qazandırmaq üçün boş dəllillər gətirirdi. Özünə nifrət edir və bu nifrətlə lovğalanırdı. Hər nə də edirdisə etsin, həmisə özünü haqlı sanırdı. O, özünü yer üzündə yeganə pak adam hiss edirdi. Ən təəccüblüsü isə budur ki, o, doğrudan da, belə idi.

Həmin günləri, həmin həftələri Fernand Ermenonvildə yaşayırıdı, Jan-Jakın aləmində, – «Etiraf»ın ecazkar aləmində yaşayırıdı. Onun öz aləmi də indi belə idi. Axi Fernand da müəllimi kimi öz gənclik həyatını düzgün təsvir etsəydi, məgər Jan-Jakın düşmüş olduğu dəhşətli uçurumlar bu həyatda da olmazdım? Terezanı Fernand da sevmir, onun

Tereza ilə heç bir ümumi şeyi yoxdur, o, Terezaya heç bir böyük, dəlicəsinə ehtiras bəsləmir, amma bununla belə, Tereza ilə yaxındırsa, müəllimi aldadırsa və bataqlığa batmışdırsa, bunların hamısı yalnız ondan doğmuşdur ki, rəzalətli və murdar olan nə varsa, onu özünə cəzb edir, çünki o, başdan-ayağa korlanmışdır. Amma bütün bunalrla bahəm, Yay evinə gedir və müəllimin sırları içərisində eşələnir, məgər bu, hədsiz bir alçaqlıq deyilmi?

Lakin yasaq şeyi vicdansızlıqla oxuması onun marağını daha da artırmışdı. Bu mütaliədən ötrü daha amansız əzablara düçər olsaydı belə, o, yenə də idrak ağacının meyvəsini acgözlükə dadmaqda davam edəcəkdi.

## XIV fəsil HƏQİQƏT NƏDƏDİR?

111

Fernanda ağır bir gənclik həyatı nəsib olmuşdu. Müsyö de Jirarden general olduğu vaxtları böyük bir həzz və qürurla xatırlayıır, çox qüssələnirdi ki, Fernandin hərbi intizama və hərbi işə meyli yoxdur. O, bərkə-boşa alışdırmaq məqsədilə on üç yaşlı Fernandi öz ciddi və sərt təlimi ilə məşhur olan hərbi məktəbə göndərmişdi. Bu məktəbin müdavimləri əsasən zadəgan və yüksəkrütbəli məmurların oğullarından ibarət idi. Müəllim və rəislər qraf Breqinin tituluna məhəl qoymadıqlarını göstərməyə çalışaraq Fernanda qarşı xüsusilə sərt rəftar edirdilər: yoldaşları da – şüurlu, yaxud qeyri-şüurlu surətdə – Ermenonvilin gələcək sahibinə qarşı kin bəsləyirdilər, çünki onun qarşısında asan yolla parlaq bir mənsəbə catmaq imkanı açılırdı: onlar Fernanddan qaçınır, yaxud da açıqdan-açıqa ona ədavət izhar edirdilər. Həssas Fernand cismani və ruhi əzab duyurdu. Çox vaxt belə düşünürdü ki, daha buna dözə, axıradək davam gətirə bilməyəcəkdir. Sonralar atası onu özü ilə uzaq səyahətə apardı və Fernand atasının onu necə hərarətə sevdiyinə inandığı vaxt, daha sonralar isə öz böyük səadətini Jilbertada tapdığı anda möhkəm əmin oldu ki, hərbi məktəbin izi-tozu qalmayan ağır illəri ilə birlikdə həyatında ola biləcək ən dəhşətli şeydən həmişəlik xilas olmuşdur. İndi isə o, öz təqsiri üzündən başı elə

sərgüzəştlərə dolaşmışdır ki, hərbi məktəbdə keçirdiyi illər bu murdar və dəhşətli sərgüzəştlərlə müqayisə edilərsə, sözün əsl mənasında, yalnız usaq oyuncاقları kimi görünər.

O, hər şeyi müəllimə açıb söyləməyi qət etdi. Ancaq bunu edə bilmədi.

O, Jilbertaya, ürək dostuna məktub yazıb, gizli mütləqini ona söyləməyi, özünün Tereza ilə olan əlaqəsini və əlbirliyini ona etiraf etməyi, həm də bunu Jan-Jakın öz həyatını nağıl etdiyi kimi cahil bir ürəyiaçıqlıqla etməyi qərara aldı. Ona əzab verən, onu incident hər şey olduğu kimi, birər-birər kağıza köçürülmüş olsa, görünməmiş bir ədəbsizliyin onu çəkib salmış olduğu uçurumdan, bəlkə, çıxa bilər.

Amma bu qərar haqqında düşündüyü anın özündə də artıq biliirdi ki, bunu yerinə yetirməyəcəkdir. Özünün alçaq və murdar işləri haqqında Jan-Jak kimi mərdanə bir bacarıqla danışmaq qabiliyyəti ona qismət deyildi. O, öz hərəkətlərini yumşaq sözlərlə bəzəyə, özünü ağlamalı və gülməli sözlərlə təqsirləndirə və təmizə çıxara, öz pozğunluğu barədə ağlayıb-sızlaya bilərdi. Onda bunun hamısı yalan olardı. O, qətiyyən, nə olursa olsun, bu pozğunluğundan ayrılmak istəmirdi. Özünün belə olması ilə iftixar edirdi.

Fernand Tereza ilə əlaqəsini də əsla pozmaq istəmir. O, Tereza haqqında düşünərkən əti ürpəşirdi, lakin biliirdi ki, Tereza özünün gur və aram səsi ilə bircə dəfə: «Cənab qraf, mənimlə gəzişmək istəməzsinizmi?» – deyən kimi, harada olursa olsun, tez yerində sıçrayıb onun dalınca qaçacaqdır. Terezanın hərarətli şəhvəti, ondan gelən qoxu, onun hədsiz dərəcədə bakır pozğunluğu, onun aram və tamahlandırıcı yerişi, özünün mübhəm daxili aləmini açıb söyləmək üçün sözləri bir-birinin ardınca düzməkdən ötrü etdiyi səy, hətta onun Fernanda təlqin etdiyi ikrah hissi – bütün bunlar onun Fernandı kəməndə saldığı eyni bir zəncirin vəsilələri idi.

Onlar yaxınlıq etdikdən sonra görüşdükləri ilk gün Tereza özü ilə gəzməyə getməyi ona təklif etməmişdi. Fernandın belə pərt və təmkinli olması onu məyus etmişdi. Bəlkə, Fernand onu sevdiyinə peşman olmuşdur? Yaxud bəlkə, özünün bütün sevgisini həmin bircə qucaqlama ilə sərf edib qurtarmışdır? Lakin sövqi-təbiisi Terezaya deyirdi

ki, bu belə deyildir. O, qrafdır və buna görə də utanır. İndi Fernand Jan-Jakin əlyazmalarını oxumaqla məşğulkən Tereza, demək olar, çıxılmaz vəziyyətdə evdə oturmuşdu və özünün burada Fernandin başını gicəltidiyi fikrindən məmnun qalırdı; bircə dəfə onun üzünə baxsa, o saat dincliyiini itirəcək. Lakin Tereza onu həvəsə salmırıdı.

Fernand iki dəfə gəlib onu evdə tapmamışdı, qüssə, rişxənd və həyəcanla Terezanın hər iki dəfə Nikolasin yanında olduğunu anlamışdı. Lakin bu görüşlər Terezaya ləzzət verməmişdi. Tereza Nikolasa deməyə qorxurdu ki, Jan-Jakin yazı-pozuları ilə bir şey etmək barədə onun məsləhətini anası rədd etmişdir. Nikolas isə gözləyirdi, Tereza susduğu üçün birbaşa soruşdu:

- Madam, siz öz hörmətli ananız ilə danışmışınızmı?  
– Hələ yox, – Tereza cəsarətsiz cavab verdi.

Nikolas açıqla qasqabağını tökdü, susub durdu. Tereza onu qucaqlamaq istədikdə isə özünü yana çəkib bildirdi ki, bu gün bu cür axmaq işlərlə məşğul olmağa halı yoxdur. Sonra isə:

– Bunlardan ötrü sənin öz qrafçığazın var, – deyə onu açıldı. Tereza da başa düşdü ki, Jan-Jakin yazı-pozuları ilə işi qaydaya salmayınca, Nikolas ona öz sevgisini hədiyyə etməyəcək.

Adətən, gündüzlər gələn Fernand isə, necə oldusa, Jan-Jak qəsrə olduğu vaxt, qəfildən axşam gəldi. Qadınlar hər ikisi dərhal başa düşdü ki, gəlişin səbəbi Terezadır.

Tereza bu ümidi idi ki, Nikolas bu axşamdan istifadə edəcəkdir, buna görə də onu xeyli gözləmişdi, lakin Nikolas, görünür, onu tənbeh etmək istəyərək gəlmədi. Tereza əsəbiləşmişdi və Fernanda açıqli nəzərlə baxırdı. Qızının axmaqlığı qarını açıqlandırırdı: qarı cavan qrafın imdadına yetməyi qət etdi.

– Tereza ilə gedib bir gəzişsəniz? Belə xoş bir gecədə təmiz hava udmaq çox yaxşı olar! – deyə artıq təfsilata keçmədi.

Fernand ümidsiz və sualedici bir nəzərlə Terezaya baxdı, lakin Tereza onu həyasızcasına süzüb aramla və şəfqətsiz bir səslə dedi:

- Bu gün həvəsim yoxdur.  
Rüsvay olmuş Fernand çıxb getdi.

Alçaldılmış Fernand qəzəbindən süstləşmiş halda gecənin qaranlığı içərisində qaçırdı. Ancaq onun qəzəbi Terezaya qarşı deyil, Jan-Jaka qarşı çevrilmişdi, Jan-Jakin vurmuş olduğu amansız yaradan sonra Tereza başqa cür ola da bilməzdi. Fernand müəllimə qarşı getdikcə daha artıq coşurdu. «Emil»də ən nəcib, ən müdrik tərbiyə prinsipləri təbliğ edən Jan-Jak öz uşaqlarını, sözsüz, böyüdüb yetişdirməyə məcbur idi.

Bir də ki, bu qədər əzab çəkmiş bir qadına adamın rəhmi gəlməlidir. Fernand onu mehribanca oxşamaq istəyirdi. Terezanın gözləri yadına düşəndə həyəcanlanırdı. «Etiraf»ın güclü və ehtiraslı surətləri onu məftun edir, öz xoş xəyalı ilə qarışırı. Fernand həmin dəfə gölün sahilində olduğundan daha hərarətli, daha coşqun bir ağuş arzulayırırdı.

Sonraki görüşlərdə də Nikolasdan yaxınlıq görə bilməyən Tereza cavan qrafla belə pis davrandığından, öz növbəsində, çox peşman idi. Tereza indi hər ikisindən məhrum olmuşdu. Axi qraf heç də pis fikirdə deyildi, o yalnız xəyalpərəst, ağılsız və bacarıqsız bir uşaq idi. Bilə-bilə edilmiş bu ayrılığı dərinləşdirmək olmaz, yoxsa bu səmimi dostluq puç olar. Onunla yalnız bircə dəfə də olsun öpüşmək Terezanın heç xəyalından belə keçməmişdi.

Tereza Fernandı pusurdu. O, Fernandin xəyalından keçirdiyi, qorxduğu kimi də dedi:

– Cənab qraf, bəlkə, birtəhər edib bir daha gəzişməyə çıxaq?

Onlar elə həmin axşam görüşdülər. Hər şey Fernandin xəyalından keçən kimi idi, ehtiras qasırğası bütün tərəddüdləri özü ilə yuyub-apardı, şiddətli bir qüvvə ilə onların başı üzərindən əsib keçərək gözlərini qamaşdırıldı.

Sonra onlar söyüd ağacı altındaki çim skamyada əyləşdilər. Tereza çox mehriban idi.

– Fernand! – Tereza bu adın səslənməsindən məst olaraq gur səsi ilə müraciət etdi. – Axi mən sənə Fernand deyə müraciət edə bilərəm, deyilmə? – qürur və məftunluqla soruşdu. Sonra o, fikirli-fikirli dedi: – Mən zadəganlarla hələ heç vaxt belə ünsiyyətdə olmamışam.

Terezanın evə getmək vaxtı idi, lakin getmək istəmirdi. Axi Fernand heç də Nikolas kimi deyildir, o, sadəcə ola-

raq, bir aşiq deyildir, həqiqətən, onun dostudur, onunla danışib söhbət etmək də olur. Tereza özünə xas olan astagəlliliklə Fernanda izah etməyə çalışdı ki, o heç əxlaqsız və pozğun bir qadın deyildir. Jan-Jak çox mehribən və əziz bir insandır, o, müqəddəs və pakdır, amma kişi deyildir. Bütün təqsirlər onun xəstəliyindədir. Hətta çox-çox əvvəller, hələ gənc olduğu vaxtlarda belə o, tez-tez aylarla, bəzən də bütün il boyu onunla yaxın olmur, onun yanında odun parçası kimi hərəkətsiz və hissəyyatsız uzanıb yatırıdı. Özünə əsl kişi tapmağa Terezanın hüququ çatır, bunu hətta nə qədər ciddi olsa da, anası etiraf edir.

Fernand susur və qulaq asındı.

- Sonra, uşaqlar barədə, – Tereza sözünə davam etdi.  
– O gərək belə etməyə idi.

Fernand bu qadını indicə öz ağuşunda tutduğunu unutmuşdu: Tereza daha mövcud deyildi, yalnız «Etiraf» mövcud idi. Həqiqəti, bütün həqiqəti öyrənmək üçün göstərdiyi hüdudsuz həvəs Fernanda əzab verirdi. Əlbəttə, Jan-Jakin nağıl etdikləri həqiqətdir, lakin bu həqiqətin yalnız bircə hissəsidir: həqiqət yalnız o vaxt tam həqiqət olar ki, Fernand Terezanın bildiyi və hiss etdiyini öyrənmiş olsun.

Fernandin dili qurumuşdu. O soruşdu:

- O, doğrudanmı, sizin uşaqlarınızı əlinizdən almışdır?

Tereza soyuqqanlıqla cavab verdi:

- Bunu ki hamı bilir.

Fernand ondan söz çəkməyə çalışdı:

- Beş uşağınızın beşini də mi?

Tereza təəccübə yenidən soruşdu.

- Beşini? Uşağıın beş olduğunu sənə kim deyib? İkisini.

Bu, Fernand üçün bir zərbə oldu. Doğrudanmı, Jan-Jak yalan demişdir? Doğrudanmı, Jan-Jak məhşər günü əlinə alıb qarşıya çıxacağı yer üzünün ən doğru bir kitabında yalan demişdir?

Tereza isə sözünə davam edirdi.

- Hər iki dəfə mən çox əziyyət çəkdim. Onun üçün asan idi. Onlar axı mənim uşaqlarım idi.

Fernand yavaşça yenidən soruşdu:

- Onunku deyildi?

Tereza öz təmkinli səsi ilə dedi:

- Nə dedin? Mən eşitmədim.

Fernand çətinliklə, bir qədər ucadan təkrar etdi:

– Uşaqlar onunku deyildimi, deyirsən?

– Yox. Əslində, onunku deyildi.

Fernand təlaş içərisində səy edərək sözünə davam etdi:

– Bəs o, bunu bilirdimi?

– Bəlkə də, bilirdi, – Tereza cavab verdi, – Əks təqdirdə belə amansız rəftar etməzdi.

Gecə qaranlıq idi, Fernand Terezanı, demək olar, sezmiridi, o yalnız onun rəvan səsini eşidirdi. Onun gözü qarşısında «Etiraf»ın qəşəng və aydın xətlə, sarımtıl-ağ kağız üzərində qara mürəkkəblə yazılmış və bu əhvalatı qərəzsiz, inandırıcı və qənaətli bir şəkildə, Jan-Jakin nə üçün başqa cür deyil, məhz belə etməyə məcbur olduğunu əsaslı dəlillərlə izah edən sətirləri dururdu. Bunların da hamısı yalan imiş... «Əks təqdirdə belə amansız rəftar etməzdi». Bu axmaq və laqeyd səs həqiqəti söyləyirdi, buna görə də prinsiplərdən, hissələrdən və etiraflardan ucalmış əzəmətli bina bütünlükə uşub dağılırlı.

Fernandin müəllimə qəzəbi tutmuşdu, lakin öz qəzəbini udub saxlayırdı. Hər şey, əlbəttə, heç də onun düşündüyü adı qaydada deyildi. Gələcək zamanın adamları üçün, yüksək varlıq üçün son dərəcə səmimi bir hissə yalnız onu yazmaq olar ki, bunları ürəyinin ən dərin guşələrində fikirləşmiş olasan. Tereza öz miskin idrakı ilə miskin həqiqətini ağızından qaçırrı. Lakin hər bir iş, hər bir hərəkət bir vahid halında birləşmiş çoxlu səbəbin təsiri ilə yaranır, hər bir hərəkətin əsasını da ayrılmaz surətdə çarpaşq düşmüş nəcib və alçaq təhrikədici hallar təşkil edir, habelə elə bir həqiqət də yoxdur ki, bir çox həqiqətdən ibarət olmasın.

Budur, onlar söyüd ağacı altındaki çım skamyada, Jan-Jakin skamyasında əyləşmişlər, Tereza Jan-Jaka xəyanət edir, Fernand da Jan-Jaka xəyanət edir, onlar Jan-Jaka xəyanət etmək üçün birləşmişlər. Bir an Fernanda elə gəlirdi ki, haqlıdır, sonrakı anda isə öz-özünə lənətlər oxuyurdu. Eyni zamanda hər şeyin xilafına olaraq acı, ehtiraslı və tövbəedici bir məmənnunluq keçirirdi.

Zülmətə qərq olmuş Tereza şikayət və mehribanlıqla dedi:

– Mən heç kəslə, hətta anamla da danışa bilmirəm.

«Hətta mehtərlə də?» – Fernand fikrindən keçirdi. Tereza isə sanki, öz ibtidai ağılı ilə onun qəlbindəkini duyarraq sözünə davam etdi:

– Səninlə, Fernand, nə barədə istəsəm, danışa bilərəm. Mənim dostum bircə sənsən, Fernand.

*XV fəsil*  
*CAVE CANEM!*<sup>1</sup>

Tereza Nikolasla növbəti görüşündə cəsarətini topayıb dedi ki, anası ilə danışmışdır. Anası Jan-Jakın yazıpozularına əl vurmaq istəmir.

Nikolas qəşqabağını tökdü.

– Görünür, siz söhbəti çox da ağıllı aparmamısınız, madam, – zəhərli bir nəzakətlə cavab verdi. Sonra birdən cuşa gəlib partladı: – Sənin başın samandır. Səndən başdan-ayağa sarsaqlıq iyi gəlir. Bu cür başsız bir arvada bir şey məsləhət etmək mənasızdır.

Tereza incik səslə dedi:

– Müsyö Nikolas, siz lap əvvəldən bilirdiniz ki, mən filosof deyiləm. – Bir qədər susub sonra əlavə etdi. – Anam deyir ki, əgər ona deməli bir sözünüz varsa, zəhmət çəkib özünüz ona deyəsiniz.

– Elə bircə bu qalmışdı! – Nikolas özündən çıxdı.

Lakin tək qaldıqda fikrə daldı. İşi yubatmaq çox qorxulu idi. Bu yazı-pozuya hər dəqiqə bir zirək firildaqcı barmaq iləşdirə bilər, hələ ola da bilər ki, zadəganlardan bir gic idealist silkələnib çıxa və ağıllının xörəyini qarışdırıa. Qarının özü ilə danışmaqdan başqa heç bir çarə yoxdur. Axi elə qarı üçün də ən ağıllısı budur ki, Nikolasla danışın.

Nikolas madam Levasserin yanına elə getdi ki, onu evdə tək tapmış olsun. Hər ikisinə aid olan və vaxtı çatmış məsələləri açıq müzakirə etməyi xahiş etdi. Qarı öz xırda iti gözləri ilə onu başdan-ayağa süzdü.

– Mən heç belə bir məsələ görmürəm, əgər sizin fikrinizdə bir şey varsa, açıb söyləyin.

– Madam, siz özünüzə xas olan uzaqqörənliliyinizlə, şübhəsiz, artıq sezmisiniz ki, çox hörmətli qızınızla mən müti

<sup>1</sup> İtdən qorun! (*lat.*)

nökəriniz arasında nə isə bir şey vardır. Madam Russo, necə deyərlər, mənim qəlbimi ovlamışdır. Bu, sizin ölkənizdə deyildiyi kimi, bir ildirim zərbəsi idi. İndi isə mən fəxr edirəm və xoşbəxtəm ki, sakit israrım müvəffəqiyətlə nəticələnmişdir.

Madam Levasser dedi:

– Mən qocayam və çox təəssüf ki, o qədər də güclü qadın deyiləm: sizə layiqli bir qulaqburması verərdim.

Nikolas iltifatla gülümsədi.

– Madam, siz mövcud vəziyyətə göz yumursunuz, – cavab verdi, – hörmətli qızınızın mən müti nökərinizə olan meylinə qiymət qoymursunuz, siz mənim britaniyalılara məxsus israrıma da qiymət qoymursunuz. Mən ləyaqətsiz bir şeyə nail olmaq istəmirəm, əksinə, madam Russo ilə olan əlaqəmi qanuniləşdirmək istəyirəm.

Nikolas ayağa qalxıb təzim etdi.

– Madam, sizin hörmətli qızınızla evlənməyə razılığınızı xahiş etməyi özümə şərəf bilirom.

Qarı quruca cavab verdi:

– Mənim qızım ərdədir. Güman edirəm ki, bu, sizə məlumdur.

– Madam, siz məni məcbur edirsiniz ki, işin nə yerdə olduğunu kobud və aydın bir şəkildə izah edim. Mən, atlارından hansının elə indicə gəbərəcəyini həmişə qabaqcadan bilirom, buna görə də sizə deyirəm: cənab filosofun əcəli yetib. Altmış altı il fəlsəfə ilə öz beynini tərsinə çevirmək o deməkdir ki, bir ayağın buradadır, bir ayağın gornda. Bir şey olsa – mən hazırlam. Ciddi fikirdə olan bir varis kimi əvvəlcədən, başqa sözlə desək, elə indinin özündə gələcək hörmətli qayınanamlı razılığa gəlməyi özümə borc bilirom.

– Müsyö, siz Tuldaki yepiskop kimi, çox böyük səhv edirsiniz, – madam Levasser dostyana bir kinayə ilə cavab verdi. – Mənim hörmətli kürəkənim təbiətən zərif olsa da, burada çox yaxşı kökəlib, bərkimisdir, Tereza ilə mən ona çox yaxşı qulluq edirik. Zahirən belə zəif adamlar çox davamlı olurlar. Arxayı olun ki, bizim Jan-Jak hələ uzun illər yaşayacaqdır.

– Yaxşı, – Nikolas cavab verdi. – Əgər belə istəyirsinizsə, onda müsyö Jan-Jakın səhhəti məsələsinə daha

toxunmayacağıq. Amma mən, necə deyərlər, sizin qızınıza ürəkdən aludə olmuşam və bundan əlavə, təbiətən hər şeyi öyrənib bilmək istəyən adamam. İcazə verin, madam, sizə bir sual verim. Nə üçün bu qədər vaxtda cənab filosofun birçə yeni kitabı da çapdan çıxmır? Mən eşitmışəm ki, o çox işləyib, bütün aləm onun yeni kitabını gözləyir. Belə bir işdən çoxlu pul qazanmaq olar. Necə olur ki, sizin kimi ağıllı bir qadın belə şeyi işə salır?

— Açıq suala açıq da cavab verərlər, — qarı dostyana cavab verdi. — Mənim hörmətli kürəkənim ağlıma sığmayan hansısa fəlsəfi mülahizələrə görə belə arzu edir ki, yeni əsərləri ölən gününədək çap edilməsin. İstəmir. Aydın-dır mı? Vəssalam-şüdtəməm. Məsələ belədir. — Sonra iltifatla sözünə davam etdi. — Bu yazı-pozudan pul qazana bilməzsən. Cavan oğlan, bunu birdəfəlik qulağında sıraq elə. Bu evdən özünüzə sərmayə qazana bilməzsınız.

Nikolas qüssə ilə dedi:

— Mənə elə gəlir ki, mənə etibar etmirsiniz. Amma sizi anlayıram. Madam, adamları yaxşı tanıyıram və fikirlərinizi də dərk edirəm. Deyirsiniz ki, yoxsul dilənçinin biridir, xidmətkardır, ağa nökəridir, qızımla mən ondan nə gözləyə bilərik. Amma sizin müti nökərinizdən bəzi-para şeylər gözləmək olar. Mən adı nökər deyiləm. Londonda mister Tetsollun birinci mehtəri olmuşam. Sizin üçün bunun elə bir mənəsi yoxdur, madam, amma Paris zadəganları üçün çox böyük mənəsi vardır. — Bunu deyib Nikolas öz planlarını ona söylədi. — Yalnız cüzi məbləğdə əsas sərmayə lazımdır, — əlavə etdi, — təxminən, iki yüz luidor. Əlbəttə, bu pulu başqa yolla da əldə edə bilərdim, amma təkrar edirəm ki, sizin hörmətli qızınıza qarşı etinasız deyiləm və hər ikinizi bu işdə şərik qəbul edə bilərəm. Gülrüsünüz, madam. Yenə əvvəlki kimi mənə inanmırıñız. Zəmin oluram ki, pullarınız qazanc verər. Elə birinci ili o qədər mənfəət gətirər ki, hər üçümüz ömrümüzün axır günlərinədək təmin edilmiş olarıq.

Qarı onun danışdıqlarına, hər halda, maraq göstərirdi. Bu adam ona öz oğlunu, serjant Fransuanı xatırladırdı. Bu da onun kimi inadından əl çəkən deyildir, amma bundan əlavə, deyəsən, bir qədər də Fransuadan ağıllıdır. Nikolas dərhal sezdi ki, deyəsən, xoş külək əsir.

– Heç olmasa, mənə azacıq da olsun inanın, – deyə dil tökdü, – buna peşman olmazsınız. Axi sizin burada belə pis yaşıdığını gördükdə adamın ürəyi ağrıyrı. Əgər cənab filosof belə hesab edirsə ki, təbiət və yoxsulluq ən yüksək nemətdir, məncə, madam, bu heç də sizin ürəyinizə yatmir.

– Nikolas qeyzə gəldi. – Bax, kağız yiğinları töküllüb qalıb, necə ola bilər ki, sizin kimi fərasətli bir xanım bunlar üçün iki yüz luidor da qazana bilməsin? Bu pulu qazanmağı mənim öhdəmə qoyun, sizə namuslu bir adam, bir mehtər və britaniyalı kimi söz verirəm ki, madam Russoyla evlənərəm, hər üçümüz xan kimi dolanarıq.

Lakin madam Levasserin bu boşboğaza və əfsanəvi plan həvəskarına marağı soyumuşdu. Nikolas onun oğlu Fransua deyil, buna görə də Terezanın var-dövlətinini Nikolasla bölüşməyə onun zərrəcə meyli yoxdur. Ancaq o, yaxşı bilir ki, kişilərə xeyli aludə olan Tereza Nikolasa vurulmuşdur, bu firıldaqçının isə əlindən hər bir alçaqlıq gələr. Terezanın köməyi ilə Jan-Jakın əlyazmalarını oğurlamaqdan, yaxud başqa bir murdar iş görməkdən əsla çəkinməz. Deməli, cinlətmək olmaz, onu göz-gözə rədd etmək yaramaz.

Madam Levasser işgüzarlıqla izah etdi ki, Jan-Jakın icazəsi olmadan onun əlyazmalarını satmağa heç bir imkanı yoxdur. Alicilar beh verməmişdən əvvəl mütləq Jan-Jakın yanına geləcəklər ki, təklif olunan qiyməti onun öz ağızından eşitsinlər; sənədlər nə qədər məharətlə düzəldilmiş olsa da, onları təmin etməyəcək. Madam Levasser qaşqabağı tökülmüş Nikolasın məyus simasını görəndə onu tez sakitləşdirməyə çalışdı:

– Məyus olmayın, müsyö. Mən sizin təkliflərinizi rədd etmirəm. Bu qədər səbirsiz olmayın. Əlyazmalar öz qiymətini itirmir, həm də ki onlar burada Allah evindəkindən də etibarlı yerdədir.

Nikolas bu dəfə madam Levasseri inandırmağa çalışmaq fikrindən əl çekdi. Cilovları bu qədər tarım çəkmək olmaz, yoxsa bir də görərsən ki, bu köhnə madyan yerə yatıb.

Nikolas hırıldamağa çalışdı. Qarı isə bu vaxt Nikolasın beynindən bədxah fikir keçdiyini duyaraq onu inandırmağa tələsdi:

– Siz əbəs yerə mənim hörmətli kürəkənim üçün ölüm arzulayırsınız. Mən hələ onun ölümünün mənə və Terezaya necə dərd olacağını demirəm, bu həm də bizim cibimizə bərk ziyan vurardı. Qoca hələ də cavan oğlan kimi yazar. İlham deyilən şeyi gələn kimi qələmi kağız üzərində dördnala çapır. Bir göz qırpmında görürsən ki, yeni bir əlyazması və nəticədə də bir miras hazırlıdır; ondan miras qalan bu əlyazma bir vaxtlar on min livrlik yeni bir məbləğə çevriləcək. Qızıl yumurta yumurtlayan toyuğun o biri dünyaya köçməsini yalnız axmaq adam arzulaya bilər.

– Mən başa düşürəm, – Nikolas dilləndi. – Elə buna görə də hörmətli qızınızla mənim münasibətimi hələlik qanuni şəklə salmaq istəmədiyinizlə şərikəm. Ancaq mən heç bir şeydən geri dönmürəm, – süni bir cəldliklə sözünə davam etdi. – Mən inadkaram.

– Belə olan surətdə adama bir qədəh içək, – madam Levasser təklif etdi.

Qarı markizin Yay evinə göndərdiyi abrikotindən<sup>1</sup> gətirdi, onlar qədəhlərini bir-birinə vurub içdilər və az qala, dost və hətta əlbir adamlar kimi ayrıldılar.

Lakin madam Levasser bu təhlükəli adam qarşısındaki qorxusunu likörlə yuya bilmədi. Qapı onun ardınca bağlanan kimi madam Levasserin üzünü təlaş və bədxahlıq ifadəsi bürüdü.

Nikolas da öz acığını əla likörlə soyuda bilməmişdi. Bu sallaq saqrılı qoca yabı onu aldada bilməyəcəkdir. Bu qarı düşməndir. O, Nikolası əlyazmaların yanına buraxmamaq üçün əlindən gələn hər şeyi edəcək; məhz o çalışacaq ki, Nikolas ömrü boyu özünə xüsusi çapar at tövləsi düzəldə bilməsin. Lakin qarı bu oyunu uduzacaq. Nikolas bəlgəmini hayxırıb acıqla tüpürdü.

Sanki, yalnız bir məqsədlə, onun ovqatını daha da təlx etmək məqsədilə Ledi hürə-hürə yenidən onun üstünə atıldı. Nikolas qaranlıqda təmkinlə çıçırdı ki, bəs bu Nikolasdır, cənab markizin xidmətçisidir. Jan-Jakin Ledini çağırın səsi eşidildi. Nikolas isə it qaçan kimi onun dalınca ingilis söyüslərini, latayıs sözleri yağış kimi yağdırmağa başladı, onun batıq səsində qəzəb və hiddət qaynayırdı.

<sup>1</sup> Abrikotin – ərik likörü

Bir neçə gün sonra Jan-Jak, adəti üzrə, gəzintiyə getmək üçün səhərçağı evdən çıxıqdı Ledinin damını boş gördü. Jan-Jak başını buladı. Yalnız birinci dəfə idi ki, Ledi çıxb onun qabağına qaçmamışdı.

Ledi nahar vaxtı da gəlib çıxmadı, buna görə də Jan-Jakı təlaşlı qorxu hissi büründü. O şübhə etmirdi ki, bu, onun köhnə düşmənlərinin – Qrimm ilə Didronun pis əməlləridir. Onlar Jan-Jakı acıqlandırmaq, keşikçidən məhrum etmək üçün Ledini, bu gözəl heyvanı tələf etmişlər. Bu ki alçaqlıq, mənasız bir amansızlıqdır! Lakin o, hələlik özünü saxlayırdı. Ancaq o birisi gün də it heç bir yanda görünmədikdə Jan-Jakin qorxusu, dəhşəti və çılgınlığı üzə çıxdı.

– Bütün bunları edən Qrimm ilə Didrodur, – deyə coşdu. – Onlar buraya da soxulmuşlar! Bu, yeni basqınlardır! Yeni təqiblərdir. Onlar məni dinc qoymayacaqlar. Hər vasitə ilə məni məhv etmək istəyirlər. Mən məhv olmuşam, mən qaçmalyam! Xarici ölkəyə, okeanın o tayına qaçmalyam!

Madam Levasser onu sakitləşdirməyə çalışdı. Lakin fayda vermədi. Ancaq o biri günü Tereza onun üçün sakitləşdirici içki, müalicə xüsusiyyəti onun özünə bəlli olan otlardan şirə hazırladı; Jan-Jak bunu içib, bir fincan da istədi. Axşama yaxın o sakitləşdi, sonra da deyirdi ki, Ermenonvilin dincliyi və sakitliyi ona çox yaxşı təsir göstərir.

Madam Levasserin özü isə qətiyyən sakitləşmədi. Kürəkəni haqlıdır. Ona ən qəddar fikirlərdən tor qurulur. Əlbəttə, onun şübhələndiyi adamlar tərəfindən yox. Madam Levasser iti kimin öldürdüyüünü anlamışdı. Həmin firildaqçının bütün qəbahətləri öz alnında yazılmışdı, o, hər cür daha dəhşətli cinayətlərə qadirdir.

Onu yoldan kənar etmək lazımdır. Madam Levasser Jirardenin yanına getdi.

– Cənab markiz, siz mənim kürəkənimə bələdsiniz, – sözə başladı. – Hər bir filosofda olduğu kimi, onun da öz şiltaqlığı, öz nazi var. Nə qədər təəssüf edilməli olsa da, Jan-Jak müsyö Nikolasa ədavət bəsləyir. Sözün düzü, onu görməyə gözü yoxdur. Müsyö Nikolas, şübhəsiz, gözəl adamdır, amma yaxşı olardı ki, Yay evinin heç həndəvərinə də gəlməsin.

Madam Russonun Nikolasla mazaqlaşması Jirardenin qulağına çatmışdı: qarının Nikolasdan yaxa qurtarmaq istəməsinin əsl səbəbi də, yəqin, elə budur. Jirarden öz sərəncamını geri götürməyi xoşlamırdı, amma indiki vəziyyətdə bu ən ağıllı tədbir olardı.

— Məni işdən xəbərdar etdiyiniz üçün təşəkkür edirəm, madam, — bir qədər quru cavab verdi. — Sizə başqa xidmətçi göndərərəm.

— Sizə ürəkdən minnətdaram, müsyö, — qarı cavab verdi, — ancaq bu kifayət deyil. Mənim çox hörmətli kürəkənimin Nikolasa ədavət bəsləməsi adı şıltaqlıq deyil, necə deyərlər, üzvi surətdə əlaqədar olan antipatiyadır. Buna görə də mən sizdən xahiş edirəm ki, Nikolası Ermenonvildən tamam uzaqlaşdırırasınız.

Markizin lütfkar siması birdən-birə pərtləşdi, bütün qaməti boyu qanrlıb əlindəki əsanı madam Levasser tərəfə tutub soruşdu:

— Əgər mən sizi doğru başa düşmişəmsə, madam, sizə əlverişlisi budur ki, mən onu işdən azad edim, eləmi?

— Bəli, cənab markiz, — madam Levasser cavab verdi, — onu buradan iti qovan kimi qovasınız!

Müsyö Jirarden bir neçə gün bundan əvvəl olmuş bir şeyi istər-istəməz yadına saldı; əslində, bu, gerçek bir şeyin yalnız zəif kölgəsi idi. Jirardenin malikanəsinin ərazi-sindəki bütün tikililərin ehtiyat açarları onun yataq otağının divarına qoyulub üstdən suvanaraq yaxşıca gizlədilmişdi. Lövhədə yalnız onun özünün bildiyi müəyyən şəkildə, yalnız təkcə onun özü tərəfindən yerləri dəyişdirilə bilən bir qaydada: birinin dili sola, digərininki sağa olmaqla yüzdən artıq açar asılmışdı. Son vaxtlar markiz bu qaydaya iki dəfə güclə seziləcək dəyişiklik edildiyini sezmişdi, buna görə də onda belə bir şübhə oyanmışdı ki, lövhəyə kiminsə yad əli toxunmuşdur. Lakin həmin dəqiqə özünə demişdi ki, yəqin, hafızəsi onu aldadır. Sonra o, bir dəfə Nikolasi öz yataq otağında elə vaxtda görmüşdü ki, bu vaxt onun orada heç bir işi ola bilməzdi. Boş və mənəsiz görünən bu iki əhvalat indi Jirardenin yadına düşdü və istər-istəməz bunları bir-biri ilə əlaqələndirdi.

Dumanlı, qeyri-müəyyən hissələr əsasında etibarlı adamı, nədənsə, şübhə altına almaq, əlbəttə, vicdansızlıqdır;

Jirardendə madam Levasserin ötkəm tələbinə qarşı üsyan doğdu. Jirarden:

– Nikolas sadiq və sinanmış xidmətçidir, – dedi. – Siz onu ləkələyə biləcək bir fakt gətirə bilərsinizmi? Yay evinin astanasına qədəm qoymamaq haqqındaqı qərarı pozduğun sübutu varmı? Yaxud müsyö Jan-Jak öz narazılığını nə isə başqa bir şeyə görə bildirib?

Axırıncı sual madam Levasseri qəflətən yaxalamadı, qarı bu sualı gözləyirdi.

– Cənab markiz, axı siz bilirsınız ki, bütün başqa filosoflar kimi mənim hörmətli kürəkənim də fikirləşdiyini adı sözlərlə ifadə etmir. O heç bir «fakt» barədə danışmır, amma mənə inanın, cənab markiz: bu adamın elə qabaqcadan duyma qabiliyyəti vardır ki, adamın təəccübən ağızı açıla qalır. Ledinin yox olması isə bu hissələrin onda yeni, olduqca qorxunc bir qüvvə ilə baş qaldırmamasına səbəb olmuşdur. O, özündən çıxıb coşaraq deyirdi ki, onun parisli düşmənləri burada qəsrə yaşıyanlardan birisini öz tərəflərinə çəkmişlər. Onun «qəsrə yaşıyanlardan» kimi nəzərdə tutduğuna isə şübhə də ola bilməz.

Jirarden acıqlı halda susurdu. Qarı isə hey doğrayıbtökürdü.

– Mənim hörmətli kürəkənimin fəlsəfəsi ilə hesablaşmaq lazımlı gəlir, cənab markiz. Bunu mən, qoca qarı, öz təcrübəmdən bilirom. Yoxsa günlərin bir günündə bir də gördün ki, papağını qapılı başına qoydu, üz götürüb Parisə, hələ, bəlkə, lap İngiltərəyə getdi. Amma burada o, özünü elə yaxşı hiss edir ki, elə bizim hamımız üçün burada yaxşı keçir. Bütün bunların müsyö Nikolasa görə pozulması çox acınacaqlı olarıdı.

Qarının ona firildaq gəlməsi Jirardeni əsəbiləşdirirdi, lakin onun əlində hədəsini yerinə yetirmək üçün vasitələr də var idi. Yeri gəlmışkən, demək lazımdır ki, müsyö Jirarden indi hamısını yaxşıca xatırlayırdı: o dəfə Nikolasi öz yataq otağında gördükdə onun üçün sabaha Qasırğa madyanı yəhərləyib-yəhərləməməyi markızdən soruşmuşdu. O, bir qayda olaraq, həmişə səhər yeməyindən sonra soruşduğu kimi, sabahı günün səhəri də bu barədə soruşa bilərdi.

– Mən onu işdən çıxarıram, – markiz bildirdi.

– Jan-Jakın adından sizə təşəkkür edirəm, – madam Levasser cavab verdi. Sonra əclaf Nikolasın qisasala biləcəyindən ehtiyat edərək, tələsik sözünə davam etdi. – Bir xahişim də var; hər şeyi elə edin ki, müsyö Nikolas onu Jan-Jaka görə işdən qovmanızı başa düşməsin. Yoxsa o, bunu bütün kəndə yayar, qeybat və dedi-qodu gəlib Jan-Jakin qulağına çatar, Jan-Jak isə çox həssas adamdır, onda əzab-əziyyətdən yaxa qurtarmaq olmaz.

Markiz elə həmin günü öz Nikolasına bildirdi ki, onu Londonda əmin etdiyinə çox təəssüf edir. O, öz atçılıq təsərrüfatını genişləndirmək fikrindən tamam vaz keçmiş və buna görə də Nikolasın Londona qayıtmamasına etiraz etmir; Nikolas birillik maaşını bütünlükələ ala bilər.

Nikolas küləyin hansı tərəfdən əsdiyini o saat başa düşdü. Demək, qoca madyan şillaq atmışdır. Ancaq Nikolas susdu və bunu fikirləşib özü üçün tez ayırd etdi.

Dəyən zərəri ödəmək üçün markizin ona təklif etdiyi məbləğ göydəndüşmə deyildi; açıq-aşkar vicdan əzabı çəkən markizdən öz çapar at tövləsini əldə etmək üçün Nikolasa lazım olan bütün iki yüz luidoru, bəlkə də, qoparmaq mümkün oldu. Lakin Tereza ilə olan əlaqəsi bu iki yüz luidordan daha artıq bir məbləğ vəd edir; orada bütöv bir sərvət vardır. Nikolas səfəhin əlyazmalarını sağrısı sallaq madyanın əlində qoymağı heç ağlına belə siğışdırı bilmir. Əksinə, bu piy basmış balaca qoca kaftarın hıyləgərliliyinin əvəzini çıxacaq, hətta faizi ilə çıxacaqdır. Ona yalnız vaxt, bundan ötrü yaxşı bir fürsət ələ keçirmək üçün vaxt lazımdır.

– Mənə elə gəlir ki, sizə yaxşı xidmətçi olmuşam, milord, – ingiliscə incik bir halda və heysiyyətlə bildirdi, – amma ixtiyar sahibiniz.

Markiz pis vəziyyətdə qalmış kimi dedi:

– Sizdən narazılıq etməyə əlimdə bir səbəb yoxdur, mister Bolli. Ancaq mən istəmirəm ki, rəğbat bəslədiyiniz bir işdən sizi yenə də ayırm.

Nikolas:

– Milord, – dedi, – sizin xeyirxahlığınız mənim sizdən ayrılıb getməyimi yüngülləşdirəcək iki lütfkarlıq haqqında da xahiş etməyə mənə cəsarət verir.

– Deyiniz, Nikolas, – deyərək müsyö de Jirarden francızcaya keçdi.

— Mən özüm onun yanından çıxb getdiyimə görə mister Tetersoll çox çətin ki məni geri qəbul edə. Bu, o deməkdir ki, Londonda əlverişli bir iş tapmaq mənə, bəlkə, birdən-birə mümkün olmasın. Bir kimsə ilə yazışana kimi hələlik Ermenonvildə yaşaya bilərəmmi?

— Əlbəttə, — markiz cavab verdi.

— Bundan başqa, — Nikolas sözünə davam etdi, — sizin məni işdən çıxardığınızı bilsələr, yaxşı yer tapmaq mənim üçün çox çətin olacaqdır. Cənab markiz, mənim buradan getməyimi əgər bir müddət bir kimsə bilməsə, iş tapmaq məsələsini xeyli asanlaşdırmış olarsınız.

Xoşagelməz bir işi çiyindən atlığına məmənun olan markiz bunu da vəd etdi.

### *XVI fəsil*

126

### DOST VƏ DÜŞMƏN

Markizin bütün vədlərinə baxmayaraq, bu əclaf və həyasız Nikolasın əvvəlki kimi sakitcə Ermenonvildə yaşadığını görən madam Levasserin ovqatı təlx olmuş və qəzəblənmişdi. Doğrudur, madam Levasser bilirdi ki, aristokratlar onlara bir iş əl vermədikdə adı burjular kimi vəllərini asanlıqla və heç bir şəylə hesablaşmadan pozurlar, lakin belə bir alçaqlığı kürəkəninin — filosofun şagirdi olan markizdən gözləmirdi.

İndi Nikolasın daha hansı əclaf fikrə düşəcəyini xəyalə belə gətirmək olmazdı. Hələ bir bu səfəh Tereza da ona necə bənd olmuşdu, bu gicbəsər Jan-Jak isə bircə saatın içində dədə-babalarının yanına yollana bilər: axı onun səhhəti heç də madam Levasserin bu ingilis sərsərisinə təsvir etməyə çalışdığı kimi yaxşı deyildir, Nikolas Terezanı da, əlyazmalarını da öz əlinə keçirə, gör bir nə olar.

Qarı bu əclafi birdəfəlik atdan vurub salmalıdır. Madam Levasser fikirləşib yeni yol tapdı.

Madam Levasser hüquqşunaslara aid süründürməçilik və vəkil zirəkliyi ilə əlaqədar olan hər bir şeyə dərin ehtiram bəsləyirdi. Notariusun imzası və möhürü olan kağız ilə onu Orleandakı öz xüsusi evi və mağazasından çıxarıb qovmuşdular. O, sərt və amansız həyat məktəbi keçmiş,

hüquqi hiylə və kələklərinə məruz qalib imtahandan çıxmışdı, indi isə bunları özü işə salacaqdı. O, notariusdan elə bir sənəd almağa nail olacaqdı ki, Tereza indən belə öz əmlakına yalnız onun, madam Levasserin razılığı ilə binagüzarlıq edə bilsin. Bununla da əlyazmalarını quldur Nikolasın qəsdindən qoruyacaq; o vaxt bu əclaf, nəhayət, başa düşəcək ki, onu çapib-ötmüşlər.

Madam Levasser Terezanı başa saldı ki, onun öz pullarını dostcığazının qəsdindən qorumaq üçün imzası lazımdır. O:

— Bunu necə edəcəyimin sənə dəxli yoxdur, — dedi, — sən, onsuz da, heç nə başa düşməyəcəksən. Elə ki hər şey hazır oldu, onda sən, sadəcə, mənimlə notariusa gedib öz imzani atacaqsan. Ancaq bura bax, dilini bu dəfə möhkəm saxla.

Qız qaşlarını çatdı, amma məmnun idi ki, ağıllı anası işi öz əlinə almışdır. Tereza Nikolasın qarşısında ürəyinin şirin ehtirasa gəldiyini duyur və hiss edirdi ki, düşüncəsi xilafına, onun tələb etdiyi hər bir şeyi həmişə həvəslə ona verər.

Lakin madam Levasserin öz planını Ermenonvildə həyata keçirməsi o qədər də asan deyildi. Ona elə həssas və tacribəli bir notarius lazım idi ki, Nikolasın heç bir vəchlə əl ilişdirə bilməyəcəyi bir sənəd tərtib etməyi bacarsın. Yaxşı olardı ki, Parisə getsin, lakin onda bu hiyləgər fırıldaqçı sayıq düşə bilərdi. Madam Levasser eşitmışdı ki, Sanlidə mahir bir notarius var, amma təəssüf ki, iki-üç həftəliyə harayasa getmişdi. Madam Levasser köksünü ötürüb onu gözləməyi qət etdi.

Əgər Nikolasın hiylələri madam Levasserə rahatlıq vermirdisə, Ledinin də yox olması Fernandı həddən ziyan də həyəcanlandırmışdı. Müəllimə qarşı edilmiş cinayətin məsuliyyəti onun üzərinə düşmüdü, Nikolası özündən çıxarıb belə coşdurulan onun Tereza ilə əxlaqsız əlaqəsi olmuşdu. Təhlükə göz qabağında idi. Müəllim üçün bu təhlükəni törədən də odur, Fernanddır.

Fernand Jan-Jakdan qaçırdı, ondan qorxurdu. O, mümkün olduqca atasının və müsyö Herberin də gözünə görünə görünmürdü. İstəmirdi ki, ondan bir şey soruşsunlar, danışmaq istəmirdi. Öz fikir və düşüncələrinə qərq olub, bərk sıxıntı

içerisində çölləri və meşələri gəzib-dolaşırıdı. Vurnuxmalarından xilas olmağa çalışaraq Ermenonvil kəndinə daha tez-tez getməyə başladı.

Fernand uşaqlıqda atasının iradəsinə tabe olaraq vaxtının çoxunu Ermenonvil kəndində keçirərdi. Kəndli uşaqlarının onu öz tay-tuşları kimi aralarına qəbul etmələrinə nail olmaq o qədər də asan deyildi, hərbi məktəbdə olduğu vaxt ərzində isə əvvəlki yoldaşları ondan daha çox uzaqlaşmışdılar. Bununla belə, Fernand onlarla əlaqəsini üzməmişdi və onların qayğı və qüssələrinə şərīk çıxırıdı. Fernand indi yoldaşlarının bir qədər kobud, lakin saf ürəklə deyilən sözlərini əvvəlkindən daha çox eşitmək istəyirdi.

Fernandi Ermenonvil kəndində Martin Katru ilə xüsusi dostluq telləri bağlayırdı; Martin Katru bu kənddə kiçik bir dükanı olan dul qadın Katrunun oğlu idi. Fernandla yaşıd, enlikürək bir oğlan olan Martin anasının işlərini görmək üçün tez-tez qonşu kəndlərə və şəhərlərə gedərdi; Martin Parisdə də olmuşdu, orada çox şey görmüş, çox şey eşitmişdi. İnsanlara və hadisələrə həssas duyğu ilə yanaşa bilən Martin bütün bunlardan özünə nəticə çıxarırdı. Martinin açıqürəkli olması, iti və ağıllı xəlqi fikirləri Fernandin, adətən, eşitdiklərinin hamisindən kəskin surətdə fərqlənirdi; bu fikirlər Fernandi düşündürür, özündən uzaqlaşdırır və yenə özünə cəlb edirdi. Martin Fernandla öcəsməyi sevirdi, o, Fernandin simasında bir aristokrat görürdü, Fernand inciyirdi, lakin özünü ələ alıb Martini başa düşməyə səy edirdi.

Fernand özü üçün çox ağır olan bu günlərdən birində Martinlə rastlaştı. Martin ondan soruşdu:

– Hə, bir de görək, sizin çox hörmətli müqəddəs adamınızın kefi necədir?

Fernand bu gülümşəyən kifir, lakin ağıllı simaya baxdı, ona elə gəldi ki, Martinin sözlərində Jan-Jakin düşmənlərinin rişxəndi səslənir.

– Xahiş edirəm, Jan-Jaki dinc qoyasan, – Fernand süni laqeydiliklə cavab verdi. – Onu başa düşməyə sənin anlağın çatmaz.

– Niya, görəsən? – deyə Martin özündən çıxdı. – Mən onu görmüşəm, o, bizim daimi müşterimizdir, həm də ki, mənim də iki gözüm var, sənin də.

Fernand Martinin səsindəki əsəbilik nidasını duydı, lakin özündən çıxmamağa çalışdı.

– Bəlkə də, sən çox adamları lap yaxşı başa düşüb tanıyırsan. Amma xahiş edirəm, mənim Jan-Jakimla işin olmasın.

Martin onunla öcəşməyində davam etdi:

– Parisdə belə deyirlər: böyük filosof olmaq o qədər də çətin bir şey deyil, yalnız özünü bir qədər səfəh göstər, vəssalam. Bu isə onun üçün çətin bir şey deyildir, bu, onda anadangəlmədir.

Fernand daxilindəki gizli həyadan əzab çekirdi – axı onun özü də çox vaxt Jan-Jaka şübhə ilə yanaşırıdı, çox vaxt belə fikirləşirdi ki, Jan-Jakin hərəkətləri və danışqları qeyri-məntiqidir.

– Nankorlar sürüsü! – deyə Fernand özündən çıxdı.  
– O, insanların bərabərliyini elan etmək üçün öz həyatını fəda etmişdir, o, sizdən ötrü minlərlə təqibə dözür, siz isə bunun müqabilində onu səfəh adlandırırsınız.

Möhkəm bədənli, enlikürək Martin qarasaklı başını irəli verərək onun qarşısında oturmuşdu.

– Bəli, azadlıq, bərabərlik, qardaşlıq, – Martin məsxərə ilə təkrar etdi, onun dişlərini qıçayaraq dediyi bu sözlər boş bir səsə, əsl sarsaqlığa çevrildi. – Bu sözləri eşidəndə adama elə gəlir ki, sənə qizardılmış dadlı ördək əti yediriblər. Əslində isə bu yalnız adamlara başağrısı verməkdir. Yaxşısı budur ki, sənin Jan-Jakin bizə desin görək, hər yan jandarmlarla, vergiyığan müvəkkillərlə, aristokratlar və ruhanilərlə dolu olduğu bir vaxtda onun dediyi bu azadlığı necə əldə etmək olar. İkinci şəxs, Volter isə, doğrudan da, bizə kömək etmişdir. Volter özünüüzü əclaf hakimlər və məhkəmə iclasçıları ilə əhatə etməklə nə qədər alçalığınızı sizə göstərmişdir. Özünün tərəfdarlarını da bəzi əməli işlərə öyrətmişdir: məsələn, bir neçə su və ekyünü necə qazanmaq olar. Sizin Jan-Jakiniz isə heç olmasa, dərk edilən bir şey etmişdirmi? Yaxud vergilər və ya gömrük yığımları barədə ağıllı bir fikir söylemişdirmi?

Fernand Jan-Jakin bu sözlərini xatırladı: «Mənim əməyim əbəsdir», lakin elə həmin anda Amerikani yadına salıb bunu Martinə demək istədi. Ancaq Martin sözünə davam edib deyirdi:

– O, öz nəsihətlərində minillik səltənət haqqında fikir yürüdür. Lap bizim küre Qaşe kimi. Elə buna görə də siz aristokratlar öz Jan-Jakınızı göylərə qaldırırsınız. Siz bununla sübut edirsiniz ki, bizə – qara camaata rəhminiz gəlir, deyirsiniz ki, bəs bizdən bu qədər də kifayətdir. Qalan şeylərin isə bizə dəxli yoxdur. Biz onun, ikincisinin tərəfdarıyıq.

Fernand hələ də özünü saxlayırdı. O, təmkirlə və kinaya ilə dedi:

– Sən bütün bu axmaq hədyanı tutuşu kimi təkrar etməzdən əvvəl öz bir cüt eyibsiz gözünlə, heç olmasa, onun kitablarından birini oxusaydın, pis olmazdı.

Martin ayaqlarını geniş açıb yerindən tərpənmədən onun qarşısında əyləşmişdi.

– Onun kitablarını oxumaq heç mənə lazım da deyil, – cavab verdi. – Onun burada bu xülya ilə necə avaralanlığını görməyim kifayətdir. Məsələn, o, bizim çirkli kənd küçəsindən keçərkən, elə bil, buludların üstü ilə yerir. Səni inandırıram ki, o, öz qulağı dibində nə edildiyini də bilmir. – Fernand bunun cavabında yalnız çıyılərini çəkdiyindən, Martin ayağa qalxıb əlavə etdi: – Sizin bu müqəddəs adanız öz dörd divarı arasında da kordur. Onun möhtərəm arvadı, deyirlər ki, əxlaqsızlıq edir, o isə bunu da görmür.

Fernand öz müvazinətini itirdi. Martinin özündən güclü olduğunu bildiyi halda, balaca uşaq vaxtlarında olduğu kimi, onun üzərinə atıldı. Martin əvvəlcə sakitcə onu yana itəldi, sonra isə Fernand onun üstüne cummağında davam etdiyindən özünün əzələli yumruğunu işə salıb onun dərsini verdi.

Abır-həyadan yanın Fernand evə döndü. Axi o kimdir? Martinin qəbahətli nitqinə qəzəblənmək haqqını ona kim verib? Qəbahətli iş görən onun özüdür.

Lakin Martinin sözləri ona dinclik vermirdi. Həqiqətin canı bunda idi ki, adamların ən müdriki kordur, özünə təsəlli verməklə bəxtiyar yaşıyır və doğrudan da, səfəh adama oxşayır. Bu, aqlasığmayan bir şey idi, amma hər halda, belə idi. Fernand «Etiraf»da yazılıları sadəcil Terezanın nağılı etdiyi və sadə xalqın dedikləri ilə müqayisə etdi, bunların heç biri digərinə uyğun gəlmirdi.

Fernand bu qızığın şübhələri aradan qaldırmaq iqtidarında deyildi.

Keçirdiyi həyəcanları başqa birisi ilə bölüşmək onun xasiyyətinə uyğun gəlmirdi, ancaq müsyö Herberi uşaq vaxtından özünə dost bilirdi; Fernand üçün çox ağır olan hərbi məktəb illərində tətilə gəldiyi vaxtlar müsyö Herber onun dayağı və təsəllivericisi idi, hər şeyi cüzi bir işarədən başa düşür və cavab verməyə lazımi sözlər tapırdı.

Fernand Jan-Jak haqqında əzabverici şübhələrini ehtiyatla öz mürəbbisinə bildirdi; dedi ki, Jan-Jakin hərəkətləri və sözləri onun əsərlərinə və təliminə heç də həmişə uyğun gəlmir, çox vaxt bu, adamı ləp çəşdirir.

— Düşmənlər, — müsyö Herber bir qədər susduqdan sonra beləcə ehtiyatla cavab verdi, — Jan-Jaka öz bayağı məntiqlərinin arşını ilə yanaşırlar. Onlar onun ilkin fikirlərini sonraki fikirləri ilə tutuşdurur. Jan-Jakin müxtəlif vaxtlarda və müxtəlif yerlərdə etdiyi və ya heç bir vaxt etmədiyi bir şeyi onun elan etdiyi ideallarla müqayisə edir, sonra isə onu çox şit lağla qoyurlar.

Fernand başa düşündü ki, dostu və mürəbbisi onun xətrinə dəymək istəmir, amma axı o, Jan-Jakin düşməni deyildi və buna görə də özünə bəraət qazandırmağa çalışırı. Lakin müsyö Herber onun sözünü yarımcıq kəsib sözünə davam etdi:

— Jan-Jak hətta mənimlə, kiçik bir adamlı söhbət edərkən də fikri, düşüncəsi, xeyali pərvaz etdiyi anlarda onun dediklərini diqqətlə dinləmək səadəti mənə nəsib olmuşdur. Elə dəqiqələrdə çox vaxt mən də ondakı hədd-hüdud bilməyən hədsizliyə sixilirdim. Sonra isə öz-özümə deyirdim ki, onun bütün əzəmətini qavramaq iqtidarı mənə verilməyib, onun bütün əzəmətini heç kəs dərk edə bilməz, belə olduqda mən sakit olub səsimi kəsirdim. Zərrə qədər də ona şübhə etməyin, Fernand! Məhz düha, bu dərkedilməz təzahür ona şübhə etməyə başlayan kimi dərhal bir heçliyə çevirilir. Jan-Jak isə, — bu təvazökar insan ürək yanğısı ilə söylədi, — bizim aramızda, hazırda yaşayan insanların arasında müstəsna və yeganə bir dahi-dir. Başqları əldən düşüncəyədək işləyir, var qüvvələri ilə çalışır və eyni bir şeyi min dəfə çeynəyib tökürlər, o isə qələmini bircə dəfə tərpədən kimi hər şey öz yerində olur

– o yaradır. O sübut etmir, qabaqcadan xəbər verir. Baş-qalrı qan-tər içərisində dağlardan, dərələrdən aşır, o isə dik yüksəkliklərə qalxır və dərhal məqsədə çatır. Fernand, bizim başa düşmədiyimiz bu və ya digər bir sözə görə özünüyü yanlış fikrə salmayın. Şübhələrinizi bir kənara atın!

Mürəbbi hələ heç vaxt belə ilhamla danışmamışdı. Bu odlu-alovlu sözlər Fernanda Jan-Jakın özünü xatırlatdı. Böyük dostunun belə coşqunluğu qarşısında Fernand öz vəfəsizliyindən utandı.

Lakin müsyö Herberlə olan söhbətin ona verdiyi təsəlli tez dağıllıb yox oldu; sixıntı və şübhələr onu yenidən və yenidən öz təsiri altına alırlı.

Xəbər çatdı ki, Jilberta iki gündən sonra gəlir. Fernand üstündən bir yük götürülmüş kimi yüngülce nəfəsinə dərdi. O, hər şeyi açıb ona etiraf etməyi qərara aldı. Jilbertanın özü elə təmiz və safdır ki, burada onunla yanaşı olan kimi hər şey aydınlaşacaq.

Jilberta vaxtını çox gözəl keçirmişdi. Sen-Viqorda da, Parisdə də qızı iltifatlı gözəl sözlər deməkdə yarısan gənc aristokratlar onu daim əhatə edirdi. Gənc oğlanlardan biri, təxminən, iyirmi beş yaşı olan Mate Kursel ona vurulmuşdu, həm də deyəsən, lap bərk vurulmuşdu; o, hələlik baron de Vassi titulu daşıyırıldı, lakin mal-mülk sahibi olan bir ahl qrafı, Anri de Kurselin vərəsəsi idi. Matenin gözəl görkəmi vardi, öz hərəkətlərində qəşəng və nəzakətli idi, qadınlara qulluq göstərməsində adı kübar nəzakətindən aşkar surətdə kənara çıxırıdı. Babası tez-tez Jilbertaya sataşib deyirdi ki, öz gənc, yenicə cücərmış və həm də hələlik şübhəli olan titulunu zamanın əli ilə üstü mamır bağlamış şöhrətli bir titula dəyişmək üçün onun qarşısında daha bir yüngül imkan açılır. Jilberta Matenin ona daim yaxşı münasibət bəsləməsinə o qədər də əhəmiyyət vermirdi, lakin bu, ona xoş gəlirdi.

Parisdəki həyat Ermenonvildəki həyat deyildi. Jilberta çoxlu yeni şey görmüş, çoxlu yeni şey öyrənmişdi, bir neçə həftənin içərisində bir neçə yaş böyümüş və ağıllanmışdı. O, Jan-Jakın ideyalarını gerçek həyatla müqayisə edərək bu nəticəyə gəlmişdi ki, onlardan bir çoxları olduqca sadə və bəsitedir, çox vaxt ona elə gəlirdi ki, nə qədər gənc olsa

da, həyati bu qoca adamdan və böyük filosofdan xeyli yaxşı başa düşür.

Jilberta bir şeydə Fernandla razılaşırıdı: saray adamları da, Paris salonlarının daimi sakinləri da hamılıqla dırnaqlarının ucunadək qeyri-təbii və sünidirlər, hamısı səmimi duyğu izhar etməkdən qorxur: bu, guya, kübar adam üçün nəhayətdir. Hətta onun Matesi də vurğunluğunu elə pərdələnmiş və müəmmalı halda söyləyirdi ki, Jilberta çox vaxt Fernandi xatırlayırdı. Elə dəqiqələrdə o, yəqin ki, gülümsəyirdi, lakin bu təbəssüm istehzalı deyildi. Jilberta tez-tez onun uşaq kimi saf səmimiyətini, coşqunluğunu və xəyalpərəstliyini, təbii və saf duyğusunu arzulayırdı.

İndi budur, Jilberta yenə də Laturdadır, Fernand isə onu görür. Jilberta kirşanlanmışdır, üzündə qoyma xalları var, bir qədər soluxmuş və ariqləmişdir, ancaq nurlu gözləri yenə həmin gözlərdir, təbəssümlü iri ağızı da həmin ağızıdır, bütünlükdə onun özü yenə əvvəlki kimi saf gözəlliyi ilə işiq saçır. Jilberta da ona baxıb, öz hündür və ciliz, xirtdəyi irəli çıxmış, cod kəkilli və bu qədər müti və eyni zamanda alışib-yanan gözləri olan Fernandını gördü. Fernandin bütün şübhə və tərəddüdləri, çəkdiyi əzablar uçub havaya getdi. Jilbertanın da bütün Paris ağıllılığı və kübar parlıtlıı uçub getdi, onların əlləri birləşib uzun müddət bir-birini sıxıdı, onlar öpüşdülər – əvvəlcə qətiyyətsiz halda, sonra isə sürəkli və bərk-bərk öpüşdülər.

Jilberta hey danışır, bu yandan vurub o yandan çıxırıdı. Sonra gülərək öz nağılini yarımcıq kəsdi:

– Gündə on dəfə başıma elə iş gəlirdi ki, mən onu mütləq sənə danışmaq istəyirdim, indi isə heç bir şeyi yadına sala bilmirəm. Yaxşısı budur, özün haqqında danışasan, – deyə xahiş etdi.

Jilbertaya elə gəlirdi ki, Fernandin nə deyəcəyini özü qabaqcadan bilir. O, Fernandin uzun və xülyapərəst məktublarını təbəssüm və riqqətlə oxuyurdu; Jilberta indi də bunlara oxşar sözlər – dolaşiq, təsirli, bir qədər də gülünc sözlər eşitməyə hazırlanırdı.

Lakin Jilbertanın üzündəki şən ifadə tez dağlılib yox oldu. Fernandin bəhs etdiyi əlaqə, həmin madam Russo ilə olan əlaqəsi boş şey deyildi, Jilberta bunu dərhal duymuşdu. O, bu əlaqədə, bir növ, mənhus və qorxulu bir şey

görürdü. Fernand çetinliklə, dili dolaşa-dolaşa danışındı, o hey dürüst və düzgün sözlər axtarır, əzabdan bütünlükləşmiş bir adam kimi, tez-tez anlaşılmaz sözlər donquldanırdı. Lakin Jilberta heç bir şey sezmirdi. O yalnız göründü ki, qarşısında yeni Fernand durur, ona və onun sevgisinə zərbə endirən Fernand durur. Onunla Fernand arasında bir yadlaşma hasarı yüksəlmüşdi, onu nə isə hətta itələyirdi də.

Fernand ağır-ağır nəfəs alırdı, o daha danışa bilməyib susdu. Jilberta onun imdadına çatmirdi, ondan heç bir şey soruşturmdu. Jilberta hətta qırmızıdanmırıldı da. Gözlərini öz dizlərinə dikmişdi. Aralığa ağır bir sükut çökmüşdü.

Nəhayət, Fernand yenə danışmağa başladı, indi o, Jan-Jakin paradoksal «Etiraf»ını necə oxuduğunu nağıllı edirdi. O, Yay evinə necə girdiyini, orada Jan-Jakin mən-hus sirləri içərisində necə eşləndiyini, heç bir şey başa düşməyən, səfəh, pozğun, ehtiraslı Terezanın isə bu vaxt onun yanında oturduğunu olduğu kimi nağıllı etdi. Nağıllı etdi ki, Jan-Jak öz əli ilə yazmış və təsdiq etmişdir ki, o, Terezanın necə küt və korazehin olduğunu çox yaxşı görüb, onunla Tereza arasında heç vaxt mənəvi yaxınlıq olmayıb. Fernand sonra nağıllı etdi ki, o, Terezanın bu qor-xunc firildaqcı ingilis mehtəri ilə eşq macərasını bilirdi. Dedi ki, Terezanı fikrinə gətirəndə belə diksinir, lakin yaxasını onun əlindən qurtara bilmir.

Jilbertanın gözlərinə qaranlıq çökdü, onun aydın alnı tutqunlaşdı, iri ağızı bərk-bərk qapandı. Onun qarşısında artıq oğlan deyil, yaşlı bir kişi dayanmışdı, o, girdabə batmışdı, elə bir girdabə ki, hər bir kişi, yəqin, bu girdabən keçir. Ancaq Sen-Viqorda və Parisdə Jilberta oğlan Fernand üçün darixırdı; indi isə bu kişiyə necə yanaşacağını bilmirdi.

Fernand indi özü haqqında deyil, müəllim haqqında, onun «Etiraf»da yaxşıca gördüyü həmin yeni Jan-Jak haqqında danışındı. Onun nitqi indi kəsilmirdi, o, müəllimi qız-ğınlıqla müdafiə edirdi. O, dəridən-qabıqdan çıxıb güclə Jilbertaya sübut etmək istəyirdi ki, Jan-Jak məhz öz zəif cəhətlərini susub gizlətmədiyi üçün böyükdür. Fernand Jan-Jakin öz dəhşətli əsərini necə dəhşətli bir əzabla yazdığını Jilbertaya təsvir edirdi.

Jilberta huşuz halda onu dinləyirdi, qız Fernandin Tereza ilə olan əlaqəsini ona nağıl etməsindən bərk həyəcanlanmışdı.

Jilberta birdən diqqətini topladı. Fernand Jan-Jakin öz uşaqlarını yetimxanaya necə verdiyini və onun nə üçün belə etdiyini nağıl edirdi. Bu isə elə bil, artıq Jilbertanın bilavasitə özünə aid idi.

İkicə həftə bundan əvvəl Parisdə qrafinya Monpero Tərbiyə evinə hədiyyələr apardığı vaxt Jilbertanı və başına yiğilan bir dəstə gənc oğlan və xanımı özü ilə oraya getməyə dəvət etmişdi. Həmin yetimxana Parisin ən gəzməli yerlərindən biri sayılırdı. Aristokrat cəmiyyətində bu yetimxanaya niyə belə maraqlı olduğunu yolda Jilbertaya nağıl etdilər. Çox vaxt belə olurmuş ki, maliyyə cəhətdən çətinlik çəkən gənc aristokratlar özlərinin kəbinsiz uşaqlarını Tərbiyə evinə atırmışlar, yetimxananı gəlib gəzdikləri vaxt isə buranın balaca sakinlərindən bu və ya digərinin oraya gələn qonaqlardan bu və ya digərinə nə dərəcədə oxşadığını müqayisə ilə tapmaqla əylənirmişlər. Bu dəfə də elə oldu; ancaq Jilberta, uşaqlı olub-olmamasından asılı olmayaraq bunun ona toxunduğu hiss edirdi, ona elə gəlirdi ki, bu cür zarafatlar – onun bostanına daş atmaqdır, onun «qeyri-qanuni doğulmuş aristokratizminə» işarədir. O, körpələrin atıldığı taxçanın qarşısında fikri dumansı halda dayanmışdı: taxçanın arxa divarında siyirmə pəncərə və yeni sakının gəldiyini bildirən zinqrov var idi. Ola bilsin ki, on yeddi-on səkkiz il bundan əvvəl birisi onu, Jilbertanı da həmişəlik bu taxçaya atmağı fikrindən keçiribmiş. Tərbiyə evinə getməsi Jilbertada xoş bir təəssürat oyatmadı.

Jilbertanın həmin yerdə keçirdiyi dəqiqlərin duyğusu Jan-Jakin cinayətləri haqqında söhbətin təsiri altında yeni bir kəskinliklə yenidən baş qaldırdı. Əgər Fernand özü və onun haqqında danışarkən Jilberta susurdusa, indi Fernandin sözünü yarımcıq kəsdi.

– Sənin Jan-Jakin, demə, çox qorxunc adam imiş! – deyə səsləndi.

Fernand bunu gözləmirdi. O çəçədi.

– Sən bunu deməməlisən, Jilberta! – nəhayət, ona cavab verdi.

Lakin Jilberta daha Jan-Jak haqqında düşünmürdü. Onun Jan-Jakla nə işi? Məsələ onunla Fernanda aiddir. Jilberta Fernandin onun sözünü necə gözlədiyini gördü, onun öz əllərini gah sıxdığını, gah da boşaltdığını gördü. Bu əlləri ilə Fernand həmin qadına toxunmuşdur. Jilberta Sen-Viqorda ona xoş təriflər yağıdıran qəşəng və cavan oğlanların əhatəsində olduğu vaxt onun həsrətini çəkirdi, o isə bu murdar arvadla qucaqlaşmışdır. Jilbertada elə bir hiss baş qaldırmışdı ki, sanki, onu alçaldır, ona güllürələr. Onun həmişə şən olan üzü əvvəlkindən də bərk tutqunlaşmışdır. O danışmağa başladı, amma hiss etdi ki, qəzəbdən doğan ilk söz onların ümumi taleyi üçün pis nəticə verə bilər.

Jilberta qorxusundan donub-qalaraq gərginliklə gözlayirdi. Etiraf etmək kimi çətin bir vəzifə yerinə yetirilmişdi. Fernand bu etirafı özü üçün yüngülləşdirməmiş, bir dəfə də olsun yalan deməmiş, heç bir şeyi gizlətməmişdir. İndi növbə Jilbertanındır: ona bəraət qazandırmaq və ya ittiham etmək Jilbertanın ixtiyarındadır. O, Jilbertanın üzüne göz gəzdirirdi, bu, başqa bir Jilberta idi – onun tanıldığı Jilberta deyildi: bu, yaşa dolmuş, təcrübədən ağıllanmış, əsla mehribən deyil, əksinə, bədxah bir Jilberta idi. Lakin Fernand dəhşətli bir ehtirasla hiss etdi ki, bu yeni Jilbertanı əvvəlki Jilbertadan, özünü uşaq kimi aparan, həmişə şən və gülərzülü Jilbertadan daha bərk sevir.

Fernand ayılıb özünə hələ gəlməmişdi ki, bu hiss başqa bir hiss ilə əvəz olundu: Terezaya olduğu kimi, Jilbertaya da sarsıcı bir ehtirasla hakim olmaq istədi: o, Jilbertanı alçaltmaq, onun paklığını, onun lənətə gəlmış bakırəliyini ayaq altına almaq, onu öz bataqlığına sürükləmək istədi.

Jilberta əvvəlki kimi susurdu. Fernand dözə bilmədi. Ona yanaşdı. Əlindən tutdu. Jilberta istər-istəməz əlini darddı, ondan aralandı.

Aydın idi: Jilberta onu başa düşmüştü. Fernand utanğından, az qala, ağlayacaqdı. Jilberta öz hökmünü oxumuşdu.

Jilberta onun necə bədbəxt olduğunu görürdü. Ona belə də lazımdır. Ona elə bir söz demək istəyirdi ki, bu, Fernandı daha çox incitsin, onu daha da alçaltsın. Bununla birlikdə, Jilberta ona nə isə bir dostyana və təsəlliverici bir söz də demək istəyirdi.

– Sizdən üzr istəyirəm, Fernand, – Jilberta, nəhayət, dilləndi. – Ancaq məni indi təkcə buraxın. Mən bunların hamısını öyrənib bilməliyəm. Özüm gərək bir nəticəyə gələm. Mənə möhlət verin. Təvəqqə edirəm, bir neçə gün yanına gəlməyəsiniz.

## XVII fəsil OPUS ULTIMUM<sup>1</sup>

Jan-Jak əzəldən xalq içərisindən olan adamlarla, kəndlilər və yoxsul camaatla ünsiyətdə olarkən özünü daha yaxşı hiss edirdi. It yox olduğu vaxtdan bəri Jan-Jak sadə və korlanmamış adamlarla söhbət etmək üçün daha tez-tez ətraf kəndlərə gedirdi. Bu adamlarla onların gündəlik işlərini müzakirə edir və əgər söhbət uzanırdısa, itirilən iş vaxtının əvvəzini çıxmaq üçün onlara tütün bağışlayırdı. Kəndlilər və icarədarlar onu «ağlı yerində olmayan» qəribə adam hesab edirdilər ki, bəs onların senyoru Jan-Jaka knyaz ehtiramı göstərir, bu isə özünü onlara tay bir adam kimi aparır. Lakin onlar tezliklə gördülər ki, onun giçiliyinin onlara xeyri dəyir. Jan-Jak onların şikayətləri barədə markızın yanına xahişçi gedirdi. Senyor öz hərbi sərtliyini yumşaltmış və daha əsasını gec-gec işə salırdı. Jan-Jakın xahişi ilə o hətta muzdurlardan birinin qızının ərə getməsinə öz razılığını vermişdi: markız bu məsələni əvvəllər uzun müd-dət rədd etmişdi. O vaxtdan bəri gəlinin nənəsi cənab yazıçı Russoya – katolik olmasa da – hər gün dua oxuyurdu.

Jan-Jak katolik olmasa da, küre Qoşə ilə çənə döyməyi xoşlayırdı. Onlar oyan-buyana gəzisir, Jan-Jak səbir və dözümun faydasından danişir, ruhani isə sərt və inad-cıl xasiyyətinə görə markizi məzəmmət edirdi. Jan-Jak təbiətin əzəmətindən, onun geniş və çoxcəhətli olmasından danişir, ruhani isə onun yaradıcısını göylərə qaldırırdı; onlar bir-birini çox gözəl başa düşürdülər.

Jan-Jak kəndlilərin əyləncələrində də iştirak edirdi: top-top oynayır və gözünün zəif görməsinə baxmayaraq, yaydan ox atrdı. Bazar günləri camaat tuluq zurnası və ney musiqisinin sədaları altında rəqs edirdi: bir dəfə belə

<sup>1</sup> Son əsər (*lat.*)

rəqslərdən birində madam Qaneval müəllimdən onun da oynayanlara qoşulmasını xahiş etdikdə Jan-Jak özünü əzib-büzməyərək tez dövrəyə qoşulmuşdu.

Onu tez-tez «Şabalıd ağacları altında» meyxanasının bağçasında görürdürlər. Jan-Jak orada üstüaçıq taxta mızıldırın birisinin arxasında oturar, tünd-qızılı rəngli çaxırdan udum-udum içər, çiçək ləklərinə və adı kənd güllərinə baxıb ürəkdən həzz alar, kiçik gölməçədəki ördək və balıqlara yem verərdi. Meyxanaçı Moris atanın ehtiramlı, ərk-yana çərənçiliyini, meyxanaya gələnlərdən onunla söhbət etmək istəyən hər bir kəsin dediklərini dinləməyə vaxt tapirdi.

Jan-Jak burada, «Şabalıd ağacları altında» meyxanasında öz böyük həmkarı, dostu və düşməni olan Volterin ölüm xəbərini eşitdi. Bu xəbəri ona tam təfsilatı ilə Moris ata söylədi. Əslində, Volteri parisliilərin hədd-hüdud bilməyən coşqunluğu öldürmüştü. Uzun müddət vətənindən didərgin düşdükən sonra öz doğma şəhərinə qayıdan bu səksən üç yaşılı qoca onu qarşılıyan Parisin alqış gurultusuna davam gətirə bilməmişdi.

Jan-Jakin ifadəli sıfəti zaman-zaman gah sarsıntı, gah gizli məmnuniyyət, gah da dərin kədər ifadə edirdi. Parisliil heç kimi onun qədər təqib etməmişdilər. Onlar heç kimə də Volterə etdikləri qədər ehtiram göstərməmişdilər. Bəlkə də – ancaq Jan-Jak bunu özünə etiraf etmək istəmirdi – Volter qayıtdıqdan azca sonra onun Parisi tərk etməsinin səbəblərindən biri də elə bu olmuşdu.

Moris ata odlu-odlu və qəzəblə söyləyirdi ki, böyük mübariz və filosof hətta ölümündən sonra da arxiyepiskopun qəzəbinə məruz qalmışdı, Volteri xristian qaydası ilə basdırmaqdan imtina etmişdilər, cənazəni heyvan dərisi soyulan yerə atacaqlarından ehtiyat edərək yaxın adamları onu Parisdən aparmaq üçün tələsik min cür təhlükəli və nalayıq hiylələrə əl atmağa məcbur olmuşdular.

İndi də Jan-Jakin üzündə hüzn və qəzəb hissindən başqa heç bir şey oxumaq olmazdı. O, özünün arxiyepiskopla olan nifaqi haqqında, onun – Jan-Jakin kitablarının cəlladin əli ilə təkrar-təkrar necə cirildiği və yandırıldığı haqqında, onu bir şəhərdən digər şəhərə və ölkənin hüdudları xaricinə, habelə okeanın o tayına necə qovduqları bərədə

düşünürdü. Volterin onu necə kinli bir qəzəblə təqib etdiyini unutmuşdu, o, mərhumun dostu və yoldaşı idi; Volterin təhqir edilməsi onun təhqir edilməsi idi. Jan-Jak tək qalmaq istəyib, Moris ata ilə xudahafızlaşdı. Lakin bağçadan çıxarkən ona tərəf gələn ruhanını gördü. Ruhani qəzəb və sevincindən qaynayıb coşaraq müqəddiməsiz, birdən-birə Volter haqqında danışmağa başladı.

– Mən eştmişəm ki, – təntənə ilə bildirdi, – bu kafir, Allahı danan, bu küfr danışan bəndə amansız bir əzabla dədə-babalarının yanına vasil olub.

Jan-Jak öz hissərini gizlədə bilməyən bu ruhanının yersiz söylədiyi sərt fikirlərinə, adətən, əhəmiyyət verməyi bəxş qəlblə qulaqardına vurardı. Bu gün isə özünü təhqir olunmuş Volterlə bahəm hiss etdiyindən onu bərk acıladı:

– Qoşə ata, sizin diliniz necə qiyr ki, böyük Volterə allahsız deyirsiniz! Onun əsərlərini oxusanzı, Volterin Ali Varlığa dərin hörmət və pərəstişini sübut edən yüzlərcə yer taparsınız.

O, Qoşedən uzaqlaşış sükuta qərq olmuş parkda inzivaya çəkildi. Ot basmış talanın qurtaracağında mamırlı bir ağaç kötüyünün üstündə əyləşdi. Çəmənliyin o tayında onun kiçik evi tikilirdi, orada görülən işin boğuq səs-küyü eşidilirdi.

İndi isə mərhumu heç bir kəsdən müdafiə etmək lazım olmadığı bir vaxtda köhnə ədavət bütün qalan hissələri sıxışdırıb aradan çıxartdı. Jan-Jak lap indicə olmuş qocada şərdən başqa heç bir şey görmürdü; Volter onu lağası qoyar, səfehlik və kobud özbaşınlıq hakimiyyətini onun üzərinə salışdırardı. Bunu yalnız həsəd və paxilliq üzündən edir. Halbuki paxilliq etməyə Volter üçün bir səbəb yox idi: o, şöhrət və var-dövlət içərisində firavan həyat süründü. Volterin zəkası, cəsarəti və kinayəsi Jan-Jakın əhəmiyyət və istedadını kölgədə qoyurdu; aləm elm və incəsənətin ən yüksək zirvəsini bu mərhum adamda görürdü.

Lakin insanı məhz elm və incəsənət məhvə doğru aparır – deyə Jan-Jakın elan etmiş olduğu bir həqiqət elə Volterin özündə doğruya çıxmışdı. Jan-Jak öz ölü düşmənini alicənəblıqla müdafiə edərək, guya, Volter dindar olmuşdur deyə, ruhanını inandırmağa çalışarkən ikiüzlülük etmişdi. Yox, Volterin heç bir şeyə etiqadı yox idi.

Mahiyyət etibarilə o, miskin və qəzəblı, iztirablı və şərəfsiz bir məxluq, özünə də, insanlara da ağır bir yük idi. Volter yalnız zəkaya malik idi, qəlb deyilən şey isə onda yox idi.

İndi isə onun ətrafında zülmətdən başqa bir şey mövcud deyil.

Jan-Jak özünə xas olan kəskin təsəvvürü ilə ölenin çürüyüb qoxuyan cəsədini və ətrafdakı zülməti gözləri önungə gətirirdi. Ölü Volteri bürüyən boşluq və gecə qaranlığı meşənin kənarını və yamaclı çəmənin parlaq boyalarını söndürdü; yüngül ağ yay buludlarının yerində qurğuşun kimi ağır, ləng və müdhiş qara buludlar ağır-ağır tərpəşirdi, əsən küləyin oxuduğu mahni qəzəblı viylitya, ulamaya çevrilmişdi, ısveçrə evciyəzi tərəfdən gələn boğuq səs-küy içərisində, elə bil, tabuta dəyən çəkicin zərbə səsləri eşidilirdi.

Ətrafda hər şey can çəkişməkdə idi.

Jan-Jak öz iradəsi gücünə qorxulu röyaları öz üzərindən silkələyib atdı. Tikintidə endirilən çəkic zərbələri əvvəlki kimi cingilti ilə, möhkəm və fərəhlə səslənməyə başladı. Onun üçün ev tikilir. O yaşayır; onun dinc və fərəhli qocaqliq illəri üçün sığınacaq tikilir.

Ölmüş düşməni və dostu haqqında düşüncələri ölümün labüdüyü haqqında malxulya bir xəyalpərestliklə dolu fikirlərlə əvəz olundu. Jan-Jak ölümün nə olduğunu biliirdi: o, «Yeni Eloiza»nın səhifələrində öz Yuliyası ilə birlikdə dəfələrlə ölmüşdü, şam kimi yanıb qurtararaq, səs kimi yayılıb yox olaraq şirin-şirin və əzab-əziyyət çəkmədən ölmüşdü: o biliirdi ki, ölümdə heç bir qorxulu şey yoxdur.

Sonra iradəsi xilafına olaraq yenə Volterlə fikrən höcətə başladı. Özünə qarşı bu qədər nifrat oyanmasının günahı Volterin özündə idi. O, öz kəskin zəkasının bütün gücünü dönyanın simasını dəyişdirməyə sərf etmişdi. O, hər şeyi özü kimi şöhrət düşküni, xırdaçı, acıdıl hesab edirdi. O, böyük yazıçı rolu ilə kifayətlənirdi, məgər bu çox idimi?

Bunun nə qədər az olduğunu Jan-Jak hər kəsdən daha yaxşı biliirdi. Öz şöhrəti ona ağır bir yük kimi görünürdü. O, Parisi tərk edərkən sevinirdi ki, nəhayət, sakit və dinc yaşayacaq və daha bircə kitab da olsun yazmayacaq.

İndi isə Volterin həyatdan getdiyi və dünyada yalnız bircə böyük yazılıçının – Jan-Jakın qaldığı bir vaxtda binanın tikilib başa çatdırılması üçün axırıncı daşı qoymaq

məgər onun vəzifəsi deyildimi? O, özünün mübarizəsini və özünün dərk etdiyini nağıl etmişdi. Bəs indi o, özünün barışması və tərki-dünya olması haqqında bir kitab yazmali deyildimi?

Elə evə gedərkən yolda cümlələr fikrində bir-bir düzüldü. O, bu cümlələri ucadan deyir, bir sözü başqa bir sözlə əvəz edir, sözlərin yerini dəyişir, onların ahəngdarlığına sevinirdi.

Yay evinin astanasından içəri daxil olan kimi qələmi əlinə götürdü. Açıq pəncərələrdən küləyin viylətisi, ağacların xışltısı, kiçik Nonett çayının şırlıtı eşidilirdi, onun sarıbülbüllərinin cingiltisi bağçadakı quşların civiltilərinə qarışmışdı. O yazırdı. Qızıl haşiyəli qəşəng kağızda yazırdı: o, yaxşı kağızı çox sevirdi. Qəşəng və aydın xətlə yazırdı. Yazarkən üzü təbəssümlü olurdu. Sözlər qələminə asanlıqla yatırıldı.

İş onu bərk çulğamışdı. O, bu işə mübtəla olmuşdu. Harada olurdusa olsun, işləyir, axtarır və qoşub düzəldirdi. O yemir, içmir, az yatır, amma işləyirdi.

İşə mübtəla olan Jan-Jak Fernandin ondan qaçığını sezmirdi. Bir dəfə bağda gəzərkən qafıldən Fernanda rast gəldiyi vaxt isə öz fikri və öz işi ilə o qədər bərk məşğul idi ki, Fernandin pərtliyini sezmədi.

– Fernand, – ucadan dilləndi, – bir təsəvvür edin ki, mən yenə yazıram! Mən öz gəzintilərim və öz xəyalım haqqında yazıram.

Fernand bəxtiyar idi ki, müəllim onun gözə görünməməsinə bir işarə belə etmədi; Fernand hətta Jilberta ilə əlaqəsinin üzüldüyünü Jan-Jaka xəbər vermək istədi; istədi bundan şikayət etsin ki, hətta ən yaxın adamlar belə bir-birini başa düşmürlər, bu isə çox ağır bir dərddir. Jan-Jak isə bu vaxt onu unutmuş, dərin fikrə dalmış, öz-özü ilə danışındı.

– Özümün qeyri-adi xoşbəxtliyimi insanlardan gizləməyə haqqım yoxdur, – Jan-Jak dərindən fikirləşirdi. – Qoy məndə zühur edən gözəl tərki-dünya saatlarını hamı görüb bilsin və həmin saatları yenidən mənimlə yaşasın. – Jan-Jak öz-özünə müraciət edərək danışır, donquldañır, gülümsəyir, əl-qolunu oynadırı, o, tamamilə öz əsəri üzərində işləyirdi.

Fernand gizlicə çıxıb getmək istədi. Lakin Jan-Jak onu dayandırıldı:

– Yox, yox, getməyin! – Fernand onunla yanaşı gəzməyə başladı. Jan-Jak meşənin içindəki əks-səda verən həmin çəmənliyə tərəf yönəldi.

Onlar orada əyləşdilər. Jan-Jak isə yavaş səslə əvvəlki kimi öz-özü ilə danışmağında davam edirdi. Jilberta haqqında dərin düşüncələrə dalmış Fernand ona əvvəlcə fikri dağınıq halda qulaq asırdı. Lakin Jan-Jakin nitqi getdikcə onun diqqətinə hakim oldu, bu, bir musiqi idi, dinləyicinin lap qəlbini yol açırdı. Özünə rəhmi gəlmədən «Etiraf»ın həyəcanlı əhvalatlarını təsvir edən bir adam özü üçün belə bəxtiyar bir asayışı necə düzəldə bilərdi? Fernand Jilbertanı unutdu, o, Jan-Jakin mənəvi müdrikiliyinə məftun olmuşdu, gözlerini yumub, dünyani öz müəlliminin gördüyü kimi görürdü; o, təbiətin sadə və əzəmətli dincliyyini öz müəllimi ilə birlikdə duyur, ağaclarla və hər cür canlı varlıqla qırılmaz əlaqəsini onunla birlikdə hiss edirdi.

Lakin Jan-Jakin barişdıcı əhvalına tədriclə qocalıq dəliliyinin ahəngi qarışdı.

– Qoy bütün aləm əvvəlki kimi mənə qarşı qəsd etsin, məni daha heç bir təqib yaralaya bilməz, – deyə ucadan fikirləşirdi. – Mən öz əzablarımın, puç olmuş arzularımın və tam dincliyyimin kölgəsində yaşamağa alışmışam. Bəzən mən bunu da istəyirəm ki, çəkdiyim əzablar Sokratın, yaxud Nazaretlı İsanın ehtirasları kimi gələcək nəslə fayda vermiş olsun. Əger düşmənər mənim əsərlərimi məhv edərlərsə və mənim əzablarım hədər olarsa, onda mən buna da boyun əyərəm. Mənə heç bir şey lazım deyildir.

– Mən bütün yer üzündə təkcəyəm, – qüssəylə deyirdi, – mənim nə qardaşım, nə qohumum, nə dostum, nə yoldaşım vardır, mən özüm təkcəyəm. Bəli, – deyə dalğın bir nəzərlə Fernanda baxdı, – insanlardan ən ünsiyyətli, ən xeyirxah olan bir adamı hamı tərk etmişdir. Mən beləcə öz qınımda, uçurumun dərinliyində yaşayıram, əbədi tənhalığa məhkum edilmiş zavallı bəni-insanam, lakin Allah kimi, məni də daha heç bir şey sarsıda bilməz.

Fernandin tükləri ürpəşdi. O, qarşısında oturmuş bu ağılsızca və müdrikə, quzu kimi həlim və bu qədər qüssəli adama heyran-heyran baxındı. Üzərinə kölgəqarışlıq günəş

şüaları düşmüş hərəkətsiz Jan-Jak qəlbinin dərinliklərindən özünün ən gizli sırlarını aşkar edən valehedici cümlələr bəstələyirdi.

Çəmənlik üzərində qızmar və müdhiş bir sakitlik hökm süründü, titrəşən havada miğmiğalar cövlən edirdi. Jan-Jakin mənalı qəşəng gözləri Fernanda baxır, onu gah görür, gah görmürdü. Başqalarının sezə bilmədiyi min-lərlə şeyi sezən bu gözlər yaxınlıqda baş verən şeyləri görmürdü. Fernandin dərsə hazırlaşarkən bir vaxtlar oxuduğu qədim tarix kitabının səhifələri tutqun halda yadına düşdü. Qədim zamanlarda bəsirətli adamları kor təsəvvür edirdilər. Tiresi<sup>1</sup> kor idi, Homer<sup>2</sup> kor idi, Sfinksin<sup>3</sup> tapmacalarını tapan Edip öz-özünü kor etmişdi.

— Mən daha bir şey gözləmirəm, — Jan-Jak fəzaya söylədi, — uçurumun dibində yaşayıram və bundan raziyam. Mənə heç bir şey, ürəkdən deyirəm ki, heç bir şey lazımdır.

O susdu. Məlul-məzəlüm oturub heç bir şey arzu etmir, öz ağılsızlığını cövlən etdirirdi.

Hisslər və fikirlər Fernandi çulğadı: iztirab və pərəstiş, qorxu və hətta gülüş onu yavaş-yavaş bürüyüb sixirdi. O, Jan-Jakin həm görün, həm də kor olub görməyən gözlərinə daha davam gətirə bilmədi, onun: «Mənə heç bir şey, heç bir şey lazım deyildir» deyən yumşaq və gur səsinə dözə bilmədi. O, buradan çıxb getmək istəyirdi, lakin cəsarət edə bilmədi.

Jan-Jak yenə susdu. O, şamağacıların kölgəsi altında, Fernandin qarşısında oturub əlindəki əsasını sakitcə və saymazvana oynadırdı. Çox isti idi. Hər ikisi susurdu.

Fernand dözə bilmədi. O, tələsə-tələsə danışmağa başladı və bəlkə də, özü ilə Jan-Jak arasında bir uyğunluq yaratmaqdan ötrü gözlənilmədən özünün çəkdiyi əzab-əziyyətləri, hərbi məktəbin ağır illərini nağıl etməyə başladı. O, Ermenonvil senyorumun oğlu olduğu üçün onu

<sup>1</sup> Tiresi – Qədim Yunanistanın böyük dramaturqu Sofoklun (eramızdan əvvəl təqr. 497–406) «Şah Edip» faciəsində gələcəyi xəbər verən peyğəmbər

<sup>2</sup> Homer – əfsanəvi qədim yunan şairi, böyük epik poemalar «İlliada» və «Odisseya»nın yaradıcısı

<sup>3</sup> Sfinks – qədim yunanlıarda şir və ya it bədənli, qadın başlı, qanadlı əfsanəvi heyvan

incidib cana gətirən rəislərin və məktəb yoldaşlarının necə amansız olduqlarından danışdı. Təxminən, qırx yaşında, möhkəm bədənli, kobud, qarnıyoğun və qırmızısilət köhnə əsgər, serjant olan gimnastika müəllimi bu sahədə xüsusilə fərqlənirdi; bu adamın onu görməyə gözü yox idi, o, Fernandi təqib edir, hər cür fitnələr uydurur, «kömək etmək» bəhanəsi ilə dərs vaxtı onu yumruğu və ayaqları ilə vururdu. Bu iki il fiziki və ruhi işgəncə, insaniyyətsizlik və haqsızlıq, əzab-əziyyətlə dolu idi.

— İnsanlar zalimdirlər, — ümidsiz halda, qəmgin və qəzəblə sözlərini qurtardı.

Jan-Jak özünün gənc və gözəl, canlı gözləri ilə ona baxdı.

— İnsanlar zalimdirlər, — siz bunda haqlısınız, — dedi, sonra isə, — lakin insan rəhmlidir. İnsan rəhmlidir! — ehtirasla, hərərətlə təkrar etdi.

Bəli, o, bu günlər insanın anadangəlmə rəhmlı olmasına həmişəkindən daha çox inanırdı. Yay olduqca gözəl idi; çox da isti olmayan günəşli günlər bir-birini əvəz edirdi, həyəcanlandırıcı və qızğın yaradıcılıq sevinci daim coşubdaşırdı.

O, uzun müddət, qışın ortalarınınadək, bəlkə də, qışın axırınadək, qalan ömrünün sonunadək burada, bu uğurlu Ermenonvildə qalacaq. O, özünün «Bitkilərin təsnifi» əsərini və hazırda yazmaqda olduğu kiçik bir operanı tamamlayıb bitirəcək. Son illər musiqiye salınmış bütün mahnları nəzərdən keçirib toplayacaq.

Jan-Jakda yeni-yeni fikirlər doğurdu. O, özünün təbiyəvi romanı «Emil»in davamını yazacaqdı. Fernandla birlikdə gəzintiyə çıxdığı vaxtlar Jan-Jak bu cavan oğlanın hiss və düşüncələri üzərində bir çox yeni müşahidələr apara bilməşdi.

Heyif ki, son görüşləri zamanı çox ürəyiaçıq olan Fernand o vaxtdan bəri bir daha gözə dəymirdi. Bunun səbəbi, yəqin, Jan-Jakın altmış yeddi yaşlı olmasındadır: onun öz taleyinə məzлum və ümidsizliklə dolu qocalıq mütiliyi ilə boyun əyməsini başa düşmək cavan adam üçün çox çətindir.

Lakin qoca olmasına baxmayaraq, gənclərin ona nə qədər möhkəm bağlı olduğuna Jan-Jak məhz indi bir daha inanmali olmuşdu.

Bu gözəl yay günlərindən birində Jan-Jak gölün sahili ilə gedib bitki topladığı vaxt hansı bir gülünsə üstünə əyildikdə cavan bir oğlan ona yanaşıb:

– İcazə verərsinizmi, sizə kömək edim? Sizin kitabınızı apara bilərəmmi? – soruşdu.

Bir qədər tutulmuş Jan-Jak buna sualla cavab verdi:

– Siz kimsiniz? Nə istəyirsiniz?

– Mən tələbəyəm, – cavan oğlan cavab verdi, – hüquq elmini öyrənirəm, indi isə sizə rast gəldiyim vaxt mənə Ermenonvildə daha heç bir şey gərək deyildir, mənim bütün arzularım yerinə yetmişdir.

Jan-Jak yumşaq bir kinayə ilə dedi:

– Belə cavan ola-ola nə qədər də yaltaqsınız.

Yad adam qulaqlarının dibinədək qızarış özünü müdafiə etdi:

– Müsyö Jan-Jak, mən sizə xoş gəlmək üçün yox, sizi görmək səadətinə nail olmaq xatırınə on saat piyada yol gəlmişəm.

Jan-Jak gülümşəyərək yüngül bir istehza ilə cavab verdi:

– On saat piyada yol gəlmək – siz məni bununla təəccübləndirə bilməzsınız, müsyö... Mən qoca adamam, ancaq mən beləliyimlə bundan xeyli uzun piyada səfərdən çəkinmirəm.

Jan-Jak gəncə lap yaxın gəldi və yaxıngörən gözləri ilə ona baxmağa başladı. Yad adam çox gənc idi: onun geniş və inadçı alnıvardı, saçları daranıb alnı üstə tökülmüşdü, alışib-yanan gözləri xilaskarlıqla Jan-Jaka dikilmişdi.

– Müsyö, məndə sizin səmimi adam olduğunuz təsəvvürü oyanır, – nəhayət, Jan-Jak dilləndi. – Sizi belə kəmiltifat qarşılılığımdan inciməyin, mən özümü veylərdən qorunmalı oluram. Paris yalnız bircə dəfə mənə baxmaq xatırınə dincliymi pozur, Paris məni bezara gətirir. O, mənə qoca vaxtında dinclik vermək istəmir.

– İcazə verin, sizi əmin edim ki, – gənc oğlan ehtiramla cavab verdi, – biz Fransa gənclərini sizə tərəf cəzb edən heç də boş maraq deyildir. Biz sizi sevirik və sizinlə hədsiz dərəcədə fəxr edirik. Həyat qurmaq üçün bizə sizin məsləhətiniz, sizin ideyalarınız lazımdır.

– Yaxşı, – Jan-Jak cavab verdi, – əgər istəsəniz, bu bağlar içində birlikdə gəzib söhbət edərik. Ancaq qorxuram

ki, siyaset haqqında məndən çox az şey eşidəsiniz. Mən sizinlə ağaclar və güller haqqında çox həvəslə danışaram. Siz, dostum, görərsiniz ki, nəbatat – elmlər içərisində ən gözəl elmdir.

Gənc oğlan onu müşayiət edirdi, o, az danışındı, lakin diqqətlə qulaq asırdı.

Nəhayət, yanındakı adamın dost olduğunu hiss edən Jan-Jak həmişə ona əziyyət verən məsələdən söz açdı: dedi ki, onu başa düşmürlər, onun yazdıqlarının hamisini əks mənada yozurlar, əsərlərinin mənasını və təsir qüvvəsini qırırlar, o, ümumi hissizliyə qarşı təkbaşına ümidsiz mübarizə aparır.

Gənc oğlan qızığın etiraz edirdi.

– Sizmi təsir etmirsınız? – ucadan dilləndi. – Yox, siz bizi yaxınsınız! Xalq sizi sevir! Bütün qalanları isə – Didroda, Reynal da, digər yüksəkfikirli yazıçılar da, hətta böyük Volter də seçmə adamlar üçün yazılırlar. Bu cənablar xalqı anlamırlar, xalq da onları başa düşmür. Sizin diliniz, müəllim, hamiya aydır. «İnsan anadan azad doğulur, lakin onu zəncirləyirlər!» – bu, hamiya aydır. «Azadlıq, bərabərlik və qardaşlıq!» – bu, hamiya aydır. Bütün digərlərinə ölkəmiz «müsyö» deyə müraciət edir: müsyö Volter, yaxud müsyö Didro. Siz isə, müəllim, siz Fransa üçün, bütün dünya üçün – Jan-Jaksınız. Heç bir digər şəxsə belə ehtiram göstərilmir. Sizi kral kimi yalnız adınızla çağırırlar. – O, sözünü yarımcıq kəsdi. – Necə mənasız bir müqayisədir! Məni bağışlayın. Axi mən sizin krallar barədə nə fikirdə olduğunuzu bili-rəm, mən bunu həmişəlik yadımda saxlamışam! – Sonra o, əzbərdən dedi: – «Şübə ola bilməz ki, xalqlar kralları azadlığı məhv etmək üçün yox, onu müdafiə etmək üçün taxta oturtmuşlar». Sizə and içirəm: biz Fransa gəncləri sizin sözlərinizin hiss edilə bilən bir şeyə, əməli işə çevrilməsi üçün əlimizdən gələni edəcəyik. Siz bizi yol göstərmişsiniz. Biz bu yolla gedəcəyik. Biz, Janlar və Jaklar, Lüdoviki Jan-Jakla əvəz edəcəyik.

Jan-Jak gülümşəyərək dinləyirdi.

– Siz Ermenonvil ağacları qarşısında belə sözləri cəza almadan söyləyə bilərsiniz, – dedi. – Ancaq qoy Parisdə bunu heç kim eşitməsin. Yoxsa, mənim gənc dostum, ömrünü elə qısaldarlar ki, arzunuzu yerinə yetirə bilməzsınız.

Bu tələbə Jan-Jaka öz hissinin qızgınlığı ilə Fernandı xatırlatdı. Jan-Jak hiyləgərcəsinə dedi:

– Əgər məni məmənun etmək istəyirsinzsə, sarıbülbülərim üçün bir qədər qaymaqcıçayı yiğin.

Lakin yad adam xudahafızlaşış gedərkən, bir daha buraya gələ bilib-bilməyəcəyini soruşduqda, Jan-Jak bunu rədd etməyə özünü məcbur etdi.

– Dostum, qorxuram ki, sizə bərk alışam. Mən təzə dostluğa başlamağı özümə qıya bilmərəm: təzə məyusluğa dözməyə daha qüvvəm yoxdur.

Gənc oğlan baş əyib təzim edərək getdi.

Əslən Arras şəhərindən olan Maksimilian Robespier<sup>1</sup> adlanan bu on doqquz yaşlı tələbə Parisə qayıtdıqdan sonra öz gündəliyinə belə yazmışdı:

«Mən zəmanəmizin ən böyük adamlarından birini, Cenevrə vətəndaşını, Jan-Jakı gördüm. Mən hələ də iftixar edir və sevinirəm: o, məni öz dostu adlandırdı!

Nəcib xadim, sən təbiətin əzəmətini və ictimai qaydanın əbədi prinsiplərini başa düşməyi mənə öyrətdin.

Lakin mən sənin gözəl simanda qüssəli qırışlar gördüm – bu, insanların səni düçər etdikləri həq-sizliğin izləri idi. Həqiqətə doğru can atmaq üstündə insanların necə mükafatlandırıldıqlarını sənin simanda öz gözlərimlə gördüm.

Bununla belə, mən sənin izinlə gedəcəyəm.

Köhnə bina uçurul. Sənin təliminə sadıq qalaraq biz əlimizə ling alıb köhnəni özüllünədək dağıdacaq və daş yığışdır. Dünyanın hələ heç bir vaxt görmədiyi yeni gözəl bina tikəcəyik. Bəlkə də, mən və mənim silahdaşlarım öz işimiz üçün böyük bir bədbəxtlik çəkəcək və ya hətta vaxtsız ölməli olacaq. Lakin bu, məni qorxutmur. Sən məni öz dostun adlandırdın: mən göstərəcəyəm ki, bu ada layiqəm!»

<sup>1</sup> Maksimilian Robespier (1758–1794) – XVIII əsrin sonrakı Fransa burjuva inqilabının görkəmli xadimi, Yakobin diktatürası inqilabi hökumətinin (iyun 1793 – iyul 1794) başçısı. Robespierin və onun rəhbərlik etdiyi yakobinçilərin burjuva məhdudluğunu xalq kütlərinin onlardan ayrılmamasına səbəb olmuşdu. Bundan istifadə edən əksinqilabi burjuva ünsürləri çevriliş edib, 27 iyul 1794-cü ildə onu tutaraq, səhərisi edam etmişdilər.

İKİNCİ HİSSƏ  
Jan-Jakin ölümü

*Vitam impedere vero – Öz həyatını  
həqiqətin xidmətinə həsr et.*

Yuvenal – Jan-Jak Russo

*Faydalı yalan faydasız həqiqətdən  
yaxşıdır.*

Fransız xalq hikməti

148

*I fəsil*  
MƏŞÜM GECƏ

Hər iki qadının Sanliyə getməyə yığışdığını eşidən Fernand onların burada olmamasından istifadə edərək birlikdə gəzintiyə çıxməq üçün Jan-Jakin yanına getməyi qət etdi; ona elə gəlirdi ki, Terezanın burada olmadığını bilsə, özünü sərbəst hiss edəcək. Lakin o, müxtəlif bəhanələrlə ləngidi və Yay evinə gəlib çıxdığı vaxt Jan-Jak artıq yox idi. Fernand müəllimin bütün sevimli guşələrini gəzib-dolaşdı, lakin onu tapmadı. Sonra kəndə yollandı. «Şabalıd ağacları altında» meyxanasının bağçasında Moris atanı görüb Jan-Jakin buraya gəlib-gəlmədiyini soruşdu. Moris dedi ki, o, buraya gəlmişdi, sonra da naqqallığa başlayıb əlavə etdi ki, Jan-Jak burada lap az qaldı, işləməyə həvəsi olduğunu söyləyib dərhal evə yollandı.

Müəllimi iş vaxtı narahat etmək olmazdı. Ancaq elə olurdu ki, o arabir dincini almaq üçün işdən ayrılib klavəsin<sup>1</sup> çalırdı, buna görə də Fernand belə qət etdi ki, əger musiqi səsi eşitsə, tərəddüd etmədən içəri girəcək. O, Yay evinə yollandı. Qapı bağlı idi, içəridən də sarıbülbülərin zümrüməsindən başqa heç bir səs gəlmirdi. Müəllimi

<sup>1</sup> Klavesin – fortepianoya oxşar qədim musiqi aləti

əldən qaçırdığına görə Fernandin ovqatı təlx oldu, amma bundan bir azca da razı idi. O, təəssüfdənmi, yoxsa hiss etdiyi yüngüllükdənmi ciyinlərini çəkərək çıxıb getdi.

Nahardan sonra Fernand müsyö Herberlə Tasitin<sup>1</sup> əsərini mütaliə edirdi. Sonra yenə bağları dolaşdı, Jan-Jak yenə də heç bir yerdə yox idi. Fernand göldə çımdı, sonra isə söyüd ağacının altında oturub xeyli gözlədi.

Axşam yeməyinə erkən əyləşdilər. Markizin əhvalı kök idi, müsyö Herber də bu gün çox söhbətcil idi. O nağıl edirdi ki, Jan-Jak burada, Ermenonvildə yazdığı bir neçə romansı onun üçün çalmışdır. Müsyö Herber, əlbəttə, müəllimin ona yüksək etimad göstərməsi ilə öyünmək istəmirdi, lakin Fernanda bərk toxunan bu oldu ki, həmin romansları birinci özü eşitməmişdi. Müsyö de Jirarden dedi ki, yaxın günlərin birində Jan-Jakdan onlar üçün musiqi gecəsi düzəltməyi xahiş edəcək.

Sonra onlar başqa söhbətə keçdilər. Herber Fernandin Tasiti necə yorulmaq bilmədən mütaliə etdiyini təriflədi. Markiz bir qədər latinca danışmayı təklif etdi. Onlar bir-biri ilə zarafatlaşaraq söhbət etdilər; Fernand hətta bir qədər şənləndi. Axşam naharı canlı keçdi.

Lakin gecə düşməmişdən hər şey təsviredilməz dəhşətli hadisə ilə qarışdı. Dəhlizdən bərk qışqırıq və ağlamaq səsləri eşidildi, xidmətçilər oraya qaçışdilar. Onların arasında Tereza davardı, indiyə qədər hələ heç kim onu bu halda görməmişdi. Həmişə çox sakit və ağır tərpənən bu qadın vahimə və təlaş içərisində ora-bura çırpinirdi. Onun əyninə geyib Sanliyə getdiyi açıqrəngli qəşəng paltarı tamam ləkə, qırmızı qan ləkələri içərisində idi.

Nə olmuşdu? O yaranmışdır mı? Yox, o yox, Jan-Jak yaranmışdı. Ürəkkeçməsimi tutub? Ola da bilər. O tərpənmir, soyuq və hərəkətsizdir. O ölüb. Heç kəs heç bir şey başa düşmürdü.

– Hərəkətsizdir, soyuqdur, ölmüşdür, – Tereza təkrar edirdi.

Həmişə tez fəaliyyət göstərməyə alışmış müsyö de Jirarden tapşırıq verirdi.

– Pol, yubanmadan doktor Şenyünün dalınca qaç! Sən, Qaspar, at götürüb Sanliyə çap, doktor Viyeronu oradan

<sup>1</sup> Korneli Tasit (təqr. 55. – təqr. 120) – Qədim Roma tarixçisi

gətir! Nəyin bahasına olursa olsun, onların hər ikisini tez buraya, mənim yanımı gətirin!

Sonra markiz Yay evinə qaçıdı, Fernand, müsyö Herber və başqaları da onunla getdilər.

Bu vaxt madam Levasser Yay evində ölü Jan-Jakin yanında idi. Zavallı səfehin öz qanı içərisində üzdüyünü görən madam Levasser bərk qorxmuşdu. Onun ilk fikri bu olmuşdu ki, əhvalata qarışmasın, onu öz təbii axınına buraxsın, onda bu yaramaz əclaf və firıldaqçı öz həyatını dar ağacına çəkilməklə, yaxud təkərə bağladılıb əzabla öldürülməklə qurtarardı. Tereza isə dərhal qısqırmışdı, onun qısqırığı madam Levasseri ayılmağa məcbur etmişdi. Səfeh Tereza heç bir şey düşünməyib bildiyini edə bilər, yetmiş üç yaşlı qarı isə fikirləşməli, tez və aydın bir fikrə gelməlidir.

Əclaf onun hörmətli kürəkəninin nəinki kəlləsini yarımiş, həm də meyiti elə səliqə ilə buxarının yanına uzatmışdı ki, görənlər belə ehtimal etsinlər, guya, Jan-Jak yixılarkən başı buxarı çərvəzinin qıraqına dəyiş yarılmışdır. Bununla da bu əclaf aşkar surətdə madam Levasseri hədələmək istəmişdi ki, eybi yox, qoy bircə ondan, Nikolasdan şübhələndiyini cəsarət edib söyləsin, axı onda Tereza ilə olan əlaqəsi o saat üzə çıxar – beləliklə də, nəinki təkcə onun özü üçün, həm də Tereza üçün hər şey alt-üst olub gedər.

Qarı bütün bunları bir neçə saniyənin içərisində götür-qoy edib düşündü və başa düşdü ki, əclaf hər şeyi ağılli və düzgün düşünərək etmişdir, qarı onun xirdəyindən yapışa bilməyəcəkdir, hələ bu, bir yana, onu təmizə də çıxarmalıdır. Elə bundan da başlamaq lazımdır.

– Kömək elə, onu yatağına qoyaq! – madam Levasser bərkdən Terezanın üstünə çıçırdı.

Böyük qan gölməçəsinin üstünə əyilən Tereza yenə hönkürtü qopardı. Bu dəfə qarı daha ona mane olmadı, onun səsini kəsmədi, Tereza isə ağlayıb şivən qopardı, sonra evdən çıxıb qəsrə qaçıdı. Madam Levasser isə tək qaldı. Lakin bir neçə dəqiqədən sonra o, tək qalmayacaqdı, bir neçə dəqiqədən sonra hamı burada olacaqdı, o vaxtadək isə bu əclafın hazırladığı yanlıhqıqətə bənzər rəvayətdən tam həqiqətə oxşar bir rəvayət düzəltmək lazımdır.

O, hər şeydən əvvəl, həyəcan içərisində tələsik sandıqçaya baxdi. Səfehin yazımiş olduğu qiymətli kağızlar başdan-ayağadək öz yerində idi: cani kifayət qədər ağıllı idi, buna görə də onlara əl vurmamışdı.

O əyləşdi, bədənində böyük bir zəiflik hiss etdi. Lakin özünü ələ almaq lazım idi, fikirləşmək və yenə fikirləşmək, aydın və mənqli surətdə fikirləşib bir çarə qılmaq lazım idi, mənəsiz sözlər danışmaq olmazdı, yoxsa onun kələyini başa düşərdilər. Yaxşı ki, başı ona ayaqlarından yaxşı qulaq asır.

Lakin budur, markiz, onunla birlikdə isə bütün qalanlar yüyürüb gəldilər.

Yay evi qaranlıq idi, bununla belə, Jirarden döşəmə üstündəki qan ləkələrini dərhal gördü.

– Bu nədir? – soruşdu. – O haradadır?

Madam Levasser əlinin hərəkəti ilə qaranlığa qərq olmuş yataq yerini göstərdi.

– Biz onu çarpayıya uzatmışıq.

Markiz tərəddüdlə oraya doğru yeridi. Onun gözləri yavaş-yavaş qaranlığa alışirdı. Jan-Jak ev xalatında çarpayıya uzanmışdı, ariq üzü ləxtalanmış qan içərisində idi.

Bu səhnəni görən Jirarden fikirləşmək qabiliyyətini itirdi, küt bir nəzerlə mərhuma baxmağa başladı, heç bir şey eşitmirdi, ömründə ilk dəfə ona elə gəldi ki, bu saat yerə yixiləcəq.

Madam Levasser nə isə deyirdi.

– Siz nə dediniz, madam? Necə deyirsiniz, madam? – özünü ələ almağa çalışaraq soruşurdu.

– Biz onu döşəmənin üstündə, burada, buxarının yanında tapdıq, – madam Levasser izah etdi. – Biz onu qaldırıb çarpayıya qoyduq. Daha doğrusu, bunu mən özüm etməli oldum. Terezanın ağılı lap başından çıxmışdı. Axi Jan-Jak çox yüngüldür. O artıq lap soyumuşdu, qanı isə ləxtalanmışdı. Bununla belə, görürsünüz ki, tamam qan içərisindəyik.

Markiz çarpayıya doğru bir addım atdı.

– O, görünür, sağ tərəfdən yixilib, – madam Levasser sözünə davam etdi. – Yarası bütün sağ gicgahından keçir.

– Siz Sanlidən qayıtdığınız vaxt evin qapısı bağlı idimi? – markiz soruşdu.

— Bəli, — madam Levasser cavab verib sözünə davam etdi. — Mən bütün bunları özümə belə təsəvvür edirəm: beyninə qan vurub və yixilanda buxarının kənarına dəyərək yaralanıb.

Markiz qəlbən yüngülcə nəfəs aldı: belə bir izahat həqiqətə oxşardır, belə bir izahat gərkək həqiqətə oxşar olsun. O, çarpayıya doğru daha bir addım atdı. Jirarden döyüş meydanında dəhşətli yaraları çox görmüşdü, lakin laxtallanmış qan içərisində olan bu sıfətdən daha dəhşətlisini bütün ömrü boyu görməmişdi.

— Bəli, yəqin ki, sağ gicgahı imiş, — deyə bihudə sözlər söylədi.

Onun sakit keçən firavan həyatını uzun illər idi ki, heç nə pozmurdu, o, özündən və mahiyyət etibarilə dünyadan da razı di. Elə buna görə idi ki, Jan-Jakin anlaşılmaz ölümü onu bir o qədər bərk sarsılmışdı. Həyatının ən xoşbəxt bir hadisəsi, Jan-Jakin gəlişi qəfildən məşum bir bədbəxtliyə çevrilmişdi. Böyük və quzu kimi həlim müəllim, nəhayət, onun yanında tapıldığı sakitlik və əmin-amanlıq aləmindən birdən-birə vəhşicəsinə çıxarılmışdı. Jirardenin özü də bu dəhşətli işə nə yollasa cəlb edilmişdi, nə yolla olduğunu isə o aydırındır ki, bilmirdi və bilmək də istəmirdi.

O, öz dərdini bir kimsəyə söyləməli idi.

— Oğlum, sən onunla çox yaxın idin, — deyə Fernanda müraciət etdi, — gəl bir ona bax. Bura gəl, onun görkəmindən qorxma.

Fernand, iradəsi xilafına olaraq, gözlərini Terezanın palatarındaki qan ləkələrindən çəkə bilmirdi. Tereza onda ikrəh hissi doğururdu. Fernand bu qanı axıdanın Tereza olmadığını başa düşsə də, hər halda, belə bir fikrə gəlmək üçün bütün dərrakəsini cəmləməli idi. Tereza ilə qarşı Sanlidə idilər, hər iki qadın özünə təkzibedilməz alibi təmin etmişdi. Hər şeyin təqsiri ondadır, Fernanddadır. Ledi itən vaxtdan bəri o bilirdi ki, Jan-Jak təhlükədədir. Məhz bu gün hansı duyğu isə ona söyləmişdi ki, Jan-Jakin yanına getmək və onu mühafizə etmək lazımdır. Lakin o, ilk salamin uzun sürəcəyindən qorxaraq qəsdən bu dəqiqlini təxirə salmışdı. Edilmiş cinayətin məsuliyyəti onun üzərinə düşür.

O, atasının dediyinə əməl edərək cənazəyə yanaşdı. Fernandin qarşısında yatan onun dostu idi. Dostu ona

öz məhəbbətini təklif etmişdi, lakin Fernandin ürəyi buna cəsarət edə bilməmişdi, o, lazımı ehtirasla sevməyə qadir deyildi. O, laxta qan içərisində olan bu başa gözlərini çəkmədən baxırdı. Fernand fikirləşə bilmirdi, dərddən beyni kütləşmişdi, o heç ağlına da gətirə bilməzdi ki, belə dözülməz bir müsibət baş vermiş olsun.

Jirarden isə bu vaxt özünü ələ aldı. Mərhüm üçün və özü üçün məsuliyyət onun üzərinə düşür. Qanlı cənazə əgər onu qorxutmuşsa, onda başqaları madam Levasserin ağlabatan kimi görünən rəvayətinə, yəqin ki, inanmaq istəməyəcəklər. Onlar bu qan haqqında hər cür qorxulu nağıllar uyduracaqlar. Jirarden zəhmət çəkib çalışmalıdır ki, ağıllı düşüncə uydurmaya, fantaziya və xurafata qalib gəlsin. Vəzifə və məsuliyyət hissi markizin dərdinə üstün geldi.

Ermenonvilin baş cərrahi Şenyü gəlib çıxdı.

— Doktor, qorxuram ki, biz hamımız çox gecikmiş olaq, — deyib Jirarden həkimlə birlikdə cənazəyə yanaşdı.

Doktor Şenyü çox qısa müayinədən sonra çıyinlərini çəkib bildirdi ki, müsyö Russo, çox ehtimal, artıq çoxdan – ən azı, dörd-beş saat bundan əvvəl ölmüşdür. Markiz tez onun sözünə qüvvət verdi:

— Dəhşətli səhnədir, elə deyilmi? Amma tamam aydırındır. Evin qapısı bağlı imiş. Beyninə qan vuran vaxt Jan-Jak evdə təkcə olub. Yıxlarkən başı buxarı çərçivəsinin iti ucuna dəyib parçalanıb. Madam Levasser belə ehtimal edir, yəqin ki, elə belə də olub. — Jirarden təlaşla danışındı.

— Bəli, yəqin, elə belə də olub, — Ermenonvil cərrahi Ermenonvil senyorunun dediyini bir qədər astadan təsdiqlədi.

Jirarden adamla dolmuş otağa qüssəylə baxdı. Ruhani Qoşə də, Ermenonvilin meri Martin də burada idi, qəsrin xidmətçiləri, kənd camaati isə pəncərələrdən baxırdılar.

Doktor Şenyü yavaşça dedi ki, cənazəyə baxmaq üçün Ermenonvilin prokuroru müsyö Bonneni də çağırmaq lazımdır. Markiz həkimi narazılıqla dinləyirdi. Prokuror Bonne ilə onun arasında ədavət var idi. Ancaq doktor haqlıdır. Prokurora xəbər vermək lazımdır, qanun belədir, həm də hər cür qondarma şayınlərin qarşısını almaq üçün belə etmək lazımdır.

Jirarden indi ürəyində tamam əmin idi ki, düşmənlər yudurma şayılər yaymağa çalışacaqlar; onlar markizin də üstünə şübhə ləkəsi atmaqdan çəkinməyəcəklər; onu təqsirləndirəcəklər ki, öz qonağının həyatını düşmənlərdən lazımlıca qorumaşdır. Bu fikir məğrur Jirardeni getdikcə daha çox narahat edirdi, onlar piçıldışırdılar, sarıbülbüllərin civiltiləri də onların piçiltilərinə qarışırıdı.

– Bu quşların səsini bir kəssəniz! – Jirarden istədiyindən daha artıq bir əsəbililiklə və daha bərkdən madam Levasserə müraciət etdi. Qarı bir kəlmə də etiraz etməyiib öz baş şalını qəfəsin üstünə atdı.

Madam Levasser astadan Terezaya nə isə bir göstəriş verdi. Üzgün simalı, ağızı açıla qalmış Tereza özünü bir kuncə çəkib qəmgın halda oturmuşdu.

– Bir az kənara çəkiliñ, – madam Levasser buxarının yanında duranlara müraciət etdi. Tereza içində su olan kiçik bir badə gətirib döşəmə üstündəki qanı yumaşa başladı. Ona heç kim kömək etmədi. Hami dinməzcə durub onun bu işinə baxırdı.

«İndi onlar dinmirlər, – markiz düşünürdü. – Ancaq qapıdan çıxmaga macal tapmamış dilləri açılacaq. İndi, yəqin, hətta Sanliyə də xəbər yayılıb, tezliklə isə Luvra qədər gedib çatar. Poçtalyon Peyen yaman boşboğazdır, o, bütün bunları acı qeydləri ilə nağıl edəcək, özünün bütün sərnişinlərinə danişacaq, onların hamisi Luvrda dayanaçaq edir. Günəş çıxmamış Paris hər şeyi biləcək».

Üzün, hədsiz dərəcədə uzun bir yay günü idi, evə isə hey yeni-yeni adamlar gəlirdi. Gedən bir nəfərin yerinə üç nəfər başqası gəlirdi, pəncərələrdən yeni-yeni sıfətlər görünürdü. Markiz hamını həvəslə vurub qovardı, lakin məlumdur ki, belə etmək olmazdı.

Prokuror müsyö Bonne gəldi. O, qanuna əsasən, özü ilə həkim gətirmişdi: bu, doktor Viyeron idi; markizin də dalınca adam göndərdiyi həkim elə bu idi. Prokuror nəzakətlə salamlaşdı. Markizin üzü, iradəsi xilafına olaraq, gərgin görkəm aldı, onun dili-ağızı qurudu. İndi sayıq olmaq lazımdı.

Prokuror işə dair hər iki qadına bir neçə sual verdi. Tereza laqeyd bir görkəmlə əyləşmişdi, suallara madam Levasser cavab verirdi. Otaqdakılar diqqətlə qulaq asır-

dilar. Madam Levasserin dediklərinin hamısı aydın idi, bir şeyə irad tutmaq çətin idi. Bəli, evin qapısı, həmişə olduğu kimi, kildili imiş, qapının sürgüsü və qifili öz qaydasında, pəncərələr bağlı imiş; Jan-Jak, yəqin, istidən qorunmaq üçün onları bağlayıbmış. Qadınlar gəlib onu döşəmənin üstündə, tamam qan içində, indiki vəziyyətdə görmüşdülər. Onunla qızı bütün günü Sanlidə olmuşlar, oraya şey-süy almaq üçün gedibmişlər. Madam Levasser getmiş olduqları mağazaları da dedi. Notarius Jilberin yanına getdiklərini isə xatırlatmadı. Qarı axırda özünün qan sızması və buxarı haqqındaki rəvayətini təkrar etdi.

— Doktor Şenyünün də fikri belədir, — Jirarden tələsik təsdiq etdi.

Bəs söhbətə qarışan bu çağrılmamış axmaq kimdir? Markizin icarədanı və ona bac verən meyxanaçı Moris atadır!

— Mən belə dəhşətlə ölen bu adamı axırıncı dəfə görənlərdən biriyməm, — o, yersiz halda boşboğazlığına salıb prokurora müraciət etdi. — Onun bütün əsərlərini yeddi dəfə oxuyub başa vurmuşam və deməyə haqqım çatır ki, o, mənimlə həmişə həvəslə söhbət edərdi. Bu gün Jan-Jakin görkəmi həmişəkindən çox yaxşı idi, mənim yanımı girən kimi bunu dərhal sezdim; onda əsla xəstəlik əlaməti yox idi, cənab prokuror. Heç cür başa düşə bilmirəm, duran yerdə birdən-birə necə olub ki, ölüb.

— Təşəkkür edirəm, dostum, — prokuror cavab verdi, — əgər bir sual doğmuş olarsa, biz sizi nəzərdə tutacaqıq.  
— Sonra o, doktor Viyerona tərəf dönərək sözünə davam etdi: — Zəhmət olmasa, cənazəni müayinə edin.

Doktor Viyeron mərhumun cənazəsi üstə əyildi.

— Madam Levasserin dediyindən başqa bütün digər izahatlar mahiyyət etibarilə rədd edilir, — markiz təlqinədici bir səslə bildirdi.

Həkim cənazəyə ani göz gəzdirib dedi:

— Çox ola bilsin ki, madamın izah etdiyi səbəb ölümə gətirib çıxmışdır. Lakin son nəticəyə meyit yarıldıqdan sonra gəlmək olar.

Madam Levasser döşəmə üstündəki qanı yuyan Terezaya camaatin necə düşməncəsinə baxdığını duymuşdu. O, bütün bu həftəbecər adamlara meydan oxuyaraq öz xırıltılı və zəif səsi ilə çox təmkinli-təmkinli dedi:

— Mənim hörmətli kürəkənim dəfələrlə öz arzusunu bildirmişdi ki, öldükdən sonra meyitini yarmamış dəfn etməsinlər və meyiti yararkən, ən azı, on adam iştirak etsin. Cənab markiz, mən sizdən, həmçinin sizdən, çox hörmətli cənab prokuror, sizdən xahiş edirəm ki, meyitin yarılması haqqında sərəncam verəsiniz. Ondan ötrü ki, qaranlıq qalan şeylər aydınlaşın.

İlk dəqiqədən Jirardendə qariya qarşı nifrat hissi baş qaldırmışdı, ağlabatan bütün dəllillərə baxmayaraq, onda belə bir tərəddüdü şübhə hissi də oyanmışdı ki, qarı bu qanlı hadisə ilə nə isə əlaqədardır. Lakin qarının özünü necə mərdanə apardığını və bu qədər ağıllı hərəkət etdiyini görüb ona haqq qazandırdı, hətta ona təşəkkür etmək belə istədi, çünki markiz özü bundan yaxşı bir şey düşübüñən tapa bilməzdi, buna görə də onların arasındaki sözsüz anlaşma artmağa başlamışdı.

Prokuror müsyö Bonne dedi:

— Burada aydın edilməli elə bir məsələ də yoxdur. Amma indi ki, madam, siz, həmçinin, cənab markiz, siz belə arzu edirsiniz, meyit yarılacaqdır. — O, nəzakətlə qariya və Terezaya baş endirdi. — İcazə verin, sizə öz dərin hüznümü bildirim, madam, — deyərək çıxıb getdi.

Markiz yüngülce nəfəs aldı. İlk təhlükə keçib-getmişdi. Laxta qanın dəhşətli görünüşü təbii olaraq adamda müxtəlif təsəvvür oyadırdı: elə ki meyiti lazımi qaydaya saldılar, həqiqəti başa düşmək asan olacaqdır.

Bircə bu adamlar çıxıb dağlışaydır!

— Dostlar, mənə elə gəlir, — otağa dolmuşuş camaata bir qədər süni səmimiyyətlə müraciət etdi, — indi hər iki xanımı tək buraxmaq lazımdır.

Ev tədricən boşalmağa başladı. Hava da qaralmışdı. Madam Levasser şamları yandırdı. Birinci və ən ümdə işləri görüb qurtaran Jirarden özünü bürümüş zəifliyə qarşı daha müqavimət göstərmirdi. O, kresloya əyləşib gözlərini yumdu.

Lakin bu gecə və bu yaxın günlərdə hələ nə qədər iş görülməli olduğunu fikirləşib dincəlməyi özünə rəva bilmədi. Mərhumları yuyub geyindirən madam Obrenə təcili olaraq tapşırmaq lazımdır ki, səhər lap tezdən meyiti lazımi qaydaya salsın. Sonra isə elə birinci poçt ilə doktor Lebeqə

məktub göndərmək lazımdır. Heykəltəraş Hudonu<sup>1</sup> çağırtdırmaq lazımdır ki, mərhumun üzünün maskasını çıxartsın. Maska çıxarılmazdan əvvəl meyiti yarmaq olmaz.

Onun nəzəri yazı stoluna və sandıqçaya sataşdı. Əlyazmaları etibarlı bir yerdə və həm də mümkün olduqca tez gizlətmək lazımdır ki, başına bir iş gəlməsin. Amma mərhum dəfn edilənədək bunu etmək olmaz. O, dəfn mərasimini sadə və layiqincə keçirəcəkdir. Jan-Jak, hər halda, bura da, Jirardenin torpağında dəfn ediləcəkdir, Ermenonvil əsrin ən böyük xadiminin dinc qocalıq həyatının məskəni olmaq əvəzinə, onun son dinclik yeri olacaqdır.

Onun iş barədəki fikirləri yavaş-yavaş sıxışdırılıb təmiz və dərin kədərlə əvəz olunurdu. O, Jan-Jakın cənazəsinə yanaşdı. Hələ bu yaxınlarda Jan-Jak fərəhlə və qızığın söhbət edirdi, o, nə qədər çox iş görmək istəyirdi: həm mahnilar məcmuəsi, həm «Xəyalat»<sup>2</sup>, həm «Bitkilərin təsnifi»<sup>3</sup>, həm də bir çox və bir çox digər işlər: bəs İsvəçrə evciyi? Axi onun böyük sevincinə səbəb olmuş həmin evcik bu yaxınlarda hazır olacaqdır; lakin Jan-Jak həmin evə köçməli olmadı. Budur, gicgahından dərin yara alıb hərəkətsiz uzanmış Jan-Jak öz planlarını həyata keçirmək iqtidarından həmişəlik məhrum edilmişdir. Onun ətrafında nə qədər çox dostu vardı; indi isə bu böyük qoca öz qanına qəltan olmuş və bütün ömrü boyu lənət yağıdırdığı, həm də tərənnüm etdiyi dəhşətli və soyuq, çıxılmaz tənhalıq içərisində son xırıltıları ilə üzülüüb kimsəsiz halda can vermişdir.

O, canlı varlığı nəsib olan taleyin bu qədər miskin olduğunu heç bir vaxt, heç bir döyüş meydanında bu qədər sarsıcı qüvvə ilə hiss etməmişdi. Nə qədər gülünc olsa da, onu sixan hüzn və kədərə baxmayaraq, Jirardenin qulaqlarında latinca bir beyt hey səslənməkdə idi; bu beytin köməyi ilə şagirdlər felləri yadda saxlayırlar və bu zaman bir şey hiss edən şəxsin adını təsirlilik halına salırlar. Adətən, bu şeri müsyö Herber tez-tez Fernanda təkrar etdirirdi: *piget, pudet, poenitet, taedet atque miseret* – məyus olmaq, utanmaq, peşman olmaq, iyrənmək, rəhmi gəlmək.

<sup>1</sup> Jan Antuan Hudon (1741–1828) – fransız memarı, XVIII əsrin görkəmli realist sənətkarlarından biri

<sup>2</sup> «Xəyalat» – Russonun başladığı, lakin bitirə bilmədiyi əsər

<sup>3</sup> «Bitkilərin təsnifi» – Russonun nəbatata dair əsəri

Jirarden fikrindən ayrıldı. Qarını və Terezanı tamam yaddan çıxartmışdı. Onların qayğısına qalmaq lazımdır, başqa çarə yoxdur.

– Madam, qəsrə bizimlə axşam naharı etməzsinizmi?  
– madam Levassera müraciət etdi. – Cənazənin yanında durmaq üçün mən bura adam göndərə bilərəm.

– Sağ olun, cənab markiz, – madam Levasser soyuq və hətta kinlə cavab verdi. – Siz çox lütfkarsınız, amma biz burada qalacağımız.

Jirarden qəsrə qayıtdı: demək olar, düşünmədən, şüursuz halda öz yataq otağına keçib çoxlu ehtiyat acharlarının asıldığı gizli lövhəni açıb çıxardı. Acharlar təkcə onun özünə malum olan mürəkkəb və qəsdən dolaşiq qoyulmuş qaydada, düzgün asılmışdı. Yay evinin ehtiyat açası olduğu kimi, dili sağ tərəfə, 17 nömrəli dərbəçənin açarı ilə yarıya qədər örtülmüş halda asılmışdı; bütün acharlar qoyulduğu qaydada idi. Jirarden bir dəfə Nikolası öz yataq otağında gördüğünü dumanlı halda xatırladı və dərhal özünü bunu unutmağa məcbur etdi. Lakin qəsrə axşam naharı etmək haqqındaki təklifi rədd edən qarının düşmən nəzərlə ona baxdığını təsəvvüründə oyatmağa mane ola bilmədi. O, bunu bilmək istəmirdi, ancaq bu baxışın nə demək istədiyini çox gözəl bilirdi. Əgər sən öz vədinin üstündə durub Nikolası buradan qovsaydın, belə olmazdı – bax qarı ona məhz bunu demək isteyirdi.

Onun fikrinə daha nələr gəlmirdi! Məyus halda başını buladı.

Öz iş otağına keçdi; iş xirdəyə qədər idi. O, buna şad idi ki, iş çoxdur, başı buna qarışar.

– Cənab işlər müdürüni buraya çağırın, – əmr etdi. – Qoy camaat da hazır olsun. Qasidləri Parisə göndərəcəyəm. Bir neçə nəfər. Dəfn haqqında da bir sıra sərəncam verəcəyəm.

O, sərəncam buyurur, əsgər kimi ciddi, yiğcam tapşırıqlar verirdi. O istəyirdi ki, dəfn mərasimi bütün sadəliyinə baxmayaraq, uzun müddət yadda qalsın. Elə olsun ki, çox-çox sonralar da gələcək nəsillər Jan-Jak Russonun dəfniindən danışsınlar.

## II fəsil

### ALDANMIŞ YALANÇI

Madam Levasser ilə Tereza evdə tək qalarkən artıq gecə düşmüşdü. Madam Levasser Jan-Jakin sevimli kresloşunda oturmuşdu. O, bərk yorulub əldən düşmüşdü. Onun heç də asan günlərsiz keçməyən həyatında bu gün ən ağır gün idi. Sabahısı gün də, o birisi gün də, qarşidakı bütün bir həftə də onun üçün heç də bikar keçməyəcəkdi.

Yaxşı ki, o, notariusla olan işi vaxtlı-vaxtında görüb qurtara bilmişdi. Bu ustad Jilber pulu nə qədər dərində gizlətsələr də, özgə cibindən çıxarmağı bacaran adamdır; o, öz qanunlarını yaxşı bilir, o, madam Levasserin nə istədiyini və onun özündən nə tələb olunduğunu başa düşmüşdü; madam Levasser ən yaxın günlərdə sənədi alacaqdır. Tereza bir xeyli kağız imzalamışdı, bircə o qalırkı ki, son dəfə imza atsın və notarius da möhür vursun. Jirber demişdi ki, bu artıq boş bir rəsmiyətdir. Dəfndən sonra o, Tereza ilə birlikdə Sanliyə gedəcək, ancaq göz qoymaq lazımdır ki, qızı öz Nikolası ilə, o həmin zinakar ilə təkkilikdə qalmasın.

Madam Levasser bu gün aydın və cəld düşünməli olmuşdu, bircə dəfə də olsun səhv etməmiş və buna görə özündən razı idi. O, Allah bilir ki, aaklı nə qədər özündə olan markiz ən vacib məsələnin nədən ibarət olduğunu o saat anlatdı. Cənab prokurorun gəldiyini görən madam Levasserin qorxudan qanı damarlarında dondu, lakin burada da imtahandan yaxşı çıxdı, meyiti yarmağı onun özünün tələb etməsi isə təqdirdəlayiq bir iş idi.

Əgər indi səfehin öz əcəli ilə, təbii bir ölümlə ölmüş olduğu haqqında rəvayət işə salınmışsa, bu, bütünlükə onun xidmətidir.

O, hər şeyi yaxşı uydurmuşdu, özünün markizdən, prokurordan, ölümündən və şeytanın özündən belə üstün olduğunu hiss edirdi. Lakin bunun üçün qarşı bütün qüvvəsini gərginləşdirib bir yerə toplamalı olmuşdu, buna görə də indi bərk yorulmuş, tamam əldən düşmüşdü.

– Yeməyə bir şey hazırla, – Terezaya əmr etdi.

— Mən yeyə bilmərəm, — Tereza acı-acı ağlamağa başladı; onun zəifləyib üzgün hala düşmüş görkəminə baxan-da adamın ürəyi yanındı.

— Başıboş inək, — qarı onu bu dəfə bir qədər kinsiz söyüdü və əziyyətlə ayağa qalxaraq yemək üçün özü şey hazırlamağa başladı. — Üst-başını dəyiş, heç olmasa, palta-rindəki qan ləkəsini yuyub təmizlə, — yenidən əmr etdi.

Tereza buyruğu yerinə yetirmək üçün itaətkarcasına ayağa qalxdı; qorxudan titrəyib əsə-əsə yataq otağına keçdi.

— Bilmirəm, bu gecə necə olacaq, — ağlayıb oxşamağa başladı. — Cənazənin yanında necə yatacağam.

— Sənə yeridir, — madam Levasser kinayə ilə cavab verdi. O, Jan-Jakin ölümündə Terezanın təqsirini üzə vurma-sa da, qız onu başa düşdü.

Madam Levasser çox keçmədən sadə bir axşam naharı hazırladı, ən nəhayət, Tereza da gəlib oturdu.

Onlar hələ nahar edirdilər ki, qapını bərk taqqıldatdılar. Gələn Nikolas idi.

Terezanın sinəsindən qırıq bir qışqırıq qopdu, onun ağır hərəkətli siması qorxudan eybəcərləşdi. O, istər-istə-məz yataq yerinə baxdı. Haradasa və nə vaxtsa eşitmışdı ki, qatil öldürülən adamın yanına gələndə meyitin yarasından qan axmağa başlayır. Tereza şamların titrək işığında güclə görünən çarpayıya qorxudan bütün bədəni ilə əsə-əsə gözəci salırdı.

Madam Levasser oclafin onunla söhbət etməyə gələ-cəyini bilir və gözləyirdi. Lakin onun heç aqlına belə gəlməzdi ki, Nikolas görünməmiş bir həyasızlıq edib elə bu gecə gələcəkdir.

Madam Levasser ölümcül bir yorğunluq hiss edirdi, o qorxurdu ki, yeni və amansız bir gərginliyə davam gətməsin. Lakin özünü yenə ələ almalıdır – bu dəhşətli gündə dəfələrlə belə etməli olmuşdu. O nə qədər istəsə də, yenə özünü bu adamın üstünə atılmağa qoymamalıdır: o, Nikolasın Tereza ilə təklikdə görüşüb danışmasına mane olmalıdır və hər şeydən əvvəl, ona işarə etməlidir ki, əlyaz-malara sərəncamlıq etməyə Terezanın hüququ yoxdur.

— Xanımlar, bir qədər gec olsa da, — Nikolas öz vaqqıl-tılı səsinə ləyaqət və hüzün nidaları verməyə çalışaraq sözə

başladı, – sizə qəflətən üz verən bu dəhşətli bədbəxtlik münasibətilə elə bu gün öz dərin hüznümü bildirmək üçün səbir edə bilmirdim. Möhtərəm xanımlar, mənə irad tutmayıñ. Pəncərələrinizdə işiq görcək, mən bir dostunuz kimi, – ümidi varam ki, özümü belə adlandırmağa haqqım vardır – cəsarət edib daxil oldum. Öz-özümə dedim ki, belə bir vəziyyətdə iki kimsəsiz qadının tədbirli bir havadara ehtiyacı vardır.

– Çox lütfkarlıq edibsiniz, – madam Levasser cavab verdi, – ancaq bizdən ötrü buyurub narahat olmayıñ. Bizim havadarlarımız vardır. Həm də çox nüfuzlu havadarlarımız vardır. Bizi hətta kralın möhürü mühafizə edir.

Nikolas:

– Mən fransız dilindən bir qədər kasıbam, – dedi, – buna görə də, ola bilsin ki, sizin nə demək istədiyinizi düzgün başa düşməmişəm. Yaxşı təsəvvür edirəm ki, bizim yaziq mərhum vəsiyyət qoyub getmişdir. Lakin belə bir təminat kifayətdirmi? Məsələn, budur, içində məşhur kağızların olduğu sandıqça buradadır. Bizim sevimli mərhumun bunlardan ötrü necə təlaş keçirdiyini biz hamımız bilirik. O, həmişə qorxurdu ki, bu aristokratlardan birinin başına birdən bütün bu yazı-pozuları qəsb etmək kimi dəlisov bir fikir gələr, yaxud da məsələn, elə həmin filosoflardan birinin başında belə bir fikir doğar – axı onların hamısı səbəbini özləri də bilmədən həmişə bir-biri ilə qanlı-bıçaqdırlar.

– Əziz dost, biz ki bundan qorxmuruq, – madam Levasser heç də qeyri-səmimi olmayan bir tərzdə Nikolasa müraciət etdi. – Bu axı mənim yaziq kürəkənimdə onun xəstəliyindən doğan yalnız keçici bir şey idi, elə, təəssüf ki, ölənə qədər də bu hiss onun yaxasından əl götürməmişdir. Həyat təcrübəm mənə öyrətmişdir ki, bu əlyazmalarına yalnız ən alçaq firildaqcılar göz dikə bilirlər. Buna görə də belə alçaqların qəsdindən qorunmaq üçün mən indi özümüz kral möhrü ilə təsdiq edilmiş sənədlə sığorta etmişəm. Biz bu sənədi son dəqiqədə, kimin isə vəhşi cinayətkar əli bizim yaziq Jan-Jakin işini bitirdiyi həmin dəqiqədə əldə etmişik.

– Madam, fələyin hökmünü cinayətkarlıq adlandırmaq küfr olar, – Nikolas yumşaq bir məzəmmətlə ona cavab

verdi. – Ancaq mən başa düşürəm ki, siz öz adı halınızda deyilsiniz. Amma möhtərəm xanımlar, kral möhürüñüz olsa da, mən sizə belə məsləhət görürəm: əlyazmaları gizlədin, onları etibarlı bir ələ tapşırın. Sandıqçanı öz sadiq xidmətçinizə və sinanmış dostunuza verin. – Nikolas belə deyib sandıqçaya tərəf bir addım atdı.

Bunu görçək madam Levasserin bütün sakitliyi, bütün düşüncəsi dağılıb yox oldu. Çoxdan bəri tutub saxladığı qızgınlığı üzə çıxdı. O, öz zəif səsini ucaltmaq istədi, qış-qırmağa çalışdı.

– Əlini sandıqçadan çək! – madam Levasser çımxırdı. – İtdən törəmiş nacins, rəzil, qanıçən alçaq, firıldaqçı! Sənin alçaqlıqdan daha çox axmaqlığın varmış. Sən hələ də heç bir şey başa düşməmisən? Sən burada öz murdar, qanlı işini görüb qurtaranadək biz orada hər şeyi qanuna salmışıq. Başıboş adam, sənin niyyətin boşça çıxmışdır!

Bu qarının öz zəif səsini gərginləşdirib qışqırıga çevirmək üçün necə çalışdığını, əvəzində isə ciyiltili bir səslə mırıldadığını görmək vahiməli və gülünc idi. Sonra qarı bir qədər sakit ahənglə sözünə davam etdi.

– Bəlkə, siz, odlar-alovlar içərisindən keçmiş cənab at dəlləli, zəhmət çəkib bir Sanliyə, kral notariusu Jilberin yanına gedəsiniz. Orada sənədi sizə göstərmələrini xahiş edə bilərsiniz. Əgər fransız dilini yaxşı bilirsınızsa, onda sizə aydın olar: əlyazmaların sahibi indi mənəm, dul Levasserdir. Tereza mənsiz heç bir şey edə bilməz. Bala, əbəs yerə, lap əbəs yerə zəhmət çəkmisiniz, siz bir su da olsun qazana bilməyəcəksiniz, ala biləcəyiniz ən böyük şey – dar ağacı, yaxud təkərləmə cəzası ola bilər.

Tereza birdən ağlını itirmiş kimi tez-tez danışmağa başladı:

– Müsyö Nikolas, bu dəhşətlidir, sizin gördüyüünüz iş dəhşətlidir! Mən bunu istəmirdim. Siz mənim bunu istədiyimi deyə bilməzsınız. Axi bu lap dəhşətdir.

Nikolas öz sakitliyini saxlayırdı, yalnız onun enli burnun pərələri titrəyirdi. O, ağımsıv kinli gözləri ilə Terezaya ötəri bir nəzər salıb yenə mehriban, lakin bir qədər gərgin təbəssümlə qariya təraf döndü.

– Görüsünüzmü, madam, indi siz öz yaziq qızınızı da dəlilik dərəcəsinə çatdırımissınız, – deyə vaqqılılı səsi ilə dil-

ləndi. – Əvvəlcə siz fələyin qanlı əməlindən danışıldınız, indi isə hər şeyi mənim üstümə yixırsınız. Başa düşürəm, bunun sizə necə sarsıcı bir təsir etdiyini tamamilə başa düşürəm, amma axı mən fələk deyiləm, mən cənab mərkəzin adicə bir xidmətçisiyəm – doğrudur, mən həm də gələcəkdə Tetersoll kimi cıdır at tövlələrinə malik olacağam. Amma etiraf etməliyəm ki, indi, cənab filosofun acı-naçaqlı vəfatından sonra mən əvvəlkindən daha möhkəm əmin oluram ki, öz atxanalarımı artıq əlimdə tutmuşam. Nə olsun ki, biri ölməsə, o birisi dirilməz.

Qarı qeyri-adi bir sakitliklə dedi:

– Oğlum, mən sənin özünü nə üçün belə həyasız apardığını bilirəm. Sən belə hesab edirsən ki, əger mən bu qanlı işin üstünü açsam, onda mənim bədbəxt Terezam üçün də yaxşı olmayıcaq, buna görə də səni ifşa etməyəcəyəm. Lakin sən burada da, yəqin, uduzacaqsan. Səni təkərə bağlanmış<sup>1</sup> görmək arzusu elə böyükdür ki, bundan ötrü qıymətli bir şeydən keçmək də heyif deyil.

Nikolas əvvəlki kimi təmkinlə cavab verdi:

– Madam, sizin ağıllı qadın olduğunuzu mənim heç vaxt şübhəm olmayıb, buna görə də özünüzə beləcə bir zövq vermək üçün, hər halda, əvvəlcədən bir neçə dəfə götür-qoy etməli olarsınız.

Lakin Nikolas başa düşmüşdü ki, madam Levasser Sanliyə, doğrudan da, şəhərin görkəmli yerlərinə baxıb ləzzət almaq üçün getməmişdi, buna görə də özünün cəld və cəsarətlə yerinə yetirdiyi niyyətinin boşça çıxdığını görən Nikolasın qəflətən doğan qızığın məyusluq hissindən dün-yə gözlərinə zülmət göründü. Onun sıfəti hədsiz və dəhşətli bir qəzəb ifadəsi aldı.

– Tərki düşük madyan, cəhəngini yum, – bağırıldı. – Elə bilirsən ki, mən sənin axmaq çərənləmələrindən qorxmuşam? Mən sən yəbini necə noxtalaması bilirəm. İstəsəm, bu saat sənin dəfinəni götürüb apararam! – Bunu deyib sandıqçaya tərəf atıldı.

Madam Levasser onun qabağına atılıb özünü sandıq-çanın üstünə saldı. Tosqun və təngnəfəs qarının belə bir

<sup>1</sup> Təkərə bağlamaq, təkər cəzası vermək – işgəncəli edamdır; cinayətkar xüsusi bir firlanan təkərə bağlayıb əllərini, ayaqlarını və bütün sümüklərini qırıb sindirirdilər.

pəzəvəng ilə əlbəyaxa olmağa çalışması acınacaqlı bir mənzərə idi. Madam Levasser qışqırmaq istəyirdi, lakin səsi çıxmirdi.

O, təlaş içərisində Terezanın ciyinindən yapışdı.

– Ay axmaq, bir qışqırsana! – boğuş səslə qızına yalvardı. – O, sənin pullarını qarət edir. Daha sənin yaşamağa bir şeyin olmayıcaq. Bir qışqırsana!

Tereza anasının gərgin sıfətini, ondakı dəhşəti, qəzəbi, enerjini görürdü. Onun dərk və hiss etməyə başladığı andan bəri bu qadın qarşısında keçirdiyi bütün dəhşət və pərəstişi üstün gəldi. Tereza öz gur səsi ilə bərkdən qışqırdı.

Nikolas sandıqçanı o saat əlindən saldı.

– Axmaq, – deyə coşdu. – İndi sən, doğrudan da, özün öz həyatının səadətini əlindən buraxırsan. Elə mən bunu lap əvvəldən bilirdim: axmaq.

O, yenidən özünü ələ aldı.

– Möhtərəm xanımlar, görünür, – nəzakətlə sözünə davam etdi, – bu dərd sizə həddindən artıq təsir edib, buna görə də siz əsl dostunuzun kim olduğunu görmürsünüz. Onda icazə verin, gedim. Sizə bir daha öz dərin hüznümü izhar edirəm.

– Xoş getdiniz, əzizim! – madam Levasser dilləndi.

– Terezanın da adından sənə «xoş getdin» deyirəm. Əgər sizi bircə dəfə də onunla birlikdə görmüş olsam, onda vay halınıza. Sizə and içirəm. Yadinizda yaxşı saxlayın.

Lakin madam Levasser bununla onu yalnız qıcıqlandırıb son sözünü deməyə imkan vermiş oldu.

– Öz məsləhətinizi madam Russoya söyləyin, lütfkar xanım, – cavab verdi. – Mənim atamın oğlu sizin qızınızın dalınca qaçmamışdır, sizin qızınız onun dalınca qaçmışdır.

– Nikolas təzim edib getdi.

Madam Levasser qızına daha heç bir şey deməyib, nəhayət, bir qədər yatmaq üçün yuxarıya, öz otağına qalxdı.

– Anacan, məni tek qoymayın, – Tereza ona yalvardı. Tereza, az qala, ağlayırdı. Lakin qarı dayanmadı. Tereza hətta anasının onu eşidib-eşitmədiyini də bilmədi.

Tereza ehtiyatla bir künçə, yataq yerindən mümkün olduqca iraq bir yerə keçib, yorğun və üzgün halda kürsüyə çökdü. Lakin iradəsi xilafına olaraq, onda nə isə müxtəlif fikirlər doğdu. Nikolas onu anasının qarşısında

belə rüsvay etməklə gör necə alçaqlıq edir. O, Nikolasın dalınca qacaqmamışdı, bu yalandır. Axi Nikolasın özü də ona, əlbəttə, nəsə bir duyğu bəsləyir! Qadına qarşı bir duyğu olmadıqda onu belə oxşamazlar. Terezanın bunda səriştəsi var. İndi bundan boyun qaçırmاق alçaqlıqdır.

Kişilərin hamısı əclafdır. Cavan qraf da əclafdır. Hətta Jan-Jak da əclaf idi – yoxsa o, onun körpələrinin başına bu oyunu açmazdı. Ancaq onun haqqında belə düşünmək olmaz, aksi o elə buradaca uzanıb əbədi yuxuya dalmışdır, hələ bir gör onu necə dəhşətli hala salıblar.

Tereza əzgin və huşsuz halda öz stulunda əyləşmişdi, onun aram düşünən beyninə heç batmirdi ki, bundan sonra o, Jan-Jaksız yaşayacaq, bir növ, özü öz başının ağası olacaq, həm də pullara da özü sahiblik edəcək. Bu oyunu onun başına açan müsyö Nikolas olmuşdur. İndi isə onu edam edə bilərlər, ona təkər cəzası verə və hətta şaqqalaya bilərlər. Dameni də şaqqalamışdır. Bu dəhşətli cəzəni göstərən şəkilləri və müfəssəl nağılları xatırlayarkən Terezanın bədənini üzütmə tuturdu, amma Damen kralı öldürməmişdi, yalnız onu öldürmək istəmişdi. Əgər Nikolasın ona müəyyən bir duyğusu olmasaydı, o, bu qədər dəhşətli oyuna girməzdi. Nikolas bunu Terezadan ötrü etmişdir, buna heç bir şübhə ola bilməz... Bunlardan sonra Terezanın qəlbində mübhəm bir məmnunluq hissi baş qaldırdı.

Tereza mürgülədi. Bu nə qədər gözəldir: Nikolas onu istəyir, buna görə də Nikolası rədd etmək çox çətindir! Yaxşı ki, anası buradadır. O olmasayı, bütün pullar havaya sovrulub gedərdi. Anası onu tez-tez döyürdü, ancaq anasının əlini öz ciyində hiss edib onun üzünü görən kimi bədənindəki bütün yorğunluq və zəiflik harayasa uçub getmiş, qışqıra bilməşdi.

Bu yaxın günlər ərzində o, anasından əsla ayrı düşməyəcək, o, indi Nikolasla təklikdə görüşə bilməz. Amma heyif, aksi Nikolas onu sevir. Elə buna görə Nikolas Jan-Jakin öz əcəliylə axırət dünyasına köçüb getməsini gözləyə bilməmişdir. Yəziq Jan-Jak! Tereza həvəslə keçib böyük kresloda əyləşərdi, ancaq bu gecə buna cəsarət etmədi. Aksi bu, Jan-Jakin kreslosudur. Tereza kiçik stulda beləcə yanaklı oturub, nəhayət, möhkəm yuxuya gedərək yatdı.

*III fəsil*  
SONRAKİ PEŞMANÇILIQ

Fernand bu dəhşətli axşamın həyəcan və iztirabından bərk yorulduğuna baxmayaraq, bütün gecəni gözünü yuma bilməmişdi. Peşmançılıq hissi onu yandırıb-yaxırıdı. Müsyö Herber ona sözsüz-sovsuz inanmaq əvəzinə, onu soyuqqanlıqla hər üzünə tənqid etmişdi: hələ Martin Katrudan da çox tənqid etmişdi. Fernanda insanlardan ən müdrikinin əsrarlı fikirlərinə diqqət yetirmək kimi xoşbəxt bir tale nəsib olmuşdu, o isə müəllimi lazımı qədər sevməmişdir, üreksiz sevmışdır, o, səfehlik və etinasızlıq etmiş və bu misilsiz səadətə ağılsızlıqla barmaqarası baxmışdır.

Günəş yenicə boylanmışdı ki – günəş isə bu günlər çox erkən doğurdu – Fernand bağça-bağça qaçırdı. Bərk əks-səda verən meşə talasına baş çəkdi. Jan-Jakla son görüşünü, onun hər bir hərəkətini, hər bir sözünü xatırladı. Onun nitqini, özündəki ağılsız cəhətləri yumşaldan müsiqisini dinlədi. O, Jan-Jakin ona dikilmiş canlı və düşüncəli gözlərini görür, onun öyübverici bir tərzdə: «İnsan xeyir-xahdır» – deyən zəif və mütəəssir səsini eşidirdi.

Fernand xeyirxah deyildi. Bədxah da deyildi. O daha pis idi: hissiyyatsız, laqeyd və tənbəl idi. Tənbəllikdir və xoşagəlməz dəqiqələr keçirəcəyindən qorxaraq, o lazım gəldiyi vaxt müəllimin mühafizəsini öz üzərinə götürmür, öz daxilindən gələn səsə qulaq asmındı.

O nə isə etməlidir. Heç olmasa, mərhumun xatırınə bir tədbir görməlidir.

Nikolasi axtarmağa başladı. Fernand bu görüşdən qorxurdu. Öz-özündən də qorxurdu. Bu adamı öldürmək, ayaq altına salıb tapdalamaq arzusunun gücündən dişlərini qıçırdadırdı. Necə olsa onu tapacaq, ondan cavab verməsini tələb edəcək.

Fernand onu tövlədə tapdı. Onu səslədi.

– Nə buyurursunuz, cənab qraf? – Nikolas soruşdu.

– Dünən harada idiniz? – Fernand hökmə qışqırdı.

Nikolas özünü bilməməzliyə qoyub bir qədər təəccüblə cavab verdi:

— Zənnimcə, cənab qraf məni bunda məzəmmət etmək istəyir ki, cənab filosof haqqında lazımi qədər narahat olmamışam, elə deyilmə? Mən məmnuniyyətlə qulluq göstərərdim. Ancaq cənab markiz mənə buyurmuşdu ki, mərhumun gözünə belə görünməyim və əgər səhv etmirəmsə, siz də mənə belə deyirdiniz.

Fernandin qorxduğu arzu — öz əlləri ilə bu eclafı boğmaq arzusu onu coşdururdu. Nikolas heç də qeyri-səmimi olmayan sözünə davam etdi:

— Mən çox şad olardım ki, xanım Russoların hər ikisi çıxbı gedəydi, mənim də öz atlarımı baxmağa vaxtim olaydı.

— Bütün günmü tövlələrdə olmuşunuz? — Fernand soruşdu.

— Əlbəttə ki, bütün günü yox, — Nikolas həyasız bir nəzakətlə cavab verdi, — təəssüf ki, mənim burada işim markizin dediyindən azdır.

Fernand daha özünü saxlaya bilmədi. Əlindəki qamçını Nikolasın üzünə çırpdı.

Nikolas güclü idi. O, bu uzundraz axmağa bircə hərəkətlə, bircə dürtmə ilə elə dərs verərdi ki, bütün ömrü boyu onun yadından çıxmazdı. Lakin Nikolas ağılını nadir hallarda itirirdi: adlı-sanlı aristokrat ilə mübahisədə yaziq mehtər nə təhər olsa da, məğlub olardı, hələ bu ləkeli iş də onun boynundadır — yox, burada ayıq olmaq lazımdır!

— Mən elə biliirdim ki, mərhumun fəlsəfəsi sizə öz coşqunluğunu azaltmağı öyrətmışdır. Amma başa düşürrəm, ağır itkinin dərdi beyninizə bir qədər təsir edibdir.

Fernand yavaş səslə, az qala, çılgınlıqla dedi:

— Onu sən öldürmüsən, eclaf qatil! Ledini də öldürən sənsən.

Nikolasın zehnindən bu zirramanı yaxşıca söymək fikri keçdi. Lakin bu arzusunu da özündə boğdu, soyuqqanlılığını saxlamağa çalışdı. Bu qrafcıq axmaqdır, öz hərəkətlərinin nəticəsini əvvəlcədən görə bilmir. Nikolas bu sərsəmin diqqətini buna cəlb etməlidir.

— Cənab qraf, siz sakitcə düşünə biləcəyiniz vaxt, — Nikolas ona cavab verdi, — görəcəksiniz ki, müsyö Jan-Jakin faciəli ölümünü təbii səbəblərlə izah etmək çox asandır. Əgər burada zorakılıq ehtimal edilərsə, onda cənab filosofun yazı-pozuları içərisində oğrun-oğrun qurdalanmış

olan adamlardan şübhələnmək gərəkdir, ələlxüsus həmin cənablar bundan əlavə, mərhumun arvadına bəşəri maraq göstərmişlər.

Qızığın bir qəzəb dalğası Fernandi boğmağa başladı. Deməli, Tereza onun sırrını bu əclafə açmışdır. Çox ehtimal, hətta ləp yəqin, Terezanın da baş verən bu dəhşətli işdə əli vardır. Terezanın paltarındaki qan ləkələri Fernandın gözünü qabağına gəldi.

Lakin onun çılgın qəzəbi iqtidarsız idi. Bu əclafın onu təhdid etdiyi təhlükə gerçək idi. Əgər Nikolası ifşa etsə, onun Tereza ilə olan əlaqəsini qurdalamağa başlayacaqlar, beləliklə də, Tereza, onunla birlikdə isə Fernand da bu işə cəlb olunacaqdır. O, Jan-Jak barədə, onun özü barədə, atası barədə, Ermenonvil barədə bütün Avropada qalxmış olan cəncəlli və dəhşətli hay-küyü artıq eşitmışdı.

Fernand əclaf Nikolasın qarşısında aciz idi.

Fernand birdən-birə geri dönərək, arxasına baxmadan qaçıdı.

Nikolas istehza ilə gülümsədi, ağızını büzüşdürüb bərkdən tübürdü. Onu nə isə ağırdırdı, bütün sifəti od tutub yanındı. Lakin gülümsəməyində davam etdi. Nə dar ağacı, nə təkərləmə cəzası, yalnız bircə qamçı – vəssalam, haqq-hesab da bununla qurtardı. Jan-Jakın yazipozuları üçün bu, o qədər də baha qiymət deyildir. Nikolas şübhə etmirdi ki, qarı nə qədər şıllaq atıb özündən çıxsa da, Terezaya, onunla da birlikdə əlyazmalara hakim olacaqdır.

Nikolası tərk edən Fernand iyriñc duyğudan və məyus sıxiñtidən, bu qanlı alverə onun da əlinin batdığını dərk etdiyindən özünə yer tapa bilmirdi. Fernandin çılgınlığı qaynayırdı. Lakin bütün dünya belə ona qarşı qalxsa da, o, cinayətkarların cəzasız qalıb öz qənimətlərini də özləri ilə aparmalarına yol verməyəcəkdir.

O, hər şeydən əvvəl, Terezanın bu cinayətdə nə dərəcədə əli olduğunu müəyyən etməlidir.

Tutalmı ki, o, Terezanı tam etirafa məcbur etdi, bununla nə edə bilərdi? Atasının başına belə bir rüsvayçılıq açmağa onun nə haqqı vardır? Jan-Jakı zavallı, xaraktersiz bir səfəh kimi qələmə vermək üçün qeybətçilərə imkan yaratmağa onun nə haqqı vardır?

Bəlkə də, bu təsəvvürlər ağır bir məsələdən yaxa qurarmaq üçün onun düşünüb tapdıgi bəhanə və boş cəfəngiyatdır?

Kaş o, bütün bu şübhə və tərəddüdləri ilə tek qalmayıdı! Kaş Jilberta onun yanında olaydı, kaş o, Jilbertanın qarşısında bütün dərdlərini, peşmançılığını açıb tökə biləydi!

O, qəsrə yetişən zaman səhər erkən olduğuna baxmayaraq, burada qonaqlar var idi. Müsyö Robine tələsik qonşusunun yanına gəlmişdi ki, yolunda müsyö de Jirardenin çox əziyyətlər çəkdiyi dostunun vəfatı münasibətilə ona öz başsağlığını bildirsin. Jilberta da babası ilə gəlmişdi.

Jilbertanı gördükdə Fernandin nəfəsi təngidi. Gözünü Jilbertanın üzünə dik zilləyib durdu. Jilberta bir kəlmə də danışmadı, ancaq onun gözlərindən oxumaq olurdu ki, onların buraya gəlişinin təşəbbüskarı Jilbertadır. Fernand bir anlığa mərhummunu unutdu. Onun ürəyi şadlanır, elə düşünürdü ki, indi daha hər şey yaxşıdır.

Müsyö Robine isə bu vaxt danışmağına davam edirdi. O, xırıltılı səslə Fernanda müraciət etdi.

– Cavan oğlan, siz də mənim səmimi başsağlığımı qəbul edin, – dedi. – Axi siz onun yaxın dostu idiniz, bu itki sizin üçün, yəqin ki, ikiqat ağır itkidir, – Fernand aramla və könülsüz halda gözlərini Jilbertadan çəkib Robinenin dördkünc qırmızı sıfətinə baxdı.

– Müsyö, bir deyin görüm, – Robine maraqla, etibar və təəssüf edirmiş kimi yenidən markizə müraciət etdi,  
– Jan-Jakin xoşlamadığı bu dünyadan intihar ilə getdiyi doğrudurmu?

Fernandi belə bir dəqiqlidə Jilbertadan ayıran sağlam bədənli Robine ona bu gün həmişəkindən daha iyənc görünürdü. Atası cavab verməyə macal tapmamış, Fernand nəzakətsizlik edərək tələsik dedi:

– Yox, müsyö, bu, doğru deyildir.

– Üzr istəyirəm, – müsyö Robine mehribanlıqla sözünə davam etdi, – amma hər yerdə piç-piç danışırlar ki, qəflətən baş verən bu ölüm bir az əngəllidir, – hər iki Jirarden çəşbaş halda susduqlarından o, tez əlavə etdi: – Mən onun xatirəsini ləkələməyi heç fikrimə də getirmərəm. Onun bir filosof kimi öz xidmətləri olmuşdur. Sağ ikən onu, əlbəttə, qınayıb deyirdilər ki, öz işlərini belə pis quran

bir adam ümumun rifahı qeydinə qala bilərmi? Ancaq indi bu məzəmmət yersiz olar, cəsarətli fəlsəfi təlim yaranan bir adam yalnız öləndən sonra, artıq həyata qarğışalıq sala bilmədiyi vaxt tanınmış olur.

Bu hədyanı dirləməyə Fernandın daha səbri yox idi. Əvvəllər müsyö Robine gələndə Fernand ilə Jilberta qocaları, adətən, təklikdə qoyub gedərdilər. Fernand bu ümidi idi ki, indi də belə olacaqdır.

Doğrudan da, belə oldu: Jilberta ayağa qalxıb onun ardınca parka çıxdı.

Jan-Jakin qəflətən öldüyünü öyrəndikdə və bundan əlavə, bütün bu dəhşətli şayılər də gəlib onun qulağına çatdıqda Jilberta Fernand ilə öz arasında durmuş hər şeyi o saat yadından çıxartmışdı: onu əzablı bir iztirab, dərin təşviş və həyəcan bürümüşdü – Allah bilir, Fernand indi nə edəcək? Onun vəzifəsi bu saat Ermenonvilə yola düşüb Fernandı fədakar, düşüncəsiz və islahedilməz hərəkətlər etməkdən tutub saxlamaqdır.

İndi budur, onlar dar cığırla yanaşı gedirlər. Fernand Jilbertanın üzünə baxmağa cəsarət etmir. Əvvəlki iqtidarsızlıq onu öz təsiri altına alır, çünki Jilberta susmaqdə davam edirdi.

– Fernand! – nəhayət, Jilberta dilləndi, onun səsi Fernandı başını qaldırmağa məcbur etdi. – Fernand! – təkrar etdi; Jilberta daha bir kəlmə də əlavə etmədi, onun iri gözlərinə qaranlıq çökdü. Fernand çəkinə-çəkinə, ehtiyyatla onun əlindən tutdu. Jilberta gözlərini yana çəkdi, əlini isə onun əlindən çəkmədi. Fernand bu əli sıxdı, Jilberta da bunun cavabında onun əlini sıxdı. Fernand onu öpməyə cəsarət etmədi, amma ona elə gəldi ki, indi, baş vermiş bütün bu qara işlərdən sonra onların dostluğu əvvəlkindən xeyli artıq möhkəmlənmişdir.

Onlar dinib-danişmadan uzun müddət yanaşı getdilər. Ətraf mühit Fernandın nəzərindən silinmişdi. O, Jilbertanın böyük, möhkəm və mehriban əlindən tutaraq sabah da, o birisi gün də, bütün həyata boyu beləcə yanaşı getmək istəyirdi; amma Fernand bütün bunları Jan-Jakin sözləri ilə düşündüyünü sezmədi.

– Axır bir dillənsənə! – deyə Jilberta dözmədi. Fernand diksinərək öz şirin fikirlərindən ayrıldı, tez özünü ələ aldı.

Tənha dolaşdıgı günlərdə o, dəfələrlə xəyalən Jilberta ilə barışmağa çalışıb özünü təqsirləndirir, gah da özünə bəraət qazandırır. O, indi də belə etmək istədi. Ancaq Jilberta sözünü yarımcıq kəsdi.

– Bu barədə bircə kəlmə də olmaz. Bunu birdəfəlik və həmişəlik bil... Danış görək, burada nə olub, – Jilberta belə deyib onu Ermenonvil həyatına qaytardı.

Bu – ağır bir gerçəklilik idi, lakin qəlbini Jilbertaya açmaq mümkün olduğundan o qədər də dolaşıq bir gerçəklilik deyildi.

– Müsyö Robine səhv edir, – deyə Fernand qüssə ilə əsəbi halda cavab verdi. – Bu, intihar olmayıb, qətl olub. Onu əclaf Nikolas – bizim mehtər, Terezadan ötrü öldürüb. O hətta bunu gizlətmir də.

Jilbertanı hədsiz bir qəzəb hissi bürdü. Bu yaramaz əclafın işini bitirmək lazımdır. Onunla birlikdə qadının da. Onları məhkəməyə vermək lazımdır. Onlar dar ağacına çəkilməli, təkərləmə cəzası almalıdır. Lakin Jilbertanın qəzəbi hələ soyumamış ona artıq aydın oldu ki, onda Fernand da bu burulğana düşə bilər. Jilberta Ermenonvilə nə üçün gəldiyini xatırladı.

– Bunu səndən başqa bir kimsə bilirmi? – deyə işgüzarlıqla soruşdu. – Bunu bir başqası da deyibmi?

– Deyəsən, yox, – deyə Fernand cavab verdi. – Mənimlə bu barədə danışan olmayıb. Amma çoxları belə yozur, belə düşünür... Onun intiqamını almaq mənim borcumdur! – deyə Fernand qaşqabaqlı halda, qızgınlıqla və uşaqcاسına bağıldı. – Buna yol vermək olmaz ki, qatil cəzasız qalsın, hələ üstəlik, Jan-Jakın əlyazmaları və arvadı ilə birlikdə çıxıb getsin.

Jilberta Fernandin məhz bu cür düşünəcəyindən qorxurdu: Fernand başqa cür düşünmüş olsayıdı, Jilberta onu sevməzdii. Jilbertada yenidən gizli bir qəzəb hissi coşmağa başladı. Doğrudanmı, onlar bu yaramaz qadından heç bir zaman yaxa qurtara bilməyəcəklər! Lakin Jilbertaya xas olan və anası ilə birlikdə yaşadığı ağır uşaqlıq illərində hasıl edilən əməli zəka və sağlam düşüncə qalib gəldi. Jilberta gərək Fernandin ağılsız və iztirablı vicdanının hökmünü cilovlaşın, onu Jan-Jak naminə düşüncəsiz hərəkətlər etməkdən çəkindirsin.

— Belə bir vəziyyətdə, — deyə Jilberta bildirdi, — Jan-Jakin özü də, şübhəsiz, bu qadının ağılsızlığından keçərdi. O, əlbəttə, yol verməzdi ki, Tereza məhkəməyə, həm də dar ağacına düşsün. — Fernand susurdu. Jilberta əlini onun çiyninə qoydu. — Sənin heç kimlə işin olmasın! — deyə öz dostunu dila tuturdu. Jilberta Fernanddan cavan idi, lakin onunla bir yaşılı kimi danışırı. — Gəl bu zirzibili qurdalama! Qoy bu rəzil qadın öz əclafı ilə hara rədd olub gedirse, getsin! — deyə çılgınlıqla qışqırdı. — Bundan bizi nə?

#### *IV fəsil* MEYİTİN YARILMASI

Müsyö de Jirardenin ehtiyat etdiyi kimi də oldu: Jan-Jakin öz əcəli ilə öldüyünə inanmirdilar. Qana bulaşmış cənazənin görkəmi bura gələnləri müxtəlif fikirlərə düşməyə vadar edirdi: Ermenonvil qəsrindən hər tərəfə qara şayıələr yayılırdı. Rəvayət edirdilər ki, guya, Yay evində Terezanın sərgüzəştəri üzündən tez-tez didişmələr olurmuş və Jan-Jak da buna görə intihar etmişdir. Bədxah adamlar nağıl edirdilər ki, belə didişmələrin birində Tereza nə iləsə ərini vurmuş və bu zərbə ölümcül olmuşdur. Bir çoxları inandırmağa çalışırdılar ki, Terezanın nökərlərlə kollar arasında süləndiyini öz gözləri ilə görmüşlər.

Bu böyük insanla danışanlardan sonuncusu olmaqla fəxr edən Moris ata hamını inandırmağa çalışırdı ki, Jan-Jak özünü çox yaxşı hiss edirdi, o heç də intihar etmək deyil, əksinə, tezcə oturub həvəslə işləmək istəyirdi. Moris ata deyirdi ki, Yay evində cənab markız heç kəsi cənazənin yanına buraxmir. Markizlə bəzi ixtilafları olmuş keşş Qoşə belə hesab edirdi ki, markız bu işin aşkar edilməsi üçün daha təsirli tədbirlər görə bilər.

Bu cür şayıələr Damartenə, Sanliyə, paytaxtin özünə – Parisə qədər gedib yayılırdı.

Jirarden tərəfindən xüsusi qasidlər vasitəsilə xəbərdar edilmiş cənablar Ermenonvil qəsrinə gəlib çıxmamış, Yay evində gözlənilməz bir qonaq – serjant Fransua Renu nazil oldu. O, bütün işlərini təxirə salıb anacığazına və bacısına təselli vermək üçün yolda atları dəyişə-dəyişə

dilicanla çaparaq gəlmişdi. O, bu dəfə Yay evinə dolanbac yolla gəlməyə bilərdi: mərhum onu evdən qovmayıcaqdı.

— Bu, sizin üçün, yəqin ki, dəhşətli bir zərbə olub. Bir təsəvvür edin, siz evə gəlirsiniz, o isə burada cansız və bədəni soyumuş halda uzanmışdır, çox dəhşətlidir, — anasına və bacısına müraciət etdi. — Amma altmış yeddi il ömür sùrmək, xüsusən də bütün ömrü boyu yalnız başı ilə işləyən bir filosof üçün o qədər də az deyil.

Fransua yataq otağına, Jan-Jakin ölüm odasına keçdi. Səhər hava yenicə açılırdı ki, ölüyuan madam Obren də gəldi. O, qan ləkələrini yuyub təmizlədi, ancaq gicgahdakı dərin yara yenə də görünürdü.

— Torpaqda yerin rahat olsun, Jan-Jak! — serjant ucadan səsləndi. — Çox təəssüf ki, bəzən sənin mənə qarşı tutman tutur, özündən çıxb bərk qeyzlənirdin, ancaq sən haqq işi uğrunda mübarizədə yaxşı bir silahdaş idin.

O, hərbi qaydada təzim edərək, öz ölmüş alay yoldaşlarını axırət dünyasına yola salarkən dəfələrlə olduğu kimi, cənazənin yanında durdu. Mərhuma öz borcunu verdikdən sonra anasının və bacısının yanına qayıtdı.

Madam Levasser əlini öz sevimli oğlunun əlinə vurdı. Şər deməsən, xeyir gəlməz — Fransuanın əynindəki bərlibəzəkli əsgərtoplayan zabit mundiri deyil, yalnız adı serjant forması olsa da, madam Levasser indi bu gözəl oğlana, Fransuaya maneəsiz surətdə doyunca baxıb fərəhlənə bilərdi. Fransuanın planları alt-üst olmuşdu, çünkü anasına ötəri dediyi kimi, girov pulunun miqdarını ən alçaq bir tərzdə artırmışdılar. Amma hansı mundirdə olursa olsun, yaxşı ki, Fransua buradadır, çünkü madam Levasser fikirləşirdi ki, bu ilk təlaşlı günlərdə onu və Terezanı əclaf Nikolasdən Fransua qədər heç kəs yaxşı qoruya bilməz.

— Bizim bu böyük dərdimizdə bir balaca təsəlli yeri də var, — serjant Fransua sonralar öz fikrini bildirdi. — Bundan belə sizin puldan kəsiriniz olmaz. Bundan belə mənim hörmətli yeznəmin heç bir axmaq hərəkəti və həddən artıq vasvasıçılığı onun fəlsəfəsini nağd pula çevirməkdə bizə mane ola bilməyəcəkdir! — Fransua bunu deyib əlyazmalar olan sandıqçaya həris nəzər saldı.

Belə sözlər madam Levasserin xoşuna gəlmədi.

– Əlbəttə, biz bütün bu yazı-pozunu pula çevirəcəyik, – madam Levasser ağızucu cavab verdi. – Amma qorxu-ram, tezliklə gedə bilməyək. Mənim əziz Fransuam, sən ki bu məhkəmə süründürməçilərini tanıyırsan. Varisləri varislik hüququna keçirib bunu öz imza və möhürləri ilə təsdiq edincəyədək xəmir hələ çox su aparar.

Serjantın ağlına birdən xoş bir fikir gəldi.

– Anacan, yaxşı olmazmı ki, məhkəmə öz işini görüb qurtarıncayadək sandıqçanı öz yanında saxlayım? – deyə təklif etdi. – Mənim hər yerlə yaxşı əlaqəm var. Yubanmadan, lap indicə Parisdə işgüzər danışçıları başlaya bilərəm.

Bərk qorxuya düşən qarı oğlunun təklifini rədd etdi.

– Hər şey qanun üzrə düzgün və aydın bir şəkildə tərtib edilib qurtarmayınca naşirlər bir su da verməzlər. Mən onlara yaxşı bələdəm. Amma mənə möhlət ver, onların öhdəsindən gələrəm.

Serjant öz məyusluğunu gizlətməyə də çalışmadı.

– Neylək ki? Əgər sənin fikrin belədirse, nə deyim! Əslində, indi ailənin başçısı mənəm.

– Əzizim Fransua, əlbəttə, mən səninlə məsləhətləşəcəyəm, – deyə qarı oğluna təsəlli verməyə çalışdı. Ancaq dəfndən sonra onun dərhal müsyö Jiberin yanına getmək qərarı daha da qətiləşdi, sandıqçanı isə mümkün qədər tez, həm də elə gizlətmək lazımdır ki, əclaf Nikolasın, o cümlədən genişqləbli və üstəlik, yüngülfikirli adam olan sevimli oğlunun əli ona çatmasın. Ən dəhşətliyi budur ki, özü kimi köhnə qırt toyuq cüçəlik dövrünü çoxdan keçirmiş cüçələrini hələ də öz qanadı altına almalı olur.

Bu vaxt müsyö de Jirardenin qasidləri vasitəsilə xəbər göndərdiyi cənablar – doktor Lebeq, heykəltəraş Qudon Ermenonvilə gəlib çıxdılar. Müsyö Düsi də gəlməmişdi; bu, Jan-Jakin «Diaoloqlar» barədə öz bəyanatını yazarkən Parisdə axırıncı dəfə evində gecələdiyi, bir çox faciələrin müəllifi həmin Düsi idi. Daha sonra Melxior Qrimm, «Ensiklopediya»ni yaratmış filosoflar zümrəsindən olan məşhur filosof baron Qrimm də gəldi. Jan-Jak bir vaxtlar «Ensiklopediya»ni yaradanlarla, Didro ilə və hər şeydən əvvəl, Melxior Qrimm ilə möhkəm dostluq telləriylə bağlı idi. Lakin zaman keçdikcə bu dostluq qızığın düşmənçiliyə çevrilmişdi, buna görə də Düsünün gəlişi markizə nə qədər xoş idisə,

Qrimmin zühur olması da onu bir o qədər əsəbiləşdirirdi. Bununla belə, o, ədəbiyyat və zövq məsələlərində sözünə bütün Avropanın qulaq asdiyi və Jan-Jakla əlaqəsi bütün dünyaya məlum olan bir adamı Jan-Jakin cənazəsi yanına buraxmaya bilməzdi.

Dostlardan əlavə, qəsrə cərrahlar, həkimlər və məhkəmə xadimləri də toplaşmışdı: bunlardan bəziləri meyiti yarmalı, digərləri alınan nəticələrə şahidlik etməli idilər. Hamını böyük qonaqpərvərliklə qəbul edirdilər: eşikağasının və xidmətçilərin paltarlarına matəm əlaməti olaraq qara haşıyə tikilmişdi, onların görkəmində matəm ifadəsi duyulur, astadan danışıldır.

Meyit yarılmamışdan əvvəl müsyö de Jirarden Jan-Jakin iki ən yaxın dostunu, Lebeq ilə Düsini onun öldüyü yerə apardı. Müsyö de Jirarden Jan-Jakin ölümünün nədən baş verdiyi ehtimal olunan şərait haqqında öz fikrini onlara söylədi və:

– Bu yalnız belə ola bilər, – deyə yekun vurdu. Lebeq ilə Dusi susurdular. Düsinin düzlük təcəssüm edən hərəkətsiz üzündən görünürdü ki, o, buna inanmir. O, həmişə və hər şeydə fəci əlaqə görürdü, bütün bu şayiələr gəlib onun qulağına çatmışdı. Dusi ölmüş dostunu əhatə edən ədavətli mühitdən xəbərdar idi. Dusi birdən dedi:

– Jan-Jaki beşikdən məzaradək böyük bir fəci tale müşayiət etmişdir.

Lebeq Jirardenin sadə izahına Düsidiən daha az inanındı. Cənazəyə nəzər saldıqda onu yandırıcı və qəzəblı bir qüssə daha çox bürüyürdü. O, qüdrətli beyni və böyük ürəyi, zəif gözü və məlun xəstəliyi olan bu adamı, qoca yaşlarınıadək öz körpə uşaq qəlbini saxlamış bu köməksiz, zavallı Jan-Jaki çox sevirdi. O şübhə etmirdi ki, Jan-Jakin ölümü bədəməl adamların işidir və bəlkə də, hər iki qadının istər-istəməz bu cinayətdə əli olmuşdur. Daha qayğıkeş dostlar və məsləhətçilərlə əhatə edilsəydi, hələ də yaşayıb işləyə biləcək Jan-Jakin belə dəhşətli surətdə məhv olmasını dərk etmək çox acı idi. Bununla belə, Lebeq Jirardeni anlayırdı və ona kömək göstərmək meylində idi. Doktor Lebeq dünyagörmüş adam idi. Jan-Jakin ölümü haqqında murdar mühəkimə nəinki Ermenonvili rüsvay edən böyük cəncəl törədər, həm də Jan-Jakin xatirəsini

ləkələyər, bununla da onun əsərlərinin təsir qüvvəsini də azaltmış olardı. Meyitin yarılması haqqında akt tərtib edilərkən doktor Lebeqin sözü həlleddici olacaqdır. O, tərəddüd etmədən öz imzası və möhrü ilə gələcək nəsillərə şəhadət verəcək ki, Jan-Jak təbii ölümlə vəfat etmişdir. O, yalan danışacaq, hamı yalan danışacaq. Fəci olmaq budurmu? Hətta yaziq Jan-Jakın vəfatından sonra onun cənazəsi başında açılan oyun da, sağ ikən onun ətrafında oynanılan bir çox başqa şeylər kimi murdar və satqın məzhəkə xarakteri daşıyır.

Heykəltəraş Qudonla da markizin söhbəti çox ağır keçdi. Mərhumun üzünün maskasını çıxartmaq üçün Ermenonvilə dəvət olunmuş məşhur gənc rəssam özünü itirmiş halda ölüünün yarılmış gicgahına baxırdı.

– Bu işdə sizin incəsənətiniz köməklik göstərə bil-məzmi? – Jirarden ondan soruşdu. Heykəltəraş Qudonun üzü tutqunlaşdı. – Əlbəttə, mən onu demək istəmirəm ki, yaranı görünməz etmək lazımdır, – Jirarden öz sualını izah etməyə tələsdi, – amma hər halda, yixılarkən müəllimin öz gicgahını yarması məgər axmaq bir təsadüf deyildirmi? Buna görə onun sıfətini eybəcər şəklə salmaq lazımdır mı? Mərhumun üzündən çıxarılmış maskanın gələcək nəsillərə Jan-Jakin əsl nəcib simasını göstərməsi məgər düzgün fikir deyildirmi?

– Görək nə edə bilərik, – heykəltəraş quru cavab verdi. O, əlaltıları olan iki italiyalı ilə maskanı çıxartdı.

Təyin olunmuş vaxtda, gündüz saat üçə yaxın meyiti yarmağa başladılar. Mərhumun vəsiyyətinə əsasən meyitin yarılmasında on nəfər – beş həkim, iki məhkəmə işçisi və iki polis xidmətçisi və onuncusu da Jirarden iştirak edirdi. Həkimlərin içərisində üç cərrah – Ermenonvildən Şenü, Montandan Brüsle, Sanlidən Kastere və iki həkim – Sanlidən doktor Viyeron və Paris Universiteti tibb fakültəsinin nümayəndəsi doktor Lebeq vardi. Dörd məmər isə – prokuror Bonne və mer Martin, polis leytenantı Blondel və polis serjantı Landri idı; onların dördü də Ermenonvildəndi.

Otaq çox isti idi: bütün otağı doldurmuş gül ətrindən adamin nəfəsi dariixirdi. Mərhumu soyundurdular. Çılpaq Jan-Jak zavallı bir görkəmdə idi, gicgahındaki dərin yara isə aydın görünürdü.

Güllər komissiyanın işi ilə sərt və kobud bir ziddiyət təşkil edirdi. Müsyö Jirarden öz təlaş və həyəcanını güclə boğurdu. «Necə murdar işdir!» – Lebeq düşünürdü: buraya toplaşmış həkimlər içərisində o ən böyük nüfuz sahibi idi.

– Həmkar, xahiş edirəm, başlayasınız, – doktor Kastereyə müraciət etdi.

Meyitin yarılması iki saat yaxın vaxt apardı. Komissiyanın üzvləri astadan bir-biri ilə danışır, öz sözlərində çoxlu xüsusi latin terminləri işlədirdilər. Həkimlər onlardan nə tələb olunduğunu yaxşı bilirdilər: komissiya üzvlərinin bir hissəsi əvvəlcədən öz fikrini müəyyən etmişdi.

Markiz bir kündə kiçik bir kürsüdə əyləşmişdi. Doktor Lebeq markizin zahirən nə qədər təmkinli olsa da, daxilən əzablı bir gərginlik keçirdiyini görürdü. Bir qədər sonra, yarma əməliyyatı hələ qurtarmamış Lebeq ona müraciət edərək laqeyd tərzdə dedi:

– Göründüyüնə görə, hörmətli həmkarlar belə bir fikirdə yekdildirlər ki, bu ölüm hadisəsi beyinə qansızmasından baş vermişdir.

Bu səpkidə də uzun bir protokol tərtib edildi. Protokol beş hissədən ibarət idi və onu ekspert sifətilə iki həkim və iki məmür, habelə şahid sifətilə – qalanları imzaladılar.

## V fəsil MƏRHUMUN DƏFN EDİLMƏSİ

Jirarden bu əqidədə idi ki, Jan-Jak üçün yalnız bircə əbədi rahatlıq yeri mövcuddur, bu da Uca Qovaqlar adasıdır. Onun hətta xatirində idi ki, Jan-Jak lirik hissiyyata qapıldığı anların birində demişdi ki, özünün orada, sevimli söyüd ağacının altında basdırılmasını arzu edir.

Markiz dəfni gecəyariya təyin etdi: ayın bədirlənmə çəngidi idi. Onun malikanələrində yaşayan kəndlilər tapşırıq almışdılar ki, əllərinə məşəl alıb gölün sahili boyunca və ətraf təpələrdə sıraya düzülsünlər. İstəyən oraya gələ bilərdi. Hamı üçün məşəl hazırlanmışdı.

Mərhumu böyük qayıqda balaca adaya yalnız hər iki qadın və onun ən yaxın dostları aparacaqdı.

Tabut Yay evindən çıxararkən gölün sahillərində və təpələrin yamaclarında əllərində alovlu məşəllər olan adam-lar durmuşdu.

Astadan çalınan təsirli musiqinin müşayiəti ilə üç kiçik qayıq gölü üzüb irəliləməyə başladı. Birincisində tabut qoyulmuşdu, onu Jirarden ilə Fernand müşayiət edirdi: onlar özləri avar çəkirdilər. İkinci qayıqda Tereza ilə madam Levasser gedirdi. Üçüncü qayıqda isə Lebeq ilə Düsi, habelə markizin heç vəchlə rədd edə bilmədiyi baron Qrimm əyləşmişdi. Kiçik qayıqlar adaya dək olan çox qısa yolu gölün ay işığında titrək parıltı salan sularını yararaq aramlı irəliləyirdi. Camaat susurdu, kəndlilərə ciddi xəbərdarlıq edilmişdi ki, söhbət etməsinlər. Yalnız astadan çalınan musiqinin səsi, avarların şappiltisi, türk-müş su quşlarının çıçırtları, circıramaların cırılıtı, qurbağaların qurultusu eşidilirdi.

Gölün sahilində düzülmüş kəndlilərdən çoxu korazehin adamları idı. Mərhumun dünya üçün nə demək olduğu barədə onların bir zərrə qədər də təsəvvürü yox idi. Ancaq Sanlidən və hətta Parisdən bu qədər çox adamin gəldiğini görüb belə qət etdilər ki, görünür, mərhum nə isə böyük vəzifə sahibi imiş. Buna görə də onlar müsyö Jan-Jakı öldürmiş adamları gizlədib, ört-basdır edən senyorlarını bərk pisləyirdilər.

Moris ata öz hiddətini xüsusi uzunçuluqla bildirirdi. O, qəzəblə piçildiyaraq deyirdi ki, bəşər dostunun qanlı qatilini cəzalandırmaq üçün heç bir şey etməyən markizə ar olsun. Əlbəttə, əgər söhbət hər hansı bir aristokratdan getsəydi, markiz onlarca adamı çoxdan həbsxanaya göndərmiş olardı. Onların senyoru cinayətkarcasına lovğa və təkəbbürlü adamdır. O, özünü azadxah adam kimi qələmə verir, ancaq onun işləri ilə Jan-Jakin fəlsəfəsi arasında qətiyyən heç bir ümumi şey yoxdur. Məsələn, Jan-Jak öyrədirdi ki, istər kəndli olsun, istər markiz – heç bir fərqi yoxdur – azadlıq, bərabərlik, qardaşlıq olmalıdır. İblis! Bəşəriyyətin nümayəndəsi kimi, heç olmasa, Jan-Jakin kütłə içərisindən olan bir dostunu, məsələn, onu, Moris atanı adaya dəvət etsəydi, məgər markizin xəncərinin qaşı düşərdi!

Kiçik dükan sahibəsi olan dul Katrunun oğlu, Fernan-dın yaşıdı və dostu Martinin də başında üsyankar fikirlər

qaynaşırdı. Aristokrat üçün Fernand, əlbəttə, yaxşı oğlanıdır, amma o, hər halda, aristokratdır, ancaq elə ki məsələ əməli işə gəldi, dərhal başını kola soxur. Fernand o qədər çərəncilik edib deyirdi ki, guya, özünün qəribə filosofuna dərin ehtiram bəsləyir, amma elə həmin Fernand atasının xidmətçisi Jan-Jakın kəlləsini dağıdanda heç tükünü də tərpətmədi: qatili başqa hallarda cəza verməyə çox cəld tərpənən məhkəmələrin əlinə vermək üçün Fernand əlini ağdan qaraya da vurmadi. Bütün bunlara baxmayaraq, Martin Fernandi sevir və indi onun halına acıyır. Əslində, əgər onun hörmətli atası hansı mübhəm fikrə əsasən cinayəti ört-basdır edib gizlədirse, Fernand nə edə bilər. Ancaq hər halda, bu, biabırçılıq və rüsvayçılıqdır. Çünkü əgər vicdanla desək, Jan-Jak yalnız səfəh olmayıb. Bir dəfə: «Elə hey danışırsan, amma Jan-Jakin bir misrasını belə oxumamışan», – deyən Fernandin danlağı ona bərk toxunmuş və Martin dərhal işə girişmişdi. Bir çox şeylər ona anlaşılmaz görünümüsdüsə də, aydın fikirlərə də rast gəlmişdi. «Müstəbid onu devirən zorakılığa qarşı şikayət etməyə cəsarət tapmaz. O, zorakılıq üstündə qərar tutmuşdur, zorakılıq da onu vurub-yixır, məzlumlar zalima zülm edirlər. Dairə qapanır, hər şey öz təbii yolu ilə gedir». Zati-ali xristian kralın və onun jandarmlarının hökmranlığında belə fikirləri dərc etdirmək üçün adamda cəsarət gərəkdir.

Dəfndə iştirak etmək üçün gələnlər arasında son günlərin birində Jan-Jaka baş çəkmiş olan həmin arrası gənc tələbə də vardi. Sevimli müəlliminin yuyulmuş cənazəsi qoyulan tabutu gölün titrəşən sularında üzərək aparan qayığa baxarkən, bu gənc oğlanın siması Jan-Jak ilə ilk və son görüşü zamanı olduğundan daha çox pərişan, daha çox tutqun və dalğın idi. Həmin gün, öz vəfatından azca əvvəl dərd-qəmə qərq olmuş Jan-Jak həqiqət axtaran hər bir namuslu adımı nifrətlə rüsvay edən aləmə acı-acı istehza edirdi: müəllim haqlı idi. Gənc tələbə ürəyində rəhmət duasına bənzər bir şey oxuyurdu: «Ey bəşər nəslinin dostu, zülmkarlar sənə qarşı qəzəb və nifrət təlqin edərək insanları kor etmişlər, onlar insanlara təlqin etmişlər ki, sən ağılsızsan və iblissən. Ancaq biz gənclər idrakin daşlı-kəsəkli yolu ilə sənin ardınca getmək əzmindəyik, biz isə

— minlərləyik. Mən sənə and içirəm ki, biz korları gözlərini açmağa, səni sevməyə və sənin əkdiyin səadət meyvələrini dərməyə məcbur edəcəyik».

Müsyo Herber də yüksək hissərlə coşmuşdu. O, Jan-Jakin cəsədinin məşum görkəmini zehnindən sixışdırıb çıxarmışdı. O, bağçalarda aramla dolaşaraq məlahətli söz-lərlə insanpərvər müdrikliyi car çəkən müəllimi öz qarşı-sında görürdü.

Fernandi bürümüş olan şübhələr Herberi onun etiraf etdiyindən daha bərk həyəcanlandırrırdı; o, bu şübhələrin əsiri olmuşdu. Lakin indi bu şübhələr həmişəlik dağılıb yox olmuşdu, bu sadə insan da öz qəlbinin ən sırlı guşələrində dərkedilməz bir yüngüllük hiss edirdi, çünkü Jan-Jakin cis-manı siması bundan belə onu təşvişə salmayacaq. Bun-dan belə Jan-Jakin əsərləri ondan ayrı, öz xüsusi hayatı ilə yaşayacaq. Yalnız onun müdrikliyi əslər boyu yaşayıb öz işini başa çatdırmaqdə davam edəcək.

Müsyo Robine ilə nəvəsi sahildən gölün üzü ilə sürü-şüb gedən qayıqın ardınca baxırdılar. Jilbertanın qızlara məxsus iri ağızının ətrafında güclə seziləcək qaba bir təbəssüm donub-qalmışdı. İndi bax həmin qayıqda son rahatlıq məskəninə aparılan adam Ermenonvilə gəldiyi ilk andan Jilbertaya bədbəxtlik gətirmişdi. Bir az da keç-səydi, o, Jilbertanın bütün həyatını şikəst edəcəkdi. Bəlkə də, o, doğrudan da, böyük filosofdur, Jilberta da onu belə dəhşətli bir vəziyyətdə itirən Fernanda ürəkdən acıyr, amma nə deyirlər desinlər, uşaqları atmaq əclaflıqdır və əclaflıq olaraq da qalacaqdır. İndi, bu adamin həyatda olmadığı bir vaxtda Jilbertanın «Yeni Eloiza» səhifələrin-dən aldığı həzz təmiz olacaq.

Müsyo Robine Jilbertanın güclə seziləcək bu təbəssü-münü ayın və məşəllərin işığında müşahidə edirdi. Jilber-tanın atası və Robinenin yeganə oğlu öz plantasiyalarının vəziyyətini yoxlamaq üçün Vest-Hində yollanıb orada həlak olduğu vaxtdan bəri Robine daha heç kimə yovuşmurdu: Jilbertadan başqa onun heç bir yaxın adamı yox idi. O, Jilbertanın bütün niyyətlərini sezirdi, heç bir vaxt ondan heç bir şey soruşturmdu, heç bir vaxt onu dilə tutmurdu, ona yalnız ağıllı dəlillərlə təsir edirdi. Əlbəttə, o bilirdi ki, Jilberta Fernand ilə küsüşüb, həm də, görünür, Jan-Jakin

üstündə: Robine Jilbertanın daxilində baş qaldıran əhvalı anlayıb başa düşmüşdü, buna görə onun da simasında eləcə güclə seziləcək bir təbəssüm oyanmışdı.

Qayıqlar adaya yanaşdı. Madam Levasser Lebeq və Düsünün köməkliyi ilə bir qədər çətinliklə sahilə çıxdı. Kiçik adada nə bir xidmətçi, nə də bir məzarçı vardi: qəbir əvvəlcədən qazılmışdı. Jirarden ilə Fernand tabutu qayıqdan qaldırdılar, qalanları qayıqları körpülərə bağladılar.

Həm qəbrin dövrəsinə yiğildi. Tereza keçib Fernandın yanında durdu. Məgər ona burada ən yaxın adam Fernand deyildimi? Ancaq Fernand bircə dəfə də onun üzünə baxmadı, Tereza isə qüssədən pərt olduğunu hiss etdi. Əgər biri ilə veyllənirsənsə, başına böyük müsibət gələnin halına acımağı da bacarmalısan!

Fernand, doğrudan da, Terezanı görmürdü, onun baxışı tutqun idi. Budur, öz zəmanəsinin ən böyük həqiqətlərini dünyaya bəxş etmiş bir adamın cənazəsi bir neçə dəqiqədən sonra torpağa gömüləcək. Bu adam nə cismən, nə də ruhən qoca və üzgün deyildi, o, hələ çox şeylər yarada, çox şeylər – dərin və mühüm şeylər öyrədə bilərdi. Fernand isə dünyada ən canlı bir ürəyin və ən qüdrətli bir zəkanın yox olmasına qol qoymuşdu.

Böyük maarifçilik əsrinin nümayəndəsi müsyö de Qrimm qəbrin kənarında durub mərhumu və öz-özünü mühakimə edirdi. Jan-Jaki dəfn edənlər içərisində o, yeganə adam idi ki, mərhumun xidmətlərini və onun mənhus işlərini ədalətlə ölçüb-biçə bilərdi. İdrakin davamçıları olan o və digər həqiqi filosoflar Jan-Jaki hər cəhətdən müdafiə edir və ona dostcasına məsləhətlər verməkdə xəsislik etmirdilər. Mədəniyyətin iki zidd tərəfli təsiri haqqında məşhur ideyanı ona verən heç də başqa birisi deyil, məhz Didro olmuşdur: bu ideya Jan-Jaki məşhur etmişdi. Onlar Jan-Jaka düzgün məsləhət verirdilər. Jan-Jakda olan bütün anarxizmi və özbaşinalığı bir cığır salmağa çalışırdılar. Ancaq Jan-Jak həmin xəstələrdən idi ki, acı dərman verəndə həkimi tüpürməklə mükafatlandırır. İndi budur, Jan-Jak pis, murdar və zoraki bir ölümlə vəfat etmişdir. Bəlkə də, Jan-Jakın ölümündə bu iki bayağı qadının da əli var. Jan-Jak bütün ömrü boyu Fransanın birinci zəkalarının ağıllı məsləhətlərindən çox bu iki qadının mənasız çərənciliyinə

qulaq asırdı. Didro ilə Qrimm əvvəlcədən deyirdilər ki, bu qadınlar onu məhv edəcəklər. Belə də oldu: mənasız ölüm məntiqi olaraq mənasız həyatı bitirdi. Ancaq özünün haqlı olduğunu öz-özünə demək nə qədər zəif bir təsəllidir! Müsyö de Qrimm bu dəfə haqsız olmağı bundan üstün tutardı. Açıq qəbrin yanında duran müsyö de Qrimm yazmağa hazırlaşdıığı nekroloqun cümlələrini zehnində quraşdırırırdı. Bu, gözəl bir xatirat nitqi, əbədi, unudulmaz nəşr səhifələri olacaqdı! Bəs indi vida sözündə mərhum xəyal-pərvərin müəmmalı ölümüne işarə etmək lazımdır mı?

Tabutu qəbrə endirməyə başladılar. Musiqi susdu, ətrafi sükut bürdü. Yalnız suların zəif şiriltisi, ürküdülmüş quşların civiltisi, yüngül küləyin tərpətdiyi yarpaqların xışltısı – yalnız və yalnız təbiətin səsi eşidildi.

Birdən nə isə sükütu qaba surətdə pozdu. Bu, içini çəkib çıxıraraq, uşaq kimi göz yaşı töküb ağlayan Terezanın səsi idi.

Tabutu ehtiyatla qəbrə endirdilər. Fernand kömək edirdi. Budur, Fernand onunla dostluq etməyi özünə layiq bilən bir adamı, böyük bir insanı, müasir insanlardan ən böyünü dəfn edir, amma Fernand bu böyük insanla dostluğunun qiymətini bilmədi, onu səfəh adlandırdı. Əslində, Fernand özü səfəhdır. Jan-Jakin uşaq kimi həlim xasiyyəti, onun səsinin meşədə necə əks-səda yaratması, kukla teatrının tamaşalarının hazırlanmasına necə kömək etdiyi təsəvvüründə canlandı. Fernanda birdən elə gəldi ki, kuklanı yesiyə qoyur, indi bax bu saat qapağı da örtülcək. Amma bu ki oyuncaq deyildir, Jan-Jakdır. Fernand bu dəqiqəyədək özünü mərdanə və təmkinlə aparırdı, amma indi daha özünü ələ almağa qüvvəsi yox idi. O, hamının – atasının, Jilbertanın, dostu Martinin və bir çox kənd oğlanlarının ona baxdığını bilsə də, hönkürtü ilə ağlayır, gözlərində yanaqlarına gildir-gildir yaş axırdı. Jilberتا ona baxırdı: Jilbertanın güclə seziləcək təbəssümündən indi heç bir əsər qalmamışdı, o ağlayırdı.

Hər üç qayıq geriyə üzdü. Yalnız müsyö Jirarden ada-da, qəbrin yanında qaldı; o, qüssəyə, öz mərhum dostunun tez-tez təriflədiyi malxulya hissə qapılmışdı. Onun zehnində mərhumun şəninə istər-istəməz çox sadə şeirlər bəstələnməyə başlanmışdı, Jirarden bilirdi ki, bu şeirlər

Jan-Jakin ruhuna uyğun şeirlərdir, bundan belə həmişəlik olaraq Ermenonvildə qonaq qalacaq ləyaqətli bir insanın ölümünə layiq olan epitafiyadır<sup>1</sup>.

Sonra, əvvəlcədən verilmiş sərəncama əsasən, Jirardenin yanına, adaya bir neçə xidmətçi gəldi. Onlar özləri ilə əhəng, qum və vazaşəkilli bir başdaşı gətirmişdilər. Bir növ, mehrababənzər qəbirüstü düzəldilər. Jirarden də xidmətçilərlə birlikdə işləyirdi. O, öz əli ilə qum töküb müəllimin qəbri üstə məzar təpəcisi düzəldirdi.

Bir az sonra iş qurtardı. Jirarden yenidən qəbrin yanında tək qaldı: bundan belə bu məzar onun ən qiymətli əmlakı idi. O, sakit, layla çalan bir qüssə ilə səhər açılıncaya dək orada oturdu. Gün doğan zaman adanı tərk etdi.

### VI fəsil

## JAN-JAK İRSİNİN TALEYİ TƏLAŞ DOĞURUR

183

Üzərinə düşən vəzifəni yerinə yetirməli olduğunu dərk edən müsyö de Jirarden rahatlıq bilmirdi. O, sutkada cəmisi iki-üç saat yatırdı. Jan-Jakin vəfatından sonrakı şöhrətinin məsuliyyəti onun üzərinə düşürdü: mərhumun yaradıcılığının nə qədər fəal və uzun müddət təsir göstərəcəyi onun səyindən və fərasətindən asılı idi. O, hər şeydən əvvəl, Jan-Jak ırsinin etibarlı mühafizəsini təmin etməlidir. Bir an da olsun təxirə salmadan əlyazmaları öz evinə aparmalıdır.

Bu iki qadın ilə danışqlara başlamaq olduqca ürək-bulandırıcı idi. Jirarden qarının ona düşməncəsinə baxdıığını ikrah hissi ilə xatırladı. Lakin Jirarden öz hissinə üstün gələrək səhər erkən Yay evinə yollandı.

O, sandıqçanın öz yerində olmadığını görüb təlaşa düşdü. Yəqin, madam Levasser onu öz yataq otağına aparmışdır. Jirarden müqəddiməsiz, birdən-birə hücuma keçdi.

— Madam, — dedi, — mənə bizim sevimli Jan-Jakin əsərlərinin redaktəsində iştirak etmək imkanı verəcəyiniz haqqındaki vədiniz yadınızdadırırmı?

<sup>1</sup> Epitafiya – məzar kitabı, başdaşı yazısı

Madam Levasser markizin nəyə işaret vurduğunu anladı və öz-özlüyündə sevindi: əgər markiz əlyazmaları öz qey-yumluğu altına alsa, Nikolasın və öz oğulçığazının qəs-dindən daha ehtiyat etmək lazımlı gəlməyəcək. Amma qanı sevindiyini qətiyyən bürüzə vermədi, – o, öz yeganə xəzinə-sindən mümkün olduqca daha çox pul çıxarmaq istəyirdi.

– Bəli, deyəsən, – ehtiyat və tərəddüdlə cavab verdi.

– Hər şeydən əvvəl, müəyyən etmək lazımdır ki, – markiz sözünə davam etdi, – əsərlərdən hansıları çap edilmə-mışdır. Madam, mən belə hesab edirəm ki, bu məqsədlə onları oxuyub öyrənməyim pis olmaz.

– Cənab markiz, mən şübhə etmirəm ki, yazıq Jan-Jakin dul qadını ilə onun qoca anasının mənafeyi sizin üçün əzizdir. Mən əlyazmaları sizə verməyə hazırlam, ancaq cənab markiz, onları nəzərdən keçirməklə işi ləngitməyə-cəyinizə söz verməlisiniz. Bizə pul lazımdır, həm də təxirə salınmadan. Büyük insanın yaxın adamları onun ölümündən sonra da ona layiq həyat sürməlidirlər, biz isə kilsə siçovulları kimi yoxsuluq. Bu, sizə məlumdur.

– Arxayın olun, madam, – markiz tez cavab verdi.

– Məsələ əlyazmaların satılmasına gəlib çatdıqda vəkilim sizin mənafeyinizi mənim öz mənafeyim kimi qoruyacaqdır. Bir də ki mən öz böyük dostumun qohumlarının rifa-hının qayğısına qalmağı öz şərəf işim hesab edirəm. Yaxın zaman üçün sizə nə qədər pul lazımdır?

Madam Levasser bir qədər fikirləşib cavab verdi:

– İki yüz luidor.

Markiz öz qəzəbini güclə saxlayıb bürüzə vermədi. O, əsəbi halda udqunub dedi:

– Mən əlyazmaları aparmaqdan ötrü xidmətçilərimi göndərərəm. Elə həmin xidmətçilər də sizə mənim Sənlidəki «Əsgər və oğul» bankından pul almaq üçün çek verərlər. Belə böyük məbləği elə həmin bankda öz cari hesabınızda saxlamağı sizə məsləhət görürəm.

Markiz təzim edib otaqdan çıxdı. Bir saat sonra xid-mətçilər çeki getirib əlyazmaları apardılar.

Madam Levasser müsyö de Jirardenin əlyazmalar üçün adam göndərdiyini öz oğlu Fransuaya xəbər verdi. O, əlyazmaların fəlsəfi dəyərini müəyyən etmək üçün onları nəzərdən keçirmək istəyir. Serjant qaşqabağını salladı.

— Anacan, mən bunu sənə o saat demişdim, — sizildə mağa başladı. — Sən bu işi gərək mənə tapşırardin. Aristokrat qasığı bala salanda adı adama yalanmış nimçədən başqa bir şey qalmaz.

— Markiz bizi incitməz, — madam Levasser oğlunu sakitləşdirməyə çalışdı. — O, həmişə Jan-Jakin səmimi dostu olmuşdur. Bir də ki bu yazı-pozudan çıxarıla bilən qazanc belə adlı-sanlı bir cənabın dişinin dibində qalar.

Lakin serjant qəzəbini mərhəmətə çevirmək istəyirdi. İndi ki burada heç kəs ona ehtiyac duymur, onda elə lap bu gün çıxb Parisə gedəcək — o, öz fikrini bildirdi. Buna görə də anasından xahiş etdi ki, ona on livr versin.

— Belə tezliklə getmə, — madam Levasser xahiş etdi.  
— Bu yaxın günlərdə mənə mütləq sənin məsləhətin lazımla olacaq. Bir qədər də qal — onda Parisə öz işlərinin dalınca cibində on yox, iyirmi beş luidorla qayıdarsan.

Fransuanın gözləri parıldadı.

185

— Doğrudanmı, anacan? — bunun təsdiqini bir daha eşitmək istəyərək soruşdu. — Bu, mən zavallı siçan üçün tələ yemi deyil ki?

— Öz əziz oğlumu aldatmayacağam ki! — madam Levasser təsdiq etdi.

— Deməli, iyirmi beş luidor? — Fransua bir daha soruşdu.

— Bəli, — qarşı cavab verdi.

— Oldu, — serjant razılaşdı.

O birisi gün madam Levasser ilə Tereza Sanliyə getdilər. Metr Jiber təntənəli sözlərlə onlara başsağlığı verib təəssüfle bildirirdi ki, müsyö Russonun vəfatı xanımların almaq istədikləri sənədin verilməsini çətinləşdirir. Hüquqi nöqtəyi-nəzərdən, dul Russo — heç də canlı müsyö Russonun zövcəsi demək deyildir: yeni dəllillər lazımdır, bütün sənəd də kəlməbəkəlmə təzədən yazılmalıdır. Bundan əlavə, indi söhbət xeyli artıq maddi əmlak haqqında gedir, bu halda qanun da daha yüksək rüsum verilməsini nəzərdə tutur. O, qonoraların artırılmasını və hörmətli xanımlardan əlavə olaraq bir sıra məlumatlar istəməyə, habelə ona daha bir neçə günlük möhlət verilməsini xahiş etməyə məcburdur.

Madam Levasser öz acığını güclə gizlətdi. Nə edəsən, qayda belədir: dünya bir meşədir, hər ağacının dalında bir

quldur durub səni güdür. Budur, bax bu piy basmış axta donuz oturub yoğun barmaqları ilə tənbəl-tənbəl stolun üstünü döyücləyir, bununla da necə darıxdığını göstərmək istəyir, həm də ondan, kimsəsiz bir qaridan və onun qızından – iki zavallı dul qadından mümkün olan hər şeyi çəkib qoparır. Ancaq nə edə bilərsən? O, öz Terezasını tanır. Tereza, doğrudur, hər şeyi öz aşnasına verməmək üçün əl-ayağını yiğisidirmağa hazırlıdır; amma o, eyni zamanda aşnanı əldə saxlamaq üçün hər şeyi verməyə də hazırlıdır. Bax budur, oturub sənədin tərtib olunmasını arzulayır, həm də ümidivardır ki, sənəd tərtib edilməyəcək. Madam Levasser gözləyə bilməz, ona bu kağız elə bu gün lazımdır, harınlamış əclaf notariusa istədiyi məbləği verməkdən başqa bir əlac yoxdur.

Madam Levasser dedi ki, onlar üz vermiş böyük dərd-dən üzülüb əldən düşmüşlər və bir daha Sanlıyə gəlmək istəmirlər, əlavə bir neçə su və ya hətta ekyü bahasına başa gəlsə də, bu cəncəl işi qurtarmaq istəyirlər. Onların şəhərdə bir para işləri var, matəm paltarı və bəzi başqa şeylər almaq lazımdır, buna görə də metr Jiberdən xahiş edir ki, lütfkarlıq göstərib sənədi axşama hazır etsin ki, bircə imzalanması və möhür basılması qalsın.

Notarius qayğıkeş bir ifadə ilə cavab verdi ki, bunun texniki cəhətdən mümkün olub-olmadığını bilmir: elə bu gün onun başqa iki təcili işi də var. Qarı açıq-açıqına soruşdu ki, bu iş neçəyə başa gələcək. Dul Russonun güman edilən əmlakının miqdarını müəyyən etmək ətrafında amansız alver başlandı. Notarius ötəri qeyd etdi ki, o, əslində, dul Russodan kəbin şəhadətnaməsi təqdim etməyi xahiş etməliydi: Jan-Jakla kəsdirilən kəbinin qanuni qüvvəyə malik olub-olmadığını yoxlamaq lazımdır. Bir sözlə: əger notarius əvvəllər səksən ekyü ilə kifayətlənmişdisə, indi, azi, iki yüz ekyü tələb edirdi. İki yüz taler sikkə pu! Altı yüz livr! Madam Levasser çox böyük çətinliklə əlli ekyü aşağı qiyamət kəsməyə nail oldu – yüz əlli ekyüyə düzəlişdilər.

Şərtləşdikləri saatda qadınlar notariusun yanına qayıtdıqda, sənəd hələ hazır deyildi, bir neçə mirzə sənədin üzünü köçürürdü; madam Levasser ilə Terezaya dedilər ki, hələ, azi, bir saatlıq iş var. Madam Levasser uzun ömrü boyu çox gözləməli olmuşdu, amma budəfəki kimi ağır

keçən bir intizar çox az olmuşdu. Mirzələr üzünü köçürdükləri vərəqləri bir-bir gətirir, notarius isə onları diqqətlə yoxlayıb madam Levasserə verirdi. Madam Levasser oxuyur, amma heç də hamisini başa düşmürdü, burada çoxlu xalis məhkəmə sözləri də, latin sözləri də, ümumiyyətlə, anlaşılmayan sözlər də vardı, görünür, burlarsız olmazmış, onun fikrincə, sənəd yaxşı idi.

Budur, nəhayət, hər şey hazır oldu. Metr Jiber:

– Hörmətli xanımlar, bircə dəqiqəliyə! – deyə xahiş edib getdi və azca sonra əynində mantiya, başında beret qayıtdı. Madam Levasser bu piy basmış soyğunçunun bütün iç üzünü yaxşı görürdüsə də, indi mantiya geyib başına beret qoymuş bu adam onun qarşısında başqa keyfiyyətdə canlanırdı. İndi bu kral notariusu qanun mücəssəməsi idi. İndi onun və onun səfəh Terezasının qarşısında qanunun özü, Fransanın və kralın onları quduz canavar Nikolasdan qoruyan bütün müqəddəs hakimiyəti dayanmışdı.

Notarius rəsmi ahənglə təntənə ilə soruşdu:

– Dul qadın Levasser və siz, dul qadın Russo! Siz bu sənəddə yazılılanların hamisini başa düşdünüzüm, bu sənədi öz imkanlarınızla qanuni qüvvəyə mindirməyə hazırlırsınız mı?

– Bəli, müsyö! – madam Levasser cavab verdi.

– Bəli, müsyö! – onun ardańca Tereza tutuquşu kimi təkrar etdi.

Notarius madam Levasserə müraciət etdi:

– Belə olan surətdə, madam, sizdən xahiş edirəm ki, buraya öz ad və familiyanızı, həmçinin atanızın familiyasını və sizin mərhum ərlərinizin familiyalarını yazasınız.

– Madam Levasser yazdı. – İndi isə siz, madam, – deyə notarius Terezaya imza atmağı təklif etdi. – Siz də buyurub öz qız familiyanızı yazın.

Tereza özünü itirib heç bir şey başa düşmədi. Anası kəskin əmr etdi:

– Tereza Levasser, dul Russo.

– Tamamilə doğrudur, madam, – deyə notarius onu təriflədi.

Tereza çətinliklə, yönəmsiz halda öz ad və familiyasını yazdı. Mirzələrdən biri şam ilə surğuc gətirdi. Madam

Levasser fərəhdən ürəyi döyüñə-döyüñə, çətinliklə nəfəs ala-alə metr Jiberin surğucu necə əritdiyinə baxırdı. O, qızdırılmış qatranın iyini hərisliklə köksünə çəkir, möhürü yumşaq surğucun üstünə basan notariusun kopmuş əlinin hər bir hərəkətini təntənəli bir nəzərlə izləyirdi.

Bax indi, doğrudan da, bu qaniçən köpək Nikolas onun yaziq kürəkənini lap əbəs yerə öldürmişdir. Nikolasın əclaflığı ona darağın keçələ verdiyi qədər fayda gətirmişdir. Onun qazancı ancaq yuxusuz keçən gecələr və dəhşətli şübhələr olmuşdur ki, görəsən, cəlladın əli onu nə zaman yaxalayacaqdır.

Madam Levasser üçün yaxşı və sakit günlər başlamışdır; notariusa verməyə məcbur olduğu yüz əlli ekyü üçün heyif silənmirdi. Bunun əvəzində o, qızını – inəyi cəngelliyyə buraxmayan bir çəpər qazanmışdı.

Qarı bir dəfə gecə Terezanın oğrun-oğrun evdən sıvışib çıxdığını gördükdə çox da təlaş etməmişdi. Qoy onun gəzəyən qızı öz mehtəri ilə qucaqlaşın: onu daha luidorla qızılı tuta bilməyəcək.

Tereza Nikolasla görüşməmişdi: madam Levasser səhv edirdi. Tereza Fernandla görüşmüştü.

Bəli, gənc qraf, nəhayət, yenə Terezanı güdüb rastlaşmış və görüşmələrini xahiş etmişdi, doğrudur, bu dəfə ürəksiz, lap qəmgın halda xahiş etmişdi. Deməli, Tereza o vaxt, dəfn zamanı əbəs yerə belə düşünmüşdü ki, Fernand ondan soyumuşdur. Yeni yaxınlığa sevinən Tereza gələcəyini dərhal vəd etmişdi.

Onlar görüşən kimi Tereza, adəti üzrə, tanış söyüd ağacının altına aparan ciğirlə getdi. Lakin Fernand Terezanın təəccübünə rəğmən o biri ciğiri – yuxarıya, fəlsəfə məbədinə aparan ciğiri seçdi.

Fernand özü üçün çox mühüm olan bir məsələni həll etmək, qətlədə Terezanın əli olub-olmadığını öyrənmək üçün onunla görüşməyi qərara almışdı. Əgər Terezanın bu qətlədə əli olmuşsa, Fernand Jilbertanın məsləhətinə baxmayaraq, öz canı bahasına olsa da, hər iki cinayətkarı ifşa edəcəkdir. Bu, onun müəllimə və... həqiqətə olan borcudur.

Onlar əyləşdilər. Aşağıda göl və Uca Qovaqlar adası gecənin zülmətinə bürünmüştü. Tereza bütün bu dəhşət haqqında söhbət aça biləcəyi bir adamın çoxdan həsrətini

çəkib onun üçün darıxırıdı. İndi budur, nəhayət, danışa biləcəyi bir adam vardır. Tereza dumanlı hiss etdiklərinin hamısını sixışdırıb ən sadə sözlərlə əvəz etməyə çalışırdı. Fernand özünün əvvəlcədən diqqətlə hazırlamış olduğu sualların birini də olsun ona verməyə macal tapmamış Tereza sözə başladı. Son günlər təkrar-təkrar zehnində söylədiklərinin hamısını ibtidai şəkildə və səmimiyyətlə ona söylədi.

– Məgər bu, dəhşət deyilmə!

Əslində, belə səmimiyyətlə söylənmiş bu sadəlövh sözlər Fernandin qarşıya qoyduğu vəzifəni bitirmişdi. Fernand hiss edirdi ki, Terezanın qətlə heç bir dəxli yoxdur, Tereza onun özündən az sarsılmamışdır.

Bu, onun üzərindən ağır yük götürmüş, eyni zamanda da onun üzərinə ağır yük qoymuş oldu. İndi cinayətkar ilə necə edəsən? Qatili ifşa etmək Terezanı da – Fernandin yoldan çıxardığı və müəllimin qarşısında təqsiri Fernandından çıxarılmışdır. Çox yox, əksinə, az olan Terezanı da uçuruma səvq etmək deməkdir.

Tereza necə də ağılsızdır! O, öz ağılsızlıq divarı arxasındaki ibtidai həyatında necə də xoşbəxtcəsinə yaşayır.

Jan-Jak onun miskinliyini necə mülayim bir həqarətlə açıb təsvir etmişdir! Hələ bu azdır: Jan-Jak bu xüsusiyyətləri tərifləmək üçün söz də tapmışdı. Sağlam və ayıq zəkalı Jilberta haqlı imiş: Jan-Jak Terezanın təqsirindən keçərmiş: məhz ona görə ki, Tereza belə səfəhdır, Jan-Jak bütün təqsirləri onun üzərindən götürür, ona bəraət qazandırırdı.

Ancaq Fernand Jan-Jak deyil, müqəddəs adam da deyil və Tereza haqqında nə düşündüyünü, heç olmasa, ona deməlidir. Fernand qəşqabaqlı halda, zəif səslə dilləndi.

– Bizim müqəssir olduğumuzu adam ağlına da sığışdırıa bilmir!

– Bizim? – doğrudan da, təəccüb qalan Tereza soruşdu.

Əlbəttə, Fernandin fikrini o, başa düşməmişdi və ona nə qədər izah etsən də, başa düşməyəcəkdi. Buna çarə yoxdur. Fernandi mübhəm və aciz bir hiddət bürüdü. İndi bax, bu qadın, bu səfəhlik mücəssəməsi dünyadan öz böyük müəllimini itirməsinə səbəb olmuşdur! Fernand titrək ay işığına qərq olmuş Terezaya tərs-tərs baxdı.

Aşağıda Uca Qovaqlar adası görünürdü. Fernand bu qadında onu özünə nəyin cəlb etdiyini anlaya bilmirdi.

Tereza onun ədavətini hiss etdi. Dəfn zamanı olduğu kimi, yenə Fernandin ona acığı tutmuşdu, Tereza da qətiyyən bilmirdi ki, nə üçün.

– Heç olmasa, mənə bir neçə nəvazişli söz de, – Tereza xahiş edib onun əlindən tutdu.

Fernand əlini darddı.

– Mənə baxın, – sərtliklə qışqırkı, – mən bu nacinslə, bu qatillə görüşməyi sizə qadağan edirəm. Bir də onunla göz-gözə gəlməyə cəsarət etməyin. Əsla!

Onun nə üçün belə açıqlandığını Tereza indi anladı. Deməli, Fernand məsələni belə təsəvvür etmişdi ki, guya, Nikolas bütün bunları Terezanın xatırınə etmişdir, çünkü o, Terezanı çox sevir. Deməli, gənc qraf onu, sadəcə, qısqanır.

Tereza itaətlə dedi:

– Fernand, sizin mənimlə belə danışmağa haqqınız var, mən təqsirkaram. Mən Nikolasla başlayanda siz hələ yox idiniz, mən isə təkcə idim, sizə məlum olduğu kimi, həyatım da xoş keçmirdi. Əgər mən bilsəydim ki, siz gələcək və mənim tənhalığımı zinət verəcəksiniz, müsyö Nikolasla dolaşmazdım. İndi isə belə dəhşətli bir hadisə baş vermişdir və bir halda ki adam belə dəhşətli bir şey edib, deməli, bunu, hər halda, mənim xatirimə etmişdir. Deməli, bundan sonra mən ona qarşı amansız ola bil-mərəm ki, siz gərək məni anlaysınız, Fernand. Mən hələ də biixtiyaram. Mənə möhlət verin. Bu keçən günlər mən onunla görüşməmişəm. Onunla danışmamışam da. – Fernand susurdu. Tereza onun susduğunu görüb təkrar etdi.

– Mənə möhlət verin, Fernand, – sonra Tereza yönəmsiz halda nazlanaraq sözünü tamamladı. – Axi Jan-Jakı lap bu yaxındaca dəfn etdiyimiz bir vaxtda sizin özünüz də bunu məndən istəməzsiz, deyilmi?

Aşağıda Uca Qovaqlar adasının yerləşdiyi göl parla-yırdı. Fernand ikrah hissindən tükləri ürpərmış halda Terezaya baxdı.

– Bunu sizdən istəmərəm? – Fernand cavabında soruşdu. – Mən sizdən heç bir şey istəmirəm. Mərhumun xatırasını təhqir etməyə sizin haqqınız yoxdur. Onun məzarı

yanında, onun məzarının bir neçə addımlığında bu nacinslə aşnalıq etməyə cəsarət edə bilməzsınız. Mənim sizdən istədiklərim bax budur. Mən sizdən heç vaxt başqa bir şey istəmirəm. Heç vaxt! Nəhayət, bunu anladınızmı?

Tereza anladı. Onun gözlərində, heyvani gözlərində mübhəm bir qəzəb alovu parladi.

– Deməli, siz belə imişsiniz! – Tereza dilləndi. Sonra da acı sözlər seçərək bu sözlərdən yönəmsiz cümlələr düzəldib aram-aram, gur səsi ilə zövqlə söylədi: – Əvvəlcə mənimlə veyllənirsiniz, sonra da mənə rəzalətli sözlər deyirsiniz! Adınızı da qraf qoymuşsunuz, gələcək senyor! Mənim sizinlə keçirdiyim hər bir dəqiqəmə heyfim gəlir. Bir utanın! Onun yazı-pozuları içərisində oğru kimi eşələnən də siz olmuşsunuz, siz, adlı-sanlı bir cənab, aristokrat! Həmişə də əl altından, həmişə gizli eşələnmışsiniz. Bilirsinizmi, siz kimsiniz? – Tereza söz axtardı. – Siz ikiüzlüsünüz! Ağciyərsiniz! Siz hələ mənə əmr etmək də istəyirsiniz! Sizin mənə əmr etməyə haqqınız yoxdur. Mən müsyö Nikolasla istədiyim zaman və istədiyim yerdə öz istədiyimi edəcəyəm! O, sizin kimi nadan deyil. O, sevdiyi qadınla necə davranışmalı olduğunu bilir. Mən onu sevirəm, sizi yox!

Fernand qalxdı. Tereza isə hələ də titrək ay işığına qərq olmuş halda hərəkətsiz oturmuşdu, sözlər isə onun iri ağızından aram-aram tökülməkdə idi. Fernand bu sözlərin mənasını dərindən dərk etməyə vaxt tapmışdı. O, «Etiraf»ı oxumuş və bu sözlərin mənasını dərk etmişdi. Terezada qatılə minnətdarlıq hissi vardır, çünkü qatıl onun ərini onun xatırına öldürmüdü. Fernand onu müəllimin anladığı kimi anlamışdı – onun günahsız bədnamlığını anlamışdı.

Tereza onun gözünün içinə dik baxırdı. Fernand bu məğrur və həqarətli baxışa dözə bilmədi. Fernandin gözlərində etiraz, qəzəb və ikrəh hissi alışib-yanındı. O, birdən-birə dönüb getdi, uzaqlaşdı.

Nikolas bütün bu günlər gizlicə Yay evinin ətrafında hərlənirdi. Ancaq Tereza belə tezçə onunla görüşməyi ayıb bilirdi, axı bütün bu dəhşət indicə olmuşdu. Fernandla küsüsdükdən sonra o daha müsyö Nikolasdan qaçmırıldı. O, müsyö Nikolası bütün varlığı ilə sevirdi. Məhəbbət onun özünü özündən üstün edirdi, o, müsyö Nikolas

üçün nəvazişli adlar axtarıb tapırdı: «Kola, mənim Kolam». Yaxud oynaq və şux adlar: «Mənim əziz Findiqburun hökm-darım!» yaxud da: «Mənim müsyö Tetersollum!»

## VII fəsil TƏHLÜKƏLİ HƏQİQƏT

Markiz de Jirarden «Etiraf»ı oxuyurdu. Onu tez-tez qorxu və ikrab hissi, qızğın maraq bürüyürdü, qəlbində doğan həyəcanı güclə saxlayırdı. «Yeni Eloiza»nı yazan, sakit bir kədərlə Ermenonvili dolaşan quzu kimi həlim Jan-Jak bu səhifələrdə dərddən alışib-yanırdı.

Əgər «Etiraf» Jirardeni də həyəcana salmışsa, bəs bu kitabı soyuq və laqeyd, yaxud da düşmən bir qəlblə oxuyacaq minlərlə adam nə deyəcəkdir? Onlar, bütün bu təkəbbürlü və bədniiyyətli adamlar, murdar fikirli və çirkin hissli adamlar Jan-Jakın sırlarını necə qeybətlə danışacaqlar? Onlar bütün dünyaya necə murdar xəbərlər car çəkəcəklər? Yox, Jirarden bu təhlükəli həqiqəti qaragırı-hun, cahil adamların pəncəsinə verə bilməz.

Amma məgər Jan-Jak göstəriş verməmişdim ki, bu əsər onun vəfatından sonra dərc edilsin? Jirardenə kim haqq vermişdir ki, müəllimin iradəsi xilafına olaraq bu yeni, dəhşətli və adamı həyəcana salan həqiqəti bütün dünyadan gizlətsin?

O, əlyazmanı oxumaq üçün Düsiyə, Jan-Jakin dostuna verdi. Şair bu kitabın səhifələrində açılan həqiqətdən qorxuya düşdü. O, markizin şübhə və tərəddüdlərinə şərik oldu.

Eyni zamanda aydın oldu ki, Jan-Jak əlyazmasının surətlərini özünün bir neçə cenevrəli dostuna – pastor Multuya və yarıamerikalı Düpeyrə etibar edib vermiş və vəsiyyət etmişdir ki, onlar manuskript<sup>1</sup> onun vəfatından sonra dərc etdirsinlər. Bu dostlar da belə etmək fikrində idilər. Markiz gözəl ifadəli məktublar yazaraq onları bu fikirdən daşındırmışdı. Lakin pastor Multu Jan-Jakin şəksiz doğruluğuna, habelə onun aydın ifadə olunmuş iradəsinə istinad edərək «Etiraf»ın ləngidilmədən

<sup>1</sup> Manuskript – əlyazması; əsas etibarilə qədim dövrə aiddir.

dərc olunmasında israr edirdi. Uzun yazışmalardan sonra Düsinin belə bir təklifi qəbul olundu ki, Jan-Jakın əsərlərinin böyük külliyyatı yenidən nəşr edilsin və ilk dəfə dərc olunan əsərlər axırıncı cildə daxil edilsin. Jirarden yün-gülce nəfəs aldı. Təhlükəli həqiqətin üzə çıxması, ən azı, üç il təxirə salınmış oldu.

Jirarden madam Levasseri nəzərə almadı.

Jan-Jakın ədəbi irsini almaq istəyən bir neçə naşir artıq Terezaya müraciət etmişdi, buna görə də Levasser tələb edirdi ki, markiz əlyazmaları indi, təzə yapılmış fətir kimi tezcə yayılacağı bir zamanda satsın. Müsyö de Jirarden bu əlyazmaların dərc olunması haqqında öz fikrini ona izah etdi. Madam Levasser o saat belə düşündü ki, bu yolla yağlı qonorara yalnız bir çox illər keçidkdən sonra çata bilər, buna görə də etiraz etməyə başladı.

— Əgər biz əsərlərin nəşrini bir qədər yubatmasaq, Jan-Jakın vəfatından sonrakı şöhrətinə zərər yetirə bilərik. Onun bütün dostları belə düşünürlər, — deyə markiz hös-sələdən çıxdı.

— Mən və mənim qızım, iki zavallı dul qadın belə incə mülahizələri özümüzə rəva görə bilmərik, — madam Levas-ser coşdu. — Bizə pul lazımdır. Biz lazımı qədər, olduqca çox gözləmişik, hörmətli kürəkənimin maddəciyi üzündən lazım olan qədər dözüb-durmuşuq. Mən yol verə bilmərəm ki, indi də başqa bir fəlsəfə bizim yolumuz üstə əngəl çıxa.

Bu müqavimətdən əsəbiləşən markiz dedi:

— Siz məni, madam, haqqında susmaq istədiyim bir məsələyə toxunmağa məcbur edirsiniz. Bu əlyazmalarda qızınızın, elə şəxsən sizin özünüzün də adına ləkə gətirən yerlər vardır.

Qarı bərk qəzəbləndi. Jan-Jak əvvəlcə öz xoşagelməz xəstəliyi ilə onun qızını bütün ömrü boyu bezara gətirmişdi. Terezasız Jan-Jak çoxdan məhv olardı və məhv oldu da; sonra onun uşaqlarını əlindən almışdı, indi isə təşəkkür əvəzinə bu divanə, bu filosof onu hələ bir tabutdan da söyüb biabır edir! Lakin madam Levasser özünü ələ alıb işgüzarcasına təklif etdi:

— Axi adımıza ləkə gətirən həmin yerləri çap etməmək də olar, sadəcə olaraq, üstündən keçmək, vəssalam. Mənim hörmətli kürəkənim qəbərdədir. O heç bir şey bilməz.

Jirarden özündən çıxdı.

– Madam, bu barədə heç söz də ola bilməz ki, Jan-Jakin əsərlərinə qayçı, yaxud yad bir qələm toxuna. Buna heç bir naşir, dostlardan heç biri razi olmaz, o cümlədən mənim özüm də razi ola bilmərəm, – kəskin surətdə öz fikrini bildirdi.

– Neylək, – madam Levasser cavab verdi, – qoy bu yerlər qalsın və bizim adımıza ləkə gətirsin. Bir ovuc luidor üçün bizciyəz bunu da udmağa hazırlıq.

Jirarden madam Levassera baxır və qəzəb hissi onu getdikcə daha bərk boğurdu. Əgər bu iki qadın Jan-Jakin dəhşətli ölümünün bilavasitə müqəssiri olmamışsa da, onun ölümünün bilavasitə səbəbkarları olmuşlar. İndi isə bu eybəcər, bu yırtıcı qoca mərhumun sonrakı şöhrətinə də qəsd edir. Bəsdir, yetər! Hər bir nəzakəti kənara atmaq lazımdır!

– Madam, mən sizə çoxdan demişəm ki, Böyük Britaniya əlahəzərət kralının maliyyə işləri idarəsi sizin kürəkəninizin təqaüdünün bundan sonra da saxlanacağına dair mənim göndərdiyim sorğuya hələ cavab verməmişdir. Həm də lord-marşal<sup>1</sup> özünün təyin etdiyi təqaüdün bundan sonra da verilməsi haqqında qərarını hələ çıxarmamışdır. Madam, əgər sizi nüfuzdan salan əlyazmalar çap edilərsə, onda nə siz, nə də sizin qızınız ingilis təqaüdü almağa çox çətin ümidi bağlaya biləsiniz.

Madam Levasser kiçik adamların kübar ağalarla mübarizədə öz hüquqlarını müdafiə etməyin necə çətin olduğunu qüssə ilə bir daha inandı. Bu əsil-nəcabətli əclafın hər yerdə öz adamı vardır. Amma madam Levasser, bununla belə, yenə təslim olmadı.

– Biz əziz Jan-Jakımızı itirdikdən sonra necə bir məngənəyə düşdürüümüzü hələ indi hiss edəcəyik, – deyə şikayətləndi. Sonra tikan kimi iti xırda gözlərini markizə zilləyərək astadan aydın və ifadəli bir tərzdə dedi: – Əfsus, bu itkinin qarşısını almaq elə asan idi ki!

Madam Levasser, özünün istədiyi kimi, markizin ürəyinin başına toxunmuşdu. Jan-Jakin ölüm yatağı yanında olarkən qarının dilsiz tənəsinə markiz heç bir cavab vermə-

---

<sup>1</sup> Lord-marşal – Şotlandiyanın irsi marşalı, Nevşeltalin (İsveç-rədə) qubernatoru, J.-J.Russonun dostu Corc Keyt (təqr. 1693–1778) nəzərdə tutulur.

mişdi, amma o, bu həyasız sözləri qulaqardına vurmaq fikrində deyildi.

– Bu nə deməkdir, – kəskin ahənglə soruşdu. – Əməlli-başlı deyin görüm.

Qarı geri çəkilmədi.

– Daha nə deyəcəyəm? – deyə madam Levasser hər şeyi başa düşdүүнү bildirən kinayeli bir ifadə ilə gözlərini Jirardenə zillədi. – Mən nə məhkəmə hakimiyəm, nə ruhani, nə də filosof, nə olubsa, o da olub. Amma sizi, cənab markiz, vaxtında xəbərdar etmişdim, siz bunu inkar edə bilməzsınız. Əgər siz o vaxt, doğrudur, əsilzadə olmasa da, amma həyatı və insanları tanışan, ətrafdə nələr edildiyini yaxşı bilən qoca qadının məsləhətinə əməl etsəydiniz, bir çox şeylər başqa cür olardı, cənab markiz.

Onu boğmaqda olan qəzəb hissindən Jirardenin bir anlığa gözləri qaraldı – firildaqla bir şey qopartmaq məqsədi güdən bu alçaq cəhd onu olduqca qəzəbləndirdi. Lakin özünü ələ aldı. Qarı vərəsəliyi dərhal almaq ümidiində idi, onun üzəyində bu əlyazmalarından başqa heç bir şey yox idi, aydırındır ki, belə bayağı bir fərd indiki vəziyyətdə bütün ağıl-kamalını itirir və Allah bilir ki, özündən nə qondarib düzəldir. Hələlik başlıca məsələ budur ki, «Etiraf» barədə hər cür söhbətə son qoymaq, bu murdar ağızı pulla yummaq lazımdır, bir də ki əgər o, bu iki qadının qayğısına qalmağı öz üzərinə götürərsə, Jan-Jak ruhunda hərəkət etmiş olar.

– Sizin çəkdiyiniz çətinlik demiş olduğunuz artıq sözləri sizə bağışlayır. – Müsyö de Jirarden təkəbbürlə, öz nifrətini, demək olar, gizlətmədən sözünə davam etdi: – Mən həmin ingilis təqaüdləri üzrə pul verilməsini müvəqqəti olaraq öz üzərimə götürməyə hazırlam. Buna əlyazmalar üçün verilən borc pul kimi baxın.

Qarı markizin təklifinə məmənun halda heyran qalıb dedi:

– Başına bu qədər müsibətlər gəlmış qoca bir arvad arabır artıq sözlər deyirsə, onu bağışlayın. Mən həmişə sizi öz xeyrxahımız bilmişəm, bunu da bilmişəm ki, siz bizi, yoxsul dul qadınları başlı-başına buraxmayacaqsınız.

Madam Levasser sonra məmənun halda dönüb getdi.

Jirarden də özündənrazi idı, o, Jan-Jakın sadıq dostu və onun əsərlərinin sədaqətli mühafizi kimi hərəkət etmişdi.

Markiz, Jan-Jakin Qudon tərəfindən düzəldilmiş maskası qarşısında dayandı. Bu üzdə dərin malxulyanı götirən sükut duyulurdu, buna görə də qırış-qırış olmuş alından bütün sağ gicgah boyu uzanan cuxur, məşum yarıq, yara yeri daha da dəhşətli görünürdü. İlk dəfə maskanı görərkən Jirardenin heykəltəraşla etdiyi söhbət onun yaxşı yadında idi. «Müsyö, siz sağ tərəfdəki nahamarlığı... bir qədər düzəldə bilmədinizmi?» – o, özünə xas olmayan qətiyyətsizliklə soruşmuşdu. «Yox, müsyö», – Qudon qısa-cava cavab vermişdi. Jirarden «Etiraf»la tanış olduğu vaxtdan bəri isə yarılmış gicgah daha zəhmlı görünürdü. Dedi-qoduğu camaat hələ gör nələr uydurub-qondaracaq, əger müəllimin həyat tarixi onların diliñə düşsə, onlar bu əzik yerə baxıb necə qəzəbli təfsirlər düzəldəcəklər!

Uydurub-qondarmaq! Birdən onu belə bir fikir sarständı ki, burada uydurmağa bir şey yoxdur. Bütün bu vaxt ərzində özünü aldatmış, hər şeyə göz yummuşdur, hələ bir saat bundan əvvəl qarının dəhşətli dərəcədə aydın sözlərini bir şey qopartmağa çalışmaq kimi başa düşmüşdür. İndi o, birdən başa düşdü: «çərəncilik» həqiqət imiş. Bu Nikolas... «deginən!» – o, özünə əmr etdi... Jan-Jaki öldürmüştür.

Jirardenin qızları bükündü, oturmali oldu. O, təqsirkardır, qarı haqlı olaraq təqsiri onun üstünə yixir. Gizli açar saxlanan yerdə qarışılıq gördüyü vaxt Jirarden öz daxili səsini belə yelbeyinlik edib boğmamalı idi. İkinci dəfə, it zəhərləndikdə də xəbərdarlığı eşitmək istəməmişdi. Üçüncü dəfə öz rəzil ağılı ilə hər şeyi başa düşən qarı markizin bu kələkbəzi qovmasını tələb etdiyi vaxt da o heç bir tədbir görməmişdi. O vaxt bir tədbir görmək, mehtəri it kimi qovub atmaq lazımdı.

Bununla belə, demək olarmı ki, Jirarden təqsirkardır? Axi Tereza haqqında şayıləri boş çərəncilik kimi qəbul etməyə onun əlində bir çox əsaslar var idi. Məgər Jan-Jakin özü, «Etiraf»ın şəhadət etdiyi kimi, Terezaya inanmirdim? Məgər Jirarden müəllimin özündən ağıllı olmağa borclu idimi?

Bəli, bəli, borclu idi. Məhz belə. Jan-Jak inana bilərdi. Onun vəzifəsi öz əxlaqsız arvadı Tereza kimi cüzi təzahürleri deyil, böyük hadisələrin gələcəyini əvvəlcədən gör-

məkdən ibarət idi. Saray əhlini və camaati tanıyan, vaxtilə orduya komandanlıq etmiş olan Jirardenin isə Levasser qarğıdan da axmaq olmağa haqqı yox idi.

Bəs indi o nə etsin? O nə edə bilər? Hətta o vaxt Jan-Jakin meyiti yanında durduğu vaxt belə hadisələrin qarşılıqlı əlaqəsini indiki kimi aydın təsəvvür etsəydi də, yenə susmağa və yalan danışmağa məcbur olardı. Bir halda ki o, mehtəri öz yanında saxlamış, bir halda ki o vaxt düzgün hərəkət etməmişdir, onda özü bundan sonra da susmağa, bundan sonra da yalan danışmağa, getdikcə daha çox təhlükəli şəkil alan həqiqət yolunu kəsmək üçün yüzlərcə rüsvayçı yalan addımlar atmağa vadar olmuşdur.

O, qatili cəzalandırıa bilməmişdi. Lakin bir şeyi edə bilər: onunla öz şübhəli əlbirliyini qıra bilər, onu rüsvay edib lənətlə qova bilər.

Nikolası öz yanına çağırtdırdı.

Ondan ciddi və qısaca soruşdu ki, Yay evindəki xanımlara xidmətini yenə davam etdirirmi. Nikolas həyasız bir ədəblə cavab verdi:

– Bəli, cənab markiz. Axi tövlələrdə görülsə bir iş yoxdur, buna görə də mən vaxtimın bir hissəsini xanımlara xidmətə həsr edirəm.

Jirarden sərt halda soruşdu:

– Siz dul Russo ilə məhrəmanə dostluq edirsinizmi?

– Demək olmaz ki, dul Russo mənə iltifat göstərmir,

– Nikolas cavab verib azca seziləcək dərəcədə gülümşəyərək işgüzərlinqla sözüne davam etdi: – Əgər bu dostluğunandan imtina etsəydim, öz-özümə qəsd etmiş olardım.

– Yubanmadan Ermenonvildən yiğişib kürünün! – Jirarden qışkırdı. – Günü bu gün!

Bu vaxtadək heç kəs ona toxunmadığından Nikolas belə hesab edirdi ki, bütün əhvalat piy şamı kimi yanıb əriyərək sönəcəkdir: bir qədər iy verib yaddan çıxacaqdır. İndi, yəqin, qarı, bu tərki düşük yabı əbləh markizə rahatlıq verməyib. Necə olursa-olsun, amma indi geri çəkilmək lazımdır.

– Nə deyirəm, əgər siz belə düşünürsünüzsə ki, mənim getməyim cənab filosofun şöhrətinini artıracaq, gedərəm, baş üstə! – Nikolas çıyılörəni qısaraq həyasızcasına cavab verdi. Markiz əsasını qaldırdı. Nikolas qımlıdanmadı. – Cənab

markiz, madam Russoya olan dostluq hissimi vurub əlim-dən ala bilməzsiniz, – deyib nəzakətlə əlavə etdi.

– Əgər siz bir də cəsarət edib mənim ərazimə ayaq bassanız, məhkəmə hakimim sizi həbsxanaya salmaq haqqında göstəriş alacaqdır, – markiz etiraza yol verməyən bir əda ilə son fikrini bildirdi.

– Narahat olmayın, cənab markiz, mən Ermenonvilin asarı-ətiqələrindən xirtdəyimə kimi doymuşam.

Bu zibil topasını öz evindən tullayan Jirarden hər iki qadının yaxınlıqda olmasına dözə bilmədiyini, demək olar, cismən hiss etməyə başladı. Amma təəssüf ki, Jan-Jakin dul qalmış arvadını və onun anasını Jan-Jakin məzarının olduğu Ermenonvildən dava-dalaşsız qova bilməzdi. Ancaq heç olmasa, onları gözdən uzaq bir yerə salıb gizləmək lazımdır.

İsveçrə evi, Jirardenin Jan-Jak üçün tikdirdiyi həmin kiçik evcik tikilib hazır oldu. Jirarden buyurdu ki, onların ora köçmələri barədə arzusunu qadınlara çatdırınsınlar.

Riqqətli bir qüssə içərisində olan Jirarden bir vaxtlar Jan-Jakin öz evinin necə tikilib ucaldığına baxdığı meşə talasındaki həmin kötüyün üstünə əyləşdi. Kiçik İsveçrə evinə Jan-Jakin deyil, bu qadınların köçüb sakın olmaları həm acı, həm də gülünc idi. Amma onlar burada, heç olmasa, Jirardenin gözünə görünməzlər.

Onlar oraya köcdülər, bundan belə Jirarden kiçik İsveçrə evinin yaxınlığına belə gəlmirdi.

## *VIII fəsil* BƏDNİYYƏT RÜHÜN QOVULMASI

Jirarden mərhumun məhəbbətlə toplayıb düzəltmiş olduğu herbarini Fernanda verdi. Onu madam Levasser əlyazmalar ilə birlikdə göndərmişdi. Ancaq Fernand nəbatata olan hər cür marağını itirmişdi, o, öz müəllimi kimi, qurudulmuş bitkiləri insan və hadisələrlə xatirə telləri ilə əlaqələndirməyi bacarmırdı.

Onun xatirələrində Jan-Jak getdikcə daha çox əzəmətlilik xüsusiyyətləri kəsb edirdi, bunun əvəzində isə Fernand

özünə səmimi qəlblə etiraf etdiyi kimi, canlı xüsusiyyətlər getdikcə daha çox saralıb-solurdu.

O, müəllimini yada salıb kədərlənərkən öz gücsüzlüyü və təqsiri haqqında düşünməməyə çalışırı. Atası Nikolası qovduğundan dəlaşiq şeylərin bir çoxu Fernandin iştirakı olmadan açılmışdı, qadınlar İsveçrə evciyinə köcdükləri və demək olar, onlarla daha rastlaşmadığı vaxtdan bəri isə Fernand çox vaxt saatlarla, bəzən də günlərlə Terezanı və onunla əlaqədar olan dəhşətləri daha yada salırdı. O, həmişə aydın və sakit olan Jilbertanın ağıllı sözlərinə həvəslə qulaq asır, Jilberta isə onu inandırırdı ki, ağır günlər ölüb-getmiş və bir daha bu günləri xatırlamağına dəyməz.

Doğrudur, çox vaxt Fernand Jan-Jakin üzündən çıxarılmış maskanın qarşısında durarkən onda öz günahını yumaq, bundan ötrü nə isə bir şey etmək arzusu baş qaldırırdı. Jan-Jakin heç də təntənəli büstü deyil, onun üzündən çıxarılmış gicgahı əzik maska bir həqiqət mücəssəməsi idi.

Fernand göründü ki, Jan-Jakin ölümü Ermenonvil kəndində də adamları narahat etməkdədir. Onlar Fernandin gəldiyini gördükdə, adətən, söhbətlərini kəsirdilər.

Fernand bir dəfə Martin Katrudan açıq-açıqına soruşdu:

– Sizdə nə olub belə? Nə barədə belə piçıldışırsınız?  
Bir də ki nə üçün mən gələndə susursunuz?

Martin kinaya ilə gülümsədi.

– Sən özün fikirləşib tapa bilməzsənmi? – o, ucadan cingiltili bir səslə cavab verdi. – Hamı sizin mərhum müqəddəs adamınız haqqında danışır.

– Çox maraqlıdır, görəsən, nə uydurublar? – Fernand biçimsiz bir kinaya ilə soruşdu.

– Uydurublar? – deyə Martin yenidən soruşub geniş ciyinlərini çəkdi. – Onlar bütün ölkənin dediyini deyirlər.

Fernand qızardı.

– Bəlkə, zəhmət çəkib, bir qədər dürüst danışasan? – deyə Martinə meydan oxudu. Martin susaraq yalnız öz qara fərasətli və məsxərəçi gözləri ilə ona baxdıından Fernand hökm etdi: – İzah elə görək!

– Qraf Breqi, əgər siz mənimlə belə bir əda ilə danışmağı lazım bilirsinizsə, – Martin cavab verdi, – onda xoş səhbətimizi bu gün yarımcıq qoymaq daha düzgün olardı.

– Əşİ bir danış görək! – Fernand ona yalvardı. – Nə üçün səndən hər sözü kəlbətinlə çəkib çıxartmaq lazım gəlir?

Martin fikirləşdi ki, Fernand o qədər də ağılsız olmasa da, bəzi şeylərdə yenə də məhduddur, axı o aristokratdır; bununla belə, Fernand o qədər də avam ola bilməz ki, bütün dünyaya məlum şeyi bilməsin.

– Doğrudanmı, sənə hələ izah da etmək lazımdır? – Martin soruşdu.

– De görək, axı bir de görək! – Fernand israr etdi.

Martin ciyinlərini qısaraq cavab verdi:

– Yaxşı, deym də. Əgər bir adam öz dədə-babalarının yanına köçürsə, yaxud onu belə alçaq tərzdə köçürürlərsə, onda mənim həmçinin hamının qəti fikrincə, olmuş əhvalatdan baş çıxartmaq lazımdır. Siz isə baş çıxartmaq istəməmisiniz. Əvvəlcə siz bilmirdin ki, öz qonağınızı harada yerləşdirəsiniz, ona daha nə kimi hörmət, ehtiram edəsiniz, sonra isə sizin mehtər onun kəlləsini yardımında onu – sadəcə olaraq, torpağa gömdünüz, vəssalam. Bax onlar, bizim kəndlilər bunu o qədər də bəyənmirlər.

Fernand kənddə camaatin nədən bəhs etdiyini çox yaxşı bilirdi, lakin aydın sözlərlə deyilmiş bütün bunları eşitdikdə onun canlı üzündə bir dəhşət ifadəsi oyandı.

– Kəlləsini yarib? Bizim mehtər? – deyə o çəşbaş halda təkrar etdi.

Belə hədsiz bir axmaqlıq və ya özünü bilməməzliyə vurmaq, yaxud da bunların hər ikisi birlikdə Martini qəzəbləndirdi.

– Bəs kim? – kobud şəkildə soruşdu. – Axı hamiya məlumdur ki, sizin müqəddəs adamınızın arvadı bu ingilis mehtərinə dəlicəsinə vurulmuşdur, müqəddəsiniz isə onlara mane olurmuş. Onlar da ondan can qurtarmağı qərara alırlar. Bu lap gün kimi ayındır.

Fernand gözlərini Martinə zilləmişdi. Gözlərində aciz bir qəzəb alovu yanındı. Fernandın belə körpə uşaq sadəlövhüyündən əsəbiləşən Martin özünü bir qədər itirmiş halda, demək olar, şəfqətlə dedi:

– Bu xanım bir çıxlarının boynundan asılmışdır.

Fernand bərk qorxuya düşdü. Bu Martin hər şeyi bilir. Hami hər şeyi bilir. «*Piget, pydet, poenitet* – məyus olmaq, utanmaq, peşman olmaq» – qeyri-ixtiyari öz-özünə təkrar

etdi. Sonra qeyri-ixtiyari olaraq əlləri ilə üzünü örtdü, həya onu boğurdu.

Martinin ona yazığı gəldi. Bununla belə, Martin şad idi ki, hər şeyi bu aristokratın, Fernandin gözünə soxmuşdur... Martin qızışmışdı və daha özünü saxlaya bilmirdi.

– Bu işlər barədə bilmirəm sizinkilər – aristokratlar necə düşüñürələr, biz kiçik adamlar isə buna misilsiz biabırçılıq deyirik. Sizin ingilis mehtəriniz, o həyasız bədsifət əvvəlcə gedib Jan-Jaki öldürür, sonra da tabutunun başında onun arvadı ilə qucaqlaşır, siz isə onların yanında durub bütün bunlara sakitcə tamaşa edirsiniz. Biz bu yerdə deyirik ki, «tfu, lənətə gələsən!» Bizim uşaqlar bu firildaqcını necə olsa güdəcək, arvadin yanından qayıdanda tutub elə əzisdirəcəklər ki, sağ yeri qalmasın.

Fernand heyrətlə gözlərini Martinə zillədi:

– Bəs axı Nikolas burada yoxdur. Atam onu çoxdan qovub.

201

Buna Martin ondan az təəccüb etmədi.

– Ey mənim məsum totuq uşağım! – o, Fernandi məsxərəyə qoydu. – Əlbəttə, əclaf buradadır. Sənin gözlərin hara baxır? Mehtər, Kondenin yanında xidmət edir. Konde sizdən çox da uzaqda olmur.

Bütün bunlar dəhşət idi, lakin Fernand bunun belə də olduğuna şübhə etmirdi. Şahzadə Konde onun atasına əclaflıq etməyə həmişə şad olardı.

Fernand qəzəb və həyasından alovlanaraq meşə ilə qaçırdı. Deməli, hətta kəndlilər də hiss etmişlər ki, bu işi yerdə qoymaq olmaz, Fernand isə iradəsiz olaraq əllərini yanlarına salıb sakit durmuşdur. Onun heysiyyəti yoxdur-nədir? Bu həyasız qadının həmin əclafla Jan-Jakin qəbri üstə azığlıq etməsinə yol verməyə onun haqqı yoxdur. Əgər lazımlı gələrsə, əclafın başına lap gülə də çaxmaq lazımdır!

O, bu dəfə əvvəlcədən Jilberta ilə uzun-uzadı danışmayacaq, onun tədbirlilik və qorxaqlıq haqqındakı nəsihətini dirləməyəcəkdir!

O, birbaş Jirardenin yanına gedib ona belə dedi:

– Atacan, siz ingilis mehtərini bizim malikanələrdən qovmuşsunuz. Amma bizim dostumuz, şahzadə Konde onu öz yanında işə götürmüştür. Nikolas bu yerlərdə dolaşmaqdə davam edir və madam Russo ilə görüşür.

Hər səhər Jirardenə raport verən Ermenonvil məhkəmə hakimi xəbər vermişdi ki, məşhur Nikolas Montretu hələ də qonşu malikanədə yaşamaqdadır. Məhkəmə hakimi daha nə isə demək istədi, lakin Jirarden onun sözünü yarımcıq kəsib soruşdu: «O, yenə də mi əvvəlki kimi Ermenonvildə görünür?» – məhkəmə hakimi mənfi cavab verdi. Jirarden bundan tamam razı qalmışdı. İndi budur, oğlu onu yenə əvvəlki əhvalata qayitmağa məcbur edir. Jirardenin acığı tutdu.

– Axmaq şayıədir, – dedi. – Məni boş və mənasız şeylərlə narahat etmə.

– Yox, şayıə deyil, – Fernand israr etdi. – Əclaf yenə də əvvəlki kimi həmin qadınla görüşür. Bunu hamı bilir, hamı bu barədə danışır. Ata, siz bir tədbir görməlisiniz! Sizə yalvarıram: ona qarşı bir ölçü götürün. Qəti və ciddi bir ölçü!

Oğlunun təkidli və ittihamedici ahəngi markizi qəzəbləndirdi. Fernand ömründə bir dəfə də olsun atasını məzəmmət etməmişdi, indi belə görünməmiş cəsarəti təkcə onun Jan-Jakla dostluğu ilə izah etmək olmazdı. Görünür, uşağın əlində daha möhkəm, şəxsi xarakter daşıyan daha güclü əsas vardır. Bu vaxt Jirardenin, nədənsə, birdən yadına düşdü ki, Fernand bəzən axşam naharından əvvəl itərdi və Jan-Jakdan qaçıb gizlənərdi. Bütün bunlar, əlbəttə, bir-biri ilə əlaqədardır: Fernand, yəqin, bu gəzəyən qadınla veyllənmişdir.

O, öz qəzəbini oğlunun üstünə tökə biləcəyindən hətta bir qədər yüngüllük də hiss etdi.

– Siz necə cəsarət edib belə şayıələrlə mənim yanımı gəlmışsiniz? Nə cəsarətlə mənə vəzzariyyat oxuyursan? – ciddiyətlə qışqırıldı. Fernand qıpqırmızı qızarib susurdu, Jirarden isə amansızcasına soruşdu: – Qraf Fernand, siz mənə nəyi etiraf etmək istəyirsiniz?

Fernand təhqir olunmuşdu. O, özünə aman verməmişdi, o, ağır bir vəzifəni yerinə yetirmiş və atasına göstərmişdi ki, qatil hələ də bu ətrafdə həyasızcasına gəzir və öz bəd əməlinin bəhrələrindən ləzzət alır, bu isə Ermenonvil üçün rüsvayçılıqdır. Ermenonvil senyoru isə onun hərəkətlərinə kölgə salmaqla ona kömək edir. Atasının yerinə Fernandı həya təri bürüdü!

Fernand atasının onu özünə tabe etməyə çalışaraq uzun illər xırdaçı adam kimi ciddilik göstərdiyini xatırladı; onu hər cür bəhanələrlə necə əzab-əziyyətə salıb incitdiyi yadına düşdü. Atasının skripkanı necə sindirdığını da xatırladı. Onu göndərdiyi dəhşətli hərbi məktəb illəri də xatırınə gəldi. Bir çox illər bundan əvvəl baş vermiş gülünc və acınacaqlı bir əhvalat onun gözü qarşısında aydın bir şəkildə canlandı. Bir dəfə Fernand ovda olanda atası onun ardınca çapar göndərib dərhal evə qayıtmamasını əmr etmişdi. Qayıtdıqda atası ona belə demişdi: «Müsyö, siz gedərkən öz otağınızın qapısını bağlamağı unutmuşsunuz. Bağlayın, sonra gedib ovunuza davam etdirə bilərsiniz».

Əlbəttə, atası bir çox hallarda ona öz məhəbbətini də izhar etmişdi. Məsələn, arada özü ilə İtaliya və İsveçrəyə uzun səyahətə aparmışdı. O, müxtəlif yollarla oğluna cəsarətsiz, demək olar, gizli bir mehribançılıq göstərirdi.

Qəzəb və məzəmmət etmək hissi, eyni zamanda məhəbbət hissi ilə coşan Fernand atasına baxırdı, o, atasının gərginlikdən qıç olmuş simasında əzabverici bir aydınlıqla oxuyurdu ki, onun da öz dərdi vardır. Əlbəttə, cinayətkarı cəzalandırmaq ehtiyacı bu məğrur və ədalətli adamı Fernanddan az yandırmırıldı. Lakin Jirardeni həyəcanlandıran Ermenonvilin nüfuzu idi; Ermenonvil senyoru öz evinin şərəfi və şöhrətinə xələl gətirəcək bir hərəkət etmək istəmirdi, Jan-Jakın ölümü ətrafında əgər səs-küy qalxarsa, bu şərəf və şöhrət ləkələnə bilərdi.

Jirarden dedi:

– Mən cavab gözləyirəm.

Fernand dili tutula-tutula mərdanə etiraf etdi:

– Bəli, mənim bu qadınla olan əlaqəm məni təqsirkar edir. Lakin məhz buna görə, – qızğınlıqla sözünə davam etdi, – mənim üçün bu çox mühüm məsələdir ki, müəllimlə belə dəhşətli bir surətdə əlaqədar olan adam bir-dəfəlik və həmişəlik buradan qovulsun. O, bir daha bu torpaqda gəzib müəllimin xatırəsini hörmətdən sala bil-məz. Atacan, bəlkə, mən də çox cəsarətli danışıram, amma sizdən bir daha xahiş edirəm: bu rüsvayçılığa son qoyun! Bu rüsvayçılıq mənim ürəyimi parçalayır! – Sonra Fernand sıfəti eybəcərləşərək heybətli bir səslə qışkırdı: – Ermenonvilin havası ilə nəfəs almaq olmur!

Markizə hələ heç kəs belə sözlər deməmişdi, hələ heç kim heç vaxt onu öz şərəfini qorumağa çağırmaçılsı, belə çağırışı isə öz doğma oğlundan eşitmək ona heç də layiq bir şey deyildi. O, qeyri-iradi olaraq əlini yuxarı qaldıraraq Fernandı vurmaq istədi. Lakin birdən onun nəzəri Jan-Jakin ölüm maskasına sataşdı. Əli öz-özüne aşağı düşdü. Onun daxilində öz şəxsi günahı daha qüvvətlə səsləndi.

Lakin Jirarden bu təqsiri heç vaxt heç kimin yanında boynuna almayıacaqdır. O, üzə durub qiyam edən oğlunu öz yerinə oturtmaq üçün kəsərləi sözlər axtarırdı. Lakin tapa bilmirdi. Nəhayət, o, həlim və qüssəli halda, yorğunluqla dedi:

– Oğlum, bu ağır itki sənin ağını başından çıxarmışdır.

Bu dəqiqədə Fernand da, öz növbəsində, atasının ürəyində nələr olduğunu başa düşürdü. Xeyli sükütdən sonra astadan və ehtiramla soruşdu.

– Atacan, nə qərara gəldiniz?

– Mən Parisə, polis nazirinin yanına gedəcəyəm, – Jirarden cavab verdi.

Markiz Nikolas Montretu adı ilə yaşayan öz keçmiş mehtəri Con Bollini sürgün etməyi polis naziri müsyö Lenuardan tələb etdiyidə, nazir, görünür, çox təəccüb etməmişdi. O, qalın iş qovluğunu gətirməyi əmr edib sonra belə bir nəticə açıqladı:

– Mən görüürəm ki, – işi vərəqləyərək dilləndi, – biz artıq bir dəfə sizin mehtərinizi ölkənin hüdudları xaricinə sürgün etmək niyyətində olmuşuq. Bu, siz onu işdən çıxardığınız vaxt olmuşdu. Lakin əlahəzərat şahzadə Konde onu öz yanına apardıqdan sonra biz öz qərarımızı ləğv etməli olduq. Əziz və çox hörmətli markiz, sizin verdiyiniz məlumat vəziyyəti dəyişir. Biz İngiltərə ilə müharibə vəziyyətindəyik və bu ingilis kimi şübhəli bir şəxsin bizim torpağımızda işi ola bilməz. Mən onun sürgün edilməsi haqqında əmr verəm.

Markiz öz niyyətinə belə yüngülçə nail olduğuna təəccüb edərək sevindi. Lakin bir şey onu pərt edib sıxırdı ki, görünür, nazir Ermenonvildəki hadisələrdən çox yaxşı xəbərdarmış. Deməli, həkim və məhkəmə əhli-xibrəsi Parisi inandıra bilməmişdi. Jirarden Jan-Jakin müəmmalı ölümü haqqındaki həqiqəti müasirlərindən və gələcək nəsillərdən gizlətməklə özünə həddindən artıq güvənməyibmi?

Necə olsa da, ilk məqsəd yerinə yetirilmişdir: qatil göz-dən yox olacaqdır.

Artıq bir neçə gündən sonra Nikolas əlahəzrət xris-tian kralın torpağını bir həftə ərzində tərk etmək və bu torpaqda görünərsə, şiddətli cəza alacağı haqqında polis nazirinin özü tərəfindən imzalanmış bir əmr aldı.

Nikolas tüpürüüb dişlərinin arasında fıştıraq çaldı. Etiraf etməmək olmazdı: deməli, lovğa Jirarden qoca madyanla yaxşıca bir oyun düzəldiblər. Nikolas boyun əyməli olacaqdır.

Lakin mister Con Bolli o adamlardan deyildi ki, bir dəfə ağlına batan şeydən sonralar asanlıqla əl çəksin. O, Fransanı müəyyən bir vaxtadək tərk edəcəkdir: nə vaxt isə mühəribə qurtarar, o da qayıdır bu arvadı, onunla da birlikdə səfəhin yazı-pozularını və pullarını ələ keçirər.

Buna görə də, hər şeydən əvvəl, Terezanı özü üçün təmin etmək, ona öz damğasını vurmaq lazımdır.

205

Nikolas gecə düşən kimi İsveçrə evciyinə getdi. Qadın-lar artıq qapıları bağlayıb yatmağa hazırlaşırdılar. Madam Levasser Nikolasi görəndə donub-qaldı – onu vahiməli bir qorxu büründü: İsveçrə evciyi qəsrən uzaqda, parkın dərinliyində idi; burada qışqırmaqdan lap partlasan da, heç kim eşidib köməyinə gəlməyəcəkdi!

– Axşamınız xeyir, madam, – Nikolas nəzakətlə ona müraciət etdi. – Axşamınız xeyir, mənim hurim! – sonra Terezaya müraciət etdi. – Mən səninlə danışmalıyam.

Tereza da qorxuya düşdü. Görünür, nə isə mühüm bir şey olub, yoxsa müsyö Nikolas buraya gəlməzdi, həm də ki belə gec vaxtda; bununla belə, Nikolasın onun xatirinə etdiyi bu qoçaqlıq Terezanı məmnun etmişdi. Axi Ermenonvil ərazisində görünmək onun üçün çox təhlükəli idi.

– Mən səninlə ikilikdə, üzbüüz danışmaq istəyirəm, – deyə Nikolas izah etdi.

Qarı özünü ələ aldı. O, səsini ucaltmadan sakitcə dedi:

– Rədd ol buradan, qotur köpək.

– Əziz Tereza, görürsənmi, hətta sənin anan da istəyir ki, bizim söhbətimiz onun yanında olmasın. Əla, mən də sənə bunu təklif edirəm. Dur gedək də.

Tereza bütün məhəbbətinə baxmayaraq, Nikolas-dan bərk qorxurdu. Nikolas lap yəqin ki, ondan pis bir şey

istəyəcəkdi. Tereza ondan ötrü hər şey etməyə hazır idi, amma xoşbəxtlikdən, anası yanında idi.

Qarı astadan dedi:

– Sən heç yana getməyəcəksən. Siz isə, əclafın biri, buradan kürünün.

Nikolas Terezaya tərəf addımladı. Tereza anasına sığındı, qarı onun əlindən tutduqda Tereza onun əlindən möhkəmcə yapışdı.

Nikolas çıyılmasını çekdi.

– Madam şiltaqdır, – dedi, – gah istəyir ki, biz parkda söhbət edək, gah da burada, evdə. Mən yüksək təribəyə görmüş adamam, qocalara hörmət edirəm. Burada qalaq. Tereza, mənim əzizim, əlbəttə, mən bu gecə xüsusişlə səninlə təklikdə olmaq istəyirdim. Məsələ belədir ki, biz səninlə bir müddət görüşə bilməyəcəyik. Mən sənin yanına vida görüşünə gəlmışəm.

– Sən çıxıb getməkmi istəyirsən? – Tereza soruşdu.

Terezanın ürəyi elə döyünməyə başladı ki, nəfəsi təngidi. Tereza bu adamı necə güclü bir məhəbbətlə sevdidini əvvəllər heç vaxt bu qədər qorxu və böyük səadət hissi ilə dərk etməmişdi: əgər bu məhəbbət mahnilarda oxunan həmin həqiqi məhəbbət deyilsə, onda, ümumiyyətlə, heç bir məhəbbət yoxdur. Bir vaxtlar Terezaya elə gəlirdi ki, o, ət dükanının işçisi gənc Roberi sevir, amma ondakı hiss indikinin yanında boş bir şey idi. Onun otuz səkkiz yaşlı tamam olmuşdur, o ən yaxşı illərini Jan-Jaka baxmaq və ona qulluq etməklə çüründüb məhv etmişdi, indi isə budur, nəhayət, əsl məhəbbət gəlib çıxmış və o, özünü bu məhəbbətə təslim edə biləcək, ona heç bir kəs maneçilik etməyəcək, onun hətta pulu da var: amma Nikolas çıxıb getmək istəyir!

– Sən çıxıb getməkmi istəyirsən? – Nikolas onu yamsıladı. – Mən heç də getmək istəmirəm, mən getməyə məcburam, hamisinin da təqsiri səndədir. Bütün bu işləri bizim başımıza gətirən sənin sevimli aşnan, həmin almayanaq aristokratcığazdır. – Birdən Nikolasın çoxdan udub saxladığı quduzluğu coşub üzə çıxdı. – Bunun hamısı ona görə olub ki, sən o südəmər ilə veyllənmisən. O, dovsan ürəkli, qorxaq əsilzadə qısqanlıq edir və polisin arxasında gizlənir!

Madam Levasser fikrən Allaşa şükür oxuyur və xeyirdən edirdi. Beləliklə, o, öz istədiyinə nail olmuşdu: əclafı

buradan qovub çıxarırlar, Tereza isə burada qalır. O, qızının əlini möhkəmcə sıxdı, ürəyində Terezaya yalvardı ki, heç olmasa, bir damcı, cəmisi bir neçə dəqiqəliyə ağlığını başında saxlasın, onda onların hər ikisi, pulları da xilas olar, Terezanı daha heç bir şey təhdid etməz. Qarının bütöv əzələləri tamam gərilmışdı, Tereza ilə səssizcə danışır, ona and verir, onu söyür, inandırır, bütün bunları Terezanın əlini sıxmaqda olan əli ilə edirdi. Madam Levasser hiss edirdi ki, Tereza özünün bütün ehtirasına baxmayaraq, bu əclafdan qorxur və anasına güvənir. Tereza getməyəcək. Əclaf heç bir şey edə bilməyəcək.

Tereza azacıq xırılılı səsi ilə soruşdu:

– Sən haçan getməlisən? Bir də nə vaxt qayıdacaqsan?

– Mən sabah gedəcəyəm, – Nikolas cavab verdi. – Nə vaxt qayıdacağımı isə bilmirəm.

– Mən səni gözləyəcəyəm, – Tereza vəd etdi, – bəlkə də, sənin ardınca gəldim. Axını ki, bir vaxt sərbəst olaram.

Nikolas Terezanın gizli arzusunu ifadə edən bu sözlərin mənasından son dərəcə həzz aldı. Tereza anasının əlindən möhkəmcə yapışmış, ürəyində isə onun ölümünü isteyirdi. Nikolas hiss edirdi ki, bu qadın onun əlindədir. Tereza onu gözləyəcəkdir.

– Biz öz ayrılığımızı çəmənlikdə qeyd etsəydik, əlbəttə, çox gözəl olardı, – Nikolas onu şirnikləndirmək istədi. Tereza bütün şəhvəti ilə ona doğru dartınırı, özünü irəli verdi,ancaq qarının əli ona ağlıni itirməməyi məsləhət görürdü, Tereza da bu əli bərk-bərk tuturdu. Nikolas ciyinlərini çəkərək dedi:

– Müharibə tezliklə qurtarar. Mən onda qayıdaram. Amma ehtiyatlı ol ki, anan bütün pulları öz usağına, bizim Amerika serjantına xərcləyib qurtarmasın. Bəs görəsən, pul nə qədərdir? – amiranə tərzdə soruşdu.

– Sənin, görünür, bunu bilməyin çox vacibmiş, – qarı onu lağla qoydu. – Amma sən ayaqlarını elə yiğisdirib getməli olacaqsan və heç bilməyəcəksən ki, qayıtmığına dəyər, ya dəyməz. Nə qədər pul olduğuna gəldikdə isə – bu barədə sənin Terezanın azacıq da olsun təsəvvürü yoxdur. Az, ya çox, fərqi yoxdur, elə etibarlı yerdədir ki, ona heç bir oğrunun əli çata bilməz.

– Siz, madam, mənim sevgimin gücünə qiymət qoymursunuz, – Nikolas cavab verdi. – Mən qayidacağam. Belə də olacaqdır, risk edəcəyəm! Pulun az, ya çox olmasının heç fərqi yoxdur, mənimlə Terezam can bir qəlbədəyik.

– Müşyö Nikolas, cavan qrafa qısqanmağınız isə artıqdır, – Tereza onu inandırmağa çalışdı. – Keçənə güzəşt deyərlər, bir vaxt var idi ki, o, mənim xoşuma gəlirdi. Amma siz... – söz axtarmağa başladı, – bu şeyi mənim xatırım etdikdən sonra, ürəyimin kimə məxsus olduğunu yaxşı bilirəm, bir də heç kimsəyə baxmaq da istəmirəm.

– Mənim ağıllı hurim, – Nikolas onu təriflədi.

«Nikolas necə də zavallı Terezamı lağa qoyur!» – qarı düşüñürdü.

– Nə etmək olar ki, əgər bizim ayrılmışımız təklikdə mümkün olmadısa, onda, yaxşısı, mən gedim. Öz ünvanımı sənə xəbər verərəm.

– Hə, mənə yaz, – Tereza gözüyaşlı xahiş etdi, – mümkün qədər tez-tez məktub yaz.

– Mən fransızca güc-bəla ilə yazıram, – Nikolas cavab verdi. – Axi yaxşı yaza bilsəm də, sən ki, onsuz da, oxuya bilməyəcəksən.

– Mən birtəhər baş çıxararam, – Tereza müticəsinə dil-ləndi.

– Heç inana bilmirəm, – Nikolas cavab verdi. – Əgər mən elə yazmalı olsam ki, üçüncü bir adam bizi başa düşə bilməsin, onda gərək xeyli üstüörtülü yazam, sənin isə, mənim misilsiz sevgilim, təessüf ki, ağlın lap bambalacadır.

– Mənim Kolam, səni mən başa düşürom, – Tereza onu əmin etdi.

– Mən nə qrafam, nə də dövlətli, – Nikolas sözünə davam etdi, – amma vidalaşmaq üçün sənə bəzi şeylər gətirmişəm. – O, Terezaya lap yaxınlaşdı.

– Əlini mənə ver! – tələb etdi.

– Olmaz! – anası qadağan etdi.

– Əlini ver! – Nikolas təkrarən əmr etdi.

Tereza indi yalnız bir şeyin – öz bədbəxt canı bahasına olsa da, onun iradəsini yerinə yetirmək arzusu ilə yanındı. O, əlini anasının əlindən qoparıb Nikolasa uzatdı.

– Mən ona heç bir şey etməyəcəyəm, – Nikolas qarıya tərəf dönüb kinayə ilə bildirdi. – Budur, – sonra nəvazişlə

Terezaya müraciət edib onun barmağına bir üzük taxdı.

– Bizim nişanımızdır, başa düşürsənmi? Bu, bizim nikah mərasimimizdir. İndi mən sənin qanuni ərinəm, heç olmasa, sənin mərhum Jan-Jakin kimi qanuni ərinəm. İndi sən mənim sən, mən də, təbir caizdirlə, səninəm.

– Bəli, mənim Kolam, mənim əziz Kolam, – Tereza itaətkarcasına onun səsinə səs verdi.

Səadətdən, qürur və qorxudan Terezanın bütün bədəni tir-tir əsirdi. Bu, onun həyatında ən əzəmətli dəqiqə idi.

## IX fəsil KRAL MƏZHƏKƏSİ

On altinci Lüdovik Versaldakı kitabxanasında oturub polis naziri Lenuarin məxfi raportunu oxuyurdu. İyirmi dörd yaşlı hökmdar çox oxuyardı, xüsusilə də rəsmi sənədlərə böyük həvəs göstərərdi.

209

Birdən belə bir qeydə rast gəldi: şahzadə de Kondenin mehtəri, əvvəllər markiz de Jirardenin mehtəri olmuş Con Bolli, həmçinin Nikolas Montretu adlanan bir nəfər ölkənin hüdudları xaricinə sürgün edilmişdir; Bolli bu yaxınlarda vəfat etmiş yazıçı Jan-Jak Russonun arvadı ilə cinayətkar əlaqədə olmuşdur, bütün bunlardan əlavə, o ingilisdır.

Gənc kralın gözəl hafızəsi vardı. O, Jan-Jakin ölümü haqqında məxfi raportları yaxşı yadında saxlamışdı. Bu adamın, doğrudanmı, beyninə qan sızmاسından öldüyü şübhə altında idi: nə isə şübhəli şayiələr haqqında söhbət gedirdi və ingilis mehtərinin adı hələ o zaman çəkilirdi.

Şişman Lüdovik öz yazı stolunun arxasında biədəb şəkildə oturmuşdu. Geniş alınlı yekə başını əlləri içərisinə alıb bir qədər domba olan zəif gözləri ilə öz masasını bəzəyən mərhum böyük söz adamlarının – Lafonten<sup>1</sup>, Bualonun<sup>2</sup>, Rasinin<sup>3</sup> və Labrüyerin<sup>4</sup> çini dən düzəldilmiş

<sup>1</sup> Jan de Lafonten (1621–1695) – fransız yazıçısı, məşhur təmsillər müəllifi

<sup>2</sup> Nikola Bualo (1636–1695) – fransız şairi və klassisizmin nəzəriyyəcisi

<sup>3</sup> Jan Rasin (1639–1699) – fransız şairi, klassisizmin görkəmli nümayəndlərindən biri

<sup>4</sup> Jan Labrüyer (1645–1696) – fransız yazıçısı

büstlərinə baxırdı. Qəşəng və zərif çini büstlər kralın şəxsi sıfarişi ilə onun Le Sevr manufakturasında<sup>1</sup> düzəldilmişdi. Bunlar hamısı onun sevimli yazıçıları idi. Onlar Allaha və Allahın yer üzərində yaratdığı qayda-qanunlara inam hissi ilə yazıb-yaradırdılar. İndi belə yazıçılar yoxdur. Lüdovik özünü Volter və Russo kimi ateistlərdən və qiyamçılardan tez-tez müdafiə etməli olur.

Lüdovik filosofların səpdikləri acı toxumlar və bu toxumların yetirdiyi bol və zəhərli cüccətilər haqqında düşündürdü. Həyasiqliq və kafirlilik onun sarayını və paytaxtını da bürümüşdü. Gah burada, gah da orada – bütün dünyada qopan qiyamlar onun əyanları üçün yalnız bir əyləncə idi, onlar oturduqları ağacın budaqlarını laqeydiliklə mişarlayırlar. Lüdovik öz nazirlərinin sözünə qulaq asaraq, Amerikada qiyam edən ingilis əyalətləri ilə özünün ingilis taxt-tacındakı əmioğlusuna qarşı yönəldilmiş bir ittifaq bağlamışdı. Bu – uçuruma sürükləyən bir yol idi və onu bu yola qədəm qoymağə məcbur etmişdilər: o çox zəifdir, ümuminin iradəsinə qarşı dura bilmir. Deyəsən axı, Russonun inşa etdiyi ədəbi ifadə ilə düşündü? Həm də bilirdi ki, Allahın yerdəki elçisi krala qarşı üsyən etmiş qiyamçı amerikalılara kömək üçün hələ qoşun da göndərməli olacaqdır. O görürdü, yalnız onun özü görürdü ki, bütün bunlar gec-tez özünə qarşı çevriləcəkdir.

Böyük Allah qiyamçı filosofları bir-birinin ardınca rüsvayçı ölümə məhkum etməklə ona öz mərhəmətini sübut etmişdir. Volterin cənazəsini gecə vaxtı sakitcə aparıb ləyaqətsiz bir tələskənliliklə haradasa dəfn etmişdilər. Belə dəfn mərasimlərində nə isə bir nalayıqlıkvardı, bu da, xoşbəxtlikdən, Volterin xatirəsinin və adının əzəmətini azaldırdı. İndi isə ikinci bir dinsiz kafir öz arvadının oynası tərəfindən qətlə yetirilərək şərəfsiz bir ölümə düşçər olmuşdur.

Russonun vəfatından sonra onun ağılına belə bir fikir gəlmışdi ki, istintaq təyin etsin. Lakin baş nazir şübhə etdiyini bildirmişdi: bütün dünya bu filosofa yüksək qiyamət verir, onun şöhrəti – Fransanın şöhrətidir. İndi budur, qiyamçının xatirəsini ləkələməmək üçün ehtimal olunan qatılı hətta sürgün etmişlər. Necə ola bilər ki, kral bütün

---

<sup>1</sup> Manufaktura – əmək bölgüsü olan və əl zəhmətinə əsaslanan kapitalist müəssisəsi

bunlara baxa-baxa əlini ağdan-qaraya vurmayıb dursun. Məgər o, əlahəzrət xristian hökmər həmin dinsizin şübhəli vəfati haqqında xəbər yayıb, bununla da onun kitablarının təsirini azaltmali deyilmə?

Polis naziri Lenuar növbəti raportunu verərkən kral dedi:

– Əziz Lenuar, mən görürəm ki, siz bədnəm Russonun qadını ilə əlaqədə olmuş bir mehtəri sürgün etmişsiniz. Çox tələsik hərəkət etməmisinizmi? Onun sürgün edilməsi bu yaramaz filosofun vəfati haqqında şayılərin təhqiqatını çətinliyə salmazmı?

– Ekspertizanın işi qüsursuzdur, protokol görkəmli həkim və hökumət nümayəndələri tərəfindən imzalanmışdır; protokoldan belə məlum olur ki, müsyö Russo beyninə qan sizmasından ölmüşdür.

– Bəs siz onun nədən öldüyüünü əsas səbəbini öyrənə bilmişsinizmi? – Lüdovik ekspertizanı hesaba almadığını bildirdi. – Bəs onun arvadı ilə murdar əlaqədə olmuş və guya, onu öldürmüş həmin mehtər məsələsi nə olan işdir? Onun təqsirkar olmadığı təkzibedilməz dəlillərlə sübut edilmişdirmi?

– Təkzibedilməz sübutlar əldə etmək çox çətin ki, mümkün olaydı, – Lenuar ehtiyatla cavab verdi. – Bir də ki Fransanın bir çox həqiqi vətənpərvərləri belə sübutların olmamasını krallıq üçün əlverişli hesab edirlər.

– *Justitia fundamentum regnorum*<sup>1</sup> – Lüdovik dilləndi – Parisin arxiyepiskopu isə, görünür, bunda Fransa üçün əlverişli bir şey görmür. Mühakimədən vaz keçilməsini buyurmağım yadimdə deyil.

Nazir bir qədər sükutdan sonra dedi:

– Əlahəzrət, əgər bu əmrdirsə, onda mən baş prokurora məxfi protokollar göndərib bu məsələni tədqiq etməsinə və məhkəmə işi qaldırmağın mümkün olub-olmadığı barədə sizə məlumat verməsini ondan xahiş edərəm.

– Təşəkkür edirəm, Lenuar, – kral cavab verdi.

Bir neçə gün sonra doktor Lebeq atla çaparaq Ermenonvilə gəldi. O, qeyri-adi bir həyəcan içərisində idi. Ötəri salamlaşdıqdan sonra xəbər verdi ki, onların hər ikisinə aid olan işlər baş verir; Jirarden təşvişlə ona nəzər saldıqda doktor Lebeq izah etdi:

<sup>1</sup> Ədalət hakimiyyətin əsasıdır. (*lat.*)

– Əziz markiz, əgər Ermenonvilə baş prokurorun xüsusi tapşırığı ilə istintaq komissiyası gələrsə, buna təəccüb etməyin. Kral, Jan-Jakın ölümünün bütün səbəblərini hərtərəfli aydınlaşdırmağı lazım bilir. Bunu mənə kralın saray həkimi doktor Lasonq nağıl etmişdir.

– Axi bu aydınlaşdırılmışdır! – Jirarden qorxmuş halda qışqırıldı. – Axi protokol vardır, sizin əlinizlə imzalanmış protokol.

Lebeq ciyinlərini çekdi.

– *Regis voluntas – suprema lex*<sup>1</sup>.

– Məgər bu uğursuz işin sonu – nəhayəti olmayacaqmı? Axi boş çərənçilik əsasında məhkəmə işi qaldırmaq olmaz. – Jirarden şikayatləndi.

Lebeq ləp laqeydiliklə cavab verdi:

– Belə hallarda meyiti eksqumasiya<sup>2</sup> edirlər.

Jirarden ümidsizliyə qapıldı. O, cinayət axtaş idarəsi məmurlarının gölü keçərək Uca Qovaq ağacları adasına necə getdiklərini, etinasız əlləri ilə məzar abidəsini öz yerindən necə çəkdiklərini, müqəddəs torpağı qaziyaraq meyiti yenidən parça-parça doğrayıb kəsmək üçün tabutdan necə çıxardıqlarını təsəvvürünə gətirdi.

– Bəs nə etməli? – özünü itirmiş halda soruşdu.

– Kral ləng adamdır, – Lebeq cavab verdi, – əlavə istintaq aparılması haqqında əmr vermək qərarına gəlincə bir xeyli vaxt keçəcəkdir. Bu vaxtdan istifadə etmək lazımdır. Kralın yaxın adamlarından biri gərək ona təsir etməyə çalışıssın. Bu saat Jan-Jak dəbdədir, kralicanın dost-aşnalari isə dəbdən geri qalan deyillər. Sizin, gərək ki, markiz Vodrey ilə qohumluğunuz olsun? Vodrey nə istəsə, kralica onu edəcəkdir.

Markiz təlaşını bürüzə verməməyə çalışdı. Onunla əmisi oğlu Vodrey bir-birini sevmirdilər. Hərdəmxəyal və həddən artıq şıq geyinən Vodrey iliyinədək saray xadimi idi. Jirarden onun fəlsəfə və ədəbiyyata olan marağını yalnız özünü göstərmək hesab edirdi. Öz növbəsində, Vodrey də kəndli əmioğlusunun təkəbbürünə məsxərə edirdi.

Jirarden ovqatı təlx olmuş halda dedi:

<sup>1</sup> Hökmdarın iradəsi yüksək qanundur. (*lat.*)

<sup>2</sup> Eksqumasiya – məhkəmə-tibbi müayinə üçün meyitin qəbirdən çıxarılması

– Kralın maraq göstərdiyi bir cinayət istintaqına qarışmağa Vodreyi necə inandırıa biləcəyimi heç cür təsəvvürümə gətirə bilmirəm.

– Bunu dolayı yolla etmək olardı, – Lebeq cavab verdi.  
– Vodrey və kraliçanın bütün «Yasəmən dərnəyi» yuxuda da «Yeni Eloiza»ni görüb sayıqlayır. Jan-Jakın öz həyatının son aylarını keçirdiyi yerlər və onun məzəri, şübhəsiz, bu hissiyyatlı kavalərlər və xanımlar üçün özündə gözəl bir sensasiya və dəb saxlayır. Əgər siz Vodreyi... kraliça ilə Ermenonvilə gəlməyə dəvət etsəniz, o çox çətin ki, bunu rədd edə.

Jirarden Lebeqin nəyə işarə etdiyini anladı. Vodrey kraliçanın böyük havadarı idi, kraliça onun bütün təkliflərini danışqsız qəbul edirdi. Əgər kraliça Jan-Jakin qəbri üstə gəlsə, onda bu məzəri cinayət işi hay-küyü ilə hörmətdən salmaq mümkün olmaz. Onda Jan-Jaki və onunla birlikdə Jirardeni də həmişəlik dinc qoyarlar.

Jirarden Versala getdi. Vodrey özünü Jirardenin göz-lədiyi kimi, istehzalı və havadar kimi tuturdu. Bu bəzək-düzəkli kübardan kömək istəmək çox acı idi. Jirarden özünü məcbur edib alçalsa da, xahiş etdi. Dedi ki, hörmətli əmioğluma məlum olduğu kimi, Trianonun<sup>1</sup> yaradıcısı olan kraliçaya Ermenonvili göstərmək onun çoxdanı müqəddəs arzusudur: indi, Fransanın ən böyük mütəfəkkiri Ermenonvil qəsrində dəfn edildiyi bir vaxtda, bəlkə, kraliça özü bağları gəzib görmək istəsin.

Vodrey öz kəndli əmioğlusunun saray qaydasına əməl etməkdə necə əziyyət çəkdiyinə baxıb ləzzət aparırdı. O, bütün bu işlərin iç üzünü yaxşı görürdü. Vodrey şışman Lüdovikin mərhum Jan-Jak ətrafında hay-küy qaldırmaq ideyasını zövqsüz hesab edirdi, onda krala hiylə gəlmək həvəsi doğmuşdu.

Əgər Vodrey güləyən, qəşəng və şux kraliça ilə, bu ərköyün körpə ilə Jan-Jakin qəbri üstə gələrsə, bu, olduqca maraqlı bir vəziyyət yaradar və çox kinayəli bir rəmz kimi başa düşülər. Əyan Vodrey bütün Avropanın bu ziyarət haqqında nələr danışacağını hələ inididən xəyalən öz təsəvvürüünə gətirərək gülümsəyirdi. Hətta gələcək nəsillərin müntəxəbat kitablarında belə gənc kraliça

<sup>1</sup> Trianon – Versalda (Fransa) Böyük Trianon zalı

Mariya-Antuanettanın və onun birinci kamergerinin<sup>1</sup> üşyançı-filosofun qəbrini çöl çicəkləri ilə necə bəzədikləri haqqında tərbiyəvi hekayələr tapmaq mümkün olacaqdır.

— Siz haqlısınız, hörmətli əmioğlu. Əgər hökmədar xanım sevimli filosofun xatırasını əziz tutarsa, bizim təbəələr ona çox minnətdar olarlar. Mən bu dəvəti ona təklif edər və bunu qəbul etməsini ürəkdən məsləhət görərəm. Çox əminəm ki, *Madame* razı olacaqdır. Lütfkar əmioğlu, lap yaxın zamanlarda bizi Ermenonvildə görəcəyinizə əmin olun. *Madame Jan-Jakin* qəbrini ziyarət edəcək və onun dul qalmış arvadına başsağlığı verəcəkdir.

Jirardeni qəzəb alovu büründü. O, əmioğlusunun hamar, qəşəng və özündənrazi sifətinə məmməniyyətlə ilişdirirdi. Lakin Vodreyin təsvir etdiyi kral ziyarəti səhnəsi ədəb qaydalarının ruhuna və tələbinə müvafiq idi. Jirarden onun təklifini rədd etməyə bir yol tapmirdi. Bundan əlavə, qəflətən yadına düşmüş öz iblis ideyası ilə Vodrey istər-istəməz ona daha başqa bir xidmət göstərmiş olurdu. Ülyahəzrət kraliça iltifat göstərib qətlin başlıca müqəssiri ilə danışdıqdan sonra həmin şəxs daha qətlin başlıca müqəssiri sayılmayacaq, deməli, qətlin özü də olmayıb.

— Müsyö, lütfkarlığınız üçün çox minnətdaram, — Jirarden cavab verdi. — Ülyahəzrət kraliça barəsində sonrakı xəbərləri ehtiram və həyəcanla gözləyirəm.

Doğrudan da, bir neçə gün sonra kraliça öz azacıq məiyyəti ilə Ermenonvilin baş darvazası ağızında göründü.

Səhər yeməyindən sonra Mariya-Antuanetta parkı gəzməyə çıxdı. Jirarden Qabriel bürcündə onun üçün kiçik bir müsamirə düzəltdi: müsamirədə başlıca olaraq Jan-Jakin dərc olunmamış mahnları ifa edildi. Sadə mahnilar boylu-buxunlu, qumral saçlı qəşəng xanımın çox xoşuna gəldi, onun özü də bu mahnilardan birini kağızın üzündən oxudu; onun məlahətli səsi var idi.

Sonra gölə tərəf yönəldilər, markizin özü avar çəkərək Mariya-Antuanetta ilə Vodreyi adaya gətirdi. Qəbirin yanında hamı üç dəqiqə susaraq dayandı. Nəzərdə tutulduğu kimi, Fransa kraliçası qəbrin sadə başdaşını çöl çicəkləri ilə bəzədi.

<sup>1</sup> Kamerger — mütləqiyət quruluşunda saray xadimlərinə verilən fəxri ad

– Gözəldir, – kralıça dilləndi. – Bura çox gözəldir, ətrafda nə qədər dərin sakitlik vardır. Burada heç bir şey onun əbədi qoxusunu poza bilməz. «Yeni Eloiza»nın səhifələrini mənə oxumalarını xahiş etmişəm, – Jirardenə nağıl edirdi. – Bu barədə hətta öz anam imperatriçəyə yazmışam: o, bundan heç də vəcdə gəlmədi. Bununla belə, mən «Yeni Eloiza»dan bir neçə fəsil də dinləmək istəyirəm. Amma əziz markız, siz ki mənim boş vaxtim olmadığını bilirsiniz: heç macalım olmur. İndi, Jan-Jakin qəbrini ziyarət etdikdən sonra isə mən bunun əvəzini çıxaram. Əziz Vodrey, bunu mənim yadına salarsınız.

Mariya-Antuanetta Jan-Jakin çim skamyasında vüqarla oturaraq kəndli gənclərin ona izhar etdiyi ehtiramı qəbul edirdi. Kralıça bu cür səhnələri çox görmüşdü: ona mədh-namə oxuyan ağ donlu qızı dostyana və şəfqətli bir ifadə ilə dinləyir və başqa şey haqqında düşünürdü.

Lakin budur, Vodrey Jirardenə müraciət etdi. Dedi ki, tezliklə geri qayitmaq lazımdır. Ülyahəzrət isə Jan-Jakin yaxın adamlarına öz başsağlığıni vermək istəyir.

Kralıçanın dodaqları yüngül və dəcəl bir təbəssümlə səriyirdi. Vodrey böyük filosofun uğursuz kəbininin tarixini ona nağıl etdi: Jan-Jak kəməgil bir qadınla evlənmiş, uşaqları olduqda isə onları bir-bir yetimxanaya vermişdir; beləliklə, arvadının ondan zəhləsi getmiş və öz oynaşı ilə birlikdə ərini xaincəsinə yoldan kənarlaşdırılmışdır. Vodrey Mariya-Antuanettaya izah etdi ki, bu barədə ucadan danışmaq olmaz, Jan-Jak – Fransanın şərəfidir, amma kralıçaya danışdıqlarının hamısı həqiqətdir və olduqca maraqlı əhvalatdır. Mariya-Antuanetta onun dedikləri ilə razılaşdı: kralıça da, əslində, buraya həmin məşum qadına nəzər salmaq üçün gəlmişdi.

Madam Levasser ilə Terezaya dedikdə ki kralıça onları görmək istəyir, əvvəlcə inanmadılar. Hətta həmişə təmkinli olan madam Levasser də həyəcanlandı. Tereza mərhum Russonun familyasını daşımağın nə demək olduğunu ilk dəfə indi anlamağa başladı.

İndi budur, onlar buradadırlar, kralıça da onların qarşısındadır.

Mariya-Antuanetta böyük maraq və yüngül ikrah hissi ilə bu qadını süzürdü. Belə gözəl, təsirli və məşhur bir kitab

yazmış, bir-birinə aman vermədən onun rəğbətini qazanmağa çalışın adlı-sanlı xanımların rəqabət hədefinə çevrilmiş həmin Jan-Jak bu yönəmsiz, bayağı qadırıla yaşamış və onun oynasının əli ilə məhv edilmişdir. Bəli, təəccüblüdür! Mariya-Antuanetta onu lornetlə məmənuniyyətlə süzərdi; bəlkə də, çox-çox qabaqlar bu qadında cazibəli bir şey varmış. Amma burada, qəbrin lap yanında lornetdən istifadə etmək yaxşı düşməzdi. O, ümumiyyətlə, bura-yə gəldiyini də anasına yaza bilməzdi, amma anası, onsuza, xəbər tutacaq və öz səfirini onun yanına göndərəcək: səfir də ədəb qaydalarını pozmadan ehtiram və ciddiyyətlə onun abrını verəcəkdir: onun sevimli tosqun Lüdoviki də özündən çıxacaq. Lakin bu qadınla danışmağın da öz maraqlı cəhəti vardır: Mariya-Antuanetta bütün bunlar haqqında öz rəfiqəsi İvonnaya və «Yasəmən dərnəyi»nin digər üzvlərinə necə maraqlı söhbətlər edəcəyinin ləzzətini əvvəlcədən duyurdu.

— Əzizim, mən sizin ərinizin qəbrini ziyarət etdim, — Mariya-Antuanetta ciddi və eyni zamanda dostyana bir ahənglə, lakin lüzumsuz rəsmiyyətçilik etmədən sözə başladı: xalq içərisindən olan adamlarla söhbət zamanı kraliça dərdə şərik olduğunu onlara bildirmək istədikdə belə edərdi. O, sadə adamlarla necə rəftar etməyi öz anasından öyrənmişdi. Hökmardalar içerisinde mehribanlıqda heç kəs Habsburqlara çata bilmədi. — Sizə ağır bir zərbə dəymışdır, — Mariya-Antuanetta sözünə davam edərək astadan, demək olar, lap xəlvətcə əlavə etdi: — Nə qədər əzəmətli olsa da, bir qədər səfəhsayaq olmuş möhtərəm ərinizin üsyankar fəlsəfəsindən nə qədər əzab-əziyyət çəkdiyinizi mənə söyləyiblər. Madam, öz körpələrinizi itirərkən sizin nələr çəkdiyinizi təsəvvür edirəm.

«Əgər kraliça onun haqqında bu qədər naqqallıq edirsə, görünür, bu divanə, doğrudan da, böyük adam imiş. Əlyazmalar indi, şübhəsiz, qiymətə minəcəkdir, ümid etmək olar ki, markız bunu naşirlərə qandıracaq. Təki Tereza axmaqlamayaydı! Öküzün biri öküz, bir az ağlaya bilərdi ki!»

Lakin Tereza öz sevinc həyəcanından keyləşmişdi. «Necə mərhəmətli kübar xanımdır! —düşünürdü. — Bir gör nə gözəldir! Bəs hələ kavaleri! Gör bir necə geyinmişdir!

Necə də qamətlidir! Hamısı da mənim yanına gəlib! Necə böyük bir şərəfdir! Heyif ki, Jan-Jak yaşayıb bu günü gör-mədi! Amma müsyö Nikolasın bütün bunları görməməsi, – adamı lap yandırıb-yaxır!» Ancaq Tereza kraliçaya cavab verməyə söz tapmirdi.

– Bəli, *Madame*, – nəhayət, madam Levasser öz qızının imdadına yetdi. – Mənim əziz Terezam az əziyyət çək-meyib. Axi bizim zavallı Jan-Jak filosof idi, buna görə də adam hər şeyə qatlaşır, hər cür sıltaqlığına da boyun əyir. Mən həmişə öz Terezama belə deyirdim: sən bu əzab-əziyyəti Fransanın şərəfi naminə çekirsən.

«Bu murdar qarıya da mütləq bir neçə mehriban söz demək lazımdır, yoxsa Vodrey sonra məni didişdirər»

– Mariya-Antuanetta düşünürdü. Sonra üzünü Terezaya tutub dedi:

– Sizin, heç olmasa, sevimli ananız vardır. Bu, böyük təsəllidir, bunu mən öz həyatımdan bilirəm. Çətin dəqiqə-lərimdə həmişə öz anamı, imperatriçəni xatırlayıram, bu isə mənə böyük qüvvə verir.

– Bəli, *Madame*, – Tereza Mariya-Antuanettanın əlini öpdü.

Madam Levasser isə inandırdı ki:

– Ömrümün bütün qalan hissəsini siz ülyahəzrətlər üçün, sizin üçün, *Madame*, sizin ülya-möhtərəm ananız – imperatriçə üçün dua edəcəyəm.

Mariya-Antuanettanın Ermenonvilə ziyarəti, beləliklə, sona yetdi. Kraliça bu gəlişi ilə, bir növ, Jan-Jakın ölümü haqqında Lebeqin protokoluna şəxsən möhür vurub təsdiq etmiş oldu və bundan sonra mərhumun nə gicgahındakı dərin yaranın, nə də ölümündən sonra çıxarılmış maska üzərindəki izlərin gələcəkdə bir daha istintaq mövzusu olacağını nə güman etmək, nə də bundan qorxmaq olardı.

### X fəsil

### FERNAND İŞIQUCU GÖRÜR

Atasının qatili qovmasına nail olan Fernand elə düşü-nürdü ki, onun vəzifəsi yerinə yetirilmiş və indi daha Erme-nonvilin havası əvvəlki kimi təmizdir.

Jan-Jakin məzəri başında oynanılan məzhəkə onun nə qədər səhv etdiyini göstərdi. Fransanın kralıçası müəllimin ölümündə günahkar olan qadının imdadına bir bacı mehribanlığı ilə yetmişdi!

Bu şit və iyrənc məzhəkəyə baxan Fernand başa düşdü ki, əgər qətl olmuşsa, bunun təqsiri təkcə cinayətkarın üzərinə düşmür; qatil arxayın olmuşdur, həm də əsaslı surətdə arxayın olmuş ki, onu təqib etməyəcəklər. Ölkənin hakimləri ən həqiqətpərəst bir insanın kobud surətdə aldadılmasına nəinki göz yummuş, hələ, üstəlik, onun ölüm səhnəsini təhrif etmiş – vəfatını uydurma və böhtan buluduna bürümüşlər. Həqiqəti bilmək istəmirlər, ölkədə heç bir kəsin həqiqətlə işi yoxdur, hamı əlbir olub həqiqəti torpağa gömməyə çalışır.

Bu fikir bir zəlzlə kimi Fernandı culğamış, onun bütün varlığını sarsılmışdı.

218

Bu vaxtadək o, öz gələcəyi haqqında, əvvəlcədən müəyyən edilmiş gələcəyi haqqında çox da düşünməzdı. Orduda və ya diplomatik xidmətdə bir neçə il olduqdan sonra o, yenidən Jilberta ilə kənddə, Ermenonvildə və ya onun başqa bir malikanəsində məskən salacaqdı; o ən yeni üsullardan istifadə edərək öz malikanələrini idarə edəcək, icarədarların və kəndlilərin fiziki və mənəvi rifahi üçün əlindən gələni edəcəkdir; hər şeydən çox isə mütaliə edəcək, fikirləşəcək və bəlkə də, yazacaqdır.

Lakin Fernand birdən başa düşdü ki, belə yaşaya bilməz, Ermenonvilda qalmaq onu bezdirib. Jan-Jakin zədələnmiş surətini mənfur vasitələrlə yapışqanlayıb yamamaq istəyən atası onu təngə gətirmişdi. Zahiri, süni qayğısızlıq aşılıyan bacılar da onu təngə gətirmişdi, bu zahiri qayğısızlıq isə Jan-Jakin məzəri ilə nəticələnmişdi. Fernand qüdsiyyətini, hörmətini itirmiş olan, hamının lənətini qazanmış bu yerlərdə yaşaya bilməz; Fernand Jan-Jakla birlikdə bütün bunları burada yaşayıb görmüşdü.

Onun ürəyini ağrıdan təkcə Ermenonvil deyildi, habelə daxilindən gələn bütün bu mücərrəd mühakimələr və əllaməlik də indi ona şübhəli görünürdü. Kənddə oturub mütaliə etmək, ələm haqqında, həyat haqqında, öz şəxsi həyatı haqqında dərin fikirlərə qərq olmaq kifayət deyildi. Bunda heç kəs Jan-Jak qədər təkmilləşməmişdi. Aləmi və

onun qarşılıqlı əlaqələrini heç kəs bu qədər geniş və dərin-dən dərk etməmiş, öz ürəyinə bu qədər dərindən boylanıb onun kimi baxa bilməmişdi. Amma Jan-Jak ətraf varlığı görə bilməmişdi. O uça bilirdi, yeriməyi isə bacarmırdı.

Jan-Jakin həyatı ilə təlimi arasındaki ziddiyət Fernandin qarşısında əvvəllərdə olduğundan daha aydın və daha sarsıcı bir şəkildə zühur etmişdi.

Fəlsəfəsiz əməli fəaliyyət ilə məşğul olmaq olmaz, lakin təkcə bir fəlsəfə, təklikdə nəzəriyə azlıq edir. Onu ətraf varlığın əhatə dairəsi ilə ölçmək, daim real gerçəklilik vasitəsilə cilalamaq lazımdır. Amansız canlı həyatı əl ilə yoxlamaq, onunla daim təmasda olmaq, ondan təkan və dümsük almaq lazımdır... Öz şəxsi xeyirxah və şər əməllərindən nəticə çıxarıb nəyin faydalı, nəyin isə zərərli olduğunu bilmək lazımdır.

Jan-Jak özü belə öyrədirdi. Onun qəhrəmanı Sen-Pre tam ümidsizlik halında intihar etmir, əməli həyatın geniş yoluna atılır, böyük dövri-aləm səyahətində iştirak edir.

Fernand da uzaq yerlərin birinə çıxb getməlidir, həm də təkbaşına, müəlliimsiz və bələdçisiz getməlidir. Öz atası ilə İngiltərəyə, İtaliyaya, İsveçrəyə etdiyi səyahətlərdən, incəsənəti öyrənmək məqsədilə düzəldilən bu rahat səfərlərdən Fernand çox şey əzx etməmişdi. Köhnə kitabların təsviri etdiyi aləmi deyil, gerçək dünyani görmək lazımdır. Ona şəxsən nəzər salmaq, onunla bilavasitə təmasda olub dərk etmək lazımdır.

Jilberta, əlbəttə, onun bir neçə illiyə çıxb getməsinə sevinməyəcək. Lakin Fernandı başa düşəcək, başa düşməlidir.

Fernand elə sabahısı Jilbertanın yanına getdi. Öz ideyasını ona şərh etdi.

Jilbertaya izah etdi ki, əgər Jan-Jakin ölüm maskasına sol tərəfdən baxılsara, onda bir dinclik, nəciblik, əzəmətlilik duyulur, amma sağ tərəfdən baxan kimi dərin bir çapıq yeri nəzərə çarpar və dinclikdən heç bir şey qalmır. Bu çapıq Jan-Jakin təkcə gicgahından deyil, bütün Fransanı yarib keçir. Birinci də həqiqətdir, ikinci də, ancaq bu iki həqiqətin arasında ziddiyət vardır. Hər kim baxmış olsa, mütləq görüb duyacaq ki, olmalı şey ilə olmuş şey arasında heç bir ümumilik yoxdur.

Fernand var-gəl edir, iti və tələsik danışırı, bir çox yeni şeyləri özü üçün aşkar etmişdi, o, indi bütün bunları Jilbertaya bildirmək və hamisini da birdən-birə demək istəyirdi.

Jilberta onu başa düşməyə cəhd edirdi.

– Deməli, sən daha Jan-Jaka inanmırsan? – Jilberta işgüzərlinqə söhbətə yekun vurub soruşdu.

Fernand qorxdu: görünür, öz fikrini yaxşı ifadə etməyib.

– Əlbəttə, inanıram! – dilləndi. – Həmişə olduğundan daha möhkəm inanıram. Amma məsələ burasındadır ki, Jan-Jakin təlimi elə söz olaraq da qalır. Bu sözləri xirdalayıb çeynəyərək təkrar edirlər, amma heç kəs həyata keçirmir. Mənim özüm də bu sözlərdən gerçəklilikə doğru bir yol tapmamışam. Mən yalnız son dərəcə azib qalmışam.

Jilberta onun nəyə işaret etdiyini hələ də başa düşə bilmirdi.

– Bəs indi sən düzgün yol tapmışanmı? – Jilberta açıqca soruşdu.

Fernand ildirim sürətilə və sanki, bu ildirimin işığından nur alaraq məsələni başa düşdü. Elə-belə, ayağın yer tutduqca səyahət etmək – hələ kifayət deyil. Dünyanın bircə müəyyən bir hissəsi var ki, onu özünə cəzb edir.

– Dünyada elə adamlar var ki, – ehtiras və qətiyyətlə bildirdi, – Jan-Jakin vəsiyyətinə əsasən hərəkət edirlər. Burada yox. Okeanın o tayında. Mən onlarla bir yerdə olmaq istəyirəm. Mən onların yanına gedəcəyəm.

Bu da yeni bir ixtira! Jilberta onun üzünə dinməzcə baxsa da, daxilən qaynayıb coşurdu. Bəlkə də, Amerika qiyamçıları, onların Franklini və Vaşinqtonu üçün cəngəlliklər arasında aparılan müharibə onlara lazım olan şeydir, amma qraf Breqi və Ermenonvilin gələcək senyorumun orada nə itiyi var. Amerikalılara səmimi-qəlbədən qələbə arzu etmək olar, amma bu müharibədə şəxsən iştirak etmək, məhrumiyyətlərə düçər olmaq, çirkə, girdaba batıb həyatını təhlükə altında qoymağına əsla dəyməz. Jilberta qeyri-iradi olaraq başını buladı.

Xoşbəxtlik hissinə qərq olmuş Fernand hərarətlə sözünü davam etdi:

– Görürsənmi, indi aydın olur ki, həmin lənətə gəlmış hərbi məktəbdə iki il oxumağım əbəs deyilmiş. Qəzavü-

qədər mövcuddur, Jan-Jak bunda da haqlıdır, nəticə etibarilə pis və axmaq əməl də müəyyən bir əhəmiyyət kəsb edir.

Lakin Fernand göründü ki, Jilberta ona inanır, qızda bir etiraz hissi qızışır, baş qaldırır, buna görə də Fernand onu inandırmaq üçün, az qala, dəridən-qabıqdan çıxırdı:

— Jilberta, axı bir məni başa düş! Bu kütbeyin Versal ədabazları, kraliça və onun şux Trianonu, keçmiş böyük əsrlərin ətri qəçmiş bütün bu yalan tuluğu olan kral sarayı – axı bütün bunlar həyat deyil. Bütün bu adamlar yalnız bayağı lağlağlığa, qavot rəqsi oynamaya və pastoral<sup>1</sup> çalmağa qadirdir. Bunların hamısı ölüb aradan çıxmışdadır və artıq yarısı da çürümüşdür. Bütün bu kavalər və xanımlardan heç birinin təsəvvürü belə yoxdur ki, xalq nadir, əslində, xalqın mövcud olduğunu da unutmuşlar. Mən düzgün hərəkət etmişəm ki, heç vaxt bu həyata qarışib yaşamamışam. — Fernand birdən uşaq kimi, eyni zamanda da bir kişi coşqunuğu ilə dedi. — Mən indi öz yerimin harada olduğunu bilirom! Mən indi bilirom nə etmək lazımdır.

«Ça y est, buyur ləzzət apar!»... — Jilberta düşündü. Onun anası çətin vəziyyətə düşdüyü hallarda – bu isə tez-tez olurdu – adətən, belə deyərdi. Bu, kiçik Jilbertanın öz anasından mənim sədiyi ilk ifadələrdən biri idi. «Demək belə, buludsuz səmadan da adəmin başına bəla yağır, — düşünürdü. — Lakin bu hal mərdimazar səfəh qocaya bu qədər coşqun aludə olduğu halda labüddən baş verə biləcək bir şeydir. Çox təəssüf ki, bütün bunlar Fernandin boşboğazlığı deyil, o, inadkar və qətiyyətlidir».

— Bəs mən necə olacağam? — Jilberta qüssə və qəzəblə astadan soruşdu. Mən də mi «ölülərə, yarıçürümüşlərə» aidəm?

Fernand bir anlığa özünü itirdi. Lakin sonra səbatla və qətiyyətlə dedi:

— Sən, əlbəttə, mənimlə gedəcəksən.

Jilberta Fernandi qeyri-adi dərəcədə ağılli, lakin həyat təcrübəsi olmayan adam hesab edirdi; ancaq onun həyat-dan bu qədər ayrı düşdüyünü heç güman da etmirdi.

<sup>1</sup> Pastoral – latinca «pastor» – «çoban» sözündən əmələ gəlib, çoban mahnilarından ibarət musiqi əsəri deməkdir.

– Bəs sən təsəvvür edirsənmi ki, bu nə deməkdir?  
 – Jilberta məyusluğunu gizlətməyə çalışaraq soruşdu  
 – Amerika – cəngəllik meşələr və müharibələr ölkəsidir. Qətiyyən başa düşə bilmirəm ki, orada kimə lazımlı olacağam... Deyirsən ki, sənin Jan-Jakinin təlimi ilə real həyat arasında böyük bir məsafə var. Bəlkə də, sən özünü onların yanına, okeanın o tayına saldıqda xətalarına biri də əlavə olacaqdır.

«Onların yanına, okeanın o tayına» sözləri Fernanda bərk toxundu. Ona bundan da bərk toxunan isə Jilbertanın «sənin Jan-Jakin» deməsi idi. Deməli, Jilberta özünü ondan, Fernanddan ayırrı! Amma bununla belə, Jilberta bəzi şeylərdə haqlıdır: Fernandin planını həyata keçirmək çox çətindir. Fernand susub, bir qədər həvəssiz halda dedi:

– Yalnız bu lazımdır ki, adam düzgün yolun harada olduğunu bilsin və qətiyyətlə bu yola çıxmaq qərarına gel-sin, – onda bütün qalan işlər düzələr.

Bu qırıq-qırıq ümumi cümlələr Jilbertanı qəti olaraq özündən çıxartdı.

– Bəs mən düzəldə bilməsəm necə? – soruşdu. – Əgər mən qalsam, sən buna məhəl qoymayıb gedəcəksənmi?

Jilbertanın sözləri lazımlı olduğundan daha acıqli səsləndi. Jilberta indi Fernandin həm «qalıram», həm də «gedirəm» deyəcəyindən qorxurdu.

Fernand fikirli-fikirli və bir qədər kobud cavab verdi, nə dediyinə isə inanırdı:

– Mən bu qərara gəldikdə, bizim ikilikdə gedəcəyimizə əsla şübhə etmirdim.

Jilberta gördü ki, söhbəti davam etdirmək küsüşməklə nəticələnəcək.

– Fernand, hamısını bir daha əməlli-başlı fikirləş. Sakitcə fikirləşib götür-qoy elə. Mən də fikirləşərəm.

Həmin gecə Fernandin gözlərinə yuxu getmədi.

O, Jan-Jakin elə bir fikrini xatırlamağa çalışırdı ki, bu fikir onu öz niyyətində daha möhkəmləndirmiş olsun; o, Jan-Jakin Amerika haqqında və azadlıq mübarizləri haqqındaki fikirlərini xatırlamaq istəyirdi. Lakin – əfsus! – heç bir şey xatırlaya bilmirdi. Müəllim bəzən masa arxasında bir çox şeylər haqqında danışardı, amma böyük və gündəlik hadisələrə çox az toxunardı. Doğrudur, öyrədirdi ki,

«hər şey öz kökü ilə siyasetlə çulgaşmışdır». Ancaq amerikalı qiyamçıların mübarizəsi bütün dünyanın diqqət mərkəzində durduğu bir vaxtda, o hətta çox çətin ki, bu barədə düşünəydi. Çixılmaz vəziyyətə düşmüş Fernand öz-özüna etiraf etdi ki, Jan-Jak həmişə nəzəriyyə, yalnız binanın cizgiləri maraqlandırırdı: binanı necə tikmək isə onu maraqlandırmırırdı.

Məgər bu fikirlər asılık deyilmə? Məgər Jan-Jak haqsız hücumlara azmı məruz qalmışdır? Məgər bir bu çatışmırkı ki, hələ o da, Fernand da müəllimə xəyanət etsin və onun təlimindən şübhələnməyə başlasın?

Fernand qalxdı, oğrun-oğrun parka çıxb gölə tərəf qaçdı. Qayığı açıb Uca Qovaqlar adasına üzdü, qəbrin yanında diz çökdü. Ona işıqlı yol göstərməsini mərhumdan xahiş etdi.

«*Vitam impendere vero, həyatını həqiqətə xidmətə həsr et*», – Yuvenalın bu amansız və məğrur şürənini Jan-Jak öz «Etiraf»ına yazdığı müqəddiməsində vermişdi. Fernand Jan-Jakin sadiq bir şagirdi kimi öz həyatını şəxsi həqiqətinə xidmətə həsr etməlidir.

Fernand qalxdı. Böyük qərara yalnız özün gəlməlisən, burada heç bir müəllim və heç bir fəlsəfə sənə kömək etməz. Amansız bir imtahan qarşısında dayanmış olduqda yalnız öz ağlının və öz ürəyinin səsinə qulaq ver, özün özünü dirlə. Heç kəs heç kimə kömək edə bilməz.

Fernand qayığa minib geriyə üzdü. Ona heç kimin – nə canlıların, nə də ölülərin məsləhəti lazım deyil. Jilberta da ona ağıl-kamal öyrədə bilməz. Fernand qərara aldığı şeyi də həyata keçirəcək.

Bu vaxtadək onun əvəzinə yaşamışlar, indən belə o özü yaşayacaq.

Sabah səhər Jilberta ilə görüşməzdən əvvəl atasını görən kimi ona öz qərarını, öz qəti qərarını söyləyəcək.

Atası sakit, demək olar, şən əhvali-ruhiyyədə idi. Səhnə-ləşdirilməsində qeyri-ixtiyari iştirak etmiş olduğu iyrienc məz-həkə geridə qalmışdı, indən belə o, özünü bütünlükə Jan-Jakin şəxsiyyətinə pərəstişə həsr edəcəkdi. Deməli, Fernand da gəlib atasını belə bir əhvali-ruhiyyədə – kefi kök, müləyim və riqqatlı, melanxoliyaya qapılmış vəziyyətdə gördü.

Fernand Jan-Jakin şagirdləri, azadlıq uğrunda amerikalı mübarizlərin sıralarına daxil olmaq və onların işini öz

iş etmək haqqındaki qərarını qısa sözlə atasına izah etdi. O, Amerikaya getmək və general Vaşingtonun ordusuna daxil olmaq niyyətində olduğunu bildirdi. Buna görə də atasının xeyir-duasını və köməyini istəyirdi.

Melanxolik əhvali-ruhiyyədə olduğu halda fikri dağıdılan markiz oğlunun bu arzusunu gəncliyə məxsus ağılsız bir coşqunluq kimi qiymətləndirmə meylində idi. O, sadə və hətta zarafatyanca cavab verdi:

– Mənim əziz qrafım, sənin ağlın qaçıb!

Fernand özünü zorla saxladı.

– Əgər adam Jan-Jakin prinsiplərini həyata keçirməyə cəhd edirsə, məgər bu, dəlilikmi olur? – soruşdu.

Müsyo de Jirarden çıyıllarını çekdi. Sonra isə nəsihə-tamiz ahənglə dedi:

– Jan-Jakin prinsiplərini həyata keçirmək o qədər də asan iş deyil. Jan-Jaki kobud maddi varlıq məşğul etmirdi: o, şeylərin əsrarlı mənasına nüfuz etməyə çalışırı.

Atasının etiraz edərək irəli sürdüyü fikir onu daha da qızışdırıldı.

– Belə çıxır ki, Jan-Jakin təlimi yalnız dumanlı söz-söhbət və həssaslıqdır? – Fernand coşdu. – Onun bütün müdrikiyi də, belə çıxır ki, yalnız gözəl bir zahiri bəzəkdir?!

Jirarden Fernandın Nikolası qovmayı ondan necə tələb etdiyini xatırladı. O vaxt öz oğlunun qarşısında dərsini öyrənməmiş fərsiz bir məktəbli kimi dayanıb durmuşdu. İndi isə oğlunu axmaq bir əməldə yaxalamağa nail olduğundan, az qala, sevincindən atılıb-düşəcəkdi.

– Oğlum, mən belə görürəm ki, sən fəlsəfənin mahiyətini başa düşmürsən, – yenə də oğlunu qandırmağa çalışırı. – Fəlsəfə qarşıya problemlər qoyur, elə bununla da onun rolu bitmiş olur, bu problemləri həll etmək isə ayrı-ayrılıqda hər adamın öz işidir. Problemin həlli də yalnız o vaxt düz ola bilər ki, şagird öz müəlliminin fəlsəfəsini məhəbbətlə, dərin ehtiramla və, – o, səsini bir qədər yüksəltdi, – şəxsi intizamlı öyrənmiş olsun.

Fernand astadan, lakin qətiyyətlə dedi:

– Atacan, mən də elə məhz belə hərəkət etmişəm. Mən Jan-Jakin təlimindən öz tələblərimə cavab verən nəticələr çıxarmışam. Tamamilə qanunauyğun nəticələrdir. Birləşmiş Ştatlar tərəfindən elan edilən istiqlaliyyət Jan-Jakin

doktrinasına əsaslanır. «İctimai müqavilə»də irəli sürülən tələblər Amerika respublikasında Yer kürəsinin hər hansı bir yerində olduğundan daha dolğun həyata keçirilmişdir. Əgər mən orada baş verən işlərə öz kiçik payımı hədiyyə etsəm, onda deyə bilərəm ki, həyatımı Jan-Jak müdrikliyinin prinsipləri əsasında qururam. – Fernand daha da qızışaraq sözünü belə qurtardı: – Atakan, siz də məni məhz belə yaşamağa öyrətmışsınız.

Oğlunun sözlərindən qiyam qoxusu gəldi. Lakin Jirarden bir ata kimi oğlunun üstünə qışqırmaqdan yenə də özünü saxlayırdı; özünü ələ alıb susur və fikirləşirdi ki, görsün oğlunu hansı əməli bir mülahizə ilə bu ehtiyatsız addımı atmaqdan saxlamaq olar. Birləşmiş Ştatlarla ittiifaq bağlandığına görə, yəqin ki, okeanın o tayına fransız ordusu göndəriləcəkdir. Bu, əlbəttə, bir qədər vaxt tələb edəcək. Əgər Fernand bu orduya daxil olmaq istəsə, onda bu məsələni müzakirə etmək olar.

Lakin bu nəticəyə gəlib çıxmamış, ağızını açıb danışmaşı Fernand böyük səylə saxladığı sakitliyini itirdi.

– Atakan, xahiş edirəm, mən uşaq kimi məzəmmət etmək fikrində olmayısanız, – yağıdırmağa başladı. – Söz yox ki, mən cavanam. Amma cavanlar Jan-Jakı baş-qalarından daha yaxşı başa düşürlər. O özü bir dəfə belə demişdi ki, yalnız gənclik onu yaxşı başa düşə bilər.

Lakin indi Jirardenin də səbir kasası daşdı.

– Bu nədir, demək istəyirsən ki, mən Jan-Jakı başa düşmürəm? – Fernandin üstünə qışqırıldı. – Özünü hər şeyi qanan yeganə adam hesab edirsən? Sən, görünür, belə güman edirsən ki, onu icarəyə almışan, çünkü o arvadla, onun arvadı ilə əlaqəyə girmisən? Sən ədəbsiz olmusan, oğlum, ədəbsizdən də artıq. – O, qamətinini düzəldərək əlağacını höcət ogluna tərəf uzadıb dedi. – Bəsdir! Yetər! Mən sənə qadağan edirəm, başa düşürsənmi, belə axmaq, düşünülməmiş planlarla məşğul olmağı sənə qadağan edirəm.

Fernand:

– Atakan, səhbət üçün sizə təşəkkür edirəm, – dedi.  
– Sizin rəyiniz indi mənə aydın oldu. O, təzim edib otaqdan çıxdı.

*XI fəsil*  
FERNAND FƏALİYYƏTDƏDİR

Həmin gecə Jilberta da yata bilmədi; o, Fernandla olan söhbəti haqqında düşündürdü.

Fernand demişdi ki, guya, burada həyat cansızdır və yarıçürükdür. Doğrudur, bu həyatda boş və saxta şey çoxdur. Parisdə və Sen-Viqorda mənəsiz aristokrat həyatı mühitində bəzən başa düşməyə başlamışdı ki, Fernand nə üçün paytaxtı və sarayı bu qədər sevmir. Amma Jilberta əksər hallarda bu həyatdan ləzzət alırırdı. Doğrudur, aylar və günlərlə belə bir həyat tərzi keçirmək dözlülməz olardı, burada Fernand haqlı idi. Amma axı onlar bir-birinə möhkəm söz vermişdilər ki, ilin çox hissəsini kənddə keçirsinlər, buna görə də Jilberta kənddə Fernandla birlikdə böyük məmnuniyyətlə yaşayardı.

Fernanda nə var ki: o, dünyaya kübar kimi gəlmışdır, daim sayıq olmağın, daim mübarizə etməyin nə demək olduğunu başa düşmür. Fernand kəbin üçün kralın və onun bütün ailəsinin razılığını almaqdan ötrü onların gələcəkdə Versalı birlilikdə dövrə vurmaları mərasiminə gülür. Jilberta isə bunu bir səadət kimi gözləyir, bu mərasimdən keçən kimi onun qeyri-qanuni zadəganlığına həmişəlik son qoyulacaq, məlun hüquqsuzluq əsarətindən qurtulacaq, həyatı yüngülləşdirən hüquq və imtiyazlar alacaq. İmtiyazlı siniflərə mənsub olmadığı üzündən anasının yaşayışını zəhərləyən müsibət və həqarətlər onun gözləri öündə canlanırdı: bəs hələ bu yaxınlarda Jilberta Tərbiyə evində özünü necə pis hiss etmişdi! Jilberta öz uşaqları qarşısında açılacaq yüngül və azad həyat yolunu təsəvvürünə gətirərək sevincindən, az qala, ağlayacaqdı.

Fernandda belə cəsarətli ideyaların olması, əlbəttə, çox gözəldir, onu da elə buna görə sevir. Bu ideyalar Fernand üçün boş və gurultulu cümlələr deyil, onun heç bir fikri – istər axmaq, istərsə də yaxşı fikri saxta deyildir. Onlar birlikdə olduqları vaxt Jilberta hər şey barədə, hətta ən son, ən gizli saxlanan şeylər haqqında, özünə belə etiraf etməyə cəsarəti çatmadığı fikir və ehtiraslar haqqında Fernandla

sərbəst danişa biləcək. Yox, ona heç bir Amerika, heç bir sərgüzəşt lazım deyil. O, Fernanda ərə getdikdən sonra həyatı çıçəklənəcək, məqsəd və məna kəsb edəcək.

Əgər Fernand buradaki həyatı belə mənasız və ruhsuz hesab edirse, bəs nə üçün ona bir məna kəsb etdirməyə çalışmasın? Nə üçün çalışıb onu dəyişdirməsin? Məsələn, çalışıb hamiya göstərsin ki, Jan-Jak kimi adamlar öz uşaq-larını yetimxanaya atmamalı idilər.

Birdən tamamilə qeyri-iradi olaraq onun qulaqlarında Jan-Jakin bir mahnisi səsləndi:

*Dəstə-dəstə uçan siz ey şən quşlar,  
Bir məni dinlayın, məni dinlayın!  
Başımın üstündən cəh-cəhlə ötüb  
Siz bugünkü kefdən nəğmə deməyin.  
Mən yarımdan ayrılmışam,  
Sevgilimdən ayrılmışam.*

227

Jilbertani Jan-Jaka qarşı qəzəb alovu bürdü. Jan-Jak hamiya bədbəxtlik gətirmişdi. Yox, Jilberta yol verməyəcək ki, bu cansız dəli hələ bir tabutdan da qalxıb onun həyatına müdaxilə etsin.

Jilberta Fernandi başa düşürdü. Başa düşürdü ki, o heç bir vaxt heç bir şeyi yarımcıq görməmiş və həmişə ən düz yolla getmişdir. Amma Fernandi nə qədər yaxşı başa düşmüş olsa da, onun bütün mənəviyyatı Fernandin planına qarşı qalxır. Jilberta Fernandi insan insanı sevən kimi sevir, Fernand isə qızın sevgisindən qaçırm, ağılsız bir qocanın ideyaları uğrunda vuruşmaq üçün könüllü olaraq əlirişməz uzaq yerlərə gedir. Bəs Jilberta necə olacaqdır? Burada təkcə oturub onu gözləməyə qüvvəsi çatacaqmı? Bəs bəlkə, o... birdən onun başına bir iş gəldi?

Jilberta hiddətlənib acığından ağlayır, fikirləşir və yenə də fikirləşir, ölçüb-biçir, yenə fikrə cumur, amma heç bir qərara gələ bilmirdi; o, bu qayda ilə özü də hiss etmədən yuxuya gedincəyədək hey fikirləşib başını sindirirdi.

Ertəsi günü şən bir qətiyyətlə coşan Fernand çaparaq Latura gəldi. İndi, qəti qərar alındıqdan və atası ilə söhbətdən sonra hər şey aydın və sadə idi. Jilberta onu, çox yəqin, müşayiət edə bilməyəcəkdi – qız bunda haqlıdır.

Lakin Jilberta onu başa düşəcək, aydın zəkalı və fədakar qəlbli Jilberta bu möhləti Fernand kimi haqlı sayıb qəbul edəcəkdir.

Fernand atası ilə olan söhbətini Jilbertaya danışdıqda qız qəzəbindən ağardı. Fernand elə hərəkət edir və elə qərar qəbul edirdi ki, sanki, Jilberta heç yox imiş. O, qəlbini dərinliklərinə qədər təhqir edilmişdi. Çox çətinliklə dedi:

– Bəs bunun sonrasını necə təsəvvür edirsən?

Fernand belə sual veriləcəyini bilirdi.

– Anamdan mənə qalmış mirasım var, – cavab verdi.

– Parisdə onu girov qoyub pul alaram. Oradaca öz səfərimə hazırlaşaram. Ən uzağı, bir aydan sonra üzüb gedəcəyəm.

Jilberta dünənki kimi yenə soruşdu:

– Bəs mən?

– Biz mən gedənədək evlənərik. Buna söz ola bilməz.

Jilberta indi çox sakitliklə sualı sual dalınca verirdi:

– Bəs sənin atanın razılığı olmasa, kral öz razılığını verərmi?

– Əgər razılıq verməsə də, biz evlənərik, mən isə Ermenonvildən imtina edərəm, – Fernand fikirləşmədən cavab verdi. – Mən Jan-Jakın fəlsəfəsinə və öz fəlsəfəmə xəyanət etməyi fikrimə belə gətirə bilmərəm.

– Bəs mənim babam nə deyər? Bu barədə fikirləşmişənmi? Yoxsa mənim də mirasından əl çəkməyə hazırlısan?

Jilberta ürək yanığı ilə danişirdi. Yoxsa ondan nə kimi qurbanlar tələb etdiyini açıqcasına izah etmək lazımdır? Jilberta mahiyyət etibarilə onun yanında qərar qəbul etsin. Lakin Jilberta hökmü eşitmək istəmirdi, bu dəqiqəni ləngitmək istəyirdi, özünə imdad diləmək istəyirdi. Fernand cavab verməyə macal tapmamış, Jilberta sözünə davam etdi:

– Biz, hər şeydən əvvəl, babamla danışmalıyıq.

Fernand tərəddüd etdi:

– Bunun nə mənası var? – soruşdu. – Mənim ideyalırm müşyö Robine üçün yalnız məsxərə hədəfidir.

– Babam məni çox istəyir və sənin mənim üçün nə demək olduğunu bilir, – Jilberta cavab verdi. – Əgər bizə kömək edə biləcək bir adam varsa, o da babamdır.

Fernand hələ də tərəddüd edərək razi oldu.

Jilberta Fernandin nə kimi planlarla məşğul olduğunu

babasına danışarkən müsyö Robinenin qarşısına çıxan məsələ asan deyildi. O biliirdi ki, zaman keçdikcə Jilberta dünyada daha çox həqarət duymağa başlayacaqdır; axı qeyri-qanuni doğulmuş aristokrat qız olan Jilberta kübarlarin axır cərgələrində dururdu, buna görə də aristokrat Jirardenə ərə getməsi, onu bu əzablardan qurtaracağı müsyö Robineni sevindirirdi. Fernandin özü də müsyö Robineyə nəvəsinin gələcək əri sifəti ilə çox xoş gəlirdi. Ona xüsusilə xoş gələn bu idи ki, gənc Jirardenin aristokrat və saray həyatından zəhləsi gedirdi. Müsyö Robine imtiyazların əməli cəhətini nə qədər yüksək qiymətləndirmiş olsa da, sağlam və enerjili bir adam kimi bu imtiyazların nərmənazik sahiblərinə qəlbində bir nifrət duyurdu.

Deməli, əgər Fernand Jilberta ilə evlənmək istəyirsə, müsyö Robine Fernandı alqışlayır. Əgər Fernand Amerikaya gedib xeyli müddət orada qalmaq istəyirsə, o, buna daha çox şaddır. Robine öz nəvəsinə bərk bağlı idи və onsuz həyatı heç təsəvvürünə də gətirə bilmirdi. Digər tərəfdən isə Fernanddan ayrılığın Jilbertası üçün nə demək olduğunu da yaxşı başa düşündürdü.

Müsyö Robine ehtiyatla soruşdu:

- Bəs birdən sənin cavan qrafın, doğrudan da, Amerikaya yola düşdü, onda sən buna nə deyərsən?
- O istəyir ki, buradan çıxbı gedənədək biz evlənək,
- Jilberta qüssə ilə cavab verib sonra birdən ümidsizlik və çılgınlıqla dedi. – Babacan, xahiş edirəm, bir məsləhət görəsiniz, mənə kömək edəsiniz!

Müsyö Robine qızın qarşısında möhkəm, güclü və etibarlı bir adam kimi oturmuşdu. Onun dördkünc qırmızı sifətində təbəssüməbənzər bir ifadə də vardi. Jilberta Fernandin öz atası ilə olan toqquşmasını babasına nağıl etdi, Robine buna hətta ürəyində sevindi: bax indi Jirarden öz filosofuna ifrat dərəcədə aludə olmasının acı meyvələrini dadır. Markizə, bu azadlıq ideyası mübəlliğinə indi çoxlu məntiqi kələkbazlıq lazımdır ki, oğlunu bu azadlığı mübarizə ilə əldə etmək həvəsindən salsın. Ancaq Robine əmin idi ki, markiz bu kələkləri işə salacaq və cavan oğlanı bu ağılsız addımı atmaqdan saxlamaq üçün əlindən gələni edəcəkdir.

- Qızım, belə düşünürəm ki, biz sənin cavan qrafının ağılinı başına yıgarıq.

Fernand o birisi gün nahara dəvət edildi. Müsyö Robine nahardan sonra dedi:

– Mənim əziz qrafım, mən mürgüləməyə getməzdən əvvəl bir neçə sualıma cavab verməyinizi xahiş etmək istərdim. Eşitdiyimə görə, bizi tərk etmək istəyirsiniz? Amerikaya, qiyamçıların yanına getməyəmi hazırlaşırsınız? Siz bundan nə gözləyirsiniz?

Qocanın soyuqqanlı nəzakəti Fernandi partlatdı. O, özünü ələ alıb cavab verdi:

– Mən Jan-Jakin böyük prinsiplərinin həyata keçirilməsi işinə öz payımı vermək istəyirəm.

Robine dedi:

– Jan-Jakin özü zahiri təqibçilərindən azadlıq ölkəsinə deyil, sizin hörmətli atanızın yanına, Ermenonvilə qəçib gəlmışdı.

– Öz ideyalarını amerikalılara təbliğ etməyə lüzum yox idi: amerikalılar isə bu ideyaları artıq mənimsəmişdilər,

– Fernand zərbəni dəf etdi, – Jan-Jakin vəzifəsi azadlığı elan etməkdən ibarət idi, bizim vəzifəmiz isə – bu azadlığı həyata keçirməkdən ibarətdir.

– Müsyö, siz çox gözəl mübahisə edirsiniz, – Robine etiraf etdi. – Ancaq Amerikadakı vəziyyətdən yaxşı xəbərdar deyilsiniz. Vest-Hind ilə məni rəsmi iş mənafeyi bağlayır, Filadelfiyada isə mənim bacarıqlı müvəkkilim var: Amerikanın nəyə ehtiyacı olduğu mənə tam mötəbər xəbərlərdən məlumdur. Amerikanın könüllülərə deyil, pula ehtiyacı vardır. Hörmətli qraf, siz özünüz oraya getmək əvəzinə, qiyamçılara bir neçə min livr pul göndərmiş olsanız, Amerikaya və azadlıq işinə xeyli kömək etmiş olarsınız.

Fernand madam Levasserin hay-küycü oğlu Fransuanın ona nələr nağıl etdiyini xatırladı: təəssüf ki, Robinenin sözlərində həqiqət zərrəsi vardı. Robine hədəfə dəydiyini duyaraq sözünə davam etdi:

– Siz etiraz edə bilərsiniz ki, sizin dairənizdən olan bir adamin, Ermenonvil varisinin qiyamçılara qoşulması faktının özü böyük bir təəssürat oyada bilər. Siz mənə, müsyö de Lafayetin fədakar igidiliyinin amerikalılara göstərdiyi təsir kimi bir üstünlüyü misal çəkə bilərsiniz. Lakin əgər müsyö de Lafayetin mərdliyinin o vaxt özünə görə bir mənası var idisə, indi bu mərdlik artıq bir şey olardı: axı

yaxın gələcəkdə kral istər-istəməz amerikalıların köməyi-nə təlim görmüş, yaxşı silahlandırılmış ordu göndərəcəkdir. Heç olmasa, bu iş baş tutuncayadək gözləyin, o vaxt orduya daxil olarsınız. Qraf, bir şeyi qətiyyətlə demək olar: əger siz indi Amerikanın cəngəllik meşələrinə getsəniz, azadlıq işinə çox az kömək etmiş olarsınız. Siz bununla yalnız bizim Jilbertaya ürək ağrıları qazandırmış olarsınız.

Fernand onu qışqabaqlı halda dinləyirdi. Müsyö Robinenin bütün mühakimələri soyuq və quru bir idrakin səsi – Qrimm və Didronun, Jan-Jaka düşmən olanların idrak səsi idi: Fernand bu idraka qarşı ürəyinin istəyindən başqa heç bir şey qoya bilməzdi. Amma ən mühüm də elə odur, ürək istəyidir, başqa heç bir şey ola bilməz, Jilberتا isə bunu başa düşər.

– Müsyö, mən sizinlə məntiqdə yarışmaq istəmirəm,  
– Fernand cəsarətlə cavab verdi. – Amma xahiş edirəm, mənə mültəfit olasınız. Ermenonvildəki hadisələr, Jan-Jakin dəhşətli ölümü və onun ətrafında qopan hay-küy, sonra isə kraličanın buraya gəlməsi məni bərk həyəcanlandırmışdır. Mən bilirəm ki, olmuş və olacaq işlərin hamısı dəhşətli dərəcədə yalandır. Heç yerdə həqiqət yoxdur. Bütün ölkə yalan girdabına batmışdır. Mənə bir şey aydınlaşdır, hər bir şeydən daha aydınlaşdır: Jan-Jakin fəlsəfəsi bayram əyləncəsi deyildir və mən də gərək onun prinsipləri əsasında yaşamağa çalışam. Mənim başımda dolaşan hissələrə qarşı idrakin dəlilləri ilə mübarizə aparmaq faydasızdır. Mən nə isə bir tədbir görməliyəm. Öz xatirimə okeanın o tayına yollanmaliyam. Mən bizim cəmiyyətin pozğunluğu barədə təkcə kinayəli nitqlərlə daha kifayətlənə bilmərəm. Mən indiki kimi yaşamaqda davam etmiş olsam, məhv olaram. Mən fəaliyyət göstərməliyəm. Mübarizə etməliyəm. Etməliyəm, məni başa düşün! – Fernand çılgınlıqla xahiş etdi. O, Robineyə müraciət edirdi, amma Jilbertani nəzərdə tuturdu.

Jilberتا Fernandin nələr keçirdiyini duyur və öz-özlüyündə düşünürdü: «O yalnız özü haqqında deyir. Bəs mən? Bəs mən necə olacağam?»

Müsyö Robine bacardığını etmişdi. O görürdü ki, Fernandin uşaqlasına danışqlarına heç bir şəylə mane olmaq mümkün deyildir. Müsyö Robine işgührələq soruşdu:

– Müsyö, Fransanı nə vaxt tərk etmək fikrindəsiniz?  
 – Fürsət ələ düşən kimi, – Fernand cavab verdi. – Ən geci, bir aydan sonra.  
 – Hörmətli qraf, bəs siz bizim Jilberta ilə nə etmək fikrindəsiniz? – Robine soruşdu. – Mənim nəvəmlə sizin münasibətlərinizi mən, bir növ, ad eləmə hesab edirəm. Əgər siz qeyri-müəyyən müddətə ölkənin hüdudları xaricinə getsəniz, bütün bunlar necə olacaq?

– Belə hesab edirdim ki, yola düşənədək Jilberta ilə evlənərik, – Fernand cavab verdi.

Müsyö Robine:

– Hörmətli qraf, – dedi – siz sürətlə çapırsınız. Bəs sonra necə olacaq? Tutilam ki, sizin kəbininiz kəsildi, azadlıq uğrunda mübarizəyə gedincəyədək bu şəraitdən istifadə etmək gümanındasınız mı?

Jilberta babasının çox açıq sualından utanıb-qızardı. Lakin Jilberta babasına minnətdar idi, çünkü o, məsələnin nə dərəcədə qoyulduğunu Fernanda qandırılmışdı. Jilberta Fernandı sevirdi, ona məxsus idi. Fernand da onunku idi! Jilbertaya məxsus idi!

– Müharibəyə gedən adamın başına hər şey gələ bilər, axı o, adamdır, – müsyö Robine dilləndi. – Qraf, siz fikirləşmisinizmi ki, onda Jilberta təkcə qalacaq, on doqquz-iyirmi yaşlarında dul qadına çevriləcək.

Bu rəndəsiz qanmazın – özünün və onların təsəvvüründə Fernand ilə Jilbertanın birlikdə necə yatdıqları səhnəsini canlandırması Fernandı qəzəb və həyadan boğmuşdu. İndi isə Fernand partlayıb özündən çıxdı.

– Müsyö, məni ölməmişdən dəfn etmək nəzakətsizlikdir.

Müsyö Robine soyuqqanlılıqla cavab verdi:

– Nəzakət xatırınə onun xeyrindən vaz keçsəydim, Jilbertaya pis qəyyumluq etmiş olardım. – Sonra isə qamətini düzəldib işgüzarlıqla sözünə yekun vurdu: – Qraf, qısa və aydın desək, mən öz nəvəmə sizinlə kəbin kəsdiirməyə razılıq vermişəm və öz sözümdən geri dönmürəm. Ancaq bir şərtlə ki, mənim malikanələrimin, mənim bütün var-dövlətimin varisi Ermenonvilin gələcək senyora ərə gedəcəkdir. Kralın icazəsi olmadan kəbin kəsdirmək istisna edilir. Mən istəmirəm ki, siz bir vaxtlar mənim

Jilbertama minnət qoyasınız ki, onun xatırınə Ermenon-vildən vaz keçmişsiniz.

Fernand fikrə getdi. Kralın razılığını almaq üçün, ən azı, üç-dörd ay vaxt lazımdı.

— Müsyö Robine, indi ki siz məsələni belə qoyursunuz, deməli, biz toyu mən qayıdanadək təxirə salmali olacağıq.

Robine əlinin işaretisi ilə Fernandin sözlərini rədd etdi.

— Qraf, mən əminəm, ağıllı fikirləşsəniz, bunu Jilbertadan tələb etməzsiniz. Mən yekun vururam. Əgər siz indi kralın icazəsi ilə Jilbertayla evlənsəniz, mən sizin bu kəbini-nizə razılıq verirəm. Əgər ki, Jilbertayla evlənmədən Amerikaya getmiş olsanız, onda onunla adaxlılığınız ləğv edilir.

Fernand əsəbiliklə udqandı. Ağappaq ağarmışdı. Fernand anlamışdı: Robine onu ikisindən birini — ya Amerikanı, ya da Jilbertanı seçməyə məcbur edirdi.

— Mənim sizə dediklərim haqqında zəhmət çəkib, bir də düşünün və heç olmasa, üç gün müddətində öz qərarınızı bizə bildirin, — Robine yenə əvvəlki kimi nəzakətlə sözünü tamamladı.

Jilberta da ağarmışdı. Fernand onun üzünə, sevimli və saf üzünə baxdı. Sonra çətinliklə batmış səslə dedi:

— Müsyö Robine dedi ki: «Öz qərarınızı bizə bildirin». Müsyö Robine sənin adından da mi deyir, Jilberta?

«İndi Fernand bir qərara gəlməlidir, — Jilberta qüssə ilə, ani surətdə və qorxu ilə düşündü. — Yoxsa mən özüm bir qərara gəlməliyəm? Yox! O, Fernand qərara gəlməlidir — babam haqlıdır. Fernandin qərarı — ağılsızlıq və dəlilikdir.»

— Bəli, Fernand, babam mənim də adımdan deyir.

Fernand üzünü Robineyə tərəf çevirdi.

— Mən öz qərarımı dərhal sizə deməyə cəsarət edirəm, — deyə Robineyə təzim etdi. — Mən sizin məsləhətinizə əməl edə bilməyəcəyəm. Edə bilməyəcəyəm. — Fernand əsəbi halda ümidsizlik və qəzəblə danışındı, sözlər onun ağızından qırıq-qırıq, aydın şəkildə qopurdu. — Əlvida, Jilberta! — deyə sərtliklə dörnərək otaqdan çıxbıq qəçdi.

Üç gün sonra o, Parisə getdi. Bir çox çətinliklərdən sonra özünə lazım olan qədər pul topladı. Bir çox çətinlikləri aradan qaldıraraq lazımı sənədlər əldə etdi. Amerikaya yollanan gəmiyə mindi.

ÜÇÜNCÜ HİSSƏ  
Jan-Jakin varisləri

*Hər şey öz kökü ilə siyasətlə  
çulğasır.*

Jan-Jak Russo

*Canım, nə deyirsiniz: tale!  
Siyasət – budur tale!*

Napoleon

234

*I fəsil*  
QƏBRƏ ZİYARƏT

Fernandin vəfəsizliğindən yaranan kədər və qəzəbi unutmaq üçün müsyö Jirarden tamamilə Jan-Jaka sitayışə qapıldı.

Müvəqqəti başdaşı əvəzinə o, Parisdə rəssam Hüber Roberin eskizi üzrə abidə düzəltməyi heykəltəraş Lesuerə sıfariş etdi. Jirarden öz Ermenonvil parkını məqbərə üçün fon və eyni zamanda haşiyə vəzifəsini görən yeni şəkildə saldırmaya başladı. Süni surətdə yaradılmış bəzi təpəciklər dağıdılıb yerlə yeksan edilir, bəzi yerlərdə isə yeniləri yaradılırdı, hər yerdə ağacları yixib təmizləyir, başqa yerə əkdirilər. Volterin sitatları qəşinib pozulur, əvəzinə Jan-Jakin həkimanə sözləri qeyd olunurdu. Gözə çarpmayan, güclə sezilən cizgilərlə müəllimin sevimli guşələri tamamilə səhvsiz tapılırdı. Bütün yollar Uca Qovaqlar adasındaki müqəddəs qəbrə, Jan-Jakin məqbərəsinə doğru gedirdi.

Parkın yeni tərtibata salınmasından çox Jirardeni Jan-Jakin əlyazmalarının nəşri məsələsi narahat edirdi, çünkü Jan-Jak ırsini məhz Jirarden kamil öyrənmişdi. Bundan əlavə, Jirarden müəllimin nəzəriyyəsindəki zahirən ziddiyətli və qaranlıq yerlərin əsl şərhini verən mühakimələrin yeganə mühafizəçisi idi; o hiss edirdi ki, bu barədə son

tutarlı söz demək onun vəzifəsidir. Əlbəttə, cənab Cenevrə naşirləri onun nöqtəyi-nəzəri ilə hesablaşmağa heç də hər zaman meyil göstərmirdilər; hamidən da çox pastor Multu inad edirdi. İki yalnız şəxsi görüş yüngülləşdirə bilərdi; pastor yaxın zamanda Ermenonvile gələcəyini vəd etmişdi.

Başının çox qarışq olmasına baxmayaraq, Jirarden onu sixan tənhalıq hissindən çox zaman yaxa qurtara bilmirdi; o, dikbaş Fernandin ona nə qədər lazımlığını indi kədərlə hiss edirdi. Heç olmasa, ürəyini boşaltmaq və söhbət etmək üçün müsyö Robine burada olaydı. Lakin Robine öz nəvəsi ilə uzun müddətə xaricə səyahətə getmişdi. Ola bilsin ki, Fernandla ayrılıq madmazel de Latur üçün o qədər də asan deyildi.

Markiz tez-tez xəyalən Fernandla hiddətlə mübahisə edir və son həllədici söhbətini kəlməbəkəlmə yadına salırı. O, yüz dəfə haqlı idi. Əcəba, biğ yeri yenice tərləyən bu usağıñ qarşısında alçalmaqmı lazımdı? Fernandla ancaq xəyalən danışmaq mümkün olması çox ağır və dözülməz idi, buna görə də xarici işlər naziri qraf Verjenyə müraciətlə xahiş etdi ki, Fernanda göz qoymaq üçün Filadelfiyadakı sefirinə göstəriş versin.

Markizi boğan həyəcanlıra şərik olan bir nəfər var idisə, o da müsyö Herber idi. Heyrətlənmiş Jirarden müsyö Herberin özü Ermenonvildə qalıb Jan-Jakın əlyazmalarının redaktəsinə kömək edəcəyini təklif etmişdi. Bu istedadlı gənc çox asanlıqla gözəl və yaxşı bir vəzifə ala bilərdi, lakin o, qocalmaqdə olan tənha Jirarden ilə kənddə qalıb ona həmdəm olmayı üstün tuturdu... O deyirdi ki, ömrünün qalan hissəsini Jan-Jak şəxsiyyətinin və əsərlərinin öyrənilməsinə sərf etməkdən başqa heç bir arzusu yoxdur. Bunun üçün ən münasib və layiqli yeri harada tapmaq olar? Jan-Jak dünyanın nə cür olmalı olduğunu birdəfəlik ona göstərmişdir, buna görə də varlığın dərk edilməsinə daha boş yerə qüvvə sərf etmək lazım deyildir. Jirarden Herberin burada qalmaq arzusuna məmnuniyyətlə razi oldu.

Onlar masa arxasında bir oturar, Fernandi xatırlayardılar. Markiz Herber ilə parkdakı dəyişikliklər haqqında məsləhətləşər, Jan-Jakın əsərləri külliyyatının redaktə olunması qaydalarını ətraflı müzakirə edərdi. Ütancaq olmasına baxmayaraq, müsyö Herberin qəti mühakimələri çox vaxt

onu heyrətə gətirərdi. Jan-Jak haqqında Herber şəxsi təsəvvürə malik idi. Jan-Jakin əsərlərinin qaranlıq yerlərinin izahını dəfələrlə onun özündən eşitmışdı. Tez-tez öz şəxsi *autòs épha-sı* ilə müqayisə edərdi. Belə hallarda Jirarden ciddi görkəm alar, yaxud incik və kinayəli cavab verərdi.

Bir dəfə Jirarden belə hesab etdiyini bildirdi ki, müsyö Herberin ahəngi masası arxasında oturmuş olduğu adama münasibətən nalyaqdır. Buna cavab olaraq müsyö Herber nə növbəti məclisə və nə də sonrakı məclislərin heç birinə gəlmədi. Üçüncü gün markiz onun dalınca yollandi. Herberi tapmaq çox da çətin deyildi, o, söyüd ağacının altında oturub skripka çalırdı. Müsyö Jirarden etiraf etdi ki, mətni özünün başa düşdüyü kimi yozub bunda israr edərkən, doğrudan da, bir qədər qızışır, lakin müsyö Herber də Jan-Jakin tələbəsinə layiq olan həlimlik göstərməmişdir.

— Gəlin barişaq, — deyə Jirarden təklif etdi və əlağacını sol əlinə götürüb, sağ əlini Herberə uzatdı. Herber skripkanı ehtiyatla otun üstünə qoyub Jirardenin əlini sıxı.

Pastor Multu vədinə əməl edib Cenevrədən gəldi. Pol-Klod Multu markizlə yaşıd idi, çox inandırıcı danışq qabiliyyəti, sakit və təmkinli təbiəti ilə fərqlənirdi. O, «Etiraf»ın əlyazmasının bir nüsxəsini, habelə mətnin bu və ya digər yerlərini işıqlandırmağa kömək edən Jan-Jak məktublarını da özü ilə getirmişdi. Əlyazmalardakı mətnlərdə fikirayılığı aşkar olduqda, həmişə markiz Jan-Jakin hörmətini oxucular qarşısında şübhəsiz surətdə daha çox qaldıra bilən redaktə nüsxəsini üstün tuturdu. Sərt pastor Multu isə belə hesab edirdi ki, Jan-Jakin «Həyatını həqiqətə xidmət etməyə sərf et» çağırışı boşboğazlıq deyildir, buna görə də mərhumu bir yalançı kimi göstərmək onun dostlarına yaraşmaz. Bir qayda olaraq, müsyö Herber Multunun tərəfini saxlayırdı. Jirarden hər iki xarici fransızın — isveçrəli və elzasının əlindən qəzəblənir, lakin istər-istəməz tabe olurdu, çünkü Multu, təəssüf ki, Jan-Jakin ona şəxsən göndərdiyi çox uzun və olduqca dostyana yazılmış məktublara əsaslana bilərdi.

Multu Ermenovildə olarkən Jirardenin həsrətlə arzuladığı bir hadisə baş verdi: abidənin tikilişi qurtardı. Abidə adanın və parkın ahənginə müvafiq olaraq Jan-Jakin əsər-

lərinin, ilk növbədə isə «Emil»in süjeti əsasında hazırlanan barelyeflərə bəzədilmiş sadə və layiqli antik səcdəgahə bənzəyirdi. Burada xurafatın dəhşətli pəncəsindən Jan-Jakin azad etmiş olduğu qadın və uşaqların sevinclə dolu minnətdarlığını eks etdirən şəkillər, əlində idrak məşəli tutmuş həqiqət mücəssəməsi və Təbiət surətində uşaq-larını əmizdirən ana nəqş edilmişdi. Səcdəgahın divarlarının birində «ici repose l'homme de la nature et de la vérité»<sup>1</sup> sözləri, o birində isə Jan-Jakin başqa devizi – «Vitam impendere vero» həkk edilmişdi.

Jirarden abidənin açılış günü üçün Fernandın qayıdır gələcəyinə qəlinin dərinliyində əbəs yerə ümidi bəsləyirdi, Jirarden dolayı yolla Filadelfiyadakı fransız səfiri vasitəsilə daim Fernanda abidənin tikiliyi haqqında məlumat verirdi, hətta abidənin bu qədər həsrətlə gözlədiyi açılış gününü təxirə salmışdı. Lakin Fernanddan xəbər çıxmırıldı.

Açılışa abidənin müəllifləri olan rəssam Hüber Rober və heykəltəraş Lesüer, habelə heykəltəraş Qudon, sonra isə Lebeq və Düsi gəldilər. Herber və qəsrə qonaq olan pastor Multu da burada idilər. Markiz canını dişinə tutub hər iki qadını da dəvət etmişdi, çünkü Tereza ilə madam Levasseri çağırmamaq yaxşı düşməzdı.

Üca və qəşəng qovaq ağaclarının arasında ətraf mənzərə ilə həmahəng olan abidə yerləşmişdi. Mərhumun ən çox sevdiyi həmişəyaşıl cəzair bənövşəsi başdaşına sarılmışdı. Bu gülləri gördükdə Tereza hıçqırıb ağladı.

Jirarden və Düsi nitq söylədilər. Onlar qısa və təmkinlə danışmağa çalışırdılar. Hətta məşhur moizəçi Multu on-on beş sadə ifadə ilə sözünü qurtardı. Bir neçə gündən sonra Multu yenidən Cenevrəyə yola düşməyə hazırlanıdı. Ayrılarkən markiz davam gətirməyib soruşdu:

– Yəqin, siz bizim dostumuzun vəfati haqqındaki dedi-qodudan xəbərdarsınız?

– Bəli, – Multu cavab verdi.

– Əlbəttə, bunların hamısı xalis cəfəngiyatdır, – Jirarden inandırmağa çalışıdı. Multu dinmədi. – Buna baxmayaraq, – markiz sözünə davam etdi, – mən şayılərin mənbəyi olan mehtəri buradan qovdum, – Multu buna da heç bir cavab vermədi.

<sup>1</sup> Bura təbiət və həqiqət nəğməkarının aramgahıdır. (*lat.*)

Kralın estamplar<sup>1</sup> kabinetinin direktoru məşhur Jan-Mişel Moro məqbərənin qrvürasını çəkdi. Başqa rəssamlar da bunu etdilər. Tezliklə Jan-Jakin sərdabəsi olan Uca Qovaqlar adasının şöhrəti bütün dünyaya yayıldı və bundan belə qovaq ağacını Azadlıq ağacı adlandırdılar.

Bir çoxları belə bir hali rüsvayçı əlamətdar hadisə hesab edirdilər ki, fransız dilində danişan xalqların böyük yazılıcısının qəbri İsvəçrə və ya Fransanın deyil, mərhumun naməlum bir dostunun himayəsi altındadır. Bu yaxınlarda öz azadfikirli faciə əsəri ilə məshhurlaşmış bir alman şairi – onun adı Fridrix Şiller idi – məqbərəni üsyankar ruhlu şeirlərində tərənnüm etmişdi. Müsyö Herber şeirləri markizə gətirdi. Fernandin fikrini çəkən markiz dedi ki, şerin özü-özlüyündə tərifəlayiq olmasına baxmayaraq, təmkinsizlik qüsüruna malikdir. Adamlar dəstə ilə qəbri ziyarət etməyə gəlirdilər. Paris qəzetlərindən biri yazdı: «Bütün dirlərin öz sitayış yeri vardır; bundan sonra fəlsəfənin də müqəddəs ziyarətgahı Jan-Jakin qəbri olacaqdır. Fransanın yarısı Ermenonvili ziyarət etmiş və çoxları Qalliya Məkkəsinə hər il ziyarətə gələcəklərini təntənəli surətdə əhd etmişlər».

Nəsilli şahzadələr, həmçinin qraf de Lin və İsvəç kralı III Qustav burada olmuşdular; sonra Birləşmiş Ştatların *l'ambassadeur électrique*<sup>2</sup> ləqəbi almış səfiri Bencamin Franklin də öz nəvəsi ilə buraya gəlmişdi.

Jan-Jaka ehtiram göstərən saysız-hesabsız adamların bir çoxları öz hissərini elə qızığın izhar edirdilər ki, nəticədə bağlar zərər çəkirdi. Xatirə üçün bir şey götürməmiş heç kəs adanı tərk etmirdi; qəbrin ətrafindakı güllər didilmiş, qovaq ağaclarının aşağı budaqları qırılmışdı, hətta qəbir-dən bir parça mərmər qopartmışdilar. Markiz göstəriş vermişdi ki, ziyarətçiləri bağbanlar müşayiət etsinlər. Yazılı icazə olmadan adaya heç kəs buraxılmasın. Bir ingilisə icazə verilmədiyindən müqəddəs adanın torpağına, heç olmasa, əl vurmaq üçün gölü paltarlı üzüb keçmişdi.

Öz sirayətkar şuxluğu ilə Fransa məzhəkə teatrında ad çıxmış ecazkar dərəcədə gözəl gənc aktrisa Ejeni Meyyar Jan-Jakin qəbri yanında özünü tamam itirmişdi. Onun şən

<sup>1</sup> Estamp – taxta və ya mis üzərində həkk edilmiş və basılmış rəsm, naxış

<sup>2</sup> «Elektrik səfiri» (fr.)

üzü tutulmuşdu, o hönkürüb Jirardendən xahiş etmişdi ki, bu müqəddəs qəbrə tez-tez gəlib gənc aktrisa kimi ona lazımlı olan qüvvə və enerji toplamağa icazə versin, çünki ətrafindakları şənləndirmək son dərəcə böyük gərginlik, əzab-əziyyət, xeyli qüvvə sərf olunması bahasına başa gelir. Aktrisa Jirardendən həmçinin xahiş etmişdi ki, özünün Normandiyadakı şəxsi malikanəsində, Roş Sent-Kventində belə bir məqbərə tikdirməyə ona icazə versin.

Abbat Qabriel Brizar və Jan-Batist de Kloots baron dü Val de Qras – bu iki gənc saatlarla parkda dolaşaraq Jan-Jakin əsərlərini oxuyur və ayrı-ayrı yerlərini ucadan əzbər söyləyirdi. Jan-Jakin şəxsiyyətinə həddindən çox pərəstiş edən gənclərdən təsirlənən Jirarden onları şəxsən qayıqla adaya aparmağı təklif etdi. Markizin qayğıkeşliyindən ruhlanan gənclər nifrat və məhəbbət naminə qəbrə qurban gətirmək üçün ondan icazə istədilər; gənclər izah etdilər ki, dostu Öləndən dərhal sonra «rəzil xain Didro» tərəfindən başdan-ayağa şər yazılmış «Seneka haqqında oçerk» əsərini Jan-Jakin qəbri üstündə yandırmaq niyyətindədirler. Markiz razılıq verdi. Sabahısı səhər erkən gənc ziyarətçilər, markiz və müsyö Herber dördlükdə adaya yola düşdülər. Abbat ilə baron bir neçə dəfə səcdəgahı öpüb yavaşca dua oxudular. Qəbri gül-çiçək içinde qərq etdilər. Hami diz çökdü. Gənclərin biri çaxmaqdaşı ilə od hazırlayana kimi o birisi Didronun kitabından Jan-Jakin adı çəkilən səhifələri cırırdı. Səhifələr parlaq alovla alışib-yandı, bundan sonra abbat kitabdan sağ qalan səhifələri də oda atdı. Qara tüstü abidə boyunca yuxarı boylandı. Bu zaman gənc ziyarətçilər: «Jan-Jaka qarşı edilən bütün fitnə və iftiralar da bu tüstü kimi yox olub getsin!» – qəzəblə bağırlırdılar.

Bundan bir neçə gün sonra, tutduğu mövqeyə görə bütün ziyarətçilərdən üstün olan bir şəxs Ermenonvilə təşrif gətirdi. Təvazökarlıq edib özünü qraf Falkensteyn adlandırmamasına baxmayaraq, aydın idi ki, həmin qraf kraliçanın böyük qardaşı, Roma imperatoru II İosifdir<sup>1</sup>. Jirarden İosifin

<sup>1</sup> II İosif (1710–1790) – 1765–80-ci illərdə Mariya-Tereziya ilə birgə hökmədarlıq etmiş, sonralar «German milletinin Müqəddəs Roma imperiyası» adlanan dövlətin imperatoru olmuşdur. Kəndlilər hökətiyinin qüvvətlənməkdə olduğu şəraitdə zadəganlığın hökməranlığını möhkəmləndirmək məqsədilə ölkənin bəzi vilayətlərində kəndliləri şəxsi asılılıqdan azad etmiş və bir sıra digər məhdud islahatlar keçirmişdi.

Şəxsində imperator Mark Avreli zamanından bəri yer üzünə gələn ən qabaqcıl bir hökmdarı görürdü. O, İosifin gelişindən vəcdə gəlmış, xeyli təşəxxüslənmişdi.

İmperatorun davranışsı onun şərəfi haqqında gedən danışıqlara tamamilə uyğun gəldi. O, Jirardenlə öz tayı kimi söhbət edirdi, Jirarden Jan-Jakın əsərlərindən misallar çəkdikdə diqqətlə qulaq asırı, onunla «İctimai müqavilə» haqqında fikir mübadiləsi aparırdı, tutduğu mövqeyə görə royalist<sup>1</sup> olmasına baxmayaraq, özünü Jirardendən daha qabaqcıl adam kimi göstərmış oldu.

Nahardan sonra imperator cəzbedici səmimiyət və sadəliklə öz qonaqcıl ev yiyesindən xahiş etdi ki, gəzinti zamanı onu müşayiət etməsin, çünkü o, Jan-Jak kimi tənhalıqdan həzz almaq istəyir. Jirarden qayğıkeşlik edib göydə qara buludların olduğunu dedikdə, qraf Falkenşteyn dedi ki, Alp dağlarına çıxarkən hər şeyə alışmışdır, buna görə də Jirardenin xəbərdarlıq etdiyi təhlükələrə əhəmiyyət vermedi. Təxminən, bir saatdan sonra tufan qopdu. Jirarden tərəddüddən əzab çəkirdi, bilmirdi ki, həşəmetli qonağın ardınca adam göndərsin, ya yox. O göstəriş verib, dərhal da bu göstərişi ləğv etdi. Daha bir saat sonra iliyənədək islanmış, gülümsər qraf Falkenşteyn qayıtdı və dedi ki, çox güclü leysan tökən zaman zağaların birində gizlənilmiş. Qraf əynini dəyişib markizin təklif etdiyi libası geydi, sonra isə onlar bir-birindən çox razi halda ayrıldılar.

Markiz həmin kiçik zağaya «İosif zağası» adı verib üstündə bu şeri həkk etdirdi:

*Ey yolcu! Tələsmə, bir dur, bir dayan!  
Gördüyün darısqal, bu nəmli zağā  
Sığıncaq olmuşdu, bil ki, bir zaman  
Xeyirxah insana, gözəl qonağa.*

---

<sup>1</sup> Royalistlər – kral tərəfdarları

## II fəsil

### ERMENONVİL KƏNDİ VƏ «İCTİMAİ MÜQAVİLƏ»

İosifin gəlişindən müsyö de Jirardendə yaranmış sevinc hissİNə bir damcı kədər də qarışdı. İmperator İosif qəsr-də gecələməkdən boyun qaçırib həmişə özü ilə gəzdirdiyi yol çarpayısının Moris atanın meyxanasında qurulmasını əmr etdi.

Bu sadə ev imperatora çox xoş gəldi; damın bir hissəsi samanla örtülmüşdü, bu isə ona Filimon və Bakvidanın<sup>1</sup> komasını xatırladırdı. Moris atanın özünü isə bir-birinə zidd fikirlər didirdi. Ona görünməmiş hörmət edilmişdi: Roma imperatorunun özü onun evində gecələmək istəmişdi. Lakin Jan-Jakın fəlsəfəsi Moris ataya vətəndaşlıq qururu aşılıdı, o hətta belə bir hörmətlə qonağa başqalarına göstərdiyindən artıq hörmət göstərmək istəmirdi. Buna baxmayaraq, imperator onun qızının başını sigallayıb mehribancasına adını soruşduqda Moris davam getirə bilmədi.

– Nə böyük şərəf, nə böyük şərəf! – öz-özünə deyirmiş kimi söyləndi. – Bu mehribanlıq mərhum Jan-Jaki nə qədər sevindirərdi.

Şamdan sonra İosif, Morisdən Jan-Jak haqqında bila-vasitə özünün təəssüratını soruşdu. Meyxanaçı müəllimin bütün əsərlərini yeddi dəfə oxuduğunu söylədikdə İosif «İctimai müqavilə» haqqında Morisin nə fikirdə olduğu ilə maraqlandı. O, Morisə diqqətlə qulaq asıb arabır: «Bax bu yeri diqqətəlayiqdir, möhtərəm cənab! – Yaxud: – O qədər də pis deyil!» – deyirdi.

Markiz öz zağasına lovğa sözər həkk etdirdiyindən Moris ata da ondan geri qalmaq istəmirdi. O, Sanlı şəhərindəki müsyö Miye adlı şairə müraciət edərək, bu əlamətdar hadisəyə müvafiq bir şeir yazdırmaq istədiyini bildirdi. Müsyö Miye onun arzusunu yerinə yetirdi, çox keçmədən İosifin gəlişini tərif edən sözər yazılmış lövhə meyxananın divarına bənd edildi. Lövhə «Ey tacidər filosof, sən sadə

<sup>1</sup> Filimon və Bakvida – Qədim Roma şairi Nazon Ovid tərefindən işlənmiş qədim Finikiya əfsənəsinin suretləridir. Filimon və Bakvidanın birgə ailə həyatı öz nümunəviliyi ilə fərqlənirdi.

komanı saraydan üstün tutdun...» sözləri ilə başlayıb «Xoşbəxt germanların hökmdarı və atası» sözləri ilə qurtardı. Tezliklə Ermenonvilin bütün sakinləri bu şeri əzbər bilirdilər.

Gözçəcarpan lövhə markizi çox əsəbiləşdirdi. Bu Moris həmişə onun qanını qaraldır! Çox uzaq zamanlardan onun meyxanası «Şabalıd ağacı altında» adlanırdı; indi isə təbiətin qucağında gəzişən Jan-Jakin şəkli parlaq tonlarla çəkilmiş lövhədən göründüyü kimi, meyxananın adı dəyişdirilib «Jan-Jakin sığınacağı» adlandırılmışdı. Moris atanın təsiri altında kəndin sakinləri hamiya danışıldilar ki, Jan-Jak tez-tez «Sığınacağın» bağında oturub necə həvəslə söhbət edərdi, ziyyətçilər isə oraya gedib xatirə yerlərini gəzirdilər. Tezliklə lovğa meyxanaçının, kim bilir, nə məqsədlə düzəltdiyi qeyd kitabı Fransanın məşhur xadimlərinin adları ilə doldu.

Morisdə qonaqların yanında oturub onlarla söhbət etmək xasiyyəti var idi. O, guya, Jan-Jak tərəfindən söylənmiş fikirləri təkrar edir, müəllimlə bağlı olan mənasız, təsirli və gülməli əhvalatlardan danışındı, dahi dostunun vəfatının səbəbi barədə şübhəli şayiələr piçildiyordı. Qonaqlar mütəəssirliklə qulaq asır, dəhşətə gəlir, Jan-Jakin yemlədiyi ördək və baliqlara yem verirdilər; qraf de Lin hətta meyxanaçına pul vermişdi ki, bu ev heyvanlarını qonaqlar üçün qırıb tələf eləməsin və qoy bunlar öz əcəli ilə ölsün.

Nəinki təkcə markiz, həmçinin madam Levasser də belə hesab edirdilər ki, Morisin məşum piçiltili tamamilə artıqdır. Madam Levasser özünə xas olan enerji ilə bu işə dərhal son qoymağı qət etdi.

Madam Levasser üzərinə parlaq günəş ləkələri düşüb oynasın zil qara geyimdə bağdakı şabalıd ağacları altında vüqarla oturmuşdu. Qayğanaq yeyib tünd-qızılı çaxır içir və baliqlara yem verirdi. Moris ata narahat surətdə var-gəl edirdi.

– Müsyö, bir buraya gəlin, – madam Levasser əmr etdi. – Əyləşin. Deyirlər ki, siz mənim hörmətli kürəkənimin vəfatından pis qazanmırınsınız.

– Cəsarət edib deyə bilərəm ki, bacardığım qədər onun dostu olmağa çalışmışam, – meyxanaçı cavab verdi.  
– Bu, hamiya məlumdur, bunu hamı təqdir edir, xalq da bunu bilib, söz yox ki, mənim yanımı gəlir.

Bunları söylədikdə madam Levasserin dinmədiyini görən Moris meydan oxuyurcasına əlavə etdi:

– Dostum Jan-Jakın belə biqafıl ölümü məni hədsiz dərəcədə təəccübəndirdi. Axi ölümündən bir neçə saat əvvəl mənimlə hərarətlə danışır və özünü çox yaxşı hiss edirdi.

– Siz belə qəfil ölüm dediniz, eləmi? – madam Levasser dilləndi.

O, balıqları yemləməkdə davam edirdi, dərin-dərin nəfəs aldığına görə üst dodağındakı narın tük güclə sezi-ləcək dərəcədə əsirdi.

– Belə qəfil ölüm... bəziləri isə söz yox ki, buna şübhəli dərəcədə qəfil ölüm sözlərini də əlavə edirlər. Uzun günləri tez başa vermək üçün ermenonvilli qeybətcillər ağızlarına gələni danışırlar! Ancaq müsyö, ehtiyatlı olun ki, bir gün adamlar bu işdə sizin də əliniz olduğunu piçilti ilə danışmasınlar; çünkü onun qəflətən vəfat etməsinin sizə xeyri çox olmuşdur. Sonra başınıza iş açarsınız ha!

Meyxanaçı özünü itirmiş halda gözlərini madam Levassera dikdi.

– Axi hamiya məlumdur!.. – heyrətlə səsləndi.

– Həmçinin hamiya məlumdur ki, – madam Levasser Moris atanın sözünü ağızında qoydu, – onun vəfati ürə-yimizə dağ çəkməklə bərabər, mənim və qızımın cibinə böyük zərər yetirib. Bununla belə, iki köməksiz dul qadının ayağının altını qazanlar da var.

Morisi tər basmışdı, səssizcə oturmuşdu. Madam Levasser isə nəhəng cəmdəyini tamamilə dostcasına ona yaxınlaşdırıb yoğun səslə danışmağa başladı:

– Siz bizə kömək etməlisiniz, müsyö, çünkü bu, sizin əlinizdədir. Bağçanızdakı gözəl şabalıd ağacları altında ağızlarını boş tutub oturanlar az deyil; ağıllı meyxanaçı polisdən daha çox bilir. Belə isə, boş səhbətləri yayanların kim olduğunu öyrənib mənə yalnız göz vurun. Mən isə çalışaram ki, markizin məhkəmə hakimi bu boşboğazlarla haqq-hesabı tez çürüdər. Moris ata, bizə bu xidməti göstərməlisiniz, aksi siz mənim unudulmaz kürəkənimin dostu idiniz. Mənim Terezam çoxdandır ki, mərhumun şəxsi şeylərindən bir neçəsini sizə xatirə hədiyyəsi göndərməyə hazırlaşır.

Onun qəmli, ciddi və tələbkarlıqla baxan kiçik, sərt gözləri meyxanaçıya dikilmişdi.

– Siz çox xeyirxahsınız, madam, – Moris dilləndi. – Əgər açıq danışınqsız, – ürəklənib davam etdi, – icazə verin, mən də açıq danışım. Axi indi babalarımızın yanına getmiş mərhumun ölümü, doğrudan da, bir qədər qaranlıqdır: madam, bunu siz özünüz də inkar edə bilməzsınız.

– Bəlkə, bu belədir, bəlkə də, yox, – madam Levasser səmimiyyətlə cavab verdi. Məlumunuz olduğu kimi, mənim hörmətli kürəkənim daim özünün fəlsəfi düşmənlərindən şikayət edirdi; buna görə də qəfləti vəfatın səbəbini mən bir neçə cür yozurdum. Lakin şahidlər olmadığı üçün, cənab məhkəmə hakimləri belə qərara gəldilər ki, ölüm təbii olaraq, yəni beyinə qan sızması nəticəsində baş vermişdir, biza, yəni mənə və qızıma başsağlığı vermek üçün iltifat buyurub təşrif gətirmiş ülyahəzrət kralıça öz gəlişi ilə qərarın düzgün olduğunu təsdiq etmişdir. Sizcə, kralıça və məhkəmə son söz dedikdən sonra Moris atanın və madam Levasserin artıq-əskik sözlər danışmasına dəyərmi?

Madam Levasser sözünü yarımcıq kəsdi.

– Getmək vaxtıdır. Mən sizə nə qədər verməliyəm, müsyö? – soruşdu.

– Heç bir şey, madam, – Moris ata cavab verdi. – Siz mənə xeyli şərəf verdiniz! Əgər xatirə hədiyyəsi məsələsi gerçəkdirsə, sizin və hörmətli qızınızın yanına təşrif buyurmaq məmnuniyyətinə nail olaram. Onsuz da, mən çoxdan idi ki, bizim mərhumumu çox sevindirən İsveçrə evciyinə baxmaq arzusunda idim.

İki gün keçməmiş Moris oraya geldi. Jan-Jak haqqında söhbət çox təsirlili, vəcdli və sadəcə olaraq, səmimi ahəngdə gedirdi.

– Bir təsəvvür edin, bu evdə yaşamaq ona qismət olmadı! – Moris ata tez-tez kədərlə təkrar edirdi.

Meyxanaçı gedəndə özü ilə mərhumun xalatını, tüüp-qabısını, əlağacını və içərisinə qoyun dərisi vurulmuş altı yeyilmiş həsir şap-şaplarını apardı.

Bundan sonra Moris hörmətli qonaqların qarşısında dostu və müəllimini xatırladan şeyləri nümayiş etdirərdi.

Həyəcandan ürəkləri riqqətə gələn qonaqlar titrək əllərini əziz xatirələrə toxundurarkən çox zaman bunlardan

birini əldə etməyi ürəklərindən keçirirdilər. Lakin Moris ata şirnikləndirici vədlərə aldanmırıldı. O, Volterin övladlığğa götürdüyü qızının əri Vilet deyil ki, bu zamana kimi Fransada döyünen ən alicənab bir ürəyi – mərhum Volterin ürəyini qutusu ilə bərabər naməlum bir ingilis kolleksiyaçısına üç yüz luidora satsın!

Lakin onun yenilməz olmasının ziyanətçiləri məyus etdiyini görən Moris ata özü özündən soruşurdu ki, əgər mərhum Jan-Jak bilsəydi ki, Moris ziyanətçiləri necə incidir, görəsən, nə deyərdi? Buna görə də o, tamamilə eyni olan tütünqabı və şap-şap alaraq, onları satmağa başladı, ürəyində isə əsl xatırə şeylərinin onun özündə qaldığından təsəlli alırdı.

Meyxanaçı, Terezanı və onun anasını sakit buraxıb, ikiqat amansızlıqla markizi təqib etməyə başladı. Bütün Ermənonvil onun uydurduğu dedi-qoduları təkrar edirdi.

Buna nail olmaq çətin deyildi, çünki markiz de Jirardinən kəndliləri öz senyorlarını sevmirdilər. Doğrudur, ziyanlı senyor onları bəzi vergilərdən və pul tutulmasından azad etmiş, bəzi zəhmətləri yüngülləşdirmişdi, lakin çox xırda iş üstündə onları sıxışdırırdı, ədalətsiz, özbaşına və hətta amansız idi, Jan-Jakın vəfatından sonra onun özbaşınalığı və Dəyənək-Ata olması özünü daha çox təzahür etdirirdi. Kəndlilər deyinməyə başlamışdilar. Öz təhkimli kəndliləri ilə yaxşı davransa da, onlara azadlıq kağızı<sup>1</sup> verməməsi nəinki təhkimli kəndlilərin, hətta icarədarların və azad kəndlilərin də narazılığına səbəb olurdu.

Senyor öz imtiyazlarından şəxsi mənfəət güdməyərək, patriarchal vicdanlılıq əsasında istifadə edirdi. O fikirləşirdi ki, əgər bu küt, yarımhəyvan canlılara atalıq qayğısı göstəriləməsə, bir də görərsən ki, onlar özlərinə qarşı da cürbəcür cinayət törətdilər. İnadkar kəndlilərin ona layiq olduğu məhəbbət və hörmət bəsləmələrinə nail ola bilmədiyindən, Jan-Jakın ölümüնə cavabdeh olması haqqında uydurma və şayiələrin kəsilməməsindən çox əsəbiləşirdi.

Belə bir şəraitdə senyoren təhkimli kəndlilərindən olan muzdur Truel ona müraciət edərək xahiş etdi ki, qızı Polinanın bir nəfər cavan azad kəndlili oğlu ilə nikahına

<sup>1</sup> Azadlıq kağızı – kəndliləri təhkimçilikdən azad etdikdə onlara verilən şəhadətnamə

icazə versin, cavan kəndlə onun mülkündə deyil, gözü-nün düşməni olan qonşusu şahzadə Kondenin mülkündə yaşıyırırdı. Jirarden bir çox tərəddüddən sonra razılığa gəldi. Senyor bircə dəfə kəndlilərlə mərhəmət və mülayimcəsinə dolanmaqla onlara təsir göstərməyə cəhd etmək istədi və nəinki Polina Truelin nikahına icazə verməyi, həm də təh-kimli kəndlilərini azad etməyi qət etdi.

Jirarden kəndlilərə əmr etdi ki, qəsrə nümayəndə heyəti göndərilsin, bunun da vasitəsilə çıxardığı alicənab qərarı xalqa çatdırınsın.

Nümayəndə heyəti qəsrin böyük salonuna toplandıq-dan sonra o, sözə başlayaraq dedi ki, canını dışınə tutaraq Polina Truel ilə Jozef Karterenin nikahına icazə verir. Sonra o, əvvəlcədən hazırlanmış nitqi söyləmək istədikdə, Mişel Deport birdən dəstənin içərisindən taxta başmaqları ilə qəşəng, güzgü kimi parıldayan parketi yönəmsizcə-sinə ciza-ciza irəli çıxıb cəsarətlə danışmağa başladı.

– Senyor, – dilləndi, – yoxsullara və məzlumlara tez-tez dost əlini uzadır, o, bəşəriyyətin dostu müsyö Jan-Jaka da qonaqpərvərlik göstərmişdi. Lakin çoxları, hətta həzrət-ali xristian kralımız da öz təhkimlilərinə azadlıq kağızı verib onları hüquqda hamı ilə bərabər etmiş və öz imtiyazlarından əl çəkmişlər. Bəs nə üçün onların məşhur və qüdrətli senyoru öz imtiyazlarından əl çəkmək istəmir? – Bu, onla-rın qəlbinə çox bərk toxunur. Bəs sonrası necə olacaq? Bəlkə, monsenyor da ağlını başına yiğib deyəcək: bu işlərə son qoymaq lazımdır!

Jirarden bir addım geri çekildi. O, inciklik hiss etdi: alicənablıq edib öz arzusu ilə vermək istədiyi şeyi ondan zorla qoparmağa çalışırdılar. O heç bir cavab vermədi.

Bu zaman xalq arasında «Antuan baba» çağırılan qoca Antuan Mone qocalara məxsus bir səslə danışmağa başladı.

– Müsyö Jan-Jak bizim aramıza gələndən sonra tez-tez bir yerə yiğisiriq, kədindən savadlılarından biri – müəllim Arle və ya Moris ata onun kitablarının fəsillərindən birini oxuyub bizə izah edir. Əgər Jan-Jakin kitablarında yazılmışsaydı, biz heç də siz senyora acizanə surətdə müra-ciət etməzdik; – bu sözləri dedikdən sonra Tövrati oxu-yurmuş kimi Jan-Jakdan bir parça əzbərdən söyləməyə

başladı: – İşin mahiyəti hər iki tərefin – hökm verənlərlə itaətkarların hüquqları arasında ədalətli hədd qoyulmasındadır, həmçinin bu itaətkarların üzərinə düşən vəzifələrlə onların bir canlı insan kimi malik olduqları təbii hüquqlar arasında ədalətli hüdud qoyulmasındadır.

Qocanın sözləri Jirardeni daha çox pərt etdi. Əvvəlcə onun oğlu Jan-Jakin təlimini üsyankarcasına şərh edirdi, indi isə kəndlilər cürətlənib Jan-Jakin yazdıqlarını ona, Jirardenə öyrətməyə və necə hərəkət etmək lazımlı olduğunu göstərməyə çalışırlar. Bunların hamısı kəndlilərlə mülaim davranmasından irəli gəlir. Eybi yoxdur, mən sizə göstərərəm, «*Vos ego!*<sup>1</sup>» – markiz xəyalən onları hədələdi. Ancaq öz kəndlilərinin fəlsəfəsinə açıq-açığına məhəl qoymasına müsyö Robine ilə əmisi oğlu Vodreyin onu necə məsxərəyə qoyacaqlarını təsəvvür etdikdə özünü saxladı.

– Dostlarım, – nümayəndələrə bir qədər istehzalı təbəssümlə müraciət etdi, – bizim Jan-Jak heç də Moris atanın sizə izah etdiyi kimi yazmamışdır. Bilirsinizmi, İctimai müqavilə haqqında kitab belə bir ideyaya əsaslanmışdır ki, insan bədənində olan ayrı-ayrı üzvlər kimi, dövlətin də ayrı-ayrı hissələri bir-birini qarşılıqlı surətdə tamamlamalıdır. Bunu yazarkən bizim Jan-Jak Roma tarixində olmuş bir hadisəyə əsaslanır. Romalılar qədim zəmanənin ən böyük və rəhmdil xalqlarından biri olmuşdur. Günlərin birində üçüncü silk üsyan qaldırarkən, birinci silkin xadimlərindən olan Meneni Aqrrippa adlı birisi üsyançılara ayrı-ayrı üzvlərin rolunu izah edir. O deyir ki, silkin birisi beyinin, o birisi isə qarının vəzifəsini görməlidir. İndi əminəm ki, siz beyini təcəssüm etdirdiyinizi isbat etməyə çalışmayacaqsınız.

Jirarden qara camaatla mübahisə edib özünü alçaltmaq istəmirdi, lakin o, özünü saxlaya bilmədi – onun ahəngində təhqir səslənirdi.

Cavab əvəzinə yenə də həmən Mişel Deportun səsi ucaldi.

– Xeyr, – kəndlili çox sadəlövh və kobud cavab verdi, – biz qarın olmağına qarınq, bunu bilirik. – Sonra təbəssümlə əlavə etdi: – Ancaq bu qarını da doldurmaq lazımdır da!..

Həmisi güldü.

<sup>1</sup> Mən sizi! (*lat.*)

Təkcə markiz gülmürdü. Kəndlilərin gülüşündə nə isə xoşagelməz, təhlükəli, uğursuz bir nida səslənirdi. Birdən Jirarden öz kəndlilərinin əsl simasını görüb dərk etdi. Zahirən onlar küt görünsələr də, bu kütlüyün xeyli hissəsi sünidir, bu maska arxasında kin, bir kəndli hiyləgərliyi, təhlükə gizlənir.

— Monsenyor, inciməyin, — Antuan baba yenə də barışqı yaratmaq üçün sözə qarışdı. — Bəlkə, biz, həqiqətən də, kobuduq və bizdə öz fəlsəfəmizdən başqa heç bir fəlsəfə yoxdur. Ancaq, — onun qocalara məxsus səsi cingildədi, — donuzsifət olsaq da, deyirik: öz peyinliyimizi qonşunun güllüyündən üstün tuturuq.

Öz razılığı ilə verməyə hazır olduğu şeyi həyasızcasına onların qoparmasına Jirarden yol verməyəcəyini möhkəm qət etmişdi. Hamı çox pərt ayrılib dağlılıdı.

Jirarden günlərlə özü-özünə qəzəblənirdi. Onun kəndliləri özlərini elə aparırdılar ki, guya, Jan-Jak onun evində deyil, kəndlilərin evində qonaq qalmışdır. Axi «İctimai müqavilə» bu cür cahil adamlar üçün deyil, ümumun riphahının qayğısına qalmaq etibar edilmiş xüsusi seçmə şəxslər üçün yazılmışdır.

Markizin əqidəsinə görə, Jan-Jakın təlimini qəsdən düzgün şərh etməyənlərdən biri, çox güman ki, Martin Katrudur. Bu ötkəm sifətli və iti baxışa malik oynaq gözlü qaradınməz oğlanı Jirarden əsla sevmirdi, Fernandin onu özünə dost seçməsindən də əsla məmnuniyyət hissi duymurdu.

Fernandin hərəkətləri isə Martini fikirləşməyə məcbur etmişdi. Mərhum Jan-Jakın açıqca təsiri altında Fernand, nəhayət, ası olub okeanın o tayındakı azadlıqsevənlərin yanına getmişdi. Ancaq ona xas olan bir həvəslə Martin Jan-Jakin kitablarını daha diqqətlə oxuyur, burada dolaşiq və qəliz ideyalarla bərabər, yeni, gözlənilməz, inqilabi ideyalara da tez-tez rast gəldi. Bu cür adamın nəinki aristokratların arasında qalması, hətta ona belə ehtiram göstərilməsi ağlaşımaz bir şey idi. Jan-Jakın əsərləri Martinin istismarçılarla qarşı düşməncəsinə sayılıqlını artırırdı. Hətta bu jirardenlər alicənablıq etdikdə belə səmərəsi olmur; çünki barıtları çatışmır. Jan-Jak öyrədir ki, bütün qiymətli, ağıllı fikirlər aşağıdan gəlir, xalq tərəfindən, üçüncü silk

tərəfindən yaranır. Qanmazları isə güclə də olsa, yaxşılıq etməyə məcbur etmeliyik.

Ermenonvil gündən-günə Martinə darlıq edirdi, Martin məktəb müəllimi Arleni o qədər dəng elədi ki, müəllim axırdı əlacsız qalıb markizdən bacarıqlı gənci şəhərdə, daha yaxşısı Parisdə mirzəlik vəzifəsinə təyin etməyi xahiş etdi. Martin hər an markizə Fernandi xatırlatdığından o, həmin gənci gözündən daha tez iraq etməyə həvəslə razılıq verirdi. Kəndlil nümayəndə heyəti ilə baş vermiş əhvalat məgər fəlsəfənin qara camaatin başını necə gicəl-ləndirdiyini göstərmirdimi? Gənc Katru isə bundan əlavə, təbiətən üsyankar idi. Buna görə Jirarden nə hə, nə yox dedi.

Əhəmiyyətsiz bir əhvalat onun tərəddüdlərinə son qoydu. Onun sahib olduğu torpaqlarda qədimdən bəri mövcud olan balıq ovu qaydası markizin xüsusi diqqətlə hifz etdiyi imtiyazlardandı. Sahib olduğu sularda balıq tutmağa kəndlilərə icazə verdikdə o, tutulan balığın bir hissəsini öz mətbəxinə aparmaq hüququna malik idi. Bir dəfə necə oldusa, dul Katrunun öz dükanında qəsrin işçi-lərinə göstərmədən balıq satdığını gördülər. Dükəndə qadın məsuliyyətə cəlb edildikdə o, özünə bəraət qazan-dırmaq üçün müxtəlif hiylələrə əl atdı. Bu isə əsəbiləşmiş markizi daha da hiddətləndirdi. Katrunun icarə vaxtının qurtarmasından istifadə edərək dükanı başqa müştəriyə icarəyə verdi. Bu, qoca qarının və onun oğlunun, onsuza, ağır vəziyyətini daha da pisləşdirdi. Kəndin sakinləri deyinir və donquldanırdılar.

Jirarden özünü təhqir olunmuş hesab edirdi. O, təhkimçilik hüququndan özü əl çəkmək istədiyi halda qana-caqsız kəndlilər onu hər şeyi olduğu kimi saxlamağa məcbur etmişdilər. İndi isə tədbirsiz dul qadın onu öz dükanını əlindən almağa məcbur etmişdi. O, senyorların ən mərhə-mətlisidir, lakin zahirən hər bir şey bunun əksini göstərir və kəndlilər ondan çox gileyənlərlər. Hər şeyin səbəbi isə budur ki, onlar Jan-Jakin əsərlərini oxuyub, insanlar içərisində ən müdrik və ağıllı adamın aydın fikirlərini özləri qandığı kimi izah edirlər.

Markiz bir dəfə qəbul etdiyi qərarından dönən adam deyildi. Lakin o, dul Katruya ağır cəza verdiyinə təəssüf

edirdi. Çox fikirləşmədən özünün Parisdəki vəkili metr Buveyə müraciət etdi. Buve Martini öz kontoruna götürməyə hazır olduğunu bildirdi.

Martin Katru anası ilə Parisə köçdü.

### *III fəsil*

#### MADAM LEVASSER MEYDANDAN ÇIXIR

Tereza mərhum ərinin qəbri üstə tez-tez gələrdi. O qorxurdu ki, rəhmətlik ərinin ona qəzəbi tutar, çünki Tereza bütün aləm qarşısında ərini qəbrə salan bir adamı, Nikolası öz əri adlandırmışdı. O, Jan-Jakdan üzr istəyir və başa salmağa çalışırdı ki, bu işləri gördükdə heç bir iyrənc fikrə düşməmiş və onu əsla incitmək istəməmişdir.

250

Jan-Jakin vəfatının birinci ildönümü günü o, qayğısız gözlərini məqbərəyə zilləyərək məşhur söyüdün altında oturarkən birdən Jirardenin gəldiyini gördü, lakin markiz onu görən kimi geri döndü.

Markizin ona bu cür pis münasibət bəsləməsi, həqiqətən, bir biabırçılıq deyilmə! Heç olmasa, Jan-Jakin vəfatının ildönümü günündə onun dul qadınına iltifat göstərə idi.

– Əgər kraliça bizə pis nəzərlə baxmayıbsa, bəs markiz nə üçün başını dik tutub gəzir, – hiddətli halda anasına şikayət etdi. – Gəl yaxşısı, buradan köçüb gedək və zəhlətökən qəsrədə onu tənha buraxaq.

Madam Levasser, hər zaman olduğu kimi, Terezanın söylədiyi ağlabatmad cəfəngiyati eşidib köksünü ötiirdü.

– Markiz sənə nifrət bəslədiyini və səni buradan qovmaq fikrində olduğunu nə qədər açıq göstərmiş olsa da, yadda saxla ki, Russonun dul qadını Ermenonvildən, qəbir-dən ayrılmazdır, – deyə qızına dönə-dönə izah etdi. – Əgər sən bədbəxt dul qadın olaraq qalmasan, – Terezanı qandırırdı, – əsgî parçasına tay olacaqsan. Onda sənə nə ingilis kralından, nə də lord-marşaldan nə bircə su, nə bir qara pens çatacaq. Yadda saxla: Jan-Jakin qəbri yeganə gəlir mənbəyindir, ay inəyin biri inək!

Markizin bugünkü ürəksindirən hərəkəti Terezanın əhvalını çox pozmuşdu, belə vəziyyətə o, nadir hallarda

düşərdi. Adətən, süst olan Tereza özünü çox sakit tutur və tənha evindəki həyatla razılaşan adam kimi aparırdı. Madam Levasser Terezanın heç kəslə gəzmədiyini razılıq hissi ilə bəyənirdi.

Amma Tereza özünə asanlıqla çoxlu müştəri tapa bilərdi. Russonun dul arvadı müəyyən maraq oyadırdı, onun arxasında sürünən çox adam tapılardı; elə Terezanın özü də zaman-zaman şəhvətindən doğan tələbatı ödəməkdən boyun qaçırmazdı. Lakin o, özünü saxlayırdı. O, öz Nikolasını gözləyirdi.

Bu illər ərzində Nikolas iki dəfə gizlice olaraq özü barədə ona xəbər göndərmişdi. İşarə verirdi ki, mütləq qayıdaqcaqdır. Bir ağa ədası ilə buyururdu ki, onu gözləsin və heç bir axmaqlıq eləməsin.

Tereza itaət edirdi.

Tereza axı özünü mərhüm Jan-Jakın da gözü qarşısında öz tərifəlayiq davranışını ilə bir qədər safə çıxarmışdı. Açığını söyləsək, onun qəflətən vəfat etməsində, ümumiyyətlə, Terezanın heç bir günahı yox idi, lakin müsyö Nikolas bunu onun xatiri üçün etdiyindən Jan-Jakin, hər halda, ona acığlı tuta bilər. Əgər Tereza Jan-Jaki sakit etməyə çalışsa, bunun, hər halda, heç bir zərəri olmaz. O, nəinki tez-tez qəbir üstünə gedir, habelə saribülbüllərə də qayğı ilə qulluq edir, qablardakı suyu tez-tez dəyişdirir və hər gün quşlar üçün onların çox xoşladığı xırda qırmızımtıl bitki – qaymaqcıçayı toplayırdı.

Aylar, illər ötüb-keçir, madam Levasser hiss edirdi ki, son günləri yaxınlaşır.

O, son qüvvəsini toplayıb axırıncı dəfə göstəriş vermək üçün Sanliyə metr Jiberin yanına getdi. Vəkil qurd cinsindən olsa da, öz işini yaxşı bilən adam idi, madam Levasser ona öz arzusunu və dərdini açıq söylədi. O, axırət dünyasından da yaşı keçmiş oğluna və qızına qəyyumluq etmək istəyirdi; hər ikisi yaşı olsa da, bu qəyyumluğa ehtiyacları vardır. Madam Levasser tələb edirdi ki, vəkil, Fransuanın ildə iyirmi luidordan artıq olmamaq şərti ilə pul alması üçün vəsiyyətnamə tərtib etsin. Hər şeydən əvvəl isə o, metr Jiberdən xahiş edir ki, istər hüquq qaydası və şəxsi təsir yolu ilə, istərsə də inandırma vasitəsilə – nə yola olursa olsun, Terezanı ikinci dəfə ərə getməkdən

çəkindirsin. Tereza Russonun dul arvadı kimi qalmalı, dul Russoya verilən təqaüd ilə yaşamalı və bu təqaüddən asılı olmalıdır. Madam Levasser bu haqda metr Jiberdən bir daha xahiş etdi ki, mümkün qədər qayğı göstərsin, Allaha və vəkillərin himayədarı müqəddəs İvona and içsin ki, bu xahişi yerə salmayacaqdır. O isə bu iş üçün ona xeyli pul verməyə hazırlırdır.

Səsi xırıldayan və inildəyən kök qoca kaftarın sözləri və möhkəm iradəsinin qüvvəsi metr Jiberə böyük təsir göstərdi. Jiber etiraf etdi ki, onun bütün sərəncam və göstərişləri bir ana məhəbbəti kimi müdrikdir, bundan əlavə, qeyd etdi ki, Jan-Jakin fəlsəfəsini çox yüksək qiymətləndirir. Əlbəttə, dul qadını asılı vəziyyətdə saxlayan qanun maddələri, çox güman ki, yoxdur, lakin ildə beş luidor haqqı şirniymiş vəkil özündən asılı olan hər bir şeyi edəcəyinə söz verdi.

Ermenonvilə qayıtdıqdan sonra madam Levasser yorğan-döşəyə düşdü və ölümünü gözləməyə başladı.

Serjant Fransua gəldi və anasını belə vəziyyətdə gördükdə hönkürtü ilə ağlamağa başladı.

– Mən sənin qayğına qalmışam, mənim qəşəng, mərhəmətli və qoçaq oğlum, – qarı oğluna təsəlli verməyə başladı. – Sənə illik renta<sup>1</sup> düşür. Mən ərafdan keçən kimi bir-bir müqəddəslərin yanına gedib sənə öz ağıllı ideyanı həyata keçirmək üçün kömək etməyincə onlara rahatlıq verməyəcəyəm, bu isə, güman edirəm, tez olacaqdır!

Onun nitqi tutulub güclə danışan vaxt son dəfə Tereza ilə söhbət elədi. Madam Levasser qızının beyninə yeritməyə çalışırı ki, Fransua nə qədər cəzbedici planlar uydurşa da, əsla Parisə getməsin. Bir də ki, nə olursa olsun, hətta onun dostu, o it oğlu gəlib çıxsa da, Tereza ərə getməlidir. Qarı axırıncı dəfə təkrar etdi:

– Sən nə qədər ki Russonun dul arvadısan, pulun hər zaman olacaqdır. O eclaflar görsə ki sənin pulun yoxdur, əziz bala, ağır günlərin başlayacaq və ola bilsin, ömrünün sonu yaxınlaşacaq. Jan-Jakin qəbrinə sadiq ol! Russonun dul arvadı olaraq qal! – madam Levasser əmr etdi və o saat can verməyə başladı.

---

<sup>1</sup> Renta – sahibkarın heç bir işgüzar fəaliyyəti olmadan kapital, mülk, yaxud torpaqdan müntəzəm surətdə aldığı gəlir

Serjant Fransua anasının vəfati xəbərini markizə şəx-sən özü çatdırdı. Serjant eyham vurmağa çalışdı ki, qarını Jan-Jakin yanında dəfn etmək lazımdır, çünki qarı vaxtilə onun qayğısına sədaqətlə qalmışdı.

— Yox, bu əsla ola bilməz! — markiz sərt cavab verdi.

Aristokratin təkəbbürü serjanti çox coşdurdu. O, pul əsirgəməyib anası üçün birincidərəcəli dəfn sıfariş etdi. Damartenin bütün ruhaniləri dəfndə iştirak edirdi. Moris ata fürsəti əldən buraxmayıb Jan-Jakin qayınanasının qəbri üstündə nitq söylədi. O, qarının faciəli taleyinə ağlayırdı: Jan-Jakin düşmənləri öz kürəkəni üçün bu qədər çalışan və ona sadıq olan qarıya böhtan atmış və onların arasında ədavət toxumu səpməyə çalışmışdır. Ermenonvil sakın-ləri mütəəssir olmuşdular. Dəfn mərasimində iştirak edən markiz laqeyd qulaq asırdı.

İsveçrə evciyəzində bacı-qardaş açıq danışdır. Fransua Terezaya bildirdi ki, onu Parisə, öz yanına aparmaq istəyir. Tereza isə cavab verdi ki, anası ona Jan-Jakin qəbri yanında qalmağı vəsiyyət etmişdir. Fransua ərz etdi ki, qanun ona bacısının harada yaşayacağını təyin etməyə haqq verir, çünki o — Fransua ailə başçısıdır. Tereza hər dəfə sakit və müləyimcəsinə cavab verirdi ki, nə olursa olsun, lap elə qanunsuz olsun, ayağını buradan bir addım da atmayacaqdır. Əgər belə isə, deyə Fransua hədə ilə dedi ki, onda ona çatacaq pulu xeyli azaltmalı olacaq; axı tamamilə ayındır ki, anadanqalma var-dövlət hər ikisinə çatır, bir ailə başçısı olmaq etibarilə isə Fransua onu istədiyi kimi xərcləyə bilər. Tereza soyuqqanlıqla cavab verdi ki, metr Jiber bunu onlara hamidan yaxşı və aydın izah edə bilər. Fransua gördü ki, bacısını yola gətirə bilməyəcək.

— Heç eybi yoxdur, — qəmgın və ruhsuz halda cavab verdi, — günlərin birində sən Parisə, mənim yanımı it günündə gəlib kömək diləyəcəksən. Mən, əlbəttə, səndən siğınacaq yeri və bir boşqab şorbanı əsirgəmərəm, çünki mən əsgərəm, alicənab olmayı da bacarıram. Ancaq sənin mənə qarşı etimadsızlığını heç bir vaxt yaddan çıxarılmayacağam. İndi isə mənə geri qayıtmaq üçün iki ekyü yolpolu ver.

Beləliklə, onlar vidalaşıb ayrıldılar.

Tereza Ermenonvildə qaldı. Bunu vətəndaşlıq vəzifəsi, qayda-qanun tələb edirdi. O əmin idi ki, Nikolas qayıtdıqdan sonra onu burada axtaracaq.

Tereza özünü İsveçrə evciyində rahat hiss etmirdi. Burada kabuslar – Jan-Jakin ruhu, madam Levasserin ruhu dolaşırdı. Onların hər biri Terezanın Nikolasla birgə yaşamaq niyyətindən narazı idi; anacığızı daha çox deyinir və hədələyirdi. Tereza Nikolasın onun barmağına taxdığı üzüyü hər dəfə anasına göstərirdi. Məgər bu üzük onu Nikolasla nişanlamamışdır mı? Amma anası sakitləşmək bilmirdi.

Nikolasın məxfi elçisi yenə də Terezaya xəbər gətirdi. O bildirdi ki, müsyö Nikolas yaxın zamanda qayıtmak istəyir; Tereza harada olursa olsun, onu gözləməli, heç bir ağılsız iş tutmamalıdır. Ciddi buyruq bunlardan ibarətdir.

Tereza xoşbəxt idi. Arabir diqqətlə bəzənib-düzənirdi. O istəmirdi ki, istəklili qəfildən gəlib onu səliqəsiz vəziyyətdə görsün. Bayramsayağı geyinib saatlarla oturur, gözlərini barmağındakı üzükdən çəkməyib şirin və xəyalı arzularla gülümşəyirdi.

#### *IV fəsil* JİLBERTA VERSALDADIR

Jan-Jakin Cenevrədəki dostları «Etiraf»ın nəşrini daha təxirə salmaq istəmirdilər. Jirarden əsərin çapdan çıxmazı ilə Jan-Jaka qarşı böhtan və narazlığının artacağından ehtiyat etsə də, təslim olmaq məcburiyyətdə qaldı.

«Etiraf» çapdan çıxdı. Kitabın təsiri Jirardenin gözlədiyinin tamamilə əksi oldu. Jan-Jakin öz həyatını və qəlbini rəhmsizcəsinə açıb göstərməsi oxucuları həyəcanlandırıldı; onlar Jan-Jakin çılgın bir həqiqətpərəst olmasına heyran qalmışdır. Oxulara elə gəlirdi ki, «Etiraf» onların bu vaxta qədər izahedilməz şəxsi hissərini və bir çox fikirlərinin gizli mənbəyini açıb göstərir. «Etiraf»ın səhifələrində oxular qarşısında canlanan müəllif nəcib emosiyaları və dəlilik həddinə çatan hiss və həyəcanları özündə cəmləmişdi. Birinci cəhət – vəcd və məhəbbət, ikinci cəhət isə hüzn yaradırdı. Oxular belə hesab edirdilər ki,

bundan sonra bu vaxta qədər öz-özlərinə də etiraf etmədikləri fikirləri indi ucadan demək və əqidələri açıq ifadə etmək mümkündür. «Etiraf» Jan-Jakin şöhrətini göylərə qaldırıdı.

Kitab çapdan çıxanda Jilberta de Latur Parisdə idi. Müsyö Robine «Etiraf»ı onun üçün gətirmişdi. Həmin axşam Jilberta markiz de Sen-Şamon tərəfindən təşkil edilən bala dəvət olunmuşdu. O, bala getməyib nahardan sonra dərhal öz otağına çəkilərək «Etiraf»ı oxumağa başladı.

Jilberta öz gözəl yataq otağında uzanmışdı; titrək şam işığı bədnəm Jan-Jakin həyatını çox səmimi təsvir edən sətirlərə düşürdü.

Jilberta kitabı sürətlə və acgözlük'lə oxuyurdu. Arabir onu əlindən buraxıb gözlərini yumurdu. Ona elə gəlirdi ki, sanki, Fernanda qulaq asır, Fernand isə kitabda təsvir olunan insanlar və onların gördükleri işlər haqqında danışır. Fernandin səsi otaqda aydın eşidilir, onun sözləri isə kitabdakı sözlərlə birləşib bir vəhdət təşkil edirdi.

«Etiraf»ın hər yeni səhifəsi Jilbertada nifrəti daha da artırır. Jan-Jak ilk dəfə Ermənonvil qəsrinin vestibülündə görüyüү zaman yaranmış təəssürat onu aldatmamışdı. Jan-Jak ona qulaq asmaq istəyənlərin hamısına bu kitabda açıq-aydın bildirirdi ki, o, zavallı, gülməli, natəmiz, zəif iradəli, xəstə və biməzə adamdır.

Belə bir adamın qarşısında isə indi hamı diz çökür! Məgər onlar kordurlar? Onu «həqiqət elçisi» adlandırırlar. Məgər onlar görmürlərmi ki, onun hər bir sözü iländir? Hər bir səhifə öz-özlüyündə inandırıcı səslənir. Lakin sonrakı səhifə əvvəlkini təkzib edir. Bu Jan-Jak, sadəcə olaraq, həqiqəti söyləməyə qadir deyildir. Hadisə elə baş verən anda həmin hadisə onun üçün öz həqiqiliyini itirir. Öz şəxsi hisslerinin təsiri altında Jan-Jak bir ifratçılıqdan başqa ifratçılışa qapılır, hər şeydə tərəddüd edir; onun üçün heç bir sabit şey mövcud deyil. Belə bir mütərəddidliyi, belə bir səbatsızlığı fəlsəfə kimi qələmə vermək olarmı? O, belə fəlsəfə üçün səmimi minnətdarlıq edir. Bu ancaq iyrənc bir hoqqabazlıqdır.

Jilberta kitabı örtüb, şamları söndürdü; yuxulamağa çalışdı, lakin onun qulaqlarında «Sevgilimlə vidalaşdım, istəklimlə vidalaşdım, daha biz görüşmərik» mahnısı səslənirdi.

İndi o, yenə də Jan-Jakin zəhlətökən, mənasız mahni-sının sədaları altında Fernand haqqında düşünür. O, özünü min dəfə and içmişdi ki, Fernand haqqında düşünməsin, çünkü onu yada salmaq geriyə qayıtməq deməkdir. Fernand öz qəlbini və canını yalançı peyğəmbərə satmış, onun naminə öz həyatını şikəst etmiş, korlamışdır. İndi Jilbertanın da həyatını korlamağa onun haqqı yoxdur. Hər şey bitmişdir.

Amma heyhat, hələ heç də hər şey bitməyib, özünü aldatmaq nəyə lazım. Babası ilə İsveçrəyə və İtaliyaya səyahət etdiyi vaxt yolda gördüyü dağ zirvələrinə, gölə, yaxud şəhərə baxıb həzz alarkən qeyri-ixtiyari özünə sual verirdi: görəsən, Fernand olsaydı, bunlara baxıb nə deyərdi? Axi nə oldu ki, birdən onun aqlına Yeni dünya ilə məşgül olmaq fikri düşdü? Nəyin xatırına indi özü də Amerika haqqında bu qədər kitab oxuyur?

Fernandin özü haqqında heç bir xəbər göndərməməsi düzülməzdır. Heç olmasa, atasına ki tez-tez və ətraflı məktub yaza bilərdi. Müsyö de Jirardenlə görüşdükdə babası nəzakət xatırınə Fernandi xəbər alırdı; lakin markiz özü də, demək olar, heç nə bilmirdi: oğlu ona gec-gec yazırıdı. General Roşambonun komandanlığı altında fransız ekspedisiya qoşunları Amerika sahillərinə çıxdıqda hamı ümidi edirdi ki, Fernand həmin orduya daxil olacaqdır. Lakin inadkar gənc, Fernand general Vaşinqtonun ordusunda qaldı, markiz isə məktubda onu məzəmmət etdikdə Fernand əlaqəni tamam kəsdi.

Jilberta markiz de San-Şamongildə təşkil olunan bala nahaq yerə getmədi. Belə məclislərdə o, həmişə vaxtını çox şən keçirirdi. Burada nə ayıblı iş var ki? Məgər Fernand «İltifatlı, nəzakətli, incə və zərif adamların məclisi yalnız tama-mılə yelbeyin adamlara zövq verər» deməkdə haqlıdırı?

Söz yox ki, Mate də balda olacaq və onu, əlbəttə, axtaracaqdır. O gərək Mate ilə mülayim dolansın, onu çox incitməsin. Bir ildən artıqdır ki, onun atası vəfat etmiş, özündən sonra Mateyə böyük irs, ali rütbə və silk, iki köhnə qəsr və borc qoyub getmişdir. Çox hörmətli zat senyor, messir<sup>1</sup> Mate-Mari qraf de Kursel hər an təklif olunan yüksəkrüt-

<sup>1</sup> Messir - yüksək cəmiyyətə mənsub şəxslərə müraciətlə deyilən rütbəli ad; «ağa», «cənab» mənasındadır.

bəli hərbi və ya diplomatik vəzifələri tutmaq istədiyini bildirən kimi onun işi çox yüngülləşər, başqa qayğılardan azad olardı. Onun təyinatdan boyun qaçırmasına səbəb yalnız Jilberta idi. Mate əyalət şəhərlərinin birində general və ya xarici ölkələrin birinin sarayında səfir vəzifəsində işləmək arzusunda deyildi. Mate Versalda, Jilbertanın yaxınlığında qalmaq istəyirdi. Mate bu vaxtadək ürəyini Jilbertaya açma-mış, özünü ona calamağa təşəbbüs belə göstərməmişdi, olduqca məğrur idi, lakin Jilberta bilirdi ki, Mate ancaq razılıq işaretini gözləyir.

Jilberta ona hələ çoxmu əziyyət verəcəkdi? Mate Jilbertanı onun puluna görə istəmirdi, bir çox dövlətlilərin varis qızlarını rədd etmişdi, Jilberta bunu müsyö Robinedən öyrənmişdi.

Lakin Mate hələ bir qədər gözləməli olacaq. İngiltərə ilə sülh müqaviləsi imzalanmışdı. Fernandin daha Amerikada işi yoxdu. Söz yox ki, onun gəlişi dəyişikliyə səbəb olmayacaq, amma onun axırıncı dəfə də olsa, ürək sözlərini Jilbertaya deməyə haqqı vardır.

Müsyö de Jirarden Latur qəsrinə növbəti gəlişi zamanı söylədi ki, onun gözlədiyinin tamam əksinə olaraq oğlu fransız ordusı ilə qayıtmayacaq; hələ bu bir yana – Fernand Vest-Hində, San-Dominqoya gedib orada qalmaq fikrindədir. Əlbəttə, markiz bunların heç birini söyləmək istəmirdi, lakin davam getirə bilməyib ürəyini tamam boşaltdı.

Jilberta dişlərini sıxb dillənmədi.

Bu gecə o, Mate ilə keçirəcəyi həyatı dəfələrlə xeyalına gətirməyə çalışırdı. Bəlkə, Mate yüksək mənsəb almağa cəhd etdi. Jilberta qətiyyən nə əyalətdə, nə də yad ölkələrdə yaşamaq arzusunda deyildi. Əlbəttə, ilin bir neçə ayını Parisdə və Versalda keçirmək olar; bu aylarda Jilberta Matenin arzusuna əməl edərək sarayların sərt ədəb qaydalarına tabe olmağa hazır idi, lakin o, ilin çox hissəsini kənddə – Sen-Viqorda, yaxud Laturda, yaxud da Matenin çox köhnəlmış qəsrlərinin birində keçirmək istəyirdi. Bu barədə Jilberta Mate ilə tamam aydın və qəti danışmalıdır.

Jilbertanın üzü tutqunlaşdı. Ona belə şeylər haqqında Fernandla əvvəlcədən danışmaq lazımlı gəlməzdi.

Ertəsi günü o, müsyö Robine ilə danışdı. «Mate de Kursel birinci il deyil ki, onu istəyir», – deyə Jilberta sözə

başladı. Bu vaxt ərzində onun yaşıdlarının, demək olar, hamısı ərə getmişdir. Ona elə gəlir ki, de Kurseli sevir, buna görə də bilmək istəyir, görəsən, Mateyə ərə getməsini babası məsləhət görərmi.

Müsyö Robine dördkünc qırmızı üzünüñ dəyişməməsi üçün özünüñ toplayıb ələ almalı oldu. İndi onun qarşısında, Jilberta bir vaxt Fernandın Amerikaya getmək planlarını söylədiyi vaxtdakı kimi, həmin məsələ durdu. Müsyö Robine Jilbertanın Mateyə ərə getməsinə etiraz etmirdi; lakin indi Jilbertasız necə yaşayacağını təsəvvürünə belə gətirə bilmirdi.

O, adı danışq tərzində, bir qədər istehza ilə dedi:

– Belə bir məsələdə sənə məsləhətçi olmaq mənim üçün çox çətindir, qızım, mən səni heç itirmək istəmirəm. Gördüyün kimi, mən bu işdə marağı olan tərəfəm.

– Yox, baba, bizim ayrı yaşamağımız haqqında danışq belə ola bilməz, – Jilberta qızığın etiraz etdi. – Söz yox ki, ya biz sizdə, ya da siz bizimlə yaşayacaqsınız.

Robine ürəyində güldü. Qarşılıqlı ehtirama baxmayaraq, onun yüksək aristokrat Mate ilə əlaqəsini səmimi saymaq olmazdı.

– Qraf Kursel kimi tavanalı bir adamın mənimlə bir dam altında yaşamaq arzusunda olacağına çox şübhə edirəm.

«Deməli, mən Mate ilə danışq apararkən bu məsələni də dürüst həll etməliyəm», – Jilberta fikirləşdi.

– Baba, əgər, həqiqətən, etiraz etmirsinizsə, onda nəticənizin soyadı «müsyö de Kursel» olacaqdır, – Jilberta cavab verdi.

Lakin müsyö Robine qızın üzündə Jan-Jakın dəfnindəki kimi güclə sezilən amansız bir təbəssüm gördü.

Müsyö Robine bir anlıq tərəddüd etdikdən sonra dedi:

– Əgər belə isə, qızım, sənin oğlun həm də «müsyö de Sen-Viqor» adlandırılacaqdır. Vaxtilə Sen-Viqor Kursellərə məxsus idi; əgər həmin mülk yenə həmin nəsildən olan varisin əlinə keçərsə, mülklə bərabər qraf rütbəsi də ona nəsib olacaq.

Jilberta məmnuniyyət hissindən, bir qədər də utandığından qızardı; Sen-Viqor bir neçə kənddən ibarət malikanə idi. Bu, olduqca qiymətli toy hədiyyəsi idi.

– Təşəkkür edirəm, baba, – Jilberta dilləndi.  
Mate ilə növbəti görüşündə Jilberta ona belə bir sual verdi:

– Siz mənim babama necə münasibət bəsləyirsiniz?  
Mate bir qədər təmkinlə cavab verdi:  
– Bütün Fransa bilir ki, müsyö Robine çox ağıllı və iş bacaran adamdır.

– Mən babamı çox sevirəm, – Jilberta hərarətlə, qeyri-adı bir coşqunluqla söylədi, – dünyada heç vaxt əsla ondan ayrılmaram. Bunu anlayırsınız mı, qraf Kursel?

Matenin qəşəng, uzunsov sıfəti təəccüb, fikir və məyusluq ifadəsi aldı.

– Anlayıram, – cavab verərək təzim etdi.  
Jilberta isə sözünə davam etdi:  
– Bundan əlavə, mənim ərimin kim olmasından asılı olmayıaraq tələb edəcəyəm ki, o, heç olmasa, ilin yarısını kənddə keçirsin. Qraf Kursel, siz bu tələbin həddini aşdığını hesab edirsinizmi?

– Bu, əlbəttə, çox ciddi tələbdir, – Mate cavab verəndə qızın üzündə güclə sezilən ifadəni görüb tez əlavə etdi:  
– Yox, o qədər də həddini aşmir.

– Məsələn, siz belə tələblə razılaşardınızmı? – Jilberta soruşdu.

Mate yenə də bir qədər fikrə getdi, lakin sonra təntənəli və qəti surətdə cavab verdi:

– Razılaşardım.  
– Təşəkkür edirəm, – Jilberta cavab verdi.

Mate öz xoşbəxtliyinə halə də inanmayıb özünü itirmiş halda Jilbertaya, onun qəşəng, aydın, iradəli, ağıllı, indi isə bir qədər də utancaq təbəssümlə şövqlənən üzünə baxırdı. Birdən Jilbertanın ondan heç vaxt gözləmədiyi bir qızgınlıqla qızı qolları arasına aldı. Onu dönə-dönə öpməyə başladı. Mate öpməyi yaxşı bacarırdı! Jilbertanı coşqun bir ehtiras bürüdü.

O, xoşbəxt idimi? Bəli, bu, əsl xoşbəxtlik idi. Bu dəfə Jilberta öz iradəsinə, arzusuna uyğun olaraq hərəkət etmiş, özünə həyat yoldaşı seçmişdi, burada o, ağıl da işlətmışdı, lakin ürək də susmamışdı.

Baş vergitoplayan cənab Robine ilə qraf Kursel arasında Jilbertanın maliyyə işi barədə işgüzar söhbət oldu.

Bu söhbət çox uzun və canüzüçü idi; Mate gələcək ailənin qayğısız yaşaması üçün müsyö Robinenin lazım bilib təklif etdiyi vəsaiti almaqdan təkidlə boyun qaçırmaga çalışırı. Robine köksünü ötürərək nəvəsinə deyirdi:

– Sənin Maten xalis aristokratdır. Çox yaxşı adamdır, həm də bir aristokrat kimi məhduddur.

Nəslən kübar olan Mate nəsil şəcərəsində otuz altinci pillənin nümayəndəsi, Jilberta isə aristokrat nəslin ancaq birinci pilləsindəki aristokrat qalıqlarına mənsub olduğundan qrafla vergiyığan nəvəsinin nikahı kral familiyasının və nazirlərin razılığı ilə kəsilməli idi, çünki əks halda, bu nikahdan olan uşaqlar atalarına məxsus imtiyazlardan məhrum edilərdilər. Qraf Kursel ilə madmazel de Laturun Versala gəlib müvafiq namələri alması üçün rəsmi olaraq çoxlu xahişnamə vermək lazımdı.

Bütün bu görüləcək işlər arasında Jilberta Fernandin bu cür rəsmiyyətçiliyə, xüsusiilə də Versal ətrafında son dəfə dövrə vurmaq mərasimini nə qədər güldüyüünü tez-tez yadına salırdı. Həmin Fernandin isə indi xəyalı göylərdə dolaşır və olduqca haqsızdır. Əgər kral və saray Jilbertaya iltifat göstərsə, bu hadisə gülməli məzhəkə deyil, əsl qələbə olacaqdır. Onun Versala gəlməsi özünə və onun nəslinə nəsibi köləlik və asılılıq olan bədəsil camaat üzərində üstünlük qazandıracaq, imtiyazlı azad kübar mühitində yaşamağa imkan verəcəkdir. İster onun yanında, istərsə də okeanın o tayında olan heç bir kəs onun bu gününü istehzali gülüşlə zəhərləyə bilməz. O, həmin günü, 18 mart gününü böyük sevinclə gözləyir.

Matenin qohumu, hərbi nazir müsyö de Seqyür nikah müqaviləsini kralın yanına aparıb qol çəkdirməyi boynuna almışdı. Çoxlu adam olan qəbul otağında kralın səhər gəlişinin intizarında iki saat iztirabla gözləmək lazım gəldi. Nəhayət, kök qapıcı öz təbərzinini döşəməyə vurub elan etdi:

– Qol çəkdirməyə gələnlər!

Budur, intizarlı an gəlib çatdı! Müsyö de Seqyür başda olmaqla Mate, Jilberta və müsyö Robine əlahəzərət xristian kralın əndərununa keçməyə icazə aldılar.

Jilberta gözü Mateyə baxdı. Mate çox gözəl və vüqarlı idi: əlbəttə, o, keçəcəkləri rəsmiyyətlərdə gülməli heç bir şey görmürdü.

Kral bəzək masasının arxasında tənbəl və yönəmsiz vəziyyətdə oturub başını dəlləyə tərəf döndərmışdı. Onun zinətli əndərunu adamla dolu idi. Müsyö de Seqyür Jilbertanın barmaqlarının ucundan tutaraq krala tərəf apardı. Mate ilə müsyö Robine də onların arda gedirdilər.

– Əlahəzrət, – nazir sözə başladı, – bu, madmazel de Laturdur, əgər əlahəzrət iltifat göstərib nikah müqaviləsinə öz imzasını qoyarsa, qrafını Kursel olacaqdır.

Kral qoxulu domba gözleri ilə aramla Jilbertanı süzdü.

– Hə, deməli, həmin madmazel de Latur sizsiniz? – kral dilləndi. – Nə deyirəm ki, çox yaxşı, çox gözəl.

Hərbi nazir ona müqaviləni, kamerger isə qələmi uzatdı. Dərin təzimdən sonra qəddini düzəldən Jilberta «Ça y est!» – sözlərini yazan kralın ağı kopmuş əlindən gözüňü çəkmirdi. Onun bütün cismini sevinc, ram edilməyən bir sevinc bürümüşdü.

Lüdovik qol çekdi.

– Nə deyirəm ki, çox yaxşı, çox gözəl, – əsnəyini güclə saxlayıb təkrar etdi. – Deməli, bundan belə siz qrafını Kurselsiniz. Sizi təbrik edirəm!

Onlar kraliçanın otağına yönəldilər. Mariya-Antuanetta gəlinin gəlinlik paltarına öz təcrübəli baxışı ilə qiymət qoydu və bu işin öz saray dərzisi madmazel Bertin tərəfindən görüldüyünü dərhal hiss etdi. O gülərək, öz ürəyində fikirləşdi: «Mənim əzizim, bu paltarı tikdirmək sizə, yəqin, çox baha başa gəlib!» – sonra isə imza atdı.

Saysız-hesabsız zallardan, çoxlu pilləkənlərdən, uzun dəhlizlərdən, qarovalda dayanan qapıçıların, vüqarlı kamergerlərin, ruhanilərin, kübarların qarşısından keçib kralın qardaşlarının – Provans qrafının və qraf Artuanın, oradan isə *Mesdames*-in – kralın üç xalasının yanına getdilər. Sonra Anqulem hersoqunun otağına keçdilər. Bu şahzadə taxtadan düzəldilmiş yelləncək atın üstündə oturub qılincini çıynında tutmuşdu. Onun cəmi dörd yaşı vardı. O, yavaş-yavaş, səylə qol çekdikdən sonra müsyö Robine dedi:

– Öz aramızdır, kral familyasından ancaq onun cızma-qarasını seçmək olur.

Kral ailəsi üzvlərinin yanına bir-bir getdikdən sonra, az adamdan ibarət olan təntənəli mərasim ədliyyə naziri

və kral möhürdarı müsyö de Miromesnilin yanına yollandi. O da, öz növbəsində, kral möhürünü vurub qol çəkməklə sənədləri təsdiqlədi.

Beləliklə, rəsmi surətdə və həmisişəlik olaraq qraf Mate de Kurselə imtiyazlarını, rütbəsini və titulunu itirmədən birinci nəsil zadəganı olan madmazel de Laturla kəbin kəs-dirməsinə icazə verilirdi. Jilberta de Latur nikah əsasında üçüncü nəsil zadəganı adlanmaq hüququnu, onun ilk oğlu isə atasına məxsus rütbələrə, ad-sana və imtiyazlara varis olmaq hüququnu alırdı.

## *Vəfəsi* NİŞANLINİN QAYITMASI

262

Gecəyarısı Tereza qapının bərk-bərk döyülməsindən diksinib ayıldı. Yerindən sıçrayıb inamlı və fərəhli bir qorxu hissi ilə öz-özünə fikirləşdi: «Bu odur!»

Doğrudan da, o idi. O, Terezanın qarşısında durub təkəbbürlə gülümsəyirdi.

– Hə, əzizim, biz yenə də bir yerdəyik, – Nikolas, sanki, dünən ayrılibmiş kimi qarıldadı.

Terezanın üzü gülürdü; o, gözlərini çəkmədən Nikolası acgözlükə süzürdü. Bir qədər kökəlməsinə baxmaya-raq, o, yenə də cılız idi. Gözləri əvvəlki kimi yasti burnu üstə şadlıqla parıldayırdı.

O, Terezaya özünü qucaqlamağa səmimiyyətlə icazə verdi, özü də lütfkarlıqla onun saqrılarına əl gəzdirdi. Tereza onun əzələli bədənini bütün varlığı ilə hiss edir, ondan kişi iyi alırdı; ayrılıq illəri ötüb-keçmişdi.

Tereza otaqda narahat halda ayaqyalın vurmuxurdu.

– Sənin üçün yeməyə bir şey hazırlayımmı? – soruşdu, indi yenə də əvvəlki kimi las toyuq, yelbeyin Terezaya çevrildi.

– Bəlkə, bir azdan istədim, – cavab verdi. – Ancaq içməyə bir şey tapsan, etiraz etmərəm.

– Əlbəttə, taparam, – Tereza cavab verdi, – ləp elə moruq araqı verə bilərəm. – Bunu Moris ata Jan-Jakın yazı ləvazimatının əvəzinə göndərmişdi.

Nikolas mərhüm Jan-Jakın ən çox sevdiyi yerdə, enli kresloda oturub ona yaxşı tanış olan otağa göz gəzdirdi.

– Buraya qayıtmaq çox xoşdur, – deyib kresloda daha rahat oturdu və özünü ev yiyəsi kimi aparmağa başladı.

İsveçrə evciyinə girmək üçün xeyli ehtiyatlı olmaq lazımlı gəlmışdı. Bir Allah bilir ki, buraya qayıtması ondan nə kimi ığidlik tələb etmişdi. Sülh müqaviləsini bağladıqdan sonra fransız və ingilis hökumətləri amnistiya elan etmişdilər, görünür, amnistiyaya əsasən, onun da Fransaya qayıtmasına qoyulmuş yasaq götürülmüşdü. O qət etmişdi ki, əziz gəlininin yanına gəlmək məqamıdır. Qoca madyan gəbərmışdır, daha şilləq atmaz, can-başla qoruyub saxladığı əlyazmaları isə indi Terezanın, başqa sözlə, onun, Nikolasın əlindədir. Buna görə də kanalı üzüb bu taya keçmiş, şahzadə Konde isə səssiz-səmirsiz onu yenidən qulluğa qəbul etmiş və o, qonşuluqda özünə məskən salmışdır, indi isə burada, Terezanın yanındadır.

Öz sələfinin kreslosuna yayılıraq oturmaq ona çox ləzzət verirdi. Hələ Londonda olarkən «Etiraf» haqqında çox eşitmiş və onun ingiliscə tərcüməsini oxumuşdu. Cənab filosofun yelbeyin müdrikliyinə qəhqəhə ilə hey gülmüşdü! Cənab filosof onların ümumi Terezasi haqqında daha nələr yazmamışdı! Buna baxmayaraq, Con Bolli, başqa adla Nikolas Montretu buradadır; o, filosof deyil, ancaq sağ-salamat və kefi kökdir, filosof isə öz soyuq qəbrində əbədilik yatmışdır, məşhurlaşsa da, ölüdür.

Nikolas görürdü ki, Tereza ona necə həvəslə qulluq edir, onun burada olmaması əlaqələrini yalnız daha da möhkəmlətmışdı. O yeyib-içir, istehza ilə hırıldayaraq düşündürdü ki, bütün dünyadan filosoflarının ağızını yummağa qadirdir. Maymaq markiz isə cənab filosof üçün Isveçrə evciyi tikdirmişdi, bəs o evin ağası kimdir? Nikolasdır! Bir qalib kimi Jan-Jakın kreslosuna yayılıb oturmuş, onu nəvazişlə oxşamağa Terezaya iltifatla icazə verirdi.

– İşlər qaçmır ki, – o dilləndi, – gəl əvvəlcə bir əylənək.  
– Onlar yatağa uzandılar.

Sonradan o, Terezanı hesabat verməyə məcbur etdi. Tereza söylədi ki, onun kapitalı yoxdur, ancaq markizin verdiyi təqaüdü alır. Bu, Nikolasa çox şübhəli göründü. Axi necə ola bilər ki, Tereza əlyazma üçün nağd pul almaya? Bir də markizin buraya nə dəxli var?

— Sən ki həddi-buluşa çatmış adamsan. Sənə himayəçi lazım deyil, — Nikolas söylədi. — Əgər belə bir adam lazım olsa, mən ki buradayam. Hə, qarı, bir de görünüm, nə deyirsən, — mülayimcə sözünə davam etdi. — Evlənəkmi? Sənin təqquddən başqa heç şeyin yoxsa da, mən səni almağa hazırlam.

Terezanın ölgün ürəyi sevinc və qorxudan çırpınmağa başladı. Tereza bu dəqiqələri nə qədər gözləməli olmuşdu! O hətta Russonun tanınmış dul arvadı adından əl çəkib, kraliçaların heç biri ona ürək-dirək vermək üçün gəlməsə belə, adicə madam Montretuya da çevrilməyə razıdır. Bir halda ki onun xatiri üçün Nikolas öz cavan canına belə heyif silənməyib, onda, söz yox ki, Tereza da onun xatirinə bir şeydən keçməlidir. Lakin Jan-Jak, habelə öz anası kabus kimi çarpayının başı üstündə dayanmışlar, eyni zamanda da tamamilə hiss olunurlar, anası isə hətta ona xəbərdarlıq edir: «Əgər o, sənin pulun olmadığını xeyli gec bilsə, başın çox bələlər çəkəcək». Tereza yorğan-döşəkdə bir qədər dikəldi.

— Mənə qalsa, nə qədər tez evlənsək, bir o qədər yaxşı olar.

Onlar qaranlıqda uzandıqlarından Nikolas Terezanın qız uşağı kimi utancaq və işvəkar gülüşünü görə bilməzdi. O, diqqətini toplayıb şəkləndi.

— Amma, — Tereza ehtiyatdan bir qədər geri çekildi, — ola bilsin ki, müsyö Nikolas, siz hər şeyi bildikdən sonra əsla mənimlə evlənmək istəməyəcəksiniz.

— Necə yəni «hər şeyi»? Bu nə cəfəngiyatdır? — Nikolas ən çox sevdiyi və adət etdiyi hədələyici səslə qışqırdı.

— Şəmi yandır! — acıqlı halda donquldandı.

Tereza itaət etdi. Nikolas acıqla ona baxdı.

— Bir ağılli-başlı, aydın danış görünüm! — Əmr etdi. — Mən heç bir şey anlamıram.

— Mən özüm də bir şey anlamıram, — Tereza ağlamışındı. — Bütün bəla da bundadır. Mən kütbein belə şeyləri haradan bilim! Əlbəttə, sizə işin nə yerdə olduğu daha yaxşı aydın olar. Əgər ərə getsəm, deməli, mən pulsuz-parasız qalacağam. Cənab Jiberin yanına getsək, hər şeyi bizi yerli-yerində izah edər.

— Görünür, yenə də kimsə bu işə barmaq ilişdirmişdir, — Nikolas hırslındı.

O durub geyindi.

– Kol, acığın tutmasın, – Tereza yazılıq-yazıq ona yalvardı, – mən hər şeyi sənin istədiyin kimi edərəm.

Onlar metr Jiberin yanına yollandılar. Notarius Nikolas bəslədiyi inamsızlığı və nifrəti gizlətmirdi:

– Madam, siz müsyö Montretuya sizin dolaşiq maliyyə işləriniz haqqında məlumat verməyimi həqiqətənmi arzu edirsiniz?

O, bunu ələ bir rəsmiyetlə soruşdu ki, Terezanı qorxu bürdü. Qadın başa düşdü ki, nə Jan-Jak, nə rəhmətlik anası, nə də o bir olan Allah onun görmək istədiyi işlərin heç birinə razı deyillər. Lakin o, özünü ələ alıb güclə dedi:

– Bəli, müsyö.

Metr Jiber kök qariya andla verdiyi sözü yadına saldı və qət etdi ki, bu axmaq və yüngül qadının işlərini bacardıqca çətinliyə salsın.

– Mənə peşə sirrini saxlamaqdan azad olmaq üçün siz tərəfdən verilən yazılı əmr lazımdır, – çox quru cavab verdi.

Lakin bu da Terezanı qorxutmadı. O, notarius tərəfindən əsaslı surətdə tərtib olunmuş ərizəyə qol çəkdikdən sonra müsyö Jiberin əlacı kəsildi və məsələni izah etməyə başladı.

O izah etdi ki, müsyö Jirarden vasitəsilə təqaüd verən ingilis himayədarları təqaüdün ancaq Russonun dul arvadına verilməsini əsas şərt kimi qoymuşlar. Jan-Jakın əsərlərindən gələn müəllif qonorarı, öz növbəsində, ödənişlərə bölünmüştür və saxlanılmaq üçün müsyö Jirardenə verilir.

Danışıqlar çox uzun və cansızçı idi. Metr Jiber öz nitqinə peşəsinə aid istilahlar doldururdu. Nikolas isə hər şeyi axıra qədər öyrənməmiş ondan əl çəkmirdi. Axırda o, həyasızcasına və açıq-aydın soruşdu:

– Bəs madam Russo ikinci dəfə əra getsə, necə olar?

– Mən öz müştərimə təkidlə məsləhət verərdim ki, bu işi görməsin, – Jiber ciddi nəzərlə Terezaya baxdı. – Bu halda ingilis təqaüdünün verilməsi kəsiləcək, naşirlərə gəldikdə isə, onların əvvəlki kimi pay ayırib-ayırmayacağı şübhə altındadır.

Nikolas hücuma keçdi.

– Məgər Fransada daha bir hüquq, bir qanun yoxdurmu? – qeyzlə bildirdi.

– Elə Fransada hüquq və qanun tərəqqi etdiyinə görə, hörmətli cənab, mən təkidlə məsləhət görüürəm ki, mənim müştərim ikinci dəfə ərə getməkdən vaz keçsin, – notarius öyüd verirmiş kimi qürurla söylədi. – Bundan əlavə, madam Russzonun varislik haqqı o qədər də möhkəm deyil, çünki mərhumun qardaşı oğlu da bu haqqı öz əlinə almağa çalışır. Bununla əlaqədar olaraq, daha bir ciddi məsələni yadınıza salmaq istəyirəm: cənab Russo şəxsən özü verdiyi şəhadətə görə, madamlı yalnız «təbiət qarşısında» nikahda imiş. Bu cür nikah müvafiq hüquq tələb edirmi, – bu, hər halda, mübahisəlidir. İndiyə qədər müsyö de Jirardenin sözü və hörməti məhkəmələri madam Russzonun nikahının qeyri-qanuni olduğunu elan etməkdən saxlayırdı.

Nikolas Jan-Jakin kitabından bəzi yerləri yadına saldı və sərsəm cənab filosofun sərsəm «Etiraf»ının ona nə qədər zərər toxundura biləcəyini ancaq özünə xas olan hissiyyatla dərhal təsəvvür etdi.

Tereza şadlığını bir qədər basıb ucadan dedi:

– Görürsənmi, Kol, mən ki bunları sənə dərhal demişdim.

Nikolas onu hirslə süzdü, verdiyi məsləhət üçün notariusa soyuqca təşəkkür etdi; sonra çıxıb getdilər.

Fikir-xəyal və qurduğu planlar Nikolası həmin gecə yatmağa qoymadı. «Deməli, – o fikirləşirdi, – qoca kaftar qəbrə gedəndə də mənə badalaq gəlib. Lakin çox uduzub. Əgər o, kəsərli vəkil tapmışsa, mən ondan kəsərlisini taparam!» Nikolas açıqla tübürdü.

O, şahzadə de Kondenin zəmanəti ilə Parisə, şahzadənin vəkili metr Laburenin yanına getdi. Metr Labure işə çarə tapıb məsləhət gördü ki, Tereza Nikolası özünə *Homme d'affaires*, yaxud *Homme de confiance*, yəni vəsi elan etsin. Onda təqquidlərdən birini lap yəqin kapitallaşdırmaq olar və heç olmasa, birinə girov kağızı almaq olar.

Nikolasın verilən məsləhətdən narazı qaldığını söyləmək olmazdı. O, Terezaya izah etdi ki, metr Jiber, çox təəssüf, haqlı imiş: Tereza, həqiqətən də, Ermenonvildə Russzonun dul arvadı sıfətində qalmalı, Jan-Jakin məqbərəsini qorumamalıdır. Evlənmək haqqında gözəl xülyalardan əl çəkmək lazımdır. Qanuni bir ər olmasa da, onun üçün vəsi

ola bilər; axı bu da onları bir-birinə çox yaxın edir. Tereza məmənun-məmənun ona qulaq asırı. Deməli, o, əziz mərhumunu qeyzləndirməz, eyni zamanda aləmdən gizli olsa da, öz səadəti üçün Kolaya nail olar.

– Deməli, hər şey əvvəlki kimi qalır, – Tereza yekun vurdu.

– Hamısı yox, mənim mələyim, – Nikolas cavab verdi.

– Sən özün də istəməzsən ki, sənin ərin, – axı metr Jiber etiraf etmək istəməsə də, mən sənin ərinəm, – hər ikimizə yaxşı yaşayış təmin edən cıdır tövlələrini əldən buraxsın. Bu işi yaxşı qurmaq üçün mən Parisdə qalmalıyam.

– Bəs məni özünlə apara bilməzsən? – Tereza çəkinəçəkinə soruşdu.

– Söyü, elə bil, sənə yox, divara deyirsən! – Nikolas kobudcasına onun sözünü kəsdi. – Axı sənə həmişə deyi-rəm ki, burada qalmalısan.

Lakin Nikolas Terezanın məyus olduğunu görəndə onu tez sakitləşdirməyə başladı:

– Bunu özünə dərd eləmə, mənim mələyim. Mən, əlbəttə, tez-tez yanına gələcəyəm; burada biz məhəbbəti-mizdən istədiyimiz qədər feyzyab ola bilərik.

Bir qədər keçdikdən sonra Nikolas dedi:

– Yaxşısı budur ki, başlanğıc üçün bir dəfə Parisə gedək. Orada biz bütün sənədləri əsl, həqiqi toyda olduğu kimi təntənə və cah-calalla qaydaya salarıq.

Gələn həftə onlar, gizli olsa da, doğrudan da, Parisə yola düşdülər. Hətta Tereza Nikolasın düşdüyü yerdə gecə-ləməli olmadı; Nikolas onu müqəddəs Maqdalinadakı küçə-lərin birində Lüdovik döngəsində madam Bekkari adlı birisinin yanına apardı.

Səhəri onlar bir yerdə metr Laburenin yanına getdilər, orada bir çox sənədlərə möhür vuruldu və qol çəkildi.

Bu nə qədər cansızıcı, həm də çox təntənəli mərasim idi! Tereza aydınca xatırladı ki, vaxtılı anası ilə birlikdə metr Jiberin yanında olarkən orada xeyli sənədə qol çəkməli olmuşdu. Bu dəfə hər şey daha da təntənəli görünürdü; metr Labure onu arxiyepiskopa bənzədən qədim paltar – bürüncək geymişdi. Terezanın qəlibi yaşadığı pərakəndə hissələrə dar gəlirdi. Tereza anasının yasağını pozmadığına və Kolanı da əldən buraxmadığına görə Allaha şükür

edirdi. O, dostunun qabiliyyətinə heyran olmuşdu. Nikolas işi elə qurmuşdu ki, Tereza Russonun dul arvadı olaraq qalmaqla bərabər, həm də Nikolas onun, bir növ, əri olurdu. Lakin Terezanı büryən səadət və qürur hissi ilə bərabər, ürəyində ana qorxusu da qalmışdı, əriyən məndəki fitilin çatırtısının əks-sədaları altında anasının asta, boğuş və zəhlətökən səsi qulağına dəyirdi.

Sonra o, imza atmağa başladı. Bu dəfə bir xeyli sənədə qol çəkməli oldu, lakin metr Jiberin yanında olarkən bu işin necə görüldüyünü öyrənmişdi, ona görə inamlı bir-birinin ardınca: «Tereza Levasser – Russonun dul arvadı» yazırıdı.

Nikolas Terezanı geriyə, İsveçrə evciyinə yolladıqdan sonra işə böyük işgüzarlıq və həvəslə girişdi. O, münasib qiymətə yaxşı atlar ala bildi, şahzadə Kondenin verdiyi xasiyyətnamə çoxlu müştəri toplamağa kömək etdi. Onun təşəbbüsü lap yerinə düşmüdü: Parisdə bütün ingilis seyləri dəbdə idi, Nikolasın öz işini yaxşı bilməsi, coşqunluğu və nəzakətli davranışları kübarlara çox xoş gəlirdi. Hər şey yaxşı səmtinə düşürdü.

Bir dəfə onun yanına tamamilə gözləmədiyi bir adam – serjant Fransua Renu gəldi. O, coşqunluqla Nikolası salamlayıb qucaqladı, sonra isə tövləyə və cıdır meydanına baxıb ona heyran olduğunu bildirdi. Nikolas qonağa şübhə ilə göz qoyurdu. Az sonra serjant müsyö Nikolasın birdən-birə dirçəlməsinə eyhamlı sözlərlə işarə vurmağa başladı.

– Çeçələ barmağım mənə deyir ki, – Fransua istehza ilə dilləndi, – buradan tamamilə Levasserlər ailəsinin pulunuñ iyi gəlir. Bir ailə başçısı olmaq etibarilə mənə belə gəlir ki, maraqlana bilərəm: bu gözəl və qəşəng atlar hansı pul ilə əldə edilmişdir?

Nikolas özünün finldaqcı Fransua kimisi tərəfindən hədələnməsinə icazə verməzdi, lakin Terezanın qardaşı ilə münaqışə yaransa, nəticəsi çox pis olardı. Cıdır tövlələrinin sahibi Montretu çıxış yolu tapdı: bu zəhmlili kişini öz yanında işə götürdü. Fransua tənbəl imiş, o, cürbəcür bəhanələrlə işdən sıvişirdi; lakin onun xeyri də yox deyildi, bəzi müştərilərə onun özünü yeyərək çərəncilik etməsi xoş gəlirdi. Ancaq demək lazımdır ki, Fransua öz yeznəsindən çox az maaş alırdı.

Nikolas xırdaçı deyildi, lakin qənaət etmək lazım gəldi. Cari xərclər çox idi, gəlir isə ancaq kağız üzərində qalırdı. Onun müştərilərinin ən yaxşı hissəsi – aristokrat ailələrinin gəncləri borcları vermək lazım gəldikdə tələsmirdilər, Nikolas borcları bir qədər inadla istədikdə isə həm müştərilər, həm də onların himayədarları ondan üz döndərirdilər.

O başa düşürdü ki, firavanlığı təkcə girov qoyulmuş və qoyulacaq təqaüdlərdən deyil, Terezanın başqa gəlinindən asılıdır. Buna görə də o, arabir Ermenonvilə gedirdi. Adətən, gecəyəri və xəlvətcə gələr, xəbərdarlıq etmədən evə girərdi; hər gəlişində Terezanı onu gözləyən və sevinçindən ağlayan görərdi.

Nikolas əmin idi ki, onun Ermenonvilə getməsini heç kim bilmir. Lakin bunu duymuşdular. Məhkəmə hakimi Jirardənə xəbər vermişdi ki, mehtər Montretu gecələrini arabir Russunun dul arvadının yanında, İsvəçrə evciyində keçirir.

Markiz fikirləşirdi ki, bu fırıldaqçıya qarşı açıqca ölçü götürmək məqsədə uyğun olmazdı. Amma bu dəfə onun əlində nifrət etdiyi Tereza ilə üzülüşmək üçün çoxdan bəri gözlədiyi səbəb vardı. O, Terezaya qısa və quru bir məktub yazdı. Bildirdi ki, öz dostu Jan-Jakin xatirəsi naminə belə hesab edir ki, daha filosofun əbədilik yatdığı yerin yaxınlığında Jan-Jakin dul arvadının iştirak etdiyi əxlaqsız işlərə yol verə bilməz. Buna görə də Terezadan Ermenonvil hüdündən kənardə özünə sığınacaq tapmağı xahiş etməyə məcburdur.

Tereza təlaş içərisində vurnuxurdu. Anası ona mütləq Jan-Jakin qəbrinin yaxınlığında qalmağı vəsiyyət etmişdi. Nikolas da bunu istəyirdi. Əgər başqa yerə köçsə, mərhumlarını təhqir etmiş olar; hələ Nikolasın buna nə deyəcəyini ağlına belə gətirə bilmirdi. O, söz yox ki, pulları – bütün bu anlaşılmaz və sırılgıları itirəcək, pul ilə eyni zamanda, anasının dediyi kimi, öz Kolasının məhəbbətini də itirəcəkdir. Bəs onda necə yaşayacaq?

Yaxşı olar ki, bunların hamisini həm də təxirə salmadan Nikolasa danışın. Tereza markizin məktubunu götürüb tez Parisə yola düşdü. O, qarşısına çıxan adamlardan yol soruşurdu, çünki heç zaman Nikolasın tetersollunda olmaşıdı. Onu birinci olaraq kim qarşılısa yaxşı idi? Qardaşı

Fransua! Terezanın üzündə çəşqinliq görən Fransua onu hay-küylə və himayədarlıqla salamladı.

— Mən sənə demirdimmi, gün gələcək ki, sən cirçindir içində öz qardaşının yanına gələcəksən? Bunu sənə əvvəlcədən xəbər verməmişdimmi?

Nikolas Terezanı gördükdə özünün açıqlı narazılığını gizlətmədi. Bu işşman qoca arvadın onun gözəl müəssisəsində nə ölümü var? Tereza onun müştərilərini dağında bilərdi. Nikolas Terezanı bir künçə çəkib qadın ağzını açmamış ona kobudcasına əmr etdi ki, ağızını möhkəm tutub zəhləsini aparmasın. Qoy madam Bekkarinin yanına, Lüdovik döngəsinə gedib onu gözləsin, axşam özü də oraya gələr, söhbət edərlər. Onun sərtliyi Terezaya anasını xatırlatdı. O, özünü bir qədər sakit hiss etdi.

Axşam Tereza baş vermiş hadisəleri danışıb markızın məktubunu oxumaq üçün ona verdikdə Nikolas qəşqabağını sallayıb fikrə getdi. Terezaya bir-bir izah etdi ki, onu Parisdə saxlaya bilməyəcək. O, mütləq Jan-Jakın qəbri-nin yanında olmalıdır, çünkü hələlik onun gəlirlərindən əl çəkə bilməzlər. Tereza harada qalacağını ondan yaziq-yaziq soruşduqda Nikolas cavab verdi ki, onun üçün Plessi kəndində kiçik bir ev tapar. Bu kənd Ermenonvilin yaxınlığındaır və onun himayədarı şahzadə Kondəyə məxsusdur.

— Plessi, — Tereza özünü itirmiş halda təkrar etdi,  
— Plessi...

— Oradan, — Nikolas izah etdi, — sən həftədə bir və ya iki dəfə əziyyət çəkmədən qəbir üstünə gedə bilərsən. Cənab markız daha cəsarət edib səni qəbir üstündən qovmaz, — hırslı çımxırıdı.

— Plessi... — Tereza yenə təkrar etdi, — oraya sən daha gec-gec gələcəksən...

Lakin Nikolasın aqlına, yəqin, onu çox sevindirən yeni bir fikir gəldi, o, nəşəyə gəlib Terezanı sakitləşdirməyə başladı:

— Qəm yemə, rəfiqəm. Bir ildən sonra, bəlkə, hətta yarımdən sonra mənim atlarım o qədər gəlir verəcək ki, onu sənin gəlirinle müqayisə etsək, səninki lap qum dənəsi boyda görünəcək. Bax onda mən səni Parisə gətirərəm və biz kefimiz istədiyi kimi yaşayarıq; biz aristokratların miskin tullantılarından əl çəkib toy edərik və ondan sonra məhəbbətimizi kimsədən gizlətmərik.

Nikolasın kefinin gözlənilmədən kökəlməsinə səbəb bu idi ki, Terezanın anasının, qoca kaftarın onun əlindən çıxardığı yazı-pozuları yenə də ələ keçirmək ümidində idi, daha doğrusu, buna böyük inam bəsləyirdi. Jirardenin göndərdiyi hədə məktubu əlyazmaları ondan qoparmaq üçün gözəl vasitə idi.

— Hər şeydən əvvəl, — Nikolas yekun vurdu, — biz bu cənabın göndərdiyi abırsız məktuba layiqli cavab verməliyik, mən şəxsən məktubu sənə yazdıraram. Mərhumun əlyazmaları, sözsüz, sənə məxsusdur. Qoy bu kübar oğru onları təxirə salmadan qaytarsın. Markiz sənin mülkiyyətini özünə qaytarıbmış Ermenonvildən ayağını bir addım da qırğa basma!

Nikolas özü fransız dilində yazdırdı. O bilirdi ki, Tereza da ancaq eşitdiyi kimi yazır və yazdığını o qədər yaxşı oxumaq olmur. Məhz bunun özü məktuba xüsusi məzə verəcəkdir, bu isə markizə çox bərk toxunacaq və onun lap üzəyini sancacaqdır; qiymətli əlyazmaları kəmsavad cızma-qaraçıya vermək zarafat deyil!

Səhəri gün Nikolas tezdən tövlədə olmalı idi. Lakin tələsməyib Terezaya məktubu dikta edib yazdırdı. O, xoş intiqam hissi ilə sözləri seçir, Tereza isə kəmsavad xətti ilə diqqət və səylə sözləri bir-birinin ardınca düzürdü.

«Mən heç gözləməzdim ki, — Tereza yazdı, — müsyö de Jirarden Jan-Jakin dul arvadını bu qədər ləkələyib, ona qara yaxacaqdır. Siz mənə böhtan atırsınız ki, guya, mən özümü nalayıq aparıram, özünüz isə ərimlə dostluğunuz haqqında boşboğazlıq edirsiniz. Siz həmişə onu ancaq sözə sevirdiniz, mən isə onu üzəyimdə hifz edirəm. Mən sizə ərz edirəm ki, özünü nalayıq aparan sizsiniz. Siz məndə olan bütün yazıları əlinizə keçirmisiniz. Elə isə, zəhmət çəkib lütfkarlıq edin, onların hamısını mənə qaytarın, çünkü yazılar da, notlar da, əlbəttə, «Etiraf» da sizin deyil. Qoy olsun, eybi yoxdur, mən sizin evinizi tərk edib gedərəm, heç bir şey də aparmaram, bu, mənə lazımda deyil, lakin mən özümüküləri almayıncı yerimdən tərpənən deyiləm. Mənim barəmdə nə qədər bəd fikirdə olmağınızı baxmayaraq, müsyö, mən Jan-Jakin dul arvadı kimi yenə də sizə qəbrə qədər tam hörmətlə sadıq qalıram».

Nikolas diktə edib Tereza yazdıqça hər ikisi sevincdən tullanmağa belə hazır idi. Bu cür məktub təkəbbürlü markızın təkəbbürünü azaldar. Qoy bircə məktubu oxusun.

Nikolas Terezaya bir daha bərk-bərk tapşırı ki, əlyazmalarını almamış heç vəchlə Ermenonvili tərk etməsin. Sonra Tereza evə yola düşdü, məktubunu qəsrə yollayaraq İsveçrə evciyində oturub gözləməyə başladı.

Fitnəkar cizma-qaranı alan markız qəzəbləndi. Əslində, əlyazmaları çap olunmuş və dəqiq surəti çıxarılmışdı, lakin o, Jan-Jakin öz əlyazmalarını saxlamaq istəyirdi. Amma nə etməli? Uzun-uzadı dava-şavaya girib başını bəlayami salsın? Xeyr, o, bunu istəmir. Görünür, əlyazmalarla ayrılmak lazımdır. Markız son dəfə onları qarşısına düzüb dalğın-dalğın vərəqlədi, oxşadı, iplə bağlayıb vidalaşaraq abırsızın yanına göndərdi.

Tereza hamisiniñm burada olduğunu yoxlayırmış kimi, yazılı kağız topalarına şübhə ilə baxındı. Sonra yeni yaşayış yerinə köçməyə hazırlaşaraq «Etiraf»ı alt tumanlarından birinə, «Dialoqlar»ı o birisinə, «Təsəlli»ni və Jan-Jakin ömrünün son günlərində yazdığını mahniların notlarını isə üçüncü tumanına bağladı. İndi burada qalmağa bir bəhanə yox idi.

Nikolas onun üçün Plessidə Bessa adlı bir tanışının evini kirayə tutdu. Plessi kəndində diqqətəlayiq bir şey yox idi, evin damı küləşdən idi, içərisi də çox sadə döşənmişdi. Bu, Terezanı narahat etmirdi. Ən mühümü o idi ki, buradan Jan-Jakin qəbrinə piyada birsəatlıq yol vardi. İcarə pulu da çox deyildi, avadanlıqdan istifadə pulu da daxil olmaqla, ildə cəmisi səkkiz yüz livr idi.

Moris ata ilə syer<sup>1</sup> Bessa Terezaya köçməyə kömək etdirilər. Gördüyü işlər üçün Moris ata bəzi xırda-para şeylər istədi, bu xırda-para şeylər onun özü və başqları üçün qiymətlə xatirələr idi. Lakin ev avadanlığının çoxusu – hörmə oturacağı olan sadə taxta stullar, daim «si» səsi çıxaran spinet, ağ-mavi örtük'ləri olan çarpayılar indi Plessidə, Bessanın Qəbiristan küçəsindəki evində idi. Divarlara da yenə həmin qrvüralar – «Monmoransi meşəsi» və «Uşaqların yedidzirdikləri iflic dilənçi» şəkilləri vurulmuşdu. İçərisində sarıbülbüller olan qəfəs də yaddan çıxmışdı. Əlyazmalar da yenə sandıqçada idi.

<sup>1</sup> Syer – Fransada müəyyən ruhani şəxslərə müraciətlə deyilən ad

Nikolas geldi. Ətrafına göz gəzdirdi. Yenə də həmin tanış avadanlıq idi, ancaq burada, deyəsən, bir az köhnəmiş kimi görünürdü. Ancaq bu evdə onlar özləri ağa idilər və heç bir markiz onların işinə burnunu soxa bilməzdi. Sandıqça da buradadır, həm də əvvəlki kimi boş deyil. Nikolas məmnuniyyət hissi ilə onun ağızını açıb kağızları əli ilə yoxladı, sonra yenə yerinə qoydu. Nə qoca yabı, nə də markiz indi əlyazmalarla onun arasında durmur-lar. Kağızlar yenə də onun əlindədir. Doğrudur, kağızların qaymağı çıxarılib. Onların bir hissəsi qəşəng və cins ingilis atlarına çevrilib. Lakin möhkəm əmindir ki, hər hansı bir təhlükə yaransa, əlyazmalar ona və Terezaya ən etibarlı dayaq olacaq!

Bələ fikirləşməyə kifayət qədər əsası var. Onun müəssisəsi bir gecənin içində dağlıa bilər. Borclu olan adlı-sanlı gənc veyllər Nikolasa qızıl dağlar vəd edirlər... lakin ataları vəfat etdikdən sonra; onları isə məhkəməyə çəkməyinə dəyməz. Təqaüdlərə gəldikdə isə, onları hələ girov qoymaq, yaxud kapitallaşdırmaq mümkün olmayıb; buna görə də həmin girov müqabilində bir su belə almaq olmaz, onun himayədarı şahzadə Konde hər cür köməklik göstərir, ancaq pul vermir.

Nikolasda gözlənilməz ideyalar, tükənməz enerji, möhkəm sərtlik və zirəklik var idi ki, belə xüsusiyyətlər, adə-tən, böyük gəlir getirə bilir; onun bəxti gətirmirdi. İndi də xanım Beda ona elə ağır zərbə endirmişdi ki, o, bir daha özünü düzəldə bilmirdi. Lokistraik adlı ayğır Nikolası yerə elə vurmusdu ki, onun omaba sümüyü sınmışdı. Bununla da Nikolasın Parisdə ən yaxşı at təlimçisi fəaliyyəti başa çatmış oldu.

Bir müddət işi Nikolasın vəkil edilmiş adamı kimi ser-jant Fransua aparmaq istədi. Lakin sələmçilər Fransuanın zəhləsini aparırdılar; indi nə metr Labure, nə də şahzadə Konde köməyə gəlirdi. Bundan əlavə, serjant borclu olan bir gənc aristokrat ilə dava etmişdi, bundan sonra qəzetlər bu barəde acı bir məqalə dərc etdilər və Nikolas cıdır atları tövləsini bağlamalı oldu.

Nikolas Plessiyə, ürək dostu Terezanın yanına getdi. İndi o, bir küçə çəkilib, yeganə kapitalı ilə – içində əlyazmalar olan sandıqça ilə ürəyinə təsəlli verirdi.

Bundan belə Nikolas Plessidə Tereza ilə syer Bessanın evində, Jan-Jakin ev əşyaları arasında, onun qəbrinin qonşuluğunda yaşayirdı. Şikəst olmuş, qəzəblənmiş Nikolas hətta başqa dildə də öyünməkdən usanmırıldı.

Terezanın isə yenə də hər zaman qulluq tələb edən əri var idi. O, Nikolasa hədsiz fədakarlıqla qulluq edirdi. O, öz Kolasına məftun idi. Kolanın hər bir şeyi, hətta bədbəxtliyi də əzəmətli idi.

## *VI fəsil* ATA VƏ OĞUL

Fernand bir neçə kəlmə ilə markızə xəbər göndərdi ki, əgər atası onu qəbul etmək iltifatında olsa, üç həftədən sonra Ermenonvilə gələcək.

Jirarden məktubu titrək əllərində tutmuşdu. Fernand daha İngiltərədədir, bəlkə də, Fransadadır! Üç həftədən sonra burada olacaq! Müsyö Jirarden birdən-birə özünü həm qoca, həm zəif, həm xoşbəxt, həm də bədbəxt hiss edirdi, o hiss edirdi ki, nə böyük sevinci qarşılıamağa, nə də mürəkkəb məsələlərin həllinə hələ tamamilə hazır deyil.

Yeddi il, iki min beş yüz gün və gecə bu məktubu fasiləsiz gözləmişdi. İngiltərə ilə sülh müqaviləsi bağlandıqdan sonra o fikirləşirdi ki, Fernand indicə qayıdacaq. Sonralar o, aylarla Fernandin Jilbertaya olan meylinə ümidi bağlayırdı; fikirləşirdi ki, Jilbertaya meyli onu evlərinə qaytarala bilər. Jilbertanın toyunda isə çox əziyyət və iztirab çəkən markızə, ağlaşığın olmasına baxmayaraq, elə gəlirdi ki, nə cür olursa olsun, Jan-Jakin xatirəsi, Ermenonvil həsrəti, bəlkə də, doğma atasına olan cüzi məhəbbət Fernandı öz doğma yuvasına qaytaracaqdır. Lakin sonra markız öyrəndi ki, Fernand Vest-Hinddə San-Dominqoda torpaq almış, anasından qalmış irsin çox hissəsini okeanın o tayında torpaqlar alınmasına qoymuşdu; bundan əlavə, o, madmazel Traversey adlı birisinə meyil göstərirdi, bu xanım əsil-nəcabətli olmasına baxmayaraq, Vest-Hinddə doğulmuşdu və deməli, kreol<sup>1</sup> idi. Amma markız oğlunun gələcəyi ümidiindən heç vəchlə əl çəkmək istəmirdi.

---

<sup>1</sup> Kreollar – ispan və portuqal müstəmləkəçilərinin Latin Amerikasındaki nəsilləridir, burada onlar imtiyazlı silkin özəyini təşkil edirdilər.

Nəhayət, o, uzun zaman gözlədiyi məktubu əlində tutub qısa yazılmış sətirlərdən və altındaki imzadan gözünü çəkmirdi: «Sizə hörmət edən və sizi sevən oğlunuz Fernand de Breqi». Jirarden onu bürüyən səadət və qürur hissindən özünə yer tapa bilmirdi, Fernand hətta özünə əziyyət verib tək, yaxud kreol Traverseylər ailəsi ilə gələcəyini belə yazmamışdı. Ata bir əsgər və tərbiyəçi kimi bu yüngüllüyünə görə ona tənbeh verməlidirmi? Əgər bunun üçün Fernandi məzəmmət etsə, tərs uşaq birdən öz fikrindən dönməzmi?

Markiz cavab məktubu yazdı. Bu məktubda oğlunu salamlamaqla bərabər, məzəmmət də edirdi. Sonra məktubun karsız olduğu qərarına gəlib hətta yeni bir məktub yazmağı müsyö Herberə tapşırmaq istədi, lakin bu fikirdən vaz keçib, nəhayət, ikinci bir məktub yazdı, bu məktubu da özünə xoş gəlmədi, çünki kifayət qədər təmkinlə yazılmış, həddindən artıq məhəbbətlə dolu və çox uzun çıxmışdı; bununla belə, məktubu elə oradaca yola saldı.

Sonrakı günlər və həftələr ərzində markiz hərtərəfli fikirləşirdi ki, üsyankar, qiyamçı, qaçqın oğlu ilə, tacirlər cərgəsinə keçmiş Robine qəbilli adamlar sinfinə qədər alçalmış fərsiz oğul ilə özünü neçə aparsın. Amma onun harası fərsizdir? O, hərbi şöhrət və əldə olunmuş dövlətlə qayıdır. Onun Vest-Hinddəki plantasiyalarının qiyməti bahalaşmışdır. Bəs markiz oğlunu necə qarşısın? Onun üçün qurbanmı kəssin, yaxud ata ciddiliyimi göstərsin?

Nəhayət, budur, özünü itirmiş və gözləri yaşarmış eşik-ağası bildirdi:

– Cənab qraf Breqi buyurub təşrif gətirmiştir.

Jirarden vestibülə sıçrayıb Fernandi gördü. Bəli, o idı, onun Fernandi idı, bununla bərabər, tamamilə başqa bir adam idı, gündən qaralmış, qıvrıqlaşmış və yaşa dolmuş bir kişi idı. Əcəba, bu, hələ dünən yumşaq çəhrayı yanaqları olan oğlan deyildimi? Jirarden bütün niyyətlərini unudub oğlunu qucaqladı, bağırna basdı, öpdü və sevincindən dili dolaşa-dolaşa danışmağa başladı:

– Fernand! Doğrudan da, bu sənsənmi? Fernand! Mənim Fernandım! Mənim oğlum Fernand!

Fernand da, öz növbəsində, fikirləşmişdi ki, atası ilə necə rəftar etsin. Axi atası başdan-ayağa kimi keçmişin adamıdır, Fernand isə indiki günün, hətta gələcəyin adamıdır,

daha yaşa dolmuşdur. İndi atası onun üçün sevimli və şiltaq bir körpədir. Bütün ömrü boyu atasının peşəsi ona öyünd-nəsihət verməkdi. Fernand atası ilə iltifatlı olmağı qət etdi, lakin ata hakimiyətinin təsiri altından çıxdıqdan sonra bir daha onun təsiri altına düşməsinə imkan verməyəcək: yeddiillik ayrılığın saldığı qırışılıqlarla bərabər, xoşbəxtliyi və kədəri də sezir, atasına olan məhəbbətdən başqa heç bir şey hiss etmirdi.

Jirarden Fernandi onun otağına özü ötürdü, yolda hiss etdi ki, Fernand axsayır, azacıq da olsa, yenə axsayır. Atasının həyəcanlı sualına cavab olaraq Fernand dedi ki, orduya daxil olduqdan bir az sonra yaralanmışdı. Əvvəlcə yarası çox tehlükəli olduğuna görə çalışırdı ki, atası heç nə bilməsin. Oğlunun ona belə hörmətindən kövrələn Jirarden Fernandin ona məhəbbətinə şübhə etdiyi üçün özü özündən utandı.

276  
Jirardenə elə gəlirdi ki, indi onlar hər ikisi bir yerdə olduqları vaxtda Fernand öz qəlbini ona açar. Fernand isə yalnız son zamanlarda baş vermiş hadisələrdən danışındı. Deyirdi ki, qayıdan kimi, mövcud qaydaya əsasən, Parisə və Versala qəbulə getmiş və nazirlər tərəfindən çox hör-mətlə qarşılanmışdır. Hərbi nazir müsyö de Seqyür hətta ona demişdir ki, aldığı Amerika ordusu polkovniki rütbəsinə, çox güman ki, fransız ordusu polkovniki rütbəsi də əlavə olunacaqdır.

Fernand sözünü qurtardıqda Jirarden danışmağa başladı. O, imperator İosifin gelişи və saysız-hesabsız ziyarətçilər haqqında danışdı; indi isə bağlıarda etdiyi yenilikləri Fernanda göstərməyə tələsirdi.

Fernand böyük vəcd və hərarətlə danışan atasının yanınca gedirdi. Atasının ondan gözlədiyi şadlığı isə sifətində heç cür ifadə edə bilmirdi. Əlbəttə, bu, söz yox ki, Jan-Jakin təsvir etdiyi təbiət idi, «Yeni Eloiza»dan mənzərələr idi. Bu təbiət təəssüratlıdır, insanı xəyalə qapılmağa və ruh yüksəkliyini qaldırmağa sövq edir, amma deyəsən, eyni zamanda bir qədər də gülməlidir, deyilmi? Yeni dünyanın ucsuz-bucaqsız meşə və çöllərində, güclü çaylarının sahil-lərində yaşamış Fernand üçün bu bağçalar çox xırda görüñürdü. Onlar Fernanda uşaqlıq illərində oynatdığı oyuncaqları xatırladırı.

Atası onu Jan-Jakin qəbrinin yanında tək qoyub getdikdə Fernand asudə nəfəs aldı.

Ağır döyüş çağında və Vest-Hind adalarında keçirdiyi coşqun illerdə Fernand evə qayıtdıqdan sonra bu qəbrin qarşısında hansı hissslərlə dayanacağını dəfələrlə təsəvvüründə canlandırırdı. Lakin indi Fernandin bütün daxili aləmi susmuşdu. Müqəddəs məzar onun qəlbini riqqətə gətirmir.

Müsyö Herber ilə görüşü Fernanda daha çox təsir bağışladı. Müsyö Herber yaşına görə qoca görünürdü. O, çox ariqlamış, zəifləmiş, saçının çoxu tökülmüşdü, gözlərini də əvvəlkindən daha çox qıyrıdı. Keçmiş tələbəsi ilə görüş müsyö Herberi bərk həyəcanlandırmışdı. O, çəkinəcəkinə soruşdu:

– Fernand, mən sizi qucaqlaya bilərəmmi?

Onun üzü sevincdən gülür, gözləri parıldayırı, o, özünü ağlamaqdan güclə saxlayırı.

– Kimin ağılna gələrdi? – o, bir neçə dəfə alman dilində təkrar edərək gözlərini Fernanddan çəkə bilmirdi.

Müsyö Herberin Jan-Jaka həddindən artıq oxşaması Fernandi yaman təəccübəndirmişdi. Jan-Jakin surətini özündə yaradan Herber sevimli qəhrəmanın surətinə daxil olan hər bir kəs kimi, bəlkə də, şüursuz olaraq onun özünə çevrilmişdi.

– Bəli, mənim əzizim Fernand, deməli, Platonun dediyi kimi, təhsil və sərsərilik illəri keçib-getmişdir. Amma lap yetkinləşmişsiniz! – heyran-heyran dilləndi. – Doğrudur, yeddi il keçib! Güman ki, sizin fəlsəfi görüşləriniz də real gerçəkliliklə təmas etdiyinə görə yetkinləşib? – soruşdu, lakin fəndgirliklə vermək istədiyi bu sual bir çəqiriş kimi səsləndi.

Fernand aralarında olan bir söhbəti tam təfərrüati ilə yadına saldı, o zaman müsyö Herber ona and verirdi ki, müəllimə şübhə etməsin. Herber haqlı, eyni zamanda da haqsız idi. Buna görə də Fernand cavab əvəzinə keçmiş müəlliminə həmin ruhda bir sual verdi:

– Məgər «Etiraf» sizin özünüzü də məyus etmədimi, mənim əzizim müsyö Herber?

Maraqlı burasıdır ki, onlar yeddi il bundan əvvəl başlaşmış olduqları böyük söhbətlərini, elə bil, indi davam etdirildilər.

— Mən heç zaman təsəvvürümə gətirməzdim ki, — Herber onun zərbəsini dəf etdi, — böyük insanın qəlbində həmişə sakitlik və əmin-amanlıq olar, biz ki Ermenonvildə Jan-Jakı belə tanıydıq. «Etiraf» mənim ona qarşı olan müti ehtiramımı daha da artırdı. Qranit üzərində həkk olunmuş giriş sətirlərindəki sözlər çox səmimi və düzdür. Bəşəriyyət tarixində bu əsər qədər misilsiz həqiqətpərəst əsər yoxdur.

Fernand çəşib-qalmışdı. Herber kitabda təsvir olunan hadisələrlə faktlar arasında uçurum olduğunu axı bilirdi.

— Jan-Jakin öz arvadını və rəfiqəsini həyatda olduğu kimi görməməsi sizi heyrətləndirmirmi? — Fernand ehtiyatla soruşdu.

Müsyö Herber fikirləşmədən cavab verdi:

— Jan-Jak həqiqət carçısı idi, real həyatda isə həqiqətin olub-olmadığını bilmirəm. Öz mülahizələrinə əsasən dünyani istədiyi kimi qurmağa Jan-Jakin haqqı var idi. Onun kitabı saf həqiqət kitabıdır, təsvir etdiyi dünya isə həqiqət dünyasıdır.

Herber sözlərin ahənginə aludə olaraq həmin fikri almanca da təkrar etdi.

Jan-Jakin dünyası gerçəklik adlanan şeyə nisbətən daha real, dağılmaz və əbədidir. Gerçəklik onunla ayaqlaşmalı olacaq.

Müsyö Herberin dərin və sarsılmaz inamı Fernanda çox təsir etdi. Tək qaldıqda elzasının: «Onun kitabı saf həqiqət kitabıdır, təsvir etdiyi dünya isə həqiqət dünyasıdır», — sözləri üstündə fikrə getdi. O, bu sözləri yaşamış olduğu həyatda fikrən yoxlayırdı. Amerikada o, nə qədər ağır imtahanlardan keçmişdi. İşıqlı saatlar çox az-az ələ düşürdü, əhəmiyyətsiz hadisələrlə insan qəlbini parçalayan günlərin isə sayı-hesabı yox idi. Nəticədə arzularının cüzi bir hissəsi həqiqətə çevrilmiş, nə qədər də məyusluq halları olmuşdu!

Jan-Jakin yaratdığı nəcib vəhşi — onun təbiət övladı kabus imiş. Bəlkə də, cüzi azadlıq əldə olunmuşdu, lakin qardaşlıq və bərabərlikdən əsla əsər-əlamət yoxdur.

Bir dəfə — əlbəttə, dilxor vaxtlarda — Fernand özünün Amerikada topladığı təcrübəyə yekun vurmağı qət edib belə bir nəticəyə gəldi ki, bütün nailiyətləri heçə bərabər-

dir. Birleşmiş Ştatlarda aristokratların düşüncəsiz, fəlakətli və müflisləşdirici təkəbbürərini burjuların tamahkarlığı və ikiüzlülüyü əvəz etmişdir. Jan-Jakin arzuları Amerikada saysız qurbanlar naminə belə həyata keçirilmişdir!

Bununla belə, müsyö Herberin Jan-Jaki Fernandin Jan-Jaki kimi əsl həqiqi Jan-Jakdır. Əgər Jan-Jaki hələ o sağ ikən hər kəs bildiyi kimi anlayırdısa, indi, müəllim vəfat etdikdən sonra məsələ daha da mürəkkəbləşmişdir. Müsyö Herber filosofun şəxsi həyatı barədə də haqlıdır. Jan-Jakda cari cəhati ölməz cəhətdən ayırmagi bacarmaq lazımdır, onu bizim səviyyəmizə qədər alçaldan şey üstündə fikri cəmləmək olmaz. Əksinə, biz ona xas olan və bizi onun səviyyəsinə yüksəlməyə məcbur edən xüsusiyyətləri birdəfəlik və həmişəlik özümüzdə cəm etməliyik. Jan-Jakin əsərlərindəki böyük ideyaların nuru ulduzların işığı kimi əbədidir. Adı həyatın xirdalıqlarını görməməsi Jan-Jakin taleyini qabaqcadan həll edən amillərdən biri olmuşdur; əgər bu olmasaydı, Jan-Jak əsas hadisələrin mahiyyətinə bu qədər dərin nüfuz edə bilməzdi. Jan-Jakin həyatdakı xirdalıqları görməməsi təkcə onun özünə zərər toxundururdu, onun gələcəyi görmə qabiliyyəti isə hamının rifahına xidmət edir.

Bir dəfə Fernand parkda tamam qara geyinmiş və çox güman, Jan-Jakin qəbri üstündən qayıdan yaşı bir xanım gördü. Xanım ona elə baxırdı ki, sanki, Fernandin onu tanımadmasına təəccübəlnirdi, o hətta danışmaq istəyirmiş kimi bir hərəkət də etdi, lakin sonra fikrindən vaz keçərək ötüb-getdi. Sonralar Fernand anladı ki, bu, yəqin, Tereza imiş. Fernand heyrətlə başını buladı: indi anlaya bilmirdi ki, o zaman Terezaya belə sonsuz bir məhəbbətlə necə vurulmuşdu. Sonralar, illər boyu Tereza yadına düşməmişdi. Bu qadınla keçirdiyi hallar keçib-getmiş, bir daha qayıtmayacaqdır. Onun Fernanda daha heç bir dəxli yoxdur.

Terezanın Plessida bədnəm Nikolasla yaşadığını eşitdikdə Fernand laqeydlikdən başqa heç bir şey hiss etmədi. O, özünü Jan-Jakin qatilinə qarşı qızışdırmaq da istədi, özü özünə deyirdi ki, bu qatil olmasaydı, fransız dilində danışan xalqların dahi filosofu və yazarı indi də sağ-salamat qalardı. Bununla belə, o, Nikolasa yüngül ikrah hissindən başqa bir hiss bəsləmirdi.

Bir neçə gündən sonra Fernand atası ilə ilk dəfə olaraq öz şəxsi işləri haqqında ciddi söhbətə başladı. Oğlu ilə görüşündən doğan səadət hissini gizli tərəddüdlər dumanlandırdı. Oğlu burada çoxmu qalacaqdır? Yenə də çıxb gedəcəkdirmi? Görəsən, onun öz kreol qadını ilə əla-qəsi necədir? Nəhayət, müsyö de Jirarden özünü toplayıb soruşdu:

– Sən Fransanın Vest-Hind adalarında kifayət qədər çox qalmışan, eləmi? Mənə oradakı həyatın haqqında bir şey danişa bilməzsənmi?

Fernand, onsuz da, atasına özünün San-Dominqo əhvalatları haqqında danişacaqdi, buna görə də atasının gözlənilmədən ondan qabaq sual verməsi Fernandi bir qədər pərt etdi. O dedi ki, Filadelfiyada quldarlığın ləğv edilməsi haqqında çoxlu danişiqlar gedirdi. Təəssüf ki, iş danişqdan o yana getmədi. O, quldarlıq haqqındaki «Qara məcəllə» adlı fransız qanunlarının Vest-Hinddə həyata necə keçirildiyini öz gözləri ilə görmək istəyirdi.

– Əziz atam, mahiyyət etibarilə, – Fernand gülümsə-yərək əlavə etdi, – məni San-Dominqoya göndərən məhz siz olmusunuz. Vaxtilə siz mənə Reynalsın fransız Hindistanı haqqındakı əsərini öyrənməyi tövsiyə etmişdiniz.

Jirarden istəyirdi ki, Fernand öz şəxsi həyatı haqqında danişsin, lakin o ən çox sevdiyi quldarlıq mövzusunda danişirdi.

Fernand sözünə davam edib deyirdi ki, ümumiyyətlə, Vest-Hind plantatorları öz qullarına cənub qıtəsindəki plantatorlara nisbətən daha insani münasibət göstərildilər, Kap-Fransedəki Filadelfiya cəmiyyəti də xeyli xeyirxah iş görmüşdü. Fernand bu «Bəşəriyyət dostları cəmiyyəti»nin idarə heyətinə daxil idi və San-Dominqoda aldığı ucsuz-bucaqsız plantasiyalarda isbat etmək istəyirdi ki, dərisi rəngli qullarla ancaq yumşaq rəftar etdikdə istənilən nəticəni əldə etmək olar.

Markiz tamamilə münasibətsiz olaraq dedi:

– Sən, yəqin, öz təhkimli kəndlilərimizi azad etdiyimi eşitmış olarsan? Balıq ovu yerlərinə olan ixtiyarımdan da əl çəkmək niyyətindəyəm.

O, yenə də gözləyirdi ki, Fernand kreol madmazel de Traversy haqqında və özünün gələcək planları barədə söz

açacaq. Amma əbəs yerə gözləyirdi. Oğlu «Qara məcəllə» haqqında mühakimə yürütməyində davam edirdi.

Fernandın ürəyindən Hortenzin de Traverseyi Fransaya gətirib özünə arvad etmək fikri keçirdi. Lakin Fernand onun haqqında danışmırıldı. Hələlik tərəddüd edir, nə edəcəyini bilmirdi, ona görə çiy bir fikir söyləmək istəmirdi. O, elə məhz hər bir məsələni sakit və hərtərəfli, başqasının təsiri olmadan ölçüb-biçmək üçün Fransaya qayıtmışdı.

## VII fəsil YENİ JILBERTA

Jilbertanın nikahı uğurlu oldu.

Mate onun xoşuna gəldirdi, Jilberta belə hiss edirdi ki, Mate onu ürəkdən və ehtirasla sevir; belə inamlı yaşamaq çox yaxşı idi. Yalnız bircə şey onun xoşuna gəlmirdi ki, Mate onların sarayda yerinə yetirdikləri müxtəlif vəzifələrin dəqiq icra olunmasına çox ciddi fikir verirdi. Amma Mate Jilbertaya verdiyi vədlərin hamisini vicdanla və azacıq belə etiraz etmədən yerinə yetirirdi.

Buna baxmayaraq, Jilberta istədiyi kimi tez-tez baba-sının yanına gedə bilmirdi. Amma bunun günahı Matedə deyil, müsyö Robinenin özündə idi. Müsyö Robine Mateni vəfali və səmimi olduğu üçün Jilbertadan az istəmirdi; elə bu səbəbdən onlara çox yaxınlıq göstərmirdi.

– Hə, bala, öz qrafınlı xoşbəxtsənmi? – hərdənbir nəvəsindən soruşurdu.

– Əlbəttə, xoşbəxtəm, nə üçün də olmayım? – Jilberta cavab verirdi.

Jilbertanın bədənində yaranmış dəyişiklikləri görən Robine soruşdu ki, doğana qədər Laturda qalmaq istəyirmi? Jilberta bilirdi ki, müsyö Robine onun yanında olmayı çox istəyir. Lakin bu sevinci ona qismət etmək mümkün deyildi. Çünkü doğum zamanı Sen-Viqorda, Versal yaxınlığında qalmağa Mateyə söz vermişdi. Qəbul olunmuş qaydaya görə, çox güman ki, kralıça uşağın və ananın vəziyyəti haqda ona xəbər verilməsini tələb edəcək və uşağın xaç suyuna salınması mərasiminə öz nümayəndəsini göndərəcəkdi.

Hər şey öz qaydası ilə gedirdi, uşaq Sen-Viqorda doğuldu, onun çökisi yeddi girvənkə idi. Elə həmin gün qızə on birinci nəsil ailəsində qrafin Kursel adı verildi. Uşaq saray adamlarına göstəriləndən sonra kraliçanın yataq otağına aparılmaq hüququnu da qazandı.

Kiçik qrafinyaya Kursellər ailəsində ənənəvi olan nadir bir ad – Mariya-Sidoniya adı verildi. Gülərüz Jilbertaya yaxşı münasibət bəsləyən kraliça özü uşağın xaç suyuna salınması mərasiminə gəldi; adı hədiyyələrdən əlavə, öz əl itinin bu yaxınlarda doğduğu kiçik Pekin küçüyünü də ona bağışladı. Mate onlara göstərilən ehtirama görə fəxr edirdi, Jilbertanın özü də etiraf edirdi ki, kiçik Ponpon çox gülməli küçükdür və onun qucağında çox məzəli görünəcək, uşaq üçün isə yaxşı oyuncaq olacaq. Lakin Fernandin bütün bunları necə ələ salacağını ağlına gətirən Jilbertanın qanı qaralır, kiçik isə daha onun xoşuna gəlmirdi.

Fernandin vətənə qayıtması xəbəri yayıldıqda Kursellər Sen-Viqorda idilər. Jilberta ürəyində ümidi bəsləyirdi ki, Fernand ona baş çəkəcək. Lakin Fernandin bura gəlməyib, birbaşa Ermenonvilə getdiyini eşitdikdə çox məyus oldu.

Təxmin edilirdi ki, üç həftədən sonra Jilberta Mate ilə qısa müddətə Latura gedəcək. Lakin Jilberta babasının Mariya-Sidoniya üçün çox darıxdığını bəhanə gətirib bildirdi ki, səfəri təxirə salmaq istəməyib, elə indicə yola düşmək arzusundadır. Jilbertanın saraydakı xidmət müdətli bitmədiyi üçün Mate etiraz etdi. Jilberta isə öz dediyində inad edirdi. Onda Mate ona yüngülçə təzim edib cavab verdi ki, əgər istəyirsə, uşaqla ikilikdə Latura gedə bilər; özü isə vəzifəsini tamamilə bitirənə qədər Versalda qalacaq. Jilbertaya da elə bu lazımdı.

Robine öz nəvəsinə lap beş barmağı kimi bələd idi; Jilbertanın bu dəfə vəd etdiyindən nə üçün əvvəl gəldiyini yaxşı başa düşürdü. Söhbət zamanı bir çox təzə xəbərlərdən danışarkən Robine sözarası söylədi ki, qraf Breqi qayıtmışdır. Gənc oğlan, çoxdan bəri küsülü olduqlarına baxmayaraq, onlara təşrif gətirməli idi. Bir qədər sonra Fernandin gəlmədiyini görüb birdən təklif etdi: axı bizim özümüz nə üçün yığışış günlərin birində Ermenonvilə getməyək?

Markiz müsyö Robine ilə tez-tez görüşdüğünü söylədikdə Fernand özünü saxlayıb Jilbertanı xəbər almadi.

Sonralar atası ona Jilbertanın Laturda olması xəbərini verdikdə Fernand yenə də dinmədi, amma qızardı. Amerikada olduğu yeddi il ərzində yenə də üzündəkini bürüzə verməməyi öyrənməmişdi.

Onu Vest-Hində getməyə sövq edən səbəbləri izah edərkən Fernand həqiqətin yalnız bir hissəsini söyləmişdi. Fəlsəfə – səbəblərdən yalnız birisi, Hortenzin de Traversy isə digəri idi; lakin bu iki səbəbdən daha qüvvətli olan üçüncü bir səbəb də var idi, onu Vest-Hind adalarına qovan da bu idi: o, vətənə bir qədər də gec qayitmaq, Jilbertanı sınamaq, gözlətmək istəyirdi; əgər Jilberta onu kifayət qədər gözləsə, Fernand onu bağışlayacaqdı. Lakin indi Jilbertanın bu qədər yaxında olduğunu eşitdikdə ürək-ağrısı ilə başa düşdü ki, cinayətkar bir oyun işlətmişdir və onun bu oyunda uduzması tamamilə təbiidir.

Bununla bərabər, nə olursa olsun, o heç bir şeyi bağışlamayacaq. Laturda aldığı zərbədən sonra bir daha oraya, Jilbertanın yanına getməyəcək.

Sonra isə onun ehtiyat etdiyi, bəlkə də, ümid bəslədiyi bir hadisə baş verdi. Bir dəfə gəzintidən qayıtdığı zaman atası ilə söhbət edən qonaqları – müsyö Robineni və Jilbertanı gördü.

Fernand dərhal özünü uşaq hiss etdi; sanki, tarixin çarxı geriyə dönmüş, Jan-Jak Ermenonvildə olmamış, Fernand Amerikaya səfər etməmiş, Jilberta ərə getməmişdir. Onun dünən, bir həftə bundan qabaq və bütün ömrü boyu gördüyü Jilberta, həmişə olduğu kimi, yənə də xəbərdarlıq etmədən babası ilə onlara qonaq gəlmışdır. Onlar – Jilberta ilə Fernand – indicə bir-birinə həmişə, bütün ömrüleri boyu etdikləri kimi göz vuracaq, sonra ayağa qalxıb qocaları tək buraxacaqlar.

Həqiqətən də, onlar ayağa qalxıb qocaları tək buraxdılarsı, parkın xiyanətləri ilə gəzməyə başladılar.

Bəlkə də, onlar otaqlarda əhəmiyyətsiz şeylər haqqında kubarcasına söhbət edirdilər: bəlkə, onlar indi də mənasız, qayğısız şeylərdən danışındılar, amma bunu hiss etmirdilər. Jilbertanın düşünərək dediyi və Fernanda çatan ilk sözləri bu oldu:

– Fernand, siz ayağınızın başına nə oyun açmışınız?  
Güman edirəm, ciddi bir şey yoxdur?

Lakin Jilbertanın səsində o qədər səmimilik və həyəcan var idi ki, Fernand onun ayağına güllə atan ingilis və ya hessenliyə ürəyində öz təşəkkürünü bildirdi.

Fernand təmkinli və dinməz idi. Jilberta daha çox danışırıdı:

— Fernand, siz xeyli yaşa dolmusunuz. Əlbəttə, mən siz belə təsəvvür edirdim, bununla belə, məni heyrətə saldırınız. — Bir qədər susduqdan sonra: — Hər şey dəyişmişdir və həm də sanki, heç bir şey dəyişməmişdir, — sözünə davam etdi. Bu, yenə də, sadəcə, çərəncilik idi. Bəlkə də, bu sözlərdə xüsusi bir məna var idi.

— Mən bir çox məsələləri həll etmək üçün çox çalışmışam, — Fernand, nəhayət, dilləndi. O, anın təsirinə qapılmış məməq üçün çatınlıqla danışırıdı. Keçən dəfə Jilberta Fernanda iztirab verən məsələləri anlamamışdı, qız heç zaman Fernandı anlamamış və anlamaq istəməmişdi. Fernand bunları ona mütləq deyəcəkdi.

— Bunun əvəzində isə siz dünyani gəzib müxtəlif adamlar görmüşsünüz, — Jilberta dilləndi; onun vaxtilə Jilbertaya dediyi sözlərin Jilberta tərəfindən təkrar olunması xoşuna gəlmədi, eyni zamanda da ona zövq verdi. — Başınıza da xeyli macəra gəlmışdır, — Jilberta sözünə davam etdi: heç kəs, bəlkə, özü də, bu sözlərin zarafatyana və ya ciddi deyildiyini təyin edə bilməzdi.

— Bəli, mən bir çox qəribə hallarla toqquşmalı oldum, — Fernand işgüzarlıqla cavab verdi. — Real həyatda bəzi hadisələr kitablardakı hadisələrdən çox da fərqlənmir, — Fernand sevimli mövzudan danışmağa başladığı üçün çox xoşbəxt idi. O, köləlik haqqında danışdı; bu problemi öyrənmək üçün də Fernand Vest-Hində getmişdi. Franklinin, Ceffersonun sözlərini misal gətirir, Amerika qıtəsində vəziyyətin Fransa adalarından daha yaxşı, eyni zamanda daha pis olduğunu söyləyir, orada nəyin olmalı olduğu və nəyin olduğu haqqında danışırıdı. Fernand öz danışığına aludə olduğu vaxt əvvəlki, çox gənc Fernandi xatırladırdı, o, yüngülçə axsayırdı, çox gözəl və qorxunc bir adam idi.

Jilberta yanında olan zaman Fernandı əvvəller ona qarşı bəslədiyi hissələr həyəcanlandıırırdı; lakin tək qaldıqda, ağılında doğan mühakimələr və adı fəlsəfi fikirlər onu

dərhal çulğayırdı. O düşünürdü ki, Jilberta üçün keçmiş daha mövcud deyil, onların yenə də birlikdə olması Jilbertanı sevindirir və Jilberta tam mənası ilə bu səadətlə anlardan zövq alır. Fernanda isə qaygısız səadət müyəssər deyil. Fernand bunu da unuda bilmirdi ki, Jilberta indi onun zəhləsi getdiyi cəmiyyətin yelbeyin, təhlükəli dairələrinə daha çox bağlanmışdır. Jilberta, əvvəllərdə olduğu kimi, indi də onu və onun aləmini çox az başa düşür, o, Fernandi başa düşmədiyi üçün öz təəssüf və peşmançılığını bildirən bir söz də söyləmədi. Fernand dəridən çıxaraq mürəkkəb quldarlıq problemini izah etməyə çalışdığını halda, Jilberta ona bir sual da olsun verməmiş, heç bir maraq göstərməmişdi. Hətta ona belə gəldi ki, Jilbertanın dodaqlarında güclə sezilən amansız, sərt və bədxah bir gülüş oynayır: Fernand bunun, həqiqətən, olub-olmaşını nə qədər yadına salmaq istəyirdisə, gülüş daha da sərtləşirdi.

İndi Fernand nə edəcəyini bilir. O, ləngimədən San-Dominqoya qayıdacaq. Artıq o, adalardakı işləri haqqında məmnuniyyətlə fikirləşir, Hortenziya üçün darixirdi. Onun gözləri qarşısında Hortenziya ilk dəfə gördüyü kimi canlanmışdı. Bu hadisə qubernatorun evindəki balda olmuşdu: çox gənc, ucaboy və nazik Hortenziya qaça-qaça zala daxil olmuşdu: ağappaq kirşanlanmış saçları qarayanız sıfətinə kölgə salır, tunc rəngli paltarının kəsiyindən görünən ciyinləri adamı cəzb edirdi. Hortenziyanın heç utanmadan ala gözləri ilə ona baxması, məsxərə ilə «onun müəllimi Jan-Jak haqqında» soruşması Fernandi məftun və cəzb edirdi. Qədim – fransız və Kastiliya nəsillərinin son uşağı olan Hortenziya, söz yox ki, həddindən artıq lovğa idi. Lakin elə dəqiqələr də olurdu ki, o, Fernandı qəlbən anlayır, onun üçün bir Yuliya<sup>1</sup> olurdu; o zaman bu qiymətli, səadətli dəqiqələr Hortenziyanın hərdənbir ona yetirdiyi iztirabları və incikliyi dağıdır, könlünü alırı. Fernand onu Fransaya gətirib, pozulmuş olsa da, parlaq gələcəyi olan bu gözəl ölkə ilə tanış etdikdə nə qədər yaxşı olacaq! O, Hortenziyanı özünün və Jan-Jakın ruhunda tərbiyə edəcək. Xeyr, o, bir daha axmaqlıq edib Hortenziyanı da itirmək, onu «sinamaq», mənasız olaraq gözləməyə məcbur etmək

<sup>1</sup> Yuliya – Russonun «Yeni Eloiza» əsərinin qəhrəmanı

istəmir. O, San-Dominqoya dönəcəkdir. Sabah, ən geci o birisi gün atasına deyəcəkdir ki, nişanlısını gətirmək üçün Vest-Hində getməyi qət etmişdir.

Öz qərarını Jilbertaya da demək üçün elə sabah Latura gedəcək. Bu, onu zərrə qədər də qorxutmur. O, planlarını səmimiyyətlə Jilbertaya açacaq və deyəcək ki, onların arasında artıq heç bir şey yoxdur və əbədilik ayrırlırlar.

Fernand hərbi paltar geyib atla deyil, ekipaj ilə getdi. Jilbertanın yanına Fernand deyil, qraf de Braq madam de Kursel ilə rəsmi və son görüş üçün gedirdi. Çox güman ki, bu, o qədər də xoşagələn hadisə olmayıacaqdı; bəlkə də, uşağa nəvazış göstərib onun haqqında bir neçə xoşagələn söz də deməli olacaq.

Onu kəndli paltarı geyinmiş, oynaq, təbii, cazibədar Jilberta qarşıladı.

— Güman edirəm ki, Fernand, sizin gəlişiniz münasibətilə mən paltarımı dəyişdirməyə də bilərəm, — Jilberta zarafat etdi. Gözəl hərbi paltar geyinmiş və belinə qılınç bağlamış Fernandin özü-özünə çox gülünc göründü. Jilberta möhkəm dost olduqları vaxtlardakı kimi ara vermədən o qədər danışırkı ki, Fernand heç vəchlə Jilbertanın başqalaşmış olması fikrinin ağlına necə gəldiyini anlaya bilmirdi. Onun təbəssümü heç də qeyri-səmimi və sərt deyil, bu, Yeni Eloizanın təbəssümüdür, Fernand isə sər-səm xəyallara qapılmış axmaqdır.

Jilberta babasının markiz ilə dostluğu haqqında danışırkı.

— Markiz babamı lap dəng edib deyir ki, o da Latur bağlarını Ermenonvilin nümunəsində, Jan-Jak üslubunda yenidən salsın. Lakin müsyö Robine qəti olaraq etiraz etmişdi; o deyirdi ki, əgər təbiət yaratmaq istəyirsənsə, təbiət təbii olmalıdır, bağ yaratmaq istəyirsənsə, onda o bağda həm tis ağacı, həm fistiq ağacı, həm çiçək kərdisi, həm də fəvarə olmalıdır: müsyö de Jirardenin yaratdığı süni təbiət olmadan da keçinmək olar, o heç kəsə lazımdır. Bir-birini görmədikdə yaşaya bilməyən bu hörmətli qocalar həmişə öz aralarında bir-birinə sataşırlar. Jilberta bütün bunları gülə-gülə, şən və səmimiyyətlə danışırkı.

Jilberta ona nə Mate, nə də öz körpəsi Mariya-Sidoniya, nə kraliça, nə də küçük Ponpon haqqında danışır,

haqqında eşitdiyi kreol qız barəsində ondan bir söz soruşmur, əvvəlki incikliyi də yada salmırı.

Fernand onun laqqirtisının məzmunundan daha çox, nitqinin ahənginə qulaq asırdı. Jilberta söz arasında demişdi: «Məgər müsyö Robine gözəl insan deyilmə?» – Fernand bu ifadəni tez hiss edib mənasını anladı: Jilberta o zaman onu qoyub getdiyi üçün Fernandı belə bir yumşaq şəkildə məzəmmət edirdi! Bundan da mülayim bir şəkildə şikayətlənmək və məzəmmət etmək olardı?.. Onun ürəyi qəmdən sıxlıq, eyni zamanda şadlanırdı, çünkü daha da müdrikləşmişdi. Əcəba, Fernand müsyö Robine-nin məsləhətinə qulaq asıb fransız ekspedisiya korpusunun təşkil olunmasını gözləsəydi, onların hər ikisi üçün yaxşı olmazdım?

Yox, bütün bunlar, söz yox ki, cəfəngiyatdır. Fernand o zaman düzgün hərəkət etmişdi.

«Əgər daha ağıllı tərpənsəydi, hadisələr, bəlkə də, başqa cür cərəyan edərdi», – fikri Fernandin başından çıxmırıldı. Jilberta və Hortenziya onun xəyalında birləşib vahid bir surət kimi canlanırdı. Onlar Jilberta ilə birlikdə at üstündə Vest-Hinddəki torpaqlarını gəzirlər, Jilberta torpaqların geniş və ucsuz-bucaqsız olduğuna heyrətlənir, ona suallar verir, o isə bir işi nə üçün bu cür, digərini isə başqa cür gördüğünü izah edir, Jilberta başı ilə razılığını bildirib incə təbəssümlə güllümsəyir; bəzən də o, Fernandin çılgın səyinə bir qədər rişxəndlə gülür.

Onlar bu dəfə ayrınlarkən bir-birinə daha yaxın idilər.

Fernand gedəcəyini atasına demədi. Bunun əvəzində Hortenziyaya yazdı ki, bəzi səbəblərə görə hələlik Fransada ləngiyəcəkdir; çox güman ki, onun San-Dominqoya qayıtməsi bir neçə ildən sonra mümkün olacaqdır. Fernand Hortenziyaya səmimi, işgüzar, çox dostyana bir məktub yazdı. Amma bu məktubda nəvaziş az hiss olunurdu.

Latura sonrakı gelişи zamanı Fernand Jilbertanı tək görmədi. Mate burada idi.

Jilberta özünü Fernandla əziz və yaxın dost kimi çox sərbəst aparırdı: Mate də onu evlərinin ən yaxın adamı kimi qarşılıdı. Lakin Fernand özünü ələ almaq istəməsinə baxmayaraq, sıxlıq və əsəbiləşirdi. Bütün bunlar, üstəlik, körpə Mariya-Sidoniyani küçük Ponpon ilə içəri

gətirdikdə Jilberta ona Versaldakı saray xanımlarından biri kimi göründü.

O, fikri tamamilə dolaşmış halda Laturu tərk etdi. Keçən dəfə gələrkən gördükleri yuxu idimi? Təsəvvüründə eyni bir insan surətinin nə qədər dəyişkən olması fikri yenə də Fernandı heyrətə saldı. Jilberta onun nəzərlərində gah tamamilə əvvəlki kimi, gah yeni, gah yenə də başqa surətdə canlanırdı. Fernand müxtəlif surətləri bir yerə yiğib vahid surət halına heç cür gətirə bilmirdi.

Fernand Jilberta ilə görüşməkdən qaćırdısa da, bu, hər zaman mümkün olmurdu. Adətən, Fernand Jilberta ilə birlikdə olduqda özünü qaradınməz və təmkinli aparırdı. Bəzən də bunlar hamısı yox olub gedir, gənclik duyğuları geriyə qayıdırı: Fernand Matenin mövcud olduğunu yaddan çıxarıır, Jilberta ilə onun arasında duran maneələri yadına salmaq üçün isə böyük iradə işlətməli olurdu.

Jilberta belə hesab edirdi ki, Fernand eynilə olduğu kimi də qalmışdır, Jilbertanın ona yaxınlıq etmək cəhdlərinə qarşı müqavimət göstərməsinə baxmayaraq, kreol qız ilə əlaqəsini məhz onun xatırınə kəsmişdi.

Bir dəfə Jilberta ilə Fernand ikilikdə bir yerdə olduqları zaman balaca Mariya-Sidoniya otağa daxil oldu. Qız adətin tələb etdiyi kimi, yaşıllarsayağı ağır təntənəli bir parçadan don geymişdi. Onun bütün hərəkətləri də kukla kimi dəbdəbeli və yaşıllara məxsus idi. Fernandin uşağın dalğın-dalğın baxdığını görüb Jilberta dedi ki, o, öz uşağını Fernandla özünün birlilikdə böyüdüyü kimi, yəni təbii və dəcəl böyütmək istəyir, amma Mate və babası uşağın kübar dairələrdə qəbul olunmuş bir qaydada tərbiyə olunmasında təkid edirlər, onlar belə hesab edirlər ki, hər şeyin əsası dağılmağa başladığı bir zamanda bu, ikiqat vacibdir. Fernand Jilbertaya, sonra isə uşağa baxdı və dinmədi. Jilberta isə onun gözlərindəki məzəmməti hiss etdi, simasında isə güclə sezikən həmin sərt gülüş oynadı.

VIII fəsil  
JAN-JAK KİMƏ MƏXSUSUDUR

Fernand qayıdıb gəldikdən sonra markizin evi, keçmiş əyyamlardaki kimi, yenə də qonaqsevən və mehriban olmuşdu. Markizin evində filosoflara, yazıçılara, qabaqcıl aristokratların nümayəndələrinə və bir çox «amerikalıya» rast gəlmək olardı; vaxtilə ingilis müstəmləkələrinə yolanıb oradan azadlıq mübarizlərinin sıralarına qoşularaq vuruşan fransızlar «amerikalı» adlandırlırdı. Bu evə bir neçə dəfə Amerika səfiri Tomas Cefferson da gəlmişdi.

Ermenonvildə söhbət əsasən daxili siyaset ətrafında aparılırdı. Dövlət bütçəsi məsələsi çox pis vəziyyətdə idi. Hər iki imtiyazlı silkin nümayəndələri – aristokratiya və ruhanilər nəinki vergilərdən azad edilir, hətta müxtəlif feodal vergiləri vasitəsilə dövlət gəlirlərinin böyük bir hissəsini öz ciblərinə doldururdular. Belə bir varlı ölkənin sakınlarının çox hissəsi isə acınacaqlı vəziyyətdə dilənci kökündə yaşayırırdı. Orada-burada həyəcanlı baş verirdi. Hər şeyi kökündən dəyişdirmək, dövlət quruluşunda yuxarıdan aşağıya kimi islahat keçirmək tələb olunurdu, dövlət çevrilişi yavaş-yavaş yetişməkdə idi.

Müsyo de Jirardenin azadfikirli qonaqları da inqilabın labüb olduğunu hesab edirdilər. Lakin onlar bunun dinc inqilab olacağı fikrində idilər. Onlar deyirdilər ki, hər yerdə tərəqqi əlamətləri gözə çarpmaqdadır. Maarifpərvər nazirlər imtiyazlı silklərin əlində olduğu müstəsna hüquq və üstünlükləri ləğv etmək məsələsini qarşıya qoyurlar: gələcəyə müəyyən ümidiłr verən hadisələr yetişməkdədir. İngilab sükanını filosoflar, görkəmli siyasi xadimlər öz əllərinə alacaq və inqilab yuxarıdan baş verəcəkdir. Kralın özü də bu nəcib fikri alqışlayır. Liberal müşavirlər hamiya eyni hüquq verən konstitusiyanın elan olunmasını kraldan tələb edəcək və söz yox ki, öz məqsədlərinə nail olacaqlar.

Fernand bunların heç birinə inanmındı. Öz əməli tərübəsindən biliirdi ki, əlindən gələni etməyə hazır olan hakim təbəqələrin güclü müqavimətini kəsərsiz dekretlər və yarımcıq fərmanlarla qırmaq olmaz. Tək-tək xeyirxah

dövlət xadimlərinin əlindən çox az iş gələr, axı hətta liberal imperator İosif də, Allah bilir, neyləyə bildi. Ölkədə mövcud olan feodal sistemini kökündən dağıdırıb məhv etmək lazımdır, bunu isə əzab-əziyyəti öz çinində və öz şəxsi təsərrüfatında hiss edənlərdən başqa heç kəs həyata keçirə bilməz. Böyük çevrilişi ancaq aşağıdan – kütlələr tərəfindən, xalq tərəfindən etmək olar.

Əsrlər boyu aşağı təbəqələr öz ehtiyaclarını labüd bir şey, heç vaxt dəyişilə bilməyən bir qayda hesab edirdilər. Lakin budur, dünyaya Jan-Jak gəlib sübut etdi ki, başqa bir qayda olması tamamilə mümkünür. Bu fikir əsarətdə olanlara gəlib çatmış, onlar Jan-Jakin adını eşitmış və onun nəzəriyyəsinə az-çox bələd olmuşlar. Hələlik onlar ancaq yuxudan oyanır, gözlərini ovuşdururlar, tamam oyandıqdan sonra isə ağıllarını başlarına yiğib özləri zülmün daşını çıyınlərindən atacaqlar. Jan-Jakin təsvir etdiyi dövlət, söz yox ki, qurulacaq, ancaq fəlsəfə vasitəsilə qurulmayacaqdır.

Fernandin belə nitqləri dirləyicilərdə heyvət və təecübü doğururdu. Əcəba, o, həqiqətənmə, belə düşünür? Görəsən, o, keçən əsrə bütün İngiltərəni sarsıdan qanlı bir inqilabın Fransada da olacağına, həqiqətənmə, inanır? Xeyr, bizim maarifpərvər Fransada bu sayaq hadisələr qeyri-mümkündür. Biz dinc yolla lazımı çevriliş edib onu düzgün yolla aparacaqıq.

Bir dəfə Parisdə müsyö de Jirarden ilə Fernand marşalın arvadı madam de Bovogilə qonaq oldular. Xeyli adam toplılmışdı, burada akademiyanın üzvləri, saray kavalərləri və xanımları toplılmışdı. Söhbət yenə də Volterin və Jan-Jakin təliminin bəzi prinsiplərinin əməli həyata necə tətbiq edildiyi barədə gedirdi. Hər yerdə inkişaf hiss olunur, bilik əsri yetişir.

– Biz hamımız bu səadətli çevrilişin şahidləri olacaqıq!  
– qonaqlardan biri ucadan söylədi.

Qonaqların arasında xoş görkəmə malik yaşlı bir cənab var idi. Onun adı müsyö Qazot idi. Görkəmli yazıçı, gözəl mənzum hekayələr müəllifi olan müsyö Qazot mistik idi, onun fikrincə, elə şəxslər vardır ki, onlara gələcəyi görmək qüdrəti şamildir. Belə uzaqqorən insanlar sırasına özünü də daxil edirdi. Bir müddət o, sakitcə dayanıb ümumi söhbəti dinləyirdi.

— Bəli, möhtərəm ağalar və xanımlar, — nəhayət, ümumi söhbətə qarışdı, — sizin böyük və qəribə inqilabınıza qədər siz, söz yox ki, sağ olacaqsınız, ancaq onun bəhrəsini görməyəcəksiniz. Sizdən çoxunuz inqilab qurbanı olacaqsınız, həm də çox acınacaqlı surətdə.

Bu, ümumi gülüşməyə səbəb oldu.

— Cəfəngiyata bax! Axi hər şey fəlsəfəyə və idraka tabe olacaq!

— Elə həmin fəlsəfə naminə idrak məbədində sizi qurban verəcəklər! — Qazot cavab verdi və qonaqların gah birisinə, gah da o birisinə necə məhv olacağını tam təfərrüati ilə danışmağa başladı.

— Məgər Fransada hakimiyyət başına türklər və ya tatarlarımı gələcək? — ondan soruşdular.

— Heç də yox, — müsyö Qazot cavab verdi. — Hakimiyyət başında filosoflar duracaqlar. Sizin hökmünüzü çıxaran məhkəmə hakimləri sizin burada işlətdiyiniz eyni düsturları işlədəcəklər. Volterin, Didronun və Russonun əsərlərindən sitat gətirərək sizi ölümə göndərəcəklər.

— Belə dəhşətli zarafatlar etdiyiniz bəsdir! — marşalın arvadı qətiyyətlə söylədi.

— Ancaq bircə suala icazə verərsinizmi? — qonaqlardan kimsə ev yiyesinə müraciət etdi və sonra müsyö Qazota tərəf dönüb soruşdu: — Cənab abbat, bəs sizin taleyiniz nə cür olacaq?

— Siz, yəqin ki, İosif Flavini oxumusunuz və sözsüz ki, Yeruşəlimin mühasirəsi zamanı kiminsə günlərlə bəndin üstündə gəzib «Yeruşəlimə fəlakət gəlir! Başımıza fəlakət gəlir!» dediyini də yaxşı yadinizda saxlamışınız. Mühasirə edənlərdən birinin gülləsi onun işini bitirdi.

Abbat təzim edib məclisi tərk etdi.

Müsyö Qazotun peygəmbərliyi həm Parisdə, həm də Versalda uzun-uzadı danışqlar mövzusuna çevrilmişdi, hamı ona gülürdü. Lakin bu söhbətlər Fernanda gülməli gəlmirdi. Onun dostları məgər kordurlar-nədir? O, söz yox ki, nə peygəmbərliyə, nə də buna oxşar başqa cəfəngiyata inanır; dostları kimi ona da dini xurafat və hər cür başqa təsəvvür yaddır. Lakin müsyö Qazotun sözləri baş-qaları kimi onu da xoşagəlməz heyrətə salmışdı: bu nitqlər onun təkcə öz qeybdən xəbərvermə qabiliyyətinə olan

inamından irəli gəlmirdi: müsyö Qazot ölkənin vəziyyətini dərindən öyrənmişdi, bu isə onun dünyaya münasibətini müəyyən edirdi. Onun sözləri dinləyiciləri, heç olmasa, bir qədər düşünməyə məcbur etməli idi ki, görsünlər mühabimələrində haqlıdırlar, ya yox. Fernandin dostları çox ağıllıdırular, buna söz ola bilməz, onlar müasir və qədim filosof və tarixçilərin əsərlərini dərindən öyrənirdilər, onlar dəlillərini qeyri-adi dərəcədə qəşəng cümlələrlə və inandırıcı surətdə müdafiə etməyi bacarırdılar. Ancaq öz ətraflarında nələr baş verdiyini görürərmi? Bəlkə də, hadisələr arasındaki möhkəm qarşılıqlı əlaqəni görürər, lakin onların bilavasitə əhatəsində olan yoxsul və məzəlum insanları – daha öz düşüncələrini işə salmış, qollarını çırmalayıb hərəkət etməyə hazır olan insanları görmürlər.

Fernand inanmir, biliirdi ki, baş verəcək hadisələri Ermenonvildəki süni çaylar kimi istədiyin məcrraya salmaq mümkün olmayacaq. Elə bir daşqın baş verəcək ki, öz axını ilə xeyli insan ömrünü, o cümlədən, bəlkə, elə Fernandin da ömrünü aparacaq. Lakin Fernand böyük çevrilişi, hansı şəkil alırsa alsın, böyük sevinc hissi ilə qarşılıqlamağa hazırlıdır və onun tez yetişməsinə ürəkdən çalışacaqdır.

Jan-Jak təlimini maarifpərvər adamlarla müzakirə etməyin mənəsi yoxdur, bunu onlar özləri də bilirlər. Başqa bir şey daha vacibdir – həmin təlimin prinsiplərini kütləviləşdirmək, xalqa aydın şəkildə izah etmək lazımdır ki, xalq həmin prinsipləri öz hərəkətlərində əsas tutsun.

Lakin bunun üçün özün gərək xalqın ruhunu biləsən. Kütlə ilə qarışib onunla bir olasan. Fernand heç zaman xalqa məxsus olmamışdı. Hərbi məktəbdə keçirdiyi ağır illəri yadına salarkən Fernand ancaq indi anlayırdı ki, yoldaşlarını və müəllimlərini ona qarşı qaldıran nə olmuşdur. O zamanlar Fernand çox çalışmasına baxmayaraq, onda anadangəlmə aristokrat təkəbbürü hələ çox idi. Fernand kənd oğlanları arasında özünü mümkün qədər sadə aparmaq istəməsinə, onlarla bərabər olması üçün xeyli çalışmasına baxmayaraq, nəzərlərində qraf Breqi, gələcək senyorları olaraq qalırdı. Nə o, nə də Martin Katru heç vaxt bir-birini axra qədər başa düşməmişdilər.

Yalnız Amerikada, orduda iş başqa cür idi. Sərt hərbi yürüşlər şəraitində ətraf ölüm təhlükəsi ilə qaynadığı vuruş-

malar zamanı Fernandla onu əhatə edən şəxslər arasında əsl yoldaşlıq münasibəti yaranırdı.

Doğma yerlərə tamamilə yad olduğu hissini o, İl-de-Fransı sel basan günlərdə daha dərindən duymuşdu. Sakit Nonet irmağı coşqun selə çevrilib Ermenonvil bağlarını basmış, su markizin əlində olan torpaqlarda kəndlilərin və icarədarların məhsulunu təhlükə altına almışdı. Markiz şəxsən özü göstəriş və əmrlər verir, yuxusuna haram qataraq kəndlilərə alet, canlı qüvvə və pul ilə kömək edirdi. Fernand fikir verib heyrətlənirdi ki, bu kömək markizə qarşı rəğbəti cüzi də olsa artırır. Adamlar onların rifahi üçün atasının, demək olar, var qüvvəsini sərf etdiyinə baxmayaraq, bunu görmək istəmirdilər. Onlar yenə də senyora və onun oğluna etibar etmirdilər, senyor və oğlu onlar üçün yenə də yad olaraq qalırdı.

Ah, əgər Fernandla xalq arasında olan səddi vurub dağıtmaq mümkün olsaydı! Fernand xalqlarından çıxmış adamlarla bilavasitə ünsiyyətə girib onlarla dost olmaq, bu adamlarla dostluq etmək, küsüşmək, barışmaq istəyirdi.

Fernand xalqı ancaq kitablardan, heç bir əhəmiyyəti olmayan danışıqlardan, ümumi təhlükə anlarındakı qeyri-məlum duyğulara görə tanıyordu. Lakin mahiyyətcə xalqı tanımadı. Xalqlarından çıxmış adamlar müəyyən şeylərə onun baxdığı gözlə baxmındılar. Qardaşlıq! Əgər Fernand, həqiqətən, bu adamlara qardaş olmaq istəyirsə, onlarla bərabərləşməli, onlar kimi olmalıdır.

Lakin hər şeydən əvvəl, onları daha yaxından tanımaq lazımdır.

Yaranan şərait əlverişli idi: Sanlı şəhərinin yerli hökuməti müşavir vəzifəsinə namizəd axtarırdı. Müşavirin vəzifə dairəsinə təkcə şəhəri maraqlandıran məsələləri yuxarı hakimiyyət idarələrinə çatdırmaq, onlarla saysız-hesabsız danışq aparmaq deyil, habelə şəhərlilərə və kəndlilərə, ətraf qəza sakinlərinə məsləhət vermək idi. Fernand öz namizədiyini təklif etdi.

Markiz çox ehtiyatla öz fikrini bildirdi ki, Fernand maliyyə nazirliyində və ya hərbi nazirlikdə qulluğa girsəydi, bəlkə, daha düzgün hərəkət etmiş olardı, çünkü bu yolla yüksək mənsəbə daha tez çatmaq olardı. Lakin Fernand atasının məsləhətinə qulaq asmadı, atası da öz sözünün

üstündə çox durmadı. Əksinə, özünü elə göstərdi ki, guya, oğlunun dəlillərini tamamilə anlayır. Jirarden dostlarının yanında oğlunu tərif edərək deyirdi ki, Fernand özünü Jan-Jakin əsl tələbəsi kimi aparır: xalqa daha yaxın olmaq istədiyi üçün kiçik Sanlı şəhərindəki sadə vəzifəni saraydakı yüksək vəzifələrdən daha üstün tutmuşdur.

Fernand yeni vəzifəsinə çox vicdanla yanaşğından Sanlı şəhərinə köcdü. Fernand orada boş qalmış ayrıca əyan evlərinin birinə düşə bilərdi, lakin şəhər kənarındaki sadə kənd evini daha üstün tutdu.

Şəhərin adlı-sanlı adamları – yepiskop, qəza məhkəməsinin sədri, şəhərin bələdiyyə rəisi gələcək Ermenonvil senyorunu Sanlı şəhərində yaşayan həmsakin, özləri kimi bir vətəndaş hesab edə biləcəkləri hissindən özlərini xoşbəxt sanırdılar. Şəhərin zəka dünyasının sütunları olan bir tarixçi, bir şair və bir publisist Fernandi öz tərəflərinə çəkmək istəyirdilər. Lakin könüllü surətdə seçilmiş vəzifə onun vaxtının çox hissəsini əlindən alırdı. Fernand onun məsləhətinə ehtiyacı olan xırda sənətkarlarla, kəndlilərlə, dükançılarla görüşürdü. Fernand nəinki onların hüquqlarını müdafiə etməklə, həm də gündəlik işlərində onların qayğısına qalmaqla bu adamlara kömək etməyə çalışırdı. Yavaş-yavaş, inadla qara camaatın rəğbətini qazanmağa çalışırdı.

Necə oldusa, Fernand bir dəfə Sanlidə uşaqlıq yoldaşı Martin Katru ilə rastlaşdı.

Martin Parisdə metr Buvenin yanında çox şey öyrənmişdi. Əlbəttə, diplom almamışdı, çünkü bütün şagirdlik pillələrini keçmək üçün işi çoxdan ötmüşdü. Əslində, o çox məlumatlı karguzar olub məhkəmə işlərində müəyyən qədər təcrübəsi vardı. Jan-Jakin əsərlərini yaxşı bilməsi öz dəlillərini kəsərli fəlsəfə müddəaları ilə əsaslandırmağa imkan verirdi, buna görə də o, diplomlu vəkillərin bacarmadığı yerdə müvəffəqiyyət qazana bilirdi.

Tezliklə şöhrəti hər tərəfə yayıldı ki, o, ədalətsiz qanunlarla mübarizədə yoxsullara kömək edir.

Martin dəlilləri tutarlı ifadələrlə, kəskin və uca səslə ifadə edirdi. Onun hər şeyi açıq söyləməsi, inadkar olması, gətirdiyi sübutlara dərindən inanması, heç kəsə güzəştə getməməsi dostlarının və pərəstişkarlarının sayını artırırırdı.

Onların arasında Janna Mopti adlı bir qız da vardı. Jannanın atası Parisin qədim sakinhərindən idi. Cox tərs olan bu adam əyanlardan birisi ilə çəkişməyə başlayır, ona iş kəsirlər və həbsxanada vəfat edir. Janna qəşəng olmasa da, ağıllı və işbacaran bir qız idi. Atasının taleyi onu gətirib fəlsəfəyə çıxarmışdı. O, Martinin simasında nəinki Jan-Jakin fəlsəfi görüşlərindən danişan, hətta bu fəlsəfə ilə yaşıyan bir adam göründü. Janna Martinin tərəfdarlarına qoşuldu. Qızın kor-koranə və fədakarlıqla inam bəsləməsi onu cazibədar edirdi. Martin onunla evləndi.

Janna müflis atasının var-dövlətindən bir qədər pul hifz edə bilməşdi. Buna görə də Martin cüzi bir haqq ilə və ya əsla haqq olmadan əvəzsiz olaraq məzlumların hüququnu imtiyazlı şəxslərlə baş verən mübahisələrdə müdafiə edə bilərdi.

Bir dəfə Martin Sanlı şəhərinin sakini müsyö Viyyar adlı birisini böyük müvəffəqiyətlə müdafiə etmişdi, müsyö Viyyar Martinin Sanlıyi köçməsində təkid edirdi, nəhayət, Martin razı oldu. Kiçik və ona doğma olan bu şəhərdə işləmək fikri Martini çox cəzb edirdi, çünki uzun müddət onu şəhərdə heç kim saymaq istəmir və kasib olduğu üçün çox incidirdilər. Qısa müddət ərzində burada hamının ehtiram bəslədiyi adamlarla dostlaşdı. Onu şəhər bələdiyyə idarəsinə seçdilər.

Elə orada, yəni Sanlı şəhər bələdiyyə idarəsində Fernand öz dostu Martin Katru ilə görüşdü.

Əlbəttə, Fernand təsəvvür edirdi ki, ayrılıq zamanı Martin, söz yox ki, dəyişilmişdir. Lakin qarşısında yaşlı, enlikürək, əzmlı, təcrübəli, sanki, öz vücudu ilə bütün otağı tutan Martini gördü. Fernand özünü onun yanında yeniyetmə uşaq kimi hiss etdi. O, gözlərini Martinə zilləyib yersiz soruşdu:

– Martin, bu sənsən?

– Güman edirəm ki, mənəm, – Martin cavab verdi. O, dodaqcu gülərək qara, ağıllı və istehzalı gözləri ilə Fernandi süzdü. Onun qaşları arasını dərin qırış kəşmiş cəsur üzünə baxırdı, necə pərt olduğunu sezirdi.

Görüşdükərinə ürəkdən sevinirdilər, lakin hər ikisi bir-birindən dərhal ehtiyat etdi.

Görüşlərinin ilk dəqiqəsindən köhnə əlaqələr, köhnə dostluq və düşməncilik bərpa olundu.

Fernand da bu vaxt Martini diqqətlə süzürdü. Onun geyimində əvvəlki kimi yenə də qəsdən bürüzə verilən bir laqeydlik hiss olunurdu. Saçları geniş, tüklü alnından aşağı sallanırdı. Bu adamın zahiri görkəmindən tündxasiyyət və üsyankar olduğu görünürdü.

– Əslində, çox qəribədir ki, bu vaxta kimi bircə dəfə də olsun görüşməmişik, – Fernand bir qədər sünə təbəssümlə dilləndi.

– Siz belə zənn edirsınızmı, qraf Breqi? – Martin öz uca və cingiltili səsi ilə cavab verdi.

– Martin, nə üçün belə danışırsan, – Fernand dostcasına onu məzəmmət etdi. – Nə üçün mənə «sən» demirsən?

O, Martinə daha yaxın gəldi. Martin onun azacıq axşadığını gördü.

– Bilirəm, bilirəm. Bu vaxta qədər sən bizim üçün, qara camaat üçün haqq axtararaq özünə şöhrət qazandırmışan.

Lakin bu sözlərdə istehza ilə bərabər, səmimiyyət də hiss olunurdu.

– Mütləq mənim yanımı gəl, – Fernand xahiş etdi.

– Biz bir-birimizə çox şey danışmamışiq. Elə bu gün, axşam yeməyinə bizə gəl.

– Mən də səni bizə qonaq çağırıa bilərəmmi? – Martin dəvətə dəvətlə cavab verdi. – Mənim arvadım, söz yox ki, çox şad olar. Əlbəttə, anam da səni gördükdə çox sevinər.

Fernand atası ilə dul arvad Katrunun arasındaki çəkış-mədən xəbərdar olduğu üçün bir anlığa tərəddüd etdi, lakin dərhal dedi:

– Əgər mənim gəlmişim sənə xoşdursa, onda mən, əlbəttə, gələrəm.

– Oldu, – Martin yekun vurdu. – İndi ki belədir, bu gün axşam sənin yanındayam.

Fernand Amerikada olduğu vaxtlarda Martin onun haqqında danışılan hər bir sözə qulaq asır, onu tərif etdiklərini eşitdikdə çox sevinirdi. Lakin Fernand Fransaya qayıtdıqdan sonra onun bütün fəaliyyəti Martini əsəbiləşdirirdi. Bunlar hamısı sübut edirdi ki, o, Amerikada əsla ağıllanmamışdı; Sanlıdə görüdüyü işlər isə başdan-ayağa diletantlıq və xırdaçılıq, xalis ədabazlıqdır. Lakin nə edə bilərsən? Fernand anadan aristokrat doğulmuşdur; Martinə ağıllı olmaq daha asandır və öz gənclik dostuna çox

şeydə güzəştə getməlidir. Fernandın yanına gedərkən Martin yolda özünə söz verdi ki, bu gün Fernanda heç bir iynəli söz deməsin.

Əvvəlcə hər şey yaxşı gedirdi. Lakin sonra Fernand yoxsulların varlılarla çəkişməsindən, onların ailə işlərindən elə səmimi danışmağa başladı ki, sanki, özü də həmin yoxsullardan biridir. Bunları söylədikdə Martinin səbir kasası daşdı. Amerikada olmuş bir adam indiyə kimi başa düşməmişdir ki, onunla qara camaat arasında ümumilik, inəyin akademiya ilə ümumiliyi qədərdir. Haqqında bu qədər danışdığı Popol baba və Mişel ata qəpik-quruş su üçün danışlığı halda, sən Fernand luidorlara pul demirsən. Əgər sən anadan aristokrat doğulmusansa, onda zəhmət çək özünü qara camaata qatma.

— Bura lap rahatdır, — Martin araya söz qatdı, — hətta bir qədər də sadədir. Açığını desək, sənin Levi sarayına köçməməyin məni çox təəccübəldəndirir, — hiyləgərliklə əlavə etdi.

Həmin saray hersoq Levinin nəsildən-nəslə keçən qədim sarayı idi. Levilər isə Jirardenlə dost idilər.

— Axi bu Levilər sarayı mənim nəyimə gərəkdir? — Fernand cavab verdi; Martinin suali onu qıcıqlandırsa da, çox xoşuna gəldi.

— Bəs necə? Oradakı kiçik kilsə nəyə desən dəyər. Hər gün onun seyrinə dalmaq aristokrat üçün nə qədər gözəl bir təəssüratdır!

Bu kilsənin mehrabı altında on üçüncü əsrdə çəkilmiş bir şəkil asılmışdı. Şəkildə sarayın ozamankı sahibi, patriarch Yakovun üçüncü oğlu Levidən başlayan nəslin nümayəndəsi təsvir olunmuşdu; həmin bu senyordə Levi müqəddəs pərinin qarşısında diz çökmüşdü. İzahat qumasının üstündə isə yazılmışdı ki, müqəddəs pəri onu nəvazişlə dəvət edərək: *Couvrez-vous, mon cousin*<sup>1</sup> — deyir.

Fernand səmimiyyətlə güldü.

— Mənim Qaston de Levi ilə münasibətim yaxşıdır, — cavab verdi. — Səni inandırıram ki, o da bizim kimi həmin şəklə gülür. — Sonra üzünü ciddiləşdirərək Martinin

<sup>1</sup> Başımızı örtün, Əmioğlu (fr.); «başınızı örtün» dedikdə kral öz etrafındaki bu və ya digər şəxsə xüsusi lütfkarlıq əlaməti olaraq, başına papaq qoymağı işarə edirdi, çünkü kralın rəsmi qəbollarında kişilər şlyapazız iştirak edirdilər.

çiyinlərini qucaqlayıb yumşaq məzəmmətlə sözünə davam etdi. – Nə üçün sən bu lazımsız şeylərdən danışırsan? Nə üçün sən hər dəfə bundan başlayırsan? Axi mən sənə nə etmişəm?

– Yaxşılıqdan başqa heç bir şey, – Martin onu ələ saldı, cingiltili səsinə bir qədər sakit ahəng verməyə çalışdısa da, alnında qırmızı ləkələr göründü. – Yaxşılıqdan başqa siz mənə heç bir şey etməmişsiniz. Siz mənə qarşı çox mehriban idiniz. Əvvəlcə sizin hörmətli atanız ağalıq gücünü anama göstərdi, lakin sonra insanpərvərlik və lütfkarlıq edib məni Parisə oxumağa göndərdi. Əgər mən indi bir şeyəməsə, senyورun bunda xidməti olduğunu söyləməyə haqqı var. O, bizə sədəqə verir, həmin sədəqədən mənə də bir şey çatır. Mən heç bir sədəqə istəmirəm! – birdən Martin cingiltili səslə qışqırdı. – Mən öz hüququmu almaq istəyirəm, mənə təbiət tərəfindən verilən və bu barədə sizin Jan-Jakın çox danışdığı hüququ almaq istəyirəm.

Fernand dinmirdi.

– Əslində, Jan-Jak sizin deyil, – Martin sakitləşmək bilmirdi. – Sizin sədəqələrinizlə onun heç bir ortaqlığı yoxdur. Bizim hüququmuzun müdafiəsinə qalxışmışdır. Jan-Jak bizimdir.

İndi Fernand da qızardı. O, məmnuniyyətlə Martinin üstünə cumub, əvvəllərdə olduğu kimi, onu yumruqlayardı. Lakin atasının vaxtilə dul Katrunun dükanını əlindən aldığı kimi hərəkət etmək və özündən çıxməq istəmirdi.

– Bəs sənin heç ağlına gəlirmi ki, özünün xalq arasından çıxmağınlı mənim əsilzadə nəslindən olmağımla öydüyümdən çox öyünürsən? – Fernand sakitcə soruşdu.

Martin onun sözlərini qulaqardına vurdu.

– Mən Jan-Jakı bir divanə hesab edirdim, – o etiraf etdi. – Mən ona güldürüm. Onun müqəddəs Fransisk kimi Ermenonvil bağlarında gəzdiyini yadına saldıqda məni indi də gülmək tutur. «Yeni Eloiza» əsər deyil, zibildir. Cənab Jirardenlər, Jan-Jakın həmin kitabını onun «təbiəti» ilə bərabər özünüz üçün müftəcə götürə bilərsiniz, bu əsərləri yaradan Jan-Jak isə sizin Jan-Jakdır. Lakin onun bərabərsizlik haqqında yazdığı elmi əsərdən və «İctimai müqavilə»dən nə qədər danışsanız da, bu əsərlərdən cüzi də olsa, baş çıxara bilməzsınız, həmin Jan-Jakı ancaq hüquqsuzluq

içərisində doğulmuş adam başa düşə bilər. Bax elə buna görə də, əzizim, elə buna görə də o, bizim Jan-Jakdır.

Martin özü özündən küsürdü. O, əlbəttə, haqlıdır, «Yeni Eloiza»nın həssas xülyaçılığı ona yabançı olduğu kimi, «İctimai müqavilə»nin sərt həqiqətləri də Fernand üçün anlaşılmazdır, çünkü Fernand bütün ömrü boyu tox olmuş, Martin isə bütün ömrü boyu acliq çəkmişdir. Lakin Fernand bunu heç zaman anlamayacaqdı, buna görə də mübahisəyə girişməyin mənası yox idi.

— Amerika haqqında danış görək, — deyə Martin söhbətin mövzusunu dəyişmək üçün təklif etdi. — Deyirlər ki, orada döyüşkən ruhun barıtı qalmayıb, imtiyazlar isə yalnız başqa sayaq adlanır. Xahiş edirəm, danışasan.

Fernand həvəslə razı oldu.

— Amerikada baş vermiş hadisələrə Avropa arşını ilə yanaşmaq olmaz, — söyləməyə başladı. — Orada nə Paris, nə də, ümumiyyətlə, böyük şəhərlər, nə də varlı senyorlar var idi: insanlarancaq təbiətin göndərdiyi təbii fəlakətlərlə və hindularla mübarizəyə girişməli olurdular. Hər halda, ilk illərdə inqilabı ciddən arzulayanlar azlıqda idilər, imtiyazlılar arasında isə qabaqcıl adamlar buradakindan çox-çox azdı. Buna görə də oradakı inqilaba daha yüksək qiymət vermək lazımdır. İnsanlarda nəcib hissərin, saflığın lazımı səviyyədə olmamasına, insanlarda tamahkarlığın və paxılığın yenidən baş qaldırmamasına gəldikdə — bu hal bəşəri cəhətdir, təbiidir.

— Deməli, sən məyus olmuşsan? — Martin işgüzarlıqla söhbətə yekun vurdu.

Fernand bir anlığa tərəddüd etdi. Sonra dedi:

— Orada çox şey əldə edilmişdir. Bunların hamısı da böyük nümunədir.

Onlar doyunca söhbət edib gələcək görüşləri haqqında xoş düşüncələrlə ayrıldılar.

Lakin bir-biri ilə söhbət zamanı özlərini səbirli apara-caqlarına nə qədər söz verirdilərsə də, yenə hər şey üstündə — Sanlı şəhərinin işləri barədə, bu və ya digər şəhər sakininin işi haqqında höcətləşir və hər biri digərinə daha ağır söz deyib onu acılamaq istəyirdi.

Zahirən onlar yenə də dost olaraq qalırdılar, lakin Sanlı sakinləri onların daxilən çəkişdiklərini hiss edirdilər.

Martinin tərəfdarları Fernanda, Fernandın tərəfdarları isə Martinə etimad etmirdilər.

Fernand yorulmaq bilmədən və təvazökarcasına yoxsulların işləri ilə məşğul olurdu. O, bunu deməyə tam haqlı idi ki, çoxları onu öz bildiyini edən bir himayədar kimi deyil, dost kimi tanır. Lakin Martinin Jan-Jak haqqında dediyi sözlər onun başından çıxmırıldı, həmin sözlərdə bir həqiqət zərrəciyi, bəlkə də, tam bir həqiqət zərrəsi var idi. Jan-Jak fəlsəfəsinin müəyyən bir hissəsi onun üçün, yəni Fernand üçün əlirişməz qalırdı, həmin hissə «başqalarına», xalqa məxsus idi.

## *IX fəsil* SANLI ŞƏHƏRİNİN EHTİYACLARI

300

Bütün ölkəni güclü bir hərəkat bürümüşdü: son yüz yetmiş beş il ərzində yığışmamış Baş ştatların çağırılması haqqında elan verilmişdi. Hökumətin maliyyə işləri o qədər çətinləşmişdi ki, yeni büdcəni xalqın təqddiri olmadan qəbul etməyə cürəti çatmadı.

Baş ştatlar hər iki imtiyazlı silkin – zadəganların və ruhanılərin, həmcinin imtiyazsız üçüncü silkin – burjuaziyanın deputatlarından ibarət idi. Üçüncü silkə hər iki imtiyazlı silkin birlikdə göndərdiyi nümayəndə qədər nümayəndə göndərmək hüququ verilmişdi. Bu çox mühüm mütərəqqi yenilik idi. Bundan əlavə, iyirmi beş yaşına çatmış və vergi verən hər bir fransız seçki hüququndan istifadə edirdi. Roma respublikası öz yerini sezarlara verməyə məcbur olandan bəri son iki min ildə ilk dəfə olaraq xalq, həm də Avropa xalqlarından ən böyükü öz iqtisadi inkişaf yolunu seçib müəyyənləşdirməli idi.

Bütün ölkəni coşqun ümid dalğası hərəkətə gətirdi.

İcmalara öz deputatlarına tapşırıq, göstəriş, arzu və şikayətlərinin siyahısını vermək hüququ verilirdi. Sanlidən göndəriləcək tapşırığın tərtib olunmasını magistrat qraf Fernand Breqi ilə syer Martin Katrula tapşırılmışdı.

Fernand və Martin işə qızığın mübahisədən başladılar. Fernand Sanlidə topladığı təcrübəyə əsaslanaraq belə hesab edirdi ki, başlıca cəhət ayrı-ayrı ehtiyacları aydın

və düzgün şəkildə sadalamaqdan ibarətdir. O çox kəskin şəkildə yazılmış bir sıra tələblər – None çayı üzərində bənd tikilməsi, bir sıra yol qaydalarını və yol gömrüklərini ləğv etmək, başlıcası isə kral ailəsinin istifadə etdiyi ov hüquqlarını məhdudlaşdırmaq tələblərini irəli sürürdü.

Martin istehza ilə gülürdü: Jirardenlərlə kralın yegermeyster dəftərxanası arasında şahzadə Kondenin ov hüququ barədə gedən uzun çəkişmələr ona məlum idi.

Çox təmtəraqla elan edilmiş Baş ştatların çağırılmasına Martin o qədər də ümidi bəsləmirdi. O, belə hesab edirdi ki, xalq nümayəndələrinə ikincidərəcəli məsələlərin həllində cüzi güzəştər verərək yeni, ağır vergilər yiğməq üçün razılıq aldıqdan sonra onların hamisini yenə də evlərinə qovacaqlar. Görülən tədbirlər hamısı, bir növ, gülməli məzhəkəyə çevriləcək, bundan sonra imtiyazlı silklərin hər ikisi ağır yük kimi yenə də üçüncü silkin boynundan asılacaqdır. Amma məhz buna görə də xırda məsələlərin üstündə dayanmayıb ən əsaslılarını – qanunvericilik hakimiyyətinin icraedici hakimiyyətdən ayrılmmasını, nazirlərin xalq qarşısında cavabdeh olmasını, bir sözə – məhdudlaşdırıcı konstitusiya tələb etmək lazımdır. Bir halda ki ölkə və bütün dünya qarşısında çıxış etmək imkanı vardır, bu əsas tələbi hamı, hətta kiçik icmalar belə irəli sürməlidir.

Üzünsürən mübahisələrdən sonra Fernand və Martin ilk növbədə konstitusiya tələbini irəli sürüüb, sonra da ayrı-ayrı qüsurların aradan qaldırılması haqqında tələbləri kəskin ifşaedici ifadələrlə şərh etmək qərarına gəldilər.

Şəhər müşavirləri olduqca hörmətli bir şəkildə bildirilər ki, tapşırıq çox məntiqi, səlis və inandırıcı şəkildə yazılmışdır. Konstitusiyanın kəskin şəkildə tələb olunması da etiraza səbəb olmadı. Lakin kral yegermeyster dəftərxanasının yol verdiyi sui-istifadələrin təsvirindəki dotələb ahəng müşavir ağaları karixdirdi, peysərini qaşımağa məcbur etdi. Yازının ahəngi, çox güman, şahzadə Kondenin xoşuna gəlməz, sonra Sanlı şəhərini müxtəlif bəhanələrlə zara gətirər, bəlkə də, cəza tədbirləri görər.

Lakin Fernand yazdığı mətnin üstündə möhkəm durub güzəştə getmədi, onun ən yaxşı dostu Martin də zidd olmayıb Fernandı müdafiə etdi.

İş o yerə gəldi ki, şəhər müşavirləri hər iki tərtibçi müəllifin memoranduma şəxsən imza qoymalarını tələb etdilər. Sənədin üstündə gələcək Ermənonvil senyornun imzasını gördükdə Sanlı müşavirləri bir qədər sakitləşdirilər.

Baş ştatların açılış mərasimi çox təmtəraqlı təşkil edilmişdi. Gözəl may günlərinin birində minlərlə parisli bu tarixi əhvalata tamaşa etmək üçün Versala gəlmışdı. Saray adamları və min iki yüz nəfər deputat uzun bir sıraya düzüllüb bayramsağrı bəzədilmiş şəhərin içərisindən keçərək Sen-Lui kilsəsinə ibadətə gedirdilər. Mürtəce saray məmurları imtiyazlı silk ilə burjuaziya arasındaki fərqə nəzərə çarpdırmaq üçün hiylə işlətmışdır: deputatlar Baş ştatların son çağırışı zamanı, yəni yüz yetmiş beş il bundan əvvəl olduğu kimi, öz silklərinə məxsus qədim paltar geyib gəlmək tapşırığı almışdır. İndi budur, üstü zərbaftalı ipək və xara parçalardan əyinlərinə qədimi paltar geymiş zadəgan və ruhani nümayəndələri ilə yanaşı, çox sadə geyinmiş, qara plaşlı burjular addımlayırdı. Lakin şatlara seçilmiş kübar nümayəndələri arasında hamiya tanış olan liberallar, həmçinin Lafayet və onun bəzi dostları kimi «amerikalılar» da vardi; üçüncü silkdən olan deputatlar arasında isə, məsələn, qraf Mirabo kimi aristokratlara da rast gəlmək olurdu. Onlar qara camaatın elçisi kimi çıxış etməyə razılıq verməklə saraya qarşı müxalifətdə olduğunu açıqdən-açıqa ifadə edirdilər.

Tamaşaçılar silklərin bir-birinə belə yaxınlaşmasına sevinir və bunu bütün millətin böyük birliyinin bir əlaməti kimi qəbul edirdilər. Gələcəyə inam və ümid bu gözəl birlik gündündə bütün Versali bürümüşdü; axı kralın özü və müqəddəs hədiyyələr aparan Paris arxiyepiskopu da ümumi dəstə ilə gedərək, sanki, dövlətin yuxarıdan aşağıya kimi tamam dəyişdiyini nümayiş etdirirdilər.

Müsyo de Jirardenin sinəsi sevincdən və iftixar hissindən coşub-daşındı. Onun hər zaman ümid etdiyi, həmişə əvvəlcədən xəbər verdiyi şeylər həyata keçirdi: yeni zəmanənin yetişməsinə səbəb heç də qara camaatın kəskin və dəhşətli çıxışları deyildi. Jan-Jak təlimini həyata keçirənlər, onun kimi yüksək kübar nümayəndələri olan fransız zadəganlarındırlar.

Fernand isə hakim təbəqənin öz geyimindən başlayaraq burjuaziya deputatlarına onların «miskinliyini» hər vasitə ilə xatırlatmağa çalışmasına baxaraq qəzəblənirdi. İmtiyazlı silklərin hər cür doğru və yalan sözlərlə xalqın hüquqlarını əlindən almağa cəhd etdiklərini sübut etməyə çalışan Martinin şübhəli nitqləri Fernandin başından çıxmirdi. Fernand cah-calallı paltar geydiyi üçün çox xəcalət çəkər və kralıçanı müşayiət edən məyyətin arasındaki səysiz-hesabsız daş-qasıla bəzənmiş geyimdə şax yeriyən, gül dibçəyi kimi ala-bəzək saray xanımı Jilbertaya kədərlə baxırdı.

Lakin millət birliyinin belə əzəmətli nümayişinin inam-sız parisliləri, hətta mütəkəbbir aristokratları belə vəcdə gətirdiyini hiss edən Fernand da yavaş-yavaş ümumi coşqun əhvali-ruhiyyəyə qapılırdı. Sen-Lui kilsəsində tərəqqipərvər Nansi yepiskopu təntənəli nitq söylədikdən sonra isə Fernand yeni zəmanənin yetişdiyinə qəti olaraq inandı. Yəpiskop kralın yanında mövcud quruluşu ifşa edir, xalqın görünüməmiş dərəcədə yoxsul olduğunu göstərir və peyğəmbərin bu sözlərini təkrar edirdi: «Sən yeni xalqlar yaradacaqsan – onda yer üzünün siması tamam dəyişəcəkdir». Fransa tarixində ilk dəfə olaraq bu ali yiğincəq, müqəddəs hədiyyələrin və kral taxtının yaxınlığındakı müqəddəs ibadətxanada əl çalır və sevinirdi.

Həmin bir neçə həftə ərzində baş verən hadisələr, bir növ, Fernandin haqlı olduğunu sübut edərək Martinin inamsızlığını təkbib edirdi. İmtiyazlı silklər hüquq qaydasına uyğun finıldaq işlətməklə burjuaziya deputatlarının ağızlarını yummaq istədikdə onlar müqavimət göstərdilər; kral onları dağlışmağa çağırıldıqda isə birləşib and içdilər ki, çağırışa itaət etməyəcəklər, sonra özlərini Milli məclis elan etdilər. Sarayın və hər iki imtiyazlı silkin itaət etməkdən başqa bir çarəsi qalmadı.

Fernand sevinib şadlıq edirdi.

Lakin tezliklə öz şəxsi təcrübəsində gördü ki, düşmən hələ də özünü çox güclü hesab edir.

İcmaların xahişləri və tələbləri oxunan zaman Sanlı şəhərinin «şahzadə Konde yegerlərinin etdikləri cinayətlərə» qarşı etiraz ifadə olunan tələbindəki cəsarətli və hədələyici ahəng şahzadəni çox qəzəbləndirdi. Şahzadə sənədə mənfur gənc Jirardenin qol çekdiyini gördükdə daha da

qəzəbləndi. O, öz əmisi oğlu kralla kart oynayarkən ona Fernandin bu həyasız əməlindən danışdı. Lüdovik də bərk hırslındı. Gənc Jirarden onu çox hirslandırmışdı. Bu yeniyetmə oğlan boşboğaz və şəkkak Jan-Jakin ardınca onun üsyankar təlimini utanmadan təkrar edirdi; bu oğlan ayağına şalvari təzəcə çəkən kimi atasının yanından qaçıb «amerikalı» olmuşdu. İndi isə, bir görün, qiyamçı burjuaların yazdıqları cizma-qaraya qol çəkir; bəlkə də, elə onun müəllifi də özüdür! Bu, öz silkinə qarşı cinayətdir, öz yuvasını korlamaq deməkdir. Ovçuluğun böyük həvəskarı olan Lüdovik belə fikirləşirdi: əgər taxt-tacın əlində olan imtiyazları bu qədər məhdudlaşdırmaqla bərabər, ov etmək hüququnu da məhdudlaşdırmağa yol verərsə, daha bunun axırı hara gedib çıxar. O, bu gənc oğlanın etdiyi qabaliq haqqında bir qədər düşünmək üçün şərait yaratacaq, yəni bu üsyankarın həbs edilib Bastiliyaya salınmasından ötrü kralın imzası və möhürü ilə təsdiq olunmuş order verəcəkdir.

İki gün sonra müsyö Robine Jilberta və Mate ilə birlikdə Ermenonvilə gəldi. Hər yerdə agentləri olan qoca Robine Jirardenlərə xəbər verdi ki, kral şahzadə Kondenin təkidi ilə Fernandin həbs edilməsi üçün əmr vermişdir. Fernandin ixtiyarında bir neçə saat vaxt qalmışdır, o, dərhal təhlükəsiz bir yerdə gizlənməlidir.

Fernandin gözləri qarşısında qalın divarlı və qalın bürclü Bastiliyanın boz və tutqun binası xəyalən canlandı. Fernandi heç vaxt heç bir təhlükə və çətinlik qorxutlaşmışdı, lakin qədim zamanlardan bəri əzab-əziyyətlər qoxuyan mənhus qalada tənha qalmaq fikri onu vahiməyə salırdı. O, Martini də gözü qarşısında canlandırdı: Martin baş vermiş hadisədən xəbər tutduqda Fernandin halına yanacaq, bununla belə, ona güləcək də.

Həmi səssiz durub Fernanda baxır, cavab gözləyirdi.

Markiz sarsılmışdı. Böyük həvəslə atları qoşmaq üçün əmr verər və şəxsən özü oğlunu xaricə aparardı. Lakin Fernandin özbaşına olduğunu, heç bir xahişin və xeyirxah məsləhətin ona kömək etməyəcəyini bilirdi. O, özünü susmağa məcbur etmişdi.

Onun əvəzinə yenə müsyö Robine danışmağa başlayıb:

— Mən qocaya da sizə bir məsləhət görməyə icazə verin, — dedi. — Ən yaxşı atlarınızdan birini götürüb istədiyiniz yerə çapıb gedin! Əgər qalsanız, heç kəsə kömək edə bilməyəcəksiniz, ancaq özünüzə zərər toxunduracaqsınız. Azadlıq təntənə edənə qədər çox aylar dolanıb keçəcək, bunu isə Bastiliyada gözləmək o qədər də xoşagələn bir şey deyil.

Fernand vaxtilə Robinenin ona belə bir məsləhət də vermiş olduğunu xatırladı: o haqlı idi, həm də haqlı deyildi. İndi də vəziyyət eynilə belə idi.

— Əgər mən sizin yerinizdə olsaydım, müsyö Robine-nin məsləhətinə laqeyd baxmazdım, — Mate də dilləndi, bu, hamida təəccüb doğurdu. Bu bir neçə sözü deməyin ona nə qədər ağır gəldiyini hamı görürdü; əgər şərəfi hər şeydən üstün tutan cəsur qraf Kursel qaçmağı məsləhət bilirdisə, söz yox ki, bunu zarafata salmaq olmazdı.

Jilberta bir söz deməyib gözlərini çəkmədən Fernanda baxırıldı. Fernand bilirdi ki, əgər burada qalarsa, Jilberta bunu bir axmaqlıq hesab edəcək, qaçıb gedərsə, əlbəttə, məyus olacaq. O, belə hesab edirdi ki, Martin də buna eyni münasibət bəsləyəcəkdir. Əgər getməzsə, onu ələ salacaq, qaçmış olsa, daha çox lağja qoyacaq. Bəs Martini belə bir təhlükə təhdid etmirmi? Çox güman ki, indi o gizlənmək üçün atını haraya isə çapır. Lakin buna bax-mayaraq, Martin yenə də istehza ilə gülüb belə deyəcək: «Martin Katru üçün mümkün olan şey qraf Breqi üçün mümkün deyildir».

Fernand verdikləri məsləhət üçün dostlarına təşəkkür edərək bu barədə fikirləşəcəyini söylədi.

Bir saat sonra onun yanına çox həyəcanlanmış və qorxmuş müsyö Herber gəldi. O, bir neçə dəfə ağızını açıb danışmaq istəyirdisə də, bacarmırıldı. Nəhayət, Herber dedi: ona məlumdur ki, sevimli tələbəsi Fernand həmişə ancaq öz ürək sözünə qulaq asır. Lakin Herber ancaq bir şeyi Fernandin yadına salmaq istəyir: əgər Jan-Jak sağ olsaydı, söz yox ki, ona hökumətin özbaşınlığından qaçıb baş qurtarmağı məsləhət görərdi. Jan-Jak da Fernandin düşdüyü vəziyyətə az düşməmişdi, belə hesab edirdi ki, qaçmaq və təqibin əzab-əziyyətinə məruz qalmaq zorakılıqdan daha yaxşıdır. Fernand öz mürəbbisinin əlini səmimi

qəlbələ sıxdı; həmişə bəlağətlə danışan müsyö Herber bu gün kəkələyə-kəkələyə danışır, bəzən də danışmağa söz tapmırırdı.

Fernand Ermenonvildə qalıb, əllərində onu həbs etmək üçün order olan jandarmları gözləməyə başladı.

## X fəsil JANLAR VƏ JAKLAR

Fernand de Jirardeni həbs etmək üçün verilən on iyul tarixli order kral Lüdovik tərəfindən imzalanıb, onun möhürü ilə təsdiq edilmiş bu qəbildən olan son məxfi fərman idi. Həmin fərman isə yerinə yetirilməmiş qaldı. Orderə əsasən Fernandin salınmalı olduğu Bastiliya iyulun on dördündə Paris şəhərinin camaatı tərəfindən hücumla tutulmuşdu.

Nə qədər böyük sevinc və şadlıq! Bütün ölkə şadlıq edirdi, bütün dünya sevinirdi!

Jirarden öz Jan-Jakinin qəbri üstə gəldi. Sevincindən dili söz tutmayan Jirarden baş vermiş böyük hadisəni sakitcə Jan-Jaka danışmağa başladı. «Jan-Jak, sən qələbə çaldın! İstibdadın istinadgahı süqut etmişdir. Ümumi iradə, sənin *Volonté générale* min illərdən qalma zəncirləri qırıb atmışdır. Mənim dostum və müəllimim, xalq öz taleyini sənin öyrətdiyin və əvvəlcədən xəbər vermiş olduğun kimi öz elinə almışdır».

Kralın qardaşları, şahzadə de Konde, aristokratianın mürtəce hissəsi, din xadimləri, mühafizəkar nazirlərin hamısı xaricə qaçmışlar.

«İlahi, sənə şükür olsun!» – hamı Paris Məryəm-ana kilsəsində oxuyurdu. Ölkənin köhnə bayraqına – ağ zanbaqlı kral bayrağına Lafayetin təklifi ilə Paris şəhərinin göy və qırmızı rəngini əlavə etmişlər; beləliklə, göy-ağ-qırmızı nişan yeni, tərəqqipərvər Fransanın bayrağı olmuşdu. Kral xalqın inadlı tələbi ilə razılaşıb Versal sarayını tərk etmiş və paytaxta köçmüştü. Kral öz papağına üçrəngli nişan vuraraq ratushanın<sup>1</sup> eyvanına çıxb şərqlik edən parisililərin karşısındı görününməyə məcbur olmuşdu.

<sup>1</sup> Ratuşa – Avropa ölkələrində bələdiyyə idarəsi

Bütün ölkəni vahid və güclü bir hiss bürümüşdü; Jan-Jak ideyalarından yaranmış güclü ruh yüksəkliyi isə onu six birləşdirmişdi.

Sanlı şəhərində məşəl yürüşü Fernandin evinə yaxınlaşdı, çünkü ölkənin azad edilməsi Fernand üçün öz şəxsi azadlığı demək idi, yürüş iştirakçıları onu da öz sıralarına alıb yollarına davam etdilər. İkinci bir məşəl yürüşü Martinin evinə yaxınlaşış onunla birlikdə yoluna davam etdi. Kilsənin qarşısındaki meydanda kiçik xitabət kürsüsü düzəldilmişdi. Şəhərin müğənnisi, onun şairi müsyö Miye orada Fernanda müraciətlə nitq söylədi.

— Sən, ey ən qədim aristokrat nəslinin son nümayəndəsi! Sən öz taleyini xalqla bağlayıb ürəyini və ləyaqətini ona qurban vermisən! — bəyan edib üzrəngli nişanı ona uzadaraq sözünə davam etdi. — Jan-Jakın tələbəsi və dostu, sənin xeyirxahlığın və vətənə məhəbbətin hamiya məlumdur. Sən bu nişana layiqsən! Al, papağına tax!

Sonra Martini xitabət kürsüsünə qaldırıb alqışladılar və Fernandla Martin xalqın alqış sədaları altında qucaqlaşdılar.

Hadisələr bir-birini sürətlə təqib edirdi. Milli məclis insan və vətəndaş hüquqları bəyannaməsinin yeni Fransa-nın əsasını təşkil etdiyini təntənəli surətdə elan etdi. Feodal quruluşu devrilmişdi. Bastiliyaya hücum zamanı yaranmış milli qvardiya nizami orduya çevrildi; Lafayet orduya komandanlıq etməyi öz üzərinə götürdü. Kralı Versal sarayı həmişəlik tərk edib öz iqamətgahını Parisə köçürməyə məcbur etdilər; kral bütün ailəsi ilə birlikdə oraya köcdü.

Bütün ölkəni yüksəliş, gözel gələcəyə böyük bir inam hissi bürümüşdü; inqilabın mənəvi ataları da unudulmayışdı. Əgər ensiklopediyaçılar<sup>1</sup> Volteri hazırkı hadisələrin xaç atası hesab edildi尔斯ə, xalq özünün Jan-Jakını alqışlayırdı.

307

<sup>1</sup> Ensiklopediyaçılar – bir qrup mütərəqqi fransız filosofu, təbiyyatşünası, yazıçı-publisisti: Volter, J.-J.Russo, P.Holbx, K.Helvesi, E.Kondilyak, Ş.Monteskye, J.Buffon və başqları D.Didro, J.L.D'Alamber və digərləri tərəfindən nəşr olunan «Elm, incəsənət və sənət ensiklopediyası, yaxud izahlı lüğəti» (1751–1780) ətrafında birləşmişdilər. Ensiklopedistlər arasında müxtəlif siyasi və felsəfi məsləklə adamlar vardı, lakin onların hamisini feodalizmə qarşı mənfi münasibət bəsləmələri, burjuaziya başda olmaqla «üçüncü silkin» hüquqlarını müdafiə etmələri, orta əsr xəlastikasına və katolik kilsəsinə nifrot bəsləmələri birləşdirirdi. Ensiklopedistlərin maarifçi ideyaları XVIII əsr Fransa burjua inqilabının ideoloji cəhətdən hazırlanmasında birincidərəcəli əhəmiyyət kəsb edirdi.

Jan-Jakı müqəddəs himayədar sayan milyonlarla adamın böyük çoxluğu onun kitablarının bircə sətrini də olsun oxuma-mışdı; lakin həmin insanlar onun odlu şüarlarına, həyatının və yaradıcılığının sadə, maraqlı tarixinə aludə olmuşdular.

Ermenonvilə yenidən ziyarət başlandı. Həmin arraslı tələbə, indi isə hamiya tanış olan Maksimilian Robespier yenə oraya gəldi. Təhsilini çox böyük müvəffəqiyətlə bitirib siyasi və bədii əsərləri ilə şöhrət qazandığı öz doğma şəhərinə qayıdaraq orada məskən salmışdı; şəhər onu öz akademiyasına üzv seçmişdi.

Budur, indi o, müqəddəs və möhtərəm müəllimi Jan-Jakin qəbri yanında durmuşdur; onun coşqun hisssləri aşıbdasıdır. «Mən istəyirəm və vəd edirəm ki, sənin elan etdiyin prinsipləri həyata keçirim. Hamısını, bircəsinə kimi», – özü özünə and içirdi.

Baron Qrimm də Ermenonvilə, Jan-Jakin qəbri üstə gəlmişdi. Markiz onu dolamaq ləzzətindən əl çəkə bilmədi. Bəs müsyö de Qrimm və ensiklopedistlər Jan-Jakin əsərlərini lağ'a qoyub onları dolaşiq və düşüncəsiz yazılmış əsər adlandırdıqları halda, necə oldu ki, düşüncəsiz əsərlər heç bir filosofun hətta xəyalına belə gətirə bilmədiyi nəhəng bir hərəkatı canlandırdı.

– Mən bizim mərhum dostumuzun tarixi xidmətlərini müzakirə edən adamlardan deyiləm, – müsyö de Qrimm cavab verdi. – Lakin bəlkə də, onun prinsiplərinin elə məhz ardıcıl olmaması ürəklərə hakim olmuşdur. Onun müasir cəmiyyətin zəiflikləri və ziddiyətlərinin bir-biri ilə əlaqəsi olmayan təsvirləri insan ağılına təsir edir; astagəl kütlələrin idrakına deyil, hissslərinə müraciət edilərsə, onları hərəkətə gətirmək daha asan olar. Mən ancaq ümid edirəm ki, – ciddi və hirsət sözünə yekun vurdur, – vaxt gələr, Volteri yada salarlar. Yalnız Volterin ardınca getməklə Jan-Jakin nəzərdə tutduğu azadlığın hərc-mərcliyə keçməsinin qarşısını almaq olar.

Belə çıxırdı ki, Milli məclis deputatları da müsyö de Qrimmin nöqtəyi-nəzərinə tərəfdar idilər. Milli məclis on üç il bundan əvvəl köhnə üsuli-idarə tərəfindən Parisdə dəfn olunmasına icazə verilməyən dahil Volterin nəşini ölkənin uzaq bir guşəsindən gətirib Panteonda – əbədi şöhrət məbədində dəfn etmək üçün qərar qəbul etdi.

Jirarden bu qərarı ikiqat bir hiss ilə qarşılıdı. Təhqir olunmuş mərhum Volterin adının doğruldulması, aydındır ki, çox fərəhli bir hadisədir; lakin Jirarden Volterin xatirəsinin yad edilməsi ilə yanaşı, onun Jan-Jakinin şöhrətinin kölgədə buraxılmasına göz yuma bilməzdi. Jirarden Bastiliya viranəliklərindən qranit daşlar gətirtdirib ustaya sifariş verdi ki, onların birinin üzərində müəllimin portretini, altında isə «Azad edilmiş Fransanın yaradıcısı» sözlərini həkk etsin. Jirarden sonra həmin barelyefi Milli məclisə bağışladı. O, Jan-Jakin təsvirinin natiqlərin xitabət kürsüsünə üstündə, iclaslar salonunun fəxri bir yerində qoyulmasından çox razi qalmışdı.

Ümumiyyətlə, müsyö de Qrimmin qabaqcadan söylədiyi zəhlətökən fikirləri Jirardenin qürurlu şadlığına təsir eləmədi. Jirarden Azadlıq və Bərabərlik hakimiyyətini səmimi-qəlbənən alqışlayırdı. Əlində olan hüquqların itirilməsi onu məyus etmədi. Jirarden qeyd dəftərlərindən zadəgənləq ad və rütbələrini öz əli ilə pozdu və eyni zamanda aristokrat Rene-Lui adından imtina etməyə icazə istədi, həm də bunları böyük dostunun inqilabi pedaqoji romanının adı ilə, Emil adı ilə əvəz etdi.

Bələliklə, markiz Rene-Lui deyil, vətəndaş Emil Jirarden işlər müdürünin və bağbanların müşayiəti ilə öz parkını gəzirdi. Həmçinin Ermenonvil senyoru deyil, torpaq sahibi və mülkədar olan vətəndaş Jirarden vətəndaş icarədarlara məsləhətlər verirdi. Doğrudur, çox vaxt verilən məsləhətlər uzun və elastiki əsa tutan əlin hökmedici tərzdə tərpədilməsi ilə verilmiş əmrlərə daha çox bənzəyirdi.

Jirarden indi vaxtının çox az hissəsini Ermenonvildə keçirir, tez-tez Parisə gedirdi. O, oradakı evində öz dostlarını başına yığırdı. İri siyasi klubların iclaslarının çoxunda iştirak edirdi. Onu tez-tez Onore küçəsində görmək olurdu; həmin küçədəki köhnə dominikan<sup>1</sup> kilsəsində belə klublardan biri – xalq arasında «Yakobinçilər klubu» adlanan klub iclas edirdi.

Jirardenin təklifi ilə klubun yerləşdiyi evin həyatında bir Azadlıq ağacı – Ermenonvildə Jan-Jakin qəbrinin dövrəsindəki qovaqlardan birini əkdilər.

<sup>1</sup> Dominikan, dominikanlar – 1215-ci ildə ispan vaizi Dominik (1170–1221) tərəfindən yaradılmış katolik monarx ordeni

Tezliklə Yakobinçilər klubu Paris şəhərinin ən nüfuzlu siyasi cəmiyyəti oldu; Jirarden burada yeni dövlət xadimlərinə Jan-Jak təliminin əsaslarını Jan-Jakin şəxsən öz dilindən eşitdiyi kimi izah edirdi. O, xitabət kürsüsündə Jan-Jakin barelyefi və üzrəngli bayraq altında özünü əsgər kimi qurudub duraraq inkaredilməz bir nüfuz sahibi kimi danışdı; o, Jan-Jakin nümayəndəsi, *praceptor Galliae*<sup>1</sup> idi.

O, bir azsaylı və çox qısa çıxışlarından başqa, iki dəfə böyük nitqlə çıkış etmişdi. Birinci böyük çıxışı ordunun yenidən təşkil edilməsi haqqında idi. O, özünə əziyyət verib Jan-Jakin bir neçə ifadəsini seçmiş və özünün peşəkar hərbi mülahizələri ilə əsaslandırmışdı. Nitqi, doğrudan, ləyaqətli çıxmışdı, çünkü bu həm mütəxəssisin, həm inqilabçının, həm də filosofun söylədiyi nitq idi. Yakobinçilər də ona belə qiymət vermişdilər. Klub üzvləri onu qızgın alqışlayırdılar, bundan əlavə, onlar qərar çıxartmışdılardı ki, nitqin mətnini daha geniş yaymaq üçün bütün departmentlərə, bələdiyyə idarələrinə və vətənpərvər cəmiyyətlərə göndərsinlər.

Müvəffəqiyətdən ruhlanan Jirarden ikinci nitqini hazırlamağa daha ciddiyyətlə girişdi. Nitqin mövzusu «Ümumi iradə» idi. Jirarden iddia edirdi ki, ümumi iradə Jan-Jakin dövlət haqqındaki təliminin əsas prinsipidir və tələb edirdi ki, hər bir yeni qanun haqqında xalq əvvəlcədən xəbərdar edilməli və bu qanun xalq tərəfindən ümumi səsvermə ilə bəyənildikdən sonra qüvvəyə minməlidir. Bu nitq Jan-Jakin sözləri ilə bütövlükdə yaxşı əsaslandırılmış, gözəl yazılmış bir nitq idi. Lakin bu dəfə yakobinçilər nitqə çox soyuq yanaşdılar. Vətəndaş Jirardenin ordunu yenidən təşkil etmək haqqındaki mülahizələri əməli xarakter daşıyırı və tamamilə konkret idi; indi isə onun mülahizələri cansız bir nəzəriyyə idi, əgər Jan-Jak prinsipləri belə əllaməliklə şərh edilərsə, onda inqilabdan heç bir şey qalmazdı. Natiqi çox hörmətlə axıra qədər dinləyib gündəlik məsələnin o biri bəndinə keçmişdilər.

Jirarden məyus olmuşdu. O göründü ki, son zamanlar Milli məclisin deputatları Jan-Jakin təlimindən yayınırlar. Müəllimin elan etdiyi böyük prinsiplərdən uzaqlaşdıqlarını onların yadına salmaq lazımdı; əgər bunu etməli olan bir

<sup>1</sup> Qalliya müəllimi (*lat.*)

adam varsa, o da məhz Jirardendir. Onu isə elə dinləyirdilər ki, guya, xitabət kürsüsündə danışan Düpon və ya Düran kimilərdən birisidir.

Qanunvericilər Jan-Jakin xalis nəzəriyyəsindən getdikcə uzaqlaşırdılar. Jan-Jak çox açıq deyirdi ki, lüzumsuz yerə heç bir şeyi nə ləğv etmək, nə də əlavə etmək lazım deyil. Onlar, yəni deputatlar isə ehtiyac olmadan böyük coşqunuqla hər şeyi baş-ayaq çevirirdilər.

Jirarden dərin kədər içində söyüd ağacının altında oturub gözlərini Jan-Jakin qəbrinə zilləmişdi. O nə edə bilərdi? Kütlələrə müraciət etmək mənasızdır, bu, ona aydınlaşdır. O, ayrı-ayrı şəxslərə, rəhbərlərə müraciət edib özlərini mülayim aparmağa çağırır, ümumi iradəni onların yadına salırkı. Onu eyhamla başa salırdılar ki, verdiyi məsləhətlər heç kimə lazım deyil. İndi Jirarden zəhlətökən məktəb müəllimini xatırladırdı; onu əvvəlki xidmətlərinə görə hörmət edib dinləyir, lakin onunla hesablaşmındılar.

Jirarden klublara və kütülevi yiğincəqlərə getməyi daha tərgitdi. O, öz nitqini hamiya müyəssər olan bir kitabçaya çevirmək üçün işə girişdi və kitabçanın adını da müəyəyən etdi: «Qanunların ümumi iradə ilə təsdiq edilməsinin zəruriliyi haqqında». Jirarden müsyö Herberə yakobincilərin etdiyi hərəkətlərdən şikayətlənir və Jan-Jakin əsərlərini daha dərindən öyrənirdi.

Jirarden guşənişin olmuşdu.

## XI fəsil

### DÜNYA ÜZƏRİNĐƏ DALĞALAN, EY ÜÇRƏNGLİ BAYRAQ!

Atasından fərqli olaraq, Fernand belə hesab edirdi ki, Milli məclisin dekretləri o qədər də ifrat deyildir. Fernandin nöqtəyi-nəzərincə, xalq nümayəndələri həddindən artıq ehtiyat edir, kifayət qədər tez və səylə hərəkət etmirdilər.

Məsələn, nə üçün onlar qanunların Tüilri sarayından gəlib kral tərəfindən elan olunmasına razi olurdular? Axı hamiya məlumdur ki, kral özü olmasa da, kralıça və onun müşavirləri xarici hökmdarlarla birgə qəsd hazırlayaraq Milli məclisi yuxmaq üçün gizli fəaliyyət göstərirlər.

Bir də ki nə üçün xalq nümayəndələri müstəmləkələrdə müəyyən qədər ciddi islahatlar keçirmirlər? Nə üçün onlar hər iki Hindistanın yerli əhalisinə təkcə hüsnərbət ifadə etməklə kifayətlənirlər?

Parisdə baş verən böyük hadisələr içərisində Fernand öz San-Dominqosunu da tez-tez yada şalırdı. Bu heç də təkcə fəlsəfi problemlərdən və öz malikanələrinin müqəddəratına olan rəzil marağından doğmurdur. Onun qarşısında indi, əvvəllərdə olduğundan daha aydın bir şəkildə Hortenziyasının surəti canlanırdı və bu zaman Fernand çox qüssələnirdi. Hortenziyanın atası və onun bütün qohumları, ola bilsin ki, Paris hadisələri haqqında nifrətlə və istehza ilə danışırlar. Hortenziya baş vermiş hadisələri tam aydınlığı ilə anlayacaqmı? Görəsən, onu xatırlayırmı, ona dediyi sözlər yadında qalıbmı? Bəlkə, Fernand ona da çox gülməli görünəcək?

Onun sevimli San-Dominqo adasına da çəvrilişin səadət gətirəcəyini ümidi və arzu etməklə, bəlkə, o, həqiqətən də, gülməli idi? Milli məclis İnsan Hüquqları Bəyannaməsini təntənəli surətdə elan etdikdə Fernand belə güman edirdi ki, bundan sonra fransız Amerikası üzərində də üçrəngli inqilab bayrağı dalğalanacaq və oradakı əhalinin çox hissəsini təşkil edən qaradərili insanlar, Jan-Jakın çox sevdiyi və qayğılarını çəkdiyi əsilzadə vəhşilər, ana təbiətin həqiqi oğulları hüquqsuzluq və köləlik əsarətindən azad olacaqlar. Lakin bunların heç biri baş verməmişdi.

Doğrudur, Parisdə Qaradərililərin Dostları Cəmiyyəti yaradılmışdı; bu cəmiyyətə çoxlu görkəmli və nüfuzlu şəxslər daxil idi. Lakin iri plantasiya sahibləri və San-Dominqoda hər növ əmlaki olan dövlətlilər Parisdə çox diribaş agent şəbəkəsi saxlayırdılar. Bu, müstəmləkə işlərinə baxan komitə idi. Komitə çox bacarıqla və olduqca müvəffəqiyətlə işləyirdi. Komitənin üzvləri Milli məclisin deputatlarını hər şeyi kökündən dəyişə bilən qəti qanunlar verməkdən çəkindirir, yorulmadan deputatlara sübut etməyə çalışırıllar ki, hüquq bərabərliyi qaraları San-Dominqonun ağasına çevirəcək, ispanlar və ingilislər isə buna dözməyib bütün adanı əllərinə alacaqlar. Çox mahir və inandırıcı surətdə söylənilən bu dəlillər öz təsirini göstərirdi. Başı tamamilə daxili islahatlara qarışmış Milli məclis, doğrudan da, hamı

üçün mütləq olan insan hüquqlarını çox yaygın ifadələrlə elan etmişdi, lakin San-Dominqo qubernatorunun və intendantının qaralar haqqında əsas qanun barəsində sorğularına elə anlaşılmaz göstərişlər verilmişdi ki, hər şey yenə də əvvəlki kimi qalmışdı.

Bu yarımcıqliq Fernanda toxunur, onu təhqir edirdi.

O, Milli məclisin rəyasət heyətinin üzvü Lui-Mişel Lepelete – keçmiş markiz de San-Farjo ilə dost olmuşdu. Fernanddan yaşa azacıq böyük olan Lepeletenin ildə altı yüz min livrdən çox gəliri var idi və Fransada ən dövləti adamlardan biri hesab olunurdu. Buna baxmayaraq, o, danişqsız olaraq özünü üçrəngli bayraqın qızığın tərəfdarı elan etmişdi. Şəxsən özü aristokratların hüquq və üstünlüklerini ləğv edən qanun layihəsini hazırlamış, Vatikanın düşməncəsinə qarşılılığı, ruhaniər üçün vətəndaşlıq konstitusiyasının hazırlanmasında fəal iştirak etmişdi. Lepelete bütün mütərəqqi islahatları müdafiə edirdi.

Zahirən ciliz olan Mişel Lepeletenin sıfəti ilk baxışdan yadda qalırı. Onun dik alnı, geniş ağızı və böyük donqar burnu üstündə işildayan mavi gözləri var idi. Lepelete hər bir yeniliyi ürəkdən alqışlayır, sənətə qiymət verməyi bacarır və elmlərdən yaxşı baş çıxarırdı. Hələ gənc yaşlarında görkəmli hüquqşunas və öz əyalətində tribunal sədri olan Lepelete bütün mürəkkəb qanun və fərmanları məntiqi cəhətdən çox dolğun və dəqiq şəkildə hamidan yaxşı ifadə edə bildiridi.

Yaşayış tərzinə görə o, bir kübar əyan olaraq qalırı. Cah-calallı evində saysız-hesabsız qulluqçu saxlayır, zövqlə geyinir, nəfis yeməklər hazırlatdırırı. Onun şəhərdəki sarayıñın ev teatrında ən yaxşı pyeslər tamaşaya qoyulurdu. Ümmüyyətlə, xalqı *ci-devant*, «sabiq» aristokratların gördüyü bu hərəkətlər çox əsəbiləşdirirdi; ancaq parislilər özlərinin Lepeletesini sevirdilər, Lepelete özünün bərlibəzəkli ekipajında Parisin küçələrindən keçib Milli məclisə gedərkən xalq onu alqış sədaları ilə qarşılıyırı.

Təəccübülsə olsa da, Lepeletenin aristokratik ədaləni Fernandin da xoşuna gəlirdi, halbuki başqalarının bu cür ədaləni onu hirsəndirirdi. Doğrudur, nəcabətli kübarlara məxsus bir qədər rişxəndli və incə zehni inkişaf onda inam və inqilabi ideyaları həqiqətə çevirmək kimi coşqun bir cəhdə birləşirdi.

Lepeletenin bütün dostları, xüsusən onun rəfiqəsi, Jan-Jakin qəbri üstündə ağlayan aktrisa Ejeni Meyar Fernan-dın çox xoşuna gəlirdi. Ejeni Meyar, əvvəlki kimi, Jan-Jakin ardıcılı olaraq qalır və yeni quruluşun qələbəsinə inanırdı. Lakin öz ecazkar məzhəkəciliyi ilə Fransız Komediya teatrının fəxri sayılan madmazel Meyarın yaxşılıq, təmkin və qayğıkeşlik haqqındaki boş danışqlardan zəhləsi gedir, Milli məclisin həddindən çox təmkinli, zahid kimi qaraqa-baq natiqlərinin çoxundan xoşu gəlmirdi.

Ejeni Meyar üçün inqilab Mişel Lepeletenin şəxsində təcəssüm olunurdu; Mişel yeni üsuli-idarənin demokratik coşqunuşunu köhnə cəmiyyətin mənəvi incəlik və zərif gözəlliyi ilə birlikdə özündə birləşdirirdi.

Fernandın gözəl qadınlarla ötəri əlaqəsi az olmamışdı. Lakin onu Ejeni Meyara sövq edən hiss təsadüfi bir ehtiras deyil, nə isə çox yüksək bir hiss idi; ancaq Fernand bilirdi ki, Ejeni bütün qəlbini ilə öz ağıllı, kifir, diribaş və mehriban Lepeletesini sevir.

Fernand onun dostu Mişelin yanına Vest-Hindin müqəddərəti haqqında təşvişləri münasibətilə gəlmişdi.

Mişel ona izah etdi ki, dərisi rəngli xalqların təhkim-çılıkdən azad olması haqqında birbaşa qanun verməyin heç bir mənası yoxdur, çünkü bu qanunu yalnız güc tətbiq etməklə həyata keçirmək olar, mövcud qoşunlar isə metropoliyaya lazımdır...

– Deməli, belə çıxır ki, müstəmləkələrin mənafeyini tapdalamaq lazımdır? – Fernand qaşqabaqlı cavab verdi.

Mişel əlini onun ciyinənə qoydu.

Doğrudur, bu vaxta kimi vətəndaş qanunvericiliyi heç bir şey edə bilməmişdir. Robine və onun müstəmləkə işlərinə baxan komitəsi çox qüvvətlidir. Mişelin ağılna bir fikir gəldi:

– Fernand, qulaq verin, siz, deyəsən, müsyö Robine ilə yaxından tanışsınız? Əgər o, göstərdiyi müqaviməti bir qədər zəiflətsə, biz qanunu həyata keçirərik. Gedib müsyö Robineyə izah edin ki, zəncilərin azad edilməsinə uzun müddət müqavimət göstərmək ona müyəssər olmaya-caqdır. Mənim adımdan ona söz verin ki, əgər o, mulatlar haqqında qanunun həyata keçirilməsində bizə badalaq vurmazsa, biz də onu narahat etmərik; belə olduqda isə

ömrünün axırına kimi qaraları istədiyi qədər istismar edə bilər. Bir də müsyö Robine o qədər cavan deyildir.

Dostunun opportunizmi Fernandın xoşuna gəlmədi, müsyö Robine ilə danişq aparmaqdan isə onun zəhləsi gedirdi.

Robine o qədər varlı idi ki, aristokratik dairələrə məssus sayılırdı, lakin nə qədər təəccüblü olsa da, inqilabı alqışlayırdı. O, Fernanda ağızdolusu izah edirdi ki, çevriliş uzun müddət mövcud olan həqiqəti ancaq aşkara çıxarmamışdır. Əslində, hakimiyət başında çoxdandır ki, iri burjuaziya durur. Doğrudur, aristokratlar imtiyazlardan istifadə edib irəli çıxır, öz gurultulu adları ilə lovğalanırlar; lakin həqiqətdə ölkənin taleyini arxa planda olan və varlanmış bacarıqlı burjular həll edirlər. Həmin burjualardan daha istedadlıları yüksək vəzifələr də tuturlar. Hazırda imtiyazlıları qovmuşlar, burjuaziya isə kağız üzərində hakimiyət başına gəlmişdir. Vəssalam.

Böyük hadisələrin birtərəfli və çılpaq izahı Fernanda nifrət doğurdu. Lakin Lepelete adamları tanıyordu. O, daim müsyö Robine kimi cənablarla toqquşurdu; Mişelin verdiyi ağıllı məsləhətə qulaq asmaq lazımdı. Robine-nin yanına getmək Fernand üçün nə qədər ağır olsa da, bu işi görmək lazımdı.

Müsyö Robine Parisdəki gözəl sarayının qapısını möhkəm mixlayıb, nəzərə çarpmayan uçuq-sökük evlərdən birinə köçmüdü. Buradan o, geniş vüsət almış işlərinə rəhbərlik edirdi: kilsəyə məxsus olan torpaqları və mühabirət etmiş aristokratların müsadirə olunmuş malikanələrini satın alır, yeni Fransanın getdikcə artmaqda olan ordusunu ərzaq, hərbi geyim və silah ilə təchiz etmək üçün ordu intendantları ilə müqavilə bağlayırdı.

Şəhərdəki həmin evdə son dərəcə sadə bəzənmiş kabinetdə Fransanın ən qədim aristokrat nəslinin son nümayəndəsi ilə ölkənin ən varlı burjularından biri San-Dominqoda yaşayan dərisirəngilərin taleyi haqqında danişq aparırdılar.

Müsyö Robine Fernandi diqqətlə dinləyirdi. O, barmağı ilə hədələyib dedi:

– Siz yamanca kələkbəzsınız, qraf. Lakin bu dəfə məni aldada bilməzsiniz. Siz belə deyirsiniz: «Biz sizdən cüzi

güzəşt'lərə getməyinizi xahiş edirik, axı biz ancaq bir neçə min mulat üçün vətəndaşlıq hüquqları verilməsini istəyirik». Lakin siz çox gözəl bilirsiniz ki, bizə südlü qəhvəni verən qara qəhvəni də verməlidir, əgər biz bu gün mulatları azad etsək, sabah bunu zəncilər də tələb edəcəklər. Yox, yox, əziz qrafım, bundan bir şey çıxmaz. Əgər biz, heç olmasa, cüzi güzəştə getsək, gərək şələ-küləmizi yiğisdirəq; onda Fransa öz müstəmləkələrini bir də görə bilməyəcək.

Fernand qasqabaqlı halda susurdu.

— İndi siz, əlbəttə, məni ifrat mürtəce bir adam hesab edirsiniz, — müsyö Robine sözünə davam etdi. — Lakin siz haqlı deyilsiniz. Mən qarşılıqlı güzəştə getməyə hazırlam. Mən sizin filadelfiyalı bədnam azadlıqsevən konqresmen-lərinizdən daha çox tərəqqi tərəfdarıyıam. Biz də qaradərili insanlara hüquqlar verilməsinin tərəfdarıyıq, ancaq gələn əsrin başlanğıcından tez olmamaq şərtilə. İngiltərə Amerikasındaki cənablar da bu fikirdəirlər. Asta gedən, çox gedər! Bu çox yaxşı və ağlabatandır. — Robine fikrə getdi. Onun qırmızı sıfəti birdən, sanki, qocalıb müdrik görkəm aldı. — Bəli, insan hüquqları, — xəyalə daldı. — Mən də buna tərəfdaram, lakin San-Dominqo üçün bu hələ tezdir. Amma, — o, bir qədər canlanıb sözünə davam etdi, — təkcə bir ümid işığı, başqa sözlə, insan hüquqlarının gələcək əsrə verilməsi söhbəti Vest-Hind plantasiyalarında kapital qoyuluşunu şübhə altına alır. Mən öz plantasiyalarımı satmaq istəyirəm. Cənab qraf, siz mənim kimi hərəkət etsəniz, çox yaxşı iş görmüş olarsınız. Əgər istəsəniz, mən sizə məmənuniyyətlə kömək edə bilərəm.

Fernand çox quru və qərəzlə təşəkkür etdi və təzim edib getdi.

Milli məclisdə öz hüquqlarını müdafiə etmək üçün Parisə San-Dominqo mulatlarının nümayəndə heyəti gəldi. Nümayəndə heyətinə mənşə etibarilə mulat olan vəkil Vensan Oje başçılıq edirdi. Fernand onu tanıyordu. Onlar Kap-Fransedə, Filadelfiya cəmiyyətində tanış olmuşdular. Vensan Oje çox ziyalı, oxumuş və bacarıqlı adam idi.

Qaradərililərin Dostları Cəmiyyəti var qüvvəsi ilə Oje-yə yardım edirdi. Lakin Milli məclisin deputatları ona və onun yoldaşlarına təmtəraqlı nitqlər söyləyib şirin vədlər verərək... heç bir şey etmədilər.

Fernandin təkidi ilə Lepelete Ojeni nahara dəvət etdi. Naharda ancaq üç nəfər – Mişel, Fernand və madmazel Meyar iştirak edirdi. Lepelete Ojedən xahiş etdi ki, ürəyindəkilərin hamısını açıb bir-bir söyləsin. Bu, qeyri-adi bir mənzərə idi: təlim görmüş lakeylərin səssiz, eşidilməz addimlarla qonaqlara və ev yiyələrinə ənənəvi təzimlər edib gözəl yeməklər gətirdikləri bir şəraitdə sadəlövh və bir qədər yaraşıqsız olan mulat zərif və ərköyün aristokratın və qəşəng libaslı gözəl aktrisanın qarşısında öz demokratik tələblərini ehtirasla izah edirdi.

Lepelete Milli məclisə dəqiq ifadə olunmuş qanun layihəsi verdi; həmin layihədə əsasən qaradərililər üçün deyil, ancaq mulatlar üçün hüquq bərabərliyi nəzərdə tutulurdu. Lepelete Fernanda demişdi ki, bu işi də canını dışınə tutaraq görüb; qorxurdu ki, hətta belə bir islahatın özü də qan bahasına başa gəlsin. Qanun qəbul olundu.

Markiz de Traversey təcili məktubla Fernanda and verirdi ki, mulat Ojeni Parisdə ləngitsin. Əgər Oje Kap-Franseyə qayıdır öz mulatları ilə birlikdə bu axmaq «bərabərliyə» əsaslanaraq seçkilərdə iştirak etsə, agdərili əhalilər onlara qanlı divan tutacaqdır.

Şəxsən Oje özü də hədələyici məktublar alırdı. Lakin o, geri qayıdır yeni qüvvə ilə mübarizəyə girişməyi qət etdi.

Fernand onu gəmiyə ötürdü, Oje Qaradərililərin Dostları Cəmiyyətinin bəxşış verdiyi yeni Fransanın üçrəngli bayrağını özü ilə aparırıldı. O, Fernanda belə dedi:

– Ağ cinayətkarlar sonra bu bayraqı və məni gülləbaran edib yandırsalar da, vətənimizə aparacağam; mən indi bu bayrağın orada necə dalgalandığını görürəm...

Fernand San-Dominqodan ümid və iztirabla xəbər gözləyirdi. Hadisələr onun ümid etdiyi kimi deyil, Robinenin əvvəlcədən söylədiyi və Lepeletenin ehtiyat etdiyi kimi cərəyan edirdi. Seçki günü əlitüfəngli ağlar mulatların üzərinə hücum etmişdilər; minlərlə qaradərili adam öldürülmişdü. Oje qaćıb dağlarda gizlənmiş və oradan qaradərililərin silahlı üsyانına rəhbərlik edirdi. Yaxşı təlim görmüş polis hissələri üsyancıları darmadağın etmişdi. Oje adanın ispan hissəsinə qaça bilmişdi.

Lakin faciə bununla bitmədi. İspaniya hökumət dairələri köhnə müqavilənin əsasında Ojeni Fransa plantatorlarına

verdilər. Ojeyə dözülməz işgəncə və əzab-əziyyət verdikdən sonra onu hərbi məhkəmə adlanan məhkəmədə mühaki-mə edib ölüm cəzası kəsdilər. Onun edamı ümumxalq bayramına çevrildi. Hər tərəfdən ağlar – kişi, qadın və uşaq-lar axışib gəlirdi. İzdihamin təntənəli sədaları altında başqa dərisirəngililərə ibret dərsi vermək üçün mulatin edamını qəsdən uzadır, işgəncəni artırmaq üçün onu təkərə sarıyıldalar. Filadelfiya cəmiyyətinin üzvlərindən biri Parisə yazdı: «XV Lüdovikə qəsd edən bədnəm Damenin edamından sonra fransızlar dünyani bu qədər qanlı bir mənzərə ilə heç bir zaman heyrləndirməmişdilər».

Bu xəbər Fernanda Ermenonvildə çatdı. Hirsindən dişi bağırlığını kəsən Fernand Latura çapdı. Müsyö Robine tək deyildi. Jilberta ilə Mate Latura qonaq gəlmışdilər.

– Budur, bir görün sizin bu müstəmləkə işlərinə baxan komitəniz nəyə nail oldu, – Fernand qeyzlə Robineyə atmaca atdı.

Müsyö Robine soyuqqanlılıqla cavab verdi ki, qanlı hadisələrin baş verməsinin səbəbkəri komitənin dəfələrlə xəbərdarlığına baxmayaraq, bu axmaq qanunu verən Milli məclisdir.

– Mən bir şeydən qorxuram, – müsyö Robine davam etdi. – Qorxuram ki, Paris bu ağılsız yolla gedib qanunu ləğv etmək əvəzinə, onu daha da kəskinləşdirsin. Əger Paris bunu etsə, müstəmləkələrdə hər şey alt-üst olacaqdır. Əziz qraf, siz gərək öz plantasiyalarınızı sataydınız. İndi qorxuram ki, nə mənim, nə də sizin orada bir işimiz olsun.

– Bircə siz qalmışdınız məni ələ salasınız! – Fernand özündən çıxdı.

Robine çıyılmasını çəkdi.

– Mən bu gün Kap-Franseyə məktub göndərib təkidlə məsləhət görmüşəm ki, təqibləri azaltsınlar. Ancaq məktublar heç kəsə təsir göstərmir. Əziz qraf, San-Dominqoda yaxın və nüfuzlu dostlarınız var. Sizin özünüzün də orada nüfuzunuz var. Oraya gedin. Hadisələrin gedişinə şəxsən təsir göstərməyə təşəbbüs edin. – Sonra meydan oxuyurcasına bir əda ilə əlavə etdi. – Mən əvvəlcədən görürəm ki, bizim qaradərilə dostlarımızın işi çox əngəl olacaqdır.

Müsyö Robinenin shit istehzası Fernanda toxundu. San-Dominqoya getmək fikri onun başında az dolaşmamışdı.

O, Hortenziyadan məktub almışdı. Hortenziya öz uşaq xətti ilə yazırı ki, adada baş vermiş dəhşətli hadisələr haqqında onunla danışa bilmədiyinə çox təəssüf edir; çünkü hər kəsin öz dünyagörüşü var. O daha başını itirib, onu qorxu əzir, isteyir ki, Fernand onun yanında olsun. Müsyö Robinenin sözləri Hortenziyanın yanına qayıtmaq arzusunu daha da artırdı. Aydındır ki, onların başına və qohumlarının başına gəlmış bədbəxtlikdə təqsir onların özlərindədir. Lakin qızın atası küt bir aristokratdır. Hortenziyanın təhlükə altında olduğu bir şəraitdə qızın yanında olmamağa Fernandin haqqı varmı?

Jilberta Fernandin sifətinin necə dəyişdiyinə diqqətlə göz qoyurdu; Fernanda elə gəldirdi ki, Jilbertanın dodaqlarında tanış, güclə seziləcək istehzalı bir təbəssüm oynayır.

— Siz haqlısınız, müsyö, — Fernand başını dik tutdu.  
— Mən San-Dominqoya gedirəm.

Robine özünü itirdi. Bunu o əsla istəmirdi. Bu gicbəsər, deyəsən, elə doğrudan da, San-Dominqo cəhənnəminə atılmağa hazırlıdır; onda Jilberta Robinenin ağ gününü qara edəcək!

— Əlbəttə, mən zarafat etdim, hətta bir qədər də ağılsız zarafat etdim, — müsyö Robine Fernandi inandırmağa tələsdi. — Siz orada əsla heç bir şey edə bilməzsiniz. Siz ancaq özünüzü ciddi təhlükə altında qoyub işi daha dolاشığa salarsınız. Fransada qalın, Lepeleteni və Milli məclisin digər deputatlarını inandırmağa çalışın ki, orada baş verən hadisələri yeni ağılsız addımlarla daha da korlamasınlar. Bu, San-Dominqodakı dostlarınızə ən böyük yaxşılığınız olar.

Fernand Parisdə kədərli bir məmənuniyyət hissi ilə gördü ki, Oje sağ ikən nail ola bilmədiyinə ölümündən sonra nail olmuşdur. Vest-Hind hadisələri Parisə rəxnə salmışdı. Qaradərililərin Dostları Cəmiyyəti izdihamlı yüksən-caqlar çağırır, hər yerdə şəhid Ojenin şəklini və onun qanlı edamının mənzərəsini asırdılar; hətta səhnədə də onun nəcib həyatı və dəhşətli ölümü təsvir olunurdu.

Lepelete Fernandin xüsusi xahişi olmadan dərisirəng-lilərin hüququnu xeyli genişləndirən qanunu təsdiq etdirdi.

Fernand arzu edirdi ki, Milli məclis yeni qanunu həyata keçirmək üçün onu Vest-Hində göndərsin. Lakin bu barədə Lepelete ilə danışdıqda Lepelete onun təklifini

dərhal və qəti olaraq rədd etdi. O, Fernanda dedi ki, dərisirəngilər haqqında qanun – aristokrat plantatorlara verilən xəbərdarlıqdır, sərf nəzəri bir ölçüdür, ordunun köməyi olmadan onu həyata keçirmək mümkün deyil.

– Məni oraya göndərin, Mişel, – Fernand verilən ağıllı məsləhətlərə məhəl qoymayaraq xahiş etdi.

– Edə bilmərəm, – Lepelete cavab verdi. – Mən sizi ölməmün çənginə ata bilmərəm. Oraya sizin kimi adam lazımdır. Ora filosof deyil, möhkəm siyasətçi lazımdır.

Bu, gözlənilməz bir zərbə idi. Başı bu qədər əzab-əziyyət çəkdikdən sonra belə, dostu onu yenə də, çox güman ki, xəyalpərəst və püxtələşməmiş bir gənc hesab edir.

– Siz isə, – Fernand acı-acı söylədi, – siz Milli məclisdə dərisirəngli xalqların taleyini Jan-Jakin təsvir edə biləcəyindən artıq bir hüsnərəğbətlə təsvir edirdiniz.

– Mən qanunun qəbul olunmasına çalışırdım, – Lepelete səbirlə izah edirdi. – Lakin qanunun həyata keçirilməsinə mən heç zaman ümid etmirdim.

– Belə olan halda mən hökumətin təyinatı olmadan da San-Dominqoya gedəcəyəm, – Fernand tərs uşaqlıq kimi sözünün üstündə dururdu.

– Tədbiri olun, – Lepelete onu bir dost kimi yola gətirməyə çalışırdı. – Özünüz bilirsiniz ki, sizi oraya cəzb edən hiss Ojenin əzablarına ürək yanğısı və sizin fəlsəfi görüşləriniz deyil, hər şeydən əvvəl, orada incə-incə söhbət etdiyiniz qızın xatirəsidir. Belə bir cəngavərlik etməyin! Heç şübhəsiz ki, mötəbər bir yerdə olan və sizin «köməyiniz» olmasa da, lap yəqin xilas ola biləcək bir qadını yalnız qorumaq məqsədilə heç bir ehtiyac olmadan min mil məsafə qət edib özünüyü təhlükə altına atmayıñ. Siz də, Fernand, belə bir «sabiq» olmayın, – hər bir sözü xüsusi vurğu ilə qeyd edərək sözünü qurtardı.

Fernand hiss edirdi ki, ona gülürler, lakin eyni zamanda başa düşürdü ki, Mişel haqlıdır, həm də Robinedən qat-qat və daha dərin mənada haqlıdır. Bununla bərabər, ondan tələb olunan «qorxaqlığa» qarşı Fernandda nifrat hissi baş qaldırıldı.

Otağa madmazel Meyyar daxil oldu.

– Mənim dostum Vest-Hində gedib başını gullə qabağına qoymağına razılıq vermədiyim üçün incimişdir.

Lepelete gördü ki, dediyi sözler Fernanda çox bərk toxundu, buna görə də sonraya saxladığı sözü elə indi deməyi qət etdi.

— Fernand, tezliklə siz burada, Parisdə, müstəmləkələrin taleyinə San-Dominqonun özündə edə biləcəyinizdən daha kəsərli bir surətdə təsir etmək imkanına malik olacaqsınız.

Fernand yaygın halda ona baxırdı.

— O heç bir şey anlamır, — Mişel gülümsəyərək mad-mazel Meyyara söylədi. — O çox təvazökardır. — Lepelete Fernanda tərəf döndü. — Sizə məlum olduğu kimi, tezliklə yeni seçkilər olacaqdır. Ejeni isə istəyir ki, — izah etdi, — yeni qanunvericilik məclisində təkcə xeyirxah vətəndaşlar deyil, sabiqlər də iclas etsin, elə sabiqlər ki, onların ürəklərindəki yeni ideallar beyinlərindəki keçmişin mərhəmətli məntiqi, səlis dili və davranışları uyğun gəlsin.

Fernand mütəəssir və ümidsiz halda ayağa qalxdı. Mişel ona baxa-baxa sözünü qurtarmağa tələsdi:

— Bəli! Mənim dostlarım və mən sizin namızədliyinizi irəli sürmüüsük. Əzizim vətəndaş Jirarden, mən əminəm ki, siz deputat seçiləcəksiniz.

Fernand qorxudan və sevincindən qıpqrımızı qızardı. Deməli, Mişel yenə də qanunverici adını ona layiq bilir? Onun ürəyi iftixar hissi ilə coşdu. Lakin başqa bir səbəb onu daha çox həyəcanlandırdı. Əgər Mişel seçicilərin Fernandı rəğbətlə qarşılayacaqlarına tam əmin olmasayı, Fernandin Sanlidə öz fəaliyyəti ilə onların etimadını qazanlığına inanmasayı, onun namızədliyini irəli sürməzdı. Bundan yaxşı sübut ola da bilməzdi. Xalq onu kənar etməyib özünə qardaş hesab etmişdir.

— Ejeni, sizcə, bizim Fernanddan yaxşı qanunverici çıxarmı? — Mişel aktrisadan soruşdu.

— Lap əlasından! — madmazel Meyyar gülümsəyərək cavab verdi. — Brutların<sup>1</sup> və Likurqların arasından, nəhayət, qaynar qanlı diribaş bir adam çıxmış olar.

<sup>1</sup> Brutlar, *Lutsi Yuni Brut* – Qədim Romanın yarımfəsanəvi qəhrəmanıdır, Romanın sonuncu çarı Məğrur Tarkvinini devirib Romanın ilk iki konsulundan biri olmuşdu; *Mark Yuni Brut* (e.ə. 85–42) – Yuli Sezara qarşı sui-qəsdin rəhbərlərindən biri

*XII fəsil*  
SADIQ QALMALI – BƏS KİMƏ?

Qeyri-adi yeniliklər bütün ölkəni çulğamışdı. Kral başqa ad altında, saxta pasportla bütün ailəsi ilə birlikdə Fransadan qaçmağa təşəbbüs etmişdi. O, şimal-şərqi sərhədinə tərəf irəliləyirdi ki, başqa ölkələrin qoşunlarına başçılıq edərək təntənə ilə Parisə qayıtsın və Milli məclisi vurub dağitsın. Lakin kralın qaçmaq təşəbbüsü çox acınacaqlı surətdə boşça çıxdı. Kiçik stansiyaların birində bir vətənpərvər poçtmeyster kralı kağız pul üzərindəki şəklindən tanıdı və tərəddüd etmədən bir neçə cəsur vətəndaşın köməyi ilə poçt karetini tutub saxladı. Vətənpərvər xeyirxahlar sabiqlərin hazırladığı bəd əməlləri pozdu. Lüdoviki Parisə qaytardılar, indi o və onun adamlarının hamısı tam mənəsiylə Tüilri sarayında həbs olunmuşdu; sarayın hər tərəfində, hətta kralın və kralicanın yataq otağının qapıları ağızında da gözətçilər qoyulmuşdu.

Bu gurultulu hadisə köhnə Fransanın tərəfdarları ilə yeni Fransanın tərəfdarları arasındaki parçalanmanın daha da dərinləşdirdi. Tərəddüd edənlərin xeyli əksəriyyəti öz müqəddəratlarını müəyyən etməli idilər ki, kimə sadıq qalmaq lazımdır? Millətəmi və ya ölkənin sərhədlərini xudpəsəndlikdən düşmənlərin üzünə açmış kralamı?

Bu dilemma tam kəskinliyi ilə sabiq qraf Kurselin də qarşısında durdu. Mate qabaqcıl adam idi, Baş ştatların çağırılmasını və Bastiliyanın hücumla alınmasını ürəkdən alqışlamışdı; o, öz silkindən olub xaricə qaçmış adamları pisləyirdi. Onlar doğma vətənə xain çıxmış, kralı meydanda tek qoyub qaçmışlar. Lakin kral özü bəyənmədiyi, yaxud özü də görəcəyi bir işi təzyiq altında məcburən təsdiq etdikdə, Mate mühacirləri başa düşdü. Onlar haqlıdırlar: krala qarşı cəbr işlətmədilər və Fransada hakimiyyət xalqın əlinə deyil, bir ovuc şöhrətpərəstin əlinə keçmişdi. Bütün Avropa hökmədarları Reynin Almaniya tərəfində, Koblenzsə toplaşmış mühacirlərə fəal kömək edirdilər. Onlar böyük bir ordunu silahlandırdırlar ki, Fransada mütləqiyəti zor gücü ilə də olsa, bərpa etsin.

Buna görə də kral mühacirlərin başında durmağı qət etmişdi; kral onlara açıqca bərəət qazandırır, planlarını alqışlayırdı. Əlahəzrət xristian kralın iradəsinin kiçik bir poct-meyster qarşısında aciz qaldığını yadına salıqda mülayim Matenin qanı coşdu. Adı bir adam, plebeyin<sup>1</sup> biri dünyanın ən qədim mütləqiyətinin hökmдарını geriyə qayıtmağa məcbur etmişdi!

Kralın acınacaqlı surətdə geriyə qayıtmasını hər yerde təfsilatı ilə danışırdılar. O, ev adamları ilə birlikdə çox isti bir gündə tozlu yolla yavaş-yavaş getməyə məcbur olmuşdu. Karetin sürəti getdikcə azalır və xəyanət etmək istəmiş krala baxmaq üçün hər tərəfdən dəstə-dəstə adam axışındı. Paris kralı müşayiət etmək üçün komissarlar göndərmişdi, komissarlar karetə oturduqlarından yer lap darısqal idi, karetin havası isə ağırlaşmışdı; kral və kralıça yoldan qalxan tozu udur, onları müşayiət edən gözətçilərin və mühafizəçilərin tərəifi ilə nəfəs alır, veyllərin lənətlərini dinləməyə məcbur olurdular. Parisdə kral böyük, izdihamlı bir dəstə gözləyirdi. Milli qvardiya küçənin hər iki tərəfində sira ilə düzülüüb dəfn mərasimində olduğu kimi tüfənglərinin lülələrini aşağıya tutmuşdular. Müdhiş bir sakitlik hökm süründü, elan edilmişdi ki, krala «ura» deyənin boyunu vurulacaq, lənət yağıdırان isə həbsxanaya salınacaq.

Mate məğrur və gözəl kralıcanın həqarətdən nələr çekidiyini özlüyündə təsəvvür edirdi. Deyilənə görə, dördgündək dəhşətli yolda kralıcanın saçları ağarıbmış.

Bəs onda Mate na etsin? Əgər Mate – Milli məclis deputatlarının etimadını qazanmış Robinenin nəvəsi Jilbertanın əri burada qalsa, çox güman ki, başına bir iş gəlməz. Əgər Fransanı tərk edib getmiş olsa, özünü yoxsulluğa məhkum etmiş olar: mövcud qanuna görə, bu halda onun və Jilbertanın torpaqları müsadirə olunur. Mühacirlərin məğrur yoxsulluğu haqqında çoxlu acınacaqlı əhvalatlar danışıldılar. Bundan əlavə, ölkənin sərhədini bircə dəfə keçən adamlar geriyə qayıtmağı xəyallarına belə gətirməməli idilər – onları edam cəzası hədələyirdi.

Lakin onun qalmağa haqqı varmı? Məgər o, krala sadıq qalacağına and içməmişdim? Məgər o, öz şərafının tələb

<sup>1</sup> Plebey – Qədim Romada azad əhalinin gəlmələr zümrəsinə məxsus olan; *burada*: dar dünyagörüşlü, əsil-nəcabətsiz və cahil şəxs

etdiyi kimi, kralın hüquqlarını özünə qaytarmaq üçün qüvvə toplayan mühacirələr ordusuna qoşulmalı deyildimi!?

Əvvəllər də sərhədi keçmək böyük çətinliklərlə bağlı idi, indi isə keçidlərdəki gözətçilər artırılmışdı, Jilberta və usaqla birlikdə qaçmaq çox təhlükəli olmamış deyildi. Mate tərəddüd edirdi. Lakin o, şübhə və tərəddüdlərini Jilbertaya bildirməyib öz ürəyində götür-qoy edirdi.

Robine onu çox gözəl başa düşürdü.

Robinenin özü heç xaricə qaçmaq fikrində deyildi. Burada onun yeri çox isti idi, tərəqqi etməkdə olan işini atıb getmək isə Robineyə çox ağır gəlirdi. Digər tərəfdən, kralın baş tutmayan qaçışı göstərirdi ki, inqilabçıların tərəfində nəinki Paris, hətta bütün Fransa durmuşdur. İndi bunu, əlbəttə, bütün Avropa hökmətləri da yəqin etmişlər. Aydındır ki, onlar Lüdovikin başına gələndən uzaq olmağa çalışacaqlar. Deməli, Avropanın hakimi-mütləqləri ilə demokratik Fransa arasında müharibə labüddür; bu müharibədə isə Robine özünü həyatın hər bir təsadüfündən qorumaq istəyirdi. Buna görə də Robine Matenin mühacirələr tərəfində vuruşmasını istəyirdi. Əgər inqilabçılar qalib gəlsə, Robine özünün sadıqliyini ən çətin vaxtlarda belə bir vətənpərvər kimi ölkəni tərk edib getməməsi ilə sübut edəcək; əgər royalistlər qalib gələrlərsə, Robine onlarla birlikdə qələbə uğrunda vuruşan adamin qayınatası olacaqdır.

Söz yox ki, düşüncələri haqqında Jilbertaya bir kəlmə də olsun demədi. Lakin Robine Jilbertaya dedi ki, əgər Mate son hadisələrlə əlaqədar xaricə, dostlarının yanına getmiş olarsa, Matenin bu hərəkəti onun üçün aydın olardı.

Jilberta da Matenin başında belə fikirlər dolaşdığını görürdü.

Jilberta son iki il ərzində baş vermiş hadisələri vicdanla aydınlaşdırmağa çalışırdı. Bəzən çox şey onda ikrəh doğurdu; lakin hadisələrin vüsəti və həm də başlıca olaraq Fernandin bu hadisələrə qızığın rəğbət bəsləməsi Jilbertaya hakim olurdu. Mate ilə söhbət zamanı bəzən ictimai həyat məsələlərinə toxunulduğu anlarda Jilberta təəccübə hiss edirdi ki, Jan-Jaka istehza etməsinə baxmayaraq, Jan-Jakin fəlsəfəsi onun şüurunda dərin təsir buraxmışdır. Həm də Jilberta aşağı təbəqənin nümayəndəsi olduğundan imtiyazsız təbəqələrin qismətinə düşən hər bir çətinliyə məruz

qalmışdı, buna görə də Jilberta silklər arasında mövcud olan süni maneələrin sarsıldığına və xalqın vahid olmasına ürəkdən sevinirdi. Bəzən elə olurdu ki, o, özü özünə gülürdü. Özünün və öz nəslinin imtiyazlı silkə mənsub olması naminə Jilberta ən əziz, istəkli arzusundan əl çəkib vicdanı ilə sövdələşməyi tələb edən bir nikaha girmişdi. Lakin istədiyinə nail olan kimi imtiyazlardan heç bir şey qalmamış və körpə Mariya-Sidoniya da hamı kimi adı bir vətəndaş olmuşdu.

Bəs taleyin onunla oynaması, qoca Jan-Jakın dəlisov müdrikliyinin isə zaman keçdikcə özünü doğrultması təəcübülu deyilmə? Son hadisələr – kralın qaçması və həbs olunması Jilbertanı bərk təşvişə salmışdı. O, ləng tərpənən mehriban krala və Fernandin nifrət etdiyi xüsusiyyətlərə malik gözəl və iltifatlı Mariya-Antuanettaya, azaçıq rişxəndlə də olsa, rəğbət bəsləyirdi. Əgər xalq kral və kraliça ilə bu qədər rəhmsizcəsinə rəftar edirsə, onda Matenin, onun və uşaqlarının başına nələr gələ bilər? O nəinki öz imtiyazlarından məhrum olmuş, hətta yenə də hüquqsuzlar cərgəsinə düşmüşdür.

Jilberta məsələnin hər iki üzü haqqında fikirləşib baş sindirirdi. O, qorxaq deyildi, lakin ehtiyac olmadan Matenin və uşağın salamatlığını təhlükə altında qoymaq istəmirdi. Digər tərəfdən də o, ölkəni tərk etmək və coşqun inkişaf edən hadisələrdən əsla qaçmaq istəmirdi. Fernand onu laqeyid və qətiyyətsiz adam hesab edərdi, buna haqqı da çatardı.

Buna görə də müsyö Robine xaricə qaçmaq haqqında söz saldıqda Jilberta dərhal cavab vermedi:

– Baba, əgər Mate bizə mühacirət etməyi təklif etsə, əlbəttə, siz də bizimlə gedəcəksiniz, elə deyilmə?

Robinenin istədiyi bu deyildi. O, Jilbertanın uşaqla onun yanında qalmasını, təkcə bu çox iddialı Matenin getməsini arzulayırırdı.

– Əzizim, mən nə özüm, nə sən, nə də Mariya-Sidoniya haqqında danışıram, – cavab verdi.

– Mən Matedən ayrılməq fikrinə belə düşə bilmərəm, – Jilberta qətiyyət və əsəbi halda dilləndi.

– Qızım, mən isə sənin yerində olsaydım, fikirləşərdim, – müsyö Robine nəvazişlə sözünə davam etdi. – Sən

yaxşı bilməlisən ki, Mate getsə, müharibəyə gedəcək. İndi isə arvadların öz ərlərini müharibədə müşayiət etməsi daha adət deyil, məsləhət də görülmür. — Sonra sözünə yekun vurdu. — Əgər Mate özü istədiyi kimi Reynin o tayına getmək istəsə, sənin yerinə mən olsam, ona istədiyi qərarı çıxarmaq imkanı verər, həm də hamımızın onunla getməsini təklif etməzdim.

— Siz mənə onu tək buraxmağımı məsləhət görürsünüz? — Jilberta öz qulaqlarına inanmayaraq təkrar etdi.

— Güman etmirəm ki, onun özü səndən başqa bir şey tələb etsin, — Robine cavab verdi. — İndiki zamanda arvad və kiçik uşaqla bərabər sərhəd keçmək çox çətin və təhlükəli bir işdir.

Bu söhbətdən azaciq sonra Mate, həqiqətən də, ona Fransanı tərk etməyi təklif etdi; həmişə ağıllı, qətiyyətli olan Jilberta bu söhbətə əvvəlcədən hazır olduğuna baxmayaraq, özünü xeyli itirdi. Mariya-Sidoniya otaqda idi; böyük adamlar kimi geyinib otaqda ədəblə var-gəl edir, iplə bağlanmış oyuncaq qoyunu arxasında çəkirdi.

— Mate, mən sənin orduya daxil olmaq arzunu yaxşı başa düşürəm, — Jilberta bir qədər sükutdan sonra dilləndi. — Bəs orada biz — mənimlə uşaq necə yaşayacaq? — Onun karixmiş baxışlarına cavab olaraq Matenin ağılna da gəlmirdi ki, Jilberta ona tək getməyi təklif edəcəkdir. Jilberta əlavə etdi: — Uşağı sərhəddən keçirərkən təhlükə altında qoymağə haqqımız varmı?

Jilbertanın səsində qətiyyətsizlik hiss olunurdu, Mate bilirdi ki, onun dediyi sözlər yalnız həqiqətin yarısıdır. O, Jilbertaya baxdı; onun baxışlarında məzəmmətdən çox kədər hiss olunurdu. Mate anladı ki, Jilbertaya bəslədiyi məhəbbətə və sədaqətə baxmayaraq, onun qəlbinə hakim ola bilməmişdir.

Jilberta bu baxışlardan ağır iztirab çəkirdi. Eyni zaman da o, tutqun istehza və qüssə ilə düşünürdü: «Onu getməyə heç kəs məcbur etmir. Əgər bu başibələli kral ona məndən əzizdirsə, qoy getsin. Mən onu zorla saxlamıram. Heç o birisini də zorla saxlamamışam». Lakin ürəyi əvvəlki kimi ağırdan qışılırdı. Jilberta Matenin ona söyləmədiyi məzəmməti özünə deyirdi. Jilberta nə onu, nə də o birisini bütün qəlbini ilə sevə bilmirdi.

Mate, adəti üzrə, öz hissini ona şamil olan incə nəzakət pərdəsi altında gizlətdi.

– İcazənizlə, sizin rəyinizi bilmək olarmı, madam? – soruşdu. – Siz məsləhət görüşünüz ki, mən... tək çıxb gedim? – güclə əlavə etdi.

Jilberta dili dolaşa-dolaşa dedi:

– Mate, əgər sən necə olursa olsun, getməyi qərara almışansa...

Bir neçə gündən sonra sadə geyinmiş Mate saxta pasportla yola düşdü.

## DÖRDÜNCÜ HİSSƏ

# Jan-Jak və xalq

*Qoca, lakin məsləhət qəbul etməyi bacarmayan ağılsız padşahdansa, yoxsul və ağıllı gənc yaxşıdır; çünki o, öz səltənətində yoxsul doğulmuşsa da, zindandan çıxıb sultan olacaqdır. Mən onun yerini tutacaq həmin oğlunu günəş altında yaşayanların necə tanıqlarını görmüşəm.*

Ekkleziast<sup>1</sup>

*Fransa respublikasının əsgərlərinə elə gölirdi ki, yalnız onlar ağıllı məxluqdurlar. Öz zəncirlərinin hifz olunması uğrunda döyüşən bütün digər Avropa sakinləri həmin fransızların nəzərində ağılsız binəvalar, yaxud müstəbidlərə satılmış əcələflər idi.*

Stendal<sup>2</sup>

328

### *I fəsil* RƏDD OLSUN ETİNASIZLAR!

Bir çox başqa şəhər və kəndlərdə olduğu kimi, Sanlı icmasında da Paris nümunəsində yaradılmış Yakobinçilər klubu var idi. Dairənin siyaseti bu klubda müəyyən olundu. Klubun sədri Martin Katru idi.

Vəziyyətdən asılı olaraq Katru müdriklik və mətanət əzx etmək üçün tez-tez Parisə gedirdi. Parisdə Jan-Jakın ilk baxışdan bu qədər ziddiyətli olan təliminin bütün şaxələrinə mükəmməl surətdə yiylənmiş və öz siyasi fəaliyyətində bunu həyata keçirən bir adam yaşayırıdı. Bu adam Milli məclisin üzvü idi, lakin öz ideyalarını Yakobinçilər klubu vasitəsilə yayır və öz təsirini bu klub vasitəsilə göstərirdi. Əgər klub Milli məclis kimi bir qüvvə kəsb etmişdisə, bunda

<sup>1</sup> Ekkleziast – qədim Tövrat kitabının adı

<sup>2</sup> Stendal – təxəllüsüdür; əsl adı Anri Mari Beyl (1783–1842); görkəmli fransız realist yazıçısidır.

həmin adamın – arrası Maksimilian Robespierrein, Jan-Jak ölməmişdən azca əvvəl müəllimin yanına gəlmış həmin gəncin böyük xidməti vardi. Robespierrein cingiltili səsi eşidilən kimi, son dərəcə qəşəng geyinmiş alçaqboylu bu cənab soyuq məntiqlə alovlanan nitqlərindən birini söyləyən kimi, yakobinçilərin Onore küçəsində iclas etdikləri miskin və eybəcər kilsə Martinin gözlərində Fransanın ürəyinə və tutiyasına çevrilirdi.

Hamının pərəstiş etdiyi Robespierrein şəxsi dostları az idi, o, öz tərəfdarlarına yalnız laqeyd bir nəzakət göstəirdi. Amma bununla belə, məhz indi, Jan-Jak Uca Qovaqlar adasındaki məzarında yatdığı bir vaxtda ən alovlu vətənpərvərlərdən bir çoxu, o cümlədən Martin də Robespierrein şəxsində xalis Jan-Jak təliminin karşısını, onun baş kahinini, onun icraçısını görürdü. Əgər Jan-Jakin özü yakobinçilərin qarşısında çıxış etsəydi, öz prinsiplərini belə bir ilhamla izah edib onları günün siyasi vəzifələrinə bundan yaxşı tətbiq edə bilməzdi.

Martin Sanlı yakobinçilərini Maksimilian Robespierrein əsas prinsipləri ilə tanış etməyə çalışırdı. Robespierre kimi o da Jan-Jakin təliminə bəslənilən fanatik inamı bu təlimdən çıxarılan nəticələri tamamilə dərk edən soyuq mühabimə ilə əlaqələndirirdi. Robespierre kimi Martin də yarımcıq və laqeyd olan hər şeyə nifrət edir və Robespierrein sabiqlərə daim ehtiyatlı etimadsızlıq göstərməsinə şərık olurdu. O, Sanlidəki öz tərəfdarlarını yadda saxlamağa çağırırdı ki, müharibə başlıdıqda fransız xalqının üzərinə yerimək üçün qəçmiş aristokratların ölkə xaricində yaratmaqda olduqları ordudan əlavə, ölkə daxilində də xeyli düşmən səpalənmişdir. Köhnə şeylər hələ kökündən qoparılib çıxarılmış inqilabın qarşıya qoyduğu məqsədlərə yetmək olmaz.

Martinin nitqlərində böyük Paris yakobinçisinə xas olan zərif natiqlik məharəti olmasa da, öz şirin xalq ifadələri ilə qəlbləri fəth edirdi. O, Jan-Jak ideyalarını alovlu bir barışmazlıqla izah edirdi; Sanlı vətənpərvərləri ilə onların öz dilində danışındı.

Sanlidəki klubə arabir baş çəkən Fernand Martinin nitqlərini bəyənmirdi. Doğrudur, Martin Jan-Jakin sözlərindən və ifadələrindən istifadə edirdi, amma bunlara təhlükəli məna verirdi. Onsuz da, yeni üsuli-idarədən başları

gicəllənən bir çoxları başa düşmək istəmirdilər ki, hüquq və qanun hələ də mövcuddur və buna görə də kefin istədiyini etmək olmaz. Martinin nitqləri özbaşinalığın yalnız əl-qolunu açırdı.

Bir dəfə özünün xüsusilə hədd-hüdud bilməyən növbəti nitqindən sonra Martin Fernanddan soruşdu:

– Sənin fikrincə, əlbəttə, bütün bunlar lazım olanın əksidir, eləmi?

– Bəli, – Fernand cavab verdi, – məni şübhə alır, amma bunu iki sözlə demək olmaz. Heyif ki, biz axır vaxtlar çox gec-gec görüşürük, – nəzakətlə əlavə etdi.

Martin əsəbi bir ahənglə cavab verdi:

– Sənin ki öz Lepeleten vardır!

Fernand sevindi ki, Martin onu Mişelə qısqanır. Sonra səmimiyyətlə dedi:

– Böyük məmnuniyyətlə bir axşam səninlə söhbət edərdim.

Martin onu axşam yeməyinə dəvət etdi.

Katrunun mənzili bikara idi. Martin anası, arvadı və kiçik uşağı ilə üç kiçik otaqda yaşayır və işləyirdi. Evdə mətbəxin iyi tər iyinə qarışmışdı, bir tərəfdə isə uşağın naləsi otağı başına almışdı. Xörək çox həvəssiz və dadsız hazırlanmışdı.

– Vətəndaş Jirarden, yoxsulların sadə süfrəsinə irad tutmayın, – Martinin arvadı Fernanda müraciət etdi.

Martin tələsə-tələsə, laqeyd, sadə əda ilə yeyirdi.

– Bura bax, çəkinmə, danış, – Fernanda söz atdı.  
– Janna bizim köhnə dost olduğumuzu bilir.

– Əlbəttə, – Janna öz sərt, mənalı və çox da mehriban olmayan üzünü Fernanda tərəf çevirdi.

Fernand bu günlər həyəcan içərisində idi. San-Domin-qodan pis xəbərlər gəlirdi: ağlar Milli məclisin qərarına əməl etmək istəmirlər, zəncilər və mulatlar birləşmişlər, ada iğtişaş və hərc-mərclik içərisindədir. Adanın şimal hissəsində, elə Traverseylərin malikanələrinin olduğu yerdə plantasiyalar qarət edilib dağdırılmış, yandırılmışdır, ağlar arasında çoxlu ölən var. Şayılərə görə, Hortenziya və markız İspaniya ərazisində özlərinə siğınacaq tapmışlar. Lakin gələn məlumatlar səhhih deyildi, onlardan bir xəbər gəlməməsi özü də pis əlamət idi.

– Milli məclis çox gec fəaliyyətə başlayıb, – Fernand qüs-sə ilə qeyd etdi. – Bir də, nəhayət, San-Dominqoya qoşun göndərib müstəmləkə qanununu qəti surətdə həyata keçir-mək əvəzinə, bəzi adamlar hələ bu gün də fikirləşir ki, bəlkə, yaxşısı budur, bu qanunu tamam ləğv edək və deməli, dərisirəngli əhalini yenə öz hüquqlarından məhrum edək.

– Mənim San-Dominqodakı əhvalatlardan xəbərim yoxdur, – Martin dilləndi, – həm də oradaki vəziyyətdən çox az adam baş çıxarı. Nə üçün özün oraya gedib qayda-qanun yaratmayasan? – Fernanda söz atdı. – Səni orada tanıyırlar. Dostun Lepeletenin köməkliyi ilə lazımı vəkalət əldə etmək isə sənin üçün çox da çətin olmaz.

Fernandin oynaq üzü səyridi. Deməli, Martin belə hesab edir ki, ölkə daxilində onun üçün iş tapılmayacaq.

– Mənim dostum Lepelete, – Fernand tənə ilə iynəli cavab verdi, – belə hesab edir ki, mən burada qalsam, inqilaba daha yaxşı xidmət etmiş olaram. O istəyir ki, mən qanunvericilik məclisinə yeni seçkilərdə öz namizədliyimi irəli sürüm.

Lepeletenin yakobinçilərin yanında da hörməti var idi, buna görə də Fernandin sözləri Martini heyrətləndirib həyəcanlandırdı, onun alnı düyüm-düyüm oldu. Hətta qadınlar da təəccübə gözlərini bərəltildilər. Ortaya kiçik bir süküt çökdü. Sonra Martin cavab əvəzinə dedi:

– Köhnə Milli məclis buraxılsayıdı, çox yaxşı olardı. Onun gördüyü iş çox az olub.

– Onu hətta buraxsalar da, – Fernand cavab verdi, – hüquq bəyannaməsinə əsaslanan konstitusiyani yaranan məhz odur.

Martin dedi:

– Konstitusiyada olan bir damcı yaxşı cəhət min iki yüz deputatın müqavimətinə sinə gərən dörd-beş deputatın xidmətidir.

– Sən bu min iki yəzə qarşı həddən artıq sərt deyilsənmi? – Fernand soruşdu.

– Min iki yəz Jandan və Jakdan bircə Jan-Jak da olsun biçə bilməzsən! – Martin onu açıladı. – Heç olmasa, bununla razisanmı?

Dul qadın Katru bu aristokratçığı belə yaxşıca ütən oğluna təşəxxüsələ baxdı, onun dişləri tökülmüş batıq

ağzından isə yavaşça cingildəyən bir gülüş qopdu. Janna da ərinə məmnun və xilaskar bir nəzər saldı.

– Vətəndaş Jirarden, sizin üçün şərab tökümmü?  
– Janna quru səslə soruşdu, lakin Fernand onun ciddi baxışında etinasızlıq və ədavət oxudu.

Martin çeynəməyində davam edirdi. O dedi:

– Mənim sənə və Lepeleteyə qarşı heç bir ədavətim yoxdur. Ancaq Milli məclisdə iclas edənlər arasında sabiq-lər lap çoxdur, bunu sən özün də inkar etməzsən, həm də elə sabiqlər ki, nə qədər arzu etsələr də, yenə öz mənşələrinin, öz ciblərinin, öz yüksək adlarının qulu olaraq qalırlar. Onlar bir-birinə «vətəndaş» deyəndə, bu ad «qraf» və ya «markiz» üçün bir ləqəb kimi səslənir. Axi biz gördük ki, sənin Lafayetin də sabiqlərə lütfkarlıq göstərir, xalq hüquq bəyannaməsinin təsdiqini tələb etdikdə isə Lafayet onlara atəş açmağı əmr edir.

Martinin arvadı ilə qoca anası qab-qacağı yumağa başladılar, Martin və Fernand isə stol arxasında şərab içməkdə davam etdilər.

– Sənə deyirəm ki, – Martin söhbəti bərpa etdi, – indiki Milli məclisin qanunvericilik fermanlarının hamısı kəsərsizdir. İstibdad illər boyu dörd yüz min adamı həbsxanalara atmışdı, bizim özümüz də, az qala, onların arasına düşəcəydik. Hər il on beş min adam dar ağacından asılmağa məhkum edilirdi. Milli məclis ölüm cəzasını ləğv etmiş və bununla da öz düşmənlərinə xaricə qaçmaq imkanı vermişdir; hələ bir az qalsayıdı, kralın özü də xaricə qaça biləcəkdir.

Janna nimçələri silə-silə başını geri qanırıb Fernandin nə cavab verəcəyini istehza ilə gözləməyə başladı.

Fernand zarafatıyanı dedi:

– Mən ki hələ Milli məclisin üzvü deyiləm.

– Sənin haqqında deyən də yoxdur, – Martin etiraz etdi, – mən sənin namizədliyinə səs verəcəyəm. Amma özünə boş arzularla təsəlli tapma. Yeni Məclis də bu vəziyyətə son qoya bilməyəcəkdir, heç bir əsl inqilab da baş verməyəcəkdir. İngilab tamam başqa tərəfdən, aşağıdan gələcəkdir. O, xalqın içərisində, klublarda yetişəcəkdir. Onu başa çatdırın da xalq və klublar olacaqdır.

Özünün «mötədil» dostları ilə söhbət zamanı Fernand da elə bunları deyirdi, ancaq Martinə etiraz etdi:

– «Əgər çox ehtiyac yoxdursa, mövcud olan heç bir şeyi məhv etməməli» – bilmək istəyirsənsə, Jan-Jak belə öyrədir. – Bu sözlərin, sanki, öz möhtərəm valideyninin dediyi kimi səslənməsi Fernandı hırslındırdı.

– Elə məsələ də burasındadır ki, bərk ehtiyac vardır, – Martin qeyzlə səsləndi. – Həmin Jan-Jakın özündən sitat gətirərək bunu sənə sübut edəcək bir adam mənə də, sənin özünə də yaxşı tanışdır.

Fernand ciyinlərini çəkdi.

Martin belə sərt danışlığına daha peşman idi. O, özünü Fernandla həmişə, nədənsə, yoldaşını davaya çağırmağa çalışan axmaq bir uşaq kimi aparır. Halbuki Fernandla çox mehribandır və ona hörmət edir. Adamın heç ağlına da siğmir: doğulduğu gündən Ermenonvilin senyoru olan bir adam belə cəsarətlə və açıqcasına qara camaatin müdafiəsinə qalxır!

Martin Fernandı evinədək ötürdü. Yol uzunu özünə xas olan kobud bir əda ilə hər cür səy edib ona mehribanlıq göstərməyə çalışırıdı. Dostluğu belə kobud surətdə təzahür etdirən bu nadir dəqiqələr Fernanda Yakobincılər klubunun sədri olan Katrunun vücudu arxasında əvvəlki Martini, sadiq gənclik dostunu görməkdə kömək edirdi.

Lakin bu, Martinin sözlərində səslənən kəskin həqiqəti heç də yumşalmırıldı. Martin öz adından deyil, hamının adından danışırıdı. Kralın qaçması xalqda sabiqlərə qarşı yeni şübhələr doğurmuşdu; vətəndaş qadın Katrunun ehtiyatlı ədavəti bircə Jannaya deyil, birlikdə götürülmüş bütün jannahala xas idi: Fernand həmişə onlar üçün yad olaraq qalacaqdır. Xalq heç vaxt onu özünə qardaş bilməyəcək.

Fernand öyrəndi ki, Milli məclis özünün ləp buraxılması ərefəsində kölələrin azad edilməsi haqqında Lepeletenin təklif etdiyi qanunu ləgv edərək dərisirəngli əhalini yenidən hüquqsuzluğa məhkum edən kəsərsiz fərمانlarla əvəz etmişdir; bu xəbər onu bərk əzib hiddətləndirdi. Fernandda bu rüsvayçılığın əvəzini çıxmaga atəşin bir arzu oyanmışdı. Əgər onu, doğrudan da, seçərlərsə, digər qanunvericilərdə də belə bir ədalətlilik ehtirası oyatmağa çalışacaqdır.

Əslində, Fernand özünün seçilməsinə get-gedə daha az inanırdı.

Lepelete Fernandın şəkk-şübhəsini dağıtmaga çalışırdı. Məgər Mişelin hərəkətləri və bütün həyat tərzi onu yakobinçilərdən Fernanda nisbətən daha çox ayırmır mı? Amma bununla belə, xalq kütłələri Mişeli özlərininki hesab etmişlər. Uaza departamentindən gələn şifahi və yazılı məlumatlar Lepeleteni əmin etmişdi ki, Fernandın orada həqiqi etimadı var.

Lakin Martinin inamsızlığı Lepeletenin nikbinliyindən güclü çıxmışdı. Fernand əvvəlki kimi düşkün idi.

Onu məclisə seçdikləri vaxt şadlığının həddi yox idi. Deməli, açıqgözlu bu sadə adamlar, Sanlı şəhərciyinin və ətraf kənd və qəsəbələrin sırávi vətəndaşları onu özlərinə saxta olmayan dost bilmışlar! Onlar iyirmi namizəddən məhz onu seçmişdilər! Martin haqlı deyilmiş: xalq onu, Fernandi özünə qardaş bilir!

## *II fəsil* DÜL RUSSO

Nikolas ilə Tereza bütün bu vaxt ərzində Plessidə yaşayırdılar.

Köhnə üsuli-idarənin son illərində Nikolas Plessi və Damarten meyxanalarında daha tez-tez olur, kinli və lovğa nitqlər söyləyirdi. O, yüksək cəmiyyətə bələd idi, buna görə də badə yoldaşları da onun ədəbsiz və acı çərənçiliyinə həvəslə qulaq asırdılar. Tereza növbəti təqaüdü alan kimi Nikolas iki-üç günlüyə itib Parisə gedirdi; filosoflardan ən böyüyünün həyat yoldaşını başlarından etmək üçün naşükür ağaların ona verdiyi sədəqə bundan artıq müd-dətə çatmadı.

Plessi saknları – Nikolasla sərxişluq etməyənlər öz yeni həmvətənlərini sevmirdilər. Onlar ərini öldürmiş bu pəzəvəng ilə yaşadığı üçün Terezanı pisləyirdilər. Qadınlar Terezaya rast gələrkən uşaqlarını tez öz yanlarına çağırırdılar. Nikolas söyür və təhdid edirdi. Ətrafdakıların münasibəti Terezaya təsir etmirdi. Əgər ona vəsi olan Nikolas onunla bir evdə yaşayırsa, dünyada ondan daha gözəl nə ola bilər.

Tereza ayda bir dəfə Ermənonvil qəbiristanlığına anasının qəbri üstə gedir, həftədə bir dəfə isə qayıqla kiçik

adaya üzüb ərinin qəbri üstə gül-çiçək gətirirdi. Vicdanını təmizləmək üçün Jan-Jakin sarıbülbüllərinə hələ qulluq edir, onlar üçün qaymaqcıçayı axtarır tapır, ölən quşların yerinə yenilərini alırlı.

Əvvəller Ermenonvil sakinləri də onu söyürdülər. Sonralar isə qocalmaqda olan Terezanın görkəminə alışdilar; Tereza sakitcə və ağır-ağır gələrək öz mərhumlarını yolu-xur, sonra «Jan-Jakin sığınacağı»na baş çəkib özünə omlet sıfariş edir, bir-iki qurtum tünd-qızılı çaxır içir, mərhum ərinin sevə-sevə etdiyi kimi, baliqları və ördək balalarını yemləyir, Moris ata ilə aram-aram söhbət edirdi.

Bir dəfə, Nikolas Parisə getdiyi vaxt, Plessinin keşisi Terezanın yanına gəlib onu kilsənin xeyir-duası olmadan müsyö Montretu ilə həyəsiz yaşıdagına görə töhmət etməyə başladı. Tereza qorxuya düşdü və Nikolas Parisdəki eyş-işrətindən sonra yatıb-ayıldıqda müticəsinə ona işaret etdi ki, nikah keşdirmək lazımdır. Nikolas qeyzlənib onu qoltuqağacı ilə bərk əzişdirdi.

İki gün sonra sarıbülbüllər yox oldu. Tereza qancıq it Ledini və o vaxt Jan-Jakin halını xatırlayaraq düşüncəyə daldı: yaxşı ki, bu dəfə o heç bir qəm-qüssəyə düşçər olmayıcaq. Sonralar Tereza Nikolasdan soruşdu ki, sarıbülbüllərin təzələrini ala bilər, ya yox. Nikolas qəzəblə onun sözünü yarımcıq kəsdi:

– Öz mərhumun üçün gül-çiçək apardığın da yetər.

Bastiliyaya hücum Nikolası bərk əsəbiləşdirmişdi. Belə də cahil xalq olar! Nikolas bir aristokrat kimi düşünür. Həmişə bu əclaflara nisbətən kübar cənablarla daha tez ümumi dil tapa bilir; bundan əlavə, Nikolası bu məsələ də qəzəbləndirmişdi ki, onun böyük himayədarı olan şahzadə Konde belə tələsik xarici ölkəyə getməli olmuşdur. Əlbəttə, şahzadə uzun müddətə getməyib. Qara camaatın hakimiyyəti möhkəm olmaz, lütlər tezliklə öz ağılsızlığına peşman olacaqlar, səbəbkarları, həm də minlərcəsini isə dar ağacından asacaq və şaqqalayacaqlar.

– Əclaflara heç bir aman verilməməlidir! – Nikolas tələb edirdi.

Lakin mühacirlərin geri qayitmaları hələlik mümkün olmadıqından, Plessi meyxanasında Nikolasa öz dilini saxlamasını təklif etmişdilər. Bu uzunqulaqlar orada insan

hüquqları haqqında öyünd-nəsihətə başlamış və Nikolası ağa quyruğu adlandırmışdır. Ətrafdakı həyat getdikcə daha dəlaşiq, daha tutqun, daha darixdıcı olurdu. Bu lənətə gəlmış cahil Fransa onun lap zəhləsini tökmüşdü. O, böyük həvəslə Londona qayıldı, amma onun kimi əlil sabiq at çapma ustası orada nəyə bel bağlaya bilərdi? Heç olmasa, buraya Terezanın adına Cenevrə təqaüdü gəlir.

Nikolas vaxtaşırı yenə Parisə gedirdi. Pale-Royalın qonşuluğundakı yarıqanunu meyxanalarda öz məsləkdaşları ilə – sabiqlərin lakeyləri və dəlləkləri ilə, birincidərəcəli restoranların yeni qayda-qanun üzündən qazancdan məhrum olmuş xidmətçiləri ilə görüşürdü. Onlar deyirdilər ki, Paris tənəzzül etmişdir. Adamlar at belində gəzmək əvəzinə, rolikli konkılərdə qaçırlar. Tərəqqi dövrünün incə əyləncələri əvəzinə, uşaq oyunu olan ju-ju ilə əylənlirlər.

Nikolas Parisdə olduğu vaxtlar Tereza syer Bessanın yaraşıqsız kiçik evində təkcə qalardı. Plessi vadisində daim əsən külək çürük damın samanlarını xişildadırdı. Tereza öz dolu döşlərini qabağa verib ağır-agır nəfəs alaraq biçimsiz halda boş-boşuna oturardı; o, görkəmcə öz yaşından xeyli böyük nəzərə çarğırdı. Camaat ona «cəmdək», «sal daş», «ağırterpənən fil» deyib sataşdı. O, ağını azacıq açıq qoyub mürgülüyirdi, yanaqları sallanır, ağır göz qapaqları gözünü örtürdü. Külək birdən onu bihuşluqdan ayıldır, Tereza soyuqdan donan əllərini muftanın<sup>1</sup> içərisinə keçirib gizlədirdi. O, həvəslə ocağı qalamaq istərdi, amma qorxurdu ki, israfçılıq edər, qorxurdu ki, sonra sevimli Nikolası onu cəzalandırıar.

Tereza – Allah bilir ki, neçənci dəfə – yenə yüngülçə köksünü ötürüb ayağa qalxaraq yır-yığış etməyə başladı, çünkü külək miskin müxəlləfatı tez-tez qalın tozla örtürdü. Sonra öz palтарlarına baxdı – o, bunu tez-tez və həvəslə edərdi. Budur, paltarları düzülüb asılmışdır: qısa rəqqasə tumanları, voklüz kətanından qadın tumanları, qara taftadan mantiya, bir cüt ipək və bir cüt adı iplik əlcək, ləçəklər, çoxlu miqdarda ləçək: kətan, krujevalı muslim<sup>2</sup> ləçəklər, lentli və lensiz ləçəklər – hamısı da ala-bəzək. O, şəfqətlə öz paltarlarına baxındı, onların hamısının yaşı çox idi. O, bu

<sup>1</sup> Mufta – qadınların əllərinə keçirdikləri xəz

<sup>2</sup> Muslim – ipək, yun və ya pambıqdan toxunma nazik parça

paltarları sevə-sevə və ağılli-başlı baxaraq seçmişdi, bu paltarları geyib bayırı çıxarkən onu çox kişilər həsrətli nəzərlə yola salmışdı. İndi bu paltarların hamısı ona dardır, amma tikilərkən ehtiyat hissələri olduğundan onları genəltmək, çox-çox genəltmək mümkündür. Tereza paltarlarından birini götürüb sökməyə başladı. O, hansı parçaların indi dəbdə olduğunu yadına saldı: zolaqlı florensiya, birləngli pekin, sisiliana, nankin<sup>1</sup>. Bunlar isə *a la*<sup>2</sup> züleyxa, türksayağı kiçik jiletləri olan sevimli uzun dar jaketlərdir. Tereza fikrə getdi: necə etməli? Mərhüm Jan-Jaka baxıb ondan nümunə olaraq tikdirdiyi qalın parçadan içliyi olan rahat ev tuflilərini geysinmi? Bəlkə, öz Kolasını belə pindi halda qarşılamamaq üçün əməlli-başlı geyinib-kecinsin?

Tereza tələsmədən səliqə ilə geyindi və hətta üzünə azca ənlilik də vurdu. Sonra küləşdən oturacağı olan kürsünü mizə tərəf çəkdi. O, Jan-Jakın yumşaq və rahat səndəlinə əlini belə vurmazdı; bu səndəl onun sevimli Kolasının idi. Tereza əyləşdikdən sonra başını əlləri arasına alıb gözləməyə başladı. O, gözləməyə adət etmişdi; həyatının çox hissəsini gözləməklə keçirmişdi, gözləmək heç də o qədər pis şey deyildi. Öz təcrübəsindən görmüşdü ki, intizarında olduğun adam və həsrəti çəkilən şey, ən nəhayət, gəlib çıxır.

Adət etdiyi ev əşyaları gözü qarşısında idi. Budur, üstündə ağ-göy örtüklər olan çarpayılar. Hətta spinet də buradadır. Nikolas bir dəfə onu satmaq istəmişdi, amma ona lap cüzi pul verirdilər. Buna görə və bir də ki onu, Terezanı çox sevdiyinə görə Nikolas bu spineti özü üçün saxlamaq qərarına gəlmışdı. Sarıbülbüller daha yoxdur, amma qəfəslər və qravüralar divarlarda ididir; budur, çox gözəl və çoxdan tanış şəkillər olan «İflic olmuş dilənçi» və «Monmoransidəki meşə». Monmoransi indi onun Jan-Jakının şərəfinə Emil adlandırılır. Sandıqça da buradadır, yazı-pozular da içindədir. Tereza oraya daha bir kağız da qoymuşdur, bu kağız onun sevimli Montretusunun gözəl çapar olduğunu təsdiq edən şahzadə Kondenin məktubudur.

<sup>1</sup> Florensiya, pekin, sisiliana, nankin – müxtəlif parça adları

<sup>2</sup> A la – fransız ifadəsidir; sayaq, kimi demekdir; məs.: *a la züleyxa* – yəni şərqsayağı paltar

Tereza mizin arxasında əldən düşür, gözləyir, mürgüyəyir, yenə gözləyirdi. Hər şey onun şüurunda bir-birinə qarışırı, axı ətrafdakı şeylər elə həmin şeylər idi, buna görə də Tereza daha ayırd edə bilmirdi ki, haradadır: Parisdə, Platrier küçəsindəmi, Ermenonvildəki Yay evindəmi, yoxsa Plessidə — syer Bessanın evindədir? Bir dəfə o qorxub qışqırı: ona elə gəlmüşdi ki, guya, anası onu səsləyir. Ancaq bu yalnız külək idi... Sonra onun başına belə bir fikir gəldi: ərinə zond yeritmək vaxtı deyilmiş? Jan-Jak ilə Nikolas bir-birinə qarışırı, o da bilmirdi ki, ərinin kürəyini ovxalasın, yoxsa ona zond yeritsin. O, bütün həyatı boyu həmişə bir kimsəyə qulluq etmişdi, bu, onun üçün xoş bir tələbat olmuşdu, bir kimsə ilə əlləşməli olmadıqda, elə bil ki, nəyi isə çatışmırı.

Bundan sonra o daha heç bir gözəl parçadan özünə paltar tikdirə bilməyəcək. Əgər o, balaca bir işarə belə vursa ki, təzə paltar istəyir, Nikolas onu söyüb biabır edər, hələ, üstəlik, döyər də. Əslinə baxsan, ona təzə paltar heç lazımdır. Ona fil deyirlər, onu səfehin lap böyüyü adlandırırlar. Axmaq olmağına axmaqdır, amma bu, onun faydasınadır. Qoy lap fil olsun, amma başqa birisi deyil, məhz o, Tereza Fransanın iki ən görkəmli kişisini — sağlığında olduğundan daha çox indi təriflədikləri Jan-Jakı və özünün sevimli Nikolasını, bütün ölkədə ən gözəl çapar at tövləsi olan məşhur tetersollun<sup>1</sup> keçmiş sahibini tovlaya bilmişdir. Ağalar Jan-Jakin ardınca qaçıqları kimi, Nikolasın da ardınca qaçırdılar. Bütün Fransa onun ərlərindən ötrü vuruşmuş, amma onlar ona, Terezaya nəsib olmuşdu, hər ikisi də onu sevmişdi, onlardan biri ondan ötrü o birisini öldürmüşdü. Hətta kübar cənablar da ona aşiq olmuşdular; doğrudan da, çox gözəl həyat idi, eh, Tereza gözləməyi bacarırdı! Heç bir vaxt da əbəs yerə gözləməmişdi, o, həmişə onun yanına qayıdırı...

Tereza mürgü içərisində xoşbəxtcəsinə səfəh-səfəh gülümşəyirdi, hər şeyin bir-birinə qarışıp birləşdiyi başğıcəllədən bir bihuşluq içərisində idi. O gözləyirdi. Külək də damdakı samanları xışıldadırdı.

---

<sup>1</sup> Tetersoll — əsərdə adam adıdır; bəzən çapar at tövlələrinə də öz sahibinin adını verirdilər.

### III fəsil

## NİKOLAS YENƏ AT BELİNDƏDİR

İllər boyu özü barədə heç bir xəbər verməyən bir cənab Nikolas ilə Terezanın yanına gəlmişdi. Onların qarşısında duran bu cənab – keçmiş serjant, Terezanın ögey qardaşı, vətəndaş Fransua Renu idi.

O çox əldən düşmüşdü, indi onun üçün əvvəlki çox-danışan, coşqun, özündən məmənun olan əyyaş rolunu oynamaq çox çətin idi, amma buna baxmayaraq, o, bu rolu oynayırdı.

Fransua günün əhvalatlarından söz açdı, onların halına acığını söylədi, axı o, bütün qəlbini ilə inqilabçıdır. Öz sevimli yeznəsi Jan-Jakın ideyalarına həmişə yüksək qiymət vermiş və hətta bu ideallar uğrunda ingilis müstəbiblərinin muzdlu əsgərlərinə və onlar tərəfindən satın alınmış vəhşi hindulara qarşı Amerika meşələrində ilk vuruşanlardan biri olmuşdur.

Fransua tez-tez danişa-danişa yoxsul otağı diqqətlə nəzərdən keçirirdi. O, məmənun halda sezdi ki, müxəlləfatın hamısı ona tanışdır, ilk növbədə isə tanış sandıqça hələlik öz yerindədir.

– Bəs sandıqçada hələ bir şey varmı? – daha özünü saxlamaq iqtidarından olmayıb soruşdu.

– Bəli, bəs necə! – Nikolas kinaya ilə cavab verdi.  
– Məsələn, şahzadə Kondenin mənim miskin şəxsiyyətim haqqındaki məktubu oradadır.

Tereza isə Fransuanın necə məyus olduğunu görüb məğrurcasına dedi:

– Hamısı, bütün yazı-pozular salamatdır. Markiz, həmin o sabiq, bunları mənimsəmək istəyirdi, amma Nikolas ona yaxşıca bir qulaqburması verdi.

Fransua razılıqla dedi:

– Mən həmişə deyirdim ki, bizim Nikolas fərasətli kişidir.  
– Sənə nə olub, köhnə cüvəllağı, yoxsa elə bunu mənə deməyəmi gəlmisin? – Nikolas maraqla soruşdu.

Belə olduqda, Fransua hərbi adam kimi döşünü irəli verib belə bir nitq söylədi:

— Mənim əzizlərim, sən, anabir doğma bacım və icazinizlə desəm, sən — mənim yeznəm, hər ikiniz, heç Allah da bilmir ki, mənə nələr etmişsiniz. Amma mən kin saxlayan deyiləm. Bir ailə başçısı kimi, mərhum anamızın ölüm yatağında ona vəd etmişdim ki, sizi qayğısız qoymayağam. İndicə əziz anamın qəbri üstdə olub əlimi ürəyimə qoyaraq onu əmin etdim ki, serjant Fransua Renuya arxayıñ olmaq olar; o, ağızına su alıb duran deyil, sözünün üstə möhkəm durandır.

— Suyu burax getsin, — Nikolas qaşqabaqlı halda hökm etdi, — təmiz fransız dilində de görək ki, qoltuğunda yenə nə daş gizlətmisən?

Fransua Nikolası ləyaqət və həqarətlə dolu çəpəki bir nəzərlə süzüb sözünə davam etdi:

— Mən deputat Şaplenlə bir balaca tanışam. Hətta cəsarət edib deyə bilərəm ki, biz dostuq. Qiyamət adamdır! Təbiət və idrakin sədaqətlə kahinidir, bizim Jan-Jakın əsl şagirdidir. Dağ partiyası bunu özünə şərəf sayır ki, Şaplen onun rəhbərlərindən biridir. O, sizə məlum olduğu kimi, əvvəlcə kapusin<sup>1</sup>, sonra isə Bluada yepiskopunun baş vikarisi<sup>2</sup> idi. Lakin ilan öz köhnə qabığından çıxdığı kimi, o da köhnə zehniyyətdən xilas oldu və indi onun fəlsəfəsi elədir ki, bundan yaxşısı heç lazımda deyil. Şaplen bədii ədəbiyyatın düşkünidür, Jan-Jaka hörmət edir və onun dul arvadı ilə məmənuniyyətlə tanış olar. Qadının təvəzökarlığı, sədaqəti və xeyirxahlığı haqqında «Etiraf»da oxuyub, mən özüm də ona tərifli şeylər çox danışmışam.

Nikolas gülümsədi:

— Əgər yalan deyirəmsə, heç yerimdən qalxmayım, — mən bir çox böyük cənablarla, hətta nəсли şahzadələrlə dostluq etmişəm. Hələ nə qədərinə də at minməyi öyrəmişəm! İndi mən durub avam camaat arasından çıxmış bitli-sirkəli bir deputatin qarşısındamı yalaqlanacağam? Kapusinim qarşısında? Kapusinlərin hamısı iyənib qoxmuşdu.

— Əziz yeznəm, — Fransua cavab verdi, — mən sənin yerinə olsaydım, dilimi bir az gödək elərdim. Kral nəslindən olan sabiq şahzadələr üçün indi sənə heç kəs quru bir su

<sup>1</sup> Kapusin — xüsusi başlıqlı plaş geyən Roma katolik rahibi

<sup>2</sup> Vikarı — müavin (*lat.*), *burada*: yepiskopun müavini

da verməz, mənim keçmiş Kapusinim isə çəçələ barmağının bir işarəsi ilə səni talerlərin içində basdırı bilər. Talerlərin üstünüüzə yağış kimi töküldüyünü isə görmürəm. Əgər dul Russo qanunverən Şaplenin ehtirasını bir balaca yerindən oynadarsa, talerlər üstünüüzə leysan yağışı kimi töküler.

— Başa düşürəm, — deyə Nikolas etinasızca söz atdı, — sən, əlbəttə, mənim Terezama vasitəçilik etdiyin üçün öz Şaplenindən hər hansı ucuz sədəqə dilənməkdən vaz keçməzsən, mən isə gərək əllərimi başıma döyüb qalam, eləmi? Yox, qardaş, sənin bu nömrən keçməz.

— Bu nə haqsız etimadsızlıqdır! — Fransua dilləndi.  
— Mənciyəz səni tanıyıram və əlbəttə, səni vicdanımın yol verdiyi kimi deputat Şaplenə çox tərifləmişəm. Belə ki, vətəndaş Şaplen nəinki təkcə Jan-Jakin dul qalmış arvadını, həm də onun ləyaqətli himayədarını gözləyir.

Tereza ilə Nikolas, nəhayət, deputata təqdim olunmaq üçün serjantın hesabına Parisə getdilər.

341

Deputat tosqun, pintlər və gülərzülü bir adam idi. Yaxası geniş açılmış köynəyindən möhkəm peysəri olan yoğun boynu pırtayıb çıxmışdı. Yalın bədənə geydiyi qaba yun parçadan tikilmiş şalvari yoğun ayaqlarını tarımlaşdırmışdı. Varlı bir keşisin yanında baş aşpaz olmuş valideyni Şaplen yaxşı yeməklərə iştaha irs qoyub getmişdi. Ümmumiyyətlə, o, gen-bol yaşamağı sevirdi. Şaplen özünü zər-zinət ilə əhatə etmişdi. Onun evi böyük sənətkarların çəkdikləri gözəl şəkillərlə, müxtəlif qədəh, incə bicimli pillələr, hər cür bədii nümunələr ilə dolu idi. İlk gənclik illərindən ehtiram etməyə alışığı müqəddəs dini şeyləri, nadir tapılan nəfis qədim əşyalarla və ilk növbədə, nadir ədəbi materiallarla – əlyazmalar və qədim kitablarla əvəz etmişdi. Həyata həris gözlə baxan Şaplen hər şeyi – elmi, incəsənəti, qadınları, dadlı xörəkləri ac gözlükə aşırındı. O, coşqun fantaziyyaya malik idi və daim macəra dalınca qaçırdı. Şaplen agentləri gizli olaraq Baqatel qəsrində toplaşan mühacir aristokratların sui-qəsdinin üstünü açmışdı, onları tutmağı əmr edib hamisini məhkəməyə vermişdi. Bir dəfə onun özü də qraf Artua və digər sabiqlərin muzdlu qatilləri tərəfindən hücuma məruz qalmışdı. Onu yaralamışdilar, amma xoşbəxtlikdən, ağır yaralanmamışdı və o vaxtdan bəri xalqın daha böyük məhəbbətini qazanmışdı.

Həmin illerdəki Paris yaxşı nitqlərin azlığından şikayet edə bilməzdı; Şaplen natiqlərin ən yaxşalarından biri hesab olunurdu. Onun bəlağətli nitqi antik möhtəşəmliyi və əhlisəlib vaizlərin fanatizmini Jan-Jakın həssas xəlqiliyi ilə özündə birləşdirirdi. Kütlər onun natiqlik məharətindən həzz alırlıdalar.

Jan-Jaka aid olan hər bir şey onda qızğın maraq oydardı. Nikolas ilə Tereza müəllimin aydın xırda xətlə yazdığını yüksən-yığın nəfis kağızları ona göstərdikdə gözləri alışışyandı. O, ətli əllərini nəvazişlə səhifələrin üstüne çəkirdi.

Şaplen Terezanı qədimi canlı bir nadir şey kimi salamladı. Bədəncə və ruhca ağır tərpənən bu filin görkəmi onu mütəəssir etdi. O, Jan-Jakın sadə və həlim rəfiqəsini və onun himayədarını inandırdı ki, özlərinin bütün əlyazmaları ilə Parisə gəlib onun evinin yaxınlığında onun vəsaiti ilə məskən salsınlar.

Nikolas məmnun halda udqunub tübürdü. Nə yaxşı ki, əlyazmaları markizdən geri tələb etmək o vaxt ağlına gəlib! Nikolas təqdir edirmiş kimi xəyalənə əlini öz çıymınə vurdı. Onun duyu hissi həmişə düz olub. O hətta ən əlverişsiz və zərərlı şəraitdən də xeyir qoparmağı bacarırdı. Onun yerinə hər hansı bir başqa adam olsayıdı, bu yazı-pozulara sixılıb suyu çıxarılmış bir limon kimi baxar və onları olduqları yerindən tərpətməzdi. O isə zəhmət əsirgəməyib bacarıqla tərtib edilmiş məktub vasitəsilə əlyazmalarını ələ keçirə bilmüşdi. İndi isə budur, gücdən düşmüş bir torpaq yeni, güclü cüçətilər verir.

Tereza onun mərhüm Jan-Jakını yeni Parisin necə qızğın bir məhəbbətlə yad etdiyini xoşbəxtcəsinə və küt bir heyrətlə müşahidə edirdi. Vətəndaş Şaplen axı dindar adamlardandır və deməli, bu şeylərin mənasını başa düşür, o da onun əziz Jan-Jakının müqəddəs bir adam olduğunu söyləyirdi. Elə hamı onun haqqında belə deyir. Hər yerdə onun büstləri qoyulmuşdur, bütün vitrinlərdə onun şəkil-ləri gözə çarpır. De Qrennel və Platrier küçələrində, onun keçmiş illərdə Jan-Jakla birlikdə yaşadığı evlərə xatira lövhələri vurulmuşdur. Terezaya indicə laqeydcəsinə, yaxud hətta yuxarıdan-aşağı baxan bir adam onun Jan-Jakın dul arvadı olduğunu bilən kimi siması dərhal dəyişib kilsədəki kimi pərəstişkar bir görkəm alır.

Tereza haqqında çoxlu qəzet məqalələri dərc edilirdi, hətta kitab da yazılmışdı. Onun karandaş və boyan ilə şəklini çəkildilər. Bir qravüra xüsusişlə yaxşı idi: Tereza qəmgin payız mənzərəsi fonunda Ermənonvil gölü sahilində gəzir, arxa planda Qovaq ağacları və sərdabənin olduğu kiçik ada görünürdü, vüqarlı və kədərləi Tereza isə azca buxaq sallmış, qocalmaqdə olan nəcib bir xanım kimi başında ləçək, əlləri muftasına keçirilmiş halda gəzişirdi.

Qravüra «Jan-Jakın rəfiqəsi» adlanırdı. Bu qravürani hər yanda satırdılar. Tereza onu görçək riqqətə gəldi. Bax, demə, Tereza belə imiş! Hami onu söyür, ona «fil, axmaq arvad» deyirdi, amma demə, o, belə şöhrətli bir xanım imiş. Heyif ki, Jan-Jak bunadək yaşamadı, heyif ki, onun sədaqətli rəfiqəsini necə alqışladıqlarını görmür. Amma böyük xoşbəxtlikdir ki, Kola bunu görür!

Terezanın şəxsiyyətinə pərəstiş Fernandı qəzəbləndirmişdi. O, özünün bu qadınlı olan əlaqəsini çoxdan unutmuşdu, buna çoxdan xitam verilmişdi, amma onu əsəbi-ləşdirən şey müəllimin xatırəsinin belə gülünc və hətta eybəcər şəkildə hörmətdən salınması idi. Fernand bir sıra tərəddüdlərdən sonra bir tədbir görüb-görməməli olduğunu öz dostu Lepeletedən soruşdu. Öcəsməyi sevən Lepelete mənfi cavab verdi. Onun fikrincə, bütün vəziyyət, sadəcə olaraq, gülməli və əyləncəlidir.

Lepelete dedi:

– Jan-Jakin özü, yəqin ki, Terezaya bu qədər diqqət yetirildiyindən məmnun olardı. Amma o, bəlkə, tabutda gülür də, lakin ölü dodaqlar susur. Əgər siz Tereza haqqındaki bu təsirli təmsillərin başdan-ayağa yalan olduğunu sübut etməyə başlasanız, onda Jan-Jakin xatırəsinə də, öz-özünüzə də pis xidmət göstərmiş olarsınız. Dindar adama sübut etməyə çalışın ki, quru cəsədlər heç də təbərrük deyil, uydurulmuş yalan şeydir, onda onlar bu quru cəsədlərə qarşı deyil, sizə qarşı qalxacaqlar.

Şaplenin qızığın fəaliyyəti nəticəsində Terezaya səcdə olunması geniş ölçü alırdı. Şaplenin dostu məşhur dramaturq Buyi «Jan-Jak və onun rəfiqəsi» adlı bir pyes yazmaq həvəsinə düşmüdü. O, Terezanın yanına gedib müəllimlə keçirdiyi həyatı nağıl etməsini xahiş etmişdi. Lakin Terezadan ağılli bir şey əldə etməyin çətin olduğunu

görüb Nikolasa müraciət etmişdi. Nikolas ona Terezanın Jan-Jakla məhrəm həyatından və özünün Jan-Jakla dostluğundan bir yığın ürəyeyatan qısa lətifə söylədi. Pyes keçmiş İtaliya, indiki Bərabərlik teatrında tamaşaya qoyuldu. Tamaşaçılar göz yaşı axıtmış, Terezanı Jan-Jakin büstünü qucaqlayıb öpməyə məcbur etmişdilər, camaat ucanidalarla onu alqışlamışdı, tamaşa misilsiz bir müvəffəqiyət qazanmışdı.

Dramaturq Buyinin Nikolas ilə söhbətində Terezanın Jan-Jak tərəfindən Tərbiyə evinə verilən uşaqlarına xüsusi silə çox yer verilmişdi. Jan-Jakin əməlinə köhnə üsülidarə zamanı hökm sürən bərabərsizlik, azad olmamaq və qardaşlıq etməməklə bəraət qazandırıldırsa da, bununla belə, onun parlaq surətinə kölgə düşündü. Nikolas təkid edirdi ki, Tereza Jan-Jakin ona verdiyi əzabları unutsun və Jan-Jakin bu qədər çox söz-söhbətə səbəb olan bədnam hərəkətini fədakarlıqla ona bağışlasın. Tereza Jan-Jakin «Təsəlli» adı ilə məşhur olan mahnilarının avtoqrafını müzayidə ilə satdı, alınan pulu isə atılmış uşaqların saxlanmasına iana etdi. Həmin müəssisənin, əyinlərində qara formalı paltar, papaqlarında üçrəngli dəmir nişan olan, indi «Fransanın uşaqları» adlanan saknləri Terezaya təşəkkür etməyə gəldilər. Bu əhvalata görə də dəryalarca göz yaşı axıldı.

Nikolas, nəhayət, hər şeyi kölgədə buraxan bir firldaq da fikirləşdi. Deputat Şaplenin minnətdarlığını əldə etməyi nəzərdə tutaraq, «Yeni Eloiza»nın əlyazmasını ona təqdim etməyə Terezanı məcbur etdi. Tereza bu avtoqrafi Şaplenin anadan olmasının otuz beş illiyi gündə ona təqdim etdi.

Jan-Jak «Yeni Eloiza»nın üzünü xüsusi bir diqqətlə dörd dəfə köçürdü. Özünün kübar məsuqələrindən birisi üçün hazırladığı həmin nüsxəni xüsusi bir məhəbbətlə işləmişdi, lakin sonra öz xanımı ilə küsüb əlyazmanı sandıqçaya qoymuşdu. Tereza indi elə həmin nüsxəni Şaplenə vermişdi.

Xırda qəşəng xətlə yazılmış sarımtıl ağı vərəqləri Şaplenin əlinə verərkən Terezanın alışib-yanan sıfəti səyridi. Axi bu vərəqləri yazarkən Jan-Jak Tereza ilə yanaşı oturardı. O, Jan-Jak üçün göy mürəkkəb, qızıl haşiyəli çoxlu kağız

və narın qum əldə etməyin nə qədər zəhmət tələb etdiyi və bütün bunların necə baha başa gəldiyindən anasının necə deyinib-donquldandığını yaxşı xatırlayır. Jan-Jak, şübhəsiz ki, bu əlyazmasını ona, Terezaya oxumuşdu; axı Jan-Jak hər şeyi ona oxuyurdu. Sonra isə bu əlyazmaların üstündə nə qədər mübahisə etmişdilər! Nikolas vaxtında onun anasını xəbərdar etmişdi, anası isə sandıqçanı ona vermək istəməmişdi, sonra isə əclaf Jirarden, həmin o sabiq, sandıqçanı məngirləyib aparmışdı, amma Terezanın diribaş və çevik Nikolası bütün əlyazmaları markizin əlindən qoparıb almışdı. İndi isə budur, o, bu vərəqləri rəşadətli qanunvericiyə təqdim edir. Nikolas belə istəyir, nə istədiyini isə Nikolas yaxşı bilir.

Şaplen açıq-aşkar məmnun halda təşəkkür etdi. Təkcə qaldıqda vərəqləri siğallayıb onları riqqətlə və zövqlə oxudu, sonra ehtiyat və şəfqətlə, bir vaxtlar müqəddəs Lazarın yanmış sümüklərinin saxlanıldığı və kilsə müxəllefatı müsadirə edildiyi zaman Şaplenin əlinə keçən fil sümüyündən düzəldilmiş gözəl mücrünün içində qoydu.

Nikolas işi düz qurmuşdu. Deputat Şaplen öz minnədarlığını gözəl cümlələrlə bitirib kifayətlənmədi. O, millət nümayəndəsi idi və nail oldu ki, millət də, öz növbəsində, Jan-Jakin dul qalmış arvadına cavab hədiyyəsi versin.

Qişda, Milli məclisin axşam iclaslarının birində Tereza Levasser – Jan-Jakin təbiətdəki arvadı zala daxil oldu. Camaati qanunvericilərdən ayıran alçaq sürəhilər çıxarıldı, deputatlar öz səndəllərindən qalxdılar, Terezanı fəxri yerdə öyləşdirildilər.

Deputat Şaplen xitabət kürsüsünə qalxdı. O, Jan-Jaka inqilabin atası kimi haqq qazandırı. O, Terezaya Jan-Jakin ev ocağının sədaqətli pərisi və onun həyat yoldaşı, onun Evrikleyası və Martası kimi haqq verdi.

Şaplen sonra belə bir təklif irəli sürdürdü – Jan-Jakin dul qalmış arvadına çox böyük təqaüd təyin edilsin.

Təklif qəbul edildi.

*IV fəsil*  
KRALLARIN DİLBİRLİYİ

Fernand Milli məclisin yeni tərkibinin deputati olmaq adı ilə fəxr edirdi. Milli məclisin tərkibində elmi nailiyyyətləri ilə məşhur olan alimlər, alovlu natiqlər, şan-şövkət və igidlik hərisliyi ilə alışib-yanan islahatçılar var idi. Yeni qanunvericilərin əksəriyyəti öz gəncliyi ilə fərqlənirdi, onların hamısı Fernanddan azca yaşılı idi. Perikl Afinası və Ssion Roması dövründən bəri hələ heç bir dövləti bu qədər namuslu və istedadlı xadimlər dəstəsi idarə etməmişdi!

Yeni Məclis dərhal enerji ilə işə girişərək əvvəlki Məclis tərəfindən qəbul edilən prinsipsiz və dağınış qərarları bütün millət üçün məcburi olan aydın və dürüst dekretlərlə əvəz etməyə başladı. Yeni Məclis sürətli bir qaydada hətta Martin Katrunun və onun kimi adamların da kəsərli olduğunu etiraf etməyə bilmədikləri bir sıra qanunlar çıxardı. Yeni qanunvericilər yeni üsuli-idarəyə sədaqətli olduqlarına and içməkdən imtina edən bütün din xadimlərini həbsxanaya saldılar, bütün zadəganların əmlakının müsadirə olunduğunu elan etdilər və ay yarım müddətində vətənə qayıtmayanları qiyabi olaraq ölüm cəzasına məhkum etdilər.

Qanunvericilik məclisinin qaynar fəaliyyəti Fernandı ruhlandırdı, lakin ona bu, acı gəlirdi ki, hətta bu savadlı və qətiyyətli siyasətçilər də müstəmləkələrdə İnsan hüquqları bəyannaməsinin həyata keçirilməsi üçün özlərində kifayət qədər qüvvə hiss etmirlər. Vest-Hinddən çox az xəbər gəlirdi; bununla belə, məlum idi ki, ağ əhali çox zərər çəkmüşdir. Nə Robine, nə də Fernandin özü Hortenziya və onun atasının taleyi haqqında heç bir məlumat almadiqlarından, ağla ən dəhşətli ehtimallar gəlirdi. Buna görə də Fernand daha bərk arzu edirdi ki, bütün bu qurbanlar əbəs olmayıaydı və Vest-Hinddə zəncilərin azad edilməsi, nəhayət, bir həqiqət olaydı. O, müstəmləkələrin dərisirəngli əhalisinə tam hüquq bərabərliyi verən Lepelettenin qanunlarının bərqərar olunmasını, onun özünü, yəni Fernandin işə bu qanunları həyata keçirmək məqsədilə

Kap-Franseyə göndərilməsini öz həmkarlarından tələb edirdi. Lakin bunu heç kəs eşitmək belə istəmirdi.

– Əziz dost, – ona cavab verirdilər, – biz, hər şeydən əvvəl, inqilabı burada, ölkə daxilində möhkəmlətməliyik. Dənizin o tayında müharibə axtarmaq bizə lazımdır: bu, bizim öz sərhədlərimizdədir.

Bu, belə idi də. Mühacirlər Koblents şəhərini əks-inqilabın baş qərargahına çevirmişdilər. Orada, Fransa sərhədinin bilavasitə yaxınlığındakı alman torpağında hərbi qüvvə toplayırdılar. Avstriya ilə Prussiya isə onlara hər cür vasitə ilə kömək edirdi. Yeni Fransanın rəhbərləri əsaslı surətdə belə hesab edirdilər ki, kral mühacirlər və xarici ölkə sarayları ilə dilbirdir və onları azad edilmiş xalqın üstünə tezliklə hücumu təhrik etməyə çalışır.

Deputatlardan bir çoxları belə hesab edirdilər ki, mürtəcə Avropa krallarının Fransaya birgə hücumunu qabaqlayıb ultimatum vermək lazımdır. Onlar preventiv müharibə tələb edirdilər. Fernand bu nöqtəyi-nəzərin qızığın tərəfdarı idi.

– Qoy Avropa bilsin ki, – Məclisin xitabət kürsüsündən car çəkirdi, – düşmən qüvvələrin çağırışına cavab olaraq qılıncla, idrak və sözlə silahlılaşmış on milyon fransız bütün dünyanan simasını dəyişdirə və bütün taxt-tacları devirə bilər!

Məclis, kralı yeni Fransaya qarşı əlbir olan hökmдарlarla müharibəyə sövq etmək ümidi ilə dəfələrlə onun yanına deputatlar heyəti göndərmişdi.

Bir dəfə belə bir deputatlar heyətinə Fernand başçılıq edirdi.

Əvvəlki saray təşrifatı solğunlaşmış və xeyli ixtisar edilmişdi. Bununla belə, Tüilri sarayında uzun dəhlizlər və geniş avanzallar<sup>1</sup>, keşik çəkən şveysarlar<sup>2</sup> və əzəmətlə təzim edən kamergərlər hələ də qalmaqda idi. Fernand təşrifat qaydasına əməl edərək kralın gonbul əlini öpdü. Lət bədənli Lüdovik oturub domba gözlərinin qapaqlarını tez-tez qırkırdı; açıq-aşkar hamisini Bastiliyaya salıb dus-taq etmək istəyən kralın qiyamçılarla danışq aparmaqdan necə ciyrəndiyini aydın görmək olurdu.

<sup>1</sup> Avanzał – baş zalin qabağındakı otaq

<sup>2</sup> Şveysarlar – Fransa krallarının sarayında muzdlu gözətçi-liyə götürülmüş isveçrlilər; sonralar, ümumiyyətlə, gözətçilərə belə deyildilər.

Fernand özünün çox məharətlə tərtib edilmiş və qanunverici korpusun tələbləri şərh edilən ehtiramlı və eyni zamanda təhdidli nitqini söylədikcə kralın kök, yorğun və gərgin sıfətinə diqqətlə baxır və hamar alını arxasında nə kimisi fikirlər oynasdığını aydın təsəvvür edirdi. Bu Lüdovik Burbon öz xalqını və ölkəsini sevir və öz Fransası üçün hər şeydən keçməyə özünü borclu hiss edirdi. Lakin eyni zamanda, axı o – kraldır, bir çox kral nəsillərinin törəməsidir və buna görə də Allahın verdiyi mütləqiyətin bərpa olunması üçün bacardığını etməyə özünü borclu hiss edir. O, Ağ zanbaqlar qarşısında məsuliyyət daşıdığı kimi, Üçrəngli bayraq qarşısında da məsuliyyət daşıyır. Bax buna görə də o həm burada, həm də orada qətiyyətsizlik göstərir və bu, zavallı, bədbəxt, rəhməlayiq və çox təhlükəli bir adamdır.

Lüdovik də Fernanda, fəlsəfəyə olan hədsiz marağının üzündən vaxtilə Jan-Jaka böyük qonaqpərvərlik göstərmiş axmaq bir qocanın cəsarətli oğluna baxırdı. Amerika üsyancılarının yanında gənc Jirardeni ayağından güllə ilə yaralamışdılar, o isə bundan özünə iibrət dərsi almamışdı. İndi budur, cəsarət edib ayağını çəkə-çəkə buraya gələrək kralın gözü qarşısında durub tələb edir ki, kral öz qardaşlarına, Avropanın hakimi-mütləqlərinə müharibə elan etsin. Onun, gənc Jirardenin nə vecinə! O, təbiətən və öz peşəsi etibarılı qiyamçı və xainidir, onu Allah belə yaratmışdır. Cəhənnəmdə onun işi, əlbəttə, çox yaman olacaq, yer üzündə isə bu xoşbəxt uşaq nə istədiyini özü yaxşı bilir. Lüdovikə isə Allah belə yüngül bir tale qismət etməmişdir. O, yenə öz daxili səsinin əksinə olaraq bu zirzibillərə bir para qeyri-müəyyən təminat verməlidir.

Lüdovik öz aram və fəndgir nitqində vəd etdi ki, ona sədaqətli olan qanunvericilik məclisinin təkliflərinə xeyir-xahılqla baxacaqdır. Özlüyündə isə fikirləşirdi ki, nə yaxşı, elə bu həftə öz əmioğlanlarına, Roma imperatoruna, Prussiya, İspaniya və İsveç krallarına məxfi məktublar göndərə bilib. Bu məktubunda onlardan xahiş edirdi ki, birgə hərbi qüvvə ilə Fransadakı üsyani yatırıtsınlar və beləliklə, hərc-mərcliyin, bu dəhşətli müsibətin bütün Avropaya yayılmasına qarşısını alınsınlar.

Lakin xalq nümayəndələri qeyri-müəyyən vədlərə çox dözə bilmədilər, Avstriya ilə Prussiya yeni Fransaya qarşı

yönəldilmiş ittifaq bağlayan kimi məsələni hərbi yolla həll etmək üçün kraldan razılıq almağa nail oldular. Yeddi səsə qarşı qanunvericilik məclisi hamiliqla coşqun ruh yüksəkliyi şəraitində müharibə elan edilməsinə səs verdi.

Qanunvericiləri bürümüş coşqun ruh yüksəkliyi xalqı öz ardınca apardı. Fransanın bu qədər xoşbəxtcəsinə əldə etdiyi azadlığı oğurlamaq üçün Avropa kralları gizlicə dilbir olmağa başladılar. Nə olsun, Fransa həyasız yırtıcıları darmadağın edəcəkdir. Özünün minillik tarixi boyu fransız milləti heç bir vaxt öz haqq işinə belə qətiyyətli inam hissi ilə müharibəyə başlamamışdır. Saysız-hesabsız könüllülər inqilab bayraqları altında – azad Fransanın üçrəngli bayraqları altında axışib gedirdilər.

Vətəndaş Jirardeni, bu sabiq markizi də fərəhli bir coşqunluq bürümüşdü. Lüdovikin qaçması onu sarsılmışdı, bu qaçış taxt-tacı xalqla bağlayan əlaqəni qırmışdı. Lakin indi Lüdovik öz vətəninin rifahi naminə və öz bəd-bəxtliyinə Avstriya ilə uzun illərə bağlanmış ittifaqı qırmış və öz arvadının vətəninə, öz arvadının qardaşı oğluna müharibə elan etmişdir. Buna görə də hamı dərhal onun keçmiş səhv'lərini və zəif cəhətlərini unutdu, kral ilə xalq arasında yenidən qırılmaz birləşik yarandı. Bəs necə! Axi alicənab və bilikli kral xalqın mənafeyini öz sülaləsinin mənafeyindən yüksək tutmayı bacarmışdı. Ümumun iradəsinə tabe olmuşdu. Jan-Jak tərəfindən irəlicədən göstərilmiş yolda daha bir yeni və böyük addım atılmışdı.

Vətəndaş Jirarden fransız ordularının komandanlarının, general Lafayetin, Roşambo və Lüknerin yanına getdi. O, Yeddiillik müharibə zamanı Qastenbek yaxınlığındakı vuruşmada düşmən ordusunun baş komandanı, Braunşveyq hersoquna qarşı öz gücünü bir dəfə müvəffəqiyyətlə sınadığını istinad edərək hazırlı kampaniyada iştirak etmək üçün öz xidmətini təklif etdi. Lafayet onun təklifini rədd etdi: guya, orduda rəhbər vəzifə daşıyan sabiqlər çoxdur. Bu, Jirardenə çox bərk toxundu. Bununla belə, öz qüssəsini ürəyində dəfn etdi. Bunu hətta oğluna da danışmadı.

Jirarden başqalarına ruh yüksəkliyi verməklə kifayətlənməli oldu. O, buna nail oldu ki, onun departamenti orduya daha çox könülli verdi. Jirarden orduya daxil olmaq

istəyən hər bir kəsə yolkərci və ayaqqabı almaq üçün iirmi beş livr bağışlayırdı. Könüllülərin sayı çox böyük bir ölçüyə çatdıqda isə Jirarden onlar üçün öz qəsrində bayram şənliyi düzəltdi və onlara odlu bir nitqlə müräciət etdi. O dedi ki, əgər o, amansız və zalim qaba hərbi təlim keçmiş əsgərlərlə Braunşveyq hersoqunu qaçmağa məcbur etməyə nail olmuşsa, onda buna heç şübhə ola bilməz ki, coşqun könüllülərdən ibarət olan bir ordu düşmən üzərində daha parlaq qələbələr çala biləcəkdir.

Jirardenin öz ürəyində bu qələbələrə heç bir inam hissi yox idi. İnqilab başlanandan bəri ordunun baş komandanlığı dəfələrlə dəyişdirilmiş, daha çox təcrübəli zabit və generallardan bir çoxu mühacirət etmişdi. Bəs indi gənc, tələsik təşkil edilmiş, intizami pis olan bir ordu yaxşı və sərt hərbi təlim keçmiş və təcrübəli komandirlərin başçılıq etdiyi Avropa koalisiyası qoşunlarına müqavimət göstərə bilərmi?

Tezliklə, doğrudan da, düşmən orduları Fransanın sərhədləri daxilinə soxuldu. İlk toqquşma Lill yaxınlığında baş verdi. Fransızlar elə avstriyalıları görcək: «Bizi satmışlar!» – qışqırıb qaçmağa başladılar və öz generallarını öldürdüler, Pyemont alayları cənubda sərhədi keçdi. Şərq qalaları olan Lonqvi və Verden təslim oldu. Müttəfiqlərin komandanlığı bayram edirdi. Belə də hərbi əməliyyat olar? Bu ki, sadəcə olaraq, Parisə gəzintiyə getməkdir.

Cəbhələrdəki fəlakətli vəziyyət ölkə daxilində asayışı və qayda-qanunu qorxu altına almışdı. Xalq kütlələri ordunun zəifliyinə inanmırıdı: onlar məğlubiyyətin yeganə səbəbini xəyanətdə görürdülər. Xalq bütün sabıqları və birinci növbədə kralı xain elan edirdi.

Xalq kütlələri bir dəfə Tüilri sarayına soxulmuşdu. O vaxt onlar, doğrudur, hələ müləyim tərzdə, kralı qeyri-səmimilikdə məzəmmət etmişdilər, özlərinin istənilməyən qardaşlıq hissslərini zorla ona qəbul etdirmiş və başına inqilabi papaq qoyub gözünün üstünə basmışdilar. İndi, deputat Şaplenin qəzəbli nitqindən sonra isə onlar ikinci dəfə kral iqamətgahına hücum etdilər. Bu dəfə heç də hər şey müləyimliklə keçmədi. Çoxlu adam öldürdü, kral qaçmalı oldu, onu həbsxanaya oxşayan Le Tampl qəsrində yerləşdirildilər.

Paris coşub-daşırdı. Hökumət dairələri qiyama sus-qunluqla dözürdülər, həbsxanalar hücumla alınırdı, xalq kütłələri xüsusilə mənfur olan sabiqləri mühakimə edir, onlara divan tutur, oradaca işini bitirirdilər. Şəhərin bir çox meydanlarının bəzəyi olan keçmiş kralların heykəlləri vətənpərvərlik mahniları və qaragüruhun şadlıqnidaları altında özülündən uçurulurdu. Bu iş bəzən çətin başa gəldi. Tunc krallar və tunc atlar çox vaxt qeyri-adi dərəcədə möhkəm olurdu, XIV Lüdovikin heykəli isə yixlərkən mahni oxuyan bir qadının üstünə düşüb öldürmüştü. Camaat XV Lüdovikin cuqun əlini hörmət və ehtiram etdiyi deputat Şaplen üçün saxlamışdı; Şaplen bu əli özünün əyləncəli kolleksiyalarına əlavə etmişdi. Hətta xalqın hörmət etdiyi və on illər boyu Yeni körpüdən Senaya baxıb həzz alan IV Henrix də belə bir ümumi taledən qurtula bilməmişdi.

İnsanın xeyirxah olduğuna Jirardenin, onsuz da, xeyli dağılmış və birtəhər yamaqlanmış inamı bu dəfə əsasından sarsılmışdı. Təəssüf ki, hər şey məhz məlun müsyö de Qrimmin peyğəmbərcəsinə dediyi kimi də olmuşdu: Jan-Jakin arzuladığı xalq hakimiyyəti qaragüruba, məhz müəllimin bərk nifrat etdiyi bir hakimiyyət formasına – oxlokratiyaya<sup>1</sup> çevrilmişdi. İnsan vəhşi olmuş və vəhşi olaraq da qalır.

Son qələbəyə olan ümid Fernandi tərk etmirdisə də, son vaxtların əhvalatları onun inamını bir qədər qırmışdı. Onu hər şeydən çox cəbhədəki məglubiyyət sarsılmışdı. O başa düşə bilmirdi ki, nə üçün onun dostları – Lepelete və xüsusən Martin Katru bu məsələlərə tamamilə soyuqqanlı yanaşırlar. Hələ bu, bir yana, onlar məglubiyyəti alqışlayırdılar. Martin Katru, az qala, şənlik edərək Yakobincilər klubunda belə demişdi: «Bu, əsl xoşbəxtlikdir ki, mühəribə belə nəticələnir. Mühəribə azadlığı möhkəmləndirəcək, istibdadın son qalıqlarını süpürüb atacaq».

– Ən böyük təhlükəni sizin köhnə generallar təşkil edirdi, – Fernanda izah edirdi. – Onların hamısı – sənin Lafayetin də, sənin digər olduqca şübhəli «amerikalıların» da qəlbən mütləqiyətçidirlər. Əgər onlar qalib gəlsəyidilər,

<sup>1</sup> Oxlokratiya – qara camaatın hakimiyyəti

Parisə qayıdib inqilabı boğar və həzrəti-alı xristian kralı bütün hüquqları ilə bərabər bərpa edərdilər. İndi xalq ordusu müharibəni öz əlinə almış, sizin Lafayeti qovmuş və ikiüzlü generalları etibarlı inqilabçılarla əvəz etmişdir. İndi həqiqi şey uydurma şeydən arıtlanıb təmizlənmişdir. Yaşasın məglubiyət! – o, acıq və inadla səsləndi.

– Bəs axı düşmən Parisin üstünə gəlir! – Fernand dilləndi. İnamsızlıq və qəzəb Martini yəni belə kor edib ki, o, dəhşətli dərəcədə real olan təhlükəni görmür? Martin özünə arxayı halda başını buladı.

– İndi, müharibəni xalqın özü aparmağa başladığı bir vaxtda ona heç kim qalib gələ bilməz. Mənim sözümü yadında saxla: düşmən Parisə girməyəcək.

Cəbhədəki məglubiyət və ölkə daxilindəki üşyanlar qanunvericilik məclisinin nüfuzunu qırmışdı. Ətrafda belə səslər eşidilirdi: konstitusiya köhnəlmışdır, yeni konstitusiya, əsl «İctimai müqavilə» elan etmək lazımdır. Təmiz idraka əsaslanan, əsl inqilabi konstitusiya olacaq yeni konstitusiya hər bir vətəndaşın dövlətlə hüquqi münasibətini əbədi müəyyən etməlidir. Yeni xalq nümayəndəliyinə seçkilər elan edildi.

Fernand bu dəfə də öz namizədliyini irəli sürdü. Lakin indi sabiqlərə olan ümumi etimadsızlığı o da öz üzərində hiss etdi. Ona səs vermədilər. Onun yerini Martin Katru tutdu.

Yeni Məclisə cəmisi yeddi nəfər sabiq, o cümlədən Mişel Lepelete daxil oldu.

Fernand paxıl deyildi. Amma bununla belə, ona ağır gəlirdi ki, Lepeleteni qəbul edən xalq onu rədd etmişdi. Lepelete bunda heç bir güzəştə getməmişdi. O, Yako-binçilər klubuna özünün bərbəzəkli karetində, qəşəng və cah-calallı aristokrat libasında gedirdi, çox vaxt da özü ilə bərabər, olduqca gözəl geyinib-kecilmiş bir xanım aparırdı. Elə olurdu ki, oynaq və cəld atlardan ehtiyat etməli olan piyadalar düşməncəsinə boyanırdılar; lakin öz Lepeletesini tanıyan kimi o saat onu dostcasına salamlayırdılar. Bəs nə üçün Fernand xalq üçün sabiq və yad olaraq qalır? Nədən ötrü ümumi zəncirin bir vəsiləsi olmaq səadətindən, qardaşlar arasında olmaq səadətindən onu məhrum etmişlər?

Yeni seçilmiş Məclis, Konvent<sup>1</sup> təşkil olunduğu zaman nümayəndələrin əvvəlki heyəti vəkaletini öz üzərindən götürdü və yeni nümayəndələri təntənəli surətdə iclaslar salonuna daxil etdi.

Fernand istefaya çıxb Ermənonvilə qayıtdı.

*V fəsil*  
ACI SƏADƏT

Konvent özünün elə birinci iclasında mütləqiyəti devrilmış elan etdi və Respublika elan olundığını bildirdi. Daha sonra, «İctimai müqavilə» əsasında daha qəti bir konstitusiya yaratmağı qərara aldı. Habelə yeni təqvim tətbiq olundu. Bu təqvim Vahid və Bölünməz Respublikanın birinci ilindən başlanırdı.

Xoşbəxt bir hərbi dəyişiklik haqqında xəbər Konventin açılışı gününü əlamətdar edən bir xəbər oldu. Konventin işə başladığı həmin birinci günü müharibədən üzülüb yorulmuş və pis silahlandırılmış bir fransız ordusu hərbi texnikanın son nailiyyətləri ilə silahlılaşmış düşmən ordu-suna kiçik Valti kəndi yaxınlığında qəti qələbə çalmışdı. Müttəfiq kralların qoşunları təcili olaraq geri çəkilməyə məcbur olmuşdu. Respublikanın əsgərləri bir-birinin ardınca Verden və Lonqvini aldılar, Speyi, Maynteyi, Frankfurt tutdular, Savoyyaya soxuldular, Hollandiyaya, Belçikaya girdilər.

Bu qələbələr Avropanı heyran qoymuşdu.

Onlar müsyö Robineni də xoşagelməz bir heyrətə salmışdı. O, aristokratlar haqqında heç vaxt yüksək fikirdə olmamışdı, amma onların belə acizanə əkiləcəklərini göz-ləmirdi.

Parisdə baş verən işlər də heç xoşuna gəlmirdi. Onun siyasi nəzəriyyəsi sadə idi: ölkəni özlərinin var-dövlət əldə etməyi bacarmaq istedadlarını sübut etmiş adamların seçmə bir dəstəsi idarə etməlidir. Doğrudur, Konventin deputatlarının əksəriyyəti burjuaziyanın nümayəndələri olan varlı və ağıllı adamlardır. Amma təəssüf ki, qaragürüh

353

<sup>1</sup> Konvent – məclis, vekillər şurası. Fransada Milli konvent XVIII əsr fransız burjuva inqilabı nəticəsində kralın devrilmesindən sonra ümumi seçki əsasında yaradılmışdı (10 avqust 1792-ci il).

getdikcə daha çox nüfuz əldə edir, bu isə xeyirlə qurtara bilməz, çünki qaragüruh aristokratlardan ağılsızdır.

Robine müttəfiqlərin yaxşı təlim görmüş ordularının son qələbəsinə şübhə etmirdi. O, bu qələbəni Fransada qalib gözləməyi qət etdi. İndi özü öz ayağı ilə gəlib ələ keçən gözəl işlərdən əl çəksəydi, öz qız nəvəsi və qız nəticəsi qarşısındaki borcunu unutmuş olardı.

Fransada qalmaq təhlükəsiz deyildi. Vergitoplayanların əksəriyyəti həbsxana kamerasında idi. O isə kifayət qədər ağıllı iş görüb öz malikanələrindən heç birinin zadəgan titulunu öz adına keçirməmişdi. İndi isə o, tamamilə kölgədə qalmışdı. Özünün bütün qəsrlərini, habelə Paris-dəki sarayını mixlayıb bağlamış, Laturda dinc və tənha, az miqdar xidmətçi ilə qalmışdı. O, yeni Fransanın hər bir təsisatına səxavətlə pul verirdi. Yox, onu, çox çətin ki, bir təhlükə təhdid edə biləydi.

O, Sen-Vigorun müsadirə edilməsinə çox soyuqqanlı yanaşdı, lakin o saat başqa bir şəxsin adı ilə qəsrə də, malikanəni də satın aldı. Bütün ticarət sövdələrini başqa şəxslərin adı ilə edirdi. Satın ala bildiyi hər şeyi alır, orduya geniş ölçüdə tədarük malları göndərir, bütün bunları isə başqa adamların adı ilə edirdi.

Arzu olunan gün gəlib çatdıqda, birləşmiş royalist orduları təntənəli marşla Parisə daxil olduqda isə onun nəvəsinin əri, ləyaqətli döyüşçü qraf Mate de Kursel də qaliblər arasındada olacaqdır. Onda Robine də qaranlıq qazmadan irəli çıxıb sübut edər ki, öz qəhrəman qohumu burada olmadığı vaxt onun işini sədaqət və müvəffəqiyyətlə yerinə yetirmişdir.

Lakin müsyö Robinenin bütün planlarını baş-ayaq edən bir hadisə baş verdi. Xəbər gəldi ki, Mate de Kursel öz batalyonunu qabağa verib alyin geri çekilməsini təmin edərkən, Fransanın kral zanbaqları uğrunda döyüşdə həlak olmuşdur.

Jilberta bu xəbəri eşitdikdə donub-qaldı. Müsyö Robine onun belə qar kimi ağara biləcəyini heç fikrinə gətirməmişdi. O, Jilbertanın soyuq əlini tumarladı. Jilberta əlini onun əlindən çıxarıb otağı tərk etdi. O, Jilbertanın daxilində nələr baş verdiyini dərk edirdi, Jilberta Matenin, onu sevən bu yaxşı adamın mənasız ölümündə Robineni və öz-özünü təqsirləndirirdi.

Jilberta iki gün gözə görünmədi. Müsyö Robine ona yemək göndərir, o isə heç bir şeyə əlini də vurmurdu. Üçüncü gün o, aşağı endi. Onlar bir müddət dinməzcə oturdular. Sonra Jilberta dedi:

– Adam buna dözə bilmir, baba.

Robine öz galəcəyi haqqında düşünərkən onu dəli bir qəzəb bürüyürdü. O, birdən başa düşdü ki, burada heç də öz sərvətini artırmaq xatırınə deyil, Jilbertanı və balaca Mariya-Sidoniyani öz yanında saxlamaq üçün qalmışdır.

Özünü bundan sonra da təhlükə altında qoymaq mənəsiz idi. Avropa bütün bu biabırçılığa son qoyanadək heç bir şeyin izi-tozu da qalmaz. Bəs bu vaxt ərzində parisli divanələr nə qədər cinayət törədə bilərlər! Robine təhlükədədir, lakin Jilberta, Respublika düşməninin dul qalmış arvadı daha böyük təhlükə altındadır. Fransadan qaçmaq lazımdır.

Lakin o, Jilbertaya yaxşı bələd idi. Nə qədər ağıllı olsa da, mənasız və axmaq ideyaların, bu yaxın yerdə, öz qovaq ağacları altında yatan həmin səfəhin çərənləmələri ona da sirayət etmişdir. O getmək istəməyəcək, burada qalmaq arzusunda inadla israr edəcək və bundan ötrü min cür səbəb göstərəcək, lakin əsas səbəbi deməyəcək: çünki əsas səbəb – bu məlun xülyacı, xəyalpərəst, axmaq cavan Jirardendir.

Elə bu an başında belə fikirlər dolaşan Robineyə Fernandin gəldiyini xəbər verdilər.

Matenin ölümü haqqında xəbər Fernandi bərk həyəcana salmışdı. O, Jilbertanın ərinə heç vaxt pislik istəmirdi. Müharibəyə tərəfdar olan Fernand öz vicdanı üzündən ölkəni tərk etmiş bu namuslu adamı hətta qəlbən də unutmamışdı. Baş vermiş böyük dönüş bir çox görkəmli adamları yer üzündən silib aparmışdı, lakin ona elə gəlirdi ki, bu ölümənə niyəsə o da təqsirkardır.

Müsyo Robine Fernandi gördükdə, öz qəzəbini gizlətmədi. Axmağın birisi! Özünün və öz dostlarının əyləşdiyi budağı sindiran dəlinin biri! Mühacir malikanələrinin müsadirə edilməsi haqqındaki qanun layihəsini irəli sürən odur. Matenin ölümünə səbəb olan qardaş qırğını müharibəsinin baisi odur.

– Müsyö, sizin fəlsəfənizin nələr etdiyini indi görünüşümüz? – Robine Fernandi qarşılıdı. – Siz əvvəlcə təbiət və sülh haqqında, bərabərlik və qardaşlıq haqqında

bosboğazlıq edir, sonra isə vətəndaş müharibəsini qızışdırırsınız! Yaziq Mate! Lakin o, heç olmasa, öz yerinin harada olduğunu biliirdi!

Fernand bu qocanın, bu ayıq düşüncə sahibinin son dərəcə həyəcanlanmasına və öz hissələrini də gizlətməməsinə təəccüb qalmışdı.

– Müsyö, müsibətiniz sizin dediklərinizi üzrlü edir! – Fernand cavab verdi. – Mən özümü etiraz etməkdən saxlayıram, çünki qəzəbinizi artırmaq istəmirəm. Yalnız sizin və Jilbertanın dərdinə şərik olduğumu, sizə dərin hüznlə başsağlığımı izhar etmək istəyirəm.

– Bu, Kurseli diriltməyəcəkdir! – Robine acıladı.

Jilberta astanada dayanmışdı. Əynindəki qara paltar solğunluğunu güclə gözə çarpdırırdı; Fernand onu heç vaxt belə solğun görməmişdi. O, qapının ağızında durub Fernanda baxırdı. Dillənmirdi. Fernand da ağızını aça bilmirdi. Bu, yenə də tamamilə yeni və eyni zamanda əvvəlki Jilberta idi.

Onu bihuş etmiş zərbədən sonra cana gələn Jilberta çox qəribə surətdə yetkinləşmişdi.

Babası mütləqiyəyətin qatı qələbəsi haqqında danışarkən Jilberta ona etiraz etsə də, ürəyində Respublikanın bərqərar olacağına heç vaxt əməlli-başlı inanmırıldı. Dündən güclü, imtiyazlı adamlara, hökumət nümayəndələrinə sarsılmaz bir şey kimi, bir növ, tale kimi münasibət göstərmək hissi ona anasından ırs qalmışdı. Onlar əsrlərdən bəri qalmış qayalar kimi birdəfəlik və həmişəlik, güclü, imtiyazlı olaraq dünyaya gəlmişlər. Bu qoca divanə Jan-Jak və onun gözəl, lakin bununla belə, bir qədər sərpmiş Fernandı tərəfindən minillik bir imperiyanın həmişəlik devrili biləcəyi Jilbertaya ağlaşımaz bir şey kimi görüñürdü. O, Fernandın fəlsəfəsində yalnız Jan-Jakın atını görürdü, inadçı xülyacı bu atın belində çapılı Amerikanın meşələrinə qədər, Paris qiyamçılarının xitabət kürsülərinə qədər gedib çıxırırdı. Lakin bu taxta oyunağın canlanması və yaşayacağına aqla belə gətirmək olmazdı. Yox, bu, cəfəngiyat olardı! – Jilberta düşünürdü. Jilberta imtiyazlar uğrundakı mübarizədə bu qədər qurbanlar verdikdən sonra öz uşağının qrafınıya Kursel kimi deyil, sıravi vətəndaş kimi böyüyəcəyinə ürəyində inana bilmirdi.

Matenin ölümü onun olduqca gizli arzularını birdən-birdə və kökündən məhv etmişdi. Əbədi qayalar kimi əyilməz insan, bir əyan olan dərrakəli Mate məğlub olmuş və ölmüşdü. Fernand, bu xülyaçı, əbədi yeniyetmə olan bu müdrik qəribə adam isə buradadır, sağdır və haqlıdır. Həyat göstərirdi ki, onun qəribəliyində Matenin və babaşının dərrakəsindən daha artıq ağıl gizlənir. Köhnə dünya əbədilik kökündən uçmuş, Jilberta isə arxasız və sıqınacaqsız qalıb, ümidsizdir, ayağının altındaki dayağı itirib. Jilberta əvvəlcədən hər şeyi əksinə etmişdi. Fernand əsla körpə və xülyaçı deyil, Jilbertanın özü kiçik və axmaq bir qızçıqaz olub. Jilberta ondan ötrü öz yeni dünyasına iltifatla körpü salmağı alicənablıqla təklif edən bir adamı öz yanından qovub. Bəli, axmaqların ən axmağı olan Jilberta onu qovub.

Jilberta ona tərəf bir neçə addım atan bir qədər pərt, lakin bununla belə, olduqca mərdanə olan, axsayan və bununla belə, öz ayaqları üzərində möhkəm dayanan Fernanda baxaraq birdən bərk-bərk hönkürüb ağlamağa başladı. Jilberta onu bürümüş itaət hissi içərisində əriyib getmişdi, ancaq Fernand qarşısında itaət etmək çox şirin idi.

Fernand Jilbertanı heç vaxt ağlayan görməmişdi. O təəccüb qalıb pərt olmuşdu, həm də özünü xoşbəxt hiss edirdi. Bir söz deməyə cəsarəti çatmırıldı, indi, çox-çox qabaqlar olduğu kimi, Jilbertanı yenə də özünə çox yaxın hiss etsə də, ona nəvaziş göstərməyə cəsarəti çatmırıldı.

Robine hələ də otaqda idи, lakin onlar onu unutmuşdular. Robine onların bir-birinə necə aludə olduqlarını görürdü. Robine yalancı mömin deyildi, onu zahiri məşrutluq maraqlandırmırıldı, bu iki nəfər yalnız uzaqdan-azağa bir-birinə baxsa da, onun gözü önündə baş verənlər bağışlanmaz nəzakətsizlik idi. Robine özünün bütün ömründə ilk dəfə idi ki, nəvəsini anlaya bilmirdi. Matenin ölümü haqqındaki xəbər Jilbertanın bütün varlığını sarsılmışdı, indi isə o, burada durub gözünü bu adamdan çəkə bilmir! Robine nə isə demək istəyirdi, bu, onun borcu idи. Lakin qorxurdu: əgər bircə kəlmə də desə, Jilbertanı da itirər. O, özünü çox qoca və anlaşılmaz bir adam kimi hiss edərək gözə dəymədən otaqdan çıxdı.

– Mən çox heyif silənirəm, – nəhayət, Fernand dilləndi. Sonra əlavə etdi. – Bu, sizin üçün amansız bir zərbədir.

O daha heç bir söz demədi. Qanunvericilik məclisini öz nitqi ilə özünə cəlb edən bu adamın ağızından çıxan bu sözlər miskin sözlər idi, ancaq Jilbertanın baxışında bir minnətdarlıq hissi parlayırdı. Fernand indi başa düşdü ki, Jilberta nə üçün onu o vaxt Amerikaya buraxmaq istəmirdi və nə üçün Mateyə ərə getmişdi. Sonra fərəh içərisində bunu da başa düşdü ki, Jilberta indi hamisinin peşmançılığını çəkir.

Balaca Mariya-Sidoniya otağa girdi. Doqquzyaşlı bu qız başdan-ayağa qara geyinmişdi. O çox böyük zəhmətlə mənimmsənilən ədaləri unutmışdı: mükəmməl reveranslar və diz çöküb edilən təzimlərə indi icazə verilmirdi, lakin bu qız onu yaşılı göstərən uzun, qara və ağır libasında Fernandin gözü önündə birdən-birə balaca qrafınıya Kurselə çevrildi və qeyri-iradi olaraq qraf Breqinin qarşısında reveransla təzim etdi.

Jilberta ilə Fernand əvvəlki kimi susur, yalnız arabir bir-iki kəlma ilə danışırdılar. Lakin birdən, nədənsə, Fernand San-Dominqodan söz saldı, dedi ki, oradan yalnız qısa və dəhşətli xəbərlər gəlir, onun isə orada dostları və çox yaxın rəfiqəsi var, nə qədər dəhşətli olsa da, ağlarla dərisi rənglilər arasındaki bu murdar mühabibədə dostları, çox güman, həlak olmuşlar.

Jilberta Fernandin bunu nə üçün ona danışdığını dərhal başa düşdü. Bayaq olduğu kimi o, yenə onun üçün lap sürtülmüş sözlər tapmışdı, Jilberta da indi sadəcə və səmimiyyətlə dedi:

– Bəli, zəmanət bizim hamımız üçün çox ağırdır.

Onlar yenə susdular. Balaca Mariya-Sidoniya sıfəti ciddi halda oturmuşdu. Kökəlib piylənmiş balaca it Ponpon sinəgir xəstə kimi zingildəyirdi.

Fernand xudahafızlaşıb getdi. Bu görüş zamanı hər ikisi susmuşdu. Lakin hər ikisinə elə gəlirdi ki, keçmiş günlərdə, onların ən bərk dostluq etdikləri günlərdə olduğu kimi uzun müddət səmimi söhbət etmişlər.

Onları bir-birinin yanına gətirdən yeni zəmanət olmuşdu. İngilab Jilbertanı sarayla bağlayan hər bir şeyi dəhşətli surətdə qırıb parçalamış və onun yerinin harada olduğunu

amansız bir aydınlıqla göstermişdi. İndi Jilberta tam haqli olaraq özünü vətəndaş Kursel adlandırma bilərdi. O, məqsədə yaxın idi, lakin Fernand da xoşbəxtcəsinə hiss etmişdi ki, axtardığını tapmışdır.

## VI fəsil

### MƏŞUM QONAQLAR

Konventin yeddi yüz qırıq doqquz üzvü var idi. Onların hamısı dağılmış Bastiliyanın daşlarından birində çapılmış heykəl surəti yüksəkdən onlara baxan Jan-Jakın prinsiplərinə etiqad edirdi. Onların hamısı yekdilliklə Jan-Jak ruhunda bir respublika yaratmağa səy edirdi. Lakin onlar bu məqsədə çatmaq yollarını müxtəlif şəkildə təsəvvür edirdilər. Deputatların bir çoxu tavanalı və hətta olduqca varlı burjualar idi. Onların ilk inqilab illərindəki «radikalizmini» mötədillilik əvəz etmişdi. Zoraklıq onları qorxudurdu; əgər zoraklıqlıdan qaçmaq mümkün olmurdusa, onlar buna gözəl cümlələrlə qayda-qanun görkəmi verirdilər.

Seçilmişlər, yeddi yüz qırıq doqquz deputatin yüzdən azı hər cür şəraitdə hər vasitə ilə, zoraklıq və zahiri ədalətsizlikdən belə çəkinmədən Jan-Jak prinsiplərinin təntənəsinə, hamı üçün bütün hüquqların tam bərabərliyi təntənəsinə nail olmaq əzmində idi.

Bu qızgın demokratlar Konventin iclas etdiyi manej binasının ən yuxarı yerlərində əyləşirdilər; deputat Şaplen özünün obrazlı ifadə meylinə xas olaraq zalın bu hissəsinə «*La montagne*» – «Dağ» adı vermişdi və o vaxtdan bəri bu partiyanı beləcə də çağırırlılar.

Montanyarların lideri, sözsüz olaraq, Maksimilian Robespier hesab olunurdu. Tərəddüd etmədən «Dağ»da öz yerini tutmuş olan Martin Katru Robespierlə birlikdə öz üzərlərinə götürdükləri nəhəng vəzifənin etdiyi dəyişikliklərə təəccübələ, ehtiram və şəfqətlə göz yumurdu. Martin ilk dəfə Robespieri Yakobinçılər klubunun xitabət kürsüsündə gördüyü vaxt onun mehriban ağızı, xeyirxah gözləri, təmiz və aydın alnı var idi. İndi isə onun dodaqları, demək olar, həmişə sərt halda bir-birinə sıxlılmışdır; alnını dərin qırışlar kəşmişdir, yaşıl şüşəli eynəyini taxmadığı hallarda gözləri

hərəkətsiz halda fəzaya baxırdı; Maksimilianın təbəssümü ürəkləri sıxlamağa məcbur edirdi, onun gülüşü isə – o çox nadir hallarda gülərdi – kəskin və sərt səslənirdi. Seçilmiş insanlardan ibarət kiçik bir dəstəni sıldırımlı xeyirxahlıq yolunu ilə getdikcə yüksəklərə aparmaq kimi fövqəlbəşər bir vəzifə Robespierə böyük qüvvə verməklə bərabər, eyni zamanda onun üzərinə olduqca ağır bir yük qoyurdu.

Martinin yoldaşları arasında daha bir adam var idi ki, Martin ona ilk gündən dərin hörmət bəsləməyə başlamışdı: bu, deputatlardan ən cavanı, iyirmi beş yaşı ancaq olan, ucaboylu və qədd-qamətlı gənc Antuan Sen-Jüst<sup>1</sup> idi. O, xüsusi bir diqqət və incəliklə geyinirdi. Köynəyinin hündür yaxalığı parçası və rəngi çox qəşəng olan bantla bağlanmışdı. Dəyirmi sifəti qız üzü kimi incə idi; düz burnu üstündə six hilal qaşları olan iri mavi-boz gözləri parıldayırdı. Alnı üstündə yüngülçə daranmış tünd-qumral saçları uzun dalğa halında ciyni üstə tökülmüşdü. Sen-Jüstün ədaları mülayim və nəzakətli, hərəkəti isə olduqca aram idi; lakin iri gözlərində zahiri intizam və sarsılmaz dərrakəliyi ilə ram edilmiş qızğın bir daxili alov yanındı.

Sen-Jüst Konventin bir iclasını belə buraxmadı, amma heç bir vaxt söz alıb danışmadı. Bununla belə, o, ümumin diqqətini özünə cəlb etmişdi. Bu, onun qəribə zahiri görkəmi ilə deyil, Robespierlə olan dostluğu ilə izah olunurdu; onlar çox vaxt Konventə birgə gəlir, çox vaxt da zələ birgə tərk edirdilər.

Sen-Jüst ilə danışığa girişmək Martindən böyük iradə qüvvəsi tələb edirdi. Nəhayət, Martin onunla danışdı. Sen-Jüst nalayıq görünəcək qədər xeyli və təkidlə enlikürək Martinin sərt və ağıllı üzünə baxdı. Yalnız bundan sonra nəzakətlə, işgüzarlıqla və müfəssəl cavab verdi. Martin sevindi: Sen-Jüst onu rədd etməmişdi.

Gənc deputat Sen-Jüst ilə Katru bir-birinin evlərində oldular. Martin Parisə köçüb şəhərin çirkin ucqarlarından birində, yönəldəmsiz bir evdə mənzil tutmuşdu. Qəşəng

<sup>1</sup> Antuan Sen-Jüst (1767–1794) – XVIII əsrin sonlarındakı Fransa burjuua inqilabının görkəmli xadimi, yakobinçilərin rəhbərlərindən biri M.Robespiererin tərəfdarı və dostu. İnqilabi ordunun müdaxiləciler üzərində qələbəsinin təşkilatçılarından biri olmuşdur. 27 iyul 1794-cü ildəki eks-inqilabi çevriliş zamanı Robespierlə birlikdə həbsə alınıb, ertəsi gün edam olunmuşdur.

geyinmiş Sen-Jüst kələ-kötür və əyri pilləkənlə qalxıb zövqsüz avadanlıqla doldurulmuş mənzilə daxil oldu. Martin isə həyatında heç bir zaman duymadığı bir qürur hiss elədi.

Konvent mütləqiyəti ləğv etmişdi, lakin mötədillərin əksəriyyəti kralın şəxsi taleyini həll etmək məsələsini ləngidirdi. Xalq isə, nəhayət, Lüdovik Kapet ilə – onu indi öz sülaləsinin adı ilə çağırırdılar – bu müstəbidlə, bu xainlə haqq-hesabı çürütməyi getdikcə daha ucadan tələb edirdi.

Robespierin buna əsla şübhəsi yox idi ki, Lüdovik ölməlidir. Doğrudur, müstəbidin edamı Avropa krallarının yeni hərbi təzyiqinə səbəb olacaq, Konventdəki və xalq içərisindəki qorxaqlar isə şikayətlənəcək, hirsənin özlərindən çıxacaqdırlar. Lakin edama qarşı belə bəhanelər edam üçün Jan-Jakin kitabında yazılmış sübutlar qarşısında cüzi bir şey idi. Lüdovik ölməlidir; yalnız o vaxt janlar və jaklar onun yerini tuta bilərlər, belə olacağına isə Maksimilian müəllimə and içmişdi.

Robespier özünə xas olan məntiqi ardıcılıqla öz fikirlərini Sen-Jüstə söyləyirdi. Sen-Jüst Maksimilianın hər bir kəlməsini dərhal dərk edirdi, onlar öz rəylərini sakitcə, təmkinlə, tam həmrəylikdən doğan tam razılıqla bir-birinə söyləyirdilər.

Biri cavan, o birisi isə daha cavan olan bu ciddi adamlar bir-birini necə dərindən başa düşdüklərinə ürəkdən sevinirdilər.

Onlar Jan-Jak naminə gələcək mübarizə üçün qüvvə toplamaqdan ötrü Ermenonvilə, müəllimin məzarı üstünə getdilər.

Onlar bağların içi ilə aram-aram, dinməzcə gedirdilər. Payız idi; heykəllər və məbədlər tutqun səmanın altındakı çilpaq parkda, sanki, donub-qalmışdır. Maksimilian Jan-Jakin həyatının son günlərində birində parkın bu xiyanəbanlarında onunla necə gəzib-dolaşdığını, Jan-Jakin ona elmlər elmi olan nəbatat haqqında nələr nağıl etdiyini, sonra isə onu başa düşməyən və onları sevdiyi üçün onu görməyə gözləri olmayan adamlardan necə acı-acı şikayətləndiyini xatırladı. Maksimilian müəllimi yalnız indi əməlli-başlı anlayırdı. Adamları, həqiqətən, sevən bir adam

onların nifrətini qazanır; çünkü adamlara olan məhəbbət üzündən yalnız bu məhəbbətlə özünə haqq qazandıran hərəkətlər etmək lazımlı gəlir; məhəbbətsiz edilən hərəkətlər ağlaşığmaz cinayətlər olarıdır.

Dostlar gölə yanaşdılardı. Balaca adadakı uca və qamətli çılpaq qovaq ağaclarının altında ağaran başdaşı ürəyi riq-qətə gətirərək adamda pərəstiş hissi oyadırdı.

Sen-Jüst söyüd ağacı altındaki skamyada əyləşdi, doslu isə qayıçı açaraq təkcə adaya üzdü. Ücaboylu və qamətli Maksimilian zeytun rəngli plaşının yaxasını açıb başıaçıq halda payız səməsi fonunda adanın çılpaq ağacları arasında kəskin seçilən tənha, bozumtul-ağ səcdəgahının qarşısında dayanmışdı, Jan-Jak vəsiyyətlərinin mübəlliği olmaq kimi bir qismət nəsibi olmuş Robespierrein nazik vücudu soyuq və rütubətli küleyin altında hərəkətsiz dayanmışdı. Saçı diqqətlə daranmış Robespierre öz sümüklü üzünü müəllimin yatmış olduğu daşa doğru tutmuşdu.

O, özünü bütünlükə ələ alaraq dayanmışdı, lakin öz vəzifəsinin – Jan-Jakın təntənəsi naminə Lüdoviki məhv etmək vəzifəsinin əzəmətindən ürəyinin dərinliklərinədək sarsılmışdı. Jan-Jakın kitablarından birində deyilmiş ən amansız sözlər onun hafızəsində səsləndi: «Roma respublikasının ən şərəfli dövründə senat da, konsullar da, xalq da mərhəmət haqqında bir şey belə eşitmək istəmirdi». Jan-Jakın bir fikri də yadına düşdü: «İctimai müqaviləni pozan adam özünü dövlətdən xaric qoyur; bu, açıqca düşməndir, deməli, onu məhv etmək lazımdır».

Jan-Jakın məhz həlimliyi onu amansızlığa gətirib çıxarmışdı; onun insanlılığının mənqi onu qüvvətli və amansız etmişdi. İnsanpərvərlilikdən doğan bu sərtlik indi Maksimilianda yaşamaqda davam edir. Bəli, əgər o, fransız mütləqiyətinin minillik taxt-tacını devirib bu taxt-tacda oturan son adamı da həmin uçuruma yuvarladarsa, həlim müəllimin ruhunda hərəkət etmiş olacaqdır.

Onlar Ermenonvil parkının xiyabanları ilə geri qayıdar kən, Robespierre öz fikrini Sen-Jüstə söylədi.

– Jan-Jakin insanpərvərliyi, – dedi, – onun kor-koranə həssaslığından doğan bir şey olmayıb, onun dərrakəsinin məhsulu idi, hər bir adam üçün və onun şəxsi qayğısı üçün Jan-Jak «Savoyya ruhanisi»nin həlimliyinə, dövlət və

onun vətəndaşları üçün isə «İctimai müqavilə»nin sərtliyi-nə malik idi. O, bir halda təsdiq etdiyini, digər halda inkar etməkdən qorxmurdu. Həmin bu yüksək birtərlilikdə isə onun əzəməti təzahür edirdi. Bəzi filosof və deputatlar, bizim mötədillər, bu dərəcədə savadlı, incə zövqə malik jirondistlər eyni bir vaxtda həddindən artıq dərəcədə çox şey görürər; onların uyuşqan olmaları onları zəif edir. İrəliyə getmək istəyən yalnız öz qabağına baxmalıdır. Fəlsəfənin artıqlığı iradəni zəiflədir. Öz birtərliliyində möhkəm olan adamlara Respublikanın ehtiyacı vardır.

Sonralar Parisə qayidarkən Sen-Jüst söyüd altındakı skamyada oturarkən nələr düşündüyünü dostuna nağıl etdi. Qəribə deyilmə ki, Respublikannın mənəvi atasının əziz nəşri burada, bu boş parkda, guya, həmin nəşinin öz şəxsi mülkiyyəti olduğunu zahirən göstərən qəribə bir sabiqin mühafizəsi altında yatıb qalır. Məgər Volterin cənazəsinin Panteonda olması, Jan-Jakin cənazəsinin isə müsyö de Jirardenin xalq üçün bağlı olan parkında basdırılması saj-lam düşüncəyə və Respublikanın ləyaqətinə zidd deyilmi?

«Antuan Sen-Jüst haqlıdır, – Robespierre düşündü, – Jan-Jakin Panteonda olmağa haqqı vardır, Jan-Jakin nəşinə sahib olmağa Parisin və xalqın haqqı vardır». Ancaq Maksimilian Robespierin xatirində onun on beş yaş – ah, on beş yaş deyil, min yaş – cavan olduğu vaxt Ermenonvildə müəllimlə necə gəzmişdiyi dərin iz buraxmışdı. Onun Jan-Jak haqqındaki xatırələri həmişəlik ola-raq bu bağlarla bağlıdır; o, müəllimi bu ağaclarдан, bu təpələrdən, bu kiçik göldən xaric təsəvvür edə bilməz.

Robespierre dedi:

– Siz haqlısınız, Antuan. Ancaq mən Ermenonvil bağ-larının Jan-Jakin nə qədər xoşuna gəldiyini onun öz dilin-dən, onun əziz dilindən eşitmışəm. Onu Parisin xatırlat-ması artıq şeydir; onu xatırladan onun kitablarından və ideyalarından yaranmış orduların qələbələridir. Qoy onun cənazəsi öz ağaclarının altında uyusun – *jaceat, ubi jacet*<sup>1</sup>.

Sen-Jüst öz təklifinin rədd edilməsindən incimədi. Ancaq onun dostu Sen-Jüstə rədd cavabı verməli oldu-ğundan acıyırıldı, buna görə də ona nə qədər hörmət etdi-yini Sen-Jüstə göstərmək istəyirdi.

<sup>1</sup> Qoy uyuduğu yerdə qalsın (*lat.*)

— Antuan, mən təklif edəcəyəm ki, kralı mühakimə etmək haqqında Konventdə məsələ müzakirə edilərkən bizim partiya adından siz çıxış edəsiniz.

Sen-Jüstün solğun və təmkinli siması alovlandı. Bütün ölkə gözləyirdi ki, Konventdəki çoxluğa cavabı məhkəmə tələb edəcək olan Robespierre verəcəkdir. Bu təklif Maksimilian tərəfindən ona nə qədər etimad edildiyini göstərirdi! Bütün bəşəriyyət tarixində məgər inqilabçı Fransanın müstəbidi və xaini məhv etmək tələbindən də böyük bir mövzu olubmu? Gənc oğlanın alovlu vətənpərvərliyi və ehtiraslı şöhrətpərəstliyi vahid bir alovla yanmağa başladı. Bu qədər vaxt ərzində Konventdə dinməzcə durub yalnız qulaq asmağa böyük şəxsi intizam və iradə lazım gəlməşdi; indi isə onun gözəl dostu səbir üçün onu mükafatlandırmışdı.

— Əgər siz belə istəyirsinizsə, Maksimilian, mən çıxış edərəm, — Sen-Jüst cavab verdi və bir qədər susub əlavə etdi: — Sizə təşəkkür edirəm, Maksimilian.

## *VII fəsil*

### DEBÜT

Kralın taleyi haqqındaki müzakirələr tutqun noyabr gündündə başlandı.

Çoxluq təşkil edən mötədillər adından ən məşhur hüquqşunaslardan biri – Vandeyadan olan deputat Şarl-Qabriel Morison çıxış etdi. O, özünün qüsursuz məntiqlə parlayan səlis nitqində sübut edirdi ki, kralın qanlı cinayəti nə qədər dəhşətli olsa da, nə ölkənin hüquq normaları, nə də qədim ədliyyə prinsipləri kralı məhkəmə məsuliyyətinə cəlb etməyə yol vermir. Kralın tapdalamış olduğu qanunlar cinayətdən sonra tətbiq edilmişdir. Konventin vəzifəsi toxunulmaz şəxs olan hökmdarı deyil, mütləqiyətli məhkəməyə cəlb etməkdən ibarətdir. Əgər Respublika öz təhlükəsizliyini möhkəmləndirmək istəyirsə, qoy sabiq kralı etibarlı bir qalaya salıb dustaq etsin, yaxud inzibati yolla onu Fransanın hüdudları xaricinə qovsun.

Hamı gözləyirdi ki, Dağ partiyası əleyhdar sıfətilə Robespieri irəli verəcək, o da Morisonun inandırıcı nitqin-

dən daşı-daş üstündə qoymayacaqdır. Lakin Robespierin əvəzinə heç kimin tanımadığı və hələ bu vaxtadək bir dəfə də olsun çıxış etməyən cavan bir oğlan, *En departamentindən* olan Antuan de Sen-Jüst söz aldı.

Natiq doqquz uca pilləkənlə aram-aram xitabət kürsüsünə qalxdı. Budur, o, Respublikanın üçrəngli bayraqı altında dayanmışdır; yuxarıdakı barelyefdən Jan-Jak ona baxır; arxada isə haqq-ədalət timsali olan dəstələnmiş liktor çubuğu ilə haşiyələnin divardan asılmış böyük lövhə insan hüquqlarını elan edir və hədsiz-hesabsız şamları olan iki böyük qəndil natiqin solğun üzünü işıqlandırırırdı.

Sen-Jüst əsla sixilmədan əlyazmanı öz qarşısına qoydu, boynundaki banti düzəltdi, zala göz gəzdirib nitqə başlıdı:

– Vətəndaş qanunvericilər, mən sizə sübut edəcəyəm ki, Morisonun keçmiş kral Lüdovik üçün tələb etdiyi toxunulmazlıq haqqında heç danışq da ola bilməz; tamamilə əksinə; hakim xalqın Lüdovik Kapeq ilə özünün, yəni xalq mənafeyinin tələb etdiyi kimi rəftar etməyə haqqı vardır. Mən sizə bildirib sübut edəcəyəm ki, Lüdovikə bir düşmən kimi baxmaq və onunla, düşmənlə edildiyi kimi rəftar etmək lazımdır. Bizim vəzifəmiz onun əməlləri üçün incə hüquq düsturları tapmaq yox, birdəfəlik onun öhdəsindən gəlməkdən ibarətdir.

Mötədillər müxalifətin onların işini asanlaşdırlığına xoşhallıqla təəccüb edirdilər. Bu təhsil görmüş mahir natiq və yazıçılar həmin təcrübəsiz gəncin öz nitqinə başladığı qətiyyətli ilk cümlələri, az qala, təbəssümlə dinləyirdilər; onlar çətinlik çəkmədən, yumşaq bir kinaya ilə onun kürəyini yerə vuracaqlar.

– Bizim qarşımızda respublika təsis etmək vəzifəsi durdu, – Sen-Jüst davam edirdi. – Respublikalar isə hüquqi hiylələrin və süründürməciliyin köməyi ilə təsis edilmir. Ağlın həddən artıq kəskinliyi və əxlaqın həddən artıq incəliyi azadlıq yolunda bir əngəldir. Gələcək nəsillər başa düşə bilməyəcək ki, on səkkizinci əsr nə səbəbə sezarlar əsrindən daha mühafizəkar olmuşdur. O vaxt müstəbidləri senatın iclası gedə-gedə, günün günortağı həyatdan məhrum edirdilər, həm də iyirmi üç xəncər zərbəsindən başqa bir rəsmiyyətçilik, Romanın azadlığından başqa bir qanun mövcud deyildi.

Manejin zalı iki min adam tuturdu – indi isə burada üç min adam var idi. Onlar nəfəslərini belə dərmədən natiq dinləyirdilər, zalda və dəhlizlərdə dərin bir sükut hökm süründü, jirondistlərin inamı sarsılmışdı.

Bununla belə, natiq heç bir yeni şey deməmişdi. Dağ partiyasının Jan-Jak təliminə istinadən verdiyi yanlış, məlum terrorçu təfsiri səsləndirmişdi. Yeni şey yalnız natiqin öz qana həris tələblərinin izah etdiyi formadan, nümunəvi sadəlikdən ibarət idi. O, öz nitqini, montanyarlara xas olan vəcdlə oxumurdu. Onun qız ağızı kimi zərif ağızından məşum sözlər sakit və soyuqqanlı bir halda, sərrast tələffüz olunurdu, şəffaf dərəcədə solğun üzü hərəkətsiz qalmışdı. Bu deputatin bəlağətli nitqi, sanki, adamları təlqin edirdi, gənc Sen-Jüstün amansız soyuqqanlılığı hətta onun rəqiblərini belə çulğamışdı.

Martin Katru vəcdlə qulaq asındı. Dostu Sen-Jüstün söylədiyi fikirlər həm onun, Katrunun, eləcə də Maksimilian Robespierrein fikirləri idi; lakin həmin fikirlər bu ağızda xeyli başqa cür, olduqca sərrast, tamamilə yeni ruhda səslənirdi. Bu fikirlər respublikaçı ürəyinin daxili məntiqindən doğurdu, bu fikirlərdə inqilabın sərt və dönməz addımının səsi eşidildi.

– Öz azadlığının qapısı ağızında dayanan xalqın onu bir vaxtlar sarıdıqları zəncirlərə ehtiram etməyə haqqı vardır mı? – Sen-Jüst soruşdu. – Vətəndaşlar, əgər balta tutan əlləriniz titrəyirsə, Respublikanı necə quracaqsınız? Xalqlar ədaləti qanunlar məcəlləsinin toz basmış qalın kitab paraqraflarına əsasən etmir, xalqlar ölümcül şimşək kimi çaxırlar. Vətəndaşlar! Lüdovik Kapetə hökm çıxarmalı olan məhkəmə – hərbi məhkəmədir. Burada orta bir şey yoxdur: ya siz müstəbidə onun öz tacını qaytarmalısınız, ya da müstəbidin boynunu vurmalarınız.

Soyuq və aram sözlərindən qətiyyətlə «ölüm, ölüm!»nidaları qopan bu cavan oğlana baxıb heyran qalmış üç min adam diqqətlə qulaq asındı.

Konvent natiqlərinin sözünü əl çalmaq və ya yerindən qışqırıb yarımcıq kəsmək qadağan edilmişdi. Lakin yuxarı balkonlardakı adamlar daha özlərini saxlaya bilmədilər, onlar Sen-Jüstə əl çaldılar, onlar qəzəblə tələb edirdilər: «Müstəbidlərə ölüm!» Sədr başını əlli ilə tutub camaati

asayışə çağırırdı. Camaat qəzəblənmişdi. Xitabət kürsüsündəki cavan oğlan əlini qaldırdı; o, barmaqlarını bir balaca tərpətməklə sədrin nail ola bilmədiyi şeyə nail oldu: zala süküt çökdü.

— Bu adam, — Sen-Jüst izah edirdi, — gizli olaraq qoşun toplamış, vicdanlı və cəsur vətəndaşların hamısını gizlə olaraq qanundan xaric elan etmiş, gizlində özünün məmər və səfirlərini saxlamışdır. Azad xalqın vətəndaşlarına öz qulu kimi baxmışdır. O, Nansidə, Mars xiyabanında, Tüilridə öldürülmüş hədsiz-hesabsız adam üçün cavabdehdir.

Mötədillər çoxdan başa düşmüştülər ki, işi uduzmuşlar. Qəşəng geyimli cavan oğlanın xitabət kürsüsündən soyuqqanlılıqla dediyi sözlər kralın taleyini həll etmişdi. Bəli, onların, mötədillərin arxasında yalnız ağıl-kamal və dövlət fəaliyyəti təcrübəsi dururdu, bu cavan oğlanın arxasında isə qana həris və coşmuş bir xalq durur.

— Vətəndaşlar, onu öz məhkəmənizə çəkin! — Sen-Jüst sözlərinə yekun vurdur. — Günü sabah! Ləngitməyin! Bunu sağlam düşüncə, sağlam siyaset tələb edir. Əgər Fransa yaşamaq istəyirsə, Lüdovik ölməlidir!

— Ölüm! Ölüm! Ölüm! — zal coşub-qaynayırdı.

Robespyer öz sözlərini, öz danışq tərzini Sen-Jüstün necə ifadə etdiyinə qısqanmadan qulaq asırdı. Onun sevimli dostu bərabərlik və qardaşlığı yol açır, Jan-Jakin yolunu, bu yolu hamı üçün açır. Maksimilian son dərəcə məmnun idi, əgər özü çıxış etmiş olsaydı, yəqin ki, bu qədər məmnun olmazdı.

### VIII fəsil

## RƏDD OLSUN SAXTA İNSANPƏRVƏRLİK!

Bütün ölkə Lüdovikin qarşidakı mühakiməsindən həyəcana gələrək coşub-qaynayırdı. Konventə xahiş və hədələr yağıdırılırdı, bir çoxları kralın həyatı əvəzinə öz həyatlarını təklif edirdi. Demə, ölkədə hələ kral tərəfdarı olan milyonlarla adam varmış. Buna görə də yakobinçilər onun ölümünü daha təkidlə tələb edirdilər.

Bu günlər Fernand, demək olar, hər gün Lepelete ilə görüşürdü. Öz dostunun inqilab ideyasını axıra kimi necə

amansızlıqla və qətiyyətlə düşündüyü Fernandi həm qorxudur, həm də heyran edirdi. O deyirdi ki, ayrıca bir şəxsə qarşı edilən ədalətsizlik – inqilabın mahiyyəti olan böyük və qəti ədalətin labüb yol yoldaşıdır.

Lepelete Fernanda dedi:

– İnqilab mənim həyatımı qurban almalı olsa da, bütün qəlbimlə, bütün düşüncəmlə inqilabla həmrəyəm.

Devrilmiş kralın taleyi haqqındaki böyük və mübahisəli məsələdə Lepelete də öz mühakiməsinə təsir göstərə biləcək heç bir hissə qapılmırdı. Fernandi isə, əksinə, Lüdvikə ölüm hökmü vermək fikri həyəcanlandırırırdı. Fernand hələ lap uşaq ikən kralın əlini öpdüyü vaxtdan bəri, Lüdvikin müharibə elan etməsini qanunvericilik məclisi adından tələb etdiyi gündək kralı dəfələrlə görüb onunla söhbət etmişdi. Məgər bütün fransız xalqı da krala onun kimi ənənəvi surətdə bağlı deyildirmi? Lüdvik öz sülaləsindən olan otuz iki kralın sonucusu idi; keçən min illər ərzində xalqın taleyi Kapet sülaləsinin taleyi ilə sıx birləşmişdi. Fransa bu sülaləyə onunla borcludur ki, bütün fransızlar bir dildə danışırlar, onlar vahid bir millətə çevrilmişlər.

Lepelete Fernandin etirazlarını dostyana hərəkətlə rədd etdi. «Bu, saxta vətənpərvərlikdir», – dedi. Sonra o, Lüdvikin nə səbəblərə görə ölməli olduğunu Fernanda qısaca və işgüzərləqlə izah etdi. «Xalqın və onun nümayəndələrinin kralı mühakimə etməyə və ona ölüm cəzası kəsməyə haqqı vardırı» sualına hüquqi cəhətdən eyni sübutla istər «hə», istərsə də «yox» cavabı vermək olar; ümumiyyətlə, bu, bayağı məsələdir. Başlıcası budur ki, Lüdvikin ölümü siyasi zərurətdir. Əgər onu dustaqdə saxlasaql, o, Fransanın özündə və xaricdə Respublika əleyhinə çevrilmiş hər cür hərəkatın daimi mərkəzi olacaqdır.

– Mütləqiyəti devirib onun ən təsirli rəmzi olan kralı sağ qoymaqla olmaz, – Lepelete öz sakit, bir qədər gur xoş səsi ilə bildirdi. – Biz Lüdviki devirdiyimiz anda onun fiziki cəhətdən məhv edilməsi məsəlesi əvvəlcədən həll edilmişdi. Tuxt-tacın son pilləsindən yuxarıya – edam kürsüsünə aparan birinci pilləyədək yol çox qıсадır.

Fernand Lepeleterin Dağ partiyası üzvlərinə, bütün bu robespyerlərə və sen-jüstlərə şəxsi rəğbət bəsləmədiyini bilirdi; Lepelete onların məhdudluğuna və inadçılığına

tez-tez kinayə edirdi. Lepelete mötədillərin, jirondistlərin, bu parlaq zəkali natiq və filosofların yanında özünü daha yaxşı hiss edirdi. Lakin əməli siyaset məsələlərində yako-binçilərin haqlı olduğunu etiraf edirdi.

— Krala qarşı necə hərəkət etmək məsələsini, — Lepelete davam edirdi, — gərək hər bir siyasətçi çoxdan özünə aydın edəydi. Robespier ilə Sent-Jüst özlərinə aydın etmişlər, bizim dostlarımız olan jirondistlər isə bu məsələdə həddindən çox ağıllı çıxmışlar. İndi onlar bilmirlər hansını seçsinlər: kralımı qurban versinlər, yoxsa Respublikanı.

Lüdovik Kapeti yekdilliklə müqəssir hesab etdikdən sonra xalq nümayəndələri cəza tədbiri haqqındaki məsələni müzakirə etməyə başladılar.

İclas səhərdən başlayıb bütün günü və bütün gecəni, sabahı günün də çox hissəsini davam etdi, fasılədən sonra isə daha bir gün və bir gecəyərən çox çəkdi. Yuxarı balkonlarda iki min nəfərdən artıq adam əyləşmişdi. Bərlibəzəkli xanımlar əllərində deputatların siyahlarını tutub verilən səsləri sayır, xaç işarəsi qoyur, üstündən xətt çəkir, kağızları sancaqlayırdılar.

Birinci olaraq Haronnadan olan deputatlar xitabət kürsüsünə çağırıldılar. Onlardan birincisi tam sükut içərisində dedi:

— Ölüm.

İkincisi də:

— Ölüm.

Beşincisi də:

— Ölüm.

Sonra Jirondanın on iki deputati çağırıldı, bunların arasında «mötədillərin» ən məşhur xadimləri də var idi. Onların başçısı Verno hələ dünən öz dostlarnı inandırırdı ki, heç bir vaxt Lüdovikin ölümünə səs verməyəcəkdir. O, bu gün belə bildirdi:

— Bir dövlət xadimi olmaq sıfətilə mən xalqın səsini dinləmək tərəfdən idim. Konvent başqa cür qət etdi. Mən buna boyun əyirəm. Mənim vicdanım təmizdir. Mən bir hüquqşunas kimi deyirəm: ölüm!

Deputatlar çox gərgin bir şəraitdə bir-birinin ardınca xitabət kürsüsüne qalxaraq səs verir, bəzən öz hökmərinə bir neçə kəskin söz də əlavə edirdilər. Biri demişdi: «Ən yaxın iyirmi dörd saat ərzində ölüm». Digəri isə belə

demişdi: «Ölüm. Əslində, çox yubanıb – bu isə Konventin şərəfinə yaramaz». Ağır xəstə olan deputat Düşatel özünü xərəkdə xitabət kürsüsünə gətirmələrini buyurmuş, krala həyat bəxş edilməsinə səs vermiş, elə həmin gecə də özü ölmüşdü; bu hadisə çoxlarını güldürmüştü. Deputatların birisi yorğunluqdan yatıb yuxuya getmişdi, onu oyadıb xitabət kürsüsünə çağırılmışdılardı, o, tamam ayılmamış halda: «Ölüm» – deyib o dəqiqəcə yenə yuxuya getmişdi.

Lüdovikin əmisi oğlu, indi Filipp-Bərabərlik adlanan keçmiş Orlean hersoqu xitabət kürsüsünə qalxanda araya dərin sükut çökdü. O, öz dostlarına təntənəli surətdə söz vermişdi ki, səsvermədə bitərəf qalacaq. Zahirən və yerişindən gülünc dərəcədə öz əmisi oğlu Lüdovikə oxşayan bu hersoq indi uca pilləkənləri fisildaya-fisildaya qalxaraq, xitabət kürsüsündən bəyan etdi.

– Hakim bir xalqı ələ salıb oynadan bir adam ölməlidir.  
Ölüm!

Fernand özünün hər iki dostunun – Lepelete ilə Martin Katrunun özlərini necə aparacaqlarını xüsusü bir həyəcanla gözləyirdi. Fernand düşüncəsinin bütün dəlillərinə baxmayaraq, lap axıradək əmin idi ki, Lepelete ona yüksək vəzifələr verən və bu qədər yaxşılıq göstərmiş olan bir adamı – kralı ölümə göndərməyəcəkdir. Lakin Lepelete özünün xoş laqeyd səsi ilə dedi:

– Ölüm!

Lepeletedən sonra deputatların çoxu kralın ömürlük dustaq edilməsi və ya ölüm hökmünün ümumxalq sorğusu keçirilincəyədək təxirə salınmasına səs verdi.

Çoxları, o cümlədən ifrat partiyaların üzvləri də buna səs verdilər. Tərəzinin gözləri qalxıb-enirdi; səsvermənin nəticəsini əvvəlcədən söyləmək çox çətin idi.

Fransa Respublikasının Konventində Tomas Peyn adlı bir ingilis iclas edirdi, bu adam Amerika respublikasının yaradılmasında fəal surətdə iştirak etmişdi. O, indi, Lüdovikin tacı qanov içərisinə atıldıqı bir vaxtda, onun özünü sürgün etməyə və mütləq də Amerika Birləşmiş Ştatlarına sürgün etməyə səs verdi. Lüdovik orada öz kral həyatının həqarətli və cinayətkar olmasından sixılacaq və Amerika xalqının səadətini görərək başa düşəcək ki, hakimiyyətin ən ədalətli forması mütləqiyət deyil, demokratiyadır.

Budur, nəhayət, Martin Katru xitabət kürsüsünə çağırılır. Fernand bütün gövdəsini irəli verdi. Martin özünün kəskin zil səsi ilə dedi:

– Ölüm. Süründürməciliyə salmadan.

Konventin katibləri səsləri hesabladılar. Bu çox uzun çəkdi, onlar üç dəfə təzədən hesablamalı oldular. Adamla dolu olan zal çox boğanaq idi. Sobalar tüstüləyir, kömür kürələri və minnlərlə şam dəm verirdi. Adamların həl özlərində deyildi, onlar ayağa qalxıb gecə səması altına çıxaraq təmiz hava almaq istəyirdilər. Lakin oturmaqda davam edirdilər; hökmün elan ediləcəyi dəqiqlini buraxacaqlarından qorxurdular. Jan-Jak yuxarıdan, öz barelyefindən bir neçə min nəfərdən ibarət bu həyəcanlı və intizarlı izdihama baxırdı.

Nəhayət, səhər saat iki on beş dəqiqlidə sədr xitabət kürsüsünə qalxdı. O, belə elan etdi: konventin 749 üzvündən 28 nəfəri iştirak etmir, beləliklə, əksəriyyət 361 nəfər təşkil edir. Həbsxanaya salmaq, sürgün etmək və ya ölüm hökmünü təxirə salmağa 360 deputat, təxirə salınmadan ölümə isə – 361 deputat səs vermişdir.

Zalı dərin bir sükut bürüdü. Kral bir səs çoxluğu ilə ölümə məhkum edilmişdi.

Sədr şlyapasını başına qoyub elan etdi:

– Hakim xalq nümayəndələrinin səsvermə nəticəsində Lüdovik Lapetə kəsdikləri cəza tədbiri – dərhal ölümür.

Əvvəlki kimi sükut hökm süründü. Tək-tək səslər ucaldı: «Yaşasın Respublika». Lakin kütlə dinmirdi.

Fernand çətinliklə ayağa qalxıb ciyinlərini düzəltdi. Xəstə ayağı bərk sancırdı. O, tamam heyrət içərisində idi. Bircə səs çoxluğu ilə! Əgər onun dostu Mişel, yaxud dostu Martin ölümə səs verməsəydi, kral sağ qalardı.

Qurtarmaq bilməyən bu iclasdan sonra səhərisi Lepelete, demək olar, bütün günü yatdı. Axşamüstü, özünün Konventdəki hərəkəti haqqında camaatin nə dediyini, nə fikirdə olduğunu öyrənmək üçün Pale-Royala, «Fevriye» adlı aristokrat restoranına getdi. Kral tərəfdarları, mötədilər və hətta montanyarlardan bəziləri belə hesab edirdilər ki, Lepelete Lüdovikə həyat bağışlanılmasına səs verəcəkdir. Yəqin ki, heç kim onun öz şəxsi idrakına sadıq qalmaq üçün məhkum Lüdoviki qurban verməyi necə tərəddüdsüz

üstün tutduğunu anlaya bilməmişdi. Buna görə də, şübhəsiz ki, bir çoxları, hətta əksəriyyət Respublikanın lehinə və kralın əleyhinə səs verdiyinə görə ona İuda<sup>1</sup> deyirdilər.

O, restorana daxil olarkən dostları onu salamladılar. Lepelete yeyir, çərəncilik edirdi. Bəzilərinin fikrincə, pis olmuşdu ki, ölüm hökmü məhz onun səsi ilə həll edilmişdi; digərləri isə onun cəsurluğunu bir qədər də şisirdərək göyə qaldırırdı. Lepelete bütün bunları əvvəlcədən də təqribən belə təsəvvür edirdi. O, restoranda çox qalmadı. Bu qurtarmaq bilməyən iclasın yorğunluğu hələ də özünü hiss etdirirdi, dostları ilə xudahafızlaşış getdi.

Hazırkı üsuli-idarədən narazı olan və təqib edilən az-çox pərdələnmiş şəxslər Pale-Royal rayonunda öz məşuqələrinin, keçmiş saray tədarükçülərinin, onlara rəğbət bəsləyən hər cür başqa adamların yanında özlərinə gizli sığınacaq tapmışdır. Mütləqiyət tərəfdarı olan bu adamlar içərisində kralın keçmiş mühafizəcisi Lepari adlı birisi də var idi. O, hər şeydən əvvəl, Orlean hersoquna, öz doğma əmisi oğlunu, zillullah<sup>2</sup> bir adamı edam kürsüsünə itələyən bu baş xainə qarşı sonsuz nifrətlə alışib-yanırdı. Lepari hersoqa rast gəlib oradaca işini bitirmək ümidi ilə bütün günü onun yaşıdığı Pale-Royal rayonunda dolاشmışdı. Çox uzunsüren iclasdan yorulub əldən düşmüş hersoq isə evdə yuxusunu alırdı. Axşam Lepari görkəmli bir cənab kimi yaxşıca geyinib-kecinib hersoqu axtarmaq üçün «Fevriye» restoranına getdi. Onu orada tapmadı. Əvəzdə isə hamiya yaxşı tanış olan Lepeletenin kifir və murdar üzünü gördü. Kralın buna da çox yaxşılığı dəymışdı, o isə öz hakimi-mütləqinə xəyanət etmişdi. Lepelete kassanın qabağına gəlib haqq-hesab vermək istəyirdi, bu vaxt Lepari ona yanaşış soruşdu:

– Siz müsyö Lepeletesiniz, deyilmi? – Lepelete təsdiq etdi. – Müsyö, siz kralın ölümünə səs vermişsiniz, düzdürmü?  
– Bəli, müsyö, – Lepelete cavab verdi. – Vicdanımın

mənə dediyi kimi də səs vermişəm. Bəs bunun sizə nə dəxli?  
– Onda layiq olduğun cəzanı al, satqın! – kral mühafizəcisi bağırıb plaşı altından qılincını çıxararaq Lepelete-

<sup>1</sup> İuda – ad; *burada*: satqın, xain (xristianlıq tarixinə işaretdir)

<sup>2</sup> Zillullah – Allahın yer üzündəki elçisi, nümayəndəsi deməkdir; *burada*: edam olunmuş kral Lüdovik nəzərdə tutulur.

nin böyrünə soxdu. Bir neçə dəqiqədən sonra Lepelete artıq yox idi.

Həmin gecə Fernand da gec yatmışdı. Axşam öz dostu Mişelə baş çəkməyə getdi. Lepeletenin evi qarşısında çoxlu adam yiğisidilərini gördü. Baş verən əhvalatdan xəbər tutdu. O, evə girib cənazəni gördü. Özünün və Lepeletenin ümumi dostu rəssam Jak-Lui Davidi mərhumun şəklini çəkən gördü. Fernand bu müsibəti əsla dərk edə bilmirdi. Sonra isə birdən hər şeyi anladı. Başa düşdü ki, idrakin mövhüm pərəstişkarı və hər şeyi açıq ifadə etməyin tərəfdarı olan böyük dostu Mişel Lepelete həyatını məntiqi surətdə başa çatdırın bir ölümlə vəfat etmişdir.

Fernand sonra Onore küçəsinə, Yakobinçilər klubuna getdi. Martin Katru ona təkəbbürlü və təntənəli bir əda ilə belə dedi:

— Sənin dostun yaxşı adam idi, onun ölüüsü Respublikaya sağ olduğundan daha yaxşı xidmət edəcək. Bu anadək şəhidlik haləsi Lüdovik Kapeti bürüyürdü, indi isə şəhid olan Mişel Lepeletedir.

Fernand, Martinin nəyi nəzərdə tutduğunu başa düşdü. Parisdə kralın qızığın tərəfdarları az deyildi və onun uğrunda canlarından keçməyə də hazır idilər; onlar böyük nümayişlər, bəlkə də, hətta açıq üsyən gözləyirdilər. Yalnız öz vəzifəsini yerinə yetirən bir xalq nümayəndəsinin mənəsiz yerə öldürülməsi kütlələr içərisində coşmaqdə olan hissi öldürülən adama cəlb edirdi. Bütün Paris indi kralın qarşidakı edamının qabağını kəsmiş Lepeletenin gözlənilməz facianə vəfati haqqında danışındı. Lepelete və onun axıdılmış qanı Respublikanın müdafiə edilməsinə bir dəlalət idi.

Yakobinçilər və Parisin şəhər müşavirləri bu əhvalatdan əlüstü fəallıqla istifadə etdilər. Elə həmin gecə bu məzmunda bir manifest nəşr edildi: «Vətəndaşlar! Bu qanlı cinayət tək bircə adama qarşı yönəldilməmişdir, bu, bütün millətə qarşı, azadlığa qarşı, hakim xalqa qarşı yönəldilmişdir!» Yenə də həmin gecə mərhumun cənazəsini təntənə ilə Panteona keçirmək, ona Vandom meydanında abidə qoymaq, Konventdə onun büstünü Brut və Jan-Jakin büstləri ilə yanaşı qoymaq, Parisin rayonlarından birinə, küçələrindən birinə və ölkənin bir çox iri və xırda icmalarına onun adını vermək haqqında qərar qəbul edildi.

Elə həmin gecə kral Lüdovik öz yaxın adamları ilə virdalaşırıldı. Öz keşisi ilə birlikdə şam elədi. Sonra «Merkur de Frans» qəzetini oxudu. Daha sonra Yumun «İngiltərə tarixi» kitabından Birinci Kralın edamı haqqındaki fəsl oxudu. O, bu kitabın tərcüməsini başlamışdı; indi isə təəssüf edirdi ki, onu axıra çatdırı bilmədi.

O çox şeyi axıra çatdırı bilməmişdi. Həyatının otuz səkkiz ili ərzində o, nə qədər lazımsız şey etmiş və nə qədər zəruri şeyi etməmişdi. Məsələn, o öz əmisi oğlu olan İngiltərə kralına qarşı üşyan etmiş Amerikadakı ingilis əyalətlərinə yardım göstərməməli idi. O həmçinin dinsizləri və qiyamçıları, Volteri və Russonu vaxtında zərərsizləşdirməli idi.

Onda hər şey başqa cür olardı. Öz ürəyinin ilahi səsinə qulaq asmaq əvəzinə, daha çox müşavirlərinə qulaq asırdı. Axı onun müşavirləri yalnız adamlar idı, bu adamlar da kor olmuşdular. Onun əyanlarının əksəriyyəti özləri özlərinə qəbir qazırdılar. Onlar eyni zamanda ona da qəbir qazırdılar.

Lakin o, özünün son gecəsində yaxın adamları haqqında pis rəydə olmaq istəmir. Bunu özünə deməyə həqlidir ki, hər hansı bir ciddi qərar qəbul etməzdən əvvəl həmişə namusla əzab çəkmiş, öz vicdanının səsinə qulaq asmış, öz müşavirlərini dinləmiş, tarixi nümunələrə müräciət etmişdi. O, həmişə yaxşılığa cəhd etmişdir, bir vaxt gələr ki, onun fransızları və gələcək nəsillər bunu etiraf edərlər.

Lüdovik gözlərini yumdu. Bu barədə də fikirləşdi ki, səhər kaftanının ciblərində bütün pulları çıxarıb müdafiəçi vəkilin, namuslu və fədakar Malzerbin qonorarına əlavə etmək yadından çıxməsin. Sonra yuxuya getdi. Bərk və rahat yatdı. Səhərisi bütün ölkə, bütün ələm Lüdoviki İngilab meydanına necə apardıqlarına və onun edam kürsüsünə necə qalxdığına tamaşa edirdi. Hər şey xırda təfərrüatına qədər qeyd edildi, yazıldı, xatirdə qaldı. Saat on iyirmi üç dəqiqədə cəllad Samson Lüdovikin çapılmış başının saçlarından tutaraq edam kürsüsünə dövrə vurub onu bütün dörd tərəfə, Paris əhlinə göstərərkən bütün şəhərə güclü bir şürə yayıldı: «Yaşasın Respublika!» Minlərlə adam edam kürsüsünə tərəf cumub yaylıqlarını, şərflərini, kağızlarını qana bulamaq üçün bir-birini itələyib

vuruşurdu. Bir divanə adam sıçrayıb edam kürsüsünə qal-xaraq aşağıda dayanmış adamlara qan çiləyib qışqırdı:

– Onlar bizi hədələyirdilər ki, kralın qanı bizim başımıza tökülcək. Bu, sizin xaç suyunə salınmanızdır, bu, sizin xaç suyunə salınmanızdır. Bax, kralın qanı başımıza belə töküldü!

Jandarmların və Paris icması məmurlarının mühafizəsi altında müşayiət edilən kralın cənazəsini yaxınlıqdakı Madlen de la Vil Levek qəbiristanlığına gətirdilər. Orada başı qıçları arasına qoyulmuş meyiti zənbilə oxşar bir şeyin içində atıb, dibiñə bir qalaq söndürülənməmiş əhəng səpilmiş çox dərin bir çalaya salladılar. Meyitin üstündən də beləcə qalın bir qat əhəng səpildi, bu qatin üstündən bir qat da əhəng töküldü ki, Avropanın taclı şəxslərinin qızılı axırıcı Lüdovikin nəşindən, heç olmasa, ən kiçik bir xatirə də olsun saxlaya bilməsin.

Boynu vurulmuş Lüdovikin üstü əhəenglə örtülən vaxt Lepeletenin cənazəsinin Panteona aparılmasına hazırlıq görüldürdü. Matəm təntənələrinin tərtibati Fransanın birinci rəssamı Jak-Lui Davidə tapşırılmışdı.

Səliqə ilə mumiyalanmış cənazəni bütün xalqın görməsi üçün Vandom meydanına qoydular. Böyründə yara yeri açılmış üryan bədən bərli-bəzəkli uca yataqda aqappaq görünürdü. Meyitin aşağı ətrafi döşəkağı ilə örtülü müdüdü.

Beləcə də təntənəli antik cənazə arabasına qoyulmuş cənazəni Paris şəhərinin küçələri ilə apardılar. Mərhumun ayaqları yanında iki uşaq durmuşdu; onların hər biri öz əlində başısağrı tutulmuş məşəl aparırdı. Üzləri örtüklü gənc qızların əhatəsində gedən cənazə arabasının qabağında əllərində palma budaqları tutmuş bürünçəkli qocalar addımlayırdı.

Matəm dəstəsi yerindən tərpənməzdən əvvəl Konvention sədri cənazə arabasına qalxıb mərhumun başı üzərinə palid yarpaqlarından hörülülmüş əklil qoydu. Matəm mərasimində Konventin bütün deputatları, Yakobinçilər klubunun bütün üzvləri, bütün vətənpərvərlik cəmiyyətlərinin üzvləri və Paris şəhərinin bütün idarələrinin nümayəndələri iştirak edirdi. Qara sarğı ilə haşıyələnmiş çoxlu bayraq var idi, təbillərin boğuq səsi eşidilirdi.

İri lövhələrdəki yazılar şəhidin əsərlərini və işlərini, onun Cinayət Qanunları Məcəlləsini, «Ümumi pulsuz təhsil» kitabını, onun adı ilə adlandırılan çoxlu qanunları tərif edirdi. Daha böyük olan digər lövhələrdə iri hərflərlə onun, guya, son sözləri yazılmışdı: «Mən vətən uğrunda qanımı axitmağa şadam. Vətənpərvərin qanından azadlıq toxumları cüccərir». Bütün bunların üzərində isə iri ölüm yatağı və bu yataqdakı mərhüm zəfər və matəm içərisində ucalırdı; mərhümün dərin qanlı yarası bütün yazılmış, oxunmuş, söylənilmiş sözlərdən daha qüvvətli təsir göstərirdi.

Fernand matəm dəstəsini Panteonun yaxınlığında gözləyirdi. Onu dərin bir fikir, ələm və kədər bürümüşdü. Bu ölüm də, kralın ölümü kimi, Jan-Jak ideyalarının bəhrəsi idi. Lepelete öz ölümü haqqında nə qədər ağıllı, kinyəli, tərəddüdüllü olsa da, gələccəyə inamlı dolu olan fikirlər söyləyə bilərdi. O, əsl azadfikirli, hər cür xurafata düşmən bir insan, Lükretsi<sup>1</sup> və Jan-Jakın insani bir şagirdi idi. Mişelin sakitcə demiş olduğu sözlər, onun xoş səsi Fernandin qulağında səslənir, ürəyini dəlirdi: «İnqilab hətta həyatımı da əlimdən almış olsa, bütün qəlbimlə, bütün düşüncəmlə ona razıyam». Bu sadə sözlər nə qədər təsirli idi! Mişel ona Brut kimi, şəhid olmuş comərd bir qəhrəman kimi ehtiram göstərən öz yakobinçilərinə necə də rişxənd edərdi!

Jan-Jak və onun əsərləri nə qədər yanlış başa düşülmüş fikirlərlə bürünmüdü! Nə qədər ilan vardi! Jan-Jakın adı ilə daha nələr etmirlər! Mişelin, onun əziz dostunun axırət yolu ağlaşıgmaz facianə, qondarma bir rəşadət və qəribəliklə bəzənmişdir! Ancaq Mişel buna etiraz etməzdi, çünki onu bürümüş yanılma və yalani həyat yaradırdı.

Matəm mərasimi Panteona yanaşdı. Böyük opera teatrının xoru mərhümün şərəfinə himn oxudu. Cənazəni tabuta qoyub təntənə ilə məqbərəyə, Volterin cənazəsinin yanına salladılar.

---

<sup>1</sup> Tit Kar Lukretsi (e.ə. təqr. 99–55) – Roma şairi və filosofu, Qədim Romada materialist fəlsəfənin və ateizmin görkəmli nümayəndəsi

## *IX fəsil*

### TERROR! TERROR!

Kralın edam edildiyini eşidən Jirardenin tükləri ürpərdi. Bu dəhşətli hadisənin baş verdiyi gün o, öz iş otağının qapısını bağlayıb içəridə oturmuşdu, dilinə bir şey vurmurdı, heç kimi görmək də istəmirdi.

O, fikrini dağıtmaga bir şey axtararaq Jan-Jakın kitabları üstünə düşdü, müəllimin tənha və malxulya arzularını oxuduqca özünün yavaş-yavaş necə sakitləşdiyini hiss edirdi. Ermenonvil dəlilik və amansızlıq ümmanı içərisində müdriklik və asayış adası idi. Jan-Jakın təbiəti burada idi, onun müqəddəs nəşri burada uyuyur.

Lakin sakit vəziyyət uzun çəkmədi, kralın qətli onu yenidən hiddətləndirib çılgınlıq dərəcəsinə çatdırırırdı. Bu dəhşətli hadisənin vurduğu yaradan getdikcə daha çox qan sizirdi. Dərin mütəəssirliyi acizanə bir qəzəb əvəz edir, sonra isə yenidən kədər və ümidsizlik kövələn edirdi. Lakin Jirarden qəzəbi də, qüssəni də özündə boğub saxlayaraq müsyö Herberin onu söhbətə çəkmək üçün etdiyi ürəksiz cəhdlərin hamisini rədd edirdi.

Yalnız Fernand gəlib çıxdıqdan sonra o, öz dərdini və qəzəbli mütəəssirliyini dağında bildi. Jirarden oğlu qarşısında öz ürəyindəkiləri boşaltdığından onun ən böyük ədalətsizlik barədəki qəzəbli şikayəti çox gülünc surətdə inqilabçıların hər cür azgınlığına olan məyusluğunu ilə çulğasırdı, həm də bu azgınlıqlar inqilabçıların böyük cinayətləri qarşısında cüzi də olsa, Jirardenə şəxsən toxunuru. «Əcəba, – Jirarden həyəcanlanırdı, – bürünc kral heykəllərini çıılıq-çıılıq edən qara camaat IV Henrixin abidəsinə aman verə bilməzdəmi, axı bu qara camaat özü onu xeyirxah adlandırrırdı və... özü Ermenonvilin əsasını qoymuşdu!?

Burada Jirarden, Jan-Jakın qəbrini ziyarət edən Robespierre və Sen-Jüstün onu necə təhqir etdiklərini də oğluna danışdı. Jirarden o vaxt onları nahara dəvət etməyi özünə borc bilmışdı, onlar isə bu dəvəti kobud surətdə və eti-nasızcasına rədd etmişdilər. O, bu barədə heç kimə bir

kəlmə də deməmiş, ancaq bu təhqiri yadından çıxarmamışdı. İndi isə nəhayət, ürəyini boşalda bildi. Bir halda ki bu yakobinçilər Jan-Jakin son dinclik mənzilinə baş çəkirlər, bəs onda necə cəsarət edib onu, Jan-Jakin qəbrini mühafizə edən adamı belə təhqir edirlər?

Lakin dərhal özünü ələ alıb yenidən mənalı sözlərlə mühüm işlərdən söhbət açdı.

Fernand hüsntəvəccöhə atasını dinləyib onun sözünü kəsmirdi. Ancaq bir qədər keçidkən sonra Konvent üzvlərini ehtiyatla müdafiəyə başladı. O deyirdi ki, onlardan çoxu, şübhəsiz, şöhrət düşkünüdür, mədəniyyətsiz və qabادır; ancaq onların müstəbidlərə olan nifrəti və məz-lumlara kömək üçün etdikləri qızığın səylər saxta deyildir. Buna heç bir şübhə ola bilməz. Onların xidmətləri böyük cinayətlərindən çıxdur. İmtiyazlar ləğv edilmiş, bərabərsizlik aradan qaldırılmış, xalq dövləti, Respublika bir həqiqət olmuşdur.

Jirarden susmaq bilmirdi. Bir neçə qabil rəhbərin ağıllı işi digərlərinin həyasız deməqoqluğu ilə boğular. Əslində, ölkəni Paris küçələri, kütlə idarə edir, deməli, ağılsızlıq idarə edir. Bizim sevimli madam Rolanın dediyi kimi: kütlə çox olduqca, onun qulaqları da bir o qədər uzun olur.

Burada daha müsyö Herber də dözə bilmədi. O, söhbətə qarışdı. Cənab markiz haqlıdır: baş verən əhvalatların bir çoxu adama özbaşinalıq, mənasız, sərt və amansız bir şey kimi görünə bilər. Ancaq son illərin hadisələrinə bütövlükdə nəzər saldıqda fərəhla görürsən ki, bəşəriyyət heç nəyə baxmadan böyük xeyirxah zərurət qanunları üzrə irəliyə doğru hərəkət edir.

– İnqilab arxasında Jan-Jak təlimi durur! – o səsləndi.  
 – Qoy onun sərtliyi və acılığı sizin Jan-Jaka olan inamınızı sarsıtmاسın, cənablar! – müsyö Herber onlara and verdi. Onun parıldayan gözləri daxili bir alovla yanındı. Ata ilə oğul susurdular. Onlar müəllimdən xeyli cavan olsa da, ona heyrətli dərəcədə oxşayan müsyö Herberə çəşqin bir heyranlıqla baxırdılar.

Hamının əvvəlcədən dediyi kimi də, müttəfiqlər kralın edamından sonra onun qatillərinə qarşı yeni, daha güclü ordular göndərdilər. Respublikanın orduları geri çekildi. Düşmən yenə ölkəyə soxuldu.

Konvent ümumi əsgəri mükəlləfiyyət haqqında qanun verib, bütün vətəndaşları vətənin müdafiəsinə çağırmağı qərara aldı.

Konventin ümumi əsgəri mükəlləfiyyət haqqındaki qanunda yüksək vətənpərvərlik hissi ilə bəzədiyti sözlər Jirardeni alovlandırdı. Lakin sonrakı günlər Paris diktatorlarının əsgər toplar kən amansız cəza tədbirlərinə əl atdıqlarını artıb coşan bir qəzəb hissi ilə oxuyurdu: onlar çağırış məntəqələrinə gəlməyənlərin əmlakını özgələrə satır, valideynlərini həbsə alırlıdalar, fərəriləri tutmayan icmaların üzərinə pul cəriməsi qoyurdular. Belə bir qanun və onun həyata keçirildiyi üsullar, əlbəttə, Jan-Jakin sadiq şagirdi Jirardeni əzablı şübhələrə salmaya bilməzdi. Məgər Jan-Jak belə öyrətmirdimi: «Əgər ayrıca bir vətəndaş kütənin rifahı üçün özünü qurban vermək istəmirə, hökumət onu azadlıqdan məhrum etməməlidir». Məgər insan hüquqları belə bir şeyə yol verə bilərmi?

Fernand bu yeni qanunu da müdafiə edirdi. Əgər onun atası Jan-Jaka istinad edirdi, bunu ümumi əsgəri mükəlləfiyyət haqqındaki qanunun müəlliflərinə də eyni bir hüquqla edə bilərdi. Məgər Jan-Jak eyni zamanda belə öyrətmirdimi: «Bəşəriyyətin rifahı naminə edilən ədalətsizlik ədalətə çevirilir!» Fernand atanının öz qəzəbli və sarıldıcı tənqidinə baxmayaraq, xəlvətdə Konventin olduqca cəsərtli olan bu addimini bəyəndiyini sezib sözünə davam etdi:

– Biz vaxtilə amerikalıların olduğundan daha cəsərliyik. Gənc azadlığı təhlükə təhdid edərkən general Vaşinqton da ümumi əsgəri mükəlləfiyyət həyata keçirilməsini tələb etmişdi, lakin Konqres onun qanun layihəsini bəyənməmişdi. Bütün respublikaçıların arzusunu – məcburiyyət vasitələrindən və idrak dəlillərindən istifadə edərək xalqı Azadlıq uğrunda müharibə üçün bütöv bir mübariz halında birləşdirmək məsələsini həyata keçirmək bizə nəsib olmuşdur.

Atası öz-özlüyündə fikirləşirdi: «Yeni ordu haqqında mühakimə yürütmək mənə oğlumdan daha çətindir. O, rədd edilmək acısını mənim kimi dadmamışdır. O bilmir ki, yeni Fransa hamını orduya çağırır, bizi, özünün ən sadiq oğullarını isə tanımaq belə istəmir». Jirarden hələ də

oğluna demədi ki, orduya öz xidmətini təklif etmiş, amma onu rədd etmişlər.

Jirarden səhv edirdi. Fernanda da belə bir uğursuzluq nəsib olmuşdu. Fernand özünün hərbi təcrübəsinə əsaslanaraq ona, heç olmasa, tabelikdə olan zabit vəzifəsi verilməsinə çalışmışdı, ancaq rədd cavabı almışdı.

Atası kimi o da bu təhqiri heç kimə söyləməmişdi.

Qoca və cavan Jirardenlər beləcə bir-birinin qarşısında əyləşib yeni ordunun ləyaqətini və zəif cəhətlərini götürqoy edirdilər; onların hər biri özünün rədd edilməsindən əziyyət çəkir və hər biri də öz şəxsi dərdini unutmağa və yalnız işin faydasını düşünməyə çalışırı.

Əgər Fernand atası ilə söhbətində onun ümumi əsgəri mükəlləfiyyətə qarşı olan etirazlarının daşını daş üstündə qoymurdusa, onu didib parçalayan şübhələri dostu Martin Katrudan gizlətmirdi. Bu şübhələr peşəkar hərbçinin şübhələri idi. Köhnə orduya təlim görməmiş yeni əlavə qüvvələr daxil etmək məqsədə uyğundurmu? Az təlim görmüş və ya heç təlim görməmiş yeni əsgərlər müttəfiqlərin nizami qoşunlarının təzyiqini dəf etməyə qabildirmi?

Cəbhələrdən, sanki, bu acı sualları təsdiq edirmiş kimi bəd xəbərlər gəlməkdə idi. Gənc əsgərlər böyük ruh yüksəkliyi ilə mahni oxuya-oxuya döyüşə gedir, ancaq düşmən topları gurlayan kimi təlaş içərisində pərən-pərən düşürdülər. Məğlubiyyət məğlubiyyət ardınca gəlirdi. Şimal ordusu bir kənarə sixışdırılmışdı; paytaxtın üzərini yenidən təhlükə almışdı. Bütün bunlara üstəlik, ölkə daxilində bir çox əyalətlər icbari əsgər toplantısına qarşı üsyən etmişdi. Vandenyani, az qala, ölkənin bütün cənubunu üsyən alovları bütürmüştü.

Martin Katrunun inamı bu dəfə də sarsılmadı. O, düşmənin yeni zərbələrində şəfaverici titrətmə-qızdırmadan başqa heç bir şey görmək istəmirdi. Deyirdi ki, yararsızlar məhv olar və onda xalq sixlaşib əsl birlik yaradar.

– Son qələbə bizimlədir, – hamını təkidlə inandırmaqdə davam edirdi. – Xalq ordusu kralların birləşmiş qoşunlarını darmadağın edəcəkdir. Bu, kor-koranə inam deyil, riyazi hesablamadır. Başa düş, Fernand: axı müstəbidlər yalnız özləri üçün çalışır, yalnız bugünkü günü düşünürlər; Respublika isə, yalnız Respublika geniş perspektivləri olan

planlar verib həyata keçirməyə qadirdir. Bizim əsgərlər ağıllı məxluqlardır, çünkü bilirlər ki, söhbət onların azadlığı, onların səadəti üzərində gedir. Onların düşmənləri isə – öz zəncirlərini hifz etmək üçün vuruşan yanheyvan, miskin səfehlərdir.

O, mebellə dolu olan otağında çatınlıkla var-gəl edirdi.

– İnqilabin vüsəti, ilhamı, öz əzəmətini belə ötüb-keçmək zərurəti çatışmırıldı, – bildirirdi. – Həqiqi qəhrəmanlıq yalnız çılgınlıqdan doğar. Yalnız indi, Respublika mövcudiyəti uğrunda mübarizə etdiyi bir zamanda öz daxilindəki bütün qüvvələri açıb tökəcəkdir.

O, sərt və kəskin ahənglə danışındı; Katru qızışib özündən çıxdı, alnında qırmızı ləkələr əmələ gəldi. Dul Katru ilə Janna oturub qulaq asırdılar. Qarı məmənun tərzdə razılıqla başını tərpədir, Janna öz heyratlı nəzərlərini ərindən çəkmirdi.

– Mənim hələ işim çoxdur, – Martin birdən sözünü kəsərək oturub öz kağız-kuğuzları ilə məşğul oldu. O, bununla, sanki, Fernanda anlatmaq istəyirdi ki, Respublikanın şöhrəti və əzəmətini ona, kəmetiqad bir adama təlqin etməyi əbəs yerə vaxt itirmək hesab edir.

Martin Katrunun öz bircə dəqiqəsini də havayı sərf etməyə, doğrudan da, haqqı yox idi. Konvent bir an belə dayanmadan qızılınqla işləyirdi, Martin də onun bir çox komitələrinin üzvü idi. Respublika ölüm-dirim mübarizəsinə cəlb edilmişdisə də, qızığın bir enerji ilə çoxlu böyük və kiçik asayış islahatlarını həyata keçirirdi. Kompromissiz konstitusiya yaratdı. Qardaşlıq ifadəsi olan «sən» sözünü istər rəsmi idarələrdə, istərsə də mösiətdə bütün vətəndaşlar arasındakı müraciətə daxil etdi. Tavanasızlara pul yardımı təyin etdi, məktəblərdə pulsuz təhsil, bütün ölkə üçün vahid qanunlar, günahsız mühakimə edilənlərin çəkidləri zərərin ödənilməsi haqqında qərarlar çıxardı. Vahid və asanca başa düşülən ölçü və çəki sistemi tətbiq etdi. Teleqraf rabitəsini və digər texniki yenilikləri həyata keçirdi. Elmi institutlar təsis etdi. Yeddi böyük muzey; o cümlədən Fransanın tarixi və elmi abidələrini mühafizə etməli olan Milli muzeyi və bütün dünyanın incəsənət əsərlərinin mühabəfəsi üçün Luvr muzeyini yaratdı.

Martin bəzən öz dostunu işlədiyi komitələrin iclaslarına gətirirdi və Fernandi Respublikanın qüdrətinə onun

ehtiraslı nitqləri deyil, bu komitələrin çox geniş fəaliyyəti inandırırdı. Yeni qanunların layihələri olduqca qısa müd-dətdə, həm də böyük bir uzaqqorənliklə işlənib hazırlarırdı. Bir kəlmə də artıq söz danışılmırıldı. Bütün «lehinə» və «əleyhinələr» təmkinli bir düşüncə və eyni zamanda böyük bir maraqla müzakirə edilirdi. Konvent də eynilə beləcə işləyirdi. Dövlət quruluşunu və ayrı-ayrılıqda hər bir vətəndaşın həyatını hər bir dövrə Jan-Jak təliminə uyğun bir ruhda dəyişdirmək məqsədi güdən qanunları tez və maneəsiz surətdə nəzərdən keçirib təsdiq edirdi. Ən təəc-cüblüsü isə bu idi ki, bu qanunlar imzalanıb möhür basılığı dəqiqliyə canlı gerçəklilikə çevrilirdi.

Yeni hakimlər sərt və amansız idilər. Ancaq Fernand onlara haqq qazandırırdı: bütün bəşəriyyət tarixi boyu hələ heç bir vaxt bu qədər az adam idrak yolunda milyonlarla kütləni öz ardına belə uzağa apara bilməmişdir.

Konvent, ordu və xalq müharibəni belə dərrakəli coşqun qəzəblə aparırdı. Komandirlərin respublikaçı comərdliyinə nəzarət etmək üçün döyüşən hərbi hissələrə siyasi komissarlar göndərilirdi. Bir çox generallar öz vəzifələrin-dən kənara atılmışdı, yeni-yeni edamlar həyata keçirildi. Orduda yalnız hərbi biliyi inqilabi etibarla birlik təşkil edən komandirlər qalmışdı. Müttəfiqlər çox vaxtsız təntənə etmişdilər. Xalq ordusu öz torpağının bir qarışını da olsun əldən vermirdi. Bu ordu zərbələr altında səndələyir, lakin ölüm-dirim mübarizəsi aparırdı.

Daxili düşmənlərə qarşı da yeni tədbirlər görüldürdü.

– Respublika naminə düşünməyənlər yaddırlar. Respublikanın düşmənidirlər, – Robespier təbliğ edirdi. – Onlar qanunun himayədarlığından məhrumurlar. Respublika bu himayəni yalnız ona sadıq olan vətəndaşlara bəxş edir. Xalq düşmənləri üçün onun ehtiyatında olan şey yalnız ölüm və məhv edilməkdir. Jan-Jak belə öyrədir. İnqilabın hazırkı dövrü – müharibədir, müharibə isə rəhmsizlik və terror hökmranlığını tələb edir. Müharibədə terror – comərdliyə mənsub bir zərurətdir, terrorsuz comərdliyin gücü olmaz. Bəs terror nədir? Tez həyata keçən, amansız və yenilməz ədalətdən başqa bir şey deyildir.

Bu həqiqətlərə uyğun olaraq «etibarsızlara» qarşı ən ciddi qanunlar verilirdi. Fövqəladə səlahiyyətə malik məh-

kəmələr, xalq məhkəmələri və inqilabi tribunalalar təsis olunurdu. Bu məhkəmələr etibarsız adamların işlərini təhqiq edir və vətənin düşmənlərini misilsiz bir amansızlıqla cəzalandırırı.

Fernand dövlət idrakinin dəmir hakimiyyətini fikrən təsvir edirdi, lakin qəlbində etiraz hissi qalxırdı. Bu ikiüzlü varlıq olan Yanus<sup>1</sup>, yəni xalq onu həm özündən itələyir, həm də özünə tərəf çəkirdi: onun bir üzü mehribən, müdrik və təbii, digər üzü isə kobud və amansız idi. O, xalq ruhunun əzəmət və səmimiyyətinə məftun olur, onun ibtidai səbatsızlığına nifrət edirdi.

Fernand Paris İngilabi tribunalının iclaslarından birində iştirak edirdi. Hər cür dəbdəbədən məhrum olan sadə zalda adicə paltar geymiş on beş andlı məhkəmə iclaçısı – Paris vətəndaşları olan fəhlələr, rəssamlar, sənətkarlar, xirdavatçılar əyləşmişdi. Bir qədər yüksəkdə, yaşıl masa arxasında öz məziiyyətlərinin əlamətləri ilə geyinmiş üç hakim oturmuşdu: başlarına quş lələyi və üçrəngli nişanı olan şlyapa qoymuş, çıynı ilə sinəsi üstündən üçrəngli enli şərf aşırılaşdırılar; bu şərfin üstündə yekə gümüş medal parlayırdı. Onların başı üzərində divara vurulmuş lövhədə insan və Vətəndaş hüquqları bəyannaməsi yazılmışdı, lövhənin hər iki tərəfində isə zala baxan iki büst qoyulmuşdu: Lepeletenin büstü sağda, Jan-Jakin büstü isə solda idi.

Doğrudur, xeyli didilib tökülmüş olsa da, rahat və yumşaq bir kresloda müttəhim əyləşmişdi. Onun yanında heç bir gözətçi yox idi, amma Milli qvardiyanın əsgərləri həmişə hazır vəziyyətdə idilər.

Mənsəb etibarila kiçik zadəgan olan müttəhim Menil-Klermon Bastiliyaya hücumdan azca sonra ölkəni tərk edib gedibmiş. Lakin görünür, öz malikanələrini itirmək istəmədiyindən, qanun üzrə müəyyən edilmiş müddətdən əvvəl geri qayıtmışdı. Bu vaxt yeni dərc edilən «Etibarsızlara qarşı qanun» isə xaricə gedən hər bir şəxs barədə istintaq işi aparılmasını nəzərdə tuturdu.

Şahid sifətli birinci dərzi Qranval ifadə verdi. Onun dediyinə görə, müttəhim «Azadlıq qovağı» kafesində olarkən

<sup>1</sup> İkiüzlü Yanus – Qədim Romada qapı, giriş və çıxış ilahəsi, bir-birinə eks iki cəhəti olan hər hansı bir hərəkət ilahəsi. Məcazi mənada işlənən «ikiüzlü Yanus» ifadəsi ikiüzlü, riyakar adam deməkdir.

Respublikanı və Konventi pisləyən sözlər söylemişdir; o isə, yəni dərzi Qranval qonşuluqdakı masanın arxasında əyləşibmiş və hər şeyi aydın eşitmışdır. Müttəhim bu ittihamı rədd edib özünün Respublikaya sadiq olduğunu məhkəməyə bildirdi. O əlavə etdi ki, dərzi Qranval ilə bir dəfə ona sıfariş etdiyi sürməyi rəngli frakın üstündə mübahisəsi olmuşdur; vətəndaş Qranval frakı pis tikmiş və üstəlik, onu aldadıb çox pul almışdı. İkinci şahid göstərirdi ki, müttəhim onu öz torpaq sahəsini satmaq üçün dilə tutmuş və ona ingilis pulu təklif etmişdi. Vətəndaş Menil-Klermon cavab verdi ki, ingilis pulunu o təklif etməmiş, əksinə, torpaq sahibi ingilis pulu istəmişdi. Müttəhim ilə şahid arasında nə baş verdiyi beləcə aydınlaşdırılmış qaldı. Aydın olan bircə bu idi ki, müttəhim vaxtilə İngiltərəyə mühacirət etmişdir; bəlkə də, o, öz əmlakının bir hissəsini əcnəbilərə satmışdır.

384

Prokuror təmtəraqlı sözlərlə bildirdi ki, Menil-Klermonun bir sıra cinayətləri, onun mütləqiyətçi əqidəsi və düşmənlə qeyri-qanuni əlaqəsi sübuta yetmişdir. Buna görə də o, yəni prokuror müttəhimə Respublikanı pislədiyi üçün dörd il həbs cəzası, düşmən ilə iki dəfə gizli əlaqə saxladığına görə isə ikiqat ölüm hökmü tələb edir. Andlı iclasçılar vətəndaş Menil-Klermonu müqəssir elan etməzdən əvvəl xeyli məsləhətləşdilər. Onu ölümə məhkum etdilər.

Menil-Klermonun kədərli əhvalatı Fernandın yadından çıxmırıldı. Bu adamı ölümə məhkum edən vətəndaş Düpon və Düran adı həyatda, çox yəqin ki, sağlam düşüncəyə qadir safqəlbli meşşanlar idilər, amma bütün məsələ burasındadır ki, Klermona ölüm hökmü çıxaran vətəndaşlar daha vətəndaş Düpon və Düran deyildilər, onlar Respublikanın səsi idilər. Respublika müharibə aparırdı, Respublika ölüm getirən vasitələrlə özünü digər aləmdən, əsarət altında olub qüsurlar içərisində murdarlanmış aləmdən təcrid edirdi. Respublika həmin aləmlə əlaqəsi olanların hamısını qırırdı.

Hərbi tribunalın ölümə məhkum edən andlı məhkəmə iclasçıları da, ölümə məhkum edən siyasi komissarlar da, ölümə məhkum edən Konvent üzvləri də, onların hamısı bunu Jan-Jakın adı ilə edir və onun vəsiyyətlərini həyata keçirdiklərinə səmimi surətdə inanırdılar. Fernandi hər

şeydən çox karıxdırın da bu idi ki, onlar Jan-Jaka əsaslı surətdə istinad edirdilər.

Martin Fernanda Robespierrein Jan-Jakla görüşündən danışmışdı.

Deməli, Fransada hər hansı bir vaxtdakı hər hansı bir kraldan indi daha qüdrətli olan Robespierre də – Fernandin ona heyranmı olduğunu və ya nifrətmi etdiyini dəqiq anlaya bilmədiyi bu adam da Jan-Jakın dostu və şagirdi olmuşdur.

Görəsən, Jan-Jak özünün ən yaxşı şagirdi kimi hesab edərdi: Fernandımı, yoxsa Maksimilian Robespierreimi?

## X<sub>fəsil</sub> ETİBARSIZLAR

Çətin vəziyyətlərdən dəfələrlə mərdanə çıxmış müsyö Robine indi daimi qorxu içərisində yaşayırırdı; cəmiyyət üçün təhlükəli olan bu adam, diktatorluq hakimiyyətinə gəlib çıxmış bu xəyalpərəst Maksimilian Robespierre bütün Fransa krallarının hamisindən daha dəhşətli müstəbid idi: o, xüsusi mülkiyyətin müqəddəsə əsaslarına əl qaldırmışdı. «Biz yol verə bilmərik ki, varlı adamların imtiyazları aristokratların ləğv edilmiş imtiyazlarını əvəz etsin, – qaniçən divanə söyləyirdi. – Əgər bizim bütün qanun və qaydalarımız müəyyən bir məqsəd güdməzsə – nemətlərin ədalətsizcəsinə böülüsdürülməsinə son qoymazsa, onda azadlıq və bərabərlik boş söz olaraq qalar».

Lakin sonra təsəlli verirdi: «Siz ki yeganə allahınız pul olan rəzil qəlbilər, sizin dəfinənizə toxunmayacağam». Lakin öz bildiyini edən diktator elə sabahı gün özünün tərifli niyyətini unudub qonşuluqda, Ermenonvildə dəfn edilmiş digər bir divanənin kələməni yakobincılərin gurultulu alqışları altında bütün ölkəyə yaymışdı: «Əgər demokratik ölkədə bir ovuc adam orta vətəndaşa nisbətən dəfələrlə çox sərvətə malidirsə, onda bu dövlət ya məhv olar, ya da daha demokratik olmur». Buna görə diktator komanda verdi: «İnsan və Vətəndaş hüquqları bəyannaməsini xüsusi mülkiyyətə dair məhdudlaşdırıcı paraqraflarla tamamlamaq lazımdır, yoxsa bütün hüquqlar yalnız varlılar üçün, möhtəkirlər və birja yırtıcıları üçün etibarlı olar».

Robineyə elə gəlirdi ki, bu sözləri deyən Robespierre ona atmaca atır, barmağı ilə onu, yaziq qocanı göstərir. O, yetmiş beş illik qiymətli həyatı üçün titrəyib əsirdi, bundan daha çox Jilberta üçün, Respublikaya qarşı vuruşmuş adlı-sanlı bir aristokratın dul arvadı üçün titrəyib əsirdi.

Robine Parisdə qətiyyən üzə çıxmırıldı; o, Jilberta və körpə ilə Laturda, bağbanın kiçik evində tənha yaşayırıdı; kəndlisayağı geyinib özünü qoca kəndli kimi aparırdı.

O, Jilberta ilə körpəni böyük şadlıqla qucağına alıb elə günü bu gün sərhədi adlayar, İspaniyaya gedərdi.

Ancaq Jilberta heç yana getmək istəmirdi. O fikirləşirdi ki, bəlkə də, hər şey babasının dediyi kimidir, onları, bəlkə də, təhlükə təhdid edir; lakin Jilberta qəlbən əmindidi ki, hər şey yaxşılıqla qurtaracaq. Bax Fernand da belə hesab edir ki, o heç bir vəchlə öz körpəsini mühacir aristokratların uşaqları arasında böyütməməlidir, Mariya-Sidoniyani namuslu və ağıllı həyat tərzinə öyrətmək lazımdır.

Bir də məgər heç Fernand qaçmaq haqqında düşünmü? Halbuki etibarsızlar haqqında qanun hamidan çox onun özünə aiddir. Axi Fernandin özü, şübhəsiz ki, ətrafda baş verən ehtiras və ədalətsizlik özbaşınalığını görüb çox əziyyət çəkir. Onun üzündə ilk qırışlar əmələ gəlmışdır, Jilbertaya elə gəlirdi ki, Fernand daha bərk axsayır. Amma ondan bir kəlmə də tənqidə söz eşitməzsən, əksinə, Fernand belə zamanda yaşamağın səadət olduğunu gənclik şövqü ilə söyləməkdən yorulmur.

Jirarden tez-tez Latura gəlirdi. Robine də Ermenonvilə gedib ona baş çəkirdi. Robine deyirdi ki, sabiq etibarsızlarla əlaqə saxlamaq təhlükəlidir, Jirarden isə Robineni bunda məzəmmət edirdi ki, o yalnız qorxu hissindən gözəl Latur qəsrini belə viranəyə döndərməşdir; hər biri digərini dözülməz deyingən və dikbaş hesab edirdi. Bununla belə, onlar bir daha və bir daha yenidən görüşürdülər.

Qoca, tənha və narazı olan bu adamlar bir-birinin qarşısında otururdular. Robine hər şeydə təqsirkar olan filosofları söyürdü; Jirarden onu sancmağa çalışaraq Fransanı fəlakətə gətirib çıxarmış acgöz varlıları təqsirləndirirdi: hələ vəziyyətdən çıxmaq mümkün olduğu bir zamanda islahatlar keçirilməsinə mane olan onlar olmayıb da bəs kim idi! Qocalar bir şeydə bir-biri ilə razı idilər: qaragürü-

hun hakimiyyəti özbaşinalığı ilə keşişlərin və saray kamarılıyasının<sup>1</sup> hər hansı bir hakimiyyəti ilə müqayisə belə edilə bilməz.

Robine acı-acı peyğəmbərlik edirdi ki, belə biabırçılıq, onsuz da, uzun çəkə bilməz. Paris hakimləri yalnız məcburi surətdə aldıqları borc pul üzərində dururlar. Ağlaşığın şey deyil ki, hər cür cəmiyyətin, xüsusi mülkiyyətin əsaslarını sarsıdan bir üsuli-idarə çox davam edə bilsin. Bir neçə həftə belə çəkməz ki, müttəfiqlərin qoşunları Parisi tutar, onda bu eybəcər məzhəkəyə də son qoyular, pərdə salınar.

— Eybəcər məzhəkə? — Jirarden etiraz edirdi. — Müsyö Robine çox uzağa əl atıb. Tutaq ki, bu cənablar vəhşi və zalimdirlər; amma onların məğlubiyyətlə, sadəcə olaraq, hesablaşmaq istəməmələrində, hər şeyin ziddinə olaraq daha amansız qanunlar çıxarmaları və düşmənə daha cəsarətlə hücum etmələrində – bütün bunlarda nə isə bir antik dünya əzəməti vardır.

— Antik dünya əzəməti? — müsyö Robine ona gülməyə başladı. — Cənab markiz, sizi inandırıram ki, bu yalnız və yalnız divanəlikdir. Sizin antik qəhrəmanlarınızın yeri dəlixanadır.

Jirarden burada ayağa qalxıb əsasını qəzəblə Robine-yə tərəf tutaraq cavab verdi:

— Mən isə, müsyö, sizin lütf edib divanəlik adlandırdığınız şeyin qarşısında səcdə edirəm. Bəli, səcdə edirəm. Mən bunu rəşadət, vətənpərvərlik adlandırıram.

Robine yalnız başını buladı: qoca eşşəyə bax da!..

Cavan Jirardenlə, Fernandla söhbət etmək onun üçün bundan daha çətin idi. Fernand od tutub yanın bu evə xeyirxah münasibət bəsləyirdi. O bunda təqsirkar idi ki, Jilberta yerində tərpənmək istəmirdi. Adam öz xeyrindən belə inadla uzaqlaşırsa, deməli, bədbəxtliyin lap saçından yapışır özüne tərəf çəkir.

Müsyö Robine bu dəfə də haqlı idi.

Sanlıda xoşraftar Leblanın əvəzinə Vensan Yure adlı iliyinə qədər inqilabçı olan bir nəfəri yeni mer təyin etmişdilər. O qəzəblənin coşmuşdu ki, Jirardenləri, bu saray

<sup>1</sup> Kamarılıya – mütləqiyət quruluşunda öz fitnə-fəsadı ilə dövlət işlərinə təsir edən saray adamlarından bir qrupu

qabdibi yalayanları və müstəbidlər nökərlərini vətənpərvər hesab edirlər.

Yeni qanuna əsasən, onları şübhə-tərəddüdsüz etibarsızlar cərgəsinə daxil etmək lazımdır. Etibarsızlar böyük dəstələrlə Ermenonvilə axışırlar və əlbəttə, yalnız bir məqsədlə, Respublikaya qarşı qəsd düzəltmək üçün gedirlər. Vətəndaş Yure ərizə yazıb Parisdə Təhlükəsizlik Komitəsinə müraciət etdi.

Yure öz vətənpərvərlik igidliyini gizləmədiyindən müsyö Robine gəlməkdə olan təhlükəni vaxtında öyrənə bilmışdı. O, öz-özlüyündə hətta kam alındı, qorxu və təşviş çox idis də, bununla birlikdə, onda kiçik bir ümid də doğmuşdu. İndi daha ağılsızcasına inad etməyəcək və xaricə gedəcəklər, onda Jilbertanı da qaçmağa sövq etmək olar.

Müsyö Robine dərhal Jilbertanı götürüb Ermenonvilə getdi. Hər şeyi açıb söylədi. Təkidlə məsləhət gördü ki, Jirardenlər yubanmadan yiğisib yola düşsünlər; Pireneylərdə onun agentləri var, bu agentlər onlara İspaniyaya yetişməkdə kömək edərlər.

Lakin o, müqavimətə rast gəldi.

– Sizə hər tərəfdə vahiməli kölgələr görünür, müsyö, – Jirarden lovğa-lovğa cavab verdi. – Yoxsa siz ciddiyətlə bu fikirdəsiniz ki, Respublika öz yaradıcısının özünə son məskən tapdığı torpaqların sahibi olan bir adama aman verməyəcəkdir?

Hər bir sözü göz qırpmadan şax deməsinə baxmayaraq, müsyö Robinedə qətiyyət tapılmadı bu qoca sarsaqa desin ki, Jan-Jakin məchul vəfatına dair Jirarden barəsində şayiələr yenidən baş qaldırıb, bu isə təhlükəni artırır.

O yalnız bunu dedi:

– Bu Yurenin Parisdə böyük etimadı var. Söz ola bilməz ki, onun ərizəsinə diqqət verəcəklər. Dəyirmannın görünə isə bircə dəfə düşməyin kifayətdir, – oradan sağ çıxmaq çox çətindir. Bir az tədbirli olun!

Fernand başa düşürdü: o dəfə olduğu kimi indi də Robinenin dediklərinin hamısı tamamilə doğrudur, buna görə də qaçmaq lazımdır. Lakin bunu düşünməyin özü belə onu daxilən coşdururdu. O, yeni Fransanın qurulması işinə həddindən çox qüvvə və ömür sərf etmişdi; o, Respublikadan, öz Respublikasından qaça bilməz. Bu,

məğlub və iflas olmaq demək olardı; onun həyatı son günlərinədək zəhərlənmiş olardı.

– Fernand, atanı inandır! – Jilberta xahiş edirdi. – Sən axı bilirsən ki, onlar bir şeyə irad tutmaq istəsələr, onda yeni qanuna əsasən, hər bir kəsi tutmağa bəhanə tapa bilərlər.

Bu, doğrudan da, belə idi. Fernand bunu özünə etiraf edirdi. Amma məgər Jilbertanı daha böyük təhlükə təhdid etmirdimi?

– Sabiq vergitoplayan da sabiq markiz kimi etibarsız adamdır, – Fernand Robineyə meydan oxudu. – Habelə mühacir Kurselin arvadı daha çox etibarsız adamdır. Jilbertanı təhlükədən uzaq bir yerə aparın! – qızgınlıqla tələb etdi.

– Bəs sən? – Jilberta açıqca soruşdu.

Fernand özünü bir qədər zorlayaraq cavab verdi:

– Mənim getməyə haqqım yoxdur. Gərək sübut edəm ki, biz qorxaq deyilik. Müəyyən şəxslərə bunu sübut etməliyəm! – cavab verdi. Fernand bunu deməklə, şübhəsiz ki, Martini nəzərdə tuturdu.

O, vəziyyətinin ikitərəfli olduğunu əzabverici bir gərginliklə duyurdu. Respublika onun üçün Martinə, yaxud Sen-Jüstə, yaxud da Sanlı şəhərinin həmin yeni merinə olduğundan az əziz deyildir. Lakin onun Respublikaya xidmət etmək səadətini rədd etmişlər. Ordu onu rədd etmiş, hökumət onu rədd etmişdir, o, «etibarsızlar» cərgəsinə daxildir... Bununla belə, o, heç bir şeyə baxmayaraq, ümumi etimadsızlığı başa düşürdü, bunu təqdir edirdi.

– Xalqa və onun hökmünə inanıram, – başqalarına nisbətən, daha çox Jilbertaya müraciətlə sözünə davam etdi. – Mən qaćmayacağam, ədalətsiz etimadsızlığa artıq bir əsas vermək istəmirəm.

Robine onu çılgınlıqla dilə tutmağa başladı:

– Siz bu zirzibildən nə hökm gözləyirsiniz! Bu adamlar başa düşürlər ki, sabah olmasa da, o birisi gün layiq olduqları cəzani alıb dar ağacından yellənəcəklər. Onlar dəlilik edir və özlərinin mənasız qəzəblərini ləyaqətli adamların başına tökürlər. Fernand, qulaq asın! Hörmətli qraf! Ağlınizi başınıza yiğin! Özünüüzü öz əllərinizlə məhv etməyin!

Jilberta daha bir söz demədi. Lakin qorxmuş gözlərini Fernanddan çıkmirdi.

Fernand astadan, əziyyətlə, demək olar, qeyri-iradi ola-raq acı bir qətiyyətlə öz dostu Mişel Lepeletenin sözlərini təkrar etdi:

– İnqilab hətta mənim həyatımı da əlimdən alsa, haqlı olacaqdır.

İki gün sonra Ermenonvilin meri prokuror və bir neçə jandarmla birlikdə qəsrə gəldi. Onlar özünü itirmiş eşik-ağasına çəkinə-çəkinə bildirdilər ki, şəxsən mülkədar və torpaq sahibi Jirardeni, habelə onun oğlu vətəndaş Jirardeni görmək istəyirlər.

– Mən sizin gelişinizi xəbər verərəm, cənablar, – eşik-ağası Jirardenin yanına qaçı.

Jirarden ani çəşqinləğini dəf edib səliqə ilə geyindi və bununla da hökumət adamlarını gözləməyə məcbur etdi. Nəhayət, o, bir əlində qızıl dəstəli əsası, o biri əlində bir nüsxə «İctimai müqavilə» ilə vestibülə yollandı.

– Salam, cənablar, – nəzakətlə salam verdi. – Mənə görə qulluğunuz?

– Vətəndaş Jirarden, xoşagəlməz bir işdir, – mer dil-ləndi. – Olduqca xoşagəlməz... – sonra prokurora tərəf döndü. – Bəlkə, siz?..

Prokuror yaxına gələrək əsəbi bir rəsmiyətlə bildirdi ki, onlar Paris Təhlükəsizlik Komitəsinin sərəncamı üzrə gəlmişlər. Ermenonvilə dəfələrlə etibarsız adamlar gəlmış-dilər, buna görə də, ola bilsin ki, onlardan bəziləri burada gizlənir. Buna əsaslanaraq, merə və ona, prokurora qəsrə axtarış aparmaq əmr olunmuşdur. Bundan əlavə, onlar əmrə əsaslanaraq, hər iki Jirardeni ev şəraitində dustaq etməlidirlər, çünkü onların loyallığı şübhə altına alınmışdır və gələcəkdə nəzarətsiz halda azadlıqda qalmaları ictimai əmin-amanlıq üçün təhlükədir.

– Bəli, bəs necə, – Jirarden acı kinayə ilə cavab verdi.

– Mən öz zırzəmilərimdə bütün bir royalist ordu gizlətmışəm və əlverişli bir məqam gözləyirəm ki, qəflətən bütün ölkəyə hücum edəm. Mənim evim şübhə altındadır! – deyə coşdu.

– Mənim evim Jan-Jakin məskənidir! Mənim evim həmişə açıqdır və şüşə kimi şəffafdır. Axtarın, cənablar! Öz işinizi yerinə yetirin!

Məmurlar və jandarmalar pərtliklə yerlərində ayaq döyürdülər.

– Hörmətli vətəndaş Jirarden, axı biz nə edə bilərik?  
 – Mən özünü müdafiə etməyə başladım. – Axı biz yalnız əmrə əsasən hərəkət edirik.

Jirarden qulaq asmırıldı.

– Mən şübhə altındayam! – sözünə davam etdi, onun səsində o qədər ağrı səsləndi ki, məmurlar özlərini cinayətkar kimi hiss etdilər. – Mən ictimai əmin-amanlıqla qarşı qəsd hazırlayıram! Bir baxın, görün mənim böyük dostum Jan-Jak sizin ictimai əmin-amanlıq adlandırdığınız şey barədə nə deyir, – Jirarden «İctimai müqavilə»ni açıb oxudu: – «İctimai əmin-amanlıq haqqındaki bu boş-boğazlıq daha nələr etməmişdir! Bu əmin-amanlıq pərdəsi altında nə qədər haqsızlıq edilmişdir!» – Jirarden kitabı əvvəlcə merin, sonra da prokurorun gözü qabağına tutdu.

Prokuror özünə haqq qazandırmağa çalışaraq qolçağından Təhlükəsizlik Komitəsinin orderini çıxartdı.

– Özünüz əmin olun, vətəndaş, – Jirardenə təklif etdi.  
 – Budur order: burada deyilir ki, «Təcili surətdə icra etməli». Biz də təcili surətdə icra etməyə borcluyuq.

Jirarden dalğın gözünü Respublikanın möhürünə zillədi: «Azadlıq, Bərabərlik, Qardaşlıq» sözlərindən ibarət çələng üstündəki taxtda İdrak ilahəsi təntənə ilə əyləşmişdi.

– Cənablar, mən bilirəm ki, bunda sizin təqsiriniz yoxdur, – Jirarden tutqun halda cavab verdi. – Ancaq, – sinəsini qabağa verib əsasının ucunu məmurlara tərəf tutaraq sözünə davam etdi, – mənim adımdan öz rəisinizə belə deyin: torpaqlarında «İctimai müqavilə» müəllifinin öz son məskənini tapmış olduğu bir adamın vətəndaşlıq niyyətinin təmizliyinə yalnız özü ləyaqətsiz vətəndaş olan bir adam bədgüman ola bilər.

Məmurlar və jandarmlar evdə ötəri axtarış edib protokola yazdırılar ki, heç bir şübhəli şey tapılmamışdır. Mər ilə prokuror bir neçə jandarmı qəsrədə qoyub Parisə məlumat verdilər ki, ata və oğul Jirardenlər əmrə əsasən Ermenonvil icmasının nəzarəti altındadırlar və istənilən vaxtda Təhlükəsizlik Komitəsinin sərəncamına gətirilə bilərlər.

BEŞİNCİ HİSSƏ  
Jan-Jakın ölməzliyi

*Napoleon Ermenonvildə olduğu vaxt Fernand de Jirardenə belə demişdi: «Jan-Jak heç mövcud olmasaydı, bəşəriyyət üçün, bəlkə də, daha yaxşı olardı». Fernand: «Onda, əlahəzrət, inqilab baş verməzdi, onda siz fransızların imperatoru olmadınız». Napoleon: «Bəlkə, elə mən də mövcud olmasaydım, daha yaxşı olardı».*

Jirarden

392

*...o vaxt burjuaziyanın qələbəsi yeni cəmiyyətin qələbəsi, burjuə mülkiyyətinin feodal mülkiyyəti üzərində... maarifin mövhumat üzərində... sənaye-nin ifrat tənbəllik üzərində, burjuə hüququnun orta əsr imtiyazları üzərindəki qələbəsi demək idi.*

Karl Marks

*I fəsil*  
LA BURB

Jirardenə ciddi mühafizə dəstəsi altında Ermenonvildə qalmağa icazə verildi, Fernandı isə Paris istintaq həbsxanasına keçirdilər; bu həbsxananın rəsmi adı «Port-Libr» – «Azadlıq darvazası» idi, xalq arasında isə ona yerləşdiyi yerin adını vermişdilər: «La Burb – bataqlıq»... Fernandı oraya «Jan-Jak Russo pilləkəni» ilə aparırdılar, onu hətta gülmək tutdu ki, həbsxana yolu belə bir ad daşıyan pilləkəndən keçir.

La Burb sakinləri onlarla pis rəftar edildiyindən şikayətlənə bilməzdilər. Hər bir mərtəbədə Vahid və Bölüməz Respublikanın fərmanı asılmışdı; burada göstərilirdi ki, dustaqlar mühakimə edilməyincəyədək bütün digər vətəndaşlarla bərabər insani hüquqlara malikdirlər, həbsxanaya sərəncamlıq edən Paris icması da bu prinsipə əməl edirdi. İki korpusu olan böyük həbsxana binası Pari-

sin döyüslərdən zərər çəkmiş əksər binalarının əksinə olaraq çox yaxşı vəziyyətdə qalmışdı və yaxşı qızdırılırdı; bina böyük bir bağçanın ortasında idi, buradan rəsədxanaya və ətraf çöllərə gözəl mənzərə açılırdı. Dustaqlar həbsxana divarları arasında mümkün olan azadlığın bütün növlərindən istifadə edirdilər. Onlara öz peşələri ilə məşğul olmaq hüququ verildi; burada dərzilər, dəlləklər, certyojçular, çəkməçilər, saatsazlar var idi. Hər cür şikayətləri həbsxananın baş nəzarətçisi vətəndaş Ali hövsələ ilə dinişir və şikayətçiləri razı salmağa çalışırı.

Fernandi yeddi digər məhbusla birlikdə həbsxananın «Bərabərlik» bölməsindəki kameraya saldılar. Kamera yoldaşları dərhal ona öz xidmətlərini təklif etməyə başladılar, xırda şeylərdə ona kömək edir, kənardan yemək gətirməklə, onsuz da, pis olmayan yeməyini daha da yaxşılaşdırmağı məsləhət gördülər, pəncərənin bayır tərəfində asılmış bir şaqqa qoyun ətinə ona göstərdilər.

İştintaq altında olub La Burbda məhbus edilənlər çox müxtəlif məsləkli adamlar – adlı-sanlı aristokratlar və diləncilər, royalistlər və demokratlar idi. Əksər hallarda onlar elə bir şey deyildilər, nədən ötrü isə elə beləcə tutulmuşdular; lakin dustaqların arasında həyat və yaradıcıları ilə yanaşı, adları da Parisdə və bütün ölkədə, hətta bütün dünyada səs salan məşhur adamlar da var idi. Fernandın üzərinə dolu kimi yağan adlardan başı uğuldaydı: sanki, La Burbda minlərlə adam həbsə salılmışdı. Lakin o, nəzarətçi Alidən burada nə qədər məhbus olduğunu soruşarkən, cavabında təəccübə belə eşitdi:

– Bu günə kimi siz 517 nəfərsiniz.

Bu kiçik, səsli-küylü, ala-bəzək aləmcik öz müxtəlifliyi ilə adamı heyrətləndirirdi. Burada bayağı çərənçi Buaven hamiya xəlvəti deyirdi ki, guya, gizli royalistdir, amma hökumət dairələri o qədər axmaqdırlar ki, bunu heç vaxt aça bilməyəcəklər, onu «it» – fitnəkar hesab edirdilər. Rentanın ona ildə yüz min livr qazanc gətirdiyinə əsasən əks-inqilabi düşüncə tərzində şübhə altına alınan vətəndaş qadın Prevo da burada idi; Prevo cingiltili səsilə hər gün təkrar-təkrar deyirdi ki, taleyin zərbələrinə çox dözməli olub və bu zərbə də hələ axırıncısı deyil. Mehriban doktor Düpont da burada idi; o nəinki xəstələrin sağalması üçün

zəhmət çəkir, həm də sağlamlara öz məsləhətlərini əsir-gəmirdi. Bərk məyusluq dərəcəsinə gəlib çatmış lakey Künı də burada idi: ondan şübhələnirdilər ki, keçmiş sahibi olan bir kübarı soymuşdur. Lakin o, nəhayət, dözə bilmə-yib öz boğazını kəsdi, bundan sonra günahsızlığı aydınlaşmış oldu. Sen-Jermendəki yarmarka carçası vətəndaş Dorival da burada idi, o, general libasında var-gəl edir və öz keçmiş həyatından uydurma əhvalatlar danışındı, ona «böyük cüvəllağı» deyirdilər və zarafatla bildirildilər ki, o monqolfyerdə, hava şarında Böyük səhradan uçub La Burba gəlmışdır. Burada daim nikbin olan Jil də vardi, o, məhbuslarda ruh yüksəkliyi yaratmaq məqsədilə gecə-lər xəlvətcə divarlarda ümidverici sözlər yazırıdı. Həbsxana rəisliyi iki dəfə ona möhkəm cəza vermişdi, məhbuslar isə onu xəbərdar etdilər ki, axırdı o, özünü gilyotinin<sup>1</sup> bıçağı altına verə bilər, lakin Jil dinc durmurdu – dinc dura bil-mirdi. Məhbuslardan biri də vətəndaş qadın Karle idi, onun dalınca danışındılar ki, öz köklüyündən istifadə edib özünü hamilə kimi qələmə verir; ancaq sonralar o, doğrudan da, bir uşaq doğdu. Burada vətəndaş Düvive də vardi, Bastiliyyaya hücumdan sonra o, dərhal inqilab tərəfinə keçib, öz odlu nitqləri və gördüyü işlərlə vətənpərvərliyini sübut edirdi, ancaq ciyinlərində kral zanbaqlarının şəkli döyüldüyündən ondan həmişə etibarsızlıqda şübhələnirdilər; o, qəşəng və zərif bir oğlan idi, bütün qadınlarla sülənirdi, açıqca qeyri-sadiq olsa da, bir balaca təklif edən kimi xanımlar bir-birinin arndıncı gəlib döyülmüş zanbaqlara baxmağa razı olurdular. Sabiq deputat Roben də burada idi. Onun birinci Milli məclisdə tutduğu siyasi mövqəe artıq tarixin rəngi solmuş bir səhifəsinə çevrilmişdi, lakin o, bu mövqeyi hələ də ağızı köpüklənə-köpüklənə bəlağətlə müdafiə edirdi. Burada özlərini ciddi və ədəbli aparan küçə qadınları və hamiya meydan oxuyan comərd ailə başçıları olan analar da var idi. «Numa» və «Vilhelm Tell»in müəllifi, məşhur yazıçı Florian və şeirlərini bütün Fransanın əzbər bildiyi lirik şair Robert Vige də burada idi. Burada Dejarden adlı çox sakit və varlı bir vətəndaş da vardi; çılgın məyusluğa qapılanlara ümid verərdi, amma

<sup>1</sup> Gilyotin – baş kəsmək üçün maşın; bu maşın ilk dəfə Fransada 1792-ci ildə doktor Gilyotenin təklifi ilə tətbiq olunmuşdu.

bir gün qəfildən özünü pəncərədən atmışdı. Bütün bu ipoxondriklərin<sup>1</sup> və optimistlərin, qocaların və uşaqların – deyingən və üzüyola adamların arasında isə böyük və kiçik itlər gəzisir və hüründü; çünki məhbusların hər iki nəfərindən biri özü ilə itini də həbsxanaya gətirmişdi.

Hava yaxşı olanda məhbuslar bağçada gəzişirdilər. Axşamlar kişilər və qadınlar ümumi otağa, zala toplaşdırıllar. Bu zalda belə yazılar var idi: «Həqiqi vətənpərvərin həyatının hər bir vəziyyətində onun dəyişməz idealları Azadlıq, Bərabərlik və İdrakdır». Yaxud: «Azadxah adam, hətta azadlıq zorla onun əlindən alınmış olsa da, azadlığı sevir». Bu yazıların altında, adətən, sabahkı günün yemək siyahısı asılırdı.

Zalda hər cür oyunlar – şahmat, triktrak<sup>2</sup>, kart oynayırlar. Qadınlar tiftik didir, bir çoxları kitab oxuyur, bəzisi musiqi çalmaq və əzbərdən şeir deməklə vaxt keçirir, kişilər və xanımlar yüksək cəmiyyətə məxsus söhbətlər edirdilər. Hər gün fövqəladə bir şey baş verən həbsxana həyatının gündəlik hadisələri müzakirə edilir və məhbusların fantaziyası bu sensasiyalı əhvalatları daha sensasiyalı təfərruatla tamamlayırıldı. Hər axşam birisi hökumət orqanı olan «Moniter» qəzetini ucadan oxuyur və bu da siyasi mövzuda sonsuz mübahisələrə səbəb olurdu. Məhbuslar arasında çoxlu «tula» olduğunu hamı bilirdi sədə, ehtiyatkarlığı az əməl olunurdu, buna görə də demokratlar, mötədillər və öz mütləqiyətçi əqidəsini, demək olar, gizlətməyən adamlar arasında qızğın mübahisələr başlayırdı. Çox ehtiyatlı olan adamlar onları sakit olmağa çağırır, ya da zali tərk edirdilər. Bəzən söhbət fəlsəfi zirvəyə qaldırılırdı. Lakin çox vaxt mübahisələr kobud söyüşmə ilə qurtarır, müsahiblər bir-biri haqqındaki rəylərini açıqca izhar edirdilər.

Qış gəldi. Bu il həmişəkindən çox qar yağmışdı, bağçada şənlik başlandı. Əl kirşəsində qarda sürüşür, qar qız düzəldir, qartopu oynayır, uşaqlar və itlər səs-küy salıb sevinirdilər.

<sup>1</sup> İpoxondriklər; ipoxondriya – əzgin ruhi vəziyyətdə olan adamlar; xəstələnməkdən qorxan adamda baş verən ruh düşkünlüyü: məcazi mənada ümidsizlik

<sup>2</sup> Triktrak – nərdə bənzər qədim oyun

Lakin La Burbdakı həyat nə qədər gözəl, nə qədər şən olsa da, məhbuslar bilirdilər ki, onların başı üzərində cəlladin baltası durur. Bunu bir dəqiqliyə də unutmaq olmurdu. Hər gün məhbuslardan birisini İnqilabi tribunala aparırdılar, tribunal hər üç nəfərdən ikisinə ölüm hökmü çıxarır və bu hökm iyirmi dörd saat ərzində yerinə yetirilirdi. La Burbdakı dustaqların tərkibi öz dəyişkənliliyi ilə çox fərqlənirdi.

Amansız taleyin kimi və nə vaxt yaxalaması, kimin nə vaxt tribunala çağırılması bu və ya digər məhkəmə hakiminin, andlı məhkəmə iclasçısının, deputatın, şəhər müşavirinin, kiçik mirzənin kefindən və hətta məhbusun qovluğundakı kiçik bir qeyddən asılı idi, La Burb həbsxanası gilyotinə açılan qapı idi; durub növbə gözləmək adamın əsəblərini üzürdü.

Məhbuslar təhlükə haqqında az düşünməyə çalışırıldılar. Onlar başlarını La Burb həbsxanasının gündəlik məhdud həyatı ilə çulğayırlar, hey çərəncilik edir, özlərinə dost qazanır, düşmən tapırdılar. Daxili gərginlik özünə çıxış yolunu mənasız çəkişmələrdə axtarırdı; məhbuslar, guya, üçüncü bir şəxsəndən öyrəndikləri təhqir üstündə, yemək paylanarkən olan haqsızlığa və digər xırda bəhanələrə görə bir-birindən küsürdülər. Hər biri digərini şahid çəkir və münsif çağırırırdı, ayrı-ayrı dəstələr yaranırdı, daim birlikdə olmaq məcburiyyəti tündməzəaclığı daha da artırırırdı.

Burada gülünc rəqabətlər, öz xoşları ilə düşmədikləri bu miskin məclisdə gülünc surətdə fərqlənib seçilmək tələbatı da var idi. Məsələn, bəzən axşamlar zalda qafiyə oyunu ilə əylənirdilər; az işlədilən, mənaca bir-birindən çox uzaq olan həmqafiyə sözlərdən şeir misralarının sonluqları düzəldildiirdi, belə bir çərçivə içərisində isə mənalı şeir demək lazımdı. Məhbuslar içərisində əsərləri bütün Avropana şöhrət tapan Florian və Vige kimi yazıçı və şairlər var idi, onlar bu axmaq oyunda əvvəlcə zarafata salaraq iştirak edir, sonra isə qızışib coşur, böyük səylə çalışırdılar. Qələbə isə onlara yox, Delamel adlı adı bir vəkilə nəsib olurdu; bu isə şairlərə bərk toxunurdu.

Fransa məzhəkə teatrının böyük şöhrətli artistləri Fleri ilə Düqazon da burada idilər. Onların on ildən artıq bir müddətdə ən alçaq vasitələrdən belə çəkinməyərək rol

üstündə bir-biri ilə apardıqları mübarizə Parisdə daimi söhbətlərin mövzusu olmuşdu. İndi rəqiblər bərk dostlaşmışdır, onları tez-tez əl-ələ tutub gedən görürdülər. Axşamlar zalda nə isə bir şey oxumağı onlardan xahiş edəndə buna tezcə razi olurdular. Lakin onlardan yalnız birinə öz sənətini göstərmək imkanı nəsib olanda o birisi öz incikliyini gizlətmirdi. Bir dəfə belə bir «inciklikdən» sonra müsyö Fleri gecə Fernandin və onun yoldaşlarının kamerasına gəlib «Mitridatın» hansısa bir tamaşası barədə qərəzlə lətifə söyləmiş və məşhur monoloqu oxumuşdu.

Lakin hər kəsi gözləyən kədərləi aqibət haqqında fikirdən yayınmaq üçün edilən bütün cəndlər az kömək edirdi. Bu aqibət həmişə burada idi, həmişə və hər bir şeyin içindən keçib buraya gəlirdi. Hər bir kəs də öz-özlüyündə ölümü mərdanə qəbul etməyə hazırlaşırdı.

XV və XVI Lüdoviklərin nazirlər kabinetində nazir olmuş müsyö Nikolai nahar vaxtı tribunala çağırıldı.

397

– Jandarmlara deyin ki, mən qurtarınca gözləsinlər, – bildirdi. Sonra həmişə olduğu kimi, qəhvə ilə likör tələb etdi. Mehriban doktor Dupont soruşdu ki, ayrıraq xatirinə onun xəstə ciyinini, lazımsa, ovuştursun.

– Təşəkkür edirəm, – müsyö de Nikolai cavab verdi, – zəhmət çəkməyə dəyməz. Mənim azarım boynumun ardına keçib, boynum olmayıandan sonra isə ciyinim də sağalar.

Ümumiyyətlə, mərdanə hazırlavab sözlər burada yüksək qiymətləndirildi, adamlar hətta cəza alacaqlarını bildikdə belə atmacalı sözləri işlətmək zövqündən qalmışdır.

Bir dəfə polkovnik Lapalü digər məhbusların yanında şəhər müşaviri Düpomeyə şikayətləndi ki, artıq bir il olar buradadır, bununla belə, ona yenə də demirlər ki, təqsiri nədən ibarətdir.

– Səbir edin, vətəndaş, – deyə müşavir ona təsəlli verdi. – Ədalət haqqın göstərər, bir əsr burada qalmayacaqsınız ki. Səbir edin!

– Səbir edin, səbir edin! – deyə polkovnik onu yamsıladı. – Səbir etmək eşşəklərin məziyyətidir, əsgərlərin yox.

O, doğrudan da, çox səbir etməli olmadı: bir həftə sonra yox oldu.

Vətəndaş vəkil Delamel onsuz keçirilə bilməyən qafiyə oyunu zamanı tribunala çağırıldı. O, əvvəlcə şerini deyiş qurtardı və sevindi ki, qəfildən çağırılması onu bu nemət-dən məhrum etmədi. Hami onun məharətinə heyran olduğunu bildirdi. O təşəkkür etdi, misraları o qədər də müvəffəqiyətlə düşünüb söyləməyən şair Floriana belə dedi:

– Müsyö, sabah rəqiblərinizdən biri əskik olacaq, – sonra xanımlara gələcəkdə də bu oyundan nəşə almağı arzuladı və təzim edərək çıxıb getdi.

Bu və ya digər məhbusun edam kürsüsünə qalxarkən özünü necə apardığı ilə La Burbda getdikcə daha iztirabla maraqlanırdılar. Çox zaman məhbuslar özlərini mərdanə aparırdılar. Demək olar, hami antik dünya adamlarından nümunə götürərək əvvəlcədən son sözünü düşünüb hazırlayıv və çoxları bu son sözü sakitcə söyləyə biliirdi.

Şatır şagirdi Allen qarağürühçulara mənsubiyyəti ilə fəxr edir və aristokratların zərifcə adətlərinə gülməyi sevirdi. Lakin bir dəfə kim isə axırət yolunda bir aristokratın özünü necə mərdanə apardığı barədə yeni bir əhvalat söylədikdə sakitlik çökmüş və Allen yariehtiramlı demişdi:

– Siz sabiqlər insan kimi yaşamağı öyrənməmisiniz, ölməyi isə bacarırsınız.

## II fəsil BİZİ ÖLÜM QORXUTMUR

Cari haqq-hesabı müsadirə olunan Fernand pul ehtiyanının sona yetməkdə olduğunu görüb ovqatı təlx oldu. Hər cür bərabərliyə baxmayaraq, pul La Burb həbsxanasında da öz sahibinə rahatlıq və hörmət qazandırırdı. Həbsxanada olan sənətkarlar – dərzilər, çəkməçilər, dəlləklər, saatsazlar pullu adama başqalarından daha tez və yaxşı qulluq göstərirdilər; onlar öz əməklərinin haqqını sərf etdikləri zəhmətə görə yox, müştərinin tavanasına görə alırdılar. Bütün bunlardan əlavə, məhbus yoldaşlarından bir çoxu varlı Fernanddan pul borc verməsini xahiş edir, o isə bir kimsəni ümidsiz qoymağı sevmirdi.

Buna görə də Fernand bir dəfə ona gizlicə olaraq böyük məbləğdə pul verildikdə çox məmənun olmuşdu:

o, gizli eyhamlardan başa düşmüştü ki, pulu müsyö Robine göndərmişdir.

Latur, Ermenonvil, azadlıqdakı bütün həyat haqqında düşüncələr Fernandı o qədər də tez-tez narahat etmirdi. Qəribə də olsa, düşərgədə olan çoxlu itlər Fernanda keçmişə daha çox xatırladırırdı; kürən Ledinin və kök təngnəfəs Ponponun surətləri Fernandin fikrini əziz və yaxın adamlarına qaytarırdı.

Lakin bu kədərli xatirati həbsxana həyatındaki uydurma, cüzi sevinclər və məyusluqlar sıxışdırıb aradan çıxarırdı.

La Burb həbsxanasının bütün sakinləri kimi Fernand da dustaqxananın gündəlik həyatında fəal iştirak edirdi. Hamı ilə birlikdə o da qəzəblənirdi ki, bu gün yenə də nahara noxud şorbası vermişlər; hamı ilə birlikdə o da nəzarətçi Besnarın xoş və ya əsəbileşdirici hərəkətlərini qızğın müzakirə edirdi, maraqlı bir əhvalat danışan hər bir kəsin sözünü yarımcıq kəsən və beləliklə, bu əhvalatın bütün duzunu qaçıran vətəndaş Boyenvalın axmaq xasiyyətinə hamı ilə birlikdə o da güldürdü. Əgər axşamlar, qafiyə oyunu zamanı çətinlikdən müvəffəqiyyətlə çıxardısa – sevinirdi, çox vaxt da, düz saat onda zəng çalınanda və hamı istər-istəməz dağılışib öz kameralarına gedəndə heyif silənirdi.

Məhbus qadınlar arasında yaxşları və hətta gözəlləri də var idi; onların bir çoxları ilə xoş söhbət etmək olurdu. Kişilər və qadınlar maneçilik görmədən görüşə bilirdilər, yaraşıqlı vətəndaş Düvive xanımlara öz döyülmüş zanbaqlarını göstərməyə çətinlik çəkmədən nail olurdu.

Həbsxana həyatının şəraiti tənhaliğa yol vermir və məlum abırsızlığa məcbur edirdi; amma yaxşı adətlər göz-lənilirdi.

Həbsxanaya Tirion adlı bir qədər qaba, şax danışan və ədalətli bir adam yeni baxıcı təyin edildi. O, La Burb məhbuslarına nitqlə müraciət etdi:

– Vətəndaşlar və vətəndaş xanımlar! Bütün Paris bizim müəssisə haqqında lətifələr söyləyir. Deyirlər ki, onu haqlı olaraq bataqlıq adlandırlırlar, bura elə, sadəcə olaraq, böyük fahisəxanadır. Mən bura yalnız ondan ötrü qoyulmuşam ki, sizlərdən heç biriniz qaca bilməyəsiniz. Sizin ləyaqətinizə xidmət etmək mənim vəzifəmə daxil

deyildir. Lakin bununla belə, sizə bir şey demək istəyirəm: sizlərdən bir çoxunuzun Respublika əyalət məhkəməsindən tezliklə cəza gözləməyinizə əsasınız vardır. Yerinizə mən olsaydım, öz son günlərimi yüngül zövqlü əyləncələrə yox, xeyirxahlığa həsr edərdim. Xudahafiz!

Belə bir xəbərdarlığa baxmayaraq, La Burb həbsxanasında məhəbbət oyunu və arvadbazlıq əvvəlki kimi tərəqqi edirdi, bəzən qısqanlıq, başqa bir dəfə isə – həqiqi məhrəmlik olurdu. Aşıqlər öz əlaqələrini, hətta bu, sabahki amansız günü saf-çürük etdikdə belə, böyük ehtiras sərf edirdilər.

Fernand bu eşq vurnuxmalarını ürəkağrısı ilə, bəzən də təbəssümlə müşahidə edirdi. Bəzən isə bütün bunlara baxanda tükləri ürpərirdi. O, öz məhbəs yoldaşlarının üzündə ölüm kölgəsi görürdü. Burada dilxoşluq edib sevişənlər birdən hoqqabazlıq edən quru müqəvvaya dönürdülər. Bu, onların şadlığına şərik olmaqdə Fernanda mane olmurdu.

İki-üç həftə belə keçmədi ki, Fernand başqaları ilə bərabər bütünlükla La Burbun həyatına qovuşdu. Xırda-para işlərə də maraq göstərməklə məşğul olan Fernand hər gün geniş binanın dəhliz və otaqlarında, böyük bağçanın ərazisində oyan-buyana sülənirdi. Yaralı ayağı ona əvvəl-kindən çox əziyyət verirdi, lakin mehriban doktorun mümkün qədər çox gəzişmək haqqındakı məsləhəti hamı kimi onun da bir yerdən digər yerə qaçmasına yaxşı bir bəhanə olmuşdu.

Bununla belə, o, hamı kimi deyildi; daim camaat arasında olmaq məcburiyyəti bəzən ona amansız əzab verirdi. Fernandın, bir qayda olaraq, təkidlə nail olduğu yoldaşlıq əlaqələri belə günlərdə ona dözülməz görünürdü. O hətta hörmət etdiyi və rəğbət bəslədiyi adamlara qarşı da özündə bir kin duyurdu, yalnız indi başa düşürdü ki, adamları, xalqı bu qədər qızgınlıqla sevən Jan-Jak nə üçün özünün tənhalığından ötrü belə çılgın fədakarlıqla mübarizə edirmiş.

Fernand belə günlərdə tek olmağa bir imkan axtarırdı. Məsələn, bağdakı skamyalardan birinə əyləşib kitab mütlalişinə qərq olur, özünü elə göstərməyə çalışırı ki, tək olmaq istəyir. Lakin bununla heç kim hesablaşmaq istə-

mirdi. Onu mütaliədən yayındıran təkcə yaxınlıqdan keçən qoşa adamlar, yaxud bütöv bir dəstə deyildi, onunla söhbət etməyə, öz məhrəmanə işlərini ona söyləməyə, bu və ya digər mübahisə haqqında onun fikrini soruşmağa, bu və ya digər adamin tərəfini saxlamağı ondan tələb etməyə heç kəs utanıb-çəkinmirdi; Fernand da əmin olurdu ki, ünsiyyətdən bir balaca da olsun yaxa qaçırməq adamlara toxunur, xudbinlik və lovğalıq kimi yozulur.

Hətta gecə də öz xülyalarına qapılıa bilmirdi. Həmin kamerada yeddi məhbus da var idi, o biri kameralardan buraya qonaqlar gəlirdi, işiq yanındı. La Burb sakınları qorxudan dəhsətlənirdilər, onlar yatmamağa çalışır, deyilmiş şeyləri min dəfə çeynəyib tökməyi bundan üstün tuturdular. Bilirdilər ki, onların gecə-gündüzləri sayılmışdır. Hər bir gün və hər bir gecə axırıncı ola bilərdi; bununla belə, onlar boş vaxtı tənha fikrə qərq olmaqla deyil, boş çərənçiliklə keçirməyi üstün tuturdular.

Nəhayət, sakitlik və zülmət çökdükdə başqalarının dərdi Fernandin üzərinə töküldü. Çünkü bütün günü dəf edilən ölüm qorxusu gecə adama hakim olurdu. Məhbuslar yuxuda danışır, çırpınırdılar; onların gözünə dəhsətli işgəncələr göründüyü aydın idi.

Bəzən Fernand heç də bərk olmayan yatağında uzanarkən onu da qorxu yaxalayırdı. «İnqilab həyatımı əlim-dən alsa da, haqlı olacaqdır» kimi mərdanə sözlər zərrə qədər kömək etmirdi. Ölüm qorxusu onun boğazından elə amansız qüvvə ilə yapışındı ki, Fernand bunu Amerika yürüşünün ən çətin günlərində belə görməmişdi. Başına gətirilən bu cəfəng işlər onun qəzəbini alovlandırdı. Ona elə gəlirdi ki, bu saat nəfəsi tutulacaq; o, ağızı ilə havanı qapıb udurdu.

La Burba müsyö Riuf adlı sakit, yaşlı bir adam da salınmışdı, bu şəxs həyatının çox hissəsini Lükretsinin əsərlərinin fransızcaya tərcüməsinə həsr etmişdi. Tərcümələr çoxdan qurtarmışdı, ikinci dəfə də yaxşılaşdırılıb çapdan çıxmışdı, onlar on dəfə cilalanmış, yenidən işlənilmişdi. İndi həbsxanadaki daimi səs-küyə baxmayaraq, müsyö Riuf tərcümələrin üzərində ən axırıncı, on birinci dəfə yenidən işləyirdi, lazımlı olmayan xırda-para şeylərin üzərində dayanır, eyni bir şeyin üzərinə yenidən qayıdır və ən çox

bundan narahat olurdu ki, əsərin son, ən düz redaksiyasını qurtarmazdan əvvəl onu tribunala çağırı bilərlər. Yaxşı latinist olan Fernandla o çox bərk ünsiyyət bağlamışdı, elə gün olmurdu ki, fərəh içərisində həyəcanla onun yanına qaçmayıaydı: əsərdə daha bir incə xüsusiyyəti də verməyə nail olmuşdur.

Vətəndaş Onore Riuf hey gəlib ona Lükretsidən ayrı-ayrı bəndləri və bu bəndlərin tərcüməsini oxuyurdu. Ən çox oxuduğu isə ölüm haqqında məşhur, aydın və dəruni şeirlər idi. Bu şeirlərdə deyilirdi ki, bədən ilə birlikdə ruh da ölüür, buna görə də ölüm dən qorxmağın mənası yoxdur; axı ölüm heçliyə aparır, orada isə əzab-əziyyət yoxdur. Bizim nəsil, necə ki Hannibal qapımız ağızında dayanan zamanın ruh düşkünlüyü hiss etməmişdi, biz də öldükdən sonra gələcək zamanların dəhşətlərini hiss etməyəcəyik, istəyir ləp yerlə göy birləşib bir-birini udsun.

402

*Nil igitur mors est, ad nos neque pertinet hilum  
Quandoquidem natura animi mortalis habetur<sup>1</sup>*

*Ruhun ölüm mahiyyətini həmişəlik və aydın  
Anlamış olsaq əgər, ölüm bizi qorxutmaz.*

Yatağında uzanıb yuxu diləyən Fernand latin dilində qüvvətli və dəruni, fransız dilində – yeknəsəq və rəvan, layla deyib yuxu gətirən bu misraları xəyalən söyləyirdi. O, huşsuzluq və yuxunun nəhayətsiz qara dalğalarına özünün necə qərq olduğunu, «mən» hissinin əriyib necə dərin bir uçuruma yuvarlandığını hiss edirdi. Daxili özünün yoxluğa, yuxuya qərq olmasından ləzzət duymaq bir anlığa ona nəsib olurdu.

### *III fəsil* **İNŞAN MƏRHƏMƏTLİDİR**

Başda dəstə rəisi kapral Qrapen olmaqla on nəfər Milli qvardiya əsgərindən ibarət bir silahlı müdafiə dəstəsi Ermenonvil qəsrində məskən saldı. Əmrə əsasən, əsgərlər

<sup>1</sup> Sitat Lükretsidəndir.

etibarsız vətəndaşdan gözlərini çəkmirdilər. Hətta Jirarden yatanda belə əsgərlərdən biri otaqda növbə çəkirdi, hətta ayaqyoluna belə müşayiətsiz getməyə ona icazə vermirdilər.

Ümumiyyətlə isə əsgərlər yaxşı uşaqlar idi. Onlar Jirardenin əhvalindən xəbər tutur, onunla hava haqqında söhbət edir, o, qırıq cavab verdikdə və ya heç cavab vermədikdə incimirdilər.

Jirardenə bir kimsə ilə görüşmək, məktub yazmaq, yaxud məktub almaq qadağan edilmişdi. Lakin bağçalar da gəzişməyə icazə verilmişdi. O, hər gün Jan-Jakin qəbri üstə gəlirdi; əsgərlərdən biri onu qayıqda adaya aparır, ikincisi isə Jan-Jakin söyüd ağacı altında otururdu.

Bu günlər ərzində Jirardendə dərin və kəskin dəyişiklik əmələ gelmişdi: o, qocaya dönmüşdü. İlk baxışdan hərbi adam olduğu bəlli olan bu açıqqəlbli və intizamlı şəxs indi beli bükülü gəzir, gözlərini yerə dikərək ayaqlarını arxasınca sürükleyirdi, gözətçilərdən biri onu səsləyəndə isə diksinirdi.

Nə üçün onun başına belə oyun açmışlar?

O bilirdi ki, Jan-Jakda nə isə təhlükəli bir şey vardır. Onun özündə boğub yox etmək istədiyi bir xatirat, «Eti-rəf»ın əlyazmasının kənarındaki bir qeyd haqqındaki xatirat amansız aydınlıqla təkrar-təkrar yadına düşürdü. «*Thelo, thelo manenaj* – mən dəlilik etmək istəyirəm, bəli, istəyirəm» – deyə Jan-Jak öz əlyazmasının kənarında qalan hərflərlə səliqə ilə bu sözləri yazmışdı. Jirarden Jan-Jakin divanəliyini, onda gizli qalan bu təhlükəli və anlaşılmaz şeyi bilməli idi. O, bunu bilirdi, bu haqda isə susurdu, nə özünə, nə də başqalarına bunu etiraf etmirdi. İndi isə budur, Jan-Jakin divanəliyi bütün ölkəni başına götürmüştür.

Jirarden öz fikrindən qorxuya düşdü. Onun nə haqqı var ki, Paris müstəbidlərinin ağılsızlığının təqsirini müəllimin üzərinə yixa? Məgər belə fikirlər Jan-Jaka xəyanət deyilmə? Bulağa nə dəxli ki, suyu haraya və kimin üçün axır?

O, Jan-Jakin büstü qarşısında dayanırdı. O, bəli, Jirarden öz vəzifəsinin öhdəsindən gələ bilmədi, canlı Jan-Jaki düşmənlərdən qoruya bilmədi, ən dəhşətliyi isə budur ki, ölümündən sonra da onu qoruya bilmədi; o, Jan-Jakin əsərlərinin təfsircisi kimi də təslim olmuşdur. Tale Jirardeni

cəzalandırılmışdır – imtahandan çıxa bilmədiyi üçün intiqam ilahələri – furiyalar onu təqib edir.

O qorxurdu ki, ağlıni itirər. Öz-özü ilə danışmağa başlayırdı. «İqrar və inkardan həqiqət yaranır» – barmağını ibrət verirmiş kimi tərpədərək ucadan söyləyirdi. Yaxud: «İnsan mərhəmətlidir» – Jan-Jakin məşhur həkimanə sözlərini etinasızlıqla və acı-acı təkrar edirdi. Gözətçilər bu əcaib qocaya baxaraq başlarını bulayırdılar.

Onu öz dərdindən çox Fernand üçün çəkdiyi təlaşlar üzüb əldən salındı. O, öz iradəsinə üstün gələrək əsgərlərdən soruşdu ki, Fernandin başına nə getirmişlər. Əsgərlər çıyılörünü çəkdilər, onlar heç bir şey bilmirdilər.

Bir həftədən sonra müsyö Herberi onun yanına buraxdilar. Jirardenin ona ilk sualı bu oldu:

– Fernandin başına nə gəlmüşdür?

– Deyirlər ki, hələ istintaq həbsxanasındadır, – Herber cavab verdi.

– Sağdırmı? – Jirarden onun təsdiqini bir daha eşitmək üçün təlaşlı bir səslə yenidən soruşdu.

– Bəli, – Herber qətiyyətlə cavab verdi. – Mənə bunu müsyö Robine demişdir, o, yaxşı xəbərdardır.

Herber Jirardenlə alman dilində danışındı. Qvardiyaçılar əvvəlcə buna etiraz etdilər, sonra isə əl çəkib məhəl qoymadılar. Lakin inadçıl və uşaq xasiyyətli Jirarden bu sadiq adama zorla cavab verirdi. Jirardeni gəzintilərdə müşayiət edən Herber yalnız köksünü ötürürdü.

Bir dəfə belə gəzintilərdən birində Herber sevimli Lükretsinin şeirlərini, sanki, öz-özü üçün oxumağa başladı:

*Ey bəşər həyatı, insan həyatı, kor kimi ziülmətə  
sən qovuşursan.  
Gecələr qorxudan titrəyib əsən balaca uşaqtək  
insan da qorxur,  
Gündüz işığından və əşyalardan da, elə şeylərdən ki,  
uşaq xəyalı  
Röyada bunlardan heç də qorxmayıır.*

Burada isə çoxdan bəri dinib-danışmayan Jirarden dili gəldi, astadan və kinlə dedi:

– Onlar daha qorxuludur, – bir qədər susub sonra əlavə etdi: – Müsyö, əgər mənə Lükretsini oxumaqda kömək etsəydiniz, çox yaxşı olardı. Qorxuram ki, latınca biliyim buna azlıq edə.

Beləliklə, Fernand La Burbda, Jirarden isə Ermenonvildə Lükretsinin şeirləri ilə özlərinə ruh verirdilər. Bu böyük, amansız və acı dönüş zamanında bir çoxları Fransada Lükretsinin şeirlərini mütləci edirdi, həmin il Parisdə onun əsərlərinin dörd yeni nəşri çapdan çıxdı.

Müsyö Herber Jirardeni öz şəxsi taleyi barədə söhbətə çəkməyə təkrar-təkrar ehtiyatla səy etdi. Lakin Jirarden həmişə onun sözünü yarımcıq kəsərək bildirirdi ki, bu barədə boşboğazlıq etməyin heç bir mənası yoxdur; hətta Jan-Jakin dediyi sözlərin də heç kimə bir faydası olmayıb. Əksinə olub. Herber cavab vermədi, yalnız qüssə və məzəmmətlə Jirardenə baxdı.

– Məgər bu, belə deyilmə? Məgər mən haqlı deyiləmmi?  
– Jirarden bir qədər sonra həlimliklə soruşdu.

405

Müsyö Herber isə astadan, lakin qətiyyətlə cavab verdi:

– Yox, cənab markiz, siz haqlı deyilsiniz. Mən hətta sizin bu vəziyyətinizdə də sizə rüsxət verə bilmərəm ki, kiminsə başını məst etdiyi üçün nəcib şərabı pisləyəsiniz.

Həmin gün Jirarden uzun müddətdən bəri ilk dəfə olaraq işləməyə səy etdi. O, özünün «Ümumi iradələr qanununun təsdiq edilməsi haqqında» ocerkinin əlyazmasını tapıb gətirdi. İş onu bərk məşğul etdi, bir neçə gün sonra sədaqətli Herberdən soruşdu:

– Necə bilirsiniz, öz ocerkimi «Ümumi iradə və Jan-Jakin nəzəriyyə sistemində onun əhəmiyyəti» adı ilə böyük və prinsipial bir elmi əsərə çevirim, ya yox?

Herber sevincək ona baxdı.

– Bax görürsünüzüm, cənab markiz, indi, nəhayət, siz də dələsiqliqdan çıxdınız, məni biədəb ifadə üçün bağışlayın. Mən demək istəyirdim ki, indi siz də başa düşdünüz: məbədlər tövləyə çevrilmişdir, allahlar isə sağıdır. Nə qədər xoşbəxtəm!

Bir müddət iş Jirardeni məşğul edirdi. Sonra isə yenə dərin düşüncələr və mütəəssirlik saatları başladı. Ona bir müddət sonra oxumağa icazə verilən qəzet xəbərləri də markizi yenidən əzablı şübhələrə saldı. O, qiyamçıların

əyalətlərdə törətdikləri qanlı qırğın, qorxu yaratmaq üçün Konventin gördüyü daha çox amansız cəza tədbirləri haqqında xəbərləri oxudu. Bütöv şəhərlərin qırılıb məhv edildiyini öyrəndi.

Jirarden bir dəfə oxudu ki, qısa çəkən oyuncaq mühakimə işindən sonra kraliça Mariya-Antuanetta edam edilmişdir. O, bunu vaxtından xeyli gec oxumuşdu: kraličanın cənəzəsinin əhəng çalasında yandığı gündən artıq bir həftədən çox keçmişdi.

Mariya-Antuanettanın aqibəti onu daha ağır və mühüm hadisələrdən çox həyəcana salmışdı. Mariya-Antuanettanın çöl gülləri ilə Jan-Jakin qəbrini necə bəzədiyi və bununla da onun xatirəsini ləkəsiz saxlamağa necə kömək etdiyi Jirardenin yaxşı xatirində idi. Habsburq şahzadəsi Mariya-Antuanetta o qədər də ağıllı deyildi. Ancaq iztirablar, əzab-əziyyət ağılı itiləşdirir, bunu indi öz şəxsi təcrübəsindən bilir. Görəsən, Mariya-Antuanetta öz son saatlarında başa düşdümü ki, Jan-Jakin əsərləri və xatirəsi onu gilyotin bıçağının altına gətirməkdə nə qədər çox iş görüb?

Günlərin bir günündə Jirardenə nəzarətçi qoyulmuş kapral Qrapen mehribanca gülümşəyib dedi:

– Ey sabiq, şadlan, sənin yanına qonaq gəlib. – O, sözünü deyib qurtarmağa macal tapmamış qoca Robine qapı ağızında göründü.

Bu çağırılmamış qonağı qəbul etmək Jirardenin heç könlündən deyildi. Lakin o, birdən iztirabla hiss etdi ki, ətrafında olduqca az adam, cəmisi üç nəfər qalmışdır: ölü Jan-Jak, sağ Herber və nə ölü, nə də diri olan sevimli oğlu Fernand. Deməli, Jirarden Robineni də özündən itələmə-məlidir.

Son bir neçə həftədə müsyö Robine də çox ağır hallar keçirmişdi. Jilberta öz çılgın məyusluğundan qaradınmaz olmuşdu. O, Jirardenlərin bədbəxtliyində özünü təqsirləndirirdi; inad edib deyirdi ki, Fernandi qaçmağa inandırmalı idi. Ona heç bir təsəlli sözü, ağıllı dəlillər təsir etmirdi. Öz gücsüzlüyünü dərk etmək Robineni didib-parçalayırdı, lakin Jirardenlərə kömək etməyin bir yolun bilmirdi. Yalnız sevinməli olurdu ki, parisli qaniçənlər onun özünü ələ keçirməmişlər. O, özünü son dərəcə qoca hiss edirdi.

Lakin özünü elə aldı. Yox, belə yüngülçə təslim olma-yacaqdı. O, hər şeydən əvvəl, etibarsız sabiqin yanına getmək üçün bir vasitə və yol axtarıb tapdı. O nəinki qoca kəndli paltarı geymişdi, elə özü də belə idi; əslən kəndli olan kapral Qrapen və onun kəndli qvardiyaçıları qoca Robineni qəsrə buraxdılar.

Robine qırış üzündəki qırışları daha da artırın hiyłəgər bir təbəssümlə Jirardenin qarşısında dayanmışdı.

— *Ça y est*, bu da biz, — Ermenonvil senyoruna baxdı. Jirarden özünü düzəldib hərbi qamətini saxlamağa nə qədər səy etdişə də, bir şey çıxmadi: o, haldan düşmüş, taqətsiz bir qoca idi. Robine iftixarla hiss etdi ki, özü bu sabiqdən cavandır.

Jirarden həyəcanını yatıraraq Fernandı soruşdu. Bəli, Robinenin xəbəri vardır. Fernand hələ də La Burbdadır, La Burb isə bütün istintaq həbsxanalarından ən yaxşıdır. Robine cəsarət edərək cənab qrafa gizlicə bir qədər pul — bir neçə min livr də vermişdir.

— Mən ilk imkan olan kimi bu məbləği sizə qaytararam, — Jirarden əzəmətlə söylədi, lakin dərhal səmimi surətdə mütəəssir olaraq əlavə etdi: — Müsyö, sizə olduqca minnətdaram.

Robine buraya tez-tez gəlib-gedirdi. Jilberta da mütləq Jirardenə baş çəkmək istəyirdi; Robine onu bu işdən gücbəla ilə saxlayırıdı. Hələ bircə bu çatışır! Cavan və göyçək qadın o saat gözə çarpa bilər, özünü də, onu da təhlükəyə salar, Jirardenin də vəziyyətini pisləşdirər.

Lakin bunun əvəzində Robine bəzən nəticəsi Mariya-Sidoniyanı özü ilə getirirdi. Qoca ilə balaca qız dostlaşmışdır. Körpə qız sadə kəndli köynəyinə alışmışdı; bu paltarda özünü çox yaxşı hiss edirdi. Ona əvvəlki həyatdan qalan yeganə şey qocalıb tənbəlləşmiş olan kök balaca it Ponpon idi. Robine ilə uşaq kəndli arabasında gəlirdilər; Robine arabaya kartof və ya bu cür başqa bir şey yükleyib özünü elə göstərirdi ki, bazara gedən yolda tanışına baş çəkməyə gəlibdir.

Milli qvardiyaçılar uşaqları sevirdilər, onlar Mariya-Sidoniya ilə məmənuniyyətlə zarafatlaşdırıldılar. Bir dəfə Robine gələrkən əsgərlər nahar edirdilər. Onların çoxu cənublu idi; nahara, bir qayda olaraq, dovşan ətindən içərisinə çoxlu sarımsaq vurulmuş ədvιyyəli qovurma bişirilirdi. Onlar

qocaya və körpəyə nahar təklif etdilər. Xörək qocanın xoşuna geldi, ədviyyəyə alışmamış Mariya-Sidoniya isə yemək istəmədi. Əsgərlər gülüşür, onu yemək üçün dilə tutub tələb edirdilər ki, alma çaxırından da bir az içsin. Onlar qızı hədələdilər ki, əgər yeyib-içməsə, onu bir daha buraya, qəsrə gəlməyə qoymayacaqlar. Mariya-Sidoniya, nəhayət, əsgərlərin qəhqəhələri altında ikrah hissi ilə qovurmadan yeyib, çaxır içdi. Onun ürəyi qalxırdı, bu isə əsgərləri daha bərk güldürüdü.

Bu əhvalat Jirardenə daha böyük qəm-qüssə gətirdi. Robine ona təsəlli verməyə çalışaraq: «Cənab markiz, – dedi, – pis yuxu tez dağılıb gedər. Həm də sizin düşündüyündən tez; həyatında az şey görməmiş bu qoca adamın inanın. Bu baş verəndə isə, – hiyətənəcəsinə gülüm-səyib yarızarafat, yarıciddi sözünə davam etdi, – sizə böyük bir minnətim olacaq. Bilirsınızmi, mən o vaxt öz Latur qəsrimi yenidən düzəltdirmək fikrindəyəm, bağları sizin üslubunuzla salmaqda mənə mütləq kömək edərsiniz. Geriyə, təbiətə doğru, cənab markiz!»

#### IV fasıl ZƏNCİRİN BİR HALQASI

Robespyer vaxtilə Monteskyödən Jan-Jakin sitat gətirdiyi sözləri tez-tez özünə və dostlarına söyləyirdi: «Bizim nəsillər, bəlkə də, belə hesab edəcəklər ki, biz həddindən artıq qan axıtmışq və həddindən çox azadlıq düşmənlərinə aman vermişik». Ölüm cəzasının ləğvinə səs vermiş həmin Robespyer qorxutma vasitəsindən daha rəhmsizcəsinə istifadə etməli idi. Yüksək sayıqlıq nəticəsində o vaxtadək zərərsiz hesab edilən vətəndaşlardan getdikcə daha çoxu Respublikanın düşmənləri cərgəsinə düşürdü. Həddən artıq müləyim baxışlı vətəndaş da, həddən artıq qəti baxışlı vətəndaş da düşmən idi. Kim ki həddən artıq inanındı, düşmən idi, lazımı qədər inanmayan da – düşmən idi. Tütqun xəyallar aləminə qapılan Robespyer düşüncələrə və bunları gizlədən başlara nəzarət edirdi.

O, yenə əvvəl mötədillərin Konvent iclaslarında iştirak edən başçıları – jirondistlərlə haqq-hesab çəkdi. Onların

hamısı – iyirmi bir nəfər məhkəməyə çəkilərək mühakimə edilib gilyotinin ağızına verildi.

Yeni məhbuslar jirondistlərin son günlərini – onların tribunal qarşısında özlərini necə mərdlik və bəlağətlə müdafiə etdiklərini, öz haylarına deyil, yalnız Respublikanın hayına qaldıqlarını La Burbda başqa məhbuslara nağıl edirdilər; onlar edamdan əvvəlki gecə imtiyazlı afinalıların ziyafət məclisini xatırladan ümumi süfrə başına yığılıbmışlar; onlar edam kürsüsünə inqilabi himn oxuya-oxuya gedibmişlər.

Fernand onlar haqqında söhbətləri hərisliklə dinləyirdi. O, bu qrupdan olanların, demək olar, hamısını şəxsən tanıydırdı, bəzilərini isə özünə dost hesab edirdi. Bu «mötədillər» mötədillikdə heç də fərqlənmirdilər; Fernandinin üzv olduğu həmin qanunvericilik məclisində onlar radikal cinah təşkil edirdilər. Konstitusiyanın əsaslandığı həmin cəsarətli, qürurlu müddəaları məhz onlar qurmuşdular; Avropa hakim-mütləqlərinə məhz onlar müharibə elan etmişdilər: bu adamların ürəyi qorxu nə olduğunu əsla bilməmişdi. Onlar Fransanın ən parlaq zəkali oğulları, Jan-Jakin sədəqətli davamçıları idilər.

Məgər onları ölümə göndərənlər Jan-Jakin sadıq şagirdləri deyildilərmi? Görəsən, onlardan hansıları tarixdə onun ən yaxşı şagirdləri olacaqdır – öldürülənlər, yaxud onları öldürənlər?

Bu günün xadimləri olan Robespierre və Sen-Jüst jirondistləri ona görə mötədil elan etmişdilər ki, onlar düşməni məhv etmək əvəzinə onunla mübahisəyə girişirdilər. Bu da doğru idi ki, jirondistlər Respublikanı bir yerə sıxlasdıra bilməmişdilər – onların verdikləri qanunlar həddən artıq ədalətli idi. Əlbəttə, doğru idi ki, jirondistlər öz vəzifələrinin öhdəsindən gələ bilməmişdilər. Robespierre ilə Sen-Jüst isə öz vəzifəsinin öhdəsindən gələ bilməyənlərin hamısını vətən düşməni adlandırır və məhv edirdilər. Onlar vətənin bütün düşmənlərini, hətta təhlükəli olmayanlarını da məhv edirdilər. Onların məntiqi gilyotin idi. Bəlkə də, inqilab üçün başqa bir məntiq mövcud deyildir.

Fernand indi özünə etiraf etdi ki, mahiyyət etibarilə onun özü də jirondistdir.

Doğrudur, o, ehtirasla təsdiq edirdi ki, inqilabı yalnız xalq edə bilər. Lakin öz zəmanəsinin bütün təhsil görmüş

adamları kimi o da ürəyinin ən dərin guşələrində ümid edirdi ki, inqilabı yuxarıdan, xalqın iştirakı olmadan həyata keçirmək olar. Həm də təhsilli adamların hamısı kimi o da özünün xalqı sevməsinə dair bütün sübut və izahlarının ziddinə olaraq xalqa xeyirxah etinasızlıqla yanaşırıdı. «Biz elmlilərin, şübhəsiz ki, xeyirxah niyyətləri olmuşdur, – deyə o düşünürdü, – lakin biz xalqa yuxarıdan aşağı baxmışıq, biz onun ciyninə döymüşük, biz xalqla ümumi dil tapmaq üçün özümüzə zəhmət verməmişik, biz antik aləmdən götürdüyümüz qəhrəmanları, öz Qrakxalarımızı, öz Sparta-kimizi da, öz Tsintsinnatımızı da zorla ona qəbul etdirmək istəmişik, xalq bizi başa düşmədikdə isə xeyirxah adam kimi gülümşəmişik. İndi isə xalq bizi zibilxanaya atmışdır. Həm də lap ədalətli olaraq. Çünkü bizim incə əllaməliyimiz özünü doğrultmadı. İngilabi həyata keçirən və tarixi yaranan isə xalqın biçimsiz açıq müdrikliyi olmuşdur».

410

Yox, Fernand xalqı başa düşməmişdi. O, Jan-Jakı da başa düşməmişdi. Jan-Jak öz dahiliyinə görə tənha və ayrı olmasına baxmayaraq, xalqla ünsiyyətini saxlaya bilib, o, öz əzəmətini başa düşə-düşə özünü itaətli saxlamışdır. Ona, Fernanda itaət qabiliyyəti verilməmişdir. O, təkəbbürlə öz «mən»ində qapanıb qalmışdır. Bəlkə də, öz mənşəyindən doğan qüruru azaldıb, lakin bunun yerini mənəvi təkəbbür tutmuşdu.

Həbs edilən vətəndaşların yeni, lakin tamamilə başqa bir dəstəsi La Burbu doldurmuşdu.

Jirondistləri yixib, bununla da qeyri-məhdud hakimiyyət əla keçirən Robespierre özünün tərəfdarları ilə birlikdə xeyirxahlığın dar və yoxuş yolu ilə möhkəm addımlarla irəliləyirdi. Onu Təmiz İdrakin çılğın davamçılarının əxlaq pozğunluğu hələ çoxdan əsəbiləşdirirdi. O, vaxtilə bu adamların Konventi necə öz təhqiramız «İdrak ayını»ni təsdiqə məcbur etdiyinin passiv bir şahidi olmuşdu. Jan-Jakın sadiq şagirdi olan Robespierre Ali Varlığa ürəkdən inanındı. Ali Varlığı inkar edən, Respublikanın atası Jan-Jakı da inkar etmiş olurdu. Robespierre ateizmi aristokratlara məxsus əks-inqilabi və qüsurlu bir təlim elan etmişdi. O, xalqı Ali Varlığa inanmamağa təhrik edən bu qudurğanlara, azgınlara, fanatiklərə divan tutmağı qət etmişdi.

Vətənin bu növ düşmənlərindən bəziləri artıq La Burba gətirilmişdi. Məsələn, deputat Rike də onların içərisində idi: o, tutqun halda bildirirdi ki, özlərinin şəxsi, əlbəttə, xeyli məhdud idraklarına bel bağlamaq əvəzinə hər şeydə Ali Varlığa ümid bəsləyən adamların idarə etdiyi respublika labüddən məhv olacaqdır. Vətəndaş Bosse isə Robespyeri bərkdən söyürdü: o, hay-kük salıb deyirdi ki, qoy zavallı Robespyer – bu qansız adam özünün bütün tədbirliliyi, müstəqimliyi və gilyotini ilə birlikdə gəlib vətəndaş Bosse-nin ayaqlarının bitişdiyi yerindən öpsün.

İndi La Burba əvvəlki məhbuslardan bəziləri ilə bərk düşməncilik münasibətində olan dustaqlar da gəlmişdi. Hələ bu yaxınlarda hakimiyyət başında duran yeni məhbuslar ya bilavasitə bu məhbusları, ya da onların qohumlarını həbsxanalara atmışdır. İndi isə onların hamısı – təqibçilər və onların qurbanları burada məhbus idi. La Burbda gərginlik artırdı. Zalda, bu kiçik meydancada iki aləm – özünə xas olan yüngül rişxəndli köhnə, ədəbli və nəzakətli aləmlə, səbirsiz təcavüzkar və olduqca tərbiyəsiz olan yeni aləm bir-biri ilə toqquşmuşdu.

Russonun dul arvadının himayəçisi, keçmiş katolik rahibi, deputat Şapleni La Burba gətirdilər. O, Robespyerin qəzəbini çıxdan özünə cəlb etmişdi. Ədəbsiz «İdrak ayını»-nın başlıca təşəbbüsçüsü olan Şaplen, Robespyerin fırınçə, özünün ayıblı və ləyaqətsiz bəlağeti ilə adamları ən qudurğan eyş-işrətə təhrik edirdi. Robespyer onun təkcə vətənpərvərlik əleyhinə olan əsəbi ateizminə nifret etmirdi: o, bu natomiz, pintlə və noxtasız adəmi bir fanatik coşqunluğu ilə təqib edir və onun ideyalarından daha artıq əxlaqını və həyat tərzini Şaplenin əsas günahı hesab edirdi. Robespyer Şapleni bunda təqsirləndirirdi ki, o, Ost-Hind kompaniyasının ləğvi zamanı və bir sıra digər xidmət əməliyyatlarında əmlakı gizlətmış və sonralar, kral sərdabələri dağıdılar kən müxtəlif qiymətli təbərrükləri mənimsemışdı.

İndi budur, La Burba salınmış Şaplen özünün nə vaxt tribunal qarşısına çağırılacağını gözləyirdi.

Şaplen Robespyerin gic qısqanlığından, Respublikanın nankorluğundan və xalqın vəfasızlığından öz məhbus yoldaşlarına qəzəblə şikayətlənirdi. Sabiq vaiz olan Şaplenin parlaq natiqlik qabiliyyəti var idi; o nə vaxt olur-olsun,

danişmağa başlayan kimi həmişə camaat onun başına yığışır və onun nitqinə ləp aludə olurdular. Mütləqiyətə meyil göstərməkdə şübhə altına alınıb həbs edilmiş bir çərçi bir dəfə xaç çəkib:

— Dostum, — dedi, — sən ruhuma qüvvət verib məni ürkləndirdin, — sonra da ona bir parça hisdə qurudulmuş kolbasa verdi.

Özünün və öz taleyinin Fernandi maraqlandırdığına sevinən Şaplen qəlbini ona açıb özünə bəraət qazanmaq üçün bir fürsət axtarırdı. O, Fernanda deyirdi ki, Respublika rəhbərlərinin əksəriyyətinin əksinə olaraq, onun daxilindəki insanpərvərlik səsini daşqəlbli nəzəriyyələrin boğmasına yol verməmişdir; sonra o, həyatlarını xilas etdiyi bir çox adamların adını Fernanda sayırdı. Onların arasında hətta Respublikanın abbat Sikar kimi düşmənləri də var idi. Məsələ burasındadır ki, abbat, Avqustinin latin dili haqqında gözəl bir oçerk yazmışdır, Şaplen isə əqlin yaratdığı yüksək sənət əsərlərinin duskünüdüür. Elə bundan ötrü də dəlibəş Robespyer onu nəinki təkcə həyatdan, hələ vəfatından sonrakı şöhrətindən də məhrum etmək istəyir. Robespyer Şaplenin ardınca allahsızlaşdırılmış, amma bundan daha da işıqlı olmuş insaniyyət yüksəkliklərinə gedə bilmədiyindən Şapleni alçaq ehtiraslardada, mənfur mənfəətpərəstlikdə ittiham edir. Yaxşı ki, Şaplen incəsənət əsərləri olan bəxşışları qəbul edib, yoxsa başqa bir vaxtda, bəlkə də, pul ola bilən gözəl kitablar, yəqin ki, sovrulub havaya gedəcəkdi. Bəs bütün bunlardan nə çıxar? O, bu səbəbdən öz ideallarına, heç olmasa, zərrə qədər xəyanət edibmi? Görəsən, onu xristian səmalarına hücum edərək xristian allahlarını oradan bayra atmağa nə məcbur edib, mənfəətpərəstlikmi, ya başqa bir şey?

— Məgər mənim moizə etdiyim həqiqət — həyatı sevdiyim, gen-bolluq və təmtəraq sevdiyim üçün həqiqətlikdən çıxır mı? — Şaplen qızışırıldı. — Mən puritan<sup>1</sup> deyiləm; kitablar və şəkillər mənim ürəyimi şad edir. Ah, görəsən, evimə doldurduğum gözəl şeylərin başına nə gəldi! — o, acı-acı söylədi. — Axi bu vəhşilər onları başa düşmürələr. Bəlkə də,

<sup>1</sup> Puritanlar — puritan-ingilis ibadətini katolisizmdən təmizləməyi əsas götürən protestant təriqəti (XVI əsrдə yaranmışdır). Puritanların sinfi əsasını ticaret burjuaziyası təşkil edirdi. Məcazi mənada: ciddi, başlıca olaraq zahiri mənəviyyatlı adamlar.

onlardan biri Jan-Jakin əli ilə üzərində ölməz sözlər yazılış bir kağızdan indi ayaqyolunda istifadə edir.

Şaplen bəzən rəhmdilik edərək adamları ölümdən qurtardığını söylərkən yalan demirdi. Lakin o, bəzən xırdaçı intiqam hissindən adamları öldürdüyüünü susaraq söyləmirdi. O, uşaqlıqdan lap incik idi, yaman kinli olduğundan onun heysiyyətinin bir balaca sancılmasını əsla unutmurdu, buna görə də bir çoxları ona etdikləri və onun yarısını unutduğu pisliyin ağır cəzasını çəkirdilər. Məsələn, hökumətin tapşırığı ilə Şaplenin həbs edilməsi üçün order imzalamış məhkəmə hakimi Lariver və Şaplen hələ kapusin olarkən öz şeirlərində onu həcv edən pater<sup>1</sup> Venans Şaplen hakimiyət başına keçərkən başlarını qurban verməli olmuşdular.

Şaplenin bəxti gətirməmişdi: məhkəmə hakimi Lariverin əmisi oğlu və pater Venansın bacısı oğlu La Burbdakı məhbuslar içərisində idи. Onlar Şaplenin də bu kədərli evə düşməsinə aşkar sevinirdilər; onlar Şaplenə öcəşir, onun axıcı nitqlərini gülməli atmacalarla yarımcıq kəsirdilər. Düşünüb onun başına yeni-yeni müsibətlər açırdılar.

La Burbun sakinləri tribunalı, gilyotini və öz-özlərini məsxərəyə qoyaraq məşum məzhəkələr oynayırdılar. Venans ilə Lariver Şapleni belə məzhəkənin baş iştirakçısı etmək üçün dustaqlardan bir neçəsini dile tutub razı etmişdilər. Həmin dustaqlar Şaplen yatağında uzandığı vaxt onu tutub «İnqilabi tribunal»a sürüklədilər, müqəssir olduğunu boynuna qoyub edam etdilər. Sonra isə o, məhsər ayağına çəkildi; indi o, şəxsi ədavəti üzündən gilyotin ağızına göndərdiyi adamların qətli üçün cavab verməli idi. Həmişə kefi kök olan və öz hissələrini coşqunluqla bürüzə verən Şaplen La Burbun belə zarafatları sakitcə qarşılıyan başqa sakinlərinin əksinə olaraq, gecə köynəyində titrəyib əsə-əsə nə isə anlaşılmaz sözlər deyib donquldانırdı; mahir natiq olan Şaplen bu vaxt çox zavallı bir məxlüqa bənzəyirdi. Çıxarılan hökm onu intiqam ilahələrinin təqibinə verirdi, sonra isə bir neçə məhbus intiqam ilahələrinin mahnisini oxuyaraq onu binanın dəhlizləri boyu qovurdu.

Ölüm təhlükəsi altında da olsa, öz sakitlik və ehtiyatlığını saxlaya bilən olduqca həssas Şaplen həmin gecənin

<sup>1</sup> Pater – katolik ruhanisi, keşiş

əziyyətindən hələ də özünə gələ bilmirdi. Əvvəllər özünün tribunal qarşısında son nitqini necə söyləyəcəyi ona ləzzət verirdi; öz edamı vaxtı atəşfəşanlıq sıfariş etmək fikri onun qəlbini fərəhlə döyündüründü. İndi isə ömrünün son bir neçə günüünü yaşamağa da iqtidarı yox idi. O, zəhər içdi. Lakin zəhərin təsiri heç də ani deyildi. Şaplen amansız ağrılardan qovrularaq fəryad edirdi, adamlar axışib gəldilər, rəhmdil doktor Dupont ona zəhəri zərərsizləşdirən dərman verdi və onun həyatdan getmək cəhdi belə gülünc bir məzhəkəyə çevrildi.

Respublikanın yaradılması və möhkəmləndirilməsin-də Şaplenin də bəzi-para xidmətləri var idi. Elm və incə-sənətdən başı çıxırıldı. Ölkenin ən yaxşı natiqlərindən biri olan Şaplen inqilabın bir çox hadisələrini sərrast və obrazlı, yüksək pafoslu və satirik ifadələrdə təcəssüm etdirmişdi, bu ifadələr isə bütün xalqların danışq dilinə keçmişdi. Şaplenin belə hesab etməyə tam haqqı var idi ki, onun ölümü ona faciəvi şəxsiyyət halı yaradacaq. İndi isə budur, bir neçə miskin zirramanın əyləncəsi onu təlxəyə çevirmişdi – xatirəsi də həmişə gülünc bir xüsusiyyət kəsb edəcək.

Bir həftə sonra onu mühakimə etdilər. Prokuror hətta böyük bir ittiham nitqi söyləmək üçün belə özünə əziyyət vermədi; o, bir neçə laqeyd ifadə ilə vətəndaş andlı məhkəmə iclasçılarını «firildaqçı və möhtəkir Şaplen» üçün ona layiq olan ölüm hökmü çıxarmağa çağırırdı. Özünü ələ alıb parlaq və odlu bir nitq söyləməyə hazırlaşan Şaplen ağızını açıb danışmağa başlayan kimi tribunalın sədri ona susmağı və öz boşboğazlığı ilə andlı məhkəmə iclasçılarını daha mühiüm işlərdən yayındırmamağı təklif etdi. Şaplen gilyotin qarşısına gedərkən bir vaxtlar bu şışman adamı tez-tez gurultulu alqışlarla salamlayan parisililər indi ona axmaq və məsxərəçi sözlər atırdılar. Şaplen beləcə də son sözünü söyləmədən öz natiq başını gilyotinin kötüyü üstə qoydu. La Burbun sakınları onun həm faciəli, həm də gülməli ölümü haqqındaki xəbəri qəzəble, iztirabla, tükləri ürpərə-ürpərə və istehza ilə dinlədilər. Lakin heç bir saat da keçmədi ki, onlar Şaplenin taleyini unutdular – La Burbun divarları arasında baş vermiş əhəmiyyətsiz bir hadisə onları bərk həyəcanlandırmışdı.

Doxsanyaşlı vətəndaş qadın Prevonun üstü brilyantla bəzənmiş kiçik qızıl saatını oğurlamışdır. Zalda oyunlarda iştirak edib əylənən şən qarı saatı öz kamerasında qoymuşdu.

La Burbda oğurluq nadir hallarda olurdu; məhbuslar arasında mövcud olan həmrəylik nəticəsində oğurluq ən həqarətli bir cinayət hesab edilirdi. Saati çıyılindrındə kral zanbaqları döyülmüş gənc inqilabçının, xanımların sevimliyi olan boylu-buxunlu gözəl Dübivenin oğurladığı məlum olduqda qəzəb və nifrətin hüdudu yox idi. Dübive özünü həmişə elə göstərirdi ki, guya, pula ehtiyacı yoxdur, öz dostu olan qadınlara nəfis hədiyyələr, gül dəstələri və konfet alıb verməkdə xəsislik etmirdi; indi isə budur – qoca bir qarının, vətəndaş Prevonun saatını oğurlamışdı! Nifrət və həqarət onun başına dolu kimi yağıdı. Hökumət dairələri də belə hesab etdilər ki, bu oğurluq Dübivenin comərdliyinin əksinə dəlalət edir, bununla birlikdə, onun vətəndaşlıq etibarını da şübhə altına alır. Onun inqilabi əqidəsinə olan inam sarsıldı, bundan belə yalnız döyülmüş zanbaqların həqiqiliyinə inanırdılar. Dübiveni məhkəməyə cəlb edib gilyotinin ağızına verdilər. La Burb sakinləri hökmün ədaləti olduğu ilə razılaşırdılar. Onun süləndiyi xanımlar isə indi bundan utanıb-qızarırdılar. Prevo qarı dedi:

– Dəhşətdir! Yazıq oğlan! Mən əgər belə bilsəydim, saat barədə ağızmanın bir kəlmə söz də qaçırmazdım.

Belə nazikürəkliliyinə görə qarını bərk tənqid etdilər.

Şaplenin mənalı, həm də mənasız, rişxəndli, faciəli və gülməli ölümü Fernandi da bərk həyəcanlandırmışdı. Lakin hamı kimi o da bunu çox tez unutdu; saat oğurlığının doğurduğu hay-küy Şaplenin taleyindən doğan kəskin və acı kədəri təmiz yuyub aparmışdı. Hamı kimi Fernand da özünü danlayırdı ki, bədəninə kral zanbağı döyülmüş bu adamın lütfkar və nəvazişli ədası arxasında nələr gizləndiyini sezə bilməmişdi, hamı kimi o da onun edam edilməsindən bir qədər məmənunluq duyurdu.

Fernand bütün bu duygular haqqında özünə hesabat verəndə pərt olurdu. Şaplen böyük bir sima idi. Zəif və gülməli cəhətlərinə baxmayaraq, sadiq inqilabçı olan Şaplen yeni Fransaya böyük xidmət göstərmişdi. Bəs axın nə oldu? Onu, Jan-Jakın şagirdini, öz təkraredilməz fərdiyəti

ilə bu qədər öyünən xəyalpərvər Fernandi kiçik və adı bir firildaqçının taleyi, siyaset adamı və alim Şaplenin qəribə və mənali ölümündən daha çox həyəcanlandırmışdı. Fernand ümumi əhvali-ruhiyyəyə qapılmışdı, onun böyük və sonsuz kədəri kiçik intiqamçılıq və xırda bikeflik hissinə asanlıqla güzəştə getmişdi.

O, öz hissərinin səbatsızlığından mütəəssir olmuşdu. Lakin mütəəssirlik tədricən dərk etməyə, sonra isə məm-nunluğa çevrildi.

Deməli, o, digərlərindən heç bir şeylə fərqlənmirdi. O da onlar kimi duyub hiss edirdi; La Burbun sakinləri, bir növ, özlərinə məxsus ailə, yekcins kütlə təşkil edirdilər, o da kütlənin bir hissəciyi idi. Əgər dərin düşüncə və mühakimələr zamanı bu kütlə onun nəzərində ayrı-ayrı fərdiyətlərə bölünürdüsə də, o, bu kütləyə məxsus olmaqdə qalırdı.

La Burb sakinləri bəzən özlərini əclafyana aparırdılar, bu əclaflıq ona da sirayət edirdi. Lakin bu yaxşıdır. Axi onlar burada, La Burbda – yaxşı və axmaq işlərdə bütöv bir vahiddirlər. Özünün son saatında kimin – sabiqin və ya inqilabçının qorxaqlığa nifrət və mərdliyə hörmət bəslədiyindən asılı olmayaraq, onlar bu keyfiyyətlərə münasibətdə yekdil idilər. La Burbun kütbeyin və miskin sakinləri küsüşür, başa düşmədikləri görüşlərə görə bir-birini bərk məsxərəyə qoyurdular; saatın öğurlanması onları İdrak ardıcılları ilə Ali Varlıq pərəstişkarları arasında gedən mübarizədən daha çox həyəcanlandırdı; əger şorba paylarkən birisi ona az düşdüyüünü zənn edirdisə, aralarında qəzəb və nifrət hissi alovlanırdı. Lakin Respublika ordusunun məğlubiyyətindən qüssələndikləri və ya onun qələbəsinə şadlıq etdikləri zaman sabiqlərdən tutmuş yakobinçilərədək hamısı alovlu fransız vətənpərvərləri idi.

Onlar burada, La Burbda bütöv bir vahid təşkil edirdilər. Onlar xalqa xas olan bütün ziddiyətlərə malik bir xalq idilər.

Fernand da bu xalqın bir hissəciyi idi.

## Vəsile İDRAK İLAHƏSİ

Bir dəfə axşam Fernand zalda oturduğu vaxt bir səs eşitdi:

– Dostum, siz buradasınız!

Fernand dik geriyə döndü, bu səs ona tanış idi. Bəli, bu, Lepeletenin rəfiqəsi, onun, Fernandin səmimi dostu Ejeni Meyyar idi. Qadın qorxu və sevincindən gülür və ağlayırdı.

Fernand ağlına sığışdırıa bilmədi ki, necə olur, onu, şəhid Lepeletenin yaxın adamını La Burbda məhbus edirlər.

Ejeni Meyyar nağıl etməyə başladı. Nə qədər qəribə olsa da, Şaplenin süqutu onu da öz ardınca çəkmişdir. Məşhur «İdrak bayramı» ərəfəsində Şaplen onun yanına gəlib İdrak ilahəsi rolunu oynamağı ona təklif etmişdi.

– Bu nacins oğluna baxanda ürəyim bulanırdı, – Ejeni nağıl edirdi. – Oynadığım bütün axmaq rollardan isə ən axmağı bu rol idi. Lakin boyun qaçıra bilərdimmi? Məni, şübhəsiz ki, oradaca dövlət əleyhinə fikir tərzində təqsir-ləndirib Tribunal məhkəməsinə verərdilər. Mən şəhid olmağa layiq deyiləm. İnanıram ki, Mişel məni anlardı.

Fernand da onu anlayırdı. Bu qadın həyatı və insan təfəkkürü ilə onun hərəkətləri arasındaki uğursuz ziddiy-yətləri biliirdi. Bu qadın Lepelete məsləkli adam idi. O, tale-yin istehzalı fəlakətlərinə çox da müsibət çəkmədən dözür-dü: tale onu bütün varlığı ilə üsyan etdiyi əməllər üstündə cəzalandırılmışdı.

Ejeni gülərək və ikrah hissindən əti ürpəşə-ürpəşə işin necə olduğunu çox ifadəli şəkildə nağıl etdi. Şaplen və ateizmin digər marşalları böyük «İdrak bayramını» çox qısa müddətdə hazırlayıb keçirməkdə israr edirdilər. Bayram iştirakçılara hazırlıq üçün üç gün vaxt vermişdilər. Opera teatrının bəstəkarı vətəndaş Hossek ilə baletmeyster Har-del «Biz Azadlığı alqışlayırıq» adlı balet-oratoriyasını «Biz İdrakı alqışlayırıq» tamaşasına elə uyğunlaşdırmaq tapşırığı almışdilar ki, onu Paris Məryəm-ana kilsəsində tamaşaşa qoymaq mümkün olsun. Qarqaraları, pərdələri, bütün teatr

avadanlığını indi «İdrak məbədi» adı almış Paris Məryəm-anə kilsəsinə daşdılar. Kilsənin balkonlarında bir dağ zirvəsi, bu zirvənin üstündə də «İdrak məbədinin» özünü qurmuşdular. Bunu tələm-tələsik düzəltmişdilər; əyninə ağ paltar geyib başına frikiya örtüyü salan, əlində nizə tutan Ejeni «məbəddən» çıxıb taxta oturduqda hər şeyin uçub tökülcəyindən qorxurdu. Əyinlərinə ruhani paltarı geymiş dörd nəfər bazar hambalı onu taxt ilə birlikdə «dağ zirvəsindən» götürüb titrəyən pilləkənlərlə aşağıya apardıqda o, qorxusundan ölü kimi donub-qalmışdı. Bunun ardınca gələn Paris küçələri ilə təntənəli yürüş mərasimi tamam bir məşəqqət idi. Yağış sel kimi tökürdü, Ejeninin ağ paltarı bir anda tamam islanmışdı, o, öz taxtında soyuqdan titimtitim əsirdi, onun məiyyətini təşkil edən rəqqasələr və xor oxuyan qadınlar daha bərk donmuşdular. Ondan daha yüngül geyinib ayaqlarında zərif balet tufliləri olan qızlar küçələrin palçığını basa-basa gedir və yağışın altında çimirdilər; lakin buna baxmayaraq, ifa etdikləri rola əsasən fərəhlə gülürdülər. Sonra isə iliklərinə qədər islanmış bu adamlar ağır soyuqdəymə xəstəliyinə tutulacaqlarından qorxa-qorxa bir neçə saat Konventdə oturub nitqlərə qulaq asır və öpüşlərə səbirlə dözürdülər, nəhayət, onların hamisini geriyə, kilsəyə apardılar.

Ejeni yüngül ahənglə danişa da, Fernand bu qadının, şübhəsiz ki, çəkdiyi olduğu bütün çımcəşməni, həya və məyusluğunu yaxşı duyurdu. Şən təbiətli Ejeni ən axmaq əhvalatları gülünc şəklə salıb danışmaq qabiliyyətini Lepeletedən mənimsəmişdi. Lakin bu qadın bayağılığa əsla dözə bilmirdi və çox yəqin ki, bütün bu axmaq və natəmiz işlərə baxıb Konvent üzvlərinin öpüşlərinə, camaatın vətənpərvərlik hissi ilə coşan ehtiraslı təmasına dözməli olarkən gülüşü ağızında qalıb boğazı qəhərlənmişdi.

Ejeni özünün istər-istəməz iştirak etdiyi amansız bir məzhəkə haqqında da nağıl etdi. Bu dəfə o, yenə İdrak ilahəsinin həmin paltarında Sen-Depi kilsəsinə qoyulmuş həmin taxtda oturmali olmuşdu, bu vaxt orada Fransa krallarının məqbərələrini talan edirdilər. Şaplenin qızışdırıldığı camaat, adları Fransa tarixini dolduran qədim kralların, şahzadələrin, nazirlərin və kilsə knyazlarının meyitlərini sərdabələrdən hay-küylə çıxarırdı. Sümükləri təhqir

edir, Lüdoviklərin və Fransuların, Filippplərin və Henrixlərin kəllələrini keq<sup>1</sup> şarı kimi diyirlədirdilər. Hər cür nəşlər, mumiyalanmış meytılər, skeletlər, habelə hökmdar əsaları, taclar, yepiskop əsaları və sair hakimiyət simvolları bir yerə yiğilib tökülür və camaat bu yiğinin üstündə oynaya- yaraq onu tapdayır, dağıdırıldı. Şaplen tacların qurşaqlarını, möhür-üzüklərini və digər yadigar şeylərini öz kolleksiyası üçün ayrıb bir tərəfə yiğirdi. Onlar əvvəlcə şanlı IV Henrixə aman vermək istədilər – həm ona görə ki, onun meytiti İtaliya üsulu ilə mumiyalandığından yaxşı qalmışdı, həm də o, xalq arasında çox məşhur idi. Lakin «İdrak» kahinləri buna mane oldular və Henixi, artıq digər kralların meytılərinin yandığı həmin əhəng çalasına atmağı əmr etdilər. Yalnız bir meytə – feldmarşal Türenin meytinə aman verdilər. Ejeniyə məlum olduğuna görə, sevimli generalı təbiyyat muzeyinə aparmışlar və çox güman ki, indiyədək orada, nadir heyvanların müqəvvvaları arasında qalmaqdadır. Axırıncı meyt əhəng çalasında yox olduqdan sonra Şaplen belə elan etdi: «Bununla da mütləqiyət erasına həmişəlik son qoyulur. Bundan belə bütün aləm, vaxtı Respublika təqvimi ilə hesablayacaqdır».

La Burb sakinləri Ejeni ilə fəxr edir və ona acıydırlar. Dönməz radikalların fikrincə, Ejeni məcburən oynamış olduğu İdrak ilahəsi rolü ilə fəxr etməli idi; onun üzərinə düşən əzab-əziyyət isə həmin günlərin əzəməti qarşısında bir o qədər də böyük cəfa deyildir.

Siyasi rəqiblər də daxil olmaqla hamı Ejeni Meyyari sevirdi. Onun burada olmasından La Burb həbsxanası nurlanmışdır.

Bir çox kişilər – bəziləri yöndəmsizcəsinə, bəziləri də nəzakətlə Ejeninin oyan-buyanına keçərək onun iltifatına nail olurdular. Lakin o, aşkar surətdə Fernandı hamidan üstün tuturdu. Hər yerdə və həmişə mümkün olduqca onunla birlikdə qalırdı, onun xəstə ayağının qayığısını çəkir, qüssəli, zarafatıvana, səmimi söhbət edirdi. Onların arasında başları üzərində dolaşan ölüm qarşısında zəif və güclü, səmimi və müdrik bir roman yaranmışdır.

Lepelete haqqında xatirələr onlara mane olmur, əksinə, bir-birinə daha da yaxınlaşdırırırdı. Onlar Lepeletonin

<sup>1</sup> Keq – dikiñə düzülmüş çölikləri şarla vurub-yıxma oyunu

həbsxanada qoyulmuş daş heykəlinin əzəmətli və eyni zamanda heç bir şey ifadə etməyən cizgilərinə baxıb gülümsəyirdilər. Canlı Lepeletenin ağıllı, kifir və xeyirxah siması nə qədər dəyişilmişdi!

Fernand ilə Ejeninin məhəbbətində mərhum haqqında xatırə, onların yaxın gələcəyində gizlənən bir təhlükə yaşayırırdı. La Burbun həyəcanlı mühitində bu məhəbbət onlara həyatın fərəhini duymağı, heç bir şeydən asılı olmayan səadətin yüngül və parlaq hissini bəxş etmişdi. Bu məhəbbət özünə hörmət təlqin edirdi, heç bir kəs heç vaxt bircə işarə ilə də olsun bu məhəbbəti pozmurdu.

Hər gün məhbuslardan birini zülmət səltənətinə aparırdılar, Ejeni də öz başı üzərini alan təhlükəni duyub hiss edirdi.

— Mən, əlbəttə, buna istinad edəcəyəm ki, əgər həmin ilahə rolunu oynamaqdan imtina etsəydim, məni ölüm təhdid edəcəkdi, — Ejeni bir dəfə belə söylədi. — Amma nə mənası? Tribunaldağı bu Brutlar, onsuz da, mənə belə cavab verəcəklər: «Vətəndaş, deməli, sən elə ölməli idin».

Başqa bir dəfə isə o, belə dedi:

— Əgər məni məhkum etsələr, onda özüm üçün Jan-Jak məzarı nümunəsində sıfariş etdiyim qəbir boş qalacaq: çox çətin ki, mənə, şahzadə qızların meyitlərinin başına açdıqları oyundan artıq rəhm etsinlər.

Ejeni belə söhbətlər edir, Fernand isə ona yüngül bir həsəd hissi və dalğın bir təbəssümlə qulaq asaraq görürdü ki, Ejeni bununla belə, bu taleyin ona da qismət olacağına ürəyində inanmir. Əslində, La Burbda ən nikbin adam iki nəfər idi: gənc Ejeni və doxsanyaşlı qarı, vətəndaş Prevo.

Bir dəfə Ejeni özü də bunu istəmədən bərkdən dedi ki, onun işi axırdı yaxşı qurtaracaq. O, Fernanda nağıl etdi ki, bir dəfə tora düşmüş çoxlu quş görmüş və bu quşları toru ilə birlikdə almışdı; quşsatın nə qədər başını bulamışdısa da, o, bütün quşları havaya buraxmışdı. Qaranquşların, qaratoyuqların, alacəhrələrin cəh-cəh vuraraq göy səmaya dikəlib uçmaları onun ən xoş xatırılardan biridir.

— Məni də buradan buraxacaqları saat gələcək, — Ejeni nağılıını bitirdi.

Bəli, bir səhər Ejeni yox oldu... Gəldiyi kimi də birdən-birə yoxa çıxdı. Fernand elə qorxmuşdu ki, elə bil, bu zərbə onun özünə dəymmişdi.

Sonralar o öyrəndi ki, Ejenini başqa həbsxanaya keçirmişlər, daha sonra da xəbər tutdu ki, Ejeni azad edilmişdir.

Fernand birinci qorxudan çox gec özünə gəldi.

Ejeninin burada olmaması onu bərk sıxırdı. O, əvvəlki kimi La Burbun həyatında iştirak edirdi, lakin onun boşluğunu və zəhlətökənliyini əvvəlkindən daha bərk duyur, tənhalıq istədiyini daha tez-tez və kəskin surətdə hiss edirdi.

O, dərin fatalist düşkünlük vəziyyətinə yuvarlanmışdı. O yanılırdı, başqları kimi deyildi. Öz bədbəxtliyi baxımdan Fernand başqlarından fərqlənirdi. Ürəkağrısı ilə öz-özünə deyirdi: «*Impares nascimur pares morimur* – Biz qeyri-bərabər hüquqlu doğulur, bərabər hüquqla ölürlük».

## VI fəsil

### ŞƏFQƏT AMANSIZ YOLLARI SEÇİR

421

Yakobinçilərin bütün dünyanın hərbçiləri tərəfindən həqarətlə baxılan və məsxərəyə qoyulan ordusu, ümumi əsgəri mükəlləfiyyət ordusu, «təəssüf edilməli icbari terror ordusu» qalib gəlirdi. Qazanılan qələbələr haqqında xəbərlər bir-birinin ardınca müxtəlif cəbhələrdən gəlirdi.

Paris şadlıq edirdi.

La Burb da şadlıq edirdi. Məhbuslar bağçada üçrəngli bayraq altına toplaşmışdilar: Jan-Jak ilə Lepeletenin büstləri onlara baxırdı. Məhbuslar La Burb sakinlərindən biri olan şair Vigenin yazdığı himni oxuyurdular. Həbsxana baxıcısı Tirion nitq söylədi, məhbuslardan bir çoxu nitqlə çıxış etdilər. Jan-Jakin əsərlərindən çoxlu sitatlar getirildi. Məhbuslardan biri, onu gözləyən hökmə şübhə etməyən «quduz» vəkil Bronyar ucadan səsləndi:

– *Res Publica! Morituri te salutant!*<sup>1</sup> Respublika! Ölümə məhkum edilmişlər səni salamlayır!

Həmi ona qoşuldu.

Qələbəni Ermenonvildə də bayram etdilər.

Jirarden başa düşürdü ki, əgər müttəfiqlərin orduları qalib gəlsəydi, onda o da, Fernand da başlarının üstünü almış ölüm təhlükəsindən qurtarardı. Bununla belə,

<sup>1</sup> Qədim Romada meydana çıxan gladiatoriłar sezarları bu söz-lərlə salamlayırdılar: «Salam, Sezar! Ölümə məhkum edilmişlər səni salamlayır!»

o, Respublikanın qələbələrinə səmimi-qəlbdən sevinirdi. Onun həbs gözətçiləri bayram süfrəsinə yiğisdiqda o, öz çaxır anbarından onlara ən yaxşı şərab göndərdi və onlarla bir süfrədə bayram etməsinə icazə istədi.

İndi isə budur, o, Milli qvardiyanın bir qədər yöndəmsiz, lakin yaxşı oğlanlar olan əsgərləri arasındadır.

– Sən bizi yaxşı şərabə qonaq etmisən, ey sabiq,  
– onlardan biri etiraf etdi.

– Qoca, sən etibarsız olsan da, yaxşı kişisən, – başqa birisi əlini onun çiyninə vurdu.

Jirarden onların ağır, lakin saf qəlblə söylədikləri zərafṭarlarına qulaq asır, Ümumi iradə haqqında düşünür və özünü Jan-Jakin sadiq şagirdi kimi hiss edirdi. Sanlı şəhərinin fanatik və hesiyyətli meri vətəndaş Vensan Yure bu qardaşlaşma bayramından xəbər tutub qəzəblənmişdi.

Vensan Yurenin əhvalının pis olmasına, onsuz da, səbəb var idi. O, deputat Şaplenə sədaqətli olduğunu gizlətmirdi, indi isə həmin Şaplenin vətən düşməni kimi başını bədənindən ayırmışdır. Bu isə Yure üçün bəbəxtliklə nəticələnə bilərdi.

Buna görə də Vensan Yure öz rəsmi-vətənpərvərlik vəzifəsini daha qeyrətlə yerinə yetirməyə başladı.

Vensan Yure qvardiyaçlarının yumşaq olduğunu eşidib Ermenonvilə yollandı. Kapral Qrapenə və onun əsgərlərinə respublikaçının sayıqlığı haqqında gurultulu nitqlə müraciət etdi. Onları hədələdi ki, rəisliyə şikayət edəcəkdir. Etibarsız Jirardenin bundan sonra xarici aləmlə hər hansı bir təmasda olmasına yol verilməsini qadağan etdi.

Belə bir igidlik göstərdikdən sonra vətəndaş Yure bütün parkdan keçib, təzim etmək üçün Jan-Jakin müqəddəs qəbrinə tərəf yönəldi. Sayıq mer, doğrudan da, yaxşı edib gəlmışdı. Burada nələr edildiyinə çıxdan nəzər yetirmək lazım idi. Axi bu Ermenonvil, bu park, eləcə də qəsrin özü – irtica dayağıdır! Hər addımباşı istibdad dövrünün dəhşətlərinə rast gəlirsən. Hər tərəfdə köhnə üsuli-idarənin sıq geyimli nümayəndələrinin heykəlləri görünür, çıxollarının da adı olduqca şübhəlidir: bu adlar əcnəbi, aristokrat adları olub həmin adamların indi Respublikanı hər tərəfdən mühasirəyə alan müstəbidlərlə əlaqələri olduğunu

göstərir. Jan-Jakin dəfn edildiyi müqəddəs torpaq da belə bir mühəsirə içərisindədir!

Sanlıyə qayıtdıqdan sonra vətəndaş Yure hakim xalqı belə bir rüsvayçılığa son qoymağa çağırıldı.

Sanlı vətənpərvərləri özləri ilə lazımı alətlər – balta, tiyə, ling, habelə bir çəllək alma şərabı götürüb üstüörtülü iki furqonla Ermenonvilə yola düşdülər. Onlar parka soxulub gül-çiçək ləklərini tapdaladılar və hər şeydən əvvəl, daş aristokratlardan bir neçəsinin burnunu hamarladılar. Sonra qollarını çırmayıb coşqunluqla əsas vəzifələrini yerinə yetirməyə başladılar. İki tikinti onları xüsusilə əsəbiləşdirirdi: burlardan biri bukolik<sup>1</sup> şairlərin Piramidası, ikincisi isə Fəlsəfə məbədi idi. Hər iki tikintidə əcnəbiləri təsvir edən barelyeflər və əcnəbi yazıları var idi; həm də, yəqin ki, vətənpərvəlik əleyhinə idi. İgidlər qoçaqcasına: «Rədd olsun istibdad!» və «Yaşasın Fransa!» – qışqıraraq yunan, Roma, ingilis və alman şair və filosoflarının heykəllərini vurub xincim-xincim etdilər. Fəlsəfə məbədinin ağır və möhkəm sütunlarını dağıtmış o qədər də asan iş deyildi, lakin Sanlı qoçaqlarındaki ruh yüksəkliyi bu vəzifənin də öhdəsindən gəldi. Onlar işlərini qurtardıqdan sonra uçurulmuş sütunların üstündə öz qələbələrinin şərəfinə şənlik məclisi düzəlttilər. Öz vəzifələrini yerinə yetirdiklərini dərk edərək, yaratdıqları gözəl mənzərə və bir çəllək alma şərabı keflərinin yuxarı olmasına kömək edirdi.

Moris ata nələr baş verdiyini görüb dəhşətləndi. O, tez kəndə cumub təlaş qopardı. Ermenonvil bağları kəndlilərin fəxri idi, məşhur Jan-Jak bu bağçaları sevirdi, bircə dəfə baxmaq üçün buraya çoxlu əcnəbi gəlirdi. Moris ata onlarca kəndlidən ibarət bir dəstə toplaya bildi.

O, həmin dəstə ilə Ermenonvilə hərəkət edib Sanlı dəliqanlılarına bildirdi ki, bu park əsl Respublika parkıdır. Jan-Jak öz son günlərini burada keçirmişdir, bütün bu daş tikililər də tamamilə etibarlı tikililərdir. Sanlı vətənpərvərləri buna uymadılar. Ermenonvillilər, görünür, sabiqlərin təhkimiləri olaraq da qalmışlar, onlar, görünür, kölə həyatı düşüncəsindən azad ola bilmirlər. Sanlı vətənpərvərləri isə özlərinin merinə, vətəndaş Yureyə inanırlar. Bütün burlardan əlavə, onların qanında alma şərabı qaynayırdı və

<sup>1</sup> Bu kolika – kənd və çoban həyatını təsvir edən ədəbiyyat

çoxluq təşkil edirdi. Dəfələrlə Jan-Jakın sözlərini misal çəkən, yeni-yeni sübutlar götirən Moris ataya əvvəlcə gül-dülər, sonra ona susmağı təklif etdilər. O isə qulaq asma-yıb öz təsirlili nitqini söyləməkdə davam etdiyindən onlar furqondan bir brezent götürüb Moris atanı onun üstünə yıldılar, sonra onu brezentin içində yellədərək atıb-tutma-ğşa başladılar. Nəfəsi darıxb qışqıran meyxanaçının bütün cəhdlərinə baxmayaraq, onu hey atıb-tuturdular; məlunlar üçün yaxşı əyləncə idi.

Əməlli-başlı əzilmiş, qüvvədən düşmüş və sarsılmış Moris ata xarabazara çevrilmiş sütunlar arasında yerdə əyləşib Jan-Jak təliminin bəzən ümumun iradəsi tərəfin-dən necə axmaq və ziyanolşılıq şəkildə şərh olunduğu haqda acı düşüncələrə dalmışdı.

Bu vaxt Sanlı qoçaqları sabiqi şəxsən görmək qərarına gələrək qəsrə getməyə hazırlaşdırılar.

424

Qəsrin vestibülündə müsyö Herber onların qarşısına çıxdı.

Müsyö Herber bütün bu vaxt ərzində onların parkda nələr etdiyinə uzaqdan göz qoyurdu. İndi vəhşilər buraya da soxulmuşdular: onlar qotlar<sup>1</sup> və hunlar<sup>2</sup> kimi məbədləri öz atları üçün tövlələrə çevirmişdilər. Müsyö Herber baş verən bu hadisələrin oxşarlığını ürəkağrısı ilə aydınca görürdü. Parisdəkilər öz azgınlıqları ilə Jan-Jakın dövlət haqqındaki təlimini dağdırıb bu təlimi gülünc məzhəkəyə çevirdikləri kimi, vəhşilər burada da Jan-Jakın son təsəlli yerini, onun «təbiəti» olan bağçaları viran edirdilər. Onlar Jan-Jakın arzularının bu sadə mücəssəməsinə belə aman verməmişdilər. Qüssədən müsyö Herberin ürəyi, az qala, partlayacaqdı. O, özünü ələ almaq üçün Esxildən bir mis-rani öz-özünə söylədi: «Dünyanı idarə edən şəfqət amansız yolları intixab edir».

Lakin indi, vəhşilər qəsrin özünə soxulduqları bir vaxtda o daha susa bilməzdi. Solğun bəñizli müsyö Herber başını dik tutaraq onların qarşısına çıxdı.

– Cənablar, öz ehtirasınızı bir qədər azaldın, – onlara müraciət etdi. – Respublikanın əsas qanununu yadınıza

<sup>1</sup> Qotlar – qədim german tayfası

<sup>2</sup> Hunlar – qədim türk tayfası; IV–V əsrlərdə Avropaya basqın etmişdilər.

salın: «Bir vətəndaşın azadlığı qurtaran yerdə o biri vətəndaşın azadlığı başlanır». Sizin üçün də, mənim üçün də müqəddəs olan Jan-Jakin adından sizə deyirəm: vətəndaşlar, sizin azadlığınız bu evin astanasında qurtarır!

Onların qarşısında ariq və zəif, saçları tökülmüş, öz yaşından xeyli qoca görünən bir adam dayanmışdı; lakin onun gözləri qırılmırdı, o, alışib-yanan nəzərini hunlara dikib durmuşdu, onun səsi dərindən və sehrlə səslənirdi. O, bir növ, gülünc şəkildə Jan-Jaka oxşayırdı, bəlkə də, Jan-Jakin şəkli dumanlı halda sanlılərin təsəvvürünə gəlirdi; onlar, çox yəqin, bunları haradasa görmüşdülər, bir anlığa tərəddüd etdiłər.

Lakin sonra onlardan biri dedi:

– Axmaq təlxək, bizə moizə oxuma!

O birisi isə əlavə etdi:

– Bu, sabiq keşisdir, mövhumatın satın alınmış nökəridir: bu, onun oxuduğu moizədən dərhal məlum olur.

Lakin onlar xeyrixah əhvali-ruhiyyədə idilər, ona heç bir şey etmədilər, yalnız başına azadlıq rəmzi olan qırmızı qalpaq keçirtdilər, alma şərabi töküb heykəllərini indicə vurub xincim-xincim etdikləri aristokratların məhvi naminə içməyə məcbur etdiłər. Kapral Qrapen vətəndaş Yure ilə xoşagəlməz söhbətdən sonra parkda öz qayda-qanununu həyata keçirən hakim xalqa mane olmayı qeyri-mümkün bir şey hesab etmişdi. Lakin o, nəzarəti altına verilmiş etibarsız vətəndaşın sağ-salamat qalması üçün cavabdeh idi. Öz qvardiyaçılardını qapıların ağızında və içəri evlərdə keşikdə qoydu; o, indi Sanlı qoçaqlarına müraciət edib inandırmağa çalışdı ki, çıxıb öz işlərinin dalınca getsinlər. Öz vətənpərvərlik səylərindən və içkidən yorulmuş Sanlı qoçaqları onun sözünə baxıb getdilər.

### VII fəsil

#### ÇIRKAB BORUSUNDAN GƏLƏN SƏS

Yakobinçilər sayıq idilər. Onların hətta həbsxanalarda da gözlərinə sui-qəsdlər görünürdü; xarici aləmlə hər cür əlaqə isə məhbuslara qəti surətdə qadağan edilmişdi.

İndən belə məhbusların dünyadakılardan xəbərləri yox idi; yalnız həbsxananın baş baxıcısı hər axşam onlara «Moniter» qəzetini oxuyurdu. Hətta fərasətli müsyö Robine belə Fernanda bir xəbər çatdırmağa imkan tapa bilmirdi. Fernand Ermenonvilin dağıldıığı barədə heç bir şey bilmirdi.

La Burbda yeni, olduqca ciddi nizamnamə tətbiq edilmişdi. Məhbuslara bayırdan hər hansı bir yemək şeyi almaq qadağan edilmişdi. Musiqi də qadağan olunmuşdu. İtləri rədd etmişdilər. Yataq otaqlarında daha işıq yandırılmırıdı. Yeni nizamnaməni bir balaca pozanlar karsərə salınırdı. La Burbu maskalılmış şən qrim silinib atılmışdı.

Ciddiləşmiş qaydanın üzərinə bir də çirk əlavə olmuşdu, La Burb tutqun və kədərləi bir həbsxanaya çevrilmişdi. Fernand zirzibil və çirkdən bərk əziyyət çəkirdi, həbsxananın «bataqlıq» adı indi özünü tamamilə doğruldurdu. Həm də nəinki zahirən: məhbusların özləri də bütünlükə bataqlıqdan ibarət idilər. Onların birləşmiş şüuru daha nə təsəlli, nə də ürək-dirək verirdi; həmişə özgələrinin yanında olmaq adamı əsəbiləşdirir, qanı qaraldır, qatı girdaba batırırıdı.

Sanki, məhbusları incidib təhqir etmək üçün onları hər axşam zala toplaşmağa məcbur edirdilər. Baş baxıcı bildirirdi ki, yiğincaqlar təşkil etmək hüququ – Respublikanın əsas hüququdur. Məhbuslar zalda əyləşib oradan-buradan səhbət edir, kart və ya dama oynayırdılar, divarlardan isə insaniyyəti və insan hüquqlarını tərifləyən hakimanə sözlər məğrur-məğrur onlara baxırdı. Fernanda elə gəlirdi ki, La Burbun mənasız hayatı heç yerdə bu zalda olduğu kimi qabarib üzə çıxmır. Mənasızlıq bir yerə salılmış məhbusların qurtarmaq bilməyən qeyzli mübahisələri idi. Mənasızlıq onların taleyi idi. Mənasızlıq onları dustaq saxlayanların ehkamlı şübhələri idi.

Bütün ölkə mənasız bir burulğana düşüb fırlanırdı, Fernand öz ağılını da itirməmək üçün mənasızlıqda bir məna axtarırdı. Əzəmet divanəiksiz ağlabatan şey deyildir. Bir ingilis şairinin iki misrası onun heç yadından çıxmırıdı:

*Great wits are sure to madness near allied  
And thin partitions do their bounds divide<sup>1</sup>.*

<sup>1</sup> Düha və dəlilik doğma qardaşdır,  
Onları nazik bir divar ayırrı. (ing.)

Müdriklik və cəsarət üstündə bütün dünya tərəfindən təqib edilən Jan-Jak bəzən divanəliyə doğru qaçırdı. *Thelo, thelo, manenai.* İndi isə bütün dünya fransız xalqını buna görə təqib edir ki, o, idrak əsasında misilsiz bir cəsarətlə dövlət qurmağa çalışır; bəs nə üçün divanəlik qızdırmasına tutulmaq hüququnu ona rədd edirlər? Jan-Jakin həyatında olduğu kimi, Fransanın tarixində də öz məntiqinə görə müdrik olan əməllərlə yanaşı, divanəlik təzahürləri də baş verirdi. Lakin sağlam sövq-təbii xalqı təkrar-təkrar idrak yoluna qaytarmışdır.

Ona edilmiş zülmələrə baxmayaraq, Fernand hər vəchlə insaflı və ədalətli olmağa, öz şəxsi nəsibi ilə geniş tarixi imkanları özündən ayırmamağa çalışırı.

Əlbəttə, onun bu zülmət içərisində oturmasına hansı bir bədəmel axmağınsa tam özbaşınlığı səbəb olmuşdur. Lakin Respublikaya öz mövcudiyəti üçün düşmənləri qorxutmaq və məhv etməkdən ötrü hər cür icazə verildi. Respublika hər cür məsuliyyətsiz xırda məmurların xidmətindən istifadə etməyə məcburdur, o, müstəsnalıq etməyə yol verə bilməz. Robespierre, Sen-Jüst, Martin Katru haqlıdırlar: belə hallarda amansızlıq xeyrxahlığa çevrilir, Respublika tərəfindən görülən ciddi ölçüləri yumşaqqəlbilikdən pisləyən adamlar isə belə etməklə onun düşmənləri cərgəsinə keçirlər.

Burada, uçurum altında öz ləyaqətini göstərməlisən. Əgər sənə qarşı edilmiş haqsızlıq səni karıxdırmış olarsa, əgər sən indi Respublikaya, hətta bu dəhşət Respublikasına sözsüz tərəfdar olduğunu söyləyə bilməzsənsə, onda sən xalqın içərisinə bir qardaş kimi gəlmək hüququnu itirəcəksən.

Bu vaxt Laturda təşviş daha da artırdı. Robine Fernand ilə əlaqənin tamam kəsildiyini Jilbertadan gizləyə bilməmişdi. Jilbertanın daha əllərini yanına salıb oturmağa qərarı yox idi. O, Parisə gedib, Fernandi bir vasitə ilə qurtarmağa cəhd etmək qərarına gəlmışdı.

Müsyo Robine ona and verib ağılsızlıq etməməyə çağırıldı. Yeni fərmanlar bütün sabiqlərə Parisdə olmayı qadağan edir. Əgər Jilberta ayağını Laturdan kənara atsa, əbəs yerə özünü təhlükəyə salacaqdır; onsuz da, Fernanda kömək etmək mümkün deyil. Lakin heç bir fikir və andlar Jilbertanı saxlaya bilmədi. Jilberta Parisə getdi.

O, hər şeydən əvvəl, Martin Katru ilə danışmalıdır. Ola bilməz ki, Katru öz yaxın dostunu təhdid edən taleyə laqeyd yanaşsin. O, şübhəsiz ki, Fernandin həbsə alındığını, sadəcə olaraq, bilmir. Belə həbslər indi o qədər adı bir hadisə idi ki, bu barədə heç danışmirdilar da. Martinə məlumat vermək lazımdır. Fernandin həbsə alınmasını Martinin bilməməsi haqqında Jilbertanın ehtimalı doğru çıxdı. Konventdə ona dedilər ki, Martin xüsusi tapşırıqla Vandeyaya getmişdir. Ancaq Jilberta necə olursa olsun, bir tədbir görməli idi: İngilabi Tribunal ağlagəlməz dərəcədə tələskənliliklə işləyirdi.

Jilberta, Martinin arvadı, vətəndaş Janna Katrunun yanına getdi. İçəri girib ağızınadək mebellə dolu darısqal otaqda dayandı. Janna onu şübhəli nəzərlə başdan-ayağa süzdü. Jilberta deyəcəyi sözləri əvvəlcədən diqqətlə fikirləşmişdi. O dedi ki, Martinin Fernandla dost olduğu Jannaya, əlbəttə, məlumdur; vətəndaş Katrunun vətən düşməni ilə dostluq etmiş olduğunu isə təsəvvür etmək, aydınlaşdır ki, mümkün deyil. Beləliklə, Fernandin həbsə alınması anlaşılmaz bir səhvdir, buna görə də Jilberta vətəndaş Katrudan xahiş edir ki, bunu öz ərinə xəbər versin.

Janna Fernandi heç bir vaxt sevməmişdi, olap əvvəldən Fernanda etibar etmirdi. İndi isə belə çıxır ki, digərləri də ona etibar etməmişlər. Deməli, düzgün həbsə alınmışdır. Janna Martinin Parisdə olmadığını üzəyində sevinirdi; onun bəyənmədiyi şey isə ərinin bu qrafcıqazla dostluğu idi.

— Deputat Katru, — Janna cavab verdi, — Konventin tapşırığı ilə Vandeyaya getmişdir. Vandeyada o, üsyancıları tənbəh etməlidir ki, onların yeni xəyanətə həvəsləri qalmاسın. Belə bir iş adamı bərk məşğul edir. Vətəndaş qadın, indi sən necə deyə bilərsən ki, mən durub bu qədər xırda və şəxsi bir işdən ötrü Katrunun qiymətli vaxtını əlindən alım? Mən, ümumiyyətlə, səni başa düşmürəm, vətəndaş qadın. Sən, nədir, yoxsa Respublikanın ədalətinə inanmırısan? Bəlkə də, ədalətdən başqa da bir şey tələb edirsən? Məsələn, hüsnərəğbət? Hüsnərəğbət Respublikanın xeyirxahlığı deyildir.

Jilberta onu fəaliyyətsizliyə məhkum edən Latura qayıda bilməzdi. O, Parisdə qaldı, La Burba gedib Fernanda bir məktub göndərmək və ondan bir neçə söz almaq

üçün yol axtarmağa başladı. Digər məhbusların qohum və tanışları da belə bir niyyətlə La Burb ətrafında hərlənirdilər. Jilberta bilirdi ki, pul çox iş görə bilər, onun pulu da var idi. Lakin La Burbdakı məhbusların təcrid edilməsi üçün görülən tədbirlər çox ciddi hal almışdı, gözətçilərə və baxıcılara yaxınlaşmaq belə mümkün deyildi, ətrafda coxlu xəfiyyə dolaşırı; Jilbertaya xəbərdarlıq etmişdilər ki, bir balaca tədbirsiz addım atan kimi, özünü də, dostunu da təhlükəyə sala bilər.

Jilberta nəyin Fernandi xilas, nəyin də məhv edə biləcəyini gecə-gündüz fikirləşərək ölçüb-biçirdi.

O cəsarət edib İngilabi Tribunalın iclasına getmişdi; öz dostunun taleyinin asılı olduğu adamları görmək istəyirdi.

İngilabi Tribunaldaçılar vaxtilə Fernandinin göz qoyduğu həmin məhkəmə hakimləri və andlı məhkəmə iclaşçıları idi. Lakin o vaxtdan bəri onların özləri də, iş üsulları da dəyişmişdi. Onları başa salmışdilar ki, vəzifələri – Respublikanın daxilini yeyib-dağıdan xərcəng şisini qısa müddətdə və kökündən kəsib atmaqdan ibarətdir. Müttəhimin hüquqlarını qoruyan bir sıra məhkəmə qaydaları ləğv edilmişdi: bu isə hökm çıxarılmasını ləngidib uzadırdı. Andlı məhkəmə iclaşçıları xırda işlərdə qurdalanmamaq, bu və ya digər müttəhimin nəyi nə qədər etdiyini və ya nəyi nə qədər etmədiyini dükançı kimi dəqiq ölçməmək, öz vicdanlarının dediyinə əməl etmək tapşırığı almışdilar. Onlara Jan-Jakın təlimini əldə rəhbər tutmağı hökm etmişdilər, bu təlimdə isə belə deyildi: «Vicdan – göylərin sədasıdır, bu səda, əli ilə yoxlayaraq gedən adamlara da doğru yol göstərir».

Müttəhimpləri indi məhkəməyə tək-tək deyil, dəstələrlə, on iki, on beş adamı birdən gətirildilər; bir dəfə, hətta məsuliyyətsiz bir katibənin özbaşinalığı nəticəsində iyirmi yeddi nəfərdən ibarət bir qrupu Tribunal məhkəməsi qarşısına gətirmişdilər. Məsələn, belə bir məhkəmə işi var idi: «Vətəndaş Düpon və on iki digər sui-qəsdçi...» Bunlar qəribə sui-qəsdçilər idi. Onların arasında sabiq əyanlar və müəyyən edilmiş qiymətdən baha şey satan dükançılar, mütləqiyəti yaxşı sözlə xatırlayan və Respublikani söyən bir fahişə, sabiq baş vergitoplayan və öz kukla tamaşalarında Respublikani məsxərəyə qoymaq niyyətində olduğu

şübhə edilən kukla teatrının sahibi və digərləri var idi. Hamısı birlikdə bunda ittiham olunurdu ki, onlar Lüksemburq həbsxanasında olarkən vətəni satmaq və düşmən müstəbidlərinə kömək etmək məqsədilə qəsd təşkil etmişlər.

Jilberta məhkəmə hakimlərini və müttəhiimləri dəhşətdən itiləşmiş nəzərləri ilə müşahidə edirdi. O, hər cür insani hissələri daha itirmiş olan andlı məhkəmə iclasçılarının necə əsəbiləşdiklərini görürdü. Görünür, onların rolu, özlərinə nə qədər yüksək görünən də, onlar üçün adı bir iş olmuşdur. Jilberta özünü çox ağıllı bir adam və psixoloq hesab etmirdi, lakin qorxu hissi onda elə bir qabiliyyət yaratmışdı ki, məhkəmə hakimləri və iclasçılarının başlarında nələr dolaşdığını öyrənə bilirdi. Konvent, Paris şəhərinin icması, Yakobinçilər klubu onlardan hey tələb edirdi: «Öz vəzifənizi yerinə yetirin! Bizi xəyanət vəbasından xilas edin! Bütün müqəssirləri amansızcasına qırın! Respublikanın bədənin-də çürük bir barmaq qoymaqdansa, sağlam qolu da bal-talamaq daha yaxşıdır». Buna görə də istintaq ilə məhkəmənin arası getdikcə daha da qisalır, istintaq getdikcə səthiləşirdi. Yorulub əldən düşmüş məhkəmə iclasçıları bir müttəhimini digər müttəhimdən güc-bəla ilə fərqləndirildilər. Üstəlik, məhkəmə zalında ayləşən camaat işə qarışır, müttəhiimlər sözüş yağıdır, məhkəmə iclasçılarının üstünə qışqırıldalar: «Tərəddüd etməyin! Tərəddüd etməyin!» Şübhə gündən-günə artırdı, hamı hamiya şübhə edirdi; bələ şayiələr yayılmışdı ki, guya, tribunalın özü də satqındır. Rəhmə cinayet kimi baxırdılar, bəraət hökmü inamsızlıq doğururdu. Jilberta belə bir vəziyyətdə iclasçıların ürəklərində nələr olduğunu yaxşı təsəvvür edirdi. Bəlkə də, bu adamlar hətta təbiətən mərhəmətli adamlardı, lakin onlar özlərinin «vicdan səsi»nə tabe olur və ittiham edildilər:

– Təqsirkardır. Təqsirkardır. Ölüm, ölüm.

Müttəhiimlərin çoxu, əksəriyyəti, sanki, doğrudan da, təqsirkar olub Respublikaya ziyan vurmüşdular, yaxud, heç olmasa, təsadüf düşsəydi, bunu edərdilər, lakin çox vaxt məhkəmə qarşısında hər cür siyasətdən uzaq, yalnız öz canının və salamatlığının qeydinə qalan adamlar dururdu. Bəzən belə müttəhiimlərə bəraət qazandırıldılar, lakin bu çox təsadüfi hallarda, tribunal üzvlərinin əhvalından, həmin

«vicdan səsi»nin özündən asılı olurdu, bu səs isə ittiham hökmünü bəraət hökmündən üstün tuturdu.

Jilberta Fernandı xəyalən müttəhimplər arasında görür, mövhumata qapılaraq əvvəlcədən onun üçün müəyyən əlamətlər axtarırırdı. Fernand, sanki, bax bu vətəndaş Üsona və ya o biri vətəndaş Renara oxşayır, onların başına nə gəlsə, Fernandin da başına o gələcəkdir. Vətəndaş Üsonu gilyotinə göndərdikdə Jilbertanın bədəninə üzütmə düşmüdü, vətəndaş Renarı günahsız elan etdikdə isə bərk sevinmişdi. Jilberta tribunaldan həbsxana darvazasına, həbsxanadan Konventə qaçırdı, Konventdə deputat Katrunun qayıdır-qayıtmadığını, qayıtmayıbsa, nə vaxt qayıtmak fikrində olduğunu öyrənirdi. La Burb darvazasında sözleşib razılığa gələ biləcəyi bir nəzarətçi olub-olmadığını adamlardan soruşurdu. Yenidən təkrar-təkrar qorxu içərisində tribunala, onun dəhşətli iclaslarına gedirdi.

Bu vaxt La Burbdakı məhbuslar bütün sərt ölçülərə baxmayaraq, xarici aləmlə əlaqə saxlamağa bir üsul tapmışdılar. Onlar müəyyən etmişdilər ki, yerin altından salınmış bəzi kanalizasiya kəmərləri vasitəsilə səs çox yaxşı yayılır. Bu yeraltı aləmdə səsləşmək, bir-birini eşitmək mümkün idi.

Dostun, arvadın, sevgilinin səsini çirkab borusundan eşitmək adamı mütəəssir edir və bir növ, eybəcər idi; danişan adamın bu çirkab və üfunətli çalaya düşüb öz səsinin gedərək lazımı qulağa çatması üçün saatlarla orada durub gözləməsini təsəvvürə gətirdikdə adamın ürəyi riqqətə galirdi.

Hər gün min cür ehtiyat edərək həmin çalaya düşən məhbuslar öz məhbus yoldaşlarından hansı birini isə çirkab borusunda yaxın adamın səsini eşitməyə çağırırlırdılar.

Bir dəfə Fernandı da gizlice və tələsik ayaqyoluna çağırıldılar. Qorxuya düşən və sevinən Fernand yolda özü ilə gizlənpaç oynayıb fikirləşirdi ki, yəqin, Ejeni ona nə isə demək istəyir, bununla belə, kimin səsini eşidəcəyini qəti olaraq özü üçün kəsdirə bilmirdi.

Amma sonra ona bir səs, Jilbertanın səsi çatdı. Jilberta dedi:

– Necəsən? – Sonra dedi: – Səni qurtarmaq üçün mümkün olan hər vasitəyə əl atılmışdır. Təfsilatını indi

deməyəcəyəm. Amma mütləq hər şeyə nail olacağıq.  
– Sonra o, yenə dedi: – Heç nədən qorxma.

Bayırda, haradasa Jilberta, onun sevimli rəfiqəsi dayanmışdı, öz səsini ona çatdırmaq və onun səsini eşitmək üçün dizə qədər çirkab içərisinə girmişdi. Fernandın qüssə və sevincdən, az qala, ürəyi partlayacaqdı. Bütün bunnar, əlbəttə, tam ağılsızlıq idi. Jilberta özünü yalnız təhlükə altında qoyurdu, əlbəttə, ona heç bir şeylə kömək edə bilməyəcəkdi, onun dediyi sözlərin də hamısı özünün uydurması idi: o yalnız Fernandin ruhunu yüksəltmək istəmişdir. Fernandin ruhu, doğrudan da, yüksəldi. Jilbertanın üfunət, çirkab və gülünclük içərisindən gələn səsi onun qulaqlarına daxil olub ən gözəl musiqidən daha xoş səslənmişdi.

La Burbda həbsdə olması Fernandi daha əzmirdi, həmişə təlaşlı olan yuxuları sakitləşdi. Fernand öz-özlüyündə fikirləşib deyirdi ki, qızın sözləri arzu və istəkdən başqa bir şey olmasa da, onun verdiyi kiçik xəbər Fernandda ümid doğurmuş və onu sakit etmişdi.

Lepelete bir dəfə onunla söhbət zamanı belə bir müqayisəli fikir söyləmişdi: «Əgər biz dünya tarixinə nəzər salsaq, – demişdi, – görəcəyik ki, bəşəriyyətin yolunda, onun irəliyə doğru hərəkətində təbiətdə baş verən və yeni, yüksək formalar yaratmaq üçün köhnəliyi ağlaşığmaz bir israfçılıqla dağlıdan hadisələr özü baş verir». Dostu haqlı idi. Fernand inanır və bilirdi ki, ətrafdə baş verən bu xırda, mənasız və vəhşi hadisələrdən, ən nəhayət, əzəmətli bir şey, yeni Fransa, Jan-Jakin Fransası yaranacaq.

Fernand La Burbun cəfəngiyatı və zülməti içərisindən Jilbertanın səsini eşitmışdı. Bu səsin yarib keçdiyi üfunət yayılıb dağılmışdı, yalnız onun özü, xoş ümidiłr verən bu gur və uca səs qalmışdı.

## *VIII fəsil* JAN-JAKIN İNTİQAMI

Deputat Şaplenin süqutu ilə əlaqədar olaraq qabaqcadan ən şübhəli hissərlə yaşayın Sanlı şəhərinin meri, vətəndaş Vensan Yurenin ehtiyat etdiyi kimi də oldu. Ona

qarşı istintaq işi qaldırdılar, onu etibarsız elan etdilər, vəzifəsindən götürüb ev şəraitində dustaq saxladılar.

Moris ata şadlıq edirdi. Vaxt gəlib çatmışdı. Nəhayət, onun başına belə oyun açan vəhşilərdən qisas almaq olardı. O, Ermenonvildən olan digər şahidlərlə birlikdə dövlət təhlükəsizliyi orqanlarına gəlib Sanlı zirramalarının özlərini, xain və allahsız merinin təhrikli ilə mömin Jan-Jakin sevimli bağlarını necə dağıdırıb viran qoyduqlarını ifşa edən çoxlu dəlil göstərdi. Geniş bir protokol tərtib edildi. Bu vaxt allahsızlara qarşı geniş siyasi işə öz şəxsi işi kimi baxan Maksimilian Robespierre Ali Varlığın təsdiqi uğrundakı mübarizəyə dəxli olan bütün protokolların ona çatdırılması haqqında sərəncam vermişdi. Ermenonvil parkının dağıdırılması haqqında məlumat da ona belə çatmışdı. Onun solğunluqdan yaşıla çalan siması daha da ağardı. Jan-Jakin gəzisidiyi, Maksimilianın orada müəllimlə yeganə və unudulmaz söhbət etdiyi, Fransa tarixi üçün bu qədər böyük nəticələri olan andını içdiyi bağları, inqilab besiyini belə vəhşicəsinə dağıtmış! Lakin Maksimilian Robespierre bu cinayətin cəzasını verər. O, Jan-Jakin xatirəsinə vurulan bu təhqirin əvəzini çıxar. O, nə etmək lazım olduğunu daha bilir. Robespierrein üzü güldü. Onun düşündüyü günahı yuma qurbanı həmçinin Robespierrein Sen-Jüstə olan qardaşlıq məhəbbətinin yeni bir sübutu olar. Bunun nümunəsində Sen-Jüst inanar ki, Robespierre onu necə yüksək qiymətləndirir.

Bu lap yerinə düşmüdü.

Sen-Jüst yaxın günlərdə siyasi komissar sıfətilə bilavasitə yerlərdə, döyüşən ordularda nələr edildiyinə nəzər yetirmək üçün Reynə getməlidir. Bu çox qorxulu vəzifə idi; dikbaş generallar çox vaxt öz əlaltılarının köməyi ilə onlara yük olan nəzarətçiləri aradan qaldırdılar. Maksimilian öz Sen-Jüstünü cəbhəyə iftixar hissi ilə yollayırdı, lakin təlaş da edirdi. Onun bu gün qəbul etdiyi qərar dostu Sen-Jüstün vəziyyətə bir vaxtlar ondan daha düzgün qiymət verdiyinin təsdiqi kimi çıxacaqdı. Maksimilian öz qərarını ona fərəhələ xəbər verəcəkdir.

O, Sanlidən olan ateistlərin özbaşınalıqlarını Sen-Jüstə nağıl edib sözünə belə yekun vurdub:

— Ermenonvil — Jan-Jakin nəşri üçün münasib yer deyil. Siz, əziz Antuan, o dəfə, birlikdə Jan-Jakin qəbri üstə

getdiyimiz vaxt haqlı imişsiniz, mən isə düz mühakimə etməmişəm. Biz sizin vaxtilə təklif etdiyiniz kimi, qiymətli nəşti Panteona köçürəcəyik.

Sen-Jüstün zərif üzü qızardı. Görəsən, dünyada öz səhvini Maksimilian Robespierre kimi səmimi surətdə etiraf edən bir hökmdar olubmu? Jan-Jakin ehtimal olunan şöhrəti üçün xidməti ona necə bir alicənablıqla güzəştə gedir, halbuki hər bir kəsdən çox Maksimilian özünün bütün arzu və istəklərini Jan-Jakin xatirəsinə əbədi şöhrət qazandırmağa həsr edir.

Maksimilianın böyük qəhrəmanlığı yeni bir qüvvə və bütün əzəməti ilə Sen-Jüstün qarşısında canlandı. Roma Respublikasının beş əsrə etdiyini Maksimilian beş ildə etmişdi. Romalılar zəmanəsindən bəri dünya meydani boşalmışdı: Maksimilian onu məna və həyatla doldurmuşdu.

Sen-Jüst matəm təntənələrində məmnuniyyətlə iştirak edərdi. Lakin dörd gündən sonra, bircə an belə yubanmadan cəbhəyə getməlidir, rəssam Jan-Lui David isə bildirmişdi ki, müəllimin xatirəsinə həsr edilən və Robespierin arzusuna görə Fransa krallarının dəfnini kölgədə buraxmalı olan təntənələr üçün həftələrlə vaxt lazımdır. Eybi yoxdur, Sen-Jüst Maksimiliiana işgüzar bir adamı – öz dostu Martin Katrunu köməkçi təklif edə bilər.

Katru, nəhayət, Vandeyadan qayıtdı. Martin orada yaxşı işləmişdi. Hətta tərifləməyə xəsis olan Robespier onun xidmətlərini bəyəndi və Sen-Jüstün Martini Reyn ordusuna ikinci komissar göndərmək xahişinə dərhal razılıq verdi. İndi isə Martin onun ardınca cəbhəyə gəlincəyədək yaxşı olardı ki, təntənələrə hazırlıq işlərinə girişəydi; Ermenonvil sakini olan Martin orada qayda-qanun yaradar və Jan-Jakin nəşinin Parisə köçürülməsi işini hazırlayalar.

Martin Vandeyada Respublikaya xidmət göstərə bildiyindən özünü xoşbəxt hesab edirdi, ancaq gələcəkdə Sen-Jüstün rəhbərliyi altında Reyn sahillərində Respublikaya xidmət edəcəyini daha böyük xoşbəxtlik sayırdı. Cinayətkar əllərin Ermenonvil parkında törətdiklərini düzəldib yoluna qoymaq vəzifəsi onun xoşbəxtliyinin zirvəsi idi.

İngilabi Tribunal tez hərəkət etdiyindən, o, hər seydən əvvəl, hər iki Jirardenə qarşı məhkəmə işinin dayandırılması haqqında əmr verdi. Sonra Sanliyə getdi.

Martin özü vətəndaş Yureni danışdırıb onun bir qədər mülayim olan yerli tribunalala deyil, Paris Tribunalalına verilməsini əmr etdi.

Daha sonra Martin Jan-Jakin dul qalmış arvadı və onun qəyyumu, bir sabiqin bədnam mehtəri haqqında məlumat topladı.

Nikolas ilə Terezanın taleyi isə belə idi.

Allahsızlara qarşı kampaniya başlandığı vaxt Nikolas işlərin pis olduğunu dərhal duymuşdu. Cidirdə kimin – İdrak ilahəsinin, yaxud Ali Varlığın qalib çıxacağıının onun özü üçün heç bir fərqi yox idi. Lakin o, əvvəlcədən hiss edirdi ki, müqəddəs ata və müqəddəs ruh haqqındaki gözəl lətifələri dostu və himayədarı Şaplenə çox baha oturacaqdır. Doğrudan da, tezliklə bu tikanlı Robespierre ateistlərə qarşı böyük və prinsipial bir nitqlə çıxış edərək Şaplenin adını bir neçə dəfə tərəddüdsüz bir ahənglə çəkmişdi. Nikolas bu nitqi oxuyub dişlərini qıçayaraq fıştıraq çaldı; «Bacaran özünü qurtarsın!» – deyib Terezaya yaxşıca geyinib-kecilməsini tapşırıdı; sonra onlar tələsə-tələsə sabiq qanunverici və sabiq dostun evinə tərəf yollandılar.

Orada artıq Respublika məmurları sahiblik edirdilər; onlar əmlakı möhürləyirdilər.

– Cənab məmurlar, siz nə edirsiniz! – Nikolas onların üzərinə atıldı, «Yeni Eloiza»nın əlyazmasını göstərərək bildirdi: – Bu əlyazma – Jan-Jakin dul qalmış arvadının əmlakıdır. Möhtərəm matrona<sup>1</sup>, bunu özün onlara söyle! – Terezaya müraciət etdi. – Onlara de ki, səhv edirlər, anlaşılmazlıq üzündən böyük müəllimin rəfiqəsinə zoraklıq edirlər.

Tereza Nikolasın kəlməbəkəlmə ona dediyi sözləri təkrar söyləyərək bu fikri təsdiq etdi:

– Mən bu əlyazmani cinayətkar Şaplenə yalnız bir müddətliyə vermişdim. O, Respublikanı aldatdığı kimi, məni də aldatmışdır.

Terezanın sözləri məmurlara təsir etdi. Axı bu, Jan-Jakin əsl dul arvadının özüdür! Şübhəsiz ki, onu incidən hər bir kəs Robespierin qəzəbinə məruz qalacaqdı. Onlar əlyazmani verdilər.

<sup>1</sup> Matrona – qədim romalılarda ərdə olan ehtiramlı qadın, böyük ailə anası

Nikolas Terezanı və «Yeni Eloiza»nın əlyazmasını özü ilə götürüb ləngimədən nankor Parisi tərk etdi, vətəndaş Bessanın Plessi şəhərciyindəki, indi, köcdükləri vaxtdakindan daha pis vəziyyətə düşmüş küləşli evinə qayitdi.

Terezanı belə bir tutqun hiss narahat edirdi ki, Nikolasın və onun üzərinə düşən bu bədbəxtlik – Jan-Jakin intiqamıdır. Plessiyə qayıdan kimi Jan-Jakin qəbri üstə getdi. O, anasının vəsiyyət etdiyi kimi, burada qalmalı, heç vaxt Parisə getməməli idi. Onlar, onunla Nikolas həddən artıq cah-calal içərisində yaşamışlar, indi budur, Jan-Jak onları öz məzarı yanına geri qaytarmışdır. Tereza müticəsinə ondan üzr istəyir, günahından keçməsini xahiş edirdi.

Onlar yenə Jan-Jakin ev əşyaları arasında yaşamağa başladılar. Bu diribaş Nikolas belə bir iflasa baxmayaraq, bəzi para şeyləri xilas da edə bilməşdi. Budur, içərisində əlyazmaları olan sandıqça da buradadır. Lakin bu, o qədər də böyük təsəlli deyil, buna görə də Nikolas donquldanır, deyinib söyürdü. O, kədərlə deyirdi ki, axmaqlara səadət üz verib, deməli, Tereza da bununla yaşamağa borcludur.

Doğrudan da, hər şey elə cərəyan etdi ki, elə bil, Tereza bu dəfə də öz vəzifəsini yerinə yetirməli idi. Şayılər tez yayılır; Martin Katru hələ Ermenonvilə gəlib çatmamış böyük hay-küy düşmüştü ki, guya, Jan-Jakin nəşini Parisə aparacaqlar. Üfüq açılıb aydınlaşırıldı. Nikolas özünə xas olan cəld tədbirlilik qabiliyyətilə hesabladı ki, nəşin aparılması böyük matəm təntənəsi ilə müşayiət edilməyə bilməz. Burada çox çətin ki, Jan-Jakin dul arvadını yaddan çıxalarlar, onu indi olduğu bu qaranlıq dəlikdən çıxarıb, fəxri bir yer verərlər. Nikolas yenə cənab yakobinçilərin yaxasından yapışar ki, Jan-Jakin dul arvadının ən yaxın dostu və qəyyumu belə bir nümayişdən heç bir vəchlə kənarda qala bilməz. Qiyamətdir! Con Bolli yenidən at belindədir.

Nikolas çox tez sevinmişdi. Deputat Katru gəldi, baxıb hər şeyi puç etdi. Bu əxlaqsız qadın həyasızlıq edib özünü Jan-Jakin vəfali rəfiqəsi kimi qələmə verir və öz aşñası ilə birlikdə cəhənnəmə vasil etdikləri adamın məzarı yanında veyllənir! Heç bir şeydən xəbəri olmayan Konvent isə cənəzə aparınlarkən burlara hörmət və ehtiram göstərmək fikrindədir! Buna mane olmaq Martinin borcudur. Bu, onun birbaşa vəzifəsidir.

Digər tərəfdən, məhz indi dəhşətli həqiqəti açıb Jan-Jakin acınacaqlı vəfatının xatirəsini canlandırmaq tamamilə yersiz olardı. Martin bir vaxtlar senyora necə həqarətlə baxdığını acı təbəssümlə xatırlayıb düşüncəyə daldı; senyor hər cür vasitəyə əl atmış, lakin qatillərə barmağı ilə toxunmağa da cəsarət etməmişdi. Martin isə başqa xəmirdən yoğrulmuşdur. Bu məlunlar böyük günün işığını görməyəcəklər, Martin onları geriyə, layiq olduqları zülmətə göndərəcək; həm də bu zaman heç kəs cəsarət edib Jan-Jak haqqında bir kəlmə də pis söz deyə bilməyəcək.

Məgər bu adamlar mühakimə edilmiş allahsız Şəpənlə dost münasibətdə olmamışlarımı? Məgər onun dəstəsinə daxil deyildilərmi? Məgər tam inamla demək olmazmı ki, onlar onun söhbətlərini və möhtəkirliyini bilirmişlər?

Martin, hər şeydən əvvəl, bu adamları etibarsız elan etmək haqqında sərəncam verdi. Onların evində axtarış edilməsi və hər ikisinin ev şəraitində ciddi həbs nəzarəti altında saxlanılması haqqında göstəriş verdi.

Vətəndaş Bessianın küləş damlı evinə Respublika prokurorunun özü gəldi. Gücsüz qəzəbdən boğulan Nikolasın gözü qarşısında «Yeni Eloiza»nın əlyazmasını sandıqça ilə birlikdə apardılar, qapıların ağızında isə gözətçi qoydular.

Qapıları bağlanmış boş qalmış və yelçəkən evdə oturmuş Nikolas kədərlə dedi:

– Bizi tamam soyub taladılar, yazı-pozuları əlimizdən aldılar, indi hətta ölüünü də əlimizdən alırlar!

Tereza qəmli-qəmli öz-özlüyündə ucadan dedi:

– Jan-Jak həmişə deyərdi: «Bütün dünya bizi təqib edir». – Sonra köksünü ötürüb təsəlli üçün əlavə etdi:

– Eybi yoxdur, heç olmasa, anamın məzarı bizim üçün qalır.

Nikolasın səbir kasası dolmuşdu. O, zariya-zariya ayağa qalxdı, ayaqlarını sürükləyə-sürükləyə heybətli halda Terezanın üstünə gəldi. Tereza yerindən tərpənməyərək gözləyirdi. Nikolas Terezanın üzünə tərsinə iki şillə ilişdirdi, əvvəlcə sağ, sonra da sol yanağına.

*IX fəsil*  
QƏBİRİSTAN OĞRUSU

Martin Katru bu müddət ərzində Ermenonvil bağlarını gəzib yoxladı. O, hər bir guşəni, hər bir cığırı ürək döyüntüsü ilə yadına salıb tanıyordu; gözləri qarşısında açılan dağıntı mənzərəsi isə onu qəmli düşüncələrə daldırmışdı. Lakin o, öz həyəcanını özünə etiraf etmək istəmirdi. Yox, bütün bu köhnə şey-şüy onu az mütəəssir edir. Onu yalnız bu qəzəbləndirir ki, «qeyzli və qudurğan adamlar» Jan-Jakin ürkəkdən sevdiyi hər bir şeyi uçurub xarabaliq yığınnıa çevirmişlər.

Parkı bərpa etmək lazımdır. Bu işi markizə tapşırmaq daha düzgün olar; Martin ovqattəlxılıklə gülümsədi – vətəndaş Jirarden, nədənsə, birdən-birə onun üçün yenə markizə çevrilmişdi.

Martin yalnız Sanlidə öyrəndi ki, Fernandı Parisə köçürmüşlər və Ermenonvildə yalnız qoca Jirarden qalmışdır. Bu, onu kədərləndirdi. O ancaq bir səbəbdən Jirardenlərin azad olunması barədə sərəncam verməmiş, yalnız məhkəmə istintaqını dayandırmışdı – istəyirdi ki, bunu onlara özü xəbər versin. Martin qəsrə gedərkən onun həysiyyətində belə xoş bir fikir doğmuşdu ki, indi o, özünün sabiq senyoru qarşısında bərabərhüquqlu bir adam kimi duracaq. Həm də o, Respublikanın bir nümayəndəsi kimi qocaya mərhəmətlə əfv edildiyini bildirəcək. Amma çox təəssüf ki, onu iftixar hissi ilə coşdurən həmin dəqiqəni müəyyən bir məsələ korlayırdı. O tamam laqeydcəsinə, sanki, bir gecəliyə bir çarpayı və ya bir nimçə şorba tələb edilmiş kimi, generallara və Respublikanın digər yüksəkrütbəli adamlarına ölüm hökmü oxuyurdu, amma Jan-Jakin məzarını qazıyıb oradan aparacaqlarını markizə bildirmək onun üçün çox da asan olmayıacaqdı. Markiz, əlbəttə, əmindir ki, Jan-Jakin məzarına himayəçilik etmək hüququ yalnız onun özünə məxsusdur.

Martin qəsrə geldiyi zaman zəifləyib üzgünləşmiş Jirarden yataqda uzanmışdı. Onun heç cür ağlına bata bilmirdi ki, bu vəhşilər necə cəsarət edib Ermenonvil bağlarına,

Jan-Jakin bağlarına, Fransanın ən müqəddəs yerlərinə aman verməmişlər. O, bütün qüvvəsini toplayıb dağıntıya baxmaq üçün parka çıxmışdı. Lakin bu dağıntını görüb dözə bilməmişdi; bir neçə addım atmamış qayitmağa məcbur olmuşdu. Hələ bundan əlavə, Sanlı şəhər merinin əmrinə əsasən, Jirarden bu həyəcanlı vaxtda tam tənha-liqda qalmışdı; yalnız ən yaxın günlərdə, mer həbsə alınmışdan sonra, heç olmasa, vəfali Herberi onun yanına buraxırdılar. Elə dəqiqələr olurdu ki, ığid qocaman əsgər Jirarden həyatı ilə haqq-hesabı çürütmək fikrinə də düşmüş, Jan-Jakin «Yeni Eloiza»da intiharı ciddi surətdə pis-lədiyi sətirləri təkrar-təkrar oxumalı olmuşdu.

Jirarden deputat Katrunun onu görmək istədiyini eşitdikdə ağlığını itirəcək dərəcədə qorxdu. O, belə qət etdi ki, hələ uşaq vaxtından üsyancı olan və onu bir düşmən kimi gözü götürməyən bu cavan Katru ona ölüm hökmünü oxumaq üçün gəlmişdir; Jirardeni bu yaxnlarda özünün də ehtirasla çağırduğu ölümün dəhşətli qorxusu bürüdü.

Bir dəqiqə sonra o, özünü ələ aldı; təpədən-dırnağadək əsgər, Qastenbek yaxınlığındakı müzəffər döyüşün qəhrəmanlarından biri idi. O, antik dünyanın böyük filosofu Sokratı, Senekanı mətanət ruhu coşdurmaq üçün imdada çağırırdı. Jirarden zəifliyindən əsə-əsə ona ən yaxşı, zər-zibali paltar verməyi buyurdu; bədbəxtlik carçısını ləyaqətlə qarşılıqlamaq istəyirdi.

O, Respublika nümayəndəsinin üzünə laqeyd və nəzakətlə, Ermenonvil senyorunun baxışı ilə baxırdı.

– Vətəndaş qanunverici, mənə nə kimi bədbəxt bir xəbər gətirmisiniz? – soruşdu.

Martində qanunun tələb etdiyi kimi, bu qocaya «sən» deyə müraciət etməyə cəsarət tapılmadı.

– Mən bunu sizə bildirməyə şadam ki, – sözə başladı, – sizin loyallığınız şübhə altında çıxmışdır. Mən gözətçi dəstəsinin buradan aparılması və əmlakınız üzərindən möhürün götürülməsi barədə göstəriş vermişəm.

– Təşəkkür edirəm, müsyö, – Jirarden cavab verdi.

– Bizə xəbər gəlib çatmışdır ki, Sanlı şəhərinin vətəndaşları həddən artıq vətənpərvərlik coşqunluğu içerisinde bəzi heykəllərin əhəmiyyətini yanlış anlayaraq onları zədələmişlər. Respublika baş verən bu hadisəyə təəssüf edir,

həm də ona görə ki, bütün bunlar Jan-Jakin lap məzarı yaxınlığında baş vermişdir. Respublika müqəssirlərə xəbərdarlıq etmiş, dəyən zərəri isə sizə ödəyəcəkdir. – Sonra Martin bir qədər alicənablıqla əlavə etdi. – Əgər siz istəsəniz, bərpa işlərinə nəzarət etməyi öz üzərinizə götürə bilərsiniz.

– Təşəkkür edirəm, müsyö, – Jirarden yenə əvvəlki kimi cavab verdi.

Lakin daha özünü saxlamağa gücü çatmadı. O, boğuş bir səslə soruşdu:

– Bəs mənim oğlumun taleyi necədir?

Katrū, demək olar, pərt halda və istədiyindən bir qədər də tez cavab verdi:

– Əlbəttə, Fernand da azad ediləcəkdir.

Markiz həyatın ona bir daha haçansa bu qədər gözəl görünəcəyini fikrinə gətirə bilmirdi. Çiyinləri daha ağırlıq etmirdi, ürəyi artıq yüngülləşmişdi. O, az qala, bu xoşagəlməz mehriban carşını qucaqlayıb öpəcəkdi.

Martin Jirardenin hissələrini bildirməyə söz axtarıb tapacağı vaxta qədər gözləmədi. O, özünü yumşaqürəkli kimi göstərmək istəmirdi. Heç bir əlavə giriş sözü söyləmədən üçüncü, bu dəfə acı bir xəbəri qocaya çatdırıldı:

– Sizə ayındır ki, Respublika bundan sonra Jan-Jakin nəşini hər hansı bir təhlükə altında qoya bilməz. Respublika bu qiymətli cənəzəni öz himayəsi altına götürür.

Birdən-birə göydən, buludlar üstündən yerə atılmış markiz əsəbi halda udqunub yerindəcə əyləşdi – onun ayaqları altından yer qaçmışdı.

– Bu nə deməkdir? – çətinliklə soruşdu.

Martinin alnını qırmızı ləkələr bürüdü. O, bunun markizi bu qədər sarsıdacağını bilmirdi. Martin Katru hələ də kifayət qədər intizamlı deyil, hələ də həddindən artıq mülayimdir; üzərindən həbsin götürüldüyünü və Jan-Jakin cənəzəsinin bu yaxılarda buradan aparılacağıni qocaşa rəsmi yolla bildirmək lazımdı. O, Vandeyada, ən ağır şəraitdə öz hərəkətlərində yalnız bir xətti əsas götürür, yalnız bir qanuna – İdrak qanununa əməl edirdi; indi bu yönəmsiz Ermenonvilə qayıtmaga macal belə tapmamış, hər hansı bir sabiq kimi o saat sentimental əhvali-ruhiyyəyə qapılmışdı.

Martin sərt halda başını qaldırdı, kəskin səyini komanda vermək dərəcəsinə qədər yüksəldərək dedi:

– Jan-Jakın cənazəsi Panteona köçürüləcəkdir!

Gözlərində köhnə və yeni Martinin bir-birinə qarışlığı Jirarden qüssə ilə dedi:

– Siz mənə bu zərbəni vurmazsınız, Martin! Məni edam kürsüsünə göndərin, ancaq Jan-Jakı burada qoynu!

– O ayağa qalxdı. – Mən bu cinayəti işlətməyi sizə qadağan edirəm! – əsasını Martinə tərəf tutub qışqırdı.

Martin, demək olar, rəhmdil bir həqarətlə dedi:

– Son vaxtlardaki biqafil dəyişikliklər sizin müvazinətinizi pozmuşdur. Mən sizi bağışlayıram. Lakin yaddan çıxarmayıñ: siz vətəndaş Katruya müraciət etmirsiniz, sizinlə Respublika danışır. – Sonra o, uşaqlıq edən qoca ya dözümsüz bir səbirlə belə izah etdi: – Bir çalışib başa düşün: xalqın Jan-Jaka haqqı vardır, Jan-Jakın da xalqın minnətdarlığına haqqı vardır. Jan-Jak sənə məxsus deyil, qoca, Jan-Jak Respublikaya məxsusdur.

Jirarden belə düşünürdü ki, son həftə çəkdiyi iztirablar onun bütün yanlış addimları və xətaları üçün kifayət edəcək bir cəzadır. Lakin taleyin düşünüb tapıldığı və onun heç bir zaman təsəvvürünə belə gətirə bilmədiyi ən amansız və ən dəhşətli cəza, cəzaların-cəzası yalnız indi onun başı üzərinə axıb gəlməkdədir.

O, öz-özünə belə əmr etdi: «Tədbirli olmağı unutma!» O, belə düşünürdü: «Budur o, həmin cavan və tikanlı oğlan burada durmuşdur, üçrəngli gülünc şərfi boynuna dolayıb, quş lələkli gülünc şlyapanı başına keçirərək qəbiristan oğrusu rolunu oynamaya hazırlaşır; amma tıxac kimi boş və səfəhdır, etdiyini qətiyyən başa düşmür. Amma axı o, Jan-Jakı oxuyub. Onun Jan-Jaka qarşı cinayət işlətməkdə olduğunu ona anlatmaq üçün, yəqin ki, bir neçə söz tapılar, yəqin ki, belə sözlər mövcuddur».

– Bir başa düşün, – yalvarır və əmr edirdi. – Jan-Jak özü belə arzu etmişdi ki, onun nəşii burada, təbiət qoynunda basdırılsın. *Autos epha*, onun özü mənim üzümə baxaraq belə demişdi. O, bir binanın qübbəsi altında deyil, burada, parlaq səma qübbəsi altında uyumaq istəyirdi. Bu, Jan-Jakın son vəsiyyəti idi.

Jirarden tez-tez, təkidlə, sübutla danışırırdı. O, bu cavan adamı, bu qəbiristanlıq oğrusunu dəhşətli niyyətindən daşındırmaq üçün nə etmək lazım olduğunu əsəbi bir cədədliliklə düşünüb götür-qoy edirdi.

Onun qarşısında özünü alçaltmalıdır; qədim Priam, Hektorun cənazəsi üçün Axillesin qarşısında alçaldığı kimi<sup>1</sup>, o da bu səfəh, şöhrətpərəst, tutuquşu kimi bəzənib-düzənən yelbeyinin qarşısında alçalmalıdır.

– Jan-Jakı burada qoyun qalsın! – o and verirdi. – Əlinizi onun üstünə qaldırmayın! Onu burada rahat buraxın! – o çox astadan danışırırdı. Diz çökmək istədi, ancaq qüvvəsi çatmadı.

Martin bu bayağı səhnədən yorulmuşdu. Onun bu qoca divanəyə təsəlli verməyə vaxtı yoxdu, çünkü daha vacib işləri vardı.

– Əlvida, vətəndaş Jirarden, – Martin dönüb otaqdan çıxdı.

O, Fernandin azad edilməsi haqqında xəbəri özü ona çatdırmaq istəyirdi, amma bəlkə, bunu rəsmi yolla etsin? Üç gündən sonra cəbhəyə yola düşəcək, işi xirtdəyə qədərdir: öz şıltaq arzusunu təmin etmək üçün vaxt itirməyə haqqı vardırmı?

Amma bu – şıltaq arzudan da artıqdır. O, təcrübədən biliirdi: öz qeyri-adi gənclik dostu ilə hər hansı bir söhbət zamanı, ən nəhayət, istədiyinə nail olmaq üçün düzgün bir söz tapır və onun irəli sürdüyü məsələ aydın olurdu.

O, La Burba yola düşdü.

Deputat Katrunun zalda onu gözlədiyini Fernanda xəbər verdikdə diksindi. Görəsən, Martin nə xəbər gətirmişdir? Azadlıq xəbərimi? Yoxsa bu qeyri-adi dost Respublikaya xas bir məntiqlə ona sübut etməyə gəlib ki, dövlətin rifahi Fernandin ölümünü tələb edir?

Gündüz işığına qərq olmuş, həm də boş olan zal Fernanda həddindən artıq böyük və çılpaq göründü. Ciynindən üçrəngli şərf aşırı enlikürək və cüssəli Martin masalardan birinin arxasında əyləşmişdi; lələkli şlyapa masanın üstə bir tərəfə qoyulmuşdu. Martin o saat dedi:

– Mən sənə xəbər verməyə gəlmışəm ki, sən azadsan.

<sup>1</sup> Homerin «İlliada» poemasında əsərin qəhrəmanı Axilles Priamın oğlu Hektoru öldürür, şah Priam oğlunun meyitini almaq üçün Axillesin ayaqlarına düşüb yalvarır, lakin onu ala bilmir.

– Çox yaxşıdır ki, zəhmət çəkib özün buraya gəlmisən, – Fernand cavab verdi.

Lakin Fernand bilirdi ki, indi onların arasında ciddi söhbət başlanacaq. Təkcə deyilən sözlər deyil, bu sözlərin necə bir ahənglə deyilməsi, onun incə çalarları çox mühüm idi, buna görə də Fernand yalan danışmamağı, nə sözləri, nə susması, nə hərəkətləri, nə də üzünün ifadəsi ilə heç bir şeyi şışırtməməyi qət etdi. O hiss edirdi ki, bu söhbət onun həyatının bu dəqiqəyədək baş vermiş ən yüksək zirvəsi olacaq. O, Martinin, öz dostu və düşməninin, xalqın nümayəndəsinin qarşısında özünü təmizə çıxartmalıdır. Sübüt etməlidir ki, azad olunması mərhəmət deyil, onun hüququdur. Bəzən o, zəif olmuşdur, bu doğrudur, buna görə də öz səhvərini və zəif cəhətlərini etiraf etməyə hazırlır; lakin burlara üstün gəlmiş, öz sadıqlığını sübut etmişdir; ən ağır sınaq saatlarında və ölümlə üzbəüz olarkən bildirmişdir ki, öz taleyindən gileylənmir və Respublika hər nə edirsə-etsin, ona bütün varlığı ilə sadıqdır. Budur, Martin sözə başlayır:

– Sən, əlbəttə, belə hesab edirsən ki, sənə haqsızlıq etmişlər?

Fernand cavab verir:

– Mənə etibarsız adam kimi baxanları başa düşürəm. – Sonra özünü saxlaya bilməyib əlavə etdi: – Əslində, mənim nə fikirdə olduğum, onsuz da, heç kim üçün maraqlı deyil.

– Xeyr, elə deyil, – Martin qeyzlə onun dediyinə düzəliş verdi. – Əgər sən belə fikirlərsən ki, sənin barəndə haqsızlıq etmişlər, deməli, təqsirkarsan.

– Mənim barəmdə haqsızlıq etməmişlər, – Fernand vicdanla cavab verdi.

Martin sakitləşmədi.

– Bu ən böyük çətinliklər zamanında ayrıca bir şəxsin hüququ cəmiyyətin hüquqlarına tabe edilir. Mən belə güman edirəm ki, bunu sən qəbul edirsən?

– Qəbul edirəm, – Fernand səbirlə cavab verdi.

– Büyük lütfkarlıq edirsən, – Martin istehza ilə söz atdı. – Yaxşı, bir de görək, – Fernandı sınamağa başladı, – Lüdovikin ölümünə səs verərdinmi? Sən öz mötədillərinin qırılıb məhv edilməsinə səs verərdinmi?

– Bilmirəm, – Fernand cavab verdi. – Ola bilsin ki, səs verməzdim, – etiraf etdi.

– Görürsənmi! – Martin təntənə etdi. O ayağa qalxıb boş masaların arası ilə gəzışməyə başlayaraq qəti və kəskin ahənglə elan etdi: – İngilabi yarıya qədər edən adam özü-nə və Respublikaya məzar qazır. Eh siz, təhsillilər! – qızışib özündən çıxdı. – Siz, yumşaqqəlbililərsiniz! Siz inqilab istəyirdiniz, ancaq yarıya qədər istəyirdiniz. Ölüm, ya qalım məsələsi ortaya çıxdıqda, sərt və amansız hərəkət etmək tələb olunduqda siz qorxaqlıq etdiniz və öz axmaq «insaniyyətliyiniz» arxasında gizləndiniz! Əgər siz üstünlük əldə etsəydiniz, Respublika indi dağılıb məhv olmuşdu. Siz – satqınsınız! – Onun səsi bütün zalı lərzəyə salmışdı, o, başını irəli uzadıb bütün gövdəsi ilə Fernanda doğru meyil etmişdi.

Fernand son qüvvəsini toplayıb özünü saxladı. Martinin sözlərində bir həqiqət toxumu var idi. Fernandin özü jirondistlərin taleyini düşünərkən belə bir şey hiss etmişdi.

– Əgər mən satqınamısa, bəs nə üçün sən məni azad edirsən? – Fernand sakitcə soruşdu. Bu, Martinin sualına məntiqi cavab deyildi, lakin Fernand bilirdi ki, Martin onu başa düşüb.

Martin, doğrudan da, onu başa düşmüşdü. Öz növbəsində o da mübahisənin əsas mövzusundan yan keçərək artıq sakitcə və bir qədər deyingənliklə dedi:

– On altı ildir çalışıram sənə anladım ki, sən bizi başa düşmürsən. Öz mənşeyin sənə imkan vermir ki, xalqı başa düşəsən, sən onu başa düşə bilmirsən. Siz aristokratlar xalqı başa düşmədiyinizdəndir ki, hər şeyi yarıya qədər etdiniz, deməli, düz etmədiniz. – Martin keçmiş söhbətlərdən birini yadına salıb ayaqlarını geniş açaraq Fernandin qarşısında durdu. – Mən bir qanun layihəsi təklif etmişəm, – heç bir əlaqəsiz, quru və eyni zamanda təntənəli əda ilə bildirdi. – Müstəmləkələrdə köləliyin ləğvi haqqında qanun layihəsi. Konvent onu qəbul etmişdir. Köləlik heç bir süründürməciliyə salınmadan ləğv edilmişdir.

Fernand gərək sevinə idi. Lakin sevinmədi; o, qeyz və hiddətdən başqa heç bir hiss keçirmədi. Bu Martin isə onun qarşısında durub dik gözünün içiñə deyir:

– Mən sənin özünün və sənin təhsilli dostlarının öz gücsüzlüklerini göstərdikləri yerdə düyünlü məsələni qəti

tədbir yolu ilə həll etdim. – Bu, belə idi! Martin fəaliyyət göstərirdi, onlar isə yalnız boşboğazlıq edirdilər. Köləlik ləğv edilmişdi.

Lakin Martinin məhz haqq sözü Fernandı əsəbiləşdirirdi. Martinin hər bir xüsusiyəti – möhkəm ayaqlarını beləcə aralayaraq həyasızcasına onun qarşısında dayanması da, sözlərinin necə aydın və eyni zamanda kəskin və istehza ilə səslənməsi də onu qeyzləndirir və əsəbiləşdirirdi. Daş Jan-Jak cuxura düşmüş gözləri ilə onlara baxırdı və Martinlə birləşkilər edirdi; divarlardan vətənpərvərlik sözləri qışqırırdı: «Azad adam hətta azadlığı zorla ondan alanda da azadlığı sevir!» və sair bu kimi məğrur və axmaq sözlər yağıdırırlar, hamısı da Martinlə vəhdət təşkil edirdi. Fernand qəzəbindən boğulurdu, o, kiçik bir uşağa dönmüşdü, o birisi, dükançı qadının oğlu isə senyör oğlunu cılıncağız qala, ilişdirəcəkdi.

Fernand böyük çətinliklə iradəsini toplayıb özünü ələ aldı. Martin haqlıdır, Fernand isə onun haqli olduğunu nəyin bahasına olursa olsun, etiraf etməlidir. O, dərindən köksünü ötürüb səmimiyyətlə dedi:

– Martin, sən çox gözəl və lazımlı bir iş görmüsən.

Martin Fernandin bu sözləri söylərkən nələr çəkdiyini hiss edirdi; bu dəqiqliqə Fernand onun üçün çox əziz idi, o, Fernanda böyük məmənuniyyətlə bir neçə kəlmə dost-yana söz deyərdi.

Lakin o respublikaçıdır, sentimentallıq ona yaddır.

– Daha bir məsələ, – sözünə davam etdi. – Sən burada, yəqin, bəzi həddən artıq səmimi kələkbazların Ermenonvildə necə biabırçılıq etdiklərini eşitməmişən. Yox, onlar atana əl dəyməmişlər, – siması bərk qorxu ifadəsi alan Fernandı sakitləşdirdi. – Lakin bu biabırçılıqlar Robespyeri mahiyət etibarilə çoxdan vaxtı çatmış olan bir qərar qəbul etməyə məcbur etmişdir. – Sonra Martin işgüzarlıqla xəbər verdi: – Biz Jan-Jakin nəşini Panteona köçürəcəyik.

Fernand Ermenonvili belə viran qoyacaqlarına heyif-siləndi, yəqin ki, atası da bərk sarsılıcaqdır. Lakin Fernand qaradınmaz olub susdu.

Bu, Martinin xoşuna gəlmədi. O, bir qədər yönədməsizcəsinə dedi:

— Sən, yəqin ki, indi Ermenonvilə getmək istəyəcəksən. Ancaq Parisdə qalmaq fikrinə düşsən, sənə xüsusi icazə verilməsi haqqında sərəncam verərəm, — Fernand əvvəlki kimi susduğundan, Martin dostcasına, az qala, onu dilə tutaraq əlavə etdi. — Di, danişsana, heç olmasa, bir söz de! Nə etmək fikrindəsən?

Fernand birdən qətiyyətə gələrək bu dəqiqliyə kimi heç kimə demədiyi bir sirri ona açdı:

— Mən orduya çağırılmağımı xahiş etmişdim, ancaq məni qəbul etmədilər.

Martin bir anlığa pərt oldu. O, Fernandin zədəli ayağına baxıb fikirləşdi: «Düz etmişlər!» Sonra da belə düşündü: «Sabiqin xalq ordusunda bir işi yoxdur».

— Bir qərar var ki, bu qərara əsasən, əgər sabiqlər fayda verə bilirlərsə, onlara Respublika xidmətində olmağa icazə verilir.

— Bu, o deməkdir ki, əgər mən orduya qəbul olunmağımı ikinci dəfə xahiş etsəm, sən mənə kömək edərsən?

— Fernand soruşub başını yuxarı qaldırdı.

Martin bir qədər susduqdan sonra, bir növ, sözarası dedi:

— Mən bu yaxın günlərdə siyasi komissar kimi Sen-Jüstlə birlikdə Reyn ordusuna gedəcəyəm.

Fernandin ariq və çox ifadəli üzü onun bir-birinə zidd hissələrini aydın əks etdirirdi: o, dostunun yüksək vəzifəyə təyin olunmasına sevinir, həm də onun üçün, dostu üçün qorxurdu.

— Bu çox gözəldir! — səsləndi və səmimiyyətlə əlavə etdi: — Lakin bu həm də qorxulu işdir.

Martin onun bu sözünü cavabsız qoyma.

— Ola bilsin ki, — o, öz əvvəlki sözünü davam etdirdi, — mən sənə Reyn ordusunda bir iş tapa bilim. Tapa bilərəm, əlbəttə, tapa bilərəm! — daha səmimiyyətlə əlavə etdi. — Cəbhəyə getməmişdən lazımi göstərişlər verərəm, — sözünə yekun vurdur.

Martin öz sözlərinin dostunu necə həyəcanlandırdığını görüb onu sakitləşdirdi:

— Hələlik sən bir müddət gözləməli olacaqsan. Mən istəmirəm ki, orada sənin nə iş görəcəyini özümə aydınlaşdırıbmış cəbhəyə gedəsən.

Fernand sevincindən allanmışdı. O danişa bilmirdi. Martin isə özünün də həyecanlandığını gizlətməyə çalışaraq öcəşgənliliklə dedi:

- Əgər cəbhədə sənin dalınca ciddi pusqu qoymuş olsaq, gərək bizdən inciməyəsən.
- Buradakından da ciddi pusqu qoymağa çox çətin ki nail olasınız, – Fernand sevinclə cavab verib əlavə etdi:  
– Çox sağ ol, Martin.

### X fəsil ERMENONVİL BOŞ QALIR

Fernand Ermenonvilə xəbərdarlıq etmədən gəldi. O, siniq-siniq olmuş heykəllərə baxaraq xaraba qoyulmuş bağları gəzdi, sonra isə dağılmış Fəlsəfə məbədinə çıxdı. Narahat da olsa, yani üstə çevrilmiş sütunun üstündə oturdu; buradan gölə və parka gözəl mənzərə açılırdı. Fernand təəccübələ fikir verir və gördü ki, vaxtilə yaxşı qulluq edilmiş park çox qısa müddət içərisində baxımsızlıq üzündən xarabazara dönmüşdü. Kollar və ağaclar təbii olaraq böyüyüb artmış, yolları ot və alaq basmışdı.

Fernandi yavaş-yavaş hədyan fikirlər bürüyürdu. İndi, bağlara qulluq edən bir adam olmadığı və «balta dəyməmiş meşə» və «səhra» daha təbii göründüyü, bütün tikililərin köhnəlib uçulduğu və hər yanı alaq otları basdığı bir zamanda Ermenonvil onu daha çox oxşayır, ürəyinə yatırıldı. Bəlkə də, Jan-Jak özü Amerikanın həddindən artıq böyük və geniş düzənliklərini, onun nəhayətsiz meşələrini gəzməsə idi, Ermenonvilin saxta bəzəklə bəzədilmiş «təbiətinə» başqa gözlə baxardı. Bundan əlavə, ola bilsin ki, Jan-Jak Amerika haqqında heç bir şey bilməsəydi, lakin inqilabə qədər yaşasayıdı, belə bir təbiət onu kifayətləndirməzdı.

Fernand özünün çox sevdiyi çəmənliyə baxdı. Xırda kollar və qanqal, demək olar, hər tərəfi basmışdı. O, səsinin əks-sədasını dinləmək istəmirdi. Lakin birdən müəllimi ilə birlikdə aramsız əks-sədalara necə qulaq asdıqlarını xatırladı. Fernand o zaman «Azadlıq və bərabərlik!» – deyə qışqırmış, əks-səda onun sözlərini pozulmuş, təhrif olunmuş və heybətli şəkildə geriyə qaytarılmışdı.

O, qəsrə tərəf yollandi. Yolda zəif skripka səsi eşitdi. Fernand səs gələn tərəfə yollandi və yerindəcə donub-qaldı. Jan-Jak onun qarşısında durub skripka çalırdı.

Bəli, ortayaşlı, vaxtından əvvəl qocalmış müsyö Herber son dərəcə Jan-Jaka bənzəyirdi.

— Fernand, əziz Fernand! — qışqırdı. — Bircə icazə verin, sizi qucaqlayıım! — Herber skripkanı ehtiyatla kənara qoyub Fernandi qucaqladı.

Onlar xaraba qalmış parkın içi ilə yollarına davam etdilər.

— Bu vəhşilərin törətdiklərinə aciz surətdə baxmağa məcbur olduqda mən yamanca, həm də qeyri-fəlsəfi tərzdə hiddətlənmişdim, — müsyö Herber etiraf etdi. — Sonralar, doğrudur, Jan-Jakin sözlərini yadına saldım: «Elə hadisələr var ki, bunda insaniyyətsizlik özünə bərəət qazana bilər». Amma Sanlı şəhərindən gəlmüş zırramalar, çox güman ki, səhvən bunu elə hadisələrdən biri saymışlar.

Fernand qeyri-müəyyən hərəkətlə bağlıları göstərib soruşdu:

— Atam bunlara necə davam gəttirdi?

— Əvvəllər ona elə gəlirdi ki, vurulan yaralar heç zaman sağalmayacaq, — Herber cavab verdi. — İndi isə o sakitləşib, həddindən artıq sakitləşib. O çox zəifləyib. Siz onun zəifliyini gördükdə özünüüz qorxutmayın.

— Hadisələrin gedişi, — o, fəlsəfi mühəkimələrini davam etdirdi, — necə deyərlər, *ad oculos*, əyani surətdə bütün təfəkkür sahiblərinə göstərdi ki, bəşəriyyətə insaniyyətliyi qan tökmədən aşılamaq olmaz. Mənim iştir Jan-Jakim və istərsə də Lükretsim göstəirlərsə ki, öz şəxsi təcrübəniz haqqında susmalısınız, Paris hökmdarlarının özbaşınalığı haqqında xəbərləri oxuduqda ödüm ağzıma gəlir. Beynim «hə» dediyi halda, mənim itaət bilməyən üreyim «yox» deyir. Yaxşı ki, heç olmasa, məndən bu özbaşınalıqda iştirak etməyi tələb etmirlər, — yüngül nəfəs alaraq sözüne yekun vurdur. — Fəaliyyət göstərməməli olan şəxs xoşbəxtidir.

Göl göründü. Adadakı uca qovaq ağacları arasında Jan-Jakin başdaşı ağarırdı. Müsyö Herber oraya baxaraq qaşqabaqlı halda və nifrətlə dedi:

— Adı xəyal aləmindən məhrum olan orta bacarıqlı adamlar — voltercilər iddia edirlər ki, insanın ruhu deyil, onun

işləri vacibdir, belə olan halda isə nəş haqqında danışmağa da dəyməz. Mən isə deyirəm: dahi insana bilavasitə yaxın olan hər bir şey – onun ayaq basıb getdiyi yollar, altında gəzdiyi ağaclar belə müqəddəsdir. Onun nəşinin uyuduğu yer isə bundan min dəfə müqəddəsdir. Jan-Jakin qəbrini dağıtmaya qadir olan adamlar insan adına layiq deyillər. Bəlkə də, tarix onların gördüyü başqa azğınlıqları bağışlayacaq, lakin ölüünü qəbirdən çıxarmaqları isə onlara həmişəlik olaraq vəhşilik damgası basacaqdır.

Fernand işgührəlqliqla soruşdu:

- Atam baş verəcək hadisələrdən xəbərdardır mı?
- Cənab markız meyiti qaziyib çıxarmamışdan əvvəl Ermenonvili tərk edib bir daha buralara qayıtmamağı qət etmişdir.

Onlar gölə yaxınlaşdırılar. Herberin hələlik dağıdılmamış qəbrə zillənən gözlərində dərin bir hörmət sezilirdi.

– Burada Lükretsiyidən sonra yer üzünə gələnlər içərisində ən dahi adamlardan biri uymaqdadır, – dedi və Lükretsinin öz müəllimini mədh edən bir şerindən bir parçanı astadan və ilhamla oxudu:

*Sən zülmət içində məşəl yandıran ilk adamsan,  
Varlığın nemətlərini insanlara bəxş edən sənsən!  
Həyatım boyu, ey ölməz ustad, sənin yolunla getmək  
arzusundayam.*

*Həyatimin mənasını ancaq bunda görürəm.  
Qızılı bərabər sözlərin  
Mənim mənəvi həyatının vahid, əbədi bir mənbəyinə  
çevrilmişdir.*

– Bağışlayın, Fernand, – Herber davam etdi, – bağışlayın ki, mən xəyal aləminə qapılmışam. Axi bütün bu vaxtlar sizin atanızdan başqa söhbət etməyə bir adam belə yox idi. – Fernand onun əlini sıxdı.

Sonra Fernand xahiş etdi ki, atasını onun görüşünə hazırlasın. Herber getdi, Fernand isə qayığa oturub adaya tərəf üzdü.

O heç bir həyəcan hissi duymurdu. Fernand qəbrin karşısındı laqeydcə dayanmışdı, halbuki burada tez-tez dizi üstə çökərək saatlarla şirin və qəmli xəyallara dalar,

bəzən onu qara basar, bəzən də coşqun xəyallara qapılardı. Nəcib arzular aləmində qanad açmaq ona nəsib deyildi.

Fernand qəsrə dönən zaman atası artıq ayaq üstə idi, çünki oğlunu yorğan-döşəkdə qarşılıamaq istəmirdi. O, Fernandı qucaqladı.

– Mənim oğlum! Fernand! – çox zəif səslə dilləndi.  
 – Heç ağlıma belə gəlmirdi ki, tale məni səninlə bir də görüşdürücək! Həm də burada, Ermenonvildə! Həm də azadlıqda! Axi sənin, gərək ki, vətəndaşlıq şəhadətnamən var? – narahatlıqla soruşdu.

Herber tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, Fernand atasının çox zəifləyib arıqladığını və tamam əsdiyini gördükdə özünü itirdi. O, atasından yatağa uzanmayı xahiş etdi. Xidmətçini buraxıb atasının soyunmasına özü kömək elədi. Sevincli həyəcanlar Jirardeni yormuşdu. O xeyli müddət gözüyüməlu uzandı. Nəhayət, sözə başlayıb dedi:

– Sən çoxmu çətinlik çəkmisən?  
 – Bəzən çox çətin olurdu, – Fernand yatağın qırağında oturdu.

– Bu dəhşətli zamanda mən işlə başımı, azca da olsa, qarışdırmaq istəyirdim, – Jirarden əvvəlki kimi gözüyüməlu uzanaraq söhbətinə davam etdi. – Mən Ümumi iradə haqqında ocerki işləyib prinsipial nəzəri əsərə çevirmişəm.  
 – O, gözünü açıb bir qədər dikəldi. – Həmin əsərdən bəzi yerləri sənin üçün oxuyaram, – vəd verdi. – Ancaq bu gün yox. Görüşümüzdən alındığım sevincin təsirindən məndə güc qalmayıb.

O gülümşəyərək başını yastığa qoysdu.  
 – Doğrusu, əsgərə belə sözlər danışmaq yaramaz, – dedi, gözlərini yumub yuxuya getdi.

## XI fəsil

### SABAH DA, O BİRİSİ GÜN DƏ VƏ BÜTÜN ÖMRÜMÜZ BOYU

İki saatdan sonra Jilberta artıq Ermenonvildə idi. O, Fernandi gözləyirdi, onu ömründə heç vaxt belə səbirsizliklə gözləməmişdi.

Budur, indi onların hər ikisi qarşı-qarşıya durub və birbirinə, sanki, birinci dəfə görüşürlərmiş kimi baxırlar.

Fernand Jilbertanın çirkab borusundan gələn səsini eşidəndən bəri onu tamam başqa bir şəkildə təsəvvür edirdi. Bu səs onun xəyalında Jilbertanın şairanə surətini yaratmışdı. İndi onun gözləri qarşısında ilk gəncliyinin Jilbertası ilə onun arzularının Jilbertasının birləşdiyi canlı bir Jilberta durdurdu, bu Jilberta tamamilə başqa, daha nəcib, daha bəşəri, daha sədaqətli, daha real Jilberta idi. Kəndli paltarı geymiş Jilberta xalq arasından çıxmış kobudhal və şirnikləndirici bir qadına bənzəyirdi.

Fernand da Jilbertanın xəyalında tamamilə başqa bir təsəvvürdə yaşayırırdı, indi isə onun qarşısında nimdaş paltarlı, ariqlamış, hətta sıfəti və vücudu bir qədər də kifirləşmiş, lakin özünü ağır və təmkinli aparan sinanmış Fernand dayanmışdı.

Onlar bir-birinin əlindən tutub dərhal deyil, yavaş-yavaş da olsa, hər halda, qucaqlaşdırılar. Fernand eyni yavaş hərəkətlə Jilbertanın əvvəlcə bir əlini, sonra da o biri əlini ehtiyatla dodaqlarına yaxınlaşdırırdı, bu kobudlaşmış əlləri dönə-dönə öpməyə başladı.

Bu qədər müsibətdən sonra görüşdükllerinə baxmaya-raq, çox qısa və sadə sözlərlə danışırılar. Jilberta dedi ki, Fernandin zahiri görkəmi onun gözlədiyindən daha yaxşıdır, lakin xeyli arıq olduğundan onu kökəltmək üçün çox çalışmalı olacaqdır. Fernand soruşdu ki, burada, kənddə babası ilə birlikdə onun yaşayışı necə keçir, cünki illər keçdikcə, çox güman ki, babasının xasiyyəti daha da dözlüməz olub. Söhbət çox yavaş və çətin gedirdi, lakin bu, onlara nə yavaş, nə də çətin görünürdü.

Bir neçə gün sonra elan edildi ki, messidor<sup>1</sup> ayının on səkkizində vətəndaş Jan-Jak Russonun cənazəsinin eksqumasıysi<sup>2</sup>, həmin ayın iyirmisində isə matəm mərasimi olacaqdır.

Fernand iyirmi üç messidorda Reyn ordusunun qərar-gahına gəlmək haqqında çağırış vərəqəsi aldı.

Cəbhəyə getməsi haqqında xəbəri ilk olaraq müsyö Herberə söylədi. Herberin sıfəti dəyişdi, lakin cəsarətlə dedi:

<sup>1</sup> Messidor – 1793-cü ildə Konvent tərəfindən tətbiq olunmuş inqilab təqviminin onuncu ayı (19-20 iyundan 18-19 iyuladək).

<sup>2</sup> Eksqumasıya – burada: mərhumun qəbrinin bir yerdən başqa yerə köçürülməsi

– Mən sizin vəhşilər tərəfində vuruşmaq fikrinizi tamamilə anlayıram. Cənab Robespierin azığılığı haqqında fikirləşən zaman mənim bütün varlığım: «Rədd ol, iblis!» – qışqırır. Lakin Robespierin özünə bəraət qazandırmaq üçün Jan-Jakdan nə qədər misal gətirə biləcəyini yadına saldıqda: «Qal, iblis!» – dua edirəm.

Herber fikirli-fikirli deyirdi:

– Markiz Ermenonvili on yeddi messidorda tərk edəcək, sonra isə siz gedəcəksiniz, mən isə boş qəbrin yanında tək qalacağam. Mənim üçün çox ağır olacaq!

O, özünü saxlaya bilməyib son dəfə olaraq ürəyini Fernanda boşaltmaya bilmədi.

– Onlar Jan-Jaki Volterlə yanaşı qoyacaqlar, – kədərlə bildirdi. – Volterlə yanaşı! Köməksiz ölüünü məcbur edirlər ki, öz əbədi rahatlıq yerini başlıovlu məntiq ardıcılı ilə bölüşsün, mən bu fikirlə heç vaxt razılaşa bilmirəm. Axi Jan-Jakin əzəməti kəşf etdiyi belə bir həqiqətdədir ki, təbiət insan məntiqinin qanunlarına tabe olmur. İndi isə onu ağılı başından çıxmış Volterlə yanaşı dəfn edəcəklər!

Fernand öz getmək xəbərini Jilbertaya söylədikdə onun rəngi ağappaq ağardı.

– Deməli, sən ikinci dəfə yenə Amerikaya gedirsən, – dilləndi. Onun qarşısında kədərli, lakin qəti görkəmli Fernand dayanmışdı, uzun əllərini haraya gizlədəcəyini bilməyən Fernand gah sağlam ayağının üstündən xəstə ayağının üstünə, gah da xəstə ayağının üstündən sağlam ayağının üstünə keçirdi. Jilberta sözünə davam edərək deyirdi: – Yox, yox, mən səni fikrindən daşındırmaq istəmirəm. Sən bu dəfə mütləq getməlisən, bunu mən etiraf edirəm! – Sonra Jilberta çalışdı ki, gülümsəsin.

– Mən o zaman da getməli idim, – Fernand yersiz dil-ləndi.

– Hər halda, çox təəssüf. Bununla sən, əlbəttə, razılaşarsan, – Jilberta cavab verdi.

Onlar birdən qızgınlıqla öpüşdülər.

Bir qədər sonra Jilberta dedi:

– Bu dəfə heç bir baba səndən soruşmayacaq: «Əgər Jilberta qucağında bir uşaq dul qalarsa, nə olacaqdır?»

– Jilberta, əgər biz evlənsəydik, çox xoşbəxt olardım, – Fernand cavab verdi. – İndi varlı adamların yanına gedib

nikah üçün icazə almaq lazımlı deyil. Lakin bununla belə, müxtəlif rəsmiyyət üçün bizə iki-üç həftə vaxt lazımdır.

— Sən nə danişırsan, evlənmək nədir! — Jilberta qəzəblə söylədi. — Bəs sən məni isteyirsənmi, Fernand? — sonra soruşdu.

Jilbertanın donuq sıfəti çox gənc görünürdü; onun sıfətində əvvəlki güclə sezikən sərt gülüş nişanələrinin izi belə qalmamışdı.

Sonra onlar uzanıb bir-birinin hissiyyat və fikirlərinin ən incə ehtizazını da duyurdular. Birdən onlar gülüşdülər, bir-birinə qovuşmaq üçün bu qədər sonsuz dolama, lüzumsuz yol getdiklərinə gülürdülər.

Bir qədər sonra Jilberta dedi:

— Sən, yəqin ki, matəm mərasimində iştirak etmək üçün Parisə gedəcəksən, — sonra Fernandin müsbət cavabına tərəddüd etmədən cavab verdi. — Mən səninlə getməyəcəyəm. — Cəsarət və vicdanla etiraf etdi. — Mən xalqa və Jan-Jaka qısqanıram.

Fernand bir qədər süst cavab verdi:

— Lakin sən ki xalqa məndən daha yaxınsan. — Fernand çox gözəl biliirdi ki, belə hüznü və təntənəli bir gündə Jilberta onu tək buraxmaq istəyir.

— Mən əminəm ki, — Jilberta söylədi, — bundan sonra hər şey yaxşı gedəcək. Mən əminəm ki, bu, ötəri çılgın bir səadət deyil.

— O, sabah da, o birisi gün də, bütün ömrümüz boyu belə olacaq, — Fernand təsdiq etdi.

Fernand cəbhəyə getməyini atasına bildirmədi.

O, Jan-Jakin eksqumasiyası haqqında da atası ilə danışmamışdı. Lakin eksqumasiyaya iki gün qalmış Jirar-den özü bu haqda söz açdı.

— Demək, sabah yox, o birisi gün bu olacaqdır. Həmin cənablar çox lütfkar idilər, bağlarının bərpasını mənə tapşırmaq isteyirdilər. Ancaq mən Jan-Jaki əlimdən alırlarsa, burada qala bilmərəm. Qala bilmərəm.

Sonra kədərlə oğluna dedi ki, sabah Ermenonvili həmişəlik tərk edib Latura, Robinenin yanına köçəcək.

— O, öz siğınacığını mənə dəfələrlə təklif edib, — Jirarden davam edirdi. — Belə öcəşkən adamlı yola getmək asan olmayıacaq. Ancaq bilirsənmi, qocalığa yaxın Robinenin

təbiətə və hər bir gözəl şeyə qarşı zövqü artıb. Başımı dəng eləyib ki, onun parkını da öz parkım kimi planlaşdırırm. Mən ona belə bir lütfkarlıq edərəm, baxmayaraq ki bu, mənim olan-qalan qüvvəmi də əlimdən alacaq. Mən onun qarşısında borclu olmaq istəmirəm.

Fernand özünü ələ alıb dedi:

– Ata mən də burada qalmayacağam. Mən orduya daxil oluram.

Son dərəcə sarsılmış markiz dikəlməyə çalışdı.

– Onlar səni orduyamı qəbul edirlər? – soruşdu.

– Həmin cənabları? – Sonra daha davam gətirməyib dedi: – Mənə isə rədd cavabı vermişdilər! Həm də, sənəcə, kim olar? Lafayet və Roşambo!

Fernand atasının qəlbində nələr baş verdiyini duyurdu; onun qəlbində həm bu mühabibədə iştirak edəcəyindən doğan məmənuniyyət, həm oğlunun halına qalması, həm indiki müasir və talan olunmuş cinayətkar ölkədən, hər halda, Jan-Jak Fransasının yaranmasına olan gizli ümidi, habelə bir çox digər ziddiyyətli fikirlər vardı.

– Qraf Breqi, mən fəxr edirəm ki, siz Fransa uğrunda vuruşmağa gedirsiniz, – nəhayət, atası dilləndi. – Lakin Jirardenin həmin cənabların baş komandanlığı altında vuruşması lazımdır mı? – O, bir qədər susub, sözünə başqa ruhda davam etdi. – Mən sənin Amerikaya getməyin lazım olduğunu da bilmirdim. Sonralar inandım ki, o zaman haqsız idim. Qocalmışsam və bilmirəm ki, bizim hansımız Jan-Jaka daha yaxınıq. İndi isə məni tək burax, çox yorulmuşam, dincəlmək istəyirəm.

Fernand başa düdü ki, atası oğlunun yanında öz zəifliyini bürüzə vermək istəmir, buna görə də çıxıb getdi.

Fernand qət etdi ki, sabah səhər atasını yola salan kimi özü də Ermenonvili tərk etsin. Onun buralıq bir işi qalmamışdı. Parisdə isə xeyli işi var idi; paltara və ləvazimata sahib olmaqla bərabər, sənədlərini də rəsmi şəklə salmalı idi ki, geri qayitmasa, hər şey yerli-yerində olsun.

O, qayığa oturub kiçik adaya tərəf üzdü.

Fernand son dəfə Jan-Jakin qəbri yanında dayandı. O, Yay evində oturub «Etiraf»ı oxuyarkən dahiyanə əsərə aludə olduğu anları, Terezanın isə oradaca ev işləri ilə necə məşğul olduğunu xatırlayırdı. İndi Fernand aydın görürdü

ki, müasirlərindən ən dahisi olan Jan-Jak cüzi bir adam olan Fernand Jirarden kimi öz «məninə» qapanmışdı. Həqiqətə doğru həddindən çox can atmasına baxmayaraq, Jan-Jak öz xəyalında özünün təsəvvür etdiyi və ancaq onun özü ola biləcək bir səma yaratdı; özü üçün bir cəhənnəm də, öz işgəncəli ağılsızlıq cəhənnəmini yaratmışdı ki, bu cəhənnəmdən heç kəs onu xilas edə bilməzdi.

Jan-Jakı tanımaq kimi ugursuz səadət nəsibi olmuş Fernand da bu sözləri inamlı deyə bilərdi. Lakin bütün başqaları Jan-Jakı ancaq onun «Etiraf»ından tanıydırdı: onun səması onlar üçün səma idi, onun cəhənnəmi də onlar üçün cəhənnəm idi.

Fernandin qəflətən, demək olar, işgəncəli bir parlaqlıqla ağlına belə bir fikir gəldi ki, canlı Jan-Jak öz yaratdığıları arasında yox olub getmişdi. Jan-Jak daha yox idi, o, əbədi olaraq ölmüşdü, o da onun adı ilə ölümə məhkum edilib edam olunanlar, meytləri əhəng çalasında oyunmuş ölülər kimi ölüdür. Müsyö Herber haqsızdır. Jan-Jak insandır və onun gəzdiyi bağların, onunla yaşayan qadının, onun bu başdaşı altındakı nəşinin indi Jan-Jakin yaradıcılığı ilə heç bir əlaqəsi yoxdur, əgər canlı Jan-Jakin miskin həyatını bilirsənə, bunlar onun əsərlərini başa düşməyə ancaq maneçilik törədir. «Yeni Eloiza» və «Emil», «İctimai müqavilə» və «Etiraf» – bu əsərlərin hər biri hər yeni oxucu ilə yeni həyat başlayır, onu yaradan insandan ayrıldıqda öz şəxsi həyatı ilə yaşayır. Yaradıcının kitablara verdiyi həyat ancaq səpin idi. Bu səpin coşqun cürcəti və onu səpəndən asılı olmayıaraq, divanalık və ağıl-kamal bəhrəsi vermiş, geniş miqyasda yayılmışdır. Bu səpin Fransaya və bütün dünyaya Jan-Jakin arzu etdiyi və etmədiyi kimi yayılmışdır.

Səhəri gün Jirarden Fernanddan xahiş etdi ki, onu Latura ötürməsin.

Son dəfə onlar bir yerə yiğilmişdilər. Yol paltarı geymiş ariq və zəif Jirarden öz geniş kreslosunda oturmuşdu. Onun yanında qızıl suyuna çəkilmiş kiçik mizin üstündə Ümumi iradə haqqındaki əsərinin bükülməmiş əlyazması və bir yiğin qaytanlanmamış səhifələr qoyulmuşdu.

– Mən əsərin bir yerini sənin üçün oxumaq istəyirdim, lakin mümkün olmadı. Hələ dünən belə güman edirdim ki, bu işi bu gün görə biləcəyəm. Amma qorxuram ki,

yorulam. Buna baxmayaraq, bəzi yerləri sənin nəzərinə çatdırmaq istəyirəm.

O, titrək əlləri ilə Fernanda əvvəlcə bir, sonra da ikinci, üçüncü vərəqələri uzatdı. Oğluna baxaraq onun nə deyəcəyini gözləyirdi.

Oğlu başa düşdü: atası istəyirdi ki, Fernand ucadan oxusun. O, belə də etdi.

Mətn Jan-Jakin müddəalarından və Jirardenin onlara verdiyi izahatdan ibarət idi. Misal olaraq Jan-Jakin sözləri göstərilirdi: «Ümumi iradə hər zaman haqlıdır; əgər mən onunla razılaşmırımsa, deməli, mən haqsızam». Sonra markizin izahatı gəldi. Yaxud başqa bir yerdə belə deyilirdi: «Ümumi iradə hakimiyyətin və azadlığın yüksək səviyyədə birləşməsidir. İradə və qanun ümumi vəhdət təşkil edir, ehtiraslar idrak qanunu qarşısında susur».

Fernand çox aydın və işgüzarlıqla boğazı qəhərlənməmiş halda oxuya bilirdi. Atası dinləyir, razılıqla gülümşəyir və başını tərpədir.

— Mənim bu əsərimin baş tutmadığını demək olmaz, — danışmağa başladı. — Doğrudur, bəzi yerlərini yenidən işləmək lazımdır, amma bilmirəm, buna imkanım olacaq, ya yox. Axi mən Latur bağlarını sahmana salmaliyam, yaşıma görə isə çox zəifəm. Qələmi mənə ver, — o, tələsik sözünü kəsdi. Sonra qələmi əlinə alıb axırıncı səhifədə *Finis*<sup>1</sup> sözünü yazdı. — Əlyazmanı götür, — deyə Fernanda əmr etdi, — oxu və Parisdə doktor Lebeqə saxlamağa ver. Vaxtı gələndə qoy nəşr etdirsin.

Fernand əlyazmanı qaytanladı; Jirarden onun necə işlədiyinə baxır, ona kömək etməyə çalışırıdı.

Hər şey hazır olduqda o, bacardıqca soyuqqanlı halda dedi:

— Təsəvvür edirəm ki, sənin başın cəbhədə bərk qarışq olacaq. Lakin arabir boş vaxtin olduqda bir-iki sətir də olsa, mənə yaz. Amerikada olduğun vaxt həddən artıq qaradınməz idin.

Fernand onu karetə qədər ötürdü. Onu qucaqladı.

Bir saat sonra Fernandin özü də Parisə yola düşdü.

---

<sup>1</sup> Son

## XII fəsil

### JAN-JAKIN DƏYİŞİLMƏSİ

Səhəri gün Jan-Jakin tabutunu qazıyıb çıxartdılar.

Qəbri qazan adamlar ağır bayram paltarları geydiklərindən qan-tər içərisində idilər. Eksqumasiyaya nə Jirardeni, nə də Fernandi dəvət etmişdilər. Amma bu təntənəli mərasimdə Konventin üzvləri və yüksəkrütbəli başqa şəxslər iştirak edirdilər, sifətinə ölüm rəngi çökmüş müsyö Herber isə bir tərəfdə hərəkətsiz dayanıb baş verən bu küfr işə tamaşa edirdi.

Bu an Laturda olan markiz bilirdi ki, bu dəqiqələrdə dəhşətli əməllər baş verir. Jilberta ona yuxu dərmanı təklif etdi, o isə boyun qaçırdı. Markiz hər cür köməkdən və hər bir kəsin ünsiyətindən imtina etmişdi. O, yorğan-döşəyə girib, bütün ariq bədəni ilə bürüşərək dinməzçə dərd çəkirdi.

Qəbirqazanlar eksqumasiyanı bitirib boş qəbri torpaqla doldurdular, başdaşını yerinə elə qoydular ki, zahiriən heç bir şey dəyişmədi. Tabutu qayığa yükləyib kiçik göllə sahilə gətirdilər, oradan isə Konventin üzvləri və Respublikanın yüksəkrütbəli şəxsləri bir-birini əvəz edərək tabutu əllərində Ermenonvil parkı ilə apardılar. Müsyö Herber yanaqlarından gildir-gildir axan göz yaşını silmə-yərək hıçqırı-hıçqırı tabutun arndınca gedirdi. Ermenonvil kəndinin sakinləri buru yiğilib tabutu Parisə qədər ötürmək istəyirdi. Demək olar, hamı gəlmışdı. Bəziləri ağlayırdı, Moris atanın hönkürtüsü isə hamının ağlamağını batırmışdı.

Fransanın hər tərəfindən təntənəli matəm mərasimində iştirak etmək üçün nümayəndələr axışib gəlirdi. Yeni Fransannı kiçik qardaşı gənc Cenevrə respublikası da təntənəyə böyük bir dəstə nümayəndə göndərmişdi.

Jan-Jakin cənazaşının aparıldığı yolda tabutu aparmaq arzusunda olan Konventin və hökumətin göndərdiyi nümayəndələr dayanmışdı. Mərhum bir çiyindən digər çiyinə alınaraq Respublikanın əzəmətli və sadə üslubunda, Fransanın ən yaxşı rəssamı – rəssam Davidin eskizləri

əsasında bəzədilmiş şəhərlərdən və kəndlərdən keçib-gedirdi. Matəm dəstəsi haraya gəlirdisə, ona yeni-yeni nümayəndələr qoşulurdu; belə ki, messidorun on doqquzu axşamı Parisə çatan matəm dəstəsində minlərlə adam var idi.

Tüllri bağlarında kiçik süni göl, onun ortasında isə eynilə Uca Qovaq ağacları adasına bənzəyən ada düzəltmişdilər. Tabutu orada yanmış məşəllər arasında yerləşdirilər, bütün gecə uzunu isə kiçik gölün sahilindən mərhuma son borclarını verməyə gələn adamların qurtarmaq bilməyən axını keçirdi.

Gözəl bir təsadüf nəticəsində həmin gecə şimal cəbhəsindən qələbə haqqında xəbərlər gəldi. Müharibələr tarixində ilk dəfə idi ki, Respublikanın ordusu havadan da müharibə edirdi. Kiçik Flerü şəhərində Marsel himninin sədaları altında havaya böyük bir sanı şar – monqolfyer, aerostat qalxmışdı. Bu şar düşmən ordularının hərəkətini öyrənib kəşfiyyat işində böyük xeyir vermişdi. Flandriyada çalınmış qələbənin böyük əhəmiyyəti var idi, belə ki, səhər rəssam David Tüllriyə yiğilmiş Konventə matəm mərasiminin hazır olduğunu söylədikdə, Tüllri sarayının eyvanına çıxan prezident onu dinləyən ucsuz-bucaqsız insan dəstəsinə xəbər verə bildi ki, bu müharibədə ikinci böyük dönüş yaranmış və Parisin üstünü almış təhlükə tamamilə aradan qaldırılmışdır.

Konventin üzvləri sarayı tərk edib matəm dəstəsinə qoşuldular. Mavi-ağ-qırmızı parçalardan hazırlanmış iri kvadratın ortasında mərasimə başçılıq edən qanunvericilər gedirdilər; qabaqda «İctimai müqavilə»nin əlyazmasını aparırdılar. Bütün xalq bu mərasimdə iştirak edirdi. Çox gözəl düşünülmüş qaydada fəhlələr və alımlər, kəndlilər, rəssamlar və sənətkarlar dəstə ilə gedirdilər. Üstündə şuar yazılmış bayraqlar dalgalanır, sıralardan müxtəlif heykəl fiqurları ucalırdı.

Paris şəhər icmasının nümayəndələri üzərində İnsan və Vətəndaş hüquqları bəyannaməsi yazılmış lövhə aparırdılar. İcmanın bayrağında isə bu sözlər yazılmışdı: «Bu hüquqların həyata keçirilməsini birinci olaraq o tələb etmişdir». Üstündə Jan-Jakin heykəli olan hündür taxtın ətrafında isə Monmoransi, Qrolei, Fransiada vətəndaşları

addımlayırdı; onların bayraqları da qürurla bəyan edirdi: «O, bizim aramızda yaşayarken «Eloiza»ni, «Emil»i, «İctimai müqavilə»ni yaratmışdır». Kənd Təsərrüfatı İnstiutunun bayrağında belə yazılmışdı: «O, insanların törətdiyi ədalətsizlikləri görməmək üçün təbiəti tədqiq etməkdə təsəlli tapır», Cenevrə respublikasının bayraqı isə cəsarətlə belə bildirirdi: «Aristokratik Cenevrə öz dahi oğlunu sürgün etmişdi. Yeni Cenevrə onun prinsipləri əsasında öz dövlətini yaratmışdır».

Üzün matəm dəstəsi musiqi sədaları altında asta-asta irəliləyirdi. Mortiralar yaylım açır, tamaşaçıların şən səsləri eşidilirdi. Respublikanın dəniz kimi dalgalanan bayraqları arasından evlər zorla seçilirdi; hətta kilsələrdəki müqəddəs şəxslərin daş heykəlləri də üçrəngli lentlərlə bəzədilmişdi. Jan-Jakin dostları kiçik dəstə halında dimməz gedirdilər. Onlara böyük maraqla baxırdılar. Bir çoxları Jan-Jakin dul arvadını görəcəklərini, bəziləri isə böyük Jirardenin burada olacağını güman edirdilər. Lakin onların heç biri yox idi. Çox güman ki, onlar vəfat etmişlər. Əvvəzdə Düsi və doktor Lebeq, cenevrəli pastor Multu və gənc Jirarden var idi.

Fernand olduqca sadə geyinmişdi. Hava çox gözəl idi, aydın, işıqlı göydə bir neçə kiçik ötəri bulud dolaşır, təravətli yel istini azaldırdı. Buna baxmayaraq, Fernand əziyyət çəkirdi. Matəm dəstəsi asta-asta hərəkət edir, onun yaralı ayağı isə bərk sizildiyordı.

Başında isə coşqun fikirlər dolaşırırdı. Jan-Jakı alqışlayan yakobinçilər onun dahiyanə kitabı, onun «Etiraf»ı haqqında eşitmək belə istəmirdilər, onlar bu kitabı insanı səsini şeypur və təbil gurultusu ilə batırmaqla «İctimai müqavilə»ni və Jan-Jakin pedaqoji romanı «Emil»i tərifləyirdilər.

Onlar «Etiraf»ın yerinə özlərinin Respublikasını irəli sürmüştülər. Həm də tam hüquqla. Zira, Jan-Jakin əli ilə baş vermiş inqilab öz əzəməti ilə onun dahi kitabı ötüb-keçmişdi. İngilab onun yaratdığı ən dəhşətli, ən faciəli, ən ali bir əsər idi. İngilab başdan-ayağa Jan-Jakin yetişdirməsi idi; o, Jan-Jakin bütün əlamətlərini özünə irs almışdı, eynilə Jan-Jakin varlığından və həyatından qopmuş bir şey idi. Onun da Jan-Jak kimi böyük uğurlu bir qüsürü var idi: idraki kortəbii duyğularda yox edirdi.

Məgər Jan-Jakı Volterlə yanaşı basdırmaq ideyası ağılsızlıq və məzhəkə deyilmə? Axi Volter öz tabutundan Jan-Jaka, o da cavab olaraq Volterə güləcəkdir.

Hələ indiyə kimi Volteri inqilabın atası hesab edən adamlar var idi. Lakin Volterin iti, sərt, parlaq məntiqi ancaq bir ovuc xüsusi seçmə adamları inandırırdı, bu məntiq heç kəsi cəzb edib öz arxasında apara bilmirdi. Volterin təlimi işıqlı, lakin istiliyi olmayan soyuq oddur. Jan-Jak isə istilik, hərərət saçır, Jan-Jak qığılçım idi, indi bu qığılçımdan bütün aləm alışmışdır. Onun coşqun hissləri idrakı partladıb kütlələri hərəkətə gəttirdi, köhnə qayda-qanunu süpürüb atdı və bütün dünyadan özülməni dağıtaraq onu azad etmək üçün vuruşan on dörd ordu yaratdı.

Həqiqətən də, belə olduğu üçün yakobinçlərin Jan-Jaki adı bir aristokratın qəşəng parkından götürüb xalqın ehtiram etdiyi evə aparmaq qərarının haqsız olduğunu demək olarmı? Müsyö Herber nə deyirsə desin, onlar haqlıdır!

Fernand Jan-Jakin Volterlə yanaşı qoyulduğuna qəlbən nə qədər etiraz edirdisə də, bunu başa düşürdü ki, bu, haqlı işdir. Əgər birinin kəskin idrakı və o birisinin coşqun hissləri vahid alov şəklində birləşməsəydi, inqilab qalib gəlməzdi.

Lakin matəm dəstəsi yavaş-yavaş irəlilədikcə Fernand getdikcə daha az düşünür və az mühakimə edirdi. Onun fikrləri qarışılık hissiyyata, arasında getdiyi xalqla ümumi olan böyük bir hissiyyata çevrilirdi.

Xalq isə bu gün qürur və şadlıq hissi ilə coşmuşdur. Xalqın özünə qaytardığı adam – dahi bir adam idi; Jan-Jak Paris camaatına məxsus idi. O nə general, nə də dövlət xadimi idi, o nə döyüslərdə qalib gəlmış, nə də təmtəraqlı müqavilələr bağlamışdı; o yalnız yazıçı və filosof idi. Onlar bunun nə olduğunu hətta ağıllı-başlı bilmirdilər də və çox çətin ki, onun kitablarını yüz adamdan biri oxumuş olaydı. Lakin dediyi bir neçə söz, bir neçə şuar hər addimbaşı söylənən, insanlar tərəddüd etdiyi zamanlarda qəlblərində dərin təsir buraxan elə sözlər, elə şüarlar idi ki, bir dəfə eşitdikdən sonra səfərə, döyüşə getməmək mümkün olmurdu. Onlar da səfərə başladılar, döyüşə girişdilər. Qalib də gəldilər. Deməli, mərhumun kitabları generalların toplarından, dövlət xadimlərinin qələmlərindən daha qüdrətli idi.

İndi yüz minlərlə adam mərhumla mənəvi yaxınlıqda olduğunu hiss edirdi, onlar öz gözleri önungdə yüksəlirdilər: axı indi onlar da mənəvi prinsipə müvafiq olmuşdular.

Sağ ikən onu təqib edənlərin əlindən çox vaxt zavalicasına qaçan Jan-Jakin indi ölüsü Parisin həmin küçələri ilə zəfərlə addımlayırdı, vaxtilə onu, bu qəribə adamı lağɑ qoyan adamlar indi onun, müdrik adamın və müəllimin qarşısında papaqlarını çıxarırdılar.

Hər tərəfdən musiqi və mahni səsləri ucalırdı. Lakin bütün səslərdən ayrılan, bütün səslərdən gur səslənən Rujenin<sup>1</sup> yazdığı xalq mahnısı idi, həmin mahnını Konvent bu yaxınlarda Respublikanın himni elan etmişdi: bu – «Marselyeza» idi. Matəm dəstəsinin içərisində olan və olmayan sazəndələr bu mahnını çalır, matəm dəstəsində gedən on minlərlə adam və onlara baxan on minlərlə digərləri bir ağızdan oxuyurdular: «*Allons enfants de la patrie, le jour de gloire est arrivé!*»<sup>2</sup> Hər tərəfdə Respublikanın alovlu mahnisi cingildəyir, guruldayır və sanki, ucsuz-bucaqsız bu matəm dəstəsini irəliyə, Panteona bu mahni aparırdı.

Matəm dəstəsi küçəni burulan zaman Fernand başlar üzərində üzən Jan-Jakin nəhəng sarkofaqını<sup>3</sup> gördü. Əvvəl isə o, Tüli bağında sarkofaqın qoyulduğu matəm və zəfər arabasını görmüşdü. Dörd nəhəng bürünc çarx üzərində hərəkət edən arabanı on iki ağ at çəkir, atları isə qədim qolsuz bürüncəklər geymiş on iki kişi tutub aparırdı. Jan-Jakin tabutu qranit sarkofaqın içərisinə qoyulmuş, ətrafi isə antik çiraqlarla bəzədilmişdi; buxurların və ətirli madələrin yanmasından yaranan ətirli iylər hər yana yayılırdı. Sarkofaqın qapağı üstündə Roma üslubunda yataq yeri düzəldilmişdi. Yataqda yarıya qədər qalxıb başına əli ilə dayaq verən və işıqlı göyün fonunda aydın görünən Jan-Jakin mumdan hazırlanmış heykəli qoyulmuşdu.

Fernand bu oyunağın canlı Jan-Jakin surətini onun təsəvvüründən necə sıxışdırıb çıxardığına heyrət edirdi. O, Jan-Jakin canlı surətini yadda saxlamaq istəyirdi, amma

<sup>1</sup> Ruje de Lil, Klod Jozef (1760–1836) – fransız şairi və bəstəkarıdır, Fransa burjuva inqilabı zamanı, 1792-ci ildə bəstələnmiş mahnının, Fransanın milli himni olan «Marselyezanın» müəllifidir.

<sup>2</sup> Əziz vətənin oğulları, irəli, sizin şan-şərəf gününüz gəlib çatmışdır!

<sup>3</sup> Sarkofaq – qədim xalqlarda daş sərdabə, məqbərə

real Jan-Jakı xatırınə gətirdikdə, onu arxaya çəkən, bütə oxşar mum heykəl irəli çıxır və buxurun ətrini yararaq irəlidə asta-asta hərəkət edirdi. «Marselyeza»nın gurultusu isə real Jan-Jakı daha da uzaqlara, dərkədilməzliyə aparırdı. Fernand real Jan-Jakin ondan necə uzaqlaşdığını hətta cismən hiss edirdi. Jan-Jakda olan gündəlik adı şeylərin hamısı yox olmuşdu; təkrarolunmaz, əbədi olanlar isə ayrılib göylərə qalxaraq irəlidə dalğalanır və bütün nəzərləri özünə cəlb edirdi.

Matəm dəstəsi təyin olunmuş yerə çatdı. Burada, köhnə şəhərin sol tərəfindəki ən hündür yerdə XV Lüdovikin hakimiyyəti zamanı müqəddəs Cenevrə kilsəsinin bünövrəsi qoyulmuşdu. Lakin nəhəng bina dörddəbir əsrənən sonra da tikilib qurtarmamışdı; onu yalnız XVI Lüdovik devrildikdən sonra tikib qurtarmışdır və Milli məclisin qərarı ilə bu kilsə Panteona – ölkənin görkəmli adamlarının dəfn yerinə çevrilmişdi.

Möhtəşəm bina uca günbəzlə tamamlanırdı. Matəm dəstəsi təmtəraqlı giriş qapısına yaxınlaşdı, onu ötüb içəriyə daxil oldu.

Qəşəng sütunlarla bəzədilmiş böyük zalın səssizliyi və ala-toranlıq içərisindəki sərinliyi işıqlar və səslər ümmannından gəlmış insanı öz ağuşuna alaraq ətrafa ciddilik yayırdı. Adamlar bir-birinin ardınca dəstə-dəstə zala daxil olur, sıxlışırlar. Ancaq onları iki yerə ayıran ensiz bir yol boş qalmışdı. Qüvvətli ciyinlərin üstünə qaldırılmış, onların üzərində bir qədər yırğalanan katafalk<sup>1</sup> ensiz yolla zalın içərisinə keçdi və orada özül üstünə qoyuldu.

Camaatın arasından mavi kaftan geymiş gödəkboylu bir adam ayrıldı; o, zalda olan bütün adamların gözü önünde həmin ensiz yolla keçib pillələrlə katafalkın qoyulduğu özüle qalxdı.

Budur, Maksimilian Robespyer tabutun qarşısında dayanmışdır. O, demək olar, bir dəqiqə hərəkətsiz və sakit duraraq susmuş camaata baxır, fikrini cəmləşdirirdi. Jan-Jakla olan söhbətindən sonra gündəliyinə yazdığı and haqqında fikirləşirdi – bu and Jan-Jakin təliminə əsasən köhnə quruluşun binasını əsasından dağıdıb yenisini

---

<sup>1</sup> Katafalk – cənaza aparmaq üçün üstüörtülü, yanları açıq xüsusi arabə

qurmaqdandan ibarət idi. Yeni Fransa, Jan-Jakın arzuladığı Fransa qurulmuşdur. Doğrudur, onun düşmənləri də az deyildir; bəlkə də, indi onlar ona, Maksimiliana qarşı qəsd hazırlayırlar və çox güman ki, o, mübarizə qurtarmamış məhv olacaq. Lakin bu, əldə olunmuş müvəffəqiyət üçün verilən böyük bir qurban deyildir.

— Əgər Jan-Jak, — o, nəhayət, səsini qaldırmadan danışmağa başladı və zala daha dərin sakitlik çökdü, — əgər Jan-Jak əsrimizin yalnız dahi yazılıcısı, gözəl natiqi olsayıdı, biz gələcək nəsillərə onu qiymətləndirməyi və xatirəsini əziz tutmağı tövsiyə edərdik. Lakin o, dahi yazılıçı olmaqdan daha böyükdür: o, bəşəriyyətin ölməz peyğəmbərlərindən biridir. O, İdrak səltənəti yaratmış, ləyaqətin hüdudunu genişləndirmişdir. O, insan olmaqdan daha böyük idi, o, Ali Varlığının bir aləti idi. O, taxt-tac və hakimiyət qarşısında üzüqoylu yixilmiş xalqları görmüş və cürət edib onlara: «Ayağa qalxın!» — demişdir. O, xalqlara xoş bir xəbər — Bərabərlik və Qardaşlıq xəbəri verməyə cürət etmişdir. O, Allahın özü kimi, odlu sözləri insanların qəlbinə təlqin etmiş və onadək heç kəsin görə bilmədiyi bir işi görmüşdür, xalqlar üsyan etmişdir.

Fernandin canından üzütmə keçdi. Bu zəhmli Robespierre Jan-Jaka məxsus olan bütün incəlikləri bilirdi və Fernandin zənnincə, guya, yalnız onun özünün, Fernandin bildiklərini də bilirdi. «Allahın özü kimi». Robespierre bilirdi ki, ağılsızlığa keçən ümidsizliyin son həddinə çatdıqda Jan-Jak allahın özü kimi heç bir sarsıntıya məruz qalmırı.

Amma Robespierre yalnız Allaha çevirdiyi Jan-Jaki görürdü, o, insan olmaq ləyaqəti ilə fəxr edən bu insanda heç bir insani xüsusiyyət görmək istəmirdi.

— Jan-Jak da Sokrat kimi, fəlsəfəni göylərdən yerə, hər bir şəhərə, hər evə endirdi, — Robespierre bəyan edir və onun gur, cingiltili səsi nəhəng zalın ən uzaq yerlərinə çatırdı. — Jan-Jak insanları öz həyatları, dövlət, habelə cəmiyyət, hüquq və hüquqsuzluq, xeyir və şər haqqında düşünməyə məcbur etdi. O, bizi öyrədirdi ki, keçmişdən möhkəm yapışib qalmayaq, daim gələcəyə baxaq.

Bunlar yaxşı sözlər idi, Fernandi Robespierden ayıran cəhətlər olmasına baxmayaraq, onların bir təlimi, bir etiqadları, bir məqsədləri var idi.

Robespyer sözünü qurtardı. Tabutu katafalkdan götürüb bir neçə addım aralı olan məqbərəyə apardılar.

Fernand bir anlığa xəyalında tabuta qoyulmuş və giçgahı dağılmış meyt gördü. O, Yay evindəki çarpayını, onun üstünə uzanmış, sifətində laxtalanmış qan olan Jan-Jakı gördü. Ölü isə canlandı. Fernand Jan-Jakı onların çox sevdiyi talada masa arxasında oturub Tereza ilə sakitcə söhbət etdiyini, «İnsan mərhəmətlidir» – dedikdə inamla gülümşəyən sifətini gördü; Fernand həmçinin özünü dünyaya gəlmmiş Birinci və Sonuncu bəni-insan elan edən divanənin gözlərini gördü.

Budur, içərisində Jan-Jakin nəşisi olan tabutu sərdabəyə apardılar. Bu an, kortəbbi olaraq, sanki, əvvəlcədən danişilmiş kimi bütün zal bir ağızdan «Marselyeza» oxumağa başladı: «Aux armes, citoyens! Formez vos bataillons!» – «Ey vətəndaşlar! Silaha sarılın! Böyük bölüyə sıx dayansın!»

Sonra «Marchons, marchons!» – «Irəli, irəli!»

Mahnı nəhəng binada oxunur, orada özünə yer tapa bilməyərək divarlardan, pəncərələrdən süzülüb binanın xaricinə çıxır, hər tərəfdə səslənirdi, sanki, bütün Paris, bütün Fransa cəsur mahnilardan biri olan Marselyezanı oxuyurdu.

«Marselyeza»nın qüvvəli səsi, irəlidə tabut aparan matəm dəstəsinin görkəmi Fernandı xəyaldan ayırdı. O hiss etdi ki, nəhəng səadət axınında onun «mənliyi» ümumi çosqunluqda əriyib həll olur. O artıq kənar adam deyildi, onunla birlikdə oxuyanlar arasına qayıtmışdı. Onu əhatə edən hər bir şey ona təlqin olmuşdu, Fernand bütöv bir vahidin canlı bir hissəsi idi; o, özündən də böyük idi, o – xalq idi.

«Ey vətəndaşlar! Silaha sarılın! Böyük bölüyə sıx dayansın! Irəli! Irəli!» – onun bütün varlığı, onun ətrafindakılar oxuyur, bu səslər hər tərəfdən onu çulgalayırıldı.

Tabut son dəfə, açılmış məqbərənin üstündə göründü. Mahnı kəsildi.

Qəflətən yaranmış sakitlik Fernandı tilsim aləmindən ayırdı. Jan-Jakin yeni döyüşkən şagirdlərinin – qaşqabaqlı, həzzlə etiqad göstərən təəssübçülərin nələr törətdikləri ona çox ağır gəldi. Onlar Jan-Jakin təlimindən nə qədər də uzaqlaşmışlar! Lakin Fernandı təqib edən acı fikirlər

yalnız bir anlığa davam etdi. «*Marchons quand meme!*<sup>1</sup>»<sup>1</sup> – o fikirləşdi. Az qala, Fernand davam edən sakitliyə: «Heç bir şeyə baxmayaraq, irəli!» – deyə qışqıracaqdı.

Fernandi bürüyən xoş xəyallar uzun müddətə onu tərk etmədi: bu xəyal qanuna uyğun bir şəkildə əzəmətlə «Yeni Eloiza»dan «Marselyeza»ya qədər, Üca Qovaqlar adasındaki sadə, sevgi ilə qulluq edilmiş adı qəbirdən Panteondakı məqbərəyə qədər bir dövrü əhatə edirdi. Fernand Jan-Jakin zəngin mənəviyyatının necə coşduğunu hiss edirdi, hiss edirdi ki, ağlın gətirdiyi bütün dəlillərə baxmayaraq, onun idraki öz doğruluğunu saxlayır. Fernand öz taleyinin mənasını gördü. Jan-Jakin adı, təvazökar tələbəsi olan Fernand onun üçün hazırlanmış bütün diləklərinin yerinə yetirildiyi anları anlamaqdan ötrü məyusluqdan və şübhələrdən doğan məşəqqətlərə bu qədər dözmüşdür. Əgər onun həyatında bu andan başqa digər bir şey olmasaydı, yaşamağa dəyərdi.

Tabut yavaş-yavaş enirdi. Getdikcə dərinə. Daha dərinə. Zülmət onu öz ağışuna aldı.

Lakin mahnı yenidən gurladı. «Irəli! Irəli!» deyə mahnı çağırırdı, bu arada unudulmuş və unudulmaz Jan-Jak məqbərənin içərisində yox olaraq öz şöhrəti arasında itib getdi.

<sup>1</sup> «Heç bir şeyə baxmayaraq, irəli!»





MÜASIR DÜNYA EDEBİYATI LION FEVZIYANGER

467

# LAUTENZAK QARDAŞLARI

(*roman*)

# LAUTENZAK QARDAŞLARI

(roman)

BİRİNCİ HİSSƏ

## Münhen

468

1931-ci il may ayının ilk çərşənbəsində öncəgörən Oskar Lautenzak dostu Aloys Prannerin Münhendəki mənzilində kədərlə oturmuşdu. Deməli, yenə də burada lövbər salmışdı! Deməli, yenə gəlib dostuna sığınmışdı!

Paltosunu necə gəldi stillardan birinin başına keçirib. Stolun üstündə qəhvəyi rəngli qalın kağıza bükülmüş bağlama var. Dərisi sürtülmüş çamadan da başqa vacib əşyalarla birlikdə otağın ortasına atılıb. Cibindəsə Oskar Lautenzaki burada sığınacaq axtarmağa məcbur edən haqq-hesab kağızı yatır: Rumfordştrassedəki iki otağa görə frau Lexnerə yüz otuz dörd mark borcludur; hələ də verə bilmir.

Beləcə, kədərli-kədərli divana çöküb. Alına qədər six tük basmış ətli sıfəti narazılıq dumanına bürünüb, qalın dodaqları bir-birinə sixılıb, six, qara qaşlarının altından baxan sürməyi qaynar gözlərindən qəzəb yağır. Evdəki cansızıcı rahatlığa, içərini dolduran gülərz may günəşinə fikir vermir...

Bəsirətlə Oskar Lautenzakin bu kədəri səbəbsiz deyil. Qırx iki yaşına çatıb və qəlbindəki arzulardan da heç vaxt belə uzaq olmayıb. Müharibə, inflyasiya qurtarandan bəri heç kəs onun sənəti ilə maraqlanmayıb. Düz yeddi ildir ki, işi düz gətirmir. Vəziyyət o yerə çatıb ki, bazar meydənlərində qurulmuş balaqlanlarda öz bacarığını qara camaata göstərir, onlar da Oskarı ələ salırlar. Düzdür, sonralar heykəltəraş Tirşenroyt gəlib onu apardı, böyük bir

çətinlikdən qurtardı, ancaq bununla belə, yenə də sehrbaz Aloys Prannerə qisılıb və dostunun da üzdən səmimi görünən pisniyyət, işgilli sözlərinə qulaq asmaq ürəyincə deyil. Gərək gedib o qariyaca siğinaydı...

Qarı, yəni heykəltəraş Anna Tirşenroyt elə-belə adam deyil; Aloys kimi artist deyil, ölkənin ən yaxşı heykəltəraşıdır. Heç Aloys təki də ucuz, işgilli sözlərlə onun acınacaqlı vəziyyətini tez-tez başına qaxmir. Ancaq çox güman ki, əvəzində onun amansız ciddiliyinə tab gətirməzdi. Qarının ciddi sıfətini, inadkar baxışlarını görən kimi qarşısında duran vəzifəni xatırlayır: mütləq o, maskaya yaraşmalıdır. Yox, nə fərqi var: ya belə oldu, ya da elə...

Fısıldaya-fısıldıya qalxıb bağlamanı açır. Sıfətinin tunc əksidir, Tirşenroytun düzəltdiyi maskadır. Gedib dostunun təsərrüfat işlərinə baxan qoca, deyingən Katidən çekic, mismar istəyir. Qarı da böyük bir minnətlə maskanı divara vurmağa icazə verir. Sonra dümağ, incə, koppuş əli ilə metal maskanı ehmalca, daha doğrusu, nəvazişlə siğallayıır. Bu maskaya baxmasa, yaşaya bilməz. Aloysun öz yataq otağında asdığı o ucuz, tökmə maska bunun yanında heç nədir.

Bir neçə addım geri çekilir. Həmin maskaya min yol tamaşa eləyib. Amma indi elə baxır ki, sanki, ilk dəfə görür. Gələcək nəsil onun başına gələnləri bu maskadan biləcək. İndiki nəsil bilmək istəmirsə, öz günahıdır. Rüsvayçılığa bax: belə istedad sahibi olasan və özün də evdən qaçaq düşəsən ki, sahibənin gözüne görünməyəsən – yoxsa kirayə puluna görə haray-həşir qoparacaq. Ancaq bunun üçün Oskar yox, qoy zəmanə utansın.

Dostları deyir ki, Oskarın başı Sezarın başına oxşayır. Lakin düşmənlərinə elə gəlir ki, əsl hoqqabaz başıdır. Özü isə inanır ki, Anna Tirşenroytun maskada təsvir etdiyi kədər işaretisi onda var. Əlbəttə, Oskarda adı, mənasız şeylər hələ çoxdur, ancaq hamisinin kökünü kəsəcək. Həm özünə, həm də Tirşenroyta cürbəcür hoqqalardan əl çekib, bütün gücünü xalis telepatiyaya sərf edəcəyinə söz verdiyi gündən bu yolda xeyli irəliləmişdi. İndi bir ildən də artıq idi, andına sadiq qalırdı. Dözəcək! Maskasına yaraşacaq!

Bunu çox adam ondan gözləyir. Özü də həmin adamlar yalnız müxtəlif şəhərlərdə çox asanlıqla toruna saldıığı

cürbəcür qadınlar deyildi. Belə vurğunluq hələ heç nəyi sübut etmirdi. Əsas məsələ budur ki, qardaşı Hansl da ona inanır. O, çox sərt adamdır: asanlıqla yola gələn deyil. Hələ sehrbaz dostu da inanır. Aloysun özü də ağıllı, hər şeyə şübhə ilə yanaşan adamdır. Ən başlıcası isə qoca Tirşenroyt – o heykəltəraş da Oskara böyük ümid bəsləyir.

Qarı həmin ümidi özünün yaratdığı maskada ifadə edib. Əslində, bu maska Oskarın daxili aləminin əksidir. Kim istəsə, onda belə bir yaradıcı təfəkkürün olduğunu görə bilər. Əlbəttə, bununla o, azacıq da olsa, miskin telepatiyani nəzərdə tutmur. Əlbəttə, burada üzə çıxan yalnız və yalnız qəlbinin dərinliklərində axan böyük çayın sonu, kədər dolu sızqısıdır. Çünkü bütün sənət növlərinin çeşməsi olan həmin nəhr Oskarın içindən axır, görünmür. Oskarda intuisiya, iblis xisleti, filosof Kasnerin «fizioqonomik duyu» adlandırdığı qabiliyyət var. Əlbəttə, hər hansı bir səfəh tamaşaçının başa düşə biləcəyi sənət əsərində bu cür sehri istedad üzə çıxmır, görünmür. Bəlkə, Sokrat özündən sonra belə bir «əsər» qoyub gedib? Xeyr, onda yalnız iblis xisletinin özü olub, şəkli yox...

Oskara bircə qıçılcım bəsdir: içində közərən kimi aldığı ləzzəti bu dünyada heç nə ilə müqayisə etmək olmaz. Qadınla yatmaq bunun yanında cüzi, mənasız bir nəşədir. Üğur da, şöhrət də, məhəbbət də havayı şeydir. Yaradıcı təfəkkürü olmayan adam belə səadətin dadını heç vaxt bilməz. Bundan əlavə, özünü zahiri müvəffəqiyətə də məcbur edəcək. Axi həmişə vəziyyəti pisləşdikcə arzuları çıxalmış, acgözləşmiş və hamısı da həyata keçmişdi. Gəncliyində, vətəni Bavariyanın balaca Deqqenburq şəhərindəki realni gimnaziyada oxuyanda bu şəhəri fəth eləmək istəmişdi. Sonra iki il sinifdə qaldığı üçün məktəbdən qovulanda and içmişdi ki, Münheni fəth edəcək. İndi Münheni fəth eləyib onu təzədən itirdiyi və gəlib burada qərar tutduğu üçün özünə söz verirdi ki, Berlini, Reyxi fəth eləməyincə dincilik tapmayacaq. Dəqiq bılır ki, Aloys Praner bu haqda nə qədər tikanlı danışsa da, Oskar təzədən yüksələcək. Dişlərini bir-birinə sıxaraq öz-özünə piçildiyir: «Bu, mənim qəti qərarımdır!» Alışib-yanan sürməyi gözləri tunc maskanı deşir. Minnət, dilək, hədə dolu baxışlarını ondan ayıra bilmir. Çox əcaib, lap

maskaya oxşayan bir görkəm alır. Uzun-uzadı özünə də, qarşısındaki maskaya da iradəsinin necə möhkəm olduğunu göstərmək istəyir.

Sonra yorularaq təbəssümlə gerçəkliyə – adına Kaqlistro<sup>1</sup> dedikləri sehrbaz Aloys Prannerin meşşan ab-havalı yemək otağına qayıdır.

Aloys Prannersə həmin günün səhəri çörəyini yeyə-yeypə dostunu gözləyirdi. Dünən axşam tamaşadan gec qayılmış, Oskar isə onu gözləməyib yatmışdı.

Aloys ucaboy, sümüklü adam idи, iri daz kəlləsi, batıq gözləri, enli alnı vardı. Əyri burnu az qalırdı boşqaba gırsın. Ağzını marçıldada-marçıldada ləzzətlə yeyirdi. Kefi yox idi. Ona qulluq edən qoca Katı hərdən otağa girib-çıxır və biliirdi ki, Aloys heç vaxt deyinməyəcək. Heyif ki, cənab Pranner öz ürək dostu cənab Lautenzakın – bu sırtığın, yelbeyinin, sərgərdanın, bədbəxtin gəlininə sevinir...

Kati haqlıdır: cənab Pranner Oskarın gəlininə sevinirdi. İndi iri, ağ, ariq, cəld əlləri ilə çörəyin üstünə gah qaxac edilmiş donuz budu, gah da pendir qoya-qoya amansız nəşə ilə dostunu cinqəndirmək üçün tikanlı sözlər axtarındı.

İkisi də – yəni Kaqlistro adlanan sehrbaz Pranner də, ürəkləri oxuyan Lautenzak da bir-birinə tən gəlirdi. Oskar axmaq, tənbəllər tənbəli, lovğa, yalançı, iddialı, etibarsız adamdır, nə cür alçaqlıq desən, ondan gözləmək olardı. Amma kişidə nəşə bir qeyri-adilik, qıgilcım da vardi. Aloys həyatını Oskarsız təsəvvür edə bilməzdi.

Oskarla on altı il əvvəl, müharibənin ikinci ilində Şərq cəbhəsində tanış olmuşdu. Elə ilk baxışdan Oskar onu ovsunlamış və sonralar həmin ovsundan özünün də xoşu gəlməyə başlamışdı. Aloys onda rabitə bölməsində yefreytor idi və batalyona gələn məktubları senzuradan keçirirdi. Onları oxuya-oxuya vətənlərində baş verən bəzi hadisələri məktub sahiblərindən əvvəl bilirdi. Həmin vaxt Oskar ona maraqlı bir təklif elədi: Aloys içərisində təzə xəbər olan məktubları bir az gecikdirsin. Oskar da bundan istifadə eləyib həmin yenilikləri onların sahibinə çatdırırsın və hamı da görsün ki, o, hər şeyi əvvəlcədən duyur. Bu işin getirəcəyi gəlirdən Aloysa da pay düşəcək. Aloys razılıq verdi,

<sup>1</sup> Kaqlistro – XVIII əsrədə İtaliyada: məzhəkəçi, cadugər

hər şey də yaxşı oldu. Çox gözəl işlədilər. Tezliklə Oska-  
rin istedadi yuxarılara çatdı və hərbi dairələrin köməyi ilə  
arxa cəbhədə yardım cassalarının nəfinə tamaşalar gös-  
tərməyə başladılar. Dostları ön xətdə min cür əziyyətə qat-  
laşanda, qırılarda, onlar arxa cəbhədə kef çəkdilər. Həmin  
gündən cinayət əlaqəsinə girə-girə, alçaqlıq eləyə-eləyə,  
biri digərini tərifləyə-tərifləyə bir-birinə bağlandılar.

Bu uzun dostluq illərində çox dalaşmışdılar. Ləp axırıncı  
dəfə Oskar Varyete teatrından uzaqlaşanda savaşmışdılar  
və həmin gündən bəri bircə saat da dadlı-duzlu təhqirsiz  
keçinə bilmirdilər. Ancaq bu, ikisinə də lazımdı, ikisini  
də xoş gəldi. Hətta Oskar indi gəlib yekəxana-yekəxana,  
lovğa-lovğa öz istedadından dəm vuran anda da Aloys  
yaxşı bilirdi ki, nə vaxtsa yenə səhnəyə qoşa çıxacaqlar,  
böyük-böyük sirk nömrələri göstərəcəklər.

Axır ki, Oskar gəlib çıxdı. Aloysun təsəvvür etdiyi kimi  
də özünü dartmağa başladı. Elə minnət qoydu ki, sanki,  
bura gəlməkələ, onun çörəyini kəsməkələ Aloysa böyük bir  
yaxşılıq eləyir. Bəli, Oskar bu gün, daha çox, həyasızlıq  
edirdi. Oturub, ev sahibinin ünvanına tikanlı sözlər yağıdır-  
yağıdra onun pendirindən, qaxacından, «Ququelhof» adlı  
yağlı qoşalından rahatca yeyirdi.

Məlum şeydir ki, Aloys axırda ləp hırslındı, bilə-bilə  
dostunu qıcıqlandıran bir söhbətə başladı. Asta-asta, özünü  
yalandan caniyanan göstərə-göstərə soruşdu:

– Qardaşından xəbər var?

Əslində, Oskarın bu istəkli qardaşından cənab Pran-  
nerin ləp zəhləsi gedirdi. Oskarda, heç olmasa, nəsə bir  
cazibədarlıq vardi. Hansl Lautenzak isə eybəcərin, əclafın  
biri idi: əsl caniyə oxşayırdı. Həddən artıq hiyləgər olduğu  
üçün boynuna nəsə qoymaq mümkün deyildi. Ancaq bu  
dəfə bərk ilişmişdi. Berlində Frans Vitke adlı bir nəfər ölü-  
rülmüşdü və o dəqiqə də bilinmişdi ki, bunu Hansqeorq  
Lautenzak eləyib. Lakin buna baxmayaraq, Hansl hər şeyi  
boynundan atmağa çalışır və deyirdi ki, hamısı siyasi firil-  
daqdır. Guya, siyasi rəqibi hücum edibmiş və buna görə də  
məcburiyyət qarşısında qalıb, güllə ilə vurub. O, böyük bir  
siyasi partiyaya – milli sosialistlərə, nasistlərə qosulmuş-  
du. Həmin dolaşq işdə Hansla kömək eləyən də onlar idi.  
Ancaq deyəsən, bu dəfə bir şey çıxmırıldı, çünki bərk iliş-

mişdi. Ona maneçilik törətdiyi üçün Vitkeni Karfunkel-Lissi adlı şübhəli bir qadına görə öldürməkdə ittiham olunurdu. Hər halda, belə bir rüsvayçı işdə dolaşmışdı və Berlində istintaq altında yatırdı. İndi onun ölüm-dirim məsələsi həll olunurdu və Aloys Pranner də yaxşı bilirdi ki, qardaşından danışanda Oskarın yaralı yerinə toxunur.

Oskarın təkəbbürlü sıfətindəki qətiyyət, razılıq ifadəsi o dəqiqliq yoxa çıxdı.

– On dörd gündür Hansdan xəbərim yoxdur, – ötəri cavab verdi. – Ancaq axırıncı məktubu ümidverici idi.

Lakin Aloys da bu tikanlı mövzunu belə tez qurtarmaq istəmirdi.

– Şəxsən mən onun yerinə olmaq istəməzdəm, – saxta canıyananlıqla dilləndi və axırıncı buynuzşəkilli kökəni qəhvəyə batırdı; axı bu arıq adam istədiyi qədər yeyər və əziyyət də çəkməzdi.

Oskar qəzəblə dostuna qulaq asırdı. Ağilli danışındı, söz ola bilməzdi. Ancaq nə vaxtsa bu mövzu da tükənəcək. Ancaq nə vaxtsa, bəlkə də, lap tezliklə Aloys yenə ləliməyə, minnət eləməyə başlayacaq ki, dostu Varyeteyə qayıtsın. Oskar da onun Hansl haqqında dediklərinin əvəzini bircə-bircə qaytaracaq.

– Bilirəm, Oskar, – Aloys ani sükutdan sonra uzunsov, daz və çox da qəribə tərzdə kədərli görünən başını azacıq irəli əyərek dilləndi, – belə səhbətlərdən xoşun gəlmir, ancaq gec-tez bu barədə səninlə danışmalıyam.

Sonra da köhnə giley-güzər başladı: Oskar istəsə, dilənci kökündə yaşamaz. Axı nə üçün Varyeteyə qayıtmır? Axı nə üçün onunla – yəni Aloysla birlikdə tamaşa hazırlamır? Oskar çoxdan gözlədiyi bu bal kimi şirin sözləri ləzzətlə içində çəkdi. Axı Aloys da təsdiq eləyirdi ki, belə çətin vəziyyətdə inadkarlıq etmək – istedad naminə özünü qurban vermək deməkdi. Bu sözlər Oskarın çox xoşuna gəldi və dostunu axıracan dinlədi. Yalnız Aloys sözünü qurtarandan sonra buz kimi soyuq, kinayəli bir nəzakətlə gələcək planlarından danışdı. Dedi ki, ona vergi verilib, hoqqabazlıq işa istedadını korlaysı. Sonra da yaradıcı təfəkkürün sırlarından söz açdı.

Aloys irişdi. Bu, əvvəlcə hiss olunmadı, ancaq yumru dodaqları getdikcə daha çox aralandı və uzunsov ağızındaki sümük və qızıl dişlərin hamısı göründü.

Bu irişməyin cavabında Oskar da lovğa-lovğa dedi ki, Aloysun onunla nə üçün tamaşa hazırlamaq istədiyini yaxşı başa düşür. Belə bir tamaşa Aloys üçün mənəvi aləmə cığır açar. Onsuz – yəni Oskarsız heç vaxt yaxşı bir kloun olmaqdan irəli gedə bilməz.

Aloys da kefini pozmayıb dedi ki, bu kloun olmasayı, Oskar başladığı təhlükəli oyunu çoxdan uduzardı.

Xeyli mübahisə elədilər, bütün eyiblərini açıb tökdülər və bundan da xüsusi zövq aldılar. Ancaq bir-birinə təzə heç nə deyə bilmədilər. Belə mübahisələri çox eləmişdilər və bir-birinin cikinə-bikinə yaxşı bələd idilər.

Axırda yorulub, dinməz-söyləməz maskanın qabağına gəldilər. Oskar onu həmişə öz imkanlarından yüksəklərə səsləyən əksə kinli-kinli baxdı. Eyni zamanda da, belə böyük bir vəzifənin məhz onun üzərinə düşməsi ilə fəxr elədi. Aloys isə ürəyində bu əclafın təslim olmasını, onunla birlikdə tamaşa hazırlamağa razılıq verməsini arzulaya-arzulaya sevindi ki, nə yaxşı Oskar inadından dönmədi, «vergi»sinin sırrını açmadı və beləliklə də, dostunu yenə də valeh etdi.

Axırda əldən düşüb, bu sonsuz mübahisələrinə nöqtə qoydular. Vaxt ötmüş olsa da, səhər yeməyinin çoxu hələ də stolun üstündə qalmışdı. Qərara gəldilər ki, bir az gəzsinqnlər, nahara kimi iştahaları açılsın.

Heykəltəraş Anna Tirşenroyt saatə baxdı. Ona üç dəqiqə qalırdı. Oskara xəbər göndərmişdi ki, saat onda gəlsin, sözü var. Eşidəndə ki Oskar borclarına görə yenə də evdən qovulub, Prannerin yanına qaçıb, onun üçün təzə bir iş tapmışdı. İndi Oskarla həmin iş barədə danışmaq istəyirdi.

Anna Tirşenroyt kresloya çökmüşdü. Yastı burnu, qonur, azacıq da qüssəli görünən gözləri vardi. Bir vaxtlar qıpqrımızı olan saçları indi tamam ağarmışdı. Enli sıfəti çox qayğılı görünürdü. Yaşı hələ altmışa çatmamışdı. Adətən, belə vaxtlarda deyirlər ki, yaradıcılığının çiçəklənən çağıdır. Ah, onların çox şeydən xəbəri yoxdur: Anna artıq qocalmış, həyatı keçmişdə qalmışdı. Özü də çox sərt həyat olmuşdu. Həm özü, həm də başqları ilə mübarizə aparmışdı. Özü üçün də çətin olmuşdu, başqları üçün də... Axır ki, istədiyini yaratmış və bir də oğlu kimi sevdiyi

Oskarı tapmışdı... Bu Oskar da dayaz boşqaba oxşayırıdı: heç bilmirdin içində yiğdiğin qalacaq, ya tökülcək...

Otağı dolduran gur işiqda qəmli sifətinin kəskin, sərt qırışları aydınca görünürdü. Evi dövrəyə almış balaca bağın ağacları pəncərədən içəri boylanırdı. Şüşəli qapılardan biri artırmaya açılırdı. Artırmadan o yana sakit cəmənlik uzanırdı. Həmin cəmənlikdə koma-koma kollar, ağaclar vardi və bunlardan o yanda da balaca çay axırdı. Şəhərin düz ortasında adam özünü kənddəki kimi hiss edirdi. Burada şəhər nəfəsi duyulmurdu.

On birə səkkiz dəqiqə işləyirdi. Anna Tirşenroyt hələ də oturub gözləyirdi. Əsasını kresloya söykəmişdi. Özü isə bir az qabağa əyilərək süst düşüb qalmışdı. Adətən, tutduğu işin yaxşı, ya pis olduğunu dəqiq bilərdi. Ancaq bu dəfə Oskar üçün gördüyü işin düz, ya səhv olduğunu bilmirdi. Mübahisələri son həddə çatanda professor Ravlıçek rişxəndlə, bir az da mərhəmətlə gülümşəmişdi. Bu Ravlıçek dəhşətli dərəcədə ağıllı adam idi...

Oskar gəlib çıxdı. Şişman sifətinə, qalın, qara qaşlarının altından boyunan sərt baxışlı mavi gözlərinə təmkin, laqeydlik ifadəsi verməyə çalışdı. Qadın onun köməyinə gəldi, bacardığı qədər özünü tox tutub dedi:

– Axır ki, gəlib çıxdın.

Ancaq Oskar özünü dərsdən qaçmış uşaq kimi hiss edirdi. Qarı nə üçün onun deyil, məhz Aloysun yanına getdiyini soruşturdu, cavab tapa bilməzdi. Elə bil, pis iş tutmuş uşaq idi, atasının hüzurunda dayanıb, onun sərt danlağından, qırmızıya çalan lopa bığından, çəliyindən qorxurdu.

– Professor Ravlıçeklə danışmışam... – frau Tirşenroyt, nəhayət, dilləndi. – Səni ayda iki yüz əlli mark məvaciblə işə götürməyə razıdır.

Qadın çətin nəfəs alındı. Oskar bilmirdi bunu astma xəstəliyinin ayağına yazsın, yoxsa eşitdiyi xəbərin... Professor Ravlıçek «Psixologiya cəmiyyəti»nin prezidenti idi. Çok tanınmış cəmiyyət idи, orada işləməyə dəyərdi. Belə bir iş barədə çox danışmışdır. Ancaq son dərəcə çətin, dəqiq adam olan Ravlıçek yola gəlməmişdi. Çünkü Oskarı o qədər də xoşlamırdı. Əgər Anna Tirşenroyt professorun razılığını almışdisa, deməli, burada nəsə vardı. İki yüz əlli mark

yüksək donluq idi, çünkü Oskar «Psixologiya cəmiyyəti»nə həftədə üçcə dəfə lazım olacaqdı. Əgər bu iş baş tutsa, daha evdən qovulmaq təhlükəsi olmayıacaq, Tirşenroytun, Aloysun təhqir dolu asılılığından canı qurtaracaqdı.

— Əlbəttə, — frau Tirşenroyt xirdalamağa başladı, — gərək istədikləri vaxt «psixoloq»ların hüzuruna gedəsən. Ravlıçek sənin hərdən müxtəlif cəmiyyətlərdə pulsuz təcrübələr keçirməyinə etiraz etmir. Ancaq istəmir ki, telepatiya ilə maddi gəlirə görə məşğul olasan. Qorxur ki, özü demiş, sənin sadəlövhələyün təcrübələrdən alınan fərziyyələrə ziyan vurar.

«Aha, — Oskar ürəyindən keçirdi, — qara qızın dərdi varmış!»

Buna qol qoysa, deməli, Aloysun qurduğu planların hamısı puça çıxacaq. Onda pul da, şöhrət də, sensasiyalı müvəffəqiyət də, vəcdə gələn tamaşaçı da gedəcək işinin arxasında, — uzaq başı, ildə dörd dəfə elmi jurnallarda adı çıxacaq, beş-on alimdən başqa heç kəs onun istedadından xəbər tutmayacaq...

— Daha heç kimdən asılı olmayacaqsan, — Tirşenroyt boğuş bir səslə, ağır-ağır davam etdi. — Kitabını da yazıb qurtaracaqsan. Ad günümədə bağışladığı memorandum bu yaxınlarda yenə əlimə keçmişdi. Çox yaxşı, qiymətli kitab ola bilər.

Qarı, sanki, özü ilə danişir, ona tərəf heç baxmırıdı.

«Telepatiyanın imkan və hüdudları!» — bu gurultulu ad nə qədər xoşuna gəlsə də, indiki vəziyyətdə həmin kitabı xatırlamaq heç ürəyincə deyildi. Çünkü nə barədəsə qəti hökm verməyi xoşlamırdı. Ancaq qadının təhrika ilə bu memorandumda bəzi aydın tezislər irəli sürmüştü. Yazmışdı ki, əsl telepat başqalarının fikrini, bir qayda olaraq, ehtimal olunandan da dəqiq, düzgün oxuyar. Bu qabiliyyət, adətən, xüsusi təlqin etmək bacarığı ilə bağlı olur. Ona görə də fikirləri yaxşı oxuyan adam, demək olar ki, həmişə yaxşı hipnozçudur. Belə qabiliyyəti ölülərin ruhunu dindirmək, geləcəkdən xəbər vermək və s. bacarığı ilə bağlamaq, əslində, bayağı bir xurafatdır. Kim desə ki bu cür işlər əlindən gəlir, deməli, firildaqcıdır.

Bütün bunlar Oskarın hazırlı vəziyyətdə xatırlamaq istəmədiyi tezislər idi. Qəlbi şirin xeyallarla dolu idi. Aloysla

söhbəti onları daha da alovlandırmışdı. Vəcdə gələrək dəniz kimi kükrəyən sıfətlər, dalğa-dalğa üzünə vuran alqışlar hələ də gözlərinin önündən çəkilməmişdi. İndisə belə şirin xəyallardan birdəfəlik əl çəkib, professor Ravlıçekin təklifi qəbul etməlidir. Ancaq həmin müqavilənin vəd etdiyi həyat da əsl həyatdır. Axır ki, özünü bütövlükdə şəxsiyətinin, istedadının inkişafına həsr edə biləcək...

— Təşəkkür edirəm, frau Tirşenroyt... — Öz səsini eşidir. Qadının əlini sıxır. Tirşenroytun mahir heykəltəraş gözləri diqqətlə onun əlini sıxan barmaqlara baxır, onlardan ayrıla bilmir. Oskarın sıfətini necə təsvir edibsə, əlini də eləcə təsvir edib: dümağ, cəld, koppus, kobud, zorba bir əl...

Həmin anda Oskarı bir fikir yerindən oynatdı: bu qadın bir neçə dəfə onun üçün belə çətin, ağır işlər görmüşdü!

— Yəqin ki, professor Ravlıçeki yola gətirmək o qədər də asan olmadı? — soruşdu.

— Asan olmadı... — Tirşenroyt ona baxmadan cavab verdi.

— Əvəzində nə verməli oldunuz? — birdən-birə soruşdu. Öz qiymətini bilmək istəyirdi.

— «Filosof»u! — Tirşenroyt da eyni səmimiyyətlə cavab verdi.

Oskar «Filosof»un dayandığı yerə baxdı. İçəri girən kimi otaqdakı dəyişikliyi hiss etmişdi. Bəli, həmin dəyişikliyi yaranan boş qalmış kürsü idi. «Filosof» balaca bir tunc büst idi. Onu almaq istəyən tapılmış, ancaq Tirşenroyt çox sevdiyi üçün həmin əsərdən ayrılmış istəməmişdi. Oskara elə gəldi ki, kürsünün üzərindəki bomboş havada «Filosof»un cizgiləri görünür. Bir az da zənlə baxdı: yox, bomboş hava idi...

— Ravlıçek büstə nə qədər verdi? — Oskarın yumşaq, titrək tenor səsi çox boğuq çıxdı.

— Çox verənlər də vardi, — Tirşenroytun cavabı ikibaşlı oldu. Ancaq tezçə də əlavə etdi: — O da pis vermədi.

Anna Tirşenroyt xəsis deyildi. Oskar özü də çox vaxt bunun şahidi olmuşdu. Əlbəttə, Oskara üç-dörd il işsiz qalıb dolanmaq üçün müəyyən məbləğdə pul vermək onun əlində heç nədir. Ancaq son dərəcə ciddi, tədbirli qadındır. Fikirləşir ki, bunun Oskara xeyri olmaz. Heç vaxt belə asan yol seçməz. Bu cür eləməkdənsə, Oskara iş

tapır və həmin işi tapmaq üçün də çox çətin, dolayı yolla gedir: büstdən əl çekir...

Anna Tirşenroytun onu belə yüksək qiymətləndirməsi Oskarın qəlbini riqqətə getirdi. Qadına da, özünə də mütləq sübut edəcək ki, həmin qiymətə layiqdir. Bir halda ki bütün gücünü istedadına həsr etmək imkanı qazanıb, deməli, maskaya yaraşacaq! Kitabı yazıb qurtaracaq. O, bircə dəfə baş verən, özü də yalnız Oskarın duyduğu şeyi yazacaq: «Telepatiyanın imkan və hüdudları»...

Bu ciddi, qəti qərarı qəbul edəndən sonra utanlığı buraxıb, Ravlıçeklə müqavilə bağlayana qədər Anna Tirşenroytdan borc istədi. Dedi ki, ilk bir ayın məvacibi həcmində – yəni iki yüz əlli mark versə, Aloys Prannerlə birgə yaşamaq əzabından xilas olar: Rumfordstrassedəki sakit daxmasına qayıdar.

Frau Tirşenroyt pulu verdi.

478

Oskar Qabelsberqerştrasseyə gəldi. Harayasa getmiş Aloysu gözləmədən şeylərini yiğisdirdi, köhnə mənzilinə qayıtdı. Sahibəsi frau Lexner haray-həşirlə qabağına çıxıb dedi ki, kirədən qalan borcu ödəməyincə, onu içəri buraxan deyil. Pulları çıxırab təkəbbürlə ona uzatdı. Sonra özündənrazi halda hücrəsinə keçib rahatlandı. «Psixoloqlarla müqavilə bağlayandan sonra, bir neçə il də burada özü üçün yaşaya bilərdi...

Didilmiş dəri çamadanı açıb, qaytardığı pal-paltarı dolaba yığıdı. Əvvəlcə ipək qasıqlı bənövşəyi ev xalatını və onunla həmrəng olan başmaqları çıxardı. Bunları ona dərzi Alma bağışlamışdı. Alma onun rəfiqələri içində ən sədaqətli idi. Halbuki Oskar ona qarşı çox da diqqətli olmamışdı. Sonra Svedenborqun<sup>1</sup> bircildiliyini kitabların arasına qoydu. Onu özü ilə Aloysgilə aparmış, ancaq üzünü də açmamışdı. Lap axırdasa qəhvəyi rəngli qalın kağızı açıb, içindəki maskanı köhnə yerinə asdı. Divardakı qara ləkənin üstü örtüldü.

Bütün bu işləri görüb qurtarandan sonra kresloya çökdü, xəyalən öz keçmiş hücrəsinə isnişməyə başladı. Ravlıçeklə müqavilə bağlamaq niyyəti və bununla da zahirli

<sup>1</sup> Svedenborg, Emmanuel (1688–1772) – məşhur İsveç alimi və mistiki, okkultinist elmləri sahəsində bir sıra kitabların müəllifi

müvəffəqiyyət arzusundan əl çəkməsi sayəsində öz kiçik dünyasına təzədən sahib olmuşdu.

Otaq nə qədər miskin görünsə də, burada Oskarın varlığı aydınca hiss olunurdu. Elə biri yazı stolu! Stol Deq-qenburqdakı evlərindən miras qalmış və Oskar da onu indiyəcən qoruyub saxlamışdı. Nə vaxtsa həmin stolun arxasında atası – bələdiyyə idarəsinin katibi İqnats Lautenzak oturmuşdu. Onun arxasında otura-otura da balaca Oskarın qiymət vərəqinə baxmışdı. O vərəq ki, pis qiymətlər aldığı üçün Oskarın sinifdə qaldığını xəbər vermişdi. Sonra atası elə həmin stolun arxasından qalxıb, oğlunu yaxşıca kötükləmişdi. Bir də divardakı şəkil! Naxışlı çərçivəyə alınmış bu oleqrafiyada çox gözəl, qədd-qamətlil bir kişi – Bavariya kralı II Lüdviq gümüş zirehli paltarda təsvir olunmuşdu. Onun oturduğu qayığı qu quşu mavi suların üzü ilə harayasa dartıb aparırıdı. Uşaq vaxtı bu şəklə hökmranlığın, şirin-şirin arzuların, gözəlliyyin təcəssümü kimi baxar, onu öz ideali, həyat həvəsi hesab eləyərdi. Sonra da onun «Mən»inin xəyalı ideyasını ifadə eləyən həmin maska gəlirdi. Söz vermişdi ki, mütləq bu maskaya yaraşsın.

Nəhayət, dördüncü divar gəlirdi ki, o da bomboş, bəzək-düzəksiz idi. Ancaq Oskarın daxili aləmi üçün bu boşluğun mənası heç də maskanın mənasından az deyildi. Əslində, həmin divarı xəyalında şəkilli bir xalça – divar xalçası ilə bəzəmişdi. Yeniyetmə çağlarında bir-iki dəfə Deqgenburq şəhərinin ən varlı-halli adamı, taxıl alverçisi Luiz Erentalgılə qonaq getmişdi. Balaca Fransiska Erental məktəbdən qayıdanda, yolun yarısını hərdən onunla gələrdi və bu oğlanın bəzən qorxaq, bəzən də məğrur xasiyyəti ona xoş təsir bağışlayardı. Elə o zamanlar varlı Erentalin evində belə bir divar xalçası görmüşdü. Xalçanın üstündə at çapan bərbəzəkli xanımlar və cənablar təsvir olunmuşdu. Frau Erental bir dəfə sözarası özünü çəkəcəkə demişdi: «Qədim flamand xalçasının əslidir!» Elə həmin gündən də bu divar xalçası yeniyetmə Oskarın beyninə zənginlik, müvəffəqiyyət rəmzi kimi həkk olunmuşdu. Daxilindən gələn bir səs deyirdi ki, o da nə vaxtsa öz otaqlarını belə dəbdəbəli bəzəyəcək. Əgər maska ona həmişə istedadının boynuna qoyduğu vəzifəni xatırladırsa, bu boş

divar da həmin vacib məqsədi Oskarın yadından çıxmaga qoymurdu.

Təzədən ələ keçirdiyi otağindakı kresloya çöküb fikrə gedəndə, Oskarı bu cür xəyallar, rəmzlər öz qoynuna almışdı...

Professor Ravlıçek çəhrayı rəngə çalan saqqallı sifətini içəri girən Oskara tərəf çevirdi, qalın şüşəli eynəyin arxasından parıldayan xırda gözləri ilə onu diqqətlə süzdü.

– Əyləşin! – dedi. Bu, xahişdən çox, əmrə bənzəyirdi.

Ravlıçek ağızınacan kitabla dolu geniş, qaranlıq otağın ortasında oturmuşdu və güclə seçilirdi. Ayrı vaxt olsaydı, Oskar dikbaşlıq eləyib bu cırdanın özünü də, gülünc Bohemiya ləhcəsini də, mənasız, cəfəng boşboğazlığını da ələ salardı. Ancaq o bilirdi ki, ilk baxışdan iri kresloya yapışdırılmış kimi görünən bu gülünc kişi çoxbic, amansız, qorxulu düşməndir. Əlbəttə, professor mühazirələrində, məqalələrində ona toxunmamışdı, ancaq bununla belə, Oskar hiss edirdi ki, Ravlıçek yalnız onun istedadına deyil, ümumiyyətlə, bütün varlığına şübhə ilə yanaşır.

– Frau Tirşenroytun dediyinə görə, siz Varyete səhnəsinin şirnikdirici təkliflərini rədd etmişsiniz, – üzüntülü sükutdan sonra Ravlıçek sözə başladı. – Mərhəba! Mərhəba!

Ancaq onun ciyiltili səsi, kinayəli baxışı bu tərifi istehzaya çevirdi.

Başqa vaxt olsaydı, Oskar dilini dinc saxlamazdı. Amma indi nə deyəcəyini bilmədi, yalnız zəhər tökülen qara qaşlarının altındakı qəzəb dolu sürməyi gözlərini ona zilləməklə kifayətləndi. Lakin bu, cırdana təsir eləmədi. Eynəyinin qalın şüşələri qaranlıqda parıldadı. Oskarnın baxışlarına ötəri, iltifata oxşayan təbəssümlə cavab verdi. Bu, lal söhbət idi. Oskarın baxışları deyirdi: «Eybi yox, axırdı özün etiraf edəcəksən ki, mən sənin düşündüyündən də çox şeyə qadirəm!» Öz növbəsində, cırdanın baxışları cavab verirdi: «Yaxşı, yaxşı, əzizim, sənin nəyə qadir olub-olmadığını özüm bilirom. Məni hərifləməyə çalışma. Sən çox kiçik, məhdud bir istisnasın.»

Daha bu sükut dözülməz olanda, professor ucadan dedi:

– Varyeteyə getməməkdə düz eləyirsiniz, cənab Lautenzak. Əlbəttə, telepatiya çox maraqlı sahədir, ona

baxmaq hamiya xoş gəlir. Böyük tamaşaçı kütləsi qarşı-sında başqasının fikrini oxumaqla yaxşıca pul qazanmaq da olar. Ancaq həmin adam bununla öz qabiliyyətinə xələl gətirə bilər. Hər halda, mən özüm indiyəcən eləsinə rast gəlməmişəm ki, geniş tamaşaçı kütləsi qarşısında çıxış edərkən zahiri effekt arxasınca qaçmasın. Bu cür effekt arxasınca qaçmaq da telepati tədricən təbiilidən, sadəlikdən uzaqlaşdırır. Bəs o necə telepatdır ki, «incəsənəti» satır, ona qəsd eləyir? Elə isə, onun fikirləri oxumasının nə mənası?

Professor elə öyünd-nəsihətlə danışındı ki, deyərdin, qarşısındaki məktəb uşağıdır. Onun hər cümləsi töhmət kimi səslənir və Oskar da özünü alçalmış hesab edirdi. Ancaq bununla belə, həmin adamın cavabını verə bilmirdi. Ravlıçek çox lovğa, qabağındanyeməz adam idi; höcətə düşüb iki dəfə işlədiyi kafedradan getmişdi. Ancaq hər halda, parapsixologiya ilə okkultizmin sərhədləndiyi mürəkkəb sahədə bir nömrəli mütəxəssis sayılırdı. Hətta Oskarın özü də onun gözəl ixtisasçı olduğunu dana bilməzdi.

Professor nazik əlləri ilə ağır kreslonun söykənəcəyindən yapışib onu Oskara ləp yaxın çəkdi; qonağına elə maraqla baxdı ki, deyərdin, qarşısındaki təcrübə üçün qoyulmuş adadovşanı, ya da hər hansı bir fenomendir. Oskara elə gəldi ki, onun baxışında rişxənd də var.

– Frau Tirşenroyt deyirdi ki, siz kitab yazmaq isteyirsiniz, – o, gülünc Bohemiya ləhcəsində sözə başladı. – Telepatların çoxu kitab yazıb, amma hamısı mənasız çıxb. Əlbəttə, həmin cənablar başqalarının hiss və düşüncələrini bəzən oxuyurlar, ancaq deyəsən, özlərininkini təsadüfi hallarda duya bilirlər. Çox güman ki, bunun səbəbi telepatiya qabiliyyətinə malik olan adamların öz istedadlarını şışirtməyə meyil etməsindədir. Cənab Lautenzak, əgər siz bu yolla getməyib, hər şeyi olduğu kimi, bəzək-düzəksiz yazsanız, kitabınız oxucuya lazım olan şeyi verə bilər.

Teleplatlara qarşı olan bu inamsızlıq Oskar üçün təzə deyildi. Professorun nəzəriyyəsinə görə, öncəgörmə qabiliyyəti həmin adamın üstünlüyü deyil, naqışlıyıdır. Onun fikrincə, bu qabiliyyət ilkin inkişaf dövrünün qalığı idi. Tənqidli baxışın, zəkanın hələ zəif inkişaf etdiyi dövrlərdən insana kor bağırsaqa, rudimentar quyuşa oxşayan bir yiğin

atavizm əlamətli lazımsız instinktlər, idrakin nəzarətində olmayan bir yiğin duyğu qabiliyyəti miras qalıb. Professora görə, bəsirət sahibinin tənqidi düşüncə tərzi, sadəcə, pilə kimidir: onun zəkası instinktlərin hipertrofiyası qarşısında duruş gətirə bilmir.

Əlbəttə, belə bir nəzəriyyə sahibi ilə mübahisəyə girişmək mənasız idi. Ona görə də Oskar ümidsiz halda qاشlarını çatmaqla kifayətləndi və baxışlarını professordan ayırdı. Elə həmin anda da gözləri böyük otağın qaranlıq küncündəki tunc «Filosof» büstünə sataşdı. Bu lap əclaflıq idi! Bu lənətə gəlmİŞ professor indi burada oturub şellənir, onu lağa qoyur. Ancaq məhz Oskarın sayəsində həmin büstü ələ keçirmişdi. Hirsindən Oskara hazırlıq gəldi, nəzakət dolu istehza ilə dedi:

— Kiməsə ayda iki yüz əlli mark vermək niyyətinə düşən bir adam öz fikrini, nəzakətsizlik də olsa, başqasının beynə yeritmək hüququnu satın almış olur.

Cırdanın qırmızıya çalan sarışın saqqalına təbəssüm qondu:

— Nəzakətli elm sahəsi yoxdur, əzizim. Alim üçün telepat... — onun sıfətindəki təbəssüm daha da gücləndi, — ...öz telepathlığında qalır.

Ağılı adam kobudluğa alicənablıqla cavab verə!

— Biz yola gedəcəyik, cənab professor, — Oskar həlim səslə dilləndi və barışq əlaməti kimi də gülümsədi. — Mətəriyanın bir nömrəli bilicisi və o qədər də pis telepat olmayan bir adam... ümimi dil tapacaq...

Oskar gözləyirdi ki, bu işarədən sonra Ravlıçek, nəhayət, işin maddi tərəfinə keçəcək. Oskara indi müqavilə lazımdır. Oskara, hər şeydən əvvəl, beh lazımdır. Amma professor dinmədi və araya yenə də üzüntülü sükut çökdü.

Bəlkə, Oskar özü müqavilədən söz salsın? Qulaqlarında Aloysun təklifləri astadan səsləndi; səhnə həyatı ilə bağlı qəlbində dəfn etdiyi arzular təzədən baş qaldırdı. Yox, bu cırdanın belə həyəsizliyindən, kin-küdürüştindən sonra müqavilədən heç vaxt söz salmayıacaq. Dilini kəsib atar,ancaq o barədə danışmaz!

Beləliklə də, nə özü müqaviləni dilinə gətirdi, nə də professor. Axırda da son dəfə «Filosof» büstünə baxıb, əliboş qayıdası oldu.

Bir neçə gündən sonra Oskar Berlindən telegram aldı. Qardaşı Hansl və ya Hansyörq (Hansqeorq adını belə qoymuşdu. Guya, bu daha əzəmətli səslənir, yeni alman ruhuna uyğun gəlirdi) yazırkı ki, həbsdən buraxılıb və birisi gün Münhendə olacaq. Oskar hamının, ən çox da Aloysun yanında Hanslin dediklərini coşqunluqla təkrar edirdi ki, guya, o, siyasi mübahisə zamanı özünü müdafiə etmək üçün rəqibini öldürüb. Ancaq qəlbinin dərinliklərində bilirdi ki, ona verilən ittiham doğrudur: Hansl Karfunkel-Lissenin qazancına şərik imiş və rəssam Vitkeni də ona görə öldürüb ki, həmin qadınla əlaqəsinə əngəl törətməsin. Həmişə Hansl barədə düşünəndə yuxusu qaçırdı, çünki qardaşının vəziyyəti çox ümidsiz görünürdü.

Xoş xəbər gətirən telegramı oxuyan kimi yüngülləşdi. Əgər Oskarın yer üzündə sevdiyi bircə adam vardısa, o da kiçik qardaşı Hansl idi.

483

Oskarın özü nə qədər qabiliyyətli, bəsirətli olsa da, sadəlövhədir, əsl Parsifaldır<sup>1</sup>, sərt gerçəklidən baş çıxara bilmir. Hansl isə onun kimi əfəl, ləng deyil, əksinə, vəziyyəti tez, özü də düzgün qiymətləndirir, onu necə var, eləcə də qəbul edir. Oskarla Hansl bir-birini tamamlayırlar...

Telegram səhər tezdən gəldi. Oskar durmaq istəyirdi.

Oskar necə geyinməyin təhərinini yaxşı bilirdi. Ona görə də bənövşəyi rəngli qəşəng xalatı, ona uyğun başmaqları seçmişdi. Bu həm Hansla hörmət əlamətidir, həm də xoş tale rəmzi. İndi beləcə geyinib kresloda oturur, səhər günəşi içəri süzülür, onun iri başı geriyə söykənir. Bu başın içində qardaşı haqqında nəvaziş dolu xatırələr uyuyub...

Bəli, qardaşlar bir-birinə «ən incə tellərlə, ulu nənələrin südü ilə, yeraltı çayların suyu ilə» bağlanmışdılar. Deqqenburq şəhərindəki uşaqlıq çağlarından, ibtidai məktəbdə, realni gimnaziyada oxuduqları vaxtdan belə idi. Zəncir halqası kimi bir-birinə sarına-sarına, pişik kimi cırmaqlaşa-cırmaqlaşa böyümüştülər. Birlikdə min cür oyunlardan çıxmış, bəd əməllər törətmış, cinayət yoldaşı olmuş, biri digərini satmış, lakin axırda yenə barışmışdılar. Bir-birinin

<sup>1</sup> Parsifal – əfsanəvi cəngavər Partsival (XIII əsr); farsca lügəti mənası «yüngülxasiyyətli adam», «əsl sefəh» deməkdir. Bəstəkar R.Vaqner onu eyniadlı operasında «Parsifal» şəklində işlətmüşdür.

cikinə-bikinə yaxşı bələd olmuşdular. Bir-birinə amansızcasına dünyanın ən ağır sözlərini demişdilər və özü də həmin sözlərin hamısı yerinə düşmüşdü. Ancaq Hansl realist kimi mistikaya inanmasa da, Oskardakı sehri, intuisiyani, şəxsiyyəti yüksək qiymətləndirirdi. Oskar da, öz növbəsində, Hanslin dünyagörüşünə, enerjisinə heyran idi. Biri çətinə düşəndə, o biri köməyə gəlir və ikisi də bilirdi ki, biri digəri üçün hər şeydən keçməyə hazırlıdır.

İndi qardaşı haqqında düşünəndə Oskarın qəlbini hərətlə, nəvazişlə dolur. Yaxşı ki, daxilindən gələn səs, içindəki şeytan o müqaviləni Ravlıçekə xatırlatmağa qoymadı! Oskar heç bilmir ki, qardaşının maddi vəziyyəti necədir: pulu var, ya yox... Bircə onu bilir ki, Hansl yenə azaddır və «psixoloqlar»la müqavilə ona mane ola bilərdi. İndi qardaşı ilə oturub, hər şeyi arxayınca fikirləşəcək, götür-qoy edəcək. Əlbəttə, tapacaqları çıxış yolu heç vaxt o iyrənc cırdanla iki yüz əlli marka bağlayacağı müqaviləyə bənzəməyəcək.

Oskarın baxışları Bavariya kralının şəkli üzərindən sürüşə-sürüşə maskaya tərəf gedir, sonra da bomboş divara yönəlir. İndi Hansl azaddır və deməli, Oskarın arzularının həyata keçəcəyi gün də yaxınlaşır. Yox, o yalnız kitabını yazıb qurtarmayacaq, həm də arzuladığı divar xalçasını alacaq, bütün dünyaya səs salacaq!

İki gün də keçəndən sonra Oskar axşamçağı perronda dayanıb boylanır, yenicə çatmış Berlin qatarının vaqonlarını axtarırırdı. Bu da kiçik qardaşı! Vaqondan düşdü. Yükü də ağırdır. İşə bax, yumşaq vaqonun kuplesindən çıxırdı! Qardaşı, Oskar təsəvvür etdiyindən də ciliz görünürdü. Rəngi avazımış, üzünün cizgiləri sərtləşmiş, dodaqları nazilmişdi. Ancaq sıfəti yenə də başdan-ayağa cinayət, inam, həysizliq, hiyləgərlik dolu xoş, məsum təbəssümə bələnmişdi. «Cəsarətli və inamlıdır», – Oskar ürəyindən keçirdi. Bəli, ona elə gəldi ki, ariqlamasına, bozarıb külə dönməsinə baxmayaraq, qardaşının görkəmi çox yaxşıdır.

– Nə yaxşı ki, gəlib çıxdın! – Oskar hərarətlə bir neçə dəfə təkrar etdi. – Hələ sən bunun əynindəki açıq rəngli gözəl yay paltosuna, yumşaq vaqonda gəlməsinə bax!

Hansl «Kayzerhof» mehmanxanasına düşmək istəyirdi. Dəbdəbəli, bahalı mehmanxanayıdı. Qardaşı, Oskarın

gözündə daha da böyüdü. Mehmanxana ləp yaxında idi və piyada getdilər. Şəhərin qaynar küçələri şən səs-küyə bələnmişdi.

— Danış, danış! — Oskar daha dözə bilmədi. — Axı danışmağa sözün çox olmalıdır.

— Həm çoxdur, həm də az... — Hansl ucadan danışındı ki, səsi hay-küydə eşidilsin. Səsi çox ucayı və onda tez-tez nəsə bir kəskinlik, amiranəlik duyulurdu. — Çox güman ki, özün hamısını bilirsən, ay telepat, — Oskara sataşdı. — Ancaq səndən ötrü yaman darixmişam... — birbaşa mətləbə keçdi və sözləri də ürəkdən gəldi. — Hərdən sənin təsəllinə yaman ehtiyac duyurdum... hərdən halim yaman xarablaşırı...

— Hiss eləyirdim, — Oskar ciddiləşdi. — Bilirdim, — tezcə də səhvini düzəltdi.

Gəlib çatdilar. Hansl yaxşı bir otaq götürdü, qeydiyyatdan keçdi. Sonra onun çamadanlarını gətirdilər. Hansl bəzi vacib şeyləri seçib götürdü, yuyundu. Oskar onun yanında dayanıb, həyəcan içinde qardaşının ciliz bədəninə tamaşa elədi. «Yaman sınixib», — ürəyindən keçirdi. Hansl yuyunan zaman oradan-buradan söz açıdlar. Kiçik qardaş daha çox danışır və danışdıqca da açılırdı. Dedi ki, işi partiyanın, nasistlərin vəziyyətindən asılı olaraq gah bu yana, gah o yana dönürdü: gah xeyrinə, gah da ziyanına inkişaf edirdi.

— Ancaq ən ümidsiz anlıarda belə, — dedi, — yaxşı qurtaracağına şübhə elmirdim. Bilirdim ki, partiya həll eləyecək. Həll elədi də!

— Özünü heçə döndərmə, — Oskar etiraz etdi, — partiya hər yetəni müdafiə etməzdı.

— Elədir, — Hansl qızarmış kürəyini qurulaya-qurulaya təsdiqlədi. — Mənim də müəyyən xidmətlərim, əlaqələrim var. Proell məni heç vaxt darda qoymaz. Manfredlə dostluğumuz bir az da möhkəmləndi. — O, bu sözləri şəllənə-şəllənə dedi, bic-bic, pis-pis irişdi və cingiltili, sırtiq səsi suyun şiriltisini boğdu.

Partiyanın özünün xüsusi ordusu vardı, adına «hücum dəstələri» deyirdilər və Hanslin dostu Manfred Proel də həmin ordunun qərargah rəisi idi.

Elə otaqdaca şam elədilər. Hansl söhbətinə davam etdi. O, indi partiya qəhrəmanına çevrilmiş, böyük adam olmuşdu. Partiyanın hesabına, partiyanın işləri üçün də

Münhenə gəlmışdı. Təzə yay paltosu da, yumşaq vaqon da bununla bağlıydı...

Bu cür mürəkkəb əlaqələrin məğzini gec başa düşən Oskar eşitdiklərinin hamisini birdən həzm eləyə bilmədi. Deməli, qardaşı bu cəncəl işdən nəinki canını qurtarmış, hətta ondan öz xeyri üçün də istifadə eləyə bilmışdı. Oskar isə heç bir gözədəyər nailiyətindən danışa bilməzdi. Uzaq başı, deyərdi ki, daxili aləmi inkişaf edib, gücü artıb. Bu da qardaşının mənalı söhbətinin yanında heç nə idi! Hansl isə onu fikirli-fikirli süzüb, quru işgüzarlıqla soruşdu:

– İndi qəpikdən-quruşdan qazana bilirsən?

Sualın özündən çox, onun Berlin ləhcəsində işlətdiyi bu söz Oskara toxundu.

– Pis deyil... – Oskar özünü sindirmədi. – Rumford-Ştrassedəki evi saxlamağa gücüm çatır.

Bir az keçəndən sonra Hansl dedi ki, sabah «Krone» sirkindəki partiya yığıncağında o, Führerə təqdim olunacaq və Münhendəki partaygenosselər<sup>1</sup> onu təbrik edəcək. Füre-rə şəxsən təqdim etmək üçün Manfred Proellin özü Berlin-dən bura uçacaq. Şübhəsiz, qardaşı da həmin mərasimdə iştirak etməlidir. Oskar bu xəbərdən çox təsirləndi, qardaşının qismətinə ürəkdən sevindi. Ancaq bununla bərabər, bayaq o çımrəkən gördüyü çılpaq, çəlimsiz bədəni xatırladı. Diqqətlə bu «sısqa oğlan»ın sərt, hiyləgər sıfətinə baxdı: qəribəydi, bu cür görkəmin sahibi elə uğurlar qazanıb, özü isə belə bir ağıllı başla heç yana çıxa bilməyib! Məktəbdə oxuyarkən öyrəndiyi bir şeir qulaqlarında səsləndi: «Bacarıq hamiya verilir, xoşbəxtliksə ədalətsiz bölünür»...<sup>2</sup>

Hanslin yuxusu gəlsə də, qardaşını getməyə qoymadı.

– Hələ getmə, – dedi, – mən uzanım, sən də bir az yanimdə otur.

Bu sözləri çox səmimiyyətlə dedi, sanki, yeniyetmə çağları idи. Oskar da razi oldu.

Hansl ləzzətlə əsnəyiib gərnəşdi:

– Moabitdə<sup>3</sup> divar çarpaylarına oxşayan yatacaqlar var, – dedi, – gərək açasan. O qədər də pis deyillər, əsgər

<sup>1</sup> Münhendəki partaygenosselər... – nasist partiyası üzvlərinin bir-birinə müraciət forması

<sup>2</sup> Məşhur alman şairi və dramaturqu Fridrix Şillerin (1759–1805) «Qraf fon Habsburq» balladasından beyt

<sup>3</sup> Moabit – Berlinin məhəllələrindən biri. Burada həmin məhəllədə yerləşən həbsxana nəzərdə tutulur.

çarpayılarına oxşayır. Ancaq inan ki, rahat yata bilmirdim. Eybi yox, indi əvəzi çıxar. – Bu sözləri deyib, yenə də özündən razı halda gərnəşdi. – Buradakı çarpayılar da pis deyil. Ümumiyyətlə, yaxşı mehmanxanadır. Əlbəttə, istəsəm, lap «İlin dörd fəsl»nə də düşə bilərdim. Ancaq belə yaxşıdır, biz partiya xadimləri gərək özümüzü çox da gözə soxmayaq.

Hansl yuxuya gedənə qədər Oskar onun yanında oturdu. Lakin özü Rumfordstrasseyə qayıdan kimi yerinə girsə də, uzun müddət yata bilmədi: qardaşının müvəffəqiyətləri barədə düşündü. Hiss olunurdu ki, bu uşaqlıq puldan korluq çəkmir, partiya onu ac qoymur. «Kaş axırı yaxşı qurtarsın», – deyə fikirləşən Oskar qəlbindəki paxılılıq hissini qayğıya çevirdi.

Hansl yaxşı yaşamağın yönünü həmişə bilmışdı. Şübəhəsiz, bu yolda tez-tez təhlükəyə də düşmüdü. Onun müharibə vaxtı Polşadan Almaniyaya gətirdiyi pianolar haqqında qaldırılan cinayət işi heç də xoşagələn hadisə deyildi. Hələ o biri iş... Hanslin naşiri olduğu «Şimşek» qəzetində sərrini açdığı adamlardan biri onu şantajçılıqda təqsirləndirdi... Qardaşının indi gördüyü işlər də, partiya qarşısındaki xidmətləri də Oskarı açmadı. Şübəhəsiz, partiya boş şeydən ötrü bu qədər xərc çəkməzdidi. Gərək kimsə nədəsə riskə getmiş olsun... Deməli, bu uşaqın adı indi Hansyörq oldu. Oskardan artıq dərəcədə xahiş etmişdi ki, bundan sonra ona Hansyörq desin. Ümumiyyətlə, qardaşı cənubi alman ləhcəsindəki sözlərdən tez-tez istifadə edirdi: «*Mulmic*», «*Pinkepinke*»<sup>1</sup>... Eybi yox, bunda elə bir məna görürse, qoy adı Hansyörq olsun. Ancaq bu qüdrətli adı doğrultmaq, deqqenburqlu balaca Hansl üçün o qədər də asan olmayıacaq.

Lautenzak qardaşlarını Adolf Hitlerin «Krone» sirkində keçirəcəyi yiğincağa aparan maşın çox yavaş gedirdi. Bütün küçələr adamla, polislə dolu idi. Havanın özündə də nəsə bir ümid, həyəcan vardı. Son seçkilərdə nasist partiyası Reyxdə birdən-birə ikinci yerə çıxmışdı. Nüfuz dairəsi də getdikcə artırdı.

Bir neçə həftə bundan əvvəl Oskar da onun sıralarına daxil olmağa cəhd göstərmışdı. Ancaq çox gecikmişdi, indi

<sup>1</sup> «Qolay», «qəpik-quruş»

hamı ona üzv olmağa can atıldı. Buna görə də rəhbərlik, müvəqqəti olaraq, qəbulu dayandırmışdı.

Hansl da qardaşını nəvazışlı məzəmmət elədi ki, belə şeylərə çox az fikir verir. Partiyanın üzvü olmaq indi çox vacibdir. Deyəsən, Hansyörq özü bu məsələyə əl qatası olacaq. Mütləq düzəldəcək! Oskarın partiyaya keçməsinə kömək eləyəcək. Əgər Oskar növbə gözləsə, gecikəcək, biletində elə nömrə olacaq ki, heç nəyə xeyri dəyməyəcək. Ancaq Hansyörq onun səhvini düzəldəcək, Oskar üçün ilk nömrələrdən birini alacaq. Oskar qımışanda, qardaşı onu inandırmağa çalışdı:

— Arxayın ola bilərsən, sənin qardaşın partiyada sayılan adamlardandır.

Oskar etiraz etmədi. Ancaq sıfətindəki inamsızlıq ifadəsi hələ də qalırdı. Hanslin işgüzarlığı onu əvvəlki babat günlərinə qaytarmağa bəs eləyər, Oskardan, necə deyərlər, qazanclı bir möhtəkir, bulvar jurnalisti, suteniyor çıxardı. Uzaq başı, yaxşı qazanan siyasi agent ola bilərdi. Bəs Hanslin «partiyada sayılan adam» olması? Yox, bu körpə, deyəsən, yenə də basib-bağladı...

Onlar partiya rəhbərlərinin yiğisidilərini zala girəndə Oskar hiss etdi ki, Hansl heç də özündən basib-bağlamır-mış. Öz gözləri ilə gördü ki, onun Hanslı, o körpə Hansl, Deqqenburq bələdiyyə idarəsinin mərhum katibi İqnats Lautenzakin – xirdaca bir məmuranın oğlu indi bu təntənəli yığıncağın diqqət mərkəzindədir. Almanianın ən hörmətli partiyasının rəhbərləri onun başına yiğmişdi. Kimisi tabrik edir, kimisi təzə tanışlığa can atır, kimisi də siyasi məslələr barədə Hanslin fikrini soruşurdu. Heyrətdən Oskarın gözləri kəlləsinə çıxmışdı.

Oskarı ən çox mat qoyan, qardaşının belə bir müvəffəqiyyət qazanması faktının özü deyil, körpə Hanslin həmin ehtiramları halalca haqqı kimi qəbul etməsiydi. Hansl özünü sax tutur, bu qaynar izdihamın içində balıq suda üzən kimi, arxayınca üzürdü. İşi belə görən Oskar hətta öz ürəyində də qardaşını Hansl deyil, qətiyyətlə Hansyörq adlandırdı.

Yeri gəlmışkən, Hansyörq, doğrudan da, etibarlı qardaş çıxdı. Oskarın sərt, mənali sıfəti tez gözə çarptı, rəhbərlərin çoxu onu əvvəlcə partiyanın təzə qəhrəmanlarından hesab elədilər. Hansl bundan nəinki incimədi, hətta qardaşını bir

az da qabağa verdi. Dedi ki, özü o qədər də böyük adam deyil, yalnız əlverişli şəraitdə partiyaya xidmət göstərib. Ancaq qardaşında elə fitri istedad var ki, partiyaya çox böyük xeyri dəyə bilər. Bu istedad, haradasa, Fürerin fitri istedadına oxşayır. Oskar da bu sözlərin əvəzində çox ağıllı tərpənib susdu, ətrafına yiğışanları mənalı-mənalı süzməklə kifayətləndi.

İçəridəki adamların arasında Oskar bircə nəfəri şəxsən tanıydı ki, o da məşhur aktyor Karl Bişof idi. Həmin Karl Bişof da ucadan danışa-danışa, gülə-gülə camaatın arasındada gəzişirdi. Onun girdiyi hər bir otaq səhnəyə çevrilirdi. Aktyor, Oskarin əlini mənalı-mənalı sıxdı. Ondan bir neçə saat dərs almış bu Lautenzak çox da istedadsız deyildi. Ancaq tənbəl idi, çətinlikdən qorxurdu. Həmin çətinlik də ondan ibarət idi ki, adı danışq tərzinə yamb<sup>1</sup> üstündə bir az fəciliq çaları verəsən və elə jestlərlə danışasan ki, sanki, ayağında koturn<sup>2</sup> var, çünkü böyük aktyorun vəzifəsi yalnız budur. Lakin bu Lautenzak da Karl Bişofun ən qabiliyyətli tələbələrindən biri olan Adolf Hitler kimi teatrda deyil, adı həyatda təcrübə keçirdi və məlum şeydir ki, səfəh gerçəklilik insandan incəsənətə, səhnəyə nisbətən çox az istedad tələb edirdi.

Deyəsən, Hansyörqün ən yaxın dostu partiya ordu-sunun qərargah rəisi Manfred Proell idi. Oskar onun şəklini qəzetlərdə çox görmüşdü. Hansyörqün ona münasibətində yaltaqlıqla bərabər, nəsə məhrəm bir intimlik də vardi və təbəssümündən görünürdü ki, bu, Manfredin xoşuna gəlir. O, bəstəboy, şumal, yaraşıqlı adam idi. Dərisi çəhrayı rəngə çalır və özü də, deyəsən, kökəlməyə doğru gedirdi. Tükü, az qala, tamam tökülmüş başı yumru idi və qonur gözlərindən biclik yağırdı. Əynindəki hərbi geyim ona çox yaraşırıdı. O, zərif, ancaq qüvvətli əlini Oskara uzatdı:

– Aha, Hansyörqün qardaşı sizsiniz... – dedi. – Haqqınızda Hansyörq mənə çox danışıb. Sizi beləcə də təsəvvür edirdim... – və çəkinmədən Oskarı sinayıcı nəzərlərlə süzməyə başlıdı. Oskar bilmədi Proellin sözlərini hansı tərəfə yozsun. Aydın məsələ idi ki, bu qüdrətli cənabın Hansyörqə münasibəti dostluqdan da artıqdır və buna görə Oskara

<sup>1</sup> Yamb – vurğusu ikinci hecaya düşən ikihecalı şeir vəznü

<sup>2</sup> Koturn – qədim yunan və Roma faciə aktyorlarının geydiyi altıqalın başmaqlar

da iltifat göstərirdi. Nə qədər mehriban görünə də, onda nəsə ikrah doğuran bir şey var idi. Bu iclasda bir nömrəli adamdı. Bunu özü də bilirdi, başqları da rəftarında hiss etdirirdi. Oskar isə həmin dəqiqə iy aldı: bu çox böyük adam olacaq. Ancaq Manfreddən nəsə bir fəlakət qoxusu da gəlirdi və onunla dostluq eləmək arzusu Oskarı nə qədər cəzb etsə də, daxili bir səs telepatı xəbərdar edir, Proellə yaxınlaşmağa qoymurdu.

— Mən Münhenə, hər şeydən əvvəl, ona görə gəlmışəm ki, — Manfred sözə başladı, — qardaşınızı Führerə şəxsən təqdim edim. Hansyörq istəyir ki, sizi də Führerlə tanış eləyim. Etirazınız yoxdur ki?

Proell təbəssümle parıldayan gözlərini Oskarın sürməyi gözlərinə dikdi, sanki, onunla əylənirdi.

Sonra sırkin dəyirmi zalına girdilər. Oskar bu gün yenə də partyanın özünü təbliğ etdirdiyi yüksək texnikaya heyran qaldı. Burada hər şey — qıpçırmızı bayraqların üzərindəki dümağ dairələrin ortasına həkk olunmuş zəhmi qapqara xaçlar da, qəhvəyi rəngli paltarlar da, coşqun musiqi də, pivə içə-icə Führeri gözləyən camaatın səs-küyü də, qoxusu da, hədsiz marağı da bir-birini yaxşı tamamlayırdı. Hamı gözləyirdi ki, Almanyanın yeni İsa peyğəmbərinə «hayl» qışqırsın...

Budur, Führer gəldi! Özü də Karl Bişofun həm ona, həm də Oskara öyrətdiyi yerişlə gəldi və sadıq dostlarının alqışlarını qəbul etmək üçün zabitəli görkəmdə öz kürsüsünə qalxdı. Əvvəlcədən yaxşı-yaxşı məşq olunmuş səslə danışmağa başladı və həmin anda da bütün zalı, bütün qəlbəri fəth elədi. Bir mütəxəssis kimi Oskarın da sənəti kütləni ələ almaqdı, ona görə də natiqin zala necə təsir bağışladığını peşəkar nəzərlərlə izlədi. O da Führer kimi Bavariya-Bohemiya sərhədində doğulub boy-a-başa çatmışdı. O da Führer kimi doğma ləhcəsi əvəzinə alman ədəbi dilində danışmaqdə, alman dili qrammatikasının əsas qanunlarına əməl etməkdə çətinlik çəkirdi. Çünkü o da Führer kimi məktəbdən yarımcıq çıxmış, biliyindən çox, intuisiyasına arxalanmışdı. İndi də böyük bir razılıq hissi keçirirdi ki, lap düz eləyib. Şərt onda deyildi ki, cümlənin quruluşu qrammatik cəhətdən düz olsun və ya deyiləndən mütləq bir məna çıxsın. İnsanların miskin beynini deyil, ürəklərini ovlamaq lazımdır. Cümlənin təsiri onun mənasından deyil,

çalarından, danışanın duruşundan, səsinin titrəyişindən, ahəngindən asılıdır. Oskarın iti zəkəsi Hitlerin nitqindəki texniki çalarları duyur və yüksək qiymətləndirirdi. Ancaq onun da qəlbəi zaldəki kütlənin qəlbəi ilə bir ahəngdə döyü-nürdü və kürsüdən danışan adamın nə dediyinə fərqi nə varmırıdı. Heç natiqin özü də nə dediyinə çox fikir vermirdi. Deyəsən, o da hipnoz vəziyyətindəydi. Dediklərinə özü də inanırdı. Elə buna görə kütłə də inanırdı. Elə buna görə Oskar da inanırdı. Natiq coşur, özünü tamam unudurdu. Onunla bərabər Oskar da, kütłə də coşur, özünü unudurdu. Natiq nifrət edir, iyrənir, heyran olurdu və Oskar da, kütłə də onunla bərabər nifrət edir, iyrənir, heyran olurdu!

Kürsüdəki adamı Oskar hamidən çox sevir, hamidən yaxşı duyurdu. Onların ikisi də intuisiyalı, «bəsirətli» idi. İkisinə də başqalarının qəlbini oxumaq vergisi verilmişdi. Bu əlamət onları – kürsüdən danışanı da, zalda oturub qulaq asanı da birləşdirirdi. Hitler danışır, Oskar dinləyirdi. Bəlkə, tərsinə idi? Oskar danışır, Hitler dinləyirdi? İndi Hitlerin ən gizli arzuları, niyyətləri, çox bürüncəkli, coşqun, kin-küdərət dolu istəyi Oskara aydındı...

Bu gün Hitler daha da coşmuş, özündən çıxmışdı. Gah ələ salır, gah ehtiram göstərir, gah sevir, gah da nifrət edirdi. Böyük bir atəsfəşanlıq yaratmışdı. Oskara elə gəlirdi ki, bütün bunların hamısı onun üçündür. Kürsüdəki kişi yalnız və yalnız onun xatirinə dəridən-qabıqdan çıxır, alına tökülən uzun saçları, qısa vurulmuş biqləri tər gölündə üzür.

Oskar indi ona, yəni kürsüdən danışana işarə verməli və verdiyi işaretə də cavab alməli idi...

Üzü gərginləşdi, göz bəbəkləri balacalandı, qaynar gözləri bir nöqtəyə zillənib qaldı. Öz aləminə çəkildi, güclü bir iradəyə çevrildi. «Ey kürsüdəki adam! – həmin coşqun iradə əmr verməyə başladı. – Mənim burada olduğumu bil! Müvəffəqiyət qazanmaq üçün hansı əziyyətlərə qatlaşdığını və qazandıqca da necə həvəsləndiyini hamidən yaxşı mən başa düşürəm! Mənə işarə ver! Mən gözlərimi sənə necə zilləmişəmsə, sən də mənə eləcə bax!»

Hitlerdə ani bir inamsızlıq yarandı və bunu da yalnız Oskar hiss elədi. Duydu ki, kürsüdən danışan adam baxışları ilə tamaşaçılar arasında kimisə axtarmağa başladı. Nəfəsini içinə çekərək onun baxışlarını izləməyə başladı.

Axır ki, tapişdilar! Oskar nəşə dolu bir səadətlə hiss etdi ki, Hitlerin baxışları onun baxışları ilə toqquşdu...

Həmin andan sonra gözlərini bir-birindən çəkmədilər. Getdikcə zilə qalxan Hitler özünü tamam unutdu. Ağız köpükləndi, çığrtısından qulaq tutuldu, zingildədi, yaltaqlandı, lağa qoydu... Həmin anda Oskarın da üzündə kinyə, yaltaqlıq, məhəbbət ifadələri düyünləndi. Hitlerlə Oskar bir-birinə görünməmiş tamaşa göstərdilər...

Yığıncaqdan sonra partiya rəhbərləri Barerştrassedəki italyan meyxanasında Führerlə görüşdülər. Proell Lautenzak qardaşlarını özü ilə aparıb, partianın təzə qəhrəmanını orada Führerə təqdim etdi.

Hitler Hansyörqə bir neçə hərarətli xoş söz dedi və elə danişa-danişa da baxışlarını kənarda dayanıb gözləyən Oskara tərəf döndərdi.

Sonra Proell onu təqdim etdi.

– Sifətiniz mənə tanış gəlir, – Hitler dedi, – çox mənalı maskanız var.

Onlar bir-birinə əl verib baxışdilar. Səssiz-sözsüz bir saziş bağladılar. Hitlerin gözləri dedi: «Əgər məni satsan, axırın pis olacaq. Əgər etibarlı çıxsan, əlaltım olacaqsan, qənimətimi səninlə böləcəyəm!»

Führerlə görüşdən vəcdə gəlmış Oskar qardaşını mehmanxanayadək ötürdü. Qapıya çatanda soruşdu:

– Bəlkə, mən də qalxım?

– Niyə də qalxmayasan?! – Hansyörq özünəməxsus sırtıq əda ilə cavab verdi.

O, yorğun idi və tezcə də yerinə uzandı. Əynində badamı rəngli qəşəng pijama vardi. Yeniyetmə çağlarında olduğu kimi, Oskar yenə də onun yanında oturdu. Hansyörq birindən başqa bütün işqları söndürmüşdü. Oskarnın oturduğu stul işiqda, Hansyörqün çarpayısı isə qaranlıqda qalmışdı. Oskar qəflətən gördü ki, qardaşının xırda gözləri qaranlıqda işim-işim işildayır. «Lap vəhşi gözünə oxşayır», – ürəyindən keçirdi. Deyəsən, bütün axşamı Oskardan fəxrlə, məhəbbətlə danişan Hansyörqün ovqatı birdən-birə tamam dəyişmişdi.

– Lap səfehsən, Oskar, – qardaşına yavincımağa başladı. – Əgər sənin işlərinə əl qatmasam, öz intuisiyanla

neyləyə bilərsən? Tirşenroytun düzəltdiyi maskaya söz ola bilməz – lap əntiqədir! Ancaq maskanın özünü yeyəsi deyilsən ki? Əgər balaca qardaşın əl qatmasa, sən öz bəsirətinlə, vasvasılığınla çox uzağa gedə bilməzsən.

Hansyörq bu cür səfəh sözlərlə qardaşını xeyli ələ saldı. Oskar bir az dözdü,ancaq axırda səbri tükəndi:

– Nə vecinə, – dedi, – müvəffəqiyyətin cibində, özün də arxayı! Elə bir işin içindən çıxdın – buna söz ola bilməz! Ancaq şəntajçı bir məhkəmədən qalib çıxmağı, Karfunkel kimi qadını araya salıb nişangaha çevirməyi də hər adam özünə yaraşdırırmaz.

Hansyörq ucadan əsnədi:

– Boş-boş danışma, əzizim Oskar, – mülayim səslə dilləndi. – Qırx iki yaşın var, ancaq yenə də cənab keşiş Ruppertin yanına gedib, kilsə üzvlüyüünə hazırlaşan yeni-yetmə oğlana bənzəyirsən. Ona görə də bütün işləri təzədən korlaysırsan. Mən elə ilk gündən doxsan faiz donuz olmuşam. Sən isə həmişə yüz faiz! Flaydererin bağından alma oğurladığımız yadındadır?

Oskar həmin günü xatırladı. Çoxdan olmuşdu. Alma oğurlamağı özü təklif eləmişdi. Danışmışdilar ki, Hansl aşağıda dayanıb keşik çəksin. Flayderer qəflətən böyürdən çıxanda, Hansl kirimişcə əkilmiş, Oskarı xəbərdar etməmişdi. Flayderer də onu tutub yaxşıca döymüşdü. Evə qayıdanda, o da Hanslı satmışdı ki, payını alsin. Atası Hanslı əməlli-başlı kötəkləmişdi. Oskar da dayanıb qardaşının necə döyüldüyüünə tamaşa eləmişdi. Yaxşı yadında idi: atası qalın, qırmızıya çalan sarışın bişərinin altından fisıldadı, əlindəki qamış əsa viyildadi, hətta onun uc tərəfi azacıq çatladı da! Satqınlıq elədiyi üçün Oskar həmin anda peşmançılıq hissi keçirsə də, Hanslin da öz payını alması ona xüsusi ləzzət verdi. Bütün bunların hamısı Oskarın yaddaşına möhkəmcə həkk olunmuşdu və aradan bir insan ömrü qədər vaxt keçməsinə baxmayaraq, qardaşının hələ də kin saxladığına heç təəccübənmədi. Çünkü:

– Tamam artıq şey idi, – qardaşı sözünə davam etdi, – sadəcə, məni satmaqda əclaflıq elədin.

Hansl adımı qıcıqlandıran mülayimliklə danışsa da, Oskar onun arxasında gizlənən kin-küdürüti aydınca hiss edirdi.

Bütün axşamı qardaşının yolunda özünü oda-közə vuran Hansyörq indi olub-keçənləri yada salır, səfəh-səfəh danişirdi. Lap qəribə idi! Əslində, birinci dəfə deyildi...

Oskar, Hansyörqün tənələrinə yaxşı-pis cavab verə bilərdi. Amma fikirləşdi ki, onu Führerlə məhz qardaşı görüşdürüb və buna görə də özünü saxladı.

– Bunlar hamısı keçmişdə qaldı, – dedi, – səninlə bu barədə mübahisə etmək fikrində də deyiləm. Ancaq bu axşama görə minnətdaram, mənim üçün çox mənali oldu.

Hanslin parlaq gözləri qaranlıqda işıldadı. Oskara elə gəldi ki, onun gözləri canavar gözlərinə oxşayır.

– Sənin üçün bundan da mənali axşamlar təşkil edəcəyəm, əzizim. Baxmayacağam ki, onda məni satıbsan. Sənin pisliyinə yaxşılıqla cavab verəcəyəm. Amma indi çox yorulmuşam, nə edəcəyimi deyə bilmərəm. İkimiz də yaxşı-yaxşı dincələndən sonra bu barədə danişarıq.

O, yenə də canavar gözləri kimi işildayan gözlərini Oskara dikdi. Oskar başa düşmədi ki, qardaşı ona nəvazışlı baxdı, yoxsa rişxəndlə...

Bir neçə gün keçəndən sonra yenə də mehmanxanada oturmuşdular və Hansyörq də həmin söhbəti təzələdi. Dedi ki, Oskarın gələcəyi barədə danişmağın vaxtı çatıb. Siqaret yandırb, yerini rahatladı, qardaşından tələb etdi ki, vəziyyətini ona ətraflı danişsin.

Otağın ortasındaki yarımcıq karton qutu, sanki, Oskarın dilini bağlamışdı. Onun içində cürbəcür kişi köynəkləri, corablari, qalstukları var idi. Deyəsən, pula pul deməyən Hansyörq hamısını təzəcə gətirtmişdi. Oskar mənali-mənali həmin qutuya baxır, Hansyörq isə onu yiğisdirana oxşamırıdı. Oskar da «Bunları götür!» deyib, əvvəlcədən qanıqaralıq salmaq istəmirdi. Buna görə də diqqətini qutudan ayırib danişmağa başladı...

Adina Kaqlistro deyilən Aloys Prannerin təklifindən, onu necə rədd etdiyindən söz açdı; Ravlıçeklə bağlamaq istədiyi müqavilədən söhbət saldı və onu da deməyi unutmadı ki, Tirşenroyt həmin müqavilənin xatırınə ən çox sevdiiyi «Filosof» büstünü professora lap su qiymətinə satıb.

– O xanım gecikmiş məhəbbət baharının qədrini bilmiş, – Hansyörq söz atdı.

Oskar özünəməxsus təkəbbürlə etiraz etdi:

– Cox xahiş edirəm, Anna Tırşenroyt barədə belə zarafatlar eləməyəsən.

Hansyörq mülayim səslə:

– Bu zarafat ona görədir ki, – dedi, – iki yüz əlli markın xatırınə elə firıldaqcı professorların tələsinə düşməyəsən.

– Sən o müqavilənin mənasını anlamırsan... – Oskar bu sözləri elə dedi ki, sanki, qardaşına etiraz etmir, ondan üzr istəyirdi.

– Niyə? – Hansyörq tez dilləndi. – Cox yaxşı anlayıram. Bu müqavilə ilə sən özünə daxili bir rahatlıq, intizam, xəyalı dünya almaq istəyirsən. Burası mənə aydır. Ancaq iki yüz əlli mark da öz iki yüz əlli marklığında qalır və onunla da çox uzağa gedə bilməzsən. – O, ayağa durdu, güclə sezilən kinayə ilə qardaşına baxdı, sanki, ona yazığı geldi. – Rəhmətlik atamız da, Lantsiger müəllim də sağ olsalar, deyərdilər: «Yer üzündə Oskar kimi ikinci bir fərsiz tapılmaz! – sonra da qətiyyətlə sözünü bitirdi: – O müqavilə boş şeydir! Yaxşı ki, özümü vaxtında çatdırmışam.

Bir anlığa sükut çökdü. Sonra Oskar dilləndi:

– Bəs necə olsun? – Acizliyini çox açıq-aşkar göstəridiyini hiss edərək özünə hırslaşdı, xüsusi vurğu ilə dedi: – Əlbəttə, istədiyim vaxt Prannerlə əməkdaşlıq edə bilərəm. Onda pulum da xəzəl kimi olar. Ancaq mən özümdəki telepatiya qabiliyyətinə sadıq qalacaq, bir daha ondan ayrılmayacağam. Bu, mənim son qərarımdır.

Yaranmış vəziyyət Hansyörqə ləzzət elədi. Deməli, vaxt gəlib yetişib! İndi o istedadlı, uzaqqorən, bəsirətli Oskar nə edəcəyini bilmir, ondan – tez-tez satdığı kiçik qardaşından kömək umur. Ancaq öz sevincini bürüzə vermədi.

– Əslində, mənim təklifim də elə həmin istiqamətdədir, – dedi. – İstəyirdim ki, çıxış edəsən. Ancaq Varyetedə yox! Fikirləşirdim ki, sən öz istedadını partiyaya həsr etsəydin, yaxşı olardı...

Deməli, onun planı bu imiş! Vəssalam! Hansyörqün böyük planı bu imiş! Oskar heç düz-əməlli başa düşmədi ki, bunun harası yaxşıdır. Bütün ümidi üzüldü.

Həmin anda Hansyörq izahata başladı. Hildegrad fon Tretnov adlı bir baronessadan danışdı. Dedi ki, bu Tretnov Berlinin ən nüfuzlu xanımlarından biridir, varlı-hallidir,

kübar nəslindəndir və həmin nəsil də Hoyentsellerlər nəslindən<sup>1</sup> qədimdir. Berlinin ən nüfuzlu adamları onun evinə yiğisir və özü də nasistlərə, partiyaya rəğbət bəsləyən iki-üç məşhur xanımdan biridir. Yeri gəlmışkən, Hansyörqü də elə həmin Tretnov xilas edib. O olmasaydı, belə cəncəl işdən yaxasını qurtara bilməzdi.

— Lap birinci dəfə, — dedi, — həbsxanaya gəlib məni tapanda, ürəyimdən keçdi: əsl Oskarın malıdır... — O getdikcə qızışdı. — Bir o vəziyyəti təsəvvürünə gətir: türmədə oturubsan, taleyin həll olunur. Bu vaxt yanına bir adam gəlir. Deyirlər ki, son cəhddir, bu da kömək eləyə bilməsə, deməli, hər şey bitdi. Dəmir barmaqlığın arxasında dayanıb, həmin adamı gözləyirsən. Gələn qadındır və hər şey də ona deyəcəyin sözlərdən, necə təsir bağışlayacağından asılıdır. Bəs Hansyörq bu vəziyyətdə neylədi? Qadının üzünü — çox qəşəng, şüx bir xanımdır; üzünün cizgiləri bir az sərtdir; qırmızıya çalan sarışın saçları, nazik, dik burnu var, — narahat, qaynar gözlərini görən kimi ürəyimdən keçdi: lap Oskarın yemidir! Halbuki onda həyatım böyük bir təhlükə qarşısındaydı, ölüm-dirim məsələm həll olunurdu. Buna elə-belə baxma, — özünü təriflədi, — səni necə sevdiyimə ən yaxşı sübutdur. Fikirləşdim ki, Allah bu qadını Oskar üçün xəlq eləyib!

Həmin anda Oskar kresloya çöküb, gözlərini yarıçıq qutuya zilləmişdi. Üzünün bircə əzası da tərpənmirdi. O da elə bilmışdı ki, Hansl indicə qeyri-adi, dahiyanə bir plan-dan söhbət açacaq. Sən demə, bir çürük qoza da dəyməzmiş! Tikanlı nəzakətlə dedi:

— Çox sağ ol ki, həbsxanada da mənim haqqımda düşünübən. İnanıram ki, bu təklifin də xoşniyyətlidir. Ancaq deyəsən, uzun illərin ayrılığı mənim surətimi sənin yaddaşından silib. Belə açıq danışlığıma görə üzr istəyirəm: qadına bu baxımdan yanaşmaq, ona gəlir mənbəyi kimi baxmaq istədədi mənə bəxş olunmayıb. Nə qədər çox süd versə də, keçi mənim üçün öz keçiliyində qalır. İncimə...

Hansyörq qardaşının çərənləməsinə sakitcə qulaq asdı, yumru dodaqlarına xəfif təbəssüm qondu.

---

<sup>1</sup> Hoyentsellerlər nəсли – XII əsrde başlanan hökmdarlar sülaləsi. 1701-ci ildə bu nəслиn nümayəndəsi mürtəce Prussiyanın görkəmli dövlət xadimi olmuşdur.

– Bir vaxtlar atamız da belə yekə-yekə danişardı, – dedi.  
– Ancaq bələdiyyə idarəsinin o mərhum katibi də anamızla elə puluna – sənin kimi obrazlı desək, «südünə görə» evlənmişdi. Bəli, bəli, o köhnə Deqqenburq ləyaqətindən, namusundan can qurtarmaq çox da asan məsələ deyil. Yaxşı... – Birdən-birə dayandı və sonra da qətiyyətlə dedi:

– Daha bu barədə danişmayaq.

Oskar, sanki, bircə anlığa onun cavabını bir-iki yağılı sözlə vermək istədi, amma tezcə də özünü ələ aldı, az qala, yalvarmağa başladı:

– Yox, daniş, daniş...

Hansyörq təbəssümünü boğaraq öz planını daha aydın şəkildə izah etməyə başladı. Hildegrad fon Tretnovu Oskar üçün ətraflı təsvir etdi: son dərəcə qəşəng qadındır, sarışın saçları qırmızıya çalır. Çox canlı, qaynar gözləri var. Heç vaxt boş dayanmır, həmişə nəsə düzüb-qoşmağa can atır. Sonra da evindən danişdi: partiya kələləri, Berlinin sayılıb-seçilən adamları oraya çox gəlib-gedirlər. Əgər həmin Tretnov onun şərəfinə öz evində qəbul düzəltse, Oskar istedadını lazımlı adamlar qarşısında nümayiş etdirər, bu da, öz növbəsində, Berlinə açılan yol olar, böyük bir sıçrayış olar. Belə bir axşam, müqavilə ilə Berlinə gəlib «Skala»da<sup>1</sup> çıxış etməkdən üstündür.

Oskar qədim kübar nəslindən olan həmin yaraşlıqlı qadını, onun evini xəyalında canlandırdı: Berlinin say-seçmə adamları Oskarın sənətinin sehrinə düşüb; hamı diq-qətlə ona baxır... Hanslin təklifi güclü bir qüvvə ilə onu cəzb etməyə başladı. Eyni zamanda, nəsə bir təhlükə də duydu. Tırşenroytun iri, qayğılı sıfəti gözlərinin önündə canlandı, cırdan professorun kinayəli ciyiltisi qulaqlarında səsləndi.

«Dayan, dayan! – daxilində bir səs baş qaldırdı: – Getmə!» Amma dilindən başqa sözlər çıxdı:

– Haradan bilirsən ki, sənin o Tretnovun yalnız söz verməyəcək, həm də nəsə eləyəcək?

– Özü gəlib toruna düşəcək – buna yüz faiz əmin ola bilərsən... Axı mən qadını görən kimi hansı yuvanın quşu olduğunu duyuram. Maskanı görüb. İndi də əslini görmək istəyir. Sənin haqqında çox basib-bağlamişam. Demişəm ki, dünyadan küsmüş peyğəmbərdir. Heç nə eləmək lazımlı

<sup>1</sup> «Skala» – Berlinin ən böyük tamaşa salonu

deyil, yalnız onun qarşısında dayanıb mənali-mənali susar-san, vəssalam.

— Yaxşı olar ki, — Oskar sərt nəzakətlə onun sözünü ağızında qoydu, — bu shit zarafatları bir kənara qoyasan. Mənə alman dilində aydınca başa sal görüüm, sənin o Tret-novunun evində neyləməliyəm? Doğrudan, Berlinin nüfuz sahibləri mənim seanslarımla maraqlanırlar?

Hansyörq fikirli-fikirli qutudan ipək köynək götürüb sığalladı, sonra da qaytarıb yerinə qoydu.

— Əlbəttə, qabaqcadan nəsə sensasiyalı bir şey hazırlasən yaxşıdır, — dedi. — Bir az spiritizm olsun, bir az da peyğəmbərlik...

Oskar Sezar görkəmi aldı:

— Axı sənə dedim ki, daha bu cür firldaqlarla məşgül olmuram.

Hansyörq susdu. Oskar o dəqiqə yumşaldı və izahata keçdi:

— Onu eləyə bilmərəm, çünki istedadıma ziyandır... — Qardaşının hələ də susduğunu görüb, çətinliklə də olsa, sözün düzünü dedi: — Onu eləyə bilmərəm, yoxsa məhv olaram...

Hansyörq bilirdi ki, onun bu tərəddüdləri mübaliqli danişq xatırınə deyil və ona görə də istehzadan vaz keçdi.

— Məcbur eləmirəm, — dedi. — Əgər sənin planlarını pozursa, lazım deyil. Ancaq onu da bil ki, əziz Oskar, Tret-nov kimi adam bir də ələ düşməyəcək.

Oskarın içində amansız bir mübarizə başladı. Şəhər bələdiyyə idarəsinin katibi olan atasının ən böyük arzusu nəcib adamlarla — bələdiyyə rəisi Oberhuberlə, taxıl alverçisi Erentalla oturub-durmaq idi. Oskarın özü də müharibə və inflasiya dövrlərindəki kefikök çağlarında «baron», «zati-aliləri», «əlahəzərət» — deyə müraciət olunan adamlarla əlaqədən xoşlanındı. Əlbəttə, o, yaxşı bilirdi ki, bunların hamısı zahiri dəbdəbədir, əsas məsələ şəxsiyyətdir, intuisiyadır, bəsirətli olmaqdır. Lakin hər halda, bu zahiri dəbdəbənin özü də adama xoş gəlirdi və... elə bu anda evindəki boş divarı bəzəyəcək xalça Oskarın gözləri önünde şirin-şirin canlanmağa başladı...

Qardaşının cingiltili səsi onu xeyaldan ayırdı. Onun səsində indi yaltaqlıq duyulurdu.

– Hazırkı dövrдə camaatı bəzək-düzəksiz, reklamsız, firıldaqsız heç nəyə inandırmaq olmur. Adamlar öyrəşdikləri şeylərdə nəsə qeyri-adilik görəndə onları qəbul etmək istəmirlər. Bəlkə, elə bilirsən, bizim müqəddəs İsa peyğembər öz möcüzələrini reklam eləmək üçün apostollarını göndərməsəydi, məqsədinə yetə bilərdi? Heç Fürerin özü də dolayı yollardan, gurultulu sözlərdən, indicə sənin kobudcasına «firıdaq» dediyin şeydən istifadə etməsəydi, istəyinə çatmazdı. Onun öz kitabında təbliğatın, yalanın, firıdağın vacibliyi haqqında nə yazdığını götür oxu! Nə qədər and içməli olub, nə qədər özünü alçaldıb?! Sən də özünü məcbur elə, Oskar! Güzəştə get! Bunu istedadın naminə eləməlisən!

Bu sözlər Oskarın xoşuna gəldi. Qardaşı çox inamla danışındı. Hiss edirdi ki, bunların heç biri yalan, uydurma deyil. Firıdaq barədəki həmin uzun aria da Hansyörqün daxili inamıdır. Məgər Hansyörq haqlı deyildimi? Oskarın göstərdiyi bu cür qəribə, ecaib nömrələrə zahiri bəzək, cəbibədarlıq mütləq lazımdır. Oskar özünü məcbur etməlidir. Həmin kübar xanımla əlaqəyə girməli, onunla bir yastiğa baş qoymalı, gələcəkdən xəbər verməli, ölenlərin ruhunu diriltməlidir! Sadəcə, bu, onun vəzifəsidir! İstedədi naminə bu işin altına girməlidir!

– Sən çoxdan Berlində olmayıbsan... – Qardaşının səsi qulaqlarında cingildədi. – Şəhər bu aralıqda çox dəyişib. Bugünkü Berlinin camaatına daha məntiq, idrak, fövqəladə nitqlər lazım deyil. Onlar nəsə qeyri-adi bir möcüzə istəyir. Sənin böyüklüğün də elə bundadır, Oskar! Bu sahədə heç kəs sənə çata bilməz. İnandırıram ki, dünyanın heç yerində belə üzüyola tamaşaçı tapa bilməzsən. Bu günün Berlininə elə yaraşırsan ki, görən deyər: o, əldir, sən də əlcəyi... İsteriyalı Tretnovun Berlini əsl sənin yerindir! Qollarını açıb səni gözləyir. Ağılı ol, Oskar! Belə imkan bir də elə düşməyəcək!

İndi günün günortaçağı idi və qardaşı da qabağında oturmuşdu. Ancaq Oskara birdən elə gəldi ki, Hansyörq yenə də öz qəşəng badamı pijamasını geyinib çarpayışında uzanıb və gözləri də qaranlıqda canavar gözləri kimi işildayıb. İşə bax: Oskara yüksək cəmiyyət, zənginlik, dünyanın bütün naz-nemətini vəd edir! Lap iblis imiş bu kiçik qardaşı!

İndi də durub Oskara tərəf gəldi. O, sırtıq, hiyləgər, yaramaz sıfətini qardaşına elə yaxınlaşdırıldı ki, Oskar az qaldı geri çekilsin.

– Görürsənmi, – dedi Hansyörq, – biz nasistlər də camaata möcüzələr vəd etməklə işimizi aşırırıq. Partiya ilə sən – bir-birinizə daxilən bağlısınız. Mən burada böyük imkanlar görürəm, Oskar! Fürer də bütün dahilər kimi mistikaya inanır. Sən onun xoşuna gəldin, Oskar! Ağilli tərpənsən, onun məsləhətverənlərindən biri olarsan. Məsləhətçi!

Oskarın qəlbində güclü bir hakimiyyət, böyüklük arzusu baş qaldırdı. Çılğın bir musiqi – Vaqner musiqisi onu öz qoynuna aldı. Piçıldadığı bircə kəlmə ilə adamların taleyini necə idarə etdiyi gözlərinin önündə canlandı...

Çox şirin xəyallar idi. Ancaq qəfil inamsızlıq onu bürüdü:

– Axi partiya nə üçün mənə kömək etmək istəyir ki?  
– soruşdu. – Məqsədi nədir?

– Məsləhən, mən belə təsəvvür edirəm ki, Proell sənin vasitənlə Fürer üzərindəki təsirini möhkəmləndirə bilər.

– Deməli, bütün bunların hamısı sənin o Proellin üçün olmuş, – Oskar fikrə getdi.

Hansyörq qəfil sərtliklə etiraz etdi:

– Manfred Proell elə partiyanın özü deməkdir!

Bəlkə də, bu sərtlik Oskarın xətrinə dəydi, ona görə də qaynar sürməyi gözlərində hədəyə oxşayan bir ifadə düyünləndi.

– Bəs partiya ilə mənim qoşalaşmağımın sənə xeyri nə olacaq, əziz qardaşım?

Hansyörq onun gözlərinə dik baxıb dedi:

– Tamamilə haqlısan! Bu təklifi yalnız qardaşlıq məhəbbətinə görə eləmirəm. Ümidvaram ki, bu alverdən mənə də pay düşəcək. İnanıram ki, – indi onun səsində səmimiyyət vardi, – Lautenzak qardaşları birlikdə Hansyörq və Oskar Lautenzaka nisbətən daha çox iş görə bilər. Birinin ziyası o birinə də düşər. Əgər birləşsək, sənin payın daha çox olacaq. Sənin çox nadir istedadın var. Elə buna görə də onu camaata çatdırmaq çətindir. Hələ indiyəcən bu istedadın yolunu lazımı şəkildə işıqlandıran tapılmayıb. Sənə həqiqəti deyirəm: mən yeganə adamam ki, sənə kömək edə bilərəm.

«Burada nəsə var, – Oskar ürəyindən keçirdi. – Launtenzak qardaşları... Onlar «ən incə tellərlə, ulu nənələrin südü ilə, yeraltı çayların suyu ilə bir-birinə bağlanıblar...»

– Haqlısan... – fikirli-fikirli dilləndi. – Mən gərək bu istedadımı gizlətməyəydim: sənin xatırınə, öz xatırıma göstərəydim...

Hansyörq sevindi:

– Yaxşı ki, özünü dartmadın!

– Dayan, – dedi Oskar, – prussiyalılar tətiyi belə tez çəkməz!

– Özgə nə istəyirsən?

– Sənin Berlin planlarının özünü doğruldananacan xeyli vaxt keçəcək. Təəssüf ki, mən bunu gözləyə bilmərəm, çünki pulum yoxdur, – Oskar qətiyyətlə boynuna aldı.

– Sən lap səfəhsən! – Hansyörq nəvazişlə dilləndi.

– Nə qədər ki məndə var, deməli, səndə də var.

Bu sadə, səmimi sözlər Oskarın qəlbini isitdi.

– Yaxşı, – dedi, – razıyam! – və əlini Hansyörqə uzatdı.

Qardaşlar bu cür hərəkətlərə öyrəşməmişdilər. Ona görə də Hansyörq öz balaca, ariq əlini Oskarın iri, dümağ, kobud əlinin üstünə qoyanda irişdi.

– Yaman gec yola gəldin, – dedi. – Çox kütbeyin adamsan! Axır ki, razılaşdıq! – Sonra öz planlarından danışmağa başladı: – Mənə elə gəlir, hələ üç həftə buradayam. Sonra Berlinə gedərik, səni Tretnova təqdim edərəm.

Bu sözləri deyə-deyə yarımcıq qutunu boşaltmağa, paltarları dolaba yiğmağa başladı. Oskar isə:

– Yox, əzizim, – dedi, – biz belə danışmadıq. Berlinə gedim? Sənin o Tretnovunun arxasında düşüm? Bayaq dedim ki, bunu bacarmaram. Heç vaxt sənin o kübar xanımının ayağına getmərəm... – Elə qətiyyətlə, elə təşəx-xüsələ dayanmışdı ki, aktyor Karl Bişofun özü də bu duruşa əhsən deyərdi. – Əgər ona lazımsa, qoy özü zəhmət çəkib mənim hüzuruma gölsin.

Hansyörq əlindəki bir dəst pal-paltarı masanın üstünə qoydu, qardaşını mənalı-mənalı başdan-ayağa süzdü və sakitcə:

– Başın xarab olub! – dedi. – Cızığından çıxma...

Oskar sözündən dönmədi:

– Əgər sən dediyin kimi, ona çox lazımäßigə, mütləq gələcək. – Bu sözləri çox sakit, amma qəzəblə dedi.  
 – Əgər belə deyilsə, onda təəssüflənməyə dəyməz.

O, geri dönüb iki-üç addım atdı. Elə həmin anda da başına çox qəribə bir hadisə gəldi. Otağın ortasındaca dayandı. Gözləri divarda və ya elə havadaca bir nöqtəni aldı, ona ilişib qaldı. Lakin bu çox çəkmədi. Rəngi avazdı, süstləşdi, qırmızı dodaqları aralındı, dümağ sağlam dışları göründü. Qətiyyətsiz addımlarla geri qayıtdı, stullardan birinə çökdü, elə oradaca da donub qaldı; sanki, harada olduğunu unutdu, tamamilə öz aləminə çəkildi, daxilindən gələn səsə qulaq asdı; sıfətində ümidsiz, mənəsiz təbəssüm düyünləndi. Hansl o dəqiqə başa düşdü: Oskarın yenə tutması tutdu...

Doğrudan da, elə idi. Oskar beynində (yoxsa sinəsin-də?) asta bir xışlıtı duydu, sanki, ipək parça cirıldı. Ətrafin-dakı şeylər yoxa çıxdı, özünü büsbütün unudaraq «görmə-yə» başladı. Bir neçə dəqiqə beləcə halsiz, müqəvvə kimi oturdu, sıfəti gərginlikdən səfəh görkəm aldı. Sonra, elə bil, yuxudan ayıldı, əlini alnına çəkdi, gülümsəyərək adı bir səslə, ancaq çox inamlı dedi:

– Narahat olma, gələcək. Özüm «gördüm».

Hansyörq nə qədər şəkkak olsa da, qardaşının bu pey-ğəmbərliyindən çox təsirləndi. Həmişə də belə olmuşdu. Oskar bu vəziyyətə düşəndə Hansyörqün daxilində nəsə ona gülmüş, amma ondan da güclü bir duyu «inan» demişdi.

Əslində, bir az dərinə getsən, Oskarın Tretnovu gözlə-mək fikrində də həqiqət vardi. Əlbəttə, Tretnovun Oskarla görüşmək xatirinə Münhenə gəlməsini gözləmək həya-sızılıqdı. Belə bir tələb, sadəcə, qeyri-mümkün idi. Ancaq oyuna giribsənsə, gərək banka gedəsən. Əslində, Oskarın ideyasının üstünlüyü də elə onun sırtıqlığında, sadə-lövhələyində idi. Fürerin özü də bütün nailiyyətlərini həya-sızılıqla, sadəlövhələklə qazanmışdı...

Hansyörq bunları götür-qoy edəndə, iti zəkası Tret-novu hansı yolla Münhenə gətirmək barədə düşünürdü. Elə bu gün ona məktub yazacaq. Qardaşı ilə görüşün ona yeni güc verdiyini təsvir edəcək. Fürerin Oskarla tanış-lıqdan necə məmənun qaldığını söyləyəcək.

– Haqlısan, – boynuna aldı, – o gəlməlidir. Məktub yazacağam!

– Bilirdim ki, axırda məni başa düşəcəksən.

Hansyörq gülümsədi:

– Bəli, biz Lautenzak qardaşları həmişə bir olmalıdır!

O, yenə də qutunu boşaltmağa başladı.

Oskar:

– Elə isə mən gedim, – dedi. – Sonra da ağızucu əlavə etdi:– Bəlkə, mənə bir az pul borc verəsən?!

– Bu nə sözdür, əlbəttə, verərəm! Nə qədər lazımdır?

Oskar fikrə getdi. Deyəsən, qardaşının pulu çoxdur, özü demiş, «quruş» məsələsindən korluq çəkmirdi. Oskar arxayınca böyük bir məbləğ – məsələn, yüz mark istəyə bilərdi. Hansl ki özünü belə aparırdı, deməli, lap çox da – iki yüz də istəmək olardı.

– Təxminən, üç yüz mark lazımdır, – dedi və cəsarətindən özü də qorxdu, az qaldı ürəyi dayansın.

Hansyörq pul kisəsindən üç dənə yüzlük çıxardı:

– Buyur, götür, – dedi.

Oskar təşəkkür edib çıxdı. Liftlə düşəndə ürəyindən keçirdi: gərək beş yüz istəyədim...

Səhəri gün professor Ravlıçekdən məktub gəldi. İçin-də müqavilə kağızıvardı və professor xahiş edirdi ki, qol çəkəndən sonra bir nüsxəsini geri göndərsin.

Məktub gələndə Oskar səhər yeməyi ilə məşğul idi. Ötəri, qəzəblı təbəssümlə professorun aydın, zərif xəttini, quru cümlələrini oxudu. Oskara elə gəldi ki, cirtdanın parlaq, eynəkli gözləri sətirlərin arasından kinayə ilə, riş-xəndlə ona baxır. Professorun ciyiltili səsi qulağında cingildədi, sarışın saqqalına qonmuş təbəssümü gözlərinin önündə canlandı. Kefi pozuldu. Dünənki «peyğəmbərliyini», – Tretnovun «gəldiyi», «içəri girdiyi» anı köməyə çağırıldı. Qardaşının sırtıq, yaltaq səsini eşitdi, onun oxuduğu firıldaq, uzun ariyanı xatırladı. Qəzəb dolu təbəssümlə Ravlıçekin məktubunu təzədən oxudu. Ücadan:

– Gözlə... yeyərsən! – deyib kağızı bir kənara tulladı, yeməyə davam etdi.

Çox güman ki, Tirşenroyt da indicə zəng vurub, müqaviləni soruşacaq. Eybi yox, qoy soruşsun! Oskar ona

həqiqəti deyəcək. Axi Oskar yalvarmamışdı ki, sən apar «Filosof»u Ravlıçekə bağışla. Hər şeyi olduğu kimi deyəcək! Deyəcək ki, professorla əlaqəni üzüb, onunla işləmək istəmir! Deyəcək ki, Berlinə gedir! Deyəcək ki, onu orada daha böyük işlər gözləyir!

Ancaq səhəri gün, doğrudan da, frau Lexner gəlib deyəndə ki Tirşenroyt telefonu çağırır, getmədi.

— Deyin ki, evdə yoxdur.

Beləliklə, bir neçə dəfə Tirşenroytun zəngindən qaçı və qadın da daha çağrırmadı.

Getdikcə Hansyörqlə bir-birini yaxşı başa düşürdülər. İşlər qaydasınca gedirdi. Elə həmin həftə — yəni Tretnov haqqındaki söhbətdən sonra Hansyörq fəxrlə, hiyləgər təbəssümlə Nasional-Sosialist partiyasının üzvlük biletini ona təqdim etdi. Özü də ilk nömrəldən idi: 667. Belə çıxırdı ki, partiya yaranan kimi Oskar ona üzv olub. Deməli, «köhnə mübarizlər»dəndir. Bu əlamətin özü elə bəzi üstünlüklər demək idi.

Oskar fikirli-fikirli partiya biletinə, iri, gözəl xətlə yazılımış 667 rəqəminə baxdı. Hansyörq yaman qoçaq imiş! Yəqin, bu biletin ələ gətirmək üçün çox əziyyət çəkmişdi. Yaxşı, bəs 667 nömrəli biletin əvvəlki sahibinin başına nə iş gəlmişdi?

Əgər Oskar bilsəydi ki, 667 nömrəli biletin əvvəlki sahibi gizli partiya məhkəməsinin qərarı ilə ölümə məhkum olunub, sonra da vəhşicəsinə qətlə yetirilib və indi də meyiti Münhen yaxınlığında meşədə çürüyür, bəlkə də, belə sevinməzdi. Ancaq bəsirətli Lautenzakın daxili səsi bu barədə heç nə demədi və o da həmin mükafata görə qardaşına ürəkdən «sağ ol» dedi...

Berlində fəaliyyətə başlamaq üçün Oskara son dərəcə etibarlı bir köməkçi lazım idi. Demək olar ki, bütün fokusçuların köməkçiləri axırdı onların sırlarını satmışdı. Oskar birçə nəfərə bel bağlaya bilərdi ki, o da köhnə dostu sehrbaz Aloys Pranner — yəni Kaqlistro idi.

O vaxt Oskar, Prannerə nə «sağ ol» demişdi, nə də vidalaşmışdı. Həmin gündən bəri görüşməmişdilər də. Ancaq bununla belə, Oskar utanmadan Qabelsberqər-ştrasseyə getdi. Yüz faiz bilirdi ki, dostu təmənnasız-filansız barışacaq.

Doğrudan da, Oskarı görən kimi Aloysun uzun, qırışlı sıfətində şadlıq əlaməti göründü. Nəvazışlı, gizli sevinc hissi ilə irişdi:

– Çoxdan görünmürsən! – kal səslə dostunu salamladı, dümağ, uzun, ariq əlini onun ciyininə vurdu. – Yəqin ki, şam yeməyinə qalacaqsan?!

– Bəli, qalacağam.

Aloys qulluqçu Katini çağırıldı, özündən razı halda irişə-irişə:

– Cənab Lautenzak şam yeməyinə qalacaq, – dedi.

Kati sırtıq təbəssümlə cavab verdi:

– Deməsəniz də, bilirdim!

Oskar özünü sindirmədi:

– Düzdür, şam yeməyinə qalacağam, ancaq elə bilmə ki, burada gecələməyə hazırlaşıram. Vəziyyətim ləp əntiqədir.

Kati ona çox da inanmayıb, aralandı. Aloys pərt oldu.

O, Oskara öz planlarından danışdı. Dedi ki, təzə nömrə hazırlayıb. Çoxdan bu barədə düşünürümüş. Tamamilə yeni, özü də maraqlı nömrədir, növbəti mövsümdə göstərəcək. Yalnız fikirləşməklə dəmir zənciri qıracaq. Sonra həmin nömrəni dostuna göstərdi. Oskar da mütəxəssis kimi sehrbaz Kaqlistronun istedadını təriflədi.

Sonra da Oskar başladı. Hansyörqdən, partiyadan, olub-keçənlərdən danışdı. Aloys əvvəlcə diqqətlə qulaq asdi. Amma getdikcə sıfətində inamsızlıq ifadəsi yarandı, batıq, gah kədərli, gah da şən görünən qonur gözlərinə qayğı çökdü. Dostunu təpədən-dırmağa süzdü. Oskar narahat oldu. Elə bildi ki, yadından çıxıb, qalstuk taxmayıb, ya da nəyisə çatmır. Əlini yaxasına çəkdi və axırda dözməyiş soruşdu:

– Nə olub? Mənə niyə belə baxırsan?

Aloys fikirli-fikirli dedi:

– Sən gələndə pencəyinin yaxasında nəsəvardı. Svastika<sup>1</sup> taxmışdin, elə deyildi?

Oskar əlini yaxasına apardı: nişan yoxa çıxmışdı.

– Yenə zarafata keçdin? Sehrbazlığa başladın?

– O nişan həmişə belədir... – Aloys filosofluq elədi.

– Gah üzə çıxır, gah da qeybə çəkilir... Vəziyyətə baxır... Bir nəfər tanıydım, tez-tez mənə fil sümüyündən tikilmiş

<sup>1</sup> Svastika – faşist nişanı

qəsrden<sup>1</sup>, partyanın siyasi platformasından danışındı. Deyirdi ki, sənət adımı gərək o platformada dayanmasın. Deyə-sən, sən indi həmin platformaya çıxıbsan.

O, fikirli-fikirli Oskarın yaxasına baxdı. Oskar onun baxışlarını tutdu: nişan yerindəydi. Ayrı vaxt olsaydı, dostunun bu uşaq şitliyini, ucuz hərəkətlərini təkəbbürlə, nifrətlə pisləyərdi. Lakin bu dəfə onun ovqatını korlamaq istəmədi. Çünkü indi edəcəyi təklif, əslində, görünməmiş bir həyəsizləq idi. Aloys Berlinə köçməli, Münhendəki rahat, xoş həyatından əl çəkməli, məşhur Varyete səhnəsində deyil, nifrət bəslədiyi partyanın müsamirələrində çıxış etməliydi. Oskarın daxili səsinə bel bağlayaraq öz qazancını, tanınmış artist adını, rahat meşşan həyatını riskə getməliydi... Bütün bunları xatırlayan Oskar qəzəbini uddu.

Axır ki, şam yeməyindən sonra Oskar ürəyindəkiləri açıb dedi. Danışdıqca hamısı özünə də həqiqət kimi görünməyə başladı. Bunların boş xəyal olduğunu tamam unutdu. Artıq baronessa Tretnov teleqram vurub, onu qəbul etməsini xahiş eləyib. Artıq Berlinin bəzi partiya rəhbərləri onların cəmiyyətində təcrübə aparmağı təklif edib. Nasizmin bütün partiya aparati artıq onun əlindədir. Qalın qasılı, anıq Aloys bir az qabağa əyilərək uzunsov, daz başını aşağı salmışdı və fikirli-fikirli çənəsini qaşıyırıldı. Oskar sözünü qurtarandan sonra dedi ki, dostu ilə birgə əməkdaşlığı belə təsəvvür etmirmiş. Yox, o, əsl sənət, əsl teatr, əsl tamaşaçı haqqında düşünürmüş. Yox, Hanslla, nasistlərlə Aloys Prannerin işi yoxdur. Bunlardan təhlükə qoxusu gelir, Aloys belə şeylərə cəsarət etməz... Bu sözləri deyəndə onun səsində qəzəbdən çox, kədər vardi.

Oskar dostunun Hansyörqə, nasistlərə inanmadığını biliirdi. Ona görə də səsindəki mehribanlığa bir az da yal-taqlıq qatdı. Aloysla birlikdə keçirdikləri o gözəl günləri, iki-lükdə qazandıqları müvəffəqiyətləri xatırlatdı. Danışdıqca da həvəsə gəldi. Berlində qazanacaqları müvəffəqiyətdən söz açdı. Hansyörqün dilindən çıxan o dumanlı gələcək Oskarın dilində əlyetən bir yaxınlığa çevrildi.

Sonra da gələcək işlərinin çox maraqlı texniki çətinliklərindən danışdı. Berlin planı ortaya çıxan gündən Oskar

<sup>1</sup> ...fil sümüyündən tikilmiş qəsr... – rəmzi mənada: sənətkarın hər cür mübarizədən uzaq fərdiyyətçiliyi

özlüyündə bir neçə mürəkkəb nömrə hazırlayıb. Həmin nömrələri hələ sehrbazlıq elədiyi vaxtdan bilirmiş. Burada elə bələdçi suallar var idi ki, onların köməyi ilə müştərinin ən pünhan hissələrini belə duymaq olardı. Burada elə təmiz kodlar var idi ki, onların köməyi ilə assistant ən mürəkkəb xəbərləri telepata çatdırı bilərdi. İndi beyinlərdəki ən gizli duyğuları üzə çıxarmaq üçün keçmişin ibtidai güzgüləri, proyeksiyaları əvəzinə müasir elektrik cihazlarından istifadə etmək lazımdır. İndi o, Aloysa mütəxəssis kimi müraciət edirdi. Öz sənətinin vurğunu olan sehrbaz əvvəlcə etiraz etdi, sonra isə tədricən Oskarın coşqunluğunu qarşısında təslim olmağa başladı və özü də həvəsə gəlib, onun ideyalarını tamamladı, təzə fikirlər söylədi.

Birlikdə gözəl işləyirdilər...

Axırda programsayağı bir şey hazırlayandan sonra dayanıb razılıqla, təbəssümlə bir-birinə baxanda, sevinc dolu bir işin ləzzətli yorğunluğunu hiss etləyəndə Aloys gözlənilmədən dedi:

– Heyif ki, hamısı fantaziyadır. Bunları həyata keçirmək üçün həddən artıq zehni əmək sərf etmək lazımdır. Yenə əsl səhnə, əsl tamaşaçı üçün olsayıdı, əziyyətinə dəyərdi. Aloys isə heç vaxt sənin o berlinli kübar xanımın üçün, biriki nasistin xatirinə özünü əldən salmaz.

Ancaq bununla belə, Aloys hiss etdi ki, artıq tələyə düşüb və bunu duyan Oskar da əl çəkmədi. Nəhayət, Aloysun müqaviməti getdikcə zəifləməyə başladı. Düzdür, nasistlər də, Hansl da elə acı tikələr idi ki, heç birini həzm eləyə bilmirdi, ancaq bunun əvəzində Oskarın hər sözü onu qanadlandırırırdı. Bu Oskarla işləmək əsl ləzzət idi!

Üzün çək-çevirdən sonra, bir növ, razılığa gəldilər. Növbəti mövsüm üçün Aloys çoxlu təklif almışdı. Öz peşəsinə yaxşı bilən agent Mants deyirdi ki, qaydaya görə, müqaviləni bu mövsümün axırınadək – yəni iyulun birincən mütləq bağlamalıdır. Ancaq Aloys o saf, səfəh dostluq hissələrindən keçə bilmir, ona görə də Oskarın təklifi ilə razılaşır. Aloys çox da tamahkar deyil, ona görə də ayda mincə mark maaş üçün təminat istəyir. Özü də ilk altıca ay üçün. Agent Mants onun belə dilənci payına müqavilə bağladığını eşidəndə başını yolacaq. Lakin o, dostunu darda qoymaq da istəmir. Əgər Oskarın beyninə səfəh

prussiyalıların dərsini vermək düşübsə, eybi yox, qoy ver-sin. Ancaq bircə şərti var: Oskar onu boş vədlərlə aldat-masın. Əsl müqavilə bağlanmalıdır və özü də çox etibarlı bir şəxs, ya cəmiyyət tərəfindən imzalanmalıdır. Elə müqavilə olmalıdır ki, heç Mants da ona qulp qoya bilməsin və deyildiyi kimi də – iyulun birinədək hazır olsun.

– Mənə təminat mütləq lazımdır, – Aloys hiddətlə, qətiyyətlə bildirdi. – Elə yağılı müqavilələri əldən buraxıb, xanım baronessanın kefinin nə vaxt duracağını gözləyəsi halim yoxdur.

Min mark! Özü də altı ay! Oskar heç özü də bilmirdi ki, qardaşlar Aloysa belə fantastik məbləği təminat verəcək adamı haradan tapa bilərlər. Lakin tərəddüd etmədən:

– Raziyam! – dedi.

«Peyğəmbərliyi»ni xatırladı. Tretnov gələcək! Hansyörq həmin müqaviləni düzəldəcək! Oskar da Berlinə gedəcək, şəhəri fəth edəcək. Tırşenroyta da, Ravlıçekə də kim olduğunu göstərəcək!

Qayidandan sonra Aloysun şərtlərini qardaşına danışdı. O da dedi ki, Tretnov gəlsə, müqavilə bağlanacaq. «Gəlsə» sözü Oskarı açmadı. Özünə inanırdı və qardaşını da şübhələnməyə qoymadı.

Bir həftə keçdi... iki həftə keçdi... Oskar hərdən saymazana soruşurdu:

– Tretnovdan xəbər çıxmadı?

Qardaşı da saymazana cavab verirdi:

– Hələ bir şey yoxdur...

İndi Oskarin üçcə qısa həftəsi qalırdı. Üç həftədən sonra Aloysun qoyduğu vaxt tamama yetirdi. Tretnovun gələcəyinə hələ də inanırdı. Ancaq son vaxtlar, nədənsə, çox pis yatırıdı və yuxusu qaçan anlarda onu arxayıncılıq, inam hissi ilə bərabər, çox dumanlı, lal təsəvvürlər, xəyallar bürüyürdü. Əgər onlar sözə çevrilsəydi, təxminən, belə səslənərdilər:

«Axı Tretnovu gördüm! Gördüm ki, otağıma girdi... Qəşəng idi, qırmızıya çalan sarışın saçları, dimdik burnu, çox oynaq, qaynar gözləri vardi... – «Axşamınız xeyir, frau baronessa»... – Budur, yatağında uzanıb... Sarışın saçları qırmızıya çalır, dərisi dümağıdır... Görəsən, atası Oskarn – yəni gələcəyi olmayan bir səfəhin, əfəlin qədim Hoyenq-

seller nəslindən olan baronessa fon Tretnovla əlaqəsin-dən, eşqbazlığından xəbər tutsa, nə deyər? Hansl yenə də basib-bağlayıb... Tretnov heç gəlmək fikrində deyil... Lap rüsvay oldum! Hansl indi mehmanxanada oturub mənən gülür... Bu işdən bir şey çıxmasa, istədiyim vaxt Tirşen-roytun yanına gedə bilərəm... Hələ Ravlıçekə də «yox» deməmişəm. Nə «hə», nə də «yox»... Hanslin gözləri canavar gözü kimi işildayıb... O lap axmaqdır, yaramazdır, firıldaqçıdır... Sən bizi bu firıldağda qatma... Baronessa Tret-novun evi... fraklı cənablar... sinəsi, ciyni açıq xanımlar... «Axşamınız xeyir, zati-aliləri! Bu gün özünüzü necə hiss edirsiniz, əlahəzrət?» Hamı mənim ağızma baxır, hamı mənim baxışlarını izləyir... Çox mənalı görkəmim var... hamı piçıldayıb: – «Lap maskasına oxşayır...» İt oğlu, əclaf, səndən heç nə çıxmayaçaq... Münhen... Berlin... Çilçiraqlar... İşildayan parket döşəmə... Aloys... İki yüz əlli mark...»

Yuxusu gəlməyəndə Oskarı bu cür lal, müəmmalı təsəvvürlər, hissələr öz qoynuna alırdı.

Gözlədiyi günlərin birində Hansyörq ona Milli Teatrda gedən «Tanhoyzer»<sup>1</sup> operasına bilet getirdi. Oskar musiqini çox sevirdi. Daxilində nəsə baş qaldıranda, «görməyə» başlayanda qəlbində musiqi səslənirdi. Özü də Vaqner musiqisi. Ona haradansa şair təbi gəlirdi, nəğməyə dönürdü, şölələnirdi...

Bilet səhnəyə lap yaxın lojaya alınmışdı və Oskar da ən yaxşı paltarını geydi. Atasından qalmış uzun, qara sür-tuku seçdi. Adına «Qehrok» dedikləri bu sürtük getdikcə dəbdən düşürdü. Həm zabit geyiminə, həm də keşiş cüb-bəsinə oxşayırıdı. Lap yaxasınاقan düymələnən bu sürtük çox şax dayanırdı və elə bil, məşhur, ciddi bir operaya geyinmək üçün tikilmişdi.

Milli Teatrın foyesində gəzişərkən qəflətən kimisə gözü aldı və bircə anlığa diksinən kimi oldu: Adolf Hitler! Führer də onun kimi geyinmişdi. O, foyedə qaynaşan adamların arasında Oskarı əvvəlcə görmədi. Ancaq Oskar var gücünü toplayaraq bütün iradəsi ilə arzulamağa, əmr etmə-yə başladı: Führer onu görsün! və doğrudan da, Führer

<sup>1</sup> «Tanhoyzer» – məşhur alman bəstəkarı R. Vaqnerin operası. Tanhoyzer XIII əsrde yaşımış əfsanəvi minnezenqerdir («minne-zenqer» sözünün lüğəti mənasi: məhəbbət nəğməkarı).

baxışlarını Oskara tərəf döndərdi, bircə anlığa fikrə getdi, sonra tanıdı, ona tərəf addımladı, riqqətə gəlmış Oskarın əlini bərk-bərk, kişi kimi sıxdı:

– Necəsiniz, partayqenosse Lautenzak? Deyəsən, çox fikirlisiniz. Hamımız eləyik. Bəli, cənab Lautenzak, çox ağır zəmanədir. Ona görə də dövrümüzün yaratdığı iradə onun özündən qat-qat güclü olmalıdır.

Oskar qəlbində Adolf Hitlerə qarşı nəsə bir məhrəmlik, doğmalıq duydu. Bu yaxınlarda «Mayn Kampf» kitabını təzədən oxumuş, onda öz ruhunu duymuşdu və indi də görürdü ki, Fürer elə yazdığı kimi danışır. Bu iki kişini nəsə bağlayırıdı. İkisi də eyni adamdır. Oskar onun danışığından hiss edirdi ki, Fürer də eyni müəmmalı çətinlikləri, şübhə və tərəddüdləri dəf etməli olub. Fürer də onunla eyni mənşədəndir! Oskar kimi o da sinifdə qalıb, atasının qəzəbinə düşçər olub. Fürer də Oskar kimi gözleyirdi ki, Berlinin nəcib adamları həmişə onun nailiyyətlərindən danışın və «Bu ki lap möcüzədir!» – desinlər. O da Oskar kimi xırda, yarımcıq nailiyyətlərə razılaşmış, bütün varlığı ilə irəli can atıldı!

Musiqi bu gün Oskara həmişəkindən çox təsir etmişdi. Venera ilə onun coşqun, çılgın ehtirasları, Vartburqla onun müqəddəs arfaları, nəğmələri arasındaki kəskin təzad Oskarın qəlbindəki təzadlar idi. İndi onun özü Tanhoyerə çevrilmişdi. Skripkaların zil, həzin səsi, Veneradakı ateşfəşanlı Vakx bayramı isə Tretnovun Berlini – oradakı cənabların şax yaxalığı, xanimların daş-qasa qərq olmuş çıyıləri idi. O, gənc çobanın həzin, məşum neyi, Volfiramın harayı, Elizabetin<sup>1</sup> ilahi məhəbbəti isə xalis telepatiyaya, Ravlıçekin ciddi elminə, Tirşenroytun sərt ana məhəbbətinə dönmüşdü...

Musiqi Oskarı öz qoynuna alıb yırğalayırdı. Qara sürtukun içində büzüşərək başını əllərinin arasına almışdı. Üz-gözü həyəcandan səfəh görkəmə düşmüşdü. Qəlbini cür arzu-istəklə dolmuşdu: belə qabiliyyət kimdə ola bilərdi?! Eyni zamanda, onu da bilirdi ki, öz lojasında oturan Füreri də həmin problemlər düşündürür, o da eyni hiss-həyəcanlar içində qovrulur: öz bədii istedadından ayrılmağın kədəri... hakimiyyəti ələ keçirib Almaniyani xilas

<sup>1</sup> Elizabet – R. Vagnerin «Tanhoyer» operasının baş qəhrəmanlarından biri

etmək həvəsi... nəyə qadir olduğunu qəbirdə yatan atasına – mərhum vergi inspektoruna göstərmək arzusu...

Opera sona yetdi, zalı başına götürmiş coşqun, ilahi təranələr kəsildi. Daxilən yerindən oynamış Oskar hiss etdi ki, yaman acıb, lap canavara dönüb. Həm də Füreri təzədən görmək ümidi ilə özünü keçəndəfəki balaca italyan meyxanasına verdi. Hitleri də hansı hissslərsə çəkib buraya gətirmişdi və həmin axşam ikinci dəfə bəsirət sahibinə baxıb başını mənali-mənali tərpətdi.

Doyunca yesə də, evə qayıda bilmirdi. Musiqinin təsirindən hələ qurtarmamışdı. Qeyri-ixtiyari, pərəstişkarı olan qadınları xatırladı. Son vaxtlar onları büsbütün unutmuşdu. Ən çox da Alma adlı o bəstəboy dərzi qadının göz-qamaşdırın gözəlliyini! Gec də olsa, ona zəng vurdu. Alma bir az naz eləyəndən sonra «gel» dedi.

Əynindəki dəbdəbəli sürtükla oraya getdi. Bu geyim Almaya həm gülməli, həm də vahiməli göründü. Ancaq həmin axşam qadın üçün də mənali keçdi...

Səhəri gün telefon zəngi onu dərin, şirin yuxudan yarımcıq oyatdı. Qanıqara halda dəstəyi götürdü. Danişan Hansyörq idi.

– Tretnov gəlib, – dedi. – Səninlə, imkan daxilində, tez görüşmək istəyir. «İlin dörd fəsli»ndə qalır. İndi zəngini gözləyir.

Oskarın qəlbindən şirin bir gizilti keçdi. Ağılın mənasız məsləhətlərinə deyil, məhz daxilindən gələn səsə qulaq asdığı üçün tale onu mükafatlandırmışdı. Həmin mükafat da Hildeqrad fon Tretnovun şəxsində gəlib çıxmışdı.

«Sənin zəngini gözləyir...» Yox, ehtiyatlı olmaq lazımdır. Məqsədə birçə addım qalandı səhv etmək olmaz. Elə ilk görüşdəcə bu berlinli kübar qadına kimin güclü olduğunu göstərmək gərəkdir!

– Eşitmirsən? – Xəttin o biri başından Hansyörqün səsi gəldi. – Sənin zəngini gözləyir.

– Elə isə, çox gözləyəsi olacaq. Əgər o xanımın işi mənə düşübsə, qoy özü hüzuruma gəlsin!

Qısa bir fasılə oldu. Xəttin o biri başından söyüslər eşidildi:

– İdiot! Heyvan! Qoyunun biri qoyun!

Uşaq vaxtı qardaşı onu darda qoyub qaçanda, on yaşlı Hansl belə söyərdi. Oskar dəstəyi asdı. İki dəqiqədən sonra Hansyörq təzədən zəng vurdu, az qala, yalvarmağa başladı:

— Axı Tretnov kimi bir xanıma sənin Rumfordstrassedəki daxmana «gel» demək olmaz!

— Olar! Bəlkə, sən ağızını Allah yoluna qoyub söyməkdənsə, mənim fərziyyələrim haqqında da düşünəsən? Əgər sənin o Tretnovuna çox da lazım deyiləmsə və mənim yanımı gəlməyi özünə yaraşdırırsa, deməli, bizim qurdüğümüz planların hamısı boş şeydir. Belə olan halda mən Münhendə qalıb Ravlıçeklə müqavilə bağlayacağam. Yeri gəlmişkən, dünənki «Tanhoyer» qiyamət idi. Biletə görə çox sağ ol.

Dəstəyi asdı. Qəlbində dünənki xorların əks-sədası səsləndi: «Allileya... allileya...» Məlum şey idi ki, o Tretnov Berlindən Münhenəcən olan uzun yolu gəlmişdisə, deməli, «İlin dörd fəsl»ndən Rumfordstrasseyə olan yaxın yolu da mütləq gələcəkdir. Oskar ləzzətlə gərnəşdi, o biri üzünə çevrilib, təzədən rahat yuxuya getdi.

Günortayayaxın evdən çıxdı. Qeyri-ixtiyari «Yeni Pino-kotek» adlı Dövlət Şəkil Qalereyasına tərəf getdi. Rəssam Frans Lenbaxın<sup>1</sup> bəzi əsərlərinə təzədən baxmaq istəyirdi. Bunlar məğrur, cəzibədar kübar xanımların, Moltkenin<sup>2</sup>, Bismarkin<sup>3</sup>, varis şahzadə Luitpoldun<sup>4</sup>, Rixard Vagnerin portretləri idi. Qadınların bərbəzəkli paltarları arasından dümağ ciyinləri görünürdü. Kişi lərdən bəzilərinin əynində zirehli paltar, ağır cübbələr, bəzilərininkində isə ötən əsrin bürger geyimi və bir də, şübhəsiz, dünən Oskarın teatra geydiyi sürtüklardan vardi. Nə geyindiklərindən asılı olmayaraq, buradaki bütün qadınlardan, kişi lərdən intibah ruhu duyulur, hamısının üz-gözündən güc, qüvvət, müvəffəqiyyət, əzəmət, zəngin həyat nişanəsi şölənlənidir. Lenbaxın muzeydəki öz portreti Fürerin ən çox sevdiyi

<sup>1</sup> Frans Lenbax (1836–1904) – realist alman rəssamı, bir sıra gözəl portret əsərlərinin müəllifi

<sup>2</sup> Helmut Karl Bernhard Moltke (1800–1891) – Prussiya feldmarşalı; baş qərargah rəisi kimi Avstriyaya (1866) və Fransaya qarşı (1870–1871) mühəribələrdə iştirak etmişdir.

<sup>3</sup> Otto fon Fürst Bismark (1815–1898) – Prussiyanın görkəmli dövlət xadimi; son dərəcə mürtəcə siyaseti ilə seçilən Bismark vahid Almaniya yaradaraq onun ilk kansleri olmuşdur.

<sup>4</sup> Luitpold – II Lüdviqin qəyyumu

şəkillərdəndir. Oskar ayaq saxlayıb, diqqətlə həmin şəklə baxdı. Rəssam Lenbaxın tərcümeyi-halına yaxşı bələd idi. Adicə muzdur oğlu birdən-birə dövrünün ən böyük rəssamına çevrilmiş, sənətdən, müvəffəqiyyətdən, həyatdan zövq almışdı. Əgər adicə bir muzdur oğlu bu qədər yüksələ bilirsə, onda gör Oskar – bələdiyyə idarəsi katibinin oğlu haraya yüksələr!

Günortadan sonra Hansyörqə zəng elədi.

– Gəlir, – o, kobud bir səslə xəbər verdi. Məlum şey idi ki, Oskar yenə də haqlı çıxdığı üçün belə danişirdi. Həmin anda Oskarın qəlbində «Maysterzenqer» in nəfəs alətlərinin əzəmətli gurultusu səsləndi.

Səhəri gün on ikiyə işləyəndə Hildeqrad Tretnov, doğrudan da, Hansyörqün müşayiəti ilə Oskarın Rumford-ştrassedəki sadə mənzilinə təşrif gətirdi. Divarların birindən Oskarın o vahiməli, ancaq mənalı maskası asılmışdı. İlkinci divardansa qu quşunun harasa dərtib apardığı gümüş zirehli kral II Lüdvik lap uzaqlardan cəsur nəzərlərlə içəridəkilərə baxırdı. Üçüncü divarın dibinə yazı stolu qoyulmuş, onun üzərindəsə kitab rəfləri asılmışdı. Dördüncü divar boş idi və öz xalçasını gözləyirdi.

Oskarın özü isə kreslosunda oturmuşdu. Nə geyəcəyini çox götür-qoy etmiş, axırda bənövşəyi gödəkcəni seçmişdi.

Hildeqrad Tretnov Hansyörqün təsvir etdiyi kimiydi: otuz yaşlarında qədd-qamətli, yaraşıqlı, gözəl, sarışın qadın idi. Üzünün cizgiləri bir qədər sərt, burnunun ucu nazik, gözləri isə qaynar, isteriyaliydi. O, otağa girəndə hər iki qardaşın ürəyindən eyni şey keçdi: baronessa fon Tretnov! Görəsən, rəhmətlik ataları buna nə deyərdi? Axı bu, burqomistr Osterhuberin, taxıl alverçisi Erentalın evinə qonaq getmək deyildi!

Aktyor Karl Bişofdan öyrəndiyi təmkinli nəzakətlə ayağa durdu.

– Sizi görməyimə çox şadam, ustad, – frau fon Tretnov uca, boğuq səslə, özü də tamamilə şimali alman ləhcəsində salam verdi. – Hansyörq haqqınızda çox danışıb.

Onun alışib-yanan isteriyali gözləri gah maskaya, gah da Oskarın üzünə dikildi.

– Oskar Lautenzakın maskasını əsli ilə müqayisə etmək şərəfi çox böyük hadisədir! – O, sözünə davam etdi. – Çox güman ki, çəkinmədən hər şeyə belə diqqətlə baxmağım sizə mane olmur...

– Siz qardaşımın xilaskarısınız, – Oskar təmkinli nəzakətlə dilləndi. – Deməli, mən də sizə minnətdar olmaliyam.

– Belə çıxır ki, qardaşınızın xatırınə mənə güzəştə gedirsiniz? – Frau Tretnov nazla dilləndi. Açıqca hiss olunurdu ki, yaltaqlıq gözləyir. Ancaq Oskara elə gəldi ki, ona kompliment demək hələ tezdir və öz müəmmalı dünyasına çəkildi:

– Yer üzündə heç nə təsadüfi deyil, – dedi, – hər şey bir-birinə zəncir kimi bağlıdır. Mənim yanımı gələn də təsadüfi gəlmir!

– Mən də o fikirdəyəm, – frau Tretnov səsindəki kəskinliyi boğmağa çalışdı, – sizin dediyiniz hər söz tale yazısına bənzəyir. Sizdəki o sırlı dünyani, zəncirvari bağlılığı duyan adam heç vaxt onun sehrindən çıxa bilmir.

Oskar cavab vermədi, Sezar görkəmi almaqla kifayətləndi.

– Başa düşürəm, – baronessa sözünə davam etdi, – siz hər bir təfərruatda ümumi qanuna uyğunluqla bağlılıq axtarırsınız. Hansyörqün haqqınızda dediklərinə əsasən, dünyagörüşünüz barədə müəyyən təsəvvürə gəlmişəm. Nasional-sosialist partiyasının ideologiyası da məni buna hazırlayıb. Sizin qarşınızda keçirdiyim hissələri Führerin qarşısında da keçirirəm.

Qadın susdu. Baxışları ehtiramla gah Oskarın, gah da maskanın üzündə gəzdi.

Oskar da dinmədi. Yalnız baronessanı təkidlə, inadla, uzun-uzadı, başdan-ayağa süzdü. Əslində, bu qadın heç onun tayı deyildi, çünkü çox qədd-qamətli görünürdü. Ancaq adının baronessa fon Tretnov, özünün də Hoyentsoller nəslindən olması, cəmiyyətdəki mövqeyi lazım gələndə Oskara qol-qanad verəcək.

Onun baxışlarından narahat olan baronessa yerində qurcuxdu.

– Siz haqlısınız, – Oskar, nəhayət, dilləndi. – Gərək mənim təsir etmək istədiyim adam həmin təsiri qəbul etməyə hazır olsun.

– Mənim tərəfimdən bu hazırlıq olacaq! – Tretnov coşqunuqla cavab verdi. – Maskanızı gördüğüm andan mən hazırlam.

Sözün qisası, hər şey planauyğun şəkildə inkişaf edirdi. Axırda Tretnov çəkinqə-çəkinə, işvə ilə «Sizinlə bir də görüşmək olarmı?» – soruşanda, Oskar qürurunu sindirmədan mənəli baxışla «bəli» dedi.

Günortadan sonra Hansyörq gəlib etiraf etdi ki, qardaşı özünü çox yaxşı apardı. Sonra da Aloys Prannerlə bağlanacaq müqavilə barədə məsləhətlər verdi.

– Gərək elə eləyəsən ki, – Oskarı öyrətməyə başladı, – Tretnov özü puldan söhbət salsın. Gördün ki başlıdı, deyərsən, sənin belə şeylərdən başın çıxmır. Özünü sindirma, mənə tərəf salğa. Əsas məsələ budur ki, pul barədə sən yox, qoy birinci özü başlasın.

İki gün sonra Oskar «lin dörd fəsl»ndə frau fon Tretnovla şam eləyirdi. Şorba ilə valsın arasında baronessa Oskar Lautenzakla Adolf Hitlerin dünyagörüşləri arasındakı yaxınlıqdan danışdı. Balıq xörəyi ilə dana ətindən hazırlanmış «à la Rossini» adlı filenin arasında Oskarı Berlinlə gözləyən vəzifədən söz saldı. Ət xörəyi ilə «surprise» adlı suflenin arasında dedi ki, çox çətin zəmanədir, Oskar gərək fil sümüyündən tikilmiş bu qəsrdən çıxın, qara camaat onun səsini eşitsin. Sonra Almaniyani xilas etmək naminə öz rəssamlıq istedadını qurban verən Füreri nümunə göstərdi. Çərəz, pendir gələndə Oskar dedi ki, alman xalqına xidmət etmək çağırışı heç vaxt baronessanın dilindən eşitdiyi kimi güclü, səmimi olmayıb və içəridə oturan qonaqlara, arada gəzən xidmətçilərə fikir verməyib, Tretnovu təkidlə, müştəri gözü ilə başdan-ayağa süzdü.

– Bəlkə, bu armudu mənimlə bölüşsəniz? – baronessa soruşdu. – İcazə verin, sizin üçün təmizləyim.

Qəhvəni baronessanın qonaq otağında içdilər. Vaxt gəlib yetişmişdi. Oskar alışib-yanan sürməyi gözlərini baronessanın üzünə dikdi, baxışlarını tez-tez onun dik burnuna tuşladı. Bütün iradəsini toplayaraq, ürəyində zorla ona əmr etməyə başladı: «Qəpik-quruşdan danış, ay səfəh qadın!» Heç özü də bilmədi ki, nə üçün «pul» sözünü Berlin ləhcəsində dedi. Ya Hansyörqün dediklərini xatırladı, ya da ona elə gəldi ki, şimalı alman ləhcəsində danışsa, fikri qadına daha tez çatar.

Tretnov onu anladı və tabe oldu.

– Başa düşürəm, möhtərəm ustad, – dedi, – Berlinə köçəsi olsanız, çox şeydən keçməli olacaqsınız. Yəqin ki, maddi çətinliklə də üzləşəcəksiniz. İcazə versəydimiz, sizə kömək edərdim. Buna çox şad olardım...

«Alliley!» – Oskarın qəlbində zəvvarların şən səsi eşildi. – «İllişdi!» – Bayram şənliyindəki nəfəs alətləri yenə də cəh-cəh vurdu.

Ancaq qaşqabağını tökərək ciddi görkəm aldı:

– Belə xırda məsələlər məni narahat etmir. Mənim üçün yeganə bir qanun var: qəlbimin səsi!

– Bilirəm... – baronessa utandı, yanaqları qız yanağı kimi allandı. – Gərək sizinlə bu barədə heç danışmayaydım. Eybi yox, hamisini Hansyörqlə yoluna qoyarıq.

Qızarmaq baronessaya çox yaraşırdı və Oskar da nəvazişlə onu süzdü:

– Çox güman ki, – fikirli-fikirli dilləndi, – partiyanın məni məhz sizin vasitənizlə köməyə çağırması təsadüfi deyil. Biz almanlar üçün qadın həmişə ideal olub. Biz həmişə qadın əsiri olmuşuq!

Baronessa səadət içində üzürdü. Oskar bilirdi ki, bircə dəfə ona toxunsa, kifayətdir, həmin dəqiqə təslim olacaq. Hətta bir az həvəsə də gəldi. Ancaq indi səfəhlik olardı və ona görə də ayrılkən baronessanın əlini sixa-sixa ona uzun-uzadı, mənali-mənali baxmaqla kifayətləndi.

Sonra özünü Almanın yanına verdi.

İki gündən sonra Hansyörq xəbər gətirdi ki, işlər qaydasındadır. Aloys Prannerlə bağlanacaq müqavilə hazırlır.

Oskar qardaşını qarşılıyanda, yenə də Sezara oxşayırdı. Ancaq mətnlə tanış olan kimi, qeyri-ixtiyari, sadəlövhəlülklə, lap deqgenburqlularsayağı dedi:

– Doğrudan, o lovğa ayda min mark alacaq? Deməli, baronessadan qopara bildin?!

– Qoparmaq lazım gəlmədi.

– Yaman qoçaqsan! – Oskar etiraf elədi.

– Çox şadam ki, nəhayət, bunu başa düşdün, ay heyvan! – Hansyörq səmimiyyətlə dilləndi.

Oskar növbəti görüşdə hiss etdi ki, vaxt çatıb, partiya və onun nümayəndəsi Hildeqrad fon Tretnovla əlaqəni rəsmi-ləşdirmək lazımdır. Baxışlarını fikirli-fikirli, dalğın-dalğın onun

qədd-qamətində gəzdirə-gəzdirə dedi ki, baronessa onun fikir dünyasına qadınları duymaq qabiliyyəti bəxş etmişdir. Oskarın baxışları getdikcə inadlaşdı, baronessanın qəlbini işləməyə başladı. Nəvazişlə Hildeqradın əlindən tutub, yavaş-yavaş qollunu siğalladı. Baronessa titrəməyə başladı.

O, Oskarın qolları arasına düşəndə elə bildi ki, onu Hitlerin özü, partyanın kişiliyi qucaqlayır. Həmin anda Oskar üçün də xəyalla gerçeklik bir-birinə qarışdı. Bu, yeni bir yoluñ, yeni bir vəzifənin başlanğıcı idı: böyük Almaniya yaratmaq üçün bütün istedadını, bütün məharətini göstərəcək! O, Hildeqrad fon Tretnovun şəxsində yalnız görkəmli, ağdərili, qədd-qamətli bir xanımı deyil, özünün təzə, çətin, xeyir-dualı vəzifəsini qucaqlayırdı.

Aloys Pranner üçün hazırlanmış müqavilə imzalı, möhürlü, notarius tərəfindən təsdiq edilmiş sənəd idi və bankın təminatı da əlavə olunmuşdu. Oskar mətnlə tanış olmağa başladı. Yazılanlardan belə çıxırdı ki, «Alman dün-yagörüşünü yayan cəmiyyət» artist Aloys Prannerə hələlik altı ay müddətində yaziçi Oskar Lautenzakla birlikdə həmin cəmiyyətin üzvləri qarşısında çıxış etməyi bir vəzifə kimi tapşırır. Psixologiya ilə bağlı olan sahələrdə müxtəlif məruzələrin, təcrübələrin təşkili də nəzərdə tutulurdu. Müqaviləni adlı-sanlı adamlar imzalamışdı. Xüsusən də qraf Ulrix Herbert fon Tsinzdrov adı Oskarın çox xoşuna gəldi.

– Bəs pulunuz var? Doğrudan, pulunuz var? – Oskar səfəh bir görkəm aldı.

– Pul... – Hansyörq səbirlə izahata başladı, – gördüğün kimi, Bavariyanın ümumi bankındadır. Çox mötəbər idarədir. Bəlkə, yadından çıxmayıb: rəhmətlik atamız onun Deqgenburq şöbəsində anamız üçün bir az pul qoymuşdu... Onun da axırına sən çıxdın...

Oskar müqaviləni vərəqlədi:

– Deməli, hər şey yerindədir? – şübhə ilə bir də soruşdu. – Aloysa göstərə bilərəm? Özün tanıyırsan, çox dəqiq adamdır.

– Qoy sənin o Aloysun nə qədər istəyir, üstündə eşələnsin!

Oskar təmtəraqlı müqaviləni göstərəndə nə edəcəyini bilməyən Aloys daz kəlləsini qasıdı. O vaxt Oskardan

müqavilə tələb eləyəndə fikirləşmişdi ki, belə sənədi gətirə bilməyəcək. Əlbəttə, Oskar kimi min cildə girməyi bacaran bir yaramazla, yalançılar yalançısı ilə, qıgilcımı bənzəyən bir adamla işləmək də çox xoş idi. Ancaq Aloys öz dincliyini, rahat Münhen həyatını, Qabelsberqerstrassedəki bu köhnə, vəfali mənzili, təsərrüfat işlərinə baxan Katini, Bavariyanın şah sakitliyini çox sevirdi. Qastroldan qayıdib, Qabelsberqerstrassedəki sakit limanında lövbər saldığı günləri ömrünün ən gözəl çağları hesab eləyirdi. İndisə Oskar gəlib, onu uzun müddətə pozğunluq içinde itib-batan Berlinə aparmaq, nasizm siyasətinin burulğanına salmaq istəyirdi!

Kədərli-kədərli müqaviləni yoxladı. Uzun barmaqlarını dilinin ucu ilə tüpürcəkləyə-tüpürcəkləyə vərəqləri çevirdi, qəşqabağını tökə-tökə hamısını diqqətlə oxudu, son səhifəni gözünə bir az da yaxın tutub, imzalara baxdı. Axırda dərinindən nəfəs alıb dedi:

— Deyəsən, arzuna çatdırın, ay əclaf! Hamının başını piylədin! Deməli, mənimkini də piyləyəcəksən.

Kədər içində otağı xeyli nəzərdən keçirdi.

— Əlvida, ey gözəl oylaqlı! — dedi və ürəyində o rahat divanla, o köhnə, gözəl kətillərlə, üstündə qəhvədan, yağılı kökə olan səliqə-sahmanlı stolla vidalaşdı.

— Çox şadam ki, təzə həyatı belə ruh yüksəkliyi ilə qarşılıyırsan! — Oskar qəzəblə dilləndi. — Yaxşı dostun ruhlanması insan üçün ən böyük köməkdir.

— Saxla! — Aloys son ümidi yerinə əl atdı. — Prussiyalılar tətiyi belə tez çəkmirlər. Müqaviləyə hələ Mants da baxmalıdır. Şərtimiz beləydi.

Agent Mantsın yanına gedərkən Aloys bütün yol boyu öz-özünə nəsə piçildədi, donquldəndi. Mizildədi ki, yeni alman dünyagörüşü ilə namuslu sehrbazlıq heç vaxt tutuşmaz və «namuslu» sözünü də xüsusi vurğu ilə dedi.

— Sən həmişə qudurğan olubsan! — Aloys dostunu ələ salmağa başladı. — Tamaşaçını saymamışan! Amma indi gərək sənin o zibil nasistlərinin qabağında alçalaq, tər tökə...

Oskar Sezar görkəmi alıb dedi:

— Qorxursan, vəssalam! Dirçəlişdən, həyat nişanəli şeylərin hamisindən qorxursan! Sən meşşansan! Yazıq bir meşşan!

Aloys susaraq onun üzünə baxdı, sonra da qəzəblə dedi:

– Gete də meşşan olub! O da siyasetə qarışmayıb!

Məlum oldu ki, onun agenti Mants da siyasetə qarışmir.

O, kök, hər şeyə laqeyd baxan bir adam idi və siqar çəkirdi. İri, qorxunc kəlləsində adda-budda tük görünürdü. O, balaca, siçovul gözünə oxşayan gözlərini gah Aloysa, gah da Oskara dikdi. Müqaviləni oxuyub qurtardı, onu ehtiyatla bir kənara qoydu.

– Mən girən kol deyil, – dedi. – Mənim başım az-çox teatrдан çıxır. Ancaq bu, teatrla, incəsənətlə deyil, daha çox siyasetlə bağlıdır. Ona görə də məsləhət verə bilmə-rəm. Cənablar bu barədə Mantsla deyil, öz vicdanları ilə məsləhətləşməlidirlər.

– Siz bu hərəkatın əleyhinəsiniz? – Oskar söz atdı.

– Hansı hərəkatın? – Mants suala sualla cavab verdi.

– Aha, yəqin, nasizmi deyirsiniz... – Oskarın yaxasındaki nişana baxdı: – Xeyr, – ehtiyatla dilləndi, – əleyhinə deyi-ləm... Ancaq lehinə də deyiləm. Nə nasistlərin tərəfində-yəm, nə də kommunistlərin... Mən teatrin tərəfindəyəm. Bu da cənablar üçün mənim siyasi əqidəm!

Araya cansızıcı sükut çökdüyü üçün Mants izahata başladı:

– Bir dəfə yanına gənc bir aktyor gəlmışdı. Təzə baş-layanlardan idi, Karl Bişof göndərmişdi. «Orlean qızı»n-dan Raulun monoloqunu söylədi. «On altı bayraq aldıq!» cümləsini Bavariya-Bohemiya ləhcəsində, özü də xüsusi patetika ilə dedi. Rədd etdim. Sən demə, səhv eləmişəm! Əgər, doğrudan da, istəsəydim, bir yer tapıb düzəldərdim; məsələn, Kifersfeldəki kəndlə teatrına... və həmin cavan oğlanın sonralar bəxti gətirsəydi, gəlib Münhenin xalq teat-rında özünə yer tapardı. Ancaq rədd etdim və o da özünə başqa peşə seçdi. O peşə ilə indi siz gizlənpaç oynamaga başlayıbsınız! Həmin adam siyasetçi oldu! Gənc aktyorun adı Adolf Hitler idi!

O, fikirli-fikirli qonaqlarını təzədən süzdü. Sonra özünü yığışdırıb, söhbətinə yekun vurdu:

– Həmin Hitlerin nə üçün siyasetə keçdiyini başa düşü-rəm. Çünkü səhnəyə yaraşan deyildi. Ancaq sizin ikiniz də qabiliyyətlisiniz. Axi hansı şeytan sizi yoldan çıxarıb siya-setə qoşur?

Oskar dözmədi:

– Cənab Mants, siz mənim dostum Aloys Prannerin agentisiniz! Bəlkə, iltifat göstərib, bu müqavilənin texniki tərəfini yoxlayasınız?

Bu, buz kimi soyuq bir nəzakət idi. Cənab Mantsın siçovul gözləri gah Oskarın üzündə, gah da müqavilənin səhifələrində gəzişdi, sonra da işgüzərlinqla dedi:

– Texniki baxımdan söz ola bilməz.

Onlar Mantsla vidalaşdilar. Mants qonaqlarını qapıya-can ötürdü:

– Siz çox böyük, özü də təhlükəli bir oyuna girirsiniz, cənablar, – dedi.

## İKİNCİ HİSSƏ

## Berlin

Oskar qaranlıqda əli ilə axtarıb zəngi tapdı, onu basdı. Gənc, ağ milli geyimində gözəl görünən xidmətçi ərəb Əli gəldi. Oskarın diqqəti cəlb edən adamlardan, əşyalardan çox xoşu gəlirdi. Əli pərdələri geri çekdi, üstündə səhər yeməyi olan arabacığı Oskarın çarpayısına yaxınlaşdırıldı.

Təzə il günəşinin solğun şüaları içəridəki ağır, tünd rəngli, dəbdəbəli mebelin üstünə düşdü. Oskar yeyə-yeyə bu bir neçə ayın içindəcə yaratdığı cah-calaldan ləzzət almağa başladı. Berlində yaşadığı az vaxt ərzində çox irəli getmişdi. Yenice başlayan 1932-ci ili razılıqla qarşılıya bilərdi.

On ikinin yarısı... Əslində, hələ tezdir. Çünkü frau fon Tretnovgildəki Yeni il ziyanatindən səhər saat beşdə qayıtmışdı. Münhendə arzuladığı şeylərin hamısı orada var idi. Sanki, müharibədən sonrakı ilk illərin müvəffəqiyyəti təzədən qayıtmışdı: ağ yaxalıq taxmış cənablar, ciyニアçiq xanımlar onun başına yığışmışdı... Hami ona sitayış edirdi... İstədiyinə yetmiş, yenə də göylərə qalxmışdı.

Özünü ovuşturdu, şırnağın altına girdi. Hiss etdi ki, cismən də gümrəhlaşıb. Qazandığı müvəffəqiyyətlər ona düşüb, coşqun Berlin həyatı onu xeyli cavanlaşdırıb. Qəşəng, bənövşəyi xalatını ciyinə salıb, güzgüdə özünə baxdı. Xalat Sezara oxşayan sıfətinə çox yaraşındı.

Kitabxanaya keçib, iri yazı stolunun arxasında oturdu, onun üstündə qalanmış məktublara məmən nüyyət hissi ilə baxdı. Özünü büsbütün unudaraq uşaq kimi gülümsəyə-gülümsəyə qalağı vurub uçurdu, sonra da zərfləri bir-bir açıb oxumağa başladı. Onu təbrik edirdilər. Özünə saysız-hesabsız pərəstişkar tapmışdı. Oskar Lautenzakin kim olduğunu indi bütün dünya bilirdi.

Qapı döyüldü. Katibi cənab Fridrix Peterman içəri girdi. Cənab Peterman heç vaxt şax görkəmlə içəri girməz,

həmişə də günah iş tutmuş adamlar kimi xəlvəti gəlib gedərdi. Oskarın katibindən zəhləsi gedir, üreyində onu «armud qurusu», «sümsük» adlandırdı. Hansyörqə hirs-lənirdi ki, qardaşının başını piyləyib, bu katibi ona calayıb, indi də canını qurtara bilmir, çünkü çox şeydən xəberi var. Ürəyinin lap dərinliklərində şübhələnirdi ki, qardaşı Peter-manı ona casus qoyub.

Oskar katibini çox saxlamadı. Ancaq bayaqkı sevinc hissi daha qalmamışdı. Qalaq-qalaq məktublar ona ləzzət vermədi. Onları bir kənara itələyib, Yeni ilini təbrik etmək üçün dostlarına zəng vurdu. Hamısı da adlı-sanlı adamlar idi: baş direktor, qrafına, zati-aliləri... Kaş atası gözlərini açıb bunları görəydi!

Arada Almaya da zəng vurub təbrik elədi. Çünkü Oskar Lautenzak səfəhlik eləməmiş, böyük bir canıyananlıqla Almanı özü ilə Berlinə gətirmiş və ona dərzixana da açdırmışdı.

Alma ilə danışandan sonra təzədən adlı-sanlı dostlarına zəng vurdu. Əvvəlcə gizli müşavir Medelerlə, sonra da qraf Tsinzendorfla danışdı. Bəli, o vaxt Aloys üçün müqaviləni imzalayan həmin qraf Ulrix Herbert Tsinzdorf, doğrudan da, həyatda varmış. Cavan, qəşəng bir adam idi, üz-gözündən sırtıqlıq, əxlaqsızlıq yağırdı. Həm də yaman şitliyi vardı. Oskar bu dostluqla fəxr edirdi.

Amma onun dediyi sözlər Oskarın qanını qaraltdı. Tsinzdorf sözərəsi eşitdirdi ki, Yeni il axşamını qərargah rəisi Manfred Proellə keçirib. Çox duzlu zarafatlar eləyiblər, sonra da siyasetdən danışıblar. Hətta Führer özü də gəlib, səhərə yaxın da ədəbsiz bir filmə baxıblar. Bir sözlə, 1932-ci il böyük ümidi lərə başlayıb! Heyif ki, Oskar orada olmayıb...

Bəli, heyif! Hələ heyifdən də o yana! Hər şeydən tez alınan Oskarın ovqatı o dəqiqə korlandı, kefinə soğan doğrandı. Hitlerlə görüşmək ona çox lazım idi. Çünkü bu payız, bu qış qazandığı müvəffəqiyyətlər nə qədər böyük olsa da, son istəyi – yəni Hitlerin özü ilə əməkdaşlıq etmək arzusu hələ yerinə yetməmişdi. Hansyörqə elə gəlmışdı ki, onu Hitlerlə görüşdürmək hələ tezdir və buna görə də müxtəlif bəhanələrlə onu Təzə ili Manfred Proellgildə qarşılıqlamağa qoymamışdı.

Oskar qaşqabağını tökərək geniş, dəbdəbəli otaqda xeyli gəzişdi, üstünə divar kağızı çəkilmiş qapını açdı, balaca, bomboş bir otağa girdi. Divardan kədərlı, mənalı maskasının surəti asılmışdı. İkinci divardan gümüş zirehli palṭar geymiş Bavariya kralı II Lüdviq sərt nəzərlərle Oskara baxırdı. Üçüncü divarın yanında Deqqenburqdan qalmış o miskin yazı durmuşdu. Dördüncü divar hələ də boş idi.

Deməli, Oskar yenə bu balaca otağa, «hücrəyə» çekilesi oldu. Burada özü ilə tək qalır, özünü mühakimə edirdi. Bu balaca otağın, yağılı boyası ilə işlənmiş surətin, yazı masasının eybəcər görünüşü Oskarın ovqatını münasib notlar üzərində kökləyirdi. İndi ona elə gəldi ki, Hansyörqün sırtıq hərəkətləri haqqındaki xəbərin korladığı bu Təzə il günü öz daxili aləminə qapılmaq, zahiri müvəffəqiyyətləri barədə düşünmək üçün ən yaxşı vaxtdır.

Deməli, gəlib həmin otaqda oturub və özü ilə haqq-hesab çəkir.

Ravlıçekin müqaviləsinə tüpürüb, Berlinə gəlməkdə düz eləyib. Landqrafenstrassedəki bu nəhəng, möhtəşəm mənzil açıq-aydın sübut eləyir ki, istədiyinə çatıb. Əvvəlcə Deqqenburqu, sonra Münheni, indi də qarşısına bir məq-səd kimi qoyduğu Berlini – Reyxin paytaxtını fəth eləyib!

Qeyri-ixtiyari barmağındakı üzüyə baxdı. Qaşı möhürlü bu gözəl üzüyü ona Tretnov bağışlamışdı. Ancaq onun xəyalında belə iri, dümağ barmaqlara başqa üzük yarashırdı. Poznerin *Unter den Linden* küçəsindəki zərgərlik mağazasında ona qiymətli bir brilyant üzük göstərmişdilər. Düzdür, kişilər daha beləsini taxmırıldılar, amma Oskar çox da dəbə uyan adam deyildi. Tezliklə, pulu çoxalan kimi həmin üzüyü alacaq!

Yox, məqsədinə hələ tam çatmayıb.

Çatışmayan yalnız üzük deyildi, kitabxanadaki divarın biri də boş idi. Oradan hələlik iri bir tablo asılıb. Astroloq, Zenini Vallensteynin<sup>1</sup> meyiti yanında təsvir edən bu mənasız rəsmi Pilotinin<sup>2</sup> şagirdlərindən hansısa çəkmişdi və bircə Oskarın özü bilirdi ki, bu çox zəif, müvəqqəti bir əvəzdir.

<sup>1</sup> Fon Albrext Vallensteyn (1583–1624) – protestantlarla katoliklər arasında gedən Otuzillik müharibədə (1618–1648) Müqəd-dəs Roma İmperiyası qoşunlarının sərkərdəsi

<sup>2</sup> Karl Piloti (1826–1886) – ən çox tarixi mövzulara müraciət edən məşhur alman rəssamı

Həmin divarın bəzəyi Münhenin Bernhaymer qalereyasında asılmış iri divar xalçası idi. Bu xalça, doğrudan da, hansısa kimyagərinsə laboratoriyasını təsvir edən qədim flamanq xalçasının əslisi idi. Ancaq zəhrimər çox baha idi. Eybi yox, qoy bir az da keçsin, tezliklə astroloq Zenini kimyagərin laboratoriyası ilə dəyişəcək!

Elə indiki vəziyyətdə də özündən razi qalmağa haqqı vardı. Daxili aləmi də mətinləşmişdi, daha hər şeyə dözə bilərdi. Nə Anna Tirşenroytun, nə də o uğursuz cirtdannı – qaraqabaq Ravlıçekin dedikləri özünü doğruldu. Zahiri müvəffəqiyyət üçün daxili aləmində heç nəyi güzəştə getmədi. Əvvəlki kimi sehrbazlıqdan da çəkinmədi, öz gücünü də qoruyub saxlaya bildi. Qariya məktub yazdı, hər şeyi ətraflı təsvir etdi, onun haqsız olduğunu özünə etiraf etdirmək istədi. Heyif ki, cavab almadi. Ancaq bunu çox da ürəyinə salmadı!

Bütün bunlarla bərabər, maskaya qorxa-qorxa baxırdı. Çox güman ki, qarı onun maskaya yaraşacağına daha inanmir. Amma bu maskanın kitabxanadakı əslisi çox yaxşı görünür. Ona gözəl bir çərçivə də düzəlddirib!

Qəflətən uşaqlıq çağlarında nənəsindən eşitdiyi söz-lər qulağında cingildəyir. Neçə illərdi ki, həmin sözər yaddaşının lap dərinliklərində dəfn olunub. Ancaq son vaxtlar qarının çox çətin, qəliz almanın dilində İncildən oxuduğu həmin kəlmələr tez-tez qulaqlarında səslənir. Bəli, nənəsinin qart səslə, höccələyə-höccələyə, kövrələ-kövrələ dediyi o şeir yaddaşına necə varsa, eləcə də həkk olunub qalib: «Bədbəxt o kəsdir ki, bütün dünyani fəth eləyib, ancaq qəlbini bomboşdur».

Yox, hamısı cəfəngiyatdır! Təcrübə zamanı hərdən istifadə etdiyi sehrbazlıqdan zərrə qədər də vicdan əzabı çəkmirdi. Ancaq verdiyi bəzi məsləhətlər onu çox narahat edirdi. Çünkü onların hamısı səmimi olmur. Bəzən də Hansyörq ona istiqamət verir. İndi bu tənha hücrəsində hamısını arxayınca etiraf edə bilər: onlar...

Nəsə ona mane olur. Kimsə içəri girib. Əsəbiləşir, çağırılmamış qonağa ağır söz deməyə hazırlaşaraq kitabxanaya qaydır.

Hansyörqdür. Oskara tərəf gəlir. Kefi kökdür, sərt, solğun sıfətinə sırtlıq bir təbəssüm yayılıb.

– Yeni ilin mübarək, köhnə dost! – deyir. – Səni şəxsən təbrik etməyə gəlmışəm. Təzə ili Hildxenlə qarşılıdın? Biz Manfredgildə vaxtimizi əla keçirdik.

Yaramazın işinə bax! Onu getməyə qoymadı və indi də Fürerlə keçirdiyi gecəyə görə Oskara yanlıq verir. O, Sezar görkəmi alır:

– Gədənin biri gədə! Əclafın biri əclaf! – Bu sözləri çox inamlı deyir.

– Fürerə görə belə deyirsən? – Hansyörq halını da pozmayıb sıqaret yandırdı. Çökdüyü iri kreslo onu çox cılız, bir az da yazıq göstərirdi. – Sənə «Bu gecəni Hildxenlə keçirəcəksən!» deməyim, yəni o qədər dəhşətli olub? – o, saxta bir mərhəmətlə soruşdu. – Gecəni orada qaldın?

Oskarın ona məhəl qoymadığını görüb ciddiləşdi:

– Axi nə istayırsən? Buraya avqustda gəlmışık, bu gün də yanvarın biridir. Mənə elə gəlir, əzizim, bu dörd ayda sənə çox şey vermişəm. – Onun baxışları iri, zəngin otaqda dolaşdı. – Zənnimcə, mənə minnət qoymaqdansa, «çox sağ ol» deməlisən!

Oskar güclə sezilən nifrətlə qarşısındaki «cılız»a baxdı:

– Özünü elə öyürsən ki, görən deyər, buradakıların hamisini yerin deşiyindən sən tapıb çıxarmışan!

– Bəs Tretnovu sənin yatağına kim salıb?

– Bu sahədəki təcrübənə, bacarığına sözüm yoxdur!

– Oskar soyuq bir nəzakətlə cavab verdi. – Ancaq unutma ki, Hildeqrad fon Tretnov da Karfungel-Lissi deyil. Belə xanımı ələ almaq üçün adamda müəyyən keyfiyyətlər olmalıdır.

Hansyörq bu mənasız mübahisədən tez yoruldu:

– Gel bir az ağıllı olaq, – dedi, – bu əziz günü korlamayaq. Belə razılaşaq: buradakıların hamisində ikimizin də zəhməti var. Biz bir-birimizə çox lazımlıq.

Oskar bunun həqiqət olduğunu bilirdi. Qardaşı yeganə adamdı ki, onun yanında özünü sərbəst hiss edirdi. Belə olan halda, onu narahat edən daha ciddi məsələləri bir yana qoyub mübahisəyə girişmək mənasız idi.

– Aloysla işləmək, məsləhətlər vermək mənim üçün o qədər də asan deyil, – deyən Oskarın səsində indi məzəmmətdən çox şikayət vardi. – Axi gücümüz həqiqi bir iş üçün də qoruyub saxlamaq istəyirəm.

Baxışlarını uzaq bir nöqtəyə zillədi, çox yorğun, kədərli görünürdü. Səsindən səmimiyyət duyulurdu...

Hansyörq hiss etdi ki, gəlişinin səbəbini açıb deməyin – Yeni il hədiyyəsini verməyin vaxtı çatıb.

– Bir təklifim var, – dedi, – xoşuna gələcək. İkimiz bir yerdə jurnal çıxarıraq. Onu «Alman düyagörüşünü yayan cəmiyyət» çap edəcək. Adı da «Almanıyanın ulduzu» olacaq. Özü də o, xeyirsiz intellektualizmə yad olan sahələrlə – yəni irqçılık nəzəriyyəsilə, okkultizmlə<sup>1</sup> məşğul olacaq. Vəsaiti hazırlır. «Alman dünyagörüşü» şurasının üzvü kimi, Oskar Lautenzak, sənə rəsmi şəkildə redaksiyaya rəhbərlik etməyi tapşırıram! İmkanım daxilində sənə kömək edəcəyəm. Bilirsən ki, keçmiş «Şimşəy»in naşiri kimi bu sahədə təcrübəm var.

Hansyörqün səsindəki saymazlığa, istehzaya və bir də belə anda nə vaxtsa ona çoxlu pul, bədbəxtlik gətirmiş o bulvar qəzetiñin adını çəkməsinə baxmayaraq, Oskar hiss etdi ki, qardaşı yenə də böyük bir iş təklif edir. Bu zəmanədə jurnal ən yaxşı hədiyyə idi. Ürəyində olanları açıb tökər, özünə hesabat verər, məharətini göstərər, avam camaatın xatırınə getdiyi güzəştərər çox ehtiyatla təəssüflər və bununla da günahlarını yuyar, tövbə eləyər, paklaşar. Məgər Getenin özü də günahlarından yazımaqla vicdan əzabından xilas olmurdu?!

– «Almanıyanın ulduzu»... – öz-özünə təkrar etdi. – Pis səslənmir.

– «Almanıyanın ulduzu» on dörd gündən sonra çıxa bilər. – Hansyörq şən, qətiyyətli bir səslə dilləndi. – Deməli, iş başına, əzizim! Çalış ki, ilk nömrədə yaxşı bir məqalə verəsən.

Oskarın həyəcanlanması ona ləzzət elədi, sonra çıxıb getdi.

Oskar tək qaldı. Ürəyində hələ də nəyisə götür-qoy edirdi. Xidmətçi Əli gəlib dedi ki, nahar hazırlır. Oskar fikrili-fikrili əlini yellədi. Kitab rəflərinin arası ilə gəzisməyə başladı. Əynindəki bənövşəyi xalat bərq vura-vura qabardı, onun arxasında süründü.

<sup>1</sup> Okkultizm – təbiət qanunları ilə izah olunmayan və buna görə də mistik təsəvvürlərle bağlanan telepatik hadisələr haqqında nəzəri və təcrubi təlim

Qeyri-ixtiyari çox adı, bozumtul rəngə çalan göy cildli kitabı götürdü. Elm, etalət qoxulu qalın bir kitabdı və üzərinə: «Tomas Ravliçek, Parapsixologiyanın əsasları» yazılmışdı. Oskar əsəri əlinə alan kimi professorun onunla aparmış olduğu telepatiya təcrübələrini təsvir edən səhi-fələr öz-özünə açılmağa başladı.

Oskarın baxışları sətirlər üzərində gəzişməyə başladı. Ancaq oxumaq lazım gəlmədi, çünki bu toz basmış kədərlə fəsilləri əzbər bilirdi. Professor etiraf edirdi ki, əsl psixlər, əsl mediumlar nadir hallarda yaranır. Amma həmin nadir adamların, onların istedadının təsvir olunduğu o quru, adı sözlər Oskara təhqirdən də, şübhədən də, istehzadan da pis təsir eləyirdi. Elə bil, Gete şerinin məzmununu rəsmi dəftərxana üslubunda danışırsan! «Telepatiya hadisələrini, – Ravliçek öz nəzəri fikirlərini belə yekunlaşdırırdı, – hələ eksperimental (energetik) təcrübələrlə izah etmək lazımdır. Onlara tənqidi baxımdan yanaşmamaq özünü aldatmağa gətirib çıxarıır, soyğunçuluğa, firildağa geniş yol açır».

Yox, Oskar bu sözləri heç vaxt ona bağışlamaya-caq! Çünkü professor iyrənc olduğu qədər də məkrildir. O, öz mənasız əqli mühakimələrilə Allah vergisini – bəsirəti eybəcər bir karikaturaya çevirib və onun, yəni Oskarın da əsas vəzifəsi həqiqətin özü ilə karikaturanı yer üzündən silməkdi. Bu istedadın «son dərəcə nadir» olduğunu bədgu cırtdanın özü də etiraf edir, ancaq deyirdi ki, ona sahib olan adam çox vaxt həmin qabiliyyəti təsvir edə bilmir. O – yəni Oskar, bəlkə də, bu gün yer üzündə yeganə adamdır ki, bəsirətin nə olduğunu öz təcrübəsi əsasında təsvir edər, onun mahiyyətini açıb göstərə bilərdi.

Hansyörqün jurnal haqqındaki xəbəri məhz indi – yəni təzə ilin ilk gündündə gətirməsi də təsadüfi deyil. Oskar bununla özünün yeni ildəki vəzifəsini başa düşdü. Professor özünəməxsus bir məkrılə, xırdaçılıqla telepatiyanın hüdudlarını göstərib. O – yəni Oskar, daha böyük bir ruh yüksəkliyi ilə onun böyüklüyündən, möcüzəli vergi olmasından, insanı özündən də yüksəklərə qaldırmamasından danışacaq və göstərəcək ki, möcüzəli aləmlə bağlı olan hər şeyin tək, böyük, canlı bir vahidlik yaratması buna ilahi sübutdur!

Oskar indi büyük bir ruh yüksəkliyi ilə «Almaniyanın ulduzu» üçün yazacağı məqalələr barədə düşünür. O, yaxşı formada olsa, büyük şeylər yarada biləcək!

Burada yalnız xirdəcə bir çətinlik var. Yazı yazmaq kimi əldəqayırma bir iş, onun texniki tərəfi Oskarı öz fikirlərini olduğu kimi ifadə etməyə qoymur. Qələmlə, karandaşla və ya elə çıqqıltısından qulaq tutulan makina ilə nəsə yazmalı olanda, ilhamı sönübü gedir. Oskar öz müqəddəs fikirlərini yalnız və yalnız səsin sehri ilə ifadə edir!

Ancaq yazacağı məqalələri, necə deyərlər, o himnləri Peterman kimi «armud qurusu»na, «sümsüy»ə diktə eləyə də bilməz. Yox, axtarış, uyğun adam tapacaq. Xəlvətcə, lap Harun-ər-Rəşid kimi, makinaçı qızlardan birinə yaxınlaşacaq, qəşəng olsa, onu öz ilham pərisinə çevirəcək!

Bu qərarından razi qalan Oskar öz mühakimələrini qurtarır.

Zəngi basıb, xidmətçini çağırıldı, nahar etməyə başladı.

Oskarla Aloys Ahornalleyə – frau fon Tretnovgilə gedirdi. Oskarın üz-gözü yenə gərginləşmişdi: çıxışa hazırlaşındı.

Bu axşam da çətin olacaq. Baronessadan heç təcrübə aparacağı adamların adını da öyrənməyib. Özü belə istəyib: qoy təcrübənin həqiqət olduğunu görsünlər. Bircə onu bilir ki, say-seçmə adamlar olacaq. Yalnız Aloys həmişə olduğu kimi əvvəlcədən gedib, Tretnovun evini seans üçün hazırlayarkən ucdn-qulaqdan kimlərin gələcəyini öyrənib. İndi maşında gedə-gedə Oskar öz yaddasını yoxlayır. Aloys isə onun səhvlərini düzəldir, əlavə məlumatlar verirdi.

Çox güman ki, gələnlərin biri ağır sənaye sahibi doktor Kaderayt olacaq. Oskar o kök, sarışın cənabı tanıtmaya bilməz. Yəqin ki, şəklini görüb. Hansyörqdən öyrənmişdi ki, doktor Kaderayt nasistlərlə əməkdaşlığı daha da genişləndirmək, müəssisələrinin çoxunu hərbiləşdirmək istəyir. Tişler adlı bir cənabın da gəlməsi gözlənilir. Aloysun dediyinə görə, sıfəti kül rənginə çalan qarasaç bir kişidir. Hansyörqün məlumatına əsasən, o da doktor Kaderayt kimi eləmək istəyir, ancaq özü çox da məşhur adam deyil. Çox güman ki, frau fon Şusterman adlı o qəşəng, sarışın qadın da orada olacaq. Əri ilə ayrılır, işləri məhkəmədədir. Yəqin

ki, müqəssir tərəf kimi uşağı ona verməyəcəklər. Yeri gəlmışkən, onun çox dəcəl uşaq olduğunu söyləyirlər...

Oskar topladığı materialların hamisini bircə-bircə yoxlayıb qurtardı. Astadan köksünü ötürdü. Qarşidakı axşam onun yaddaşından, ruhi dünyasından, hissiyyatından, ürəkləri oxumaq məharətindən çox böyük gərginlik tələb edəcək.

— Yenə də qiyamət işləmişən, Aloys, — onun kimi frak geyinib, maşının bir küncündə büzüşmüş dostunu təriflədi. Ancaq Aloysun qaşqabağı açılmadı. Son vaxtlar tez-tez belə olurdu.

— Əgər sən, — o donquldandı, — detektiv romanlarda olduğu kimi Tretnovun evində sümsünməkdən ləzzət alırsansa, çox böyük səhv eləyirsən! Sən də, o sığallı qardaşın da elə iş tapşırırsınız ki, adam lap iyrənir. Hamısı da həqiqi sehrbazlıqla əlaqəsi olmayan çeynənmış detektivdir...

Berlinə gəldiyinə peşman olan Aloysun boş-boş çərənləməsinə qulaq asmağa Oskarın bu gün həvəsi yox idi. Amma gərək bu yaxın dostu, əməkdaşı ilə də hesablaşaydı. Aloysun səxavətli söyüslərinə indiyəcən, ən azı, on-on beş dəfə dözməli olmuşdu. Dostu deyirdi ki, onun Berlindəki həyatı toyuq hinindəki bulaşıqlı tara bənzəyir. Elə həmişə «dörd divar arasında» çıxış edirsen, halbuki əsl illüziyaçının yeri yalnız və yalnız səhnədir. Öz məharətini elə həmişə nasistlərin, kələlərin, kübarların qarşısında nümayiş etdirirsin. Cənab qardaşı Hansyörq — o sığallı «filou»<sup>1</sup> da burnunu hər yerə, hər şeyə soxur. Hamı yalnız Oskara fikir verir, şöhrətə təkcə Oskar çatır, Aloys isə adicə bir xidmətçidir, vəssalam! Məgər Mantsın təklif etdiyi o gəlirli müqavilələrə buna görə tüpürmüşdü? Məgər Qabelsber-qrəştrassedəki rahat mənzilini, prüssiyalıların yanına köçməkdən qəti surətdə imtina edən qayğıkeş Katini buna görə atıb gəlmişdi?

Oskar bilirdi ki, Aloysun Berlin həyatı yalnız belə kölgəli cəhətlərdən ibarət deyil. Hər halda, dolayı suallarla müştərilərdən adamı lap mat qoyan təfərrüatları öyrənməyə dəyərdi! Hər halda, təzə, ağıllı nömrələr hazırlamağa, dəqiq işarələr tapmağa, rəngarəng kodlar düşünməyə dəyərdi! Oskar bilirdi ki, belə işlər Aloysa xüsusi ləzzət verir.

<sup>1</sup> Lotu (fr.)

Ancaq bunları deyingən dostuna xatırlatmağa ürək eləmədi. Oskarın susduğunu görən Aloys son vasitəyə əl atdı:

– Şənbə axşamı da işləyəcəyəm, sonra Münhenə gedəcəyəm! – hədəyə keçdi. – Çərşənbə günü qayıdan deyi-ləm. Bir həftə Qabelsberqerstrassedə dincəlmək lazımdır. Hər gün, hər axşam əsəbilik, qüssə-kadər... Buna heç at da dözə bilməz! Axi heç olmasa, bircə dəfə Bavariyanın o şah sakitliyində dincəlməyə haqqım çatır!

Axır ki, Tretnovgilə gəldilər və Aloys da həmin dəqiqliyə yerli-dibli dəyişdi. Çok nəzakətli, üzüyola bir köməkçiyyə çevrildi, özünü Oskar Lautenzakin məharətinə heyran qalan bir assistant kimi aparmağa başladı.

Təxminən, on beş-iyirmi adam gəlmışdı. Kişiər frak, qadınlarsa uzun ziyaflə paltarı geymişdilər. Hamısının üzündəki narahatlıq, maraq ifadəsinə nəsə bir şübhə, istehza da qarışmışdı. Frau fon Tretnov onların diqqətini bir də buna cəlb etdi ki, ustada kimlərin gələcəyini deməyib, ona görə də heç birinin adını bilmir. Sonra Aloys dedi ki, gələcək haqqındaki suallarını yazıb zərfə qoysunlar, ağızını bağlaşınlar. Möhkəm bağlanmış zərfləri bir səbətə yiğib Oskara verdi. Bunların hamısı gur işığın altında oldu...

Oskar zərfləri açmadan qarışdırıldı, sonra onları iri, dümağ əlləri arasına alıb siğallamağa başladı.

– Ağalar və xanımlar, – oturanlara müraciət etdi, – xahiş edirəm, özünüüzü sərbəst tutun. Məktubda yazdığınız sual barədə düşünmək vacib deyil. Ancaq o barədə fikirləssəniz, deməli, mənə kömək etmiş olarsınız. Əsas məsələ budur ki, müqavimət göstərməyin. Əgər mənə inanmırınsa, bu qısa seans ərzində həmin inamsızlığı bir kənara qoyun. Xahiş edirəm, məni düzgün başa düşün: heç də «inanın» demək istəmirəm, ancaq rica edirəm, həmin inamsızlıqla mənim işimi çətinləşdirməyin.

Məktubları əli ilə yoxladı, möhkəm-möhkəm sıxdı, otərəf-butərəfə çevirdi, onları açmadan yumruladı. İri, qəzəbli gözləri parıldadı, uzaqlara dikildi. Ağır-ağır, dərin-dən nəfəs aldı. Sonra başını geri əyərək gözlərini yumdu.

Nəhayət, məktublardan birini götürdü, əlində əzişdirdi. – Bu məktubu, – asta-asta sözə başladı, sanki, sözləri çətin tapırdı, – ucaboy, sarışın bir xanım yazıb. Onun bu gününü də üç ildən sonrakı həyatını da görürəm. – Qəflə-

tən gözlərini açdı, tamaşaçıların arasında kimisə axtarmağa başladı. – Məktubu siz yazmısınız, xanım, – üzük taxılmış barmağını Aloysun təsvirindən tanıdığı qadına tuşladı. – Sizi gördüm. İndi də görürəm... – Yenə gözlərini yumdu, çox qəribə, yuxulu bir səslə, tez-tez də dayana-dayana danışmağa başladı. – Bir şəhər görürəm. Cənub şəhəridir. İtalyan dilində nəsə yazılıb. O qədər də baxımlı şəhər deyil. Burada maraqlı heç nə görmürəm. Mehmanxanadasınız. Balaca, miskin mehmanxanadır. Bəs sizin kimi bir xanım nə üçün belə miskin mehmanxanaya düşüb? Bu cür adı şəhərdə nə işiniz ola bilər? Otağınıza bir uşaq gəlir. Oğlan uşağıdır. Çox nadincdir. Doqquz, ya on yaşı olar. Çox dəcəldir. Sizdən nəsə soruşur. Rədd edirsınız. Əl çəkmir. Xeyr, xanım, onu da deməliyəm ki, tərbiyəli uşaq deyil. Yeri gəlmışkən, bu uşağın taleyindən yaman qorxursunuz. Gözünüzdə əsl qorxu nişanəsi var. İndi otaqdan çıxırsınız. Maşınla gəzməyə gedirsınız. Hələ də qorxursunuz. Yan-yörənizə baxırsınız ki, bəlkə, sizi təqib edən var. – Qəflətən yenə gözlərini açdı, baxışları o dəqiqə həmin sarışın gözəli aldı. – Mənim bu gördükərim sizə heç nə demir? Bunlarda heç bir mənə görmürsünüz? Düz deyirəm?

Sarışın qadın həyecandan pörtdü, boğuq, inamsız bir səslə dedi:

– Bəli, bəlkə də, düz deyirsiniz. Dünyada o qədər haqsızlıqlar olur ki...

Bu ana qədər Oskar çox əsəbi idi. Ancaq ilk təcrübəsinin müvəffəqiyəti onun inamını xeyli artırdı. Aloysun əvvəlcədən təsvir etdiyi cənab Tişleri o dəqiqə tapdı. Bu cür sir-sifəti olan adamlarla necə rəftar etməyin çəmini yaxşı bilirdi: çox asanca bir oyundu... Belələri ilə gərək bir az sırtıq, «qətiyyətli» olasan. Qəflətən Oskarı çox dəhşətli, amansız bir dəcəllik hissi bürüdü. Bu kübarların qarşısında çox alçalmayacaq, təlxəklik eləməyəcək. O, burada oturanları deyil, burada oturanlar onu əyləndirəcək!

Ayrı bir zərf götürüb əli ilə yoxladı, «gəzməyə» başladı:

– İndisə əlli yaşlarında bir kişi görürəm, – dedi, – dərisi bozumtul-qəhvəyi rəngə çalır. Adı ya «d», ya da «t» hərfilə başlayır. Hiss olunur ki, bu kişi bir az xəstəhaldır. Mədəsi ona əziyyət verir. – Gözlərini açıb üzük taxılmış şəhadət barmağını oturanlardan birinə tuşladı: – Sizsiniz!

Cənab Tişlerin bomboz sıfəti rəng verib, rəng aldı, guya, zarafat edirmiş kimi dedi:

– Elədir, hərdən soda içirəm.

Zalda oturanlar narahat halda gülümsədilər. Oskarın bircə əzəsi da tərpənmədi.

– Siz gələcəyiniz barədə soruştursunuz, – sözünə davam etdi. – Cavab verə bilərəm. Ancaq sevindirici olmayıacaq, sizə xeyri dəyib-dəyməyəcəyini də deyə bilmərəm. Başlayım?

Onun qəzəbli sūrməyi gözləri kişiyə dikildi. Tişler baxışlarını qaçırmaga çalışdı.

– Yəni elə qeyri-adidir? – cənab Tişlerin boğuq səsinde narazılıq duyulurdu. – Cənab Lautenzak, yoxsa elə bilirsınız, deyəcəyiniz sözlər mənim həyat yolumu dəyişdirəcək? – o, əsəbiləşdi.

– Bəlkə də... – Oskar sakitcə cavab verdi. – Bəlkə də, dəyişmədi. Bu, sizin mühakimə qabiliyyətinizdən asılıdır, cənab «D» və ya «T»...

– Yaxşı, yaxşı, müdrilikinizi göstərin görək! – Cənab Tişlerin səbri tükəndi.

Oskar başını geri əyərək gözlərini yumdu:

– İndi gələcəyi görürəm, – dedi, – on il sonrəni... Bu gündən on il keçib... Meşəyə oxşayan bir yer görülürəm. Çoxlu daş var. Başdaşalarıdır. Ah, meşədə salınmış qəbiristanlıqdır. Daşlardan birini lap aydın görünürəm. O qədər də dəbdəbəli deyil. Yazısı da lap adıdır. Hərflər gözümündən qaçıır, ancaq oxuya bılırəm. Anton Tişler və ya buna oxşar bir ad yazılıb... – Qısa, əsəbi bir fasılədən sonra davam etdi, – daş çox köhnəlib... – Gözlərini açdı. – Təəssüf ki, sizə xoş xəbər deyə bilmərəm, cənab Tişler. Ancaq əvvəlcədən xəbərdar etmişdim.

Zalda oturanların hamısı narahat oldu. Cənab Tişerin rəngi daha da avazıldı, lap külə döndü, əsəbi bir gümrəhliqlə dedi:

– Hamısı boş sözlərdir; heç vaxt qoymaram ki, məni Berlində dəfn etsinlər. Bu barədə heç fikirləşmirəm də... Berlində dəfn olunmaq istəmirəm!

Oskar incə bir nəzakətlə etiraz etdi:

– Bəlkə də, heç özünüzdən asılı olmadı, cənab. Mən yalnız sizdən də, özümündən də güclü olan Qüdrətin sözünü deyirəm.

Özündən razı halda hiss etdi ki, onun bu peyğəmbərliyi zalda oturanların xoşuna gəldi. Növbəti ovunu axtarmağa başladı. Koppus sifəti çəhrayı rəngə çalan o boy-buxunlu, sarışın saçlı cənab, çox güman ki, ağır sənaye sahibi doktor Kaderaytdır. Sinayıcı nəzərlərlə kişinin yuxulu, hiyləgər gözlərinə baxdı. Bununla o qədər də asan olmayıacaq. Doktor Kaderayt məclisdə ən vacib adamdı. Hansyörq bunu xüsusi vurğu ilə demişdi.

Oskar çox da xəyalalı dalmayıb, birbaşa öz ovunun üstünə atıldı. Gözlərini bircə anlığa yumdu və açan kimi də:

– Bu məktubu siz yazmısınız, cənab doktor Kaderayt, – dedi və baş əydi. – Sizin cənab doktor Kaderayt olduğunu qəzetlərdə gördüyüüm şəkillərdən bilirəm. Ancaq indi haqqınızda deyəcəyim sözlər, – üz-gözünə ani bir təbəssüm qondu, – başqa mənbələrdən gelir.

– Buyurun, – doktor Kaderayt mehribanlıqla dilləndi. Bu boy-buxunlu, bir az da cazibədar kişinin son dərəcə aydın, incə səsi vardi.

Oskar hipnoz vəziyyəti almayıb, ayıq baxışlarını Kaderaytin hiyləgər, müəmmalı gözlərinə dikdi. Adı bir səslə, yavaş-yavaş danışmağa başladı ki, ağızından artıq söz çıxmasın:

– Sizi hərbi geyimli cənabların arasında görürəm. Görürəm ki, həmin cənabları böyük, işıqlı otaqlara aparırsınız. Dəzgahlar görürəm. Deyəsən, fabrikdir. Düz deyirəm?

– Başqa cür də ola bilməz! – Oturanların arasından istehzalı bir səs eşidildi. Söz atan balaca, zərif bir xanımıdı. Çox güman ki, doktor Kaderaytin arvadı idi. – Məlum şeydir ki, fabrik sahibi fabrikdə olar.

Zaldan ani bir gülüş keçdi.

– Xahiş edirəm, ustada mane olmayın! – Aloys nəzakətlə, ancaq ciddi bir səslə dilləndi.

Oskar hiss elədi ki, bu zərif xanım çox təhlükəlidir. Kaderayt haqqında bildiyi kasad məlumatla vəziyyətdən çıxa bilməyəcək. Əgər təzədən öz tamaşaçılarının qəlbinə hakim kəsilmək istəyirdi, bütün gücünü toplamalı, «görmək» qabiliyyətini işə salmalıdır idi. Başqa yolu yoxdu. Əgər Kaderayti öz iradəsinə tabe eləyə bilsə – udub; yox, əgər bacarmasa, deməli, uduzub!

Gözlərini yumub, daxili aləminə çəkilir. İşə bax, gelir! İçindəki o asta, həzin xışltını yenə eşidir: sanki, ipək parça

cırılır. Gözlərini yavaş-yavaş açır və özü də mat qalır: ondan qopan dalğalar doktor Kaderayı deyil, yanındakı qadını tutur. Bayaq həyasız-həyasız ona mane olan qadındı.

Onun haqqında heç nə bilmir. Ancaq istər-istəməz, nəsə deməlidir. Özü də yalnız və yalnız bəsirətinə arxalanmalıdır. Baxışları qadının üzünə sancılır. Qəhvəyi rəngə çalan, sərt, oğlana oxşayan solğun sıfəti, aydın, qonur gözləri var. Bu gözlərin başqa səmtə dönənməsinə imkan vermir və İlze Kaderayt nə qədər məğrur, kinayəli nəzərlərlə baxsa da, yad bir baxışın ona necə hakim kəsildiyini, iradəsinin əksinə olaraq, ən gizli sırlarını qoparmağa çalışdığını duyurdu.

Oskarın sıfəti ifadəsiz bir görkəm aldı, qırmızı dodaqları azacıq aralandı. Kirpikləri yenə də gözlərini yarıyacan örtdü.

— Doktor Kaderaya deyiləsi sözüm yoxdur, — dedi, — indi sizinləyəm, xanım. — Səsi yavaşıdı, tez-tez qırılmağa başladı, sanki, yuxulu idi. — Gələcək barədə sizə heç nə deyə bilmərəm, ancaq arzularınız, düşüncələriniz barədə özünüz də bilmədiyiniz şeylər deyərəm.

— Buyurun! — İlze Kaderayt nə qədər çalışsa da, səsin-dəki incəliyi, kinayəni saxlaya bilmədi.

Bir kündə hazır dayanıb gözləyən Aloys gərginləşdi. Oskarın bu hərəkəti böyük risk idi. Özündə həm hipnozu, həm də telepatiyani birləşdirən bu metoda «təlqin etmə sənəti» deyiliirdi. Yalnız əsl telepat belə şeyə risk edə bilərdi.

— Sizə elə gəlir ki, — Oskar sinayıcı bir səslə, asta-asta danışmağa başladı, — əriniz, nəhayət, özünü və bütün fəaliyyətini partiya ilə bağlamalıdır. Ancaq bunu hansı marağınsa xatırınə istəmirsiniz, sadəcə olaraq, belə xoşunuza gəlir. Bu arzunun nə vaxt özünü büruzə verdiyi günü xatırlayırsınız? Xeyr, xatırlayırsınız. Mən də sizinlə bərabər xatırlayıram. Xahiş edirəm, hamısını olduğu kimi yadınıza salın. — Baxışlarını bir nöqtəyə zillədi. Öz daxilindən, İlzenin daxilindən gələn səsləri dinlədi. — Təşəkkür edirəm, — deyə gülümsədi, — təşəkkür edirəm, doğrudan da, özünüzə əziyyət verirsiniz... Yaddaşınız durulur. İndi lap yaxşı görürəm. Yarpaqlı bitkilər olan zaldasınız. Ora istixanadır. Qış bağçasına oxşayır. Yanınızda cavan bir oğlan da var. Qara-buğdayıdır. Saçında tağ ayırıb. İçində bitkilər olan hovuza baxırsınız. Bəli, yosundur. Düz deyirəm?

– Ola bilər... – İlze Kaderayt tərəddüdlə dilləndi. Doktor iltifatlı bir maraqla, təbəssümlə yavaşdan soruşdu:

– Bəlkə, Ştokmanı deyir? Bəs demirdin ki, iki-üç həftə bundan qabaq Ştokmanla partiya barəsində danışmışınız?

– Onun səsində inamdan çox inamsızlıq vardi.

– O saçılı cənab, – Oskar davam etdi, – partiya barədə xoşagəlməz sözlər deyir. Düzdürmü? – ancaq cavab gözləmədi. – Siz, bəlkə də, etiraz xatırınə partiyani müdafiə edirsiniz. Ürəyinizdə deyirsiniz: «Əslində, belə pis xasiyyəli gənclər sizin hamınızdan yüz dəfə maraqlıdır». Qarabuğdayı oğlanın mənsub olduğu dairələr barədə nəsə kobud bir söz fikirləşirsiniz. Elə vulqar söz ki, sizin kimi xanımların ağızından təsadüfi hallarda çıxa bilər.

Doktor Kaderayt güldü.

– Elədir? – aydın, incə bir səslə astadan soruşdu və özü də cavab verdi. – Bəlkə də, elədir, Ştokman haqqında elə söz deyə bilərsən.

– Onda ilk dəfə arzulamışınız ki, sizin Frits belələri ilə deyil, o biriləri ilə oturub-dursun, – Oskar qətiyyətlə dilləndi. Gözlərini tamamilə açdı, bayaqkı kimi yuxulu deyil, adı səslə, çox da inamlı davam etdi, – haqlı olub-olmadığımı soruşmuram, çünki haqlı olduğumu bilirəm.

Aloys bir mütəxəssis kimi öz həmkarına heyran qaldı.

Doktor Kaderayt özünü elə göstərdi ki, sanki, əl çalmaq istədi.

– Pis deyil, – dedi, – heç də pis deyil, – və anı bir təbəssümlə arvadına baxdı. İlzenin də üzündə güclə hiss olunan təbəssüm vardi, qurumuş dodaqlarını yalaya-yalaya nə haqdasa fikrə getmişdi. Oskar əlini alnınə çekdi:

– Bu gün üçün kifayətdir, – mehribanlıqla dilləndi, sanki üzr istəyirdi. Dedi ki, gərginlik onu yorub. Sonra kürsüdən düşdü.

İlze Kaderayt hər şeyə şübhə ilə yanaşan adamdı və ona görə də tez təsir altına düşən deyildi. İndi də Oskarın baxışlarından xilas olan kimi özünü müdafiə etməyə başladı. Ola bilsin ki, bu lovğa, üz-gözündən qəddarlıq yağan kişi hamısını, sadəcə olaraq, özündən quraşdırırdı. Əlbəttə, onda nəsə qeyri-adilik vardi, bunu danmaq olmazdı, hələ də onun sehrindən çıxa bilməmişdi. Yaddaşını nə qədər vərəqləsə də, həmin gün Albert Ştokmanla nə barədə

danişdığını xatırlaya bilmədi. Kiminsə sənin qəlbini oxuması, kiminsə, müəyyən mənada, sənin daxilinə baş vura bilməsi o qədər də yaxşı əlamət deyilmiş! Adam özünü itirir. Ancaq eyni zamanda da maraqlıdır...

İlze bura gəldiyinə peşman deyildi.

O biri qonaqlar da mat qalmışdır və hamısı da Oskara ürkək bir maraqla baxırdı.

– Mən sizə nə demişdim? – frau fon Tretnov fəxrlə soruşdu. – Bizim Oskar Lautenzak, doğrudan da, ustad, peyğəmbər deyilmi?

– Möcüzədir! – Qonaqlar yerbəyerdən qışqırışdır. – Əsl möcüzədir! – Sonra da hamısı bircə-bircə İlze Kaderaytdan soruşdu. – Doğrudanmı, Ştokman haqqında elə düşünürdüñüz, əzizim?

Ancaq İlze dəqiq bir söz demədi:

– Ola bilər! – Sonra da özünəməxsus cingiltili bir səslə əlavə etdi: – Düzünə qalsa, heç özüm də bilmirəm.

Çox ariq görünən cənab Tişler camaati yara-yara Oskara yaxınlaşdı, yüngülçə onun ciyinə toxundu, titrək bir gülüşlə dedi:

– Çox zarafatçı adamsınız, ustad. Mənim haqqımda dediklərinizin hamısı kədərli bir zarafat idi, elə deyilmi?

Oskar ciyinlərini çəkdi.

– Ancaq maraqlıdır, – Tişler sözünə davam etdi. – Çoxunu düz dediniz. Xüsusilə, o zərif Kaderaytin ürəyini oxumağınız lap möcüzə oldu. Üz-gözündən görünürdü ki, hamısını düz tapıbsınız. Büyük məmnuniyyətlə oturub söhbət edərdim, cənab Lautenzak. – Onun səsindən səmimiyyət duyuldu. – Bəzi məsələlər barədə sizinlə məsləhətləşərdim.

Oskar çox soyuq cavab verdi:

– Katibimə müraciət edin.

Tişler ona yaxınlaşanda Aloys qaşqabağını tökdü:

– Cənablar zəhmət çəkib «Alman dünyagörüşü cəmiyyəti»nin idarəsinə buyursunlar.

Həmin anda İlze Kaderayt Oskara yanaşdı. Boybuxunlu ərinin yanında çox zərif görünürdü.

– Çox mahirsiniz, ustad, – dedi, – söz ola bilməz. Öz aramızdır, sizin haqli olub-olmadığınızı heç özüm də bilmirəm. Qonağımız çox olur. Əlbəttə, onların arasında bəzən qarabuğdayısı, saçını taqla ayıran da olub. Söhbətin siz

nasıslardan düşməsi də mümkünündür, çünki adamı buna məcbur edirsiniz. Yeri gəlmışkən, bu yaxılarda «İllüstrirte» jurnalında bizim qış bağçasının şəklini görmüşdünüz? Ancaq bütün bunlara baxmayaraq, sizdəki məharətə, çevikliyə heyran olmağa dəyər!

İlzenin səsində bayaqkı kinayədən əsər-əlamət qalmamışdı. İndi quş kimi cəh-cəh vururdu. Ağilli, qonur gözləri alışib-yanındı. Çox gözəl görünürdü. Həyasızlıqla onun dediklərinə şübhə ilə yanaşması Oskarı əsəbiləşdirdi. Ancaq bununla belə, İlze çox xoşuna gəldi: nəhəng ərinin yanında güclə seçilən zərif,ancaq şax qaməti də, oğlana oxşayan solğun bənizi də, qısa vurulmuş qara saçları da, bütün cizgiləri aydınca görünən cənəsi də, dik burnu da... Qoy nə qədər istəyir sataşın. Axırda Oskar qalib gələcək. Hiss edir ki, artıq qalib gəlib.

– Ən azı, ürəyinizdə etiraf edəcəksiniz ki, mərhəmətli xanım, – təbəssümlə, inciklikdən əsər-əlamət olmayan bir səslə dilləndi, – sizin həmin cənabla söhbət zamanı nə fikirləşdiyinizi «İllüstrirte» jurnalından çətin öyrənə bilərdim.

Doktor Kaderayt ucadan güldü.

– Sən həddən artıq tələbkarsan, əzizim, – o, İlzeyə tərəf döndü. – Həm də ədalətsiz. Kaş elə bir institut olaydı ki, mənim əlaqədə olduğum adamların ürəyini cənab Lautenzak sənin ürəyindəkiləri oxuyan kimi görə biləydi. *A la bonne heure*<sup>1</sup>, əzizim cənab Lautenzak.

İlze dediyindən dönmədi:

– Hər halda... – ancaq çox da dərinə getmədi, – frau fon Tretnovun qəyyumluq elədiyi bu cənab maraqlı adamdır, onunla tez-tez görüşmək lazımdır.

Oskara baxıb, mehribanlıqla gülümsədi, başını yırğalayaq başqa bir dəstəyə tərəf getdi. Bəsirət sahibi çox hırslındı. Eybi yox, bu balaca kübar xanımı frau fon Tretnovun qəyyumluq elədiyi cənabin kim olduğunu göstərəcək!

Ancaq hırsı tez soyudu və Aloysla evə qayıdanda kefi əməlli-başlı kökəldi. O xanımın müqaviməti ilkin qələbənin sevincini bir az da şirinləşdirmişdi. Doktor Kaderaytin münasibəti də qəlbini inciklikdən çox iftixar hissi ilə dolmuşdu...

<sup>1</sup> Əhsən, lap əntiqə (fr.)

Aloysdan çəkinməyərək onları ələ salmağa başladı:

– Nə istədiklərini heç özləri də bilmir. Eyni vaxtda həm inanmaq, həm də inanmamaq istəyirlər. Deyirlər, təcrübə həm baş tutsun, həm də səhv çıxsın. Onlara axmaq da demək olmaz, çünkü axmaqdandan da axmaqdırlar. Telepata inanmamaq, ona gülmək istəyirlər, ancaq özlərinə əziyyət verib, aparılan təcrübənin hazırlığını, texnikasını əməlli-başlı yoxlamırlar. Əksinə, onları bir az sixan kimi, bəlkə də, qeyri-ixtiyari, təcrübənin müvəffəqiyyətinə kömək edirlər. Yalnız ağıllı suallar hazırlamaq, dalbadal yağıdırmaq lazımdır. Boynuna qoymaq lazımdır ki, «sən bunu fikirləşibsən», «sən bunu görübsən», həmin dəqiqə özləri də inanmağa başlayacaq.

Aloys qaşqabağını tökərək künçə söykənmişdi.

– Burları kimə deyirsən? – donıldandı. – Mənə? Bu müdrik sözlərin hamısını sənə mən demişəm... – O əsnədi.  
– Bu Berlin həyatı bir zibil deyil. Bazar ertəsi Münhenə gedirəm.

Kete Zeverin «Rixard Vagner – örnək və təhlükə» adlı əlyazmasının üzünü köçürürdü. Tamamilə qeyri-ixtiyari yazar, ayrı şey barədə düşünürdü. Çox güman ki, xoş şey barədə fikirləşmirdi, çünkü qəşəng, enli, bir az da anıq sifətindən narazılıq yağırdı. Burnundan başlayan üç dənə sərt maili qırış enli sifətini bir neçə yerə bölmüşdü. Giriş qapısında belə bir lövhə vardı: «Kete Zeverin; istənilən cür yazır». Artıq neçə həftədir ki, həmin lövhə müştəri cəlb etmirdi. Əgər belə davam etsə, bu işdən əl çəkəsi olacaq.

Ücəboy, sarışın Kete makinanın arxasında oturub və bir dəri, bir sümük qalmış barmaqları toxmaclar üzərində tez-tez gəzişir. Ögey qardaşı Paul da «Rixard Vagner»ın qalın əlyazmasını ona görə yazdırır ki, bacısı boş qalmasın. Çünkü bu nüsxələr ona lazım deyil. Kitab Rixard Vagner haqqında yeganə tənqidçi əsərdir. Belə bir zəmanədə onu çap etməyə naşir tapa bilməz.

Burada elə yerlər var ki, hətta qızın özünü də əsəbiləşdirir. Ögey qardaşı Paul həddən artıq ağıllıdır. Kete onu çox istəyir. Etibar elədiyi yeganə adam yalnız Pauldur. Eyni zamanda, nasistlərin nə üçün qardaşı kimi adamları qətiyyətlə rədd etdiklərini də başa düşür. Paul çox yerdə Vagneri haqlı tənqid edir. Ketenin musiqidən başı çıxır və

buna görə də qardaşının mülahizələrini başa düşür. Ancaq onun öz müddəalarını mütəxəssis kimi əsaslandırması, heç kəslə razılaşmaması adamı əsəbiləşdirir.

Onunla yola getmək getdikcə çətinləşir. Ən çox da nasizm məsələsində sözləri çəpləşir. Əlbəttə, nasistlərin əsas götürdüyü prinsiplərin çoxu ağılsızdır, gülüncdür. Ketenin özü də nasistlərin yanında onların əksinə danışır. Ancaq Paulla tək qalanda bu hərəkatı müdafiə edir, onların əsl fanatikliyini, çılgınlığını tərifləyir. Paulun lovğa-lovğa nasist prinsiplərini rədd etməsi, sadəcə olaraq, adamı onunla mübahisəyə çəkir.

Kete qardaşını çox istəyir. Paul mehribandır, həddən artıq ağıllıdır, məzəlidir, xeyirxahdır. Öz ideyaları haqqında danışanda, adam ona valeh olur. Amma buna baxmayaraq, Pauldan asılı olmaq dəhşətdir və təəssüf ki, bu asılılığın da nə vaxt sona yetəcəyi hələ bilinmir.

Kete kədər içində nazik, zərif dodaqlarını bir-birinə sıxır. Neçə aydır ki, belədir. Neçə aydır ki, işi düz gətirmir. Ancaq yaxşı başlamışdı. Hiss eləyəndə ki daha atasının yanında qala bilmir, Liqnitsdən Berlinə – Paulun yanına köcdü və bununla da yeni bir həyat – əsl həyat başladı. İlk aylarda hətta babat qazanırdı. Ancaq sonradan, sanki, göz dəydi...

İyirmi dörd yaşı var, xarici görkəmi də pis deyil. Paul deyir ki, ağıllıdır. Bəs necə olur ki, belə bir adam bu Almaniyada, özü də 1932-ci ildə dəhşətli dərəcədə çətin, yarıtox yaşayır? Səhərin gözü açılandan axşamacan iş axtarır. Nə üçün o və onun kimi milyonlarla adam özünə iş tapa bilmir?

Keteyə qalsa, bu lənətəgəlmış makinaçılıqdan əl çəkər, öz arzusunun dalınca gedər, musiqi elmini öyrənər, dövrən dəyişənə, musiqi nəşriyyatlarından birində və ya başqa yerdə yaxşı bir iş tapana qədər qardaşının yazı-pozularından gələn qəpik-quruşla dolanardı. Ancaq qardaşına yük olmaq istəmir. İnadından dönmür, pul qazanmağa çalışır. Paulla Kete müxtəlif adamlar olsalar da, hər ikisinə analarından enli, çatma qavaşlar və bir də inadkarlıq miras qalıb...

İndi burada oturub makinaçılıq edir və özündən də, Pauldan da, hamidan da narazıdır. Doğrudanmı, onun

tələbləri çox böyükdür? Axi bunların nəyi böyükdür? İstəyirdi ki, mənali bir işlə məşğul olsun, vəssalam. Əgər buna haqqı çatmırısa, onda, ən azı, sevdiyi bir adamlı ailə qursun. Bir neçə məhəbbət macərası olmuş, amma heç birindən heç nə çıxmamışdı. Tək bir dəfə nəsə çıxa bilərdi, ancaq o da baş tutmadı, çünkü oğlan ikibaşlı bir siyasi tapşırıqla okeanın o tayına getdi. Qayıdanda onun özü də, gördüyü iş də qızı şübhəli göründü. Nəsə təmiz işə oxşamırdı və onunla getmədi.

Kaş nəsə bir hadisə baş verəydi. Qoy lap pis olsun, eybi yox, hər halda, indikindən yaxşı olardı! Nasistlərin programında səfəh, mənasız şeylər, vəhşilik çoxdur. Ancaq bu program utopiya deyil, yaxın gələcəyin, sabahın məramnaməsidir. Nasistlər həyatı irəli aparır, deməli, nəsə olacaq! Onlar hakimiyyəti ələ alan kimi programdakı həmin mənasız şeylər, vəhşilik öz-özünə yox olub gedəcək.

Kete makinaya təzə kağız qoyur: səhifə 319. Əlyazma yeddi yüz əlli altı səhifədir. Qardaşı Paul böyük bir şəxsiyyətin zəif cəhətlərini göstərmək üçün yeddi yüz əlli altı səhifə doldurub. Yazır ki, Vagnerin musiqisi həm şirin olduğuna görə, həm də zəhər kimi qana işlədiyi üçün təhlükəlidir və nə vaxtsa onun əks tərəfini də göstərmək lazımdır. Paulun belə böyük adamı kiçitməyə bu qədər güc sərf etdiyinə acıqi tutur. Ancaq buna baxmayaraq, yaza-yaza qardaşının fikirlərindəki incəliyə, humor hissiniə bəzən heyran qalır. Yox, Paul, doğrudan da, yazmayı bacarır!

Qapının zəngi çalınır. Tələsmədən gedib açır. Müştəri gözləməyi çoxdan yadırğayıb. Kim ola bilər ki? Yəqin, kimsə gəlmədir! Ancaq əynində uzun palto olan bu cənab müştəridir. Sərt, işğuzar sıfəti var. İçəri girən kimi, sanki, balaca otaq dolur. Soruşur ki, diktə eləsə, yaza bilərmi?! Ancaq əvvəlcə yoxlamaq lazımdır.

– Əgər yoxlamaq lazımdırsa, – deyir, – elə indi başlayaq.

Səsi çox hökmlü, amiranədir.

– Oldu, cənab, – Kete titrək səslə dillənir. Onun göstərdiyi nəzakətə azacıq kinayə də qarışib. – Əgər belə tələsikdirse, indi başlaya bilərik.

Yad adam onu diqqətlə süzür:

— Bəli, — deyir, — hələlik yoxlamaqla kifayətlənəcəyik. Elə işdir ki, diktə edəcəym adamla bir-birimizi başa düşüb-düşməyəcəyimizdən, nə dərəcədə başa düşəcəyimizdən çox asılıdır.

Beləliklə, təzə müştəri diktə etməyə başlayır, Kete də yazır. Kişi deyə-deyə gəzisir, gah Ketenin qənşərində, gah da arxasında görünür. Dediklərini yazıb çatdırmaq o qədər də asan deyil. Gah ağır-agır, hər sözü xüsusi vurğu ilə, uzada-uzada deyir, gah da çatdırmaq olmur. Dedikləri də çox dolaşıqdır, müəmmalıdır. Ancaq cümlələrində nəsə bir musiqi var və Kete də onları həvəslə dinləyir.

Bu yad adam elə fenomenlikdən danışır ki, Kete indiyəcən bu barədə eşitməyib. Adına da gah telepatiya, gah bəsirət, gah da metafizika deyir. Deyəsən, bu məfhumun dəqiq sərhədləri yoxdur. Kişi xeyli diktə eləyəndən sonra da Kete bir şey anlamır. Ancaq hiss edir ki, həmin müəmmalı sözlərin arxasında hər cür insafsız tənqidi dəf edən bir böyüklük gizlənib.

Yad adam iddia edir ki, biz — müasir insanlar qəlbimizin çox vacib keyfiyyətini — ruhları duymaq, onu yazının, nitqin hər şeyi məhdudlaşdırın, cılızlaşdırın vasitəçiliyi olmadan başqasına çatdırmaq qabiliyyətini itirmişik. «Ülu bələlərimizda belə qabiliyyət olub», — deyir. — «Torpaq yağışı necə canına çəkirdisə, onlar da insanın mahiyyətini, onun fikirlərini, hissələrini, iradə və istəklərini bir vahid kimi eləcə qəbul edirdilər. Biz yazıqlar həmin vergidən məhrumuq. Bu keyfiyyət yalnız bir neçə nəfərdə qalıb. Və həmin bir neçə nəfərə də heç kəsa qismət olmayan bir səadət və birbaşa «görmək» bacarığını təzədən yer üzündə bərqrər etmək vəzifəsi nəsib olub».

Yad adam qızı bu cür fikirlər diktə edir. Yumşaq, məxməri, tenor bir səslə deyir və adam da hər cümləsinin necə yarandığını hiss edir. Hərdən də dayanıb soruşur:

— Çatdırı bilirsiniz? Çox iti danışıram? Fikrimi aydın çatdırı bilirəm?

Bu sözləri deyən zaman səsində ağayana bir incəlik duyulur. Bəzən, doğrudan da, iti danışır. Ancaq Kete təcrübəlidir, bütün gücünü toplayır, onun sözünü kəsmək istəmir.

Kişi xeyli diktə edir. İmkan düşən kimi Kete onun gərğinləşmiş sıfətinə baxır. Danışan adamın həyəcanı, həvəsi

qız da sırayət edir. Kete hələ heç vaxt iş zamanı belə hiss-lər keçirməyib. Bu yad adam danişarkən qarşısındakını xoş hisslər bürüyür, elə bil, Fürerin özü nitq söyləyir. Onun ağızından çıxan sözlər adamı öz qoynuna alıb yırğalayır, sanki, dənizdə üzürsən, heç vaxt səni bürüyən ümidsizlik, dolaşıqlıq barədə düşünmürsən. Adama elə gəlir ki, onun qəlbinə sehrlı, xoş bir qüvvə hakim kəsilir.

Yad adam getdikcə daha çox fasılə verir. Deyəsən, qurtarır.

– Bu gün üçün bəsdir, – deyir və sonra da əlavə edir.  
– Deyəsən, çox məyus oldunuz, xanım qız. Belə şeyləri saatlarla diktə eləmək çətindir. Bunu siz hamidan yaxşı bilməlisiniz ki!

Çəkinmədən, hətta demək olar ki, utanmadan qızın uzunsov, qəşəng, zərif yanaqlarına, səriyən dodaqlarına, qonur gözlərinə, qalın qaşlarına, aşağısı azacıq irəli çıxmış alhnına, səliqə ilə daranıb düyünlənmiş (o vaxt saçı düyünləmək dəbdə deyildi) six, xurmayı saçlarına baxır. Doğrudan da, bu qızla işləmək o «armud qurusu» sümsük Petermanla işləməyin tayı deyil!

– Sizinlə işləmək xoşdur, – deyir, – adam heç həvəs-dən düşmür.

O gülümsəyir. Əslində, çox vahiməli sıfəti var, amma gülümsəyəndə nura boyanır. Kete sevinir:

– Təşəkkür edirəm.  
– Diktə zamanı fikri tuturdunuz? Yoxsa yazı texnikası diqqətinizi pozurdu?  
– Hərdən çatdırı bilmirdim, – Kete boynuna alır,  
– lakin sizin daxilinizdən qopub gələn sözlər adamı elə tutur ki, qulaq asmamaq olmur.

– Çox gözəl dediniz: daxilimdən qopub gələn sözlər!  
– Qızı tərifləyir. – İndi xahiş edirəm, «daxilimdən qopub gələn sözləri» mənim üçün oxuyun.

Kete titrək səslə oxuyur. Adam nə qədər təcrübəli olsa da, stenoqramı rəvan oxuya bilmir. Özünü toplayır, kişinin bayaq dediyi cümlələri sərbəst şəkildə, ahəngdarlıqla təkrar edir. İşə bax, təsadüfi hallarda duruxur, düzəliş verir.

– Büyük ruh yüksəkliyi ilə oxudunuz, – kişi onu tərif-ləyir.

Çox güman ki, Paul «ruh yüksəkliyi» sözünü şit hesab eləyərdi, ancaq Keteyə xoş gəldi. Hətta qızarır da. Kişi onu təzədən diqqətlə süzərək alicənəblıqla deyir:

- Mənə elə galır, bir yerdə tez-tez işləyəsi olacaqıq.
- Sonra uzun, bahalı paltosunu geyə-geyə gülümsəyir.
- Bəs mənim kim olduğumu bilmirsiniz?

Bunu elə soruşur ki, guya, Kete onu mütləq tanımlıdır. Düzü, sifəti tanış gəlir. Çox güman ki, qəzetlərdə görüb, ancaq adını xatırlaya bilmir. Qızararaq başını bulayır.

– Belə daha yaxşıdır... Daha yaxşı... – Kişi özünü sindirməq istəmir.

Həmin günün axşamı doktor Paul Kramer Nürnbergstrassedə bacısı ilə yaşadığı balaca mənzilində oturub, qelyan çəkə-çəkə şam yeməyini gözləyir. Bu arıq, uzun, donqaburun, almacıq sümükləri çıxmış, qonur gözləri enli çatma qaşlarının altından qaynayan oğlan yerini qədimi kresloda rahatlayıb. Fikri gah mətbəxdə xörək bişirən Ketenin yanına uçur, gah da yenicə başladığı məqalənin üzərinə qayıdır.

Xörək bu gün gecikir. Ancaq deyəsən, Kete nəsə dadlı yemək hazırlayıır. Mətbəxdən xoş ətir yayılır. Ötən həftə bircə axşam da evdə olmamışdı. Teatra, mühazirələrə, iki dəfə, daha doğrusu, üç dəfə də rəfiqəsi Marianna ilə gəzməyə getmişdi. Amma əynində ev xalati, ayağında çəkələk evdə rahat oturmağın da ayrı ləzzəti var!

Üzərində işlədiyi yazı çətindir. Söhbət bundan gedir ki, nasional-sosializmi almanınla qəbul etdirən onun zahiri cəhətləridir, yoxsa daxili mahiyyəti? Belə bir oçerkdə məhəbbətlə nifrətin payını dəqiqləşdirmək çox incə məsələdir. «Almanların ən səciyyəvi səhvlerindən biri budur ki, ayağının altında olan şeyi göydə axtarır». Yox, bu sözləri sitat kimi gətirmək, Şopenhauerdən həmfikir kimi istifadə eləmək yaramaz. Belə bir ciddi məqalədə onun kimi kin-küdürütlü adama əsaslanmaq olmaz.

Paul mətbəxdən gələn qoxunu ləzzətlə içinə çəkir. Kete ilə birgə yaşadığı gündən özünü çox yaxşı hiss edir. Bu birgə həyatı böyük çətinliklər bahasına qazanmışdılar. Ketenin atası – mahal məhkəməsinin müşaviri Zeverin öz ögey oğlunu, bir tərəfi yəhudü olan Paulu heç xoşlamırdı.

Vaxtından əvvəl istefaya çıxmada da məqsədi yalnız və yalnız bəhanə tapıb, qızı ilə Liqntsə qayitmaq və bununla da Pauldan aralanmaq olmuşdu. Ancaq xoşbəxtlikdən, onun niyyəti baş tutmamış, Ketenin yanında saxlaya bilməmişdi. İndi tək-tənha öz Liqntsində oturub, yəhudilərin qarasınca deyinir. Kete də mətbəxdə o kor yapalaq üçün deyil, Paul üçün can-başla işləyir.

Paul qəlyanın külünü tökür. Kete ilə münasibətini korlamaq istəmir. Söhbət təhlükəli mövzuya yaxınlaşanda, sadəcə olaraq, özünü saxlayacaq, dilini dışınə sıxacaq. Onsuz da, nasional-sosializm barədə çox deyişmişdilər. Qızın fikirləri düşdürüyü zahiri çətinliklərdən irəli gəlir. Hiss-lərə qarşı ağıllı gətirdiyi dəlilləri qoymaq mənasızdır. Özü başa düşənə kimi gözləmək lazımdır.

Bu vaxt Kete şorbanı gətirir. Paul onu ləzzətli qaşıqlayır. Buğda bişirilmiş paltus balığını da, üstünə ərinmiş yağ vurulmuş körpə kartofu da tərifləyir. Ancaq yeməyi bir az pintidir: tələsir, yeyə-yeyə tikələri güclə ağızna dürtür. Yeyə-yeyə də həvəslə çərənləyir.

Kete təzə müştəri tapdığına sevinərək qardaşının ən çox sevdiyi xörəkləri hazırlayıb. O, qəribə adam barədə danışmaq üçün girəvə gözləyir. Axır ki, həmin vaxt gəlib çatır. Kişini təsvir eləyən kimi Paul onu tanır. Şübhəsiz ki, məşhur Oskar Lautenzakdır!

– Nasist tiplərindən ibarət kolleksiyən əntiqə bir nüsxə ilə zənginləşib, – deyə gülümşəyir. – Sənin gələcək minillik Reyxinin, ən azi, bir üstün cəhəti var: bu cür qoçaqlar azad gəzir və sən də onun sayəsində səkkiz mark qazanırsan. Beşcə il bundan qabaq həmin Oskar Lautenzakı yalançılığın, firildaqcılığın üstündə dama basardılar. Ancaq indi toxunulmaz adam olub, istədiyi qədər çərənləyə bilər.

Kete də həmin adam barədə Paulla danışmaq həsrətilə alışib-yanırdı! Axı Paulla məsləhətləşməyə adət eləyib! Bir yerdə böyüküblər, sevinci də, kədəri də, azi da, çoxu da bölüşüblər. Belə günləri o qədər olub ki...

Anaları ikinci dəfə ərə gedəndən sonra günü-gündən saralıb-solmağa başlamışdı və həmin vaxt onlar bir-birinə təsəlli vermişdilər. Anaları öləndən sonra ataları Zevrinlə dolanmaq çətinləşmişdi və həmin günlərdə Paul balaca Keteyə əlindən gələn köməyi eləmişdi. Kete də,

öz növbəsində, onun sevincinə, kədərinə şərik olmuşdu. Paul atalığı Zeverinlə yola getməmişdi. Kişi onu Berlindən uzaqlaşdırmaq məqsədilə güclə Liqntsə – əmisi Bernhard Kramerin hüquq dəftərxanasında işə göndərmək istəmişdi. Ancaq Paul daş atıb, başını tutmuşdu ki, o, hüquqşunas deyil, yazıçıdır. Dalaşaraq qocadan ayrılmış, hər halda, nəsə vəd eləyən Liqntsdənsə, son dərəcə ümidiş görünən Berlin həyatını üstün tutmuş, payına düşən cüzi mirasla, yazıldan aldığı qəpik-quruşla dolanmışdı. Bəli, o da, Paul da bu çətin yolları birgə keçmişdilər...

İndi arzularına çatıblar, Berlində tək yaşayırlar, birbirinə daha da bağlanıblar. Paul rəfiqəsi Marianna ilə sözleşəndə, gəlib ürəyini yana-yana bacısına açır. Kete ifti-xarla deyəndə ki bu gün bir-iki mark qazancı olub, elə bil, dünyani Paula bağışlayırlar. Bəli, yalnız Paulla məsləhətləşəndən sonra Kete ən xırda məsələlərdə belə nə edəcəyini yaxşı bilir...

İndi Ketenin daha çox yandıran budur ki, qardaşı onun Lautenzak adlı həmin adamlı görüşünə belə diqqətsiz yanaşır. Bədbəxtliyə bax: siyaset araya düşən kimi sözləri düz gəlmir. Qardaşının səbirsizliyi təzə müstərinin gətirdiyi sevinci büsbütün korladı!

Paul hələ də yeyə-yeyə şən halda çərənləyir. Heç xəbəri yoxdur ki, bacısının ovqatını korlayıb.

– Axi sən hər şey üçün cavabdeh deyilsən, – Paul barışiq əlaməti olaraq Oskar Lautenzak məsələsinə nöqtə qoyur.

Kete susur. Paul hələ də yeyir. Axır ki, başını qaldırır və bacısının narazı qaldığını görür.

– Nəsə elədim? – az qala, qorxa-qorxa soruşur.  
– Balıqdan üstümə ləkə düdüd?

– Özünü bilməməzliyə qoyma! – Kete kədərlə dillənir, həssas sıfəti qəlbinin titrəyişindən xəbər verir. – Heç kəsi bəyənmirsən. Nədənsə ruhlanmayı bacaran adamların hamisini axmaq hesab edirsən. Sadəcə olaraq, kiminsə bir başqasını məntiqlə, ağılla deyil, başqa keyfiyyətlərin köməyilə nəyəsə inandırıa biləcəyini inkar edirsən. Sən həmişə adamin mənfi cəhətini görürsən!

Bəs Paul bu təhlükəli mövzudan qaçmağı qərara almamışdı?

— Yaxşı, — deyir, — əgər xoşuna gəlirsə, bu dəfə mənfi cəhətə üstünlük verərəm və rahatca balığımı yeyərəm.  
 — Sonra bir neçə kartofu yaxşı-yaxşı əzərək ərinmiş yağı qarışdırıq-qarışdırıq əlavə edir: — Başa düşürəm, Kete, çox şeydən xoşun gəlmir, nəsə bir çıxış yolu axtarırsan. Mən, heç olmasa, hiss etdiklərimi yazıya köçürürəm. Bu, çox şeyi dəyişə bilməsə də, hər halda, təsəllidir. İndisə bu kartofların işinə baxım!

Yenə də boşqabına tərəf əyilir.

Paul nə qədər dəcəllik etsə də, Kete onun sözlərini, bir növ, üzrxahlıq, kobud çıxsa da, nəvaziş dolu bir təsəlli cəhdidi kimi qəbul edir. Məlum məsələdir ki, Oskar Lautenzak haqqında dediyi o sözlərlə heç də Ketenin xətrinə dəymək istəmirdi. Bəlkə də, həmin sözlərin bəziləri həqiqətdir. Ancaq qız çox da dərinə getmək istəmir. Həddən artıq dərinə gedən adam axırdı boğula bilər.

Kete boşqabları dəyişəndə, Paul deyir ki, Breslau radiosu onun «Foss» qəzetində çıxmış «Kütłə psixologiyası» adlı oçerkini verəcək.

— Qəzetlərin çoxu onu təkrar çap edəcək, — deyir.  
 — Yəqin ki, «Faşizm və dil» məqaləsinin ingilis dilində təkrar çapı üçün qonorar da yaxınlarda gəlib çıxacaq. Bu ayın maddi tərəfi pis olmayıacaq. Üstəlik də, sənin təzə müştərin.

Paul gülümsəyir. O gülümsəyəndə ariq sıfətində sırtıq, ağıllı, mehriban bir təbəssüm parıldayıır. Eybi yox, qoy sataşşın, Kete, onsuz da, incimir. Gedib alma piroqu və sıyıq qaymaq gətirir.

— Pul gələn kimi özünə təzə kostyum tikdirərsən, — deyir. — Qəhvəyi kostyumun ələ gələsi deyil. Yaxası didilib, şalvari sökülüüb, dirsəyi də o qədər sürtülüb ki, adamın şəkli düşür. Heç bilmirəm, Marianna bu kökdə səninlə çölə necə çıxır?

— O, mənim daxili aləmimə vurulub! — Paul ağızdolusu cavab verir. — Pul gəlib çıxsa, sən özünə nəsə tikdirərsən.

Kete etiraz edir:

— Boş-boş danışma! Mənim hər şeyim var. Ancaq sənin o qəhvəyi kostyumunu geymək, doğrudan da, ayıbıdır. — Sonra qətiyyətlə dedi. — Sabah Krauzenin yanına gedirik.

– Elə şey yoxdur. Əgər yaziçı Paul Kramer cildini dəyişmək istəyirsə, dərzi Krauzenin yanına heç vaxt getməz. O təzə kostyum gərək klassik dərzinin əlindən çıxsın.

– Yaxşı, onda Vaytsın yanına gedərik.

– Çex klassikləri o qədər də pis olmur. Ancaq heyif ki, Vaytsa da tikdirə bilmərəm. Deməli, Vaytsa tikdirə bilmədiyim və Krauzeni də istəmədiyim üçün ictimaiyyət uzun zaman mənim o qəhvəyi, güzgülü kostyumumla kifayətlənəsi olacaq. Yaxşı, bəs təzənin rəngi necə olacaq?

– Əlbəttə, kül rəngində.

– Kül rəngində? – Paul nəsə duruxdu. – Bəs yaşilla necəsən?

– Allah xatırınə, yaşıl olmasın, – Kete bozardı.

– Allah xatırınə, niyə olmaz? – Paul xoşladığı rəngi müdafia etməyə başladı. – Yaşıl Haynrix<sup>1</sup> də həmişə yaşıl geyirdi və buna baxmayaraq, haqqında roman yaxşı çıxıb. Gəl belə şərtləşək. Kete, pul çox gəlsə, sənin üçün kostyum, mənə də pencək tikdirərik. Özü də Vaytsa. Sənin xətrinə, kül rəngini seçərik. Durnabılığı rəngində! Çox gözəl səslənir və adamda xoş duyğular oyadır. Razılaşdıq? Gərək o külrəngi kostyum elə olsun ki, əynimə geyəndə, nə Lautenzak, nə də onun sehrbazlığı mənə çata bilsin.

Üç gündən sonra yad adam yenə də Ketenin yanına gəldi.

– Sizinlə görüşməyimə çox şadam, cənab Lautenzak, – qız onu sevincə qarşılıdı.

Oskar oturub yerini elə rahatladi ki, deyərdin, həmişə gəlib-gedən adamdır və keçəndəfəki materialın işlənmiş variantını diktə etməyə başladı. Əgər Paul fikri dəqiq ifadə etməyən cümlələrin üzərində işləyə-isləyə onları cilalamaqdan böyük zövq alırdısa, Oskar Lautenzakin bu sahədə bəxti gətirmir, lazım olan, yerinə düşən sözləri tapa bilmirdi. Əksinə, özünə nə qədər əziyyət verirdisə, cümlələri də o qədər dolaşlı çıxırdı. Axırda əsəbiləşərək, başladığı cümləni ortada kəsirdi və elə yarımcıq da qoyurdu.

Balaca otaqda gəzışə-gəzışə onu ibarəli sözlərlə doldurmağa başladı. Diktə edəcəyi ocerkdən danışdı və dedi ki,

<sup>1</sup> Yaşıl Haynrix – realist İsveçrə yaziçisi Qotfrid Kellerin (1819–1890) «Yaşıl Haynrix» romanının baş qəhrəmanı

bu qabiliyyəti vergi olsa da, ağır yükdür. Kete hiss etdi ki, kişi, əslində, ona deyil, özünə müraciət edir. Çox güman ki, fikrini sözə çevirmək üçün yanında kiminsə olması vacibdi...

Getməyə hazırlaşanda dedi ki, məqaləni iki-üç gündən sonra diktə edəcək. Qapıya çatanda soruşdu ki, Kete başqa yerdə işləyə bilərmi? Onun kimi bir adam üçün öz mənzilində, doğma divarların arasında işləmək daha asandır.

Ketenin böyük bir sevinc hissi bürüdü və azacıq da qorxdu. Onu evinə dəvət edən kişidən xoşu gəlsə də, ləp uzaqlardan Paulun həmin adam haqqında dediyi nifrət dolu sözlər eşidilir, qızı xəbərdar edirdi.

Sanki, onun nə fikirləşdiyini duyan Oskar sözünə davam etdi:

— Bilirsinizmi, xanım qız, mənim şəxsi katibim var. Ancaq qəlbimin dərinliklərindən qopub gələn sözləri ona bildirmək istəmirəm. Belə məsələlərdə müəyyən münasibətdə olduğum adamlarla işləmək isteyirəm.

— Nə vaxt gəlim?

Oskardan olsa, «elə sabah» deyərdi, ancaq özünü saxlayıb:

— Üç gündən sonra, — dedi.

Həmin üç gün ərzində də Oskar özünə yer tapa bilmədi.

Aloys sözünün üstündə dayanaraq Münhenə getmiş və heç kəs qalmamışdı ki, Oskar bu üç günün acığını üstünə töksün. Fikrini dağıtmaq üçün «Unter den Linden» küçəsindəki zərgər Poznerin yanına gedib, brilyant üzüyə baxdı. Bircə üzük üçün bu qədər pul vermək axmaqlıqdır. Ancaq qəti qərara gəlmışdı. Pulunu bir neçə aya vermək şərtilə onu götürdü.

Evə qayıdır, kitabxanaya keçdi, böyük bir təntənə ilə Tretnovun bağışlığı möhürlü üzüyü öz puluna aldığı üzüklə dəyişdi. Oskara hərdən elə gəlirdi ki, əli çox böyükdür, çox kobuddur və o dəqiqə də Tirşenroytun yaratdığı maska gözləri önündə canlanıb, onu dilxor eləyirdi. Ancaq bu üzüklə barmağı bir-birinə çox yaraşırdı. Özü də əsl üzükdü: yaraşıqlı, iri...

Amma həmin üzüyün bəxş etdiyi sevinc də onun fikrini Kete Zeverindən çox uzaq saxlaya bilmədi. Bu qızı

– makinaçı Keteyə hakim kəsilmək arzusu ilə alışib-yandı. Həmin qız bütün varlığı ilə Oskarınkı olmalıdır. Onu mütləq öz toruna salmalıdır. Məgər onun bu bəsirəti «insanı tora salmaq» sənətinin bir qolu deyildi? Özünə sübut etməlidir ki, boynuna düşmiş sehrbazlıq, firldaqqılıq sənəti onun «insanları tora salmaq» qabiliyyətinə təsir etməyib!

Bəs nəyə görə məhz Keten? Adicə qızdır, beləsi Berlinlədə yüzlərlə, minlərlədir. Yaxşı, qoy onun üz-gözündən yağan inadkarlıq başqalarından çox, gözləri də qaynar olsun! Axı Oskar da ərköyündür, özünə nə qədər desən, qəşəng, adlı-sanlı, əsilli-nəcabətli qadın tapa bilər!

Bəs Oskara nə olub? Qırx üç yaşı var, ancaq bütün fikri-zikri Ketenin yanındadır, sanki, hələ də gimnaziyada oxuyan cavan oğlandır. Ən çox da ürəyinə od salan qızın düyünlənmiş saçları altından görünən boyundur. Dərisi dümağdır və nə qədər zərif olsa da, sərtliyi bilinir. Hərdən onun arxa tərəfində gəzişə-gəzişə diktə edərkən bu zərif boyunu qucaqlamaqdan özünü güclə saxlayırdı. İndi də bu barədə fikirləşəndə qollarını həmin boyuna dolamaq, onu bərk-bərk sixmaq istəy...

Axır ki, üçüncü gün gəlib çatdı. Qız gəldi. Ekzotik görkəmli Əli onu dəbdəbəli qəbul otağından keçirib, geniş, bərbəzəksiz kitabxanaya gətirdi. Oskar bənövşəyi xalatda qızı gözləyirdi. Ancaq deyəsən, onun yaşadığı ev Keteyə təsir eləməmişdi. Çox sadə, demək olar ki, kasib geyimmiş bu qız Oskarın evindəki dəbdəbəyə adı bir şey kimi baxırdı!

İşgüzərlinqə makinanı çıxardı, nəhəng yazı stolunun arxasına keçib gözləməyə başladı.

Həm qızdan, həm də özündən narazı qalan Oskar diktəyə başlayır. İndi də özlərini hamidan ağıllı hesab eləyən rasionalistlərə qarşı hücuma keçir. Bu mövzu ona rahatlıq vermir. Ravlıçek barədə düşünür, qızışır, ilhamı coşur. Amma bugünkü sözləri Keteyə təsir etmir. Hamısı hədə-qorxudur, mənasız hay-küydür. İstər-istəməz, Paulu xatırlayıb: belə bir vəzifənin öhdəsindən o çox bacarıqla, inamla gələr. Kete indi heç özünü də başa düşə bilmir. İlk görüşlərdə Lautenzakin hansı keyfiyyətləri onu özünə çəkmişdi? Qəflətən Paulun nifrət dolu sözlərinin mənasını anlamağa başlayır. Doğrudan da, onun hər şeyi hoqqa-bazlıqdır: özü də, mənzili də, «işi» də...

Lakin məyusluğunu bildirmək istəmir. Ona diqqətlə qulaq asır, dediklərini vicdanla stenoqram edir. Ancaq Kete bunu nə qədər gizlətməyə çalışsa da, Oskar öz seh-rinin əridiyini hiss edir, qanı qaralar. Məgər o, üç gün həsrətlə gözlədiyi qadın deyildimi? İndi heç Oskar da özünü anlamır...

Buna baxmayaraq, qızın biganəliyi onu özündən çıxarıır. Dayanır, həyəcanla deyir:

– Bu gün dediklərimə inanmırıñız. Mənə inanmayan adamla işləyə bilmərəm. Sizdə yaranan o düşməncilik hissi mənə mane olur.

Kete etiraz etmir. Oskar bu sözləri deyəndə gözlərini bir nöqtəyə dikib dayanır, özünü çox nəzakətli, laqeyd aparıır. Belə də olmalıdır, çünki adı makinaçıdır, gəlib onun üçün yazır...

Qəflətən, heç özü də bilmədən, özünün də xəbəri olmadan Oskarın içində o həyasız istək təzədən baş qaldırır, bu qızı əsil etmək, büsbütün, heç kəslə bölüşmədən onun bütün varlığına sahib olmaq istəyir. Elə böyük istəkdir ki, onunla heç cür bacara bilmir...

Var-gəl etməyə başlayır, sözünə davam edir, qızla deyil, özü ilə danışır. Ancaq səsi mehribanlaşır, dediyi sözlərdə nəsə bir tələsiklik, yaltaqlıq duyulur.

– Bədbəxtliyə bax, – deyə sizildiyir, – siz də özünüüzü məndən gizləyirsiniz. İnsana həyat həvəsi bəxş edə bilən adama nadir halda rast gəlmək olur. Mənim boynuma düşən vəzifə çox çətindir. Müasir dünya bayağı maddilik-dən başqa nəyinsə mövcud olduğunu qəbul etmək istəmir. Ruhi aləmə, hiss orqanlarına birbaşa daxil ola bilmə-yən ideyalara inam yaratmayı öz vəzifəsi hesab eləyən adam gərək ən kobud vasitələrdən belə çəkinməsin, hər bir müvəffəqiyətini iri hərflərlə yazılmış şüara çevirsin.

Ağlı Keteyə deyir ki, bu ibarələrə aldanma. Ancaq ilk görüşdə keçirdiyi şirin duyğular, donuqluq, sərməstlik onu yavaş-yavaş təzədən öz qoynuna almağa başlayır. Yox, bu kişiye qarşı insafsızlıq elədi, Paulun dediklərinə uydu. Nə barmağında par-par yanın üzük, nə də bu zövqsüz dəbdəbə onun əsl mahiyyəti ola bilməz. Bunların hamısı yalnız öz iradəsindən asılı olmayaraq istifadə etdiyi zahiri əlamətlərdir. Kete bunu əvvəlcədən başa düşməliydi...

Oskar hiss edir ki, lazım olan ahəngi təpib, keçmiş bağlılıq bərpa olunub. Bu, onu daha da həvəsləndirir, qanadlandırır. Hələ sən bir xoşbəxtliyə bax: qəflətən daxilindən qopan həzin səsi eşidir, elə bil, nazik ipək xışılı ilə cirilir və «görməyə» başlayır. Özündən asılı olmayaraq həyəcanlanan Kete görür ki, Oskar Lautenzakin sıfəti ifadəsiz görkəm alır, qeyri-ixtiyari çənəsi sallanır, gözləri qızın üzünə sancılar, iti baxışları onun daxilinə yol axtarır və yavaş-yavaş bütün canına, qanına işləyir. Bəli, qeyri-ixtiyari, həm də səadətlə, ləzzətlə qəlbində gizlətdiyi sirləri bir-bir ona «açmağa» başlayır.

Oskar duruxa-duruxa, sözləri uzada-uzada deyir:

– İndi sizi mənə qarşı qızışdırın adamı da görürəm.

Və doğrudan da, Paulu təsvir edir. Özü də bədxahlıqla, nifratlı təsvir edir. O dəqiqə bilinir ki, heç nəyə inanmayan, hər şeydən vacib olan «bəsirət»ə şübhə ilə yanashan Pauldur.

Rəngi saralmış Kete diqqətlə ona qulaq asır. Oskar hər şeyi açıb tökür, qızın indiyəcən Paulda görmədiyi xasiyyətlərdən danışır. Beyninin harasındasə ilisib qalmış sağlam düşüncə qızı deyir ki, bu kişi ögey qardaşı haqqındaki məlumatları haradansa öyrənə də bilər. Ancaq bu şübhə bərkiyib fikir olmamış əriyib gedir. Üzündəki çəş-qınlıq, ürkəklik, heyranlıq ifadəsi aydınca sezilir.

– Düz deyirəm? Düz deyirəm? – Kişi zorla «hə» cavabı almaq istəyir. – Siz bu adamdan canınızı qurtarmalısınız, – deyə coşqunluqla tələb edir. – Siz həmin adamın nəfəs aldığı havada qala bilməzsiniz!

Doktor Frits Kaderayt duş qəbul eləyəndən sonra hamam xalatı geyinib, yumşaq taxtda uzanmışdı və ləzzətlə siqaret çəkirdi. Hələ bir neçə dəqiqə də belə uzanmaq olar. Paltarını dəyişib, axşam yeməyinə getmək üçün vaxtı çatar. Kaderaytlar ailəsi qonaq gözləyir: cənab Hitleri və partiyanın digər görkəmləi xadimlərini.

Bəli, Kaderayt nasistlərlə, bir növ, müqavilə bağlayıb. Qərara alıb ki, partiyanın tərəfinə keçsin, ona maddi cəhətdən yardım etsin. Artıq bəzi partiya rəhbərlərini öz müəssisələrinə şərik eləyib və həmin müəssisələrin də çoxunu hərbi zavoda çevirəcək. Əlbəttə, bu, böyük riskdir. Əger

partiya tezliklə hakimiyət başına gəlməsə, əgər partiya beynəlxalq müqavilələrin əksinə olaraq, tezliklə silahlanmağa başlamasa, böyük itkiyə məruz qalacaq.

Həmişə olduğu kimi, *le jeu est fait*.<sup>1</sup> Onu maraqlandıran götürəcəyi gəlir deyil. Çox varlıdır və ona görə də belə böyük riskə getməyə haqqı yoxdur. Ancaq onu cəlb eləyən də həmin riskin özü olub. Çox böyük oyundur və onun da belə oyunlardan xoşu gəlir. Nasistlərin siyaseti hər şeyi ölçüb-biçən ağıldan uzaqdır. Onunku qanqster romantikasıdır, vəhşi ehtirasıdır...

Boy-buxunlu, sariyanız kişi hamam xalatında uzanıb gülümsəyir. Deməli, bu axşam partyanın hörmətli cənabları ilə bir yerdə olacaq. Əslində, heç «cənab» da deyillər. Onları, hərdən İlzenin dediyi kimi, «proletar» da adlandırmış olmaz. Sadəcə olaraq, bir yığın avantüristlərdir, səfillərdir. İstər onun, istərsə də başqa sahibkarların gündən-günə həyəsiyləşən fəhlələrin, kəndlilərin üstünə qısqırtlığı muzdu lu əsgərlərdir. Belə şəxsi ordunu saxlamağın özü də böyük risk tələb edir. Yaxşı, fəhlələri susdurandan sonra özləri həmin banditlərdən necə aralana biləcəklər? Eybi yox, belə işlər çox olub, bir yol tapılar...

Dostlarından bəziləri bu nasist kələləri ilə görüşəndən sonra gedib əllərini yuyurlar. Lakin o, yəni Frits Kaderayt Hitleri – bu böyük sirk ustasını, bu gülünc, əzəmətli təlxəyi, sözün həqiqi mənasında, xoşlayır. Oskar Lautenzaka da rəğbəti var. Özündəki o qəribə, vahiməli istedəda həddən artıq hoqqabazlıq, əllaməlik qatan bu adam da maraqlıdır. Nasistlər onu öz tərəflərinə çəkibsə, deməli, çox yaxşı iy duymaq qabiliyyətləri var. Şübhəsiz ki, Oskardan çox xeyir görəcəklər. Hətta İlze kimi bir sırtığın da diqqətini cəlb eləyib. Özü də lazımlı olduğundan çox...

Frits Kaderaytin təbəssümü gülüşə çevrilir. Deyirlər ki, o, ağıllı tacirdir, böyük hesabdardır, təşkilatçıdır. Əslində, heç birindən deyil. Əgər belə olsayıdı, nasistlərin bu səfəh, sərgüzəştli siyasetinə heç vaxt qoşulmazdı. Əsl tacir heç vaxt bu balaca, kasib, çılgın və təhlükəli İlze fon Enqelke ilə evlənməzdı...

Astadan köksünü ötürüb, ləzzətlə gərnəşdi, sonra durub geyindi. Güzgüdə özünə baxdı. Frakda pis görün-

<sup>1</sup> Hər şey qurtarib. (*fr.*)

mürdü. İlzenin otağına getdi. Arvadı da artıq geyinib qurtarmışdı. Əynində tünd-mavi rəngli paltar vardi.

– Yenə də qəşəng görünürsən, – dedi. – Çox da həyəcanlısan. Deyəsən, o cənab vəhşilərin gəlişinə sevinirsən.

– Əminəm ki, çox maraqlı olacaq, – İlze cavab verdi.

– Bu, əvvəlkilərə oxşamır. Sən necə fikirləşirsən, bəlkə, bizim peyğəmbərdən xahiş edək ki, şam yeməyindən sonra öz məharətini göstərsin...

Kaderaytin ağıllı, müəmmalı gözləri arvadına dikildi:

– Deyəsən, bu Lautenzak sənə heç rahatlıq vermir, – deyə gülümsədi.

– Axi sənin də xoşuna gəlib! Boynuna al ki, elədir.

– Düzdür, – Frits Kaderayt təbəssümlə etiraf etdi.

– Onda nəsə var. Ancaq nə olduğunu heç Allahın özü də bilmir.

– Sən özünü olduğundan da artıq rasionalist göstərisən, – İlze etiraz etdi. – Əgər Tretnovgildəki yiğincəq olmasayı, nasistlərlə belə tez alverə girərdin? Düzünü de: sənin qərarını həmin yiğincəq tezləşdirmədi? Lap az da olsa?

– Əgər bu qərarı kimsə tezləşdiribsə, – Kaderayt nəzakətlə etirazını bildirdi, – deməli, uzaq başı, sən olubsan. Telepat bunu çox düz tapdı.

Əri elə gülümsədi ki, İlze onun dediyi sözlərin ciddi və ya kinayəli olduğunu kəsdirə bilmədi.

Sonra qəbul otağına keçdilər. Artıq ilk qonaqlar gelmişdi. Hitler xəbər göndərmişdi ki, bir az gecikəcək və xahiş etmişdi ki, ona görə şam yeməyini təxirə salmasınlar.

Ancaq Oskar tez gəlmışdı və yaxşı da formada idi. Führerlə belə bir məhdud dairədə təzədən görüşmək ümidi onu yaman həvəsləndirmişdi. Xüsusən də, bu görüş üçün Hansyörqə deyil, məhz özünə minnətdar olması Oskara ləzzət verirdi. Hitlerlə görüşə əvvəlcədən hazırlanmış, Hansyörqdən, hətta o iyrənc Petermandan siyasi vəziyyəti bütün xirdalığınacan öyrənmişdi. Belə bir hazırlıqla Hitlerin qəlbini yol tapa bilməsə, qoy öz bəxtindən küssün!

Əvvəlcə, doğrudan da, istədiyi alınmadı. Düzdür, İlze bu gün qabaqından da qəşəng görünürdü və hamının, xüsusən də qraf fon Tsinzdorfun çox xoşuna gəldi (ona bir az da bu təsir elədi!), ancaq o, Oskarı yalnız ötəri, dalğın

bir təbəssümlə salamladı və stol arxasına keçəndə də lap uzaq oturdu.

Hitler gəlib çıxanda da gözlədiyi canlanma olmadı. Führer çox yorğun, fikirli, narahat görünürdü. Reyx prezidentliyinə seckilər yaxınlaşırıldı. Bir neçə gündən sonra onun namizədliyi irəli sürülməli idi və ona görə də qəti qərara gəlməliydi.

Bir xeyli mənali-mənali susdu. Sonra da gözlənilmədən uzun bir nitq başladı, seckilər və parlament sistemin-dən danışdı. Çox ilhamla danışındı, sanki, kiçicik bir dairədə deyil, mitinqdə çıxış edirdi. Lakin bura mitinq deyildi və içəridəkilərin xoş niyyətlə ona qulaq asmasına baxmayaraq, Hitlerin bu bələğətli nitqi ürəklərə od salmaqdansa, onları buza döndərdi. Özü də bunu hiss etdi və qəflətən danışmağa başladığı kimi, qəflətən də susdu, xəyal dəryasına cumdu.

Oskar Führerlə bu görüşü çox gözləmişdi və indi arzusuna çatanda məlum oldu ki, onun qəlbinə yol tapmaq çətin olacaq. Ancaq ümidiñi üzmədi. Özünü toplayıb, ürəyində möhtərəm qonaqdan xahiş etməyə, and verməyə başladı ki, ona tərəf baxsın və doğrudan da... Hitler başını qaldırdı, gözlərini Oskara zillədi, sanki, yanına çağırıdı.

Oskar qalxıb ona tərəf getdi. Hansyörqdən, Peterman-dan eşitdiklərini özlüyündə bir daha təkrar etdi: məğlub olacağını əvvəlcədən duyan Hitler qoca Hindenburqa<sup>1</sup> qarşı onun namizədliyinin verilməsinə çox könülsüz razı olmuşdu və bunu da yalnız partiyanın nüfuzunu qorumaq xatirinə eləmişdi...

Führer elə həmin dəqiqə də şikayətlənməyə başladı:

– İşimiz çox çətin gedir, əziz Lautenzak. Partiyanın keçdiyi yol daşlı-kəsəklidir.

Bütün qonaqlar susub, ehtiramla Führerin telepatla söhbətinə qulaq asırdı. Oskar nə deyəcəyini ölçüb-biçəndən sonra təmkinlə sözə başladı:

– Sizin kimi müdafiə qüdrətinə çox etiqadla yanaşan bir adam üçün hərbi xidmətləri olan qoca feldmarşalla rəqabətə girmək çətindir.

– Mənim daxili aləmimdə gedən mübarizəni çox sər-rast ifadə etdiniz, əziz Lautenzak.

<sup>1</sup> Hindenburg – Paul fon Hindenburg (1874–1934) reyxşmarşal olmuşdur; 1925-ci ildə Almaniyanın prezidenti seçilmişdir.

Oskar ehtiramla təsəlli verdi:

– Prezident çox qocadır, mayn Fürer! Sizinsə cəmi qırx iki yaşıınız var. Son ayaqda kimin qalıb gələcəyi məlumdur.

– Bəli, – Hitler hiss ediləcək dərəcədə ruhlandı, – mənim də bu son ayağa çox böyük, əsaslı ümidi var. Başqa cür də ola bilməz.

Onlar göz-gözə dayandılar və hiss etdilər ki, buradakı küberaların arasında yalnız ikisi – yəni bələdiyyə idarəsi katibinin oğlu ilə gömrükxana inspektorunun oğlu bir-birinə daha yaxındır. İkisi də şan-şöhrətə çatmışdı! İndi bu küberalar nəinki onları qəbul edir, hətta ehtiram göstərir, ətrafına yiğişib, ağızlarından çıxan hər sözü göydəcə qapırlar!

– Çox düz başa düşmüsünüz, partaygenosse, – Fürer ani sükutdan sonra dilləndi. – Məcburiyyət qarşısında qalıb qoca feldmarşalla mübarizə apardığım üçün dişim bağırlığını kəsir.

– Bütün tariximiz boyu görkəmli adamların hamısı bu ürəkağrısını çəkməli olub, – Oskar Fürerə təsəlli verdi.

– Hələ məktəbə gedərkən Hildebrandla Hadubrandın<sup>1</sup> haqqında o gözəl alman nəgməsini böyük ürəkağrısı ilə oxumuşuq. Ata ilə oğul döyüşməli olur. İkisinin də darməndən eyni qan axır, ikisinin də qəlbi qəhrəmanlıq eşqi ilə döyüñür. Ancaq buna baxmayaraq, döyüşməli, o qanlı qılıncla bir-birini öldürməlidirlər. Adam heç özü də bilmir ki, nə üçün belə olmalıdır! Axi ata ilə oğul döyüşməz! Ancaq neyləyəsən, tale məcbur edir.

– Elədir, elədir... – Fürer başını fikirli-fikirli tərpətdi. Elə həmin anda da Valkirianın qanadlarının şaqquiltisi qulaqlarında səsləndi. – Tale adamı məcbur edir. Buna görə də miskin, mənasız ağıl susmalıdır, çünkü ən dərin köklərə vara bilmir. – Hitler daha da ruhlandı. – Həmin köklər bizim qanımızdadır, əziz Lautenzak.

Oskar dediyi sözlərin əks-sədəsini eşidən kimi cəsarətləndi:

– Bəli, kimin alnına hakim olmaq yazılıbsa, çox şeyə dözməli, çox şeyi udmalıdır!

– Siz mənim mübarizəmi qismən şair kimi cilaladınız, – Hitler onun dediklərini təsdiqlədi.

<sup>1</sup> Hildebrand və Hadubrand – IX əsrдə yaranmış ilk alman yazılı abidələrindən biri olan «Hildebrandt nəgməsi»nin baş qəhrəmanları – ata və oğul

Deyəsən, telepatla söhbətdən sonra Fürerin qırışığı açıldı. İyirmicə dəqiqə vaxtı qalmışdı və həmin müddətdə qonaqların bir neçəsi ilə həvəslə söhbət etdi. Hətta cingiltili gülüşü də eşidildi. Bu gülüş növünü aktyor Karl Bişofun yanında çox məşq eləmişdi. Vidalaşarkən doktor Kaderaya dedi:

- Çox gözəl gecə oldu. Təşəkkür edirəm, cənab doktor Kaderayt.
- Xoşunuza gəldiyi üçün çox şadam, cənab Hitler.
- Ziq hay!
- Hayl, cənab Hitler!

Fürerin kefini açdığı üçün cəmiyyət Oskarı daha da yüksək tutmağa başladı. Yalnız Frau Kaderayt ona hələ də təlxək kimi baxırdı.

- Görürsünüzümü, – kinaya ilə dilləndi, – hətta Füreri də əyləndirmək şərəfinə nail oldunuz.

Amma Oskar özünü çox soyuqqanlı apardı. Sakitcə, az qala, sırtıq nəzərlərlə onun sərt üzünə baxdı, sonra da zərif bədənini təpədən-dırnağa süzdü.

Oskar özünə də inanırdı, ona da...

Paul işləyirdi. Asta, məlahətli bir səslə diktə edir, Kete də yazırırdı. Gəzişə-gəzişə cümlələrində düzəliş edirdi. Gah yavaş deyir, gah coşur, gah da əl-qolunu ölçürdü. Tələsəndə səsi ucalır və bir az da fisildayırdı. Kete ilə zərrə qədər də hesablaşmırıldı. Hərdən çəşir, ancaq o dəqiqə də səhvini düzəldirdi. Kete nəsə soruşmaq istəyəndə səbirsizliklə əlini yellədirdi.

O, təzə bir sehrbazlıq zəmanəsinin yarandığı barədə məqalə yazırırdı. Deyirdi ki, hakim siniflər bu cür inkişafın tərəfdarıdır. Kütlə başa düşməlidir ki, əsas bələni özlərindən uzaqlaşdırmaq üçün ən sadə yol bəzi məntiqi nəticələri həyata keçirməkdir. Sehrbazlıq, mistik təsəvvürlərsə kütləni bu arzuolunmaz mülahizələrdən çəkin-dirməyin ən asan yoludur. Nəyisə arzulamaq, xəyalə dalmaq düşünməkdən qat-qat asandır, qat-qat rahatdır və adamı da yaxşıca məst edir. Əqli düşüncə tərzindən ardıcıl şəkildə istifadə etməksə insandan əzab-əziyyət, cəsarət tələb edir. Tənbəl adam bir az çətinə düşən kimi bütün gücünü toplayıb, ağılla düşünmək və bu çətinliyi öz

gütünə aradan qaldırmaq əvəzinə Allaha, möcüzəyə bel bağlayır, onlardan kömək umur.

Məhz bu səbəbdən də müasir Almaniyada dumanlı, müəmmalı fikirlərə maraq çoxalıb. Məhz bu səbəbdən də Hitler və onun kimilər kütəni Marksdan, Freyddən çox cəlb edir.

Kete həvəssiz yazırıdı. Düzdür, Paulun aydın, iti zəkasından xoşu gəlirdi, ancaq bu quru nəzəriyyədən nə fayda? Heç vaxt konkret bir şey təklif eləmir, hamısı boş əllə-məçilikdir!

— Heç bilirsən, yazdığınıca nə hala düşürsən? — Paul qəflətən ona müraciət elədi. — Dediklərim səni niyə sancılardırır?

Kete bilmirdi ki, ürəyindən keçənlərin hamısı üzündən aydınca oxunur. Heyrətlə gözlərini bir nöqtəyə dikib dayandı. Ancaq görkəmindən peşmançılıq deyil, inadkarlıq yağırdı.

— Yaxşısı budur, «Sosioloji cəmiyyət»ə heç getməyim, — Paul qətiyyətlə dilləndi. — Bəlkə, bir yana çıxaq, Kete? Ya kinoya, ya da restorana gedək.

— Mənim Oskar Lautenzakla görüşüm var!

Kete bu sözləri deyəndə azacıq qızardı. Ancaq səsin-dəki inadkarlıq aydınca sezildirdi.

Paulun ariq, qaynar sıfətinə nəsə bir qəzəb, ümidsizlik ifadəsi çökdü. Qız tələsərək gözünün qabağında o təlxəyin qurduğu fanatizm toruna düşmüdü. Paul çox çalışmışdı ki, onu sərsəmliyin əlindən alısın, «beynində qımlı-dayan qurdları tapıb başını əzsin». Ancaq ağılın gətirdiyi bütün dəlillər qızın sərsəmliyi qarşısında aciz qalmış, qardaşından eşitdiyi iradlar, istehzalar onun qəlbində baş qaldırmış ehtirası daha da alovlandırmışdı. Paul bilirdi ki, indi də Lautenzak haqqında nəsə bir pis söz desə, bacısı dəhşətli inadkarlıqla onu müdafiə edəcək.

Qız yaman yüzünü gəldi. Qəlyanının külünü təmizləyə-təmizləyə əbəs yerə beyninin dərin qatlarında Ketenin xəbərdar edə biləcək sözlər axtardı. Elə sözlər ki, qızın xətrinə dəyməsin. Ancaq tapa bilmədi və ona görə də susdu.

Kete qardaşının ürəyindən keçənləri duydular. Ah, çox böyük həvəslə dərdini onurla bölüşərdi. Çünkü Oskara olan məhəbbəti (bəli, bu, məhəbbət idil!) kədərqaşlıq bir səadət idi və indi də çəkdiyi iztirabları bölüşməyə adam axtarırdı.

Paul qardaşı, ən yaxın dostu idi, ancaq qızı Oskara tərəf çəkən o müəmmalı hissələr barədə nəsə deməyə acizdi. Uzaq başı ya shit zarafat eləyər, ya da Oskarın ünvanına amansız tənqidlər yağıdrardı. Ancaq Keteyə indi nəyisə araşdırmaq lazım deyildi. Həmin adamdan təsəlli, ümid umurdu.

— Yaxşı, onda «Sosioloji cəmiyyət»ə gedim! — Nəhayət, Paul əsəbi bir laqeydiliklə dillənib, paltarını dəyişmək üçün yan otağa keçdi.

Tək qalan Kete özünü danlamağa başladı ki, Paula qarşı insafsızlıq elədi, onun zəhmətini, əziyyətini qiymətləndirmədi.

Oskar heç vaxt onun qəlbindəki ziddiyətlərə baş vurmağa çalışmadı. Düzdür, psixoloji vəziyyətlər haqqında dediklərinin hamısı boş-boş sözlərdi, ancaq heç fikirləşmədən qızın ürəyindən keçənləri lunatik kimi duyurdu. Heç vaxt öz müvəffəqiyətləri, dəbdəbəli evi ilə öyünmürdü. Ürəyindən keçə də, Keteyə heç vaxt pul təklif eləmirdi. Bunun əvəzində elə diqqətli hədiyyələr seçirdi ki, qız onları heç bir vicdan əzabı çəkmədən götürürdü. Məsələn, musiqi haqqında elmi kitablar, partituralar bağışlayırdı. Bəzən də ingiliscədən tərcümələr etdirir və ya buna bənzər işlər tapşırardı. Bəlkə də, bunların heç biri ona lazım deyildi...

Oskar danışanda, Oskar yanında olanda Ketenin qəlbini həyat hərarəti ilə dolurdu. Hər dəfə də onun heç nədən nəsə düzəltmək bacarığına heyran qalırdı. Ancaq sonradan onun dediklərini götür-qoy edəndə hər şey əriyib gedir və görürdü ki, hamısı cəfəngiyat imiş. Oskarın o gurultulu sözlərinin arxasında dərin bir boşluq duyulurdu...

Oskar hiss edirdi ki, Kete indi onun ixtiyarındadır. Bilirdi ki, onu lap asanca öz yatağına sala da bilər. Ancaq bu, Oskar üçün kifayət deyildi. Keteyə bir neçə dəqiqə və ya yarım saat sahib olmaq istəmirdi. İstəyirdi ki, qız bütün varlığı ilə onunku olsun, Oskara inansın. Buna görə də gözləyirdi. Tələsiklik eləyib, işi korlamaq istəmirdi.

Nəhayət, bir gün ona elə gəldi ki, vaxt çatıb.

— Bura baxın, Kete, — dedi, — daha bu cür işləmək olmur. Sizinlə açıq danışmaq istəyirəm. Siz o ölüyə vay, diriyə pay olmayan büroda çox əziyyət çəkirsiniz. Bəlkə, gəlib mənim yanımda işləyəsiniz?

Kete çoxdan bilirdi ki, belə təklif olacaq. Bunu istəyirdi də, istəmirdi də... Avazımış yanaqları allandı, üzündəki üç dənə qırış dərinləşdi.

– Mənə sədəqə lazım deyil! – titrək səslə cavab verdi.

– Bu çox mənasız bir meşşan mülahizəsidir! – Oskar özünə xas olmayan sərtliklə dilləndi. – Belə mülahizə ilə canınızı məndən qurtara bilməzsınız. Sadəcə olaraq, sizin kimi bir qızın səksən-doxsan markın xatırınə cənab Müllərin, cənab Şultsun ticarət müqavilələrini çap etməsinə adamın heyfi gəlir. Gəlin mənim yanımıda işləyin.

– Axi sizin Petermanınız var.

– Özünüz çox gözəl bilirsiniz ki, mənə siz lazımsınız. Elə burada olmağınız mənə çox kömək eləyir, ilham verir. Özünüüz elə göstərməyin ki, guya, təzə söz eşidirsiniz. Lap birinci gündən bildim ki, mənim yanımıda işləyəcəksiniz. Pulum olmasaydı da, deyəcəkdir ki, o işi burax, mənim yanımıda işlə. Onda da ac qalardınız...

– Paulun işini ata bilmərəm! – Kete qətiyyətlə bildirib, böyük bir maraqla Oskarın buna nə deyəcəyini gözlədi. Əgər onun yerinə Paul olsaydı, ağıllı, kinayəli bir cümlə ilə kifayətlənərdi. Oskarsa, sadəcə olaraq, qardaşı üçün işləməyi yasaq edəcək. Ancaq Kete də onun sözünə baxmayacaq.

Lakin Oskar bunların heç birini eləmədi və yalnız dedi:

– Yaxşı, elə isə ögey qardaşınız Paul üçün işləyin!

– Onun üzündə yavaş-yavaş sırtıq, amansız, qətiyyətli, nif-rətli bir təbəssüm düyünlənməyə başladı. Bu təbəssümlə Paul Krameri iki böldü. Bəlkə də, əsəbiləşib özündən çıxsayıdı, ən ağıllı tənqidə əl atsaydı, belə kəskin alınmazdı.

Sonra o, dümağ, kopuş, həm incə, həm də kobud əlləri ilə Ketenin qucaqladı. Barmağındakı iri qaşlı təzə üzük qızın ətinə işlədi, ağrıldı. Kete qorxa-qorxa, eymənə-eymənə, ağrıya-ağrıya, ehtiras içində qovrula-qovrula onun ağuşuna siğındı və ağıllı qardaşının bütün iradlarını unutdu...

Sığareti nazik dodaqları arasında oynadan Hansyörq oturduğu dərin kresloda çox cılız görünürdü. Qaşları çatılmışdı və qaynar gözləri balaca bir kitabçanın səhifələri üzərində sürətlə gəzisiirdi. «Alman xronikası» adlı aylıq

jurnalın son nömrəsi idi və Paul Kramerin «Sehrbazlıq zəmanəsinin qayıtması» adlı məqaləsini oxuyurdur.

«Alman xronikası»nda işləyən cənabların bu barədəki mülahizələrini təbəssümlə qəbul elədi. Cənab doktor Kramer pis yazmirdı. Hansyörq onun yazdığını qiymət verə bilər, çünki müəyyən mənada, o da mütəxəssisdir, bir zamanlar «Şimşək»də işləyib. Ancaq «Şimşək» «Alman xronikası»ndan pis çıxırı. Elə «Almanıyanın ulduzu» da pis çıxır. Lakin tirajı birinci nömrədən sonra iki yüz mini keçdi. Bəs «Alman xronikası» nə qədər tirajla çıxır? Uzaq başı, qoy üç min olsun...

Xeyr, cənablar, bu gün əsas məsələ bir az yaxşı və ya bir az pis yazımaqdə deyil. Zəhmət çəkib bunu da nəzərə alın! Gözəl sözlər, ritm, mənəviyyat arxayın vaxtlar üçündür ki, uzun çəkən həftənin sonunda dincələ biləsən. Ədəbiyyat qonaq otağı kimi bir seydir, cənablar. Ancaq müasir Almaniyada qonaq otağı yoxdur – hər otaqda dörd adam yatır. Ədəbiyyatın vaxtı keçib, cənablar, sürüsüb aradan çıxb. Necə deyərlər, *requiescat in pase*.<sup>1</sup>

«İnsana yüz min illər ərzində böyük bir çətinlik hesabına öz daxili aləminin, mənəviyyatının xirdaca bir guşəsini işiq-landırmaq nəsib olub. Gəlin güclə qopardığımız o balaca guşəyə təzədən qaranlıq düşməyə qoymayaq.»

Hansyörq irişir, təzə siqaret yandırır. «Qaranlıqdan niyə belə qorxursunuz, möhtərəm cənab Kramer? Qaranlığı niyə qoymayaq? Axi çox adamin işiqda gözləri ağrıyır. Çoxu da, yəni hər min nəfərdən doqquz yüz doqquzu özünü qaranlıqda daha yaxşı hiss edir.

Sizin bu bərbəzəklı, gurultulu çağırışınız gecikib, cənab doktor Kramer. Sizin «işığınız» həmişəlik sönməyə məhkum olunub. Biz hakimiyətə gələn kimi (özü də mütləq gələcəyik!) sizin təki incəlik, ritm axtaran cənabların kökünü kəsəcəyik. Dönmədən, özü də bircə zərbə ilə hamınızın kökünü kəsəcəyik! Hamınızın axırınıza çıxacağıq! Belə şeylərdə biz heç nəyə baxmırıq!»

Cılız Hansyörq dərin kreslosunda oturub siqaret çekir, irişirdi. Çox güman ki, yəhudü olan bu cənab Kramer dövrün əlamətlərini o qədər də pis duymayıb, hətta Hansyörqün özü üçün də dumanlı olan bəzi məsələləri çox aydın, çox gözəl təsvir edib. Ancaq işin yoxdur, cənab Kramer və

<sup>1</sup> Bu dünyanın özündəcə dəfn olunub. (*lat.*)

onun yəhudiləri, onların arxasında gedən ziyalı sürünləri öz dəqiq qavrayışları ilə səhv nəticə çıxarıblar. Hansyörq və onun adamları isə öz dumanlı hissiyyatları ilə çox düzgün nəticəyə gəliblər.

Bunların hamısı gün kimi aydır. Zülmət dolu bir aləmdə yaşaya-yaşaya özünü işqli dünyada yaşayan adam kimi aparmaq olmaz. Buna öyrəsmək lazımdır, cənab doktor Kramer.

Eybi yox, vaxt gələr, özümüz öyrədərik!

Kramer? Paul Kramer? Hansyörq bu ada qəzet-jurnalarda çox rast gəlib. Ancaq o həm də... hə, hə, düzdür, məşhur Kete Zeverinin qardaşıdır...

Kete tikan olub, Hansyörqün gözlərinə batır. Özü də yalnız ona görə yox ki, Petermanı sıxışdırıb tədricən aradan çıxarı. O qızda adama qarşı dəhşətli bir tənqidi münasibət var. Bəlkə də, qardaşından keçib ona. Adama elə baxır ki, deyərsən, qarşısındaki əclafların əclafıdır. Heç kimə də olmasa, Hansyörqə elə baxır. Yəqin ki, Oskarda da çox eyib tapır. Ən çox da «bəsirət» məsələsində onunla dil tapmaq çətin olar. Ancaq yenə də Oskarla yatır, cənab qardaşının etirazı onu yolundan döndərə bilmir. Ancaq qəhbə, doğrudan da, gözəldir – söz ola bilməz! Düzdür, Hansyörqün zövqünə görə bir az uzundur, arikdir, lakin buna baxmayaraq, ləzzət verə...

Heyif ki, bunların hamısı quru-quru sözlərdir. Qadın sarıdan bəxti heç gətirmir. Hətta şan-şöhrəti də kömək eləyə bilmir. Ona qadın lazımdır – özü də əsl qadın! Qəribədir ki, həmişə də Oskara meyil eləyən qadınlara gözü düşür. Elə məhz bu qadınlardan da ürəyinə yol tapa bilmir. Ancaq Oskar onlara bircə dəfə baxan kimi hamısı əriyib muma dönür. Hansyörqün də bəxtinə çıxanlar Karfunkel – Lissi kimiləri olur. Amma o əclafın, o heyvanın, yəni Oskarın yaman bəxti var. Hər yerdə hamının əziz-xələfi olur. Hətta çox ciddi olan ataları da onu çox istəyirdi. Anası haqqında da heç danışmağa dəyməz...

Əgər Hansyörq olmasaydı, o əclaf indi Münhendə oturub, iki yüz əlli markın ümidiñə qalmışdı. Ancaq bunu yaddaşından süpürüb atıb. Nankor itin biridir!

«Gələn həftəyə də üç min ala bilərəm?» – bunu elə soruşur ki, sanki, kolbasa satılan mağazaya girib, bağır

qiyməsi istəyir. Sənin istədiyin o üç mini haradansa çıxar-  
maq üçün hər dəfə yaxşıca baş sindirməq lazımdır, əzizim! Partiyanın xərcləri artır, prezident seçkiləri üçün aparılan təbliğat işləri ağızını geniş açıb pul istəyir. Ona görə də başqa sahələrdə qənaət etmək lazımdır. Hər şeydən əvvəl də mədəni tədbirlərdə. Həmin mədəni tədbirlər də «Alman dünyagörüşünü yayan çəmiyyət»dir, «Almanıyanın ulduzu»dur, Oskardır, Hansyörqün özüdür...

Ancaq bu cür qayğılar onun vecinə deyil və ona görə də lovğa-lovğa ciyinlərini çəkir, belə işlərdə həmişə Hansyörqü qabağa itələyir. Lakin Hansyörq də dözən deyil. Hamisini o nankor heyvanın üzünə oxuyacaq, onun burnunun üstünə vuracaq...

Elə buna görə də Hansyörq qardaşı ilə növbəti görüşdə zəhər tuluğuna döndü. Dedi ki, «Almanıyanın ulduzu»nu yalnız Oskarı təbliğ etmək üçün açıblar. Ona görə də cənab peyğəmbər zəhmət çəkib, bir az hərəkətə gəlməlidir.

Oskar da lovğa-lovğa cavab verdi ki, okkultizm haqqında yalnız ilham gələndə yazmaq olar.

– İlhamı bax! – Hirslənmiş Hansyörq istehza elədi.  
– Hamısı cəfəngiyatdır! Köhnənin tənbəlisən, vəssalam! Heç olmasa, mənə qulaq as, frau fon Tretnovdan möhkəm yapış. Hələ maddi cəhətdən o qədər təmin olunmayıbsan ki, öz çörək ağacını kəsəsən.

Oskar heç səsini də qaldırmadı:

– Ağlını itirmisən, nədir? Bəlkə, mənə qadınlarla necə davranmağın da yolunu göstərəsən? Mən əyyaş deyiləm!

«Mən» sözünü xüsusi vurğu ilə dedi. Hansyörq də təmkinini pozmadı:

– Elə isə, icazə ver, yadına salım ki, barmağındakı üzüyün pulunu hələ tam verib qurtarmayıbsan. Əgər Hildedən möhkəm yapışmasan, zərgər Pozner yaxın günlərdə onu barmağından çıxaracaq.

Oskarın canından ani bir üşütmə keçdi, amma tezçə də özünü ələ aldı:

– Əzizim Hansyörq, sən belə şeyləri özünə çox dərd eləmə, – soyuqqanlılıqla qardaşına təsəlli verməyə başladı. Sonra da özündən razi halda əlavə etdi, – qraf Tsinzdorf da sənin pul məsələlərində çox qorxaq olduğundan şikayətlənir.

– Boş-boş çərənləmə! – Hansyörq hırslandı, solğun, kəsmiyə oxşayan sıfəti səyirdi. Tsinzendorfdan ləp zəhləsi gedirdi. Ulrix Tsinzendorf onunla Proellin arasına girmişdi və heyvan Manfred də qrafi həmişə Hansyörqə qarşı qızışdırıldı. Hansyörq həddini aşanda Proell yalnız gülümsəyir və iki-üç gün təkcə Tsinzdorfu qəbul edirdi. Belə olan tərzdə Hansyörqün yaltaqlanmaqdən başqa çarəsi qalmırıldı. Bundan əlavə, Tsinzdorfa qadın məsələsində də paxillığı tuturdu. Qadınlar gənc Ulrixə Oskardan çox yaxınlaşır, onun məğrurluq, amansızlıq yağan qəşəng sıfətinə vurulurdular. Onun qatil kimi həmişə qan qoxuması həmin qadınların ehtirasını daha da coşdururdu. Bu lovğa, ağızıqatlıqlı kübar balası indi də Hansyörqü öz qardaşına xəsis, xırdaçı kimi tanıtırımaq istəyir və malbaş Oskar da ona inanır. Az qaldı qardaşının üzünə tüpürsün. Ancaq çətinliklə də olsa, özünü saxlaya bildi:

– Özün hamidan yaxşı bilirsən ki, mən xırdaçı deyiləm. Amma Tsinzendorf da verdikcə istəyir. Adama da həmişə xəsis deyir. Bizim qardaşlıq münasibətimizə bu cür lovğalıqla nifrat eləyən ikinci adamı indiyəcən görməmişəm. Yoxsa ona pul veribsən? – Hansyörq qəflətən çox soyuq, kəskin bir tərzdə soruşdu.

– Elədir! – Oskar, sanki, qardaşına açıq verirdi.

– Bəs necə!.. – Hansyörq acı-acı dilləndi. – Tsinzendorf kimi adama yox demək olmaz. Belə bir qrafla oturub-durmaq şərəfinə nail olmaq üçün gərək pul da verəsən!

Oskar özünü təmizə çıxarmaq istədi:

– Sənin o simic qənaətciliyini ört-basdır eləmişəm.

– Bircə qəpiyini də geri ala bilməyəcəksən. Alsan, adımı dəyişərəm. Qəbz verib?

Oskar öz uzaqqörənliyi ilə fəxr eləyə-eləyə başını tərpətdi.

– Səfehin biri səfeh! Qraf Tsinzendorfun yaşadığı cəmiyyətdə pulu etibara, inama görə verirlər. Əvvəlcədən də bilirlər ki, geri qayidian deyil. Ulrix Tsinzendorfdan qəbz alana bax! Gedib hər yerdə yayacaq ki, iyrənc yəhudinin biri – sən, baş girləməklə məşğulsan. İndi səninlə müqayisədə, hətta mən özüm də kübaram, bədxərcəm. Bəs o qəbzi neyləyəcəksən, ay səxavət sahibi? Yoxsa Tsinzdorfu məhkəməyə verəcəksən? Bu işə ləp bişmiş toyuğun da

gülməyi gəlir. Partiya sənin üçün öz təmizliyi ilə öyünən ticarət müəssisəsi deyil. Biz də Deqqenburqda deyil, ibtidai insanların yaşadığı bir məşədəyik. Burada kağız, sənəd deyil, cəngəllik qanunları hökm sürür. Həmin qəbzi də saxla, ayaqyoluna gedəndə yanını silərsən.

Oskar pərt oldu. Qəlbinin lap dərinliklərində şübhələnməyə başladı ki, qardaşı, bəlkə də, düz deyir. Hiss elədi ki, Tsinzendorf qorxulu adamdır. Əslində, özünə çox lazım olan pulu tovlayıb Oskarın əlindən almaq elə allahlıq iddiasına düşmək kimi bir şeydi!

«Peyğəmbər»in kefi əməlli-başlı pozuldu, nə edəcəyini bilmədi.

– Elə bütün günü bəd xəbər gəlir... – açıqlı-acıqlı şikaytləndi. – Gərək sənin o yağlı sözlərinə aldanmayıb, Münhendəcə qalaydım.

– Səni adam eləmək çətin məsələdir, – Hansyörq dedi.

Kete heç bir şey olmamış kimi, yenə də qardaşının yanında qalırdı. Hərdən Oskarla münasibətini Paula başa salmağa çalışır, onunla məsləhətləşmək istəyirdi. Hiss edirdi ki, qardaşı ona kömək eləməyə çox can atır, ancaq öz fikirlərini ifadə etmək üçün seçdiyi sözlər qızı təsəlli idən çox kədər gətirirdi.

Oskarı ona sevdirən, lovğalığı ilə barışdırın bəzi keyfiyyətlərdən söhbət salır, hoqqabaz Oskar Lautenzakın daxilində gənc, sadəlövh bir oğlanın gizləndiyindən xəbər verən məzəli əhvalatlar danışındı. Ancaq bunların heç biri Paula çatmırıldı. Bir dəfə də yenə bu barədə danışarkən, qardaşı onun sözünü ən çox sevdiyi bir cümlə ilə kəsdi:

– Mənasız şeydir.

Həmin gündən sonra Kete qardaşının yanında Oskarın adını çəkmədi. Bu məsələni Paulsuz yoluna qoymalıydı. Əslində, qardaşının ona yazılı gəlirdi. Hiss edirdi ki, bacısı ilə necə dil tapmağın yolunu tapa bilmir və buna görə də onun «beynində qımıldayan qurdları tapıb başını əzmək» cəhdindən əl çəkdi. Qorxurdu ki, bacısı bu sərsəmlilikdən yalnız acı təcrübənin köməyilə xilas ola bilər.

Bələliklə də, heç biri ürəyindəkini demirdi. Bir-birinə yaxşı bələd idilər: ikisi də hövsələsiz, inadkardı. Qorxurdlar ki, bircə sözlə münasibətləri pozular və bunun da axırı

uzun ayrılıq olar. Buna da heç vaxt yol vermək olmazdı! Paul Ketenin itirmək istəmirdi. Kete də qardaşının əlindən çox hirs-lənsə də, onu özünə həmişə dayaq bilirdi. Paulun bütün varlığı Oskara qarşı çevrilmişdi ki, bu da qızı çox lazımdı. Oskara olan məhəbbətinin əsininə çevrilmək istəmirdi.

Paul indi yalnız evdə deyil, hər yerde nasistlərlə qarşılaşırdı. Adamı o qədər əsəbiləşdirirdilər ki, daha dözmək də olmurdu. Hər tərəfi bürümüşdülər, itə daş atırdın, gedib onlara dəyirdi. Heç yanda da bu pozğunluğun qarşısını almaq üçün ciddi tədbirlər görülmürdü. Hamı onlardan qorxur, güzəştə gedirdi. Adamin lap ürəyi bulanırdı. Get-dikcə də daha çox naşir və redaktor bu nəhəng rəqiblərdən çəkinir, Paula deyirdilər ki, nasistlərə qarşı hücumu dayandırmasa, onunla əməkdaşlığı son qoyacaqlar. Paulsa həmin tör-töküntüyə qarşı hücumlarını gündən-günə artırırdı. Nə qorxu, nə də ehtiyat taniyırı. Tez-tez Hitlerin çıxış etdiyi iclaslara gedir, yerindən söz atır, hətta yumruq davasına çıxırı. Bir dəfə də onu evə çox pis vəziyyətdə getirdilər. Amma qorxuya düşmüş Keteyə heç nə demədi. Qız onun nə üçün, necə döyüldüyüünü başqalarından öyrəndi.

Paul və onun naşiri cənab Kipenrat «Eden» mehmanxanasının restoranında oturmuşdular. Yerləri divardakı oyuqda idi. Cənab Kipenrat «Rixard Vaqner» məqaləsini nə üçün çap eləmədiyi ona başa salmağa çalışırdı.

Söhbət fırlanıb başqa məsələlərin üstünə gələndə Paul bacısının Lautenzakla içəri girdiyini gördü. Oyuqda oturduğu üçün onu görmək çətindi, amma Paul onların bala-ca rəqs meydançası yaxınlığında yer axtardıqlarını, necə oturduqlarını, sifariş verdiklərini müşahidə edə bildi. Və böyük bir ürəkağrısı ilə gördü ki, Oskar yaraşıqlıdır, restoranda oturanların hamisindən seçilir.

Cənab Kipenrat bu bəd xəbəri verib qurtardığına görə sevindi və dedi ki, getməlidir. Paul qaldı. Oyuqda oturaraq qonur gözlərini kədərlə bacısı ilə düşməni oturan tərəfə zillədi.

Oskar hiss etdi ki, kimsə ona düşmən gözü ilə baxır. Axtarmağa başladı. Nəhayət, oyuqda oturmuş arıq, çatma-qas, almacıq sümükləri çıxmış donqaburun kişini gözləri aldı. Paulu üzdən tanımadı.

– O cənab sənin ögey qardaşın deyil ki? – qəflətən qızdan saymazyana soruşdu.

Kete qızardı.

– Sənə elə gəlmirmi ki, gözünü zilləyib bizi elə baxması sırtıqlıqdır? – Oskar ani sükutdan sonra yenə soruşdu.

Kete borclu qalmadı:

– Hər halda, Paulun da «Eden»də oturmağa ixtiyarı var.

Lakin üçü də pis vəziyyətdə qalmışdı. Paul yerindən tərpənməyib diqqətlə onlara tərəf baxdı, gözlərini çəkdi, təzədən bir də baxdı. Gördü ki, Oskar özünü ona nisbətən daha inamlı hiss edir. Onu tər basdı. Öz acizliyinə acığı tutdu. Belə ölüvaya Oskar kimisinin bircə yumruğu bəs eləyərdi.

Oskar özünü çox laqeyd aparır, şən halda nəsə danışırı. Ancaq əslində, narahat idi. Qəflətən boşboğazlığına ara verib, ani, sərt bir təbəssümlə dedi:

– Bu sırtıqlığın cəzasını çəkəcək! – Qızın təşvişlə ona baxdığını görüb, bir az da açıqlandı. – Qorxma, dava salmaram. Heç nə də olmayıacaq. Sadəcə olaraq, əylənmək istəyirəm.

Xeyli beləcə oturdular: Oskarla Kete balaca rəqs meydancasının yanındakı stolda, Paulsa öz oyuğunda... Heç biri irəli düşmək istəmirdi. Oskarla Kete rəqs etdilər, geri qayıtdılar, oradan-buradan danışdılar. Paul da öz oyuğunda oturub, qəzetləri bir-bir oxudu. Xeyli keçəndən sonra, nəhayət, Paul xidmətçini çağırıb pulunu verdi. Həmin andan etibarən Oskar nəzərlərini rəqibindən ayırmadı. Gözlərini əvvəlcə onun üzünə dikdi, sonra yandan, ləp axırdı da arxasında baxdı. Baxışları ilə də düşmənini oyuqdan qapıyaçan izlədi. Bu yol hər ikisinə uzun göründü. Paul düzgün yeriyirdi, sanki, müqəvvə idi. Oskar gözlərini ondan çəkməyərək qəzəb dolu bir nəşə ilə dedi:

– Bax indi sənin cənab qardaşına səkkiz yazdıracağam!

Kete qorxa-qorxa, intizarla qardaşının necə yeridiyinə baxırdı. Yerişini tamam itirmişdi, sanki, qabağı görmürdü. Nəhayət, fırlanan qapıya çatdı. Lakin çıxa bilmədi, qapı ilə birlikdə dolanmağa başladı. Çox gülünc vəziyyətə düşmüştü, adamin ləp yazığı gəlirdi. Yaxşı ki, bu çox davam etmədi – heç bir dəqiqə də çəkmədi. Ancaq həmin an Keteyə, çox güman ki, Paulun özünə də əbədiyyət qədər

uzun göründü. Axır ki, qapıcı fırlanan qapını dayandırıb, onu bu qəribə vəziyyətdən qurtardı.

Həmin gündən sonra, hətta lap yaxın olduqları vaxtda da Kete Oskarın daxilində gizlənmiş o sehri qüvvədən qorxmağa başladı.

Oskarın peyğəmbərliyinə əsasən yaxın zamanlarda yazısı pozulmuş bir başdaşı gözləyən cənab Tişler bəzi təfərrüatları dəqiqləşdirmək məqsədilə, çox çətinliklə də olsa, onun qəbuluna düşə bildi. Əvvəlcə «Alman dünyagörüşünü yayan cəmiyyət»də ondan elə çox qonorar istədilər ki, gözü kəlləsinə çıxdı. Sonra da xeyli iltizamnaməyə qol çəkəsi oldu: ustadi aldatmayacaq, aldığı məsləhətləri gizli saxlayacaq və həmin məsləhətləri yerinə yetirərkən ziyan düşərsə, Lautenzaki məhkəməyə verməyəcək...

Beləliklə, üç dəfə məsləhətə geldi. Oskar da ona Hansyörqün örətdiyi kimi çox dəqiq məsləhətlər verdi. Cənab Tişlerin iqtisadi marağı doktor Kaderaytın marağına oxşayırıdı. Ancaq Kaderayt çox səbirli adamdı, uzağı yaxşı görürdü və onun getdiyi yolla getmək cənab Tişler üçün son dərəcə təhlükəliydi. Ona görə də cənab Tişlerin müəssisələri axşamğa başladı və məlum oldu ki, doktor Kaderayt hüquqi əsaslarla onun daxili işlərinə müdaxilə edə bilər. Cənab Tişler bir də gözünü açıb gördü ki, doktor Kaderaytın şirkətləri onu araya alıb sıxışdırır və heç bir çıxış yolu da qalmayıb.

Cənab Tişlerin rəngi getdikcə külə dönürdü. Açığını Oskara tökür, hər yerdə aldandığından danışır, peyğəmbəri söyürdü. Hətta bəzi qəzetlər də bu işlə maraqlanmağa başladılar. Oskarsa cənab Tişlerin bu hücumlarına lovşa-lovşa çiyinlərini çəkməklə cavab verdi. Heç Hansyörq də həmin hücumları vecinə almadı. Cənab Tişler iltizam verdiyi üçün Oskarı məhkəməyə də çəkmək olmazdı. Hansyörq müxbirlərə dedi ki, cənab Tişler, bəlkə də, telepati düzgün başa düşməyiib. Onun fikrincə, bu iş son ayaqda Oskar üçün yaxşı bir reklam olacaqdı. Camaat fikirləşəcəkdi ki, hətta iri sənaye sahələrinin də məsləhət aldığı bu adamda nəsə var.

Cənab Tişler axırda özünü güllə ilə vurub öldürdü.

Oskar bu xəbərdən üşəndi. Əslində, peyğəmbərlilik eləyib ona deyəndə ki axırı lap yaxınlaşıb, sadəcə olaraq, zarafat etmək istəmişdi. Yoxsa bu təsadüf idi? Bəlkə, elə taleyin özü onun təsadüfən dediyi həmin sözləri həyata

keçirmişdi? Bəli, onun peyğəmbərliyi məkan etibarı ilə də dübbədüz çıxdı. Çünkü cənab Tişlerin varisləri maddi çətinlik üzündən onun müqəddəs arzusunu yerinə yetirə bilmədilər və Tişleri vətənində deyil, Berlində – meşə qəbiristanlığında dəfn etdirilər.

Oskarın çəşqinligi çox tez keçib-getdi, öz taleyindən qorxmaq əvəzinə, nəsə razılığa bənzər hisslər keçirməyə başladı, sanki, özü də özünə heyran qalmışdı. Adı, soyuq-qanlı bir maraqla cənab Tişlerin qəzetlərdə çıxan şəklinə baxdı, onun peyğəmbərliyinə vurulan işarələri oxudu. Əgər o, doğrudan da, ətrafına zülmət saçırıda, deməli bu, dəhşətli, cansızıcı deyil, tilsimli bir zülmətdi!

Kete isə bu hadisəni başqa cür qəbul etdi. Növbəti görüşdə Oskara yaxınlıq vermədi, özünü buz kimi soyuq apardı. Oskar qızı bələddi və ona görə də mübahisəyə girişmədi. Bunun əvəzində «Almaniyanın ulduzu» üçün məqalə diktə etməyə başladı. Zəiflik, sentimentallik zəmanəsi haqqında dumanlı fikirlər söylədi. Dedi ki, məhv etməyin şəfali ulu qüdrətini görməyə bu zəmanənin cəsarəti çatmır. Ölməsən, yarana bilməzsən, öldürməsən də yarada! Telepatin ulu keçmişimizə baş vurmaq kimi ciddi ruhi fəaliyyəti humanizm haqqındaki sönük xəyalpərvərliyin mənasız etirazlarına fikir verməməlidir. Yaradıcı insan heç bir zəmanədə meyitlər üzərindən yarib keçməyi günah hesab etməmişdir.

Sözünə ara verib, qızın üzünə baxdı. Qəzəb dolu kinalı təbəssüm Ketenin sıfətini, az qala, iyrənc bir görkəmə salmışdı.

– Deyəsən, mülahizələrim xoşuna gəlmir? – Oskar təkidlə, qəzəblə soruşdu.

– Mənə elə gəlir ki, bu mövqeyin çox iyrəncdir. – Qız cavab verdi.

– Əlavə izahata ehtiyac yoxdur! – Oskar rişxəndlə dilləndi.

Kete özünü məcbur eləyib, bəraət qazanmaq üçün Oskara imkan yaratdı:

– Cənab Tişlərə məsləhət verəndə onun nəticəsi barədə fikirləşmədin?

– Mən tale yazmırıam! – Oskar təkəbbürlə cavab verdi.  
– Sadəcə olaraq, taleyin yazdığını oxuyuram.

– Bəs sənə müraciət edən adamlara heç yazığın gəlmir? – Onun belə daşürəkliliyindən heyrətə gəlmiş qız bir də soruşdu.

Oskar:

– Əvvəlcədən xəbərdar edirəm. Babalı öz boyunlarına! – dedi və sonra da ikrahla əlavə etdi, – axı bu cənab Tişler kimdir ki, ondan ötrü belə narahat olursan?

İndi Kete onun daxilini «görürdü». Oskarın həm ölü, həm də diri Tişleri öz şüurundan necə silib atdığını bütün çilpaqlığı ilə gördü. Ancaq gözləri kor olmuş bu bəsirət sahibi görmürdü ki, öz mövqeyi ilə Ketenin məhəbbətini elə sarsıdır ki, Paul Kramerin ağıllı məsləhətləri onu belə sarsıda bilməzdi.

Həmişə olduğu kimi Oskarın peyğəmbərliyi bu dəfə də düz çıxdı. Əger o vaxt cənab Tişlerin söyüşləri, öz bədbəxtliyində Oskar Lautenzaki günahlandırması onu məşhurlaşdırırdı, indi də ölümü bəsirət sahibini təbliğ etməyə başladı. Çox az adam Kete kimi ondan uzaqlaşdı. Əksinə, bununla 1932-ci ilin Berlinində yaşayan bir çox kişilərin, ən çox da yüksək cəmiyyətin xanımlarının diqqətini cəlb etməyə başladı, çünki qraf Tsinzendorf kimi ondan da qan qoxusu gəldi.

Oskar, Kaderaytlardan poçtla dəvətnamə aldı. Qeyd olunurdu ki, Führer də gələsidir. İlze Kaderayt öz aydın, zərif xətti ilə əlavə etmişdi: «Bir az əylənmək istəyirik!» Ancaq bunu elə yazmışdı ki, Führer və ya telepata aid olduğunu bilinmirdi.

İlzedən tikanlı sözlər eşidəcəyini bilsə də, Oskar onlara böyük ümidiirlə getdi. Həmin axşamdan sonra İlzeni görməmişdi. Qadından yaman xoşu gəlir və bilirdi ki, (axı kübar qadınlarını yaxşı tanıyırıldı!) Tişlerin özünü öldürməsi onu İlzenin gözündə dərzi Vaytsın usta əllərindən çıxmış o gözəl, təzə frakından az ucaltmayacaq.

Ancaq bu dəfə doktor Kaderaytin özü onu sancmağa başlaşdı:

– Əziz Lautenzak, – dedi, – sizin peyğəmbərliyiniz ləp mal həkimliyinə oxşayır. Təpərli xəstələri ayağa qaldırır, zəifləri isə yixir.

Həmin axşam Kaderayt belə zarafatlardan çox elədi və Oskar da hamısına səbirlə dözdü.

Fürer bu dəfə tez gəldi və xeyli də oturdu. Bunun da öz mənəsi vardi: seçki kampaniyalarının qızığın çağydı və mübarizə də kəskinləşmişdi. Ona görə də partiyani maddi cəhətdən müdafiə edən adamlarla münasibəti saxlamaq lazımdı. Manfred Proell belə məsləhət görmüşdü.

Hitlerin özü də bu gün pis görünmürdü. Heç deməzin ki, yorulub, əldən düşüb. Oskarı o dəqiqə gördü.

– Siz nə fikirdəsiniz, partaygenosse Lautenzak? – soruşdu. – Seçkilərin nəticəsi necə olacaq? Ürəyinizə nə damıb: yaxşı, yoxsa pis?

Oskar Fürerin gözlərinin içində baxdı, hamının onlara diqqət kəsildiyini hiss edib, tələsmədən, səsini qaldırmadan, sakit bir qətiyyətlə dedi:

– Məğlubiyyət! Ancaq şərəfli bir alman məğlubiyyəti olacaq!

Heç kəs dinmədi. Fürerin özü də bir anlığa mənalı-mənali susdu, sonra dilləndi:

– Belə açıq danışdığınız üçün təşəkkür edirəm. Sizin burada günahınız yoxdur, cənab Lautenzak. Taleyin hökmü ilə bu əqidəsiz seçkilərə qoşulub özümü alçaltdım!

– Siz çox cəsarətli təlxək imişsiniz! – İlze Kaderayt kinaya ilə piçildədi.

Fürer fikirli-fikirli bir az gəzişdi, sonra təzədən Oskarın yanına qayıtdı:

– Həqiqəti həmişə beləcə üzə deyin, partaygenosse, – peyğəmbərin gözlərinin içində baxdı. – Sizi heç vaxt taleyin vurduğu bu zərbədə günahlandırmaram. Biz hakimiyətə gələn kimi belə sirli elmlərlə məşğul olan bir akademiya yaradacağam. Siz özünüüzü həmin elmlərin ən parlaq nümayəndəsi kimi göstərdiniz.

Oskar sidqiürəkdən təşəkkür etdi.

Sonra Hitler vidalaşmağa başladı:

– Heyif ki, – dedi, – belə maraqlı adamlarla çox az oturası oldum. Ziq hay!

– Hayl, cənab Hitler! – Doktor Kaderayt razılıq etdi. Oskar da vidalaşanda İlze Kaderayt dedi ki, əri gələn həftə mərhum Tışlardən qalmış bir zavodda qayda-qanun yaratmaq üçün Rur vilayətinə gedəcək və yaxşı olar ki, peyğəmbər gəlib həmin günlərdə onu əyləndirsin.

Oskar heykeltəraş Anna Tirşenroytun Tomazini şəkil qalereyasında dünən açılmış sərgisinə tamaşa edirdi. Berlin indiyəcən sənətkarın belə geniş sərgisini görməmişdi. Qəzetlər bunu çox yüksək qiymətləndirirdi.

Oskar yavaş-yavaş bir əsərdən digərinə keçirdi. Çoxu ona tanışdı: «Toxucu», «Qəzetsatan oğlan», çox cəsarətli «Ədalət» barelyefi və nəhayət, «Filosof». Oskarin həmişə ikrahla, bir az da qorxa-qorxa baxdığı heykəlcik də buradaydı: onun mahir, koppuş, incə, kobud əllərinin təsviri. Kataloqda adı «Artist əlləri» kimi getmişdi.

Bütün zalları ikinci dəfə gəzdi. Axır ki, hamısına baxıb qurtardı. Ancaq bircə əsəri tapa bilmədi: maskanı. Qəzetlərdə oxuduğu xəbərlərdən bilirdi ki, maska nümayiş etdirilmiş. Tirşenroyt həmin əsəri iki dəfə işləmiş, birini ona bağışlamış, o birini isə özünə saxlamışdı. Həmin maska indiki sərgidə yoxdu. Yoxsa bu, özünə bəraət qazandırmaq üçün Oskarin yazdığını məktuba cavabdır? Bəlkə, böyük bir sənətkarlıqla, məhəbbətlə, həvəslə yaratdığı həmin əsərdən imtina edir, bu eybəcər şəklə üstünlük verir? Bu əllər nə qədər də ölgün görünür, sanki, kimisə ittiham edir...

Kədər içində evə qayıtdı. «Almanyanın ulduzu»nun növbəti nömrəsi yoxlamaq üçün göndərilmişdi. Özünün balaca bir məqaləsi gedirdi. Büyük görünmək üçün iri hərflərlə, həm də seyrək yığıdirmişdi. Hansyörqün acığına belə eləmişdi. Bəs bu nə id? Tirşenroytun sərgisi haqqında məlumat! Oxudu, qızardı, təzədən bir də oxudu. Yazılmışdı ki, Tirşenroytun yaradıcılığı əzilənlərə qarşı keçmiş nəslin əsl ziyalılıq hesab elədiyi ucuz mərhəmət hissi ilə doludur. Bu qadının «sənət əsərləri» mədəniyyət sahəsində çox zəif bir bolşevizmdir. Yeni Almaniya belə əsərləri zibil qutusuna atmalıdır. Bütün məqalə başdan-ayağa bu cür səfəh ittihamlardan, zəhərli sözlərdən ibarətdi.

Hiddətlənmiş Oskarı utancaqlıq hissi bürüdü. Qarı bu sözləri onun jurnalında görəndə elə biləcək ki, Oskardan, onun maskasından imtina etdiyi üçün intiqam alır. Yox, Oskar heç vaxt gədəlik eləyib bu cür alçaq qisasa əl atmaz!

Hırslı-hırslı Hansyörqə zəng vurdu. Tələb elədi ki, məqaləni çıxarsın. Hansyörq qardaşının belə xırda şeydən həyəcanlanmasına çox təəccübəldəndi.

– Sənə dedim ki, məqalə çıxarılsın! – Oskar daha da qəzəbləndi.

– Lap mən özüm də istəsəm, sənin bu sentimentallığınla həmişə hesablaşmaq mümkün deyil. Nömrə artıq çap olunub. Vərəqləri də təzədən dəyişmək baha başa gəlir.

Oskar lovğa-lovğa dedi:

– Ziyani ödəyərəm!

– Sənin yerinə olsaydım, pulumu göyə sovurmazdım, – Hansyörq ona məsləhət verməyə başladı. – Zəhmət çəkib onu da nəzərə al ki, «Alman dünyagörüşü» ayın birinəcən pul verməyəcək. Bir saatdan sonra zəng vurub, sənin, doğrudan da, ziyani ödəmək istədiyini öyrənərəm.

Hansyörq bu sözləri deyib dəstəyi asdı.

Oskar bir xeyli dodaqlarını çeynədi, sonra Petermana göstəriş verdi:

– Məni frau Tirşenroytlə calaşdırın.

Katib bir azdan xəbər gətirdi:

– Frau Tirşenroyt cavab vermək istəmir.

– Soruştunuzmu, nə vaxt cavab verə bilər?

– Frau Tirşenroyt cənab Lautenzakla danışmaq istəmir, – Peterman həmişəki kimi elə alçaqdan cavab verdi ki, sanki, üzr istəyirdi. Ancaq Oskar onun səsindəki bədxah sevinci duydular, bu yekəbaşın dərsini verməkdən özünü güclə saxladı.

Hirsindən qovrula-qovrula «Belvu» mehmanxanasına getdi. Frau Tirşenroyt evdəydi. Oskar xəbər göndərdi. Xidmətçi ora-bura zəng vurandan sonra nəzakətlə dedi ki, frau Tirşenroyt indi qəbul eləmir.

– Heç kəsi? – Qeyri-ixtiyari soruşdu. Xidmətçi bircə anlığa tərəddüd etdi, sonra:

– Mənə elə gəlir ki, heç kəsi, – dedi.

Oskar mehmanxananadan çıxarkən qapıda Tirşenroytun qulluqçusu qoca Terezeyə rast gəldi. Başını ötəri tərpətdi. Qadın cavab vermədi və ona elə yad nəzərlərlə baxdı ki, sanki, demək istəyirdi: «Səninki də belə qurtardı. Bir də bizi görməyəcəksən!»

Hansyörq şərtləşdiyi kimi, bir saatdan sonra zəng eləyib, Oskarın doğrudanmı nömrədə dəyişiklik edəcəyini soruşdu.

– Əlbəttə! – Oskar çox sərt cavab verdi.

Sonra da Peterman vasisilə nə qədər verəcəyini öyrəndi. Məlum oldu ki, büdcəsinin iki ayından keçəsi olacaq. Əsəbiləşib zərgər Poznerə zəng vurdu. Xahiş etdi ki, iki ay üzüyün pulunu çıxmasın.

Gözlənildiyi kimi, nasistlər prezident seçkilərində məğlub oldular. Bunun nəticəsində partyanın orduyu qadağan edildi, cassalar boşaldı, hamısı əvvəlcədən nəzərə alınsa da, indi xərcləri azaltmaq, çox şeyə öyrəşmək lazımdı.

Partyanın bütün təşkilatları, ilk növbədə də «Alman dünyagörüşü» cəmiyyəti bunu hiss etməyə başladı.

Hansyörq Oskara dedi ki, onun sonu-sonucu görünməyən tələblərini ödəmək iqtidarında olmayıcaq və buna görə də Landqrafenstrassedəki dəbdəbəli həyat tərzinə əlvida demək lazımdır.

Oskar da elə bilirdi ki, işlər yenə yaxşı olacaq. Özünə təzə ev tikdirmək istəyirdi. Zəmanənin ən görkəmli okkulturnistinə yaraşan bir ev! Buradakı hücrəsində otura-otura həmin evi xəyalında tikib qurtarmışdı: çox da hündür olmayan bir yerdədir, zahirən sadə görünür, içərisi isə sehrlə, təsirli, mənalı bir dəbdəbə ilə dolu. Lap Klinqzorun sehrli qəsrinə<sup>1</sup> oxşayır...

Ancaq indi Hansyörq gəlib quru-quru deyirdi:

– Vəssalam! Sənin bütün arzuların puç oldu!

Kiçik qardaşı qətiyyətlə bildirdi:

– Bundan sonra sənə ayda uzaq başı, iki min mark verə bilərəm. Bircə qəpik də artırmaq mümkün deyil.

– Deməli, iki min mark... – Oskar hiddətlə, nifrətlə təkrar etdi. – Bəs sənin vədlərin harada qaldı?

– Ömrümdə sənin kimi nankor əclafa rast gəlməmişəm. İki min mark reyx nazirinin maaşıdır. Deqqenburqda, ya da Münhendə kimsə gəlib desəydi ki, hər ay müftə yerdən sənə iki min mark verəcək, onu dəli hesab edərdin.

Oskarın deməyə sözü qalmadı və bu mənasız mübahisəyə son qoyub, yana-yana dedi:

– İşlər fırıldır!

Sonra da kədər içində susdu.

Hansyörq də elə bu lazım idi.

<sup>1</sup> Klinqzorun sehrli qəsri – Rixard Vaqnerin «Parsifal» operasında məkrli cadugərin qəsri

– Ancaq istəsən, – xeyli susandan sonra ehtiyatla sözə başlıdı, – maddi vəziyyətini yaxşılaşdırmaq üçün yol göstərə bilərəm.

Oskar başını qaldırıb ümidi lə onun üzünə baxdı:

– «Alman dünyagörüşü» ilə bağlığın müqavilədə göstərilir ki, sən yalnız o cəmiyyətin ixtiyarındasən... – Hansyörq sözünə davam etdi. – Lakin... «Alman dünyagörüşü» çox prinsipial, sədaqətli, xeyirxah, ləyaqətli bir cəmiyyət olduğu üçün, yaranmış vəziyyətlə əlaqədar həmin bəndə yenidən baxa bilər.

– Doğru sözündür? – Oskar sevincindən həyəcanlandı.

– Əlbəttə! Amma əvvəlcədən təminat verə bilmərəm.

– Hansyörq irişdi.

Oskar ruhlandı:

– Bilərsən, – dedi. – «Alman dünyagörüşü»nın başçısı elə sən özünsən.

– Yaxşı, – Hansyörq şelləndi, – əgər ictimai yerlərdə çıxış etmək istəyirsənsə, «Alman dünyagörüşü» mane olmayıacaq. Ancaq cəmiyyət istəsə, səni hər yerdə təbliğ etdiyi üçün komissiya faizi haqqında iddia qaldırar, gəlirinə şərik çıxar. Əvəzindəsə sənin üçün geniş imkanlar yaradır. Yaxşı əlaqələrimiz var, hətta «Skala» ilə də müqavilə bağlaya bilərik.

Oskarın ürəyi atlandı. Əgər Aloys onunla birlikdə tamaşa hazırlamağı təklif etsəydi, hər hansı bir əyalət şəhəri – uzaq başı, Münhen ağıla gələrdi. Ancaq indi «Skala», Reyxin ən böyük tamaşa salonu, onun əlvən reklamları, nəhəng afişaları gözləri önündə canlandı. Tamaşaçılar diqqətlə onun ağızına, Tirşenroytun çox amansızlıqla ikibaşlı təsvir etdiyi əllərinə baxı... Bəli, o da Führer kimi kütlənin alqışlarından ruhlanacaq, yeni bir qüvvə tapacaq.

Şübhəsiz ki, onun tamaşaları daha sensasiyalı, fokusları isə daha mürekkeb olacaq. Maska lap yuxarıda, özündən uzaqda asılıacaq, ona çatmaq, ona yaraşmaq da getdikcə çətinləşəcək.

Yox, belə şeylərdən qorxub geri çəkilmək axmaqlıq olardı.

O çıxış edəcək. Əlbəttə, edəcək! Axi indiyəcən Hansyörqün təklifini gözləmişdi. Deməli, maddi çətinlik də kara gələrmiş!

– Yaxşı, – qurban görkəmi ilə dilləndi – Əgər başqa yolun yoxdursa, çıxış edərəm.

Bu plan Aloysu da ruhlandırdı. Ayrı-ayrı «otaqlar» əvəzinə «əsl səhnədə əsl sənət göstərmək» xəbərini elə böyük sevinclə qarşılıdı ki, deyərdin, illərlə su həsrətində olan kolun başına yağış çiləndi.

Amma sonradan məlum oldu ki, burada da «Alman dünyagörüşünün» barmağı var. Hansyörq gündə bir tələb qoyurdu. Aloysun kefi yenə pozuldu. Əməlli-başlı müqavimət göstərməyə başladı:

– Mən bir də özümü siyasi agent səviyyəsinə alçalda bilmərəm! – Xırıltılı səslə Hansyörqə cavab qaytardı. – Mən sənətkaram. Nə partianın, nə də Oskarın əlaltısıyam. Eyni hüquqlu işçiyəm. İkinci dəfə sizin o palçığa batmaram. «Skala» ilə mənim müqaviləmi də yalnız və yalnız Mants bağlayacaq. Siz cənabları yaxşı tanıyıram.

– Cox da əzilib-büzülməyin, cənab Pranner! – deyən Hansyörqün Bavariya üslubundakı Berlin ləhcəsi Aloysu lap yandırıb-yaxdı. – «Alman dünyagörüşü»nün sizə «Skala» ilə müqavilə bağlamağa icazə verməsi – əsl xeyir-xahliqdır!

– Sizin «əsl xeyirxahlığınız»a lap yaxşı bələdəm. Gəlinir iyirmi beş faizini almaq sizin yeni alman dilinizdə «əsl xeyirxahlıq»dır. Buna etirazım yoxdur, qoy iyirmi beş faizi sizin olsun. Onsuz da, mən soyulmağa adət etmişəm. Ancaq Kaqlistro adlanan Aloys Pranner öz sənətkar şərəfini yad əllərə verməz! Qoy kim olur-olsun. Belə yerdə Mantsı köməyə çağırıram. Mants hər şeyə zərrəbinlə baxıb, mənim sənətkar şərəfimə ləkə düşməyə qoymaz. Sizin öhdənizdən Mants yaxşı gələr. Afişadakı adımin hərfləri iyirmi iki santimetr olmalıdır, vəssalam!

Ancaq bu mübahisədə sənətkar Kaqlistronu müdafiə etmək agent Mantsın o qədər də ürəyindən deyildi. «Alman dünyagörüşü»nü basib keçmək olmazdı, çünkü Kaqlistro ilə müqaviləsi vardi və bundan əlavə də, nasistlər olan yerə Mantsın əli girməzdi. O vaxt aktyor Hitlerə kömək eləmədiyi üçün getdikcə daha çox peşmançılıq çəkirdi. Adolf Hitler hər şeyi tez unudan adam deyildi. Axırda gəlib ya kansler, ya da prezident olanda Mantsa göstərəcək ki, məhz onun ucbatından aktyorluğu atıb siyasətə qurşanıb...

Buna görə də Mantsla Hansyörq arasındaki danışqlar çox gərgin keçdi. Pul məsələsində Hansyörq xırdaçı deyildi. Ancaq Mantsın əvvəlcədən hiss etdiyi kimi, Aloysu ikincidərəcəli iştirakçıya çevirmək istəyirdi. Balaca, sərt Hansyörqlə kök, soyuqqanlı Mants bir-birinə layiq rəqiblərdi. Hansyörq nə qədər sərt idisə, Mants da o qədər inadkardı. Hansyörq müqavilənin bəndlərinə xeyirxah don geydirə də, Mantsın iti gözləri öz Kaqlistrosunun mənafeyinə toxunan niyyətlərin hamisini tapıb çıxarırdı.

— Xeyr, xeyr, cənab qonşu, — deyə cingiltili bir səslə ürəkdən gülürdü, — yaxşısı budur, belə bəndi heç salmayaq.

Hansyörq o qədər də xeyirxah adam deyildi və Mantsın belə soyuqqanlı, inadkar hiyləgərliyi onu yandırıb-yaxırıdı. Hərdən lap az qalırdı ki, bu sırtıq, kök kişini o dünyaya göndərsin. Ancaq söhbət Aloysdan getdiyi üçün dözür və bilirdi ki, bu it küçüyü bir gün cavab verəsi olacaq. Ona görə də danışqları kəsmirdi.

Axırda güzəştli bir qərara gəldilər.

— Görürsünüzüm, əzizim, — Mants bavarlara məxsus astagəl bir nəzakətlə dilləndi, — axırda ümumi dil tapa bildik.

Hansyörq də dərindən nəfəs alıb irişdi, xırda, yırtıcı heyvan dışınə oxşayan iti dişləri göründü. Ancaq Mants onun hansı yuvanın quşu olduğunu bilirdi. Bilirdi ki, bu ağızıqatıqlı uşaq özünü nə qədər mehriban göstərsə də, gələcəkdə onun gözünə görünməmək daha yaxşı olar.

Oskarla Aloys bu nömrənin üzərində çox işləmişdilər. Gərək özlərinə layiq olaydı! Ona görə də bütün detalları təzədən yoxladılar. Hamısını saf-çürük etdilər, bəzisini bəyəndilər, bəzisini atdırılar. Biri digərini təriflədi, biri o birinə «eşşək» dedi, sonra yenə canbir qəlbədə oldular, bir-birinə yağlı sözlər döşədilər, biri o birinə heyran qaldı, mübahisəyə başladılar, bir-birinə dişlərinin dibindən çıxanı dedilər və axırda da barışdılar.

Son nəticədə belə qərara gəldilər: nömrə «Xəyal və gerçəklilik» adlanacaq. Əvvəlcə Aloys özünün ən yaxşı fokuslarını göstərməliydi. Ancaq bunların hamısı fokus kimi təqdim olunmalıydı. Beləliklə də, Oskarın təcrübələri seçilməliydi. Oskar önce bir neçə telepatik və hipnotik

eksperimentlər keçirmək istəyirdi. Hamısı da bədahətən, fokussuz-filansız ediləcəkdi. Nömrənin tacı isə «dəhsətli bir sensasiya» olmaliydi: peyğəmbərlik eləyib, «ölü ruhu dindirirəcək»...

Bir çox ölüləri sınaqdan keçirəndən sonra qərara aldılar ki, dəniz döyüşlərində qəhrəman kimi həlak olmuş Britlinqi sualtı qəbrindən çıxarsınlar. Aloys istəyirdi ki, onun xəyalı kölgəsini göstərməsələr də, bəzi nişanələrini yaratsınlar. Ancaq Oskar bunu qətiyyətlə rədd etdi. O, özünün təlqin etmək məharətinə arxalanırdı. Əgər özünü daxilən yaxşı hazırlaya bilsə, ölü onun dilində danışacaq və hamı da Britlinqi görəcək. Oskar özünü daxilən hazırlamağa başladı. Aloys, Britlinqin şəkillərini, onun səsi yazılmış valları tapıb gətirdi. Qapısına, divarlarına meşin çəkilmiş bir otağa girib məşqə başladılar. Bir tərəfdən ölmüş adamlın səsi gərək elə çıxayı ki, vaxtilə onu eşitmış adamlar diksinəydi, digər tərəfdən də ölü səsinə oxşayaydı. Oskar axırda bunu elə yaxşı öyrəndi ki, lazımlı olmayan yerlərdə də ölmüş dəniz qəhrəmanın səsilə danışmaqdan özünü güclə saxladı.

İşlər getdikcə düzəldirdi. Yalnız bircə məsələ qaranlıq qalırdı: ölü nə deyəcək?! Məlum şeydir ki, ölüyü okeanın dərinliklərindən çıxarıb, gurultulu bir səslə boş-boş çərənləməyə məcbur etmək olmazdı. Oskar xeyli baş sindirməli oldu. Öz hücrəsinə çəkilib, qapını arxadan bağladı, diqqətlə Lüdviqin o nəcib, məğrur sıfətinə, maskaya, həlak olmuş dəniz qəhrəmanın şəkillərinə baxdı. Ancaq yenə də beyinə ağıllı bir fikir gəlmədi. Qəlbə susurdu, sanki, ölmüşdü!

Dar ayaqda yenə Hansyörqə ağız açdı. Amma o da peysərini qaşdı. Oskarın «gələcəyini gördüyü» adamlar haqqında məlumat toplamaq nisbətən asandı. Ancaq Hansyörq bu dəfə elə bir hadisə tapmalyıdı ki, hamını maraqlandırıb iləydi. Çox böyük bir siyasi hadisə olmalıydı. İstədi desin: «Get özün axtar tap!» Lakin Oskarın gözündəki ümid işartisini görəndə, yumşaldı: qardaşı yenə də çətin ayaqda ondan kömək umurdu...

— Yaxşı, — dedi, — elə bir hadisə taparam ki, əvvəlcədən peyğəmbərlik eləyə biləsən.

Tamaşa yaxınlaşırıldı. Bütün xırda detallar yoxlanılmışdı. Ancaq bir məsələ daş olub Oskarın ürəyindən asılmışdı: ölüünün hansı sensasiyalı xəbəri deyəcəyini hələ də bilmirdi.

Ancaq tamaşaya iki gün qalanda Hansyörq həyəcan içində özünü qardaşının yanına saldı.

– Tapmışam, – sevinclə dilləndi.

Oskar qəlbinin dərinliklərində nəsə bir rahatlıq duydu. Amma özünü sindirmayib:

– Doğrudan? – laqeyd bir səslə soruşdu.

Gətirdiyi xəbər Hansyörqün özünü də elə tutmuşdu ki, qardaşının bu saxta laqeydliyinin əvəzini vermək haqqında düşünmədi. Dedi ki, Reyxdə intiqalar çox qızışib və Hindenburg axırda müdafiə nazirini – partianın ən qorxulu düşmənini azad etməyə razılıq verib. Yeni təyin olunacaq nazir partianın ordu saxlaması haqqındaki yasağı ləğv edəcək. Ola bilsin ki, dedikləri bir az gec həyata keçəcək, ancaq məsələ qəti həll olunub. Bu barədə da yalnız bir neçə adamın məlumatı var.

Oskar fikrə getdi. Sonra iltifat göstərmiş kimi, saymazvana dedi:

– Əziyyət çəkib bu məlumatı gətirdiyinə görə çox sağ ol. Bu xəbər qəlbimin dediklərini bir daha təsdiq etdi.

Hansyörq bircə anlığa bu görünməmiş həyasızlığın karşısındı özünü itirdi, ancaq yenə də səbrini basdı. Əlini onun ciyinə qoyub dedi:

– Sən qızıl parçasısan. Bəli, biz qardaşlara çatan olmaz!

Səhnədəki projektorların gur işığında dayanmış Oskar həyəcan keçirmirdi. Əksinə, tamaşaçıların nəfəsi dalğa kimi üzünə vurduqca daha da coşur, qanadlanır, səadət içində üzürdü.

Onun bu gümrəh inamı tamaşaçıları o dəqiqə ələ aldı. Hami elə bilməşdi ki, səhnədə kədər içində üzülən bir xəyalpərvər görəcək. Ancaq qarşılarda yaraşıqlı bir cənab dayanmışdı. Sifəti nə qədər mənalı Görünsə də, oradakı hiyləgərlik ifadəsi aydınca sezilirdi. Hiss olunurdu ki, istədiyi adamı öz iradəsinə tabe eləyər, onunla istədiyi şəkildə əylənə bilər.

Oskar öz qurbanlarının yalnız fikrini oxumur, həm də oxuduqlarını gah kədərli, gah da gülməli sözlərlə bəzəyirdi. Xüsusən də, tamaşaçılardan aldığı əşyalara əsasən, onların ürəyini oxuyarkən yalnız onun özüne bəlli olan sırları açır, ən xırda, ən intim, ən gülməli detalların üzərində daha çox dayanırırdı.

Keçirdiyi hipnoz seansları həm özünə, həm də tamaşaçılara xüsusi ləzzət verdi. Ən çox da şəhər bələdiyyə idarəsinin müşaviri, adlı-sanlı şəxsiyyətlərdən biri hesab olunan Raytberqerlə elədiyi zarafat çox shit oldu. Müşavir Oskar Lautenzaki heç tanımırı və teatra da arvadının təhriki ilə gəlmişdi. Ad günü olduğu üçün onun xətrinə dəyməmişdi. Oskar hipnoz seansı üçün səhnəyə adam dəvət edəndə, Raytberqer yenə də arvadının təhriliklə tez ayağa durdu. O çox şən adamdı və hər zarafata da qoşulurdu. Oskar onun necə adam olduğunu üz-gözündən oxudu: müşavir Raytberqer öz meşşan rahatlığından zövq alan, hər şeydə, hər yerdə haqlı olduğuna inanan adamdı. Bundan əlavə, Aloys da gizli işarələrlə onun kim olduğunu Oskara çatdırıldı. Telepat da bu lovğa, yekəqarın cənabı bir az tərlətməyi qərara aldı. Kök kişi səhnəyə qalxıb, kresloda yerini rahatladı və o dəqiqlik də yuxuya getdi. Oskar ona təlqin etdi ki, hava çox istidir. Müşavir Raytberqer istidən pörtdü, fisildədi, tərini sildi... Oskar təlqin etməyə başladı ki, indi də Vanzee çımrılıyınə gedirlər... Budur, çatdırilar... Müşavir tamam soyundu, əynində yalnız alt paltarı qaldı. Tamaşaçılar ləzzət içində gülüşməyə, qışqırışmağa, xisnalaşmağa başladılar. Raytberqer suya, yəni aşağıdakı orkestrin üstünə tullanmağa hazırlaşdı. Oskar onu lap son anda dayandırdı. Pərt olmuş müşavir təzədən geyindi, qaşqabağını tökerək arvadının yanına qayıtdı, narahızlığını bildirdi. Bir azdan ikisi də çıxıb getdi.

Oskarın heç ağlına da gəlmirdi ki, onun belə zarafatı çox shit çıxır. İnsanlar üzərində hökmranlıq həvəsi, onların zəfiliyi, sadəlövhüyü, itaətkarlığı onu daha da qızışdırırı. Oskar bu itaətkarlıq həvəsindən istifadə eləyib onlarla oynayır, bir-cə-bircə yoxlayırdı. Hamını ələ almışdı, istədiyini edirdi...

Daha mürəkkəb nömrələrə keçəndə də tamaşaçılar müqavimət göstərmədən onun ardınca getdilər. Bir az bundan əvvəl gülməkdən qarnını tutan adamlar indi böyük maraqla, Oskarın arzuladığı bir gərginliklə səhnəyə baxırdılar. Telepat deyirdi ki, son günlərdə kapitan Britlinq bir neçə dəfə onun yanına gəlib. Bəli, dəniz döyüslərində həlak olmuş qəhrəman Britlinq! Ancaq bu vaxtacan Oskar tək qalan anlarda və ya adam az olan dəqiqlərdə gəlmiş. İndisə olmuş kapitanın bu qədər tamaşaçı qarşısında onun

vasitəsi ilə danışmaq istədiyini də deyə bilməz. Digər tərəfdən də hiss edir ki, bura yiğişanların hamısı xoş niyyətlə gələn adamlardır və nəsə eşitmək istəyirlər. Bəlkə də, ölmüş kapitanın onlara sözü var. Çalışacaq ki, onun ruhunu çağırsın. Ancaq bircə xahişi var: tamaşaçılar müqavimət göstərmədən ona inansınlar!

— Xahiş edirəm, müqavimət göstərməyin, — dedi, — özünüzü sərbəst saxlayın.

Oskar artıq bayaqqı adam deyildi. Səhnəyə balaca qara rəngli bir stol, onun üzərinə də piramidaşəkilli büllur qab və dənələri ağacdan hazırlanmış təsbeh qoyulmuşdu. Özü projektorun zəif işığında oturmuşdu. Yalnız sıfəti görünürdü. Məgər bu, onun sıfəti idi? Qalın qaşlarının altındakı sürməyi gözləri oynamaya başladı. Six saçların altında qalan alnı daha da gərildi, burnunun ucu bir az da qalxdı. Üzünün dərisi tarımlandı, bəbəkləri daraldı, kirpikləri qalxdı. Özünü toplayaraq gözlərini piramidanın ucuna zillədi, hətta ən inamsız adam da indi bu daşa dönmüş, maskaya, Sezara oxşayan sıfətdə gülməli heç nə tapa bilməzdi. Zaldakılar onun ciddiliyinə, vəd etdiyi möcüzənin baş verəcəyinə inanmaq istəyirdi. Ona görə ki, hamı bir az bundan əvvəl «qeyriadi şeylərin» süni şəkildə necə yaradığının şahidi olmuşdu. Ona görə ki, Oskar Lautenzak bir az bundan əvvəl şən idi, çəkinmədən hər zarafata girişirdi...

Oskar da heç özündə deyildi. Sanki, əvvəlcədən əzbərlədiyi rola girdiyini unutmuşdu. Hər şeyi bütün xirdalığına can götür-qoy etdiyinə, qurub-düzəltdiyinə baxmayaraq, indi özü də ölmüş kapitanın gələcəyinə, onun iradəsinə sahib olacağına, onun dili ilə danışacağına inanırdı. İndi peyğəmbərin özü də qorxu, gərginlik içində gözləyən tamaşaçılardan seçilmirdi.

Zalı bürülmüş qaranlıq Oskar üçün o dönyanın zülmətinə döndü, qəlbində «Uçan hollandiyalı»nın<sup>1</sup> coşqun musiqisi səsləndi və həmin musiqinin qoynunda da kölgələr aləminə qovuşdu. Özü də narahat oldu, tamaşaçılar da. Səhnədəki adamin həyəcanı zalda oturanlara keçdi, onları da səhnədə olana və beləliklə də, cadugərlə ona inanınlardır arasında bənd-bərə dağıldı. Səhnədəki adamin gözündəki coşqun parıltı sönəndə, sıfəti bayaq yatırıldığı

<sup>1</sup> «Uçan hollandiyalı» – R. Vagnerin operası

adamların sıfəti kimi ölgünləşəndə hamı hiss etdi ki, Oskar artıq bu dünyada deyil, ruhlar aləmindədir və «görür»... Ölmüş kapitanın xəyalı bu dəqiqə, bu dəqiqə görünəcək...

Gərginliyə dözə bilməyən bir qadının sinəsindən «ah» qopdu, bütün zal da buna bənd imiş kimi, dərindən nəfəs aldı.

Qəflətən səhnədən səs eşidildi:

– Gəldi!

Oskar Lautenzak bir az bundan əvvəl çox incə, tenor, titrək, mehriban səslə danışındı. Ancaq indi xırıltılı bir səs eşidildi, sanki, həmişə əmr verməyə öyrəşmiş adam danışındı... Mərhum Britlinqin – o dəniz qəhrəmanının, o böyük milli qəhrəmanın şəklini görmüş adamlar həmin səsi eşidən kimi kapitanın surəti gözləri önünde aydınca canlandı.

Qaranlıq zala gərgin sükut çökdü. Səhnədən deyiləndə ki, bəlkə, sualı olan var, bir nəfər ayağa qalxıb, boğuq səslə əvvəlcədən yaxşı-yaxşı əzbərlədiyi cümləni dedi:

– Yeni Almaniyani gələcəkdə nə gözləyir?

– Yaxşı! – səhnədən yenə həmin yad, boğuq, hökmlü səs eşidildi. – Bir sülh məlakəsi var ki, silahımızı əlimizdən almaq istəyir. Ancaq onun arzusu ayın otuz ikisində həyata keçəcək. Bu cənabın nazi ilə çox oynamayacaqlar. Tezliklə onun başını əkəcəklər...

Həmin səsdə yenə də bir neçə kobud, ümumi söz eşidildi. Lakin buna baxmayaraq, nə demək istədiyi bilindi: Hindenburqa partiyanın hücum dəstələrini ləğv etdirmiş bədxah nazir işdən çıxarılaçaq, partiyaya xüsusi ordu – yəni hücum dəstələri saxlamağa yenə icazə veriləcək. Qaranlıq zalda elə adam tapılmazdı ki, bunu başa düşməsin.

Sakitlikdi. Hamı nəfəsini içünə çekib gözləyirdi. Qəflətən Lautenzakın öz cingiltili səsi içəridəki sükutu da, tamaşaçıları da diksindirdi:

– Gülmeyin! Gülməyi qadağan edirəm! Onun dedikləri düz çıxmasa, gülərsiniz!

Ancaq heç kəs gülməmişdi.

Yenə sükut çökdü. Sonra qaranlıqdan nazik, ürkək, hiddətli bir səs eşidildi:

– Bəs nə vaxt? Onun dedikləri nə vaxt düz çıxacaq? Reyxin müdafiə naziri nə vaxt işdən çıxarılaçaq?

Oskar bu barədə heç nə deyə bilməzdi. Hansyörq demişdi ki, xeyli çəkər, vəssalam. Bircə anlığa susdu. Həmin nazik, kinayəli səs təzədən eşidildi:

– Bir ildən, beş ildən, on ildən sonramı olacaq?

Oskar bu sırtıq adama cavab verməliydi. Gecikdirmək olmazdı. Dəqiq bir söz deməliydi, yoxsa hər şey hədər gedərdi. Gözlərini yumaraq xəyalə daldı, öz səsi ilə o dünyadan soruşdu:

– Müdafiə naziri nə vaxt taxtdan düşəcək?

Daxilindən gələn səsi dinşədi və xeyli susandan sonra asta-asta, duruxa-duruxa danışmağa başladı. Sanki, söz-ləri öz içindən güclə çəkib çıxarırdı:

– Deyir ki... iyirmi... səkkiz günün... müddətində...

Oskar vaxtı elə dəqiq göstərdi ki, hətta hər şeyə qulp qoymağı xoşlayan adam da deyə bilməzdi ki, bu müddət qeyri-müəyyəndir, peyğəmbərə ayaq yeri qoyur.

Zalda nəsə bir pərtlik hökm sürürdü. Bəlkə də, ölmüş adəmin bu cür danışması hamiya qəribə, bəli, lap əcaib görünmüştü. Ancaq bəlkə də, onları inandıran elə bu təbii danışığın özü olmuşdu...

Pərdə buraxıldı, zalda işıqlar yandı. Bir anlığa heç kəs yerindən tərpənmədi. Sonra ayıldır, alqış başladı. Əvvəlcə adda-budda əl çalırdılar, çünkü çoxu hələ özünə gəlməmişdi. Amma uğultu getdikcə gücləndi və axırdı Oskarın indiyəcən yalnız xəyalında eşitdiyi o gurultuya, qulaqbatıcı alqış sədalarına çevrildi.

İki min adama qalib gəlmışdı! Onlar inanmaq istəmişdi. Onlar inanmışdı...

Oskarın heç özü də bilmirdi ki, nə üçün «iyirmi səkkiz gün müddətində» dedi. Axi «iyirmi gün müddətində» və ya «almış gün müddətində» demək də olardı. Əslində, bunu Oskara daxilindən gələn səs demişdi.

Hansyörq çox narahat idi.

– Gətirdiyim xəbər yüz faiz həyata keçməliydi, – dedi, – amma sənin dəqiq vaxt qoymağın onu xalis təsadüfə çevirdi.

Qəzetlər Oskarın peyğəmbərliyini maraqlı bir hadisə kimi qiymətləndirdi. Ancaq on beş-iyirmi gündən sonra Oskarın peyğəmbərliyi düz çıxmadığı üçün bəziləri ləp açıqca, bəziləri də örtlülü şəkildə onu ələ salmağa başladı.

Oskar isə nə özündə, nə də başqalarında xirdaca bir şübhə qıgilcımı da oyanmağa qoymurdu. Əvvəlki kimi qətiyyətlə, inamla gəzirdi.

Peyğəmbərliyin iyirmi üçüncü günü çıxan xəbər hamını heyrətə saldı: müdafiə naziri istefa vermişdi. Əlbəttə, bu hadisə mənəsiz bir sui-qəsdin nəticəsi idi. Həmin sui-qəsd nə qədər sadə olsa da, son dərəcə hiyłəgərliklə düşünülmüşdü və ona görə də təsirsiz qalmadı.

İki min adam Oskar Lautenzakin son nəticədə düz çıxan peyğəmbərliyini öz qulaqları ilə eşitmışdı. Həmin adamlar da onun şöhrətini yaymağa başladılar. İki min pərəstişkar iyirmi min, iyirmi min də iki yüz min oldu. Hansyörq partyanın tabliğat aparatı ilə həmin sensasiyanı daha da gücləndirdi. İki yüz min pərəstişkar iki milyon oldu.

«Almaniyanın ulduzu»nun tirajı dörd yüz mini keçdi. «Alman dünyagörüşünü yayan cəmiyyət» məsləhətə yazılımaq istəyən minlərlə adamı rədd etməli oldu. Oskar indi hər axşam alqış dənizində üzürdü. Bütün alman səhnələri «Xəyal və gerçəklilik» tamaşasının həsrətindəydi.

İndi Landqrafenstrassedəki dəbdəbəli həyat tərzini dəyişmək haqqında söhbət belə ola bilməzdi!

— Deyəsən, dənciyin dolur, — deyə Hansyörq də buna sevinir, hətta qardaşını «bədxərclik» eləməyə, özünün dediyi kimi, «yağ içində böyrək kimi bəslənməyə» həvəsləndirirdi.

Oskar da cavabında deyirdi:

— Vər olmayan dilənəcidir!

Və özü də yağ içində böyrək kimi bəslənir, kef çəkirdi.

Arzuları da getdikcə bir-bir həyata keçirdi. İndi zərgər Poznerin daimi müştərisi idi. Əlvan rəngləri, daş-qası çox sevirdi. Otağındakı yazı stolunun üstündə nadir ağacdan hazırlanmış, əlvan daş-qasıla dolu bir mücrü vardı və par-par yanmış həmin əlvan daş-qası iri, dümağ əllərində oynatmayı xoşlayırdı. Münhenin Barnhaymer qalereyasındaki «Kimiyagərin laboratoriyası» adlı iri divar xalçasını da almışdı. Zəngin kitabxanasının divarını indi Pilotinin astroloq Zenini, Vallensteyn'in meyiti yanında təsvir edən bayağı rəsminin əvəzinə qədim fələməng gəbəsinin tutqun rəngləri bəzəyirdi.

Gözəl bir motorlu qayıq da sıfariş vermişdi. Adı da çox sadə olmalıydı: «Qağayı». Ən dəbdəbəli mərasimlər üçün

nəzərdə tutulan bu qayığa elə zinət vurulmalıdır ki, Berlin ətrafindakı sularda ona tay tapılmasın...

Lakin Oskar bunlarla qənaətlənmir, daha çox şey istəyirdi. Potsdam yaxınlığında bir yer görmüşdü – «Zofienburq» adlı balaca, qədim bir qəsr. Özü də yaşıl təpəlikdəydi və onun sadə, gözəl görkəmi Oskarın gələcək üçün arzuladığı ev – emalatxananın zahiri görünüşünə də çox uyğun gəlirdi. Binanın içi qədim üslubda idi və uçub-dağılımışdı. Ümumiyyətlə, onun əsaslı təmirə ehtiyacı vardi. Ancaq bununla belə, Oskarın axtardığı idi. Zofienburq qəsrini aldı və ona qoyulmuş çox yüksək girov haqqını da öz adına saldırdı.

Əlbəttə, qəsri ürəyincə yenidən qurmaq haqqında hələlik düşünməyə dəyməzdidi. Onu Klinqzorun müəmmalarla dolu sehrlı qəsrinə oxşatmağa çox vaxt lazımdı. Buna görə də hələlik plan çəkməklə kifayətləndi. Zofienburq Oskar üçün stimula çevrildi. Zofienburq Oskar üçün indi boş divardı. Əmindir ki, bu boş divarı da bəzəyəcək! Taleyi ilə döyüşə-döyüşə üzüyü, milyonçu olmaq inamını, «Kimyagərin laboratoriyası»nı ondan necə qoparmışdışa, Klinqzorun sehrlı qəsrini də eləcə qoparacaq!

Müvəffəqiyyət dalğasının qoynunda səadətlə, inamlı yırğalanırdı. Hər gün üzünə çilənən alqış sədalarından məst olur, qəzetlərin tərifi canına yağ kimi yayılırdı. Pula pul demir, qadınların nəvazışından, heyranlığından zövq alırdı. Üğur ona düşündü. Gündən-günə çıçəklənir, gəncləşirdi. Yaxşı da yatırıdı. Tez-tez özünə deyirdi ki, tale onun mənalı varlığını təsdiq edib. Çünkü zahiri müvəffəqiyyəti, əslində, daxili müvəffəqiyyəti deməkdir. Həmin daxili müvəffəqiyyət də ondan ibarətdi ki, minlərlə adamı ruhi aləmə inandırıb olmuşdu. Ömürləri boyu yalnız ciliz maddiliyi dərk etməyə məhkum olmuş yüz minlərlə adam onun, yəni Oskar Lautenzakin vasitəsilə başa düşdülər ki, yerlə göy arasında məktəb teliminin qavraya bilmədiyi çox şey var.

Oskardakı qeyri-adilik hissini Aloys Pranner daha da güvvətləndirdi. Aloys dostunun peyğəmbərliyinin texniki tərəfini özü hazırlasa da, həmişəki kimi onun istedadına inanırdı. Agent Mants hələ də Oskara şübhə ilə yanaşındı. Ancaq o, yəni Aloys dostuna həmişə inanmışdı və indi də inanırdı. Oskara belə böyük müvəffəqiyyət qazandıran da

elə Aloysun inamı idi. Çünkü Oskarın nailiyyəti elə Aloysun da nailiyyətidir! Seansların texniki tərtibatlarına söz ola bilməzdi və tamaşaçılar da Aloysun bu nailiyyətinə sevinir, onu tərifləyir, adı da afişalarda iyirmi iki santimetr uzunluğunda hərflərlə yazılırdı. Bütün bunlara baxmayaraq, agent Mants yenə də inanmirdi. «Aktyor Hitler və onun adamları ilə çox uzağa gedə bilməzsiniz, — deyirdi, — gec-tez onların buynuzu görünəcək». Ancaq hamısı mənasız qərəzçilikdi! Aloys xoşbəxt idi və yenə də əvvəlki kimi Oskarla mübahisəyə girişir, bir-iki yağılı söz deyir, axırda da ona inandığını, heyran qaldığını söyləyirdi.

Lakin bütün bunlara baxmayaraq, Oskarın daxili aləmi zahiri dünyası kimi könülaçan deyildi. Kütłenin heyranlığı, Aloysla Hansyörqün inamı ona bəs eləmirdi. Tirşenroytla Ravlıçekin haqsız olduqlarını mütləq sübuta yetirməliydi. Ona görə də özünü təsdiq etmək həsrəti ilə alışib-yanır, bu məqsədlə tapdıği ən cüzi dəlil-sübüt üçün ürəkdən sevinirdi. Həmin dəllillər nə qədər sadəlövh olsa da, ona ləzzət verirdi.

Bu günlərdə rəfiqəsi dərzi Almanın yanına tez-tez gedirdi. Qadın da adlı-sanlı dostunun gelişinə həm sevinir, həm də təəccübənlənirdi. Peyğəmbərin məşhur olmayan vaxtlarında, onun yer üzündə qorxa-qorxa gəzdiyi dövrlərdə də Alma öz dostunun boy-buxununa heyran-heyran tamaşa eləmiş, gücü çatan köməyi əsirgəməmiş, əvəzində də heç nə ummamışdı. Oskarın göstərdiyi adicə diqqəti belə heyranlıqla, minnətdarlıqla qəbul etmişdi. Peyğəmbər də həmişə onun səmimiyyət dolu inamının istisinə işinmişdi. İstədiyi vaxt rəfiqəsinin o balaca, səfəh, incə, zərif qəlbini açılmış kitab kimi oxumuş və oxuduqlarının hamısı da könülaçan olmuşdu...

Lakin balaca Almanın inamı da ona bəs eləmirdi. Bu inam Oskarın içini yandıran ağrılar üçün çox zəif dərmandı, ona daha təsirlisi lazımdı. «Bədbəxt o kəsdir ki, bütün dünyani fəth eləyib, ancaq qəlbi bomboşdur!» Nənəsinin İncildən çox sərt, qəлиз alman dilində oxuduğu bu misralar hərdən Oskarın qulaqlarında cingildəyirdi. Əlbəttə, bu misraların ona dəxli yoxdur, çünkü qəlbi həmişəkindən də dolu idi. Amma bu qabiliyyətlə, bu istedadla, bu müvəffəqiyyətlə çoxdan bəri toruna təzə adam sala bilməmişdi.

Düzungə qalsa, Kete də tamamilə toruna düşməmişdi. Tişler intihar edərkən aralarında düşən mübahisədən sonra Oskar onunla ciddi söhbət etməmişdi. Qız hələlik çox mehribandır, Oskardan qaçmir, onun şıltاقlıqlarına səbirlə dözür, qısqanlığı ilə incitmır. Kete onu sevir və özü də qəşəngdir, mehribandır, sevimlidir. Lakin bunlar Oskar üçün azlıq edir. Qızla həmişə bir yerdə olmaq, onunla evlənmək istəyir. Özünü nə qədər məcbur eləsə də, onunla bu barədə danışa bilmir. Gözləyir ki, ilk addımı Kete atsın, işaret vursun. Qız da bircə bunu eləmir. Görünür, indiki münasibətləri ona bəs eləyir. Oskarı sevir, ancaq özünü tamamilə onun ixtiyarına vermir. Oskar da bu mehribanlığının, bu iltifatın arxasında gizlənmiş inamsızlığını, qüssəni duyur. Kete hələ də onun istedadına, bəlkə də, bütün varlığına şübhə ilə yanaşır...

Günlərin bir günü Oskar daha dözə bilmədi:

— Mənim nə vaxtsa o maskaya yaraşacağımı inanırsan?  
— təkidlə soruşdu. — Yoxsa buna haqqım yoxdur?

«İnan! — ürəyində qızı yalvarmağa, ləliməyə, əmr etməyə başladı, — mənə inan!» Və inadla, diqqətlə onun gözlərinin içində baxdı, qızı özüngə tabe etmək üçün bütün iradəsini topladı.

Kete bu sualdan həmişə qorxmuşdu, çünkü nə cavab verəcəyini bilmirdi. Oskara həm inanır, həm də inanmır. Qəribə də olsa, son vaxtlar anasını tez-tez xatırlayırdı. Kete onda balacaydı, uşaqdı, anasının nələr çəkdiyini bilməzdidi. Ancaq onun bəzi hərəkətləri, sözləri, üzünün ifadəsi yaddaşına həkk olunub qalmışdı və onların mənasını yenicə anlamağa başlayırdı. Nə Paul, nə də o, heç vaxt başa düşmədilər ki, anaları bəzən ağlaşımaz dərəcədə sərt, amansız olan Zeverinin nəyinə aşiq olmuşdu. Məgər anaları onun kobudluğunu görmürdü? Məgər əvvəlcədən duymamışdı ki, onunla yaşamaq çox çətin olacaq? Əlbəttə, duymuşdu. Əlbəttə, tədricən ona yaxından bələd olmuşdu. Ancaq Zeverində elə şey vardi ki, onu özünə çəkirdi. Bəlkə də, adicə bir şeydi, lakin çox güclüydü. Özü də yalnız Zeverindəydi. Anaları da məhz onun sehrindən çıxa bilməmişdi. Buna görə də bilə-bilə hər şeyə dözmüşdü. Kete bunların hamısını təzə-təzə başa düşürdü...

– Məgər haqqım yoxdur? – Oskar yenə soruşub cavab gözlədi. Öz ürəyinin səsinə qulaq asdı. İntizar içində dəqiqlər keçdi. Nəhayət, Ketenin dodaqları tərpəndi, aydın, səmimi sıfətində ani, kədərli bir təbəssüm düyünləndi.

– Bilmirəm... – titrək səslə, tərəddüdlə dilləndi. Lakin bu bircə kəlmə sözü elə yavaşdan, elə ehtiyatla dedi ki, Oskarın ümidi tamam üzüldü. Bəlkə də, uzun-uzadı bir ittihama başlasayıdı, ona belə təsir eləməzdi. Yox, Oskar da belə tez təslim olan deyildi. Var gücünü toplayaraq təzədən hücuma keçdi:

– Axı özün gördün ki, ürəyindən keçənləri oxudum. Özün şahid oldun ki, nazirin nə vaxt işdən çıxarılaçağını əvvəlcədən xəbər verdim. Heç kəs bunu deyə bilməzdil! Axı özün bilirsən ki, məndə qeyri-adi bir istedad var.

– Bunların məsələyə dəxli yoxdur, – qız əlini yellədi.  
– Bu tamam ayrı şeydir. Özü də mənasızdır! – Qətiyyətlə söhbətə yekun vurdu və heç ağlına da gəlmədi ki, son cümləsi Paul Kramerin ən çox işlətdiyi cümlə oldu.

Hökəm qəti idi və Oskar təslim oldu. Kete isə zarafata salıb dedi:

– Qaşqabağını belə tökmə, Oskar. Səni necə varsansa, eləcə də sevirəm – bu da bəsindir! – Sonra da kinayəsiz-filansız əlavə etdi. – Gərək mənim də bəsim olsun!

Oskar yazı stolunun üstündə sanballı, amma çox az oxunaqlı bir jurnal gördü. Peterman oradaki məqalələrdən birinin altından xətt çəkmişdi. Məqalənin adı «Fırıldaqçı», müəllifissə Paul Kramer idı. Oskar oxumağa başladı. Doktor Kramer özünə əziyyət verib uzun, ətraflı bir oçerk yazmışdı. Əwəlcə fırıldaqçı Oskar Lautenzakın gündəngünə artan müvəffəqiyyətinin səbəblərini açıb göstərirdi. Sonra da həmin nailiyyətlərin siyasi və iqtisadi əsaslarına keçirdi. Natiq və cadugər Oskar Lautenzakı natiq və ecazkar Adolf Hitlerlə müqayisə edirdi. Sübut etməyə çalışırkı, bu cür cadugərlərə meydan açan, əslində, almanların milli xarakteridir. Alman xalqının keçmişindən doktor Ayzenbart<sup>1</sup>, doktor Faustun prototipi olan Aqrrippa fon

<sup>1</sup> Yohann Andreas Doktor Ayzenbart (1661–1729) – özünü cadugər, sehrbaz kimi qələmə verən göz həkimi. Onun adı müasir alman dilində «firıldaqçı», «şərlatan» sözlərinin sinonimi kimi işlənir.

Netteshaymi<sup>1</sup> misal göstərirdi. Oskar həm qəzəblə, həm də şellənə-şellənə gülümsədi. Əsl dissertasiya idil! Deməli, bu oğlan Oskarı ciddi qəbul edirdi – bu səbəbdən şikayət edə bilməzdi. Onunla müqayisə etdiyi adamlar da adı şəxsiyyətlər deyildi!

Paul Kramerin məqaləsi getdikcə Oskarin şəxsi həyatının dərinliklərinə enir, bəzi psixoloji detalları açıb göstərirdi. Deyəsən, cənab doktor Oskarin bioqrafiyasına, telepatiya-nın texniki tərəflərinə yaxşı bələddir. Sevimli müəllifi Ravlıçeki hərtərəfli öyrənmiş, özünəməxsus bir hiyləgərliklə Oskarin sənətini onun şəxsi həyatı, mühiti ilə əlaqələndirmişdi.

Oskar indi başa düşdü ki, o bəduğur Peterman məqalənin altından nə üçün xətt çəkib...

Ovqatı getdikcə pozulurdu. Bu cənab Kramer Oskarı daha da yerindən oynadan mürtəcə bir işgüzarlıqla onun keçmişini qurdalayırdı. Bəs bu qədər məlumatı haradan toplamışdı? İndi də Oskarin Deqqenburqda oxuduğu vaxtlara gedib çıxırı. O zaman olmuş bir lətifəni danışır və özünü də çox gülünc şəkildə şərh edirdi:

On dörd yaşlı Oskar məktəbdə ifadə yazarkən çox cəsarətlə bir fikri əsaslandırmaq üçün Getedən misal gətirib. Ancaq həmin sözlər Getenin deyil, Oskarin özünüňkü olub. Ona görə də müəllim şübhələnərək misalı hansı əsərdən nümunə gətirdiyini soruşub. Bizim Oskar da kefini pozmadan, özünü itirmədən deyib: «Vilhelm Mäster»dən. Ürəyində də fikirləşib ki, hər halda, belə qalın kitabda onun ağlına gələn fikrə oxşayan bir fikir olmamış deyil və yaqın ki, müəllim də bir misaldan ötrü həmin uzun romanı axıracan oxumayacaq.

Paul Kramerin həmin əhvalatı burayacan söyləməsi Oskarı narahat etmədi, çünkü özü də onu bir neçə dəfə danışmışdı. Ancaq Paul bunun arxasında yazırı ki, Oskar yalan danışan zaman təkidlə müəllimin üzünə baxıb və ürəyində arzulayıb: «Mənə inan! İnan! İnan!» Oskar indi bu təfərrüati qəzetdə, özü də Paulun kəskin, kinayəli qələmindən çıxan sözlərlə oxuyanda qan beyninə vurdu.

Oskar öz daxili aləminə nə qədər bəzək-düzək vursa da, öyünə-øyünə onu bütün istəyənlərə göstərsə də, bu kiçik

---

<sup>1</sup> Aqrippa fon Netteshaym (1486–1535) – alman həkimi və təbiətşünas filosofu

təfərrüati həmişə qısqanlıqla gizlətmışdı. Onda Oskar ilk dəfə insanlar üzərindəki hökmünü duymuş, daxilində nəsə güclü, sirlı bir qüvvənin olduğuna inanmışdı. Həmin sirri nə üçün belə qorxa-qorxa gizli saxladığının səbəbini heç özü də bilmirdi. Bircə onu bilirdi ki, saxlamaq lazımdır, vəs-salam! Ona görə də həmin əhvalatın yalnız birinci hissəsini, yəni sırtıq, maraqlı, firıldaq olan yerini danışır, axırını, yəni daxilindəki o sehrli qüvvədən xəbər tutduğu anı isə gizlədirdi. İndiyəcən də hamidən gizlətmışdı.

Yalnız bircə nəfərdən başqa. Çox mərhəm olan dəqi-qələrdə Keteyə danışmışdı!

Kete də Oskarin bu sirrini – ən qiymətli könül mülkünü satmışdı. Özü də kimə? Onun ən qorxulu düşməninə!

Oskar axırıncı dəfə qızla danışandan və o da «bilmirəm!» deyəndən sonra özünü onun yanında günahkar sayırdı. Kete onu çox yüksək tutmasa da, sevir. İstedadına görə deyil, iradəsinə görə sevir. Buna görə də qızı borcludur. İşə bax, Oskarin o kövrək anlarda etibar elədiyi sirri onun ən qorxulu düşməninə açıb. Eybi yox, əvəz-əvəz oldular. Paul Kramerin bu alçaq hücumunun bir tərəfdən də xeyri dəydi. Oskarı kin-küdərət dolu bir sevinc hissi büründü: indi Keteyə qarşı silahi vardı!

Elə həmin gün də məqaləni qızı verib dedi ki, yanında oxusun. Kete yazını oxuyarkən Oskar diqqətlə onun qəşəng, iri, çəlimsiz sıfətinə baxdı və həmin sıfət də qəzəbdən, utancaqlıqdan qızardıqca ləzzət aldı. Bu qəzəb, utancaqlıq hissini Oskarin o kiçik, sadəlövh, qəribə əhvalatı danışlığı anların xatırələri də qarışdı.

Həmin sirri açan zaman Oskar çox mehriban görünürdü. Təvazökarlıqla danışsa da, özünə bəslədiyi sadəlövh inamı aydınca bürüzə verirdi. Oskar onda özü idi: həm yaxşı, həm də zəif cəhətləri olan Oskar... Uşaq ola-ola öz iradəsini yaşı bir adama necə qəbul etdirdiyini elə fəxrlə danışındı ki! Kete həmin anda Oskara vuruldu, onun nəyə qadir olduğunu, nəyə qadir olmadığını özü üçün dəqiqləşdirdi və Oskarı sevməyə başladı.

Elə bu ovqatla da Oskar haqqındaki təsadüfi söhbətlərin birində etibar eləyib, həmin hadisəni Paula danışmışdı. Paul da bacısının etibarından sui-istifadə etmişdi. Yox, qarşıdaşı lap eclaflıq eləyib, Oskara bəraət qazandırmaq üçün

qızın səmimiyyətlə danışdığı əhvalatı çap etdirib, üstəlik, bu cür eybəcər şərhlər də verib. Bəli, Paul belə qanacaqsızdır, belə hökmlüdür. Özünü haqlı göstərmək üçün hər cür alçaqlığa əl atar. Sən demə, qardaşı Paulla onun arasına girən, onları bir-birinə yaxınlaşmağa qoymayan da elə bu imiş: yadlıq... yəhudi qanı...

Oskar sakitcə oturub Ketenin necə oxuduğuna baxır, onun nə fikirləşdiyini duyur və ağıllı adam olduğu üçün də dinmirdi. Məqaləni oxuyub qurtarandan sonra qız da bir anlığa susdu, sonra:

— O, sənə qarşı insafsızlıq eləyib, Oskar! — dedi və səsi əvvəlkinə nisbətən daha çox titrədi. Bu bir yana, uzun fasilədən sonra Oskarı yenə də öz adı ilə çağırırdı.

Oskarı razılıq hissi bürüdü. Peyğəmbərə ən çox da ləzzət verən bu oldu ki, düşməni onun üçün qazdıığı quyuşa özü düşdü, rəqibinə belə bir xoş gün bəxş etdi.

Paul əvvəller, az qala, hər gün Kete ilə işləyər, məqallələrini ona diktə edərdi. Öz mülahizələri barədə bacısı ilə mübahisəyə girişmək, onun etirazlarını dəf etmək, bəzən razılaşmaq, gah da lağ eləmək Paulu daha da həvəsləndirirdi. Öz növbəsində, Kete də tez-tez hirsələndiyinə baxmayaq, qardaşı ilə işləməkdən zövq alardı. Ancaq Paul son vaxtlar yazılarını özü çap edirdi. Çünkü dediklərinin hamısı, sanki, qiza qarşı çevrilmiş olurdu.

Qardaş-bacının bərgə həyatı daha könülaçan deyildi. Aralarına nəsə girmişdi. Heç biri danışmasa da, ikisi də həmişə onun haqqında düşünürdü: Ketenin Oskara münasibəti barədə... Paulun üz-gözündən, bütün varlığından, hərəkətlərindən, dediyi və ən çox da deyə bilmədiyi sözlərin hamısından məzəmmət yağırdı. Qız hətta bir neçə dəfə Nürenberqerstrassedən köçmək barədə düşünmüşdü. Ancaq hər dəfə də Paulun «Eden» restoranında bacısının ucbatından düşdüyü gülünc vəziyyəti xatırlamış və qardışını ikinci dəfə zərbə altında qoymaq istəməmişdi.

Lakin Paul onun etibarından sui-istifadə eləyib Oskarı alçaldandan sonra gözünə heç nə görünmür. İndi qardaşı ona tamamilə yaddır. Anasına oxşamayan hər xasiyyətindən zəhləsi gedir. Buna daha dözə bilməz! İndi o, qardaşının deyil, Oskarındır! Buradan köçüb gedəcək və nə üçün getdiyini də açıqca deyəcək.

Elə həmin axşam da şam eləyə-eləyə söhbəti açdı. Niyə elə məqalə yazdığını soruşdu, qardaşını əclaf, xəbis adlandırdı. Uzunsov, qonur gözləri qəzəbdən alışib-yandı, sifəti həyəcandan təlatümə gəldi.

Paul evə gələn kimi paltarını dəyişmiş, çörək yemiş, oradan-buradan çərənləmiş, qəzetlərə göz gəzdirmiş və adəti üzrə, yerini rahatlayıb oturmuşdu. Kete sözə başlayan kimi başını qaldırdı. Onun sözünü kəsmədi. Qız danişib qurtarandan sonra da, adəti xilafına, xeyli susdu...

Bacısına diqqətlə qulaq asmışdı və indi də onu diqqətlə süzürdü. Kete hirsənəndə də gözəl olurdu. Gözəl, sevimli bacısı... Sərt, çılgın atasından qızı çox şey keçmişdi. Bu da əsəbiləşəndə atası kimi ağızına gələni deyirdi. Ancaq qızın tən bölünmüş alnındaki sərt qırışlar səyriməyə başlayanda Paul onu daha çox sevirdi!

Bununla belə, özü də əsəbiləşdi. Axi nə günahın sahibi idi? Onun məqaləsinə – özü də ölçülüb-biçilmiş, qərəzsiz yazılmış məqaləsinə əclaflıq demək, ən azı, insafsızlıqdır. Qeyri-ixtiyari «Eden» mehmanxanasındaki görüşü xatırlayıır. Onda restorandan necə çıxdığını bilməmiş və heç bilmək də istəmirdi. Bacısından da soruştumayaçaq! Deyəsən, Oskar onu həmin gün çox pis vəziyyətdə qoyub, lap rüvvay eləyib. İndi də o görüşü xatırlayan kimi ürəyində həm Oskara, həm də bacısına qarşı sonsuz, mənasız bir qəzəb duyur...

Eyni zamanda da, Keteyə yazıçı gəlir. Həmişə də belə olub. Çox güman ki, həmin görüş qızı da az əziyyət verməyib.

Bu, mərhəmətli, hirsli Paulun yanında üçüncü bir Paul da var. O, baş verən hadisəyə əyləncə kimi baxır, hətta bir az istehza da edir və heyif silənir ki, belə dadlı fəsəliləri axıracan ləzzətlə, layiqincə tərifləyə-tərifləyə yeyə bilməyəcək...

Hirsli Paul o birilərinə qalib gəldi.

– Doğrudanmı, elə bilirdin, sən ona vurulduğun üçün Oskar Lautenzaka yazığım gələcək? – deyə soruştu və özü də bilmədən səsini ucaltdı. – Doğrudanmı, elə bilirdin, ona qarşı «cəngavər»lik edəcəyəm? O barədə heç fikirləşmirəm də. Mən cəngavər deyiləm. Mən yazıçıyam!

Əynində yamaqlı xalat, ayağında cırıq başmaq olan Paul həyəcanlandığı üçün bir az da kəkələyirdi. Sifətindəsə

bacısını ədalətli bir mübarizəyə çağırın qəzəb ifadəsi düyünlənmişdi.

– Cəngavərə bax! Yazıçıya bax! – Kete lağa qoydu.  
 – Sənin bu yalançı dəlil-sübütlarından lap zəhləm gedir. Etibardan sui-istifadə edibsən, vəssalam! Bu alçaqlıqdır  
 – boş yerə mübahisə eləmə! Oskara da yalnız ona görə hücum edirsən ki, mən onunla yaxınlıq edirəm. Yoxsa onu özünə yaraşdırımadın. Elə lovğasan ki, adam lap iyrənir.

– Düzdür! Eləsinə baş qoşduğum üçün çox təəssüf-lənirəm... – Paul daha da əsəbiləşdi. – Orası da düzdür ki, sənin Oskar Lautenzakın layiqli rəqib deyil. Onun məşhur bir fülünd olduğunu bilirəm. Adam öz gözündən pərdə asmaq istəyəndə, adını fülünd qoyur. Oskarın fülündlüyü ondan ibarətdir ki, qarşısındakının beynini boş sözlərlə dumanlandırır. Əlbəttə, onun fülündlüyünü bağışlaya bilərdim, çünkü mənasızdır. Ancaq gördüm ki, yan-yörəsindəkiler onun bu miskin sənətindən öz alçaq siyasi firldaqları üçün istifadə edir, elə peyğəmbərin özü də bu məqsədə xidmət edir. Bütün bunların hamısı xalis firıldaqçılıqdır, əclaflıqdır, kiməsə tor qurmaqdır. Mən yazıçıyam! İstəyirsən, məni lap səfəh, lovğa hesab elə, fərqi yoxdur, camaat üçün qurduqları toru onlara göstərmək borcumdur. Əslində, Oskar Lautenzak adıçə bir dələduz deyil, çox təhlükəli adamdır. Bunu hamiya çatdırmaq lazımdır. Onun başını əzmək lazımdır. Mən bunu mütləq deməliyəm!

İndi üzbüüz dayanmışdilar və hər ikisinin də gözlərindən kədər yağırdı. Paulun sonsuz təhqirlərində həqiqət işartisi-nin olması Ketenin ikiqat əsəbiləşdirirdi. Yox, Oskara qara yaxmağa, onu alçaltmağa imkan verməyəcək! Oskarı əldən buraxmayacaq! Axi onun vasitəsilə böyüklüyün, qanadlanmağın, xeyalin, ilhamın nə olduğunu hiss etmişdi!

– Deməli, öz işinin xatirinə ona qara yaxırsan? – Ketenin titrək səsi hirsindən daha da gərginləşdi. – Bunu da mənim üzümə deyirsən?!

– Bəli! – Paul bir də təkrar etdi. – Bəli!

Əlbəttə, bununla həm də «qızın beynində qımıldayan qurdların başını əzmək» istəyirdi, ancaq əslində, bu, əsas səbəb deyildi.

– Onu məhv etmək istəyirəm! Çünkü hamı üçün təhlükədir!

Son sözləri alçaqdan desə də, arıq sıfətindən qəddarlıq yağırdı. Kete sonsuz bir nifrətlə etiraz etdi:

– Bu vaxtacan ən yaxşı xasiyyətin – yalan danışmağın idi. Amma indi yalana da keçibsən. – Bir az da qızışaraq tələsə-tələsə əlavə etdi: – Daha burada qalmağın mənası yoxdur. Məlumun olsun ki, mən Oskarinam! Səndən uzağam! Sən mənim üçün... – «yəhudisən» demək istədi, ancaq ani fasılədən sonra ağızından «yadsan» sözü çıxdı. Həmin sözü nə qədər yumşaltsa da, ürəyi ağırdı. Elə bildi ki, Paul onu pis mənada başa düşməyəcək. Elə bildi ki, yandığından nəsə ağır bir cavab qaytaracaq və Kete, azaciq da olsa, yüngülləşəcək.

Əlbəttə, Paul onun nə demək istədiyini yaxşı başa düşdü. Ancaq ağır cavab qaytarmağı aqlına da gətirmədi. Əksinə, hırsı qəflətən soyudu, üçüncü – yəni ağıllı Paul o birilərinə qalib gəldi. Yavaş-yavaş, ayaqlarını sürüyü-sürüyü stola tərəf getdi. Birdən-bire elə qoca, elə müdrik göründü ki! Qeyri-ixtiyari çəngəllərdən birini götürdü, diq-qətlə ona baxdı, ağır-ağır dedi:

– Nitşə buna oxşar bir vəziyyətdə bacısına yazmışdı; «Zavallı Lama! – Qızı çox istəyən anlarda ona Lama deyərdi, – Zavallı Lama, sən indi antisemit olmaq dərəcəsinə enib-sən!» – Və hələ də çəngələ baxa-baxa sözünə davam etdi: – Heyif... zavallı Kete...

Qız yorğun addimlarla qapiya tərəf getdi:

– Əlvida, Paul!

– Elə indi gedirsən?

– Hə, indi yiğişib gedirəm...

Çəngəl hələ də Paulun əlindəydi:

– Heyif... Çox heyif...

Paul özünü sakitləşdirməyə çalışır. Özünü inandırmaq istəyirdi ki, hamısı bircə ann təlatümüdür, keçib-gedəcək. Yox, qardaşını heç vaxt o ağızı qatıqlı gədənin ayağına verməz! Sabah yenə də gəlib, həmişəki kimi səhər yeməyinə çağıracaq. Vanna otağının qapısını döyüb deyəcək: «Paul, isti su ilə az oyna!» O da cavab verəcək: «Yaxşı, Kete, sənin xatırınə çıxaram...»

«Yox, – özlüyündə qəti qərara gəlir, – mən axmaq deyiləm ki, başımı bu cür səfəh şeylərlə ağırdam. Özü qayıdır gələcək. Heyif ki, fəsəlilər soyudu...»

Və təzədən yeməyə başlayır.

Qonşu otaqdan Ketenin kiməsə zəng elədiyini eşidir. Nə dediyini başa düşmür. Yoxsa taksi sifariş verir? Doğrudan?.. Boş şeydir, getmə!

Nəsə fikirləşir. Özünü ələ alır. Güclə yemək istəyir. Fəsəlinin yağlı ovuntuları üstünə töküür. «Gərək özümə təzə kostyum tikdirəm, – ürəyindən keçirir, – Kete lap mat qalacaq. Ancaq məni danlayacaq ki, Vayts başımı pozub, yaxşı yaraşmir».

Qapının zəngi çalınır. Çox güman ki, sürücüdür, çamadanı götürməyə gəlib. Nəsə Paulu qapiya tərəf çəkir. Ketenin saxlamaq lazımdır! Bu ki lap uşaqlıqdır... Yox, qızı getməyə qoymayacaq... Ancaq qəflətən hiss edir ki, saxlaya bilməyəcək. Hiss edir ki, bu gün aralarında olan adicə mübahisə deyildi. Hiss edir ki, nəsə onu Pauldan ayırr, Lautenzaka tərəf çəkib aparır...

594  
Oturub gözləyir. Yox, boş şeydir... Kete elə iş tutmaz... Axi böyüüb, ağıllanıb... Qalacaq... Bax, bu dəqiqə içəri girəcək, özünü elə aparacaq ki, guya, heç nə olmayıb... İntizar içində gözləyir. Ancaq sürücünün boğuq, Ketenin sə asta, titrək səsi eşidilir. İçəri gələn olmur... Bax, gedirlər... Qapı örtülüür...

Ürəyi ağrıyr. Bircə anlığa tamam hərəkətsiz qalır. Peşmançılıq hissi onu bürüyür. Qədim bir şeri xatırlayırlar: «Özünü qoru, zavallı körpə çiçək». Qəflətən amansız bir qəzəb dalğası onu təzədən öz qoynuna alıb yerindən oynadır. Ürəyi bərk-bərk döyüñür. Onun necə çırpındığını aydınca eşidir, ağır-ağır nəfəs alır...

İşə bax, Paulun məqaləsini «əclaflıq» adlandırmışdı. Ancaq əksinədir. Belə bir rəqib üçün çox nəciblik göstərib. Lautenzak kimi dəhşətli məxluqu hər hansı bir növə aid etməklə ondan can qurtarmaq olmaz. Onun üçün ayrı qələm lazımdır. Xoşbəxtlikdən, həmin qələm Paulda var, lazım gələndə yazacaq. Kete özü buna məcbur edir. Bacısına da, o cənab Lautenzaka da nəyə qadir olduğunu göstərəcək!

Yanında dayanıb ona göz qoyan üçüncü Paul yenə qabağını kəsir, xəbərdar edir: «Özün gördün ki, Kete haqlı çıxdı. Sən özünü ilk gündən aldatmağa başladın. Əslində, bu Lautenzak sənin üçün heç kimdir. Ömründə belə

mənasız varlığa baş qoşmazdin, vaxt itirməzdin. Onlardan qisas almaq istəyirsən, vəssalam!»

Paul öz məqaləsinin məqsədini bütün aydınlığı ilə yenicə başa düşdü və utandı. Sadəcə olaraq, bacısı Ketenin elə bir adamla yatdığına dözə bilməmişdi...

Ütandi, hərəkətlərini bir də saf-çürük elədi, özünü ağıllı olmağa çağırıldı. Oskar Lautenzak haqqında təzə məqalə yazmağa hazırlanmışdı. Çox aydın, kəskin məqalə olacaq və onu da lap çox oxunan gündəlik qəzetlərdən birinə verəcək...

İki gün keçdi və Paul çox götür-qoy edəndən sonra həmin məqaləni yazdı. Büyük bir ustalıqla, nifrətlə, zəhərli sözlərlə yazdı. Rəqibi camaati necə ələ alırdısa, Paul da oxucularına elə təsir eləmək istədi. Ah, Paul Kramer istəyəndə çox kəskin, çox təsirli yazımağı bacarırdı. İndi istəmişdi! Oskar Lautenzakin dünyasını – üzdən parıldayan o çirkab dolu gölməçəni bütün üfunəti ilə açıb göstərirdi. Dolayı eyhamlarla kifayətlənməyib, bütün tarixləri, rəqəmləri dəqiq verdi. Baronessa Tretnovun snoblardan, avantüristlərdən, karyerist siyasətbazlardan, muzdlu əsgərlərdən ibarət məclisinin Oskarı necə müdafiə etdiyini söylədi. «Alman dünyagörüşünü yayan cəmiyyət»in iç üzünü olduğunu kimi təsvir etdi. Oskar Lautenzakin məsləhətlərindən gələn gəlirin həcmini göstərdi. Yazdı ki, banka keçən bolluca pulun hesabına mistik dünyanın gücü əməlli-başlı maddiləşir. Yox, Paul Kramer bu dəfə nəciblik göstərmədi, rəqəbinin payını layiqinçə verdi. Oskar Lautenzak kapitan Britlinqin ruhunu necə diriltmişdisə, Paul da rəssam Vitkenin ruhunu eləcə dirildi. Hansyörqün qətl işini qaldırdı, Karfunkel-Lissinin məhəbbət macəralarını ifşa etdi. Vicdanlı qoca, gözəl sehrbaz Kaqlistronun tamaşalar zamanı oynadığı rolü xüsusi bir vurgu ilə qeyd etdi. Hər şeyi öz adı ilə adlandırdı, ağa ağ, qaraya da qara dedi. Göstərdi ki, Oskar öz siyasi əlaqələri ilə təhlükə yaradan, şöhrət həvəsi ilə alışib-yanan bir firildaqcıdır, dələduzdur.

Qəzetlərin çoxu həmin məqaləni dərc etdi. Telepat haqqında təzədən hay-küy qalxdı.

Oskar heç bilmirdi ki, özünü necə aparsın. Bir tərəfdən məqalədə nəhəng şəxsiyyət kimi təsvir olunması xoşuna

gəlirdi. Digər tərəfdən də burada elə zərbələr, elə hücumlar vardi ki, onların qabağında dayanmaq çətin məsələ idi. Bunların qabağında necə dayansın?

Hansyörq onu sakinləşdirdi. Nasional-sosialist partiyanın başqa rəhbərləri kimi o da kütləyə sonsuz nifrat bəsləyirdi. Deyirdi ki, özü haqqında qəzetlərin yazdıqlarını vecinə almır. Əsas məsələ odur ki, yaxsınlar. Bu hücumların bircə nəticəsi olacaq: Oskar haqqındaki sensasiyalı xəbərlər işıqcək və bu hay-küydən oxucuların yadında yalnız Oskarin adı qalacaq. Belə yerdə fitnəyə uyub, xırdaçılığa yol vermək olmaz. Əsas şürə budur: heç nəyə fikir vermə!

Məsləhət Oskarin ürəyindən oldu. Qarşidan həsrətlə gözlədiyi yay gəlirdi. Aloysu öz sevimli Münheninə buraxmış, özü də istirahətə çıxmışdı. Daha mübarizə etmək istəmirdi. Yeganə arzusu ürəyinçə dincəlmək, uzun əzablar bahasına qazandığını həmin yay aylarında xərcləməkdı. Beləliklə də, Paul Kramerin yazdıqlarını unutdu, bütün yay zövq-səfa içində keçirdi.

Hildeqrad Tretnovun da, İlze Kaderaytin da Berlin ətrafında bağları vardi. Hildeqradinki Meklenburqda, İlzeninki isə Kladovdaydı. Hər ikisi də Oskarin xatirinə ilin bu qızmar günlərini, adətləri xilafına, orada keçirirdilər. Bu, Oskara xüsusü ləzzət verirdi. Tez-tez onlara qonaq gedirdi. Qalan günləri də dostları ilə birlikdə kef məcislərində keçirirdi.

Ona qayıq düzəldən tərsanəni tələsdirirdi. Deyirdi ki, gərək lap tez olsun və buna görə də günaşırı oraya gedib, işin hansı mərhələdə olduğunu yoxlayırdı.

Tərsanəyə gedən yol Zofienburqun yanından keçirdi. Çox vaxt burada dayanıb, gələcək iqamətgahını gəzir, xəyalında onu təzədən qurmaq üçün planlar hazırlayırdı.

Bu yenidənqurma böyük məbləğdə pul tələb etməklə bərabər, Oskarı keçilməz sədlər qarşısında qoyurdu. Bütün Bavariyalılar kimi o da qurub-yaratmaq, dəbdəbə həvəskarı idi. Beyninə yerləşdirmişdi ki, Klinqzorun sehrli qəsrimi memar Zandersdən başqa heç kəs tikə bilməz. Ancaq Oskarin planları da memarın beyninə batmır və kəsəsinə deyirdi ki, həddən artıq bərbəzəklidir, müxtəlif üslubları qarışdırmaq olmaz. Oskar da nə öz planından, nə də memar Zandersdən əl çəkmək istəmirdi. Ona görə də yaxşıca baş sindirmaq lazımlı gəlirdi.

Buna baxmayaraq, Zofienburqda gəzərkən Oskara elə gəlirdi ki, buranı almaqdə heç də uduzmayıb, əksinə, çox qazanıb. Yalnız ona görə yox ki, balaca qəsrin yeri, zahiri görünüşü onun planlarına uyğun gəlirdi. Bu yerlərdən həm də tarixin qoxusu duyulurdu. Qəsri gəzərkən qəflətən dayanır, yanındakı adama – ya memara, ya da başqasına mənali-mənali deyirdi: «Dayanın! Burada, bax bu yerdə dəhsətli hadisələr olub. Buradan qan qoxusu, fəlakət iyi duyuram!»

Peyğəmbərə elə gəlirdi ki, burada çox talelər bir-birinə qarışıb, sona yetib. Lakin Oskar üçün həmin talelər hələ də canlı idi. Son dərəcə həssas olan qəlbini ona deyirdi ki, burada hər cür cinayət baş verib. Vəfəsizliq, fəlakət, nifrət, satqınlıq, ölüm... Bütün bunlar çoxaldıqca, səadət də azalıb. Petermana tapşırıdı ki, bu yerin tarixini öyrənsin. Katibi də vicdanla işə girişərək Zofienburqun tarixi və sakınları haqqında quru bir xronika hazırladı.

... Evi kral III Fridrix Vilhelmin sarayında şirniyyat işlərinə baxan usta tikdirmişdi. Ümid etmişdi ki, işgüzər bir ömrün rahat qocalığını burada sakit keçirə biləcək. Ancaq bu, qocaya qismət olmamışdı. Sevincdən çox kədər dadib və ölümündən qabaq harasa köçüb gedib. Həmin ev mövcud olduğu yüz iyirmi il ərzində, Oskarin duyduğu kimi, bir çox kədərli talelərin məskəni olmuşdu. Yəqin ki, Oskar öz xəyalında canlandıqlarını oxşatmaq üçün Petermanın məlumatındaki aydın, dəqiq faktları çox dəyişdirməli, cilalamalı olmuşdu...

Bu yay da siyasi yeniliklərlə dolu idi. Kabinet yenə də istəfa vermişdi. Seçki kampaniyaları təzədən qızışmış, nasistlər böyük bir ruh yüksəkliyi ilə mübarizəyə başlamışdı. Oskar prezident seçkiləri zamanı onların məğlub olacağını necə qətiyyətlə xəbər vermişdisə, indi də eyni qətiyyətlə Reyxstaq seçkilərində qalib gələcəklərini söyləyirdi.

Həmin günlərin birində Führerlə görüşdü. Daxili bir inamlı ona da dedi ki, bu seçimlər görünməmiş, eşidilməmiş bir qələbə ilə başa çatacaq. Hitler razılıqla cavab verdi ki, qısa fasılədən sonra nasist sıralarının artacağına o da inanır. Hitlerlə söhbət Oskarı bir daha əmin etdi ki, Okkultizm Elmləri Akademiyasının açılacağı günü çox gözləyəsi olmayıcaq. Ona görə də Zofienburqun yenidən qurulması işinə lap ciddi yanaşmağa başladı.

İndi Oskar son dəfə memar Zanderslə oturub planı müzakirə edirdi. Zanders heç cür yola gəlmirdi. Öz kobudluğu ilə məşhur olan memar kəsəsinə deyirdi ki, Oskar fövqəltəbii bir bazar meydani tikdirmək istəyir; evin bu sadə, nəcib fasadları heyifdir. Oskarın yarmarkası onun görkəmini korlayacaq. Ancaq peygəmbər də sözündən dönmürdü:

– Kim varlı deyilsə, deməli, diləncidir. Mənim xəyalımda canlandırdığım, bəlkə də, sizə vəhşilik kimi görünə bilər, əziz Zanders. Amma bu, Rixard Vaqnerin vəhşi əzəmətidir. Məni də başa düşün, – Oskar sonradan xahişə keçdi.

– Führer söz verib ki, mənim üçün Okkultizm Elmləri Akademiyası açdıracaq. Həmin akademiyanın prezidentinin evi gərək seçilsin, rəmzə çevrilsin. Əsl telepatin üzündəki sakit ifadənin arxasında o ali, möhtəşəm suratlı necə gizlənirsə, Zofienburqun sakit zahiri görünüşü arxasında da Apollonla Dionisin əzəmətli mübarizəsi coşmalıdır.

– Boş şeylərdir, – dedi Zanders. – Mən ya abırkı bir şey tikərəm, ya da heç tikmərəm.

Oskar az qaldı özünü yenə Sezara oxşatsın. Ancaq Zandersi əldən buraxmaq olmazdı. Klinqzorun sehrlili qəsrini yalnız və yalnız Zanders yarada bilərdi. Ona görə də xahiş etməyə, yalvarmağa başladı, Führerin əzəmətli tikintilər haqqındaki planlarından danışdı, yaltaqlandı, hədələdi və axır ki, memarı razi sala bildi. Memar donquldana-donquldana razılaşdı və Oskara elə gəldi ki, bu qələbə indiyəcən qazandığı ən böyük qələbədir.

Zanderslə təzədən oturub işləyəsi oldu. Plan çəkdi, pozdu, mübahisəyə başladı, bəzən özü güzəştə getdi, bəzən də memarı buna məcbur etdi. Axır ki, Klinqzorun sehrlili qəsrinin planı Oskarın arzulduğu şəkildə hazır oldu. Smetə tutulandan sonra alınan rəqəmi görəndə Oskarın gözü kəlləsinə çıxdı. Fikirləşmək üçün iyirmi dörd saat vaxt istədi. Smetanı Hansyörqə gösterdi. Qardaşı başını buladı:

– Deyəsən, səni qudurmuş it dişləyib!

– Mən «görürəm», inanıram... – Oskar bu sözləri çox astadan dedi. Ancaq həmin sözlərdəki güclü, vəhşi inam Hansyörqü diliñə getirdiyi acı sözləri udmağa məcbur elədi. Nə edəcəyini bilməyib qurucu:

– Məsləhət görmürəm, – dedi.

Oskar Zofienburqun yenidən tikilməsi üçün hazırlanmış planı imzaladı.

Seçkilərə iki gün qalmış İlze Kaderayt Kladovdakı bağından zəng vurdu.

– Necə bilirsiniz, Oskar, – dedi, – birisi gündü qələbə adı, perspektivsiz qələbə olacaq, yoxsa qəti qələbə?

– Görünməmiş əzəmətli bir qələbə olacaq, nəticəsi də qəti!

– Siz buna tam əminsınız? – İlze özünəməxsus kinayəli bir səslə soruşdu.

– Sizə olan hörmətimə necə inanıramsa, qələbəmizə də elə inanıram! – Oskar ilhamla cavab verdi.

– Yaxşı, elə isə sizinlə mərc gəlirəm. Dediiniz qələbə olsa, çox xoşladığınız qara mirvari sizindir. Əgər olmasa, onda mücrüdəki opaldan keçərsiniz.

Az qala, Oskarin ağlı başından çıxdı. Bu da onun növbəti zarafatlarından idi?! Axi,o qara mirvari çox qiymətli idi... İlzenin təklif etdiyi hədiyyə çox böyükdür... Onun nə demək istədiyini yaxşı başa düşmədi. Doğrudan, Oskarı elə sevirdi?! Bavarların bir sözü yadına düşdü: «Lap sərilirsən ki...» İnamsız bir səslə dedi:

– Onu götürə bilmərəm.

– Çox yaxşı götürərsiniz. Frakınız üçün sancaq düzəltdirərsiniz.

– Mənə hələ də inanmamağınız xətrimə dəyir...

– Həm inanıram, həm də yox. – Onun səsi indi quş səsinə bənzəyirdi. – İnanmadığım üçün mərc gəldim, inanlığıma görə də seçkilər gününün axşamı qələbəni qeyd etmək üçün qonaqları elə bu gündən dəvət etməyə başlayıram. Məlum shəydir ki, siz də gələcəksiniz.

– Böyük məmnuniyyətlə!

– Mərc də öz qüvvəsində qalır, – İlze söhbətə yekun vurdu. – Əldacığım opal üçün əvvəlcədən sevinirəm.

Qara mirvari. İlze. Zofienburq. Seçkilər. Akademiya. Var-dövlət. Şöhrət. Hakimiyyət... Oskarin arzuları elə tez-tez həyata keçirdi ki, az qalırkı başı gicəllənsin.

Seçkilər günü gəlib çatdı. Oskarin programı bu gün yalnız xos görüşlərdən ibarətdi. Günortaya qədər memar Zanderslə, zərgər Poznerlə görüşəcək. Nahar zamanı Alma ilə Şpandauya gedəcək: həm çörək yeyəcək, həm də

«Qağayı»ya baxacaqlar. Qayıq bir-iki günə hazır olmalıdır. Axşamsa Kladova – İlzenin yanına gedəcək.

Həmin gün səhər-səhər səs verib evə qayıdanın sonra Oskarı qəfil, səbəbsiz bir süstlük, məyusluq bürüdü. Hər şeydən, hamidan zəhləsi getdi. Adamlara amansız, dəhşətli bir düşmən kimi baxmağa başladı. Nə Zandersə, nə də Poznerə xəbər göndərdi. Sadəcə olaraq, tapşırıdı ki, onlar gələndə içəri buraxmasınlar.

Öz hürçəsinə çəkilib qapını arxadan bağladı. Atasının saralmış şəklini çəkməcədən çıxarıb baxdı. Bələdiyyə idarəsi katibinin ciddi gözləri ona dikilmişdi. Suiti saqqalı kimi biz-biz duran topa bığları yumulmuş dodaqlarının üstünü örtmüdü. Möhtərəm atasının bu ləyaqətli görkəmi ona daha təsir eləmirdi. Oskar istehza ilə şəklə baxdı. Səhv eləyirmişsiniz, zati-aliləri! Ağrı qatıqlı Oskar əldə ölüb qalmadı, öz yolu ilə getdi. Özü də necə yo! Deqqenburqu oğlan çağlarında, Münheni gənclik illərində, Berlini isə böyüküb kişi olanda fəth etmək istədi və bütün arzularına da çatdı. İndi, lap elə bu dəqiqənin özündə yüzlərlə, minlərlə adam seçki dairələrində partiyaya qələbə qazandırır. Həm partiyaya, həm də Oskara! Bir azdan da məşuqəsi olan o kübar qadın ona qara mirvari göndərəcək...

Bu qələbəni də zahiri görkəminə görə deyil, daxili gücü, daxili mahiyyəti hesabına qazanıb. Ketenin müqavimətini sindirib, onu öz toruna salıb. Qız, qardaşından – onun düşmənindən ayrılib, Oskara pənah gətirib.

«O, sənə qarşı insafsızlıq eləyib, Oskar!» – deyərkən Ketenin üzündəki ifadə, dodaqları, səsi Oskarın yaddaşına əbədilik həkk olunub, ona sonsuz bir səadət bəxş edib. Tezliklə qızı təzə evinə – Klinqzorun sehrli qəsrinə aparaçaq, oraya xanım, özünə arvad eləyəcək. Kete gələcək, özünü məcbur edəcək, ona yaxınlaşacaq və axır ki, birləşəcəklər...

Bəs bunlar baş tutmasa? Kete razılıq verməsə? Xalis alman qızıdır, ürkəkdir, məğrurdur. Ancaq buna baxmayaraq, qəti qərara gələcək. Zenta<sup>1</sup> da nəyisə qurban verir. Elizabet də nəyisə qurban verir. Deməli, Oskarın da qurban tələb eləməyə haqqı var!

<sup>1</sup> Zenta – R.Vaqnerin «Uçan hollandiyalı» operasının baş qəhrəmanlarından biri

Ancaq o, qurban istəməyəcək. Çünkü xeyirxahdır. Səadət adamı xeyirxah eləyir. Eybi yox, qoy Kete məğrur olsun – özü başlayar. Onu Zofienburqa dəvət eləyəndə, «bu evdə Oskarın arvadı kimi həmişəlik qal» deyəndə, qızın nə hala düşəcəyini təsəvvürünə gətirmək istəyir. Ancaq qəribə də olsa, bacarmır, Ketenin buna necə baxacağını, Oskarın səmimi sözlərinə nə cavab verəcəyini heç cür təsəvvürünə gətirə bilmir. Hər iki əlini daş-qaşla dolu mücrüyə salır, yavaş-yavaş orada gəzdirir. «Görməyə» çalışır. Amma Ketenin surəti gözləri öündə canlanmir.

Aha, səsini eşidir... Lakin bu səs gələcəkdən deyil, təəssüf ki, şahidi olduğu keçmişdən xəbər verir. Oskar «Mənə inanırsanmı?» – soruşanda verdiyi cavabdır: «Bilmirəm...»

Oskarın qurduğu uca zəfər qalasında bir deşik var. Balaca deşikdir, amma bütün qələbə sevinci oradan axıb gedir. «Bədbəxt o kəsdir ki... bütün dünyani fəth eləyib...» Oskar, doğrudan da, nənəsinin kövrək səsini eşidir...

Bayaqkı tənhalıq həsrəti, kədər onu təzədən öz caynağına alır, daha da dözlüməz olur. İndi özündən də zəhləsi gedir...

Ketenin səsində həqiqət var. İncildən şeir deyən o kövrək səsdə də həqiqət var: Oskar hər şeydən doyub, doyub, doyub... Seçkilər görünməmiş bir zəfərlə başa çatacaq, İlze mirvarını göndərəcək və elə bir gün gələcək ki, Zofienburqdakı qəsrəndən əlavə «Cote d'Azur»da<sup>1</sup> ev tikdirəcək, adını da «Mon repos»<sup>2</sup> kotteci qoyacaq, Trennovlardan, Kaderaytlardan ibarət «xanımlar» kolleksiyasına təzə «can»lar – ola bilsin ki, hər hansı hersoginyanı və ershersoginyanı əlavə edəcək. Ancaq bütün bunların hamısına bir qoz... «Öz qəlbi isə bomboşdur!» Katibi Peterman içəri dürtüldü. Yalmana-yalmana dedi ki, cənab Hansyörq Lautenzak zəng vurub: ilkin məlumata görə, seçkilərin nəticəsi gözlənildiyindən də yaxşıdır.

– Elə buna görə məni narahat elədin? – Oskar onun üstünə qışqırı.

Səsində acı bir istehza duyulurdu. Bəli, bu dünyənin xəzinəsi axıb gəlirdi. Deməli, mirvari onun olacaq.

<sup>1</sup> Büllur sahil (fr.)

<sup>2</sup> İstirahət guşəsi (fr.)

Bu o deməkdir ki, hələ onunku deyil. Gərək gedib gətirsin. Gərək əvəzini versin. Çox güman ki, İlze Kaderayt onu ələ salacaq, sancacaq. Çox güman ki, «Fokus göstər» – deyəcək! Oskar bunu istəmir! İt deyil ki, bir parça ətdən ötrü dal ayağı üstüne qalxısn...

– Kaderaytgılə zəng vurun, – Petermana göstəriş verdi, – deyin ki, bu axşam onlara gələ bilməyəcəyəm.

Peterman yaxşı dərs almış olsa da, heyratını gizlədə bilmədi:

– Səbəbini nə deyim?

– Səbəb göstərmək lazım olsaydı, özüm deyərdim!

– Oskar kobudluqla onun sözünü ağızında qoydu.

Təvazökar katibin qəzəbli baxışları Oskarın kürəyinə sancıldı. Sonra Peterman çıxıb getdi.

– Səfəhin biri səfəh! – Oskar onun arxasında deyindi.

– Atasından xəbərsiz! Malbaş!

Ancaq Petermandan canını qurtara bilmədi. İki-üç dəqiqədən sonra sakit addımlarla içəri girdi. Üzdündəki sevinc nişanəsi aydınca sezildirdi.

Frau Kaderayt cənab Lautenzakın özü ilə danışmaq istəyir.

– Deyin ki, xəstədir, – Oskar acıqlı-acıqlı göstəriş verdi.

– Ya da lazım deyil, – səhvini düzəltdi, – özüm deyərəm.

Dəstəyi götürüb qəzəblə, qətiyyətlə, kəsəsinə dedi:

– Təəssüf ki, bu axşam gələ bilməyəcəyəm.

Elə bilirdi, İlze təkid edəcək. Ancaq deyəsən, onun belə fikri yoxdu. Yalnız:

– Doğrudan? Çox təəssüf! – dedi və azacıq susandan sonra özünəməxsus kinayəli bir səslə əlavə etdi. – Bəs bəhanəniz nə olacaq? Seçkilər haqqında dediyiniz düz çıxmır?

– Seçkilər gözlənildiyindən də yaxşı gedir, – Oskar lovğalandı. – Bu gün məni gəlməyə qoymayan öz daxili səsimdir.

«Bu da sənin payın, hərif! – ürəyindən keçirdi. – Çox düz başa düşübsən: özüm istəmirəm!»

Hər ikisi susdu, sonra İlze çox mehribanlıqla dedi:

– Əlbəttə, bu, elə bir səbəbdir ki, onunla hesablaşmaq olmaz.

Oskar qəlbinin dərinliklərində etiraf etməli oldu ki, İlzenin bu incə kinayəsi onun Deqgenburq kobudluğundan kəsərlə çıxdı.

Kaderayt isə heç nə olmamış kimi, mehribanlıqla sözünə davam etdi:

– Elə isə, gələn görüşədək! Təəssüf ki, gəlib mirvarınızı aparmadınız. Eybi yox, göndərərəm, – deyib dəstəyi asdı.

Dəstəyi hələ də əlində saxlayan Oskar bir az həyacanlanmışdı. Bu kübar qadının payını verə bildiyi üçün qəlbi fərəh hissi ilə dolmuşdu. «Bizə olar... Biz – bizik! Və adımız hər yerdə böyük hərflə yazılır...» Yox, sizin o lənətə gəlmış mirvaridən ötrü təlxəkklik eləyən deyiləm... Qoy rədd olsun...

İlze ilə danışan zaman ürəyindən bu sözlər keçirdi. Ancaq söhbət qurtaran kimi bayaqqı üsyankarlığından aldığı ləzzət dağıldı. Axi İlze ona qarşı çox mehriban olmuşdu. Hansyörq də həmişə onun beyninə yeritmişdi ki, frau Kaderayt çox əzəmətli qadındır. İndi elə bir adamı incitmişdi. İlze belə şeyi sinirən deyildi. Bu işin axırı yaxşı olmayıacaq! Belə vəziyyətdə atası «Ober unteri əzər!» deyərdi. Yaxşısı budur, güzəştə getsin, ona zəng vursun, desin ki, bunların hamısı anlaşılmazlıqdır, zarafatdır, əlbəttə, gələcək. Belə çıxır ki, özünü heç nə eləsin? Yox, qəlbində baş qaldıran bu itaətkarlıq hissi ona irsən keçib. Guya, böyük-lərin sözündən çıxməq olmaz! Yox, Oskar cənab atası deyil ki, cənab ticarət müşaviri Erental onu qonaq çağıranda sevindiyindən nə edəcəyini bilməsin...

Bütün günü deyinə-deyinə, donquldana-donquldana evdə tək oturdu. Nə özü ilə dil tapdı, nə də başqaları ilə. Axşam yeməyini də tək, iştahasız yedi. Xörək bir az duzu olduğu üçün dava saldı. Ancaq bununla da sakitləşmədi. Kitabxanaya keçdi. Kitablardan birini götürdü, sonra ikinci... üçüncüyü... Oxuya bilmədi. Onu tez-tez telefona çağırıldilar, heç birinə də cavab vermədi. Yorulduğunu, əsəbiləşdiyini hiss edir, ancaq yatmaq da istəmirdi. Kladova getmiş olsayıdı, indi o da camaata qarışar, şənlənərdi... Özünü söydü, özünə yazığı gəldi...

Gecənin yarısı katib Peterman yenə də oğrun addimlarla içəri girdi.

– Narahat etdiyim üçün bağışlayın, – dedi. – Gördüm işığınız yanır... Gəldim deyəm ki, seçkinin nəticələri məlumdur. Hamının gözlədiyindən də böyük bir qələbə! Reyxs-taqa bu dəfə beş yüz səksən altı deputat yeri vardi. Onun

iki yüz otuzu bizim oldu. İkinci yerde sosial-demokratlardır: cəmi yüz otuz üç yer. Çox böyük, misilsiz qələbədir!

— Təşəkkür edirəm, — deyən Oskar o dəqiqə üzrəyindən keçirdi: «Mirvari bizimdir!» Və sonra da «Ober unteri əzər!» düşündü.

İlze Kaderayt Kladovdakı bağ evinin artırmasında oturub Prustu oxuyurdu. İstiydi. Artırmadan baxanda balaca gölün ətrafında əsrarəngiz bir mənzərə görünürdü. Günəşin saçاقları göldə bərq vurur, kitab oxuyan qadının lap yanında bir dəstə ağcaqanad vizildaşırdı. İlze Kaderayt yayı da, istini də, Prustu da xoşlayırdı. Bir də hərdən özü ilə tək qalmağı xoşlayırdı. Ancaq bu gün bunların heç biri ona ləzzət vermirdi.

Özünü məcbur eləyib, bir az oxudu, lakin iki-üç dəqiqlidən sonra sevimli Prustu yenə də dizlərinin üstünə düşdü. Gündən qaralmış başını arxaya əydi...

Nigarəncılıq onu üzür, əsəbiləşdirirdi. Özündən çox naraziydi!

Ancaq hər şey həll olunmuşdu. Elədiyi zarafatın ən yaxşı cəhəti bu idi ki, Oskar onu gec başa düşəcək. Heç özü də həmin mirvarini düz-əməlli seçə bilmirdi. Əsl mirvari seyfdəydi. Oskarı heyran qoyansa saxtaydı. Dəymə, qoy o saxta mirvarini alıb sevinsin!

Məgər İlze o saxta Oskarın özü ilə xoşbəxt idi? Axi onun nəyə qadir olduğunu əvvəlcədən bilməşdi. Hətta onunla bir yastiğa baş qoyanda da bilmışdı ki, qucaqladığı adam fırıldaqçıdır. Elə üzüna də demişdi: «Sizin o səfəh mənalı sifətiniz deyil, səfəh, kobud əlləriniz xoşuma gəlir».

Oskarın özü bunu dedirtmişdi. Bunu da, min cür başqa kəskin, acı sözləri də... Üzrəyində hesablamlışdı ki, İlze axırda bu shit zarafatların əziyyətini çəkəcək. Ona görə də hamisina dözmüş, səbrini basmışdı. Ancaq bununla belə, qanındakı xırda meşşan sırtıqlığını, ədəbsizliyini gizlədə bilməmişdi.

İlze öz haqq-hesabını çox yaxşı bilirdi. Bəlkə də, əsl mirvarini ona bağışlayardı. Amma Oskar dözmədi. Boy-nuna düşən vəzifənin öhdəsindən gələ bilmədi. Mirvarının saxta olduğundan xəbər tutan kimi onun nə hala düşəcəyini fikirləşdikcə, İlzeni sevinc hissi bürüyürdü.

Bu mirvari Oskarın hərdən ona zillədiyi mənali, vahiməli baxışları kimi saxtaydı!

Bəli, mirvari məsələsi pis olmadı. Ancaq eləsinə bu da azdır. Oskar çox həyasızlıq elədi. İlze onun xatirinə Venet-siyani, Ostendeni buraxıb Kladovda qaldı, o da qayıdib həyasız-həyasız üzünəcə dedi: «Sənin yanına gəlmirəm. İstəmirəm... Sənin yanında darixiram!»

Bəs Oskarın ədəbsizliyi onu niyə belə yandırır? Axi ona həmişə məşuq kimi deyil, saray təlxəyi kimi baxmışdı! Öz hərəkətləri ilə də bunu bürüzə vermişdi. Çünkü aralarında belə razılaşmışdılar.

Sən demə, heç bir razılıq yoxmuş. O saray təlxəyi indi özündən çıxıb. İlzeni yandıran da elə onun özündən çıxmazı, üsyən etməsiydi.

Qırmızıların axırına çıxməq məqsədilə ərinin və baş-qalarının nasistlərlə əlaqəyə girməsində İlzenin də günahı vardi. Bu, bəlkə də, böyük bir səhvdi. Bize elə gəlir ki, onları oynadırıq, ancaq əslində, onlar bizi oynadır. Oskar buna ən yaxşı misaldır: yuxarı mərtəbəyə çatdığını hiss eləyən kimi bizi ayaqlamağa başlayacaqlar...

Yox, Oskarı saxta mirvari ilə cəzalandırmaq çox azdır. Elə ağır cəza növü tapmaq lazımdır ki, hələlik bizim ağıalıq etdiyimizi başa düşsün. Özü də bunu əqidə xatirinə soyuq-qanlılıqla, işgüzarlıqla eləmək lazımdır...

Əqidə xatirinə... Tfу... Özünü aldatma, İlze! Bunların hamısı şəxsi hissələdir, qadınlıq qırurudur. Səni narahat eləyən də məhz budur. Bu kişi sənin üçün saray təlxəyindən də artıq ola bilərdi? Yox, onda ləp iyrənc görünərdi. Psixoloq mister Kingli bir dəfə ona demişdi: «Görürsünüzümü, darling<sup>1</sup>, mənim bütün elmimi bircə cümləyə sığışdırmaq olar: qadınların iki növü var: «qızmış inəklər, buz kimi soyuq keçilər». Bu sözlər İlzenin xoşuna gəlib və həmişə də onunla fəxr eləyib ki, özü «buz kimi soyuq keçilər»dəndir. Yəni elə həyatsevər və həm də soyuq qadınlardandır ki, zövq-səfanı xoşlaysı, ancaq lazıim gələndə də özünü ələ almağı bacarırlar. Lakin yay o günə ki, yolunu aza, «qızmış inək» kimi... Yox, yox, Oskar onun məşuqu deyil, yalnız saray təlxəyi olub. Sadəcə olaraq, bu lovğanın necə alçaldığına, ruh-dan düşdüyüünə baxmaq ona ləzzət verir. Onunla da yalnız

<sup>1</sup> Əzizim (ing.)

əylənmək xatırınə yaxınlıq eləmişdi. Yaman maraqlı olacaq: quyruq bulaya-bulaya gələcək, şırvanmağa başlayacaq... İlze də «daxilindən gələn səsi» ona göstərəcək!

Dodaqlarına ani, qəzəbli bir təbəssüm qonur. Çok yüngül adamdır o cənab Oskar. Bu da onun finldaqlarının sonu! Bu da həmin finldaqların cavabı! Sən demə, Axilles dabanı<sup>1</sup> bircə yerində deyilmiş. Çok yeri eləymış! Çok yeri Axilles dabanı kimi olan bir adam «daxilindən gələn səsə» qulaq asıb, İlze Kaderaytin «nişanını» geri qaytarmazdan əvvəl yaxşı-yaxşı götür-qoy etməliydi.

Yox, eləsini saxta mirvari ilə aldatmaq azdır. Ona təsir etməz. Əclaf olsa da, pul düşkünü deyil. Əyyaş o birisidir. Özü yox, qardaşı... Onun da dərsini başqa cür vermək lazımdır.

Necə verəcəyini də yaxşı bilir.

Bəli, bilir. Artıq qərara gəlib, plan qurub. İndi özündən razıdır. Nə gözəl isti havadır. İlze belə havanı yaman xoşlayır. Gölün üstünə yayılmış hava istidən od tutub yanır, vizildaşan ağcaqanad dəstəsi günəşin saçاقları ilə oynasır. İlze öz sevimli Prustunu təzədən götürür və bu dəfə onu duya-duya, ləzzət ala-alə oxuyur.

Və bir gün sonra əri ilə söhbət əsnasında ötəri şəkildə dedi:

— Kaş sizin o nasistlər zövq məsələsində belə küt olmayıyadırlar. Əgər onlarla əlaqəyə girmişdinizsə, deməli, gözəllik məsələlərində buraxdıqları bəzi səhv'lərə yol verməliydiniz.

Artırmada oturub nahar edirdilər.

Frits Kaderayt hiyləgər, mürgülü gözlərini ehtiyatla arvadına tərəf döndərdi. Sizin nasistlər? Bu da təzə xəbərdir? Bu İlzenin də üzündən şad və ya bəd xəbər verəcəyini heç vaxt oxumaq olmur.

— Yenə də söz mənə gec çatır, əzizim! — Kaderayt məhrəbanlıqla dilləndi. — Yəqin, istinin təsirindəndir. Bəlkə, bir az aydın danışasan?

— Məsələn, — İlze, adəti xilafına, tənbəl-tənbəl sözə başladı, — qırmızıların qəzetində bizim Oskara edilən o həyasız

---

<sup>1</sup> Qədim yunan əsatirinə görə, Axillesin yalnız dabanına ox, nizə bilməmiş.

hücumlar... heç biri də dolayı deyil. Bütün xirdalığınanacan gediblər. Mənə elə gəlir ki, hər hansı görkəmli partiya üzvünün özünə adicə bir dələduz dedirtməsi onun adına ləkə gətirə bilər. Zənnimcə, həmin adam özünü qorunalıdır.

Frits Kaderayt tərləmiş badəsini asta-asta qaldırdı, fikirli-fikirli onun içindəki şərabə baxdı. Mozel şərabı idи və üstünə gün düşmüş şüşənin içində gah yaşıł, gah da sarı rəngə çalırdı. Sonra yavaş-yavaş, qurtum-qurtum içməyə başladı. Verəcəyi cavabı saf-çürük eləmək üçün vaxt qazanmaq istəyirdi. Qəlbində xoş bir duyuğa baş qaldırdı. Deyəsən, şad xəbərə oxşayırıdı.

Frits Kaderayt İlzeni sevirdi. Onun məhəbbət macəralarından əzab çəkdiyini də danmırıldı. Hiss etmişdi ki, Oskarin o məşhur romantikası İlzeyə də təsir edir. Ona görə də hərdən arvadına «Mənim balaca snobum» deyirdi. Ancaq Fritsə yer eləyən İlzenin məhz Lautenzakı özünə məşuq seçməsiydi. Arvadının həmin oyunda getdikcə qızışdığını da həmişə ürəkağrısı ilə seyr etmişdi... İndi hiss edəndə ki İlze o sırtığın payını vermək istəyir, əməlli-başlı yüngülləşdi. Deyəsən, macəra sona çatırdı...

Əlbəttə, onunla belə tez razlaşmaq olmazdı. Ehtiyatla mübahisəyə başlamaq daha yaxşıydı.

– Doğrudanmı, sən elə bilirsən, bu hücumların cavabını vermək lazımdır, əzizim? – o da İlze kimi laqeydiliklə soruşdu.

İlze də məhz onun arzuladığı cavabı verdi:

– Sizə həmişə deyirdim ki, bu Oskarin nazi ilə çox oynayırsınız, – o, soyuqqanlılıqla, sadəlövhəlülklə yalan danişmağa başladı. – Düzdür, maraqlı adamdır, ancaq eyni zamanda da, ağır yükdür. Yoxsa elə deyil?

Frits Kaderayt təbəssümünü boğdu.

– Bilirsənmi, İlze, – dedi, – Əgər bizlərdən birinə kimsə dələduz, axmaq desə, lap haqlı-haqsız dəllərlə də gətirsə, onun cavabını verməyi özümüzə borc bilirik. Çünkü belə öyrənmişik. Ancaq Hitler, Lautenzak kimi adamlar başqa mühitdə böyüyüblər. Onlar üçün ad-san, ləyaqət anlayışları yoxdur. Bəlkə də, cənab Lautenzak ona deyilən «firildaqçı» sözünü heç təhqir də hesab eləmir. *Enfin, il n'est pas de notre monde.*<sup>1</sup>

<sup>1</sup> Bir sözlə, bu adam bizim tayımız deyil. (fr.)

Çox ağıllı sözlərdi və İlze bu dəfə də onun istədiyi cavabı verdi:

– Söhbət burada Oskarın şəxsiyyətindən getmir, – o, azacıq fikirləşəndən sonra diqqətlə ərinə baxdı. – Söhbət Frits Kaderaytin müdafiə etdiyi partiyadan gedir. Oskar gərək biza görə bu təhqirlərə dözməsin.

İlze indiyədək belə qətiyyətlə danışmamışdı. «Bizə görə... – doktor Kaderayt ürəyindən keçirdi, – burasını düz deyir...» Amma təbəssümünü yenə də boğdu:

– Yaxşı, – arvadını özünəməxsus bir ayı iltifatı ilə əmin etdi. – Əgər sən bunu doğru yol hesab eləyirsənsə, əlim-dən gələni əsirgəmərəm...

Doktor Kaderayt partiyani pulla təmin edirdi. Hətta onun bəzi rəhbərlərini də özünə şərik eləmişdi. Deməli, sözü keçən, hörməti tutulan adamlardandı.

Kaderaytların söhbətindən bir neçə gün sonra Manfred Proell, Hansyörqü yanına çağırıldı.

– Bura bax, – dedi, – gönüqlən olmaq yaxşı şeydir, ancaq bu şərtlə ki, həddən artıq qalın olmasın.

O, yumşaq, koppuş əlini dostunun çıynıñə qoymuşdu və Hansyörq də o dəqiqə başa düşmüşdü ki, bu iltifatın axırı yaxşı olmayacaq.

– Yenə də çox müəmmalı danışırsınız, partaygenosse, – zarafata keçdi. – Mən qardaşım kimi telepat deyiləm.

– Söhbət elə sənin qardaşından gedir, əzizim. Gönüqlən adam odur. Bir yılın qəzet məqaləsi kəsib göndəriblər... Özün də bilirsən... Onu xalis fırıldاقçı, dələduz adlandırırlar. Bəzi adamlar da elə düşünür ki, hamısı özüňün günahıdır.

Hansyörq pərt oldu. Görəsən, Oskar yenə də kimi özünə düşmən eləyib?!

– Axi qırızılara da belə hay-küy lazımdır, – dedi, – mən özüm Oskara məsləhət görmüşəm ki, səsini çıxarmasın.

– Sənin sağlam düşüncəli adam olduğunu bilirəm...

– Manfred mehribanlıqla dilləndi. – Ancaq təəssüf ki, o cənab qardaşının məsələsində ali bir qüvvə əmr edir ki, sağlam düşüncənin dediklərini qulaqardına vurasan.

– Elə isə, icazə verin, o ali qüvvənin kim olduğunu soruşum.

– Frits Kaderayt!

Hansyörq hər şeyi başa düşdü. Peterman onda fürsəti əldən verməyib, Oskarın qəribə şılaqlığını, frau Kaderaytin sözünü utanmadan yerə saldığını ona çatdırmışdı. Əlbəttə, Oskar sonralar qara mirvarini qardaşına göstərmişdi. Bu hədiyyənin böyük mənası vardı, münasibətlərinin möhkəm olduğuna ən yaxşı sübutdu. Ancaq qadınlar sfinks quşu kimidir, bir də görürsən, sağ əli ilə adama hədiyyə verir, sol əli ilə də şapalaq çəkir. Bunu öz acı təcrübəsindən bilirdi – Karfunkel-Lissi göstərmişdi. İndi Oskarın da başına elə bir iş gəlib. Hansyörq üzdə heyif silənsə də, ürəyində sevindi.

– Düzdür, Kaderaytin niyə məhz bu məsələdə partyanın şərəfini canfəşanlıqla qoruduğunu deyə bilmərəm,  
– Proell sözünə davam etdi, – ancaq fakt öz faktlığında qalır. Cənab qardaşından tələb olunur ki, qırmızıların alçaq hücumlarına cavab versin!

– Doğru söyündür, Manfred? Təhqir olunduğumuz üçün məhkəməyə müraciət etməliyik?

– Qorxuram, başqa yolunuz olmasın... Partiyanın şərəfi naminə bir neçə yalançı şahid tutmalısınız. Ya da cənab qardaşın birbaşa İlze Kaderaytin özüne yol tapsın.

Hansyörq tək qalan kimi qəlbində qardaşına qarşı amansız bir qəzəb baş qaldırdı. Sən bu kinli dəvənin işinə bax! Qoyunun biri qoyun! Hansyörq həyatına zəhər qatır, cavan ömrünə qayıb, hər gün qıl körpünün üstünə çıxır, bilir ki, bircə dəfə büdrəsə, bircə addımını səhv atsa, yerə gələcək. Amma bununla belə, qorxmur, üstəlik, qardaşını da ciyində aparr. O nankor əclafsa dinc dayanmir, şılaq atır.

Lap yaxşı oldu, indi payını alar, başa düşər! Qoy özü görsün ki, pişkdən qorxub siçan deşiyi axtarmaq nə olan şeydir!

Oskarla görüşəndə çox kəskin, əsəbi danışdı. Kəsəsinə dedi ki, doktor Kaderayt Oskar Lautenzak kimi görkəmli partiya üzvünün qırmızıların qəzetlərində yazılınlara necə dözdüyüünə təəccüblənir. Partiya da onunla şərkdir və istəyir ki, Oskar bu ləkəni üstündən götürsün.

Oskar hiss etdi ki, təhlükə galib qapını döyür, ancaq səbəbini anlamadı. Əlbəttə, İlze ilə olan o nəhs söhbəti həmin dəqiqə xatırladı. Amma onunla münasibəti

düzəltmişdi və qara mirvari də frakinin yaxasında parıldı-yırdı. Elə isə, Hansyörq yenə nə istəyirdi?

Özünü lap Sezar kimi dartdı.

– Ləkəni götürüm? – qaşlarını qaldırdı. – Hansı ləkəni? Oskar Lautenzak elə həşəratlara baş qoşan deyil. Axi özün-deyirdin ki, bu ən düzgün yoldur.

– Ən düzgün yol idi! – Hansyörq «idi» sözünü xüsusi vurğu ilə dedi. – Ancaq görünür, yenə nəsə qarışdırımsan... – Oskarın hələ də başa düşmədiyini görüb, aydınlaşdırmağa başladı. – Axi sənə min dəfə dedim ki, Tretnovla, ya da elə İlze Kaderaytla Əli kimi, Peterman kimi, lap elə mənim özüm kimi rəftar eləmə! Bu cür yaramaz! Doktor Kaderaytin pulu var və pulu olan da istədiyini eləyər. Hələ Deqqenburqda oxuyarkən professor Lantsiqer bunu sənin beyninə yeritməyə çalışırı... – Sanki, özü ilə danışırımsı kimi alçaqdan, acı-acı sözünə davam etdi. – Nankorluğun dərəcəsinə bax! Hər gün diz çöküb Allaha yalvarmaqdansa – nə yaxşı İlze Kaderayt mənimlə bir yastiğa başqoyur – onu öküz kimi buynuzlayır!

Oskarı sonsuz bir kədər bürdü. Axi həmişə «Ober unteri əzər» – deyə özünü xəbərdar etmişdi. Bəs onda niyə belə olmuşdu? Axi İlze mirvarını göndərmişdi. Düzdür, həmin səfəh telefon söhbətindən sonra görüşməmişdir; nəsə alınmamışdı, İlze vaxt tapa bilməmişdi, ancaq gətirdiyi bəhanələr də ağlabatan olmamışdı. Üç-dörd dəfə ona zəng eləmiş, İlze də hər dəfə çox mehribən danışmışdı. Düzdür, səsindəki incə kinayəni hiss etmişdi, amma o kinaya həmişə vardı...

Bütün bunları götür-qoy edərkən qəlbinin dərinliklərində qardaşının haqlı olduğunu duydı. Əslində, o səfəh telefon söhbətindən sonra bilmışdı ki, bu işin axırı yaxşı olmayacağı.

Qəflətən özündə İlzeyə qarşı bir nifrət hiss elədi. Alçaqlığın, saxtakarlığın dərəcəsinə bax! Həmin söhbətdən düz bir həftə keçib, ancaq Oskara qarşı həmişə nəzakətli olub, özünün o quş səsile bal kimi şirin sözlər piçildiyib. Kübar xanımların hamısı belədir! Axi nə cinayət işlədib? Düz danışib, açıqca deyib ki, kefi yoxdur. O da açıqca «Tüstüm təpəmdən çıxır!» – demək əvəzinə, məkrələ susub göz-ləyib və bir həftə keçəndən sonra qadınlıq ləyaqəti təzə-

dən yadına düşüb! İndi də Oskarı rüsvay eləmək istəyir... Ancaq hamısı xam xəyaldır...

– Məhkəməyə vermək barədə söz ola bilməz! – Oskar qətiyyətlə bildirdi. – Şikayət etməyəcəyəm!

Hansyörq özünü güclə saxlayıb, siqaretinə bir qullab da vurdu:

– Sən çox kütbeyinsən! Partiya qərara alıb ki, şikayət edəsən. Bu, məsləhət yox, əmrdir!

– Məhkəməyə verən deyiləm! – Oskar lap qızışdı. – İndi də gedim hüquqsunaşlara, qaxac bürokratlara ruhun nə olduğunu başa salım?!

Aktyor Karl Bişof onun bu pafosunu görsə, sevinərdi. Ancaq özü qəlbinin dərinliklərində gizli bir səksəkə ilə Anna Tirşenroytun cəliyinə söykənə-söykənə məhkəmə qarşısında necə danışacağını, Ravlıçekin – o məkrili cirt-danın minlərlə tamaşaçı qarşısında onun əleyhinə necə şahidlik edəcəyini təsəvvürünə gətirdi. Birdən-birə dəyişdi, gülümsədi, yalvara-yalvara, az qala, yaltaqlana-yaltaqlana Hansyörqü yola gətirməyə çalışdı, sanki, qardaşı partiyada en böyük adam idi.

– Axi özün deyirdin ki, susmaq, əhəmiyyət verməmək lazımdır.

– Düzdür, üç həftə bundan əvvəl elə demişəm, – Hansyörq sakitcə boynuna aldı. – Ancaq bu gün də keçmiş müəllimimiz Lantsiqer kimi deyirəm: «Ağaca çıxmasaydın, oradan da yixilmazdin!» Mən də çox təəssüflənirəm, əzizim, – Hansyörq soyuq bir səslə sözünə davam etdi, – əgər bu səfəh şıltaqlıqların altından çıxacağına ümid bəsləyirsənsə, çox böyük səhv eləyirsən. İti özün öldürmüüsən, özün də sürü...

Oskar anladı ki, çox ümidsiz vəziyyətə düşüb. Cılız Hansyörq iri kresloya çöküb qardaşına baxındı. Oskar isə dişlərini qıçaya-qıçaya otaqda var-gəl edirdi. Bəli, Hansyörq elə bu cür də təsəvvür etmişdi: başı əhlət daşına dəyən kimi, səfehliyinin əndazədən çıxdığını bilən kimi, qudurğan şıltaqlıqları ilə özünü pis vəziyyətdə qoyduğunu duyan kimi Oskar uşağa dönür, elədiklərini danır. Hansyörq qardaşının necə çapaladığından, iyrienc zəifliyindən həzz alırdı. Bu əcaib tamaşa ona ləzzət verir, gözləri qəzəblə parıldayırdı. «Canavar gözlərinə oxşayır!» – Oskar

ürəyindən keçirdi. O, köməksizliyini və qardaşının da bundan zövq aldığıni bütün çı�paqlığı ilə duydı. Oskarı ən çox da yandıran qardaşının Berlin ləhcəsində onu ələ salması oldu: «kütbeyinsən!», «çox yanlış fikirləşirsən...»

— Mən məhkəməyə verən deyiləm! — Oskar təzədən qızışdı. — Mən axmaq deyiləm!

— Yox! — Hansyörq onun sözünü ağızında qoydu. — Sən axmaqsan! Özü də lap böyüyündən! Ancaq gözünü bərk-bərk yumursan ki, heç nəyi görməyəsən. Elə bilirsən, bununla işlər düzələcək? Sən yalnız yalançı deyil, həm də qorxaqsan!

Taqətdən düşmüş Oskar özünü kresloya yıxdi. Bənövşəyi rəngli bahalı xalatın içində, öz dəbdəbəli kitabxanasında, qədim fələməng xalçasının tutqun parıltısında qüssəli-qüssəli bürüdü. «Bütün vücudu iyrəncdir», — deyə ürəyindən keçirən Hansyörqün qəlbindəki sevinc hissinə yavaş-yavaş mərhəmət hissi də qarışmağa başladı. Axi, hər necə olsa da, doğmaydilar. O da, Oskar da...

Elə həmin anda peyğəmbər yaziq-yaziq, sanki, yalvara-yalvara dedi:

— Mənə bir yol göstərə bilməzsən?!

«Ah, — Hansyörq ürəyindən keçirdi, — kaş o qadınlar indi burada olaydilar, ikimizi də görəyidilər: hökmü Oskarı da, balaca, yaziq Hansyörqü də... Yox, bunun da xeyri olmazdı. Elə bu axşam qardaşının o səfəh, mənalı surətini səhnədə görən kimi hamisini unudacaqlar, yenə onun başına yiğilacaqlar. Mənə gözünün ucu ilə də baxan olmayıacaq. Buna söz ola bilməz...»

— Bəlkə də, çıxış yolu var... — nəhayət, dilləndi. — İlzenin yanına get, onunla danış. Yaxşı olar ki, yorğan-dösəkdə başlayasan. Birtəhər dilə tut, qoy səfəhliyindən əl çəksin. Bəlkə, yumşaldı. Onda cənab qaynını da məhkəməyə verəsi olmazsan.

Oskar başını mənalı-mənalı buladı:

— Frau Kaderaytin yanına gedən deyiləm. Özümü onun qabağında alçalmaram. Heç vaxt tübürdüyümü yalamaram!

— Əzilib-büzülmə! — Hansyörq soyuqqanlıqla onun sözünü kəsdi və siqaret götürdü. — Sənə üç gün vaxt verirəm! — Onun cingiltili səsində amiranəlik vardi. — İlze

ilə məsələni yoluna qoymasan, yenə gələcəyəm. Özü də vəkillə! Deməli, iş qaldırılacaq...

Oskar nifrətlə qardaşına baxdı, ancaq etiraz da eləmədi.

Frau Kaderaya zəng vurdu. İlze elə qeyri-müəyyən tərzdə danışdı ki, ciddiliyi və ya zarafat elədiyi bilinmədi.

– Nəsə olub? – soruşdu və sonra da əlavə etdi:  
– O mənada demirəm. Lap səbəbsiz də gəlməyiniz mənim üçün xoşdur. Ancaq bu günlərdə çox məşğulam.

Oskar dedi ki, həm onu görmək arzusu ilə gəlir, həm də şəxsi xahişi var.

– Xoş gəlmisiniz! – deyə İlze onu qadınlara məxsus bir mehribanlıqla, gülərüzlə qarşıladı.

Oskar əvvəlcə mirvariyyə görə təntənəli şəkildə təşəkkür etdi. Sonra saxta peşmançılıq hissi ilə keçmiş telefon söhbətini yada saldı. Guya, onda çox həyəcanlı imiş, əsəbləri pozulubmuş. Əlbəttə, əsl sənətin tələblərini partiyanın, gündəlik həyatın qarşıya qoyduğu saysız-hesabsız qayğılarla uzlaşdırmaq asan məsələ deyil. Buna görə də bəzən inandığın, özünə yaxın hesab elədiyin, yaxşı başa düşdüyün adamların yanında da əsəbiləşməli olursan...

– Danışın, danışın, saray təlxəyi, – İlze gülümsədi. O, yenə əvvəlki İlze idi. Oskarın qəlbində ümid qığılçımı parladi. Danişa-danişa ruhlandı, qanadlandı. O daha əvvəlki Oskar oldu, özünü kişi kimi hiss elədi, özünü kişi kimi apardı.

– İndisə, gəl o səfəh anlaşılmazlığı biryolluq unudaq!  
– şəstlə ona tərəf getdi, qollarından yapışdı. İlze cəld, çevik bir hərəkətlə onun əlindən çıxdı:

– Əziyyət çəkməyin, – dedi. Onun kinayəli səsində işvə deyil, mehriban bir laqeydlik vardi. Oskar istər-istəməz geri çəkilməli oldu. Ancaq doğrudan da, həvəsə gəlmışdı.

– Bəlkə, gəlişinizin ikinci səbəbinə keçək?! – İlze təklif etdi. – Hansı məsələ üçün gəldiynizi nəzərdə tuturam.

Ruhdan düşmüş Oskar mətləbə keçdi: partiyanın yüksək dairələri işarə vurub ki, qırızıların qəzetlərindəki hücumların cavabını versin. Ancaq qəlbi bunun əksini deyir. O, nəyə qadir olduğunu ömrü boyu ağılnı dedikləri ilə oturub-durmuş düşmənlərinin həmin sırrə vaqif olmayan

gözleri qarşısında açıb-töksə, bu qeyri-adi keyfiyyətləri itirə bilər. İndi onun yanına məsləhətə gəlib.

İlze qarşısındaki kişinin belə alçaldığından nə qədər həzz alsa da, sevincini ani bir təbəssümlə də büruzə vermədi. Fikirli-fikirli, ciddiyətlə dedi:

– Zənnimcə, qırmızıların hücumu nə qədər mənasız da olsa, onlara cavab verməlisiniz. Axi siz partiyada hər hansı cənab Mayer və ya Müller deyil, onun peyğəmbərisiniz. Hətta Fürerin özünə də məsləhət vermək şərəfinə nail olubsunuz. Deməli, *Noblesse oblige*<sup>1</sup>, dostum. Gərək peyğəmbərin libasında heç vaxt ləkə olmasın. Mənə elə gəlir ki, peyğəmbərin əbası təmizlənmə məntəqəsindən çıxmış paltar kimi tərtəmiz olmalıdır.

Ah, heç olmasa, gülümsəyəydi! Onun özünü belə sadəlövh, işgūzar göstərməsi Oskarın qəlbini ümidsiz bir qəzəblə doldurdu.

– Heç təsəvvür etməzdim ki, – incik-incik dilləndi, – bu cür zahiri əlamətlər daxili mahiyyəti görməkdə sizə də mane ola bilər...

Ancaq İlze onun bu sızılısına yalnız çıynını çəkməklə cavab verdi.

– Nəyin zahiri, nəyin daxili olduğunu deyə bilmərəm. Sizə yalnız adicə bir qadın nöqteyi-nəzərindən məsləhət verə bilərəm. Bu baxımdan, mən bayaq dediyim kimi, təmizliyin, saflığın tərəfdarıyam. Siz özünüzə olan borcunu bilməlisiniz. Sübut etməlisiniz ki, bunu yaxşı bilirsınız.

İşə bax, üzünün ifadəsi hələ də dəyişməmişdi!

– Deməli, siz də istəyirsiniz ki, şikayət edim? – Oskar kobudcasına, kəsəsinə soruşdu. – İstəyirsiniz, özümü məhkəmə qarşısında rüsvay edim?

– Mən heç nə istəmirəm, dostum, – İlze çox incəliklə onu yerində oturdu. – Kimsə məndən məsləhət istəyəndə – yeri gəlmışkən, ərim də hərdən belə eləyir – yalandan üzünə gülə bilmirəm, qəlbimin, düşüncəmin dediklərini söyləyirəm.

İlze başladığı bu oyundan həzz alır və yaşadığını duyurdu. İndi həyatdan zövq almağı bacaran, lazımlı gələndə özünü saxlaya bilən qadındı. İndi kim deyə bilərdi ki, o «qızmış inək»dir?!

<sup>1</sup> Vəziyyət tələb edir. (fr.)

Oskar kədər içində susan zaman İlze mehribanlıqla, quş səsinə oxşayan məlahətli ləhcəsilə dedi:

– Boynuma alıram ki, şəxsən mən məhkəmənin ola-cağı günü sevinc hissilə gözləyirəm. Təsəvvür edin ki, nəhəng bir səhna ixtiyarınıza verilib. Bütün Almaniya sizə tamaşa edir. Öz qeyri-adi istedadınızı nümayiş etdirmək üçün bundan gözəl şərait ola bilməz!

– Əlbəttə, bu da pis fikir deyil, – Oskar rişxənd etmək istədi, ancaq İlze onun səsindəki kədər dolu ümidsizliyi duydu və bundan da ləzzət aldı.

Bəli, Oskarın qəlbinə dərin kədər çökmüşdü. Və bu kədər qəflətən başqa bir hissə çevrildi. Əgər İlzenin yanına «tübürdüünü yalamaq» üçün gəlmışdisə, deməli, əvəzinə nəsə qoparmalıydı. Qəzəb dolu surməyi gözləri dumandalı, baxışlarından amansızlıq töküldü, ehtiras içində qovrulmağa başladı.

– Yaxşı, – dedi, – onda icazə verin, məsləhətiniz üçün təşəkkür edim. – Təzədən İlzeyə yaxınlaşış iri, dümağ, kobud əllərilə onu qucaqladı. Kaderayt yenə də çevik hərəkətlə onun əlindən çıxdı.

– Deyəsən, ağlinizi itirmisiniz?! – elə soyuqqanlılıqla, elə heyrətlə soruşdu ki, sanki, indiyəcən aralarında heç nə olmamışdı. Ancaq Oskarın da qərarı qətiydi, bütün varlığı ilə ona can atırdı. Təzədən irəli cumdu, İlze güclə onun əlindən çıxa bildi. İkisi də əldən düşüb tövşüyürdü.

– Çox böyük səhv edirsınız, əzizim! – İlze sakitləşən kimi dilləndi. – Sizi imtahana çəkdim, ancaq həmin sınaqdan çıxa bilmədiniz. Bununla da konsertimiz qurtardı.

İlzenin üz-gözündən amansızlıq, sevinc yağındı. Çox gözəldi. Oskar indi anladı ki, o telefon söhbətilə özünü böyük bir səadətdən məhrum eləyib, böyük bir təhlükə qarşısında qoyub.

Suyu süzülə-süzülə geri çekildi.

Sən demə, indiyəcən çaldığı zəfərlər bircə qəpiyə də dəyməzmiş! Hamı da düz deyirmiş. Atası da, professor Lantsiqer də, Hansyörq də... «Ober unteri əzər!» Həmin «unter» Oskar idi və yenə də axmaq vəziyyətində qalmışdı.

Əslində, alçaldığı birinci dəfə deyildi. Balaqanda çıxış edərkən kefli fəhlələr onu ələ salardı. Dəfələrlə Tirşenroytun, Ravlıçekin qarşısında günahkar kimi dayanmış, dəfələrlə

Ketenin, özünün karşısınd�다 alçalmışdı. Amma qazandığı uğurlar o yaraların üstünü qaysaqlandırmıştı. İndi İlze öz acı kinayəsilə həmin qaysaqları təzədən qopartdı. Kötək yemiş itə döndü... Belə vəziyyətində Aloysun dediyi bir cümlə heç yadından çıxmırıldı: «Alt dodağın elə sallanıb ki, adam az qalır çıxıb üstündə otursun».

Həmin gün, yeni avqustun on üçündə prezident Hindenburq nasional-sosialist partiyasının fürieri Adolf Hitleri gözləyirdi.

Feldmarşal bu görüşə sevinirdi, çünkü bəzi məsələləri aydınlaşdırılmalı idi.

Hindenburq cənab Hitlerlə bir neçə dəfə qarşılaşmalı olmuş, heç birində də ondan xoşu gəlməmişdi. Çünkü çox intizamsız, ədəbsiz adamdı. Qoca onunla ilk söhbətini xatırladı. Düz bir saat kişiyyə aman verməyib, odlu-odlu, ilhamla danışdı. Elə bil, iclasda çıxış edirdi. Qoca marşal isə ətrafindakılarla hərbdə olduğu kimi, qısa, aydın danışmağa öyrəşmişdi. Hitlerin pafosu, dilavərliyi onu qorxutdu. Bu bir yana, həmin qoçaq xalis ləhcədə danışlığı üçün dediklərinin çoxunu heç başa düşmədi. Ondan aldığı pis təəssüratı özündən uzaqlaşdırmaq üçün qocaya çox vaxt lazım gəldi və həmin gündən sonra söhbət Hitlerdən düşəndə onu həmişə «Bohemiyali yefreytor» adlandırdı. Təəssüf ki, son günlər onun haqqında tez-tez danışıldır. Təəssüf ki, qoca onunla bir neçə dəfə görüşməli olmuşdu. Hətta axırıncı dəfə ona dedilər ki, Hitlerə kabinetdə bir vəzifə tapşırınsın. Marşal isə donquldandı: «Bu cənab Hitleri heç rabitə naziri də qoymaram!»

İndi yenə gəlib dedilər ki, cənab Hitleri qəbul etməlidir. Bəli, qəbul edib kansler vəzifəsini, yeni hökumət təşkil etməyi ona tapşırmalı idi. Parlamentin qanunu belə tələb edirdi, çünkü Reyxstaqdakı beş yüz səksən altı deputat mandatinin iki yüz otuzunu, təəssüf ki, nasistlər ələ keçirmişdi. Qoca bu xəbəri qəşqabaqla qarşılıdı, ancaq eşidəndə ki qəbulu bir az kecikdirmək olar, çox sevindi. Sonradan xəbər gəldi ki, onun tapşırığına əsasən, cənab Hitlerlə aparılan danışqlar nəticə vermir, çünkü rəqib hakimiyəti bütünlükə ələ almaq iddiasındadır. Halbuki həmin hakimiyət cənab prezidentin özünə də lazımdır. Onu başdan

eləmək üçün kabinetdə ikinci yeri təklif etmək kifayətdir, cənab Hitler heç vaxt razı olmayıacaq. Bu xəbərdən sonra marşalın kefi lap kökəldi.

Bəli, işlər belə idi və qoca da qəzəblə, yaşına uyğun intiqam həvəsilə qarşidakı görüşdən istifadə edərək Hitler adlı həmin qoçağın dərsini necə verəcəyini əvvəlcədən planlaşdırmışdı. Qabaqkı görüşlər Hindenburq üçün dərs olub: lal-dinməz dayanaraq «Bohemiyali yefreytor»un natiqlik məharətini təzədən seyr etmək niyyətində deyil və ona görə də dəqiq hücum planı hazırlayıb. Qoca o qədər də qabiliyyətli, savadlı deyildi. Məktəbi bitirəndən sonra bircə kitab üzü də açmayıb və bununla da fəxr edir. Ancaq uzun illərin hərbi həyat təcrübəsindən iki şey öyrənib: strategiya və bir də möhkəm dayanmaq! Qəti qərara gəlib ki, cənab Hitlerlə görüş zamanı onların hər ikisindən istifadə etsin.

Beləliklə, bu ucaboy, sifeti qırışmış qoca feldmarşalın heydən düşmüş beynində ikicə fikir dolaşırı: birincisi, cənab Hitleri ayaq üstə saxlamaq; ikincisi, cənab Hitlerə danışmağa imkan verməmək.

Beləliklə, qocanın əlində bir kağız parçası var və həmin kağız parçasında da «Bohemiyali yefreytor»a deyəcəyi sözlər iri hərflərlə yazılıb. Hətta yaxın adamları başına yiüşib, sualedici nəzərlərlə ona baxanda da qoca öz-özünə donquldanır: «birincisi, onu ayaq üstə saxlamaq... ikincisi, danışmağa imkan verməmək...»

Həmin anda cənab Hitler – «Bohemiyali yefreytor», Führer bir neçə silahdaşının müşayiətilə boz rəngli maşınınnda prezidentin iqamətgahına gəlir. Führer bu görüş üçün təzə və yenə də qara, uzun bir sürtük, necə deyərlər, «Qeh-rok» tikdirib. Dərzi Vayts qorxa-qorxa onu köhnəlmış dəbdən çəkindirməyə çalışmışdı. Amma Führerə elə gəlməmişdi ki, boğazınacan düymələnən bu ciddi, həm zabit geyiminə, həm də keşiş cübbəsinə oxşayan sürtük iki böyük dövlət xadiminin görüşünə yaraşan ən yaxşı paltardır...

Ah, kaş o köhnə, illərin sınağından çıxmış sürtükü geyəydi. Axi onu nə gözlədiyini bilmirdi. Bilmirdi ki, ona qarşı qəsd hazırlanıb.

Hitlerə hər cəhətdən kömək edən hərbçilər, ağır sənaye sahibləri iri mülkədarlarla nasistlərin seçkilərdəki qələbəsindən qorxuya düşərək onları müəyyən müddətə

nüfuzdan salmağı qərara almışdilar. Onun rəqibləri və həidarları – partiyada hamının «kübar» adlandırdığı cənablar elə bilirdilər ki, bir neçə aylığa Hindenburqun hərbi diktaturaya bənzəyən nüfuzuna arxalanmaq olar. İstəmirdilər ki, bu muzdlu quldurlar çoxalsınlar. Qorxurdular ki, hər tərəfi bürüyərlər və öz işlərini görüb qurtarandan sonra da hakimiyyəti əldən verməzlər. Ona görə də qərara almışdilar ki, cənab Hitlerin dərsini versinlər və qoca prezident də qəzəb dolu bir məmnunluqla həmin vəzifəni öz boynuna götürmişdü. Partiyanın çəşbaş qalmış etibarlı adamları Hitlerə çatdırmışdilar ki, Hindenburq danışqlardan heç nə anlamayıb və hansı qərara gələcəyi də qarşısındaki görüşdən asılıdır. Hitler də haqlı olaraq belə bir nəticəyə gəlmişdi ki, hökumətdə tutacağı mövqe natıqlik məharətindən asılı olacaq. İndi öz sözünü deməli, bütün hakimiyyəti qocadan qoparmalı idi. Və əmindi ki, məhz natıqlik bacarığı ilə onu inandırıa biləcək.

Bələliklə, Hitler qara sürtukunu geyib, böyük bir inamlı prezidentin görüşünə gedirdi. Başında şlyapa vardi. Qəhrəmanlıq göstərmiş adam kimi sinəsini qabağa vermiş, əlcəklərini də dizinin üstünə qoymuşdu. Üstünə gün düşən dümdüz dik burnu bığları üzərində ətdən ucaldılmış piramidaya oxşayırıdı...

Elə bu görkəmdə də saraya girir, qəbul otağından keçib kabinetə daxil olur, çevik hərəkətlə təzim edir. Hiyələgər qoca onunla üzbəüz dayanıb, öz-özünə deyir: ayaq üstə saxlamaq, danişmağa imkan verməmək... Onun bu planı elə ilk dəqiqlirdən rəqibi çətin vəziyyətə salır. Hitlerə əyləşməyi təklif etmir, özü də ayaq üstə dayanır və qarşısındakını da dayanmağa məcbur edir.

Lakin bu adam marşal kimi ayaq üstə dayanmağa öyrəşməyib. Onsuz da, təbiətən inamsız olan Hitler belə qəbuldan özünü itirir. Əynindəki ağır sürtük onu əməlli-başlı tərlədir, suya bələnmiş saçları alına yapışır, bir ayağını götürüb, o birini qoyur. Çəliyinə söykənmiş bu ulu qoca isə qabağında dağ kimi dayanıb, təzəcə çürüməyə başlayan əzəmətli palida bənzəyir. Hitler öz nitqinə başlamaq üçün giriəvə gözləyir. Bilir ki, başlayan kimi üstələyəcək. Öz səsini eşidən kimi ilhamla gələcək, qarşısındaki əzəmətli düşməni basacaq. Ancaq məsələ burasındadır

ki, marşal onu danışmağa qoymur. Bu dəfə Hitler deyil, qocanın özü danışır.

Adamlarından kimsə marşala bir parça kağız verir və o da həmin kağızdan milli hökumət barəsindəki fikirlərini oxuyur. Elə bir kabinet olacaq ki, o, yəni misilsiz qələbə qazanmış Fürer ikinci skripkanı çalacaq, yalnız gülünc bir rol oynayacaq.

Aldanıb! Hitleri aldadıblar! Onu soyuq tər basır. Deməli, adət də, ənənə də, qəbul da gözdən pərdə asmaq üçün imiş. Hitleri də bura gətiriblər ki, qoca öz palid kimi möhkəm əlləri ilə ona arxadan amansız bir zərbə endirsin.

Nəhəng qoca qarşısında büzüşmiş Hitlerə yuxarıdan-aşağı baxır:

– Necədir, cənab Hitler? Belə bir milli hökumətlə əməkdaşlıq etmək istəyirsiniz?

Aldanmış, yazıqlaşmış Fürer kəkələyə-kəkələyə cavab verir ki, Hindenburg cənablarına çatdırılmış olarlar: o, kabinetə məsul vəzifəli şəxs kimi daxil olmaq istəyir.

– Mən rəhbər vəzifədə olmalıyam, – deyir.

– Bu, o deməkdir ki, bütün hakimiyətə sahib olmaq istəyirsiniz, cənab Hitler? – Qocanın hədə dolu boğuq səsi eşidilir.

Hitler nəyisə izah etməyə çalışır. Bəlkə də, nitqinə başlaya bilər. Bəlkə də, qocanı inandırıa bilər. Bəlkə də, hakimiyətə sahib ola bilər.

– Sizin, cənab nümayəndələrin tələb etdiyi kimi, inqilabi yenidənqurmadan əl çəkmək, – deyə böyük bir ümidiłə söza başlayır, – bir tərəfdən ağır, digər tərəfdən də təsəlliverici məğlubiyyətdir. Lakin mən həmişə qələbə çalan, amma bununla belə, çox şeyi qurban verən bir mil-lət rəhbəri kimi məsuliyyət hissi keçirmiş və çox böyük güzəştərlərə getməyi qərara almışam. Əgər söz verirəmsə, deməli, yerinə yetirəcəyəm. Digər tərəfdən də, Reyxdəki ən qüdrətli partianın füleri kimi ikinci skripka səviyyəsinə endirilməyimlə razılaşa bilmərəm. Bir alman kimi, siyasi xadim kimi qürurum buna yol verməz. Bu nöqteyi-nəzərdən də mən... – artıq öz səsindən ilham alaraq coşmağa başlayır.

Qoca isə həmin anda özünə əmr edir: «ayaq üstə saxlamaq, danışmağa imkan verməmək!»

— Aydındır, cənab Hitler, — deyə onun sözünü kəsir.  
 — Siz bütün hakimiyəti ələ almaq istəyirsiniz... — Əlindəki yaddaş kağızına baxandan sonra ciddiyətlə, tətənə ilə əlavə edir: — Vicdanım buna heç vaxt yol verməz, çünkü siz həmin hakimiyətdən birtərəfli istifadə edəcəksiniz.

Fürer etiraz etmək istəyir. Ancaq imkan tapa bilmir. Ağzını açan kimi Hindenburq onun sözünü kəsir:

— Cənab Hitler, — rəqibini xəbərdar edir, — məsləhət görərdim ki, mübarizəni əsl cəngavər kimi aparasınız...  
 — Və yenə də kağıza baxaraq son sözünü deyir. — Təəssüf ki, cənab Hitler, mənim məsləhətimlə təşkil olunan kabinetin müdafiə etmək istəmirsiniz. Halbuki seçkilərdən qabaq buna şəxsən söz vermişdiniz.

Çəliyinə söykənmiş bu əzəmətli qoca indi danışan heykələ bənzəyir.

Sözü ağızında qalan Hitlerin gözləri qarşısında cənab atasının — gömrükxana inspektorunun surəti canlanır. İndi həyatının ən qara günlərindən biridir...

Dinmədən baş əyir. Yaxşı ki, aktyor Bişofdan öyrəndiyi çəvik təzim tərzi alınır. Ancaq qapıya təraf gedəndə müqəvvə kimi yeriyir, ayaqlarını güclə sürüyür, çıyılınları qıslır.

Düz doqquz dəqiqə bundan əvvəl kabinetdən alman Reyxinin kansleri kimi çıxacağına ümidi bəsləyə-bəsləyə oraya girmişdi... İndisə sivişib çölə çıxır. Amansız bir kin-küdürüət qəlbini didib-parçalayırlar...

Oskar Lautenzakin şikayətini alanda Paul Kramer daxilən sevindi: «Axır ki, təsir elədi! Axır ki, cavab verəsi olacaq!»

Ancaq çalışır ki, buna uymasın. «Çalışacaqıq, vuruşa-caqıq, onun da axırına çıxacaqıq» — zülmət etməyə başlayır. Lakin sevincini boğa bilmir. İlhamla gəlib. Uzunsov qonur gözləri işiq saçır, ariq sıfəti sevinc içində üzür.

Lautenzakla mübahisəsi xeyirli mübahisədir. Düzdür, bu mübahisəni başlayanda bir məqsədi də «Ketenin bəyində qımlıdan qurdların başını əzmək» olmuşdu. Lakin sonralar həmin mübarizə şəxsi hissələr çərçivəsini adlayaraq elmin, sağlam insan düşüncəsinin mövhumata qarşı apardığı mübarizəyə çevrilmişdi.

Həmin günlərdə Paul Kramerin sıfətindən təbəssüm əskik olmurdu. Gah bic-bic, gah da mənalı-mənalı, şənşən gülümsəyirdi. Zarafatlarının sayı da çoxalmışdı: alınanı

da olurdu, alınmayanı da. Kete ilə ayrıldığı gündən rəfiqəsi Mariannanı da insafsızcasına unutmuşdu. Qız hətta ondan ayrılməq fikrinə düşmüşdü. Ancaq indi onu səmimi, sırtıq, coşqun, mehriban görəndə köksünü ötürüb, bütün günahlarını bağışladı, gülümsədi. Hətta evini yiğisdirmağa gələn süpürgəçi qadın da qeyd elədi ki, cənab doktorun kefi həmişə kök olur və indiyəcən heç bir evdə belə məzəli lətifələr eşitməyib.

Ketenin arzuladığı təzə kostyumu da sıfariş verdi. Doğrudan da, məhkəməyə o köhnə qəhvəyi kostymda getmək yaramazdı, çünki elə ilk baxışda bərbəzəkli Oskarla müqayisədə cılız görünərdi. Beləliklə də, dərzi Vaytsın yanına getdi. O da zarafat eləyə-eləyə bütün parçaları göstərdi. Onların arasında kül rəngli yun parça da vardi və demək olar ki, hamisindən bahaydı. Dərzi Vayts onu inandırmağa çalışdı ki, cənab doktor bu kostymda çox yaraşıqlı görünəcək və əsl ləyaqət sahibinə oxşayacaq. Özü də düzümlü parçadır, qiyamətəcən dağılan deyil. Elə kostyum olacaq ki, cənab doktor onu ömrünün axırınacan geyəcək və dərzi Vaytsı da minnətdarlıqla xatırlayacaq.

Paul Kramer məhkəmə haqqında düşünəndə – çox vaxt da elə bu barədə fikirləşirdi – təsəvvüründə yalnız firldaqcı Oskar Lautenzakı deyil, həm də onun ətrafına yiüşən, arxasında gizlənən aldanmış yalançıların o qaranlıq, qəzəbli, məkrli dünyasını canlandırırırdı. Və belə bir dünya ilə qarşılaşmaq məhz onun payına düşdüyü üçün Paulu qəzəb dolu sevinc hissi bürüyürdü.

Bu, həmin günlərdi ki, Paul Kramer yazıçı Hitler haqqında məqalə hazırlayırdı. O məqalə ki, sonralar Hitlerin kim olduğunu bizə göstərdi. İnsanın daxili aləminin, mahiyətinin bütün hallarda onun öz üslubunda əks olunduğuuna sidq-ürəkdən inanan Paul Kramer qeyd edirdi ki, Hitlerin dumanlı qəlbini öz ifadəsini onun dumanlı cümlələrində tapır. O, Napoleonu, Nitşeni, Vaqneri təqlid eləyən bu zavallı meymunun obrazını çox aydın çizgilərlə yaradaraq, sübut edirdi ki, vəhşiyyə dönmüş həmin mənasız məxluq öz naqışlıyindən əsəbiləşir və bu naqışlıyın qisasını da dünyadan almaq istəyir.

Məqaləni Tomas Ravliček oxudu və sarışın bığlarının altından razılıqla gülümsədi. «Payını yaxşı verib!» – çex dilində ürəyindən keçirdi.

Məqaləni Manfred Proell oxudu və o əlvan, tutarlı ifadəleri görəndə öz-özünə dedi: «Yaxşı ki, bizimkilərin belə şeylərdən başı çıxmır».

Məqaləni bəzi ağıllı adamlar da oxuyub sevindi: «Çox əntiqə yazılıb», «Hitlerinki də bura qədər imiş!»

Hansyörq də onu oxuyub fikrə getdi və qərara gəldi ki, bu çərənçi ziyalıların ağzını tezliklə yummaq lazımdır. Yumulacaq da...

Həmin məqaləni Oskar Lautenzak da oxudu, özünün hələ yaraşa bilmədiyi maskasını xatırladı, qəlbini kədərlə, qəzəblə doldu.

Hətta o qəşəng, üz-gözündən əyyaşlıq, qəddarlıq yağan qraf Tsinzdorf da oxudu. Çox diqqətlə oxudu və gülümsədi. Sonra məqaləni bir tərəfə qoydu, hansı kağızısa axtarın tapdı, Paul Kramerin adını ora yazdı, altından da xətt çəkdi.

Məqaləni Fürerə göstərmədilər. Çünkü o, belə məqalələri oxuyandan sonra haldan-hala düşürdü. Əvvəlcə bərk əsəbiləşir, sonra da tamamilə düşkünləşirdi. Belə vəziyyətdə də onunla danışmaq ləp çətinləşirdi. Ona görə də fikirləşdilər ki, belə mənasız şeylərlə Fürerin qanını qaraltmamaq daha yaxşıdır.

Paul Kramer həmin məqalə üzərində işləyəndə özünü çox gümrəh, xoşbəxt hiss edirdi. Ancaq onu qurtaran kimi bütün sevinci dağıldı. Nəsə bir boşluq, yorğunluq hiss etməyə başladı.

Deməli, tutarlı bir məqalə yazdı. Minlərlə adam onu oxuyacaq, onlardan bir neçə yüzü güləcək, öz ağıllı başlarını tərpədəcək. Bəs sonrası? Heç nə... Zibil... «Hitlerlə onun Lautenzakının yaratdığı emosiyani ağılla deyil, emosianının özü ilə söndürmək lazımdır. Həmin adamların səfəh hiyləgərliyinə öz silahları ilə cavab vermək gərəkdir. Ancaq biz onu özümüzə siğışdırımızıq. Biz elə şeyləri bacarmırıq. Ona görə də Hitlerin, Lautenzakin qarşısını ala bilmirik. Ona görə də Hitlerin, Lautenzakin qarşısını ala bilmirik. Onlar çalışacaq, vuruşacaq, bizim də axırımıza çıxacaqlar!»

Kete ona demişdi: «İndi də yalana keçibsən!» Onun şux, qəşəng, ifadəli sıfəti gözləri önungdən hələ də çəkil-

meyib – oradakı qəzəbi, mərhəməti, inamı yenə də görür. Qız haqlıdır, Paul özünü aldıdır. Onu əqidəsindən çox, Kete maraqlandırır.

Hərdən, istər-istəməz, «Eden» mehmanxanasındaki görüşü xatırlamalı olur. Və orada başına nə gəldiyini bilmədiyi üçün də qəlbində Lautenzaka qarşı nəsə küt bir qəzəb, vəhşi bir nifrət yaranır.

Lakin bu nifrətə baxmayaraq, başladığı mübarizə xeyirli mübarizədir. Oskar və onun yan-yörəsindəkiler bütün ölkəni yoluxdurublar. İşləri-peşələri yalan satmaq, hamını çirkaba batırmaqdır. Belələri ilə bir havada nəfəs almaq olmaz. Belə hallarda Marianna deyir: «Bunu özümdən çıxarıram, həqiqətən, belədir»...

Doğrudan da, elədir və Kete də düz eləmir. Heç özünün də xəbəri olmadan qəfil bir istəyin səsinə qulaq asıb Keteyə məktub yazmağa başlayır:

«Axır ki, özümə kostyum sıfariş verdim. Kül rəngli parçadan. Vayts tikir. Klassik ustanın dediyinə görə onu ömrümün axırınacan geyinəcəyəm...» – Məktubu bir xeyli beləcə davam etdirir. Çox sadə, aydın yazır, sanki, Kete ilə qabaq-qabağa durub danışır. Qəflətən Lautenzakin üstünə gelir və onun üzərində ətraflı dayanır. Getedən misal gətirir: «İblis hər hansı bir insanı üstləyəndə daha dəhşətli olur. Belə insanlar, adətən, öz ruhları, istedadları ilə başqalarından seçilirlər. Ancaq onlarda amansız bir güc olur və yer üzündəki bütün varlıqlara hakim kəsilir. Ağilli adamların bəziləri əbəs yerə onlara «aldanmış» və ya «yalançı» damğası vurmağa çalışır. Onsuz da, xeyri yoxdur, kütłə elələrinin arxasında gedir...»

«Sənin hər sevincinə şərik olacağam, Kete, – deyə məktubda qızı inandırmağa çalışır. – Heç cür inana bilmirəm ki, bütün varlığı şübhədən ibarət olan o təlxək sənə axıracan səadət bəxş edə bilsin. Özünü ucuz tutub satılma. Qayıt, Kete, hər şeyi unudaq!»

Dayanır. Axi indicə özünə dedi ki, emosiyaları ağılın gətirdiyi dəlillərlə söndürmək olmaz. Oskarın metal kimi işildayan sıfətini, həmin sıfətdən yağan romantik kişi qürürunu təsəvvürünə gətirir. Məgər belə bir adamın qabağına Getedən əzbərlədiyi misalla çıxməq olar? Yox, əslində, Paulun özü ağılını itirib.

Məktubu tikə-tikə eləyir. Həmin tikələrdən bir neçəsi döşəməyə düşür. Hamisini bircə-bircə yiğisdirib zibil qutusuna atır.

Paul Kramer qəzəblə məhkəməyə hazırlaşmağa başladı. Münhenə getdi. Axtarış professor Ravlıçeki tapdı. Onu mütəxəssis kimi Lautenzakın məhkəməsinə dəvət etməyə icazə istədi.

Cırdan bu təklifə o qədər də sevinmədi. Ciyildəyə-ciyildəyə Bohemiya ləhcəsində dedi ki, belə dələduzu ifşa etmək elmin deyil, polisin işidir. Bu, bəlkə də, insan-pərvərlikdən uzaq görünə bilər, ancaq öz mediumlarındakı insani keyfiyyətlər onu maraqlandırır. Sonra da xırda, parlaq gözlərini diqqətlə Paula zillədi. Qarşısındaki cavan oğlan xoşuna gəldi və onun ariq sifətinə məyusluq çökdüyüni görüb, xirdalamağa başladı:

– İnsanların çoxu, – qırmızıya çalan sarışın saqqalını sıggallaya-sıggallaya izahat verdi, – təəssüf ki, öz təbiətləri etibarılə zülmətdə, yəni əbədi cəhalətdə yaşamağa məhkum olunublar. Bugünkü Almaniyanın idrak qabiliyyəti məlum səbəbdən – əlbəttə, indi həmin səbəbləri xirdalamağın yeri deyil – son dərəcə məhduddur və buna görə də bəzi sehrbazların caduları çox adamı ovsunlayır. Cavan oğlan, elə bilirsiniz, cənab Oskar Lautenzakın öz tamaşalarında hansı vasitələrdən istifadə etdiyini sübuta yetirməklə nəyisə dəyişə bilərik? Elə isə, insan qəlbinə yaxşı bələd deyilsiniz, cənab... – qonağın vizit kağızına baxdı, – cənab Kramer.

Cırdanın bu kəskin, qəzəbli danişığı Paulun xoşuna gəldi.

– Bilirəm, – dedi, – Lautenzakla mənim mübahisəm sizi maraqlandırır. Ancaq bu hadisə böyük hay-küyə səbəb olduğu üçün çox adam həmin məhkəməyə elmlə mövhumatın ölüm-dirim mübarizəsi kimi baxacaq. Yalnız buna görə də sizə müraciət etməyi lazımdıram.

Tomas Ravlıçek bircə anlığa gülümsədi. Deyəsən, nəsə xoşuna gəlmışdı. Çox güman ki, cavan oğlan gətirdiyi dəlillərin sambalına, nəcibliyinə inanır. Amma əslində, bu oğlan nəhaq yera özündən çıxır, sanki, indiyəcən meşələrdə, çöl-lərdə yaşayıb. Lakin professor hiss elədi ki, bu sırtlı Lautenzakın burnunu ovmaq özünün də ürəyindəndir...

— Bura baxın, əzizim, — dedi və çəhrayı rəngə çalan sifətindəki təbəssüm getdikcə dərinləşdi, — mən hələ «yox» demirəm. İcazə verin, fikirləşim. Bir-iki günə dəqiq cavab verərəm.

Paul sevinərək təşəkkür etdi. Qocalmağa doğru gedən professorla gənc jurnalist yaxın adamları kimi ayrıldılar. Bu barədə heç danışmasalar da, bic-bic gülümsəyərək başa düşdülər ki, qarşılarda duran böyük vəzifə, hər ikisinə xas olan ümumi zəiflik onları birləşdirdi.

Ravlıçeklə danışmaq Paul üçün nə qədər çətin olsa da, Anna Tirşenroytun qapısına çatanda ikiqat həyəcan keçirirdi. Bu qadının məhəbbətlə nifrət arasında necə çırpındığını yaxşı təsəvvür edirdi. Başqları kimi o da Lautenzaka qəlbən vurulmuş, onun sehrinə düşmüş və axırda da peşman olmuşdu. Bəs indi onun çəşbaşlığından öz məqsədi üçün istifadə etmək Paul tərəfdən ucuzluq, alçaqlıq deyildimi?

İçəri girib, onun dərin qırışlarla, qayğılarla örtülmüş enli sifətinə baxanda özünü tamam itirdi. Nə edəcəyini əvvəlcədən götür-qoy etmişdi. Ancaq qadının ciddi, mənalı sifətinə, yorğun, qonur, ağıllı gözlərinə elə ağır kədər çökmişdə ki, Paul öz bayağı dəlilləri ilə onu narahat etməyə qorxdu. Güclə, kəkələyə-kəkələyə danışmağa başladı.

Dedi ki, Oskar Lautenzak getdikcə ictimai bəlaya çevrilir. Məlum şeydir ki, onun insanları necə yoldan çıxardığını «Maska»nın müəllifindən yaxşı bilən olmaz. Aydın məsələdir ki, onun özü də bu arada Oskarin bəd əmələrlə, pozğunluqla insanları necə korladığının şahidi olub, yoxsa «Maska» kimi gözəl sənət əsərini sərgisindən götürməzdi. Elə buna görə də xahiş edir ki, məhkəmədə Paula şahid dursun.

Anna Tirşenroyt Paula diqqətlə qulaq asdı. Sonra da öz ağıllı heykəltəraş gözləri ilə onu süzdü. Cavan oğlanın sözlərindəki həqiqəti, cüzi yalanı, sonsuz nifrəti duydu. Əlbəttə, Paulun gəldiyini eşidən kimi onun nə istədiyini başa düşməşdü. Öz Oskarinin düşməninin necə adam olduğunu görmək istəmişdi... Axi özü qayğı ilə, günbəgün çoxalan bir kədərlə Oskarin necə alçaldığını, dələduza çevrildiyini izləmişdi. Bütün firildaqlarının üstünü açan bir adamı məhkəməyə verdiyini eşidəndə onun həyasızlığına

qəzəblənmişdi, böyük bir ürəkağrısı ilə özünü necə alçaldacağını, məğlub olacağını fikirləşmişdi. Eyni zamanda, qəlbində bir ümid qıgilcımı da parlamışdı ki, bəlkə, qarşidakı məglubiyyət onu düz yola qaytara bildi...

İndi Paul Kramer danişdılqca bütün bunları bir də xatırladı. Gah ona qulaq asdı, gah da xəyala daldı. Ah, bu cavan oğlanın dediklərini ondan da yaxşı, ondan da gözəl biliirdi.

Bəs Paul nə istəyirdi? Hə, istəyirdi ki, Anna Tirşenroyt bütün ictimaiyyət qarşısında Oskarın üzünə dursun. Gərək onu heç qəbul etməyəydi. Nə qədər yaniqli, qəzəbli olsa da, hətta Oskarın necə mənasız, alçaq bir yola düşdüyüni camaata göstərməklə onu xilas edəcəyinə özünü inandırsa da, bu addımı ata bilməzdi!

Paul danişan zaman o, əsasını yavaş-yavaş döşəməyə vururdu. Ah, bu cavan oğlan necə də həyecanlı, qəzəblidir! Axi niyə? Nə səbəbə görə? Axi ona inanan, yaxşılıq eləyən adamları Oskarın necə alçaqlıqla aldatdığını bu cavan oğlan bilmir. Özü də gəlib Tirşenroyta təklif edir ki, bütün ictimaiyyət qarşısında onu ittiham eləsin, bütün dünyanın acığını onun üstünə töksün. Yox, bundan heç kəsə xeyir olmayıacaq. Heç kəsə... Nə Oskara, nə başqalarına, nə də özünə...

Paul susmuşdu. Cavab istəməyə cəsarəti çatmırıldı. Tirşenroytun iztirabdan saralmış enli sıfətinə baxa bilmirdi.

Qadın, axır ki, otağa sükut çökdüğünü hiss elədi. Boğuş səslə, nəfəsi darala-darala, ağır-agır danişmağa başladı:

– Belə açıq danişdığınız üçün təşəkkür edirəm. Bəlkə də, haqlısınız, bəlkə də, onun kimliyini hamiya göstərmək lazımdır. Ancaq doğrudanmı, mənsiz keçinə bilməzsınız? Axi özünüz də bilirsiniz ki, onun haqqında çox şey demək olar. Lap çox! Bütün dünya onun əleyhinə olan dəlillərlə doludur. Mənsə qoca arvadam, yorulmuşam. Yox, yaxşısı budur ki, mənsiz keçinin.

İstedadına şübhə eləyən adamları Oskarın məhkəməyə verməsi xəbəri onun haqqındaki sensasiyaları daha da gücləndirdi. Partiya «var gücü» ilə onun arxasında dayanmışdı. Harada, nə vaxt çıkış etməsindən asılı olmayaraq, Oskarı böyük hay-küylə qarşılıyırıldılar. O da həmin gurul-

tulu alqışları çox həyasız bir lovğalıqla qarşılıyırıdı. Rəqibi ilə məhkəmədə üzləşəcəyini bilən gündən Oskarda özünə qarşı sırtıq bir inam yaranmışdı.

1932-ci ilin son yay günlərində də, payızında da, məhkəmədən qabaqkı aylarda da Oskardan çox danışıldırılar...

«Qağayı» adlı motorlu qayığında təşkil etdiyi təntənəli ziyaflətlər barədə qəribə xəbərlər dolaşırıdı. İndi daha çox qraf Tsinzendorfla oturub-dururdu. Hansyörqün acığına, qrafla dostluğunun hamiya göstərmək üçün dəridən-qabıqdan çıxırdı. Məlum şeydi ki, Üllrix Tsinzdorf ucuz başa gələn dostlardan deyildi...

Öz gözəlliyi ilə məşhur olan bir varyete aktrisasından daha çox danışıldırılar. Şayılərə görə, Oskarla Tsinzendorfun şərīkli məşuqəsi idi. Həmin qız «Qağayı»dakı müsamirələrin daimi iştirakçısı hesab olunurdu. Hətta deyilənə görə, Oskar onu bir dəfə qonaqların qarşısında hipnoz eləyərək beyninə yeridib ki, hansı kişininsə qoynundadır. Tamaşaçılar sonradan həmin qızın nə oyunlardan çıxdığı barədə həvəslə piçıldışırdılar.

Ən çox da Zofienburqun yenidən qurulmasından danışıldırılar. Memar Zanders hərdən xəlvətə salıb, xisin-xisin gülə-gülə ev sahibinin qəribə siltaşlıqlarına işarə vurur, onu gah «ipləmə», gah da «vəhşi ənginar» adlandırırdı. Sahibkarın göstərişinə görə memar xirdalıqlara getmir, bəzi işarələrlə kifayətlənirdi. Buna görə də Oskarın tikidirdiyi qəsr haqqındaki şayılər getdikcə çoxalırıdı. Oskarın özü də oraya heç kəsi buraxmir, işlərin necə getdiyini soruşanlara da mənalı-mənalı, lovğa-lovğa gülümsəyirdi. Tez-tez də Zofienburqa gedirdi. Onun tikintisi peyğəmbəri qarşidakı məhkəmədən çox maraqlandırırdı.

Məhkəməyə hazırlıq işlərini Hansyörqə həvalə etmişdi. Çox ağır, cansıxıcı bir işdi. Məlum məsələ idi ki, məhkəmənin nəticəsi partianın həmin günlərdə tutduğu mövqədən çox asılı olacaqdı. Onu elə vaxta salmaq lazımdı ki, partianın qabağına çıxan olmasın.

Ancaq bütün işlər, sanki, tilsimə düşmüştü. 1932-ci ilin ikinci yarısında partiya tənəzzülə doğru getməyə başladı. Nasional-sosialistlərin iyul seçkilərindəki böyük qələbə-sindən qorxuya düşən küberalar öz proqramlarını həyata

keçirdilər. Hindenburqun nüfuzuna, Reyxin müdafiə qüvvələrinə arxalanaraq hökmranlıq etməyə başladılar və partiyanı saya salmadılar. Maliyyəçilər xəsisləşdi, seçicilər dağıldı. Bəzi görkəmli şəxslər, dəstələr ondan üz döndərdi. Böyük qələbədən bir neçə ay sonra – yeni seçkilərdə nasıtlar öz mandatlarının altıdabirini itirdilər.

Yox, belə vəziyyətdə məhkəməni başlamaq olmazdı. Ancaq Hansyörqlə vəkilləri onu üç dəfə təxirə saldırmışdılar. Məhkəmə dördüncüyə razılıq vermirdi.

Hansyörq bu barədə Proellə işarə vurub deyəndə ki təsir göstərsin, amansız bir cavab aldı. Manfred də son vaxtlar yaman qəddarlığa başlamışdı, onun əsəbləri ilə oynamaq üçün o, gözəl, vəhşi, səxavətli, insafsız Tsindorfla yaxınlıq edirdi. Hansyörqə açıqca bildirdi ki, indi ikincidərəcəli işlərlə məşğul olmağa vaxtı yoxdur. Burada partiyanın ölüm-dirim məsələsi həll olunur, ona görə də bir neçə yerə bölünə bilməz. Axırda da:

– Qarışdırığınız zibildən bu dəfə də özünüz çıxın, – dedi.

Çarəsiz qalan Hansyörq Hildeqrad Tretnovun yanına getdi. Amma o qədər də ümidi deyildi. Vicdansız Oskar onun məsləhətinə baxmayıb, qadınla çox pis rəftar etmişdi. Digər tərəfdən də özünə təsəlli verirdi ki, Tretnov kimi bir qadın xudpəsəndlilik naminə nə vaxtsa ayağa qaldırıldığı bir adamı təzədən yixılmağa qoymaz.

Hansyörq Oskarın adını çəkəndə qadının ağıllı sıfətinə heyrət, narazılıq ifadəsi çökdü. Hansyörq bütün bacarığını işə salıb onun qəlbindəki ən incə tellərə toxundu, məğrurluğunu təriflədi. Məgər Oskarın istedadının çıçəklənməsində əsas rolu Hildeqrad Tretnov oynamamışdı?! Oskarın Berlinə gətirilməsi ideyasını onun özü verməmişdi?! Oskar bəzən ona yad olan şər qüvvələrə uyaraq yaddan çıxarsa da, Hildeqrad Tretnovun yetirməsi kimi qalmır mı?

Hansyörq ehtiramla, həm də sırtıq nəzərlərlə bu ucaboy, yaraşıqlı qadını süzdü. Qırmızı rəngə çalan qəşəng, sarışın saçlarına, dik burnuna, məlahətlə işvələnən gözlərinə baxdı. Yox, Oskar lap qudurub, yoxsa belə gözlərdən keçməzdi.

Hansyörq ona qarşı başqa cür olardı. Heyif ki, bu qadınlar kifayət qədər həssas deyildilər, yoxsa Hansyörqün daxilində ən yaxşı məşuqun gizləndiyini görərdilər.

Hildeqradın gözəlliyi Hansyörqü daha da ilhamlandırdı. Tretnov da getdikcə Oskarın nankorluğunu, onu necə alçaltdığını unutmağa başladı. Hansyörq «bizim Oskar»-dan, «bizim ərköyün balamız»dan danışdı. Bu «bizim» sözü onunla Tretnov arasında körpü saldı və həmin körpü də, öz növbəsində, söhbətin davamını nəzərəçarpacaq dərəcədə asanlaşdırıldı.

— Bizim Oskarın, — Hildeni inandırmağa çalışdı, — kədərlənməyə, əsəbiləşməyə haqqı var. Axi bir vaxtlar ona inanad adamların hamısı üz döndərib, indi Oskarı tanımaq belə istəmirlər. Sanki, partiyaya qarşı yaranan kin-küdürütin hamısı bizim Oskara yönəlib. Məlum məsələdir ki, məhkəmədə də bütün hakimlər böyük bir həvəslə peyğəmbəri vurmaq isteyəcəklər.

Riqqətə gelmiş Hildeqrad fikirli-fikirli ona qulaq asırdı. Doğrudan da, bu Oskar Lautenzak üçün çoxlu pul, vaxt, əziyyət, güc sərf eləmişdi. İndi hamısını əldən verməliydi? Bəlkə, bir az da xərc çəksin?

Hansyörq də sözünə davam edib dedi ki, belə bir vəziyyətdə yalnız o kömək edə bilər. Oskarın işi elə onun işidir. Gərək məhkəmənin belə düşməncilik şəraitində keçirilməsinə imkan verməsin. Öz əlaqələrini işə salıb, onu bir az da gecikdirsin.

Hansyörq getdikcə ona daha sırtıq nəzərlərlə, daha ehtiramla, daha acgözlükle baxmağa başladı. Və bu da, deyəsən, Hildenin xoşuna gəldi. Moabit həbsxanasındaki söhbətlərini xatırladı. Dəmir barmaqlıq ortadan qalxan kimi Hildeqrad ondan gələn vəhşi qan, zalım vətənpərvərlik qoxusunu duydu, daha da həvəsləndi. Düzdür, Oskardakı qıgilcım Hansyörqdə yox idi, lakin bununla belə, qardaşların baxışında, başqasına yanaşma tərzində nəsə bir oxşarlıq vardi.

— Əzizim Hansyörq, heç bilmirəm, sizin kimi ağıllı, dün-yagörmüş bir adam belə xırda işdən ötrü nə üçün yuxusuz gecələr keçirir. Axi niyə həmin dəqiqə də öz Hildeqradınızın yanına gəlmədiniz? — Tretnov dəftərçəsini çıxarıb ora nəsə qeyd elədi və qətiyyətlə dedi. — Məhkəmə məsələsini yoluna qoyaram. Arxayın olun, əzizim. Gedib rahat yata bilərsiniz.

Hildeqrad Tretnov səhv eləməmişdi. Məhkəmə təxirə salındı. Özü də elə uzun müddətə ki, Hansyörqün yatanda

yuxusuna da girməzdi. Əgər partiya bu vaxtacan hakimiyəti ələ ala bilməsə, deməli, heç vaxt ala bilməyəcək.

Elə həmin dəqiqə də Aorenalleyeyə getdi, bütün işləri düzüb-qoşmuş mehriban, sarışın Nornesinə<sup>1</sup> sidq-ürəkdən təşəkkür etdi. Onu daha təkidlə süzməyə başladı və Hilde-qrad da qardaşlar arasında daha çox oxşarlıq tapdı. Özü burada olmayan o əziz, dünyagörməmiş peyğəmbərə göstərdikləri qayğı Hansyörqlə xanım Tretnovu daha da yaxınlaşdırıldı.

Səfəh Oskarın bircə anda uçurduğu körpünü Hans-yörq təzədən tikmək istəyirdi. O, heç vaxt bu məşhur, nəcib qadınla təzədən bərpa olunmuş əlaqələri pozulmağa qoymayacaq...

Partiyanın kələfi yaman dolaşmışdı, açılmaq bilmirdi. Ancaq bu, Füreri ruhdan salmırıldı. Gedəcəyi yol aydın xətlərlə çəkilmişdi: yarısı sola, yarısı da sağa dönürdü. Ən etibarlı adamlarına yazı stolunun siyirtməsini göstərirdi. Onun içində yalnız bircə hazır tapança vardi. «Polad qətiyyətlə qələbəyə, ölümə can atmaq həttə ən ağır dəqi-qələrdə belə Almanıyanın gələcəyinə olan inamı sarsılmağa qoymaz!» – deyirdi.

Həmin dövrdə partiyanın əleyhinə çıxan kübarların da arasına ikitirəlik düşmüşdü. Hərbçilər, iri mülkədarlar, bank sahibləri, iri sənayeçilər yola getmir, bir-birinə qara yaxırdılar. Zərbə alan dəstə o dəqiqə nasistləri xatırlayırdı. Rəqiblərindən üstün olmağa can atan başqa bir dəstə də azacıq bundan əvvəl nümayişkarana surətdə qovduqları quldurlarla təzədən əlaqə yaratmaq haqqında düşünür-dülər.

Həm kansler, həm də müdafiə naziri vəzifəsini icra edən şəxs nasizm adlanan bu pozğunluğun kökünü bir-yoluq kəsmək istəyirdi. Bu, qoca Hindenburqun ürəyindəndi və heç vaxt da ona mane olmazdı. Çünkü feldmarşal Prussiya hərbi ənənəsini, şərəfini, sədaqətini, qüdrətini hələ də uca tuturdu. Digər tərəfdən də mülkədar dostları xalqın minnətdarlıq əlaməti kimi Noydek malikanəsini ona bağışlayandan sonra qoca öz qəlbində kənd təsərrüfatı üçün də yer ayırmışdı. Ancaq müdafiə naziri də o tərs

<sup>1</sup> Alman mifologiyasında tale ilahəsi

mülkədarları itaetdə saxlamaq üçün onları hədələyirdi ki, guya, təsərrüfatla yaxşı məşğul olmurlar, dövlətin köməyindən, büdcəsindən sui-istifadə edirlər.

Bələliklə də, nazir öz qazanının qapağını azacıq aralayan kimi, mülkədarların mənafeyinə toxunan həmin xoşa-gəlməz qoxu ətrafa yayıldı. Ancaq nazirin ağlına gəlməmişdi ki, bu qoxu Hindenburqun Noydek adlı malikanəsinə də çata bilər...

Buna görə də qoca feldmarşalın qarşısına təzə bir ziddiyət çıxdı. Kimə bel bağlaşın: müdafiə edənlərə, ya çörək verənlərə? Alman qılincını üstün tutsun, yoxsa alman çörəyini?

Ağlılı dostları ona güzəştə getməyi təklif etdilər. O quldur – «Bohemiyali yefreytor» söz vermişdi ki, kansler vəzifəsinə təyin olunsa, içindən pis qoxu gələn həmin qazanın ağzını elə bərk bağlayacaq ki, ən həssas burun da o qoxunu duya bilməyəcək. Bundan əlavə, o, hakimiyətdən sui-istifadə etməyin qarşısını alan bəzi məhdudiyyətlərlə də razılışırıdı. Bu minvalla həm hərbi, həm də iqtisadi maraq qorunar və qoca marşalın da bəzi intizamsız hərbçilər tərəfindən ləkələnə biləcək şərəfi təmiz qalardı.

Səksən beş yaşlı marşal bu ziddiyətlərin mahiyətini bütün varlığı ilə başa düşmürdü. Ancaq ona izah elədilər. Həmin ziddiyətləri araşdırandan sonra prezident belə bir nəticəyə gəldi ki, indi münasibətlər dəyişib və heç bir vicdan əzabı çəkmədən hakimiyəti cənab Hitlerə etibar etmək olar. Ancaq bu şərtlə ki, həmin hakimiyətə ölçü-lüb-biçilmiş məhdudiyyətlər qoyulsun və «Bohemiyali yefreytor» da onları pozmamağa şəxsən söz versin.

Elə bu əsasda da razılığa gəldilər və Führer özünü təzədən qoca feldmarşalın yanına verdi...

Məkrli qoca xəncərini onun kürəyinə sapladıgı vaxtdan heç yarıml il də keçməyib. Ancaq Hitler bu dəfə hazır gəlib. Bu dəfə hər şeyi bütün xirdalığınacan ölçüb-biçib. Bu dəfə əynindəki qara sürtük da yerinə düşüb.

– Cənab Hitler, eșitmişəm, mütləq hakimiyətdən imtiyəni etməyi qərara alıbsınız, – marşal sözə başlayır, – mənim nümayəndələrimin təklif etdiyi bəzi məhdudiyyətlərlə də razılaşıbsınız. Doğrudan belədir? Mənə şəxsən söz verirsinizmi?

– Əlbəttə! Qoy Allah özü şahid olsun. Söz verirəm, cənab prezident. Əgər «bəli» deyirəmsə, deməli, qurtardı! Sözümüz sözdür!

Prezident dügün-dügün olmuş qocaman palida bənzəyir.

– Allah əmanətində! – əzəmətli qoca kövrək bir səslə dillənir və təntənə ilə sürtüklu adamın gözlərinin içini baxır. Həmin adam da sağ əlində tutduğu əlcəkləri təntənə ilə sol əlinə keçirir, sağla qocanın əlini sıxır, ciddi, məxməri bir səslə deyir.

– And içirəm!

Elə həmin günün axşamı partiyanın ordusu sayılan hückum dəstələri Reyxstaqın binası önündən təntənə ilə keçir. Bir pəncərənin qarşısında Hindenburg, o birindəsə Hitler dayanır. Feldmarşal qocalara məxsus bir səadətlə çəliyini marş müsiqisinin ahənginə uyğun qeyri-ixtiyari döşəməyə vurur. Hitlersə belə bir zirvəyə çatdığı anda həyəcanlanır, titrəyir, özünü güclə sakitləşdirməyə çalışır, tez-tez pəncərədən çekilir, təzədən qayıdır. Ancaq içi sevincdən alışib-yanır: xırç! Ziqfridin<sup>1</sup> qılıncı bax beləcə doğrayıb-tökür!

Deməli, məhkəmənin nəticəsi indidən həll olundu. Məgər Oskar bunu əvvəlcədən deməmişdi? Rəqiblərin ona hazırladığı pislik dönüb yaxşılıq oldu. Onun bəxti, onun istedadı kübarların məkrinə üstün gəldi.

Məhkəməyə bircə həftə ancaq qalmış olar. Bu sevinc dolu günlərdə Oskar bir xoşagəlməz iş də görməlidir. İndiyəcən qaçıdığı söhbətə girişməli, Aloysla danışmalıdır. Rəqibləri tələb edirlər ki, o da məhkəmədə şahid kimi danışsın. Aloys da elə adamdır ki, əvvəlcədən yaxşı-yaxşı hazırlamasan, orada ağılna gələni sayıqlayacaq. Vəkillərin də onu hazırlamasının mənası yoxdur, çünki inadından dönen deyil. Gərək Oskar özü bu işlə məşğul olsun.

Aloys Münhendə keçirdiyi yay günlərində yaxşı dinçəlmışdı. Doğma torpaqla görüş ona yeni qüvvət vermiş, dost məhəbbəti ilə vətən məhəbbətini birləşdirməyin yolunu tapmışdı. Pula qızırğalanmir, vaxt tapan kimi, bircə gecəliyə də olsa, Münhenə ueturdu. Aloysu orada Qabels-berqerstrassedəki mənzili, qulluqçu Kati, köhnəlmış gecə

---

<sup>1</sup> Ziqfrid – qədim alman qəhrəmanlıq dastanı «Nibelunqlar nağməsi»nin baş qəhrəmanı

köynəyi, yırtılmış başmaqlar gözləyirdi. Əlbəttə, belə atüstü gəlib-qayıtmaq əsl şahanə dinclik, əsl Bavariyalı istirahəti deyildi. Ancaq bu dünyada mütləq sevinc yoxdur və tale Aloys Prannerə də istisnalıq bəxş etməyib.

Ümumiyyətlə, Aloys əvvəlkilərə nisbətən xeyli yumşalmışdı. Dostların arasında hələ də davam eləyən o kobud, səmimi mübahisələr də artıq öz kəsərini itirmişdi. Ancaq buna baxmayaraq, Aloysla məhkəmə barəsində danışmaq Oskar üçün yenə də çətindi.

Doğrudan da, Aloys ondan nə tələb olunduğunu başa düşmürdü:

– Nə üçün həqiqəti danmaliyam? Axı biz ikimiz də sehrbazıq. Bəyəm bu rüsvayçılıqdır?

Üzün çək-çəvirdən sonra Oskar açıqca deyəndə ki o, bəzi tamaşalarda hiylədən istifadə olunduğunu heç vaxt boynuna almasın, Aloys lap özündən çıxdı:

– Elə də şey olar? Axı mən danışmamışdan qabaq and içirəm! Yoxsa, andımı pozum?! Səndən ötrü bu qoca vaxtımda türməyə düşüm?!

Və Oskarın mənali-mənali susduğunu görəndə indiyəcən ürəyinə yiğilib qalmış qəzəbin, kin-küdürütin ağızı birdən-birə açıldı:

– Gör nə günlərə qaldım! – boğuş səslə çıçırdı.

– Adamı nə qədər alçaltmaq olar?! Mən sənin üçün əsgى deyiləm ki, ayağını silib atasan! Əclaf! Heyvan!

Oskar da partlamaq istədi. İstədi Aloysa başa salsın ki, «yalandan and iç» sözlərini eşidən kimi şalvari doldurən adam – bədbəxt meşşandır! Ancaq Aloys da məkrli idi. Məhkəmədə ikibaşlı danışib, ondan qisas alardı. Bunu yaxşı bilən Oskar özünü saxladı, yalnız ciddi xəbərdarlıqla kifayətləndi:

– İnanıram ki, yaxşı-yaxşı fikirləşəcəksən və o böyük həqiqəti formal həqiqətdən üstün tutacaqsan.

Aloys acıqli-acıqli dostuna baxıb:

– Sənin o böyük həqiqətinə bir qoz! – mızıldandı.

Həmin günlərdə Kete özünün Kaytstrassedəki balaca mənzilində tez-tez tək qalırdı.

Oskarla Paulun məhkəmədə üzləşəcəyini eşidəndə çox qorxdu. Bu məhkəmə qız üçün yalnız və yalnız şəxsi mübarizəydi, ona çox yaxın olan iki adamın döyüşü idi.

Keteyə görə, həmin məhkəmədə hansının qalib gələcəyi deyil, hər ikisinin kimliyi aşkar olunacaqdi. Onu da bilirdi ki, biri digerinə çox ağır, bəlkə də, öldürücü zərbə vuracaq. Çünkü bir-birinə tən gelirdilər. Əgər Paulun çox iti, parlaq zəkası vardisa və mühakimə qabiliyyəti rəqibindən qat-qat üstün idisə, Oskarda da küt, vəhşi, nəhayətsiz bir güc vardı, hamını ələ almağı bacarırdı.

Hər halda, Kete həmin tilsimə müqavimət göstərə bildirdi. Oskarın səsi qəlblərə işləyib, onu riqqətə gətirən bir musiqi kimi adamın aqlını başından alırdı. Qara, çatma qaşları altından boyılanan mavi qaynar gözlərini qızə zillə-yəndə, iri, dümağ əllərinin təmasını duyanda, onun dizləri titrəyirdi. Bütün varlığı ilə Oskara tərəf can atır, ona qarışb əriyirdi.

Son günlər Oskar yanında olmasa da, onun haqqında düşünmək bəs eləyirdi: bütün varlığı titrəməyə başlayırdı. Deyəsən, hamiləydi. Yaxınlarda dəqiq biləcək...

Oskara öz ümidi dənən, qorxularından, şübhələrin-dən danışmağa can atıldı. Bilirdi ki, Oskar onunla evlənmək istəyəcək. Kete ağzını açmağa bənddir, o dəqiqli təklif edəcək. Ancaq beyninin harasındasə ilışib qalmış bir parça ağıl «yox» deyirdi. Ona daha da bağlanmaq istəmir. Bundan yaman qorxur – axı onunla bir yerdə yaşaya bilməz. Ancaq itirmək də istəmir. Bəlkə də, zəhərdir, lakin onsuz yaşamağı da təsəvvürünə gətirə bilmir.

Bu şübhələr, tərəddüdlər içində çırpınarkən doğma şəhəri Liqntsədən xəbər gəldi ki, atasının ürəyi yenə tutub. Elə qorxulu deyil, amma gəlib görsə, yaxşıdır.

İndi neyləyəcəyini bilmir. Gərək o səfəh mübahisəni unudub, Paulun yanına gedəydi, onunla açıq danışmayıdı, dərdini deyəydi. Ancaq indi o lənətə gəlmış məhkəmədən qabaq heç getmək olmaz. Məhz indi Paulla barışa bilməz. Oskar haqlı olaraq onu satqın adlandırır.

Elə teleqramı oxuya-oxuya da Liqntsə getməyi qərara aldı. Lap yaxşı oldu, məhkəmə vaxtı Oskarla qarşılışmaz, onun lovğa, sevinc dolu sir-sifətini görməz və hiss etməz ki, döyüllən adam qardaşıdır. Bir halda ki onu narahat edən məsələlər barədə Paulla danışa bilmir, deməli, Oskar da onun çıxaracağı qərara təsir etməməliydi. Berlindən uzaqlarda, uşaqlığını keçirdiyi o balaca şəhərdə özü ilə tək

qalıb, həmin şübhə və tərəddüdlərdən çıxış yolu tapacaq. Mütləq Liqnitsə gedəcək. Özü də elə bu dəqiqə...

Oskara zəng vurdu. Qərarını ona bildirdi.

Oskar indiyəcən Kete ilə məhkəmə barədə danışmaqdan yayınmışdı. Paula qalib gələcəyinə inanırdı. Ancaq inanmırkı ki, Paulla mübarizəsi Kete ilə öz arasında yaranmış soyuqluğu bir az da dərinləşdirməsin. Əslində, qızın getməsi onun xeyrinəydi. Kete iki-üç həftə atasının yanında qalmaq fikrindəydi. Deməli, onun qələbəsinin şahidi olmayıacaq. Öz növbəsində, Oskarin da canı məhkəmə zamanı qızın sınaçı, inamsız baxışlarından qurtaracaq.

Ancaq bir məsələ hələ də açıq qalırdı. Bəs Oskar təzə yurda köcməmişdən əvvəl evlənməyi təklif edəcəyini qərara almamışdı?! Lap yaxınlarda, daha doğrusu, qız hələ Liqnitsdə olanda Zofienburqun tikintisi başa çatacaq. Bəlkə, qız getməmişdən qabaq desin? Yoxsa qayıtmağıni, məhkəmədə qazanacağı qələbəni, Klinqzorun sehrli qəsrinin hazır olacağı günü gözləsin?

Ancaq hər halda, getməmişdən qabaq onunla mütləq görüşməlidir. Üzündəki ifadədən, münasibətindən biləcək ki, evlənməyi təklif etmək olar, ya yox...

Təkidlə dedi ki, çıxıb getdiyi üçün, heç olmasa, bu axşamı onunla keçirməlidir. Qayidanda onu Landqrafen-ştrassedə tapa bilməyəcək, çünkü artıq Zofienburqda olacaq. Vida gününü – təzə həyatın başlangıcını qeyd etməlidirlər. Kete tərəddüd elədi, Oskar əl çəkmədi, qız axırda razılıq verdi.

Oskar çox nigarandı. Bu axşam Ketenin yoxlayacaq, onu məhəbbət sinağına çəkəcək. Qəsrin sahibəsi kimi Zofienburqa yalnız o qadın gedə bilərdi ki, sidq-ürəkdən Oskara inansın, bütün varlığı ilə onunku olsun. Deməli, ya Oskarı, ya qardaşını; ya indiyəcən yaşadığı həyatı, ya Oskarın bəxş edəcəyi təzə ömrü seçməli idi. Onunla məhkəmə barədə də danışacaq. Əgər desə ki «Oskar, qardaşım sənə qarşı haqsızlıq eləyib», deməli, sinaqdan çıxdı və Oskar da evlənməyi təklif edəcək. Əgər desə ki «mən bilmirəm» – onda susacaq.

Beləliklə də, bu axşam ilk dəfə Kete ilə həmin mübahisə barədə danışındı. Həqiqətin nə üçün öz tərəfində olduğunu qızı başa salmağa çalışırdı...

— Sözün hərfi mənasında, — dedi, — qardaşının bir fırıldaqçı kimi məni söyməyə haqqı var. Hər bir cadugerdə, hər bir peyğəmbərdə, dünyanın hər bir yeni yaradıcısında, az da olsa, hoqqabazlıq var. Əgər Adolf Hitler bir az aktyor, bir az da hoqqabaz deyil, təkcə Führer olsaydı, belə yüksəklərə qalxa bilməzdi.

Və bir zamanlar Hansyörqün ona oxuduğu «Firildaçının ariyasını» Kete üçün təkrar etdi. Ariya onun ifasında çox gözəl, atəşli çıxdı. Məlahətli səsi inandığını da, inanırmışa çalışdığını da istəyincə verə bildi. Uzun bir nitq söylədi. Elə bir nitq ki, Ketenin sinəsini yarib, qəlbini işlədi.

Birinci dəfə burada oturub, Oskarın dediklərini yazar-kən keçirdiyi hisslər onu təzədən bürüdü. Açıqlıklär Oskarın səsindəki musiqiyə qulaq asmağa və onun dediyi şirin sözlərin qoynunda səadətlə süzməyə başladı. Ancaq qızı birdən elə gəldi ki, qardaşının ariq, ağıllı sıfəti onun ciyinləri üzərindən boylanır. Paulun səbirsiz, uca səsi Oskarın dediyi gözəl sözlərə qarışır: «Hamısı mənasızdır!» Ağlı başına gəldi, Oskarın səsindəki musiqinin sehrindən çıxdı.

— Bağışla, — dedi, — Paulun sənə irad tutduğu da elə bu deyil? Əgər budursa, onu nə üçün məhkəməyə veribsən?

Qızın sözləri Oskara güllə kimi dəydi. Elə bilmışdı ki, Ketenin çoxdan öz tərəfinə çəkib...

— Məssələ burasındadır ki, onun dediyi kimi deyil! — Sanki, ağır yara almış Oskar əsəbiləşdi. — Musiqini ahəng yaradır. Sənin qardaşınsa öz fitnəkar yozumu ilə hər şeyi tərsinə çevirir.

Kete isə mətləbə dəxli olmayan sözlər dedi:

— Ancaq mən səni sevirəm, Oskar!

Onun səsində kədər, nəvaziş vardi.

Oskar bu sözlərdəki səmimiyyəti duydu və ürəyi səadətlə döyündü. Amma o dəqiqli də qanı qaraldı. İnanmadığın bir adamı sevmək olarmı? Məgər sevmək bütün çatışmazlıqlarını bili-bilə kiməsə inanmaq deyilmə? Oskarın qəlbini kədər sardı. Eh, onu sevən adamların yanında bəxti gətirmir. Həmin adamlar ondakı çatışmazlıqları daha aydın görür və heç birini də bağışlamırlar. Anna Tirşenroyt. Kete... Bunlardan yaxın dostu, bunlardan da qorxulu düşməni yoxdur.

«Ancaq mən səni sevirəm!» – bu, əsl həqiqətdir. Bu, Ketenin daxili inamıdır. Bəlkə də, ona inanmaq istəyir. Hər şey Oskardan aslıdır. Qızə kömək etməlidir. Onu ovsunlaya bilər, bu inamı qızə təlqin eləməyi bacarar. Axi bir hipnozçu kimi əvəzi yoxdur – bu qabiliyyətinə söz ola bilməz! Ketenin məcbur etməlidir ki, şər adamların qəlbini səpdiyi şübhə toxumlarını məhv etsin, qızın inamını zülmətin qoyundan işqli dünyaya çıxarsın. Bunu bacarar!

Oskar qızı hazırlayır, yumşaldır. Əvvəlcə sadə fikirləri təlqin edəcək ki, mürəkkəblərə yol açılsın. Ehtiyatla onun əlindən tutur.

– Deməli, bu, bizim Landqrafenstrassedə keçirdiyimiz son axşamdır, – deyir. Ürəyindəsə qızə əmr edir ki, bu böyük zaldan çıxsın, bu dəbdəbəli kitabxanadan balaca hücrəyə keçsin. Razlıq hissi ilə görür ki, qız fikrə gedir, əzab çəkir, nəyisə özündə axtarır.

– Maskaya baxmaq olar? – Kete soruşur. – Buradakını demirəm. Özün üçün saxladığını...

İlk cəhd baş tutur: qız onun dediklərini eləyir. Öz daxilindən gələn istəyi, Oskarın arzusunu yerinə yetirmək üçün tapdığı bəhanəyə ürəyində gülür.

Hücrəyə keçirlər. Ürəyində qız oturmağı əmr edir. Elə həmin anda da Kete Deqqenburqdan qalmış köhnə yazı stolunun qarşısında oturur. Yenə də fikirlidir, üzündə nigarənciliq var və Oskarın öz ürəyində verdiyi əmrə tabe olur, o gözəl, uzun, ariq əlləri işim-işim işildən əvan daş-qasıń arasında gəzisir...

İndi hazırlıdır. İndi daha vacib şeyləri təlqin eləyə bilər...

Danişir. Oradan-buradan danişir. Hansı qatarla gedəcək, mehmanxanaya düşəcək, yoxsa atasının yanında qalacaq... Qız da eşidir, cavab verir. Ancaq üzündəki nigarənciliq çəkilməyib, sanki, nəsə axtarır. Həmin anda Oskar yenə də mətləbə dəxli olmayan şeylər çərənləyir və bununla bərabər də bütün daxili gücünü toplayır, xahiş edir, yalvarır, əmr edir: «O inamsızlığı kökündən qopar, at! O səfəh şübhələri tulla getsin! Mənə inan! İnan mənə! Məndə o güc var! İnan ki, var!»

Qız daş-qasıń bir-bir əlinə götürüb elə yoxlayır ki, sanki, nəsə bir məqsədi var. Sifeti getdikcə gərginləşir, tamamilə öz daxili ələminə qapılır. Oskar görür ki, qız tabe olmaq

istəyir, bütün varlığı ilə buna can atır. Ürəyində daha təkidlə, daha coşqunluqla əmr edir: «Mənə inan! Mənə inan!» Qızın sıfəti, sanki, donur, cizgiləri daha da kəskinləşir, iztirab içində qovrulur. Nəsə ona müqavimət göstərir. Hə, intellektualizm adlanan iblisdir, qızı inanmağa qoymur. Oskar onu qovmalıdır. Qovacaq da. «Mənə inan! Mənə inan!» – deyə ürəyində yalvarır, əmr edir.

Qız bütün gücünü toplayaraq son dəfə cəhd edir. Əlləri hələ də daş-qasıń arasında gəzisir; birini götürür... Barmaqları onu saxlamağa çalışır, ancaq bacarmır. «Saxlamalıyam! Axi saxlamaq istəyirəm! Axi deməliyəm. Bəs nə üçün demirəm?» – Qız götür-qoy edir. Aha, tapdı! Həmin sözü tapdı. Qız onu görür... Və dodaqları aralanı...

Oskar səadətlə gözləyir. İri, dümağ əlləri qeyri-ixtiyari tərəpənir, sanki, qızı kömək eləmək, həmin sözü çəkib çıxarmaq istəyir. Sevinc dolu bir intizar içində qıvrılır...

Lakin dodaqları aralansa da, həmin söz çıxmır.

Bircə anlığa göründü və itdi. Elə dərinliklərə getdi ki, heç kəs onu tapıb çıxara bilməz. Qızın gözləri öndən ayrı bir surət canlandı. Bu təzə, aydın surət həmin sözün üstü-nə çəkildi. Qız onu çağırmamışdı. Onu heç kəs çağırma-mışdı. Ancaq gəldi, özünü göstərdi, Ketenin qəlbinə hakim kəsildi. Qardaşı Paulun surətidir, mehmanxananın qapısında dayanıb... Qapı fırlanır... O da qapı ilə bərabər... Çıxmağa yol tapmır...

Qəflətən ayılır. Əlvən daş-qasıń arasında mənasız yerə gəzişən əllərini görür, özündən soruşur: «Neyləyirəm?» Və əllər o dəqiqə geri çəkilir.

Əlini alına aparır, boğazını arıtlayır.

– Gecdir... – titrək səslə dillənir, – gedim... Səhər tezdən durmalıyam. Yaxşı ki, bu axşamı səninlə keçirdim.

Oskar onu saxlamır. Bilir ki, uduzub.

Əliyə göstəriş verir ki, maşını qapıya yaxın çəksin. Ketenin nəzakətlə astanaya qədər ötürür. Bir az da dayanırlar və maşın gəlir. Oskar qapıda durub, gözdən itincəyə qədər maşının arxasınca baxır.

«Heyif o qızı!» – bu sözləri acı-acı, özü də ucadan deyir. – «Heyif o qızı!» Geri dönür. «Lap səfehdir, səfehl!» – öz-özünə söylənir. Soyuducudan bir şüşə pivə çıxarıır, süzür. «Səfehliyə bax!» – deyə yenə söylənir.

Dəbdəbəli kitabxanasında təkcə oturur. O məğrur yazı stolunun üstündə də adicə pivə şüşəsi və adicə stəkan...

Kete onu sevir – buna söz ola bilməz. Hətta sevən qadın da ondan uzaq gəzir. Hətta ona da gücü çatmır. İnsanları tora salmaqda nə qədər mahir olsa da, qızın qəlbindəki şübhə toxumlarının kökünü kəsə bilmir. Gücü tükənib. Bütün gücünü fokuslara sərf eləyib qurtarır.

Bir şüşə də pivə gətirir. Kitabxanada oturur. Oturur və içir. İçir və fikirləşir. Fikirləşir və söylənir. Eh, məktəblı uşaq da adamı hipnoz eləyə bilər. Kete ilə bayaq keçirdiyi təcrübə əvvəllər onun əlində su içmək kimi şeydi. Deməli, onlar haqlı imiş. Tırşenroyt da, o məkrli cırdan Ravlıçek də... İstedədi tükənib, onu yerli-yersiz səpələyib...

Yenə soyuducunu açır, ancaq pivə tapmır. Qulluqçuları oyadır, görünməmiş bir dava salır. Əli soruşur ki, bəlkə, başqa şey içə. Konyak da var, viski də, şampan da. Son vaxtlar pivə istəyən olmur, hərdən cənab Kaqlistro içir, vəssalam. Ancaq Oskar onlara ağızına gələni deyir. O zibil şampan şərabı nəyinə lazımdır? Pivə istəyir, pivə! Pivə gəlməlidir, vəssalam! Evin ikinci qulluqçusu Rixard gecəyarısı pivə dalınca getməli olur.

Beş şüşə alıb gətirir. Oskar yenə öz dəbdəbəli kitabxanasında oturur. Nəhəng yazı stolunun üstündə də pivə şüşələri. Lampaların hamısını söndürür, yalnız birini saxlayır. Alaqqarılıq otaqda təkcə oturur. Divardakı «Maska» qaralır, «Kimyagərin laboratoriyası» qaralır, o isə oturub içir...

Şampan şərabı... Bəli, şampan şərabından nə qədər istəsə, içə bilər. Bəs ona verdiyi pullar? Bu zibil şampan şərabı üçün ruhunu satıb. Heç əməlli dadı da yoxdur! Pivə ondan yaxşıdır. Elə əvvəlcədən bilirdi ki, Tırşenroyt haqlıdır. Ancaq bununla belə, Hanslin dediklərinə uydu. Hansl onun başını piylədi. Hansl bu dünyanın xəzinəsini ona göstərdi. Bu da dünyanın xəzinəsi: pivə əvəzinə şampan şərabı. Gör öz ruhunu nəyin xatirinə korladı...

Gəyirir. Bərk keflidir. Əş, ruh da boş şeydir. Elə şampan da boş şeydir... Hamısı boş şeydir... Gərək Ketenin getməyə qoymayayıdı... Heç olmasa, onunla yataydı. Axi Liqnitsdə nə işi var?! Kete onunkudur...

Hamısının günahı Hansldadır. İt oğlu, eclaf Hanslda... Yox, Hanslda deyil... Əsas Ravlıçekdir...

Səndirləyə-səndirləyə kitab rəfinə tərəf gedir. Çox çətinliklə də olsa, bozumtul rəngə çalan mavi cildli kitabı götürür: «Tomas Ravlıçek. Parapsixologianın əsasları...»

Əlləri titrəyə-titrəyə, ancaq qətiyyətlə onun vərəqlərini bir-bir qoparır, zibil qutusuna atır. «Sənin yerin buradır», – deyir və heç özü də bilmir ki, dedikləri Hansla aiddir, yoxsa Ravlıçekə. Sonra da həmin vərəqlərin üstünə pivə tökür. Hamisini pivə ilə çıxıddır. Gah barmağındakı üzüyə, gah da yaş kağızlara baxır, pivəni yenidən yavaş-yavaş onların üstünə çiləyir, ətli yanaqlarına səfəh, ləzzət dolu bir təbəssüm qonur.

– Boş şeydir, – deyir, – hamısı mənasızdır...

Yenə içir. Tənhalıqdan qulaqları uğuldayır.

Paul Kramer məhkəməyə gedirdi. Təzə, külrəngi kostyumunu geymişdi. Tramvaya mindi. Yaxşı yatıb dincəlmış, gümrahlaşmışdı. Mübarizəyə hazırlı.

640

Yüz faiz əmindi ki, nasistlərin bu qələbəsindən sonra mütləq məğlub olacaq. Məhkəmədə heç kəs həqiqət axtarmayacaq, faktlar araşdırılmayacaq. Hamısı başdan-ayağa ucuz, maraqlı, faciəli, miskin, əcaib bir məzhəkə olacaq və hərə də öz rolunu oynayacaq. Hakimlər də, şahidlər də, ekspertlər də, vəkillər də, Lautenzak da. Ən pis rol da Paula düşəcək.

Ancaq qarşısındaki məglubiyyət Paulu qorxutmurdu. Bilirdi ki, çoxlu pulu gedəcək, bir neçə il dilənci kökündə yaşayacaq, bəlkə də, həbsxanaya düşəcək və nasistlərin aqalıq etdiyi bir dövrdə həbsxanada yatmaq o qədər də xoş olmayıacaq. Buna baxmayaraq, məhkəməyə ürəyidolu gedirdi. Təbiət etibarilə coşqun deyildi, amma bununla belə, özünü mühüm bir vəzifəni yerinə yetirməyə gedən adam kimi hiss edirdi. Axi kimsə gələcək nəslə göstərməlidir ki, Hitler, Lautenzak Almaniyasında elliklə səfəhliyin, qorxaqlığın hökm sürdüyü bir dövrdə də ayağa qalxıb: «Bunların hamısı yalandır, mənasızdır» deyən tapılıb.

Artıq Reyxin sərhədlərindən uzaqlarda da bilinirdi ki, bəzi adamlar telepat Lautenzakin bu insafsız macəralarından, şübhəli elmindən öz siyasi məqsədləri üçün istifadə edir və o da böyük bir həvəslə buna imkan yaradır. Bu

təlxək və onun «Alman mistikası»nın Adolf Hitler və onun «Minillik Reyx» ideyasının yaranması ilə bir dövrə düşməsi də təsadüfi deyildi. Buna görə də Paulun inanmağa haqqı vardi ki, Lautenzakla mübarizəsinin rəmzi mənasını ondan başqa da anlayan tapılacaq.

Məlum məsələdir ki, indiki vəziyyətdə bu mübarizədən qalib çıxməq mümkün deyil. Yalnız həqiqətlə silahlanıb, şüursuz maddi varlığın üstünə təkbaşına gedən adam, əslində, Don Kixotdur. Almanlarda belə bir atalar sözü var: «Bir çuval həqiqətin olunca, bircə torba gücün olsun». Çox gözəl deyiblər. Lakin buna baxmayaraq, Paul peşman deyildi və mütləq «qalib» Lautenzak haqqında düşünəndə sakit, bəxtiyar bir təbəssümlə gülümsəyirdi. Nəhəngə oxşayan yeldəyirmanı olmaqdansa, Don Kixot olmaq daha yaxşıdır.

Ariq, çevik, ağılli, həyat həvəсли, qəşəng, çılgın, qonur-gözlü Paul hakimlərin qarşısında dayananda zaldakıların çoxu cavan oğlana rəğbətlə baxdı və bu da onu çox sevdirdi. Əlbəttə, müşahidəçi Paul yenə də mübariz Paulun yanındaydı və bu rəğbətin özündə lap əvvəlcədən nəsə bir himayədarlığın olduğu onun gözündən qaçmadı. Çünkü o, uduzulmuş bir iş uğrunda mübarizə aparırdı və hətta dostlarının rəğbəti də adamda bədbəxtlik, uğursuzluq hissi yaradan yüngül həqarətdən xali deyildi.

Başlangıcdakı rəsmi hissə çox çəkdi. Paul macal tapıb öz rəqibinə diqqətlə baxa bildi. Onu bir dəfə səhnədə, bir dəfə də «Eden» restoranında görmüşdü. İndisə lap yaxından gördü, hətta qoxusunu da duydu. Hiss etdi ki, təpədən-dirnağa hoqqabaz cildinə girmiş bu kök adamdan heyvani bir ehtiras buglanır. Onun bütün vücudu Paulu iyrəndirdi. Oskara ürəkdən nifrət etdi, Keteyə yazılı gəldi və belə təkəbbürlü xoruzla yaxınlıq elədiyi üçün bacısının əvəzinə utandı.

Axır ki, rəsmi hissə qurtardı və mətləb üstünə gəldilər. Hakimlər elə əvvəlcədən əsas məsələni – Lautenza-kin camaati aldatması və bunun üçün də icazə verilməyən hiylələrdən istifadə etməsi məsələsini ört-basdır etməyə başladılar. Əvəzində, bacardıqları qədər Oskara öz həqiqi sənəti ilə parlamağa kömək etdilər və mübahisənin əsl mahiyyəti də kənardə qaldı. Özlərini elə göstərdilər ki,

guya, böyük bir cidd-cəhdələ həqiqəti üzə çıxarmaq istəyirlər. Ancaq əslində, ondan qaçırdılar. Paulu qəzəb dolu bir heyrət büründü: doğrudanmı, hakim libası geyinmiş, saçlarını bu şərəfli işdə ağartmış ləyaqətli alim adamlar belə səfəh məzhəkə çıxarırdılar? Məgər utanmirdılar? Bəs zala toplaşanlar nə üçün faktlarla maraqlanmirdılar? Məgər bu məhkəmə onlar üçün maraqlı, sensasiyalı bir teatr tamaşasından başqa heç nə deyildi? Mübariz Paul – təhqir olunmuş ədalət sahibi özündən çıxdı. Axi hamı göründü ki, həqiqətin üstünə pərdə çəkilir, haqq-ədalət tapdanır. Heç biri də yerindən durub qışqırmırdı: «Axi bun-lar hamısı həyasız, səfəh hoqqabazlıqdır!»

Ancaq müşahidəçi Paul bütün vaxtı mübariz Paulun ciyinləri üzərindən narazılıqla, kinayəli-kinayəli, müdrik nəzərlərlə boyanırdı. O, yəni müşahidəçi Paul ciyinlərini çəkərək faktlara biganə qalan, bu sirk tamaşasından həzz almaq istəyen adamları lap yaxşı başa düşürdü; hakimləri də anlayırdı; bir tikə çörəyin, ailəsinin, kəsmətinin xatirinə saxta rola girirdilər. O, yəni müşahidəçi Paul mübariz Paula söylənirdi ki, bu qədər görüb-götürəndən sonra dünyanan gərdişindən, insanın daxili mahiyətindən yenə də narazı qalır.

Əslində, məhkəmənin belə məzhəkəyə çevriləməsi, özünün əsəbiləşməsi, hər şeyə tənqidi nəzərlə baxması müttəhim Paul Kramerin əl-qolunu bağlayırdı.

İttihadçı Oskar Lautenzak isə bu tamaşadan yaxşıca istifadə edirdi. Bütün dünyanın diqqət mərkəzində olan bir səhnəyə çıxması onu daha da qanadlandırdı. Ağzından çıxan hər sözün, hər hərəkətin teleqrafla bütün dünyaya verildiğini bilən Oskar daha da coşurdu. Bu görünməmiş tamaşanın ona verdiyi bütün imkanlardan istifadə edirdi. Gah həyasız, gah inamlı, gah nəzakətli, gah ağıllı, gah kinayəli, gah müəmmalı, gah ecazkar, gah soyuqqanlı, gah yumşaq, gah sərt, gah da qətiyyətli olurdu.

Həyasızcasına boynuna aldı ki, bəzən tamaşaçıları «çevik hərəkətlər» əyləndirib. Qeyri-adi fokuslarla hamını çəşbaş qoymağa lap uşaqlıqdan adət eləyib. Sənətkarı səciyyələndirən əsas əlamətlərdən biri də odur ki, həqiqətdən təxəyyül keçməyi, ciddiliyə, dərinliyə qeyri-adi naxışlar vurmağı xoşlayır. Hər ciddi eksperimentə Till Oyenşpi-

gelsayağı<sup>1</sup> bəzək-düzək vurduğunu heç vaxt gizlətməyib və öz tamaşası üçün seçdiyi «Xəyal və gerçəklilik» adı da xoşniyyətli adamlara göstərir ki, Oskar heç vaxt quru elmi təcrübələrlə kifayətlənə bilməz. Xüsusi bir vurğu ilə qeyd etdi ki, ciddi məsələlərdə heç vaxt rola girməyib, yalan danışmayıb. Sehrbaz Lautenzak heç vaxt telepat Lautenzaka mane olmayıb, onun əvəzinə danişmayıb.

Paulun vəkili ondan telepatiyanın sərhədlərini dəqiq-ləşdirən əlyazmasının olub-olmadığını soruşanda Oskar bircə anlığa özünü itirdi. Məgər cənab Lautenzak bu əlyazmasında özünün indi əl atdığı bəzi eksperimentləri çox aydın şəkildə firıldaq adlandırmamışdır? Oskar bu suala əvvəlcədən hazırlaşmışdı. Ancaq onu eşidən kimi canından ani bir gizli keçdi. Qorxurdu ki, rəqibləri Anna Tirşenroytu ehtiyatda saxlayıblar və qarı bu dəqiqə əlində çəlik, üzündə də kədər ifadəsi səhnəyə qalxacaq. İndiyəcən bütün suallara tərəddüdsüz cavab verən Oskar bu dəfə bircə anlığa susdu. Ancaq tez də özünü ələ alıb, həyasiqliqla dedi ki, bəli, elə bir əlyazmasını xatırlayıb. Lakin orada söhbət telepatiyadan gedir və telepatiya da mistik təsəvvürlərlə bağlı olan elmlərin, incəsənət növlərinin bir qoludur. Deməli, telepatiyanın nəyəsə gücünün çatması hələ o demək deyil ki, ruhun bizə məlum olmayan başqa sehrlə qüvvələrinin də ona gücü çatmaz.

– Məndə illər uzunu elə bir güc yaranıb ki, – mənalı-mənalı sözünə yekun vurdu, – telepatiya ilə heç bir əlaqəsi yoxdur və belə bir qüdrətə sahib olacağımı heç xəyalıma da gətirməzdim.

Və beləliklə də, onun özünün yazdıqlarına istinad edən rəqiblərini pedant adlandırdı.

Paul Kramerin vəkilləri dörd nəfər şahid tapmışdı. Hamısı da Oskara çoxlu pul verib məsləhət almış, ancaq onun peyğəmbərliyi heç birində düz çıxmamışdı. Həmin şahidlərin arxasından da intihar etmiş Tişlerin ittiham edən kölgəsi boylanırdı. Ancaq katibi Peterman onların imzaladıqları sənədləri məhkəməyə təqdim etdi. Məsləhətə gələnlərin hər birinə əvvəlcədən deyilmişdi ki, ustad saat mexanizmi kimi dəqiq işləmir və onun məsləhətlərinə əməl

<sup>1</sup> Till Oylen spigel – alman xalq yaradıcılığında məzəli lətifələrin baş qəhrəmanı

edənin taleyinə də cavabdeh deyil. Oskar kinayəli-kinayəli, həyəsizcəsına dedi ki, görünür, qeybdən gələn səs bu dəfə hüquqi sənədlər kimi aydın və dəqiq olmayıb. Əger cənablar onun mənasını başa düşməyiblərsə, deməli, öz günahlarıdır, Oskarın burada təqsiri yoxdur. Sonra da təbəssümlə əlavə etdi ki, qeybdən gələn səsə qulaq asmaq kimi təhlükəli oyuna qoşulan adamda gərək bir az da fərasət olsun.

Ancaq həmin dörd şahiddən biri – istefaya çıxmış baş maliyyə müşaviri cənab Edmund Vernike Oskarın bu cür ümumi sözlərinə aldanmadı. Həkimlərin məsləhət gördüyü təcili mədə təşrihi barədə Lautenzakdan necə məsləhət aldığıni ətraflı danışdı. Oskar onda təşrihə icazə verməmiş və demişdi ki, nəticəsi çox pis ola bilər.

– Özünün şüşə ehramına baxdi, – qoca hirsli-hirsli, inadla şahidlik elədi, – üç-dörd dəfə dedi: «Özünüüzü bıçaqdan gözləyin!» Burada başa düşülməyən nə var, cənablar? Hansı bıçaqdan özümü gözləməliydim? Əlbəttə, çörək bıçağından deyil, cərrahların bıçağından qorunmalıydim.

Beləliklə də, qoca özünü bıçaqdan qorumuş, amma mədəsindəki ağrılar da gündən-günə kəskinləşmişdi. Həkimlər demişdilər ki, onsuz da, gecikib və indi də elətdirməsə, lap gec olacaq, heç üç ay da yaşamayacaq. Axırda da həkimlərin təkidinə qulaq asıb, cənab Lautenzakin dediyinin əksinə gedib. Təşrih də müvəffəqiyətlə keçib.

– Gördiğiniz kimi, gəlib burada dayanmışam, – qoca ehtirasla izah etməyə başladı, – özüm də sapsağlamam, elə bil, yenice anadan olmuşam, cənablar, necə deyərlər, kələ kimiyəm. İçdiyim anda sadiq qalaraq, qoca bir məmur kimi sizi inandırıram ki, bu kişi məni öz şüşə ehramı ilə, az qala, o dünyaya göndərmişdi. «Özünüüzü bıçaqdan gözləyin!» Allaha şükür ki, gözləmədim. İndi siz deyin, cənablar, bir adam ki şüşə ehrama baxır, bir ucdnan məsləhət verir və onların da heç biri düz çıxmır, məsləhət verdiyi adam, az qala, o dünyalıq olur – beləsinə nə ad vermək olar? Bizlərdə beləsinə «ara həkimi, şarlatan» deyirlər. Cənablar, inanın ki, polisin qoyduğu qanun – yəni bütün ara həkimlərinin qeydiyyatdan keçməsi – ictimai sağlamlığı qorumaq üçün bəs eləmir. Təşrihdən sonra yaxşılaşan kimi «Ara həkimləri ilə mübarizə aparan alman cəmiyyəti»nə üzv yazıldım və

sizdən də tələb edirəm: Əgər özünüzə yazığınız gəlirsə, siz də belə eləyin. Lautenzak kimi adamların kökünü kəsmək lazımdır. Belələrinə yeni Almaniyada yer olmamalıdır. Mən nə dediyimi yaxşı bilirəm, cənablar. Mən qoca məmuram, minlərlə vergi kağızı yoxlamışam, firildağın nə olduğundan xəbərim var və nəyə and içdiyimi də lap yaxşı bilirəm.

Oskar bu ittihadnamədəki gülünc yerləri nə qədər ön plana çəksə də, qocanın mübariz fanatikliyi təsisəsiz qalmadı.

Kaqlistro adlanan Aloys Prannerin verdiyi ifadə də Oskarın xeyrinə olmadı. Şərtə görə, Aloys hər ikisinin, həqiqətən də, həm nəzəri, həm də təcrübi cəhətdən sehrbazlıqla məşğul olduqlarını deyə bilərdi. Ancaq Oskar peyğəmbərlik edərkən və ölülərin ruhunu çağırarkən müxtəlif vasitələrlə ona kömək etdiyini boynuna almamalı idi. Əlbəttə, rəqiblər də elə bundan yapışdırılar. Aloys əvvəlcədən şərtləşdiyi kimi, yalnız həqiqəti deyirdi. Ancaq rəqibləri mənali-mənali təkrar edəndə ki o and içib, tərləməyə, kəkələməyə başladı. Tez-tez çəşdi, hamisini qatılıb-qarışdırı və bu uzunsov daz kəlləli, əyri burunlu əcaib kişi zaldakılara o qədər də xoş təsir bağışlamadı.

Ancaq Oskar bu cür taktiki məglubiyətlərdən yaxa qurtarmağın yolunu yaxşı bilirdi. Buna görə də məntiqi dəllişlərə əl atmir, öz qabiliyyətinə arxalanaraq tamaşaçıların hisslerinə təsir göstərməyə çalışırıdı. Canına-qanına biryolluq hopmuşdu ki, camaat qarşısında çıxış edərkən əsas məsələ görülən işin mahiyyəti deyil, onun hansı çalar da çatdırılmasıdır. Paul isə ondan fərqli olaraq, hakimlərin, tamaşaçıların belə mətləbsiz, gurultulu nitqlərə aldanmışlarını görəndə, var gücü ilə öz rəqibinin məntiqsizliyini sübut etməyə çalışırıdı. Oskarı təkrar-təkrar mətləbdən danışmağa çağırırdı. Buna görə də hamiya çox tərs, inadkar adam təsiri bağışlayır, məhkəmə üzvlərini də, tamaşaçıları da əsəbiləşdirirdi.

Nəhayət, Oskar incə bir kinayə ilə sözünü tamama yetirdi:

– Zaldakıların çoxu mənim bu sadə sözlərimi başa düşür. Amma filoloq alim olan cənab doktor Kramer onları anlamır. – Sonra da hakimlərə tərəf döndü. – Əgər mən hər hansı bir elmi başa düşməyə çətinlik çəkirəmsə, bunun səbəbi bizim hər ikimizin, yəni elmlə mənim müxtəlif

idrak sahəsinə malik olmağımızdır. Məsələn, kimyaçı alım deyir ki, insan duz, əhəng, yumurta ağı və sair bu kimi maddələrdən yaranır. Ancaq Şekspirin fikrincə, biz elə gözəl maddədən yaranmışlıq ki, heç yatanda yuxumuza da girməz. Sizcə, – mehribənləqlə Paula müraciət etdi, – buna görə Şekspirə firildaqçı demək olar? – Burada maraqlı heç nə yoxdur, – Paul etiraz etdi, – Bunun mətləbə nə dəxli?

Sədrin özü də incə bir məzəmmətlə qeyd etdi ki, bunun mətləbə dəxli yoxdur. Ancaq zaldakıların çoxuna Oskarın dəlili çox inandırıcı göründü.

Paul tərəfdən ekspert kimi çıxış edən professor Tomas Ravlıçek işləri daha da korladı. Cırtdanın zahiri görkəmi tamaşaçıların xoşuna gəlmədi. Onun quru, sırf elmi danışığı şən bir təbəssüm, Bohemiya ləhcəsi isə gülüş oyatdı. Oskar da o dəqiqə tamaşaçıların bu ovqatından istifadə elədi. Hətta iş o dərəcəyə çatdı ki, Ravlıçekin dediklərini istehza ilə səriştəsiz adamların başa düşəcəyi bir alman dilinə tərcümə etməyə başladı. Təxminən, belə dedi: «Cənab ekspert demək istəyir ki...» Və professorun dediklərini sığallaya-sığallaya, sadələşdirə-sadələşdirə, incə bir kinayə qata-qata təzədən təkrar etdi. Oskarın bu «mehribənliliyi» tamaşaçıları daha da şənləndirdi. Və sədr də dedi ki, belə getsə, hamı zalı tərk etməli olacaq.

Oskar lap son dəqiqəyəcən qorxurdu ki, rəqibləri indicə Anna Tirşenroytu çağırtdıracalar. Tirşenroyt danişanda heç kəs gülməzdi və özü də onun verdiyi ifadədən qaça bilməzdi. Lakin Anna Tirşenroytun gəlmədiyini görüb, dərindən nəfəs aldı.

Yox, rəqiblərin bunlardan başqa şahidi yoxdu. Ancaq Oskarın vardı. İnadla təkid etdi ki, hakimlər ona ittihamçı tərəfin şübhə ilə yanaşlığı istedadını əyani surətdə nümayiş etdirməyə icazə versin.

Rəqibin vəkili dedi ki, əgər ölülərin ruhunu dirildəcəksə, peyğəmbərlik eləyəcəksə, gələcəkdən xəbər verəcəksə, Paul razıdır. Yox, əgər telepat seansları keçirəcəksə, etiraz edir. Çünkü cənab doktor Kramer bunları deyil, birinciləri firildaq hesab edir.

Əlbəttə, Oskarın nə ölü ruhu diriltmək, nə də peyğəmbərlik etmək fikri vardı. Ancaq məhkəmənin tribunasından istifadə edərək öz telepatiya bacarığını bütün dünyaya

göstərmək imkanını da heç cür əldən vermək istəmirdi. Vəkili dedi ki, Oskarın fitri istedadı fəaliyyətə başlayanda nə edəcəyi öz iradəsindən asılı olmur. Ölülərin, ya dirilərin səsini eşidəcəyini, keçmiş, gələcək zamanlar üçün peyğəmbərlik edəcəyini əvvəlcədən deyə bilməz. Ən istedadlı bəstəkar da müəyyən məkanda, müəyyən zamanda, müəyyən mətnə musiqi bəstələyəcəyini qabaqcadan bilə bilməz. Ancaq daxilindəki sehrlı qüvvə baş qaldıran anda ustad dəfələrlə, təkrar-təkrar ölülərin nə düşündüyüünü duymuş və gələcək haqqında elə dəqiq fikirlər söyləmişdir ki, hamısı da heyvətamız dərəcədə düz çıxmışdır. Buna görə də əsassız bəhanələrlə onun məhkəmə qarşısında öz istedadını nümayiş etdirmək imkanını əlindən almaq olmaz.

Vəkilin bu dəlillərdən sonra hakimlər Oskara öz məharətini göstərməyə icazə verdilər.

Oskar dərindən nəfəs aldı. İndi istədiyinə çatmış, gələcək üçün böyük bir imkan yaranmışdı. İndi ona yalnız zaldakılar deyil, bütün dünya tamaşa edirdi. Planet Oskar üçün səhnəyə çevrilmişdi. Gələcək müvəffəqiyyəti yalnız və yalnız öz bacarığından asılı idi. Bu fikir onu daha da qanadlandırdı, yeni bir qüvvət verdi. Ona elə gəldi ki, ətrafindakı insanların əti, qanı quruyur, bədənləri güzgüyə dönür və Oskar da onların fikirlərini, duyğularını aydınca oxuyur...

Təcrübəyə başladı. Əvvəlcə adı eksperimentlər keçirdi. Hakimlərdən, hətta rəqibinin vəkillərindən xahiş etdi ki, zaldan bir neçə adam seçsinlər, onlar da ağızı bağlı zərfərdə suallar göndərsin və Oskar da zərfəri açmadan həmin suallara cavab versin. Onun bu cəsarəti, inamı zalı o dəqiqə ələ aldı. Oskar öz təcrübələrinə davam etdi. Hakimlərin, rəqib tərəfin vəkillərinin göstərdiyi bir neçə adamın fikrini oxudu. Sanki, yenə səhnədəydi: öz tərəf-müqabili ilə oynayır, onu duyur, istədiyini təlqin edirdi. «Elədir? Elədir?» – soruşur və «yox» deyən də tapılmırıldı.

Bütün bunlar günün günorta çağının Berlinin məhkəmə salonlarının birində baş verirdi. Minlərlə tamaşaçı da getdikcə artan rəğbətlə həmin adama baxındı. Sanki, adicə bir işdi: kimsə məktubları oxuyurdu. Ancaq həmin məktublar yazılmamışdı, tərəf-müqabillərin beyinlərinə həkk olunmuşdu. Lakin bu kişi onları elə oxuyurdu ki, sanki, iri

hərflərlə yazılmışdı. Hakimlər də, tamaşaçılar da intizarla, gərgin bir təbəssümle ona baxırdılar. Onun möcüzəli fenomenliyinə elə uymuşdular ki, bunların mətləbə dəxli olmadığını tamam unutmuşdular. Paulun vəkili bir neçə dəfə işə qarışmaq istədi, ancaq hər dəfə də səs salan adam kimi susduruldu. Oskar Lautenzak da elə hey «Düzdür? Düzdür?» – soruşur və həmişə də, həmişə də düz çıxırı. Hər dəfə də sözü düz çıxanda sevinc dolu alqış sədaları eşidilirdi, sanki, teatr idi.

Pərt olmuş Hansyörq də böyük qardaşına baxırdı. Oskarın tamaşaçılara payladığı bu şərbəti özü hiyləyə şəkər qatıb düzəltmişdi. Oskara zəfər çaldıran inamı da o yaratmışdı. Ancaq qardaşının bu ustalığı çox diqqətlə hazırlanmış tamaşanı da vurub keçmişdi və heç aktyor oyununa da bənzəmirdi. Oskardan zala yayılan cərəyan tamamilə başqa mənbədən – «ulu babalardan, yeraltı çaylardan» gəlirdi. Hansyörq qardaşının hər cikinə-bikinə yaxşı bələddi. Onun zəif cəhətlərinə həmişə nifrət etmiş və bilmişdi ki, Oskar həddən artıq lovğadır, hər şeyi ehtirasına qurban verəndir, tənbəldir, gülündür. Ancaq bütün bunnulara baxmayaraq, onun mənalı, müəmmələ sifətini görəndə, nifrəti həmişə olduğu kimi, yenə də məhəbbətə, heyranlığa çevrildi və başa düşdü ki, qardaşı lap uşaq vaxtlarından hamını – valideynlərini də, müəllimlərini də, qadınları da, Hansyörqü də ovsunlayıb. Və o da başqaları kimi özünü həmin sehrin ixtiyarına buraxdı, belə böyük – bəli, dahi adamın qardaşı olduğu üçün fəxr elədi.

Hətta Paul Kramerin özü də onun sehrindən çıxa bilmirdi. Gərginlik içində ona baxırdı. Və bir də gördü ki, qeyri-ixtiyari, özü də Lautenzakin dediklərinin düz çıxmasını arzulayır. Bəli, müşahidəçi Paul biliirdi ki, zalda oturanların gərginliyi, inamı yoluxucu xəstəlik kimi bir-birinə keçir. Onların hərəsi təcrübə aparan Oskarın bir hissəsinə çevrilmişdi və təcrübənin müvəffəqiyyəti hamının müvəffəqiyyəti hesab olunurdu. Hamı, hətta rəqiblərin özü də onun dediklərinin düz çıxmasını arzulayırdı. Hamı öz adı dünyasından qopmaq, qeyri-adiyə qovuşmaq sorağındaydı, möcüzə istəyirdi və onu yaratmağa çalışırdı.

Oskar da səadətlə öz işini görürdü. İnamsız Berlinin inamsız sakinlərini təpədən-dırnağa sehrləyirdi. Hamısı da

heyrətlə, qorxa-qorxa ona baxır, daha çox, lap çox möcüzə istəyirdi.

Tamaşa qurtaranda hamı heyifsiləndi. Oskar məqsədinə çatmışdı. Müxbirlər bütün dünyaya yaydilar: «Alman məhkəməsi təsdiq edir ki, Oskar Lautenzakın bəsirəti firıldaq deyil!»

Hökmədə deyilirdi ki, şikayətçi Oskar Lautenzak inandırıcı dəlillərlə sübut etdi ki, müttəhim Paul Kramerin şəkk elədiyi qüdrət onda var. Buna görə də Kramer ən yüksək cəzaya – on min mark cəriməyə və bir illik həbsə məhkum olunur.

Alqışlara bələnmiş, qorxu və heyrət dolu baxışlara bürünmüş Oskar Lautenzak – yeni alman ruhunun nümayəndəsi, öz fotoaparatlarını çıqqıldıdan müxbirlərin, kinoçəkənlərin arasında, məhkəmə binasından Berlinin içərilərinə doğru uzanan pilləkənlərdə şəstlə dayanmışdı...

## ÜÇÜNCÜ HİSSƏ

# Zofienburq

Məhkəmədən sonrakı günlərdə Oskarın sevincinin həddi-hüdudu yoxdu. Düşmənlərinin, yəni kübarların qətl fərmanı onun üçün xeyir-duaya çevrildi.

Məkrli İlze Kaderayt səbəbkərə olduğu məhkəmənin sonunu gözləmədi, Berlindən çıxıb getdi. İndi də haradasa, xaricdədir, onunla – dahiliyi əbədi sübut olunmuş Oskarla üzbəüz gəlməkdən çəkinirdi.

650

Oskar məhkəmənin nə üçün belə qərar çıxardığını dəqiq bilsə də, onu taleyin, ruhun hökmü hesab eləyirdi. İndi aydınca yazılıb möhürlənmişdi ki, onda qeyri-adi bir güc var. O, qüdrətini Keteyə sübut eləya bilmədiyi gecəni də unutmuşdu. Ravlıçekin o quru tənqidləri də Oskara gülünc görünürdü. Bohemiyali çörək bıçağı korşalmışdı, qatlanmışdı. İlahi, yalnız Tirşenroytun əlinə girəvə düşmüşdü, o da istifadə eləmədi. Öz işidir, qoy eləməsin... Özünü bir də yoxladı: yox, qarının enli, kədərli sıfəti ona daha təsir eləmir. Şəkk eləyənlərin bəhanələri qurtardı. Tale öz sözünü dedi, Oskarı seçdi...

Elə adamlar var ki, yalnız dahlilik üçün yarandıqlarına görə bədbəxtliyə məhkum olunublar. Yox, Oskar belələrindən deyil. Tale ona öz daxili qüdrəti ilə zahiri parıltısını birləşdirmək xoşbəxtliyi qismət edib və Oskar da bu səadətdən lazımlıca zövq alacaq. Çox adam xoşbəxt olmayı bacarmır, müqəddəs sevincləri bir neçə saatdan, bir neçə dəqiqədən sonra uçub gedir. Ancaq Oskar öz səadətin-dən zövq almağı bacarır, onu günlərlə, həftələrlə saxlamağın yolunu lap yaxşı bilir.

İndi insanları uğurundan çox şöhrəti inandırıldı. Uğurları da şöhrətilə minqat artırdı. Kütlə Füreri görən kimi ruhlanırırdı, çünkü onun furerliyi öz şöhrəti, səadəti ilə əvvəlcədən təsdiq olunmuşdu. Oskar Lautenzak da görünən

kimi hamını qorxu bürüyürdü. Onun quruca adı nəsə bir qeyri-adilik, «mövhumat» xofu yaradırdı. Ən çox da qadınlar ondan əl çəkmirdi. Oskarın nəfəs aldığı havanı ləzzətlə ciyərlərinə çekir, onun bircə baxışını özləri üçün böyük səadət hesab eləyirdilər. Oskar peyğəmbərdi, yeni bir allahın, yeni bir dünyanın elçisiydi.

Öz müvəffəqiyyətindən bacardığı qədər həzz alırdı. Bu xoşbəxtlik təsadüfi deyildi, onu taleyin əlindən zorla qoparımışdı, özü qazanmışdı.

«Almanyanın ulduzu»na xoşbəxtlik haqqında bir məqalə yazdı. Sübut etdi ki, xoşbəxtliyi səciyyələndirən zahiri əlamətlər deyil. Onun özü daxili bir keyfiyyətdir. Nə vaxtsa kəşf etdiyin ulduz göydə olmayan vaxtlarda da onu müşahidə etmək üçün insanda böyük iradə lazımdır. Oskar çılgınlığın – ibtidai insanlar demişkən, allahları, onsuz da, ölümə məhkum olunmuş insanlardan qisas almağa çağırıran *hybrisin*<sup>1</sup> tərəfdarıdır.

Almanla antik adamın fərqi də elə bundadır: alman çılgındır, taleyindən qorxmur və bircə Allah tanıyor – öz köksündə gəzdirdiyi Allah! Onun bircə inamı var – o da özünə, öz gücünə, öz ulduzuna bəslədiyi inamdır!

Oskar indi belə bir bayağı, sırtıq zəfər nəgməsi oxuyurdu. Özünü əsl qüdrət zirvəsində hiss edirdi. Bu tamamilə təzə Oskar Lautenzakdı. Təhqir olunduğu o axşam, hələ o köhnə ay göylərdə dolaşan zaman öz rüsvayçılığını, məglubiyyətini yumaq istəyən köhnə Oskar büsbütün unudulmuşdu.

«Kolumbiya» adlanan binadakı kabinetində oturan Manfred Proell bufetdən adı xörəklər gətirtmiş və hamısını da yazı stolunun üstünə düzdürüdü. Göstəriş vermişdi ki, yarı saat ona mane olmasınlar. Məsələni təklikdə, arxa-yınlıqda bir də götür-qoy etməli və qəti qərara gəlməli idi.

Məsələ belədir. Almanyanın sabiq ağaları, Hindenburgun zirzibilləri, küberlər hakimiyyəti partiyaya min cür ehtiyatla vermiş və əsas vəzifələri özlərində saxlamışdılar. Partiya başqa cür də gözləmirdi və ona görə də bu ağır zəncirlərdən azad olmaq üçün plan hazırlamışdı. Qərara alınmışdı ki, «sollar» tərəfindən saxta dövlət çevrilişi hazırlanı-

<sup>1</sup> Tərətdiyi cinayətlə fəxr etmək (yun.)

və guya, onları əzmək üçün də əlahiddə səlahiyyətlər tələb edilsin. Beləliklə də, hər şey sakitcə həll olunacaq, partiya ona maneçilik törədən qanunları biryolluq mütləq hakimiy-yətlə əvəz edəcək...

Fürer «bolşeviklərin dövlət çevrilişi»ni hazırlamağı Manfred Proellə tapşırılmışdı. Məlum məsələdir ki, sol qiyamçıları elə o dəqiqə – «işarə» verilən kimi əzmək lazımdır. Yeri gəlmışkən, həmin işaret çox inandırıcı olmalıdır.

Proell əlindəki ət tikəsini qeyri-ixtiyari ağızına aparır, ancaq nə yedyini heç özü də bilmir. Təklif olunmuş işarələrdən üçünü seçib. Birincisi, qırmızılar Hitlerə sui-qəsd hazırlaya bilər. İkincisi, partyanın Münhendəki binasını partlada bilərlər. Üçüncüüsü, həmin işaretəni elə Berlinin özündə «tonqal»la da vermək olar: ictimai binalardan biri – ya birja, ya Reyxstaq, ya da Arsenal yandırılar...

Proell iki gündür ki, yalnız bu barədə fikirləşir. Ancaq ondan çıxmayan iş – qəti qərara gələ bilmir. Bu üç işaretin hansının seçiləcəyi bəxtlə olan şeydir: Hitlerə qarşı sui-qəsd hazırlamaq, partyanın Münhendəki binasını yandırməq, yoxsa həmin yanğını Berlində törətmək? Üçü də mənasız şeylərdir... Amma bəlkə də, ən ağlabatanlardır, çünkü mənasız olduqlarına görə də hamiya təsir edəcək.

Proell dibində xörək qalmış boşqabı kənara itələyir, çərəzi – üstü qaymaqlı, şokoladlı tortu yaxın çəkir, bir tikə kəsib ağızına aparır, üstündən qəhvə içir... «İndisə gəl bu səfəh «işarələri» bir anlığa unudaq, Manfred! Qoy gedib özləri üçün bir az gəzsintərə, sonra aydın başla, ləngimədən qərar çıxarıraq...» Stolun üstündə qalanmış jurnallardan birini götürür. «Almanyanın ulduzu»dur. Mündəricati oxuyur: Oskar Lautenzak, «Xoşbəxtliyin mahiyyəti». Çox gözəl, baxaq görək, xoşbəxtliyin mahiyyəti nə olan şeydir... «Xoşbəxtlik elə bir keyfiyyətdir ki... Mən elə bir *hybris*in tərəfdarıym ki, ibtidai insanların fikrincə...» Doğrudan da, beləsən! Bu da sənin xoşladığın ibtidai insanların fikridir ki, axmaq hər yerdə, hər zaman tapılar...

Bu Oskar Lautenzak çox çevik adamdır. Özü də heç nadir, bacarığı da... Ancaq yaxasından bir lövhə asıb: «Mən Delfidəki orakulam». Axırda da gəlib olub...

«Xoşbəxtliyin mahiyyəti»... Bu işaretlərdən hansını seçəcəyi də bəxtlə olan şeydir. Xoşbəxtlik də keyfiyyətdir...

Yaxşı səslənir... Ancaq bir az diqqətlə baxanda görürsən ki, mənalı boşboğazlıqdır, heç nədir... Bəzi hallarda... bəzi hallarda... Məsələn, bu işarələrdən hansının uğurlu olacağını ağıl müəyyənləşdirə bilmir. Ayrı-ayrılıqla hər birinin xeyrinə nə qədər danışmaq olarsa, ziyanına da o qədər danışmaq olar. Doğrudan da, elədir: bəzi hallarda Manfred kimi adam da ağıllın köməyilə bir yana çıxa bilmir və onda da özünün saf uşaq qəlbinə üz tutur. Təəssüf ki, bu dəfə saf uşaq qəlb, yəni instinkt də daş kimi susur.

«Xoşbəxtliyin mahiyyəti»... Bəs onlara çox baha başa gələn peyğəmbəri nə üçün saxlayırlar? Axi lal instinktləri danışdırmaq onun vəzifəsidir. Proell özü də bir neçə dəfə bunun şahidi olub. Dostları da bir neçə dəfə deyib: bu Lautenzak təcrübə zamanı onların ürəyindən elə şeyləri çəkib çıxarıb ki, hamısını özləri duyur, amma ifadə edə bilmirmişlər... Bəlkə, durub Lautenzakin yanına yollansın? Qoy bir dəfə də onu, yəni Proelli yoxlaşın, onu yoldan çıxarsın. «Dur yola düzəl, Manfred, ulu babalarınla görüşə get! Haydi, irəli!»

Xəbər göndərdi ki, bu axşam şam eləmək üçün Lautenzagilə gedəcək.

Qərargah rəisi özünü nə qədər şən göstərsə də, həyəcanlı idi. Belə oyuna girmək ona xüsusi ləzzət verirdi. Qeyri-adi bir işi – bəlkə də, partiyanın taleyini bu küt, səfəh deqqenburqlunun ağızından çıxan sözə tapşırmaq, əslində, həyasızlıq, görünməmiş bir oyundu.

İlk dəfəydi ki, Oskar qərargah rəisi ilə ikilikdə söhbət edirdi. Proell özünü nə qədər şən göstərib aqlına gələni çərənləssə də, Oskar onun özündə olmadığını, həyəcan keçirdiyini, nədənsə nigaran qaldığını hiss edirdi. Adətən, məsləhət üçün yanına gələnlər bu vəziyyətə düşürdülər və onu da mətləbə dəxli olmayan söhbətlərlə gizlətməyə çalışırdılar. Oskarın özü də həyəcanlandı. Çoxdandı ki, məhz bu nəhəngə, bu təhlükəli, həyasız, adamoynadan Proellə kim olduğunu göstərməyin həsrətindəydi!

– Əzizim, mənə elə gəlir ki, – Proell yeməkdən sonra sözə başladı, – «daxili səsiniz» nə üçün geldiyimi artıq sizə demiş olar. Partiya yenə də böyük bir oyuna girir. Çox böyük oyundur. Yaxşı, belə olan halda Manfred Proell

neyləyir? Durub hörmətli Kalxazın<sup>1</sup> yanına gəlir və necə deyərlər, öz taleyini ona tapşırır.

Qərargah rəisinin dəliqanlı şitliyi Oskarı aldada bildədi. O, hazır gəlmışdı və Oskarın da istədiyi elə bu idi. Proell, sanki, xəstəydi, həkim yanına gəlmişdi. Ondan yol göstərən bir söz gözləyirdi.

– Etiraz etməsəniz, – Oskar nəzakətlə dilləndi, – sizinlə bir seans keçirərdim, partaygenosse.

– Artıq birini tapdınız. Elə bunu xahiş etmək istəyirdim. Ürəyimə işiq salıb, onu oxuyun. İntuisiyam istədiyim kimi işləmir. Deyəsən, haradasa qısaqapanma var. Çalışın, bəlkə, içimdə-çölümdə qaynaşanların nə olduğunu tapa bildiniz.

– Mənə elə gəlir ki, tapacağam, – Oskar sürməyi gözlərini Proellə dikdi. Qiş olmasına baxmayaraq, yay qaralığını hələ də saxlayan sərt, dolu sıfəti Manfredin çəhrayı rəngə çalan solğun bənizindən seçilirdi. – Ancaq sizi xəbərdar edirəm... – sözünə davam etdi, – öz daxili aləminə baş vurmaq bəzən təhlükəli olur.

– Hər halda, indikindən pis olmaz, – Proell cır səslə cavab verdi. – Hoqqabazlıq eləməyin, cənab peyğəmbər! Öz möhtərəm iblisliyinizi göstərin! Başlayın görək!

– Hazırıam, cənab qərargah rəisi.

Proell özünü nə qədər etinasız göstərsə də, rişxənd eləsə də, Oskar onun əsəbi nigarançılığını duyur və duyduqca da sakitləşirdi.

– Xahiş edirəm, gərginləşməyin, özünüzü boş tutun, inadkarlıq eləməyin, müqavimət göstərməyin.

– Bu nə deməkdir? – Proell təəccübəldi. – Bəs sizin o sehrli kabinet harada qaldı? Büllur ehram da olmayıacaq? Elə buradaca oxuyacaqsınız?

– Bu gün yaxşı formadayam, köməkçi lazım deyil,

– Oskar diqqətlə onun üzünə baxdı.

– Heç olmasa, nəsə bir qeyri-adilik göstərin, – Proell əsəbi etinasızlıqla dilləndi, – yoxsa sizə inanmaq olar?

Oskar:

– Xahiş edirəm, əlinizi verin, – dedi.

– Elə vacibdirse, buyurun, – deyə Proell dümağ, kop-puş əlini onun iri, kobud əlinə tərəf uzatdı.

<sup>1</sup> Kalxaz – qədim yunan əfsanəsində peyğəmbər obrazı

Qərargah rəisi yenə nəsə çərənləyir, amma Oskar onu daha eşitmirdi. Bir azdan Proell də susdu. Oskar baxışlarını ondan çəkmirdi. Peyğəmbərin gözlərində, əlində nəsə vardı, Proellə təsir edirdi. Elə seydi ki, adamı özünə çəkirdi, heç cür ondan qaçmaq olmurdu. Çəkirdi və sonra da buraxırdı. Adamı həm yatırırdı, həm də oyadırdı, aylındırdı. Həm şirindi, həm də acı... Adam həm ondan qaçır, həm də arzulayırdı ki, kaş bir az çox olsun... Lap çox...

Rəisin əlini boş tutmuşdu. Ancaq gözlərini ondan ayırmırıldı. Baxışları Proelli öz caynağına almışdı, içərilərinə işləyirdi. Oskar gözləyirdi... Budur, yaxınlaşır... Bax, gəlib çatdı... Oskar o həzin xışlıtnı eşitdi, hər şeyi unutdu, sifəti ifadəsiz görkəm aldı, çənəsi sallandı. Proellin əlini buraxdı. Hiss etdi ki, öz məcrasından çıxır... «Görür»...

Gördüyü də ona həm əzab verir, həm sevindirir və Oskarla Proellin arasında nəsə qorxulu bir yaxınlıq yaradırdı...

Oskar Lautenzak alovu uşaqlıqdan sevirdi. Balaca vaxtı Deqqenburqda deyildiyi kimi, «odla oynayırdı». Məktəb yoldaşları ilə tez-tez «İmperator Neron, Romanın yandırılması»nı oynayardı. Bir dəfə də şəhərin kənarındaki evlərdən bəzilərinin üstünə dəyirmandan oğurladıqları qara rənglə «Roma» yazdılar, köhnə dəyirmana od vurdular. Dəyirman tüstülenəndə Oskar skripkasını götürüb pilləkənə çıxdı, oxumağa başladı: «Ürəyim bənzəyir anı pətəyinə...» Onda, az qala, böyük bir yanğın olmuşdu. Qorxuya düşmüş camaat tökülmüşüb gəldi və axırda da Hansyörq yaxşıca kötək yedi. Əlbəttə, bu, adicə uşaqlıq oyunu deyildi və Oskar sonralar da «odla oynamağı» xoşladı. İndi də haradasa yanğın olanda bir bəhanə ilə ora yaxınlaşır, ləzzətlə alov dillərinə tamaşa edirdi. Lap bu yaxınlarda Sesil de Milin alovə bürünmiş Romanı təsvir edən filminə iki dəfə baxmışdı və üçüncüsünə hazırlaşındı. Oda vurğunluğu, görünürlük, damarlarındakı alman qanı ilə bağlıydı. «Şölə saçan alov, göylərə ucal!» Alov haqqında yazılan nəğmə də Vaqnerin ən böyük əsəridir!

Sevinc dolu bir qorxu ilə gördü ki, partaygenosse Proellin qəlbində də oda oxşayan nəsə var. Proellin içi alışb-yanırdı, Proellin beynində tonqallar çatılmışdı. Oskar əvvəlcə xırda tonqallar gördü. Balaca-balaca tonqallar...

«Balaca tonqallar!» – deyə məmənuniyyətlə ürəyindən keçirdi.

– Balaca tonqallar! – qeyri-ixtiyari ucadan dedi və bu sözdən özü də ləzzət aldı. Balaca tonqallar getdikcə böyüdü, şölələndi, coşqun alovə döndü, göylərə ucaldı.

Gözünə görünənləri yavaş-yavaş, sözləri axtara-axtara, ancaq qətiyyətlə təsvir etməyə başladı.

– Pis deyil, pis deyil, – Proell dilləndi. Ancaq adət etdiyi istehzalı şuxluğu bu dəfə saxlaya bilmədi, ağızı qurdu. Yandırmaq planından çox az adamın xəbəri vardi. Əslində, belə plan heç olmamışdı, onun haqqında yalnız eyhamla danışılmışdı. Kimsə fikirli-fikirli demişdi ki, bolşevik inqilabı alovlanşa, onu birdəfəlik söndürmək üçün əlimizə yaxşı bəhanə düşərdi. «Alovlandırmak üçün bircə kibrıt çöpü bəs eləyər», – yekəqarın Herman da fikirli-fikirli söz atmışdı. Ancaq bütün bunlar elə üstüörtülü şəkildə olmuşdu ki, Lautenzak qardaşları heç vaxt xəbər tutu bilməzdilər. Ən qəribəsi də bu idi ki, düzünə qalsa, bolşevik inqilabının «alovlanması» Proell lap əvvəlcədən ən yaxşı «işarə» hesab eləmişdi. Və indi, Lautenzakin bu sözlərindən sonra gün kimi aydın oldu ki, ən yaxşı yoldur. Doğrudan da, qəribə idi! Hətta qəribədən də qəribə idi ki, bu adam qarşısındakının ən gizli sırlarını, fikirlərini duya bilirdi. Adamı lap dəli eləyir, iyrəndirir, həm də açıq-aydın özünə tərəf çəkirdi.

– Pis deyil, pis deyil... – Proell yenə təkrar etdi, cir səsi boğuldu. – Sonrası? Sonrası? – tələsdirdi. Boğazını arıtladı, adət etdiyi tərzdə danışmağa çalışdı: – Alov da, tonqal da ümumi sözlərdir, nəyinsə rəmziidir. Əgər, doğrudan da, görüsünüzsə, bir az dəqiq baxın. Kim yanır, nə yanır? Harada yanır? Danışın...

– Səbirsiz adamsınız, partayqenosse, – Oskar, az qala, sataşmağa başladı. – Əgər özünüüzü sərbəst tutsanız, sakitcə gözləsəniz, mənim işim də yüngülləşər. – Sonra kirpiklərini o qədər endirdi ki, sürməyi gözləri az qaldı tamam örtülsün. Yenə də bütün varlığı ilə odun sehrinə düşdü. Yavaş-yavaş, duruxa-duruxa dedi:

– Görürəm! Lap aydınca görürəm... Yanan ictimai binadir... Qızıl qübbəsi var... İkimiz də onu tanıyırıq... Reyxstaqdır...

Proellin nəfəsi lap daraldı.

– Pis deyil, pis deyil! – Demək olar ki, qeyri-ixtiyari təsdiqlədi.

– Bu yanğın, – Oskar sözünə davam etdi, – təsadüfən yaranmayıb. Cinayətkar yanğındır. Ancaq xeyirlidir, yanmali şeyləri yandırır.

– Ola bilər, ola bilər... – Proell başını tərpətdi və tez də özünü ələ aldı. – Qiymətləndirmək lazımdır! – Cır səslə kəsəsinə dedi. – Faktların özü lazımdır.

– Daha fakt yoxdur, partaygenosse, – Oskar nəzakətlə, eyni zamanda da qətiyyətlə cavab verdi. – Siz indi daxılən nəyisə qiymətləndirirsiniz.

– Sizə söz çatdırmaq çətindir! – Proell səsini ucaldı.

– Düz tapdım? – Oskar sakitcə soruşdu.

– Pis olmadı, – Proell boynuna aldı, – təşəkkür edirəm. Oskar əlini alımı çəkdi, elə bil, nəyisə silirdi və ya sarğı açırdı.

– Çox şadam ki, istədiyiniz alındı, cənab rəis.

İndi də üzbezüz oturmuşasdular. Proell fikirliydi və Oskarın baxışlarından yayınmağa, şübhəli-şübhəli gülümsəməyə çalışır, ancaq heç biri alınmirdi.

Gözləyirdi ki, Oskar indicə haqq-hesab kağızı verəcək. Fikirləşirdi ki, böyük məbləğ olacaq. Bəlkə də, ürəyindən keçirdi ki, ləp çox olsun. Çünkü Oskar kimi adama borclu qalmaq istəmirdi.

Ancaq Oskar haqq almağı heç ağlına da gətirmirdi. Öz peyğəmbərliyini pula satmaq istəmirdi. Öz sənətinə sənətkar kimi baxırdı. Axi ən varlı, ən imkanlı adama da hədiyyə verməyə gücü çatardı. Və fəxr edirdi ki, Proellə əvəzsiz bir hədiyyə bağışladı.

Proell isə hələ də oturub gözləyirdi ki, Oskar indicə haqqını istəyəcək. Lakin əbəs yerə gözləyirdi. Ona görə də əsəbiləşirdi. Lautenzak ona, partiyaya xidmət göstərmişdi. Manfred Proellə də hədiyyə lazım deyildi. Pulunu vermək istəyirdi, çünkü haqq-hesabda düzlüyü sevirdi. Amma bu Oskar Lautenzak da çox çətin adama oxşayırı. Ümumiyyətlə, heç yaxşı adam deyildi... Əlbəttə, Proell hansı «işarə»dən istifadə edəcəyini indi dəqiq bilir. Amma kiminsə sənin qəlbinə girməsi, oranı rentgen cihazı kimi şüalandırması çox pisdir. Axi heç kimin ürəyi elə saf deyil ki, yad adamlar onun bütün künc-bucağına baxsın. Yox, yox,

belə şey Proell kimisinə xeyir eləməz. Düzdür, adama xoş gelir, ancaq o, ikinci dəfə bu stulda oturmaz...

Deyəsən, bəsirət sahibi, doğrudan da, pul götürmək istəmir. Neyləmək olar, cənab peyğəmbər də belə məğrurdur.

– Elə isə, çox sağ olun, partayqenosse! – Proell vidası. – Qulluğunuzda həmişə hazırlam.

Və Oskardan düşmən kimi ayrıldı.

Sevinc və iftixar hissi həmin gecə Oskarı yatmağa qoymadı. Əlbəttə, o böyük yanğın törətmək planı Proellin beynində əvvəlcədən vardı. Ancaq Oskar olmasayı, elə oradaca da uyuyub qalacaqdı. Yer üzündə çox az adam yoldəyişən kimi dünyanın gərdişinə təsir göstərə bilirdi və onlardan biri də Oskardi. Bu obraz xoşuna gəldi: o, taleyiñ yoldəyişəni idi!

Səhəri gün yuxudan duranda kim olduğunu çağdaşlarına göstərmək həvəsi onu bürüdü. Lakin Deqqenburqdan miras qalan miskin ağılı ona dedi ki, qərargah rəisi Proellə münasibətini korlaya bilər.

Ancaq susa da bilməz. Heç olmasa, ən yaxın adamlarına deməlidir. Heyif ki, Kete burada yoxdur. Düzdür, xasiyyətcə bir az qurudur, amma ona da təsir eləyər. Bir də Hansyörq... Nə qədər kinayəli danışsa da, Proell kimi soyuq, hər şeyə şübhə ilə yanaşan bir adamı ovsunlamağın nə demək olduğunu başa düşər. Lakin o da Berlində deyil. Partiya hakimiyətə gələndən sonra qardaşı irəli gedib, Reyxin mətbuat rəisi təyin olunub, dövlət müşaviri adına layiq görülüb və indi də öz işi ilə əlaqədar bir neçə günlüyü Romaya gedib. Çox güman ki, xüsusi tapşırıq alıb.

Deməli, etibarlı adamlardan yalnız Aloys qalır...

Məhkəmədən sonra Aloysla yola getmək ləp çətinləşmişdi. Düzdür, bir mütəxəssis kimi Oskarın məhkəmə zamanı göstərdiyi tamaşa valeh olmuş, öz dostuna ürəkdən bağlanmışdı, lakin Oskarın lovğalığı onu hələ də hirsəndirirdi və bir də ortağına görə andını pozması yazığa heç rahatlıq vermirdi. İndi əvvəlkindən də deyingən olmuşdu. Ən çox da söhbət siyasetdən düşəndə... Oskar qabaqcadan bilirdi ki, Aloys yenə də donquldana-donquldana onun Proellə görüşünə lağ eləyəcək. Ancaq yenə də

özünü saxlaya bilmədi, dostunun yanına getdi. Hər şey də Oskarin gözlədiyi kimi oldu.

– Bu axmaq siyasetini yiğisdir, özün də rədd ol! Dəvənin biri dəvə! – Aloys taleyin yoldəyişəninə bundan artıq heç nə demədi.

Ürəyini boşaltmağa adam axtaran Oskar axırda dərzi Almanın yanına getdi. Onun işləri yaxşı gedirdi. Oskarin Berlində açıldırdığı dərzixanadan müştəri əşkik olmurdu və Alma da ayda ikicə-üçcə dəfə onu yad eləyən bu görkəmli dostundan çox razi idi.

Ürəyindəkiləri ona danışdı. Dedi ki, zahirən başqları üzdə görünür, ancaq əslində, partiyaya da, Reyxə də yol göstərən odur. Sonra da Proellə birlikdə hazırladığı böyük plandan, yanğından, «işarə»dən, rəqiblərini necə darmadağın edəcəklərindən danışdı.

Otaqda var-gəl edir və danışındı. Alma da ehtiramla qulaq asır, boynuna belə ağır yük düşdüyü üçün ona yazıçı gəlir, dostunun dahiliyinə heyran qalırıdı. O, Oskarin təsəvvür etdiyi kimi çox mehriban, nəvazişkar, hörmətildi. Oskar bu qadına yaman bağlanmışdı. Düzdür, tanınmış qadın deyildi, ancaq Gete də ömrü boyu sadə qızlarla yaxınlıq eləməyin ləzzətini bilmışdı...

Dərzi Alma sehrbaz Kaqlistronun da xoşuna gəldi. Çıxişa getməmişdən qabaq tez-tez ona baş çəkirdi. Bu evin ab-havasından, qadının sakitliyindən, astagəlliyindən, tanış ləhcəsindən doğma yerlərin qoxusunu alırdı. Alma onu pivəyə, kolbasaya, ifçin-ifçin doğranıb duza qoyulmuş ağ turpa qonaq eləyir, Aloys da Oskardan danışındı. Özü də buna elə öyrəşmişdi ki, sanki, Münhendəki tüstü-dumanlı, səs-küylü, qaranlıq «Fransiskalı» restoranında oturub bir parç pivəsini içir, zəmanədən danışındı.

Oskar ona Proell, böyük bir yanğın barədə danışandan sonra dostuna yaman acığını tutmuşdu. Onun getdikcə nasist partiyasına daha çox bağlanması Kaqlistronun kefini əməlli-başlı pozmuşdu. Bilirdi ki, burada ən çox zəhləsi getdiyi o əclaf, quldur Hansyörqün əli var.

Bozumtul rəngə çalan parçı yumru dodaqları arasından, az qala, yarsınacan yekə ağızına salır, sonra da iri, ağ əli ilə dodaqlarına yapışmış köpüyü silir və ağ turpdan xartaxartla yeyə-yeyə deyirdi:

– Düz sözümdür, frölyn Alma, Oskar siyasət adamı deyil, çünkü ondan başı çıxmır. Özü məndən yaxşı bilir ki, sənətkar bütün partiyalardan yüksəkdə dayanır. Ancaq məhkəmədən sonra onun qabağında durmaq olmur. Xoruz kimi elə banlayır ki, guya, nədənsə başı çıxır. Düz sözümdür, nasistlərə qoşulmaqdə lap axmaqlıq eləyir, gec-tez altını çəkəcək. Onun yerinə olsaydım, elə quldur dəstəsinə qoşulmazdım. İnanın ki, çox şübhəli adamlardır.

– Siz hər şeyi qara görürsünüz, cənab Aloys, – deyə Alma halını pozmadan qurtum-qurtum pivə içirdi. – Sənətiniz belədir.

Aloys kədərlə ona baxır və Almanın yumru əndamını gördükcə gözlərinə mehribanlıq ifadəsi çökürdü. Parçı götürüb, axıracan içirdi və onu yerə qoyanda da bozumtu rəngə çalan parç qapqara qaralırdı.

– Görürsünüzüm, frölyn Alma, başqaları da bacarıqsız deyil.

– Məsələn, elə sizin özünüz, cənab Aloys, – deyə dərzi Alma onu daha da qızışdırıldı.

Ancaq Aloys bir azdan yenə deyinməyə başlayırdı. Dündür, dahi Oskarın dostu olduğu üçün fəxr edirdi, amma görəndə ki, dərzi Alma da o lovğa donuza kor-koranə valeh olub, paxillığından yanıb-tökülür, tüstüsü beynindən çıxırı.

– Siyasət adamin qəlbini didib-parçalayırmış, – acıqlı-acıqlı deyirdi, – siyasət adəmi korlayır. Oskar, onsuz da, avaranın biridir. Ətrafindakı adamların hamisini mənən qul eləyir. Daha məndə də adamlıq qoymayıb.

– Bir də belə sözlər danışmayın! – Alma sərtləşirdi.

– Belə şeylərdən xoşum gəlmir. Lap zarafat da olsa, deməyin!

Lakin Aloys daha da qızışır, dediyindən dönmürdü:

– Dayanın, frölyn Alma, – xırıltılı səslə deyirdi, – inanın ki, bir gün də sizinlə başlayacaq. Onun hansı yuvanın quşu olduğunu görəcəksiniz. Kim deyir ki, o, adəmi içinciñ yeyir?! Elə ki, yeyib qurtardı, üzünü daha görməzsən. Eybi yox, bir gün sizi də yediyi kolbasanın qabığı kimi atıb gedər...

Ancaq Alma daha dözə bilmirdi, hırsınlırdı. Az qalırdı onu evdən qovsun. Aloys onu güclə sakitləşdirir və barışırı.

Zofienburq malikanəsi hazırdı. Oskardan olsa, oraya Kete ilə köçərdi. Amma qız Liqnitsdəydi. Xəbər göndərmmişdi ki, atası hələ də ağırdır, gələ bilməyəcək. Hansyörq də Berlində yoxdu. Lakin Oskarin çox gözləməyə hövsələsi çatmadı, Zofienburqa tək köcdü.

Zahiri dəbdəbəni, şan-şöhrəti çox xoşlayırdı və bu tənha köçü əsl bayrama çevirdi.

Evin öz ciddiliyi ilə gözoxşayan fasadları göl tərəfdən daha gözəl göründüyü üçün Oskar əvvəlcə o biri sahilə getdi. Buradan hələ heç nə görünmürdü. Motorlu qayığa mindi. İlkin bahar küləyi onu qəsrə istədiyindən tez çatdırıldı. Buruna yetib, lövbər saldı. Bir az aralıda ev ucağırdı. Balaca yarımadadakı çəmənlilikdə həmin ev çox sadə, qəşəng görünürdü. Təzə fligellər bu qədimi binaya, onun mənzərəsinə çox yaraşındı.

Oskar evə tərəf uzanan pilləkənə çıxdı. Kastelyan vəzifəsinə təyin olunmuş xidmətçi ərəb Əli onu gözləyirdi. İkitaylı qapı açıldı, Oskar birinci mərtəbəni büsbütün tutan böyük zala girdi. Bu geniş, sərt görkəmli zalın divarları sehrli Misir və gildani rəmzlərilə haşıyələnmişdi. Ortadakı çilpaq sütun onu bomboş göstərirdi.

Oskar gülümsədi. Soruştacaqlar ki, həmin sütunu niyə boş saxlayır. Ancaq səbəbini heç kəsə deməyəcək. Bu çilpaq sütun, əslində, sonuncu «boş divar»dır. Deyəsən, ora üçün nəzərdə tutduğu incəsənət əsərini hələlik ələ keçirə bilməyəcək. Həmin əsər Kaderaytların dostu cənab fon Obristdədir. Antik büstdür – kişi başına oxşayan qadın kəlləsidir. Özü də çox iridir, qorxundur və Oskara həmişə Tirşenroytu xatırladır. Onun fikrincə, bu, cadugər büstüdür. Məlum məsələdir ki, cənab fon Obrist onunla razılaşmir, deyir ki, cəngavər qadın büstüdür. Çoxlu dəlillərlə də sübut edir ki, heç vaxt cadugər büstü ola bilməz. Oskar soruştanda ki, bəlkə, onu sata, Obrist belə cavab vermişdi:

– Bu evdə əqidə, incəsənət əsəri satılmır, əziz Lautenzak.

İş ondadır ki, həmin cənab nasistlərin düşmənidir və bu sırtıq cümləni deyəndə də, heyrət dolu sırtıq bir təbəssümlə gülümsədi. Belə təbəssümü Oskar hərdən kübarların üzündə görür və bərk də xətrinə dəyirdi. Cənab

fon Obristin həmin təbəssümündən sonra Oskar özünə söz vermişdi ki, nəyin bahasına olursa olsun, büstü ələ keçirməlidir. İndi inamla boş sütuna baxırmışdır...

Oskar zaldan çıxıb, aşağı mərtəbəni gəzməyə başladı. Buranı fikirləşmək, xəyalalı dalmaq, özü ilə tək qalmaq, sakit, maneəsiz işləmək üçün saxlamışdı. Bir divarından «Kimyagərin laboratoriyası» asılan kitabxana da, balaca «hücrə» də bura köçürülmüşdü. Sonra məsləhət vermək üçün hazırlatdığı balaca zala – laboratoriyasına keçdi. Hər tərəfə film çəkən, səs yanan cihazlar düzülmüşdü. Onun hər hərəkəti, hər sözü gələcək nəslə çatdırılmalı idi. Buraya başqa cihazlar da qoyulmuşdu ki, evin hər küncündə danışilan söhbətləri eşidə bilsin. Bunlardan əlavə, divara qəribə-qəribə düymələr, açarlar düzülmüşdü və hamısının da dilini özü bilirdi. Ləzzətlə həmin cihazlara baxdı, bir-bir işə saldı, yoxladı. Sonra yuxarıdakı qonaq otaqlarına aparan enli pilləkənə qalxdı. Seçmə adamlarla seans keçirmək üçün nəzərdə tutduğu zala girdi. Uzun-uzadı, razılıq hissi ilə ortadakı iri, qəribə şüşə stola baxdı. Onun üstündə zodiak bürcləri təsvir olunmuşdu və elə cihazlar qoyulmuşdu ki, onları içəridən istədiyi kimi işıqlandırıa bilərdi. Bunnaların köməyi ilə həmin stolun arxasında oturanların fikrini müəmmalı şəkildə oxumalı və müəmmalı şəkildə də deməliydi. Otaqdakı başqa əşyalar da Oskarın gözlərini oxşadı. Akvariumun qarşısında xeyli dayanıb, topladığı müxtəlif-rəngli balıqlara baxdı. Dünyanın hər yerindən gətirdiyi qəribə heyvanlarının, ilanların saxlandığı qəfəslərə tamaşa etdi.

Sonra qəbullar, yiğincəqlər üçün nəzərdə tutulmuş otağa – «Yüksəliş zalı»na girdi. Tək olduğuna baxmayaraq, təntənəli addimlarla yeriməyə başladı. Bəli, aktyor Karl Bişofun öyrətdiyi yerləşə yeridi. Bu zal Zofienburq malikanəsinin bəzəyi, tacı idi. Bomboş görünür, kilsəyə bənzəyirdi. Yalnız oturmaq üçün stillar düzülmüşdü. Özü üçün düzəltirdiyi peyğəmbər kürsüsü lap hündürdə dayanmışdı. Yuxarı qalxbıb «yerini tutdu». Fürer öz iclaslarında elədiyi kimi, Oskar da qonaqlarına istədiyi şəkildə görünmək üçün bu kürsüdən işığı idarə edə bilirdi.

Otaqda bircə dənə də pəncərə yoxdu və günün günortağı zil qaranlıq olurdu. Oskar tavanı işıqlandırdı. Bəli, istədiyi kimi alınırdı. Adama elə gəlirdi ki, ulduzlar sayrısan

səmanın altında durub. Bu zalı tikdirmək ideyası ilə fəxr edirdi. Stullar və ulduzlar... Ən küt adam da bu rəmzi başa düşərdi... «İki şey mənim qəlbimi həmişə ehtizaza gətirir, ona nur çı�ayı: başım üstündəki ulduzlu səma və içimdəki əxlaqi qanun». Oskar indi burada – Zofienburqda, «Yüksəliş zalı»nda Kantın dünyagörüşünün əsasını hamı üçün əyani surətdə maddiləşdirir... O, bu kürsiyə qalxıb, öz vəzifəsini yerinə yetirməyə başlayanda hamı bilməlidir: indiki nəsil üçün, üçüncü Reyx üçün «təcrübi zəka»nın, intuisiyanın ən görkəmli nümayəndəsi məhz Oskar Lautenzakdır!

Süni səmanın altında təkcə oturdu, öz dühasından zövq aldı. Bütün maneələrə sinə gərərək bu evi tikdirdi, onu da taleyin əlindən zorla qopardı. Amma Oskarın xəyalları memar Zandersə şübhəli görünürdü. O yaramaz elə hey müəmmalar balaqanından, cürbəcür üslubların qarmaqarışıqlığından danişirdi. Lakin o, yəni Oskar aldanmadı. Klinqzorun qəsrini – öz dünyasını yaratdı və indi də görürdü ki, lap yaxşı alınıb. Yəqin ki, keşiş Ruppert bunların hamısını kafırlıq adlandırırdı. Necə ola bilərdi ki, axırı ölüm olan insan İncilin bu sözlərini özünə aid edirdi?! Oskarın canından ani bir gizilti keçdi, ancaq bu uşaqqasına olan hissələrini tezcə də özündən uzaqlaşdırdı.

Nəzərdə tutduğu kimi, bütün gününü Zofienburqda tək keçirdi, heç kəsi mane olmağa qoymadı. Axşam düşən kimi öz hücrəsinə çəkildi.

Bənövşəyi xalatında oturmuşdu. Başının üstündən gümüş zirehli palter geymiş Bavariya kralı baxırdı. Yadına düşdü ki, uşaq olanda atası onunla Hansyörqü bir dəfə tətil zamanı həmin şahın əfsanəvi qəsrlərinə baxmağa aparmışdı. Xatırladı ki, Herrenximeze qəsrindəki zinəti görəndə heyrətə gəldilər və bütün bunlara xərclənmiş astronomik məbləği eşidəndəsə qorxudan, təəccübən ağızları açıla qaldı. Həmin qəsrlər indi bomboş muzeylərə çevrilmişdi, ancaq onun – yəni Oskarın qəsrində həyat vardi. Kralın şəkli onu daha yarışa çağırmırıldı.

Heç maskadan da qorxmurdı. Dühasının ən yüksək zirvəsinə çatmışdı. Heç bir seansı Proellə keçirdiyi seansa çatmazdı. Tirşenroyt səhv edirmiş: qazandığı müvəffəqiyət, şöhrət onun «bəsirət»ini korlamadı, əksinə, daha da irəli apardı.

Ketenin o vaxt daş-qas arasında gəzişən əllərini xatrıladı. İndi heç bir müvəffəqiyyətsizlik onu ruhdan sala bilməzdi. İndi bilir ki, müvəffəqiyyətsizliyi nadir təsadüfdür.

İndi ona öz istedadını təsdiq etmək lazım deyil.

Ancaq heyif ki, Kete burada yoxdur. Birçə o çatmir. Yaman darıxır ondan ötrü. Dözə bilmir bu yoxluğa.

Ketenin yoxluğu təzə evin bəxş etdiyi sevincə zəhər qatdı. Qəflətən başa düşür: özünü təsdiq etmək üçün insanları tora salmaq haqqında uydurduqlarının hamısı elə əvvəlcədən özünü aldatma olub. Qəflətən başa düşür: Ketenin sevir.

Nə edəcəyini bilmir. Utanır. Qırıx dörd yaşı var, nə qədər qadın arzulayıb, nə qədər qadın görüb, nə qədər gözəldən kam alıb... İndi gimnaziya tələbəsi kimi oturub adicə bir qızın dərdini çəkir. Yox, buna başqa ad vermek olmaz: axmaqlıqdır, yüngüllükdür, gimnaziya tələbəsi olmaqdır... Ketenin sevir...

Başını bulayır, özünə acığı tutur. Amma bir az keçəndən sonra utancaqlıq da, qəzəb də qəflətən yoxa çıxır. İndi də əks hissələr keçirir. Deməli, ona bu hissələri də keçirmək nəsib oldu. Həmişə elə bilmişdi ki, fədakar məhəbbət boş şeydir, ümumiyyətlə, belə şey yoxdur, hamısı səfəh şairlərin sadəlövh uydurmasıdır, əslində, adam özündən başqa heç kəsi sevə bilməz. İndi oturub Kete adlı bir qızın dərdini çəkir. Özünü ondan ayrı təsəvvür eləyə bilmir. Hiss edir ki, bütün həyatı yalnız həmin qadını gözləyən tənha sütundur. Sevir onu...

Onu elə alacaq. Başqaları kimi o da təslim olacaq. Liqnitsdə belə çox qalması hələ heç nə demir. Qız əyilmək istəmir. İstəmir ki, ona inandığını boynuna alsın. Dilini kəsər,ancaq deməz. Çox məğrurdur. Əsl alman qızıdır. Elə buna görə də onu sevir.

Balaca bir kölgə içəri sürünlür. Peterman hələ indiyəcən bu hücrəyə icazəsiz girməyib. Bu da təzə adətdir? Bu qoçaq özünü nə hesab eləyir?

Gətirdiyi xəbər Petermanı elə tutub ki, heç üzr də istəmir:

– Reyxstaq yanır!

Oskar boynunu uzadıb baxır. Düz çıxdı! Oskar Lautenzak taleyin yolunu dəyişdi, Almanıyanın gələcəyini müəyyənləşdirdi! İçində amansız bir sevinc baş qaldırır, canındaki

bütün boşluqları doldurur, çölə – genişliyə çıxmaq isteyir. Üzündəki tüstü-duman çekilir. Petermanın çıyılınə vurur:

– Buna sözünüz nədir, Peterman? İndi sözünüz nədir?

Öz içində də sehrli bir alov baş qaldırır, Ziqfrid qışqıraqışqıra alovu yarib keçir! Oho... ho... Ehey.. y.. y..

Daha özünü saxlaya bilmir, ondan da qışqırtı qopur:

– Oho... ho... ho! Ehey.. y.. y..

Çaşbaş qalmış Peterman da ağasının sevinc içində necə atılıb-düşdüyüñə, özünü döydüyüñə, şaqqanaq çəkib güldüyüñə tamaşa eləyir...

Kete Liqntsə gələndə atası artıq yaxşılaşmışdı. Ancaq kişi yaman qocalmışdı. Elə heytikanlı-tikanlı danışır, deyinir, əsəbiləşirdi ki, vaxtından əvvəl təqaüdə çıxb, özünü hələ gümrah hiss eləyir, işləyə bilər. Hələ, üstəlik, aldığı kəsmət də ehtiyacını ödəmir. Dilxorçuluq onu nasistlərin sadıq dostuna çevirmişdi. Bütün günü partianın qüdrətindən çərənləyirdi.

Məhkəmə haqqında da xəbərlər gəlirdi. Yaxşı ki, bu günlərdə Oskarın sifətini görmürdü. Ancaq böhtançı Paulun məglubiyəti barədə atasının nifrət, sevinc dolu atmacalarına da dözə bilmirdi.

Kete öz doğma şəhərində arzuladığı sakitliyi tapa bilmirdi. Qəti şəkildə məlum olmuşdu ki, hamilədir və nə edəcəyini bilmirdi. Gənclik çağlarının sadəlövh inamını itirmişdi, öz doğma yurdunda köməksizliyini Berlindəkin-dən çox hiss eləyirdi. Tanış küçələrlə gəzir, ancaq onlar qızı heç nə demirdi. Müqəddəs Yohanna kilsəsi, qəsr, qədim rətuşa, hərbi akademiya, yezuitlər binası, oxuduğu məktəb, dostlarının, rəfiqələrinin evləri, sanki, balacalaşmış, öz mənasını itirmiş, yaddaşından silinib getmişdi.

Liqntsədə özünü yaman tənha hiss eləyirdi. Ancaq buna baxmayaraq, geri qayitmağı gündən-günə təxirə salırdı. Oskarın etli, acgöz, yırtıcı sifətinə baxmaqdan qorxurdu. Hiss edirdi ki, Oskar onu həmişəkindən çox cəzb edir və ona görə də özündən qorxurdu.

Lakin günlərin bir günü qorxaqlığından xəcalət çəkdi. Onunla açıq danışmağı qərara aldı. Teleqram vurdu ki, gəlir.

Oskar teleqramı alan kimi Keteyə olan bütün kin-küdürüti yoxa çıxdı. Vağzala gedib, onu qarşılıdı. Yaman nigarandı: görəsən, Kete necə qayıdır?!

Qız həmişəkindən də ciddi, yorğun görünürdü və Oskara əvvəlkindən də xoş geldi. Qəhvəyi rəngli sadə paltar geyinmişdi. Tünd-sarışın, sıx, bir az da dağınıq saçları şlyapasının altından çıxdı. Oskarın qəlbini nəvaziş hissi bürüdü. Ketenin sevirdi! Onu bütün varlığı ilə sevirdi.

Qədd-qamətli, ucaboy Oskar perronda dayanmışdı. Külək gen-bol paltosunu yellədirdi. Kete səmimi bir sevinclə onun sərt sıfətinə baxdı. Qıpqırmızı dodaqlarını gördü, əllərinin təmasını duydı. Şübhə-tərəddüdləri əriyib yox oldu. Bütün varlığı Oskara tərəf uçundu... Axi bu dünyaya bir-biri üçün gəlmışdilər...

Oskar onu evə getməyə qoymadı. Əvvəlcə Zofienburqa getmək lazımdı! Qayıq onları sahildə gözləyirdi. Ona mindilər. Bu da yarımadada. Çəmənliyin hündür yerində dümağ, sadə görkəmli qəşəng malikanə ucalırdı.

– Bu da Zofienburq! – Oskar iftixarla güldü. Kete də güldü. Çoxdandı gülmürdü. Liqnitsdə keçirdiyi o səfəh, mənasız hisslərə görə utandı.

Çatdilar. Evə girdilər.

Qəflətən onu yenə əvvəlki şübhə-tərəddüdlər öz qoy-nuna aldı, sanki, evə girməyini gözləyirmişlər. Bu azığın dəbdəbə üstünə yeridi, başına töküldü, onu sixmağa başladı. Burada hər şey gülünc görkəm aldı və həm də tabuta oxşadı. Kete yə elə gəldi ki, burların arasında itib-batdı. Axi nə üçün gəldi? Məgər o, yəni Kete Zeverin burada yaşaya bilərdi?

Qız özünü məcbur eləyib yenə də mehribanlıq göstər-məyə başladı, heyratə gəldi, heyran qaldı. Ancaq Oskar hiss etdi ki, bu sözlərin heç biri ürəkdən gəlmir. Elə bilməşdi, Kete sevinc dolu bir heyranlıqla ona baxacaq və Oskar da bundan vəcdə gələcək, elə sevinc içində də deyəcək ki, həyatını onunla bölüşmək istəyir. İndi Oskarla yanaşı addımlayan qız bayaq Sleziya vağzalında qarşılılığı yeni, vurğun Kete deyil, əvvəlki kimi, əvvəlkindən də inadkar Kete idi.

Bəs indi onu Oskardan nə ayırır? Bəlkə, məhkəmə? Yox, nəsə başqa şeydir... Bəs nədir?

Bir az keçəndən sonra qızın özündən soruşdu.

İndi Oskara deməliydi ki, hamilədir. Axi gəlmışdı ki, mütləq desin. Bundan yaxşı imkan olmayıacaq. Özü sorusanda demək asandır. Bəli, indi deyəcək. Ancaq ağızından:

– Heç nə... Özüm də bilmirəm, – sözləri çıxdı.

Bunu deyən Kete idi? Elə bil, yad bir adamın səsidir, əvvəlkindən də titrəkdir.

Oskar ciyinlərini çəkir. Bu da Zofienburq. Bu da sevdiyi qadın... Bəs niyə özünə söz verdiyi kimi onunla evlənmək istədiyini açıb demir? Axi qız bunu gözləyir...

Yox, deməyəcək! Kete onun həvəsini öldürdü. Adamın sevincinə zəhər qatmaqdə əvəzi yoxdur! Deməyəcək! İndi heç deməyəcək! Ümidini tamam üzəcəksə, qoy üzüsün, ona haqq olur. Axi niyə belə tərslik edir?

Kete yarım saat da qalır. Oradan-buradan danışırlar. İkiisi də əzab çəkir. Sonra Kete getmək istəyir, Oskar da saxlamı...

Kete Kaytstrassedəki mənzilinə girəndə çox yorğun olduğunu hiss edir. Ancaq yatmaq da istəmir. Oskarın bağışladığı böyük royalın qarşısında oturur. Onun üstündə dirsəklənir, başını da əlləri arasına alır. Oturur və yalnız bircə şey barədə düşünür. Bəs niyə demədi? Axi qəti qərara gəlmışdı. Zofienburqdakı dəqiqələri təzədən yaşayır. İkinci dəfə... üçüncü dəfə... beşinci dəfə... xatırlayıır. Və həmişə də qəlbindən qopan «yox, yox» kəlmələrinə çatanda dayanır. Özünə bu cür vahiməli, müəmmalı ev tikdirən bir kişi ilə yaşaya bilməz. Yox, Oskar onun tayı deyill!

Düzdür, Oskar başqa cür fikirləşirdi, amma Kete də onun tayı deyildi. Peyğəmbərə bax! Bütün vaxt qızı nə olduğu barədə fikirləşir, yozur, ancaq hiss eləmir ki, hamilədir. İri, dümağ, kobud əlindəki əzəmətli üzük də gülüncdür. Tikdirdiyi bu müəmmalı, sehri qəsr də gülüncdür. Səfəh qardaşı ilə döyüşə çıxdığı o məhkəmə də gülüncdür. Gülüncdür, qorxuludur, təhlükəlidir...

Lakin bütün bunları əvvəlcədən bilə-bilə hamilə olduğunu deməyi qərara almışdı. Onun necə səfəh, necə gülünc olduğunu bilməsinin də xeyri yoxdur. Onsuz da, ondan ayrıla bilmir. Onu vağzalda görəndə sevindiyindən nə edəcəyini bilmədi. Onun əlini ciyində hiss edən kimi titrəməyə başladı...

Yadına düşür ki, bir dəfə tanımadığı kişilər tərləyə-tərləyə, hıqqana-hıqqana bu nəhəng royalı gətirib onun mənzilinə qoydular və Kete də heyrətdən nə edəcəyini bilmədi. Onda sıxlımsıdı ki, nə üçün Oskar qız istəməyə istəməyə həmin royalı bağışlayıb. Ancaq həm də sevinmişdi

ki, bağışlayıb. Gözəl musiqi aləti hələ də buradadır və az qala, evin hər yerini tutub...

Yataq otağına keçir. Yavaş-yavaş soyunur, özünə çay hazırlayıb, amma içmir, gecə köynəyindəcə oturub fikirləşir, axırda yerinə girir, lakin bilir ki, gözünə yuxu getməyəcək. Bəlkə, gedib uşağı abort elətdirsin? Oskarla bu barədə danışmaq olmaz. Heç olmaz! Danışsa, əl çəkməyəcək ki, evlənək, uşaqla dünyaya gəlsin. Kete də axırda razi olacaq, hər şey təzədən təkrarlanacaq, ömrü boyu Oskara, onun sehrli qəsrinə bağlanacaq.

Yaxşısı budur ki, sabah həkimə getsin. Birini tanıyor...

Dəqiq bilir ki, sabah həkimə gedən deyil. Paul həmişə onu inandırmağa çalışırkı ki, ağıl insanın hərəkətlərinə çox az təsir eləyir. İnsanın gördüyü işlərin, az qala, hamısı hissərlə idarə olunur.

Bəlkə, Paulun yanına getsin? Ancaq bu gedişlə Oskardan biryolluq ayrılmış olmurmu? Necə eləsin, elə də səhvdir, belə də...

İki gündən sonra Oskar təzə evində böyük bir qonaqlıq verdi. Sabah qəzetlərin hamısı yazacaq ki, Zofienburqun açılışına bütün Berlin gəlmİŞdi.

Qəsr sahibi öz qüdrəti, qələbəsi, həyat eşqi ilə öyünə-öyünə qonaqların arasında gəzirdi. Hər tərəfdə işıqlar sayrışırkı. Pillekənlərdə ağ yaxalıq taxmış cənablar, ciyni açıq xanımlar, hərbi geyimli adamlar, partiya xadimləri, əlahəzərətlər, zati-aliləri qaynaşırkı. Bu qonaqların arasındada bələdiyyə idarəsinin katibi İqnats Lautenzakin, hönkürtü ilə ağlayan nənəsinin, professor Lantsigerin, keşif Ruppertin, Deqqenburqun adlı-sanlı sakınlarının və ona inanmayan, onu həmişə söyən, alçaldan başqa ölülərin, dirilərin ruhu da dolaşırkı. Oskar hamısını öz xatırələrində canlandırıb, indi kim olduğunu, nəyə qadir olduğunu onlara göstərirdi.

Ev getdikcə dolurdu. Qonaqlar dəstə-dəstə, yavaş-yavaş otaqları gəzirdi. Hansyörq, Hildeqrad fon Tretnov, Kete, Aloys, Mants, Proell, Zanders, Peterman və yüzlərlə başqları... Gələnlərin sayı minə çatardı.

Qraf Tsinzdorf doktor Kaderaytdan əl çəkmirdi. Onun əynində qəhvəyi rəngli nasist geyimi vardi. Frak geymiş

Kaderayt isə nə orden, nə də nişan taxmışdı. Məhkəmə məsələsindən sonra İlze qısa müddətə Tsinzendorfla dostluq eləmişdi. Və indi arvadı acığını soyutmaq üçün dünya səyahətinə çıxandan sonra da Tsinzendorf, Kaderaytin daimi qonaqlarından biri idi. Özünəməxsus bir sırtıqlıqla işarə vurmuşdu ki, bəlkə də, tezliklə doktor Kaderaya yaxşılığı keçdi. Ağır sənaye sahibləri ilə nasistlərin münasibəti, əslində, çox mürəkkəbdi. Ağalar bu quḍurlardan fehlələri, kəndliləri susdurmaq üçün istifadə etmişdilər. Quldurlar da vəzifələrini yerinə yetirmiş, mükafatlarını da almışdilar. İndi məlum olmalı idi ki, onların özündən də can qurtarmaq mümkün olacaq, ya yox. Reyxstaqın həyasızcasına yandırılması o qədər də yaxşı əlamət deyildi. İndiyəcən hakimiyət başında olanların, köhnə qüvvələrlə təzələrin arasında yaratdıqları tarazlıq, doğrudan da, pozula bilərdi. Açıq terror hər yanı bütümüdü. Doktor Kaderayt və onun kimilərinin taxta çıxardıqları bu vəhşilərin qabağında çətin dayanacaqdılar. Belə bir vaxtda heç nəyi vecinə almadan həyasızcasına hər iki cəbhə ilə dostluq eləyən Tsinzendorfun adama xeyiri dəyə bilərdi.

Kaderaytla Tsinzdorf yavaş-yavaş otaqları gəzirdilər. Zofienburq çox gözəl, sakit malikanə idi. Hətta bir dəfə Kaderaytin özü də onu almaq fikrinə düşmüdü. İndi də hiyləgər gözlərini qıya-qıya Oskarın düzəldirdiyi müəmmali otaqlara baxırdı.

Elə bu anda memar Zanders də onlara yaxınlaşdı. Hətta Kaderayt mehribanlıqla gülümsəyib, özünəməxsus uca, soyuq bir səslə:

– Siz burada yeni bir üslub yaratmışınız, əziz Zanders: Deqqenburq barokkosu! – deyəndə də incimədi. Günahın hamisini ev sahibinin boynuna qoydu və acı-acı gülərək bu mistik panoptikum, müəmmalarla dolu heyvanxana haqqında məzəli lətifələr danışdı.

Hansyörq isə evə baxdıqca ikili hissələr keçirirdi. Oskar lap aq eləmişdi. Lautenzak qardaşlarının əfsanəvi yüksəlişi, onszu da, onlara partiya kələləri arasında çoxlu düşmən qazandırmışdı. Qardaşının bu səfəh azığınılığı, lovğalığı həmin düşmənlərin sayını bir az da artıracaq. Oskar dahi olsa da, axmaqdır. Pisniyyət adamlar onun tənəzzül edəcəyi günü gözləyirlər... Özünü elələrindən qoruması,

günlərin bir günü o hündürdə düzəldirdiyi «Delfidəki orakul»un stulunu altından çəkib aparacaqlar...

Ancaq onun özü Oskardan fərqli olaraq, zahiri dəbdəbəyə uymur. Ehtiyatlı ığidin anası ağlamaz. Hətta ona təklif olunan nazir vəzifəsindən də imtina etdi. Reyxin mətbuat rəisi kimi real hakimiyət ona bəs eləyir. Bundan əlavə də hər yerdə sözü keçən Tretnovun şəxsində özünə etibarlı bir arxa tapıb. İndi yalnız Hildixenlə oturub-durur, qadın da nə iş görsə, onunla məsləhətləşir. Məlum məsələdir ki, bunların heç biri onu yolundan azdırır. Çünkü Hilde üçün Oskarı əvəz elədiyini yaxşı bilir...

Ancaq Hilde də axmaq deyil, onları həmişə tərəziyə qoyur və hərdən də Hansyörq ağır gəlir. Məsələn, razılıq hissi ilə görür ki, Oskarın təzə evi Hildenin heyrətləndirməkdən çox təəccübəldəndirir və Rumfordstrassedəki Oskar Zofienburqdakı Oskardan xoş təsir bağışlamışdı...

Kiçik qardaşla böyük qardaşın münasibətləri çox mürəkkəbləşmişdi. Məhkəmədə Oskarın dahiliyinin necə üzə çıxdığını, onun hətta Proell kimi həyasızı da ovsunladığını xatırlayanda Hansyörq qardaşına sözün həqiqi mənasında heyran qalırdı. Ancaq Oskar həmin məsləhət barədə ona danışarkən necə ağlaşırmaz, inanılmaz şeylər çərənlədiyini yadına salanda əsəbiləşirdi. Ona elə gəlirdi ki, məhz həmin görüşdən sonra Manfredin Oskara münasibətində yaxşılıqdan başqa nə desən gözləmək olar. Elə bu gün də qərarğah rəisi çox qalmadı, hətta Fürerin gələcəyini bilsə də, onu gözləmədi. Hansyörq qorxurdu ki, Proell gələndə Oskar bu imkandan istifadə etmək əvəzinə, böyük bir səhv buraxar.

Camaata qarışib Oskarın tikdirdiyi müəmmalı, həddən artıq dəbdəbəli evi gəzərkən Hansyörqün beynində bu cür fikirlər dolaşırırdı. Qardaşının öz lovğalığını belə açıq-saçıq nümayiş etdirmək cəsarətinə paxılılığı tutur və həyəcan içində bu zəngin sarayın onlara gətirə biləcəyi bədbəxtliklər barədə düşünürdü...

Sehrbaz Kaqlistro onu xəyaldan ayırdı. O, agent Mants və dərzi Alma ilə birlikdə Hansyörqə yaxınlaşdı.

– Bura baxın, qonşu, – dedi, – saatınızın nə qəribə zənciri var?

Hansyörq əlini döş cibinə apardı və diksinərək tez də geri çəkdi. Yaxasından balaca bir ilan sallanmışdı. Çok

güman ki, bu heyvərə təlxək onu ətrafa düzülmüş qəfəs-lərin hansındansa ovsunlayıb çıxarmışdı. Kök Mants razılıqla ucadan, dərzi Alma da ürəkdən güldülər. Aloys isə bir tərəfdə dayanıb dişlərini ağardırdı. Hansyörq nifretlə əks tərəfə döndü. Aloysdan lap zəhləsi gedirdi. Heyif ki, bu Kaqlistro Oskara çox lazımdı...

Buraya gəlməkdə Aloysun da öz məramıvardı. Klinq-zorun sehrlı qəsri çox xoşuna gəlirdi.

– Pəh, pəh! – Elə hey təkrar edirdi. – Gözəlliyyə bax! Adam az qalır dəli olsun!

Ütanıb-çəkinmədən memar Zandersdən hamısının qiymətini soruşur və başını yırğalaya-yırğalaya boğuq bir səslə deyirdi:

– Bəli, bəli, varlığa nə darlıq... Bacarana can qurban.

Bufetdə xeyli dayandı, ləziz xörəklərdən ac gözlükə yedi.

Yaxşı da içdi. Ancaq sonralar Alma ilə sakit bir yer tapıb oturanda kefi yenə pozuldu. Qəlbində Oskara bəslədiyi əbədi qəzəb təzədən baş qaldırdı:

– İndi özünüz deyin, qonşu, – hiddətlə deyindi, – qırıq iki min mark verib belə bir süni ulduz kəhkəşanı düzəlt-dirmək o məlun Deqgenburq gədəsinin nəyinə lazımdır?

Qonaqların çoxu Zofienburq barədə kobud zarafatlar etdi. Ancaq əslində, bu nəhəng, qeyri-adi, sehrlili bina hamısına təsir eləmişdi.

– Möhtəşəm binadır! – deyə Hitlerin Reyxdə kansler vəzifəsinə təyin olunduğuuna necə heyrət etmişdilərsə, Oskarın qəsrə hakk olunmuş müvəffəqiyyətinə də eləcə heyran qaldılar. Bu müvəffəqiyyətin yaratdığı inamı da, mistikani da qəbul etdilər...

Yalnız Ulrix Tsinzendorf hamıdan seçildi. Peyğəmbər Lautenzakin belə ağ elədiyinə üzrəyində güldü, onunla zarafat eləmək fikrinə düşdü. Qoluna girib, yaxın adam kimi özünəməxsus sırtlıqla, mehribanlıqla dedi:

– Bura baxın, əzizim, doğrudanmı, bu qızılların, bərbərzəyin heç biri saxta deyil?

Oskar heyrətlə onun üzünə baxdı:

– Sizi başa düşmədim, Ulrix.

Tsinzendorf inadından əl çəkmədi, sırtlıq-sırtlıq gülümsədi:

– Demək istəyirəm ki, bunların hamısı əsl qızıldır?

Məsələn, yaxanızdakı mirvari kimi?

– Mirvariye nə olub ki? – Oskar lap sarsaq vəziyyətə düşdü.

– Heç nə... heç nə... – Tsinzdorf mehribanlıqla dilləndi, – tək-tük adamlar səhnəyə çıxanda əsl mirvari taxar. Ağılı adamlarsa öz daş-qasalarını seyfdə saxlayar.

– Deməyinizdən belə çıxır ki, bu mirvari saxtadır?

Tsinzendorf cavab əvəzinə yenə də özünəməxsus alçaq, təkəbbürlü təbəssümle gülümsədi, astadan oxumağa başladı:

– Saxtadır, saxta...

Deyəsən, sərxoşdu.

– Bura baxın, Oskar, – qəflətən dilləndi, – mən peyğəmbər deyiləm,ancaq sərraf gözlərim deyir ki, bu mirvari məsələsində sizə kəf gəliblər. Ah, bura nə gözəldir! Gəlin bir az da əylənək. Mərc gələk. Sizə elə gelir ki, mirvari saxta deyil, amma mənim gözlərim deyir ki, onda nəsə var.

– Doğru sözünüzdür, Ülrix? – Oskar sərtləşdi. – Deyirsiniz, saxtadır?

– Mən heç nə demirəm... Mən heç nə bilmirəm. Mən də sizin kimi instinktə arxalanıram. Ciğallıq eləməyin. Gəlin mərc gələk. Məsələn, on min markdan... Mirvari saxta olmasa, borcumun üstünə on min də gəlin. Yox, əgər mən deyəndirsə, onda on min nəğd verəcəksiniz. – Əlini Oskara uzatdı.

– Bu, mənim tərəfimdən insafsızlıq olar, – Oskar etiraz elədi. – Yüz faiz əminəm ki, saxta deyil. Elə yerdən gəlib ki, söz ola bilməz.

– Görürəm ki, aradan çıxməq istəyirsiniz, – Tsinzendorf əl çəkmədi. – Mismiriğınızı sallamayın. «Hə» deyin.

Onun əli hələ də havada idi.

Oskar Hansyörqün sözlərini xatırladı. Fikirləşdi ki, bu Tsinzendorf ona otuz iki min borcludur. Daha doğrusu, otuz iki min iki yüz doxsan yeddi... Deqqenburqlular pul məsələsində dəqiq olur və o da qəpiyinəcən yadında saxlayıb. Bəs qırx iki min iki yüz olsa, nə xeyri? Hansyörq düz deyirdi: bu pulu heç vaxt geri ala bilməyəcək. Tsinzendorf ayılan kimi mərc geldiyinə peşman olacaq, Oskardan heyfini çıxacaq. Digər tərəfdən də bu qrafın dərsini vermək də pis olmazdı...

– Raziyam, – dedi.

Tsinzdorfun sırtıq təbəssümü onu şübhəyə saldı. İlze Kaderayın səsindəki kinayəni, onun qarşısında alçaldığı dəqiqləri xatırladı.

Lakin bu xatırələri çözələməyə indi vaxtı yoxdu. Fürer gəldi. Bəli, Reyxdə işi başından aşsa da, Hitler öz peyğəmbərinin bu xoş günündə iştirak etdi. Oskar qapıya tələsdi, onu qarşılıdı. Kansler qəsr sahibinin müşayiətə iki cərgədə düzülüb italyansayağı salam verən qonaqların «hay» sədaları altında bütün otaqları gəzdi.

Zofienburq malikanəsini təzədən tikdirməklə Oskarın nə istədiyini və həmin istəyinə çatdığını Fürer çox yaxşı başa düşdü. Axi onun özü də memara bənzəyirdi. Fürer də böyük məmnuniyyətlə evlər tikərdi, lakin təəssüf ki, yeni bir Almaniya yaratmağa başı elə qarışmışdı ki, vaxtı olmurdu.

– Bəli, bəli, partaygenosse, – dedi Hitler, – sizin bu evdə alman ruhu romantikasının müasir texnika əsrinin təkərlərinə necə dolıldığı, onu necə firlatdığı aydınca görünür.

Sonra Oskarla yuxarı – ustadin peyğəmbər kürsüsü olan yerə qalxdı. Fürerlə onun peyğəmbəri süni ulduz səmasının altında dayandılar. Həm kilsəyə, həm Valhala<sup>1</sup>, həm də laboratoriyyaya bənzəyən «Yüksəliş zalı» indi ayaqları altında idi. Buraya çoxlu adam toplaşmışdı və hamısı da ehtiramla yuxarı baxındı.

– İndi aşağıda dayanmış adamlar, – Hitler sözə başladı, – öz gözləri ilə görürələr ki, şair yerində deyib:

*Ona görə də müğənni şahla gedər,  
Çünki hər ikisi bəşərin fəvqündə dayanır.<sup>2</sup>*

Gəzinti qurtarandan sonra Oskarla çıxış qapısına tərəf gedən Hitler dedi:

– Bu evdə olduğu kimi, əsil-nəcabət hissinin qüdrəti keçmiş haqqındaki xəyallarla təcəssüm etdiriləndə xoşuma gəlir.

Oskar fürsəti əldən vermədi:

– Mənim xəyallarım yalnız sizin köməyinizlə həqiqətə çevrilə bilər, mayn Fürer, – dedi. – Sizin dövlət haqqındaki

<sup>1</sup> Valhal – qədim Skandinaviya və german mifologiyasında allah Odinin göylərin qoyundakı sarayı, bütün allahların iqamətgahı

<sup>2</sup> Y.V. Getenin «Müğənni» balladasındandır.

böyük fikirlərinizi ideoloji cəhətdən inkişaf etdirə biləcək okkultist elmləri bütövlükdə irəli aparmağa tək adamın gücü çatmaz.

Fürer nəyisə xatırladı.

– Aha, – dedi, – Okkultizm Elmləri Akademiyasını nəzərdə tutursunuz. Onu mütləq yaradacağam. Sözümüz sözdür.

Hitler gedəndən sonra məclis öz müqəddəs, rəsmi təntənəsini itirdi. Restoran sahibi Horxerin hazırladığı cürbəcür ləziz xörəklərdən yedilər, içdilər, çərənlədilər, şənləndilər, ilanlar və qəribə quşlar saxlanan qəfəslərin arasında gəzə-gəzə qeybət qırıldılar. Müəmmalarla dolu şüşə stolun arxasında eşqbazlıq elədilər. Süni ulduz səması altında rəqs etdilər.

Əldən düşmüş Oskar səadət içinde son qonağı ilə vidalaşanda təzə günün yenicə doğan günəşi gölün sularında bərq vururdu...

Paul Kramer özünü Berlində rahat hiss edə bilməzdi.

Hitler bir neçə ay bundan əvvəl söz vermişdi ki, hakimiyətə gəlsə, çox «başlar kəsiləcək». Reyxstaq yandırılandan sonra Proellin muzdlu əsgərləri – şturmanlar onun dediyini eləməyə başladılar. Partiyanın təhrikilə Reyxdə ictimai asayışı onlar qoruyurdu. İndi evlərə soxulur, axtarış aparır, soyub-talayır, camaati həbs edirdilər. Həbs olunanları nasist kazarmalarına gətirirdilər. Orada onların başına açılan oyunlar barədə dəhşətli şayiələr gəzirdi. Bəziləri də izsiz-tozsuz yoxa çıxırı.

Tutulanların, qaçanların arasında Paulun da dostları vardı. Partiya onun özündən də yanıqlı idi. Aradan çıxməq lazımdı. Əvvəlcə mənzilindən, sonra da ölkədən. Gecikmək olmazdı.

Ancaq həvəslə qalardı. Hakimiyyəti ələ keçirmiş bu quldur dəstəsini əzməyə kömək edərdi. Lakin siyasetlə məşğul olan dostları bunu eşidəndə gülmüşdülər. Demişdilər ki, öz sahəsində xeyirli işlər görüb,ancaq indiki mübarizədə yalnız maneçilik törədə bilər. Həmin fəhlələr, həmkarlar təşkilatının işçiləri, siyasi rəhbərlər Paulu çox istəyirdilər, onu etibarı itirmiş ziyalılarla bir tutmurdular. Özü də etiraf edirdi ki, daha burada onluq iş qalmayıb.

Burada elə bir zor hökm süründü ki, ona qarşı yalnız və yalnız hiyləgərliklə mübarizə aparmaq olardı. Paul da onu bacarmırı. Əger nəsə eləyə bilərdisə, sərhəddən o tərəfdə eləməlidir. Dostları düz deyirdi. İşlər getdikcə şuluqlaşırıdı, aradan çıxməq lazımdır. Özü də lap tez...

«Salamat qal, ay rahat yuvam», – deyə zümzümə eləyə-eləyə vacib saylığı əşyaları çamadana basırdı. Bu gecə Qentinerstrassedə Villi adlı bir nəfərin, sabah isə Qrossfrankfurterstrassedə Albert adlı başqa birisinin yanında qalacaq. Heç birini yaxından tanımır, ancaq bilir ki, ikisi də «dostlar»dandır, etibarlı adamlardır. Naşirlərdən, qəzetlərdən alacağı pulu qopara bilsə, birisi gün buralardan həmişəlik gedəcək.

Tərk elədiyi ölkə o qədər də gözəl yer deyil. Berlindən də gözəl şəhərlər var. Brandenburg mənzərəsi haqqında da kimsə demişdi ki, «şər işləri gizlətmək üçün ən yaxşı pərdədir». Ancaq Paul bu çıxlı Berlini sevir, ürəyinin yarısı «şəri gizlədən pərdə»nin yanında qalır. Onu əzablar içində tərk edir. «Salamat qal, ay rahat yuvam!»

Kül rəngli kostyumunu geyinib, çamadani yiğışdırıb, yalnız makinani qutusuna qoymaq qalıb. Ancaq onu qabaşdırılmamışdan qabaq Nürnberqstrassedəki bu balaca, doğma otaqda son dəfə məktub yazmalıdır. Çünkü Kete ilə görüşməmiş Almaniyadan gedə bilməz. Dəhşət hər yani bürüyüb, tezliklə də düzələn deyil. Kim bilir, bəlkə də, ömürlərinin axırına qədər heç görüşə bilmədilər. Gülünc iş olardı ki, Paul bacısının arzuladığı kül rəngli bahalı yun kostyumu tikdirəydi, Kete də onu görməyəydi. Kobud rədd cavabı alsa da, yazmalıdır. Onunla mütləq görüşməyə çalışmalıdır.

Açıq eləyib gedəndən sonra Paul onu görməyib. Lap səfəhlik elədi. İndi qızdan xəbəri yoxdur. Məhkəmənin nəticəsini necə qarşılığını da bilmir. Heç nə bilmir. Yəqin ki, onun eləyə bilmədiklərini son günlərin hadisələri eləyib, qızın «beynində qimildayan qurdular»ın başını əzib. Fırıldاقçı Oskarın tikdirdiyi o iyrənc xanənin şəkillərini görmüşdü. Kete musiqini başa düşəndir, belə xaric notlara çox dözə bilməz.

Yazmağa başladı. Ürəyindən keçənlərin hamisini yazdı. Səhvleri düzəltmədi, alınmayan incə zarafatları dəyişmədi.

Makina tiqqıldaya-tıqqıldaya onun ürəyindən keçənlərin hamisini yazdı.

Görəsən, məktubu vaxtında alacaq? Ümumiyyətlə, ala biləcək? Əlbəttə, alacaq! Mütləq də gələcək. Burada yazdıqları söhbətin başlanğıcıdır.

...Kete çox pintlı çap olunmuş hərflərə baxdı. Makina yenə xarab olub və məlum şeydir ki, Paul da düzəltdirməyib. Hər sözdən qardaşının ahəngini, ağıllı, kəskin, səmimi deyim tərzini duyurdu. Yerinə düşməyən incə zarafatlara rast gələndə üz-gözünü həm kədərlə, həm də sevinclə turşudurdu...

Tərəddüd etmədən telefonə yaxınlaşdı, məktubda göstərilmiş nömrəni yiğdi. Paul özü cavab verdi. Ketenin qəlbindən sevinc dolu bir gizli keçdi və Paulun səsindəki sevinci hiss eləyəndə, heç özü də bilmədi ki, niyə bu vaxtə can barışmayıblar.

Paul təklif etdi ki, restoranda görüşsünlər və balaca, bahalı bir restoranın adını çəkdi. «Öləndə də kişi kimi ölmək lazımdır», – dedi və tezçə də xəbər verdi ki, özünə təzə kostyum tikdirib. Rəngi də yaşındır.

Demək olar ki, restorana eyni vaxtda girdilər. Paltolarını asılıqana verib stol seçdilər, xorəklərin siyahısına baxdilar, sıfariş verdilər. Sonra sevinclə bir-birinə baxdilar. Paul, adəti üzrə, ağlına gələnlərdən danışmağa başladı və xidmətçi ilə xorəklərin sırasını müəyyənləşdirəndə də qəşəng, qonur gözlərini Ketedən ayırmadı. Heç kəsdən çəkinməyərək, əlini qızın ciyininə qoymuşdu:

– İkimiz də yaman səfəh olmuşuq, – dedi.

Əlbəttə, restoranda hər şeyi bir-birinə deyə bilməzdilər,ancaq səslərinin ahəngi ürkəkdəkilərin hamisini açıb tökdü. Paul, həmişəki kimi, yenə də tələsə-tələsə yedi, ehtiyatlılıq elədi, əynindəki gözəl kostyuma balıqdan yağ ləkəsi saldı. Ancaq danışmağına da ara vermadı. Dedi ki, adı Kete yaşayan küçəyə verilmiş Kayt, əgər Paul deyəndirsə, çox maraqlı şəxsiyyət olub. Onlar Almaniyada bir neçə qardaş olub, özləri də Şotlandiyadan gəliblər. Əbəs yerə hamının sevimlisinə çevrilmiş qoca Frits<sup>1</sup> onları dəvət eləyib. Bəli

<sup>1</sup> Qoca Frits – Prussiya kralı olmuş N.Fridrix (1712–1786) nəzərdə tutulur. Öz mürtece mühərribə siyaseti ilə Prussiyanın sərhədlərini xeyli genişləndirərək onu Avropanın ən qüdrətli hərbi ölkələrindən birinə çevirmişdir.

«Böyük Fridrix» adlanan o qəzəbli qoca bugünkü qarmanın qarışığılığın əsas baiskarıdır. Əslində, ilk nasional-sosialist həmin qoca olub. Ancaq bugünkülərlə müqayisədə bir az ağıllı imiş. Sonra da kostyumu barədə soruşdu. Axi onun xatırınə yaşıdan deyil, boz rəngdən tikdirib. Özü də çox gözəl, davamlı parçadır. Cənab Vaytsın dediyinə görə, onu ömrünün axırına qədər geyinəcək...

Kete qardaşına məmənuniyyətlə qulaq asırdı. Paul üçün adı görünən şeylər qızın qulaqlarında qeyri-adi səslənirdi. O, qardaşını sevirdi, qardaşına heyran qalırdı. Necə də yaraşlı idi: uca boyu, enli alnı, işiq saçan ağıllı, ehtiraslı sıfəti, par-par yanmış gözleri... Ketenin özü isə arıqlamış, nazilmişdi. Paul yarızarafat-yarıgercək onu «Şahzadə qız»a oxşatdı. Sadə tünd-qəhvəyi kostyumu onun tünd-sarışın saçlarına çox yaraşındı. Havadan asılı olaraq tez-tez dəyişən mənzərə kimi hər ovqatda bir rəngə düşən sıfəti bugünkü görünüşün səadət dolu həyəcanından daha da işıqlanmış, daha da canlanmışdı. Təkcə Paulun deyil, hamının gözündə gözəlləşmişdi.

İçəridəkilərin diqqətini cəlb etməyə başladı. Üz-gözündən cavanlıq, amansızlıq, əxlaqsızlıq yağan nasist geyimli bir cənab ona xüsusi maraqla baxırdı. Deyəsən, qızı haradasa görmüşdü. Yaddasını vərəqlədi və axırda da tapdı, salam verdi. Nəzakətlə, eyni zamanda da sırtıq səmimiyyətlə salamlaşdı. Paula da həyasız, lovğa, qəzəbli, sırtıq təbəssümələ baxıb başını tərpətdi. Bəlkə də, onun şəklini qəzetdə görmüşdü. Paula diqqətlə baxanda, deyəsən, nəyisə xatırladı, qeyd dəftərcəsini çıxarıb, ora nəsə yazdı.

– Bu sırtıq kimdir? – Paul soruşdu.

– Adı Tsinzendorfdur, – Kete cavab verdi.

Paul bu adı eşitmışdı və ona görə də üz-gözünü turşutdu.

Sonra Kete kəsəsinə soruşdu ki, məktubdakı, telefon danışığındaki işarələri düzmü başa düşüb? Doğrudanmı, Nürenberqstrasse'deki mənzili təhvil verib? Doğrudanmı, uzun müddətə harasa gedir?

Paul irişdi:

– Həm düzdür, həm də yox... – dedi. – Nürenberqstrasse'deki mənzili mən təhvil vermədim, Berlin əlimdən aldı. Berlin məni qovur. Bəli, Kete, qardaşın Reyxin paytaxtını

tərk edir. Uzun bir səyahətə çıxır. Ayağı tutduqca gedəcək.  
Nə qədər çəkəcəyi də bilinmir.

Ketenin rəngi qaçıdı.

– Doğrudan? Doğrudan gedirsən? – qızın gözləri dörd oldu.

– Hamısını ətraflı danışardım... – Paul uşaq kimi hirs-ləndi, – ancaq harada? Sənin qaldığın yerə getmək olar? Düzdür, bu restoran çox rahatdır, amma belə söhbatlərin yeri deyil.

Ketenin balaca mənzilinə gəldilər. Paula yaxşı tanış olan sadə ev əşyalarının arasında böyük bir royal məğrur-məğrur işildayırdı. Ketenin öz ab-havası ilə düşməni Lautenzakin qoxusunun bu evdə necə qəribə tərzdə bir-birinə qarışdığını görən Paul özünü saxlaya bilmədi, sifətinə qaranlıq çökdü.

Sonra da oturub, qəlyanını sümüre-sümüre danışmağa başladı. Çalışdı ki, qızı adı sözlərlə, loru dillə başa salsın. Ancaq saysız-hesabsız həbslərdən, çoxunun itkin düşdüyündən, qayda-qanunun pozulmasından, haqq-ədalətin tapdanmasından danışanda yenə də özündən çıxdı.

Kete susaraq həyəcan içində qulaq asırdı. Bunların heç birindən xəbəri yoxmuş! Almaniyada o vaxt çox adamın belə şeylərdən xəbəri yoxdu. Halbuki hamısı gözlərinin qabağında, qulaqlarının dibində baş verirdi. Yalnız zərərçəkənlər, yalnız nasistlərin düşmənləri bilirdi buları. Milyonlarla almanın heç nədən xəbəri yoxdu və bu barədə onlara deyəndə də, inanmaq istəmirdilər.

Sonra da çox qısa şəkildə öz vəziyyətindən danışdı. Dedi ki, ən yaxşı halda onu bir il həbsxanada yatmağa məcbur edəcəklər və belə bir şəraitdə ora düşmək – elə ölmək deməkdir.

– Başqa əlacım yoxdur, – sözünü tamamladı, – gərək bu torpağın tozunu ayağımdan siləm. Sabah yola düşürəm.

İşə bax, Kete onu bu gün təzədən tapıb, amma sabah yenə itirəcək. Özü də, kim bilir, nə qədər çəkəcək. Qız bu çətin vəziyyətində yenə tək qalacaq. Paulla danışmalıdır. Bəlkə də, onun dərdinin üstünə dərd qoymamalı idi. Kete bunu eləyə bilməzdi. Çünkü qardaşının qaçaq düşməsinin günahkarı elə özü idi. Ancaq buna baxmayaraq, onunla danışmaliydi. Bu gün mütləq danışmaliydi. Sabah çıxb gedəcək!

Kete lap uzaqdan başladı:

– Günahkaram, – dedi. – Paul onun sözünü kəsmək istədi, amma qız imkan vermədi, qardaşının üzünə baxmadan titrək səslə sözünə davam etdi: – Sən haqlı imişsən. O səfəhdır, təpədən-dırnağa mənasız adamdır. Mən axmaq olmuşam, kor olmuşam, gedib ona qoşulmuşam. Ancaq bu, elə işdir ki, hamının başına gələ bilər və onda da nə ağıl kömək eləya bilər, nə də məsləhət. Mən özüm bu həqiqətin şahidi olmaq istəmirdim. Ancaq o, sənin üstünə hücum çəkəndə gördüm və ayrılməq qərarına gəldim. Lakin bacarmadım. İndisə bacararam. Amma bilmirəm neyləyim?! Ondan uşağım olacaq...

Kete, sanki, özü ilə danışındı. Soyuqqanlı idi, cəsarətli idi, lakin Paulun üzünə baxa bilmirdi.

Paul diqqətlə qulaq asırdı. Heç qımlıdanmırı da. Lakin qızın son sözləri onu yerindən oynatdı. Dişlərini qıçayaraq kəsik-kəsik dedi:

– Hey...van! Al...çaq!

Ancaq Ketenin ariq sıfətini, onun özünü güclə sakit göstərməyə çalışdığını görəndə qızə yazılı gəldi, qəlbə göynədi. Durub Keteyə yaxınlaşdı, əlini nəvazışlə onun çıynının qoydu. Bircə anlığa beləcə dayandı, danışmadı.

Əcaibliyin dərəcəsinə bax: bu çərənçi meymun, bu zati-qırıq, Paul Kramerə bacıoğlu, ya da bacıqızı əkmışdı! Kete-yə birqat acığını tutdusa, onu bu vəziyyətə salan heyvanlar heyvanına ikiqat hirsənləndi. Axi niyə hirsənləndi? Belə olacağını, guya, bilmirdi? Bu məhəbbət macərasının sonu da Oskara əvvəlkindən betər nifrət etməyə əsas vermirdi. Ancaq buna baxmayaraq, qəlbində Oskara sonsuz bir nifrət yarandı.

Əlbəttə, ən ağıllı çıxış yolu bu idi ki, Kete, Lautenzakdan olan uşağı dünyaya gətirməsin. Məsələnin belə həlli üçün kifayət qədər əsas vardi. Həm daxili, həm də zahiri. Ancaq Paul burada marağının tərəfdən və bacısını da çox istəyir. Bu sərgüzəştin lap əvvəlində qızla yaxşı rəftar eləmədi. İndi ikinci dəfə səhv etmək istəmirdi. Deməli, tələsmək olmaz. Ona görə də hələlik:

– Belə-belə işlər... Əcəb işdir... Belə-belə işlər... – deməklə kifayətləndi. Otaqda bir az gəzmişdi, qəlyanını çıxardı, sonra da qaytarıb yerinə qoydu. Keteyə yaxınlaşdı, onun qəşəng, zərif əlini siğalladı. Sonra soruşdu: – Bəs onun özü nə deyir?

– Bilmirəm... Ona deməmişəm. Özü də duymayıb, – acı-acı dilləndi.

Paul heyrətə gəldi. Ketenin dar ayaqda Oskara heç nə deməyib, qardaşının üstünə qaçması onu sevindirdi, ucaltdı, göylərə qaldırdı. Deməli, Kete Paulundur! Əlbəttə, bacısına kömək edəcək. Düzdür, bunu necə edəcəyini bilmir, belə şeylərdə təcrübəsi yoxdur, özünün bu vəziyyətində başqası üçün heç nə eləyə bilməz, amma şəstlə:

– Səni bir yana çıxarana qədər burada qalacağam, – deyir.

– Boş-boş danışma, – deyən Kete daxilən çox sevinir.

– Axi indicə özün dedin ki, nəyin bahasına olursun, sabah aradan çıxmışan. Mən də ürəyimi boşaltdım, yün-gülləşdim, təsəlli tapdım. Özgə heç nə istəmirəm. Bilirəm ki, sən kömək eləyəsi iş deyil.

– Elədir, – Paul özünəməxsus bir dəcəllikkə dilləndi,

– mamaça deyiləm. Uşağı tutmaq fikrinə düşsəm də, işləri korlayaram. Ancaq qalacağam. Mənə inan: o uşağı bir yerdə böyüdəcəyik!

Ürəyində uşağa ad da qoydu. Nə üçünsə, onu Emil adlandırdı. Kete etiraz etmək istədi.

– Danışma! – Paul qətiyyatlə onun sözünü ağızında qoydu. – Bəs balaca Emillə səni bu xarabada tək qoysam, yaxşı olar?

– Kiminlə? – Kete təəccübəndi.

– Özün ki məni yaxşı tanıyırsan. Gərək hər şeyi öz adı ilə çağırıram. Mənə elə gəlir, Emil yaxşı addır. Kaş indi bircə qədəh konyak olaydı. Bu Emil əhvalatı ləp iliyimə işlədi.

Kete ona konyak süzdü. Paul içdi.

– Lənət şeytana, – dedi, – nə yaxşı tünddür. Baxmaq olar? – Durub şüşəni götürdü. Çox bahalı «Mortel» kon-yakı idi. – Bu da ondan qalib? – Acı-acı soruşdu və qəzəblə roylə baxdı. Ketenin susduğunu görüb, bir qədəh də süzdü.

Qrossfrankfurterstrasseyə qayıtdı. Bu gecə dostu Alber-tin yanında qalmalıydı. Fikri qarışmışdı. Yaxşı ki, Kete bu barədə Oskara deyil, ona dedi. İstəmirdi, Oleferenin oğlu olsun. Burada qalmaq, bəlkə də, görünməmiş bir səfəh-lilikdir,ancaq qızı tək qoymaq da olmaz. Bu, Ketenin əbədi olaraq o meymunun ağıuşuna atmaq deməkdir. Qədim bir əsgər mahnisını zülmət etməyə başladı:

*Sənin doğduğun usağı  
Yedirdəcəm, yedirdəcəm.  
Özüm də ata olacağam,  
Urra, ata olacağam!*

Bəli, balaca Emili bir yerdə böyüdəcəklər.

Artıq Qrossfrankfurterstrasseyə – Albertin yaşadığı evə çatıb. Buralarda birinci dəfədir, ona görə də yaxşı tanımır. Albert beşinci mərtəbədə qalır. Liftin açarı lazımdır, amma qapıçını oyatmağa da qorxur. Pillekənlə qalkmağa başlayır. Üçüncü mərtəbəyə çatanda işiq öz-özünə sönür. Düyməni tapa bilmir. Tapdığını da basa bilmir, qorxur ki, mərtəbədə yaşayanların hansınınsa zəngi olar. İkicə dənə kibrit çöpü qalıb. Tərləyə-tərləyə, tövşüyə-tövşüyə beşinci mərtəbəyə çatır. Ancaq burada üç qapı var. Albertin hansında yaşadığını bilmir. Qorxa-qorxa açarla yoxlamağa başlayır. Səhv düşsə, qalmaqal qopacaq, elə biləcəklər ki, oğrudur, ya da kimsə şübhəli adamdır. Belə bir vaxtda polisə düşmək yaramaz. Axırıcı kibriti yandırır. Axırda tər basa-basa mənzillərdən birinə girir. Bu da Albert!

Albert dinmədən onu öz otağına aparır. Bura çox soyuqdur. Yuxarı mərtəbələr yaxşı qızdırılmışdır. Yaxşı, bəs balaca Emil neyləyəcək? Soyunmaq istəyəndə qəflətən ağlına bir fikir gəlir. Əsl ideyadır! «Urra! – deyir. – Evrika!» Qaraqabaq ev sahibinin yatdığı otağın qapısını döyür.

- Nə olub?
- Telefon var?
- Bəli, – Albert mızıldayıb, – dəhlizdədir.

Keteyə zəng vurur. Onun titrək səsi eşidilir. Qız çox təəccübələrin: axı gecə yanından keçib. Paul sevinclə, duruxa-duruxa, piçildaya-piçildaya xəbər verir ki, çıxış yolu tapıb, onun yanına gəlir.

Demək asandır, eləmək çətin. Əvvəlcə o qorxulu pilləkəni təzədən düşməlidir. Getdiyi yer də uzaqdır, avtobus olacağı da sual altındadır. Nəhayət, gəlib çatır. Əldən düşmüş olsa da, kefi kökdür. Çatan kimi də danışmağa başlayır. Deyir ki, Emil məsələsində yalnız bircə qadın ona kömək eləyə bilər. Həmin qadını da tanırıb.

Anna Tirşenroytun adını çəkir. Onunla söhbətini Keteyə danışır. Deyir ki, yaşlı qadındır, nurlu adam olduğu

üzündən bilinir. Çox yaxşı tanışa da bu... – diliñə gələn sözü udur, – bu Lautenzakı sıkəst balasını hamidən çox istəyən ana kimi sevir. Əmindir ki, Anna Tirşenroyt Ketenin başa düşəcək, ona ağıllı yol göstərəcək.

Kete dinnədən qardaşına qulaq asır. Hələ cavab vermir. Adətidir: yaxşı-yaxşı fikirləşir, sonra cavab verir. Qəlbinin dərinliklərində o dəqiqə razılaşır. Bütün bu qayğıları tək çəkməkdən, ölçüb-biçməkdən yaman yorulub. Xoşniyyətli, təcrübəli bir adamdan məsləhət alsa, bəlkə də, canı qurtarar. Bəli, Anna Tirşenroytun yanına mütləq gedəcək. Elə sabah yola düşəcək.

Paul xoşbəxtidir. Başı işləyirmiş! Lap avtomat kimidir, sualları yazib atırsan, düyməni basırsan və o dəqiqə də cavablarını alırsan. Məgər gecə vaxtı durub gəlməyin özü pis ideya idi? Kete, ən azi, rahat yata biləcək...

– Ancaq kostyuma saldığım ləkəni gərək təmizləyəsən. Səhərdən fikirləşirəm ki, səndən nə xahiş etməli idim. Axır ki, yadıma düşdü!

Kete ləkəni təmizləyə-təmizləyə deyir ki, nə yaxşı Paulu çox ləngidəsi olmadı. İndi gedə bilər, aradan çıxar. Yox, bu gün getsə, yaxşıdır.

– Hər təsadüfə qarşı, Anna Tirşenroytla söhbət edəndən sonra mənə teleqram vur, – Paul Albertin ünvanını ona verir. Bir parol da öyrədir ki, lazıim gələndə Albertə müraaciət edə bilsin. Ancaq oraya lap son ayaqda getmək olar.

– Münhəndən qayıdan sonra görəcəksən ki, xaricdəki ünvanım artıq səni gözləyir, – deyir.

Sonra bacısının çiyinlərini qucaqlayır, əlini nəvazişlə onun kürəyinə vurur. Kete də qardaşının əlini bərk-bərk sıxır, vəssalam. Heç birinin – «yandım-öldüm»lə arası yoxdur.

– Yaxşı ki, görüşdük, – deyir Kete. – Çox sağ ol. Salamat qal. Salamat qal. Görüşənədək...

Paul onun əlini buraxmaq istəmir.

– Kaş Allah sən deyənləri eşitsin, – deyir və minnət-darlıqla əlavə edir: – Ləkə, doğrudan da, getdi.

Sonra da çıxır...

Anna Tirşenroyt qarşısında oturmuş arıq, ucaboy, sərt sıfətli gənc qadını diqqətlə süzdü. Xalis alman sıfəti idi,

kildi yavaş-yavaş açılırdı. Paul Kramerdən məktub gətirmiş bu qızı inamsızlıqla qəbul elədi. Görəsən, indi nə istəyirdilər? Məhkəməni izləmiş, Oskarın Paul Kramerini necə yixib-sürdüyüünün şahidi olmuşdu. Daha yorulmuşdu, qüssə içində boğulurdu. İndi də gəlib onunla üzbəüz oturan bu gənc qadın... Kəkələyə-kəkələyə, qıraqıra dediyi sözlər böyük bir inamsızlıqdan xəbər verir. Ah, Anna Tirşenroytun özü bu qızdan da yaxşı bilirdi ki, qəlbini oğurlatmaq nə deməkdir. Adam bunu çox gec başa düşür və yenə də inanmaq istəmir. «Yox, yox, elə şey olmaz... Mən bu qədər səhv edə bilmərəm», – deyir. Ancaq sən demə, çoxdan aldanıbmış... Lakin bu gənc qız – adı nədir? Hə, Kete Zeverin danışdıqca hiss edir ki, özünün başına gətiriləndən həm dəhşətlidir, həm də yüngül... Qarşısında oturan qızı əsl heykəltəraş gözləri ilə süzür. Yox, pis qızı oxşamır. Dedikləri də həqiqətdir. Yaxşı ki, Oskardan usağı olacaq...

Özü, yəni Anna Oskardan əlini üzüb. Məhkəmədəki dəhşətləri görəndən sonra əlini tamam üzüb və özünə də söz verib ki, heç nəyə qarışmasın. İndisə əlinə gözəl fırsat düşüb. Gözləmədiyi xoşbəxtlik üz verib, qız onun yanına gəlib.

Kete çoxdan susmuşdu. Yox, onu qadının iri, dolu sıfəti qorxutmamışdı. Amma bu yorgun, qonur, ağıllı gözlərin qarşısında danişmaq o qədər də asan deyildi. İndi qarı onunla üzbəüz oturub, çıyılınrını qısıb, qimildanmir, susur... Və bu sükut da Ketenin yavaş-yavaş sıxmağa başlayır.

Axır ki, Anna Tirşenroytun dodaqları tərpənir:

– Çox şadam ki, – zəif, xırıltılı səslə danişmağa başlayır, – doktor Paul Kramer etibar eləyib sizi mənim yanımı göndərib.

Bu sözlər nə gözəl səslənir! Kete ümidił onun üzünə baxır.

– Deyəsən, çıxış yolu bilirəm... – Anna Tirşenroyt sözünə davam edir, – amma belə tez demək istəmirəm. Bəlkə, bir az vaxt verəsiniz... – bircə anlığa dayanıb müraciət forması axtarır, – ...əzizim Kete Zeverin? Mənə elə gelir, bu məsələ barədə iki-üç gün fikirləşmək lazımdır. Çox şad olardım ki, – tələsik əlavə edir, – həmin günləri mənə qonaq qalardınız.

Kete sevincindən qızarır. Özündə bu qadına qarşı sonsuz bir etibar hiss eləyir.

İki gündən sonra Anna Tirşenroyt özünəməxsus asta, zəif bir səslə nə qərara gəldiyini Keteyə yavaş-yavaş izah edir: əlbəttə, uşağı xaric etdirmək barədə danışmağa dəyməz. Ancaq onu Almaniyada dünyaya gətirmək də olmaz. Yaşı keçməsəydi, ayaqları xəstə olmasaydı, emalatxanasına belə bağlanmasaydı, Annanın özü də bu ölkədən çıxıb gedərdi. Deməli, uşaq dünyaya gəlməli idi... Amma sərhəddən o tərəflərdə...

İndi Anna Tirşenroytun iki sualı var: hazırda Paul Kramer haradadır? Kete cavab verir ki, qardaşının özü də dəqiq bilmirdi İsveçrəyə gedəcək, yoxsa Bohemiyaya. Berlinə qayıdan kimi xəbər tutacaq. Tirşenroyt deyir ki, imkan varsa, o da qardaşı gedən ölkəyə qaçsin.

– Cənab doktor Kramer çox xoşuma gəldi, – deyir və sonra da qızın maddi vəziyyəti ilə maraqlanır.

Kete qızararaq cavab verir ki, atası bir az pul verər. Şübhəsiz, Paul da kömək eləyəcək. Həm də çalışacaq ki, özünə iş tapsın. Əlbəttə, bunların heç biri hələ dəqiq deyil...

Anna Tirşenroyt dedi:

– İcazə versəydiniz, bu yaxnlarda sizə baş çəkərdim. Pul məsələsinə görə də... – bircə anlığa duruxdu, – ...xahiş edirəm, narahat olmayın.

Anna Tirşenroytun şəxsində özünə ən yaxın rəfiqə taplığına əmin olan Kete işlərini qaydaya salmaq, Paulun xaricdəki ünvanını öyrənmək üçün Berlinə qayıtdı.

Mirvari saxta idi. İlze Kaderayt ona saxta mirvari bağışlayıb!

Bu da kübarlar. Yazıq atası haqlı imiş. Yazıq atası bilirmiş. Ober unteri əzər! Bu kübarlarla bostan əkmək olmamış. Ancaq Oskar ataların bu ağıllı sözünə qulaq asmadı, kübarlarla bostan əkdi, axırda da tağı çıynində bitdi. İfrite Kaderaytla Tsinzdorf dilbir olub, işişə-işişə onu – xalqın içindən çıxmış sadə bir adamı aldadıblar, alçaldıblar, bir qara qəpiklik eləyib tullayıblar. Həmin əclaflar, quldurlar saxta mirvari göndəriblər, sonra da on min markı əlindən alıblar...

Hirsindən boğulurdu. Bunu necə quraşdırıldılarını yaxşı təsəvvür edirdi. Günah o səfəh telefon söhbətində oldu.

İlze ifritə olsa da, simic deyildi. Telefon söhbətindən sonra hirslenib, sonra da bu səfəh zarafat ağlına gəlib, riollu saxta dostuna saxta mirvari göndərib. Daha sonra da Tsindorfla görüşəndə onu, yəni Oskar kimi bir «proletar»ı necə doladığını öz Lüküsünün ovcuna qoyub. Cənab qraf da öz ulu babalarını, soyğunçu cəngavərləri xatırlayıb, durub Oskarin yanına qaçıb, həmin xəbərdən qazanc götürmək istəyib. Kolun dalında gizlənib, onu soyub, on min markı çırçıçıdır. Bu da sənin kübarlarını...

Oturub yazmağa başladı: «Hörmətli cənab qraf, mirvari barədəki mərci uddunuz. Alacağınız on min markı mənə borclu olduğunuz otuz iki min iki yüz doxsan yeddi markdan çıxa bilərsiniz. Deməli, borcunuz iyirmi iki min iki yüz doxsan yeddi mark qaldı. Xərclərimin artdığını nəzərə alaraq, həmin borcu tez qaytarSANIZ, sizə minnətdar olardım. Hay! Hitler! Sizin köhnə dostunuz: Oskar Lautenzak».

Yeri gəlmışkən, Tsindorf onun düşmənləri arasında yeganə adamdı ki, Oskara qalib gəldiyini öz haqq-hesab kitabına yaza bilərdi. Qalanları isə onun getdikcə parıldayan günəşti altında kölgəyə döndü, itib-batdı...

Məsələn, biri elə o ağıl, savad sahibi Tomas Ravlıçek! Bəli, Reyxdə alman ruhu, saf dünyagörüşü təzədən zəfər çalan kimi bu məkrli cirtdanın isti yeri soyuq oldu. Öz Çexiyasına əkildi. Qoy orada indi istədiyi qədər aradüzəldənlik eləsin, buradasa adı heç it dəftərində də qalmayacaq.

Baş maliyyə müşaviri – məhkəmədə inadkarlıqla üzüñə duran, Oskarı ara həkimi adlandıran o qoca cənab da payını aldı. O vaxt təkəbbürlü qoca yalnız gülüñc vəziyyətdə qalmaqla, gözünün altını göyərtdirməklə canını qurtarmışdı. Lakin sonralar da dilini dinc saxlamadı, dedi ki, yeni Almaniyanın, partyanın haqq-hesab kitablari qaydasında deyil və hər hansı bir vicdanlı maliyyə işçisi onlarda çoxlu saxtakarlıq tapar. Buna görə də qoca ilə bir az sərt rəftar etdilər, tutub türməyə saldılar. Biri də belə getdi...

Əqidəsini, incəsənət əsərlərini pula satmayan cənab fon Obrist də dünyadan köçdü və bu da taleyin Oskara ən qiymətli hədiyyəsi oldu. Cənab Obrist əqidəsini özü ilə apara bildi, ancaq incəsənət əsərini götürməyə vaxtı çatmadı. Reyx onun evini müsadirə eləyəndə Oskar hamını qabaqlayıb «Cadugər qadın»ı ələ keçirdi. İndi o təkəbbürlü

aristokratların heç biri həmin əsərin adı, mahiyəti barədə onunla mübahisə edə bilməzdi...

«Cadugər qadın» artıq Zofienburqdə idi və indiyəcən boş qalan sütunu bəzəyirdi. Onun iri, vahiməli, kişi başına oxşayan kəlləsi indi zalı dolu, baxımlı göstərirdi. Klinqzorun sehrlı qəsri hazırdı...

Yox, səadət çeşməsinin gözü hələ tutulmamışdı.

Maarif naziri Oskara işarə verdi ki, görkəmli şəxsiyyətlərdən biri Okkultizm Elmlər Akademiyasının yaradılması ilə maraqlanır və belə bir akademianın prezidenti də yalnız o ola bilər. Ancaq həmin vəzifə təklif edilməmişdən qabaq Oskar elmi dərəcə almışdır. Nazir sonra da hiyləgər bir təbəssümələ əlavə etdi ki, bu sahədə də artıq bəzi işlər görülüb.

Doğrudan da, Oskar bir neçə gündən sonra Heydelberq Universitetindən məktub aldı ki, fəlsəfə fakültəsi, psixologiya elmləri sahəsindəki xidmətlərini nəzərə alaraq, ona fəxri doktor rütbəsi verməyi qərara alıb. Rektor və Elmi Şura rütbənin təqdim olunacağı günü və başqa təfərruatları onunla məsləhətləşmək istəyir. Həmin mərasim xüsusi təntənə ilə keçirilməlidir.

Oskar sevincindən yerə çökdü. Professor Lantsiqer bir dəfə ona demişdi: bu baş ki səndə var, latin dili qrammatikasının ən adı qaydalarını da öyrənə bilməyəcəksən. Ancaq indi qədim, məşhur bir ali məktəbin rektoru xalis latin dilində xəbər göndərmişdi ki, onun elmi xidmətlərini fəxri doktorluq rütbəsi ilə mükafatlandırmaq istəyirlər. Həmin təntənəli gecəni ləzzətlə xəyalında canlandırmayağa başladı: milli paltar geymiş tələbələr, bayraqlar, məşəllər... Heydelberq qəsri...

Oskarın sevincinin həddi-hüdudu yoxdu. Özünü göyün yeddinci qatında hiss eləyirdi.

Üşaq vaxtı bir dəfə hersoq malikanəsindən öz bağlarına tərəf uzanan ensiz hasarın üstü ilə getməyə başladı. Belə nazik, hündür, sərt hasarın üstü ilə getmək ona ləzzət verdi. Ancaq hər iki tərəfdən dərin-dərin uçurumlar ağızlarını geniş açıb əsnəyirdilər... Qəlbinin dərinliklərində qorxu baş qaldırdı ki, indicə yixilacaq. Başı hərləndi. Bəlkə də, bu azacıq qorxu onun sevincini xeyli artırdı...

Yenə də həmin hissələri keçirirdi. Çox sevinirdi. Amma bununla bərabər, azacıq, lap azacıq da olsa, başı hərlənirdi.

Dövlət müşaviri və Reyxin mətbuat rəisi Hansyörq də görmədiyi günlərə düşmüşdü.

Ən əvvəl baronessa Tretnovla dostluğu! Hansyörq onu getdikcə daha yüksək tuturdu. Düzdür, zahirən gözə-gəlimli deyildi və ustad da nəvaziş dolu bir yanımcılıqla onu «cılz» adlandırdı, ancaq Hansyörq də öz imkanlarının hüdudlarını yaxşı tanır, aza qane olmağı bacarır, böyük qardaşı kimi şan-şöhrətə can atmırı. Frau fon Tretnov deyirdi ki, Hansyörq, hər halda, Oskara çox oxşayır. Moabit həbsxanasındaki görüşdən sonra bir neçə dəfə öz sevinc və kədərlərini birgə bölüşmüşdülər. Buna görə də Hansyörqlə daha da mehribanlaşmaq fikrini çox təxirə salmadı...

Elə bunun özü çox şey deməkdi. Onun xəbis ürəyini daha çox sevinclə dolduran bir də bu idi ki, bəzi köhnə dostlarından intiqam ala bilər və bununla da uzun illərin yanğını söndürərdi. Deqqenburqda oxuyarkən keşiş Ruppert ona «günahkarların səhvini bağışlamağı» öyrədərdi. Lakin yəhudilərə xas olan bu miskin əxlaq kodeksi aradan götürülmüşdü. Hansyörq indi özünün təzə adına layiq əsl alman qüdrətini göstərə bilərdi.

Keşməkeşli həyat yolunda çox adam bu kövrək, çəlimsiz oğlana kəc baxmış, onu alcaltımışdı. Serjant kimi Polşadan Almaniyaya piano daşıyanda da, jurnalist kimi «Şimşək» jurnalını çıxaranda da, «agent» kimi Karfunkel-Lissi ilə, rəssam Vitke ilə iş aparanda da özünə bir neçə düşmən qazanmışdı. Eləsi də olmuşdu ki, haqlı-haqsız öz acığını bu çəlimsiz oğlanın üstünə tökmüş və Hansyörq də çoxlu sillə, təpik yemişdi. İndi hamisinin borcunu qaytara bilərdi. Özü də artıqlaması ilə...

Məsələn, agent Yozef Mants. Zofienburqun açılışında sehrbaz Kaqlistro Reyxin mətbuat rəisi ilə şit zarafat elə-yəndə yaman ürəkdən güldü. Gərək özünün o cingiltili, şaqraq, ləzzətli gülüşünü Hansyörqə heç xatırlatmayayıd. Çünkü onun eks-sədəsi cənab dövlət müşavirinin qulaqlarından hələ də çəkilməmişdi. İndi cənab Mants üçün elə bir tamaşa düzəldəcək ki, dadı damağından getmə-yəcək.

Cənab Mants, adətən, saat beşlə altı arasında «Vestens hof» qəhvəxanasında olurdu. Dostlarının çoxu ya iş dalınca, ya da elə-belə söhbətləşmək üçün oraya gəlirdi.

Bu gün də iki dostu ilə həmin qəhvəxanada oturub arxayın-arxayın söhbət edərkən qəhvəyi rəngli mundir geyinmiş yad bir adam stola yaxınlaşdı:

– Cənab Mants deyilsiniz?

Cənab Mants siçan gözünün oxşayan balaca gözlərini onun üzünə dikdi, ancaq tanımadı və həm də bu yad adamın sıfəti xoşuna gəlmədi.

– Məgər biz tanışiq? – soruşdu və sualına da özü cavab verdi. – Xeyr, mən sizi tanımiram.

– Amma mən sizi tanıyıram, cənab Mants, – yad adam dilləndi, – bilirəm ki, elə ilk günlərdən nasistlərin ən yaxın dostu olmusunuz. Yoxsa elə deyil?

Mants narahat oldu. Yan-yörəsində bir neçə qəhvəyi mundırı adam da peyda oldu. Onun yad adamlı söhbəti başqa stollarda oturanların da diqqətini cəlb elədi. Yanındakı dostları pərt oldu.

– Xidmətçi, gəlin pulunu alın, – dedi Mants.

– Yox, yox, – yad adam əl çəkmədi. – Siz bizim köhnə dostumuzsunuz. Bir yadınıza salın... Yadınıza düşəcək...

– Məni rahat buraxın!

– Sizinlə nəzakətli danişanda belə kobudluq eləməyin. Biz də hərdən zövq almağı bacarıraq. Siz çoxunu öz qarşınızda oynatmış və bundan da yaxşıca qazanmışsınız. İndisə zəhmət çəkib, bizim üçün bir az oynayın, cənab...

Cənab Mants onların əlindən çıxb, qapiya tərəf qaçmaq istədi. Ancaq qəhvəyi mundırı adamlar onun qarşısını kəsdilər. Bir neçəsi də çıxış qapılarda dayanmışdı və heç kəsi çölə buraxmıldılar.

– Stolun üstünə çıxın! – yad adam əmr verdi. – Oynamın. «Bir» deyəndə sol, «iki» deyəndə sağ ayağını qaldırın, üçüncüdəsə «Hayl Hitler» deyin. Aydındır?

Yad adının gözləri, əlləri heç də xoşagələn deyildi. Qəhvəyi mundırılırlar kök Mantsı araya almışdilar.

Cənab Mants birtəhər stolun üstünə qalxdı. Yad adam «bir» deyəndə sol, «iki» deyəndəsə sağ ayağını qaldırdı. «Üç» deyilən kimi qısqırdı: Hayl Hitler!

Əsəbiləşmiş camaat narazılıqla onlara tərəf baxdı, bir neçəsi hətta söyüdü də. Lakin içəridə qəhvəyi mundırıllar çox olduğu üçün söyüşlər tez kəsildi və ağızına qədər adamla dolu olan qəhvəxanaya sükut çökdü. Yalnız badələrin, boşqabların cingiltisi və bir də komanda verən yad adamın səsi eşidildi:

– Bir, iki, üç...

Cənab Mants balaca, aq mərmər stolun üstündə dayanmışdı. Oynamaq istəyəndə ayaqları oradakı qədəhlərə toxundu, cingilti eşidildi.

– Narahat olmayın, cənab ober, – yad adam tez dilləndi, – cənab Mants sindirdiqlarının haqqını verəcək.

Cənab Mants gah sol, gah da sağ ayağını qaldıraraq qışkırdı: Hayl Hitler! Siçan gözünə oxşayan xırda hiyləgər gözləri yazıq-yazıq, aman diləyə-diləyə zali geddi və üzbüüz divarın yanında dayanıb mehribanlıqla ona tərəf baxan cılız bir adama sataşdı. Hansyörq idi. Bəli, Hansyörq ona baxabaxa irişirdi və irişdikcə də yırtıcı dişinə oxşayan balaca, iti dişləri görünürdü. Cənab Mantsa indi aydın oldu ki, onu oynadan kimdir.

Bu Mants lap heyvan imiş! Gərək Adolf Hitler taxta çıxan kimi rədd olub gedəydi, buralarda qalmayıyadı. Axı görüb-götürmiş adamdı və bilirdi ki, bəxti gətirməyən aktyor çox kinli olur, intiqam hissi ilə alışib-yanır. Axırdı da payını aldı! İndi gəl bu ağıznacan adamla dolu qəhvəxanada təlxəkklik elə, rüsvay ol, iki səfehin – orada dayanmış ağızıqatlıq «dövlət müşaviri»nin və onun ağasının, o lovğanın, kanslerin, «Fürer»in, səhnədən qovulmuş akt-yorun çaldığı havaya oyna...

Bir sayında sol, iki sayında sağ ayağını qaldırır, üçüncüdə də «Hayl Hitler» qışkırırdı...

Həmin tamaşadan sonra cənab Mants evə çox məyus, kədərli, əzgin qayıtdı və o dəqiqə də yorğan-döşəyə girdi.

Elə səhəri gün də ölkədən çıxdı. Ancaq getməmişdən qabaq tez dostu Aloysa qaçmağının səbəbini başa saldı.

Aloysla Oskarin arasına ciddi narazılıq düşdü. Aloys bu dəfə, doğrudan da, bərk hirslənmişdi və çıxişa gəlmədi. Kədərlə, yana-yana dedi ki, məhkəmədə andını pozan adam müqaviləni də poza bilər. Oskar da öz tərəfin-dən Hansyörqlə bərk atışdı. Ancaq çox dərinə getmədi,

çünki özünün Paul Krameri restoranın qapısında necə oynatdığını xatırladı. Axırda agent Mantsa məktub yazıb üzr istədilər və şturmənlardan də ikisi cəzalandırıldı.

Ancaq cənab Mants xaricdə qalmağı üstün tutdu. Aloys daha da yazıqlaşdı və dərzi Almaya öz dostu Oskar-dan tez-tez gileylənməyə başladı.

Kete səfər paltarında Kaytştrassedəki balaca mənzilinin qapısını açdı. Yorğun olsa da, bu səfərdən razı qalmışdı. Hər şey yaxşı qurtarmışdı. İndi yalnız Paulun ünvannı öyrənmək qalırdı. Öyrənən kimi xaricə – onun yanına gedəcəkdi.

Oskar bir neçə dəfə zəng eləmiş, sonra da səbri tükənib teleqramlar vurmuşdu. Başqa məktublar, qəzet-jurnal-lar da vardi. Yalnız Pauldan xəbər yoxdu. Yəqin, ehtiyat eləyir, xəbəri dolay yolla göndərəcək. Bəlkə də, məktubları yoxlayırlar, ona görə də gecikib. Görəsən, İsveçrədədir, yoxsa Çexoslovakiyada? Hər halda, sabahdan başlayaraq yığışacaq, bütün işlərini görüb qurtaracaq. Oskarla da görüşməyəcək. Sərhədi keçəndən sonra ona yazacaq ki, görüşməsələr yaxşıdır. Ancaq uşaq haqqında susacaq...

Yerinə girdi. Pis günlər arxada qalmışdı. Ona görə də rahat, xoşbəxt idi. Tezliklə yuxuya getdi və yaxşı da yatdı.

Səhər açılan kimi yığışmağa başladı. Bankda bir az pulu vardi – gedib onu götürdü, geri qayıtdı. Poçtu gətirmişdilər, amma Pauldan xəbər yoxdu. Telefon səsləndi. Paulla əlaqəsi olmayan adamdı. Günorta evdən çıxdı. Özünə axşam yeməyi də aldı. Qorxurdu ki, qardaşı zəng vurar, onu evdə tapmaz. Ancaq Oskar zəng elədi. Hirslı-hirslı soruşdu ki, harada itib-batıb. Yalandan dedi ki, atasının yanına gedibmiş. Bu telefon danışığı heç birinin xoşuna gəlmədi. Eybi yox, onsuz da, axırıncı dəfədir. Sabah, uzaq başı, birisi gün xəbər gələcək, Kete də çıxıb gedəcək.

Royalın qarşısında oturub, qapağını qaldırdı. Ancaq çalmadı. Həmin royalı açan kimi ikili hissələr keçirirdi. Burada qoyub gedəcək. Oskarla dalaşış ayrılmayacaq, ancaq royalı da aparmayacaq.

Bu axşamı da rahat yatdı. Səhəri gün Marianna zəng vurdu, Paulu soruşdu. Bir həftəydi ki, qızın da ondan xəbəri yoxdu. Ona dedi ki, Paul indi sərhədi keçmiş olar. Kiminləsə mütləq xəbər göndərməlidir.

Bu axşamı isə pis yatdı. Qərara aldı ki, sabah Qrose Frankfurterstrasseyə – Albertin yanına getsin. Paul demişdi ki, lap əlacsız qalanda ona müraciət etsin. Amma sabaha qədər xəbər çıxmasa, mütləq gedəcək. Səhər açıldı. Saat ikiyəcən gözləyəcək, məktub gəlməsə, gedəcək. İki oldu. Yox, dördəcən gözləyəcək.

Saat beşdə artıq Qrose Frankfurterstrassedəydi...

Liftlə çıxmaq üçün qapısını çağırmağa qorxurdu. Yaxşısı budur, piyada qalxsın. Qapını ariq, görkəmindən laqeydlik yağan bir kişi açır. Azacıq tövşüyə-tövşüyə parolu deyir. Kişi soyuq, daha doğrusu, narazı baxışlarla onu təpədən-dırnağacan sözür:

- Sizi başa düşmürəm, – deyir.
- Axi siz cənab Albertsiniz...
- Nə olsun ki? Hamı bilir ki, burada Albert Şnayder adlı adam yaşayır.

Onların arasına qalın bir şübhə pərdəsi çəkilir.

- Paula görə gəlmisəm, – qız israr edir, – Paul Kramer...
- Tanımiram! – kişi qısa cavab verir.

İndi neyləsin? Məlum şeydir ki, kişi ona inanmır. Belə yerdə artıq hərəkətə yol vermək olmaz, yoxsa hər şey əldən gedər.

– Yox, yox onu tanımalısınız... – Ümidsiz-ümidsiz inad göstərir. – Mən onun bacısıyam, – tələsik əlavə edir, – yəqin, sizə demiş olar, adım da Kete Zeverindir. Allah haqqı, yalan danışmiram. Bir baxın, – səfər pasportunu göstərir. Kişi onu hələ də şübhəli-şübhəli sözür. Axırda deyir: – İçəri gəlin.

O qədər də rahat olmayan bir otağa keçirlər.

– Ancaq bəri başdan deyirəm ki, Paul Kramer adlı adam tanımiram. Sizi də ona görə içəri buraxdım ki, çox həyəcanlısınız.

Kete tələsə-tələsə danışmağa başlayır. Özünə inandırıcı görünən bütün təfərrüatları yada salır. Burada deyilmiş. Daha doğrusu, Paulun tapşırığı ilə Münhenə gedibmiş. Bacısı ilə sözləşibmiş ki, buraya – yəni Qrose Frankfurterstrasseyə xəbər göndərəcək. Kete də gözləyib, ancaq xəbər çıxmayıb. Qiza deyib ki, lap son ayaqda bu küçəyə gələ bilər. Elə indi də son ayaqdır. Əgər onun başına bir iş gəlməsəydi, qız indiyəcən məktub alardı...

Dedikləri həqiqətə oxşayır. Albert də xatırlayı ki, Paul ona bacısından danışmışdı. O da lap qəribə adamdır, nə dediyini başa düşmək olmur... Amma Albert hələ də şübhələnir və çalışır ki, ağızından artıq söz qaçırmamasın. İndi çox ehtiyatlı olmaq lazımdır.

— Burada Paul Kramer adlı adam olmayıb, — deyir, — çoxdan olmayıb. Bilmirəm, polisdən gəlibsiniz, yoxsa polis özü göndərib, fərqi yoxdur, mənə inanın, frölayın... — Ketenin kədər, ümidsizlik dolu gözlərinə baxır. — Əgər sizin o Paul teleqram göndərməyibsə, — lap ehtiyatla işarə edir, — deməli, ələ keçib. Axi səbəbsiz yerə gizlənməzlər... — Kişi qaşqabaqla, duruxa-duruxa, ancaq inamlı danışır.

Kete qorxusundan nə edəcəyini bilmir.

— Bir az da oturun, frölayın, — deyir Albert, — dincəlin. Bəlkə, polis o Paul Kramer deyirsiniz, nə deyirsiniz... onu özü tapa bildi... Ancaq mənə elə gəlir ki, ora da müraciət eləməyin mənası yoxdur. Yəqin, işləri indi lap çox olar...

Kete hiss edir ki, çox az danışan bu Albert dost adamdır, ancaq bunlardan başqa heç nə deyə bilməz və ya heç nə bilmir. Ya da demək istəmir... Ağilli, etibarlı adama oxşayır. Çox güman ki, düz deyir. Çox güman ki, Paul ələ keçib. Çox güman ki, nəsə var və onun harada olduğunu polisdən soruşmağa da dəyməz. Albertə təşəkkür edib çıxır.

Yağış yağır, ancaq buna baxmayaraq, Kete evə piyada qayıdır. Deməli, düşmənləri Paulu həbs edib və bunun da günahı Ketedədir. Kete olmasayıdı, həmin rüsvayçı məhkəmə də olmazdı. O olmasayıdı, Paul çoxdan qaçmışdı və indi də təhlükəsiz yerdəydi. Həssas instinkt Paula hər şeyi əvvəlcədən xəbər verirdi. Elə Oskar məsələsində də, qaçmaq məsələsində də... Zirzəmilərdə, həbsxanalarda nələr baş verdiyindən üstüörtülü danışındı. Deyirdi ki, Kete belə şeyi başa düşməz, təsəvvür edə bilməz. Yox, eləyə bilər, amma bunu istəmir. Bu barədə düşünəndə qəhər onu boğur...

Paulu azad etməlidir!

Yalnız bircə yol var. Albert ağızını açan kimi Kete başa düşmüştü ki, həmin yolla getməli olacaq. Çox iyrənc, murdar yoldur. Onunla getmək — rüsvay olmaq, alçalmaq deməkdir. Ancaq Paulu mütləq xilas etməlidir. Zofienburqa — Oskarın yanına getməlidir.

Görüşən kimi də nə üçün gəldiyini deyir. Sifəti tutulub. Hiss olunur ki, danışmağa çətinlik çəkir. Nəsə xahiş etmək onun üçün həmişə çətin olub. İndi də xahişi tələb kimi səslənir, az qala, ittihama oxşayır.

Oskar qaralır. Deməli, məhkəmədən sonra əziz-xələf qardaşı ilə yenə görüşüb. Məhkəməni vecinə almayıb. Gör Oskarı nə qədər alicənab hesab eləyir ki, onun öz düşməninə dar ayaqda kömək edəcəyinə inanır. Özü də necə düşmən...

Buna baxmayaraq, Ketenin xahişə gəlməsi ürəyincədir. Düşmənləri Keten – onun sevdiyi qadını intellektualizm məngənəsində boğublar. Əgər Oskar öz haqlı kin-küdürütini boğub, intellektualizm güruhunun başçısına mərhəmət göstərsə, onun bu hərəkəti qızı mücərrəd əqli mühakimələrin buxovundan azad edər. Bəli, Paul Krameri buraxdıracaq. O, Oskar üçün xırda adamdır və buna görə də əvəz çıxmayacaq, öz haqlı cəzasını almağa qoymayacaq...

Ancaq susur və fikirləşir: öz razılığını necə bildirsin ki, lap təsirli çıxsın? Kete isə bu sükütu başqa cür qiymətləndirir. Bilirdi ki, Oskar həmin dəqiqliq «hə» deməyəcək və o da çox şeydən keçəsi olacaq. Həyəcanını boğaraq titrək səslə deyir ki, bu məsələyə görə onun yanına gəlmək Kete üçün o qədər də asan olmadı, ancaq başqa yolu da yox idi. Qardaşı Paula çox borcludur və üstəlik də, indiki bədbəxtliyinin əsl səbəbkarıdır. Əgər o olmasayıd, Paul Berlindən vaxtında çıxb gedərdi. Onu Kete saxlayıb. Onun məsləhəti lazım imiş...

Oskarin qalın, qara qaşları çatılır. Deməli, əziz-xələf qardaşı ilə yenə canbir qəlbədə olublar.

– Əgər sənə məsləhət lazım idisə, niyə mənim yanımı gəlmirdin? – deyir.

Kete qətiyyətlə cavab verir:

– Çünkü söhbət sənin barəndəydi. Əgər elə vacibdirsə, deyim: mən hamiləyəm...

Kete acı bir sevinclə görür ki, Oskarin – peyğəmbərin sifəti heyrətdən səfəh görkəm alır. Ancaq tez də dəyişir, işıqlanır, sadəlövh bir uşaq sevinci ilə alışib-yanır.

Kete özü ilə bacara bilmir, bu dəyişikliyi görən kimi keçmişin vurğunluq hissələri təzədən baş qaldırır. Oskar

bunu görür və qızın nə üçün narahat olduğunu hələ də başa düşmür.

– Bəs nə üçün qardaşınla məsləhətləşirdin? – məzəm-mətlə soruşur və eyni zamanda da bic-bic gülümsəyir.  
 – Bəlkə, elə bilibsən, uşağa sahib durmaram? Bunu heç ağlıma da gətirmirəm. Əksinə, çox şadam ki, uşağımız olacaq. Məlum məsələdir ki, indi evlənmək lazımdır. Özü də təcili. Elə bu dəqiqə... Lap görünməmiş toy olacaq. Hər şey qaydasında olsa, şəxsən Hitler də gələcək. Bəs sən özün sevinmirsən?

Keteyə yaxınlaşır, əlini onun çıyninə qoyur, dolu sıfəti, qalın qasıları altından qaynayan mavi gözləri qızın tərəf əylir.

Kete titrəyir, özünü itirir. Oskarın bu saf uşaq sevinci qızın üstün gəlir, onunla heç cür bacara bilmir. Bütün sıfəti, bütün varlığı bu cür sevincə bələnən ikinci adam tanımır. Hiss edir ki, bir vaxt ağlığını başından çıxaran o köhnə hissələr təzədən baş qaldırır. Özü ilə mübarizəyə başlayır. Təzədən onların sehrinə düşmək istəmir...

Qəfil bir ağrı onu ayıldır. Oskarın barmağında par-par yanan iyrənc üzükdür, çıynını deşir. Xətrinə dəyməmək üçün ehtiyatla geri çəkilir.

– Əlbəttə, sevinirəm, – deyir. – Ancaq qorxuram. Nə qədər ki, Paul oradadır, rahat ola bilmərəm...

– Boş şeydir, – Oskar inamlı dillənir, – bu barədə narahat olma. Qardaşının işini yoluna qoyaram.

Qızın çıyıləri ağır bir yükdən azad olmuş kimi enib-qalxır. Yaman yorulub, lap heydən düşüb. Axi çox əziyyət çəkdi...

Oskar onun üzünə baxır, mehriban bir qayğışılıklə deyir:

– Xahiş edirəm, sən qarışma, özüm məşğul olaram. Belə vəziyyətdə sənə həyəcanlanmaq yaramaz. Xahiş edirəm, Kete, özünə fikir ver.

Bir az keçəndən sonra təbəssümlə, nəvaziş qarışqı bir sərtliliklə deyir:

– Bura bax, Kete, indi sözün nədir? Bəlkə, bundan sonra açarı verəsən?!

Bu mübahisə aralarında çoxdan gedir. Oskar qızın qaldığı mənzilin açarını istəyir. Ancaq Kete razi olmur. Ona elə gəlir ki, açarla bərabər özünü də Oskarın ixtiyarına verir.

İndisə başını tərpədir. Çünkü başqa çarəsi yoxdur. Açırı verməlidir.

Oskar «Kolumbiya»ya zəng vurub qərargah rəisi Proelli istədi. Düzdür, ondan nəsə xahiş eləmək istəmirdi, amma Paulu xilas etmək üçün başqa yol da görmürdü.

Proell özünü həmişəki kimi şən göstərdi. Ancaq əslində, Oskarın zəng vurdugunu eşidəndə həyəcanlanmışdı. Bu təlxəyə münasibəti heç özünə də aydın deyildi. Yenə də kədərlə həmin axşamı xatırladı. Oskar, doğrudan da, onun ürəyini oxudu. Elə həmin gündən də peyğəmbərlə haqq-hesabı çürütməyə çalışırı. Akademiyani Führerə özü xatıralatdı, maarif nazirinə şəxsən özü zəng vurdur və onun özü göstəriş verməsəydi, çox çətin ki, Heydelberqdə ona təntənəli surətdə fəxri ad vermek barədə düşünən tapılıydi. İndi də Oskarın şəxsən gəlib nəsə xahiş etməsi Proellin ürəyindəndi.

– Rəqibinizin yamanlığına yaxşılıqla cavab verməkdə çox nəcib iş görürsünüz, əzizim, – cir səslə dilləndi, – qoca Proell bu işdə sizə böyük məmnuniyyətlə kömək edər. İndi sizin o... adı nədir? – Hə, Paul Kramerin işini gətirdib baxaram. Əgər elə bir ciddi şey yoxdursa, buraxarıq çıxb gedər.

– Təşəkkür edirəm, cənab rəis.

– Buyurun, partayqenosse, nə böyük iş gördüm ki?!

Proell «təhlükəsizlik tədbirləri»ni Tsinzdorfa tapşırıdı:

– Bura bax, oğul bala, – dedi, – Paul Kramer adlı bir nəfəri tutmuşuq. Elə ciddi şey yoxdursa, həmin qoçağı buraxaq getsin. Görkəmlı bir partiya üzvü xahiş edib. Mənə elə gəlir ki, indi onun kimi ziyalılar yanmış kibrit çöpü təki zərərsizdir.

Tsinzdorf məsələnin nə yerdə olduğunu o dəqiqə başa düşdü. Əlbəttə, həmin görkəmlı partiya üzvü Oskar Lautenzakdi. Deməli, Paulu Lautenzakin məşuqəsi ilə bir yerdə görəndə ürəyinə damanlar düz çıxdı. Deməli, «yeznə-qayın»ın arası düzəlib. Deməli, Krameri həbs etməklə, ona elə kobud məktub yazmış Oskarın quyuğunu istədiyindən də çox basıb. Tsinzdorf belə qisməti əldən buraxan oğullardan deyildi.

– Əlbəttə, siz haqlısınız, şef, – dedi, – elə təhlükəli adam deyil. Ancaq görkəmlı bir partiya üzvü onun azad

olunmasını xahiş edirsə, digər görkəmli bir partiya üzvü də əksini xahiş edir, – deyə sırtıq bir təbəssümlə, inamlı Proellin çəhrayı sifətinə baxdı. Bu görkəmli partiya üzvünün kim olduğunu soruşturmağa daha ehtiyac qalmadı.

Proell öz Ulrixini yaxşı tanır, onun çox lovğa, eyş-işrət həvəskarı olduğunu bildirdi.

– Oskarın partiya qarşısındaki xidmətləri səninkindən çoxdur, oğul bala, – dedi, – bir yaxşı-yaxşı fikirləş.

– Ancaq mən ondan yaraşlılıyam, şef, – Tsinzendorf etiraz etdi. – Elə deyil?

Proell susaraq qonur, hiyləgər gözlərini ona dikdi, əlindəki karandaşın arxa tərəfini yavaş-yavaş dəyirmi, daz kəlləsinə vurmağa başladı. Nəsə fikirləşəndə hərdən belə eləyərdi.

– Bu Lautenzak lap iyrəncidir, – Tsinzendorf sözünə davam etdi. – Çox yuxarırlara dırmaşlığından tər iyi verir. Mən daha dözə bilmirəm. Siz də dözə bilməzsınız, şef. Heç bilmirəm, nə üçün bu ərköyün nadanın hər şıltəqlığına dözürər?!

– Bu ərköyün cahilə nə qədər borclusən? – Proell karandaşı hələ də daz kəlləsinə vura-vura soruşdu.

– Deyəsən, otuz minə qədərdir, – Tsinzendorf laqeydliklə cavab verdi.

– Oskar Lautenzak kimi xidmətləri çox olan bir adama belə kiçik yaxşılığı eleməmək pis çıxar. Gərək əlimizdə əsas olsun.

– Elə isə icazə verin, onun işini sizə göstərim. Orada nə yazıldığı yaxşı yadımda deyil, ancaq deyəsən, cəncəl işdir. Bir də ki adam qəsdən göz yummasa, orada istənilən qədər əsas tapa bilər. Yeri gəlmışkən, mənim şəxsi-qərəzliyim bir yana, partiyanın özü də Zofienburq qəsrinin sahibinə qulaqburması verməyin tərəfdarıdır. O, həddini çox aşış. Əgər qədim xristianlar kimi «mərhəmət» xəstəliyinə tutulubsa, öz işidir, qoy tutulsun. Ancaq partiyadan da bunu tələb etmək – həyasızlıqdır. Mən Paul Kramerin azad edilməsinin əleyhinəyəm, – işgüzər bir görkəmələ sözünü bitirdi.

– Sən nə yaman alicənab imişsən, partaygenosse, – deyən Proell, Tsinzendorfun qərəzini başa düşdü. Ancaq ona elə gəldi ki, əslində, bu dəlillər də mənasız deyil. Oskar

Lautenzak, doğrudan da, cızığından çıxmışdı. Axi kiminsə ürəyini yaxşı-pis oxuya bilmək hələ o demək deyildi ki, burnunu hər yerə soxa bilərsən. Proell haqq-hesabını bilən adamdı, onun borcunu qaytarmaq istəyirdi. Buna görə də qərara aldı ki, nəyin bahasına olursa olsun, akademiyani açdırmaq lazımdır. Qoy Lautenzak nə qədər istəyir, elmlə məşğul olsun. Ancaq Proell bu təhlükəli adamı siyasetə qarışmağa qoymayacaq. Və siyaset də Paul Kramerdən başlayırdı...

– Çox sağ ol, mənim gözəl mələyim, – dedi, – öz fikrini çox aydın dedin. Get Kramerin işini gətir.

Oskar Heydelberqdəki təntənəli mərasim üçün sifariş verdiyi paltarları yoxlayırdı. Onları dərzi Vayts tikirdi. Gen, uzun, qara mantiya çox ləyaqətli, möhtəşəm görünürdü. Yaxasındaki büzməli haşiyələr, başındakı dördkünc beret Oskara xüsusi bir əzəmət verirdi. Dərzi Vaytsın usta əlləri mantianının qırışlarını sığallayanda, peyğəmbər iftixarla güzgüyə baxırdı.

– Bax buna mantiya deyərəm, – Vayts sevinirdi. – Əsl doktor mantiyasıdır. Cənab doktoru heykələ bənzədir. Cənab doktor gərk bu görkəmdə özüne büst sifariş versin.

Dil boğaza qoymayan Vayts sonra dedi ki, yeni Reyxin, dahi adamları belə layiqincə qiymətləndirdiyinə çox sevinir. Cənab doktor böyük adamdır və Vayts da bunu yaxşı bilir. Onun özü də insanları tanımaqda mahirdir və bu baxımdan bir az da cənab doktorun özünə oxşayır. Müştərilər sifariş verdikləri paltarı yoxlayanda, geyinib-soyunanda, bircə anlığa tuman-köynəkdə qalanda, hamisinin iç üzü görünür. Bundan əlavə, həmin cənablar həm də çox çərənləyirlər. Bilirlər ki, Vayts səbirlə adamdır, ona görə də ağıllarına gələni sayıqlayırlar. Məsələn, bu yaxınlarda Reyxin keçmiş kansleri göy kostyumunu yoxlayarkən bu kabinetdə, tuman-köynəkdə elə şeylər danışındı ki, adamın qanı quruyurdu. Deyirdi ki, indiki nazirlər iyrənc küçə uşaqlarıdır. Hədələyirdi ki, daha dözə bilmir, tezliklə həmin dəstəni darmadağın edəcək. Elə qışqırırdı ki, bütün dərzixana eşidirdi...

Oskar nifrətlə dodaqlarını salladı. Bu mənasız, zəif, sönük söyüşlər bir daha sübut edirdi ki, kübarların kitabı

bağlanıb. Nə qədər ucadan qışqırsalar da, səsləri uzağa getmirdi. Ona görə də dərzi Vaytsın paltar yoxlanılan kabinetində əsib-coşurdular. Ancaq o, yəni Oskar Lautenzak çırqban Heydelberq qəsrində başları üzərində bayraqlar dalgalanan tələbələrə öz dünyagörüşünü bəyan edəcək! Dodaqlarında təşəxxüs, nifrət dolu bir təbəssüm, xumarlana-xumarlana güzgүyə baxdı... Qəflətən ağlına bir fikir gəldi. Bəs Ketenin açarını nədən ötrü almışdı? Təzə libasını mütləq ona göstərəcək. Heydelberqə getməmişdən əvvəl qızı heyrətə salacaq...

Xəbər gətirdilər ki, cənab qərargah rəisi Proell onu telefon'a çağırır. Paul Kramer haqqındaki o cansızıcı söhbətdən sonra Oskar həmin əhvalat barədə heç düşünməmişdi. «Deməli, həll olunub, – dəstəyi götürənə qədər ürəyindən keçirdi, – yaxşı ki, Proell bu gün xəbər verdi. Gedib Ketenin də arxayıñ edərəm».

– Büyük məmənnuniyyətlə sizə kömək etmək istəyirdim, partaygenosse, – Proellin cir səsi eşidildi, – ancaq sizin o Paul Kramerin işini gətirəndə gördüm ki, üst-üstə tikilmiş kağızlar bizim Hermanın qarnı boydadır. Sizin məhkəmədən əlavə, partiyanın özünün də onunla haqq-hesabı varmış. Özü də əməlli-başlı haqq-hesab... Sizin kimi böyük bir adam xahiş etmiş olsa da, onu belə tezliklə buraxa bilmərəm. Ümumi maraq şəxsi maraqdan üstün olmalıdır. Başqa bir qulluğunuz olsa, mən həmişə hazırlam, əzizim. Sizə borclu olduğumu unutmamışam. Fəxri doktor rütbəsi bu sahədə ilk addımdır. Adolfu bir az da sıxacağam ki, Zofienburqdə heyran olduğumuz o gözəl kürsüdə adilsanlı bir adam otursun. Bu barədə mənə arxayıñ ola bilərsiniz. Sizə Heydelberqdə müvəffəqiyyətlər arzulayıram.

Oskarın rəngi saralır. Deməli, Paulu buraxmaq istəmirlər. Bu da kübarların növbəti məkrli oyunudur. Mirvari məsələsində olduğu kimi, yenə də əcلاfığa, alçaqlığa əl atıblar. O it oğlu it – yəni Proell əvvəlcə söz verdi, indi də deyir ki, işlər şuluqdur. Məsslə aydınlaşdır. Axi birinci dəfə bu xahişlə Proellə müraciət edəndə ürəyinə nəsə dammışdı. Az qalır hirsindən dili tutula.

– Fürerdən mənim barəmdə xahiş etmək istədiyiniz üçün təşəkkür edirəm, cənab rəis! – Onun səsində amansız bir təkəbbür hiss olunur. – Ancaq rica edirəm, zəhmət

çəkməyəsiniz, Fürer özümə də söz verib. Bu kifayətdir. Mən partiyaya mükafat üçün deyil, ümumi işimizin xatırınə kömək etmişəm. Mənim sənətim elə sənətdir ki, onunla mükafat xatırınə məşğul olmaq yaramaz.

— Aydındır, aydındır, — dəstəkdən Proellin cir səsi eşidilir, — *L'art pour l'art...*<sup>1</sup> Fil sümüyündən tikilmiş qüllə... «Qızıl qolbağı mənə vermə»... və sair və ilaxır... Amma mən bunu pis mənada demədim. Adolf elə adamdır ki, onu bir az sıxmaq lazımdır. Yaxşı, salamat qalın. Sizə müvəffəqiyətlər!

İkisi də dəstəyi asır. Oskar oturur. Ürəyi çırpinır, nəfəsi tutulur. Bir az sakit danışmaq üçün çox güc sərf eləməli oldu. Özü də Ketenin yanına getmək istəyirdi... Açıarı çıxarıb, kədərlə ona baxır. Qızı öz hörmətinindən, öz qüdrətinindən o qədər danışub ki! Qəzetlər də Heydelberq mərasimi haqqında xəbərlərlə dolu... Ancaq məlum olur ki, Paul Kramerı azad etdirmək kimi adicə bir işin öhdəsindən gələ bilmir.

Proell eclaflın biridir və Oskardan da zəhləsi gedir. Amma telefonda çox mehriban danışmışdı. Heyif ki, Hans-yörq yox idi, yoxsa bu işə pəl vuranı öyrənərdi. Ancaq Hansyörq yenə də çıxıb getmişdi. Özü də Parisə. Yox, Hansyörq lazım deyil. Özü hər şeyi ayırd edir, tükü tükdən seçməyi bacarıır. Hamisini eləyən Tsinzendorfdur. Proelli Tsinzdorf qızışdırıb. Sonra birləşib belə firıldağə əl atıblar.

Ancaq kübarlar yenə də yanılıb. Oskar da sakit oturan, özünü ayağa verən deyil. Əgər Keteyə qardaşını azad etdirməyə söz veribsə, deməli, elətdirəcək. Və o dəqiqə də necə elətdirəcəyini bilir. Başqası üçün Proelldən o yana yol yoxdur. Ancaq onun üçün – yəni Oskar Lautenzak üçün var.

Kanslerin qəbul otağına zəng vurur.

Fürer Berlində yoxdur. Bir neçə günlüyü Brextesqadendəki malikanəsinə çekilib.

Eybi yoxdur. Heydelberqə hələ cümə günü gedəcək. Brextesqadenə uçmağa vaxt var. Paul Kramerin işini axıra çatdıracaq. Özü də Heydelberqə getməmişdən qabaq...

Kansler «Berghof» adlanan malikanəsində bikarçılıqla məşğul idi. Çox şeyi götür-qoy etməli, qəti qərar çıxarmalıdır. Belə işdən də xoşu gəlmirdi...

<sup>1</sup> Sənət sənət üçündür. (fr.)

Onu hakimiyətə iki dəstə gətirmişdi və indi də hərəsi bir tərəfə çəkirdi. «Kübarlar»dan ibarət olan balaca dəstə və özünün «köhnə döyüşçüləri»ndən ibarət böyük dəstə. Sonuncular avantüristlərdi və Führer də onları «xalq» adlandırdı. Xalq Führerin vəd elədiyi sosial inqilabı tələb eləyir, on minlərlə «köhnə döyüşçü» yağılı yer, gelirlili vəzifə istəyirdi. Ancaq bu gelirlili vəzifələri kübarlar böldürdü və onlar da çox hiyləgər, tərsdirər, «köhnə döyüşçü»ləri bostana yaxın buraxmaq istəmirdilər. Aristokratları əsas vəzifələrdən uzaqlaşdırmaq da olmazdı, çünki partyanın buna hələlik gücü çatmadı. Onların arxasında dayanan Hindenburqun – Reixin prezidentinin nüfuzu Hitlerindən böyükdü. Üstəlik də, kübarlara hörmət hissi kanslerin qanında vardi. Nifrətinə baxmayaraq, onlara heyrandı. Kübarların özlərinə inanması, sərbəstliyi, təkəbbürü onu valeh edirdi.

Məsələn, elə qoca feldmarşalın özü. Hitlerin ondan heç xoşu gəlmir. Qoca əlində əsa onun qarşısında dayanıb, sanki, quyudan çıxan bir səslə «Belə olmaz, cənab Hitler», – deyəndə Führer özü ilə bacarmır, ona elə gəlir ki, yenə uşaqdır, atasının qabağında dayanıb. Bu yaxınlarda yenə bir hadisə oldu, yadına düşəndə hələ də qanı qaralarıldı. Potsdam kilsəsindəki mərasim zamanı qoca marşal Hoyentsollerlərin qəbrini ziyarət etmək üçün zirzəmiyə düşdü. Hitler onunla gedə bilməzdi, çünki kübar nəslindən deyildi. Yuxarıda qalıb, kilsəyə toplaşmış adamlar qarşısında nitq söylədi və çox da gözəl danişdi. Ancaq buna baxmayaraq, müvəffəqiyyət prezidentin tərəfində qaldı və nəhəng, əzəmətli marşal şəstlə çıxış qapısına tərəf gedəndə Hitler də suyu süzülə-süzülə onun yanınca addımladı.

Bundan əlavə, təəssüf ki, kübarların da tələblərinin çoxu haqlıdır. Məsələn, deyirlər ki, yüksək vəzifəyə qoymuş bir neçə adamı rədd eləsin, çünki özlərini çox pis aparırlar. Düzünə qalsa, həmin dostları ilə öyünə bilməz. Digər tərəfdən də Führer sədaqəti böyük şərəf hesab eləyir və dostları deyəndə ki, müxalifətçi kübarları konslagerə göndərmək lazımdır, sözlərindən çıxa bilmir...

Ah, bütün günü götür-qoy etməkdən lap cana doyub. Elə buna görə də qaçıb «Berghof»a gəlib. Dincəlmək istəyir. Ancaq yenə də ona rahatlıq vermirər. Bir tərəfdən Kaderayt, Borenklau kimilər, digər tərəfdən də öz adamları

– Proell, Qörinq onunla nə barədəsə təcili danışmaq istəyirlər. Ancaq Hitler istəmir. Heç olmasa, bu bir neçə günü lənətə gəlmış siyasətdən uzaq olar...

İndi də qasqabağını sallayıb, «Berghof»da oturub. Filmlərə, şəkilli jurnallara baxır, heç kəslə görüşmür. Düzünə qalsa, yaman darixir.

Ona görə də partaygenosse Lautenzakin gəldiyini eşi-dəndə dərindən nəfəs alır. Axır ki, arzuladığı adam gəlib çıxır. Lautenzak onu dövlət, partiya işlərilə yormayacaq. Onunla böyük əməllərdən, daxili səsdən, taledən və buna bənzər ağıllı şeylərdən danışmaq olar.

– Əsl kişi söhbəti eləmək üçün lap vaxtında gəlibsiniz, – deyə dümağ, kobud əllərile Lautenzakin dümağ, kobud əllərini sıxır. – Sonra da sözünə davam edərək deyir ki, Okkultizm Elmlər Akademiyasını unutmayıb; bura gəlməmişdən qabaq Proellə ciddi söhbətləri olub, Oskar lazımi rütbəni alan kimi yaradılacaq.

– Mən sırli elmləri Makedoniyalı İskəndərdən, Sezardan, Vallensteindən az qiymətləndirmirəm, – dedi. – Öz «mən»inin daxili aləminə varmağın, orada gördüğünü necə varsa dərk etməyin, bütün bunların hamısını üümü-miləşdirməyin sevincini də, çətinliyini də özüm dadmışam. İşıqlı dünyaya gedən yol daşlı-kəsəklidir. Ancaq onu mütləq keçmək lazımdır. Daxili səs elə bir özüldür ki, əsl alman partyanın, Faterləndin gələcəyini onun üstündə qurur.

Hitler gözlərini uzaq bir nöqtəyə dikdi. Xeyli keçəndən sonra xüsusi bir vurğu ilə, mənali-mənali əlavə etdi:

– Elə buna görə də tənhalığa çəkilmişəm, partaygenosse. Öz daxili səsimin nə vaxt dilə gələcəyini gözləyirəm.

Bunu deyib, Oskarin gözlərinin içində baxdı.

Oskarin qəlbindən şirin bir gizilti keçdi. Son sözlərin mənası gün kimi ayındı: Hitler gözləyirdi ki, Oskar onun – yəni Fürerin daxili səsini dilləndirsən, Oskar «görmək»də ona kömək eləsin.

Oskarsa bu böyük əmələ hazır gəlməyib. İndi formada deyil, öz xırda qayğıları ilə yüklenib. Həmişəki sırtiq inamından da əsər-əlamət yoxdur. Qorxur ki, bu vəzifənin öhdəsindən gələ bilməyə. Ancaq belə gözəl fürsəti də buraxmaq olmaz. Yox, riskə getməlidir, çalışmalıdır...

Gözlərini yumur, açır, bir də yumur. Füreri sərbəst dayanmağa məcbur etmək lazım deyil. Onsuz da, müqavimət göstərmir. Düzdür, qarşısındaki məşhur şəxsiyyət ondan böyük adamdır, ancaq ikisi də qohumdur, eyni kökdəndir və buna görə də bir-birini sözsüz başa düşürlər.

Oskar bütün maneələri, mənəmliyi özündən uzaqlaşdırmağa çalışır. Və bəxti gətirir. Hiss edir ki, hamısı bir-bir yox olur və o nazik pərdə yavaş-yavaş yırtılır. Oskar «görür». Görür ki, Hitler küberlərə nifrət edir, onlardan qorxur, onlara hörmət bəsləyir, onların dediyinə qulaq asmaq istəyir, onların arasında birinci olmaq həvəsi ilə alışib-yanır. Görür ki, Hitler bir tərəfdən öz cinayət yoldaşlarına sadıq qalmaq istəyir, digər tərəfdən də ürəyində gizli bir arzu baş qaldırır ki, bu quldur dəstəsini başından eləsin. Görür ki, Hitlerin daxili aləmi onunkundan da vəhşidir, təhlükəlidir və sevinir ki, onu düşündürən məsələlər Hitleri də düşünür.

Böyük bir ehtiram hissilə, duruxa-duruxa, müəmmalı-müəmmali, ancaq inamlı danışmağa başlayır. Deyir ki, Hitlerin qarşısında çox çətin bir vəzifə durur. Daha doğrusu, barışması mümkün olmayan şeyləri barışdırmalıdır. Partiyanın əsgərlərini də, tamahkar küberləri da razı salmalıdır. Çünkü sonuncuların da xidməti az olmayıb.

— Deməli, sürüyə toxunmadan canavarları doyurmalısınız, mayn Fürer, — deyir və cəsarətlə, inamlı əlavə edir. — Qəlbinizin də bir hissəsini canavarlara vermisiniz... — Diq-qətlə Füreri sözür. — Düz deyirəm? — Onun səsində ürkək bir təntənə var.

— Bəli, əziz Lautenzak, — Hitler fikirli-fikirli təsdiq edir, — düz deyirsiniz. Mənim mübarizəm tələb edir ki, gərək hər tərəfi yarğan olan dar ciğirlə gedəsən. Sağında da, solunda da dərin-dərin uçurumlar ağızını açıb əsnəyir... — Sonra da özünə xas olmayan bir tərzdə gözlərini qayıır, yavaşdan deyir. — Bəlkə də, canavar məsələsində haqlısınız. Bəlkə də, qəlbimin bir hissəsini o canavarlara vermişəm.

Oskar çox incə məsələlərə toxunmuşdu. Ancaq geri durmaq da olmazdı. Fürerin qəlbində baş qaldıran arzular, xəyallar dalgalana-dalgalana Oskarın gözlərinə axdı. Bildi ki, Fürer məsləhət umur. Bildi ki, nə demək lazımdır. Ehtiylatla sözə başladı:

– Həddən artıq çılgın olan dostlarınıza qulaq asıb, vaxtı çatmayan məsələlər barədə qərar çıxarmayıñ, mayn Führer. Öz daxili səsiniz dilə gələnə kimi gözləyin. Sonra da... – O, sözünü bitirmədi.

– Gözləmək... Gözləmək... – Hitlerin səsində qeyri-adı bir titrəyiş, xəyalpərvərlik duyulurdu. Ancaq xəyalına gətirdiyi şeylər çox təhlükəlidid. Elə güclü tufan qoparmalı idi ki, bu barədə fikirləşəndə özü də qorxurdu. – Gözləmək... Gözləmək... – yenə də qəzəblə, xəyalala dala-dala təkrar etdi. – Daxili səs dilə gələnə kimi gözləmək! Bəs sonra?

– Sonra da zərbə endirmək! – Oskar fürsəti əldən verməyib, müəmmalı-müəmmalı, asta-asta təlqin etməyə başladı.

Oskarın sözləri Fürerin beyninə batdı.

– Sonra da zərbə endirmək... – Führer təkrar etdi.

– Sonra da baş kəsmək... – Xəyalala daldı. – Çoxlu baş kəsmək... Özü də kimin olduğuna fikir verməmək... Ya dostun olsun, ya da düşmənin... Daxili səs dilə gələndə başlar kəsilməlidir. Düzdür... Düzdür... Yaxşı gördünüz, yaxşı dediniz, partaygenosse...

Oskar əlini qeyri-ixtiyari bir az geri çəkdi, sanki, nədənsə qorundu. Büyük hörmət bəslədiyi bu adamın qəlbindəki çılgınlıq, od-alov onu vahimələndirdi. Oradakı vəhşilik, zülmət gördüyüündən də, dediyindən də, təlqin etmək istədiyindən də çoxdu.

Führer xəyaldan ayrıldı. Daxili səsinə inandığı bir adam onun ürəyindən keçənləri təsdiq etmişdi. Deməli, o – yəni Hitler çıxardığı qərarları təxirə salmaqda, gözləməkdə haqlı imiş. Bu, Fürerin arzularına tam uyğun gəlirdi. Səhərdən bəri fikirli, müəmmalı görünən sıfəti birdən-birə işiqlandı...

İndi Oskara nəvaziş göstərir. Qolunu onun boynuna keçirib gəzişməyə başlayır. «Berghof» malikanəsi işıqlı, yaraşıqlı binadır. Büyük pəncərələrindən başı qarlı uca dağlar görünür. «Berghof»da da Zofienburqdakı kimi müəmmalı, müasir cihazlar çoxdur. Kansler onlardan bir neçəsini öz peyğəmbərinə göstərir. Burada mürəkkəb filmçəkən cihazlardan, radio qurğularından, diktofonlardan əlavə, məharətlə düzəldilmiş həyəcan signalları, liftlər, kansleri düşmənlərindən xilas etmək üçün birbaşa qayaların arasına gedən yeraltı yollar var.

Fürer bunların hamısını fəxrlə öz peyğəmbərinə göstərir. Bəli, Oskarı özünə yaxın adam hesab eləyir.

Oskar başa düşür ki, buraya gəlməkdə düz iş görüb. Hiss edir ki, xahişini deməyin vaxtı çatıb.

Özü ilə Fürer arasındaki oxşar cəhətlərdən təvazökarlıqla danışmağa başlayır. Deyir ki, o da bəzən dostlarının çılgınlığından əzab çəkir. Məsələn, biri iki-üç ay bundan qabaq onu, yəni Oskarı kobudluqla təhqir edən adamı həbsxanaya salıb. Söhbət Paul Kramer adlı bir şəxsden gedir. Çox güman ki, məhkəmənin gedişi Fürerin yadindadır. Ancaq Oskara elə gəlir ki, həmin oğlanı türməyə salmaq çox ucuz, mənasız, materialist bir qisas növüdür. Oskar onu daha da alçaltmaq istəyir. İstəyir ki, Paulu azad etdirsin, Fürerin yaratdığı yeni Almanıyanın geniş mənəvi dünyasında onunla döş-döşə gəlsin. Oskar öz düşmənini cismən deyil, mənənə əzmək istəyir.

Hitlerin uzun, dik, üçkünc burnu qırışdı. Deyəsən, partaygenossenin dedikləri onu açmadı. Qisasın mahiyyəti haqqında Fürerin öz mülahizələri vardi.

– İntiqam almaq arzusu alman mənəviyyatını səciyyələndirən əsas əlamətlərdən biridir, – dedi, – «Nibelunqlar nəğməsi»ni xatırlayın, partaygenosse. Həyatı intiqam hissi ilə dolu olan böyük Vaqneri yada salın. Mənim də boynuma intiqam almaq vəzifəsi qoyulub. Özü də layiqli, dəhşətli bir intiqam... Tale mənə tarixin təkərini düzəltməyi tapşırıb. Onu əvvəlcə Fransa İngiləbi, sonra da bolşeviklər əyri yola salıb. Dünya arxayı ola bilər: mən bu vəzifəni layiqincə yerinə yetirəcəyəm!

Onun gözləri yenə də dəhşətlə parıldadı. Oskarı heyrət, qorxu bürüdü. Oskarın yalnız «görmək» istədədi vardi. Ancaq qarşısındaki adamın həm «görmək» istədədi, həm də yumruğu vardi. Bircə dəfə istəməsi kifayətdi, bugünkü xəyalı sabah həqiqətə çevrilə bilərdi.

– Biz bu qanlı qisası fransızlar, ruslar təki üzdən deyil, əsl alman kimi kökündən alacağlı! – Hitler sözünə davam etdi.

– Başlar kəsiləcək... – Yenə xəyala daldı. – Özü də çox... Onlarındakindən çox... Böyük-böyük ehramlar qalanacaq... – Son sözləri, az qala, piçılı ilə, ancaq birnəfəsə dedi.

İndi gözlərini bir nöqtəyə zilləyərək qətiyyətlə, hərisliklə baxırdı.

Oskarın rəngi saraldı. Demək olar ki, qeyri-ixtiyari bir addım geri çekildi. Çözelədiyi çılgınlıq, deyəsən, həddini aşırdı... Bu, Oskarı həm sevindirdi, həm də qorxutdu. Yenə başı hərləndi. Üşaq vaxtı hersoq malikanəsinin hasarının üstü ilə gedərkən keçirdiyi hissələr təzədən baş qaldırmışdı. Ayağının altına baxa-baxa irəliləyir, qorxa-qorxa ayağını bir çıxıntıdan o birinə qoyur və belə qorxulu yerdən gedə bildiyi üçün sevinirdi...

Hitler öz arzusunun Lautenzaka necə təsir etdiyini gördü və sevindi. Təzədən mehribanlaşdı, zarafata başladı:

— Sizin işiniz asandır, əziz Lautenzak, — dedi, — çünkü öz qisasınızı ideya mübarizəsi ilə ala bilirsınız. Kaş mən də bunu bacara biləydim.

Onun daxili aləmini görə bildiyi üçün Oskar Führərə təşəkkür etdi. Səsi əvvəlcə bir az boğuq çıxdı. Ancaq getdikcə ilhamı geldi. Əsl almanın səciyyələndirən intiqam hissini belə obrazlı, təsirli sözlərlə ifadə etdiyini üçün Hitleri təriflədi. Sonra da onun sözlərini «öz dilinə çevirib» dedi ki, alman ruhundakı dağıtmaq qüdrəti quruculuq qüdrətin-dən heç də az yaradıcı deyil. Hər bir alman öz düşmənini ayaqları altına salıb tapdalayarkən aldığı nəşə, az qala, ona yaradıcılıq qüdrəti bəxş edir.

— Görürəm ki, məni başa düşdünüz, — Hitler də onu təriflədi. — İstəyirəm, sizin o... adı nədir?... Hə, Krameri azad etdirəm. — Hitler söhbətə yekun vuraraq, qeyd dəftərçəsinə nəsə yazdı. — Əziz Lautenzak, arzu edirəm ki, bu qisasınızdan istədiyiniz kimi zövq ala biləsiniz.

Oskar, Führerin malikanəsindən çox razi çıxdı. Keteyə telegram vurdu: «Führer göstəriş verdi ki, Kramer buraxılsın». Özü də sevinc içində Heydelberqə yola düşdü.

Doktor Kaderaytin iri gövdəsi Proellin «Kolumbiya-hauz»dakı dar kabinetinə, sanki, sıqmırıldı. Adəti üzrə, gəzinməyə başlayanda o dəqiqə divara dirənir və hər dəfə də qayıdır, təzədən o balaca stula oturmmalı olurdu. Ancaq buna baxmayaraq, özünün də xəbəri olmadan tez-tez ayağa qalxırıdı. Çünkü özünü, adəti üzrə, çox şən, laqeyd göstərsə də, bərk əsəbi idi.

Proell maraqla qulaq asındı. Ancaq ürəyi öz şturnanlarının yanındaydı. Bilirdi ki, bu muzdlu əsgərlərlə

kübarların arasındaki mütləq ölüm-dirim mübarizəsində onunla Kaderayt ayrı-ayrı cəbhələrdə vuruşacaqlar. Lakin bununla belə, Kaderayta rəğbəti vardi. Proellin özü də kübar nəslindəndi və onun tərbiyəsini almışdı. Ona görə də Kaderayt öz partaygenosselərindən üstün tuturdu.

Hər halda, belə nəhəng adamı boş yerə incitmək səfəhlikdir. Artıq bir neçə dəfə incitmişdilər. Yenə nə «həqarət»dir ki, Kaderayt artıq üçüncü dəfə işarə vurur? Kaderayt özünü elə aparırkı ki, guya, Proellin ondan xəbəri var. Ancaq əslində, rəis heç nə bilmirdi. Axırda dözməyiib özündən soruşdu.

Məlum oldu ki, doktor Kaderayt cənab Hitlerlə son dərəcə vacib olan bəzi iqtisadi məsələlər, silahlanma barədə danışmaq istəyib, ancaq cənab kanslerin onu qəbul etməyə vaxtı olmayıb. Əlbəttə, cənab Hitler həmin gün cənab Lautenzak üçün də vaxt tapmasaydı, doktor Kaderayt heç vaxt inciməzdi.

— Yaxşı başa düşürəm ki, minillikdə Reyx üçün okkulturnist elmlər lazımdır. — Kaderayt dedi. — Amma mənə elə gəlir ki, qarşidan gələn növbəti on il üçün iqtisadiyyat, silahlanma məsələsi daha vacibdir. Əgər cənab Hitler yalnız Oskar Lautenzak üçün vaxt tapa bilirsə, deməli, mən, çox təəssüf ki, öz işlərimi onun başı üzərindən cənab prezidentlə yoluna qoyası olacağam.

— Görürsünüz ki, mən özüm də *bouche be 'ante*<sup>1</sup> vəziyyətində qaldım, əziz Kaderayt, — deyə Proell dümağ totuq barmaqlarını yazı stoluna döydü. Doğrudan da, təəccübənləmişdi. Axi, Adolfla dünən danışmış, ancaq Hitler nə Kaderayt, nə də Lautenzak haqqında bircə kəlmə də deməmişdi.

— Tam əminsiniz ki, Lautenzaki qəbul eləyib? — soruşdu.

— Peyğəmbərin özü dedi. Heydelberqə zəng vurmüşdum. Axi ona fəxri doktor rütbəsi verilir. İndi zənglər çalınır, xor oxuyur... Mən də təbrik etdim. Özünüz bilirsiniz ki, bu nəzakət kübarların qanına işləyib. Sizcə, zati-müqəddəsləri mənim təbrikimə nə cavab versə yaxşıdır? «Biz yenə görüşməliyik, əzizim doktor Kaderayt. Amma son günlər çox məşğuldum. Əvvəlcə «Berghof»a — Fürerin yanına getməli oldum, sonra da bu mərasim... Ancaq Berlinə qayıdan kimi çalışıb öz köhnə dostum üçün yarım saat boş vaxt tapacam».

<sup>1</sup> Axmaq vəziyyətdə qalmaq (fr.)

Proellin parlaq, hiyləgər gözləri Kaderaytin hiyləgər, müəmmalı gözlərinə dikildi. Özündən soruşdu ki, görəsən, Oskar Adolfdan nə istəyirmiş... Cox güman ki, o səfəh akademiya üçün gedibmiş... Həmişəki kimi, yenə də təzə bir adamın Hitlerə yol tapdığını eşidəndə narahat oldu. Həmin adam elə yol tapır ki, Hitlerin özü də pis vəziyyətdə qalır. Yoxsa o qoçaqla görüşdüyüünü gizlətməzdi. Əslində, Proell çox sevindi ki, onun marağına toxunduğu üçün peyğəmbərin dərsini verməyə bəhanə tapdı.

Frits Kaderayt da İlze ilə Oskarin məhəbbət macərasının ona çox yer elədiyini boynuna almamaq üçün özünü inandırmağa çalışırdı ki, Lautenzaka münasibəti yalnız və yalnız insanları tanımaqdə mahir olan bir adamın soyuq, şübhəli marağıdır. Lautenzak sadəlövh bir sırtlıqlıqla cənab fon Obristin o gözəl incəsənət əsərini ələ keçirib, öz iyrənc panoptikumunda nümayiş etdirəndə də dinməmişdi. Onunla həmişə mehriban münasibətdə olmuş və indi də Heydelberqə zəng vurub, «dostunu» təbrik etmişdi. Ancaq beləsinin siyasetə girişməsi, Hitlerə yol tapması ləp ağ eləməkdir! Bu oldu özümə yer eləyim, gör sənə nə eləyərəm...

Kaderaytlə Proell bir-birinin nə düşündüklərini anladılar. İkisi də gülümsəyib eyhamla danişa-danişa Oskar Lautenzaka qarşı sazişə girdilər.

– Büyük adamın zəif cəhətlərini də güzəştə getmək lazımdır, – Proell mehribanlıqla dilləndi. – Məgər Sezar da hökm çıxarmazdan əvvəl öz kahinləri ilə məsləhətləşmirdi?

– Bəs kim deyər ki, Sezar onların dediyi kimi hərəkət edirdi? Əgər deyilənlər iqtisadiyyatın marağına toxunurdusa, onları heç vaxt eləmirdi.

– Mənə arxayın ola bilərsiniz, əziz Kaderayt. Biz muzdlu əsgərlər iqtisadiyyatın nə demək olduğunu yaxşı bilirik. Yoxsa gəlirimiz haradan olardı? Adolf Berlinə gələn kimi sizi birinci qəbul edəcək. Ancaq cənab doktor Lautenzakin söz verdiyi beş dəqiqə haqqında heç nə deyə bilmərəm.

İkisi də irişib mehriban dost kimi ayrıldılar.

Bu söhbət günortadan qabaq oldu. Günortadan sonra isə Tsinzdorf Brextesqadendən gəlmış teleqramı qərargah rəisinə göstərdi. Fürer şturmanlarının həbs etdiyi Paul Kramer adlı şəxsi azad etdirmək isteyirdi.

– Şef, bilirsiniz, bunun arkasında kim və nə gizlənib?  
 – Tsinzdorf soruşdu.

Proell bu gün günortadan əvvəl Lautenzakın «Berghof»a getdiyini eşidəndə elə bilmışdı ki, peyğəmbər ya akademiya üçün böyük məbləğ, ya da özü üçün nəsə yağılı bir tikə qoparmaq istəyir. Ancaq teleqramı oxuyan kimi bu səfərin mənasını başa düşdü və çox təəccübəndi. Heç ağlına gətirməzdi ki, Lautenzak Paul Kramerin taleyi ilə bu qədər maraqlana bilər və onun xahişini rədd etdiyi üçün narahat oldu. Digər tərəfdən də, Lautenzakın Proellin başı üzərindən Hitlerə müraciət etməsi görünməmiş bir həyasızlıqdı...

– Zənnimcə, – teleqramı stolun üstünə atdı, – bunu başa düşmək üçün Taleyrən<sup>1</sup> olmaq lazımdır.

– Kim deyərdi ki, Lautenzakın «Berghof»da belə hörməti varmış? – Tsinzdorf başını buladı.

Proellin çəhrayı sıfatində həmişəki şənlikdən əsər-əlamət görünmürdü. Ona görə kədərlənirdi ki, Krameri buraxmali idi. Öz-özünə dedi ki, bunu uzatsa, «iş içindən iş çıxa bilər».

Yaraşıqlı Tsinzdorf laqeyd bir görkəmdə qarşısında oturub, sırtıq nəzərlərlə ona baxır və cavab gözlayırdı.

– Hə, indi sözün nədir? – Proell soruşdu. – Cənab doktor Krameri buraxdırınız?

– Əvvəlcə onun işini sizə göstərmək istədim, şef. Fikirləşdim ki, maraqlı olar.

– Düz fikirləşibsin... Bura bax, indi sözün nədir? Adolf göstəriş verib ki, buraxılsın. Əmr ayındır.

Tsinzdorf etiraz etdi:

– Burada elə məsələlər var ki, onlar haqqında bir də soruşturmağa dəyər. Kramerin bu işi partiyani ağılla, hərbi siyaset prinsipləri ilə idarə etmək istəyənlərlə bəzi çirkin, şübhəli elementlərin mübarizə meydanına çevrilib. Füreri qara qüvvələrdən qorumaq lazımdır.

– Həmin şər qüvvələrdən iyirmi-otuz min borc alandan sonra onlara qarşı nə üçün müqəddəs Georg rolunu oynamaq istədiyini yaxşı başa düşürəm, oğul bala!

Tsinzdorf irəli əyilib Proellin gözlərinin içində baxdı, sırtıq, mehriban, səmimi bir səslə dedi:

<sup>1</sup> Taleyrən – Şarl Moris Taleyrən-Periqor (1754–1838) – Fransanın tanınmış dövlət xadimi. Son dərəcə dəqiq, çəvik bir diplomat olmuşdur.

– Manfred, zənnimcə, ikimiz də bu taxtabiti Lautenzakı yalnız mənim maddi marağım üçün deyil, həm də partyanın ümumi mənafeyinə görə əzmək istəyirik.

Proell nə gülümsədi, nə də dindi. Sir-sifətindən bayaqkı sırtıq səmimiyyət hələ də silinməmişdi. Ülrix heç də etibarlı dost deyildi. Hələ bilinmirdi ki, Uli son ayaqda Proellin arxasında duracaq, ya da şurmanları kübarlara, rəisin özünü də Kaderayta satacaq?! Belə bir anda öz Üllisinin, içində otuz dənə gümüş yüzlük olan zərfi kinayəli bir təbəssümlə necə cibinə qoyacağını çox yaxşı təsəvvür edir. Və ən qəribəsi də budur ki, Proell buna görə dostundan o qədər də incimir.

Bəlkə, həm özünə, həm də Üliyə ləzzət vermək üçün işi bir az da uzatsın? Əgər Lautenzakin davası Paul Kramer-dən o yana keçməsəydi, Proell çox da narahat olmazdı. Ancaq Oskar Lautenzaka yaxşı bələddi və bilirdi ki, bir yerdə dayanmayacaq, iş içindən iş çıxacaq. Bəs Hansyörq buna nə deyər? Hələ də Parisdədir, alman-fransız münəsibətlərini yoluna qoyur. Geri qayıdır görəndə ki, Proellə sevimli qardaşının arasında açıq mübarizə başlayıb, təec-cüblənəcək, qanı qaralacaq. Uli rəqabətə başlayandan sonra Hensxenlə dostluğu, onsuz da, sərinləşmişdi və bu hadisə həmin dostluğu təzədən imtahana çəkməli idi. Məgər Uli buna layiqdir? Məgər Proellin peyğəmbərə qarşı şiltaq antipatiyası buna layiqdir?

– Taxtabiti Lautenzak... – Bir anlıq sükutdan sonra Tsinzdorfun sözlərini təkrarladı. – Filosoflar haqqında çox kobud danışırsan, Uli. İnsan qəlbinin mövhumata nə qədər ehtiyacı olduğunu hələ yaxşı bilmirsən. Sözün qisası, istəyin nədir? Hitler telegram vurub. *Roma locuta, causa finita.*<sup>1</sup>

Ancaq Proell qəlbinin dərinliklərində hiss edirdi ki, istəsə, məsələni bitmiş olmağa qoymaz. Lap əvvəlcədən bilirdi ki, Hitleri öz sözünü geri götürməyə məcbur etmək üçün etibarlı bir yol var. Bəlkə də, gözləyirdi ki, həmin yolu məhz Tsinzdorf məsləhət görsün.

Tsinzdorf da o yolu məsləhət gördü:

– Paul Kramerin qovluğu çox qalındır, – dedi, – ancaq siz çox vicdanlı adam olduğunuz üçün onun hamisini oxumuş

<sup>1</sup> Roma öz sözünü deyib, məsələ də həll olunub. (*lat.*)

olarsınız, şef. Yəqin ki, onun Hitlerin üslubu haqqında məqaləsini xatırlayırınsız. İşə tikilib... O vaxt onu Hitlerdən gizlədik ki, əsəbiləşməsin. Mənə elə gəlir ki, indi oxusa, Führer heç nə olmaz. – O gülümsədi və qəşəng sifəti birdən-birə elə qəddar görkəm aldı ki, hətta Proellin özü də diksindi. – Şef, bəlkə, o barədə Hitlerdən soruşana qədər saxla-saq, yaxşı olar? Əgər Hitlerin cavabına kimi onu saxlasam, sonra məni müdafiə edərsinizmi? Cəsarət edib, Adolfla açıq danişa bilərsinizmi, şef? – axırda da yaltaqcasına soruşdu.

Proell köksünü ötürdü.

– Hər ikimizin daxilində balaca bir donuz çosqası gizlənib, Ulli, – dedi. – Ancaq səndəki artıq böyüyüb pota olub. Kəlləsən, oğul bala, əsl kəllə! Özü də lap heyvərəsindən...

Və əlini yüngülçə dostunun kürəyinə vurdu...

Hitler üç gündən sonra Berlinə qayıdanda Paul Kramerin məqaləsini ona göstərdi.

– Mənə dedilər ki, bu Paul Krameri buraxım. Oskar Lautenzak sənin adından dedi. Ancaq mənə elə gəlir ki, burada kimsə kiməsə səhv məlumat verib. Daha doğrusu, anlaşılmazlıq olub.

Hitler öz üslubu haqqında yazılmış məqaləni oxudu. Qızardı. Üzün, üçkünc burnu ilə tez-tez nəfəs almağa başladı. Onun almancasını tənqid edənlərə qarşı çox amansız idi. Almanca gözəl danişması ilə fəxr edirdi. Heç kəs onu təkrar edə bilməzdı.

Məqalə çap olunmuş jurnalı stolun üstünə tulladı:

– Bu lap həyasızlıqdır, – dedi, – əsl heyvanlıqdır!

Astadan danişirdi. Belə anlarda, adətən, qışqırmazdı.

İri addımlarla gəzisməyə başladı. Məqalə onu özünə tərəf çəkdi. Qayıdır onu bir də götürdü... «Onun cümlələri yağışdan sonra üzə çıxan soxulcanlara bənzəyir. Uzundur, dolaşıqdır, pintidir....»

Hitler başını bulayaraq dodaqlarını çeynədi:

– Belə şeyləri də çap eləyirlər! – nəhayət, hirsli-hirsli dilləndi. – Bunun çap olunmasına icazə verən quruluş yarandığı gündən ölümə məhkum olunub. Belə qurdlu meyvə gətirməsi bir daha sübut edir ki, həmin çürümiş ağacı kökündən qoparıb atmağı, sadəcə olaraq, əxlaqi qanunlar tələb edirdi!

Proell öz iti, hiyləgər nəzərlərini həyəcanla var-gəl edən Fürerdən çəkmirdi. Sözünü kəsməyə də qorxurdu. Bilirdi ki, Hitler o məqalədən tez ayrılan deyil.

Fürer onu bir də oxudu...

– Deyir ki, mənim dilim sünidir, ibarəlidir... – Təzədən qızışdı. – Obrazlarım saxtadır, müqayisələrim dabən-dabana ziddir... Bu əcaib nadan bilmir ki, obrazların qarşılaşdırılması natiqin danışığına böyük bir vüsət verir. Elə bir vüsət ki, coşqun fikir dalğasının qoynunda süzür, nə vaxtsa, nə üçünsə yaranmış məcburi boşluğu yarib keçir. Bəli, mən gurultulu, obrazlı danışmağı sevirəm. Rəssam palitrasına yaxşı bələd olduğum üçün mənim cümlələrim belə əlvən çıxır.

Proell hiss etdi ki, gözlədiyi an gəlib çatıb:

– Görürsənmi?! – dedi və onun sakit, işgüzar ahəngi Fürerin bəlağətli danışığı ilə qəribə bir təzad yaratdı. – O dəqiqə bildim ki, belə məqalənin müəllifini heç vaxt təzədən camaat arasına buraxmazsan.

– Elədir! – Hitler narazılıqla onun sözlərini təsdiq etdi.

– Lautenzak xahişə gəlməmişdən əvvəl bu əclafın kim olduğunu öyrənməli idi.

Dilxor olub gözlərini naməlum bir nöqtəyə zillədi. Çox cəncəl işə düşmüdü. Peyğəmbəri, onun arxasında dayanan sehrlili qüvvələri döyüşə çağırmağa qorxur, onu mövhumat xofu basırdı. Digər tərəfdən də, Fürerin dili haqqında belə bir cəfəngiyat uyduran cinayətkarın azadlıqda gəzməsi fikri ilə razılaşa bilmirdi.

– Hər şey daşdan çıxır, – donquldandı. – Hara gedirsən, çətinliklə üzləşirsən.

– Başa düşürəm... – Proell səmimiyyətlə dilləndi. – Sən hərdən dostun Lautenzakin dediklərinə qulaq asırsan. Ancaq belə bir peyğəmbər yalnız böyük əməllər, xəyalı dünya üçün yarayır. O, burnunu siyasətə soxanda isə zibili çıxır.

– Elə deyil! – Hitler etiraz etdi. – Xəyalı dünyaya baş vurmaq bacarığı ilə adı təfərrüatlara vara bilmək məharətini bir-birindən ayırmak olmaz! Məsələn, mən özüm də «görə bilirəm», amma bununla bərabər, günün siyasi məsələlərində xalis alman biciliyindən də istifadə etməyi bacarıram... – Söhbəti yenə də Paul Kramerin üstünə gətirdi: – Mənə istədikləri qədər qara yaxa bilərlər. Ancaq kiminsə

alman dilinə böhtan atmasına, bu Kramer kimi bir adamın gələcəkdə də millətin ən müqəddəs sərvətinə ləkə salmasına dözə bilmərəm. Hər halda, bu adam cəzasız qalsa, gələcəkdə vicdanım qarşısında cavab verə bilmərəm.

– Elədir, – Proell onu daha da bərkitdi, – verə bilməzsən.

– Digər tərəfdən də... – Hitler fikrə getdi. – Lautenzaka söz vermişəm ki, onu buraxdıracağam. Arxayın eləmişəm.

– Onda bu Kramerin necə təhlükəli adam olduğunu bilməyibsən, – Proell etiraz etdi. – Çox güman ki, heç Lautenzakin özü də bilməyib. İkiniz də yanlış məlumatə əsaslanıbsınız.

– Ola bilər, – Hitler təsdiqlədi, – ikimiz də səhv eləmişik. Ancaq Lautenzakin xətrinə dəymək də istəmirəm. Onun istedadı çox nadirdir, təkrarsızdır. Belə böyük adamın havadarı, dayağı olmaq mənim həm mənəvi, həm də cismani borcumdur.

712

– *A la bonne heure!*<sup>1</sup> Havadarlıq da elə, dayaq da ol. Məsələn, akademiya yarat. Buna zərrə qədər də etirazım yoxdur. Əksinə, yüz faiz tərəfdaram. Ancaq unutma ki, alman dili qarşısında da tarixi borcun var. Gərək ona ləkə yaxanları azad gəzməyə qoymayan. Bayaq özün bu fikri çox gözəl ifadə etdin.

– Elədir, Manfred, elədir... – Hitler dərin xəyal içinde dilləndi. – Düzdür, onu buraxdırmağa söz vermişəm, amma əxlaqi borc da tələb edir ki, buraxmayım. Adam bu borcların ziddiyətindən də heç baş aça bilmir, – mizildəndi. Geniş otaqda iki dəfə obaş-bubaşa getdi, sonra dayandı, qətiyyətlə dedi. – Başqa cür nə çıxış yolum, nə də mənəvi haqqım var. Kramerin ağızını yummalyam!

– Bu, başqa məsələ... – Proell söhbətə səmimiyyətlə yekun vurdur. – Onun ağızını yumarıq. Alman təbirincə desək: hələlik buraxmaram.

– Başqa yol görmürəm, – Hitler kədər içinde fikrə getdi. – Onun ağızını yummalyam. İnanıram ki, Lautenzak məni başa düşər.

– Əlbəttə, başa düşər. Əlbəttə, başqa yolu yoxdur,

– Proell onun sözlərini təsdiqlədi və Paulun qovluğunu özünə tərəf çəkdi. – Deməli, bu məsələ həll olundu, – deyə başqa işlərə keçdi.

<sup>1</sup> Çox gözəl (fr.)

Hansyörq Parisdən qayıtdı. Orada çox təntənə ilə qarşılanmış, Fəxri Legion komandiri seçilmiş, respublika prezidentinin qəbulunda olmuş və bunlardan əlavə, bütün işlərini də müvəffəqiyyətlə yoluna qoymuşdu. İndi sevinc içində hamisini hələ də Heydelberqdə olan qardaşına çatdırmağa tələsirdi.

Oskarın işləri barədə ətraflı məlumat aldı. Proellin böyük səylə akademiyani yaratmağa çalışdığını eşidəndə həm heyrətləndi, həm də sevindi. Deməli, səhv eləyibmiş, o məsləhətdən sonra Proellə qardaşının münasibəti korlanmayıbmış. Peterman Hitlerlə Oskarın görüşünü də xəbər verdi. Amma Hansyörq çox da dərinə gedib niyəsini soruşmadı.

Lakin Oskar Heydelberqdən qayıdana kimi qardaşı onun Hitlerlə görüşü barədə xoşagəlməz sözlər eşidəsi oldu. Proell qərara almışdı ki, bu məsələ barədə Hansyörqlə açıq danışın. Qardaşının səfəh hərəkətlərinə görə dostu Hensxeni itirmək istəmirdi.

Buna görə də Hansyörq Paris səfəri haqqındaki məlumatını qurtaran kimi söhbəti Oskarın üzərinə gətirdi:

– O, ağlığını itirib, – dedi, – özünü lap Hitlerin xaç atası kimi aparır. Qorxuram, bu çox çəkməsin. Bəlkə, sən də bu barədə bir az düşünəsən, oğul bala?

Hansyörqün rəngi qaçıdı:

– Bağışla, Manfred, – heç nə başa düşmürəm. Yoxsa mən Parisdə olanda nəsə qarışdırıb? Heydelberqdə? Sözün düzü, qəzetlərə mən göstəriş vermişdim ki, o mərasimi geniş işıqlandırsınlar. Bəlkə, akademiyaya görədir? Çox özündən çıxır?

– Bunlar heç... – Proell istehza elədi. – Heydelberqə, akademiyaya bax... Məndən olsa, o doktor şlyapasının birini başına qoyar, birini də... Allah xatirinə, özünü lap Dalay-Lama<sup>1</sup> da adlandırınsın. Ancaq Füreri rahat buraxsın. Hitlerə şirvanmaq üçün növbədə ondan qabaq dayananlar çoxdur. Yaxşı olar ki, irəli soxulmasın. Bir də belə iş tutmasın!

Proell təfərrüata vardıqca, Hansyörqün başına, sanki, qaynar su tökürdülər.

<sup>1</sup> Dalay-Lama – Tibetlilərin dini rəhbəri

– Qardaşın, bəlkə də, dahidir, – Proell sözünü tamamlaşdı, – ancaq yüz faiz əminəm ki, xalis axmaqdır. Südəmər körpə də bilir ki, mənim başım üzərindən Hitlerin yanına getmək boş şeydir. Əlbəttə, bu sırtıqlığı ilə heç nə qazanmadı, əksinə, Adolfu hirsəndirib, Kramerin işini daha da korladı. Führer mənə tapşırı ki, onun ağızını bərk-bərk yumum. Hamisini da eləyən Lorelayın nəğməsi oldu.<sup>1</sup>

– Hansyörqün meyit rəngi aldığına görüb sözünə davam etdi. – Qaralma, oğul bala, sənin ki günahın yoxdur. Ancaq bilirom ki, ona çox bağlısan və bir dost kimi də xəbərdarlıq edirəm. Bəlkə, cənab qardaşınla özün söhbət edəsən? Onun sahəsi xalis okkultist elmləridir, vəssalam. Onu başa sal. Açıq danış, tutulmuş gözlərini aç.

Hansyörq tək qalandan sonra heydən düşmüş halda xeyli oturdu, heç nə barədə fikirləşə bilmədi. Sonra eşitdiklərini təzədən saf-çürük eləməyə başladı. Əlbəttə, bütün bunların arxasında dayanan yenə də Kete Zeverindir... Bu Oskar lap qudurub. Öz qəhbəsinə quyruq bulamaq üçün görünməmiş səfəhlik eləyib. Beləsinin yeri dəlixanadır.

İçində coşqun bir nifrət dalğası baş qaldırdı. Ömrü boyu qardaşının yolunda can qoyub. Onu elə mövqeyə çatdırıb ki, dünyanın heç bir telepati hələ bu səviyyəyə qalxa bilməyib. Ancaq o axmağın, o əclafın beynində də yalnız qadınlardır. Xəyalpərvər şortusuna uyub ağılna gələni eləyir. Hamisının da altını Hansyörq çəkir...

Oskar dahidir. Çox gözəl, qoy olsun. Hitlerlə Oskar yeganə adamlarıdır ki, Hansyörq onları dahi hesab eləyir. Ancaq Hitler bundan əlavə, dünyanın bütün biciliklərini də bilir. Oskarsa, sadəcə olaraq, heyvandır. Dahidir, yaramazdır, axmaqdır...

Bu səfəh indi də Proellə aranı vurub. Deyəsən, məsləhət verəndə çox heyvərəlik eləyib. Hər sözündən bilinir ki, Manfred ona nifrət edir. Hansyörqün xəbərdarlığına baxmayıb o vaxt Tsinzendorfla aranı soyutdu, indi də Proellə...

Manfred yaxşı adamdır ki, onu başa saldı. Oskarın tutulmuş gözlərini açacaq. Mütləq açacaq. Manfred ikinci dəfə deyəsi olmayacaq. Oskara bir toy tutacaq ki! Lap açıq danışacaq. Qoy bir Heydelberqdən qayıtsın!

<sup>1</sup> ...Lorelayın nəğməsi oldu... – məşhur alman şairi H.Haynenin (1797–1856) «Lorelay – su pərisi» şerinin son misrası

Qəhvəyi mundir geymiş bir neçə cavan oğlan zarıyan cəsədi «Kolumbiyahauz»un dəhlizi ilə sürüyürlər. Bu cəsədin əynində cırıq-cırıq olmuş kül rəngli kostyum var və adı da 11783 nömrəli dustaqdır. Əvvəlki adı Paul Kramer idi...

Ölümçül vəziyyətdə olan Paul Krameri kabinetlərdən birinə gətirirlər. İçəridə təntənəli hərbi mundir geymiş cənab oturub. Yaxasında nəsə var, yarpağa oxşayır. Çox güman ki, muzdlu əsgərlər ordusunun vəzifəli zabitlərindəndir. Axi Paul bu yarpağın nə demək olduğunu bildirdi. Yadına düşmədiyi üçün əsəbiləşir. Yaxası yarpaqlı kişi ədəblidir, nəzakətlidir. Ona «cənab doktor Kramer» deyir, əyləşməyə yer göstərir. Ancaq görəndə ki, Paul oturduğu yerdə düz dayana bilmir, həmin oğlanlara deyir: divana uzadın.

— Deyəsən, cənab doktor Kramer özünü çox pis hiss eləyir, — deyə ona su, hətta konyak təklif edir. Kişinin yaxasındaki yarpağın nə demək olduğunu yenicə xatırlayır. Palid yarpağının rəmzidir. Deməli, rütbəsi, təxminən, polkovnikdir.

Yaxası yarpaqlı kişi, yəni polkovnik oğlanları azad edir, Paulla tək qalır, onunla nəzakətli, ancaq birtərəfli səhbətə başlayır:

— Bu vəziyyətinizdə, — deyir, — obyektiv olmaq, bizim iradlarımızı düzgün qiymətləndirmək üçün çoxlu mənəvi güc lazımdır. Məqsədimiz yalnız və yalnız islah etmək, öyrətməkdir. Bunu da belə amansız zəmanədə amansız vasitələrlə eləmək olar. İstəyirsiniz, bizim bu metodu lap heyvan müalicəsi adlandırın, fərqi yoxdur, əsas məsələ budur ki, müalicə vasitəsi olduğunu başa düşəsiniz. Məni eşidirsiniz, cənab doktor Kramer? Nə demək istədiyimi başa düşürsünüz?

— Çalışıram, — Paul xırıldayır.

— İndisə gələk sizin şəxsi məsələnizə. Yazdıqlarınızın bəzisini oxumuşam. Necə olub ki, sizin kimi ağıllı adam lap əvvəldən fikirləşməyib ki, hakimiyətdə qalmaq istəyən partiya bəzi nəzəri müddəələrlə razılaşa bilməz. Bu adı həqiqəti başa salmaq üçün sizi öz pansionumuza götürdüük. Daha doğrusu, götürmüştük. Ona görə belə

ətraflı danışıram ki, düşdüyünüz vəziyyəti, imkan daxilində, lap aydın təsəvvür edəsiniz. Əvvəlcə sizə balaca bir dərs vermək istəyirdik. Ancaq bu aralıqda vəziyyət dəyişdi. Elə bir yerdən işinizlə maraqlandılar ki, ona qarşı durmaq olmazdı. Və bizdən tələb etdilər ki, «ağzınızı yummaq». «Dərs vermək»lə «ağzı yummaq» ayrı-ayrı şeylərdir. Dərs alan adamın sonralar həmin dərs barədə fikirləşməyə vaxtı, imkanı olur. Ağzı yumulansa heç vaxt danışa bilmir. Sizin kimi bir əslubiyatçıya bunların fərqini başa salmaq artıq şeydir. Qaldı sizin «ağzınızın yumulması»... cənab doktor Kramer, göstəriş var ki, çox möhkəm yumulsun. – Yaxası yarpaqlı kişi bircə anlığa fasılə verir və sonra da deyir. – Bu mühazirəni sizə yalnız insan pərvərlik nöqtəyi-nəzərindən oxuyuram. Bu barədə fikirləşmək üçün bir neçə saat vaxtiniz olacaq. Buyurun, fikirləşin, nəticə çıxarıın. Biz iradə azadlığına inanırıq və qəti qərar çıxarmağı özünüzə həvalə edirik. Yenə konyak istəyirsiz?

Paul uzanıb qulaq asırdı. İçdiyi konyak yandırıa-yandırıa bütün bədəninə yayılırdı. Ağrılar kəsməsə də, bayaqlı kimi dəhşətli deyildi. Yaxası yarpaqlı kişinin sözlərini eşidirdi. Ancaq bu sözlər, sanki, lap uzaqlardan gəlirdi və çoxunu da heç başa düşmürdü.

Lakin yaxası yarpaqlı kişi:

– Bəlkə, yenə xahişiniz var? – soruşanda onun səsi Paulun beyninə işlədi, huşunu özünə qaytardı. Dərindən nəfəs aldı.

– Yaxşı fikirləşin! – yaxası yarpaqlı kişi nəzakətlə təkid etdi.

Ancaq Paul çox fikirləşmədi:

– Yorğan-döşək istəyirəm, – dedi və səsi xırıldadı. – Bir də konyak...

Azacıq sonra onu kameralaya gətirdilər. İçəridə, doğrudan da, çarpayı vardi. Və bir də kətil, ucadan çıqqıldıyan divar saatı. Amma tavandan – üstüaçıq elektrik lampasının böyründən iri bir çəngəl sallanırdı və onun da üstündə qalın kəndir vardi. Özləri də gur işiqda çox aydın seçilirdilər...

Paul uzanan kimi kirpikləri qapandı. Gözləri yumulu olsa da, kəndiri, çəngəli aydınca göründü. Qəribə idi... Axi nə üçün Paulun özünü öldürməsini istəyirdilər? Onlar üçün nə fərqi: ya Paul özü başını həmin kəndirə keçirdi,

ya da bir başqası bunu elədi?! Hə, desinlər ki, intihar edib. Bəs bu tamaşa kimə lazımdı?

Amma onlar üçün fərqivardı. Çünkü vicdanlı məmurlardır. Məsələ beləydi: Hitler göstəriş vermişdi ki, Kramerrin ağızını yumsunlar. Proell də əlavə etmişdi ki, möhkəm yumsunlar. Tsinzdorf da həmin göstərişi belə tamamlaşmışdı ki, onun «ağzını möhkəm yummaq» üçün bircə yol var...

– Onu öldürmək üçün əlimizdə hökm yoxdur, – demişdi.  
– 11783 nömrəli dustağa işarə edərik ki, bunu özü eləsin. İşarə də nə qədər aydın olsa, o qədər yaxşıdır. Özünü öldürsə, daha yaxşı olar.

Deməli, həmin kəndiri zariyan cəsədin başı üzərindən – özü də işıqlı yerdən məhz buna görə asmişdilar. Kəndir ona gel-gel deyirdi.

Paul gördü ki, bütün bunların hamısı çox ustalıqla qurulub. Yalnız kətilin üstünə çıxmış, başını ilgəyə keçirmək və ayağı ilə kətili vurub yixmaq lazımdır, vəssalam. Düzdür, bir az çətin olacaq, ağrıyacaq... Amma həmin işi görüb qurtaranacan saat da belə tez-tez çıqqıldımayacaq. Əgər bunu eləməsə, çarpayıda uzanıb gözləsə, özləri gəlib eləyəcək və saat da onda tez-tez çıqqıldayacaq, ağrılar içində əbədiyyətin özü qədər qovrulacaq...

Kətilə tərəf getməli idi. Bu işi görməli idi. Bunu eləməmək mənasızdı...

Ancaq buna baxmayaraq, eləmir. Çünkü onların ürəyincə olar!

Bəs uzanıb qalmağın, əbədi ağrıların içində qovrula-qovrula gözləməyin nə xeyri? Nə özünə xeyri olacaq, nə də başqalarına. Heç kəs xəbər tutmayıacaq. Qəhrəmanlıq olsa da, mənasızdır. Hitler deyəcək ki, səfəh ölümdür.

Fürerin alman dilində necə danışdığını xatırlayan kimi gülümsəyir. Bəli, nə qədər ağrısada, əzilmiş, qana bələnmiş dodaqlarına təbəssüm qonur. Yaxası yarpaqlı kişinin işarələrindən belə çıxdı ki, onu buraya Hitlerin üslubu haqqında yıldızı məqalə gətirib çıxarıb. Əgər Hitler onu məhz buna görə öldürürdüsə, deməli, Fürerin alman dilindəki danışığını xatırlayanda mütləq gülmək lazımdır...

Ancaq indi özü gülünc vəziyyətdə qalıb. Gülünc idi ki, dilini dinc saxlaya bilməmişdi. Gülünc idi ki, məhkəmə

tələb eləmişdi, vaxtında aradan çıxmamışdı. Lakin buna baxmayaraq, haqlı idi və bu yolda ölmək də olardı. Gələcək nəsillər üçün Lautenzak – təlxək, Paul isə öz həqiqəti ilə, kül rəngli kostyumu ilə qəhrəman, cəngavər kimi qalacaq!

Bu kül rəngli kostyum barədə dərzi Vayts lap peyğəmbərlik eləmişdi. Onu, doğrudan da, axırət dünyasınacan geyindi...

Axırət dünyası. Gözəl sözdür. Ülu babalarının yanına hazırlaşlığı anda nəsə yaxşı şey barədə düşünmək lazımdır. Bəs hansı babalarının yanına gedəcək? Yəhudi, yoxsa bütərəst babalarının? Kef çəkənlərin, yoxsa Zəbur surəsi, nəsihətnamə yazanların? Axırət dünyası üçün yəhudilərin gözəl bir sözü var. İki min beş yüz ildir ki, ölüm ayağında deyirlər: «Qulaq as, ey İsrail, əbədiyyətdə hamı bir olur». Bu sözlərin Paul üçün həmişə birçə mənasi olub: ideya vahiddir, bölünməzdir, güzəstlə işi yoxdur. Son söz üçün pis deyil...

Paul xəyaldan ayrıلندا kimsə içəri girir. Yenə də bərzəzəkli, təntənəli mundir geyinmiş zabit idi. Bunun rütbəsi daha böyükdür.

– Siz hələ buradasınız? – yüksək rütbəli şəxs heyrətlə, ancaq eyni zamanda da nəzakətlə soruşur. – Məsləhət görərdik ki, həmin işi özünüz edəsiniz. Bu sahədə də, başqa sahədə də təcrübəmiz var. Ancaq inanın ki, bu işi özünüz görsəniz, daha yaxşı olar. Yaxşı məsləhətdir. Bir az da fikirləşin. İndi saat on ikinin yarısıdır. Saat üçəcən vaxtiniz var. Bir də gələcəyəm.

Nəzakətli zabit çıxır. Kamera üstünaçıq lampanın gur işığında bomboş, bomboz görünür. Ancaq əslində, boş deyil. Kətil var, kəndir var və bir də nəzakətli adamın dediyi sözlər... Həmin sözlər kameranı doldurub. Özü də lap ağızınan... Saat nə qədər ucadan çıqqıldısa da, onları boğa bilmir. «Saat üçəcən vaxtiniz var... Yenə gələcəyəm... İnanın ki, bu işi özünüz görsəniz, daha yaxşı olar... Bir az da fikirləşin...» Zabit bu sözləri çox da ucadan demədi, amma cingiltisi hələ də Paulun qulağındadır...

Huşu tədricən özünə qaydır. «Deməli, hansı yolu istəsəm, seçərəm, – deyə ürəyindən keçirir. – Seçməkdə azadam. Azadlıq... Azadlıq... İstəsəm, başımı kəndirə keçirəm. Ya da onlar gəlib keçirər. Azadlıq... «Bütün ölkəyə

azadlıq elan edin...» Bu sözlər də İncildəndir... Çox üsyankar səslənir. Üniverstitetin ikinci kursunda oxuyanda qədim yəhudi dilini bir az öyrənəndən sonra bu cümləyə rast gələndə çox sevinmişdi. Həmin cümlədə «*Dero orr*» «azadlıq» deməkdi. Əslində, azadlıq himni idi, «*Deqfqq*». Lap şimşək kimi caxır. Səsi aydınca eşidilir!»

Deməli, saat üçə qədər vaxtı var. Üç saat yarım. Yox, üç saat iyirmi yeddi dəqiqə. Onlar çox dəqiqdirlər... Ağrılar yenə başlayır. Beynindəki fikirlərin hamisini yuyub aparır. Ağrıdan başqa heç nə hiss eləmir. Yaman ağrıyır... hələ üç saat var...

«Yox, başımı keçirəcəyəm o kəndirə. Məni özünə çəkir. Elə buna görə qoyublar onu. Durub başımı ona keçir-məliyəm. Ağrılar o dəqiqə kəsəcək. Kəndir məni çəkir...»

Paul dikəlir. Ağrılar... Ağrılar... Saat çıqqıldayır... Kəndir onu özünə tərəf çəkir... Çox asandır. Durub oraya gedənə qədər saat yüz dəfə vuracaq. Uzaq başı iki yüz dəfə... Başını ilgəyə keçirəcək və hər şey də qurtaracaq... Ağrılar kəsəcək...

Düşünmək... Düşünmək... Adam düşünə bilsəydi, ağrı-lara üstün gələrdi. Kəndir onu özünə tərəf çəkir. Düşün-mək... Ağrıların acığına düşünmək... Saat çıqqıldayır. Onların ürəyindən keçəni eləmə! Onların ürəyindən keçəni eləmə! Saat çıqqıldayır... Kəndir onu çəkir... Əgər kəndiri boğazına keçirsə, saat iki yüz dəfə də vuracaq. Bəs dözsə, o şər qüvvələrin qarşısında əyilməsə, nə qədər vurar? Düşünmək... Kəndirin acığına düşünmək... Bir saatda – altmışi vur almışa... Deməli, üç min altı yüz dəfə vuracaq. Üç saatda da... Üç min altı yüzü də vur üçə... Neçə eləyər? Düşünmək... Kəndirin acığına düşünmək... Üç dəfə üç min – eləyər doqquz min... Üç dəfə də altı yüz... eləyəcək... min səkkiz yüz...

Daha bacarmır... Dözə bilmir... İnsan belə şeyə dözə bilməz! Dözməməz! Yox, dözər... İndi yüzə qədər sayar... Yüz saniyə azalar... 77, 78, 79... 92, 93... Belə... İndi yüz saniyə getdi. İstəsə, dözər. Yox, onların ürəyindən keçəni eləməyəcək! Saymağa başlayır. Tezliklə on min saniyə qalır... İndi də səkkiz min... Sayır... Kəndir onu özünə tərəf çəkir. Ancaq onların istədiyini eləməyəcək! Kəndir çəkir... Fikirləşməlidir... Onların istədiyini eləmə...

Adam hər şeyin qurtaracağını biləndə təsəlli tapır, dalğa kimidir. Ağrı dalğa-dalğa gəlir... Ancaq dözür... Axi hər şahə qalxan dalğanın səngiməsi də var... Dözəcək...

Ağlılı olmaq lazımdır. Bütün iradəsini toplamalıdır. Bilir ki, hər şey tezliklə sona yetəcək. Bütün iradəsini toplamalı və dalğa səngiyən kimi yuxuya getməlidir. Saat çıqqıldayır. Çıqqıldadıqca da, onu yuxu aparır. Çıqqıldayan saatı bura-dan asmaqda lap səfəhlik eləyiblər...

Yox, düz elədi. Hitlerə «saxta alman dilində danışdığını» başa salmaqda düz elədi. Oskar Lautenzakı döyüşə çağırmaqda da düz elədi. Axi kimsə deməliydi ki, bunların hamısı yalandır. Hamısı yalandır...

Hamısı yalandır... Hamısı yalandır... Adam həmişə eyni şey barədə fikirləşəndə yuxusu gəlir. Hamısı yalandır... Gah qalxır, gah enir... Gah dalğalanır, gah da səngiyir... hamısı yalandır... İndicə yatacaq. Lap sağlam adam kimi rahatca yatacaq. Belə bir yuxuya haqqı var. Son saatlardan ağılla istifadə edəcək. Hamısı yalandır... Onların istədiyini eləməyəcək! Dərin yuxuya gedəcək. Gah qalxır, gah da enir... hamısı yalandır... Gah dalğalanır, gah da səngiyir... Onu qoynuna alıb aparır... Yuxuya aparır. Hamısı yalandır... hamısı yalandır... hamısı... Doğrudan da, yuxuya gedir... Yatır...

Nəfəsi hələ də xişildayır, zariyr. Ancaq getdikcə ahəngdar olur. Üzdündəki gərginlik çökilir. Qana bələnmiş, tanınmaz olmuş sıfətinə təbəssümə oxşar bir ifadə çökür...

Hami...sı... ya...lan...dır... Yuxuya gedir...

Nəzakətli zabit düz saat üçdə içəri girəndə görür ki, 11783 nömrəli dustaq qımlıdanmir. Ancaq başı kəndirdə deyil, hələ də çarpayıda uzanıb. Nəfəsi xişildayır, zariyr, amma ahəngdar səslənir. Xorultuya oxşayır. Xorultudur... Elədir: xoruldayır! Yatıb! Özünü asmaq əvəzinə – yatıb!

– Bu lənətə gəlmış ziyalılardan nə Allahın başı çıxır, nə də şeytanın, – deyə nəzakətli adam narazılıqla ürəyindən keçirir.

Həmin günlərdə Kete Kaytstrassedəki balaca mənzilində oturub gözləyirdi. Öz-özünə deyirdi ki, bunların hamısını frau Tirşenroyta çatdırmaq lazımdır. Ancaq sonra da fikirləşdi ki, Paulun qayıtmasını gözləsə, yaxşıdır. Otaqdan

çixmağa ürək eləmirdi. Qorxurdu ki, çıxan kimi qardaşı gələr və ya zəng eləyər. İstəyirdi ki, gələn kimi bu ölkədən çıxb getsinlər. O dəqiqə çıxsınlar...

Oskarın teleqramı yanındaydı: «Fürer göstəriş verib ki, Kramer buraxılsın». Bu günlərdə teleqrama tez-tez baxıb. Oskar bunu Ketenin xatirinə eləyib. Deyəsən, Hitlerin yanına gedib. Hər halda, Paulu düşmənlərinin əlindən qopara bilib. Büyük işdir. Əlbəttə, qız bunun əvəzini verib. Tənha, sehrli Zofienburqda Oskarla birgə yaşamaq ucuz qiymət deyil.

Elə bilmışdı, Paulla xaricdə yaşayacaq, ondan məsləhət ala-alə uşağı böyüdəcək. Buna inandığı günlər nə gözəl, nə xoşbəxt günlərdi!

Gözləyirdi. Elə bilmışdı, Paul, Oskarın teleqramından bir gün sonra gələcək. Ya da iki gün... Uzaq başı, üç gün... Ancaq dörd gün keçmiş, Paul isə hələ də gəlib çıxmışdı. Görəsən, niyə? Əgər Hitler əmr etmişdisə, deməli, heç bir çətinlik olmamalı idi... Elə isə, nə üçün gəlmirdi?

Bu gün Oskar Heydelberqdən zəng vurdu. Kefi kök idi. Çox mehriban danışdı. Yenə uşaq kimiymi, sadəlövhüklə öz müvəffəqiyətinə sevinirdi, fəxr eləyirdi. Dedi ki, mərasim çox təntənəli keçdi, heyif ki, Kete bunların heç birini görmədi. Kete gözləyirdi ki, Paultan nəsə deyər, ən azı, qızdan soruşar. Bir az danışandan sonra, doğrudan da, soruşdu:

– Qardaşınla görüşə bildin?

Kete «yox» deyəndə azacıq təəccübəldəni, ancaq heç nə olmayıbmış kimi:

– Yaxşı, bu gündə-sabahda gələr, – dedi.

Sonra yenə Heydelberqdən danışdı və axırda da dedi ki, bəlkə, bir az gecikəsi oldu.

Səhəri gün Kete fikirləşdi ki, bəlkə, yenə Qrose Frankfurterstrasseyə – Albertin yanına getsin. Yox, nə xeyri, o da qızdan soruşacaq. Sonra qərara aldı ki, frau Tirşenroytlə məsləhətləşsin. Yox, hələ bir gün də gözləyəcək...

Altıncı gün ona bağlama gəldi. Çox böyükdü və iki yerə qol çəkəsi oldu. Elə bildi ki, ya Oskardan, ya da Tirşenroytdan gəlib.

Ancaq bağlama təhlükəsizlik polisi idarəsindən göndərilmişdi və içində bir neçə bükülü məktub vardı. Xəbər

verirdilər ki, dustaq Paul Kramer həbsdə ölüb. Onun ən yaxın adamı və çox güman ki, yeganə varisi kimi Keteyə aşağıdakılardır: birincisi, içində mərhum dustağın külü qoyulmuş qutu; ikincisi, həbs olunarkən üstündə olan əşyalar. Məktuba həmin əşyaların siyahısı da əlavə olunmuşdu. Bunları göndərmək üçün çəkilən xərcləri təhlükəsizlik polisi idarəsi varislik işlərinə baxan idarələrə göndərəcək və həmin məbləğ də varislik üçün qoyulan vergiyə əlavə olunacaq...

Kete oturmuşdu və qımlıdanmırıldı. Otaq, demək olar ki, bomboşdu. Ona otaq görkəmi verən hər şey yiğisdirilmişdi. Yalnız böyük royal qalmışdı. Onun üstündə də səliqə ilə bükülüb sarılmış «əşyalar»... Məktubun özü qucağına, zərfi isə yerə düşmüşdü.

Xeyli beləcə oturdu. Hiçqırkı. Kiminləsə danışmalıdır... Bu dərdi tək çəkə bilməz... Paulla danışmalıdır...

722

Yalnız indi dərk etdi ki, Paul artıq bu dünyada yoxdur. Bircə dəfə ucadan qıyya çəkdi... Sonra yenə süst düşüb oturdu, qımlıdanmadı. Yalnız iki-üç dəfə ixtiyarsız olaraq əlini qaldırıb-saldı. Qəflətən kəskin ağırlar başladı. Ürəyi bulandı.

On-on beş dəqiqə keçəndən sonra da sarılmış «əşya»ların yanında oturmuşdu. «Gərək açam», – ürəyindən keçirdi. Mərhum dustağın külü və bir də əynində olmuş paltarlardı. Durub qayçı, bıçaq gətirmək istədi. Ancaq qalxa bilmədi. Yaman yorulmuşdu. Heç tərpənə bilmirdi...

Birdən-birə qarşısındaki «əşya»lardan qorxmağa başladı. O qədər də vahiməli deyildi, ancaq onlarla bir otaqda qala bilməzdi. Qəflətən Paulun səsi eşidildi: «Mənasız şeydir». Lap aydınca dedi bu sözləri! Sonra da: «Yazır Kete» – dedi. Bu sözlər qızı iki böldü. Hamisinin günahı onda oldu...

Daha dözmədi. Həmin «əşya»larla bir yerdə qala bil-məzdi, onlarla bu otaqda tək qala bilməzdi. Axi daha heç kəsi də gözləmirdi.

Otaqdan çıxdı... Binadan çıxdı... Daha doğrusu, qaçıdı... qaçıdı... Küçə ilə elə bərk gedirdi ki, hamı dayanıb onun arxasında baxındı. Günahkardı.. Onu da tutacaqlar... Qaçmalıdır...

Qəflətən acdığını hiss elədi. Lap heydən düşüb... Böyük bir qənnadi dükənə girdi. İçəri adamlı doludur... Belə yaxşıdır... Boş stol tapa bilmədi, başqalarının yanında oturmali oldu. Sifariş vermək lazımdı. Öz səsini eşitdi... Nə yaman yadlaşışb səsi... Tüstü-duman, gur, bayağı musiqi otağı başına götürüb... Ancaq bunların heç biri ona mane olmurdu... Yedi. Tələsə-tələsə yedi. Nə yediyini bilmədi. Çox yedi...

Nəsə bir iş görməli idi... Özü də təcili... Mariannaya xəbər verməli idi... Yox, bu deyildi... Qəflətən xatırladı: Münhenə zəng vurub, frau Tirşenroytla danışmalı idi... Elə indi... Lap bu dəqiqə... Təcili danışq sıfariş verdi.

Girdiyi kabinetinə rahat deyildi. Deyəsən, qapısı kip örtülmürdü. Hər halda, Kete onu bağlaya bilmədi. Səsküy, bayağı musiqi içəri dolurdu.

Dəstəkdən Tirşenroytun asta, titrək səsi eşidildi. Gərgin danışındı. Ancaq bu gərginliyin özündə də sevinc vardı.

– Necəsiniz? Xəbər var? Gedirsınız? Hara gedirsiniz?

– Bəli, indi yola düşürəm, – Kete tamam yad bir səslə cavab verdi.

– Nə olub? – Tirşenroyt həyəcanlandı. – Danışın!

Bu sözlər əmr kimi səsləndi. Kiminsə ona əmr etməsi qızın xoşuna gəldi.

– Paul yoxdur, – dedi.

– Çıxb gedib?

– Xeyr, getməyib... İndi də getmir... Ancaq yoxdur...

Daha yoxdur...

Üzün bir sükut çökdü.

– Danışırsınız? – telefonçu qız soruşdu.

– Bəli, danışırıq, – Kete cavab verdi.

– Başa düşürəm... – nəhayət, Tirşenroytun səsi eşidildi.

Səsi əvvəlkindən də asta, titrəkdi. – Düz başa düşürəm?

– Bəli, düz başa düşürsünüz.

– Yanıma gələrsiniz? Yoxsa mən gəlim?

– İndi yola düşürəm. Özünüz başa düşürsünüz... Çıxb gedirəm...

– Ünvanınızı mənə bildirin, – Tirşenroyt elə danışdı ki, sanki, nədənsə çəkindi.

– Yaxşı. Çox sağ olun!

Evə gedirdi... Evə tələsirdi... Elə bil, qovurdular...

Yaxın olsa da, taksi tutdu. Artıq həmin əşyalardan qorxmurdı. İçəri gırən kimi qəzəb dolu bir qətiyyətlə bağlamaları açmağa başladı.

Birinci bağlamadan kağız-kuğuz, məktub, qeyd dəftərçəsi, qəlyanı, pul kisəsi çıxdı. Kisəni ona Kete bağışlamışdı. İlkincisindəsə səliqə ilə təmizlənib ütülənmiş kül rəngli kostyumu... Üçüncüyə dördkünc bir qutu qoyulmuşdu. Yəqin ki, külü idi...

İçində kül olan qutu çox balacadır. Qəribədir, insan-dan nə az kül qalırmış...

«Kül...» – ürəyindən keçirir, – kül. Qəribə sözdür...»

Deməli, bu Pauldur. Külə dönüb qayıdır. Oskar son anda da yalan satdı...

Çox güman ki, pis niyyətlə aldatmayıb. «Fürer göstəriş verib ki, buraxsınlar». Ola bilsin ki, onun özünü də aldadıblar. Hamısı iftiradır. Onlar bir-birini aldadır. Həmişə də aldadacaqlar... Ancaq bunun daha mənası yoxdur...

Qəflətən həmin əşyaları royalın üstündə görəndə dözə bilmir. Götürüb, stolun üstünə yiğir. Ancaq stol da çox balacadır. İçində kül olan qutu stolun üstündə qalır, qalanlarını yan otağa aparır, çarpayının üstünə qoyur...

Səhəri gün Kete balaca bir yüklə Berlini tərk etdi. Oskarla bağlı xatırələrin heç birini özü ilə götürmədi.

Həmin gün Oskar təyyarə ilə Berlinə qayıtdı. Kefi kökdü. Heydelberq səfəri səadət dolu günlərinin çələngi olmuşdu. Fəxri adın təqdim olunduğu mərasim, rektorun latinca nitqi, özünün ona latinca cavabı, tələbələrin təntənəli keçidi, axırda da tonqal və rəqiblərinin kitablarının həmin tonqala atılması... Bu mərasimlər bir-birindən gözəl olmuşdu.

Tempelhofdakı təyyarə meydanında onu Petermanla Əli qarşılıdı.

– Frölayn Zeverin gəlməyib? – soruşdu. Axi ona da teleqram vurmüşdu. Yox, gəlməmişdi. Yaman diqqətsizdi. Onun ucbatından böyük-böyük adamların vaxtını aldığı üçün, ən azy, gəlib qarşılmalı idi... Evlənəndən sonra qızın bu xasiyyətinə son qoymalı olacaq.

Zofienburqa çatan kimi Keteyə zəng vurdu. Ancaq evdə tapa bilmədi.

– Frölayn Zeverinə teleqram vurun! – Petermana göstəriş verdi. – Ya da lazım deyil, adam göndərin, xəbər bilsin. Onunla təcili söhbətim var.

Yox, bütün bunlara baxmayaraq, Ketenin xasiyyətin-dən xoşu gəlir. Başqları kimi Oskarı göylərə qaldırmaq-dansə, belə yaxşıdır...

Lakin Ketedən xəbər çıxmamış Hansyörq gəldi.

Hansyörq qardaşının qayıdacağı günü qəzəblə göz-ləyirdi. Frau fon Tretnov Oskarın Heydelberq səfəri haqqında xəbərlərə acqözlük lə qulaq asırdı. Təəssüflənirdi ki, özü şəxsən Heydelberqə getməyib. Məlum məsələ idi ki, qadın Oskarın Heydelberqdəki «fəaliyyətini» Hansyörqün Parisdəki işindən üstün tuturdu. Hansyörq bir daha bunun şahidi oldu ki, Oskarın qurucu adı kiçik qardaşını kölgədə qoyur...

Ona görə də Oskarın qayıtdığını eşidən kimi elə qəzəbli-qəzəbli, hirsli-hirsli də Proellin tapşırığını yerinə yetirməyə, qardaşının – dahinin, idiotun gözünü açmağa tələsdi. Onun Heydelberqdəki nailiyyəti barədəki gurultulu sözlərinə istehza ilə qulaq asdı. Sonra hiddətlə, girişsiz-filansız Proellin söhbətini danışdı. Oskar qulaqlarına inanmadı.

– Krameri hələ buraxmayıblar? Fürerin əmrinə baxma-yaraq, Proell hələ də onu saxlayır? – qaşları dartıldı, səfəh bir görkəm aldı.

– Doğrudan, ağılinı tamam itiribsən? – Hansyörq cavab verdi. – Dedim ki, sən istəyən tərsinə olub. Hitler göstəriş verib ki, sənin o dustağının ağızını möhkəm yumsunlar. Təhlükəsizlik polisində işləyən cənablara yaxşı bələdəm: çox möhkəm yumacaqlar.

Oskar hələ də heyrətindən nə edəcəyini bilmirdi.

– Onu öldürəcəksiniz? Fürer söz verir ki, azad etdirəcək, sizsə öldürürsünüz?

– Siz... siz... – Hansyörq rişxənd elədi. – Sənin o Paul Kramerinin mənim üçün bir çürük qoz qədər də qiyməti yoxdur. Ancaq özün yenə zibil qarışdırıbsan. Əgər sakitcə oturub məni gözləsəydin və desəydin ki, bu işi yoluna qoy, onda sənin o Paul Kramerinin başından bircə tük də əskik olmazdı. Yox, nə danışırsan, gözləməz! Bu heyvan gərək boş qafasına arxayı olub, Manfred Proellə bəhsə

gırsin. Bəs ağlına gəlmədi ki, onunla kəllə-kəlləyə gələndə buynuzların sınacaq? Doğrudanmı, elə bilirdin, Hitler sənə görə öz Proellindən keçəcək?

«Sənə görə» sözlərində dünyanın özü boyda istehza, həqarət vardi...

Ancaq Oskarın beynində başqa fikir dolaşırdı...

– Bəs Kete? – qorxa-qorxa soruşdu. – Keteyə nə olub?

– Mən haradan bilim? – Hansyörq ciyinlərini çəkdi.

– Sənin arvadlarına keşik çəkirəm? – Qəzəb onun içini gəmirməyə başladı. – Öküzün biri öküz! Gicbəsər! Ketenin dərdini çəkir. Deyəsən, söhbətin nədən getdiyini hələ qanmırısan... Söhbət sənin başından gedir... Proell tapşırıb ki, sənə yaxşı bir mühazirə oxuyum. Bu, son xəbərdarlıqdır.

Oskar cavab vermək əvəzinə Petermanı çağırıldı.

– Xəbər var?

Bəli, Peterman xəbər gətirmişdi. Kete çıxıb gedib. Qaldığı evdə deyiblər ki, Çexoslovakiyaya gedib. Özgə heç nə bilmirlər...

Deməli, Hansyörqün dedikləri həqiqət imiş. Paul Kramerı buraxmayıblar. Onu öldürüblər və qız da elə biliib ki, Oskar yalan satıb. Buna görə də çıxıb gedib, uşağı da özü ilə aparıb. Hər şey bitdi... Hər şey cılık-cılık oldu...

Sifətində qəzəb dolu bir ümidsizlik ifadəsi düyünlənir...

Hansyörq qardaşının üstünə çəmkirdi:

– Yaxşısı budur, Qrethenini itirmiş Faust roluna girməyəsən. Mən tapşırıqla gəlmışəm. Səni xəbərdar etməliyəm. Ayıl! Yadında saxla ki, özünü yiğışdırmasan, işin pis olacaq.

Oskar qəzəb içində qovrula-qovrula iri yazı stolunun arxasında oturmuşdu. Divardaki maska rişxəndlə ona baxırdı. Məqsədinə çatmışdı... Heydelberqdə məqsədinə çatmışdı, evə həm zahiri, həm də daxili qələbə ilə qayıtmışdı.... Ancaq hamısı birdən-birə məhv olub getdi...

– Günahkar sənsən! – qəflətən qardaşının üstünə düşdü və bu sözləri də çox sakit, ancaq sonsuz bir kədərlə, nifrətlə dedi. – Məni buraya sən çəkib getirdin. Sən olmasaydın, Münhəndə qalardım, abırkı bir işlə məşğul olardım, Ravlıçeklə müqavilə bağlayardım. Sən olmasaydın, Ketenin də itirməzdim... Ya bunu, ya da başqasını... Sən olmasaydın, bu kökə düşməzdim.

Hansyörq səbir etməyə öyrəşmişdi. Ancaq Oskar kimi burnufirtiqlinin biri utanmaz-utanmaz ağızını allah yoluna qoyanda peyğəmbərin də səbir kasası daşardı...

— Mumla! — Hansyörq də sakitcə, ancaq çox kəskin tərzdə dilləndi. — Daha bəsdir, cana doydum. Buradakıların hamısını mənim sayəmdə qazanıbsan. Səni adam eləyən mən olmuşam. Sənin yolunda vedrə-vedrə qan-tər tökmüşəm, sənsə əvəzində çərənləyirsən, məni söyürsən.

— Sənin elədiklərinin hamısına bir qoz! Özün də bunu yaxşı bilirsən. Onların əvəzində mənim ən qiymətli sərvətimi oğurlamışan. «Bəsirət»imi oğurlamışan. Sən elə əvvəlcədən bunu istəyirdin, ay eclaf köpək!

— Bu mahnını çox eşitmışık! — Hansyörq hiddətlə, nifrətlə cavab qaytardı. — İşin düz gətirməyəndə həmişə mənim ayağıma yazıbsan. Sən Deqqenburqdakı dəyirməni yandıranda oradakı qara rəngi kim oğurlayası oldu? Mən! Kim bundan ləzzət aldı? Sən! Axırda kim kötük yedi! Yenə mən! Həmişə də belə olub. Ən xırda, ən alçaq arzularını da həyata keçirməyə çalışıbsan və mən də həmişə bu yolda kömək etmişəm. Hər cüzi iyrənc nəşənenin xatırınə əsas işi korlamışan və onu da sonradan mən yoluna qoymuşam. Əvəzindəsə üzümə tüpürübsən! Alçağın biri alçaq! Yadindadırımi, sən üçüncü sinifdə oxuyanda məndən iyirmi pfenniq borc aldin və and-aman elədin ki, cümlə günü qaytaracaqsan. Ancaq sonralar nəinki onu qaytarmadın, hətta üstümə cumub, məni əzişdirdin də! Çünkü məndən boyca onca santimetr uzun idin. Sənin böyüklüğün yalnız bundan ibarət olub! Mən də Tereze Layxtinqərə söz vermişdim ki, onunla xizək sürməyə gedəcəyəm. Ancaq içəri girməyə iyirmi pfenniqim olmadığına görə getmədim və qız da qaldı. Bizim məhəbbətimiz bununla bitdi. Bəs iyirmi pfenniqi neylədin? Saqqıza verib çeynədin!

Hamısı bircə-bircə Oskarin yadına düşdü. Buna bənzər min cür hadisəni xatırladı. Mənası olanı da, olmayanı da... Ancaq əslində, heç biri mənasız deyildi və azacıq da olsa, vicdan əzabı çəkdi. Lakin o dəqiqə də bu peşmançılıq hissini boğdu. Axi dünya belə yaranmışdı: biri böyükdü, biri kiçik... Biri ağa idi, hər şeyə ixtiyarı çatırdı, o biri isə nökər...

— Məsələ ayındır! — İndi Oskarin səsində tətentəne vardi. — Özün öz paxırını açdın. Elə əvvəl gündən bədbəxt

olduğundan, qadın sarıdan bəxtin gətirmədiyindən həmişə ağızını allah yoluna qoyursan. Onda mənə iyirmi pfenniq heç lazım deyildi. O iyirmi pfenniqsiz də Tereze Layxtinqer məndən ötrü ölürdü. Paxılığımı çəkirsən! Ona görə də bütün müvəffəqiyətsizliyini mənim ayağıma yazırsan, söyürsən, zəhərləyirsən.

– Sənə bircə sözüm var: bu ibarəli danışığın daha işə keçmir! Boş-boş çərənləməyin, dastan aćmağın nə mənə təsir eləyir, nə də Proellə... Sənin bu həyasızlığına daha dözən deyiləm. Bax axırıncı dəfə yaxşılıqla deyirəm: bir də mənimlə belə sırtıq rəftar eləsən, sənə yaxın duran deyiləm. Özün də gördün ki, mənsiz çox uzağa gedə bilmirsən.

Qardaşlar üzbüüz dayanmışdılar. Hər ikisinin rəngi avazımış, sifətləri qəzəbdən tanınmaz olmuşdu. Gözləri alışib-yanırdı. Adəmi dəhşət bürüyürdü: iki geyimli-kecimli cənab – dövlət müşaviri və fəxri doktor, Almanıyanın ən qüdrətli partiyasının iki görkəmli üzvü öz əcaib cah-calalı ilə göz qamaşdırın bir otaqda üzbüüz dayanıb söyüşür və güclə öyrəndikləri alman ədəbi dilini unudaraq, Bavariya ləhcəsindəki ən kobud sözlərə əl atırdılar...

– Fikirləşəndə də görürsən ki, hamisini Keteyə – o lovgə, ərköyun şortuya görə eləyibsən! – Hansyörq astadan, kinli-kinli, hiddətli-hiddətli dilləndi. – Möhtərəm cənab ona bəxşış eləyib! Möhtərəm cənab «yox» deyə bilməyib! Möhtərəm cənabın öz şortusuna «Daha bəsdir!» – deməyə gücü çatmayıb!

Oskar da eyni sakitliklə, ancaq hədələyici tərzdə dedi:

– Sənə deyirəm qurtar!

– Qurtaran deyiləm. Bir də deyirəm... Bir də deyirəm! Bu səfəh tərsliyinlə, lovgalığınla özünü də, məni də nüfuzdan salırsan. Sənin o şortun xəyalpərvərdir. Sənin o şortun deyir ki, göydəki aylı qopart, mənə ver!

Oskar qardaşını daha eşidə bilmədi. «Xəyalpərvə» sözü ona nəyi itirdiyini bütün varlığı ilə təzədən xatırlatdı. Bu səfəh Hansyörq söhbətin nədən getdiyini anlamadı. Axi kütdür, taxtabaşdır. Hamisinin günahı bu düşükdə, iblisdə, ikiüzlüdədir. Sən bir bunun boyuna, duruşuna, qaralmış sifətinə, sırtıqlığına bax! Özü də Oskarın bədbəxtliyinə gülür! Qəzəblə qardaşına baxdı. İri əllərini elə bərk yumruqladı ki, üzük barmağını ağırdı.

Hansyörq əməlli-başlı qorxdu. Ancaq tez də özünü ələ aldı.

– Nə qədər istəyirsən, o səfəh baxışlarını mənə zillə! Onsuz da, bilirəm ki, onun arxasında heç nə yoxdur. Aldada bilməzsən! Mən qorxan oğullardan deyiləm!

Həmin anda Oskarı amansız, vəhşi bir qəzəb bürüdü, gözləri qaraldı və uşaq vaxtlarında olduğu kimi, qardaşının üstünə atıldı, onu var gücü ilə yumruqlamağa başladı. Döyükcə də yüngülləşdi. Ancaq ona vurduğu hər zərbə özünü də ağırdı.

Hansyörq başını aşağı əysə də, müqavimət göstərmədi. Oskar qəflətən qan gördü. Qardaşının sıfətində qan şırım açmışdı. Üzük yaralamışdı. Birdən-birə aylıdı, hirsi də o dəqiqə soyudu. «Uşağın biri uşaq! – ürəyindən keçirdi.

– Mənə də yaraşan iş olmadı. Fəxri doktor, akademik... Gör kimə qoşuluram. Ancaq özü günahkardır. Yox, günah məndədir. Əshi nə fərqi, ya o oldu, ya da mən...»

Bir az geri çəkilib astadan, səmimiyyətlə gileyləndi:

– Əhvalim çox pərişandır, Hansl. Dara düşmüşəm. Sən də yaralı yerimə toxundun... – Və sirri qardaşına açdı. – İş burasındadır ki, ondan uşağım olacaq. Bilirsən, necə sevinirdim? Sizsə onun qardaşını öldürdünüz. Qaçış getdi. Hər şeyi əlimdən aldınız...

Hansyörq heydən düşmiş halda oturmuşdu və daha da ciliz görünürdü. Üzünün qanı hələ də axırdı. Qeyri-ixtiyari yaylığını çıxarıb, onu sildi. Dəsmal həmin dəqiqə qıqpırmızı oldu. Bir azdan həmin qan damcı-damcı patarına tökülməyə başladı. Amma özü buna zərrə qədər də fikir vermədi. Çünkü birdən-birə Oskarin daxilən nələr çəkdiyini «görməyə» başladı. Deməli, bu lovğa dahi də ilişdi! Hansyörqün ömrü boyu çəkdiyi əzabları o da çəkəsi oldu! Hər şeyi var – bircə o qadından başqa! Ancaq həmin qadının qəlbini fəth eləmişdi, uşaq da əkmişdi... Ondan başqa yüz qadını var. Nə qədər istəsə də, olacaq. Ondan da gözəl, ondan da yaxşı... Ancaq bütün varlığı ilə məhz həmin qadına bağlanıb və o da qismət olmayıacaq... Üçub getdi... Qardaşına yazılı gəldi. Ancaq ona belə lazımdır. Axi bu lovğa o gözəlcədə nə tapıb? Hansyörqün həmişə ondan zəhləsi gedib və heç vaxt da başa düşməyib ki, nə üçün Oskar ona əzab verən bir qızın bu qədər nazını çəkir...

Oskar qardaşını nə günə saldığını yenice başa düşdü və o dəqiqə də peşman oldu, ona yazığı gəldi.

— Vanna otağına keç, — dedi. — Üz-gözünü yu. Ya adam göndərərəm, ya da zəng vuraram ki, sənə təzə alt paltarı və kostyum gətirsinlər. Ağriyir? — qayğıkeşliklə soruşdu. — Bəlkə, həkim çağırınsınlar?

Hansyörqün yarası ağrımırdı və ona görə də həkim çağırmağa qoymadı. Dedi ki, təzə alt paltarı və kostyum üçün qaldığı yerə zəng vursunlar və onunla bərabər vanna otağına keçdi. Oskar yenə də mərhəmət və nifrat hissi ilə balaca qardaşının çəlimsiz bədəninə baxdı. Yox, onu əzişdirmək elə böyük qəhrəmanlıq deyildi. Axi qardaşı onu niyə bu vəziyyətə çatdırıldı?

Hansyörq də fikrə getmişdi: Kete — o təkəbbürlü şortu çox bic tərpənib, öz soyuqluğu ilə Oskarı özündən çıxarıb. Sonra da bu səfəhdən uşaqa qalib və fikirləşib ki, ona əre gedər. Ancaq çox aq eləyib, kələyi baş tutmayıb. Oskar hələ heç nə başa düşmür. Elə bilir ki, çox pis vəziyyətdə qalib. Amma əslində, bəxti gətirib. Bəli, öz ağlinının məhsulu olmayıb, bəxti gətirib. Proellə Tsinsdorf istəməyə-istəməyə ona böyük yaxşılıq eləyiblər, peyğəmbəri ömrü boyu o şortunun əsiri olmağa qoymayıblar. Bəli, bəli, Allah bixəbərəinkini yetirir.

Bütün bunları fikirləşərkən qəlbinin dərinliklərində qorxu baş qaldırır: bu yaramaz, kobud, qəddar Oskar öz səfəh, sırtıq baxışı, «bəsirəti» ilə onun — yəni Hansyörqün fikirlərini oxuya bilər. Oskardan qorxur. Yox, nə qədər ki, sırnığın altında dayanıb, qardaşı onun gözünün içində baxa bilməz. Çoxdan qanı kəsmiş yerləri səylə yuyur. Qərara alır ki, o şortunu itirdiyinə görə Oskarın dərdinə şərik olsun, ona təsəlli versin...

Sonra sırnığın altından çıxb, dümağ kətillərdən birində oturur. Oskar qayğıkeşliklə qardaşını qurulayır, ona qankəsən dərman verir. Hansyörqün kefi açılır, zarafata keçir:

— Çapığa oxşayacaq. Elə biləcəklər, duelə çıxmışam. Əslində, elə duel də oldu...

Sonra kitabxanaya keçirlər. Hansyörq qardaşının xalatlarından birini ciyninə atır, sanki, soyuğa düşmüş meymun balasıdır, gen-bol, bərbəzəkli paltara büküblər.

Bayaq fikirləşdiyi kimi, ehtiyatla qardaşına təsəlli verir. Ancaq Oskar tamam ruhdan düşüb.

— Quldurlar, qatillər arasına düşmişük, — deyə şikayətlənir. — Kaş özün eşidəydin ki, Hitler mənimlə necə mehriban danışırı. Elə bil, qardaş qardaşla söhbət edirdi. Ancaq bu donuzlar Hitlerin əmrinə fikir verməyib, Krameri öldürdülər...

— Ağilli ol, Oskar, — Hansyörq xahişə keçir. — Hər şeyə açıq gözlə bax. İnanıram ki, Hitler dostundur və sənə yaxşılıq etmək istəyir. Ancaq o, Proellsiz də keçinə bilməz. Hər şeyi həll eləyən Proelldir. İnan mənə: onunla bacara bilmərik. Nə sən, nə də mən... Heç Hitlerin özü də... Doğrudan da, sənin yaxşılığını istəyirəm, Oskar! Ağilli ol! Onlara toxunmasan, çox xirdalığa gedən deyillər. Axi özün də onların hesabına az qazanmamışan. Zofienburq, Dresden bankındaki pullar, fəxri doktor rütbəsi... Bir azdan da akademianın prezidenti olacaqsan... İstədiyin qədər də qadın... Hələ Kete də qayıdaq.

— Kete qayıtmayacaq! — Oskar sizildədi. — Sən onu yaxşı tanımirsan. Getdi! — Çox kədərli görünürdü.. — Hər şey bitdi. Yox, səni günahlandırmak üçün demirəm. Bili-rəm ki, ikimizi də təhlükə gözləyir. Bu gün Kramerin başına açdıqları oyunu sabah bizim də başımıza aça bilərlər. Əgər nə vaxtsa gözlərim Proellə Tsinzdorfun xoşuna gəlməsə — özü də gəlmir — bircə işaretləri kifayətdir, məni də Kramerin gününə salsınlar.

Hansyörq narahat oldu. Oskarın sözləri onu məngənə kimi sixdi. Axi qardaşının «gördükləri» çox vaxt düz çıxırdı. Ancaq tez də toxtatıb, özünü ələ aldı:

— Bir vaxtlar həddən artıq nikbindin, — dedi, — indisə tamam ruhdan düşübən. Eybi yox, olan şeydir. Axi ikimiz də böyük əziyyətlərə qatlaşası olduq. Bəzən olur: nə qədər ki mübarizə aparmaq lazımdır, əsəblərin dözür. Amma elə ki məqsədinə yaxınlaşırsan — səni darda qoyur. Ağilli ol, Oskar! — Bütün səmimiyyətini işə salıb qardaşını inandırmağa çalışdı. — Onsuz da, istədiyimizə çatmışq. Ücəlmışq. İkicə-üççə həftə sakit ol, qoy bu hadisə köhnəlsin. İndiki zəmanədə hər şey tez köhnəlir. Sonra Praqaya, daha doğrusu, Kete olan yerə gedərsən, onu da qaytarıb gətirərsən. Axi sən bütün qadınlarla dil tapmağı

bacarırsan. Üz-gözünü belə turşutma, sənə heç yaraşmir. Biz Lautenzak qardaşları ucalmışq və əgər bir-birimizə arxa olsaq, bizi yixa bilməzlər. Onda dünyanın heç bir qüvvəsi bizi qalxdığımız zirvədən sala bilməz!

Oskar bir neçə gün nə edəcəyini bilmədi. Tamam üzülmüş, bütün həyat sevincini itirmişdi.

Əlbəttə, Hansyörqün dedikləri boş şeydi. Kete heç vaxt qayitmazdı. Hətta fikirləşdi ki, Praqaya getsin, birtəhər dilə tutub qaytarsın. Ancaq bildi ki, xeyri yoxdur, gəlməyəcək. Bütün hadisələrin bir-biri ilə bağlı olduğunu yenicə başa düşdü. Sən demə, Ketenin evlənmək, onunla bir yerdə yaşamaq üçün verdiyi razılıq da yalnız və yalnız qardaşını azad etdirmək üçün imiş. Lap çoxdan Kramerin tərəfinə keçibmiş, Oskardan uzaqlaşmış...

Hitler barədə yanıldığı bundan da böyük zərbə oldu. Oskar əxlaq vaizi deyildi və Fürerdən sözünün üstündə durmadığı üçün inciməmişdi. Ancaq elə bilməşdi ki, Hitlerlə onun arasında yaxın bir qohumluq, qandan, ulu babalardan keçən bir dostluq əlaqəsi var. Lakin məlum oldu ki, Fürer saxtakarlıq edirmiş.

Elə bu ağır günlərində Reyxin dəftərxanasından məktub gəldi. Hitler onu fəxri doktor rütbəsi aldığı üçün təbrik edir və yazırkı ki, Okkultizm Elmlər Akademiyasının yaradılması işini sürətləndirməyi tapşırıb. Axırdı da öz dəst-xəti ilə əlavə etmişdi ki, Oskarla bu yaxınlarda görüşməyinə çox şad olardı.

Oskarın kefi duruldu. Göy üzünü örtən qara buludlar dağılmışdı. Axı Hitleri həmişə özünə dost hesab eləmişdi. Hitlerin əksinə gedərək onu Ketedən, uşağından ayrı salan başqaları idi. Köhnə düşmənləriydi həmin adamlar, saxta brilyant sıriyan kübarlardı: İlze Kaderayt, Proell, Tsinzdorf...

Yox, bu dəfə də yanılıblar. Düzdür, ürəkdən bağlandığı qadını əlindən alıblar, lakin onu Fürerin qəlbindən silə bilməyiblər.

Hitlerin məktubunu götürür. Fürerin xəttinə baxır. Bu, yöndəmsiz, əyri-üyrü, kobud uşaqq xəttidir. Hərflər kağızdan bir-bir qopub Oskarın gözləri önündə dayanır, Fürerin fikirlərini, duyğularını, arzularını onun canına-qanına

hopdurur. Hiss edir ki, Hitler onun dostudur. Hiss edir ki, dostu Hitler onu çağırır. Hiss edir ki, dostuna lazımdır.

Fürerin almanlara xas olan o gözəl qisasçılıq keyfiyəti barədə dediyi sözlər Oskarın qulaqlarında təzədən cingildəyir. Ömrü boyu onu da, Hitleri də alçaldan o kübarlara qarşı qəlbində amansız bir nifrat hissi baş qaldırır. Onları asmaq lazımdır. Hamısını bircə-bircə Tirqardendəki ağaclarдан asdıracaq!

Oskar bilir ki, Hitlerin son anda keçirdiyi hisslər onun həmişə keçirdiyi hisslərə oxşayır. Özü də yalnız son anda keçirdiyi hisslər... Əslində, kübarlar Füreri daha qəzəblə, daha müvəffəqiyətlə sıxırlar. Təkcə onun qəbul otağına deyil, qəlbini də intriqa salıblar. Axi Oskar, Hitlerin ürəyindən nələr keçdiyini yaxşı bilir. Hamısını görüb. Və bu məktub da onda «gördüklərini» bir daha sübut edir. Yenə də «görməyə» başlayır: kübarlar Hitlerin qəlbini kəmənd atıblar, onu kəməndə salıblar... kəməndə keçirdiklərini dərtib qoparmağa çalışırlar...

O, Hitlerə həmin kəməndi qırmaq üçün lazımdır. Bu məktub köməyə çağırışdır. Kübarlardan intiqam almaq, onların yekə başlarını kəsmək arzusu Hitlerin qəlbindən qopub gəlir. Ancaq ona təkan lazımdır, kömək lazımdır, Oskar lazımdır.

Oskar cah-calalı şikəst olmuş otağında, iri yazı stolunun arxasında oturub. Hitlerin məktubunu hələ də iri, dümaq, üzüklü əlində saxlayır... Dodaqlarına fərəh dolu səfəh bir uşaq təbəssümü qonub. Hitler əbəs yerə onu köməyə səsləmir. Axi Oskar öz düşməninin – o küt Proellin ən pünhan sırını üzə çıxarıb. Elə isə, Hitler kimi bir dahinin, dostunun, qohumunun qəlbindəki gizli arzunu necə oxumamaq olardı?!

Hitler onu bu dəfə də çox gözlətmədi. Dedilər ki, sabah Reyxin dəftərxanasına gəlsin.

Fürer bir dost səmimiyyəti ilə özünün peyğəmbərlə münasibətini ləkələyə biləcək hadisədən – Paul Kramerin ölümündən söhbət saldı:

– Yəqin ki, eşitmış olarsınız, əzizim Lautenzak, – dedi, – sizin arzunuzu yerinə yetirməyi tale mənə qismət eləmədi. Azad etdirmək istədiyimiz adam öz qorxaqlığı ilə bütün planlarımızı pozdu. Bizdən olub bizə oxşamayan, buraxılmamışdan qabaq özünü öldürdü. İş bir az da onunla

qəlizləşdi ki, həmin adam yalnız sizə qarşı deyil, həm də alman ruhuna – hər şeydən əvvəl, mənim təmsil etdiyim alman dilinə qarşı cinayət işlətmışdı. İnanıram ki, bunlardan xəbəriniz olsaydı, onu buraxdırmağı məndən xahiş etməzdiniz. Hər halda, beləsinə qarşı mənim silahla vuruşmağımın xeyri olmazdı. Lakin buna baxmayaraq, söz vermişdim və ona görə də çalışdım ki, həmin qoçağın ağzını yummaqla, verdiyim vədi alman xalqı, alman dili qarşısındakı borcumla uyğunlaşdırırm. Ancaq sizin cənab Kramer öz məkri ilə bizi qabaqladı. Burada mənim zərrə qədər də günahım yoxdur və çox təəssüflənirəm ki, sizin kimi qeyri-adi bir dostun xahişini yerinə yetirə bilmədim.

Fürerin bu cür bəraət qazanmağa çalışması Oskarı riqqətləndirdi. Onu inandırmağa başladı ki, günah özündə – yəni Oskardadır. Gərək hər şeyi əvvəlcədən yerli-yataqlı öyrənəydi. Gərək elə bir admanın buraxılmasını Fürerdən heç xahiş etməyəydi. Və məlum məsələdir ki, Fürerin bu hərəkətini hətta qəlbinin ən gizli nöqtəsində də «vədinə xilaf çıxmaq» hesab eləməyib.

– Çox şadam, – Hitler dedi. – Lap az adam başa düşür ki, boynuna düşmüş vəzifə məni bəzən dostlarımdan kimisə incitmək zərurəti qarşısında qoyur və həmin adamlardan da biri məhz sizsiniz. Amansız siyasi məcburiyyət çərçivəsində sözlə əməl həmişə düz gəlmir. Tarix taledən süzüllüb gəlir, sözlər, cümlələrsə boğazdan. Sonuncuları dil, dişlər, damaq yumrulayıb, yastılayıb düzəldir və söhbət sədaqətdən gedəndə də onların bir qara qəpiklik qiyməti olmur. Yalnız daxili səs dilə gələn anda sədaqətdən, «vədə xilaf çıxmamaqdan» danışmaq olar.

Sonra da sədaqətin mahiyyəti barədə uzun bir mühabirəyə başladı. Dedi ki, Kramerin ölümü ilə Lautenzak qarşısında çox pis vəziyyətə düşüb və belə hallar da, təəssüf ki, tez-tez olur. Addimbaşı elə vəziyyətlərə düşür ki, Füreri bəzi sadıq dostlarına – qızıl kimi ürəyi olan adamlara vəfəsizliqda günahlandırırlar. Bu da ondan irəli gəlir ki, Hitler həmişə özünün ən ali vəzifəsinə – alman xalqının taleyi qarşısındaki borcuna sadıq qalır.

– Zahiri sözübütlüklə öyünən meşşanlar «vədə xilaf çıxmaq» barədə istədikləri qədər sayıqlaya bilərlər, – dedi.  
– Siz isə məni yaxşı başa düşürsünüz, əziz Lautenzak.

Bəli, Oskar başa düşürdü və ona təzədən etibar eləyib, öz qəlbini açdığı üçün Fürerə minnətdardır. Aydındı ki, Hitler onu həmişə narahat edən məsələdən, axırda kəsəcəyi başlardan danışırı. Öz idarə tərzi, ədaləri ilə Füreri valeh edən kübarları qurban versin, yoxsa ona maneçilik törədən, hay-küy salan dostlarını?

Oskarı qəflətən çılgın bir sədaqət hissi bürdü: yer üzünün ən qüdrətli adamı çəkinmədən ən gizli sırrını ona – dostuna açırdı. Doğrudan da, bu dostluq Oskar üçün böyük hədiyyədir, şəfəq saçan Bavariya kralı II Lüdviqin Rixard Vaqnerə bəxş etdiyi dostluq səadətinə bərabərdi. Oskar indi Füreri ehtiras dolu bir iltifatla sevirdi.

– Mayn Fürer, – heyran-heyran sözə başladı, – əgər siz yalnız öz daxili səsinizə qulaq assanız, səhv addım atmaqdan qorxmaya bilərsiniz. Qoy necə səhv olur olsun. Daxili səs həmişə etibarlı, həqiqi olur. – Hitlerin fikirli-fikirli, sınaycı nəzərlərlə ona baxdığını görüb daha da coşdu.

– Mayn Fürer, əgər indi mənə desəniz: «Partaygenosse Lautenzak, siz elə bir günah işlətmisiniz ki, onu yalnız qanınızla yuya bilərsiniz» – mən bu hökmü tərəddüsüz qəbul edər, hətta nə üçün ölümə getdiyimi də soruşmaram.

Və bu anda Oskar, doğrudan da, öz dediklərinə inanırdı.

Belə sədaqətdən riqqətlənən Hitler qolunu Oskarın boynuna doladı və onunla bərabər otaqda fikirli-fikirli gəzışməyə başladı:

– Hakimiyətlə dostluq bir-birinə zidd olan qütblərdir, – dedi. – Onlardan qopan qığılçım bəzən öldürücü olur. Hamı sizin kimi müdrik olsaydı, hakimlərin işi xeyli yüngülüşərdi. Ancaq elə dostlar da var ki, çox sadıq olmalarına baxmayaraq, gözlərini qan örtüb və mənim daxili səsimə qarşı çıxırlar. Belələrini susdurmaqdan başqa yolum varmı? Əgər söhbət milli inqilabın formallaşmasından gedirsə, deməli, mən ən amansız vasitələrə el atmaqdan da çəkinməməliyəm. Bu, bəlkə də, faciədir, ancaq tərəddüd etmək də olmaz!

Fürerin dediyi sözlər nə qədər sadə olsa da, çox təhlükəli səslənirdi. Onlardan qətiyyət yağırdı və Oskar da həmin dəqiqə anladı: kim – istər bilə-bilə, istərsə də qeyri-ixtiyari – onun yoluna çıxsa, ölməlidir! Və Oskarı da ən çox özünə çəkən məhz bu təhlükə qoxusu idi.

– Siz dostlarınızdan çox şey tələb edirsiniz, – Oskar dedi, – ancaq özünüzdən tələb etdiyiniz bundan da artıqdır.

– Valhala gedən yol rahat ola bilməz! – Hitler cavab verdi. – Alman olmaq – təhlükə içində yaşamaq deməkdir. Alman olmaq – hər şeyi tər tökməklə deyil, qan bahasına qazanmaq deməkdir. Mənim dünyagörüşümü ikiçə sözlə belə ifadə etmək olar!

Sonra da Oskarı yazı stolunun yanına gətirib çəkməcəni açdı, tapançanı göstərdi:

– Budur, hazırca dayanıb, – dedi. – Adamı həmişə xəbərdar edir ki, hər anın öz hökmü var: ya qalib gəlmək, ya da ölmək!

Sərt hərəkətlə çəkməcəni örtdü.

Oskar hiss etdi ki, Führerin qəlbində güclü bir tufan baş qaldırıb, şimşek kimi çaxmağa hazırlıdır. Ancaq kimin başında? İndi hər şey Oskardan asılı idi: istəsə, həmin şimşəyi əsl düşmənlərinə – kübarlara yönəldərdi. Hitler buna hazırıldı. Oskar indi nə qədər sadə danışsa, məqsədinə də o qədər tez çatardı.

– Bəli, – dedi o, – hər an yeni bir təhlükə gözlənilir. Düşmən hazır dayanıb, fürsət axtarır. Onlarda utancaqlıq hissi də qalmayıb – öz bəd niyyətlərini artıq gizlətmirlər.

Və dərzi Vaytsın yanında hay-küy salan keçmiş kanslerin dediyi sözləri eynilə Führerə çatdırıldı: «Qıraqda dayanıb gözləməyəcək, tezliklə bu dəstənin axırına çıxacaq».

Oskarın bəxti gətirdi, Hitlerin yaralı yerinə toxundu. Onun keçmiş kanslerdən zəhləsi gedirdi. Führerin yüksəlisinə aylarla, illərlə mane olmuşdu. Onda bəzi sənədlər də qalırdı. Həmin sənədlərdə Reyxsveerin 1077 nömrəli agentə – yəni Adolf Hitlerə nə qədər pul verildiyi göstərilirdi. Keçmiş kansler çox ehtiyatsız adamdı, hər yerdə Hitlerə lağla qoyur, söyürdü. Özü də Lautenzak bu barədə Hitlerə xəbər gətirən yeganə adam deyildi.

Ancaq Oskarın dediyi sözlər hamisindən betərdi və həqiqətə oxşayırırdı. Hitlerin rəngi avazıdı, qanı qaçıdı, üçkünc uzun burnunun ucu dümağ ağardı. Əsdi-coşdu! Führerin ağızının köpükləndiyini görəndə Oskar lap mat qaldı və eyni zamanda da ləzzət aldı.

– Sən bu köpəyin işinə bax, – Hitler hayqırıldı. – Paxılın biri paxıl! Alçağın biri alçaq! Bu satqınlığa görə onun

başına oyun açacağam, axırına çıxacağam, tikə-tikə elət-  
dirəcəyəm, güllədəcəyəm, gəbərdəcəyəm!

Hitler özünü güclə ələ aldı. Ancaq onun səsindəki  
işgüzərlilik, qicanmış dişlərinin xırçılıtı Oskarı bir daha  
inandırdı ki, məqsədinə nail olub.

— Bəli, ələ adamdan yalnız bunu gözləmək olar! — Hitler sakit halda sözünə davam etdi. — Belə mənəsiz hədə-  
qorxularından hansı yuvanın quşu olduğu bilinir. Haqlı  
cəzasına çatdığı üçün dərzinin yanında, özü də tuman-  
köynəkdə ağızı köpüklənə-köpüklənə danışır. Paxilliqdan  
partlayır. Çünkü mən burada otururam, o isə dərzinin yanın-  
da, «Axırına çıxacaq!» Görərik, kim kimin axırına çıxı....  
Mənim çox tərəddüd eləməyim cənabları xeyli ürəklən-  
dirib. Ancaq qəti qərara gelmişəm, əlverişli fürsət gözləyi-  
rəm. Daxiliimdən gelən səsi gözləyirəm. Onda çəkinmədən  
o günahkar başları bircə-bircə kəsdirəcəyəm. Baxmay-  
cam ki, o başları kammerdinerlər qırxbı. Baxmayacam ki,  
o başlar yüz illərlə nahaq yerdən imtiyazlı sinfin nümayən-  
dəsi kimi onların ciyinləri üzərində toxunulmaz qalıb.

Oskar böyük bir razılıq hissi ilə duydu ki, yenə də tale-  
yin yol göstərəni oldu və Hitlerin iradəsini lazımı istiqamətə  
döndərə bildi. Keçmiş kansler kübarların başçısı, arxası  
idi. O yixılanda başqalarını da özü ilə aparacaq. Çokları  
gedəcək. Məsələn, ələ Proell, Tsinzdorf cənabları...

Oskarın qəlbi nə qədər fərəhlə döyünsə də, Fürerlə  
elədiyi söhbət barədə heç kəsə heç nə demədi. Hans-  
yörqün xəbərdarlığı hələ də qulaqlarında səslənirdi. Yox,  
mütləq özünü saxlayacaq. O, kübarları ayaqları altına alıb  
tapdalayanda rişxəndlə deyəcək: «Sizi çıgnayan mənəm!»

Son vaxtlar özündən asılı olmayıaraq Kete, uşaqqı  
barədə getdikcə daha çox fikirləşirdi. Öyrənmişdi ki, qız Praqa-  
dadır. Bir neçə dəfə uzun-uzun teleqrammlar yazmış, ancaq  
göndərməmişdi. Bilirdi ki, xeyri yoxdur. Sonra fikirləşdi  
ki, Praqaya qastrola getsin. Müqaviləni imzalamaq vaxtı  
gələndəsə, fikrini dəyişdi.

Xoşbəxtlikdən, çox fikirləşməyə vaxtı qalmırıldı. Akade-  
miyanın işləri ilə məşğul olur, hər axşam çıkış edir, çoxlu  
məsləhət verir, ictimai işlərlə başını qatırıldı. Gecələr də  
işləyirdi, gündüzlər də...

Bir dəfə yiğincaqların hansındasa qraf Tsinzendorfla rastlaşdı. Krematoriya peçinin gözlədiyi düşməninin üzünü görmək əsl səadət idi...

Canlı meyitə oxşayan Tsinzendorf heç bir şey olmamış kimi, onunla çox nəzakətli görüşüb, söhbətə girişdi. Özü-nəməxsus qəşəng, sırtıq bir təbəssümle soruşdu ki, tamaşaçılar bundan sonra da Oskarı səhnədə görmək şərəfinə nail olacaq, yoxsa prezidentlik ləyaqəti onu ictimaiyyət qarşısındaki çıxışlardan uzaqlaşdıracaq?!

– Siz ictimaiyyət qarşısında çıxış etməyi rüsvayçılıq hesab edirsiniz? – Oskar da təkəbbürlə soruşdu.

– Sizin yerinizə olsaydım, – Tsinzendorf mehribanlıqla dilləndi, – bunu Hitlerdən soruştardım. Axi onunla çox oturub-durursunuz...

– Bəli, bəzən Führerə məsləhət vermək şərəfinə nail oluram, – Oskar çox ehtiyatla cavab verdi və ürəyində də Tsinzendorfa güldü.

– Məsləhətlərə qulaq asır?

Oskar cavab verməyib onun üzünə baxdı və həmin anda qıpqrımızı dodaqları təkəbbürlə azacıq tərpəndi. Bu ağızıqatıqlı uşaq payını alanda biləcək ki, Hitler onun məsləhətinə qulaq asır, ya yox... Sir-sifətinə söz ola bilməz: göyçəkdir, qəşəngdir. Qadın sarıdan da bəxti gətirir. Ancaq heç biri ona kömək eləyə bilməyəcək. Qoy hələ atını səyirtsin...

– Bura baxın, Oskar, – Tsinzendorf sözünə davam etdi, – deyəsən, bu yaxnlarda mənə hədə dolu bir məktub göndərmişdiniz. Əslində, belə kağızları oxumadan zibil qutusuna atıram, amma sizin imzani görəndə açıb baxdım. Mənim kimi kiçik bir məmuru qorxutmaqdə yaxşı iş görmürsünüz. Axi partiya üçün nələr etdiyimi özünüz yaxşı bilirsiniz. Xırda-para işlərə, sadəcə olaraq, vaxt qalmir. Reyxin təhlükəsizliyini qorumaq asan iş deyil. Hami burnunu soxur. Ətin iyələnmiş yerini kəsib atmaq istəyəndə bir dəstə yalançı humanist hay-küy salır, köməyə adam çağırır...

Deməli, bu ağızıqatıqlı uşaq yenə qorxmur, onu döyüşə çağırır. Deməli, bu ağızıqatıqlı uşaq yenə qorxmur, Paul Kramerı ona xatırladır. Deməli, bu ağızıqatıqlı uşaq yenə qorxmur, onu ələ salır...

— Ulrix, sizin yerinizdə olsaydım, öz işimlə öyünməzdim. Düzdür, cəlladsız keçinmək olmaz, ancaq mən bu peşəni heç vaxt əlimdə şuar etməzdim.

— Mənim nə iş gördüyümü qarışq salırsınız, Oskar. Mən qoyunları sallaqxanaya aparmıram, onları yalnız və yalnız nişan verirəm.

Oskarı ələ salarkən aldığı ləzzəti zərrə qədər də gizlətməyə çalışdı.

Oskar da bu həyasızın kor olub taleyin qurbanına çevrildiyini görəndə qəzəb dolu sevincini gizlədə bilmədi.

— Bəziləri elə bilir ki, nişan verib, — dedi, ancaq xəbəri yoxdur ki, özü çoxdan nişan verilib.

— Bu ki lap vəhyə oxşadı. İncildən götürülüb, yoxsa öz məhsulunuздur?

Oskar sevinc qarışq coşqun bir qəzəblə dedi:

— İncildən götürülməyib. Yarısını özüm düzəltmişəm! Dediyiini ələməyə qadir olan bir adamın kəlamıdır. Belə də başa düşmək olar: «Bəziləri elə bilir ki, kiminsə axırına çıxacaq, ancaq əslində, onun özünün axırına çıxılacaq».

— Deyəsən, sitatlar xəzinənidə mirvari çoxdur, əzizim, — Tsinzdorf həlim bir səslə dilləndi. — Heç biri saxta deyil ki?

Oskar onun qəşəng, sırtlıq, təkəbbürlü sifətinə tutarlı bir şapalaq çəkməkdən özünü güclə saxladı.

— Elə bir adam var ki, — dedi, — vaxtı çatanda başlar kəsməkdən qorxmayacaq. Baxmayacaq ki, bu başları nə vaxtlarsa xüsusi kammerdinerlər qırkırdı və imtiyazlı sinfin nümayəndəsi kimi onların ciyinləri üzərində toxunulmaz qalırdı. Məsələn, bu sitatın saxta olmadığı şübhəsizdir. Və bunun aid olduğu adamlar özlərini bir az yiğişdirlər, yaxşı olar, qraf Tsinzdorf.

— Elədir, — Tsinzdorf etiraf etdi, — bu sitat saxta deyil...

Bayaqqı kinayə tərzini saxlamaq istəsə də, alınmadı, Oskar ilk dəfə onun sırtlıq sifətində nəsə çəşqinqılığa oxşayan bir ifadə gördü.

Tsinzdorfdan aralandı. Özündən razi qaldı. Bu ağız-qatıqlı uşağın payını layiqincə vermişdi...

Hitlerin ağızından çıxan bu sözlər, doğrudan da, Tsinzdorfun canına üşütmə saldı. Ancaq bircə anlığa! Kübarlarla qara camaat arasında gedən mübarizənin sonu hələ

uzaqda idi və məlum deyildi ki, isteriyali təlxək Hitler bu son döyüşdə kimin tərəfində duracaq.

Aydındır ki, o sehrbazın yanında gurultulu nitq söyləmişdi və Lautenzakın sitat kimi gətirdiyi sözlər də yalan deyildi. İbarəli ifadə tərzindən bilinirdi ki, onları məhz Führer deyib.

Ancaq məlum məsələ idi ki... – bu fikir ağılına gələndə Tsinsdorfun sıfəti işıqlandı, – ... məlum məsələ idi ki, Hitler onu yayılmaq üçün deməmişdi... «Payımı yaxşı verdiniz, əziz Oskar, – deyə ürəyindən keçirdi. – Buna söz ola bilməz! Ancaq bu zəfər təntənəsi, bəlkə də, uzun ovçuluq tarixinizdə ən böyük səhv oldu...»

Tsinsdorf ayağını ayağının üstünə aşırıb, kresloda yerini rahatladi, nəyisə götür-qoy etməyə, hesablamaga başladı. Bu sitatlar çap olunmalıdır! Zərərdidələr – Kaderayt, keçmiş kansler onu oxumalıdır. Onda hərəkətə gələr, hay-küy qaldırırlar. Bir adam ki, Hitlerin etibar elədiyi sırrı saxlaya bilmir, deməli, satqındır! Hitler də satqın sözünü eşidəndə dəli olur. Bəli, məsələ bununla da bitir...

Məlum şeydir ki, ilk baxışda heç nə deməyən, ancaq əslində, çox sirləri açan, sitatlarının müəllifi o dəqiqə bili-nən bir məqaləni çap elətdirmək çox da asan məsələ deyil. Lakin Tsinsdorf hər hansı bir işə ciddi yanaşanda nə qədər qılıqlı görünürdüsə, o qədər də çevik olurdu.

Məqalə çıxdı. Məqalə başa düşüldü. Kübarlar hiddətləndi.

Tsinsdorf saxta bir təəssüflə, irişə-irişə həmin məqaləni qərargah rəisinin qarşısına qoydu. Proell oxudu. O, fikrə getdi. Çox götür-qoydan sonra:

– Hamısını başa düşürəm, – dedi, – yalnız bircə şeydən başqa. Necə olub ki, qəzet bunu çap eləyib. Bizim sehrbaz dahidir və eyni zamanda da axmaqdır. Ancaq o dərəcədə də axmaq deyil ki, belə şeyi beş yüz min nüsxədə çap elədirib, bütün dünyaya yaysın.

– Bunu heç cənab mətbuat rəisinin özü də başa düşmür, – Tsinsdorf günahsız bir görkəm aldı. – Canına yaman vəlvələ düşüb. Mənə zəng elədi ki, məqaləni çap eləyən redaktoru konslagerə göndərim. Mən də o dəqiqə göndərdim.

Proell təfərinclə öz dostuna baxdı. Onun nazik, qüvvətli, qəşəng əlindən tutdu:

– Bu əl də həmin işdə olub, Ülrix? – soruşdu. – Axı bütün işlərin hamisini sən qarışdırın. Yoxsa, düz demirəm?

– Bu nə sözdür, şef? – Tsinzdorf elə cavab verdi ki, Proell onun yalan danışdığını və bir də bu hadisədən amansız bir ləzzət aldığını duydular, – deyəsən, Oskar Lautenzak ağlığını tamam itirib. Kaderayt mənə dedi ki, daha dözən deyil. Keçmiş kansler də yaman özündən çıxıb. Hindenburqa çatdıracaqlar. Ziqfrid artıq sözlər çərənləyib. Qorxuram, Ziqfridi xilas etmək mümkün olmasın...

– Mən də qorxuram... – Proell fikirli-fikirli dilləndi. İşə bax; bu Tsinzdorf xeyli ağıllanıb. Gör Oskara necə nifrət edir.

Proell özünə xas olmayan bir ciddiliklə oturub, karandaşı daz kəlləsinə vururdu. Hansyörqə, Hitlerə yazıçı gəlirdi ki, biri qardaşını, digəri də dostunu və peyğəmbərini itirəsi olacaq. Bu Oskar Lautenzak nə yaman sadəlövh imiş! Ona bəxş olunmuş vergi ilə çox ehtiyatsız dolandı. Özünə həddən artıq düşmən qazandı. Əvvəlcə Proellə başlandı, sonra da Adolfun sırını aləmə faş elədi. Partiyanı çox çətin vəziyyətdə qoydu. Onu daha xilas etmək olmaz...

Proell bütün bunları götür-qoy edərkən, qəlbində o gecə Oskarla üzbəüz oturanda, peyğəmbər də onun əlindən tutub ən gizli sırlarını üzə çıxaranda keçirdiyi narahatlıq hissi təzədən baş qaldırdı. İndi hamısı keçmişdə qaldı... Bundan sonra o, Proellin ürəyindən keçənləri heç vaxt oxuya bilməyəcək! Hiss edəndə ki, həmin adamın – düşmənin canı onun əlindədir, Proelli ani bir sevinc bürüdü. Onu məhv etmək, yer üzündən silib atmaq nə böyük səadət imiş!

Ancaq bunun nə demək olduğunu bütün varlığı ilə dərk edə bilmədi və qarşısındaki da heç nə anlamadı. Tsinzdorf yalnız bunu hiss etdi ki, vəzifəli məmər oturub nəyisə götür-qoy edir, tərəddüd keçirir. Manfred üçün qərar çıxarmaq Tsinzdorf düşündüyündən də çətindi. Hətta ona elə gəldi ki, Proell bir az hirsəndi də. Amma bilirdi ki, axırdı razi olacaq.

Elə həmin anda Proell karandaşı yerinə qoydu:

– Sən nə yaman kinli imişsən, Ülrix, – dedi. – Adolfun yanına getməkdən başqa çarəm yoxdur...

Manfred Proell məqaləni Führerə göstərdi. Yazı Hitlerin xoşuna gəldi.

— Pis deyil, — dedi. — Bu tufan Domokl qılınçı təki küberaların başı üstünü kəsdirib.

— Bağışla, Adolf, — Proell hirsini boğdu, — məqsədim sənin hissələrini coşdurmaq olsaydı, əziyyət verib, onu oxutmazdım. Xahiş edirəm, düzgün başa düş: bu məqalə siyasi kələkdir.

— Mənə elə gelir, — Hitler israr etdi, — başları üzərindən Domokl qılincının asılması küberaların xeyrinədir.

— Dündür, xeyrinədir, — Proellin cır səsi eşidildi, — amma sən fikirləşdiyin mənada yox! Onlarla sazişə girmişik. Söz vermişik. Bu hədə-qorxu bağladığımız müqaviləni pozmaq deməkdir. Doktor Kaderayt nəsə hərbi sovetə oxşar bir iclas çağırıb. Keçmiş kanslerlə onun ətrafındakılar bəyanat veriblər ki, bununla heç vaxt barışmayacaqlar.

— O sırtıq donuzlar nə ilə barışmayacaqlar? — Hitler hiddətləndi.

— Sənin hədə-qorxunla! Bu çox ciddi məsələdir, Adolf, diqqətli ol. Cənablar əllərini stola vurub deyirlər ki, guya, biz sözümüzün üstündə durmadığımızı bütün dünyaya car çəkirik. Hamısı da Hindenburqa arxayındır.

— Məqalədə mənim adım çəkilməyib, — Hitler narazılıqla dilləndi.

— Heç Lautenzakin da adı orada yoxdur. Ancaq bu hədə-qorxu sənin təkrarolunmaz ifadə tərzində deyilib, gizlətmək olmaz. Buna da şübhə yoxdur ki, həmin sözləri danışan məhz Lautenzak olub. Ona görə də yaxanı kənara çəkə bilməzsən, gərək açıq bəyanat verəsən.

— «Açıq bəyanat» nə deməkdir? — Hitler təkəbbürlə çəmkirdi. — Bu söz alman dilində yoxdur. Getenin bəyanatları heç vaxt açıq olmayıb.

— O həm də şair idi! — Proellin səbri tükəndi.

— Həm də nazir, — Hitler israr etdi.

— Adolf, — Proell mehribanlıqla onu inandırmağa çalışdı, — özünü aldatma. Vəziyyəti düzgün qiymətləndir. Sən bu boşboğazla əlaqəni kəsməlisən. Özü də lap tez. Özü də biryolluq.

Fürerin kefi pozuldu. Əlbəttə, Lautenzakin çərənləməsi məsuliyyətsizlikdi. Əgər bu işi başqası tutmuş olsayıdı, məsələni heç uzatmazdı. Ancaq Lautenzak peyğəmbərdi. Ondan tələb etmək olmazdı ki, ürəyini qəbrə döndərsin. Görmək qabiliyyətilə odlu-əlovlu danışmaq məharətini bir-birindən ayırmalı olmaz – bunu özü hamidən yaxşı bilir. Ürəyi dolu olanın ağızını kiliddə saxlaya bilməz. Başqası üçün satqınlıq hesab olunan bir iş peyğəmbər Lautenzak üçün adicə günahdır. Məgər buna görə öz dostu ilə «əlaqəni kəsməlidir?» Eh, nədən xoşu gəlirsə, onu əlindən almaq istəyirlər! Yox, bu işə qol qoymayacaq. Öz dostunu, peyğəmbərini Faterləndin mühabibə allahına qurban verməyəcək!

– Lautenzakla neçə dəfə xəyal dünyasının ənginliklərinə baş vurmuşam.... – Hitler müqavimət göstərməyə başladı. – Mənim qəlbimdəki təlatümü yalnız o başa düşür. Özgə heç kəs...

– Nə üçün ona bağlandığını başa düşürəm. Lautenzakin qeyri-adiliyinə özüm şahid olmuşam. Ancaq həddən artıq sadəlövhür. Dövlət xadimi üçün onun dostluğu ağır yükdür. Özün görürsən ki, bu Ziqfrid ağızına iyilik eləyə bilmir, – Tsinzdorfun gətirdiyi dəlili təkrar etdi. – Onunla əlaqəni kəsməlisən.

Hitlerin qəlbində amansız bir döyüş başlandı. Ziqfridlə müqayisə xoşuna gəldi. Təzədən düşdüyü bu faciəli vəziyyət ona ləzzət elədi. Ancaq əzabını da çəkdi. Tövşüdü, tərlədi...

– Günahı olmasa da, Lautenzakdan üz döndərməyə hazırlam, – nəhayət, dedi. – Cənab doktor Kaderaytin da qarşısında izahat verərəm ki, anlaşılmazlıq olub.

– Bu cür yarımcıq izahatlarla məsələni yoluna qoya bilməyəcəksən. Hindenburg özü təzədən izahat, təntənəli vədlər tələb edəcək. Deyəcəklər ki, bunların hamısı ictimaiyyət qarşısında açıq-aydın verilsin. Əgər Lautenzaki müdafiə etmək istəsən, qoca ilə ilk görüş səhnəsi təzədən təkrar olunacaq.

Proellin istədiyi alındı: Hitler qocanın qarşısında alçalığı, quyruğunu qısılıb, suyu süzülə-süzülə onun yanından çıxdığı günü xatırladı. Yox, belə şeyə ikinci dəfə yol verməz!

– Məni rahat buraxın! – qışkırdı. – Allahın muzduru da dincəlməyə vaxt tapır. Ancaq siz mənim gecə-gündüz

qanımı sorursunuz. Bu, həyat yox, əbədi qurbanlıqdır!  
Məni tikə-tikə eləyirsiniz...

Proell gördü ki, dostu çətin vəziyyətə düşüb. Ona yaxınlaşış əlini çıynınə qoydu:

— Bilirəm, — dedi, — sənin üçün ağırdır, Adolf. Tutaq ki, bu dəfə Lautenzaka görə Hindenburqun qarşısında alçaldın. Bəs sonrası? İki-üç aydan sonra yenə bir zibil qaynadacaq. Gərək partyanın xatirinə özünü məcbur edəsən. Özün bilirsən ki, bu hadisə xeyirimizə deyil. Yalnız bircə yol var. Onu aradan götürmək lazımdır. Yalnız bu, sənə bəraət qazandırıbilər. Onu yox eləmək lazımdır. Onunla bərabər bu biabırçı əhvalat da unudulub gedəcək.

Hitler elə əvvəlcədən «əlaqəni kəsməyin» nə demək olduğunu başa düşmüdü. Və doğrudan da, sidqi-ürək-dən dostunu xilas etmək istəmişdi... Amma Proellin gətirdiyi dəlillər də təkzib olunmazdır. Proell düz deyir: bu dəfə alçalaraq onu xilas etsə də, Lautenzakla münasibəti həmişəlik pozuldu... Onu Lautenzak öz çərençiliyilə pozdu. Məgər bu haqqı ona Lautenzak özü vermədi? «Əger məni mühakimə etsəniz də, buna haqqınız var», — dedi. «Ürəyiniz canavarlar tərəfdədir», — söylədi. Deməli, peyğəmbər öz faciəli taleyini acı bir kinaya ilə əvvəlcədən xəbər verib. Tale də həmin qurbanı qəbul etməyi ona — Fürerə tapşırıb.

Proell əlini yavaşça Hitlerin çıynindən çekdi. Kədər içində xəyala dalmış dostunu müşahidə eləməyə başladı. Führer özünü hazırlayırdı. Çox güman ki, özü üçün tamaşa düzəltmişdi. Belə vəziyyətdə ona mane olmaq lazım deyildi. Qəflətən Proellə elə gəldi ki, həmin faciəli tamaşada söhbət peyğəmbərdən deyil, onun özündən gedir. Qeyri-ixtiyari həmin fikri başından qovdu. Lənətə gəlmış Lautenzakin işinə bax! Quruca adı da adamı vahiməyə salır, yerindən oynadır.

— Onu aradan götürək, Adolf? — sualını bir də təkrar etdi.

Hitler ona tərəf baxmadı. Bağa qınından hazırlanmış balaca zərfaçanı yavaş-yavaş stolun üstündən götürdü. Onu qüvvətli, kobud barmaqları arasında yavaş-yavaş sıxmağa başladı. Zərfaçan xırçıltı ilə sindi.

— Sağ ol, — dedi Proell.

Hansyörq eşidəndə ki, Proell onu telefona çağırır, qorxdu. Halbuki bu zəngi çoxdan gözləyirdi.

Məqaləni oxuyan gündən bilməşdi ki, hər şey qurtarıb. Tsindzorfun telefonda həmin «xoşagəlməz iş» barədə nəzakətlə, təəssüflə, kinaya ilə əhəmiyyətsiz bir şey kimi danışması Hansyörqün ürəyinə daman şübhəni bir daha təsdiq etmişdi: bu faciəli zarafatın müəllifi məhz Ülrixdi...

Oskarin işi bitmişdi. Xilas etməyə çalışmaq da mənəsizdi. Hansyörq hara getsə, axırdı yenə Proellin yanına gəlib çıxacaq və o da Ülisinin tərəfini verməyəcək. Beləliklə də, özü pis vəziyyətdə qalacaq. Oskarla danışmağın da xeyri yoxdu. Hansyörq əzab çəkirdi ki, qardaşını bu dəfə taleyin ixtiyarına buraxmalıdır. Eyni zamanda gizli bir sevinc də duyurdu ki, indən sonra dahi qardaşının kölgəsində qalmayacaq.

Bələ bir intizar, həyəcan içində Proellin zəngini gözləmişdi. Ancaq həmin zəngdən sonra da sakitlik tapa bilmədi. Proell özünəməxsus bir şuxluqla mətləbə dəxli olmayan şeylərdən danışdı. Axırdı da onu şam yeməyinə dəvət etdi.

– İkimiz olacaqıq, əzizim, – dedi.

Yemək zamanı Proell özünü çox mehriban apardı, dəcəllik elədi, dünya haqqında, insanlar haqqında şübhələrini min rəngə boyadı.

İstəyirdi ki, özünü Hansyörqə yaxşı adam kimi göstərsin. Hansyörq bilməlidir ki, Proell onu Oskarın tutduğu səfəh işlərdə zərrə qədər də günahlandırmır. Digər tərəfdən də istəyirdi ki, Hansyörq Oskara görə onunla kin saxlamayacağına kişi kimi söz versin. Hansyörq qəti qərara gəlməlidir: ya qardaşı, ya dost!

Yeməkdən sonra qəhvə və konyak içmək üçün dostunu öz iş otağına apardı. O rüsvayıcı məqalə çıxan jurnal stolun üstündə idi. Proell ötəri bir işarə ilə onu göstərdi:

– Bəli, əzizim, – dedi, – cənab qardaşının bu sərsəmliyi münasibətilə sənə başsağlığı verməkdən başqa çarəm yoxdur. – Əlini Hansyörqün ciyinə qoydu.

– Onun barəsində nə qərara gəlmisən, Manfred?  
– Hansyörqün səsi çox kəskin, quru çıxdı.

– Onun barəsində heç bir qərara gəlməmişəm, – Proell saxta bir qətiyyətlə cavab verdi. – Özün bilirsən ki, qardaşından xoşum gəlirdi. Öz sahəsində çox nadir, təkrarsız adam idi. Hətta bir dəfə mənə çox böyük yaxşılıq da eləmişdi. Adolf da onu çox istayırdı...

Hansyörqün çat-çat olmuş dodaqları titrədi. Manfred Oskar haqqında olmuş adam kimi danişirdi. Deməli, Oskarın işi bitib. Elə həmin dəqiqə bilmışdı... Ancaq yenə də inanmaq istəmirdi.

– Ölməlidir? – bunu lap uşaq kimi soruşdu və udqundu.

– Zərfaçanı sindırmaq Adolf üçün o qədər də asan olmadı...

– Nəyi sindırmaq?

– Adolfu yaxşı tanıyırsan. Heç nə demədi, yalnız zərfaçanı sindirdi. Sözsüz mahni...

Hansyörq elə bütüñşdü, elə yazıqlaşdı ki! Ürəyi bulandı!

Sanki, həyatının ən dəhşətli anı idi. İşə bax: qardaşına yaxşılıq etmək istədi, ancaq səhv yola gətirib çıxardı...

– Başqa çarə yoxdur? – sizilti ilə soruşdu.

Proell qəhvəyə konyak qatıb içdi.

– Führer zərfaçanı sindirdi, – dedi.

– Oskar dahidir, – Hansyörq bir azdan inadla dilləndi.

– Dahiliklə sərsəmliyi bir-birindən ayırmak olmaz. Ola bilməz ki, nəzarət etmək məqsədilə onu bir neçə günlüyü hər hansı müalicəxanaxaya göndərsinlər?

Proell papiros çəkir, içirdi. İçir, papiros çəkirdi. Hansyörqü sınamaq üçün əlinə yaxşı fürsət düşmüşdü. O qədər susdu ki, hətta Hansyörq elə bildi, öz təklifi ilə dostunu qəzəbləndirib və heç vaxt da cavab almayıacaq.

Həmin anda Proell gözlənilmədən ayağa durdu. Hansyörq də qalxmaq istədi. Amma Proell qoymadı.

– Otur, oğul bala, otur, – dedi.

Zərif dərisi çəhrayı rəngə çalan, başının tükü, az qala, bütüñ töküllən bu siğallı cənab Hansyörqə tərəf gəldi və ona elə yaxın dayandı ki, sakit, qan qoxulu nəfəsi müsahibinin üzünə vurdur. Hansyörqə elə gəldi ki, hələ indiyəcən onun açıq-qəhvəyi, hiyləgər gözləri kimi amansız gözlər görməyib. Halbuki həyatında amansız gözlərə çox rast gəlmışdı.

– Qulaq as, oğul bala! – Proellin xırıltılı səsi çox alçaq-dan çıxdı. – Mən ədalətli adamam. Boynuma alıram ki,

sənin təklifini həyata keçirmək olar. Bəlkə də, sənin o cənab qardaşını müalicəxanalardan birinə göndərə bilərdim. Ancaq özün bilirsən ki, yarımcıq işlərdən xoşum gelmir. Çünkü belə təhlükəli adamın qardaşını partiyada, yüksək vəzifədə saxlamaq məsuliyyətini öz üzərimə götürə bilmərəm. Nə qədər ki o sağdır, harada olmasına baxmayaraq, səni yolundan azdıracaq. İndi iki çarə var: ya sənin təklif etdiyin kimi, qardaşını müalicəxanaya göndəririk və özün də gedib ona qulluq edərsən... Deməli, partiyadan çıxırsan... Ya da qardaşın bu dünyadan köçür, sən isə olduğun kimi qalırsan. Özün seç, oğul bala. Özün qərara gəl... – Və ani sükutdan sonra güclə eşidiləcək bir səslə sözünə yekun vurdu: – Ya o, ya mən... Hansyörqün dörd olmuş ölgün gözləri Proellin kəskin baxışlarından yayınmağa çalışdı, saralmış sıfətinə ümidişiz bir təbəssüm qondu.

– Adamı çox çətin vəziyyətdə qoyursunuz, Manfred, – dedi.

– Elədir... İç, – Proell ona konyak süzdü və dostu ilə də razılaşdı. – Doğrudan da, səni çox çətin vəziyyətdə qoyuram.

Hansyörq içdi. Oskar kimi ağır bir yükü çiynindən atandan sonra həyatın necə rahat, necə gözəl olacağını təsəvvürünə gəttirdi. Bugünkü dostluq sınağından sonra Tsinzdorfu Proellin gözündə salmaq da çətin olmayıcaq. Hildxen də gələcəkdə Oskardan söhbət düşəndə onu «tarixi şəxsiyyət» kimi xatırlayacaq. Daha heç kəs, heç nə yüksəliş yollarında onun qabağını kəsə bilməyəcək... Özünü toplayıb:

– Səni seçirəm, Manfred, – dedi.

Bu iki-üç kəlməni qurtarmamış, bayaq cəsarətlənmək üçün təsəvvüründə canlandırdığı gözəl gələcək yoxa çıxdı. Bunların əvəzində qardaşının qəzəbli surməyi gözləri peydə oldu və ona sancıldı, bütün canına-qanına işlədi. Elə ağırdı ki, Hansyörq daha dözə bilmədi.

Proell əlini yüngülçə onun çiyninə vurub:

– Bunu heç vaxt unutmaram, – dedi.

– Onunla görüşə bilərəm? – Hansyörq xeyli sükutdan sonra ağır-agır soruşdu.

– Niyə görüşmürsən? Mənə qalsa, qardaşın hələ bir neçə gün də akademiyaya hazırlıq işlərindən zövq ala bilər.

Onsuz da, əlimizdən qaça bilməz. Eybi yox, qoy bir az da yaşasın... – Özünə təzədən konyak süzdü. – Çox istedadlı adam idi. Bu istedadından əlavə, bir az da ağlı olsayıdı, xeyli uzağa gedə bilərdi...

Oskar da məqaləni oxuyanda Fürer kimi razılıq hissi keçirdi. Öz payına düşən dumanlı şöhrət də, kübarlar haqqında deyilən dumanlı hədə-qorxular da xoşuna gəldi.

Amma ikinci dəfə oxuyanda başa düşdü ki, məqalə pis niyyətlə yazılıb. Bu yalnız Tsinzdorfun işi ola bilərdi. Belə məqalədən xeyir gözləmək olmazdı. Fürerin dediklərini ica-zəsiz yaydığı üçün partiya qarşısında cavab verməli olacaq. Yenə də Hansyörqün qarşısında bəraət qazanmalı olacaq...

Az qala, qardaşının zəngi üçün darixmağa başladı. Məqalənin necə qarşılandığını təsəvvür edə bilmirdi. Yalnız qardaşı ilə mübahisə eləyəndən sonra başına gələn qəzanın ölçüsünü biləcəkdi.

Lakin Hansyörqdən xəbər çıxmadı. Heç kəs də bu barədə ona heç nə demədi...

Xoşbəxtlikdən, işi çoxdu və məqaləni oxuyan gün boş vaxtı qalmadı. Səhər-səhər akademiyaya görə maarif nazirinin qəbuluna getdi, günortadan sonra çətin bir məsləhət saatı oldu, axşamsa səhnəyə çıxdı. Tamaşadan sonra gözəl bir italyan qızı ilə görüşdü. Məqalə barədə düşünməyə macal tapmadı.

Ancaq gecə yata bilmədi. Qəflətən narahat olmağa başladı. Görəsən, partiya, hər şeydən əvvəl də Fürer məqaləyə necə baxacaq?! Oradakı təfərrüatları bir də xatırladı. Bəli, gecənin yarısı durub kitabxanaya keçdi, məqaləni tapıb təzədən oxudu. Qəflətən bütün aydınlığı ilə hiss etdi ki, bu işin sonu yaxşı qurtarmayacaq və kübarların indiyəcən onunla elədiyi zarafatların ən dəhşətlisi budur.

Səhərin açıldıgına sevindi. İşlə başını qata bilərdi. Doğrudan da, çox məşğul olduğundan fikirləşməyə vaxtı qalmadı. Yenə də məqaləni unutdu və elə yoruldu ki, yeri-nə girən kimi yuxuya getdi. Yaxşı da yatdı və səhər açılanda özünü gümrəh, sağlam hiss etdi. Həmin gün gördüyü işlərdən zövq aldı, həvəslə axşamı gözləməyə başladı. İtalyan qızına yenə görüş vermişdi və bilirdi ki, bu dəfə əlibos qayitmayacaq...

Günortadan sonra uzandı ki, tamaşaya, həm də görüsə qədər bir az dincəlsin. Ancaq məqalə barəsindəki narahatlıq onu təzədən bürüdü. Özünə acığını tutdu, özünü dandalı, özünü söydü. Yox, bunların hamısı mənasız bir xəyalı uydurmadır. Bu səfəh qorxuya biryolluq son qoymaq lazımdır. Bircə yolu var: Hitlerin özü ilə danışacaq. Həmin dəqiqə də oturub Führerə məktub yazdı, xahiş etdi ki, onu qəbul eləsin.

Tamaşadan sonra italyan qızı ilə görüşdü və hər şey də onun istədiyi kimi oldu. Qız gözəldi, lütfkardı, məhəbbət qədri biləndi. Oskarın şöhrəti də, özü də onu yaman sehrləmişdi. Peyğəmbərə nəvaziş dolu sözlər piçildədi, əvəzində nəvaziş dolu sözlər eşitdi və sonra da yatağa girilər... Ancaq bütün bunların arxasında nəsə bir narahatlıq, qorxu qarışqıq nigarənciliq gizlənmişdi: görəsən, Führerlə söhbəti necə alınacaq?!

Bütün bunlar Proellin Hansyörqü sınağı çəkdiyi anda baş verirdi... 749

Səhəri gün Oskar Reyxin dəftərxanasından cavab aldı. Həddən artıq nəzakətli sözlərlə bildirirdilər ki, cənab kansler indi çox məşğuldur. Cənab kansler onun üçün boş vaxt tapanda cənab doktor Lautenzaka xəbər göndəriləcək.

Oskarın rəngi saraldı. Eyni zamanda da özünü sakitləşdirdi ki, bu məktub hələ heç nə demək deyil. Hitlerin elə həmin gün qəbul etməməyi hələ o demək deyil ki, Oskarla görüşmək istəmir. Yox, belə düşünmək yaramaz. Elə həmin fikirdən də yapışaraq onu özlüyündə bir neçə dəfə təkrar etdi. Amma yenə də təsəlli tapa bilmədi. Hiss edirdi ki, Führer onun haqqında hökm çıxarıb və apelyasiya da vermək olmaz. Özü də Führerə söz vermişdi ki, haqqında çıxarılan hökmə etiraz etməyəcək. Özü məsləhət vermişdi ki, çox tərəddüd eləməsin, yalnız daxili səsi-nə qulaq assın. Hitler də onun məsləhətinə əməl etmişdi. Deməli, Oskarın işi bitmişdi. «Kitabım bağlandı!» – bu sözləri ucadan, özü də gənclik illərində olduğu kimi, doğma ləhcəsində dedi...

Səfəhliyə bax! Bu ki anormallıqdır! Bu ki, sadəcə olaraq, ağılsızlıqdır! Yox, özünü ələ almalıdır. Bu mənasız qorxu barədə heç kəs heç nə bilməməlidir. Yoxsa haqlı olaraq deyərlər ki, ağılıni tamam itirib. Özünü ələ almalıdır... Lakin

onca dəqiqədən sonra gördü ki, maskasının yanında oğrun-oğrun, qorxa-qorxa keçir, ona baxa bilmir. Ütandi ki, indi – fəlakətin astanasında dayandığı bir anda, ətdən olan sifəti tuncdan tökülmüş sifətinə həmişəkindən də az oxşayır. Cəfəngiyata bax! Yox, daha belə davam edə bilməz. Gərək bu mənasız qorxuya təslim olmasın. Nəyin bahasına olursa olsun, onu qovmaq lazımdır...

Bütün diqqətini işə yönəlddi. Ancaq işin qızığın çağında, özü də lap qəfildən, ürəyi Almanı istədi. Onun yanında sakitləşər... Yalnız onun yanında bu həyəcandan azad ola bilər... Yoxsa, doğrudan da, dəli olacaq...

Həmin dəqiqə də Almanın yanına getdi. Onun rahat mənzilində xeyli var-gəl elədi, sakitləşdi, akademiyadan, təntənəli açılışdan danişdi. Qəflətən dayandı və azacıq sükutdan sonra özü də bilmədən dedi:

- Görəsən, o günə qədər qalacağam?
- Dərzi Alma heyrətlə ona baxdı:
- Axi ikiçə həftə qalıb, – dedi.
- İki həftədən sonra nə olacaq ki? – özü də heyrətləndi.

– Mən nə dedim ki?

- Alma gördü ki, dostu çox dalındır.
- Sənə nə olub? – qorxu içində soruşdu.
- Heç nə... heç nə... – dedi, – axmaq bir zarafat elədim...

«Yox, belə yaramaz! – ürəyində özünə əmr etdi. Əgər, doğrudan da, dəli olubsa, ən azy, başqaları bunu bilməməlidir! «Uydurulmuş qorxulardır», – dedi öz-özünə. – «Keçib-gedəcək. Özünü ələ al! Keçib-gedənə qədər döz!»

Ancaq bircə gün sonra Aloysla mübahisə edəndə Oskarın «sərsəmlik» adlandırdığı şey təzədən üzə çıxdı.

Aloys akademiyanın açılması xəbərini eşidəndə bərk əsəbiləşdi. Qorxurdu ki, Oskar prezident olandan sonra indiyə qədər işlədikləri kimi işləyə bilməyəcəklər. Buna görə də dostunun elmi fəaliyyətini lağa qoydu. İrişə-irişə peyğəmbərə xatırlatdı ki, özü bir neçə dəfə quru alimliyə rişxənd edib.

Lakin Oskar bu gün dostunun kinayəsinə həmişəki təkəbbürlə cavab vermədi.

– Elədir, – dedi, – həyatimdə bir neçə dəfə çox məsuliyyətsiz danişmişəm. Amma indi vəziyyətim ağırdır, Aloys, xahiş edirəm, bir tərəfdən də sən başlama.

– Doğrudan? Nə olub? – Alois təəcübləndi. – Bu nə sizlətirdə?

Oskar yenə də buna bənzər sözlər mızıldadı. Elə qüssələndi ki, Alois dözməyib, qayğıkeşliklə soruşdu:

– De görüm, bu gün sənə nə olub?

Oskar cavab vermək əvəzinə fikirli-fikirli dostuna baxdı.

– Əslində, – dedi, – ömrün boyu mənim kölgəmdə qalıbsan, Alois... Qəribədir ki, buna baxmayaraq, həmişə mənə sadıq olubsan...

Aloys pərt oldu:

– Bu ki lap nekroloqdur! – Sonra da inamsız-inamsız sözünə davam etdi. – Aha, o məşhur akademiyaya görə məndən aralanmaq istəyirsən. Adı bir illüziyaçı daha sənə yaraşmaz. İkinci dəfə deməyin lazımlı gəlməyəcək! Müqaviləni pozuram. Belə müqaviləni hər yerdə bağlaya bilərəm.

Oskar özünə xas olmayan ahəstə bir səslə dedi:

– Boş-boş danışma, Alois. Mən dostumu heç vaxt darda qoymaram. – «Mən» sözünü güclə sezilən bir vurğu ilə dedi və göynəyə-göynəyə, acı-acı vəfasız Führeri xatırladı. Daha özünü saxlaya bilmədi. – Sənə bir sırr açacağam... Məni qaralayıblar. Hər dəfə səninlə görüşəndə özümdən soruşuram: bu, son görüş deyil ki?

Aloys əvvəlcə elə bildi ki, bu da Oskarın növbəti səfəh, məkrli zarafatlarındandır. Ancaq sonradan gördü ki, o çox ciddi danışır. Qorxsa da, saxta bir gümrahlıqla dostunu dilə tutmağa başladı:

– Yenə də özündən toxuyursan. Bu lənətə gəlmİŞ akademiya səni lap əldən salıb.

– Yox, yox! Bilirəm ki, məni qaralayıblar. Onlar məni sağ buraxmayacaq.

– «Onlar» kimdir? – Alois getdikcə daha çox narahat olmağa başladı.

– Əlbəttə, nasistlər! – Oskar qeyzlə dilləndi. – Köhnə dostlarımız!

Bütün qəzetlər nasistlərin Oskar üçün yaratdığı akademiya barədə xəbərlərlə dolu olduğu bir zamanda belə sözlər danışmaq, doğrudan da, sərsəmlikdi. Məlum məsələ idi ki, onu qara basırdı. Bəlkə də, bu nasist donuzlarından aralanmağın ən yaxşı yolu elə bu idi... Alois dostunun qolundan yapışdı:

– Gel çıxaq gedək, Oskar! Heç kimə də heç nə deməyək! – O çox səmimi danışır, sanki, yalvarırıdı. – Axı sənə həmişə deyirdim ki, bu nasistlərlə dostluğun axırı yoxdur. İndi özün görürsən ki, Hansl və onun axmaq siyasəti sənin ağlığını başından alır. Xaricə qaçaq. Qoy öz zibillərini özləri təmizləsin. İstədiyimiz qədər müqavilə bağlayarıq. Mənts bunu göydə düzəldəcək. Xaricə gedək, öz sənətimizlə məşğul olaq...

Aloys çox sadə, səmimi, istiqanlı danışındı. Və gördüdü ki, Oskar yaman əzab çekir.

Aloysun ona görə öz Münhenindən əl çəkməsi Oskarnın qəlbini riqqətə gətirdi. Pərt oldu, mərhəmətlə gülümsədi. Doğrudan Aloys nasistləri belə pis tanıyor? Məgər onlar qaraladıqları adamı xaricə buraxardılar? Ancaq bu bərədə dostu ilə mübahisəyə girişmədi.

– Allah özü sənə yar olsun, Aloys, – dedi. – İşlərim o qədər də pis deyil. Getdikcə də yaxşılaşır...

Və çıxıb getdi.

Aloys yumurtavari başını bir az irəli əyərək oturmuşdu. Kədər dolu qonur gözləri həmişəkindən də qüssəli göründü. «Lənət şeytana...» – öz-özünə mizildəndi. Bu sözlərdə qəzəbdən çox deyingənlilik vardi. Dostunun boş-boş çərənləməsinə o qədər də fikir verməzdi. Ancaq Oskarnın belə yumşalması onu şübhələndirdi, ürəyinə nəsə damdı...

Oskar adamlarla bir yerdə olanda bəzən o qorxu hissələrini qova bilirdi. Tək qalanda isə onlar, demək olar ki, cismanı ağrıya dönürdü. Bəzən özünü qəribə bir boşluqda hiss edir və elə bilirdi ki, artıq o dünyadadır. Ancaq hələ tərpənə bilirdi... danışındı... Lakin səsi uzağa getmirdi, sanki, şüşə qəfəsə salınmışdı.

Əslində, belə qorxuya heç bir konkret səbəb yox idi. Amma hamidan, hər şeydən şübhələndiyi üçün əzab çəkirdi...

Son vaxtlar bağında cavan bir oğlan dolaşındı, iş gördüdü.

– Siz burada neyləyirsiniz? – deyə bir dəfə onun üstünə qışqırıldı. – Bu bağ mənim şəxsi mülkümdür.

Ancaq sonradan məlum oldu ki, oğlan bağbanının şeyirdi imiş və onun öz tapsırığını yerinə yetirirmiş.

Maarif naziri ona zəng vurdu. Qəzetlər də qarşidakı təntənəli açılış barədə çoxlu xəbərlər dərc etdi. Hər şey qaydası ilə gedirdi. Heç nə dəyişməmişdi. Ancaq Oskar aldanmadı. Arxasınca düşən qatillər hələlik gözə dəymirdi. Yox, onu aldada bilməzdilər. Arxasınca dolaşan gizli nəzərləri hiss edirdi. Biliydi ki, gözə görünməsə də, ona qurulmuş tor getdikcə daralar.

Daha dözə bilmədi, Hansyörqün yanına yollandı.

– Səninlə söhbətim var, – dedi, – təciliidir. Özü də ikiilikdə...

– Nə olub? Yenə nə istəyirsən? Akademiya barədədir? Bundan tez eləyə bilmərik. Doğru sözümüzdür, – Hansyörq siqaretini sümürə-sümürə öz narahatlığını sırtlıqla gizlətməyə çalışdı.

– Nə olduğunu sən ki məndən yaxşı bilirsən! – Oskar acı-acı dilləndi. – Axi özün deyirdin ki, mənim kitabım bağlanıb. Axi sən bilməlisən ki, nə vaxt bağlanır...

Hansyörq də Aloys deyənləri təkrar etdi:

– Özündən toxuma! Sən lap əldən düşübəsən...

Ancaq Oskar onun səsindəki titrəyişi, hərəkətlərindəki qətiyyətsizliyi duydu. Deməli, doğrudan da, qaralanmışdı. Kübarların dəftərində onun fəlakət günü, ölüm saatı göstərilmişdi. Və kiçik qardaşı da onların tərəfinə keçmişdi, nə hazırlandığını yaxşı biliydi.

– Belə çıxır ki, demək istəmirsən... – Oskar gileyəndi. Onun səsində elə bir ümidişsizlik vardi ki, Hansyörqün ürəyi parça-parça oldu, qardaşına yazığı gəldi.

– Əsəbiləşmə, – dedi, – başa düşürəm, çox həyəcanlanırsan. Akademiyaya prezidentlik eləmək o qədər də asan deyil. Ancaq məhkəmədəki o gözəl çıxışından sonra inanıram ki, təntənəli açılışı da yüksək səviyyədə keçirəcəksən. Lap adicə bir iş kimi... – Hansyörq papirosunu söndürdü. O gülümsədi.

Lakin Oskar onun təbəssümünü cavabsız qoydu. Yalnız qardaşının üzünə baxmaqla kifayətləndi. Amma bu baxışda əvvəlki qəzəb, əvvəlki məna yoxdu. Buna baxma yaraq, Hansyörq yenə də ona dözə bilmədi. Hiss etdi ki, Oskarin hər şeydən xəbəri var.

Elə həmin anda da Oskar fəryada başladı. Nə qışkırdı, nə də söyüdü. Ancaq Hansyörq istəyirdi ki, qışkırsın, söysün.

Oskar isə bunun əvəzində çox sakit danişir və demək olar ki, heç qimildanmırı. Lakin bütün varlığından, səsindən, dediyi sözlərdən acı bir ümidsizlik yağırdı.

— Niyə məni satdın, Hansl? Axi satıbsan... Yoxsa elə deyil? Axi sənin xəbərin var. Çox şeyi bilirsən. Nə üçün o məsələ barədə mənə heç nə ...heç nə demədin? Axi bilirdin ki, o məqalə axırına çıxacaq... Gərək vaxtında xəbərdar edəydin. Gərək məni o bələdan qurtaraydın. Sən bunu bacarardin. Mütləq bacarardin. Bəs niyə eləmədin, Hansl, qardaşım? Düzdür, sənə qarşı hərdən əclaflıq eləmişəm, ona görə də əvəz çıxmaga haqqın vardi. Ancaq gərək öldürməyəyedim. Axi adam həyata bircə dəfə gəlir. Mənimsə vur-tut qırx beş yaşım var. Axi müharibədən, onun min cür ölümündən sağ çıxmışam. Sənsə oturub siqaret çəkirsən, mənim gəbərdiyimi vecinə almırsan. Axi biz bir qandan, bir candan yaranmışıq! Əgər bu tələyə sən düşmüş olsaydın, heç vaxt səni darda qoymazdım, səni satmazdım, Hansl, qardaşım!

— Boş-boş danışma. Yaxşısı budur, açılış gününü təxirə salaq, sən də bir neçə günlüyü dənizə, ya da dağlara get, dincəl... — Hansyörq bu sözləri zorla, özü də çox inamsız dedi. «Dözmək lazımdır, — ürəyindən keçirdi. — Bir az da dözmək lazımdır. İndi durub Proellin yanına getməyin, «yaxşısı budur, onu dəlixanaya göndər» — deməyin də xeyri yoxdur. Onsuz da, Proell bunu eləməyəcək və mənim də işlərim korlanacaq...»

— Sən dəhşətli dərəcədə ağıllısan, Hansl. Həmişə də məndən ağıllı olmusan. Ola bilsin ki, məni də acıqla dara çəkdirmisən. Düz eləyirsən, hamının canı özünə şirindir. Mən də belə olmuşam. Ancaq mən yalnız alma oğurluğunda və ya buna bənzər işlərdə belə düşünmüşəm. Əgər söhbət sənin həyatından getsəydi, heç vaxt «dənizə get, dağlara çıx» deməzdəm, Hansl. Onda sinəmi qabağa verədim... Özün yaxşı bilirsən... Eh, daha bu barədə danışmağın mənası yoxdur, keçən də keçdi... Ancaq çox şadam ki, sənin kimi həddən artıq ağıllı deyiləm...

Oskar son sözləri yavaş-yavaş, ağır-ağır dedi. Elə bil, sözləri kəlbətinlə çəkib çıxarırdı. Elə bil, yenə səhnədə idi, «göründü»...

Hansyörq dinmədi. Qardaşının üzünə baxa bilmədi.

Sonra Oskar çıxbı getdi. Hansyörq onun addım səs-lərini eşitdi, ancaq nə başını qaldırdı, nə də qımıldandı... Oskar uzaqlaşandan sonra da iki-üç dəqiqə beləcə oturdu. Lap balacalaşmışdı, saralmışdı... Qımıldana bilmirdi...

Bu söhbətdən sonra Oskarın dördcə günü qalmışdı. Həmin günlərdə də – istər tək olsun, istərsə də adamlar arasında – köksünü deşən, bağrını yaran, içini gəmirən, boğazına tixanan dəhşətli qorxu ondan əl çəkmirdi. Harada bir şurman görsə, fikirləşirdi: «Bəlkə də, budur... Ya sabah, ya da birisi gün başımı kəsəcək!» Qayığı ilə göldə gəzəndə öz-özünə deyirdi: «Bəlkə də, məni elə buradaca boğacaqlar...» Hətta Zofienburq yaxınlığındakı meşədə də gəzəndə düşündürdü: «Bəlkə də, məni elə buradaca basdıracaqlar...» Həmişə də qorxurdu ki, indi gələcəklər... bu dəqiqə gələcəklər.

Yata bilmir, yuxu dərmanı atırdı. Bir dəfə də gecə ayıldı. Yaman tərləmişdi, boğulurdu. Addım səsləri eşitdi. Lap aydın eşidildi. Üzünü qaranlığa tutub qışkırdı:

– Kimsən?

Addım səsi kəsildi. Üşüdü, buza döndü. Uşaq vaxtrında olduğu kimi, xaç çəkdi.

Sonrakı axşam bağın qapısını açarkən gördü ki, Ketenin mənzilinin balaca açarı da dəstin içindədir. Ah, onu nə güclə almışdı... Oskar qəflətən həmin otağa girmək arzusu büründü. Elə arzu idi ki, qarşısında dayanmaq çətindi. Eh, bəlkə də, orada rahatlıq tapacaq, bu qorxudan canını qurtaracaq...

Getdi. Qapını açdı. Otaq boş deyildi. Ancaq boşdan da betər göründü. Onun verdiyi şeyləri, onunla bağlı olan əşyaları Kete özü ilə götürməmişdi...

Küçədəki fənərin gur işığı pərdəsiz pəncərədən içəri düşürdü. Oskar bomboş qalmış otaqdakı nəhəng royala söykənib dayanmışdı. Həmişə şax gəzməyə öyrəşmiş bu adam indi, sanki, ayaq üstə dura bilmirdi, royala söykənmişdi...

Həmin anda Kete frau Tirşenroytlı Praqada oturmuşdu. Anna Tirşenroyt Paulun əlyazmalarını nəzərdən keçirdi. Onları Albert gizli yollarla Keteyə göndərmişdi. «Rixard

Vaqner...» monoqrafiyası... Dilçiliyə aid məqalələr... Almanyanın tarixi və siyasetinə aid kəskin ruhlu ocerklər... Bir neçə yerdə də Oskar Lautenzakin adı çəkilirdi.

— Burada Oskar haqqında iki-üç cümlə var, — deyə Anna Tirşenroyt əlyazmanı Keteyə uzatdı. — Paul çox cəsarətli, ağıllı idi. Bir az da insafsız... Ancaq adamdan çox şey tələb etmək də olmaz.

Kete əlyazmanı götürsə də, onu oxumadı. Çox fikirli, qəzəbli görüñürdü.

Berlindən çıxandan sonra ilk günlər nəsə bir boşluq duyurdu. Oskarı xatırlayanda qəribə hisslər keçirirdi. Sanki, qəlbini geniş bir otaq imiş, əwəlcə boş, mənasız şeylərlə ağızına kimi dolub, sonra da tamam boşalıb... Adətən, ya əlinin, ya da ayağının birini itirmiş adamlar belə hisslər keçirir. Nəsə bir boşluq və həmin boşluqda da ağrı duyurlar. Ancaq sonralar hamisini unutdu. İndi Oskara nə nifrət edir, nə də sevirdi. Heç o barədə fikirləşmirdi də. Ümumiyyətlə, dünyaya gətirəcəyi usaqdan başqa heç nə barədə düşünmürdü. İndi başa düşə bilmirdi ki, o vaxt uşağı abort etdirmək fikri ağılına haradan gəlmişdi.

Anna Tirşenroyt gördü ki, Kete məqaləni alsa da, oxumadı. «Yəqin, Oskar haqqındaki xatirələri oyatmaq istəmir», — ürəyindən keçirdi. — Çox güman ki, başqa cür də eləyə bilmir. Ancaq Oskara qarşı ədalətsizlik edir. Hami ona qarşı ədalətsizdir. Uşağı olacağına sevinir, ancaq fikirləşmir ki, həmin uşağın atası odur. Bütün bunlara baxmayaraq, Oskarda maskasına yaraşan nəsə vardı. Tale haqqında çox gurultulu danışır və elə bilirdi ki, onun ərköyüն balasıdır. Ancaq əslində, ögey balası oldu. Hərdən lap az qalırdı ki, ona bəxş olunmuş vergini tuta. Bir az bəxti gətir-səydi, bəlkə də, tutardı...»

Kete məqaləni qaytarıb stolun üstünə qoydu.

— Yəqin ki, özünüz başa düşürsünüz, frau Anna, — dedi, — daha bunların heç biri haqqında düşünmək istəmirəm. Yalnız uşaq barədə fikirləşmək istəyirəm.

Qız qətiyyətlə, inamlı, sevinclə gözlerini uzaq bir nöqtəyə zillədi.

Bir gün sonra Oskar ağızına kimi adamlı dolu olan gözəl bir restoranda oturmuşdu. Qəflətən gözünə iki nəfər

adam sataşdı və o dəqiqə də başa düşdü: onlar idi. Xatırladı ki, həmin adamları dünən də, bu gün də görüb. Foyeyə çıxdı. Kişilərdən biri onun ardınca gəldi. Bu restorandan çıxbıb, başqasına getdi. Həmin adamlar yenə gəldi.

Evə getməyə ürək eləmədi. Artıq Hansyörqün yanında olmuşdu – ondan kömək çıxmazdı. Ancaq yenə də onun yanına getmək lazımdı. Axi onu öldürmək istəyəndə kiməsə sığınmalı idi... Maşını Hansyörqün qapısına sürdü.

Cənab müşavir evdə yoxdu. Əl çəkməyib, hara getdiyini soruşdu. Tərəddüd eləyə-eləyə dedilər ki, cənab müşavir frau fon Tretnovun yanındadır.

Oskar Tretnovgilə getdi. Gecəyarıdan keçmişdi və qulluqçu yuxulu-yuxulu qapını açdı. Oskara elə gəldi ki, kişi onu görəndə həm təəccübləndi, həm də pərt oldu. Dedi ki, qardaşı buradadır, onunla təcili işi var. Kişi pərt halda xahiş etdi ki, gözləsin və özü də harasa getdi. Bir azdan qayıdır dedi ki, cənab müşavir burada olub, sonra da çıxbıb gedib. Deməli, Hansyörq ondan qaçırdı. Oskar ömründə belə çətin vəziyyətə düşməmişdi. Bilirdi ki, onu bayırda gözləyirlər. Maşından düşəndə görmüşdü ki, ayrı bir maşın da gəlib düz onunkunun yanında dayandı. Ancaq bu evdə ona heç nə eləyə bilməzdilər. Ona görə də çıxmaq istəmirdi. Həmin iş bu gün olacaq... Nə qədər ki aralarında qapı var, rahat nəfəs ala bilər. Onu aldadırlar, Hansyörq getməyib. Buradadır. Qardaşı Hansl onunla bir damın altındadır, ancaq ölüm ayağında Oskardan qaçı...

Narazı qalmış qulluqçu hələ də qapının ağızında dayanıb bu vaxtsız qonağın getməsini gözlayırdı. Frak geymiş Oskar isə getmək istəyənə oxşamırdı.

– Özümü pis hiss edirəm... – nəhayət, dilləndi. – Mənə bir qədəh araq verin. – Kişinin ovcuna pul basdı.

Qulluqçu təəccübləndi, tərəddüdlə dedi:

– Cənab Lautenzak, əgər... doğrudan da...

Və sözünü bitirməyib uzaqlaşdı.

Oskar hündür, bahalı, qədimi stillardan birində əyləşdi, şlyapasını da elə yanındaca döşəmənin üstünə qoydu. Kişi konyak gətirdi.

– Bundan yaxşısını tapa bilmədim, cənab Lautenzak, hər yer bağlıdır...

– Fərqi yoxdur, – deyib içdi.

– Bağışlayın, cənab doktor, – qulluqçu qəflətən dil-ləndi. – Haradasa oxumuşam ki, sizə fəxri doktor rütbəsi veriblər. Jurnalda şəklinizi də görmüşəm. Sizin üçün açdıqları universitetin də şəkilləri vardi. Əntiqə olacaq. Təbrik edirəm.

– Çox sağ olun, çox sağ olun, – dedi Oskar. – İndisə durum gedim.

– Bəlkə, hələ getməyəsiniz? Bəlkə, gecəni burada qalasınız? Həkim çağırırmış?

Oskar bir anlığa fikrə gedir. Əgər özünü xəstəliyə vursa, Tretnovun evində, həkimin yanında onun üstünə hücum çəkə bilməzlər. Hücum çəksələr də, Hanslin gözünün qabağında öldürəcəklər. Onda da Hansla haqq olar, bu satqın, qardaş qatılı ömrü boyu əzab çəkər...

Lakin burada qalmağın da mənəsi yoxdur. Nə vaxtsa çıxb gedəsi olacaq. Əgər burada qalsa, gərək özünü top-laya, yalan danışa, teatr düzəldə... Yox... tutaq ki, lap bir gecə, ya da yalan, saxtakarlıq, qorxu dolu bir gün də sağ qaldı... nə mənəsi?

– Təşəkkür edirəm, – dedi, – evə getsəm, yaxşıdır... Ağır addımlarla dəhlizdən keçib Tretnovun evini tərk elədi və qardaşını da görə bilmədi.

Bu nədir, indi başqaları dayanmışdı? Ona elə gəldi. Dəqiqləşdirə bilmədi. Öz maşınınə mindi. Yaxşı, hara get-sin? Yenə restorana? Oradakı işıqdan, musiqidən, səs-küydən, ucadan deyib-gülən, harasa tələsən adamlardan lap iyrəndi. Zofienburq, o böyük, tənha, mənasız dəbdəbə ilə bəzənmiş otaqlar yadına düşəndə lap dəhsətə gəldi. Yox, ora çatan kimi tutacaqlar. Küçələrdə boş-boşuna xeyli firlandı. Axırda «Tabarin»ə girdi. Tanışlara rast gəldi, özünə qadın tapdı, içdi.

Restorandan çıxdı. Xidmətçi onun maşınının qapısını açdı. Və elə həmin anda da kənardə dayanmış iki nəfər ona yaxınlaşdı. Biri dedi:

– Yaxşısı budur, indi də bizim maşına əyləşəsiniz, cənab doktor Lautenzak.

O biri isə başını azacıq tərpətməklə yaxında dayanmış adamları göstərdi. Gecə idi. Ancaq hiss olunurdu ki, səhər indicə açılacaq. Oskar ətrafına boylandı. Küçə bomboşdu. Nəsə duyan qapıcı yoxa çıxdı. Sanki, yer yarıldı, ora girdi.

Oskar qışqırmaq istədi. Həyatını qorumaq üçün var gücü ilə qışqırmaq istədi. Yox, elə həmin dəqiqə də öldürdilər. Ancaq sakit dayansa, hələ bir neçə dəqiqə də yaşaya bilərdi...

– Buyurun! – Kişinin səsində elə bir kinayə, hədə, hökm vardı ki, Oskar lap mat qaldı. Özü belə danışa bilməzdi. Onların maşınınına mindi. Çox rahat maşındı. İçəridə özündən başqa dörd nəfər vardi.

– Hara gedirik? – soruşdu.

Cavab vermədilər.

Adam az olan küçələrdən sürətlə keçdilər. Oskar bu küçələri yaxşı tanıyırıdı. Buralardan tez-tez keçmişdi. Özü də çox vaxt səhərə yaxın... hər cür adam yaşayırıdı bu küçələrdə... Nə qədər sərgüzəştləri olmuşdu bu küçələrdə... Bu da onun fəth elədiyi Berlin... Müxtəlif xatirələr oyandı. Sonra da qorxu... Beynini gəmirən fikirlər... Bəlkə, xilas oldu? Məgər xilas olmaq mümkünkdür? Ancaq bütün bu xatirələri, qorxuları, düşüncələri bircə sual, bircə arzu üstələdi: səhərin açılmasını, yenicə doğan günəşini görə biləcəkmi?!

Şəhərin qərbinə tərəf gedirdilər. Zofienburqə sarı...

Zofienburq yerləşən əraziyə çatdilar, onu keçib-getdilər. Sonra meşəyə tərəf uzanan dar yola düşdülər. Oskar bu yolu tanıyırıdı. Azacıq gedəndən sonra daha da dar olan başqa yola döndülər. Maşın çətinliklə irəliləyirdi. Dayandılar.

Bayaq danışan kişi əmr etdi:

– Düş!

Oskar tərpənmədi. Heyi qalmamışdı. Donurdu. Özü də səhər hələ açılmamışdı. O soyuq, hədə, kinayə dolu səs yenidən eşidildi:

– Düş!

– Şlyapamı, paltomu da götürüm? – uşaq kimi səfəh sual verdi. «Vaxt qazanmaq lazımdır... Vaxt... Vaxt qazanmaq...» – ürəyindən keçirdi.

Yanındaki adamların dördü də irişdi.

– Şlyapanı da, paltonu da götürə bilərsən.

Oskar ağır-ağır düşdü. Seyrək bir meşənin ortasında dayanmışdı. Əynində frak, palto, başında da şlyapa. Düzü-nə gedən yol qurtarmışdı. Yana burulan ciğırsa meşənin

dərinliklərinə aparırdı. Səmada solğun bənizli aypara göründü. Həmin ay batmağa hazırlaşırı və ona görə də ağacların arasından güclə seçilirdi. Oskar taqətdən düşməsdü. Hava soyuq olmasa da, titrəyirdi.

– Getdik! – bayaqkı kişi əmr etdi.

– Səhərə qədər gözləmək olmaz? – Oskar kəkələyə-kəkələyə, sizildaya-sizildaya xahiş etdi və əlləri əsə-əsə pul kisəsini çıxardı.

– Getdik! – kişi cavab əvəzinə yenə əmr etdi.

Onu araya alıb, zorla irəli apardılar. Meşənin dərinliyinə gətirdilər. Kol-kosa dolaşa-dolaşa, kötüklərin üstündən tullana-tullana gedirdilər.

Dayandılar.

– İndisə qaç! – kişi meşəni göstərdi. – Qaç!

Oskar onların üzünə baxdı. Bircə-bircə, uzun-uzadı, diqqətlə, yaziq-yaziq baxdı. Lakin heç birində insanlıq hissindən əsər-əlamət görmədi. Hamısı buz kimi soyuqdu, hamısında bircə həvəs vardı: aldıqları əmri yerinə yetirmək...

Səhər hələ açılmamışdı. Onu görəcəyinə ümidi də qalmamışdı. Bütün iradəsini toplayıb, həmin işi səhər açılanda qədər uzatmağa çalışmışdı... Lakin o soyuq sıfətləri görəndə bildi ki, son arzusu da, son istəyi də yerinə yetməyəcək. Tale bu dəfə də üzünə gülmədi.

Gözünü onlardan çekdi. Yan-yörəsinə baxdı. Ağaclar, alaqqaranlıq səma, solğun bənizli ay və bir də meşənin zülməti... Şlyapasını başına qoyub, meşənin dərinliklərinə uzanan ciğira döndü.

...İstəyirdi ki, qəlbində musiqi sədaları baş qaldırsın. Əzəmətli bir musiqi. Ancaq bu arzusu da gözündə qaldı. Son nəfəsində «Tabarin»in səs-küyü, uğultusundan başqa qəlbində heç bir musiqi sədası baş qaldırmadı...

Ayağını yerdən üzdü, getməyə başladı. Əynində palto, başında şlyapa kol-kosun, kötüklərin arası ilə, ayaqlarını sürüyə-sürüyə qaranlığa doğru irəlilədi. Gözlədi ki, indicə güllə açılacaq və hər şey də qurtaracaq...

Okkultizm Elmlər Akademiyasının açılışına bir gün qalımış bütün qəzetlər ilk səhifədə iri başlıqlarla xəbər verdilər ki, Oskar Lautenzak vəhşicəsinə öldürülüb. Hamının saysız-hesabsız tamaşalardan tanıldığı iri üzük barmağında

imiş, bundan əlavə, üstündə başqa qiymətli əşyalar və pul olub. Lakin heç birinə toxunmayıblar. Çox güman ki, siyasi qəldir. Qırmızılar onu nasional-sosialist ideologiyasının nümayəndəsi hesab edirdilər və elə buna görə də xaincəsinə öldürüüb'lər.

Fürer öz peyğəmbərinə dövlət hesabına dəfn mərasimi təşkil etdi. Çox adam gəlmışdı. Hər yanda matəm musiqisi çalınırdı. Bayraqlar sallanmışdı.

Oskar Lautenzakın tabutu önündə Hitler özü danışdı:

– O, elə adamlardandı ki, – həyəcanlı bir səslə dedi,  
– mənim yaratdığını yeni Almanıyanın mənəvi dünyasını təmsil edirdi.





MÜASİR DÜNYA EDEBİYATI LION FEVXTVANGER

763

# HEKAYƏLƏR

# NEYROFİZİOLOQ DOKTOR BL.-IN TALEYİ

764

Neyrofizioloq doktor Bl. həmkarları arasında böyük hörmət qazanmışdı. O, hər şeydən əvvəl, öz tədqiqatlarının dəqiqliyi, həqiqətə uyğunluğu ilə seçilirdi. Gəldiyi lazımlı, xeyirli elmi nəticələri üzə çıxarmazdan əvvəl onları, demək olar ki, bütün mənbələrlə tutuşdurardı ki, səhv etməsin. Onun istədiyi kimdə olsaydı, çoxdan mənsəbə çatmışdı. Ancaq doktor Bl. hələ də kiçicik bir universitetdə işləyirdi. Bunun da günahı özünün zəhər tuluğu olmasında idi. Bəlkə də, qəribə görkəmi alimi belə deyingən etmişdi. Bap-balaca bədəni və çox nəhəng də başı vardi. Özü də saqqal buraxmışdı. Həmkarlarına qarşı elə biganə idi ki, onlardan xoşu gəlmədiyi açıqca bilinirdi. Yalnız elmi mübahisə olanda söhbətə qarışır, qalan vaxtı isə susurdu. Həmin anlarda çox iti mülahizələr yürüdər və çox vaxt da mənsub olduğu cəmiyyətə yaraşmayan kəskin sözlər işlədərdi. Özü çox yetkin adam olsa da, aşağı təbəqədən evlənmiş, adətən, tələm-tələsik nahar etdiyi restoranın xidmətçisini almışdı. Və onu da gizlətmirdi ki, bu qadının yanında özünü mənsub olduğu silkin ən görkəmli adamlarının yanındakına nisbətən daha yaxşı hiss edir.

O, bu minvalla əlli yaşına çatdı. Heç kəsin diqqətini cəlb etmədən altmışa qədəm qoydu. Hami da elə bildi ki, günlərin bir günü sakit yaşadığı kimi, sakitcə də ölcək. Ancaq qəflətən şayiə yayıldı ki, professor Bl. dünya əhəmiyyətli bir kəşf edib. Bu şayiənin necə yarandığını demək çətindii. Çox güman ki, professor gənc həmkarlarından hansınasa üzərində işlədiyi cihaz barədə danışmışdı. Bəlkə də, işarə vurmuşdu. Ancaq rəqibləri də etiraf edirdi ki, onun adicə bir eyhamı başqalarının gurultulu nitqindən, elmi məqaləsindən qat-qat mənalıdır. Həmin

şayıyə görə, professor elə cihaz icad eləmişdi ki, onun köməyi ilə adamların intellektual səviyyəsini ölçmək olardı. Cihazın adı da «İntellektölçən» idi.

Tibb jurnalları doktor Bl.-in bu kəşfini müzakirəyə başladı. Tezliklə gündəlik qəzetlər də onlara qoşuldu. Siyasət, iqtisadiyyat, elm sahəsindəki bir çox görkəmli şəxsiyyətlər bu xəbəri oxuyanda narahatlıq keçirməyə başladılar. Onlardan fərqli olaraq, yazıçılar, rəssamlar, musiqişünaslar həmin kəşfi çox sakit qarşılıqlar. Çünkü yaşıdları dövr onlardan «məhsuldarlıq» adlı çox müəmmalı, dumanlı bir fəaliyyət tələb edirdi: əslində, bu «məhsuldarlığın» nə demək olduğunu heç kəs bilmirdi. Yalnız bircə şey bəlli idi ki, onun intellektual səviyyə ilə əlaqəsi yoxdur.

Professorun özü isə inadla susurdu.

Bəlkə də, alimin susması «İntellektölçən» cihaz haqqındaki şayiələri daha da şırttdı, hər tərəfə yaydı. Xəbər gedib ölkənin diktatoruna da çatdı.

O, neyrofizioloqu yanına çağırıldı. Professora elə gəldi ki, diktator istedadlı, ancaq tərbiyəsiz uşaq kimidir və hakimiyyət onun qabiliyyətini üzə çıxmaga qoymayıb. Çünkü alim «Hakimiyyət adamı korlayır» – deyən alman filosofunun fikrlə şərıkdi.

Sərtliyi, zəhmi bütün ölkə üçün dahilik rəmzinə çevrilmiş diktatorla balacaboy, saqqallı, qaşqabaqlı alim üzbüüz dayandılar.

Diktator ətrafindakı adamlarla rəsmi, sərt rəftar etməyə öyrəşmişdi. Ancaq indi hiss elədi ki, qarşısındaki dilbil-məz cirtdana bu yolla təsir edə bilməyəcək. Ona görə də adamlara necə yanaşmağın təhərinin yaxşı bilən diktator özünü bu dəfə çox sadə, mehriban göstərməyə çalışdı. Onun özünə belə əziyyət verməsi yaxşı alınmasa da, hər halda, cirtdanın xoşuna gəldi.

– Deyirlər ki, – diktator birbaşa mətləbə keçdi, – icad etdiyiniz cihaz vasitəsilə adamların intellektual səviyyəsini rəqəmlərlə ölçür, həcmini müəyyənləşdirə bilirsınız...

– Nəhəng yazı stolunun arxasında çox zabitəli görünən diktatorun səsindən mehribanlıq duyulurdu. – Doğru deyirlər? – axırda da saymazyana soruşdu.

Professor da saymazyana cavab verdi:

– Bəli, doğru deyirlər.

Əlbəttə, diktator əvvəlcə bu şayiəyə inanmamışdı. Ancaq indi gördü ki, qarşısında dayanan adam ağıllıdır, ehtiyatlıdır və ona inanmaq olar. Bəlkə də, professorun belə kobud, saymazyana danışması diktatorun şübhəsini dağıtdı.

– Sizin bu qabiliyyətinizdən, – diktator nəzakətlə sözü-nə davam etdi, – dövlətin, millətin çiçəklənməsi üçün istifadə etmək olar.

Professor susdu. Çox güman ki, belə tərifin qabağında nəsə deməyi lüzumsuz hesab elədi. Diktatora elə gəldi ki, bu dəniz kirpisi ilə dil tapmaq çətin olacaq. Elə ona görə də birbaşa mətləbə keçdi.

– Əgər yanınızda kimisə göndərsəm, onun intellektual səviyyəsini ölçə bilərsiniz? – kəsəsinə soruşdu.

– Ölçərəm.

– Elə isə, yanılmamaq üçün intellektual səviyyə deyər-kən nəyi başa düşdüyümü sizə izah edim.

– Buyurun.

– İntellektual səviyyə deyəndə... – diktator əvvəlcə uyğun sözlər axtarmağa başladı və qəflətən çalışqan şagird kimi birnəfəsə dedi: – İntellektual səviyyə deyəndə mən dünya hadisələrinin səbəb və nəticələrini saf-çürük etmək bacarığını nəzərdə tuturam.

– Çox dəqiq ifadə elədiniz, – professor onu təriflədi.

Diktator çox sevindi və onlar dost kimi ayrıldılar.

Elə həmin gündən sonra professorun oturub-durduğu, gedib-gəldiyi yerlərdə cidd-cəhdən gözdən yayınmağa çalışan, qonşu uşaqların: «Salam, cənab gizli agent», – deyə müraciət etdiyi həsir şlyapalı qəribə adamlar dolasmağa başladı. Bu da professora xüsusi ləzzət verdi. Onlar arvadından sonra yeganə adamlardı ki, deyə bilərdilər: «Professor bizə qarşı mehribandır».

Tezliklə professorun laboratoriyasına diktatorun gəndərdiyi adamlar ayaq açdı. Təcrübə çox az çəkirdi və heç birinə də əziyyət vermirdi. Ancaq buna baxmayaraq, həmin cənabların qaşqabağı açılmırıldı. Diktator iki həftə ərzində yeddi nəfər göndərdi. Professor da vəzifəsini vicdanla yeri-nə yetirdi, formulalar çəkdi və hamısına da qısa, aydın izahat verdi. Yanına gələn adamların altısını çox dəqiq yoxladı, düzgün izahat yazdı. Yeddincisinin nəticəsini qəsdən tərsinə göstərdi.

Bir ay keçəndən sonra diktator professoru ikinci dəfə yanına çağırıldı. Budəfəki qəbul çox rəsmi, təmtəraqlı oldu. Professor diktatorun fəxri qvardiyasının təntənə ilə addimlayan əsgərlərinin arasında sarayın nəhəng pilləkənlərini qalxanda hər tərəfdən şəklini çəkdilər. Sonra hamı çıxbıdı və onlar tək qaldılar.

Diktator özünü çox səmimi apardı. Hiyłəgər təbəssümlə ucadan soruşdu:

– Yeddincinin nəticəsini tərs yazmaqla nə demək istəyirdiniz, professor? – ləzzətlə güldü. Professor da ona qoşuldu.

Qəzətlər bu qəbul haqqında xəbərlər dərc etdi. Yazdları ki, diktator professorun tədqiqatları ilə şəxsən maraqlanır və qərara alıb ki, böyük alimin fəaliyyətini millətin, dövlətin çiçəklənməsi işinə yönəltsin.

Neyrofizioloq üçün paytaxtda qəşəng bir ev, geniş laboratoriya tikildi. Maarif naziri yaltaqlana-yaltaqlana dedi ki, onun dövlət qarşısındaki xidməti əvəzsizdir və paytaxtdan çıxanda mütləq xəbər verməlidir. Ətrafında dolaşan həsir şlyapalı cənabların sayı da ikiqat artdı.

Professorun işi çox da ağır deyildi. Diktator hərdən kimisə göndərirdi ki, onun intellektual səviyyəsini yoxlaşın. Ancaq yoxlamanın nəticəsindən nə professorun xəbəri olurdu, nə də başqasının.

Diktatorun kimisə «müayinəyə» göndərməsini saraya çox pis zarafat, mədəni cəza növü hesab eləməyə başladılar. Camaat arasında «kimisə professor Bl.-in yanına göndərmək» ifadəsi yarandı. Onu gah zarafat, gah da ciddi xəbərdarlıq mənasında işlətməyə başladılar.

Bir il keçdi... İkinci il keçdi. Diktatorun bütün sahələrdə təcrübəsi artdı. Yer üzündə ondan başqa ikicə nəfər belə diribaş adam vardi. Diktatorun ordusu nizamlı, polisi intizamlı idi. Ölkədəki bütün vəzifə sahibləri nə qədər sədəqətli olsa da, hamısını bircə-bircə yoxlatdırırdı. Gördüyü bütün bu işləri hesablaya bilsə, özündən razı qalardı. Ancaq bununla belə, yaxşı yata bilmirdi, çünkü hər şeyi istəyincə düzəldə bilməmişdi. Əslində, bütün ölkənin deyil, yalnız öz yaxın adamlarının kefi kökəlmışdı. Ancaq hakimiyətə geləndə istəyirdi ki, hamısının kefi kök olsun...

Son vaxtlar tez-tez professorun yanına gedirdi. Artıq onunla sadə, səmimi danışmağa çətinlik çəkmirdi. Alımlə

bir yerdə olanda doyunca gülürdü. Diktatoru çox sərt adam kimi tanıyanların heç biri bilmirdi ki, o, gülməyi də bacarır. Bl.-da qonağına qoşulub gülürdü.

Çox güman ki, onların söhbətini haradansa eşidən həsir şlyapalı cənablar da gülürdü.

İkinci il başa çatırdı. Bir dəfə diktator yenə professorun yanına gəldi. Şam etdilər və ani sükutdan sonra doktor Bl. özünəməxsus kobud, kinayəli təbəssümlə soruşdu:

– Məndən nə istədiyinizi açıq deyin. İki ildir ki, gizlədirsiniz.

Diktator üz-gözünü turşutdu, az qaldı alımə kobud cavab versin. Ancaq özünü saxladı, müsahibinin xətrinə dəymədi.

Üçüncü ildə, bir yay axşamı professorun arvadı uzaq kurortlardan birində dincələndə diktator dedi:

– Bəlkə, mənim də intellektual səviyyəmi ölçəsiniz?!

Profesorun rəngi azacıq saraldi:

– Elə vacibdir?

– İstəmirsiniz?

– İstəməzdim! – professor etiraf etdi.

Diktator səmimiyyətlə onun üzünə baxdı. Ömründə belə açıq danışmamışdı.

– Düzünü deməyə də bilərsiniz... – O, təbəssümlə, səmimiyyətlə alimi ürəkləndirdi.

– Mənə elə gəlir... – professor elə gülümsədi ki, yenə sapsarı dişləri göründü. – Mənə elə gəlir, yalan danışmağın mənası yoxdur... Mənə elə gəlir, özünüz başa düşərsiniz...

Beləliklə də, neyrofizioloq diktatorun arzusunu yerinə yetirib, onun intellektual səviyyəsini ölçüdü. Təcrübə çox da uzun çəkmədi. Əvvəlcə diktatora da elə gəldi ki, lap tez qurtardı. Ancaq sonradan xatırladı ki, çox uzun çəkdi və həmin vaxt ərzində gah cavanlaşdı, gah qocaldı... gah qocaldı, gah cavanlaşdı. Professor işləyə-isləyə bir neçə qısa sual verməklə kifayətləndi. Sonra bir vərəq götürüb düsturları yazmağa başladı. Onların mənasını diktator çox yaxşı başa düşdü. Gördü ki, çox kiçik hərflərlə, rəqəmlərlə yazılıdı və iyirmi üç düstur oldu.

Professor son düsturu yazıb, kağızı diktatora verdi. O da təşəkkür edib həmin kağızı oxumadan qatladi, zərf istədi. Sonra kağızı zərfin içində qoyub ağızını bağladı, professorun əlini sixdi, çıxıb getdi.

Diktator gedəndən sonra professor özünü bir az yorğun hiss elədi. Ayaqları ağırlaşdı, titrəməyə başladı. Ancaq sakitcə oturub dincəlmək əvəzinə laboratoriyada var-gəl etdi, cihazları sığalladı, evi dörd dolandı, bağda gəzdi. Əvvəllər kimsə gələndə bezikirdi, ondan canını tez qurtarmaga çalışırıldı. Amma bu gün ona elə gəldi ki, bağlı da çox böyükdür... və... bomboşdur.

Arvadına, köməkçisinə zəng vurdur, lakin heç biri cavab vermədi. Birdən-birə yaman darıxdı. Kaş o həsir şlyapalı cənablardan birinə rast gələydi, ürəyini boşaldı. Ancaq bu gün onlar da gözə dəymirdi.

Axırda qoca xidmətçisini tapdı. Kişi iyirmi ildi ki, onun yanında işləyirdi. Professor qocanın necə adam olduğunu, nə ilə nəfəs aldığını, nə düşündüyünü, nə çəkdiyini çox yaxşı biliirdi. Bu gün ilk dəfə qulluqçusunu sorğu-sualı çekdi, Allah, axırət dünyası haqqında nə fikirləşdiyi ilə maraqlandı. Məlum oldu ki, qocanın başı belə şeylərdən yaxşı çıxır.

– Mən hər şeyə inanan adamam, – dedi.

Cavab professorun xoşuna gəldi. Çox ağıllı, kəsə cavab idi...

Professor artırmaya çıxdı. Bayaqli yorğunluqdan əsər-əlamət qalmamışdı. Bəlkə də, küçəyə çıxbı bir az gəzsəydi, halı lap yaxşılaşardı. Ancaq fikirləşdi ki, həsir şlyapalı cənablar o dəqiqə yan-yörəsində peyda olacaq. Professor indi onlarla rastlaşmaq istəmirdi və ona görə də artırmada oturdu. Son günlərdə yaxınlıq elədiyi adamları xatırladı. Arvadı... köməkci... Yaxşı adamlar idı... Ürəyində onlarla razılaşırıldı. Hətta diktatorla da razılaşdı... Kişi istədiyini eləyirdi. Ancaq deyəsən, bu dəfə çox şey istəyirdi. İstəyirdi ki, professor da onun böyüklüyünü təsdiq etsin...

Elə həmin axşam arvadı qayitmamış, köməkçisi gəlib çıxmamış professor xəstələndi. Qəzetlər səhər-səhər yazdılar ki, ciddi xəstəlikdir. Günorta xəbər verdilər ki, vəziyyəti son dərəcə ağırdır. Və bir gün keçəndən sonra professor arvadını görmədən öldü. Gündüz diktator ona baş çəkmiş, sonra da vəziyyəti ilə vaxtaşısı maraqlanmışdı...

Məşhur alimi böyük təntənə ilə dövlət hesabına dəfn etdilər...

İki həftədən sonra diktator hakimiyətə gəlməsinin onilliyini qeyd edirdi. Ölkə hələ belə bayram görməmişdi.

Düşmənləri ona bu gün daha çox nifrət bəsləyirdi. Bu da səbəbsiz deyildi, çünkü onu yixmaq ümidi ləri azalmışdı. Çoxu da onun tərəfinə keçə bilmədiyi üçün diktatora nifrət edirdi. Çünkü tərəfdarların siyahısı dolmuşdu. Hətta həddini keçmişdi, hamisının qayğısını çəkə bilmirdi.

Diktator əvvəllər belə günləri böyük fəxrlə qeyd edirdi. Həmin anlar onun üçün dayaq nöqtəsinə, varlığını təsdiq edən dəqiqələrə çevrilirdi. Ancaq bu dəfə qəfil, gizli bir səbirsizliklə yubiley mərasiminin tez qurtarmasını istəyirdi. Çünkü onu ürəkdən arzulamır, yalnız siyaset xatirinə keçirirdi. Günortadan sonra diktatoru bir neçə dəqiqəliyə tək buraxdırıvə bu da onun üçün ən böyük hədiyyə oldu. Əvvəlcə məşqçisi ilə birlikdə gimnastika etdi, masajdan sonra balaca, sərin otaqda dincəlməyə başladı. İçəridə carpayı, yazı stolu və kreslodan başqa heç nə yox idi. Buraya yalnız şəxsi katibi gələ bilərdi. Taqətsiz halda carpayıda uzandı, canına yayılan şirin yorğunluqdan ləzzət aldı, hər şeyi unutdu... Bayirdan boğuş komanda səsləri eşidildi. Böyük meydanda onun şərəfinə hərbi keçid başlamışdı. İyirmi iki dəqiqədən sonra diktator eyvana çıxbı nitq söyləyəcək. Nə deyəcəyini dəqiq bilmirdi. Bircə onu bilirdi ki, həqiqəti deyəcək və bütün dünya da gücləndiricilərin köməyi onun sözlərini dinləyəcək.

Ayağa durdu. Elə hamam xalatindəca yazı stoluna tərəf getdi. Ən gizli, adı, mənasız xatirələrini öz ağızbağlı çəkməcəsində saxlayırdı: bir neçə məktub, hərbi mundirin güllə dəymiş düyməsi, köhnə şəkil... Bu xatirələri çox əziz tuturdu. Onları tez-tez çıxarıb baxır və hər dəfə də keçmiş ilə bağlı əşyalara toxunanda özündə yeni bir qüvvə hiss edirdi.

Açar çıxardı, çəkməcəyə saldı. Sonra ikinci açarla sonuncu gözü açdı. Oradakı ağızbağlı zərfi götürdü. Onu on dörd gün əvvəl qoymuşdu və içində nə olduğunu da yaxşı bilirdi. Bəlkə də, elə bu zərfə görə yazı stoluna yaxınlaşmışdı...

Mərhum professorun ağızbağlı zərfdəki düsturlarını bir neçə dəqiqə əlində saxladı. Sonra biçağı götürdü. Görəsən, orada nə yazılımışdı?! Əlbəttə, ölmüş professor nə yazıldığını bilmiş və hətta eyham da vurmuşdu. Kaş ölmüş professoru diriltmək mümkün olaydı. O, çox şey deyə bilərdi... Diktator ağılsız deyildi və professor da onu küt

adam hesab eləmirdi. Tarixi zərurət hakimiyyət yükünü onun çiyninə qoymuş və həmin hakimiyyət də diktatorun ağlını əlindən almışdı. Ancaq belə qüdrət sahibi olmasaydı, bəlkə də, böyük adam kimi tanına bilərdi.

Aşağıdan kütlənin səsi eşidilirdi. İndi gəlib onu geyindirəcəklər və on dörd dəqiqədən sonra diktator öz işinə başlayacaq. Şübhəsiz ki, zərfdəki düsturların mənasını bilsə, nitqi yaxşı alınmayıacaq. Diktator bıçağı qaytarıb yerinə qoydu. Məktubu da, onun içindəki düsturları da tikə-tikə elədi.

Geniş qəbul otağından keçib eyvana çıxdı və nitq söyлемəyə başladı...

## SƏDAQƏTLİ PETER

Marşal əməlli-başlı qocalmış, tarixi şəxsiyyətə çevrilmiş, şan-şöhrəti də dərs kitablarını doldurmuşdu. İndi minlərlə küçə, meydan və bir neçə şəhər onun adını daşıyır. Artıq səkkiz ildi ki, öz sakit malikanəsinə çəkilib, siyasi çekişmə-lərdən uzaqda yaşayır.

Günlərin bir günü Faterlənd ağır vəziyyətə düşdü. Məlum oldu ki, marşaldan cavan olan altmış-yetmiş yaşlı şəxsiyyətlərin heç biri onun qədər nüfuzlu deyil və vətəni bu hərc-mərclikdən, fəlakətdən qurtara bilməzlər. Beləliklə də, ona pənah apardılar və xahiş etdilər ki, vətənin sükanını təzədən öz etibarlı, düyünlü elinə alsın.

Müdrik qoca canlı heykələ benzəyirdi. Əvvəlki ehtirası, həvəsi sönmüşdü. Daha heç kəsi sevmirdi. Nifrət etdiyi, kin-küdürü bəslədiyi adamların sayı da xeyli azalmışdı. Həyatın bir çox sevinclərindən də məhrum olmuşdu. Ancaq qəlbində səkkiz il əvvəlki hakimiyyətin həzin xatirələri hələ də titrəməkdəydi. Axi adam biləndə ki, öz imzası ilə yüzlərlə, minlərlə insanın taleyini həll edir – getdikcə cavanlaşır, qüvvətlənir, həvəslənirdi. Elə buna görə də marşal öz ürəyində Faterləndin çağırışını qəbul etməyi qərara aldı. Jurnalistlər bayırda dayanıb, onun cavabını gözləyirdilər. Malikanə uzaqda olduğu üçün telefon xətləri yoxlanmış, qaydaya salınmışdı. Marşal bilirdi ki, bütün dünya nəfəsini içiñə çəkib, onun verəcəyi cavabı gözləyir. Ancaq bir dəfə – düz əlli üç il bundan əvvəl düşünülməmiş addım atmış və elə həmin gündən də qərara almışdı ki, cavab verəndə heç vaxt tələsməsin və indiyəcən də sözünün üstündə durmuşdu.

Elə buna görə də xırıltılı səslə dedi:

– Siz məndən çox şey tələb edirsınız. Sabah dəqiq cavab verərəm.

Marşal adət eləmişdi: dünya dağılsa da, saat onda yatağa girdi. İyirmi beş ildi ki, bələydi. Yalnız müharibə vaxtı həmin qanunu doqquzca dəfə pozmuşdu. Bu gün də saat on olan kimi otağına çəkildi.

Kamerdiner Peter onu soyundurub, gecə köynəyini geydirdi.

– Deməli, səhər yeməyi üçün zati-alilərinə iki yumurta bişirəcəyəm, – dedi.

Marşal onun sualına sualla cavab verdi:

– Necə fikirləşirsən, Peter, tezdən saraya köçək?

– Tarix özü bunu zati-alilərdən tələb edir, – Peter yastiğı çırpı-çırpı dilləndi. – Axırıncı dəfə saraya köçəndə zati-alilərinin işləri çox avand olmuşdu.

– Qəbullarda ayaq üstə dayanmaq məni lap əldən salır, – marşal fikrə getdi. – Üç həftə bundan əvvəl legiondan gəlmış cənabları qəbul edəndən sonra gəzintinin vaxtını qısaltmalı oldum.

– Sizin yerinizdə olsaydım, ayda ikicə dəfə qəbul edərdim. Özü də on beşcə dəqiqə. Radio ilə danışmaq bundan asandır. Həm də nəticəsi yaxşı alınır. Zati-aliləri dörd yüz illik yubileydə necə danışdisa, hamı – onu başa düşməyən əcnəbi ölkələrdə də çox adam riqqətə gəldi.

Peter marşalın protez dişlərini stekandakı suyun içiñə qoydu, qulaqlarına pambıq tixadi. Sonra qələm-dəftər də hazırladı ki, marşal həmin gecə ağlına gələn ideyaları oyanan kimi qeyd etsin.

Marşal bu aralıqda sağ böyrü üstə çevrilmişdi. Peter onun ayaqlarını örtəndə qoca soruşdu:

– Necə fikirləşirsən, doğrudan, mənsiz kecinə bilmirlər?

– Kecinə bilməzlər, zati-aliləri, – Peter cavab verdi. Marşal köksünü ötürüb, ayaqlarını o qədər yiğdi ki, ana bətnində büzüşmiş körpəyə oxşadı.

– Elədir, – dedi, – onda sabah iki yumurta bişirərsən.

\* \* \*

Peter marşaldan on beş yaş kiçikdi. Marşal hələ Hauptman olan vaxtdan ona yavərlik eləmiş və ağası yüksəldikcə, o da böyüüb kamerdiner rütbəsinə çatmışdı. Marşal çoxdan öz şövqünü itirib heykələ çevrilmişdi və həmin süvari heykəlin atı da Peter idi.

Marşalı Allahdan sonra ən yaxşı tanıyan məhz Peter idi. Kamerdiner marşalı tarixi şəxsiyyətə çeviren nüfuzun necə yarandığını yaxşı bilirdi. Bilirdi ki, həmin nüfuzu yaradan marşalın dolu sifəti, ağayana sakitliyi, sözə xəsisliyidir. Ağzından çıxan sözlər tunc kimi sərt idi. Heç kəs ağlına gətirə bilməzdi ki, marşal nədəsə tərəddüd eləyər. Kimin nə həddi vardı ki, onun bir sözünü iki eləyəydi.

Üzün həyat yolunda marşalın qabağına çox adam çıxmışdı. Ancaq qəlbində yalnız birçə nəfər olmuşdu ki, o da özü idi. Peter onun kin-küdərət dolu qəlbini yaxşı bələddi. Peter bilirdi ki, bəzi anlarda ən humanist adam da marşalın yerinə olsa, yüzlərlə, minlərlə insanı ölümə göndərməkdən çəkinməzdi. Ancaq həmin adam vicdan əzabı çəkərdi. Marşalınsa heç nə vecinə deyildi. Yüzlərin, minlərin taleyi onu maraqlandırmırıdı. Ölüm hökmünü verəndə çox soyuqqanlı olur və belə soyuqqanlılıq göstərməyə mənəvi haqqının olub-olmaması barədə düşünmürdü. İşlər düz gətirməyəndə çıyılınrını çəkirdi. Ancaq elə ki, hər şey yaxşı oldu, Faterləndin alqışlarını halal haqqı kimi qəbul edirdi. Saat onda yatağa girir və rahatca yatırıldı. Peter özü dəfələrlə bunun şahidi olmuşdu.

Marşal heç vaxt iti zəka sahibi olmamışdı. Hərbi akademiyani bitirmişdi. Bəzən boş qalmaqdansa, səhv bir iş tutmaq yaxşıdır. Marşal da həmişə bunu əsas tutmuşdu. Özü fatalist idi. Vəzifəsi qərar çıxarmaqdı. Və çıxardığı qərarın nəticəsinin ona dəxli yoxdu.

Elə bu dəhşətli, fatalist təkəbbürün nəticəsi idi ki, çıxardığı qərarları Peterlə müzakirə edirdi. O qərarları ki ölkənin, dünyanın taleyini həll eləyirdi. Marşal da, Peter də eyni əyalətdən, eyni kənddən idilər. Marşalın ulu babaları həmin kənddə uzun illər ağalıq, Peterin ulu babaları isə nökərlik eləmişdilər. Peter indi həmin doğma torpağın bir parçası idi. Marşal onunla danışanda, sanki, özü ilə söhbət edirdi. Qocaldıqca da özü ilə daha çox söhbət edirdi.

Peterlə marşalın xasiyyətləri, fikirləri bir-birindən çox fərqlənirdi. Peterə də elə gəldirdi, bəzən boş qalmaqdansa, nəsə səhv bir iş tutmaq yaxşıdır. Ancaq o, öz ölkəsini sevirdi. Ölümə gedən yüzlərə, minlərə biganə qala bilmirdi. Peter fatalist deyildi. İnanındı ki, ağılin köməyi ilə

şəri boğmaq, xeyirə qol-qanad vermək olar. Marşal tarixi şəxsiyyət, Petersə ağıllı, vətənpərvər bir adamdı. Marşalın hökmü, Peterinsə zəkası vardi.

Əlbəttə, Peter başındakı ağıllı fikirləri marşaldan gizlədirdi. Özünü çox sadəlövh aparırdı. Ağzından çıxan sözlər sadə xalq müdrikliyi kimi səslənirdi. Danişarkən çoxlu atalar sözü işlədir, olmuş əhvalatlar söyləyir, atası, babası ilə bağlı xatirələr danişirdi. Məqsədi də bu olurdu ki, xalqına biganə olan marşalın çıxardığı qərarlar xalqına biganə olmayan Peterin istədiyi kimi alınsın.

Peterin atası da, babası da yavaş-yavaş marşal üçün el müdrikliyinə bələnmiş obrazlara, xalqın nümayəndələrinə, əfsanəvi qəhrəmanlara, patriarxlara çevrilirdilər. Peter onların vasitəsilə marşalı da, ölkəni də idarə edirdi. Marşal səhər-səhər oyanarkən qeyd etdiyi ideyalar Peterin atasının, babasının müdrikliyindən yaranır, Peterin ideyaları olurdu.

775

\* \* \*

Qoca marşal sükan arxasına keçən zaman ölkə çox dəhşətli təhlükələr qarşısında aciz qalmışdı. Camaatin boynuna, sanki, məhrumiyyət, çətinlik vergisi qoyulmuşdu. Marşalın ilk həftələr, ilk aylar Peterin atasının, babasının köməyi ilə ölkəni belə təhlükələr arasında necə məhərətlə idarə etməsi hamını heyran qoydu. Hətta onun siyasetinə qarşı çıxan rəqiblərinə də hərdən elə gəlirdi ki, onlara böyüklük eləyən adam, doğrudan da, xalqın bütün çətinliklərini duyur, dar ayaqda özünü itirmir.

Marşalın əsəbləri polad kimi möhkəmdi, ölkənin düşdüyü çətinliklərə, hökmdar olmağın dəhşətli gərginliyinə mətanətlə dözür, saat on olan kimi yatağına girir və rahatca yatırıdı. Ancaq Peterin yuxusu ərşə çəkilmişdi. Yerinə yetirdiyi vəzifə onu yavaş-yavaş əridirdi. Sarayın çıxardığı qərarlar onu içün-için yeyirdi. Peter marşaldan on beş yaş kiçik olsa da, ağası kimi çox qocalmışdı. Düzdür, saraya yenicə köçmüştülər, ancaq günlərin birində, səhər-səhər marşala yemək aparmaq əvəzinə, dədə-babasının yanına köcdü.

Marşal nəsə razılığa bənzər bir hiss keçirdi. Eh, bu Peterdən ömrü boyu xırda-para qulluqlardan başqa heç nə görməmişdi! Ancaq marşal belə böyük ölkənin yükü-

nü çiyində tək daşıyırı. Öz kamerdinerindən on beş yaş böyük olsa da, hələ sağ-salamatdır.

Lakin bu zəfər təntənəsi çox çəkmədi. Təzə kamerdineri Frans öz vəzifəsini, əslində, çox vicdanla yerinə yetirirdi. Bu ulu qocaya elə qayğı keşliklə, elə nəvazışlı qulluq edirdi ki, sanki, onun quruyub kötüyə dönmüş cəsədi müqəddəs bir varlıq idi. Amma təzə kamerdinerin bu hərəkətləri marşala çox səfəh görünür və tez-tez onun qarasınca deyinirdi. Yenicə başa düşmüdü ki, Peter onun kisəsindən gedib. Sadəlövh adam olsa da, ağızından çıxan hər söz sadə xalq müdrikliyindən xəbər verər və hökmdarı ruhlandırdı. Marşal təzə kamerdinerinin adına da öyrəşə bilmirdi, ona tez-tez Frans əvəzina Peter deyirdi. Bəhanəsi də bu olurdu ki, təzə kamerdiner gecə ağlına gələn ideyaları yazmaq üçün onun yanına qələm-dəftər qoymurdu.

Marşal bilirdi ki, xoşbəxtliklə bədbəxtlik əkiz doğulub. Əvvəllər bunun o qədər də fərqiñə varmasa da, indi daha kəskin şəkildə duyurdu. Peterin ölümündən sonra xoşbəxt günlərin sayı xeyli azalmışdı. Marşalın çıxardığı qərarlar əvvəlki kimi xalqın üzəyincə olmurdu. Ziddiyətlər dərinləşir, radiodakı çıxışların təsiri zəifləyir, ünvanına yağıdırılan təriflərin sayı azalırı.

Bir axşam da o biri üzünə çevriləndən sonra Frans çıxb getdi. Marşal, adəti üzrə, dişsiz damaqlarını bir-birinə sürtə-sürte mızıldamağa başladı: «Sən nə fikirdəsən, Peter?» – əvvəlki kimi soruşdu. Peterin səsi eşidildi: «Bir dəfa babamın yanına...» – başına gələn hadisələrdən birini danışmağa başladı. Marşal təəccübəldə: çoxdan olmuş Peter yenə də çarpayısı önünde dimdik dayanıb başına gələn hadisəni təvazökarlıqla nəql edirdi. Ancaq marşal, əslində, çox da təəccübəlmədi. Çünkü olmuş adamlarla söhbət etməsi birinci dəfə deyildi və həmin anlarda da heç bilmirdi ki, yatıb, yoxsa oyaqdır... Düzünə qalsa, Peterin hələ də qulluq eləməsi təbii idi, çünkü marşal öz kamerdinerinə böyük yaxşılıq eləyib, uzun müddət yanında saxlamışdı. Sədaqət ən böyük ehtiramdır və bir sədaqət ki ölümün qarşısında aciz qalır, deməli, əsl sədaqət deyil!

Həmin gündən sonra marşal hər axşam öz sədaqətli Peterilə söhbət etməyə başladı. Yatağa girən kimi gizli

bir səbirsizliklə Fransın getməsini gözləyirdi. Doğrudan da, Frans aralanan kimi Peter onun yerində peydə olur, atasının, babasının o sadə, müdrik kəlamlarını söyləyir və səhər açılanda da marşal həmin gecə ağlına gələn ideyaları iri, yönəmsiz hərf'lər qeyd dəftərcəsinə yazırı.

Ancaq bununla belə, indi çıxardığı qərarlar Petersiz günlərində verdiyi hökmlərdən o qədər də fərqlənmirdi. Peter sağ olarkən tökdüyü tədbirləri xalq həmişə razılıqla qarşılayırdı.

\* \* \*

Günlərin bir günü şər qüvvələrə elə gəldi ki, marşal çox tərsləşib, daha heç kəslə hesablaşmışdır. Tələb etdilər ki, əllərində oyuncağa çevirdikləri bir adamı kansler vəzifəsinə qoysun.

Marşal özünə yaxın bildiyi bir neçə adamla məsləhətləşdi. Ancaq heç kəs cəsarət eləyib öz fikrini açıq söyləmədi. Marşal ağıllı adam olmasa da, başa düşdü ki, onu real hakimiyyətdən uzaqlaşdırmaq isteyirlər. Çox güman ki, belə fikirləşirdilər: qoca, dövlətin başında dayanıb, ona caladıqları kanslerin bəd əməllərini təsdiq etsə, daha yaxşı, daha şərəfli olar.

Çox ehtiyatla irəli sürürlən bu təklif marşalın xoşuna gəlmədi. Ömrünün qalan günlərini təzə kamerdineri Fransla malikanədə keçirmək də istəmirdi. Onsuz da, çox yaşamayacaqdı və qalan günlər də ləzzət dolu vəzifəsiz heç nə olardı. Şər qüvvələrin işə keçirmək istədiyi həmin qoçağı çox həvəssiz qarşıladı. Öz malikanəsinə də həvəsiz köcdü.

Həmin axşam marşal, Fransın getməsini həmişəkin-dən də çox səbirsizliklə gözləyirdi. Axır ki, zəhlətökən kamerdiner içəridən çıxdı və Peter də həmin dəqiqə peydə oldu.

– Sən nə fikirdəsən, Peter, – soruşdu, – o kişini vəzifəyə qoym? Axi çox şübhəli adama oxşayır.

Peter babası haqqında bir lətifə danışdı. Həmin ləti-fədə söhbət evdən, quduz itdən gedirdi. Evə sahib olmaq üçün həmin quduz iti də saxlamaq lazımdı. Lətifənin axırı dumanlı qurtardı. Belə çıxırdı ki, Peterin babası itdən uzaq olmaq üçün evdən imtina edib. Sonluq marşalın xoşuna gəlmədiyi üçün səbirsizliklə soruşdu:

— Neylədi? Bir az aydın danış. Elə mızıldayırsan ki, heç nə başa düşmək olmur. Deyəsən, əməlli-başlı qocalırsan.

Peter yenə də nəsə mızıldadı və marşal lətifəni istədiyi kimi başa düşdü: Peterin babası quduz itə baxmayıb, evi götürür...

Marşal şübhəli adamı həmin vəzifəyə qoydu və özü də hakimiyətdə qaldı. Bütün ölkə qəzəbləndi. Peter o axşam gəlmədi. Marşal nankor, etibarsız xalqın qarasınca deyindı.

Səhəri gün aylılıb, qeydlərini köçürmək istəyəndə gördü ki, vərəq doludur. O biri səhifəni çevirdi... sonra ikincisini... və belə-belə axıra çatdı. Son səhifə də dolu idi. Hamısını da başqası yazmışdı. Peterin xətti idi. Oxudu: «Köhnənin kin-küdürüəti axmağı olmaq nə böyük dərd imiş...»

Marşal diksindi. Əlbəttə, bilirdi ki, ölmüş Peterlə indiyəcən xəyalən söhbət etmişdi. Ancaq ölmüş bir adamın yaza da bilməsi onu yerindən oynatdı. «Bundakı cəsarətə bax! — acı-acı düşündü. — Qorxağın biri qorxaq! Öləndən sonra ürəklənir. Lakin orada oxuduğu sözlər iliyin işləmişdi və saraya köçən gündən ilk dəfə səhər-səhər yerindən durmadı. Həmin günün tədbirləri başqa vaxta keçirildi.

Sonra öz-özünə dedi ki, bunun haradan gəldiğini yaxşı bilir. Sırtıq Peter öz miskin kölə qəlbini hələ sağlığında bu vərəqlərə boşaldıbmış, vəssalam. Qoca elə bilib ki, onları vaxtında cirib atacaq. Ancaq çatdırmayıb. Yaxşı ki, marşal da xeyli yaşayıb və o etibarsızın finldağının üstünü açdı...

Amma bununla da təsəlli tapa bilmədi. Hələ heç bir hadisə onu qəbirdən xortdamış bəduğur Peterin sözləri qədər sarsıtmamışdı. Qocanın bütün inamı qırıldı və onunla bərabər, həyat eşqi də sönübü getdi...

Marşal hakimiyətdə qalsa da, vəzifəyə qoyduğu həmin şübhəli adam onun səsini həmişəlik aldı, əl-qol açmağa qoymadı. Qurucu kölgə kimi sarayda oturub qaldı və bütün dünya da bildi ki, həmin tarixi şəxsiyyət orden-medallarla bəzədilmiş hərbi mundirdən başqa heç nə deyil...

## YALANÇI BİBİ

Melita bibinin qonaq gələcəyini eşidəndə bilirdik ki, bizi çox maraqlı və eyni zamanda da kədərli sonluğuna bir hadisə gözləyir.

Melita bibi ortaboylu qadın idi. Çox arıqdı və sərt sıfəti, qara saçları vardı. Otuz yaşı yenicə tamam olmasına baxmayaraq, saçlarına dən düşmüşdü. Parlaq, mehriban gözləri qəribə tərzdə fikirli görünürdü. (Melita bibi, əslində, doğma bibim deyildi, atamın xalası qızı idi.) O hər dəfə gələndə hərəmizə bir hədiyyə gətirirdi. Özü də deyirdi ki, «heç nədir», «lazımsız» şeylərdir. Ancaq verdiklərinin hamısı xoşumuza gəlirdi. Bundan əlavə, maraqlı əhvalatlar danışındı. Çox yeri gəzmiş, çox şəhərlər görmüş, çox adamlarla oturub-durmuşdu. Özü bioloq idi və xüsusən də ağaclarдан, güllərdən söhbət açanda biz məktəbdəki kimi darıxmırdıq, çünki çox maraqlı danışındı. Onun dediyinə görə, ətlə qidalanan bitkilərin həyatı sensasiyalı sərgüzəştərlə dolu idi. Tez boy atan qalın tropik meşədən danışında nəfəsimizi içimizə çəkib qulaq asırdıq. Ən çox da beşaltı dəfə danışlığı bir hadisə heç yadımdan çıxmır. Guya, XVII əsrдə bir ispan ekspedisiyası qalın meşədə azıb. Daha doğrusu, meşə elə sürətlə qalınlaşdır ki, onlar adama boy verməyən yaşlılığın arasında görünməz olub, bir-birini itiblər. Meşə, sözün əsl mənasında, onları udub, heç tərpənə bilməyiblər.

Melita bibi lap son günlərdə başına gələn əhvalatları danışında daha da maraqlı olurdu. Yer üzündə heç kəsin başına belə qəribə hadisələr gələ bilməzdi. Guya, kimsə intihar etmək məqsədilə özünü pəncərədən atıb, az qala, onun başına düşüb... Guya, səyyar sirkdən qaçmış ilan onun boynuna dolanıbmış... Lap son anda xilas ediblər... Guya, bir dəli onu heykələ oxşadıb və hədələyib ki, qımlıdanşa

öldürəcək, çünkü heykəl tərpənməz! Guya, bunların hamısı axırıncı dəfə bizdən gedəndən sonra başına gəlib...

Tezliklə başa düşdük ki, ölkələri, insanları və ən çox da bitkiləri belə elmi dəqiqliklə təsvir edən bibimiz hamısını özündən uydurmuş. Bundan xəbər tutan kimi onu dolaşdırmağa çalışdıq, təzə-təzə əfsanələr uydurmağa məcbur etdik. Həmin anlarda danışlığı əhvalatın həqiqət olduğunu sübut etmək üçün dəridən-qabıqdan çıxır, ala gözləri ciddiləşir, uzaqlara dikilir, sanki, dediklərinin yalan olmadığını sübut etmək üçün o məchul nöqtədə əşyayı-dəlil axtarırdı. Ancaq axırda büzüşür, gözlərindəki parlıtı sönür, özünü itirir, ümidsiz-ümidsiz susurdu. Bизə bundan xüsusi ləzzət alırdıq: bu da yalançılığın cəzası!

Onunla mübahisə etməkdən yaman xoşumuz gəlirdi. İçəri girən kimi soruşurduq ki, son vaxtlar başına hansı maraqlı hadisə gəlib. Və amansız bir nəşə ilə onun özü ilə necə mübarizə apardığına tamaşa edirik: danışmaq həsrətilə alışib-yanır, ancaq başlamağa da qorxurdu. Biz əl çəkmir və nəhayət, böyük bir sevinc hissili görürdük ki, daha özü ilə bacarmır. Qeyri-ixtiyari sözə başlayırdı. Çünkü susa bilmirdi. Ona görə də danışındı. Sonra ikinci hissə gəlirdi. Biz inanmır, etiraz edir, onu çək-çevirə salır-dıq. Melita bibi də böyük cidd-cəhdən danışlığı yalanı doğrultmağa çalışırdı. Və axırda paxırı açılmış bu yalançı çətinə düşüb utananda heç kim qəzəb dolu sevincini gizlətmirdi.

Bizə gah xoşluqla, gah da ciddi şəkildə tapşırırdılar ki, bu şit zarafatları buraxaq. Ancaq heç bir yasağın, heç bir xahişin xeyri olmurdu. Bir də görürdün, kimsə özünü saxlaya bilmədi, Melita bibidən başına gələnləri soruşdu. Ancaq hiss edirdik ki, valideynlərimiz də qeyri-ixtiyari bizə qoşular, onun özü ilə necə mətanətlə mübarizə apardığını, getdikcə yumşaldığını və nəhayət, «tora düşdüyüünü» maraqla izləyirlər.

Mən yaşa dolandan sonra atam bir dəfə məni kənara çəkib açıq danışdı. Bir vaxtlar çox ağıllı olmuş Melita biminin nə üçün belə şıtaqlaşdığını başa saldı. Gənc yaşlarında bir bioloqla evlənib və onunla Çinə gedib, iri plantasiyalar-dan birində mütəxəssis kimi işə düzəlib. Ancaq onlar ölkə-yə gələn kimi «Boksçular üşyani» başlayıb, ərini işgəncə ilə öldürüb'lər. Həmin vaxt iki-üç adam xilas edilib ki, onlar-

dan da biri Melita bibi olub. Ancaq evə çox pis vəziyyətdə, qanıqara qayıdib. Başına gələnləri heç kəsə danışmayıb. Sonra hansı xəstəxanadasa xeyli müalicə olunub...

Melita bibi heç vaxt o hadisə barəsində danışmir və söhbət Çindən, orada gördüklorinə bənzəyən hadisələrdən düşəndə isə qapqara qaralır, çıxıb gedirdi. Çox güman ki, həmin dəhşətli hadisəni danışmağa can atır, ancaq hansı qüvvəsə mane olurdu. Sən demə, indiyəcən uydurduğu yalanlar da dərdini yüngülləşdirmək üçün imiş.

Ağilli, mehriban Melita bibiyə hörmətim artsa da, bədbəxt taleyinə ürəyim yansa da, onun maraqlı uydurmala-rına qulaq asmaqdan yenə də doymurdum. Ancaq illər keçdikcə bu maraq hissi mərhəmətlə əvəz olundu. Ona bacardığım qədər kömək eləməyə başladım. Gördüm ki, uydurduğu yalanı sübut etmək üçün dəlil axtaranda, dolaşında çox əziyyət çəkir. Ancaq qarşısındakının ona inandığıni hiss edəndə yaman sevinir, təzə-təzə hadisələr uydurur.

Sonralar mənim yazmaq qabiliyyətim üzə çıxanda Melita bibinin şəxsində çox ağilli, həssas, xeyirxah bir məsləhətçi tapdım. Həmişə deyirdi ki, yazdıqlarında mütləq həqiqətə sadıq qal. Ən cüzi yalanı da ondan gizlətmək olmurdu, o dəqiqə tapıb üzə çıxarırdı. Bu günüm üçün ona indi də minnətdaram.

Sonralar Hitler hakimiyyətə gəldi. Çox güman ki, Melita bibi ilə heç kimin işi olmazdı, ancaq o, bütün Almaniyani başına götürmüş yalana dözə bilmədi. Fransaya getdi. Burada necə yaşamışdisə, orada da eləcə ömür sürməyə – nadir bitkilər toplamağa, maraqlı hekayətlər uydurmağa başladı.

Mühəribə başladı, nasistlər Fransaya hücum etdilər. Melita bibi gec tərpəndi və nasistlər ölkəyə soxulanda fransızlar onu həbs düşərgəsinə göndərdilər. Şübhəsiz ki, Fransa konslagerində yaşamaq elə ahıl qadın üçün çox da asan olmazdı. Orada ölüm təhlükəsi cəbhədəkindən qat-qat çoxdu.

Son dəfə Melita bibiyə Nyu-Yorkda rast gəldim. Salamat qurtarsa da, qocalıb heydən düşmüdü. Yanında iki qadın da vardi. Fransa konslagerində tanış olmuşdular. Həmin qadınlar başlarına gələn dəhşətli hadisələrdən danışdır: necə ac qalıblar... dizenteriya xəstəliyi necə yayılıb...

Ayaqyoluna gedəndə necə batdağa batıblar... Qadınlar-  
dan hansısa doğmağa yatanda, ona verməyə boz-bulaşıq  
qəhvə də tapılmırımiş, çünki isti su zahilərə güclə çatırmış...

Belə anlarda Melita bibi onları qınayırdı:

– Qurtarın! Nə böyük şeydir ki?! – söhbəti başqa  
səmtə yönəldirdi.

Sonralar həmin qadınlardan eşitdim ki, Melita bibi  
düşərgədə heç vaxt özünü itirməyib, hamiya kömək eləyib.

İndi çox adam Melita bibiyə baş çəkir, onu təbrik  
edir, başına gələnlərlə maraqlanırırdı. Ancaq o, heç kəsi  
axıra qədər danışmağa qoymur, az qala, kobudluqla rədd  
edirdi. Bunun əvəzində, uydurduğu hadisələri söyləyirdi.  
Hamısını da bu ölkənin həyatı ilə başlayırdı: guya, iki cənab  
casus Mərkəzi Karpda oturub Samote Moşenadakı lideri  
öldürmək, Beşinci Avenyüdəki sinaqoqu partlatmaq üçün  
plan çizirləmiş... Bir dəfə də iki oğlan onu soymaq istəyib.  
Ancaq görüblər ki, heç nəyi yoxdur. Sonra mərc gəliblər  
ki, bu ahil qadın nə qədər hündürlüyü tullana bilər. Və  
yazıq arvad heydən düşənəcən tullanıb...

Belə əcaib əhvalatları onun dilindən eşitmək çox  
maraqlı olurdu. O dəqiqə bilinirdi ki, özündən uydurur.  
Adama ləzzət verirdi və başlayırdın onu həvəsləndirməyə...  
O da başlayırdı okeanın həm bu tayında, həm də o tayında  
başına gələnlərdən danışmağa...

Melita bibi lap bu yaxınlarda öldü. Deyilənə görə,  
göbələkdən zəhərlənmişdi. Təsadüfi tanış olduğu bir adam  
bağışlayıbmış. Əvvəlcə heç kəs buna inanmaq istəmirdi.  
Deyirdilər ki, hansı müxbirinsə uydurmasıdır. Ancaq son-  
radan məlum oldu ki, bioloq bibim, doğrudan da, göbə-  
ləkdən zəhərlənibmiş. Bu cür ölümü onun üçüncü və  
sonuncu sərgüzəsti oldu...

## MƏRC

– Əslində, çox qəribədir, – dedi Lenore, – səkkiz ildir ki tanışışq, amma yazdığınız kitablardakı qadın obrazlarının heç birini mənə oxşatmamısınız.

Qız bu sözləri çox səmimiyyətlə, ötəri dedi və təbəssümlə, bir az da ötkəmliklə Lüdviq Briqmanın üzünə baxdı. Şam yeməyindən sonra Lenorenin, divarları sıqaret tüstüsündən sapsarı saralmış balaca otağına yığışib qəhvə içirdilər. Üç nəfər idilər: Lenore, yazıçı Briqman və bir də mühəndis Falk. Yemək zamanı xeyli oradan-buradan çərənləmiş, heç biri də ürəyindəkini gizlətməmişdi.

– Bəli, qəribədir, – Briqman qızın təbəssümünü cavabsız buraxdı. – Sözün düzü, yaratdığınız qadın obrazlarını bir neçə dəfə zahirən sizə oxşatmaq, onları sizin səsinizlə danışdırmaq, sizin yerinizlə yeritmək istəmişəm. Ən çox da «Gecikmiş təsadüf»dəki Hildeqrədi.

– Bəs niyə oxşatmamısınız? – Lenore əl çəkmədi.

– Özünüz yaxşı bilirsiniz ki, mən dindar deyiləm və kitablarım da açıq-aydın göstərir ki, möcüzələr aləmində yaşamırıam. Lakin elə bir məsələ var ki, məni orada dindar adlandıra bilərsiniz. Əksər hallarda görmüşəm ki, qəhrəmanlarımı oxşatdığınız adamların taleyi sonralar kitabda yazdığınız kimi olur. Hildeqrədin taleyini rəva bilmədiyim üçün özümü məcbur edib, sizi «Gecikmiş təsadüf»ün qəhrəmanına çevirmek fikrindən vaz keçdim.

Lenore bircə anlığa fikrə getdi və bundan istifadə eləyən Herman Falk onu qabaqladı:

– Deməli, belə çıxır ki, əziz Briqman, siz balaca bir allah kimi burada oturub, yaratığınız obrazların taleyini idarə edirsiniz... – Falk özünü nə qədər ciddi göstərmək istəsə də, səsindəki incə kinayə hiss olundu, iri, yaraşıqlı sifətində, şir burnu kimi yasti burnunun ucunda gəzən təbəssüm aydınca göründü.

Herman Falk və yazılıçı Briqman tez-tez, özü də Lenoregildə görüşürdülər. Bir-birinə rəqib kimi baxsalar da, çoxdanın vəfali dostları idilər. Herman Falk çox bacarıqlı, tanınmış mühəndis idi. Ağarmış saçları onu daha da tərvətli göstərir, əsl kişiye oxşadır. Hərdən özünü çəkməsinə baxmayaraq, Lenorenin ondan çox xoş gəlirdi.

— Bəlkə də, dindarlıqdır, — Briqman mehribanlıqla cavab verdi. — Axi özüm də əvvəlcədən etiraf etdim ki, belədir. Ancaq istəsəm də, istəməsəm də özümü yaratdığım obrazların, onları bənzətdiyim adamların taleyinə cavabdeh sayıram. Bu, bəzən adamı narahat edir, bəzən də ona xoş gəlir. Tamamilə haqlısınız, əzizim Falk.

Yazıcı bu sözləri deyəndə özünü təvazökar göstərmək istədi. Amma Falka elə gəldi ki, Briqman ona təkəbbürlə baxdi. Hiss etdi ki, onun bu səfəh uydurması yenə də Lenorenin diqqətini cəlb etdi və ona görə də kədərləndi.

— Belə müəmmalı təsəvvürlər lap qədimlərdən mövcuddur... — Falk bu sözləri elə dedi ki, sanki, qarşısındaki uşaqlı idi. — Və yaranan gündən də sənətkarların, şairlərin xoşuna gəlib, onları yaymağa başlayıblar. Sizin dindarlıq adlandırdığınız şey, əslində, falçının öz avam müştərisini aldatmasına bənzəyir. Aldadır ki, istəsə, onu xoşbəxt, istəsə də, bədbəxt eləyər...

— Bəlkə də, elədir, — Briqman çox da dərinə getmədi.

Lenore söhbətə qarışdı:

— Bizə həmin falçılardan danışın, Falk. Onlarla bağlı maraqlı hadisələr söyləyin.

Falk təşəxxüslə yasti burnunu çəkdi. Mühəndisin əla yaddaşı vardı, hamı ona «ikiayaqlı sözlük» deyirdi və özü də bu istedadını tez-tez nümayiş etdirməyi xoşlayırdı. Bu dəfə də yaddaşının ən dərin qatlarına baş vuraraq eşitdi, oxuduğu hadisələrdən Lenoreyə, Briqmana danışmağa başladı. Bunlar müxtəlif peyğəmbərlər, cadugərlər, divanələr, fırıldaqçılar, gah alınan, gah da alınmayan təcrübələr haqqında rəvayətlərdi. O, sözünü qurtaranda Lenore dedi:

— Siz elə bilirsiz, əziz Falk, bu möcüzələrin, axırda düz çıxan peyğəmbərliklərin hamısı uydurmadır?

Falk himayəedici bir tərzdə güzəştə getdi:

— Bəlkə də, haqqında danışdığını adamların hansısa bizim dostumuz Briqman kimi insanların taleyini dəyişdir-

mək qabiliyyətinə malik olduğuna inanıb. Çox vaxt da gələcəyi özlərinin istadıkları kimi əvvəlcədən xəbər veriblər. Axi lap az adam bilavasitə iştirakçısı olduğu hadisəni obyektiv şərh edə bilir, – mühəndis sözünü bitirərək ciyinlərini çəkdi.

Briqman dinmədi. Üzünün ifadəsi də heç dəyişmədi. Falka yenə də Lenore cavab verdi:

– Mənə elə gəlir ki, – dedi, – dostumuz Briqmanın qeyri-adi bacarığının çox inandırıcı təbii əsası var. Yaziçi adını qazanmış hər bir şəxs intuisiyali olmalı, adamları yaxşı tanımlıdır. O, yaratdığı obrazları öz xarakterlərinə uyğun şəkildə inkişaf etdirir, xarakterlərinə uyğun vəziyyətlərdə təsvir edir. Ona görə də bəzi hallarda yaratdığı obrazın başına gələn hadisələrlə real həyatdakı insanın başına gələnlərin bir-birinə oxşaması heç də təəccübülu deyil.

Deyəsən, yazıçı Briqman ehtiyatsızlıq eləyib açdığı sırrın müzakirə obyektinə çevrilməsindən xoşlanmadı və çox quru şəkildə söhbəti yekunlaşdırıldı;

– Hər necə olsa da, şəxsən sizi öz kitablarına salmağa qorxuram, əziz Lenore.

Falk hiss etdi ki, bu söhbət yazıcıını açmadı və ona görə də sözü təzədən çevirməyə başladı. Lenorenin yanındaca bu yekəxana Briqmana sübut etməli idi ki, onun danışdıqları mənasızdır, gözdən pərdə asmaqdır.

– Bəlkə, – üzünü Briqmana tutdu, – dindarlıq adlandırdığınız hadisələrdən bir neçəsini bizə danışasınız?

Briqman özünü çox sakit apardı:

– Belə hadisələrdən çox danışa bilərəm, – dedi, – ancaq həmin adamları siz də, Lenore də yaxşı tanımirsiniz və ya heç tanımirsiniz. Əlbəttə, dediklərimə inanmaq istəyəcəksiniz, amma yenə də şübhə etməyə başlayacaqsınız ki, hamısı uydurmadır, bütün faktları uyğunlaşdırıb danışıram.

– Söhbəti yayındırmayın! – Falk sözündən dönmədi.

– Öz qeyri-adi bacarığınızı göstərin! Şübhəsiz ki, bunun üçün Lenore də sizə minnətdar olar. Mən yaxşı başa düşürəm ki, bizim Lenorenin taleyi üçün çox qorxursunuz və bunu da yüksək qiymətləndirirəm. Elə isə, başqasının taleyini yazın... – O, bircə anlığa fasılə verdi və sifətindən anı bir təbəssüm keçdi. – Məsələn, məni götürün...

Lenore qeyri-ixtiyari əlini yellədi:

– Lazım deyil, Falk!

Mühəndis bircə anlığa özünü itirərək nə cavab verəcəyini bilmədi. Qız bundan istifadə eləyib sözünü bitirdi:

– Belə yüngülxasiyyət olmayıñ!

Ancaq Lenorenin xəbərdarlığı mühəndisi daha da qızışdırıldı. Fikirləşdi ki, geri çəkilsə, qız elə biləcək, bu yekəxana yazılıçının, səfəhin çərənləməsi ona da təsir eləyib. Bəs sağlam düşüncəyə inanan bir adam kimi Briqmanın bu atavist dindarlığının başdan-ayağa absurd olduğunu sübut etmək onun vəzifəsi deyildimi?

– Yüngüllüyə bax! – istehza elədi. – Əslində, məhz yüngülxasiyyət olmadığım üçün sübut istəyirəm. – Sonra yazıçıya tərəf döndü:

– Ciddi sözümdür, Briqman, gəl sinaqdan keçirək. Əgər dedikləriniz həqiqətdirsə, əgər bu sözləriniz əcaib bir təsadüf deyilsə, onda mənim həqiqət dünyam darmadağın olacaq. Bəli, bizim səbəb və nəticəyə inam üzərində bərqərar olan zəka səltənətimiz məhv olub gedəcək. Əgər dediklərinizin bircə kəlməsi də düz çıxsa, deməli, mənim indiyəcən görüb-götürdüklərimin hamısı yalan imiş. Onda mən nə gözlərimə, nə də ağlıma inanacağam. Onda körpülər salmaqdan da imtina edəcəyəm. Onda mən həyatla vidalaşacağam.

– Şübhəsiz ki, mənim bu «dindarlığım»da nəsə bir həqiqət var... – Briqman çox soyuq, az qala, kobud tərzdə cavab verdi. – Mən əminəm ki, insanların daxili mahiyətinə, yaşadığı mühitə bələd olan hər bir şəxs onun taleyi haqqında bəzi şeyləri deyə bilər. Əgər buna inanmasaydım, yazmaqdan əl çəkərdim. Ancaq mən özüñə həmfikir axtaran adamlardan deyiləm və heç kəsi dediklərimə inandırmaq istəmirəm. Qoy mənim kitablarım özümə qalsın, sizin də körpülər, səbəb və nəticə əlaqəniz özünüzə.

Lakin Falk inadından dönmədi:

– Yox, yox, bu yolla canınızı məndən qurtara bilməzsınız. Bərk ılışmısınız! Gərək öz qeyri-adi istedadınızı sübut edəsiniz! – O, getdikcə qızışırıdı. – Mənim taleyimi arzuladığınız kimi yazın. Necə təsəvvür edirsınız, eləcə də göstərin. Etirazım yoxdur, Briqman. Mən özüm razıyam, zərrə qədər də inciyən deyiləm. Mərc gələk. Əgər mənim haqqımdakı fikirləriniz kitab çıxandan sonra müəyyən müddətdə – tutaq ki, beş il ərzində həqiqətə çevrilərsə, deməli, uddunuz. Onda mənə deyə bilərsiniz: «Daha bu əlaqələr barədə danışma-

yın!», «Bir də bu evdə görünməyin», «Lenorenin yanına gelməyin!» Nə desəniz yerinə yetirəcəyəm. Qoy Lenore də şahid olsun! Ancaq taleyim kitabda yazdığını kimi olmasa, deməli, lovğalıq edirmişsiniz. Onda... – mühəndisin sir-sifətində aşkar bir istehza ifadəsi düyünləndi, – bir şüşə şərab alacaqsınız!

– Deyəsən, səbəb və nəticə əlaqəsinə çox inanırsınız,  
– Lenore də söhbətə qarışdı.

Falk əl çəkmədi:

– Əlinizi verin!

Briqman həyəcanlanmış mühəndisin üzünə baxdı.  
Bu baxışda inciklikdən çox təəccüb ifadəsi vardı:

– Siz, doğrudanmı, bizim bütün həyatımızı mistika, oyun hesab edirsınız?

– Bəli, hamısı xəyaldır, oyundur.

– Qəribədir... Doğrudan başa düşmürsünüz? Axi mən istəsəm də, istəməsəm də taleyinizi arzuladığım istiqamətə döndərə bilmərəm. Onu yalnız xarakterinizə uyğun şəkildə təsvir edərəm. Məni lap həvəsə saldınız, Falk, – sonra üzünü Lenoreyə tutub işgūzarlıqla dedi. – Siz də eşitdiniz, Lenore, Falk onun taleyini təsəvvür etdiyim kimi yazmağa icazə verir. Elə deyil, Falk?

– Elədir, elədir! – Mühəndisin səbri tükəndi.

– Sizin bu razılığınızdan istifadə edib-etməyəcəyimi indidən deyə bilmərəm... – Briqman fikrə getdi. – Ancaq ola bilsin ki, doğrudan da, nə vaxtsa sizi kitablarımdan birinə saldım. Deməli, razınız?

– Razınız da sözdür?! – Falk qətiyyətlə, sırtıq bir təbəssümlə əlini yazılının ciyinə vurdu. – Başlayın görək!

Yazıcı Briqman hərdən çox ürəyişumşaqlıq eləsə də, sonradan yenə ciddiləşir, öz dünyasına qapılır, nə işlə məşğul olduğunu, nə yazdığını dostlarından gizlədirdi. Buna görə də mühəndis Falk onun növbəti kitabından gec xəbər tutdu. Özünü nə qədər tox saxlasa da, əsəri həyəcanla, bir az da qorxa-qorxa vərəqlədi. Ancaq burada təsvir olunan adamların heç biri ona bənzəmirdi. Briqmanın ikinci kitabında da eləcə... Lenore ilə Falk yazıçıya həmin söhbəti xatırladanda o, inadla susdu və mühəndis də mərci yavaş-yavaş unutmağa başladı.

Lakin həmin axşamdan üç il keçəndən sonra Briqmanın «Reyxstaq icłası» adlı romanı çapdan çıxdı. Bu kitabdakı

ikincidərəcəli obrazların arasında iti yaddaşı ilə seçilən bir siyasi xadim – parlament üzvü hamının diqqətini cəlb etməyə başladı. Briqman onun adını Krauznek qoymuşdu. O, öz iti, dəqiq yaddaşının köməyilə dostlarını istədiyi vaxt müdafiə, rəqiblərini isə ifşa edə bilirdi. Hamı onunla mübahisə etməkdən çəkinirdi. Siyasi xadim Krauznek, Briqmanın təsvir etdiyi kimi, ilk baxışda insanları yaxşı tanıyan, möhkəm bir məntiqlə hamının ziddiyətli, zəif cəhətlərini görə bilən adam təsiri bağışlayırdı. Ancaq əslində, nə insanları, nə də həyatı yaxşı tanıyırı. Onda yalnız möhkəm bir yaddaş – üst-üstə yığlıb qalmış, donmuş məlumatlar vardı və lazımlı gələn anda vəkillərə məxsus bir çevikliklə onlardan istifadə edirdi. Onda yalnız zahiri məntiq vardı və bu dünyanın min cür mənali ziddiyətlərindən, düyünlərindən baş aça bilmirdi. Lakin bütün bunlara baxmayaraq, Briqman öz qəhrəmanını gülünc vəziyyətə salmış, onu güclə sezilən xoş bir təbəssümlə təsvir edirdi. Krauznek sevilən yəliq bir adam idi və dümağ saçları şir sifətinə oxşayan yastı sifətindəki gənclik təravətini, kişilik qırurunu daha da gücləndirirdi. Bəlkə də, bir az özündən razı görünürdü, ancaq bu da onun mehribanlığına, şənliyinə xələl gətirmirdi. Dostları kitabı oxuyan kimi Krauznekin şəxsində Herman Falkı tanıdılar. Amma nifrətlə deyil, məhəbbətlə təsvir olunmuş Falkı...

Briqman öz romanında yazırkı ki, Krauznek – Falk sonralar qəzaya uğrayır və yaddaşını itirir. Həkimlər əvvəlcə elə güman edirlər ki, bu, keçici haldır, ancaq sonradan məlum olur ki, həmişəlik qalacaq. Briqman qəhrəmanının öz pozulmuş yaddaşını necə bərpa etməyə çalışdığını, əbəs yerə sözləri, adları, tarixləri, hadisələri axtardığını çox dəqiq, xüsusi işgüzərlinqla təsvir edirdi. Dostlarının, tanışlarının Krauznekə qarşı necə iltifat göstərdikləri, ona səbirlə qulaq asdıqları, bədbəxt taleyini unutdurmağa çalışdıqları sakit bir təhkiyə ilə, inandırıcı detallarla nəql olunurdu.

Herman Falk da həmin kitabı oxudu. Oxudu ki, Krauznek bir qadına rast gəlir, ona ürəkdən bağlanır. Nəyisə xatırlamağa çalışır, ona nəsə demək istəyir. Demək istədiyi sözlər onların əvvəlki görüşü ilə bağlıdır. Həmin sözlər qadının xoşuna gəlməlidir... Ancaq xatırlaya bilmir. Axtarır, axtarır... Hiss edir ki, qadın darixmağa başlayır. Bütün

varlığı ilə pozulmuş yaddaşını eşələyir, onun künc-bucaqlarını axtarır. Dəqiq bilir ki, o gözəl sözlər haradasa gizlənib qalıb, ancaq tapa bilmir ki, bilmir. Getdikcə ümidiini itirir və söhbət də qırılır, alınmır. Qadınsa hələ də mehribandır, nəzakətlidir... Lakin siyasi xadim əvvəlki kimi inamlı deyil. Nəhayət, qadın çıxıb gedir, Krauznek isə hələ də həmin gözəl sözləri axtarır... Sonra yatır... və gecəyarı oyanır... Həmin sözləri yuxuda təpmişdi, ancaq yenə də unutdu...

Herman Falk kitabı oxuyanda tək idi. Buna baxma-yaraq, yasti sıfətində istehzalı, əsəbi bir təbəssüm düyünləndi, sanki, bütün bunların mənasız olduğunu, özünün Krauznekə zərrə qədər də oxşamadığını sübut etmək istəyirdi... Yaxşı, tutaq ki, o, bir az lovğadır, ancaq Briqmanın öz qəhrəmanını belə «cəzalandırması» da absurd ideyadır! Qəribədir: bu cür müəmmalı, sadəlövh dini təsəvvürləri hələ də böyük adamların canından çəkib çıxarmaq mümkün olmayıb! İşə bax; kimsə yaddaşını ona görə itirir ki, onunla fəxr edir! Yəqin ki, bütün allahların ona paxılılığı tutubmuş! Ancaq bütün bunlarla bərabər, Briqman gözəl yazıcıdır. Krauznekin çəkdiyi iztirabları çox yaxşı təsvir edib. Bəlkə, Falkın özü də nə vaxtsa yaddaşını itirəcək! Ola bilər... Ancaq adam yalnız qocalanda, yaşı altmış beşi ötəndə başına belə iş gələ bilər... Falk isə indi qırx altının içindədir... Mərcin vaxtı bitəndə əlli bir olacaq...

Xeyli keçəndən sonra Falk bir qadınla rastlaşdı. Ondan xoşu gəldi. Qadın çox şıltaq, təkəbbürlü, ciddi idi. Falk hiss etdi ki, özü də yaxşı formadadır. Kefi duruldu, özünü inandırdı ki, mütləq qalib gələcək. Yaddaşı onun hər əmrini dəqiq yerinə yetirdi, istədiyini tapıb verdi. Gördü ki, nəhayət, qadının üzü gülür. Gördü ki, qadın yavaş-yavaş təslim olur. Ürəyində güldü: Briqman şərəbi alası olacaq...

İki il keçəndən sonra Almaniyada zorakılar partiyası hakimiyyət başına gəldi. Herman Falk siyasətlə maraqlanmasa da, dilini dinc saxlamadı. İti yaddaşı özünü o dəqiqə göstərdi və mühəndis addimbaşı gördü ki, ixtiyar sahiblərinin sözləri ilə əməlləri heç vaxt düz gəlmir. Bu barədə öz fikrini gizlətmədi. İxtiyar sahibləri ona xeyli vaxt toxunmadılar, çünki başları daha böyük işlərə qarışmışdı və Falkın istedadi haradasa onlara da lazımlı gəldi. Lakin tədricən məlum oldu ki, mühəndis Falk son zamanlar lap aq eləyib və belə

bir vəziyyətdə özünü eşitməzliyə qoymaq da mümkün deyil. Ona bir dəfə xəbərdarlıq etdilər... ikinci dəfə eşitdirildilər və axırda... konslagerə göndərdilər.

Mühəndis Falk orada köhnə dostuna – təzə ağaların elə ilk gündən həbs etdikləri Briqmana rast gəldi.

Briqman çox sakit, səbirli, inamlı idi. Səfəh, qaba keşikçiləri də özündən çıxaran məhz bu idи və ona görə də yazılıçı ilə çox kobud rəftar edirdilər. Briqman da hamisi-na dözürdü. Düşərgədəki dostları onun bu keyfiyyətlərini yüksək qiymətləndirirdilər. Ancaq sakit, ağıllı, dözümlü olduğu üçün və şişirdilmiş şayiələrə inanmadığına görə bəzilərinin yazılıdan xoşu gəlmirdi.

Briqmandan fərqli olaraq, Herman Falk hamının sevimlisinə çevrilmişdi. Dustaqlarla söhbət eləməkdən yorulmur, özünü çox mehriban göstəirdi. Hətta bu səmimiyyəti ilə bəzi kobud keşikçiləri də ələ almışdı. Falk adicə bir şayiəni çox böyük həvəslə müzakirə edir, dustaqların ümidsizliyinə şərik olur, çətinə düşəndə onlarla bərabər saman çöpündən yapışırı.

Ancaq bu mehribanlıq ona çox baha başa gəlirdi. Tək qalanda bütün ümidi itirirdi. Gecələr yatağa girəndə bədbəxt taleyini lənətləyirdi. Niyə bu günə düşdüyüün səbəbini heç cür anlaya bilmirdi. Eh, siyasi çevriliş şəxsən ona qarşı çox haqsızlıq elədi! Tez-tez əsəbiləşməyə, dərd-dən üzülməyə başladı. Zahirən nə qədər gümrəh görünədə, xəbis qəlbi onu içün-icin yeyirdi...

Hamiya qarşı mehriban, gülərz, yaxın dost olan Falk yazılıçi Briqmani görəndə qəzəblənir, daha da tərsləşir, donquldanmağa başlayırı. Heç bir səbəb olmadan köhnə dostuna hücum çəkir, onu ələ salırı. Bəzən Briqmana elə gəlirdi ki, Falk öz bədbəxt taleyində yalnız onu günahkar sayı. Bütün bunlara baxmayaraq, mühəndis onunla tez-tez rastlaşmağa çalışırı. Yazıcıının yanında özünü sərbəst hiss edir, ürəyini boşaldır, sizildir, qəzəblənir, özündən çıxırı.

Artıq onların heç biri cavan deyildi. Briqman əllini adlaşmış, Falk da onu haqlamışdı. Zahirən çox möhkəm, gümrəh görünən Falk cismən zəif, ancaq dözümlü Briqmandan fərqli olaraq, düşərgənin əzab-əziyyətlərinə tab gətirə bilmirdi. Axırda o da cismən zəiflədi, enli sıfətində, yasti bur-nunda dərin qırışlar əmələ gəldi, düməğ saçları onu daha da

qoca göstərməyə başladı. Mühəndisin əksinə olaraq, Briqman getdikcə yaxşılaşdı, əvvəlkindən də gümrah göründü.

Yazıcı Briqmani bütün dünya tanıyordu və onu düşərgədən xilas etməyə çalışan da çox idi. Axır ki, onlar istədiklərinə nail oldular, alman üsul-idarəsi yazılışını azad elədi. Briqman İngiltərəyə getdi.

Briqman çalışdı ki, Falkı da azad etdirsin. Ancaq bu çox müşkül məsələ idi. Nəhayət, iki-üç cəhddən sonra yazılıçı istədiyinə çatdı, Falkı buraxdırılar. Bir az keçəndən sonra o da İngiltərəyə gəldi.

Briqman Kumberlənddə, Falk isə Londonda qaldı. Yazıcı sonralar eşitdi ki, mühəndis yenə də əvvəlki kimi gümrah, yaraşlıqlı, inamlı, hay-küylü, hökmlüdür.

İki-üç aydan sonra Briqmanın yolu Londona düşdü. Mühəndislə görüşdü. Falk onun eşitdiyi kimi idi: enli sıfəti, yastı burnu onu yenə də cavan göstərir və dümağ gur saçları da həmin cavanlığı xeyli təravətləndirirdi. O, yenə də hay-küylü, özünə inamlı idi. Görüşəndə əlini himayədedici bir tərzdə Briqmanın çıynınə qoydu, ancaq nədənsə, «sağ ol» deməyi tamam unutdu...

Düşərgədən danışmağa başladılar. Briqman qəflətən hiss elədi ki, əvvəllər tarixi ardıcılığa çox dəqiq fikir verən Falk hadisələri tez-tez qarışdırır. O, keşikçilərdən birinin adını da düz demədi. Yazıcı sözarası onun səhvini düzəldəndə də mübahisəyə başladı, dediyindən dönmədi. Ancaq düşərgədəki dostlarından danışmağa başlayan mühəndis daha ad çəkmədi. Bir az keçəndən sonra «harada qaldım?», «adı nədir?» deməyə başladı, əzab çəkəçəkə kiminsə adını xatırlamağa çalışdı və axırda da səbri tükənib amiranə bir tərzdə dostuna irad tutdu:

– Kömək elə də...

Lap axırda – Briqman görüşüb ayrılməq istəyəndə Falk kinayə ilə, təntənə ilə dedi:

– Bəs mənim taleyimi qara yazmamışdınız? Kim haqlı çıxdı? Mərci kim uduzdu? – Briqmanın təəccübləndiyini görəndə daha da qızışdı. – Əlbəttə, indi o günü xatırlamaq istəməzsiz! Deyəcəksiniz ki, elə şey olmayıb! Axi biz mərc gəlmışdik! İkimiz! Özü də o qadının evində... Adı nədir? Yadına düşmür... Eybi yox, indi xatırlayaram... Lənət şeytana, adı nə idi?..

# XİDMƏTÇİ ANTONİO

Mühazirə oxumaq üçün Amerikaya başladığım səyahət məni çox yordu. Lap heydən düşmüşdüm və Cənubi Fransadakı sakit evimdən ötrü darixmağa başladım. İşimi qurtaran kimi ən tez yola düşən gəmiyə bilet aldım.

Gəmi balaca olsa da, gözlədiyimdən rahat idi. Göyərtədə obaş-bubaşa gəzmək də, oradakı kətillərdə oturub dalgalara tamaşa etmək də, qayğısız-filansız, gündə üç dəfə arxayınca nahar etmək də, camaatla söhbətləşmək də adama ləzzət verirdi.

Yalnız xirdaca bir şey qanımı qaraldırdı. Mənə qulluq edən xidmətçini görən kimi əsəbiləşirdim. Təxminən, qırx yaşlarında bir kişi idi. Boyca balaca olsa da, başı çox yekə görünürdü. Qara saçları dərin qırışlarla örtülmüş alnına töküldü. Dördkünc sıfəti bir az ətli idi. Balaca, yasti burnu vardi və qonur gözlərindən həmişə narazılıq yağırdı. Ya ispaniyalı idi, ya da portuqaliyalı. Hər halda, ingiliscə yaxşı danışa bilmirdi. Çox da ağır tərpənirdi. Əlində dolu məcməyi yırğalanın gəmidə stolların arası ilə ləngər vura-vura gəzmək bu cür ağır adamın işi deyildi. Yemək vaxtı yanından keçərkən üstümə nəsə tökməyəndə özümü ən xoşbəxt adam hesab edirdim. Sərnişinlər bu solaxayı gah söyür, gah da arxasında baxıb ikrahla ciyinlərini çəkirdilər. Mənsə çox vaxt susur, yalnız hərdən üz-gözümüzü azacıq turşudurdum. Axi xidmətçiye baş qoşmağın nə mənası?! Şübhəsiz ki, hamısını qəsdlə eləyirdi. Hər dəfə də işi düz gətirməyəndə ətli, yorğun, tərli sıfətində qəzəb, ittiham dolu bir narazılıq ifadəsi düyünlənirdi. Bütün vücudundan nəsə bir dalğınlıq, nisgil yağırdı. Hərdən də adama elə sırtıq nəzərlərlə, elə diqqətlə baxırdı ki, sanki, qarşısındakının diqqətini özünə cəlb etmək istəyirdi. Halbuki belə baxış xidmətçiye yaraşmazdı...

Məlum məsələ idi ki, işçisinin belə küt olduğunu son dərəcə çevik görünən baş stüardessa da görürdü. Hətta bir dəfə gəlib məndən üzr də istədi. Dedi ki, onu lap son anda işə götürüb, yoxlamağa imkanı olmayıb və sahilə çatan kimi qovacaq. Ancaq mən olub-keçənlərə fikir verməyi bərabər dedim:

– Eybi yox, narahat olmağa dəyməz. Çox tələsmək də lazımdır...

Ancaq səfər məni elə bezdirmiş, elə yormuşdu ki, bir az keçəndən sonra onun kütlüyünə dözə bilmədim və baş stüardessaya soyuqqanlıqla dedim:

– Əslində, qovmaq məsələsində düz eləyirsiniz...

Baş stüardessanın bu söhbəti Antonioya (o, adını mənə demişdi) danışınca-danışmadığını bilmədim. Ancaq həmin gündən sonra Antonio mənə elə yaziq-yaziq, elə acı-acı, elə məzəmmətlə baxmağa başladı ki, sanki, belə alçaqlığı məndən gözləmirmiş... Sözün düzü, o söhbətdən əvvəl də narahatlıq hissi keçirməyə başlamışdım ki, Antonio mənə elə baxır, mənimlə elə rəftar edir ki, sanki, aramızda nəsə qəribə bir yaxınlıq, doğmaliq görülür. İndi həmin təəssürat daha da güclənirdi.

Öz-özümə dedim ki, bunların hamısı uydurmadır: Antonio çox qaraqabaq adamdır və hamidan necə narazıdırsa, məndən də o qədər narazıdır. Fikirləşdim ki, məndəki romantika həvəsi onun münasibətində qeyri-adi psixoloji çalarlar axtarır. Ancaq bu nəticənin də xeyri olmadı. Xidmətçi Antonionun ətli, kədərli sıfatindəki o qəribə, kin-küdürüt dolu dostluq ifadəsi məni getdikcə daha çox narahat etməyə başladı. Yaxşısı bu idi ki, onunla açıq danışdım, kişi söhbəti eləyəydim. Ancaq bu fikir özümə də gülünc göründü. Yalnız təklikdə qalandı özümü məzəmmətlədim ki, gərək onun haqqında elə danışmayadım. Məlum məsələ idi ki, işdən qovulan kimi bütün günahları mənim ayağıma yazacaqdı. Ancaq düz eləməyəcək! Axi necə küt olduğu göz qabağındaydı! Mən onun xeyrinə nə qədər danışsaydım da, baş stüardessa öz fikrindən dönen deyildi. Bu, mənə xeyli təsəlli versə də, daxilən özümü yenə də günahkar sayırdım. Kədərli Antonionu görəndə əzab çəkirdim və belə rahat, sakit səyahətin ləzzəti də həmin əzabların içində əriyib yox olurdu.

Nəhayət, evə çatdım. Buradakı sakitlik, iş-güç, qalaq-qalaq kitablar xidmətçi Antonionu tezliklə mənə unutdurdu.

Bir neçə ay keçəndən sonra işimlə əlaqədar Parisə gedəsi oldum. Küçədə dayanıb işıqforun yaşıl ışığını gözləyəndə yanından asta-asta keçən avtobusun arxa tərəfində kök, qayğılı, düşüncəli, tanış bir sıfət gördüm. Bir anlığa fikrə getdim və həmin dəqiqə də yadına düşdü: xidmətçi Antonio idı...

Gəmidə keçirdiyim hissələr təzədən coşaraq məni öz qoynuna aldı. Necə narahat olduğumu da, gizlində necə sevindiyimi də, Antonionun məzəmmət dolu baxışlarını da bircə-bircə xatırladım. Və yenə də vicdan əzabı çəkdirdim.

Özümə təsəlli verdim ki, Antonio o hadisəni, yəqin, unutmuş olar. Bəlkə də, heç ürəyinə salmayıbmış. Düşündüm ki, indi ondan da yaxşı, ondan da sərfəli iş tapmış olar. Öz-özümə dedim ki, mən lap səfəhəm. Ancaq ağlıma gələn bu fikirlərin heç biri qəlbimin dərinliklərində baş qaldıran narahatlıq hissini boğa bilmədi.

Çətinliklə də olsa, Antonionun ünvanını tapdım. Yazdım ki, bizə gel. Çox dolaşıq fransız dilində cavab yazdı ki, dediyim vaxtda gələ bilməyəcək. Sonra da gələcəyi günü göstərmişdi. Həmin gün vacib bir görüş təyin etmişdim. Ora getməyib, xidmətçi Antonionu gözlədim.

Yalnız kök, qaraqabaq Antonio gəlib qarşısında dayananda özümdən soruşdum ki, bu xoşagəlməz görüş nəyi-mə gərək idi?! Antonio isə heç təəccübənənə oxşamır, özünü elə aparırdı ki, sanki, mənim dəvətimi çıxdan gözləyirmiş. Bu yönəmsiz adam bəzi böyük aktyorlardan da istedadlı idi: öz duruşu, hərəkətləri ilə bütün varlığını, bütün hissələrini bürüzə verirdi.

Beləliklə, Antonio gəlib qarşısında dayanmışdı və susurdu. Dördkünc sıfətinə, balaca burnuna, qonur gözlərinə, qırış-qırış olmuş alhnina, sanki, qıflı vurulmuşdu və hərəsinin də arxasında bir məna gizlənmişdi. Hər sözü, elə bil, kəlbətinlə çəkib çıxarırdım. Fransız dilini pis bilməsi bir yana dursun, çox inadkar olması söhbəti daha da çətinləşdirirdi.

Axırda dözməyib kəsəsinə soruşdum ki, işdən qovulmağında məni günahkar sayır, yoxsa yox? Kədərlə üzümə

baxdı, belə yersiz sual verdiyimə təəccübləndi və tənbəl-tənbəl dilləndi:

– Əlbəttə!

Dedim:

– Belə çıxır ki, mən olmasam, qovmazdilar?!

– Bəlkə də, qovardılar... Ancaq mənim bədbəxt taleyimdə həllədici rolü siz oynadınız.

Bu ittiham elə amansız səsləndi ki, o dəqiğə başa düşdüm: onu fikrindən döndərmək qeyri-mümkündür. Ona görə də inandırmağa çalışmadım.

Sonra dedim ki, hər halda, çox şey itirmiş olmaz... Axi xidmətçi işləmək onun üçün çox çətindi. Lakin razılaşmadı, dedi ki, bu sənəti çox sevir. Təəccübə, şübhəli-şübhəli üzünə baxdığını görüb, ağır-ağır dilləndi:

– Axi siz bir yazıçı kimi məni başa düşməlisiniz. İnsanlarla maraqlanıram... – Son cümləni elə müəmmələ şəkil-də dedi ki, sanki, yer üzündə olan yeganə həqiqətdən danışırı. – Axi onların arasına körpü salmaq lazımdır...

Əvvəlcə mənə elə gəldi ki, fransızca pis danışlığı üçün fikrini başa düşmədim.

– Nə buyurdunuz? – soruşdum.

İkinci dəfə lap aydınca dedi:

– Onların arasına körpü salmaq lazımdır.

İndi bildim ki, o vaxt yanılmamışam: doğrudan da, özü ilə mənim aramda nəsə qəribə, ülvî bir bağlılıq görmüş...

İndi gördüm ki, çox acınacaqlı haldadır. Hiss olunurdu ki, vəziyyəti ağırdır. Məlum oldu ki, Monmartrdakı gecə restoranlarından birində qapıcı işləyirmiş. Onun bu vəziyyətə düşməsində günahkar olduğum üçün (dili deməsə də, gözləri deyirdi) xəcalət çəkdir.

Mən nə çox ürəyiyumşaq adamam, nə də həddən artıq daşqəlbli. Əlbəttə, yixilana balta vurmazlar və o vaxt baş stüardessaya dediyim sözlərə də heç cür haqq qazan-dırmaq olmazdı. Ancaq günahın hamısını həmin sözlərinaya yazmaq da insafdan deyildi. O sözlər olmasa da, Antonionu qovacaqdılar. Ele isə, bu səfəh günahı nə üçün onun öz boynuna qoymuram? Yox, beləsinin nazını çəkmək lazımdır, xudahafizləşmək gərəkdir.

Bu fikirlər beynimdə dolaşan zaman dilimdən başqa sözlər çıxdı:

— Bura baxın, Antonio, istəsəniz, öz evimdə sizə iş verə bilərəm. Həyət-bacaya baxarsınız... Gediş-gəlişi çox olan evdə həmişə iş tapılar.

Niyə belə boş-boş danışırdım? Axi bu təklifin özü böyük bir axmaqlıq deyildimi? Belə yönəmsiz, küt adamlı hansı işi aşırmaq olardı? Axi niyə dedim ki, «gedişli-gəlişli» evdir? Yoxsa şirnikdirmək istədim? Axi belə adam mənə lazım deyildi! Hər dəqiqə gözümə sataşacaq, bütün işlərimə mane olacaq...

Ancaq bütün bunlarla bərabər, ona iş təklif etdiyim üçün və o da həmin təklifi qəbul etdiyinə görə qəlbimdə gizli bir sevinc hissi də duydum. Onun bir vaxt işarə vurduğu bağlılıq özünü bürüzə verdi...

Hər şey əvvəlcədən düşündüyüm kimi oldu. Mənim evimdə Antonio üçün iş çətin tapıldı. Çox vaxt boş qalırdı... Ancaq çalışırdı ki, nəsə bir işə yarasın. Bəli, nə qədər tənbəl, nə qədər kobud olsa da, mənə hörmətlə yanaşırıdı. Amma yersiz hərəkətləri də çox idi. Mənə xeyirxah ev sahibi, ona iş verən bir adam kimi deyil, öz cavan ərköyun qohumundan narazı qalan yaşılı kişi kimi baxırdı. Dilinə gətirməsə də, mənim həyatımda əvəzsiz bir rol oynadığına inanırdı.

Yay girən kimi dəstə-dəstə dost-tanış Fransanın cənubuna aşışmağa başladı və mən də istər-istəməz öz qonaqpərvərliyimi göstərəsi oldum. Beləliklə də, bütün yayı bu balaca qəsəbədən avaraçılıq, şənlik, eşqbazlıq əskik olmadı. Ona görə də həmişə ürək qızdırduğım adamları lazıminca qəbul edib yola salmaq müşkül bir işə çevrildi. Adətən, çox ləng tərpənən Antonio bu dəfə işin çəminini tapdı, zəhlətökən adamları evə buraxmadı, abırlı qonaqları yaxşı qəbul elədi və bu sahədə özünü ən yaxşı xidmətçi kimi göstərdi.

Yayın sonuna yaxın iki-üç dəfə təsadüfən Berlində, Parisdə, Londonda rastlaşduğım bir qadının yönü bu tərəflərə düşdü. Sözün düzü, o vaxtlar diqqətimi çox da cəlb etməmişdi. Ancaq indi, yay ayında, özü də cənubda — bütün keçmiş unutdum və Klarissa birdən-birə gözümdə ən güzel qadına çevrildi.

Əvvəlcə ona qəşəng, səsli-küülü limandakı balaca, yaraşıqlı qəhvəxanada rast gəldim. Yanında adam çox

olduğundan tez ayrılmalı oldum. İlkinci dəfə aristokrat ədalarını kor-koranə təqlid edən primitiv adamların təşkil etdiyi gəzintidə rastlaşdıq. Sözün düzü, oraya həmin qadını görmək ümidi ilə getmişdim. Bu dəfə xeyli söhbətləşdik. Əvvəllər ona diqqət göstərmədiyimdən bir az incimişdi və naz satmağa başladı. Kinayəli tərzdə heyifsiləndi ki, nəhayət, onu «gördüyüm», onun üçün «vaxt tapdığım» bir zamanda özünün vaxtı yoxdur, çünki gələn həftə gedəsidir.

Bununla nə demək istədiyini yaxşı başa düşdüm. Lakin sözümdən dönməyib təkidlə xahiş etdim ki, burada qalacağı günlərin birində mənimlə görüşüsün. Düzdür, rədd etmədi, ancaq nə vaxt gələcəyini də demədi. Ya istəmədi, ya da haçan boş olacağını dəqiq bilmədi. Onun yaşadığı yerə limandan bir saatlıq yol vardi. Dağların arasında yerləşən bu evi ona dostlarından biri vermişdi və telefonu da yoxdu. Soruşdum ki, bəlkə, özüm ora getmək şərəfinə nail olam. Ancaq buna da razılıq vermədi. Axırda belə şərtləşdik ki, adam göndərərəm və o da nə vaxt gələ biləcəyini deyər.

Antonio üçün iş tapıldı. Ancaq hiss etdim ki, Klarissa-nın adını eşidəndə diksinən kimi oldu.

- O xanımı tanıyırsınız, Antonio? – soruştum.
- Buralarda çox görmüşəm, – dedi.

Düzdür, əsl xidmətçi kimi özünü laqeyd göstərməyə çalışdı, amma duydum ki, Klarissa xoşuna gəlmir. Üstünə açıqlandım ki, bu görüşün mənim üçün böyük əhəmiyyəti var və onu başa saldım ki, Klarissa hansı vaxtı desə, mənim əvəzimdən razılaşın.

Axşam evə qayıdır Klarissanın nə vaxt gələcəyini soruşanda özünəməxsus bir tərzdə mizildəndi ki, onu tapa bilməyib. Qapısı bağlı imiş və qonşulardan kimsə deyib ki, səhər tezdən rəfiqəsi ilə dənizə gedib. Çimərliyin yerini deyiblər, lakin gedib tapa bilməyib.

Ona heç nə demədim. Kefim pozuldu. Yenə əvvəlki küt, səfəh Antonio idi...

Axırda:

- Sabah özüm gedərəm, – dedim.

Ancaq səhər açılında məlum oldu ki, maşının xarabdır, ora gedib çıxa bilməz və balaca qəsəbənin hər iki taksisi də harasa gedib. Klarissa yasaq etdiyi üçün qəflətən ora getməyə dəyərdi. Ancaq piyada getməkdən də

danişmağa dəyməzdı. Bir tərəfdən yaxşı çıxmazdı, digər tərəfdən ona çox vurulduğumu hiss edərdi. Beləliklə, Antonionu göndərməkdən başqa çarəm qalmadı. Və bu dəfə də əliboş qayidanda heç təəccübəlmədim.

Axırda Klarissa çıxb getdi, onunla görüşə bilmədim. Bu xəbəri də Antonio gətirdi və sevindiyini də gizlətmədi. Daha özümü saxlaya bilmədim:

– Kim olduğunuzu yenə də göstərdiniz, Antonio!

Antonionu çox nadir hallarda danlayırdım, çünkü xeyr-siz olduğunu bilirdim. Əvvəllər bunu unudub məzəmmətə başlayanda o vaxt gəmidə gördüğüm qayğı-kədər onu bürüyürdü. Ancaq indi vecinə almadı, açıqca dedi:

– İstəsəm, sizi madam Klarissa ilə görüşdürürdəm. Ancaq belə daha yaxşıdır.

Adəti üzrə, tənbəl-tənbəl danişir, üzüme baxmırıdı...

– Nə dediniz? – soruşdum və elə bildim ki, yaxşı eşit-mədim, ya da fransızca pis danişdiği üçün başa düşmədim.

– Mənə elə gəlir ki, lap yaxşı oldu... – yenə təkrar etdi və bu dəfə düz gözümün içİNə baxdı.

Nə baxışında, nə də səsində həyasiqliqdan əsər-əlamət yox idi. Sözləri sakit bir xəbərdarlıq, çox ciddi, işgüzər bir etiraf kimi səsləndi. Az qala, onu evimdən qovmaq qərarına gəldim. Ancaq həmin anda məni qəribə bir hiss bürüdü, sanki, onun yanında nəsə günah işlətmışdım. İstədim, nə üçün bunu yaxşı hesab elədiyini soruşam, ancaq tez də bu fikirdən daşınib, ağızucu dedim:

– Madam Klarissanı əvvəlcədən tanıyırdınız?

Tərəddüd etmədən cavab verdi:

– Xeyr.

– Onun haqqında nəsə bilirsiniz?

– Xeyr.

Bircə anlışa tərəddüd elədim, sonra özüm də bilmə-dən istehza ilə dedim:

– Elə isə, insanlar arasında yaxşı körpü saldırınız.

– Əksinə oldu... – Antonio işgüzərlinqə etiraf etdi. Onun səsində inciklikdən əsər-əlamət yox idi. – Onda yalan deyirdim, Klarissa evdə idi.

Daha deməyə sözüm qalmadı. Əlbəttə, Antonio kimi bir adamın kiminsə keçmişini, indisini, daxilində nəyinsə

gizləndiyini üzündən oxumağa cəhd göstərməsi çox gülünc səslənirdi. Lakin bununla belə, onun bu cür arxayınlığı mənə yaman təsir elədi.

İki aydan sonra Klarissadan məktub aldım. Məni məzəmmətləyirdi ki, nədənsə, son vaxtlar görünmürem. Özü indi Parisdədir, mənim də o tərəflərə nə vaxt yolum düşəcəyini bilmək istəyir. Ancaq ona qarşı marağım çoxdan sönmüşdü. Bundan əlavə, başım bir işə lap çox qarışmışdı. Antonionun sözləri də yadımdan çıxmamışdı... Ona səmimi, uzun-uzadı bir cavab yazdım...

Qişda professor dostum Robertdən Klarissa barədə məktub aldım. O, son dərəcə səmimi, coşqun, bir az da xəyalpərvər idi və Klarissaya məftun olmuşdu.

Həmin günlər gərgin siyasi hadisələrlə dolu idi. Robert də mənim kimi elə bir xalqın nümayəndəsi idi ki, orada da azadlığın düşmənləri, zorakılıq tərəfdarları hakimiyətə gəlmişdilər. Onlar heç nədən çəkinmir, rəqiblərinə hədsiz nifrət bəsləyirdilər. Robert çox sakit, xeyirxah adam olsa da, həmişə ehtiyatsızlıq edir, ürəyindəkiləri heç kəsdən gizlətmirdi. Buna görə də həmin adamlar ona da nifrət edirdilər. Qəzetlərdən onun dövlət əleyhinə iş apardığı üçün həbs olunduğunu oxuyanda çox təəccübəldim, ürəyim ağrıdı. Adam heç cür inanmaq istəmirdi ki, Robert ciddi inqilabi işlə məşğul ola bilsin... Ancaq rəqibləri böyük bir sevinc içində yazıldılardı ki, onun evindən günahını sübut edən təkzibolunmaz sənədlər tapılıb.

Məsələnin, əslində, necə olduğunu sonralar öyrəndim. Etibarlı dostlarımdan biri dedi ki, həmin sənədləri Robertin mənzilinə Klarissa qoyubmuş!

Bir qədər keçəndən sonra məlum oldu ki, Robert onun bu yolla tutdurduğu üçüncü adam imiş...

## VOLŞTAYN

800

Cənab Volştayn tanınmış əntiqəfuruş idi. Qalereyası kiçik olsa da, burada qıymətsiz əsər tapmazdin.

Cənab Volştayn əlli yaşına yenicə qədəm qoymuşdu. Bəstəboy, kök adamdı, kədərli qonur gözləri ətli sıfətində güclə seçilirdi və bir də görürdün ki, qəfildən hiyləgərliliklə parıldamağa başladı. Çox ləng, az danışındı. Boynuna alırkı ki, onda bədii istedaddan əsər-əlamət yoxdur. İlk baxışda, sənət vurğunundan çox tacirə oxşayırırdı. Lakin bir az dərinə gedəndə görürdün ki, əsl sənətşunas kimi danışır, sənətin bütün incəliklərinə bələddir və onu dəlicəsinə sevir.

Cənab Volştaynla səfər zamanı lap yaxından tanış oldum. Bir neçə saat eyni kупедə yol getdik. Deyəsən, xoşuna gəldim. O da mənim xoşuma gəldi. Azacıq söhbətdən sonra dili açıldı və ayrılannda da xahiş etdi ki, onlara qonaq gəlim.

Getdim də. Ögey qızı da evdəydi. İyirmi yaşına girmiş bu qız çox gözətgəlimli olmasa da, ağıllı idi. Başqa qonaq da gözləyirdilər və ona görə də axşam yeməyini yubadırdılar. Deyilən vaxtdan yarıml saat keçdi. Qız israr etdi ki, cənab Frey həmişə gecikir, gözləmək lazımdır. Hamımız stol arxasına keçdik.

Gözlədiyimiz cənab Frey yemək qurtarana yaxın gəlib çıxdı. Təxminən, otuz yaşlarında bir rəssamdı. O, içəri girən kimi cənab Volştaynın kefi açıldı. Cənab Frey çox kobud, lovğa adamdı, heç üzr də istəmədi və ona görə də xoşuma gəlmədi. Ancaq cənab Volştayn bəzi çatışmazlıqları göstərməklə onun sənət aləmindəki müvəffəqiyyətlərini böyük ruh yüksəkliyi ilə təriflədi.

Cənab Frey çox oturmadı. O gedəndən sonra qız şikalıtləndi ki, bu cənab Frey cənab Volştaynı bir neçə dəfə pis vəziyyətdə qoyub. Ancaq kişi dedi ki, hamisini ona bağışlamaq olar, çünkü cənab Frey hələ çox öyrənməli olsa da, böyük gələcəyi var.

Başqa tanışlarım da təəccüblənirdilər ki, görəsən, cənab Volştayn cənab Freyin şəkillərində nə tapıb?! Axı o oğlanın şəxsiyyəti heç nə idi. Doğrudan da, sonralar həmin gənc rəssamın adına mübahisəli bir yazıda rast gəldim...

Nasist cənabları alman sənət dünyasının qapılarını hamının üzünə bağlayandan sonra cənab Volştaynla Parisdə ikinci dəfə rastlaşdım. Burada açdığı balaca qalereya çox tez şöhrətləndi. Cənab Volştayn Parisdə qaldığım günlərdə məni qonaq çağırmağı da unutmadı. Hər dəfə onlara gedəndə Mixael K. adlı cavan, pintl, qorxaq, eyni zamanda da lovğa bir polşalını gördüm. Cənab Volştayn deyirdi ki, Mixael K. hələ çox öyrənməli olsa da, böyük gələcəyi var. Sözün düzü, onun fəxrlə, təntənə ilə göstərdiyi şəkillər o qədər də xoşuma gəlmədi. Dostlarım da həmin şəkilləri orta səviyyəli əsərlər kimi qiymətləndirirlər. Cənab Volştayn israr etdi ki, bir vaxt gələcək, Mixael K. dahi kimi yetişəcək. «Əlbəttə, — dedi, — «Yaşıl Qoca» əsərində bu gənc hələ Pikassonun təsirindən çıxa bilməyib, ancaq görərsiniz, çox böyük adam olacaq.

Lakin Mixael K. hələlik cənab Volştaynı, ən çox da onun qızını tez-tez pis vəziyyətdə qoyurdu. Cənab Volştaynın pullarını istədiyi kimi səpələyirdi. Sonra da qızla məhəbbət macerasına başladı və axırda da iki ayağını bir başmaşa dirədi ki, onunla evlənəcək. Əlbəttə, bu hadisə Bürger adət-ənənəsinə son dərəcə sadıq olan Volştayna çox pis təsir elədi. Amma bununla belə, Mixael K.-nın sənət aləmindəki nailiyyətləri barədə fikrini dəyişmədi və yenə də ona maddi cəhətdən köməyini əsirgəmədi.

Bir az sonra, yəni 1939-cu ilin avqustunda cənab Volştayn Parisdən mənə zəng vurub fəxrlə, sevinclə xəbər verdi ki, Mixael K., nəhayət, istedadını təsdiq edə bilib. Çəkdiyi üç şəkil cənab Volştaynın lap əvvəl gündən duyduğu dahiliyi üzə çıxarıb. Sentyabrın axırlarında K.-nın həmin əsərlərinin sərgisini təşkil edəcək və mən də nəyin bahasına olursa olsun, imkan tapıb Parisə gəlim, sərginin açılışında iştirak edim.

Ancaq həmin sərgi açılanda kimi Hitler Polşaya qoşun yeritdi. Cənab Volştayn müharibə gedən günlərdə fırsat tapıb xəbər göndərdi ki, Mixael K. polyak legionuna daxil olub. Özü isə may ayında Amerikaya gedəcəyinə ümid

bəsləyir, çünki Fransada qalmağın daha mənəsi yoxdur. Mixael K.-nın şəkillərini Nyu-Yorkda nümayiş etdirəcək və rəssam da müharibədən qayıdanda görəcək ki, dünya onun nəyə qadir olduğundan xəbər tutub.

Cənab Volştaynla növbəti görüşümüz Ayans yaxınlığındakı «Ses Mille» konslagerində oldu. Nasistlər Hollandiyaya soxulmuşdular və fransızlar bütün almanları, çexləri, polyakları, hollandları, didərginləri konslagerlərə doldurmuşdular. «Ses Mille» düşərgəsində şərait o qədər də yaxşı deyildi və buna görə də kimin necə adam olduğunu bilmək üçün gözəl imkan yaranmışdı. Cənab Volştaynın bir çox müsbət keyfiyyətləri də məhz burada üzə çıxdı. Özünü çox soyuqqanlı, səbirlə aparır, hər kəsə əlindən gələn köməyi edir, dəyərli məsləhətlər verir və ən çətin anlarda belə adəmi darda qoymurdu. Bir dəfə özüm qanlı ishal xəstəliyinə tutulmuşdum və mənə necə qulluq elədiyini ömrüm boyu unutmaram.

Cənab Volştayn özünü zahirən nə qədər soyuqqanlı göstərsə də, hiss edirdim ki, nəsə gizli bir dərd onu çox sıxır. Uzun çək-çevirdən sonra nəyin xiffətini çəkdiyini mənə etibar elədi. Dedi ki, bütün var-yoxunu – o qiymətli sənət əsərlərini özü ilə gəzdirir. Mənim heyrətləndiyimi görəndə:

– Bax bunlardır, – deyə çoxlu yüksək qəbzini göstərdi. Yenə də heç nə anlamadım. Dedi ki, Parisdən çıxmamışdan qabaq öz qiymətli sənət əsərlərini çərçivələrindən çıxarıb və hamisini səliqə ilə çamadanın üzü ilə astarının arasına qablaşdırıb. Sonra həmin çamadanları tələblə verilmək şərtilə Mərkəzi Fransanın, Cənubi Fransanın müxtəlif rayonlarına göndərib. İyirmi doqquz şəkli on səkkiz çamadana yerləşdirib. Onların arasında Pikassonun bir vaxtlar cənab Volştaynın qalereyasında gördüküm əsərləri, Deqanın iki dənə balaca rəsmi, Tinonun, müəmmalı Frans Halsın çəkdiyi şəkilləri vardi. Hamısı bir yana, rəssam Mixael K.-nın həmin üç əsəri də orada idi. İndi qorxurdu ki, «xəzinə»si nasistlərin əlinə düşə bilər. Deməli, özünün bütün var-yoxu, rəssam K.-nın ən gözəl əsərləri hələlik təhlükəsiz yerdə idi.

Cənab Volştaynının nələr çəkdiyini yenicə başa düşdüm. O qiymətli kətanlar düşmən tapdağına çevrilmiş Fransaya səpələnmişdi və həmin xəzinənin açarı da adicə qəbz şəklində özünün cibindəydi. Rəssam K. Polşa legionunda

xidmət edir və allah bilir, harada vuruşurdu. Bəlkə də, həlak olmuşdu. Cənab Volştaynın ögey qızından da xəbəri yoxdu. Çox güman ki, onu da həbs düşərgəsinə aparmışdır. Belə bir qarışılıqlıda, fəlakətli günlərdə dünyada nələr baş verdiyindən xəber tutmaq çox çətindi. Cənab Volştayın da göndərdiyi yükleri ala bilməzdi. Bundan əlavə də, tələsiyə düşdüyündən hansı şəklin hansı çamadanda olduğunu da qeyd eləməmişdi. Məsələn, Montneldəki çamadanın içində kimin əsərini gizlətdiyini bilmirdi. Bir gün mənə dedi:

— Matissini də, Pikassonu da xilas etmək vacibdir. Ancaq Mixael K.-nın o üç əsərini xilas etmək hamisindən vacibdir. Çünkü Pikassonun, Matissinin kim olduğunu biliyor. Ancaq Mixael K.-nın nəyə qadir olduğunu üçcə nəfər bilir: siz, mən və bir də özü.

Dedikləri həqiqətə oxşaydı...

Hadisələr getdikcə gərginləşməyə başladı, Paris məğlub oldu, faşistlər Liona çatdırılar. Biz məhbusların vəziyyəti daha da ağırlaşdı. Axırda fransızlar hamımızı ölkənin cənub-qərbinə göndərdilər ki, gəmi ilə aradan çıxaq. Amma daha gec idi. Həmin günlərdə sülh bağlandı və faşistlər bizi tələb etməyə başladı. Məlum məsələ idi ki, cənab Volştayının adı da mənimki kimi onların siyahısındaydı.

Cənab Volştayın rəzalet dolu qaçaqaçda da qəbzləri özü ilə gəzdirdi. Ögey qızının, Polşa legionunda vuruşan Mixael K.-nın başına nə gəldiyindən hələ də xəbəri yoxdu.

Günlər keçirdi. Gecələr nə qədər qısalmış olsa da, əbədiyyət qədər uzun görünürdü. Nasistlərin əlinə düşmək təhlükəsi getdikcə yaxınlaşırıdı.

Üzün sərgüzəstlərdən sonra amerikalı dostlarım məni, nəhayət, konslagerdən çıxara bildilər. Marseldə gizlənib sərhəddi keçmək üçün girəvə gözləməyə başladım.

Axır ki, gözlədiyim gün gəlib çatdı. Dostlarım çox yaxşı işləmişdilər. Növbəti gecələrin birində bələdçinin köməyi ilə dağlardan keçməli idim. Soruşdum ki, bəlkə, bir nəfəri də özümlə götürməyə icazə verələr. Xeyli tərəddüddən sonra razi oldular.

Mənim xahişimlə cənab Volştaynla əlaqə yaratdılarsa, həkimə göstərmək adı ilə on saatlığa icazə alıb, Marselə gətirdilər. Keşikçi həkimin qapısı ağızında gözləyəndə Volştayn mənim yanımıdaydı.

Məqsədimizi ona başa saldım. Başını ağır-ağır, fikirli-fikirli tərpətdi.

– Sizə səmimi-qəlbdən təşəkkür edirəm, – dedi, – ancaq gedə bilmərəm.

Məlum oldu ki, cavənlıq çağlarını itirmiş, bir az da ağır-laşmış Volştaynı qorxudan qarşısındaki səfərin çətinliyi, təhlükəsi deyilmiş...

– Özünüz başa düşərsiniz, – dedi, – qəbzələr...

Mənsə heç nə anlamadım. Axi necə ola bilərdi ki, adam özünün var-yoxuna bu qədər bağlanayıdı və ona görə də həyatını təhlükə qarşısında qoyayıdı?! Dostuma başa salmağa çalışdım ki, belə fırsat bir də ələ düşməyəcək və burada qalsa, öldürəcəklər.

– Söhbət Matissidən, Pikassodan, Tipoladan deyil, rəssam Mixael K.-nın əsərlərindən gedir, – dedi.

– Axi onun sağ olub-olmamasından da xəbəriniz yoxdur!

– Əgər ölübsə, əsərlərini mütləq xilas etmək lazımdır, – Volştayn inadından dönmədi. – Dostlarım çəmadanlardan dördünü alıblar. Əgər onların birindən Mixael K.-nın əsərləri çıxmış olsaydı, yəqin ki, qorxaqlığın daşını atıb sizinlə gedərdim.

– Bəlkə, qəbzələri mənim dostlarımı etibar edəsiniz? Axi onların imkanı sizinkindən çoxdur.

– Əgər söhbət insan taleyindən getsəydi, dostlarınız əllərindən gələni əsirgəməzdilər. Ancaq kim başa düşəcək ki, bunlar çox qiyəmtli şəkillərdir?!

Sərgüzəştərlə dolu bir səyahətdən sonra Lissabona yetişdim və iki-üç gün də burada gözləyəsi oldum. Yola düşən günü Amerika səfirliyində dedilər ki, cənab Volştayndan xəbər var. Şərti işarələrlə bildirdi ki, K.-nın əsərlərindən birini xilas edə bilib və özü də hələ «Ses Mille»-dəki düşərgədədir.

Sağ-salamat gəlib Amerikaya çatandan sonra bütün dostlarımı ayağa qaldırdım ki, cənab Volştaynı xilas etsinlər. Müxtəlif komitələrə, Qırmızı Xaç cəmiyyətinə müraciət etdim. Hər gün xəbər gəlirdi ki, filan qaçqın, filan məhbus nasistlərə qaytarılıb. Geri verilənlərin sayı günbegün artırdı Fransadakı həbs düşərgələrindən dəqiq məlumat almaq da getdikcə çətinləşirdi. Elə olurdu ki, cənab Volştayndan aylarla xəbər çıxmırıdı. Axırda ümidi üzdüm.

Amma ötən ilin oktyabr ayında San-Fransiskoda Donal V. Br. adlı bir incəsənət xadimi topladığı şəkilləri mənə göstərirdi. Əsərlərdən biri diqqətimi cəlb etdi. Sadə, mənalı şəkildi. Bu rənglər, bu dəst-xət mənə tanış gəlirdi. Görəsən, kim çəkmişdi? Məlum oldu ki, Herbert Frey adlı bir rəssamındır.

Diksindim. Herbert Frey? Cənab Volşaynqıldı gördüküm rəssam deyildi ki? Bəli, mister Br. dedi ki, Herbert Frey cənab Volşayn adlı alman əntiqəfuruşunun kəşf etdiyi sənətkardır. Cənab Volşayn həmin gənc rəssamin əsərlərini mister Donaldda üç dəfə təklif edibmiş.

Cənab Volşaynın taleyini mister Donaldda danışdım. Müsahibim varlı, nüfuzlu adamdı. Ona görə də:

– Cənab Volşayni bu rüsvayçılıqdan qurtarmamaq günahdır, – dedi. – Özüm bu işlə məşğul olaram.

Amerika müharibəyə qoşulmamışdan azacıq əvvəl, cənab Volşayndan ətraflı bir məktub aldım. Artıq təhlükədən uzaqda – Lissabonda idi. Yazırkı ki, şəkillərdən beşini xilas edə bilib. Rəssam Mixael K.-nın əsərlərindən biri də onların arasındadır. Mixael K.-nın özü də sajdır. Müharibə qurtarana yaxın yaralanıb, sağ qolunu dirsəkdən aşağı kəsməli olublar. Cənab Volşayn axırdı da yazırkı ki, gənc rəssam öz gözəl əsərlərini sol əli ilə yaradacaq...

# Lion Feyxtvanger

## Seçilmiş əsərləri

### MÜNDƏRİCAT

<i>XX əsrin alman ədəbiyyatında Feyxtvanger gerçəkliliyi .....</i>	5
--	---

### ROMANLAR

806	Qəribə adamın müdrikliyi, yaxud Jan-Jak Russonun ölümü və ölməzliyi <i>Rus dilindən tərcümə edəni H.Qasimzadə .....</i>	19
	Lautenzak qardaşları <i>Alman dilindən tərcümə edəni V.Hacıyev .....</i>	467

### HEKAYƏLƏR

*Alman dilindən tərcümə edəni: Vilayət Hacıyev*

Neyrofizioloq doktor Bl.-ın taleyi .....	764
Sədaqətli Peter .....	772
Yalancı bibi .....	779
Mərc .....	783
Xidmətçi Antonio .....	792
Volştayn .....	800



MÜASIR DÜNYA EDEBİYATI LION FEVXTANGER

Lion  
Feyxtvanger

MÜASİR DÜNYA ƏDƏBİYYATI



### Lion Feyxtvanger. Seçilmiş əsərləri.

Çapa imzalanmışdır 14.03.2010. Format 60×84 1/16. Ofset çap üsulu.  
Fiziki çap vərəqi 50,5. Sifariş 60. Tiraj 7000.

“Şərq-Qərb” Nəşriyyat evinin mətbəəsində çap olunmuşdur.

AZ1123, Bakı, Aşıq Ələsgər küçəsi, 17.

Tel.: (+994 12) 374 83 43; 370 68 03

Faks: (+994 12) 370 18 49; 370 68 03

e-mail: [info@eastwest.az](mailto:info@eastwest.az)

[www.eastwest.az](http://www.eastwest.az)